



---

**Azərbaycan Respublikası Təhsil Nazirliyi**  
**Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası**  
**“Təhsil” Respublika İdman Mərkəzi**

İMDAN  
TERMINLƏRİNİN  
İZAHLI LÜĞƏTİ

**Azərbaycan Respublikası Nazirlər Kabinetin yanında  
Terminologiya Komissiyasının 16 mart 2016-cı il  
tarixli T-2 sayılı qərarı ilə nəşr olunur**

**“Elm və təhsil”  
Bakı - 2016**



**Tərtibçilər:**

**Süleyman Səfər oğlu Hüseynov,**  
*filologiya üzrə fəlsəfə doktoru, dosent*  
**Səməndər İskəndər oğlu Allahverdiyev**  
*Fəxri bədən tərbiyəsi və idman işçisi,*  
*Qabaqcıl təhsil işçisi, Respublika dərəcəli hakim*

**Baş redaktor:**

**Sayalı SADIQOVA,**  
*filologiya elmləri doktoru, professor*

**Redaktorlar:**

**Dilqəm QULİYEV,**  
*Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman*  
*Akademiyası “Şərq güləşi və əlbəyaxa döyüş növlərinin*  
*nəzəriyyəsi və metodikası” kafedrasının müdürü, professor*  
**Vidadi Quliyev,**  
*“Təhsil” Respublika İdman Mərkəzinin şöbə müdürü*

**Rəyçilər:**

**Məmməd NƏSRULLAYEV,**  
*Azərbaycan Dövlət Bədən Tərbiyəsi və*  
*İdman Akademiyası “Bədən tərbiyəsinin nəzəriyyəsi*  
*və onun tədrisi metodikası” kafedrasının professoru*  
**Gülbala QULİYEV,**  
*Azərbaycan Pedaqoji Universiteti “Fiziki tərbiyə*  
*və çağrıqlaşma qədərki hazırlanın tədrisi metodikası”*  
*kafedrasının dosenti, Azərbaycan Respublikasının əməkdar*  
*məşqçisi, Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi*

*Sorğu lügətində müasir dövrdə ölkəmizdə və dünyada geniş yayılmış çox işlənən terminlər ərifə surə ilə verilmişdir. Lügətin məqsədi əsas idman terminlərinin ızahını dilimizdə yığcam şəkildə nizama salmaq və sistemləşdirməkdir. Lügət mütəxəssislərin işləyib hazırladığı idman terminologiyası əsasında tərtib olunmuşdur.*

*Lügət idman üzrə mütəxəssislər, məşqçilar, hakimlər, müxtəlif idman növləri üzrə federasiyaların, fiziki tərbiyə sahəsində çalışan əməkdaşların, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Azərbaycan Turizm Universitetinin, Bədən Tərbiyəsi Kolecinin və ali məktəblərin bədən tərbiyəsi fakültələrinin müəllim və tələbələri, kütüvli informasiya vasitələrinin idman şöbələrində çalışan aparıcı və jurnalistləri üçün, eləcə də idmanla maraqlanan oxucuların geniş dairəsi üçün nəzərdə tutulmuşdur.*

ISBN 978-9952-8176-8-3

© Süleyman Hüseynov, 2016  
 © Səməndər Allahverdiyev, 2016  
 © “Elm və təhsil”, 2016



## ÖN SÖZ

İdmanın dünyada geniş təbliğ olunması, idmançılar arasında əlaqələrin ildən-ilə artması, beynəlxalq yarışların təqviminə milli idman növlərinin daxil edilməsi, hakimliyin obyektivliyinə artan tələblər qarşılıqlı anlaşmaya kömək məqsədilə idman dilinin dəqiq, vahid şəkilə düşməsini zəruri edir. İdman terminologiyasının işlənib hazırlanması öz həllini gözləyən problemlər sırasındadır. Dünyanın aparıcı dillərində (ingilis, fransız, rus və s.) klişe halını almış idman terminləri (gimnastika, suya hoppanma, konkilərdə fıqurlu gəzişmələr, sinxron üzgüçülük və s. kimi növlərdə) müxtəlif təmrin və elementlərin adları respublikamızda xüsusi nəşrlərdə təsviri xarakterdə verildiyindən anlaşılmazlıq yaradır. Bu sahədə olan çatışmazlıqların aradan qaldırılması məqsədilə lügətdə sabitləşmiş və hazırda istifadədə olan xüsusi leksika ilə yanaşı müasir, yeni idman terminologiyası da aparıcı yer tutur. Bu, bir tərəfdən təmrinlərin icra texnikasının dəyişməsi, idmançıların hazırlıq metodikasının təkmilləşməsindən irəli gəlirsə, digər tərəfdən yeni idman növlərinin meydana gəlməsi ilə əlaqədardır.

Bu lügətin obyekti əsasən idmana aid xüsusi ədəbiyyatda geniş istifadə edilən, bir-birinə çox yaxın elm sahələri və tədris fənləri (biomexanika, psixologiya, pedaqogika, biokimya, gigiyena, idman fiziologiyası və təbabəti, anatomiya), olimpiya oyunları, beynəlxalq idman hərəkatı və çox yayılmış idman növləri, eləcə də fiziki tərbiyənin nəzəriyyə və metodikası üzrə terminologiyadır. Burada 5(bəş) minə yaxın idman termininin izahı verilmişdir. Ümumi anlayışların, təmrinlərin, təmrin elementlərinin, texniki və taktiki üsulların, alətlərin, onlara aid detalların, müxtəlif avadanlıqların yiğcam və dəqiq adlandırılmasının idmanın nəzəriyyə və praktikası üçün mühüm əhəmiyyəti danılmazdır. Terminlərin düzgün formalaşması və işlənməsi hesabına tədris və təlim prosesi bütün səviyyələrdə asanlaşır, "məşqçi-idmançı" və "şərhçi-azarkeş" ünsiyyəti aydınlaşır.

İdman terminlərinin dəqiq, vahid şəkildə başa düşülməsinin müəyyənləşməsi və adlandırılmasına idmançıların, məşqçilərin, hakimlərin, sahə əməkdaşlarının, xüsusi tədris müəssisələrinin müəllim və tələbələrinin, idman məktəbləri şagirdlərinin, eləcə də tele-radio verilişləri aparıcılarının, qəzet və jurnal əməkdaşlarının, bu sahəni tez-tez işıqlandıran jurnalıtların böyük ehtiyacı vardır. Lakin idman terminləri elmi və tətbiqi biliklərin yalnız bu sahəsinə aid olan anlayışlar çərçivəsində bəzən kənara çıxır. Onlar insan cəmiyyəti haqqında müasir biliklər sistemində böyük yer tutur və "sağlam həyat tərzi anlayışı" ilə bağlıdır. İdman veriliş və icmalları televiziya və radio verilişlərinin, qəzet, jurnal məqalə və məlumatlarının əhəmiyyətli hissəsini tutur. Biz idman terminlərinə bədii, elmi və siyasi ədəbiyyatda, sosial publisistikada da tez-tez rast gəlirik. Onlardan siyasi



çıxışlarda və məqalələrdə də istifadə olunur. Bütün bunları bilmək isə hər bir ziyaşıya, savadlı şəxsə lazımdır.

Beləliklə, bu sorğu lügəti çox geniş oxucu kütləsinə ünvanlanmışdır və tərtibçi ümid edir ki, lügət ensiklopediyalara, sorğu kitablarına və dərsliklərə əlavə müraciət etmədən, populyar və xüsusi məlumat kitablarının, idmana aid ədəbiyyatın (xüsusən də xarici dillərdən tərcümə olunmuş), program və dərs vəsaitlərinin mütləqəsi zamanı faydalı olacaqdır. Terminlər sadəliyi, anlaşılıqlığı ilə yanaşı idman növlərinin mənimsənilməsi və düzgün istifadə olunması üçün müəyyən səy tələb edir. Axı idman çox mürəkkəb terminologiyaya malikdir. Bununla belə yaddan çıxarmaq olmaz ki, hər istifadədə olan lügət idman terminologiyasının yalnız üst qatını əhatə edir.

İdman terminologiyası dilin əsas lügət tərkibində mövcud olan həm milli, həm də alınma sözlər, eləcə də beynəlmiləl terminlər əsasında qurulur və o, tamamilə sözyaratma qanunlarına və dilin qrammatik quruluşuna uyğun olmalıdır.

İdman terminologiyası dilin tərkib hissəsi olaraq qanun-qaydalar üzrə inkişaf edir. Fiziki tərbiyə və idman terminologiyasının dəyişməsi bu hadisələrin, eləcə də ayrı-ayrı idman növlərinin inkişafı ilə paralel gedir. Terminlərin mənşəyini fiziki tərbiyənin tarixində, idman növünün özündə axtarmaq lazımdır. Məsələn, güləşmədə, qılıncoynatmada, at idmanında terminlərin böyük əksəriyyəti fransız mənşəli, şərq əlbəyaxa döyüş növlərində yapon və koreya mənşəlidir, yelkənli idman növlərində terminlərin əksəriyyəti gəmiçilik elmindən, akrobatikadakılar sirk sənətindən, bədii gimnastikadakılar isə baletdən alınmışdır. Artıq bu siyahıdan görünür ki, idman terminologiyasının mövzusu müxtəlif bilik sahələrindən ibarətdir. Belə anlaşılma bu lügəti oxşar nəşrlərdən fərqləndirir. İdman terminləri sayılan söz və söz birləşmələrinin vaxta görə meydana gəlməsi çox rəngarəngdir. Onlardan bəziləri elə bizim günlərdə də yaranır, bəziləri bize orta əsrlərdən (qılıncoynatma) və ya qədim dövrlərdən (şahmat) gəlmişdir.

Bədən tərbiyəsi və idmana aid terminlərin bir qismi jarqon söz və ifadələrdən istifadə ilə əlaqədardır və bu hadisə idman terminologiyasının leksik tərkibində öz əksini tapmışdır (məs: "cırıq" qaçış, "kisəyə" qaçış, "xoruz" döyüşü, kölgə ilə döyüş, "öz (şəxsi) suyu", "dəyirman", "qayçı" və s.)

İdman terminologiyasının bir xüsusiyyəti də onun inkişaf dinamikası ilə bağlı olmasındadır. İdman növləri üzrə terminologiya dilin təkmilləşməsi, idmanın inkişafı ilə əlaqədar yeniləşir. Bədən tərbiyəsi və idmanda yeni hadisələrin yaranması, idman ustalığının artması, yeni element və birləşmələrin meydana çıxmazı, yarıq qaydalarının dəyişməsi ilə onları ifadə etmək üçün yeni terminlər meydana çıxır və təbii ki, yenə də meydana çıxacaqdır. Bədən tərbiyəsi və idman üçün həm də geniş işləklik qazanmış terminlərin məzmununun dəyişməsi də səciyyəvidir. Ehtimal ki, idmanda öz məzmununu dəyişən terminlər də mövcuddur (məs. "Olimpiya idman növləri").

Son illər idman terminologiyasının dəyişmə və yeniləşmə prosesi üçün xarakterik olan nədir? Xarici dil terminlərinin axını, yeni idman növlərinin, idman fənlərinin ölkəmizdə populyarlıq qazanması, ilkin adların qaytarılması (həndbol, stipl-çez, yunan-Roma güləşməsi), idmanın "bəraət qazanmış" növlərinin adları (bilyard, brici, idman rok-n-rolu, kulturizm, şərq döyüş sənəti növləri), çox qədim oyunların dirçəldilmiş adları, milli idman növləri. Tərtibçi bu proses və hadisələri də sorğu kitabında eks etdirməyə çalışmışdır.

Tərtibçi işdə müəyyən prinsipləri nəzərdə saxlamışdır. Bu sorğu kitabı yalnız elmi və metodiki ədəbiyyatda mövcud olanları sistemləşdirmişdir. Tərtibçi yeni terminlər yaratmaq, onlarda əsası qoyulmuş anlayışları əvəz etmək məsuliyyətini öz üzərinə götürmür. Müxtəlif idman növlərində mütəxəssislər tərəfindən ayrı-ayrı terminlərin işlənmə ənənələri də nəzərə alınmışdır. Məsələn, ağır atletikada "alətin çəkisi", "ştanqın çəkisi" terminləri işlədir. Amma beynəlxalq ölçü sisteminə görə bu, "alətin və ya ştanqın kütləsi" adlandırılır. Buna baxmayaraq, "əlavə çəki", "yürüş çəkisi", "təchizat çəkisi" terminləri başqa idman növlərində saxlanılmışdır. At idmanında "korpus" termini, başqa idman növlərində isə "gövdə" işlədilmişdir. Akrobatikada başqa idman növləri ilə müqayisədə "təmrin" termini daha çox işlədir. Psixologiyada qəbul olunmuş "psixoloji hazırlıq" anlayışı əvəzinə bədən tərbiyəsinin nəzəriyyə və metodikasında qəbul olunmuş "psixi hazırlıq" termininə üstünlük verilmişdir. Kitabda gimnastika terminologiyası daha ətraflı işlənmişdir. Bu onunla bağlıdır ki, gimnastikada buna çox ciddi və ətraflı yanaşılır. Məhz bu hesaba bir çox idman növlərində və fiziki tərbiyədə işlənən ümumi hazırlıq təmrinlərinin eksəriyyətinin, eləcə də bir çox mürəkkəb koordinasiyalı idman növlərinin terminologiyası (akrobatika, bədii gimnastika, suya hoppanmalarda və s.) dəqiqləşdirilmişdir.

İdman terminologiyasının xüsusi bölməsi idman hakimlərinin işlətdiyi terminlərdir. Tərtibçi yerin azlığı hesabına xarici dillərdən yarış qaydalarına gətirilmiş hakimlik terminlərinin izahı ilə kifayətlənmişdir (məs. şərq döyüş növləri, beysbol və s. üzrə hakimlik terminləri).

Məlumdur ki, baza anlayışlarından istifadə edərək bir çox idman terminlərinə müxtəlif izahat (şərh) verilir. Tərtibçi əsas terminlərin mənasının praktik mənimsənilməsini asanlaşdırın anlayışların kifayət dərəcədə dəqiqliklə uyğunluğuna çalışmışdır. İdman elmində bəzi çox işlənən terminlərin tez-tez bir neçə mənasına rast gəlirik. Məsələn, "güç" termini tamam fiziki mənada başqa cisimlər tərəfindən mexaniki təsir ölçüsü kimi, eləcə də insan bacarığının məcmusu kimi xərici müşaviməti aradan qaldırmağa və ya ona qarşı durmaq kimi istifadə olunur. İnsan hərəkətinin biomexaniki qanuna uyğunluqlarının təsviri zamanı "güç" anlayışının birinci mənasından, amma məşq sisteminin təsvirində ikinci mənadan istifadə olunmuşdur.

Bir-birinə çox yaxın bilik, elm sahələri xəzinəsindən terminlər və anlayışlar mexaniki olaraq götürülməmiş, bədən tərbiyəsi və idmanda qəbul olunduğu kimi və o anlamda alınmışdır. Bədən tərbiyəsi və idman üzrə müasir elmi ədəbiyyata ingilis dilli terminlər daha geniş dairədə daxil olur, eləcə də başqa dillərdən alınmış terminlər heç də həmişə, bizim fikrimizə görə, kifayət qədər səhih deyil. Tərtibçi, əsasən, rus dilində işlənən terminlərin qarşılığını ana dilində tapmağa, yaratmağa səy göstərmiş, bəzi hallarda Azərbaycan dilində sinonimlərini işlətməli olmuşdur.

Lügətdə idman ədəbiyyatında işlənən ixtisarlar, BOK komissiyalarının adları, beynəlxalq idman təşkilatları, milli idman növləri, xarici dillərdə qəbul olunmuş hakim müraciət-əmrləri, çəki dərəcələri üzrə beynəlxalq adlar da öz əksini tapmışdır.

Sorğu kitabının yaranmasının əsas mənbəyi ensiklopedik lügətlərin sözlüyü, Azərbaycan dilinin izahlı lügətləri, Bədən Tərbiyəsi və İdman Akademiyası üçün buraxılmış dərslik və dərs vəsaitləri, eləcə də idman növləri üzrə yarış qaydaları, nizamnamələr və proqramlar olmuşdur. Lakin "İdman terminlərinin izahlı lügəti" "Terminologiya sporta. Tolkoviy slovar sportivníx terminov" ("SportAkadem Press", Moskva, 2001) kitabının əsasında qurulmuşdur, terminlərin izahında bu mənbəyə istinad olunmuşdur. Sorğu lügəti məsləhət bilinəndir və o, tam normalitlik iddiasında deyil. Azərbaycan dilində ilk təşəbbüs olduğuna görə burada bu gün dilimizdə işlənən bütün idman terminləri yəqin ki, tam əhatə olunmamışdır. Gələcəkdə işin davam etdirilməsini nəzərdə tuturuq. Lakin tərtibçi ümidi edir ki, kitab bədən tərbiyəsi və idman üzrə ədəbiyyatda işlənən terminlərin qaydaya salınma və standartlaşmasına imkan yaradacaqdır.

Bu bizə necə müyəssər olacaq? Onu sorğu lügətindəki idman terminologiyasından istifadə təcrübəsi göstərəcəkdir. Biz oxucuların kitabı təkmilləşməsinə səbəb olacaq mülahizə, fikir və təkliflərini minnətdarlıqla qəbul edəcəyik. Lügətin hazırlanması və terminlərin dəqiqləşdirilməsində bize yaxından kömək etmiş Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "Güləşmə növləri və onların" tədrisi metodikası" kafedrasının dosenti, idman uстası Y.Cəlalova, "Ağırlıqqaldırma və boks" kafedrasının dosenti, idman uстası Q.Cəbrayılova və Akademianın praktik kafedralarının mütəxəssis professor-müəllim kollektivinə öz təşəkkürümüzü bildiririk.

Öz mülahizə və təkliflərinizi Azərbaycan Respublikası Nazirlər Kabinetinə yanında Terminologiya Komissiyasına, eləcə də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "Azərbaycan və xarici dillər" kafedrasına gəndərməyinizi xahiş edirik.

## LÜĞƏTDƏN NECƏ İSTİFADƏ ETMƏLİ

Lügətdə terminlər əlifba-yuva sistemi əsasında düzülmüşdür. Bir sözdən və yuvadakı aparıcı-əsas sözdən ibarət terminlər əlifba sırası qaydasında verilir. Söz birləşməsindən ibarət terminlər isə adlıq halda olan isimlərin ətrafında toplanır və yuva təşkil edir. Lakin bu qaydada istisnalar da vardır: "Olimpiya", "fiziki" və başqa sözlərlə başlayan terminlərdə həmin sözlər birinci yerdə işlənir: məsələn: "Olimpiya devizi", "Olimpiya xartiyası", "fiziki tərbiyə", "fiziki mədəniyyət" və s.

İsimlər yuvanın aparıcı sözü hesab olunur. Məsələn, əgər mətnə "məşq" ("autogen", "ideomotor") anlayışının müxtəlif variantlarına rast gəliriksə, onları sözlükdə "məşq" sözündən sonra axtarmaq lazımdır. Yuvada söz birləşmələri də, həmçinin, əlifba qaydasında verilir; aparıcı söz yuvanın əvvəlində gəlir, digər sözlər sadalanarkən isə əlifba nəzərə alınmır. Məsələn: **Nəzarət**

- **antidopinq nəzarəti;**
- **biokimyəvi nəzarət;**
- **operativ nəzarət,**
- **tibbi-pedaqoji nəzarət;**

Əgər termin yuva təşkil etmirsə, o vaxt lügətin həcmini saxlamaq məqsədilə sözlərin əks düzülüşü tətbiq olunur. Terminin bir neçə mənası olarsa, o vaxt onlar ərəb rəqəmləri ilə fərqləndirilir. Omonimlər (mənaca müxtəlif, yazılışı və tələffüzü eyni sözlər) baş sözlər kimi rəqəm göstəriciləri mötərizədə olmaqla ayrıca verilir. Məsələn: Mat (1). Şahmat mübarizəsinin son məqsədi. Müdafiəsiz qalan şah. Mat (2). Sıçrayışlar və müxtəlif hoppanmalar zamanı yerə enməni yumşaldan, yrixılan zaman zədələrdən qoruyan porolondan, qaz doldurulmuş (elastik, plastik) xüsusi yumşaq döşənəcək.

Defislə yazılan sözlərdən ibarət terminlər bitişik yazılan mürəkkəb sözlər kimi nəzərdən keçirilir və ümumi əlifba sırası ilə düzülür. Məsələn:

- Qals;**
- Qals-kanat;**
- Büküçü-əzələ.**

Komanda formasında olan terminlər bir qayda olaraq dırnaqcıqlar arasında verilir. Məs.: "Maita!", "Ofsayd!", "Xadjime!" və s.



Abbreviatür terminlər və ya terminlərin qısaltılmış ixtisar formaları ümumi əlifba sırasında bütöv terminə istinad etməklə verilir.

Terminlər bir qayda olaraq tək halda verilir, rus dilində ənənəvi olaraq cəm halda işlənən terminlər istisnalıq təşkil edir. Sifətlər müstəqil terminlər olmadığına görə sorğu kitabına salınmamışdır, onlardan cəm halda işlənənlər, yəni substantivləşənlər istisnalıq təşkil edir. Lakin terminləri rus dilində öyrənən və ya mənimsəyənlər sifət rolunda çıxış edən sözləri Azərbaycan dilində yalnız təyin rolunda görəcəklər. Məsələn, "sportivnaya şkola" - "idman məktəbi". Deməli, rus dilindəki "sportivniy" və "sport" sözləri ancaq "idman" terminində axtarılmalıdır.

Sinonimlər lügətdə "bax" qeydi ilə daha çox işlək terminə baxdırılır. Baxdırılan söz də baş hərfərlə yazılır. Məsələn:

**Apperkot. bax. altdan zərbə**

**Blits. bax. (ildirüm) sürətli oyun**

**Ripost. bax. cavab**

**Xuk. bax. yan (yandan) zərbə**

Bəzi terminlərin mənasını və əhatə dairəsini fərqləndirmək çətin olduğundan qısa izahatla kifayətlənmişik. Məs.: Dableful "arxaya iki vintli salto", fusen-qacı "cüdoçuya rəqibin xalçaya çıxmaması səbəbindən verilən qələbə".

Baş sözün bir neçə mənası olduqda hər bir məna rəqəmlərlə ayrıılır. Məs.: Git (1) Trekdə velosiped yarışı növü; (2) At idmanında marşrut.

Əgər termin ideomatik ifadədirse və sabit söz birləşməsi şəklində özünü göstərirse, yaxud aparıcı, əsas söz öz həqiqi mənasında işlənməmişdirse, o vaxt onu birinci sözün birinci hərfinə görə axtarmaq lazımdır. Məsələn:

**Bioloji saat;**

**Qarın boşluğu;**

**Kombinasiyalı görmə;**

**Mat toru və s.**



---

## QISALTMALARIN SİYAHISI

AT - arterial təzyiq

AÜM - ağırlığın ümumi mərkəzi

BD - beynəlxalq dama

BKÜM - bədənin kütləsinin ümumi  
mərkəzi

BOK - Beynəlxalq Olimpiya Komitəsi

Ç.V. - çıxış vəziyyəti

FİƏ - faydalı iş əmsalı

KÜM - kütlənin ümumi mərkəzi

MƏS - mərkəzi əsəb sistemi

NM - nəzarət məntəqəsi

ÖS - ölçü sistemi

RD - rus daması

ÜYT - ürək yiğilmaları tezliyi

## ŞƏRTİ YAZILI İŞARƏLƏR SİSTEMİ

### *Sahmat üzrə*

**A** - aqlar

**Q** - qaralar

**Ş** - şah

**V** - vəzir

**T** - top

**F** - fil

**a-** at

**+** - şah

**++** - ikiqat şah

**x** - mat

**:** - götürmə, udma

**o-o** - kiçik yerdəyişmə (topla şahın)

**o-o-o** - uzun yerdəyişmə

**!** - qüvvətli gediş

**!!** - çox qüvvətli gediş

**?** - zəif gediş

**??** - çox zəif gediş

**?!?** - şübhəli gediş

### *Dama üzrə*

**D** - damka

**d** - dama, adi dama

**x** - uduş



---

# AZƏRBAYCAN ƏLİFBASI

**Aa****Ğğ****Mm****Uu****Bb****Hh****Nn****Üü****Cc****Xx****Oo****Vv****Çç****Ii****Öö****Yy****Dd****İi****Pp****Zz****Ee****Jj****Rr****Əə****Kk****Ss****Ff****Qq****Şş****Gg****Ll****Tt**

---

## Kitabda aşağıdaki idman növləri üzrə terminlər verilmişdir:

<b>Aerobika</b>	<b>Kikboksinq</b>
<b>Ağırlıqqaldırma</b>	<b>Konki</b>
<b>Akrobatika</b>	<b>Konkilərdə fiqurlu sürüşmə</b>
<b>Alpinizm</b>	<b>Qılıncçynatma</b>
<b>Armsport (Qol güləşi)</b>	<b>Qolf</b>
<b>At idmanı</b>	<b>Pauerliftinq</b>
<b>Atletika</b>	<b>Milli güləşmə növləri</b>
<b>Avarçəkmə</b>	<b>Rəqs idmanı</b>
<b>Avtomotoidman</b>	<b>Sinxron üzgüçülük</b>
<b>Batutda hoppanmalar</b>	<b>Snoubordinq</b>
<b>Bədii gimnastika</b>	<b>Suya tullanma</b>
<b>Bobsley</b>	<b>Stolüstü tennis</b>
<b>Bodibildinq</b>	<b>Şahmat</b>
<b>Boks</b>	<b>Şort-trek</b>
<b>Dağ xızəyi idmanı</b>	<b>Taekvondo</b>
<b>Dama</b>	<b>Tennis</b>
<b>Fristayl</b>	<b>Txekvondo</b>
<b>Güllə atıcılığı</b>	<b>Üzgüçülük</b>
<b>Xızək növləri</b>	<b>Velosiped idmanı</b>
<b>İdman gimnastikası</b>	<b>Yelkən idmanı</b>
<b>İdman oyunları</b>	
<b>İdman səmttapması</b>	
<b>Kamandan oxatma</b>	
<b>Karatedo</b>	
<b>Kirşə idmanı</b>	

# Aa

**AÇAR.** 1. Güləşmədə parterdə tətbiq edilən tutma. Hücumdakı güləşçi rəqibdən arxada və yaxud böyürdə olmaqla onun eyniadlı bazusunu öz dirsək büküşündə sıxır, əlini isə onun kürəyinə qoyur. 2. Standart (BD) və normal (RD) sonluqlarda qüvvətli tərəfin damalarının düzülüyü (Rəqib damkasının tez ələ keçirilməsini təmin edən ağlar açar qurur, qaraların isə damkasının təhlükəsiz olmayan bir dənə də xanası olmur). (A.: D.24, 34, 50, uduş. 35; Q.:D.? uduzma 45).

**AÇILMA-1.** Gövdənin çanaq-bud oynağında açılması. 2. Oynaq bucağının böyüməsinə yönəlmış frontal oxun ətrafindəki oynaqda hərəkəti (bədənin və ya ətrafların açılması). 3. Sərbəst güləşmədə parter vəziyyətində rəqibi çevirmək üçün ayaqları ilişdirib arxaya əyməklə icra edilən fənd.

- **"BUCAĞA AÇILMA"**-Suya hoppananın qruplaşma vəziyyətində bədənin çanaq-bud oynaqlarında açılması.

- **"SUYA AÇILMA"**-Suya hoppananın bədənini kənara əks fırlanmaya ( I-IV dərəcəli hoppanmalarda) açması.

- **AVAR PƏRİNİN SU ALTINDA "AÇILMASI" (eşilməsi)** - Akademik avarçəkmədə idmançının avarlamanın sonunda avar pərinin işçi səthini vaxtından əvvəl yuxarı döndərdiyi vaxt texniki səhv. Bu səhvin nəticəsində suda dayaq itir, vaxtında sonraki avarlamanın hazırlığına başlamaq mümkün olmur.

- **BİR TEMPƏ AÇILMA**-Suya hoppnan bədənin bütün hissələrini eyni vaxtda düzəltməklə (açmaqla) suya girmək üçün tez lazımı vəziyyət alır.

- **FİQURLARIN AÇILMASI**-Şahmatda taktiki üsulun köməyi ilə oyunçunun bağlanmamaq üçün azad olmağa can atması.

- **İKİ TEMPƏ AÇILMA**-İdmançı hoppanmalarda qruplaşaraq qabağa və arxaya firlanarkən əvvəlcə ayaqlar tamam, gövdə isə tam olmayıaraq düzləndirilir, bundan sonra suya girmək üçün bədənin düzləndirilməsinə qədərki vəziyyət baş verir.

- **ÜSTÜ AÇILMA**-Suya hoppananın qruplaşmış və ya bükülü vəziyyətdən suya girmək üçün bədənini düzləndirməsi. Açılmanın xarakteri idmançının fırlanma istiqaməti və sürətindən, eləcə də tətbiq etdiyi texnikadan asılıdır.

**AÇILMAMA**-Od almama. Silahın və ya patronun nasazlığı nəticəsində atışı icra edərkən atışın açılmasası.

## AD (RÜTBƏ)

- **HAKİM ADI**-Hakimin xidmətini və ixtisasını müəyyənləşdirən rəsmi rütbə: beynəlxalq dərəcəli hakim, respublika dərəcəli hakim, müəyyən idman üzrə hakim və s.

- **İDMAN ADI**-İdmançının xidmətini və ixtisasını müəyyənləşdirən rəsmi rütbə: əməkdar idman ustası, beynəlxalq dərəcəli idman ustası, idman ustası, idman ustalığına namizəd. Müəyyən normativləri ödədiyinə görə verilir.

- **MƏŞQÇİ ADI**-Məşqçinin xidmətini və ixtisasını müəyyənləşdirən rəsmi rütbə; əməkdar məşqçi, yüksək dərəcəli məşqçi, birinci və ya ikinci dərəcəli məşqçi.

**AD**

**ADAPTASIYA**-Orqanizmin mövcudluq şəraitinin dəyişməsi zamanı homeostazın saxlanılmasına yönəlmış uyğunlaşma prosesi.

**- DAĞ ADAPTASIYASI**-Orqanizmin dağ mühitinin təbii şəraitinə uyğunlaşma prosesi.

**- HİSSİYYAT ADAPTASIYASI**-His-siyyatın dəyişmə prosesi (yüksəlməsi və ya aşağı düşməsi).

**ADAPTOGEN**-Orqanizmin yeni həyat fəaliyyəti şəraitinə uyğunlaşmasını tez-ləşdirən bitki mənşəli təbii maddə.

**ADDIM (1).**

**- ATILIB DÜŞƏN ADDIM**-Basketbolda hoppanmalarla (oynaq) addım.

**- BARYER ADDIMI**-Baryer qaçışında maneələri aşma tərzi. Səlis qaçışa nis-bətdə bədənin üfüqi və vertikal müstə-vilərdə böyük hərəkət amplitudası vardır. Hücumdan, baryeri aşib keçmə və yerə enmədən ibarətdir.

**- ÇARPAZ ARXA ADDIM**-Stolüstü tennisdə çarpez addimin bir variantı olub tordan uzaq ayaq dayaq ayağının arxasından sürətlə keçir. Bu üsuldan ar-xaya - sola arxaya, sağa arxaya diaqonal yerdəyişmələr üçün istifadə olunur.

**- ÇARPAZ ADDIM**- 1.İRəli, yana və ya diaqonal üzrə hərəkət etmə tərzi. Hərə-kəti hərəkət istiqamətinə nisbətən uzaq ayaq başlayır. O, dayaq ayağının yanından keçib gedir və hərəkətin sonradan gələn elementini yerinə yetirmək üçün lazım olan məsafədə yerə (döşəməyə) qoyulur. İdman oyunlarında, nizə tulla-ma, başqa idman növləri və sahələrində tətbiq edilir. 2.Qılıncıynadanın ayaqlarını cütləşdirərək yerini dəyişdirməsi.

**AD**

**- DAYANDIRICI ADDIM**- Tramplində suya tullanın sığrayış zamanı daha güclü itələnmə məqsədilə dabandan bütün pəncəyə təkan ayağında oturuş-la yerinə yetirilən yüyürmənin daha uzun sonuncu addımı.

**- ƏSAS ADDIM**- Buz üstündə idman rəqslərinin 5 fazadan ibarət elementi: dizlərin zəiflədilməsi; dizləri əymə və itələnmə; dizdən bükülmüş dayaq aya-ğında sürüşmə və sərbəst ayağı arxadan düzəltmə; dayaq ayağını düzəltmə və dizdən düzəldilmiş sərbəst ayağı dayaq ayağının topuğuna tərəf arxadan irəli aparma; dizlərin boşaldılması. Irəli və arxaya gedişlə icra olunur.

**- İKİQAT ADDIM**- 1.Qaçışda, yeridə, konkilərdə qaçışda hər ayaqla iki ayrı-ayrı addımdan ibarət hərəkətlərin tam silsiləsi. 2.Basketbolda yayındırıcı hərəkətlər zamanı eyni bir ayaqla təkrar addım. 3.Qılıncıynatmadan-bax. **Çarpaz addım**.

**- İRƏLİ ADDIM VƏ OX KİMİ SÜ-RƏTLİ ATMA**. Qılıncıynatmadada həm-lə üçün istifadə olunan addimla irəli yerdəyişmə və sürətli hücumdan ibarət üsulların fasiləsiz kombinasiyası.

**- İRƏLİ YERİŞ VƏ HÜCUM ADDI-MI**- Qılıncıynatmadada hücum üçün istifadə edilən addimla irəli hərəkət etmə və hücum addımdan ibarət fasiləsiz üsullar kombinasiyası.

**- KONKISÜRƏNİN DƏYİŞKƏN ADDIMI**- Konki buz üstündə sürüşər-kən itələnmə zamanı konkisürənin ye-rinə yetirdiyi addım.

**- QAÇIŞ ADDIMI**- Buz üstündə idman rəqsləri elementi. Bir-birinin ardınca üç addımdan sonucusu: xarici, daxili və

**AD**

xarici tildə icra zamanı sərbəst ayaq da- yaq ayağına çəvrilən vaxt dayaq ayağı- nin yanından irəli elə sürətlə keçir ki, yeni sərbəst ayaq (əvvəlki dayaq ayaq) buz üstündən təzə dayaq ayağının (əv- vəlki sərbəst ayağın) arxasından götürü- lür. Irəli və arxaya qaçış addımları fərq- ləndirilir.

- **QILINCOYNADANIN ADDIMI-** Döyüş meydanı üzrə qılıncıynadanın dayaqsız mərhələni istisna edən yerdə- yişməsi (irəli, arxaya, yan tərəfə)

- **ÖNDƏN ÇARPAZ ADDIM-** Stolüstü tennisdə çarpez addım variantında tordan uzaq ayaq dayaq ayağını sürətlə irəli ke- çirir. Bu üsuldan irəli diaqonal: sağa-irə- li, sola-irəli yerdəyişmələrdə istifadə olunur.

- **TENNİSCİ ADDIMI-** Tenisi topu oyuna daxil edərkən ayaqla arxa xəttə toxunur və ya onu addayıb keçir, eləcə də təsəvvür edilən orta nişan xəttindən və ya yan xətdən kənarə çıxməqla səhvə yol verir.

- **TƏK (BİR-BİRİNDƏN AYRI) AD- DIM-** Qaçışda, yerişdə, konkılardə qa-çışda bir ayaqla axıra çatdırılan qaçış hərəkəti.

- **ÜZGÜCÜNÜN ADDIMI-** Bir avarla- ma ərzində (hərəkətlər silsiləsində) üz- güçünün qət edə bildiyi məsafə

- **ADDIM-SIÇRAYIŞ-** Suya tullananın sıçrayış üçün vişka və ya tramplinin kə- narına icra etdiyi yüyürmənin sonuncu addımı. Vişkadan tullanmalarda sıçra- yış yüksək olmur, belə ki, bədənin en- məsinin kinetik enerjisinin böyük hissə- si dayaga sərf olunur. Tramplindən tul- lanmalar zamanı böyük hündürlüklü sıç-

**AD**

rayış üçün qarşidakı addım (daha uzun addım) dayandırıcı hərəkət formasında - çöməlməklə, ayaqların ağırlığını dabana və ya bütün pəncə altına salmaqla təkan ayağı ilə icra olunur. Bu məqamda hop- panan sıçrayış üçün itələnməyə başlayır.

**ADDIM, YERİŞ-** 1. Qaçışda, yerişdə, konkisurmə, xizək və başqa idman növ- lərində dəfələrlə təkrar olunan hərə- kətlərin başa çatdırılmış silsilesi. 2. Bir ayaqla itələnib digər ayaq üzərinə düş- məklə səciyyələnən yeriş, qaçış, hop- panmaq üçün yüyürmə və nizəatma texnikası elementi. 3. Üç təkanla hop- panmanın ikinci fazası.

**- YANA QOYULMUŞ (ƏLAVƏ) AD- DIM-** Boş yerdə hərəkətetmə üsulu olub əsasən, yana istiqamətdə yerdəyişmə üçün tətbiq edilir. Hərəkət istiqamətinə nisbətən yaxın ayaq birinci addımı atır, o biri ayaqla çəkilib gətilir, elə bil əsas duruş vəziyyətinə əlavə edilir. İdman oyunlarında və məşq işləməsinin hazırlıq hissəsinin gedişində istifadə olunur.

**- ARXAYA ADDIM-** Bu sinxron üzgüçülük fiquru aşağıdakı əsas vəziyyət və hərəkətlərdən ibarətdir: sinə üs- tündə, köndələn ox ətrafında “şpaqat” duruşuna qədər irəli 1/4 dövrə (bir ayaq suyun səthinə yaxın 180 dərəcədə qöv- sün xaricini çəkir), arxası üstə.

**İRƏLİLƏMƏ ADDIMI-** Sinxron üzgüçülük əsas elementlərindən biri. Sinxron üzgüçülük fiquru aşağıdakı əsas vəziyyət və hərəkətlərdən ibarətdir: arxası üstə, arxaya 1/4 dairə, şpaqat, üsfuqi bucaq və sinə üstündə. Arxası üstə və ya sinə üzərində vəziyyətdən ayaqları “şpaqat” mövqeyinə qədər açmaqla icra olunur.

**AD****- ÜFÜQİ BUCAQLA ARXAYA**

**ADDIM-** Bu sinxron üzgüçülük fiquru aşağıdakı əsas vəziyyətlərdən ibarətdir: sinə üstündə, üfüqi bucaq, şpaqat, arxası üstə.

**ADDIMLAMA-** Güləşmədə manevr etmə variansi. Güləşçi irəli addimlayaraq rəqibinə yaxınlaşır, bir ayağını rəqibin ayaqları arasına qoyur.

**- ARXASINA ADDIMLAMA-** Hücumçu ayaq üstə rəqibin arxasına, yaxud yan tərəfinə keçmək üçün ayağını onun müxtəlifadlı ayağının arxasına qoyur.

**- KÖRPÜDƏ ADDIMLAMA-** Güləşçi körpü vəziyyətində öz başı ətrafında addimlayır.

**ADDIMLAMAĞA BAŞLAMA-** Güləşçinin manevr etmə variansi. Rəqibin arxasında və ya böyründə mövqə tutmaq məqsədilə irəli addimla icra olunur.

**ADDIMLAR**

**- GİRİŞ ADDIMLARI- 1.** Kifayət qədər sürət əldə etmək və rəqsin ilk seriyasını ifa etməyə başlamaq üçün rəqqasa buz üstünə lazımlı olan addimlar. Bu addimlar hakimlər tərəfindən qiymətləndirilmir. Onların sayı 7-dən çox olmamalıdır. Onların icrası zamanı teatral pozalar qadağandır.

**2.** Konkilərdə fiqurlu sürüşmə elementi olub qövslərin, troyek, gərilmələr, çənbərlər, qarmaqlar, çəngəllər, mayallaqların köməyi ilə kombinasiyaları ifa edən fiqurçu meydanca boyu yerdəyişmələr edir. Bu elementlər vahid kompozisiyada hərəkətləri birləşdirməyə xidmət göstərir.

**-ADDIMLARIN ZOLAĞI-** Yarışın icazə verilmiş qaydalar üzrə icra edilən sadə hərəkətlərdən ibarət cizgi şəkillər.

**AER**

lərlə konkilərdə tek və qoşa fiqurlu sürüşmənin original program elementi (düz, dairə üzrə, serpantin şəklində). Sərbəst programda isə onlardan idmançı öz seçimi üzrə istifadə edir.

**ADDIMÖLÇƏN-** Addimların sayını müəyyənləşdirmək üçün cihaz. Sağlamlıq bədən tərbiyəsi məşğələlərində yükü hesablamaq üçün tətbiq edilir.

**-ADI DAMA-** Hər dama ilk düzülüşündə və damkaya çevrilənə qədər adı damadır.

**- HƏRTƏRƏFLİ DAMA (BD)-** İki adı damadan biri standart sonluqda detal təşkil edir.

**- HƏRTƏRƏFLİ OLMAYAN DAMA (BD)-** Sonluqda detal təşkil etməyən adı dama.

**- KEÇİCİ DAMA-** Damka sırasına keçmək yolunda məneəsi olmayan dama.

**ADRENALİN-** Böyrəküstü vəzilərin beyin təbəqəsi və böyrəküstü vəzilərdən kənar xromafin toxuması.

**AEROBİKA-** 1.Dözümlülüyün təzahürü ilə bağlı olub dövrlər üzrə gedən idman növlərində (qaçış, yeriş, üzgüçülük, avarçəkmə, velosipedsürmə, xizəklərdə, konkilərdə sürüşmə) ürək-damar və tənəffüs sistemlərinin funksional imkanlarının yüksəlməsinə yönəlmış təmrirlər sistemi. 2. Məşğul olanların fiziki hazırlığının yüksəlməsinə yönəlmış musiqi sədaları altında icra olunan müxtəlif fiziki təmrirlərin kompleksi. Sağlamlıq və idman məqsədi daşıyır.

**3.** Bodibildinqdə-yarışlarda əzələlərin və venaların son hədd qabarılığını nümayiş etdirmək marağı ilə dərialtı piyin yandırılmasına və maksimum səfərbər

**AK**

edilməsinə yönəlmış orqanizmin aerob məhsuldarlığının yüksəlməsinin metod və vasitələrinin məcmusu. Bura stasianar velotrenajorlarda, qaçan cığırlarda, xizək və avarçəkmə trenajorlarında, arasıkəsilməz yavaş və fasıləli qaçış məşğələ təmrinləri daxildir. Bodibildinq və pauerliftinqdə məşq makrodövrünün keçid və hazırlıq mərhələlərində ürək-damar sistemi funksiyalarının bərpası vasitəsidir.

**- AKVAAEROBİKA (HİDROAEROBİKA)-** Dərin olmayan və dərin suda icra olunan təmrinlər sistemi. Bu, bəzi hallarda onların icra şəraitini yüngülləşdirir, başqa hallarda çətinləşdirir. Təmrinlərin intensivliyinin dəyişilməsi üçün istifadə oluna bilən müxtəlif avadanlıqlar- kəmər, jilet, qantel, əl, ayaq və topuq üçün manjetlər, əl plankaları, əlcək, lastlar işlədirilir. Zədələnmələrdən sonra reabilitasiya dövründə və fiziki hazırlıq vasitəsi kimi başqa idman növlərinin nümayəndələri tərəfindən də istifadə olunur.

**- BAZA AEROBİKASI-** Müsiqinin müşayiəti altında (dəqiqlidə 120-160 ritm vurgusu) istirahət fasılısı olmadan arasıkəsilməz icra olunan qaçış, sıçrayış, atımlardan, ümumi hazırlıq gimnastikası təmrinlərindən ibarət ciddi reqlamentləşdirilmiş, daha çox işlənilmiş sistem. Təmrinlər ayaq üstə (yerində, irəli, arxaya, yanlara irələməklə), uzanmış halda, dirənərk oturuş vəziyyətində icra olunur. Böyük olmayan çətinliyə salmaqla, espanderlərlə, amortizatorlarla da icra oluna bilər. Xoreoqrafik hissəyə ən sadə və spesifik addimlar, sıçrayışlar, elementlər, onların hissəsi və kombinasiyalar daxildir.

**AER**

**- BOKS-AEROBİKA-** Döyüş sənətinin bir sıra elementlərindən istifadə edilən aerobika növü. Boks-aerobika, karate-aerobika xüsusi avadanlıq- boksçu əlcəkləri, iplər, boksçu armudları və s. tələb edir.

**- CÖL AEROBİKASI-** Müxtəlif addimları icra etməyə imkan verən xüsusi step-platformadan, üzərindən keçməklə müxtəlif istiqamətlərdə sıçrayışlardan istifadəni xarakterizə edən aerobika növü. Gücü və güc dözümlülüğünün tərbiyəsinə yönəlmüş üst ətrafların, qarın və bel əzələlərinin möhkəmləndirilməsi məşğələlərinin icrası üçün platformadan istifadə edir. Cöl aerobikasının əsasında baza aerobikasının xoreoqrafiyası dayanır.

**- XO-LONERS AEROBİKA-** Botinkaların altına bərkidilmiş yaylı plastindən (lövhə) istifadə ilə səciyyələnən aerobika növü. Bu, istənilən fiziki fəaliyətdən həzz almağa və xoş olmayan ağrı hissini aradan qaldırmağa, zədələnmək və əzilmək imkanını azaltmağa imkan verir. Xüsusi yaylı plastin konstruksiya təmrinlərin icrası zamanı diz və çanaqbud oynaqlarına və onurğa sütununa düşən yükü aradan qaldırmağa imkan verir. Bu tip məşğələlər yüksək intensivliyi ilə xarakterizə olunur.

**- İDMAN AEROBİKASI-** Aerobikanın müxtəlif məşğələlər sistemindən ayrılmış idman növü. Bura dövrlər üzrə gedən və getməyən xüsusiyyətli, plastik, mimik və başqa geniş dairədə gimnastik məşğələlərin müsiqi altında icrasından ibarət yarış fəaliyyəti aiddir.

**- PUMP-AEROBİKA-** Yüngülləşdirilmiş ştanqla güc qabiliyyətinin və dözümlüyün tərbiyə edilməsini birləşdi-

**AER**

rən təmrinlərin yerinə yetirilməsi ilə səciyyələnən aerobika növü. Təmrinlər başqa növlərdə olduğu kimi arasıkəsilməz axın metodu ilə musiqi altında icra olunur. Yalnız fiziki cəhətdən yaxşı hazırlanmış adamlara məsləhət görülür.

**- RƏQS AEROBİKASI-** Uyğun musiqi altında müxtəlif rəqs hərəkətlərin-dən istifadə ilə tamamlanan aerobika növü. Bütün rəqslərin əsasında özü-nəməxsus caz texnikası hərəkətləri da-yanır. Rəqslər və ümumi hazırlayıcı gimnastik təmrinlər qaməti düz saxla-mağşa, qarın və yan-sağrı əzələlərinin tonusunun yüksəldilməsinə kömək edir. Bədənin müxtəlif hissələri sanki bir-birindən asılı olmadan hərəkət edir.

**- RİZİST-AEROBİKA-** Xüsusi toplardan istifadə etməklə aerobika növü. Müvazinəti, hərəki nəzarəti saxlamaqla qaməti düz tutmağı, aerobikanın başqa növlərində az yüklənmiş ayrı-ayrı əzə-lə qruplarını, bel və qarın əzələlərini, hərəkətlərin koordinasiyasını adı güc məşqindəkindən çox miqdarda kalori "yandırmağı" məşq etdirmək üçün xüsusi olaraq tətbiq edilir.

**- SLAYD-AEROBİKA-** Aerobikanın xüsusi örtü və ayaqqabilardan (corab-lardan) istifadə edilən atletik forması. Təmrinlər konkisürənlərin hərəkətləri-ni xatırladır. Yüksək intensivli məşq növü. Dözümlülüyü, müvazinəti, hərə-kətlərin koordinasiyasını tərbiyə edir, ayaq əzələlərini (xüsusən, gətirici və aparıcı əzələləri) möhkəmləndirir, piy təbəqəsinin azalması üçün ən təsirli məşgələ növlərindən sayılır.

**AER**

**- UŞAQLAR ÜÇÜN AEROBİKA-** Uşaqların normal boy artımı və inkişa-finı təmin etmək üçün təmrinlər sistemi. Sümüklərin möhkəmliyinə, bədənin, əzələ toxumalarının elastikliyinin artırılmasına kömək edir və onları gücləndirir. Üç yaş qrupu ayrılır: 3-6, 7-12 və 13-16 yaş arası. Məşğələlər yarış olmayan formada keçirilir.

**- YORQ-AEROBİKA-** Şərq və Qərb hərəkət mədəniyyəti elementlərini birləşdirən aerobika növü. Statik duruşların dinamik və statik-dinamik təmrinlərlə birləşdirilməsi ilə xarakterizə olunur. Məşğul olanların əzələlərinin işinə və daxili orqanların fəaliyyətinə psixikanın təsiri və diqqətin daxil edilməsi hesabına yaxşı sağlamlaşdırıcı effekti vardır.

**AERODİNAMİKA-** Aeromexanika-nın qaz halında olan mühitin və onun bərk cisimlərdə qarşılıqlı əlaqəsinin hərəkət qanunlarını öyrənən bölməsi. Aerodinamika qanunlarından bir çox idman növlərində istifadə olunur.

**- ATMALARIN AERODİNAMİKASI-** İdman alətlərinin uçuş uzaqlığını artırmaq üçün planlaşdırılmaya imkan verən konstruksiyaların hazırlanmasında, eləcə də küləyin gücü və istiqamətdən asılı olaraq onların uçuş bucağı üzrə correksiyasında aerodinamika qanunlarından istifadə olunur.

**- YELKƏNLƏRİN AERODİNAMİKASI-** Yelkənlərin dartı qabiliyyətinin gücləndirilməsi, onların optimal ölçülərinin forma və konstruksiyasının aşkar çıxarılması, aerodinamika qanunları əsasında səmərəli idarəetmə üsulları-nın işlənilib hazırlanması.

**AER**

**AEROMOBİL-** Dartı qüvvəsini yaratmaq üçün hərəkətverici hava vintindən istifadə olunan təkərlər üzərində yerüstü nəqliyyat vasitəsi.

**AFFEKT-** Mühüm həyati şəraitin birdən və şiddətli hərəki və funksional təzahürü ilə müşayiət olunan, çox kəskin dəyişikliklə bağlı coşqun və nisbətən qısa müddətli emosional vəziyyət (kədər, qorxu, sevinc). Ən yüksək məqamda düşüncə hissinin həcmi daralır, səbr, dözümlülük itir.

- **AĞAC XİZƏK AĞACLARI-** Xizəkçilər tərəfindən itələnərək irəliləmək üçün, dağ xizəkçilərinin döngəyə daxıl olarkən hərəkət koordinasiyası üzrə tətbiq edilən idman avadanlığı. Bambukdan, metaldan, qamışdan, qrafidən, plastikdən hazırlanır. Ağacdan dayaq üçün mil ucdnan (çixıntı), qara batmaqdan qorunmaq üçün halqadan, itələnmə zama-nı əllərin dayağı üçün ilgəkdən ibarətdir. Xizək ağacının ölçüsü xizəkçinin boyundan, irəliləmə üsulundan asılıdır.

- **GİMNASTİKA AĞACI-** Köməkçi gimnastik alet. Uzunluğu 90-100 sm, diametri 25-28 mm olan plastmas, taxta və ya metal dəyənək.

**AĞCIYƏRLƏRİN HİPERVENTİL-YASİYASI-** Yüksək ağıcyər ventilasiyası sakitlik halı ilə müqayisədə tənəffüsün tezliyi və dərinliyinin artması nəticəsində oksigen sərfinin çoxalması və arterial qanda karbon qazının gərginliyinin azalması ilə müşayiət olunur.

**AĞIRLIQ. ƏSƏB SİSTEMİNİN AĞIRLIĞI (MÜVAZİNƏTİİ)-** Yarışlarda ekstremal təsirlər zamanı oyadıcı və ləngidici əsəb proseslərinin mütləq həcmi (kəmiyyəti) optimal qarşılıqlı

**AX**

münasibəti ilə xarakterizə olunan əsəb sisteminin xassəsi.

**AĞLAR-** Şahmat və dama partiyalarında qara fiqurlardan fərqli olaraq açıq rəngli şahmat fiqurları piyadaları və ya damalar.

**AĞIZ TİYƏNİN AĞZI-** Qılincyanmadan sancmaq üçün silahın qabaqcadan təyin edilmiş ucu.

**AXARLIQ ÜZGÜÇÜNÜN AXARLIĞI-** Üzgü-çünün hidrodinamik müqavimətinin maksimum az güclə su-da irəliləməsi təbii və ya süni yaradılmış xüsusiyyətdir. Ən çox axarlıq damcı görünüşlü forma sayılır. Qeyri-mükəmməl texnika (başın aşağı salınması, gövdənin beldən bükülməsi,ayaqların yarımcıq açılması) bədənin axarlığıni pisləşdirir və üzgüçünün irəliləmə hərəkətini ləngidir.

**AXIN-** Üzgüçünün hərəkət silsiləsi fazalarından biri. Üzgüçünün avarlamadan sonra dəyişkən vəziyyətdə qabağa çəkilməsi.

**SEL AXINI-** İntensiv yağış, qarın əriməsi, göl buzlaqlarından əmələ gələn və ya qabağı kəsilərək bənd çəkilmiş dağ çaylarının yuyub dağlıqdan sonra dağlardan sürüşüb axan yumşaq sūxurun su ilə doymuş daş-palçıq kütləsi.

**AXTARIŞ (KƏŞFIYYAT)-** İdmançının rəqib və şərait haqqında informasiya almaq məqsədi taktiki qərar qəbul etmək üçündür.

**AXTERPIK-** Yaxtin gövdəsinin dal tərəfində olan axırıncı ara bölmə.

**AXTERŞTAQ-** Bax: ştaq (dorun yuxarı hissəsindən gəminin burnuna çəkilərək doru sabit saxlayan ip).

**AX**

**AXTERŞTEVEN-** Yaxtin gövdəsinin hissəsi: yaxtin kilini (gəmi gövdəsinin alt hissəsinin əsasını təşkil edən və gövdə uzununa qoyulan tir) arxa hissəsi ilə bitişdirən şaquli tir. Gəminin dal tərəfinin formasını müəyyən edir. Dal tərəfində çıxıntısı olan yaxtda axterştevenə sükanın pəri bərkidilir.

**AKKREDİTASIYA-** İdmançıların, məş-qılın, komanda rəhbərlərinin, hakimlərin, jurnalistlərin, həkimlərin və başqa mütəxəssislərin yarışlarda iştirakına və xidmət üçün onlara lazımi buraxılış vərəqəsi verməklə qeydiyyat və icazə proseduru; 2. Etimadnamə.

**AKROBAT-** Gimnastikanın xüsusi növü sayılan akrobatika ilə məşğul olan idmançı.

**AKROBATİK-** Akrobatikaya aid.

**AKROBATİKA-** 1. Müxtəlif müstəvilərdə bədənin dayaqlı və dayaqsız fırlanması və bir idmançı ilə, ikilikdə və ya qrupla müvazinəti saxlamaqla bağlı fiziki təmrinlər sistemi. 2. İxtiyari və məcburi kompozisiyaların (akrobatik tullanmların, qoşa və qrup təmrinlərinin) yerinə yetirilməsi, ardınca onların ballarla qıymətləndirilməsi kimi idman yarış növü.

**AKROBATLIQ-** Akrobatın işi, məharəti.

**AKSEL-** Fiquristin hərəkətdə ikən irəlli-xaricə icra edilən, yellənən ayaq üzərinə düşməklə arxaya-xaricə gedişinə 1,5 dövrəli hoppanma. Uçuşda bədənin fırlanma istiqaməti tamdır, yəni təkan ayağının əyrilik istiqamətinə uyğun gəlir. Hoppanma məşhur Norveç fiquristi Aksel Paulsenin adı ilə adlandırılmışdır.

**AKSELERASIYA-** Əvvəlki nəsillərlə müqayisədə fərdi inkişaf tempinin art-

**AK**

ması; uşaq və yeniyetmələrin boy artımı və cinsi yetişkənliliyinin sürətləndirilməsində özünü göstərir.

**AKSESSUAR-** Avadanlıq, ləvazimat, yardımçı şeylər, köməkçi vasitələr.

**AKT. DİSTANSİYANI TƏHVİL**

**VERMƏ AKTİ-** İdman səmttapmasında distansı-ya rəisi, distansiya inspektoru, baş katib və baş hakim tərəfindən tərtib edilmiş yarışların sənədidir ki, orada distansianın tam texniki xüsusiyyətləri və idman xəritəsi, onların keyfiyyətinə qiyamət, distansianın dərəcəsi haqqında xülasə, idman dərəcəsi və idman adı verilməsinin mümkünlüyü təqdim edilir.

**AKTİN-** Əzələ lifləri zülalı. Miozinlə insan əzələlərinin əsas yiğila bilən elementini - onların yiğilmasını təmin edən aktomiozini əmələ getirir.

**AKTİVLİK.**

- **DÖYÜŞ AKTİVLİYİ-** Boksunun müəyyən zaman vahidində hücum və müdafiə hərəkətlərinin miqdarı.

- **GÜLƏŞÇİNİN AKTİVLİYİ-** Görüşdə güləşçinin hərəkətlərinin qiyməti. O güləşçi aktiv sayılır ki, o, real cəhd-ləri fəndlərlə yerinə yetirir, rəqiblə yaxınlaşmağa aparan üsullardan istifadə edir.

- **İDMANÇININ AKTİVLİYİ-** İdmançı şəxsiyyətinin xüsusiyyəti hazırlığının fəal və yaradıcı şəkildə planlaşdırmağa və həyata keçirməyə, faydalı qərarlar qəbul etməyə və reallaşdırmağa, yarışlar və məşqələr şəraitində özünün hərəkətlərini və fiziki durumunu daim təkmilləşdirməyə və özünə nəzarəti yerinə yetirməyə can atmasında ifadə olunur. Qarşıya qoyulmuş məqsədə münasibətdə fəaliyyətinə əhəmiyyətli davamlılığı ilə xarakterizə olunur.

**AK**

**AKVALANQ-** İnsanın suyun altında nəfəs alması üçün kürəkdə gəzdirilən aparat. Sixilmiş və ya mayeləşdirilmiş hava ilə dolu balonlardan və tənəffüs aparatından ibarətdir. 40 m-ə qədər dərinliyə batmaq və orada müəyyən iş görmək üçündür.

**ALAMAN-BAYQA-** Özbəklərdə və qazaxlarda qədim atçılıq oyunu-dərətəpəlik yerlərdə cıdr yarışı.

**ALBATROS (fırtına quşu fəsiləsin-dən dəniz quşu)-** 1. Sinxron üzgüçülüq fiquru olub aşağıdakı əsas mövqe və hərəkətlərdən ibarətdir: arxası üstə, 1/4 dövrə arxaya, 180 dərəcədə oxu boyunca dönmə, üfüqi bucaq, əyilmiş çiyinlə vertikal, yarımvint, vertikal.

- **ALBATROS, 180/360 DƏRƏCƏDƏ DÖNMƏ-** Albatros figuruna oxşar, lakin yarımvint icra edəndən sonra 180/360 dərəcədə dönmə, eyni vaxtda bükülmüş ayağı suya çatmadan əvvəl vertikal mövqeyinə qədər düzəltmə. 2. Qolf oyununda bir çalaya üç həmlədən az zərbələrin miqdarı (çala üçün şərti norma).

**ALDATMA-** Güləşçinin rəqibdə öz niyyəti haqqında səhv təsəvvür yaratmaq məqsədilə taktiki fəaliyyəti.

- **İKİQAT ALDATMA-** Güləşçinin taktiki hərəkəti, pərdələmə, maskalanma variantı. Güləşçi işlədəcəyi üsulan başlanğıc fazasını rəqibdə yanlış təsəvvür yaratmaq üçün aldadıcı tərzdə aparır, rəqib yalançı üsulan mahiyyətini başa düşmədiyindən əks müdafiə hərəkəti tətbiq edə bilmir və üsulan həllədici fazası tam uğurla həyata keçirilir.

**ALƏT. İDMAN ALƏTLƏRİ-** Yarış qaydaları ilə reqlamentləşdirilmiş xarakteristikası olan və müəyyən təmrinlərin

**AL**

icrası üçün nəzərdə tutulmuş bir sıra xüsusi sənaye məmulatları. Məs., boksa aid (armudlar, kisələr), gimnastikaya aid (at, bruslar, halqalar, tir, atqlar), atletikaya aid (qumbara, disk, şüvül), ağırlıq-qaldırmaya aid (ştanq, idman daşları, qantellər) və s.

**ALINMA-1.** İdman oyunlarında məqsədin yerinə yetirilməsi:

- **QAPININ ALINMASI** (Qapiya qol vurma)- Topun (şaybanın) qapiya vurulması, atılması komandalı idman oyunlarında bir şərtlə sayılır ki, top (şayba) qapı xəttini tam keçmiş olur.

**ATILMA. SƏBƏTƏ ATILMA. 1.** Basketbolda topun rəqibin səbətinə atılması bir şərtlə sayılır ki, top səbətin torunun içərisindən tam keçmiş olur. **2.** Şahmat və damada taxta üzərindən rəqibin vurulmuş fiquru, piyadası və ya damasının götürülməsinə gətirib çıxaran gedid.

- **KEÇİDDƏ İRƏLİ ATILMA** - Şahmat-da oyun qaydası. Əgər piyada taxta üzərində öz ilkin yerindən bir dəfəyə iki xana irəli gedirsə və bu zaman zərbə altında qalan rəqib piyadasının olduğu xananı adlayıb keçə bilirsə, qarşı tərəfdəki keçid-piyadasını götürməkdə haqlıdır. Keçiddə götürmə piyadanın ikiqat gedisinə dərhal cavab kimi yerinə yetirilə bilər.

**ALİ ATSÜRMƏ MƏKTƏBİ-** Ali çətinlik dərəcəsi programı üzrə öyrətmədə ixitisaslaşan atlı və atın öyrədilməsi (Beynəlxalq At İdmanı Federasiyası programı).

**ALLERGIYA-** Orqanizmin pozulmuş immun reaksiyası, bir qayda olaraq, endogen və ya ekzogen faktorların (aller-

**AL**

genlərin) təsirindən toxumaların zədələnməsi ilə keçir.

**ALLÜSİNASYON (qarabasma)-** Alpinizmdə böyük dağ yüksəkliklərində orqanizmin güclü susuzlaşması və əhəmiyyətli dərəcədə oksigen çatışmazlığının təsiri altında ali sinir fəaliyyəti funksiyasının dəyişilməsi nəticəsində obyektiv reallıq xarakteri qazanan və real qıcıqlandırıcı (obyekt) olmadan alpinistlərdə qeyri-iradi meydana çıxan görmə və eşitmə hissiyatı və obrazlar şəklində qavranılan pozğunluq.

**ALLÜR-** At yeri. Xarakter və tempinə görə allürlər təbii (yeriş, yortma, löhrəm, dördəmə) və sünə, yəni xüsusi təlim tələb edən (cəmləşdirilmiş yortma, cəmləşdirilmiş dördayaq, passaj, piaffe və s.) növlərə bölünür.

**ALMAQ ƏLDƏN ALMAQ (MƏHRUM ETMƏK)-** Şahmat və damada bir xanadan başqa xanaya keçirilə bilən (aparıla bilən) fiqurun, piyadanın və ya damanın əldən çıxməsi. Bu gedisi artıq yeni-dən etmək və ya dəyişdirmək olmaz.

**ALPENŞTOK-** Dağ eniş-yoxuşları ilə hərəkət etmək üçün dağ turistlərinin dayaq vasitəsi kimi istifadə etdikləri 1,5-2 m uzunluğunda iti polad uchu əl ağacı.

**ALPINİADA-** Alpinizm üzrə kütləvi təlim-idman və yubiley tədbiri. 1933-cü ildən keçirilir.

**ALPINİST-** Uca dağların zirvəsinə, buzlaqlara çıxmada ibarət idman növü ilə məşğul olan adam, dağ turisti.

**ALPINİST EKSPEDİSİYASI-** Tədqiqat aparmaq və ya dağa çıxmak məqsədi-lə uzun müddət müstəqil mövcudluq zamanı özünü tam təmin etmə şəraitində

**AL**

idmançılar qrupunun uzaq, çətin keçiləbilən dağ rayonuna getməsi, adətən, alpinist tədbirləri formalarından biridir.

**- ALPINİST İPI-** Alpinistlərin ləvazimatının ən vacib bir hissəsi. Onunla qalxmaq və düşmək, yük dartmaq və xilasetmə məqsədi üçün istifadə edilir. Adı konstruksiyaya-daşıyıcı özəyə (paralel lif dəstələrindən və ya sintetik material saplarından hazırlanmış) və qoruyucu hörgüyə malikdir. Dinamik dartma zamanı elastilik və möhkəmlik kimi ən mühüm xüsusiyyəti vardır.

**ALPINİZM-** Çətinliklə gedilə bilən dağ zirvələrinə qalxma üzrə idman növü. "Alpinizm" sözü Avropa qıtəsinin dağ sistemi -Alp dağlarının adından törməmişdir. Alpinist qalxmalarının növləri: təlim, məşq, yoxlama, idman, alpinist marşrutlarının sənaye obyektlərindən keçməsi (kartoqrafik, axtarış, geoloji, tikinti və s.), fəal istirahət qayda-sında dağa qalxmalar.

**- ÇOX UCA ALPINİZM-** 6000 m-dən çox hündür dağ zirvələrinə qalxma. Başlanğıçı 1907-ci ildən sayılır. O vaxt ingilis Tom Longstaff ilk dəfə Himalayda 7 min metrlik zirvəni- Trisal pikini fəth etmişdi.

**ALTDAKİ-** Piramidanın bünövrəsində olan, atmalar və tutmalarda əsas rol oynayan akrobat öz partnyorunu (qadın oyundasını) əllərində, ciyinlərində, başında, qılçalarında, əlində və bədəninin başqa hissələrində saxlayan, çevrilişlər, uçuşlar, salto, qopma yerinə yetirilərkən onu yuxarı atan və tutan, və ya elementin uğursuz icrasında və pozulma hallarında onu sığortalayan, qoşa təmrinlərin

**AL**

daha güclü və ucaboy iştirakçısı.

**ALTİMETR-** Barometrik təzyiq üzrə yoxuşun hündürlüyünü, ucalığını təyin etmək üçün cihaz.

**ALTLIQ(ahğ, çul)-** 1.Yəhər qaltağının altında porolon və ya digər yüngül və elastiki materiallardan hazırlanmış yastıq; Atın belini yəhərin ağrıdıcı təzyiqindən qoruyur. Çox qalın alıq (altlıq) atlıya atı yaxşı hiss etməyə imkan vermir. 2.

(Dayaq, Dirək) Tennisdə və stolüstü tennisdə texniki üslub. Əl sıçrayan topa tərəf qarşıya minimal irəlilətməklə örtülü raketkanın altına aparılır, bu rəqibin topuna enerji və fırlama verir. 3. Badmintonda texniki üslub; volan üzrə icra edilən zərbə; torun kənarı səviyyəsində və ondan aşağıda yerləşən, ona fırlanma hərəkəti verməyən zərbə. 4. Armsportda idmançılar üçün döşəmədə kiçik ölçülü, 10 sm hündürlükdə quraşdırılan xüsusi lövhə.

- **KONKİNİN ALTLIĞI-** Xizəyin tırını ayaqqabı ilə birləşdirmək üçün konkinin keçid detali. Konkinin platformasının qabaq hissəsi.

**AMBİDEKSTRIYA-** İnsanın sağ və sol əl-ayağından eyni dərəcədə müvəffəqiyyətlə istifadə edə bilmək qabiliyyəti. Lakin çox hallarda, insanların 95 faizi sağ əllə iş görmək bacarığına malikdir. İdmanın bəzi növlərində (məsələn, boks, güləşmə, futbol, voleybol) ambidekstlər və solaxay idmançılar onlarla mübarizə aparmağa adət edilməmiş formada böyük üstünlük qazanırlar. Bədii gimnastika kada alətlərlə məşğələləri həm sağ, həm də sol əllə yerinə yetirmək zərurəti yarıq qaydaları ilə tələb olunur.

**AM**

**AMİL. PSİXOGEN (STRESSOGEN)**

**AMİL-** Daxili hissiyat (narahatçılıq, həddən artıq motivasiya, narazılıq, emosional həyacanlanma və s.) və xoş olmayan xarici şərait və hadisələr (yük, hazırlıq vasitə və metodları, partnyorlar və məşqçi ilə qarşılıqlı əlaqələr, ekoloji şərait, travma və s.) idmançının psixi halına və onun iş qabiliyyətinə mənfi təsir göstərən amillərdir.

**AMİN TURŞUSU-** Özündə karboksil və amin qruplarını birləşdirən orqanik birləşmələr sinfi. Zülal molekullarının əsas quruluş vahidləri onların bioloji spesifikasiyini təyin edir.

**AMORTİZASIYA-** Xüsusi mexanizmlərin köməyi ilə hərəkətdə olan cisimlərdə zərbə və təkan təsirinin azaldılması.

- **HƏRƏKƏT AMORTİZASIYASI-** İdmançının hərəkət istiqaməti ilə uyğun gəlməyən təkanların, cəhdlərin dağaq-hərəkət aparatının yaylı xüsusiyyəti hesabına yumşalması.

- **YERƏ ENMƏ AMORTİZASIYA SI-** Qaçış və hoppanmalarda idmançının yerə əyilməsi və ya enməsi zamanı əmələ gələn təkan qüvvəsinin əzələlərin işinə güzəştə getməsi hesabına yumşalması.

- **ZƏRBƏ AMORTİZASIYASI-** Boksu tərəfindən rəqibin zərbə gücünün vaxtındə gövdə hərəkətləri, ayaqlarla, habelə kombinasiyalı müdafiə yolu ilə zəiflədilməsi, yumşaldılması. Zərbəni amortizasiya etmək bacarığı texniki ustalıq və döyüş təcrübəsinin əsas xüsusiyyətləndən biridir. Çoxillik məşq prosesində təkmilləşir.

**AMORTİZATOR-** Maşın və cihazlarda zərbənin təsirini azaldan mexanizm.

**AM**

Müxtəlif ölçülü və elastik ayaqaltılar (döşəklər, kəsik tikə-parça porolonlu çalalar, tor-tələlər) müxtəlif növ lonjallara qoyulmuş rezin “əlavələr” amortizator sayılır. Batutun toru ramaya rezin və ya yaylı amortizatorlarla bərkidilir.

**- REZİN AMORTİZATOR-** Məşqdə müxtəlif diametrlı və müxtəlif elastikli rezin şnurdan (qaytandan) gücü inkişaf etdirmek üçün istifadə olunur.

**- TƏPMƏ (QAYTARMA) AMORTİZATORU-** Tüfəng və ya atılan silahların qundaq küpünə atəş vaxtı təpməni yumşaltmaq üçün rezin və ya yaylı döşəkcə (aralıq qat) qoyulur.

**AMPLİTUDA-** Həcmin (idmançının bədəninin, bədən hissəsinin, idman alətinin) sıfır səviyyəsindən çox kənara çıxmazı (qərarsızlıqdan baş verir).

**- ALƏTLƏ QULAYLANMA AMPLİTUDASI-** Disk və ya çəkic tullayanın alətlə əllərinin şaquli və üfüqi müstəvilərdə ilkin hərəkət böyüklüyü. Amplitudanın artması ilə atıcının alətə güc tətbiqi də artır.

**- BRASS ÜSULU İLƏ ÜZGÜÇÜLÜKDƏ AYAQ PƏNCƏLƏRİ HƏRƏKƏTLƏRİNİN AMPLİTUDASI-** İtələnmə zamanı brass üsullu üzgüçünün pəncələri çanağının enindən təxminən 1,5-1,8 dəfə böyük məsafədə yanlara açılır.

**- HƏRƏKƏTLƏRİN AMPLİTUDASI-** Bədənin ayrı-ayrı hissələrinin bir-birinə nisbətdə və ya bütün bədənin alətə münasibətdə hərəkətlərinin vüsəti. Hərəkətverici təsirin xüsusiyyətlərindən biridir. Oynaqlarda mütəhərrikliklə şərtlənir. Bəzi hərəkətlər maksimal ampli-

**AN**

tuda ilə yerinə yetirilir, lakin hərəkətlərin əksəriyyəti üçün müəyyən optimal amplituda tələb olunur. Bucaq dərəcələri və ya uzunluq ölçüləri ilə ölçülür.

**- KROL ÜSULU İL ÜZGÜÇÜLÜKDƏ AYAQLARLA HƏRƏKƏTLƏRİN AMPLİTUDASI-** Sinə üstündə və arxası üstə krol üsulu ilə üzgüçülük də vertikal düz səthdə ayaqlarla hərəkətlərin vüsəti. Optimal amplituda üzgüçünün boyu və digər əlamətlərindən asılı olaraq fərdi seçilir.

**- ŞÜVÜLÜN ƏYİLMƏ AMPLİTUDASI-** Şüvüllə tullanmanın dayaq fazasında şüvüllün əyilmə böyüklüyü (həcmi) 150-160 sm-lıq yüksək keyfiyyətli elastik şüvüllərdən istifadə edən güclü idmançılardan sıçrayışlarında əldə edilir.

**AMUNİÇNİK-** At təchizatı ambarı.

**AMUNİSİYA-** Yəhərli atın bütün təchizatı.

**ANABOLİZM-** Orqanizmdə hüceyrə və toxumaların əmələ gəlməsi və yenileşməsinə yönəlmüş kimyəvi proseslərin məcmusu (cəmi).

**ANABOLİZATOR. STEROİD ANABOLİZATORLAR (DOPİNQLƏR)-** Orqanizmdə zülalın sintezini artırıran, həmçinin kalsiumu, fosforu, kükürdü saxlayan dərman vasitəleri. Onların idman nəticələrini artırmaq məqsədilə qəbulu qadağandır.

**STEROİD OLMAYAN ANABOLİZATORLAR-** Anabolizm prosesinə müsbət təsir göstərən (orqanizmdə zülalın sintezini artırır), lakin dopinqə və ya idmanda qadağan edilmiş başqa vasitələrə aid olmayan farmakoloji vasitələr qrupu (bioloji aktiv maddələr və qida əlavə-

**AN**

ləri, onlara orotov turşusu, metilurasiya, kobalamin, ayrı-ayrı amin turşuları kombinasiyası, bitki sterolları və s. daxildir). **ANALİTİK-** Şahmat və ya dama analizi mütəxəssisi, analiz aparan şəxs.

**ANALİZ-** 1. Hadisənin, prosesin bəzi xassələrini, tərəflərini gözdən keçirmək yolu ilə elmi tədqiqat metodu. 2. - **BİOKİMYƏVİ ANALİZ-** Orqanizmə daxil olan kimyəvi maddələrin, onların quruluşu, bölgüsdürüməsi, çevrilmə və funksiyalarının dəyişmələrinin tədqiqi. İdmançının hazırlıq səviyyəsi uğrunda kompleks nəzarətin tərkib hissəsidir.

- **HƏRƏKƏTLƏRİN ANALİZİ-** İdmançının hərəkətlərinin, xüsusiyyətlərinin zamana və məkana görə biomexaniqi qanunlar əsasında öyrənilməsi, hərəkət elementləri arasında əlaqələrin, hərəkətlərin səmərəliliyi və effektliliyinin qiymətinin aşkarla çıxarılması. Analizin obyektivliyi üçün hərəkətlərin qeydiyyatını aparırlar.

- **İDMAN NƏTİCƏLƏRİNİN ANALİZİ-** İdman nəticələrinin artım dinamikasını pedaqoji məqsədlər üçün məşq prosesinin düzgünlüyünə nəzarətin, yarışlarda çıkış taktikasının təkmilləşdirilməsinin və s. öyrənilməsi. Bir çox elmi tədqiqatlarda böyük yer tutur. Kütləvi idman nəticələrinin analizi əhalinin hazırlığını və fiziki inkişafının səviyyəsini qiymətləndirmək üçün aparılır.

- **QAN ANALİZİ-** Qanda hemoqlobinin, qatılıq dərcəsinin, rəngli göstəricisinin, eritrosidlərin, leykositlərin, trombositlərin, retikulositlərin miqdarının, eritrosidlərin çökmə sürətinin, leykositar düsturların yekununun və s. təyin edilməsi. İdmançının

**AN**

tibbi müayinəsinin tərkib hissəsidir.

- **QARACIYƏR FERMENTLƏRİNİN ANALİZİ-** İdmançıların sağlamlıq vəziyyətinin, xüsusən dopinqlərin (o cümlədən, anabolik steroidlərin) qəbulunun neqativ nəticələrinin aradan qaldırılması ilə əlaqədar tədqiqatların əsas hissəsidir.

- **QILINCOYNATMA DÖYÜŞLƏRİNİN ANALİZİ-** Oyun dayandırılardan sonra təkbətək döyüşün ayrı-ayrı epizodlarında idmançıların hərəkətlərinin hakimlər-döyük rəhbərləri tərəfindən qiymətləndirilməsi və təhlilinin aparılması.

**MADDƏLƏRİN TƏRKİBİNİN ANALİZİ-** Tədqiq olunan maddələrin hansı tərkib hissələrindən ibarət olduğunu, yaxud onun tərkibinə nə miqdarda bu və ya digər maddənin daxil olduğunu müəyyən etmək üçün tətbiq edilən təhlil.

- **SİDİYİN ANALİZİ-** Sidiyin miqdalarının, onun fiziki xüsusiyyətlərinin, kimyəvi tərkibinin təyin edilməsi, çöküntünün mikroskopik görünüşünün öyrənilməsi. İdmançının tibbi müayinəsinin tərkib hissəsidir.

- **RETROSPEKTİV (KEÇMİŞƏ AİD)**  
**ANALİZ-** 1. Şahmat oyununda bir partiyada hər iki tərəfin oynanılmış gedişlərinin tam və ya qismən tapılması yolu ilə partiyanın bərpa edilməsi. Oyunun sonrakı inkişafında daha əlverişli yolları aşkarla çıxarmaq məqsədilə mövqə və ya debut variantının araşdırılması, hər iki tərəfin əvvəlki gedişlərinin tapılması yolu ilə bütövlükdə və ya qismən bərpa edilməsi. 2. Dama oyununda: 1) hazırkı vəziyyətə getirib çıxarmış mövqə və gedişlərin bərpa edilməsi; 2) oynanılmış

**AN**

partiyada eks ardıcılıqla gedişlərin də-yərləndirilməsi və oynanılmış partiyada həllədici səhvərin axtarılması.

Şahmat və dama oyunlarında özünün və ya rəqibin oynanılmış bir partiyasının, bu partiyada rəqibin buraxdığı səhvərin və əldən buraxılmış imkanların təhlili.

**- YARIŞLARDA ÇIXIŞLARIN ANALİZİ-** İdman hazırlığının (fiziki, texniki, taktiki, psixi) bütün aspektlərində idmançının (komandanın) yarışlarda çıxışlarının nəticələrinin təhlili. Buraxılmış səhvəri aşkara çıxarmağa, onların aradan qaldırılma yollarını göstərməyə imkan verir.

**ANALİZATOR-** İnsana təsir göstərən qıcıqları qəbul və analiz edən mərkəzi və periferik əsəb sisteminin anatomik-fizioloji törəmələri.

**- EŞİTMƏ ANALİZATORU-** Səs qıcıqlarının qəbulu və analizini təmin edir, eşitmə duyusunu formalasdırı.

**- GÖRMƏ ANALİZATORU-** Xarici mühitin rəngli fonunun qəbulunu və analizini təmin edir, görmə duyusunu və obrazları formalasdırı.

**- HƏRƏKİ ANALİZATOR-** Məkan və zaman daxilində bədənin və onun hissələrinin hərəkətlərinin qəbulunu və analizini təmin edir.

**- TƏMAS ANALİZATORU-** Toxunmaqla duyulan qıcıqların qəbulu və analizini təmin edir.

**- VÜSTİBÜLYAR ANALİZATOR-** İç qulaqda bədənin müvazinətini nizama salan əsəblər. Fəzada bədənin vəziyyəti və yerdəyişməsi haqqında informasiyanın qəbulunu və analizini təmin edir.

**ANAMNEZ-** İnsanın sağlamlığı, xəstəliklərinin tarixi, həyatı, idman hazırl-

**AN**

lığı haqqında məlumatlarının məcmusu.

**ANDROGENLƏR-** Kişinin cinsiyyət steroid hormonlar qrupu əzələlərinin inkişafına, uzun sümük epifizlərinin (boruvari sümüyün ucu) bərkiməsinə, bir sıra psixi təzahürlərə, məsələn, təcavüzkarlığa stimul yaradır.

**ANEMOMETR-** Küləyin sürətini ölçmək üçün yarımkürəcikli çapazlardan ibarət cihaz ox və dişli çarx sistemi vasitəsilə firlanıb küləyin sürətini siferlatda sañiyədə metrlərlə göstərən əqrəbə ötürür.

**ANFİLADA-** Üfüqi və şaquli qapılardan ibarət slalom trasında qapıların yerləşmə fiquru.

**ANLAŞMA. QARŞILIQLI ANLAŞMA (HƏMRƏY- LİK)-** İdman komandası üzvlərinin təlim və yarış prosesində uyğun və sinxron şəkildə bir-birinə təsir göstərən fəaliyyəti prosesində öz partnyorlarının fikir və niyyətlərini tez və adekvat başa düşmək bacarığı.

**ANORAK-** Başlıqlı, külək və su keçirməyən bluza tipli üst paltarı olub başdan geyilir, molniya ilə bağlanır, döşündə böyük cibi var. Alpinizm, xizək və s. idman növlərində istifadə olunur.

**ANTABKA-** Tüfəngin qundaq yatağında qayışı hərəkət etdirmək və bərkitmək üçün cihaz.

**ANTENA-** Voleybol torunun yanlara bərkidilmiş və oriyentirə xidmət edən şüşə liflərdən hazırlanmış və asanlıqla əyilə bilən millər yanlar üzrə oyun məkanını hüdudlaşdırır. 80 sm-lik tor üzərində ucaldılır. Parlaq rənglə boyanır.

**ANTİBİOTİK-** Bəzi mikroorganizmlərin ifraz etdiyi mikroqların artıb törəməsinin qarşısını alan, yaxud onları

**AN**

öldürən kimyəvi maddə.

**ANTİSEPTİKA-** 1. Mikrobları öldürən kimyəvi maddələr vasitəsilə yaraları mikroblardan qorumaq və zərərsizləşdirmək üsulu. 2. Bu məqsəd üçün işlədilən dərman, preparat.

**ANTİSIPASIYA (HADİSƏLƏRİ QABAQCADAN BİLMƏ)-** İdmanda idmançının rəqibinin və partnyorunun fəaliyyət və hərəkətlərini real olaraq görmək, qabaqcadan sezmək bacarığı.

**ANTOQQONİSTLƏR-** Əzələlər müəyyən oynaq hərəkətlərində təxminən əks istiqamətdə yerləşmiş hissəyə qarşı durur, onu dartıb görir.

**ANTROPOMETR-** İnsan bədəninin bir sıra çox uca proyeksiya böyüklüyünü, həmçinin onun bəzi eninə olan və ön-dal oxu üzrə əndazələrini ölçmək üçün alət.

**ANTROPOMETRİYA-** Antropologiyada insan bədəninin düz xətti ölçülərini (boyunu, çəkisini, xarakteristikasını, tutumluğunu, çevrəsini və s.) tədqiq etmə sistemi.

**AORTA-** Ürəyin sağ qarınçıından çıxan və bədənin (ciyərlərdən başqa) bütün üzvlərini arterial qanla təchiz edən ən böyük qan damarı; şah damar.

**“AP”.** Akrobatikada təmrinin icrasını qoşalıqda və ya qrupla başlayarkən yixılma və ya toqquşma təhlükəsi haqqında xəbərdarlıq siqnalı.

**APARAT-** Tədris qayıq aparatı. Yeni avarçıları öyrətmək və texniki səhvleri düzəltmək üçün, adətən, avarçəkənin mütəhərrik olmayan sala quraşdırılmış oturacaq yeri.

**APARMA, APARILMA-** Hər hansı hərəkətin istiqamətinin həyata keçirilməsi.

**AP**

**- AVARIN APARILMASI-** Akademik avarçəkmədə qayıqlarda (avarçəkənlər eyni vaxtda sağ və sol əllə iki avarla işləyirlər) avarların dəstəklərini aparma tərzi.

**- ƏLDƏ APARMA-** Avarlamanın əvvəlində texniki səhvdır ki, bu zaman idmançı əlini vaxtından əvvəl bükür, bisepsi (əli bilək oynağında bükən ciyin əzələsini) gərginləşdirərək, yəni, avari “ayaqlar-gövdə-əllər” sistemində daha zəif halqada dartıb aparmağa cəhd edir.

**- ƏLİ APARMA-** Yarış bodibildinqində kişilər və qadınlar arasında poza almağın sərbəst programında əlin yerdəyişmə tərzi; idmançının müəyyən dərəcədə plastiklik və yüksək sənətkarlığını göstərir.

**- XALLARA GÖRƏ DÖYÜŞÜN APARILMASI-** Döyüşdə boksunun rəqib üzərində üstünlüyü hədəfə gedib çatan böyük miqdarda zərbələrin hesabınadır.

**- QILINC TIYƏSİNİ BARMAQLARLA APARMA-** Qılinc coynadanın keçirmələrin icrasında qardanın yerini kənarra dəyişdirmədən silahı idarə etməsi.

**- TOPU (ŞAYBANI) APARMA- DRİBLİNQ.**

**- QÖVS ÜZRƏ APARMA-** Dağ-xizək idmanında dönmə texnikası elementi. Xizəklərin qövs üzrə təmiz aparılması və sürüşüb aparılması fərqləndirilir. Kəsmə (təmiz) aparma bərk xarlanmış qarda, buz bağlamış trasda daha yaxşı effekt verir. Yumşaq qarda dönmə qövssü üzrə xizəyin idarə edilməsi minimal haşiyələnməklə həyata keçirilir, xizəklərin dalı burun hissələrinə nisbətdə böyük radiusla hərəkət edir. Xizəkləri

**AP**

minimal haşiyələnməklə aparmaq dağxızək idmanında dönmələrin texnikasının təkmilləşməsində əsas vəzifədir.

**APATİYA. STARTQABAĞI APATİ-YA-** Aşağı düşmüş emosional ehtirasla, süstlüklə, yarışlarda çıxış etmək həvəsinin olmaması, zəif xarakterli əhval-ruhiyyə, psixi proseslərin pisləşməsi ilə xarakterizə olunan startqabağı neqativ hal. Həvəssizlik fiziki fəallığın aşağı düşməsinə gətirib çıxarırlar.

**APELYASIYA-** İdman yarışları hakiminin qərarından yuxarı instansiya həkimlər orqanına qəti etiraz formasında şikayət etmə.

**APPERKOT-** Boksda qarın nahiyyəsinə altdan yuxarı vurulan zərbə.

**APPERSEPSİYA-** İlkin təsəvvürlərə və ya təcrübəyə əsaslanan qavrayış. İnsanın keçmiş təcrübəsindən, onun psixi fəaliyyətinin ümumi məzmunundan və fordi xüsusiyyətlərindən qavrayışın asılılığı. Tez, bütöv, dəqiq qavrayışı təmin edir.

**APSEL-** Qrot-dorla bizan doru arasındada çəp yelkən.

**VİRAJLARDA ARA (MƏSAFƏ)-** Kirşə-bobsley virajlarını təhlükəsiz keçməyi təmin edən məsafə. Bu, trasın mürəkkəbliyindən asılıdır.

**ARABESK-** 1. İcra zamanı figuristin bədəninin yuxarı hissəsi düzənlənmiş, sərbəst ayağı uzadılmış və ya qatlanmış vəziyyətdə olmaqla dərin və ya dayaz qövs üzrə uzun sürüşmə.

**ARALANMA (İTƏLƏNMƏ)-** 1. Gimnastik element. Bruslarda düzləndirilmiş bədənlə arxaya yatma, arxaya yel-lənməklə və ya sallanmaqla əllərdə duruş və ya dayaq. 2. Arxaya böyük dön-

**AR**

mənin birinci yarısı (tir, halqalar, qadın brusları): əllərdə duruşdan vertikal vəziyyətə qədər.

**ARBALET-** Kirişi xüsusi mexanizmin köməyi ilə gərilən qundaqlı yay-oxun bir növü. Arbaletdən oxatma idmanında şikəstlər arasında geniş yayılmış çalışma təmrin kimi istifadə edilir.

**ARBİTR-** 1. Bir çox idman növlərində (məs.: boksda yan arbitr; yunan-roma, sərbəst güləşmə növlərində və samboda görüşə rəhbərlik edən hakim), həmcinin idman oyunlarında yarışların hakimi. 2. Şahmat və ya dama yarışlarında bitməmiş partiyalara qərar çıxaran və baş verən konfliktləri təkcə həll edən şəxs. Bəzən baş hakimi də arbitr adlandırırlar.

- **BEYNƏLXALQ ARBİTR-** Beynəlxalq yarışları təşkil edən və hakimlik sahəsində Beynəlxalq Federasiyalar Konqresi tərəfindən böyük xadimlərə verilən fəxri ad.

- **YAN ARBİTR-** Təkbətək döyüşdə boksçuların vurulmuş zərbələrinin miqdarının hesabını aparan hakim.

**ARÇAK.** Yəhərin özülü.

**ARDICILLIQ**

- **SUYA HOPPANMALAR ARDICILLIĞI-** Yarışda protokol qeydiyyatı ilə müəyyənləşən, yarış katibliyinə təqdim edilən hoppanmaların icra olunma ardıcılığı. Onun verilməsindən sonra hoppanmalar ardıcılığı dəyişdirilə bilməz.

- **YANAŞMA ARDICILLİĞİ-** Yarışın gedişində ağırlıqqaldırılanların körpücüyü müəyyən ardıcılıqla çağırılması. Əvvəlcə az çəki sıfariş etmiş, püşkatma üzrə kiçik nömrəli (əgər bir neçə atlet bir çəki dərəcəsindən başlayırsa), az

**AR****AS**

sayda istifadə olunmamış çağrıları olan atlet çağrırlar; Çəkiyə ikinci və üçüncü yanaşmaya eyni sıfarişlə yazılanda ən az çəki ilə başlayan və püşkatma üzrə kiçik nömrəsi olan; üçüncü yanaşmada (ilkin çəki və püşkatmadan asılı olmayaraq, lakin ikinci yanaşmada müxtəlif çəki zamanı) eyni çəki zamanı daha çox istirahət etmiş şəxs çağrırlar.

**ARXASI ÜSTƏ-** Sinxron üzgüçülükdə mövqe: idmançı qızın bədəni tam düzlənmişdir və suyun səthində üfüqi yastılıqla olur, ayaqlar birlikdə, ayaq barmaqları dərtlənmişdir, üz yuxarı baxır, qolların vəziyyəti sərbəstdir.

- **ARXASI ÜSTƏ, BEL BÜKÜLÜ-** Sinxron üzgüçülük mövqeyi: arxası üstə, hər iki ayaq çanaq-bud oynağında qatlanmışdır və mümkün qədər gövdəyə sıxılmışdır

- **ARXASI ÜSTƏ, DİZ BÜKÜLÜ-** Sinxron üzgüçülük mövqeyi: arxası üstə, bir ayaq diz və çanaq-bud oynaqlarında bükülmüşdür (bud suyun səthinə perpendikulyar), pəncə baş barmaqla uzadılmış ayağın daxili tərəfinə- ayaq kürülüyü əzələsinə tərəf sıxılmışdır.

- **ARXASI ÜSTƏ, ƏYİLMİŞ-** Sinxron üzgüçülük mövqeyi: arxası üstə, baldırular və ayaqlar suyun səthində, budlar mümkün qədər suya yaxın, ayaqlar birləşdirilmişdir, bel suyun altında aşağı əyilmişdir, baş dala qatlanmışdır.

**ARSENAL-1. ZƏRBƏLƏR ARSENALI-** Boksunun döyüsdə tətbiq etdiyi mənimsənilmiş müxtəlif tipli zərbələrin (birbaşa düz, yandan, altdan), həmçinin onların əlaqələndirilmiş formalarının məcmusu.

- **ÜSULLAR ARSENALI-** Yarışlarda nailiyyət qazanmaq üçün idmançının mənimsədiyi üsulların məcmusu.

**ARTERIOSKLEROZ-** Arteriya divarlarının qalınlaşdır bərkiməsindən ibarət damar xəstəliyi; arteriya sklerozu.

**ARTERİYA-** Qanı ürəkdən bədənin müxtəlif üzvlərinə aparan damar.

**ARTERİAL-** Arteriyaya aid.

**ARTIQLIQ (ÇOXLUQ)**

- **ATDA ENERJİ ARTIQLIĞI-** Atda istirahət günündən sonra qızgınlıq müşahidə olunur. Yarışlarda hətta, adı yerişdə də əlavə çətinliklər yaradır.

**ARTRİT-** Oynaqların iltihabı.

**ASEPTİKA-** Yaranı mikroblardan qorumaq üçün ona toxunulacaq bütün cisimləri fiziki vasitələrlə zərərsizləşdirmə üsulu.

**ASILMA (SALLANMA) (1)**

- **ARXADA AYAQÜSTÜ SALLANMA-** Arxaya çökilmiş qollarda qarışiq sallanma zamanı düzləndirilmiş bədən irəli əyilir, ayaqlar isə pəncələrlə yapışmanın altında döşəməyə toxunur.

- **ARXADAN SALLANMA-** Arxaya çevrilmiş qollarda sallanma.

- **AYAQÜSTÜ SALLANMA-** Qarışiq sallanma zamanı bədən düzləndirilir və arxaya çökilir, ayaqlar isə pəncələrlə yapışmanın altında döşəməyə toxunur.

- **BELİAÇIQ SALLANMA-** Sallanma vəziyyəti zamanı düzləndirilmiş və ya azacıq əyilmiş bədən alətin qarşısında və ya onun arxasında başı aşağı geri çökilmiş olur.

- **BELİBÜKÜK SALLANMA-** Sallanma zamanı bədən çanaq-bud oynağından elə bükülür ki, düz qıçlar gövdənin altında, alətin qarşısında və ya ondan arxada olur.

- **ƏLAVƏ SALLANMA-** Qarışiq sal-

**AS****AŞ**

lanma zamanı bükülmüş ayaq pəncələrinin altı döşəməyə və ya dayağa toxunur (məs., müxtəlif hündürlüklü tirlərdə).

**- QARIŞIQ SALLANMA-** Alətə və ya döşəməyə bədənin başqa hissələri ilə əlavə dayaqla sallanmada vəziyyət.

**- SADƏ ASILMA-** Bədənin bir hissesi ilə (əllərlə, ayaqlarla, pəncələrlə) alətdən tutmaqla asılma vəziyyəti.

**- ŞÜVÜLDƏ ASILMA-** Şüvülün dayaq hissəsində dirənərək itələnmə qurtaran- dan sonra icra edilən hoppanma fazası.

**- ÜFÜQİ ASILMA-** Sallanmada açılmış bədən üfűqi vəziyyətdə olur.

**- BÖYRÜ ÜSTƏ ÜFÜQİ ASILMA-** Bükülü bir qıçla üfűqi sallanma vəziyyətində bir qol kürek arxasına aparılır, o birisi yuxarı qaldırılır.

**- ARXADAN ÜFÜQİ ASILMA-** Arxadan sallanma zamanı düzlənmiş və ya azacıq əyilmiş bədən üfűqi vəziyyətdə olur.

**- SAĞINDA (SOLUNDA) SALLANMA-** Qarışiq sallanma zamanı bükülmüş sağ (sol) ayaq dizaltı əyri ilə alətə dayaqlanır, sol (sağ) ayaq isə düz qalır, bədən azacıq əyilir, baş arxaya çəkilir.

**- UZANARAQ SALLANMA-** Qarışiq sallanma zamanı ayaqlar döşəməyə öndə pəncələrlə (müxtəlif hündürlüklü tirlərdə - budlarla) yapışma yerindən arxada toxunur.

**ASILMA (SALLANMA)- (2)** 1. Gimnastika elementi. İdmançının ciyin zonası xətti tutma nöqtəsinin aşağıından keçir. 2. Akrobatikada üstdəki idmançının ciyinləri əlləri ilə tutduğu nöqtədən aşağıda olur.

**- ALƏTİN ASILMASI-** Stanq, qantel və başqa təlim yükü bir və ya iki əldə

saxlanılır, döşəməyə və ya başqa bir dayağa toxunmur. “Asılan” yüklə təmrin, əsasən, yarış hərəkətinin düzgün icra texnikasının hazırlanması və partlayıcı qüvvənin təlimi üçün istifadə olunur.

**ASI-BARAY-** Karatedo idman növündə pəncə ilə vurub kəsmələr.

**ASİMMETRİYA-** 1. Simmetriyanın pozulması. Bir sıra texniki-estetik hərəki fəaliyyətin icrasında səhv sayılır. 2. Akrobatik hoppanmalarda gimnastik alətlərdən sıçrayışlarda, suya və batutda hoppanmalarda vintvari fırlanmalar (bədənin boyu uzunu) və uçuş fazasında bədənin köndələn oxu ətrafında fırlanması.

**- HƏRƏKİ ASİMMETRİYA-** Hərəkətlərin icrasında müəyyən qola, ayağı və s. üstünlük verilməsi.

**ASSİMİLİYASIYA-** Canlı orqanizmin üzvi maddələri mənimsəməsi prosesi.

**“AŞAĞI !”-** Pauerlifting yarışında əsas dərti qüvvəsini icra etmiş iştirakçıya hakimin şifahi verdiyi və əllərin anlaşılan aşağı hərəkəti ilə müşayiət edilən dilcavabı əmri. Stanqı körpücүyə qaytarmaq icazəsini bildirir.

**AŞMA. AVARÇININ BƏDƏNİNİN**

**“AŞMASI”-** Akademik avarçəkmədə avarlamanın sonunda texniki element. Avarın dəstəyi avarçəkənin gövdəsinə tərəf dartılır, eyni vaxtda gövdə vertikal vəziyyətə qayıdır, kürəyi sudan çıxartmaqla gövdə dala yatır, dəstəyin üzərindən “aşır”. **“AŞIRMA” bax-** Hündürlüyü “aşırma” üsulu ilə hoppanma.

**ŞANQI BAŞ ÜZƏRİNDƏN AŞIRMAQ (tullamaq)-** Ağırliquqaldıranın iki əllə dartma və ya sinə üstündən təkan fəndini icraetmə texnikasında səhvi,

**AŞ**

nəticədə atlet ştanqı başı üzərindən körpüçüyə düşürür.

**AŞMA**

**- BARYERİ AŞMA-** Qaçaraq maneəni xüsusi baryer addımı ilə keçməkdən ibarət baryerlərlə qacış texnikası elementi.

**- KÖRPÜDƏN AŞMA.** Körpü vəziyyətində olan güləşçi bir və ya hər iki ayağı ilə xalçadan itələnərək başı üzərindən aşır.

**- MANEƏLƏRİ AŞMA.** Daha geniş yayılmış at idmanı növüdür ki, yarışın hər bir iştirakçısı parkur adlanan marşrut üzrə qoyulmuş bir neçə (6-dan 18-ə qədər) müxtəlif maneəni aradan qaldırmalı olur.

**- SIÇRAYIB AŞMA-** 1. Gimnastik alətin üstündə dayaqda bir və ya iki əli buraxmaqla və ya əlləri buraxmadan bir və ya hər iki ayağın yellənmə hərəkəti. Sallanması vəziyyətində sıçrayıb aşmalar əlləri buraxmadan icra olunur. 2. Atda təmrin. Əli buraxaraq bir və ya hər iki ayaqla alətin üstündən və ya onun bir hissəsindən aşib keçmə.

**- ARXAYA AYAQLAR ARALI SIÇRAYIB AŞMA-** Bruslarda təmrin. Dayaqda irəli yellənməklə hər iki ayağı açaraq və birləşdirərək alətin üstündən keçirmə. Dayaqda hər iki əli buraxmaqla arxaya yellənmə.

**- AYAQLAR ARALI SIÇRAYIB AŞMA-** Dayaqda gimnastik təmrin. Dayaqda arxaya yellənməklə hər iki ayağı alətin üstündən keçirmə, onları ayıraq və birləşdirərək hər iki əli buraxmaqla arxada dayağa bucaq və ya dayaqda irəli yellənmə.

**- BELİAÇIQ SIÇRAYIB AŞMA-** Atda təmrin. Öndə dayaqdan əllərin təka-

**AŞ**

nı ilə sinəsi ata tərəf öndən dayağa düz bədənlə dairəvi dönəmə.

**- İKİQAT İSVEÇRƏ SIÇRAYIB AŞMASI-** Bax. beliaçiq hoppanıb aşma.

**- KATO SIÇRAYIB AŞMASI-** Bruslarda təmrin. Dayaqda arxaya yellənməklə, qolları bükmək və düzəltməklə irəli yellənmə və itələnərək çıyını arxaya dairəvi dönəmə, dayaqda irəli yellənməyə bucaq altında atlanıb keçmə. Yapon gimnasti Savao Katonun adı ilə adlandırılmışdır.

**- MANEƏNİ AŞMA-** Qacış texnikası elementi olub 3000 m distansiyada qoyulmuş maneələrin rəf edilməsi. İki növü var: baryerə ayaq qoymaqla və baryer addımı ilə.

**- SULU ÇUXURU AŞMA-** Maneələri olan 3000 m məsafəyə qacış texnikası elementidir, sulu çuxurun üstündən hoppanıb keçirlər.

**- MANEƏ ZOLAQLARINI AŞMA-** Hərbi-tətbiqi idman növü olub hərbi formada avtomatla maneəni bir zolaqda rəf etmə. Maneənin eyni bir zolaqla aradan qaldırılması 400 m məsafəyə qacışla və maneənin xüsusi zolağında kontrol təmrinlə rəf edilməsidir. Hər qoşun növü üçün ayrıca normativlər vardır.

**- PLANKANI AŞMA (RƏF ETMƏ).** Hündürlüyü və şüvüllə hoppanma texnikası elementi olub idmançı xüsusi hərəkətlərlə bədənini plankanın üstündən planka ilə bədənin kütłəsinin ümumi mərkəzi arasında ən az məsafə saxlaqla keçirir.

**- YAPİŞIB TUTMAQLA PLANKANI**

**AŞ**

**AŞMA-** Şüvüllə hoppanmada idmançının vertikal vəziyyətdə plankaya qədər şüvülü saxlama yerindən ölçülən məsafə. Bu məsafə böyük olduqca, hoppanışın texniki keyfiyyəti də o qədər yüksək olur.

**- SAĞ (SOL) TƏRƏF ÜSTƏ SIÇRAYIB AŞMA-** Bruslarda təmrin. Dayaqda arxaya yellənib sağ (sol) tırın üstündə toxunmadan irəli aşma, dayaqda və ya bucaqla irəli yellənmə.

**- SAĞA (SOLA) SIÇRAYIB AŞMA-** Gimnastik təmrin. Hər iki ayağı alətin üstündən keçirməklə bir əli buraxaraq öndə dayaqdan arxada dayağla bucaqla dirənmə.

**- TİPPELT SIÇRAYIB AŞMASI-** Bruslarda təmrin. Əllərdə duruşdan sallanmaya itələnmə və irəli yellənməklə əllərdə duruşa ayaqlar arxaya aralı hoppanıb keçməklə qalxma. Alman gimnasti Sven Tippeltin adı ilə adlandırılmışdır.

**AŞIRIM (dağ keçidi)-** Bir dərədən o birisinə adətən daha çox mümkün keçmə yeri olan dağ silsiləsinin təpəsində alçalma.

**ARMRESTLİNQ, ARMSPORT, QOL GÜLƏŞİ-** İdman növü: stolda xüsusi təchiz edilmiş qollarla təkmübarizlik. İdmançılar dirsəklərini qoltuqaltıya qoyaraq bir-birinin əlindən tutub rəqibinin əlini stola və ya yan yastiğə sıxmağa cəhd edirlər. Yarışlar kişilər və qadınlar arasında, sağ və ya sol əllə, sağlam idmançılar və korlar arasında ayaq üstə, sıkəstlər arasında isə oturaraq keçirilir.

**ARPACIQ (TÜFƏNG QAROVULU)** - Atıcılıq silahı lüləsinin qabaq hissəsin-

**AT**

də nişanalma qurğusunun hissəsi. İdman üçün olan atıcılıq silahında daha çox düzbucaqlı və halqaşəkilli arpaciqdan istifadə edilir.

**AT (1)-** Dövrələri və dayaqlı hoppanmaları icra etmək üçün 160x35x40 sm ölçüdə gimnastika aləti. Dörd (bəzən iki) aralı dayaq dəri və ya əvəzedicisi tikilmiş taxta yesiyə bərkidilir. Atın üst səthinin hündürlüyü döşəmədən dövrələr üçün 110 sm, qadınların hoppanması üçün 120 sm, kişilər üçün 135 sm olur. **(2).** Şahmat fiqurlarından biri. İstənilən tərəfə gedir (və rəqibin figurunu vurur), diaqonal üzrə xəyali düzbucaqla (3x2 və ya 2x3 xanalar) hərəkət edir. Atın gedişi T hərfinin gövdəsi üzrə yarılmış hissəsinin birini xatırladır. Başlanğıc mövqedə hər tərəfin 2 atı olur. Gediş zamanı at xananın rəngini dəyişir. O, yeganə fiqurdur ki, istər özünükünün, istərsə də rəqibin fiqurlarının üstündən hoppanır.

**- CİNS (TƏMİZ QANLI) AT-** Cins atlardan istifadə olunmaqla törəmiş minik atı. Dünyada cins atların iki növü - erəb və ingilis atları mövcuddur.

**- EHTİYAT AT-** Yarışa sıfariş edilmiş atlının, qaydaya görə, iki atı olur. O, birinci atın xəstələnməsi halında ikinci atda çıxış edə bilər.

**- İDMAN ATI-** At idmanının müəyyən növü üçün xüsusi olaraq hazırlanmış at. Atlar idman növündən asılı olaraq öyrədilmə, konkur, üçnövçülük, cıdır, voltijirovka və idman oyunları üçün növlərinə bölünür.

**- MİNİYƏ ÖYRƏDİLMİŞ AT-** Büttün at yarışı növlərində boyunu, xüsusi olaraq sağırı və başı ilə seçilən sakit, toplu və diqqətli idman atı.

**AT****- ŞAX DURMAĞA ÖYRƏDİLMİŞ**

**AT-** Arxa ayaqları qabaq ayaqlarının izinə düşən at.

**- YARIMCINS AT-** Yerli cinsdən olan atın təmiz cinsli atla cütləşdirilməsin-dən törəyən minik atı.

**- ATA MÜNASİBƏTDƏ KOBUD-LUQ (sərtlik)-** Minicinin qırmancı, mahmız və cilovdan lüzumsuz istifadəsi, eləcə də incidilmiş atı çox qabağa çəkmə, onun sağlamlıq halına və hazırlılıq səviyyəsinə uyğun olmayan tələblər irəli sürmə. Belə hallar atlının diskvalifikasiyası ilə nəticələnir.

**ATIN CİLOVDA QALMA MÜDDƏTİ-**

**Tİ-** Minicinin əlinin çox yüngül təsiri hə-rəkəti qısaltmaq, allürdən allürə keçmə qarşısında xəbərdarlıq kimi tətbiq edilir.

**ATIN DÜZƏLDİLMƏSİ-** Minicinin hər cür təsirinin yekunu atı düzləndirməkdir, yəni at arxa ayaqlarını qabaq ayaqlarının izlərinin xətti üzrə atmalıdır.

**ATIN EKSTERYERİ-** Atın xarici görünüşü və bədən quruluşu.

**ATIN HƏRƏKƏTİ****- ATIN HAZIRKİ TƏRƏFƏ HƏRƏ-**

**KƏTİ-** Cıdırda atı saat əqrəbinin əksi-nə sürmə.

**- ATIN ƏKS TƏRƏFƏ HƏRƏKƏTİ-**

Cıdırda atı saat əqrəbi istiqamətdə sürmə.

**ATIN GİGİYENASI-** Atın sağlamlığı-nın saxlanmasına yönəlmış kompleks tədbirlər: qulluq etmə üzrə elmi əsas-landırılmış qaydalara ciddi əməl olun-ması, çox işlədilməsinin və xəstə-lənməsinin qarşısının alınması, yem-lənməsi, su rejiminin gözlənilməsi.

**ATI TƏMİZLƏMƏ-** Atın sağlamlığı-nı saxlamağa kömək edən lazımi gün-

**AT**

dəlik prosedura. Atı müəyyən ardıcıl-hıqla şotka və qaşovla təmizləyirlər. Gözlərini, qulaqlarını, cinsiyət üzvlə-rini yaş mahudla silirlər. Qurumuş çirk quru ot bağlaması ilə təmizlənir.

**ATLARI ÇIXARIB GƏZDİRMƏ-**

Yarışda iştirak edəcək atların yəhərsiz, yuyəndə və yedəkdə gətirilib göstəril-məsi.

**LÖHRƏM ATLAR-** Şux (oynaq) löh-rəm (yortma) yerişlə uzun yol getməyə qabiliyyətli yüngül qoşqu atlari.

**- ORLOV LÖHRƏM ATLARI-**

Xrenovsk At Zavodundan (1778-ci il) çıxmış löhərəm yerişli atlar bütün dünyada məşhurdur.

**ATIN ADI-** Ata ad doğularkən verilir. Cins atlarda ad ana atın adının ilk hərfi ilə başlanır və erkək atın adının, heç ol-mazsa, bir hərfi ora daxil edilir. Yarım-cins atların adı ata atların adının birinci hərfi ilə başlanır. At idmanında atlın adı həmişə göstərilir.

**AT YERİŞİ-** Atın dörd tempdə təbii ye-rişi (allürü) var. Atın bütün dörd ayağı (sol qabaq, sağ arxa, sağ qabaq, sol arxa) növbə ilə yerə diaqonal qoyulur. Yeris adı, sərbəst, toplu, artırılmış olur.

**- ATIN ADI YERİŞİ-** Atın məcbur edilmədən etdiyi yeris.

**- ATIN ARTIRILMIŞ YERİŞİ-** Atın son dərəcə geniş yerisi.

**- ATIN CƏMLƏŞDİRİLMİŞ (TOPLU) YERİŞİ-** Atın tam cəmləşdirilmiş qısa yerisi.

**- ATIN ÇİYİN DAXİLƏ YERİŞİ-** Yan yerisin bir növü olub öyrətmədə işlədi-lir. Belin elastikliyini inkişaf etdirir.

**- ATIN İRƏLİ DÜZ YERİŞLƏRİ-** Atın

**AT**

düz, halqaşəkilli, voltlarda və dairələrdə dövrə vurmalarında dal ayaqlar qabaq ayaqların izləri üzrə düz getməlidir.

**- ATIN MÜXTƏLİF NÖV İRƏLİLƏMƏ HƏRƏKƏTLƏRİ-** At yerişi allür adlanır. At yerişləri ritminə görə düzgün, sürətinə görə bərabər ölçülü, düzxətli, impulslu, lakin tələsgənsiz olmalıdır. Hərəkətlərdə qeyri-müntəzəmlik, **bocenic**, sıçramalar, başını yuxarı qaldırmalar, ci-lovdan ayrılmalar böyük qüsür sayılır.

**- ATIN ÖYRƏDİLMƏYƏ TƏLƏSİK YERİŞİ-** Atın addımları sıx-sıx, lakin qıсадır. Daldırnaqları qabaq ayaqların izinə qədər gedib çatmir, buna görə də orta və artırılmış hərəkətlərin qiyamətləndirilməsində ball aşağı salınır.

**ATIN SƏRBƏST YERİŞİ-** Atın cilovu buraxıldıği vaxt yerişi.

**ATIN YAN YERİŞLƏRİ-** Atın iki izlə getdiyi və yana əyildiyi (çıyın daxılə) yeriş.

**AT TÖVLƏSİ BÖLMƏSİ-** Başqa atlardan təcrid edilmiş, qapısı, yem qutusu və su təknəsi olan at binası. Burada at bağlanmır, gəzişir və yata bilir.

**ATILMA-** Atın minicinin istiqamətləndirdiyi tərəfə yox, başqa tərəfə ica-zəsiz hərəkəti, maneə qarşısında dayanması. Belə itaətsizlik at idmanı üzrə qaydalara uyğun olaraq cərimə edilir.

**ATLININ HƏRƏKƏTİ**

**- ATLININ GÖVDƏSİ İLƏ ATA TƏSİRİ-** Atlının oturaq sümüklərinin təzyiqi ilə atın hərəkətini kənara, geriyə və irəli çəkməsi.

**ATAVİZM-** Çox uzaq əcdadında olmuş xasiyyət və əlamətlərin yenidən nəsildə görünməsi.

**AT**

**ATE-XİDZİ-** Karatedoda dirsəklə zərbə.

**ATF(ADF)-** Adenozintrifosfor turşusu (adenozintrifosfat).

**ATƏŞ-** Çaxmağı sıxandan sonra barit gülləsinin yanması ilə odlu silahda yaranan qaz təzyiqi nəticəsində güllənin lülə kanalından kənara atılması. Pnevmatik silahda kiçik güllə partlayıcı hava maddəsinin enerjisi ilə lülə kanalından çölə tullanılır.

**- ƏLAVƏ ATƏŞ-** Texniki nasazlıq hələnda və ya başqa səbəblərdən atıcıya (atıcılıq idmanın bütün növlərində) hakimlər kollegiyasının təyin etdiyi əlavə atəş açma.

**- GÜLLƏSİZ (BOŞ) ATƏŞ-** Patron-suz atəş çaxmağını yüngül basmaqla işləmək və silah lüləsinin titrəyisini azaltmaq məqsədilə təlim məşğələsində icra olunur.

**- NÜMUNƏ ATƏŞİ-** Lüləni “yandırmaq” və tuşlama qurğusuna düzəliş etmək məqsədilə silahı zaçot atışına hazırlamaq üçün yerinə yetirilən atəş.

**- START ATƏŞİ-** Startçı hakimin start komandasının növlərindən biri. Yarışda (məs.: qaçış, üzmə) təmrinin icrasının başlanması üçün səs siqnalı (start tapançasından atəş).

**ATIŞ, ATMA-** Atıcılıq idmanında idman silahından atışı icra etmə.

**- KAMANDAN ATMA-** Atıcılıq idman növü. Yarış fəaliyyəti 36 oxla 4 distansiyada (18 m-dən 90 m-ə qədər) 80-122 sm diametrlı dairəvi hədəfləri zədələməkdən ibarətdir.

**- GÜLLƏ ATIŞI-** Atıcılıq idmanı növü. Yarış odlu silahdan və pnevmatik yivli (xırlı) silahdan atışla həyata keçirilir.

**AT**

**- SİLAHIN SINAQ ATIŞI-** Məşqlərdə nişanatmaya vərdiş etməkdə lazımi düzəllişləri daxil etmək və silahı normal döyüşə gətirmək üçün nümunə atəşəçimələri.

**- STEND ATIŞI-** Atıcılıq idmanı növü. Seçmə (qırma) gülləsi olan hamarluləli silahdan- xüsusi tullayıcı maşından atılan iti uçan, dəyərkən sınan hədəflərə (boşqablara) atəş açma.

**- SÜRƏTLİ ATIŞ-** Peyda olan beş həddəfə pistoletdən atış. Hədəflərin görünmə vaxtına yarış qaydaları ilə hədd qoyulur.

**ATIŞIN UZAQLIĞI-** bax. ATIŞ DİSTANSİYASI.

**YENİDƏN ATIŞMA-** Atıcılıq üzrə yarışda xallar bərabər olduqda qalibi müəyyənləşdirmək üçün atəşəçimə seviyasının əlavə icrası.

**ATILMA (1)-** Bədii və idman gimnastikası elementi. Dayaq ayağı irəli çəkilmiş və bükülmüş, digər ayaq düz, gövdə vertikal olmaqla vəziyyət.

**- DƏRİN ATILMA-** Maksimal dərəcədə bükülmüş qıçla atılma.

**- MƏLİ ATILMA-** Atılma zamanı gövdə bükülmüş ayağa tərəf əyilir, düz ayaqla bir xətt təşkil edir.

**ATILMA (BƏDƏNİ İRƏLİ VERMƏ)**

**(2)-** Qılıncoynatmadə dizdən qatlanmış bir ayağın təkani, ardınca digər ayağın irəli qoyulması ilə icra edilən hücum vəziyyəti.

**ATILMA VƏ OX-** Qılıncoynadan tərəfindən hücum üçün istifadə edilən həmlə üsullarının fasiləsiz kombinasiyası.

**ATILMA-** 3.Sinxron üzgüçülükdə əsas hərəkətlərdən biri: vertikal vəziyyətdə ay-

**AT**

aqların maksimal işləməsi hesabına başla bədənin yuxarı hərəkəti. **4.**Su polosunda texniki üslub: Yüksək uçan topun tutulmasında və qapıya tərəf zərbələrin qaytarılmasında istifadə olunur. **(5).** Stolüstü tennisdə qısalılmış və ya çəp zərbələri qəbul etmək üçün yerdəyişmə üsulu. Topa yaxın ayaq geniş addım atır, diz və çanaqbud oynaqları güclü əyilir. **(6).** Bodibilidinq və pauerliftinqdə dayaq ayağının qatlanması və irəli qoyulması, o biri ayağın düz və ya azca bükülü, gövdənin vertikal vəziyyəti. Bu zaman ştanq çıyılardə və ya ayaqlar arasında, qantel çıyılardə və ya aşağı salılmış əllərdə saxlanılır. **7.** İdmançının cəld, çox sürətli qısa hərəkəti.

**- FİNİŞ ATILMASI-** Rəqiblərini qabaqlamaq məqsədilə finiş xəttinin karşısındakı distansiyanın sonuncu addımdında qaçıçının hərəkəti (gövdənin irəli əyilməsi və ya çıyının mailliyi).

**- FİNİŞDƏ ATILMA-** Çox səx finişə çathaçatda altındakı velosipedi finiş xəttinə atmaq yolu ilə rəqiblərini qabaqlamaq üçün velosipedçilər tərəfindən tətbiq edilən taktiki üslub.

**- YUXARI ATILMA-** Yüyürməklə yuxarı hoppanma. İdmançının hoppanma qabiliyyətini təyin etmək üçün test kimi istifadə olunur.

**- DƏRİN SALLAĞI OTURUŞDAN YUXARI ATILMA-** Yüyürmədən (əllərə yüksək salaraq və salmadan) yuxarı hoppanma. Pauerliftinqdə ayaqların partlayıcı qüvvəsinin inkişafı vasitəsi kimi istifadə olunur.

**ATLET-** 1. Fiziki tərbiyə və idmanla məşğul olan adam. 2. Atletik bədən quruluşlu (əzələləri mütənasib inkişaf et-

**AT**

miş və bədən üzvləri proporsional nisbətdə olan) adam.

**ATLETİK-** Atletikaya aid olan.

**ATLETİKA-** Güc, dözümlülük, sürətlilik, çeviklik tərbiyə edən, yeriş, qaçış, hoppanma və cisim atma kimi müxtəlif növ hərəkətlərdən ibarət fiziki təmrinlərin məcmusu.

**AĞIRLIQQALDIRMA-** Müxtəlif çəki dərəcələrində idmançılar tərəfindən iki əllə birdən dartma və təkanla qaldırma əsasında ağırlıqqaldırma təmrinlərinin yerinə yetirilməsi dayanan idman növü. 1973-cü ilə kimi yarışların rəsmi programına tədriclə qaldırma da daxil edilirdi.

**ATLETİZM- 1.** Əzələləri inkişaf etdirməklə hərtərəfli güc hazırlığına və bədən quruluşunun təkmilləşdirilməsinə yönəlmüş fiziki təmrinlər sistemi. **2.** Məhiyyəti idmançının bədii poza vəziyyətində əzələ sisteminin inkişafını daha effektli nümayiş etdirməyə imkan verən və bunun üçün müvafiq qiymət alan idman (bodibildinq) növüdür.

**ATMA, TULLAMA- (1)** Akrobatik və gimnastik təmrin (döşəmədə və tirdə), əllər üstdə beliaçiq duruşdan və ucuş fazası olmadan körpüdə bədənin irəli və ya arxaya fırlanma hərəkəti.

**- ARXAYA ATMA-** Döşəmədə və tirdə təmrin. Atılıb arxaya körpüyü düşmə və bir ayağı yelləməklə digər ayağıın təkanı ilə əllər üzərində durma.

**- İRƏLİ ATILMA-** Döşəmədə və tirdə təmrin. Bir ayağıñ təkanı, digər ayağı yelləməklə əllərdə duruş, körpüyü düşmə və ayağa durma.

**ALƏTİ ATMA- (2)** Ağırlıqqaldırma,

**AT**

daşoynatma və başqa idman növlərində xüsusi hazırlıq təmrini. Bir qövsvari fasıləsiz hərəkətlə daş düz qollarda (qolda) aşağıdan irəli yuxarı qaldırılır.

**ATMA (3)-** Konkilərdə qoşa fiqurlu sürüşmə elementində partnyor partnyor qadını itəliyib yuxarı atr və qadın havada firlanır. Yerə enmə zamanı partnyor oyundaşını tutmur. Atmalar partnyor qadını itələyib atma üsullarına görə adlandırılır (məs: Kaufman atması, ilgəkli atma).

**ATMA- 4.** Güləşmədə rəqibi müvazinət-dən çıxararaq onu arxası üstə xalçaya yىxılmağa məcbur etmək məqsədi daşıyır. Yunan-roma və sərbəst güləşmədə atma rəqibi xalçadan ayırmalı yerinə yetirilir. Atmanın keyfiyyəti hücumu məruz qalanın yixılma xarakteri ilə (arkası üstə xalçaya, körpü vəziyyətinə, böyrü üstə, qarnı üstə və s.) müəyyən edilir. **5.** İdmançının müxtəlif idman növlərində, əsasən top, toxmaq və s. atlığı idman oyunlarında istifadə etdiyi texniki üsul.

**6. -ÇƏNBƏRİN SƏTHİ ATILMASI-** Bədii gimnastikada çənbərlə 4 qrup təmrindən biri. Çənbərin mərkəzi oxuna nisbətdə onun müstəvisinə perpendikulyar hərəkəti.

**- HAVADA ASILMAQLA ATMA-** Arxaya əylərək atma. Ayaq üstə və ya parterdə icra olunur. Hücumçu rəqibi xalçadan ayıraq ona qarnı ilə təkan vurur, arxaya əyilir və yixılarkən sinəsi ilə xalçaya tərəf dönür.

**- AYAQLARI İRƏLİ ATMA-** Uzununa və üç təkanla hoppanmalarda ucuş trayektoriyasından daha yaxşı istifadə etmək və daha yüksək nəticə qazanmaq üçün yerə enmə elementi.

**AT****- AYAQLARI TUTMAQLA ATMA-**

Güləşmədə (yunan-roma güləşməsindən başqa) atmalar variantı olub əsas elementi əllərlə rəqibin ayaqlarından tutmaqdır.

**- BAŞLANĞIC ATMA-** 1. Basketbolda matçın 1-ci və 2-ci dövrəsində meydançanın mərkəzində topun hakim tərəfindən yuxarı atılması. Hər komandanın bir oyunçu hakimdən sağ və sol ələ görə dayanır və hoppanaraq topu tutmağa və ya onu öz komandasına tərəf atmağa çalışır. 2. Həndbolda oyunun 1-ci və 2-ci yarısının əvvəlində və vurulmuş hər qoldan sonra topun atılması. 3 saniyə ərzində meydançanın mərkəzinən istənilən istiqamətə oyunçularдан biri tərəfindən icra olunur.

**- BAŞ ÜZƏRİNDƏN ATMA-** Sambo və cüdoda ayaqla rəqibin qarnına və ya ayağına istinad etməklə onu öz üzərinən ataraq arxası üstə düşən güləşçinin icra etdiyi atma.

**- BAZAYA ATMA-** Beysbolda 1-ci, 2-ci və 3-cü bazaların beysmen-oyunçusu (“gözətçi”) tərəfindən tutulmuş topun müdafiə olunan komandanın oyunçusuna ötürülməsi.

**- BURARAQ ATMA-** Ayaq üstə icra olunur. Hücumçu rəqibi əlləri ilə müvazinətdən çıxararaq ayağını onun ayaqları arasına qoyub arxaya əyilmədən öz üzərinə - yana dartır (burur) və dönərək arxası üstə xalçaya atır.

**- CAVAB ATMASI-** (əks fənd). Rəqibin atma icra etmə cəhdindən dərhal sonra güləşçinin yerinə yetirdiyi atma. Cavab atmasının icrası zamanı hərəkətlər ardıcılılığı belədir: rəqibin atma təşəbbüsü, müdafiə və güləşçinin atması.

**AT**

**- CƏRİMƏ ATMASI-** Bir sıra komandalı idman oyunlarında (basketbol, həndbol, hokkey və s.) yarış qaydalarının kobud pozulmasına, xüsusən qapiya (səbətə) topun vurulmasına (salınması) anında aşkar imkanın pozulduğuna görə təyin edilən cəza. Atma yaxın məsafədən yalnız qapıcı tərəfindən qorunan qapiya və ya ümumiyyətlə, müdafiəsiz (basketbol səbətinə) icra olunur. Həmçinin bax. BULLİT.

**- ÇIYİN ÜSTÜNDƏN ATMA-** Beysbolda topun əsas atılma üsulu. Topun əllə atılması ciyinin üst qövsünü təsvir edir. Sonra oyunçu biləyini aşağı-yuxarı iti dartması ilə topu işarə və orta barmaqlarının ucunda atır. Nəzəri məqsəddən yaxınmir.

**- ÇİYİNLƏR ÜZƏRİNDƏN ATMA-** (termin kimi). Sərbəst güləşdə əli və ayağı, yaxud yunan-roma güləşməsində əli və gövdəni tutmaqla icra edilən atma, həmçinin bax. “Dəyirman”.

**- QOLU BAZU ÜZƏRİNDƏ TUTMAQLA ATMA-** Güləşçi atmanın icra etmək üçün rəqibin əlini ikiəlli tutur (bir əllə üstdən, o birisi aşağıdan bazu ilə said arasında dirsəkdən). Sərbəst və yunan-roma güləşməsində bel üzərindən atmanın bir növü. Sambo və cüdoda yaxalıqdan atmanın bir üsulu.

**- QOLU BAZU ALTINDA TUTMAQLA BEL ÜZƏRİNDƏN ATMA-** Rəqibin qolunu özünün eyniadlı bazusu altında tutmaqla güləşçinin icra etdiyi atma. Sərbəst və yunan-roma güləşməsində bel üzərindən atma variantıdır.

**- ARXAYA ƏYİLƏRƏK ATMA-** Sərbəst və Yunan-Roma güləşməsində

**AT**

hücumedən rəqibi xalçadan ayıır, əylərək onu kürəyi üstə xalçaya atır.

- **KÜNCƏDƏN ATMA**- Su polosunda müdafiə olunan komandanın oyunçusundan (qapı xətti istisna olmaqla) top qapı xəttini keçərsə, hücum edən komandanın oyunçusunun 2 metrlik qeyd yerindən topu atması.

- **GERİ ATMA (GERİ OTURTMA)**- Damada rəqibin damasının hərəkətini yubandırmaq üçün damanın qurban vərilməsi ilə bağlı üsul: A.: a5, h4; Q.: d6. 1. Hg5! əgər 1...dc5, onda 2. ab6x, yox əgər 1....de5, onda 2.gf6x.

- **PARTERDƏ ATMA**- Yunan-roma və sərbəst güləşmədə parter vəziyyətində olan rəqibi xalçadan ayırmaqla icra edilən atma. Samboda uzanmış vəziyyətdəki rəqibə qarşı duruş vəziyyətində olan güləşçi tərəfindən icra edilən atma.

- **MÜBAHİSƏLİ ATMA**- Bir sıra komandalı idman oyunlarında (basketbol, su polosu, həndbol və s.) bərabər imkan daxilində komandalar topa yiyələnərkən yol verdikləri səhvi hakim müəyyənləşdirməkdə çətinlik çəkərsə, kimin qaydanı birinci pozduğu, topun eyni anda iki rəqib tərəfindən saxlanıldığı hallarda və s. iki rəqib arasında topun atılması. Həmçinin bax. **MÜBAHİSƏLİ TOP**.

- **RAKETKANI (TORLU KÜRƏKCİ-Yİ) ATMA**- Tennisdə texniki üsul. Zərbəyə qədər əldən buraxılmış topu oyunçunun racketka ilə vurması. Çətin şəraitdə tətbiq edilir.

- **SARIMAQLA ATMA**- Rəqibin ayaqlarına sarımaqla güləşçinin icra etdiyi atma. Həmçinin bax- **SARINMA**.

**AT**

- **SƏRBƏST ATMA**- Komandalı idman oyunlarında qaydanın pozulduğu yerdən cərimə atması ilə cəzalanan oyunçunun sadə, nisbətən böyük olmayan səhvinə görə cəza. Bu atma rəqibin bilavsitə mütqaviməti olmadan icra olunur.

**SÜRƏTİ DƏYİŞDİRİRMƏKLƏ ATMA**- Beysbolda top pitçer tərəfindən atıllarkən nəticədə o, ucuşun sonunda sürətini azaldır.

- **ŞAYBANI SƏHV ATMA**- Hokkeydə şaybanı atmada və ya zonanın ortasından ötürməklə bağlı yarış qaydasının pozulması (məs., müdafiə zonasından mərkəz zonası üzərindən hücum zonasına atma).

- **ŞTANQI BİLƏRƏKDƏN ATMA**- Ağırlıqqaldıran tərəfindən yarış qaydasının pozulması. Hakimin “Endirin!” komandasından sonra idmançı ştanqı qurşaq bərabərliyində (əgər disklər rezinlə üzlənmişdirse) və ya dizləri bərabərliyinə qədər (əgər disklər metaldırırsa) əllərdə saxlamalıdır. Əgər atlet ştanqı tez yerə endirirsə, bu, ştanqı bilərəkdən atma kimi qiymətləndirilir və çəki hesaba alınır.

- **ŞAYBANIN ƏLLƏ ATILMASI**- Şaybanın təkcə əlin iştirakı ilə və ya qapıçıdan gizli qulaylanaraq klyuşka ilə atılması.

- **SİNƏDƏN İKİ ƏLLƏ TOPU ATMA**- Basketbolda texniki üsul: eksərən uzaq distansiyalardan səbətə hücum üçün istifadə edilən atma.

- **TƏMİZ ATMA**- Güləşçi atma nəticəsində təmiz qələbə qazanır. İcra edilən fənd nəticəsində rəqib xalçadan kənarə atılır və xalçadan kənar vəziyyətə düşür. Yunan-Roma və sərbəst güləşmədə hücumçunun parter vəziyyə-

**AT**

tində icra etdiyi fənd rəqibi xalçadan ayırib kürəyi üstə atmaqdır. Samboda atma nəticəsində rəqib kürəyi üstə düşür, atmanı icra edən özü duruş vəziyyətində qalır. Cüdoda atma “ippon” kimi qiymətləndirilir.

- **TOPU (ŞAYBANI) ATMA-** İdman oyunlarında, adətən məqsədə çatmaq, topu qapiya vurmaq və ya topu səbətə salmaq (beysbolda rəqibi ləkələmək) üçün tətbiq edilən hücumun əsas texniki üsullarından biri.

- **TOPU ÇİYİNDƏN BİRƏLLİ ATMA-** Basketbolda texniki üsul: orta və uzaq distansiyalardan top hərəkətdə ikən və ya səbətə yerindən geniş yayılmış hücum tərzi.

- **TOPU İKİƏLLİ AŞAĞIDAN ATMA-** Basketbolda texniki üsul: lövhəyə çox sürətli keçidlər. Hücum zamanı müdafiəçinin topu örtən əlləri altından səbətə uzun sürən tullamalarla yerinə yetirilən atma.

- **TOPU İKİ ƏLLƏ YUXARIDAN ATMA-** Basketbolda texniki üsul: oyuncunun rəqiblər tərəfindən sıx yaradılmış himayəsi altından çıxaraq orta distansiyalardan tətbiq etdiyi atma.

- **TOPU YANDAN ATMA-** Həndbolda topun müdafiə olunan komandanın oyuncusundan (qapıcıdan başqa) meydancanın yan və ya üz xəttindən kənara çıxandan sonra atılması.

- **BEL ÜZƏRİNDEN ATMALAR-** Sərbəst və yunan-roma güləşməsində əvvəlcədən kürəyi rəqibə tərəf döndərməklə icra olunan atma.

- **7 METRLİK CƏRİMƏ ATMASI-** Həndbolda yarış qaydasının kobud pozulmasına görə təyin edilmiş cəza. Qa-

**AT**

pıcı qapıda mövqe tutur və ya 2-3 metr irəli çıxa bilir.

- **YIXILMADAN ATMA-** Atmadan sonra hücum edən güləşçinin duruş vəziyyətində qalması (xalçaya yalnız ayaq pəncələri ilə toxunur).

- **YIXILMAQLA ATMA-** Samboda hücum edən güləşçinin ayaq pəncəsi istisna olmaqla xalçaya hər hansı bir nahiyyəsi ilə toxunmaqla icra etdiyi atma. Yixilmadan atmadan bir dərəcə aşağı qiymətləndirilir.

- **TOPU YUXARIDAN AŞAĞI ATMA-** Basketbolda texniki üsul. Lövhənin altından bir və ya iki əllə yerinə yetirilir, bu zaman atmanın başlanğıcının çıxış nöqtəsi səbətin səviyyəsindən yuxarıda olur.

- **TOPU YUXARIDAN BİR ƏLLƏ ATMA-** Basketbolda texniki üsul: top hərəkətdə ikən səbətə hücum üçün, hər şeydən əvvəl yaxın distansiyalardan və bila vasitə lövhənin altından istifadə olunur.

- **TOPU YUXARIDAN BİR ƏLLƏ QARMAQVARİ ATMA-** Basketbolda texniki üsul: rəqibin fəal müqaviməti zamanı yaxın və orta distansiyalardan səbətə hücum üçün tez-tez istifadə edilən atma. Bu üsulun üstünlüyü ondadır ki, top müdafiəcidən hücumçunun gövdəsi ilə örtülü, ən yüksək nöqtədən və yüksək uçuş trayektoriyası ilə buraxılır.

- **TULLANARAQ TOPU BİR ƏLLƏ ATMA-** Müasir basketbolda əsas hücum vasitəsi. Ən müxtəlif distansiyalardan topu aparandan sonra yerdən icra edilir. **ATMALAR-** Güləşçinin ayaq üstə və ya parterdə rəqibini xalçadan ayırib onu arxası, qarını, yaxud yanı üstə yixmaqla icra etdiyi güləşmə fəndləridir.

**AT**

- ARXAYA ƏYİLƏRƏK ATMLAR-** Güləşçi ayaq üstə və ya parterdə rəqibi xalçadan ayırmaqla ona qarnı ilə təkan vurub arxaya əyilir, yixılarkən sinəsi ilə xalçaya tərəf dönür.
- AYAQLARLA ATMALAR-** Güləşmədə atmalar icra olunarkən rəqib onun ayağına(ayaqlarına) təsir nəticəsində yixılır. Bura badalaq, pəncə ilə süpürmə, altdan tutmalar, ilişdirmələr, “qayçı”, baş üzərindən atmalar daxildir. Yunan-roma güləşməsində bunlar qadağandır.
- BEL ÜZƏRİNDƏN ATMALAR-** Güləşçi ayaq üstə və ya parterdə arxası rəqibə tərəf olmaqla çevirilir, rəqibi öz üzərindən aşırır və onunla birlikdə xalçaya yixılır.
- BURARAQ ATMALAR-** Güləşçi ayaq üstə rəqibi əlləri ilə müvazinətdən çıxararaq ayağını onun ayaqları arasına qoyur, arxaya əyilmədən öz üzərinə yan tərəfə dartır və dönerək rəqibi arxası üstə xalçaya atr.
- ÇİYİNLƏR ÜZƏRİNDƏN ATMALAR (DƏYİRMAN)-** Güləşçi ayaq üstə rəqibi ciyninə alaraq onu xalçadan ayırır və öz üzərindən yana (yana-irəli, yana-axaya) ataraq arxası üzərinə çevirir.
- DİYİRLƏDƏRƏK ATMALAR.** Güləşçi parterdə rəqibini arxadan tutub körpü və ya yarımkörpü vəziyyəti alaraq onu arxası üstə xalçaya atır.
- ƏLLƏRLƏ ATMALAR-** Güləşmədə atmalarda rəqibin yixılması əllərin hərəkəti nəticəsində həyata keçirilir. (ayağı və ya ayaqlardan tutmalar, müvazinətdən çıxarmalar).
- FIRLANARAQ ATMALAR-** Güləşçi ayaq üstə böyüürü rəqibə tərəf

**AT**

- dönüb tutmuş olduğu qolundan sallanaraq arxaya əyilir və dönerək rəqibi öz üzərindən arxası üstə xalçaya atır.
- GÖVDƏ İLƏ ATMALAR-** Cüdo və samboda atmalar icra olunarkən güləşçi budla vurmayı gövdə (ən çox da çanaq sümüyü) ilə həyata keçirir. Gövdə ilə atmala bel üzərindən, çanaq üzərindən, arxaya əyilərək atmalar aiddir.
  - İRƏLİ ƏYİLƏRƏK ATMALAR-** Güləşçi ayaq üstə rəqibini xalçadan ayıraraq irəli əyilir və onunla birlikdə yixılaraq onun kürəklərini xalçaya tərəf döndərməyə çalışır.
  - XALÇADAN KƏNARA ATMALAR-** Güləşçi tərəfindən icra edilən atma nəticəsində rəqibi xalçadan kənardə yixilir və “xalçadan kənar” vəziyyətə düşür.
  - ÇİYİN ÜZƏRİNDƏN ATMA-** Sambbo və cüdoda atma. Güləşçi ciyin üzərindən atmanı icra edərkən arxası rəqibə tərəf dönür, əyilir, gövdənin və ya çanağın arxa hissəsi ilə altdan vurmaqla onu öz üzərindən aşırır.
  - SALLANMAQLA ATMALAR-** Güləşçi ayaq üstə arxaya əyilərək atma zamanı geridə olan ayağını rəqibin ayaqları arasına salaraq onun müxtəlifadlı qızını yükleyir, bir qədər arxaya əyilərək qarnı ilə yuxarı təkan vurur və xalçaya yixılarkən sinəsini xalçaya tərəf döndərir.
- ATTRIBUTİKA. İDMAN ATTRIBUTİKASI-** Qarşıdakı yarışlar haqqında informasiya təminatına kömək üçün hazırlanmış və ya alınmış əşyalar. Adətən, attributika idmanın növü, yarışların adı, onun keçirilmə tarixi və s. haqqında konkret məlumatlar verir.

**AT****ATTAŞE. OLİMPİYA ATTAŞESİ-**

Olimpiya oyunlarının hazırlanması və keçirilməsi dövründə təşkilatçı ölkədə hansısa bir milli komandanı təmsil edən vəzifəli şəxs.

**ATTESTAT-** Atın rəngini, əlamətlərini təsvir edən, əcdadının daşıdığı adları sadalamaqla, doğulduğu yeri və ili göstərməklə onun məşəyi haqqında at zavodunun verdiyi şəhadətnamə.

**"AUT!"- 1.** Boksunun nokautla qələbə qazanmasından sonra referinin tamamlayıcı əmri. (Yerə yıxılan boksunun məğlub olduğunu bildirmək üçün hakimin elanı).

**AUT- 2.** İdman oyunlarında topun meydançadan və ya meydandan kənarə çıxmazı. **3.** Beysbolda vuran oyunçunun oyundan çıxmazı və ya bazadan kənardə yerləşən hücumda olan komandanın qaçan oyunçusunun topla ləkələnməsi.

**- İKİQAT AUT-** Beysbolda aralıqdakı ötürmədən sonra hücum edən komandanın qaçan oyunçusunun ləkələnməsi.

**AUTFİLD-** Beysbol meydançasının daxili sahəsi.

**AUTOGEMOTRANSFUZİYA-** Organizmin müdafiə funksiyalarını stimulyasiya məqsədilə, müəyyən müdətə iş qabiliyyətini yüksəltmək üçün venadan götürülmüş qanın yenidən özünə vurulması. Qan venaya müəyyən aralıq vaxtda yeridilir.

**AUTRİGER-** Yaxtin (motorlu, yaxud yelkənli yüngül gəmi, qayıq) bortundan kənardə takelajı keçirmək və ya ballastı (qursanı) yerləşdirmək üçün tətbiq edilən istənilən qurğu. Autrigerlər yaxt siniflərinin əksəriyyətində qadağandır, icazə

**AV**

verilən autriger "uçan" trapesiyadır (iki ipdən asılmış ağacdən ibarət alət).

**AUTSAYDER-** Çempionatda (çempion adını almaq üçün keçirilən yarışda) sonuncu yeri tutan oyunçu və ya komanda.

**AVAR- 1.** Qayıq sürmək üçün kürek, qayıqçı kürəyi. **2.** Avarlı gəminin hərəkətverici mexanizmi. Qayıqın hərəkət etməsi avarçəkən tərəfindən inkişaf etdirilən qüvvənin ötürülməsini təmin edir. Avarlı gəminin tipindən asılı olaraq avar yeri olan (akademik, məhəlli və s.) və avar yeri olmayan (baydarka, canoe) kürəklər fərqləndirilir. Avarlar müxtəlif materiallardan hazırlanır və konstruksiyalarında xeyli fərq olur.

**AVARÇƏKƏN, AVARÇI-** Qayıqda avar çəkməklə məşğul olan idmançı.

**AKADEMİK AVARÇƏKMƏ ÜCÜN KÜRƏK-**

Bir pəri (ağzı) var. Xüsusi texnologiya ilə ağacdən, kömür lifindən və ya digər materiallardan hazırlanır. Dəstəkdən, qoldan və pərdən ibarətdir. Avarın ümumi uzunluğu 275-285 sm-dir (təyinatından asılı olaraq). Qoşa avar və qoşakürəkli avarlar fərqləndirilir.

**- BAYDARKALARDA AVARÇƏK - MƏ ÜCÜN KÜRƏK-** İki pər və qoldan ibarətdir. Ağacdən, kömür lifindən və ya başqa materiallardan hazırlanır. Avarın uzunluğu 170-225 sm-olur. Kütlesi 600-900 q-dir.

**- KANOEDƏ AVARÇƏKMƏ KÜRƏYİ-** Dəstək, qol və pərdən ibarətdir. Müxtəlif materiallardan hazırlanır. Pərin uzunluğu 160-190-sm-ə bərabərdir. Kütlesi 600-800 q olur.

**AVARLAMAQ-** Avar çəkmək, avari suyun səthinə dayayıb geri itələməklə qayıqın irəliləməsinə çalışmaq.

**AV**

**AVARLI-** Avari (kürəyi) olan, avarla hərəkətə gətirilən.

**AVARIN PƏRİNİN “HAVADAN ASILMASI”-** Akademik avarçəkmədə avarlamanın başlanğıcında texniki səhv. Pər həm hazırlıqda, həm də avarçəkmədə dayanmadan irəli hərəkət etməlidir. İstənilən dayanma avarçəkmənin rejimini pozur və qayığın sürətini əhəmiyyətli dərəcədə azaldır.

**- PƏRİNDƏ KƏSİKLƏRİ OLAN AVAR-** Təbii şəraitlərdə avarçəkənin səylərinin avarçəkmə səylərinə yaxınlaşması üçün hovuzda məşğələ zamanı bütün tip avarlardan istifadə olunur.

**AVAR PƏRİNİN BOĞAZI-** Pərin hissəsi olub pəri qolla bərləşdirir.

**AVARIN PƏRİNİ “QALDIRMA”-** Avarlamanın başlanğıcında texniki səhv. Pər hazırlıq zamanı həmişə üfüqi getməlidir. Gövdənin və əllərin səhv hərəkəti zamanı hazırlığın sonundan avarlamanın əvvəlində kürəyin dəstəyi aşağı yeridilir, bu vaxt pər, təbii ki, yuxarı “qaldırılır”.

**AVAR PƏRİNİN ÜZƏ CIXMASI-** Qayıq düzgün quraşdırılmadıqda avarçəkənin hərəkət texnikasındaki bəzi səhvlərində avarlamada pər eyni dərinlikdə hərəkət etmir, suyun üzünə çıxır.

**QOŞA-QOŞA AVAR-** Qoşa kürəkli qayıqlar akademik avarçəkmədə istifadə olunur. Sağ və sol kürəklərlə seçilir. Avarın uzunluğu 275-290 sm olur.

**QOŞAKÜRƏKLİ AVAR-** Akademik avarçəkmədə qoşakürəkli qayıqlar üçün istifadə olunur. Yan və baş (arxa-dan birinci) avarlarla seçilir. Avarın uzunluğu 375-385 sm olur.

**AV**

**AVARÇƏKMƏ- 1.** Avarçəkənin əsas iş fəaliyyəti. Texnikanı mənimsemə rəhatlığı üçün avarçəkmə silsiləsi fazalarra bölünür: başlanğıc (suyu tutma), orta hissə (kürəyi gəzdirmə) və sonluq (kürəyi çıxarma). Avarçəkmənin müxtəlif növlərində avarlamanın müddəti 0,5-1,0 saniyə təşkil edir. Avarın dəstəyində inkişaf etdirilən güc akademik avarçəkmədə 60-90 kq, kanoelərdə 30-45 kq, baydarkada 20-35 kq təşkil edir.

**- AKADEMİK AVARÇƏKMƏ-** Bu avarçəkmə növündə idmançılar mütəhərrik skamyalarda hərəkət istiqamətində arxaları irəli olmaqla otururlar və avar yerlərinə bərkidilmiş kürəklərlə (biri və ya ikisi ilə) avar çəkirlər. Ayrıca idman növüdür.

**- BAYDARKALARDA AVARÇƏKMƏ-** Bu avarçəkmə növündə avarçılar qayıqda hərəkət istiqamətində üzü irəli olurlar, tərpənməz skamyada oturur və iki kürəkli avarla avar çəkirlər. Avar yerlərindən istifadə olunmur. Ayrıca idman növüdür.

**-DƏNİZ YOLLARINDA AVARÇƏKMƏ-** Hərbi-tətbiqi idman növü. Yarış 2000 m məsafəyə altı-dörd-iki kürəkli sükançılı açıq yollarda və sükançısız təknəfərlik qoşakürəkli qayıqda keçirilir.

**AVARÇƏKMƏ- 2.** İnsanın əzələ qüvvəsi ilə hərəkətə gətirilən kürəklərdən istifadə etməklə qayığın su səthində yer-dəyişmə tərzi. Avarlı qayıqlar kürəklərin konstruksiyasından və avarçıların vəziyyətindən asılı olaraq akademik, milli, baydarkalarda və kanoelərdə avarçəkmə və avarlı slalom kimi növlərə bölünür.

**AV**

**-İKİAĞIZLI KÜRƏKLƏ AVARÇƏKMƏ-** Akademik avarçəkmə variyanti. İkiağızlı kürəklə avarçəkmədə idmançı bir kürəklə avar çəkir.

**KANOELƏRDƏ AVARÇƏKMƏ-** Bu avarçəkmə növündə avarçılar qayıqda üzü irəli hərəkət istiqaməti üzrə olur, bir diz üstə oturur və ya ayaq üstə durur və bir kürəklə avar çəkirler. Avar yerindən istifadə olunmur. Müstəqil idman növüdür.

**- QOŞA AVARÇƏKMƏ-** Akademik avarçəkmə variyanti. Qoşa avarçəkmədə idmançı hər iki bortdan iki kürəklə avar çəkir.

**MİLLİ AVARÇƏKMƏ-** Bu avarçəkmə növündə avarçı mütəhərrik olmayan oturacaqda hərəkət istiqaməti üzrə arxası irəli oturur və avar yerlərinə bərkidilmiş kürəklərlə avar çəkir.

**- SÜRƏTLİ AVARÇƏKMƏ-** Avarçıların distansiyani yüksək sürətlə keçmə prosesinin işlənilməsinə yönəlmüş təlim işi.

**- TƏRSİNƏ AVARÇƏKMƏ-** Suya yüklənmiş avarın dəstəyini açıq pəri ilə özündən kənara itələmək. Bunun üçün pərin dal tərəfi suya təsir edir, qayıq dal tərəfi ilə irəli hərəkət edir. Tərsinə avarlama manevr edərkən, yanalmada və s. bu kimi oxşar hərəkətlər zamanı tətbiq edilir.

**AKADEMİST-AVARÇI-** Akademik avarçəkmədə ixtisaslaşmış idmançı. Avarçəkənlər qoşa kürəkli (iki kürəklə avarçəkmə) və açıq kürəkli (bir kürəklə avarçəkmə) avarçılara ayrılırlar. Açıq kürəkli avarçılardan öz növbəsində yan avarçılara (kürək, gedisi üzrə qayığın sol tərəfinə bərkidilir) və baş avarçılara (kürək sağ tərəfdən bərkidilir) bölünürler.

**BAŞ AVARÇI- bax. AKADEMİST-AVARÇI.**

**AV**

**BAYDARKAÇI-AVARÇI-** Baydarkalarda avarçəkmə üzrə ixtisaslaşmış idmançı.

**AVARIN DƏSTƏYİ- bax. Avarın tutacağı.**

**AVARIN QOLU (MİLİ)-** Avarın dəstəyi ilə pəri arasındaki hissəsi.

**AVARÇI “QUTUSU”-** Adətən, mütəhərrik olmayan körpücүyə quraşdırılmış, yeni avarçəkənləri öyrətmək və texniki səhvləri düzəltmək üçün avarçının oturacaq yeri.

**AVARLAMA-** Sinxron üzgüçülükdə suda qolların hərəkəti idmançı qadının həm irəliləməsinə, həm də statik vəziyyətinin saxlanmasına kömək edir. Avarlamalar bədənə nisbətdə qolların vəziyyəti və mil sümüyü oynağında əyilimə bucağı ilə fərqlənir. Üzgüçünün suda irəliləməsini təmin edən əsas işçi hərəkət. Üzdən avarlayarkən sudan itələnən üzgüçünün qolları, bazusu, ayaqları və baldırıları olur.

**- DAYAQLI AVARLAMA-** Sinxron üzgüçülükdə avarlama. Qollar bir az qabaqda olmaqla “vertikal” mövqeyində səthi avarlama. İdmançı qadının bədənini vertikal vəziyyətdə saxlamağa imkan verir.

**- ƏKS AVARLAMA-** Sinxron üzgüçülükdə avarlama bükülü qollarla icra olunur. İdmançı qadının arxası üstə başla qabağa irəliləməsi üçün istifadə olunur.

**- “KANOE” AVARLAMASI-** Sinxron üzgüçülükdə avarlama. Sinə üstündə standart-dayaz avarlama başla qabağa irəliləmək üçün istifadə olunur.

**- QARIŞIQ AVARLAMA- bax. “Kanoe avarlaması”.**

**AV**

**- SƏTHİ AVARLAMA-** Sinxron üzgüçülükdə avarlama. İdmançı qadının bədənini əsasən müxtəlif mövqelərdə arxa tərəfə saxlamaq üçün istifadə olunur, qolların düz vəziyyəti ilə səciyyələnir.

**- SPURT AVARLAMA-** Distansiyada qayığın birdən gücləndirilmə-sürətləndirilmə zamanı yerinə yetirilən avarlama. Əvvəlkı avarlamalara nisbətən da-ha güclü avarlama.

**- STANDART AVARLAMA-** Sinxron üzgüçülükdə avarlama. Qolların açılmış vəziyyəti ilə səciyyələnir. İdmançı qadın arxası üstə ayaqlarla qabağa irəliləmək üçün istifadə edir.

**- START AVARLAMASI-** Qayıq startda ikən sürətvermə zamanı icra olunan avarlama. Texnikaya görə distansiyaya avarlamalardan kürəyin dəstəyinə daha böyük həcmədə güc düşməsi ilə fərqlənir.

**- UZUN ÜZMƏ AVARLAMASI-** Krol üzgüçülükündə sinə üstə və arxası üstə qollarla avarlama texnikası variansi, altızərbəli krolda üzmə texnikası növü. Suyu əllə tutmanın süzgün fazasına nisbətdə qollarla uzun güclü avarlamaqla üzgüçülük.

**- ZİQZAQ (ŞƏKİLLİ) ÜZMƏ AVARLAMASI-** Sinə üstə krol üzgüçülükündə avarlama. Avarlamanın əsas hissəsində əl bir işçi səthindən o birisi-nə yerini dəyişdirir, axarlı axına nisbətdə çəpəki sürüşür. Nəfəsalma zamanı əllərin ziqzaq hərəkətləri hesabına başı döndərməklə əlavə dayaq yaranır.

**AVİA-** Mürəkkəb sözlərin əvvəlində gələrək “aviasiya” (hava nəqliyyatı) mənasını ifadə edir.

**AVİASİYA-** Hava nəqliyyatı.

**AVİATOR-** Aviasiyada uçan təyyarəçi.

**AV**

**AVİTAMİNOZ-** Qiada vitaminlərin olmaması və ya azlığı nəticəsində əmələ gələn xəstəlik, vitaminsizlik xəstəliyi.

**AVTO.** “Avto” ilə başlayan mürəkkəb sözlərin birinci tərkib hissəsi: a) “avtomobil”, “avtomaşın” sözlərinin ixtisar forması; b) “avtomatik” sözünün ixtisar şəkli, “özü hərəkət edən”, “özü işləyən” mənasındadır.

**AVTOBİOQRAFİK-** Bir şəxsin öz həyatına, tərcümeyi-halına aid olan.

**AVTOBİOQRAFIYA-** Bir şəxsin özü tərəfindən yazılmış tərcümeyi-hali.

**AVTOİDMAN NÖVÜ-** Ümumiləşdirilmiş anlayış olub avtotexnikanın növünü, onun tətbiqi şəraiti və idman tələbatı kompleksini bildirir.

**AVTOİDMAN ÜZRƏ YARIŞ NÖVÜ-** İdman təkmübarizliyi yarışı keçirilərkən xüsusi tələbat və əlamətlərin müəyyən qaydalar məcmusu.

**AVTOQOL-** Öz qapısına top vurma. Topla və ya şaybalı oyunlarda top və ya şaybanın müdafiə olunan komandanın oyunçusuna toxunaraq, ehtiyatsızlıqdan öz qapısından keçməsi.

**AVTOQRAF-** İdmançının azarkeşin maykası (trikosu) üzərində öz əli ilə yazdığı qeydi və ya imzası.

**AVTOMAT-** 1. Daxilindəki mexanizm vasitəsilə öz-özünə hərəkətə gələn, öz-özünə avtomatik işləyən aparat, cihaz.

2. Daxili mexanizm hesabına fasiləsiz gyllə atan silah (tüfəng, pistolet).

**AVTOMATİK-** Öz-özünə işləyən, insanın köməyi olmadan iş görən.

**AVTOMATİKLIK-** Hərəkətin qeyri-iradiliyi. Qeyri-ixtiyari və ya şüurdan asılı olmadan yerinə yetirilən hərəkət xüsusiyyəti.

**AV**

**AVTOMOBİL, MÜŞAYİƏT AVTOMOBİLİ-** Təlimdə və ya şosse yarışlarında qəzaya düşmüş velosipedçiyə texniki kömək göstərmək üçün nəzərdə tutulmuş xüsusi avtonəqliyyat. Onda ehtiyat velosipedlər və ehtiyat hissələrlə yanaşı məşqçi və mexanik də olur.

**AVTOMOTOKLUB-** Avtomobil-motosiklet klubu. Avtomobil və motosiklet idmanı üzrə həvəskar və peşəkar idmançıların idman birlüyü.

**AVTOMOTOTURİZM-** Şəxsi istifadədə olan avtomobildə və motosikletlərdə seçilmiş marşrut üzrə səyahət.

**AVTOSALON-** Avtomobil texnikasının dövri sərgisi.

**AYAQ**

- **DAYAQ AYAĞI-** Amortizasiya və geri itələnməni icra edən, eləcə də idmançını müəyyən pozada (vəziyyətdə) saxlayan, dayaqla kontaktda olan ayaq.

- **SƏRBƏST AYAQ-** Konkilərdə fırqlı sürüşmədə bədənin dayağına xidmət etməyən, amma havada sərbəst irəliləyən və ya dayaq ayağının botinkasına sıxlın ayaq.

- **TƏKAN AYAĞI-** 1. Qaçışda və yeridə itələnməni icra edən ayaq. İrəliləmə prosesində hər ayaq növbə ilə təkan və sərbəst ayaq olur. 2. Hoppanmalarda idmançının sağ və ya sol ayağı (adətən, daha güclüsü) həmişə təkanı icra edir. 3. Fiqurist sürət almaq üçün dayaq ayağı fəal təsir göstərir.

- **YELLƏNƏN AYAQ-** İdmançının qaçış və hoppanmalarda geri itələnmə fazasında yellənmə hərəkətini yerinə yetirən və yerə toxunmayan ayaq.

**AYRILMA, AYIRMA- ŞTANQI**

**AY**

**KÖRPÜCÜKDƏN AYIRMA-** Ştanqı körpücdən ayırma məqamı: dartmada ştanqı qaldırmanın və təkanla ştanqı sinəyə qaldırmanın birinci dövrəsinin birinci fazası, eləcə də təmrinlərdə: dartma və təkanla itələmə qüvvəsi.

- **"BOKSÇULARI AYIRMA!"-** Uzaq distansiyada rəqiblərin sonrakı hərəkətləri üçün referinin yarış qaydaları ilə şərtləndirilmiş xüsusi jesti.

- **BUZDAN AYRILMA-** Fiqurçunun baldır, pəncə, diz və çanaq-bud oynاقlarının ciddi bükülməklə, qolları və ayaqlarının yellənmə hərəkətləri ilə xarakterizə edilən hoppanmalarda və bunun nəticəsində fiqurçunun bədəninin hoppanma üçün zəruri olan vertikal sürət aldığı fəal itələnmə fazası.

- **AVARLAMANIN SONUNDA ÇİYİNİN AYRILMASI-** Ayaqlar, gövdə, əllər avarlamanın sonunda artıq öz işini görüb qurtaran zaman, avara güc vermə akademik avarçəkmədə ciyinlərin arxaya çəkilməsi və ayaq pəncələrinin (daha dəqiq - dabanların) ayaq yerinə (pilləyə) statik təzyiqi ilə həyata keçirilir.

- **DEŞİKLƏRİN AYRILMASI-** Atıcıının atəsi icra edərkən kobud səhvlerinin nəticəsində deşiklərin orta dəymə nöqtəsindən xeyli kənara çıxması.

- **ƏTRAFLARI AYIRMA-** Ətrafların xərici frontal düz səth istiqaməti üzrə hərəkəti.

- **NİZƏNİ AYIRMA-** Nizəni atma texnikası elementi. Bu zaman idmançı qabağa irəliləyərək - alətlə düzləndirilmiş əlini gövdəsinin arxasında saxlayır.

- **RƏQİBİ XALÇADAN AYIRMA-** Güləşçinin rəqibini yuxarı qaldıraraq dayaqdan məhrum etdiyi hərəkəti. Yu-

**AY**

nan-Roma və sərbəst güləşmədə atmanın əsas əlaməti.

**- TİYƏNİ AYIRMA- bax. AYIRMAQLA MÜDAFİƏ.**

**AYKİDO-** Şərq təkbətək döyüş sənətinin yapon variantı. Vəzifə özünü fiziki cəhətcə müdafiəyə hazırlamaqdır. Məşğ-ələlər prosesində atmalar ağırıcı üsullarla təkmilləşdirilir. Əsas məqsəd partnyoru müvazinətdən çıxarmaqdır. Aykido ustası partnyoru kobud dəf etmir, lakin o, hücum edəni öz fikrindən sakit və yumşaq tərzdə vaz keçməyə məcbur edir.

**- AYRILIQ. HAKİM QİYMƏTLƏRİ**

**RİNDƏ FİKİR AYRILIĞI-** Konkilerdə fiqurlu sürüşmə və buz üstündə idman rəqsləri üzrə yarışın bu və ya digər program növündə figurçunun çıxışını qiymətləndirən zaman ballarda ifadəsini tapan hakim fikirlərinin üst-üstə düşməməsi, ziddiyət təşkil etməsi.

**- MƏŞQİN DÖVRLƏRƏ AYRILMASI-** İl ərzində idman formasının qanuna uyğunluğu ilə əlaqələndirilən məşq dövrlərinin növbələnməsi (hazırlıq, yarış, keçid dövrü).

**- VELOSİPED YÜRÜŞLƏRİNDƏ AYRILMA-** Velosiped yürüşlərində trekdə və ya şossedə azsaylı qrupun və ya baş və əsas qrupdan bir nəfər yürüşünün irəli çıxməsi.

**AZALMA. ÇƏKİNİN AZALMASI (AŞAĞI DÜŞMƏSİ)-** Uzunmüddətli idman məşqi prosesində piy toxumalarının azalması, habelə maye itkisi hesabına (uzun məsafələri dəf edərkən, uzunçəkən oyunlar və təmrinlərdə) çox da böyük olmayan vaxt arasında bədən kütləsinin aşağı düşməsi.

**AZARKEŞ-** Hər hansı bir idman növü-

**BA**

nün və ya bir idmançının qızığın həvəskarı, pərəstişkarı.

**Bb****BACARIQ**

**- “DÖZMƏK” BACARIĞI-** Idmançının iradi səylərinin konsentrasiyası hesabına başlanan yorğunluğa qarşı durmağa imkan verən əsəb sisteminin spesifik xüsusiyyəti. Orta və uzaq distansiyalara qaçış, üzgülük və s. kimi dövrlər üzrə aparılan idman növləri üçün xarakterikdir.

**- HƏRƏKİ BACARIQ-** Avtomatizmə (vərdişə) qədər çatdırılmamış düşüncənin nəzarəti altında hərəki təsirlərin insan tərəfindən mənimsənilmiş icra üsulu.

**BADALAQ-** 1. Güləşçi ayaq üstə qıcınnın arxa və ya yan tərəfini rəqibin bir və ya hər iki qıcıq qarşısında, yaxud arxasında yerə qoyur, rəqibə yerini dəyişməyə mane olur. 2. Güləşçinin sərbəst güləşmə zamanı rəqibi yixmaq üçün ayağını onun ayağının qarşısında qoyaraq atması.

**- BADALAQ YERİ-** Güləşçinin öz ayağını rəqibinin ayağına (ayaqlarına) qarşı qoyması və onu qoyulmuş ayaq üzərindən atması ilə icra olunan atma. Ayaq elə qoyulur ki, rəqibin ayağının hərekətinə mane olsun.

**- ARXAYA BADALAQ-** Güləşçinin ayağını rəqibin ayağının arxasına qoyması ilə icra olunan badalaq.

**- DİZLƏ BADALAQ-** Güləşçinin diz üstə olduğu vaxt icra etdiyi badalaq.

**- İRƏLİDƏN BADALAQ-** Güləşçinin öz ayağını rəqibin ayaqlarının qarşısına qoymaqla icra etdiyi badalaq.

**BAĞ**

**BADALAQ-** (3). Bir sıra idman oyunlarında (futbol, hokkey və s.) ayağını rəqibin qarşısına qoyub onu yıxməq cəhdil ilə bağlı yarış qaydalarının kobud pozulması.

**BADALAQLAMAQ-** Badalaq vurmaq, badalaqla yıxməq.

**BADALAQLAŞMAQ-** Bir-birinə badalaq vurmaq, bir-birini badalaqla yıxmaga çalışmaq.

**BADMİNTON-** 13,4 x 5,2 m (təknəfərlik görüşlər üçün) və ya 13,4x6,1 m (iki-nəfərlik görüşlər üçün) sahəsi olan meydançada raketka və volanla (probkadan hazırlanmış və lələk taxılmış yüngül topla) keçirilən idman oyunu. Oyunun məqsədi raketkanın bir zərbəsi ilə volanı torun (hündürlüyü 155 sm) üzərindən rəqibin tərəfinə göndərmək və topu orada yerə endirmək və ya rəqibi volanı tora və ya auta yönəltməyə vadar etməkdir.

**BAĞLAMA- ƏLİ KƏMƏRLƏ BAĞLAMA-** Armsportda yapışma keçilərkən referi xüsusi kəmərlə idmançıların əllərini ciddi şəkildə sariyır.

**BAĞLAMALAR (QOVŞAQLAR)**

**-DƏNİZ BAĞLAMALARI-** İki gəmi ipinin və ya gəmi ipinin hər hansı bir cismi mühəqqəti birləşməsi. Dəniz işində bağlamalar iki gəmi ipinin öz aralarında əlaqə yaratmaq üçün şvartovka və yedəkləmə zamanı xüsusi hallarda (məs., adamın dora qalxmasında) tətbiq olunur. Hər bir bağlamadan xarakter əlamətləri: yüksək zamanı uzadılmaq və hətta islanmış halda da asan dərtlib uzadılmaq, möhkəmlik, etibarlılıq, sıx bağlanmaq qabiliyyətinə malik olması.

**BAĞLANMA- bax. QİFİLLANMA**

**-ARXAYA (İRƏLİ) BAĞLANMA-**

**BAĞ**

Qılıncıdanın hücum addımından, sıçrama və bədənini irəli verməsindən, addım və atılmadan sonra döyüş mövqeyinə qayıtması.

**BAĞLAMA (BAĞLANMA, BAĞ, BƏND).** 1- Hərəkətin, təmrinlərin, gimnastikada, konkilərdə, fiqurlu sürüşmədə və s. kombinasiya hissəsinin ayrıca elementlərinin bir vahidə birləşməsi. 2. Güleşçi tərəfindən üsulların əvvəlcə duruşda, sonra parterdə ardıcıl keçirilməsi. Məs., dönüşlə atma ardınca və ya dönüşlə köçürmə ardınca bağlama. Termin yunan-Roma və sərbəst güləşmədə işlədir. 3. Skeletin, bədənin ayrı-ayrı hissələrini birləşdirən vətər. Əzələlərin uclarında sümüklərə, fassiyalara birləşdirici toxuma. 4. Bir-birini siğortalamaq üçün bir kəndirdən istifadə etməklə marşrut üzrə hərəkət edən alpinistlər qrupu. 5. Şahmatda xətdə olan fiqurun (vəzirin, topun, filin) rəqibin pərdələnmiş fiquruna və ya piyadasına hücumu. Şahmatçı belə hücumda başqa fiqurunu, adətən daha qiymətli fiqurunu və ya mühüm məntəqəni qorumaq məqsədi gündür. Bağlanmada adətən üç fiqur-hücum edən, hücum olunan və pərdələyen fiqurlar iştirak edir. Əlaqənin iki tipi-tam və nata-mam (qismən) ayırd edilir. 6. Dama oyununda bir tərəfin bir neçə daması və ya rəqibin böyük sayda daması yaxınlaşdırılır: A.:36, 48; Q.:26, 27, 31. 1.48-42x qara damalar əlaqələndirilmişdir!

**- BƏRK HAŞİYƏLİ BAĞLAMA-** Botinkalarla yürüş xizəklərini cəmləşdirmək üçün dəmir bənddən, əyri dəstəkdən və qovuşaqdan ibarət metal cihaz. Xizəyin üstünə bərkidilmiş bənd xi-

**BAĞ**

zeyin idarə olunmasını yüngülləşdirir və botinkanın sürüşməsinə mane olur. Əyri dəstək botinkanın haşiyəsini bağlamaının özüünə sıxır. Bu zaman bağlama çıxıntıları botinkanın allığından açılmış deşiklərə girir. Qovuşaq 2-3 deşik-rəzəli daraq formasında hazırlanır ki, onlardan biri əyri dəstəyin ön kənarına keçir.

**- DAĞ XİZƏKLƏRİNİN BAĞLANMASI-** Qeyri-mütəhərrik və xizəyi botinkaya möhkəm bağlayan, bununla da xizəkcini zədələnməkdən qoruyan, uğursuz yıxılma zamanı avtomatik qırmağı açılan bağ- alet. Üç hissədən ibarətdir: burun dayağı (burulma zamanı işləyir), dabən mexanizmi (vertikal yüksəklik zamanı işləyir) və əyləc qurğusu (xizəyin müstəqil hərkətini dayandırır).

**- BAĞ. BOTINKA BURNUNUN BAĞI-** Botinkanı xizəyin baş qutaracağına bağlamağı təmin edən alet. Bunun üçün burnu azacıq irəli çıxmış xüsusi xizək botinkaları lazımdır ki, siyirmə rolü oynayan şift və ya yay üçün iki tərəfə kondələn açılan deşiklər qoyulsun.

**BAĞLILIQ (RABİTƏ)-** Yaxtların müəyyən qarşılıqlı vəziyyətini bildirən (yaxtlardan heç biri digərlərindən aşkar qabaqda və ya aşkar arxada olmur) yelkən yarışı qaydaları termini.

**BAK-** Gəmidə yuxarı göytənənin qabaq hissəsi.

**BAKEN-** Çayda, göldə dayaz yerləri və s. göstərmək üçün üzücü nişan. Gəmiçiliyə yararlı yerlərdə qoyulur. Taxta körpükdə üçüzlü taxta piramida. Baken lövbər yerində saxlanılır.

**BAKŞTAQ-** 1.Küləyə nisbətdə yelkənli gəminin istiqaməti (səmt götürməsi). Bakştaq zamanı küləyin istiqaməti.

**BAL**

məti gəminin diametral (tam) müstəvisi ilə 90 dərəcədən çox və 180 dərəcədən az bucaq təşkil edir. Bucaq gəminin burnundan hesablanır. 2. Durğun təlajın ipləri (həmişə qoşa) doru arxadan və yanlardan möhkəm saxlayır.

**BALANS-** Kütlənin ümumi mərkəzinin vəziyyətini və ətalət anını müyyən edən alətin və ya sistemin ayrı-ayrı hissələrinin kütləsinin qarşılıqlı nisbəti.

**- MİNİCİ VƏ ATIN BALANSI-** “Minici-at” sistemində bədən kütləsinin ümumi mərkəzi minicinin at üzərində tarazlığını təmin edir.

**- QAYIĞIN BALANSI-** Kütlənin ümumi mərkəzinin mövqeyinə və oxu uzununa nisbətdə ətalət anının böyüklüyü pərin bütün fazalarının icrası zamanı qayığın bortdan borta yırğalanmasının minimal səviyyəsi və ya olmaması ilə müəyyən edilir.

**- NİZƏNİN BALANSI-** Yarış qaydalarında göstərildiyi kimi nizənin geometrik və kütlə parametrləri (nizənin boyu, ucluğun uzunluğu, nizənin kütləsinin ümumi mərkəzindən ucluğun sonuna qədər məsafesi, ən yoğun hissəsində sapının diametri, sarğı ilə örtülmüş sap hissənin uzunluğu) şərtləşdirilmiş alətin uzunluğuna görə kütləsinin ümumi mərkəzinin vəziyyəti (mövqeyi).

**- RAKETKANIN BALANSI-** Tennis raketkası kütləsinin ümumi mərkəzinin yeri. Kütlənin ümumi mərkəzinin raketkanın hansı hissəsində yerləşməsindən asılı olaraq balans başçıqda, dəstəkdə olur, raketkanın ortasında isə bitərəf qalır. Oyunçular öz oyun üslublarından çıxış edərək raketka seçirlər.

**BAL**

**- SU MÜBADİLƏSİ BALANSI-** Orqanizmə qəbul edilən suyun miqdarı ilə oradan çıxan suyun miqdarı arasındaki nisbət.

**BALDIR-** Qılçanın dal tərəfində diz ilə topuq arasındaki ətli hissə.

**- BALDIR BİOSEPSİ-** Bodibildinq və pauerliftinqdə bud sümüyü səthinin arxasında yerləşən əzələlərin cəmi (ombanın ikibaşlı əzələsi, yarımvətər əzələsi və yarımpərli əzələ).

**- BALDIR SARĞISI-** Baldırla pəncəni birləşdirən oynaq sahəsində bağların zədələnməsi zamanı onun tərpənməməsi üçün geyilən elastik sarğı.

**BALET-** Musiqinin müşayiəti ilə icra edilən rəqs və ritmik hərəkətlərdən ibarət müəyyən tamaşa.

**- DAĞ XİZƏYİ BALETİ-** Fristayl üzrə yarış növü. Uzunu 250 metr, eni 35 metrə qədər olan dağ yamacında xizəklərdə 2-2,5 dəqiqə ərzində musiqi altında müxtəlif rəqs hərəkətlərinin, gimnastika və akrobatika elementlərinin icrası daxil edilmiş figurlu sürüşmə.

**- XİZƏKLƏ BALET-** Fristaylin müstəqil sahəsi olub musiqi sədaları altında 1,30-2,30 dəqiqə ərzində, uzunu 250 m, eni 35 m-ə qədər enişdə figurlu gəzişmə. Figurlu gəzişmə enişdə musiqi altında gimnastikanın, akrobatikanın, konkilərdə, dağ xizəklərində figurlu gəzişmələrin, batutda hoppanmaların vahid kompozisiyاسının təmrin və elementlərini təşkil edir. Texnika mürəkkəblik, artistlik, ifadəlilik xallarla hesablanır.

**“BALIQ QUYRUĞU”-** Sinxron üzgüçülük mövqeyi: “Kran” mövqeyinə oxşar, lakin “horizontal” ayaq iti bucaq al-

**BAL**

tında suyun səthinə tərəf, ayaq pəncələri isə suyun səthində uzadılmış olur.

**QILINC-BALIQ-** Sinxron üzgüçülük figuru olub aşağıdakı əsas mövqe və hərəkətlərdən ibarətdir: sinə üstündə, bükülmüş dizlə sinə üstündə, eninə ox ətrafında irəli 1/2 dövrə, bükülü dizlə beli açıq, arxası üstə.

**BALIQÇILIQ. İDMAN BALIQÇILIĞI-** Müxtəlif idman ləvazimatları ilə (tilov, spinninq, qarmaq və s.) ustalığa yiyələnmə yarışı. İki növdən ibarətdir: kastinq və su hövzəsində balıq tutma.

**BALKON-** Qayalarda çıxıntıının yuxarı hissəsi, böyük olmayan meydança.

**BALL-** 1. Güləşçinin yarış mübarizəsində texniki hərəkətlərinin, üsullarının və müdafiə olunma keyfiyyətinin qiymət vahidi. Qalibi müəyyənləşdirmək üçün köməkçi vasitə kimi tətbiq edilir. Əgər təyin olunmuş vaxtda güləşmə təmiz qələbə ilə başa çatmışsa, onda qələbə daha çox ball toplamış güləşçiyə verilir. 2. Şahmat və ya dama yarışları iştirakçısının nəticəsinin rəqəmlə göstərilən qiyməti. 3. İcramanın keyfiyyəti və kompozisiyanın mürəkkəbliyi (akrobatikada, bədii və idman gimnastikasında, konkilərdə figurlu sürüşmədə və s.) nəzərə alınan çıxış qiyməti üçün şərti vahid.

**NƏTİCƏSİZ BALLAR-** Güləşmədə qadağan olunmuş üsulların icrasına görə ballar rəqibin aktivinə yazılır. Güləşciyə xəbərdarlığa görə rəqibinə 1 və ya 2 bal verilir.

**YAXTIN SÜRÜLMƏ BALI-** Yaxtin ölçülməsi nəticəsində müəyyən edilir. Yaxtin əsas parametrləri (uzunu, eni, yelkənlərinin sahəsi və s.) dəqiq xarak-

**BAL**

terizə edilən xüsusi formula üzrə hesablanır. Yarış balının yüksəkliyinə müvafiq olaraq yaxtı bu və ya digər start qrupuna daxil etmək olur, bu ona öz xüsusiyyətinə görə müxtəlif yaxt yarışlarında iştirak etməyə ixтиyar verir.

**BALLER-** Daimi sükana və rumpelə (sükani çevirmək üçün qol) bərkidilmiş pərin mili. Böyük yaxtlarda ballerə sükan ötürücüsü bağlanır.

**BALLİSTİKA-** Artilleriya mərmisinin, idarə olunmayan raketin, atış zamanı güllənin hərəkət qanunlarını tədqiq edən elm.

**- DAXİLİ BALLİSTİKA-** Ballistikənin barit qazının təsiri altında güllənin lülənin kanalında hərəkətini öyrənən şöbəsi.

**- XARİCİ BALLİSTİKA-** Ballistikənin mərminin, güllənin lülənin kanalından çıxandan sonrakı hərəkət qanunlarını öyrənən şöbəsi.

**BALLİSTOKARDİOQRAFIYA-** İnsanın ürək-damar sisteminin funksional vəziyyətinin tədqiqat metodu. İdman təbabətində geniş tətbiq olunur. Ürək yığımalarının koordinasiyasını və gücünü öyrənməyə imkan verir, ürəyin xarici işini oks etdirir.

**BALUN-** Xəfif külək zamanı tətbiq edilən böyük, yekəqarın qabaq yelkən.

**BALUYEV-** Tver şəhəri sakini A.N.Baluyev tərəfindən icad edilmiş klapansız mühərrrik.

**BANDAJ-** 1. İdmançının cinsiyət üzvlərini və qarnının aşağı hissəsini qorumaq üçün elastik kəmər. Güclü mübarizə elementlərinə malik idman oyunlarında (məs., reqbi, şaybali hokkey) və təkmübarizlik növlərində istifadə edilir. 2. Pau erliftinq və bodibildinqdə sallağı oturuşda

**BAR**

və ştanqı uzanaqlı tədricən qaldırma zamanı diz və dirsək oynaqlarını mümkün zədələrdən qorumaq üçün elastik bintlərdən bandaj kimi istifadə olunur.

**BANKA (1)-** Qayıqda oturacaq (yer). Müxtəlif konstruksiyalı ola bilir. Akademik avarçəkmədə banka mütəhərrikdir, adı və şlyup (yelkənli) qayıqlarda tərpənməzdir.

**- “GÜLLƏ ATAN” BANKA (SKAMYA)-** Akademik avarçəkmədə idmançı gövdəsinin çanaq-bud oynaqlarında açılmasını qabaqlayaraq qılçalarını dizlərdən çox tez açıb düzəldir. Nəticədə bu skamya yerini lüzumsuz dəyişdirir, qayığın burnuna tərəf “güllə atır”, bu vaxt gövdə avarın dəstəyi ilə birlikdə praktik olaraq yerində qalır.

**- MÜTƏHƏRRİK BANKA.** Akademik qayıqda mütəhərrik oturacaq yönəldici çarx üzərində qayığın uzununa oxu boyunca nova istiqamətlə yerini dəyişdirir. Ayaqların gücü ilə avarçəkmədə belə quruluş istifadəyə yaxşı imkan verir.

**BANKA-** Ayrıca qalmış say, dənizin dibində əmələ gəlmış və qismən böyük dərinliklərlə əhatə olunmuş hündürlük.

**BANKET-** At idmanı yarışlarında torpaq qalağı şəklində maneə. At onun üzərindən sıçramalı və aşağı düşməlidir.

**BARABAN**

**- QAYIQ SKAMYASININ MÜTƏHƏRRİK BARABANI-** Akademik qayığın mütəhərrik oturacaq hissəsi - barabani; avarçının oturacağına məxsus xüsusi kəsiklərdə tirlər boyu yeri dəyişdirilə bilən, oxlarla birləşdirilən iki cüt silindrşəkilli çarx.

**“QAYIQ SKAMYASININ MÜTƏHƏRRİK OLMAYAN BARABANI-**

**BAR**

Akademik qayığın mütəhərrik olmayan oturacaq hissəsi - barabani; oxlarla birləşdirilən, oturacaqlarla tərpənməz bənd edilmiş iki cüt çarxdan ibarətdir.

**BARIT-** Odlu silahda güllə hazırlamaq üçün işlədilən partlayıcı maddə.

- **GÜLLƏ BARITI-** Patronun gilizinə doldurulmuş müəyyən miqdardar barit.

**BARK-** Burundan gələn sonuncudan başqa bütün dorlara birbaşa yelkəni olan üç və daha çox dorlu yelkənli dəniz gəmisi. Sonuncu dorda çəp yelkən olur.

**BARKENTİNA-** Eyni hündürlüklü üç və daha çox doru olan yelkənli dəniz gəmisi. Qabaq dor ağacının düz, qalanlarının isə çəp yelkənləri olur.

**BARO-** Taekvondoda referinin çıxış vəziyyətinə qayıtməq haqqında komandası (əmri).

**BAROKAMERA-** Yüksəkliyin insan orqanizminə təsirini öyrənmək və aviasiya cihazlarını sinaqdan keçirmək üçün içərisindəki təzyiq aşağı olan kamera.

- **VAKKUUM BAROKAMERA-** Yüksək hündürlük şəraitinə uyğun sənii seyrək atmosfer yaradan xüsusi germetik kamera. Aviasiya, kosmonavtika, tibb, elcə də alpinistlərin təlim eksperimentləri üçün istifadə olunur.

**BAROQRAF-** Atmosfer (hava) təzyiqini fasılısız qeyd edən cihaz. Barometr-aneroid saat mexanizmi üzrə fırlanan barabana bərkidilmiş blankda avtomatik qeydlər edir.

**BAROMETR-** Atmosfer təzyiqini ölçmek üçün cihaz (civə sütununun millimetrləri və ya hektopaskallarla).

**BARRAKUDA-** Arxası üstə, suya dalaraq yuxarı iki ayaqla bucaq, şaquli dik xətt kimi əsas mövqe və hərəkətlərdən ibarət sinxron üzgüçülük fiqurları.

**BAR**

- **BARRAKUDA, 180 DƏRƏCƏ**

**FIRLANMA-** Barrakuda fiquruna oxşar, lakin şaquli xətt mövqeyində “suya dalaraq şaquli xətt” mövqeyinə qədər 180 dərəcə (360 dərəcə) fırlanması icra edilir.

**BARYER-** (1). Baryerlərlə qaçışda, kross distansiyalarında taxtadan və ya metaldan süni maneə. Müxtəlif distansiyalarda kişilər, qadınlar, yeniyetmə oğlanlar və qızlar üçün müxtəlif hündürlüklü maneələr mövcuddur. 2. At idmanında distansiyalarda tullanmaq üçün süni maneələr. 3. At idmanı məşgələləri üçün manejin divarı. (2). Gələcək fəaliyyət üçün maneə.

- **GENETİK BARYER-** Pauerliftinqdə bir və ya iki yarış növündə (məs., uzun əllər və ya ayaqlar, uzun gövdə) son hədd nəticəsi ilə məhdudlaşan atletin anatomik quruluşunun xüsusiyyəti. Bodibildinqdə son hədd başlıca olaraq konkret əzələ və əzələlər qrupunun kompozisiyası ilə müəyyən edilir.

- **PSİKOLOJİ BARYER-** İdmanın psixi vəziyyəti onun müəyyən fəaliyyətinə və ya hərəkətlərinin (qorxu, həyəcan, utanma və s.) icrasına maneçilik törədir.

- **SÜRƏT BARYERİ-** Məşq prosesi gedisində idmanın baş verən və onun sonrakı artmasına mane olan maksimal sürətinin stabillaşması. Maksimal sürətli çox böyük həcmdə məşgələlərin icrası, onların istifadəsində variativliyin olmaması ilə şərtləşir.

**BASMA, BASILMA**

**TRAMPLİNİN BASILMASI-** Suya hoppanan itələnib atılıb-düşmə nəticəsində (arxa duruşdan hoppanma zamanı) və

**BAS**

ya ayaqlarının yiğilib düzeldilməsi və qollarının qolaylanması ilə şərtləşib bir həmlədə enəndən sonra bədəninin kütləsinin təzyiqi ilə tramplinin maksimal əyilməsinin baş verdiyi faza.

**PEDALI BASMA, PEDALA HƏRƏKƏT VERMƏ-** Velosipedçi tərəfin-dən pedala IV zonada (üst) irəli istiqamətlənmiş güc tətbiq olunur. Bu hərəkət baldır və ombanın açılmasının başlanması hesabına həyata keçir.

**BASKETBOL-** 5 nəfərdən ibarət komanda ilə 15x28m-lik meydançada topla komandalı idman oyunu. Oyunun məqsədi 3,05 m hündürlükdə bərkidilmiş rəqibin səbətinə əllə topu atmaq və öz səbətinə topun atılmasına imkan verməməkdir.

**BASKÜL-** Atın tullanış zamanı uçuşda müvazinətini və müəyyən trayektoriyani saxlamaq qabiliyyəti.

**“BASKUNÇAK”-** Sürət avtomobilərinin rekord göstəriciləri üçün trass.

**BAŞCIQ**

- **RAPİRA VƏ SPAQA UCLUĞUNUN BAŞCIĞI-** Sancma zamanı basılan yerin elektrofiksator siqnalına səbəb olan rapira və spaqa ucluğunun mütəhərrik hissəsi.

- **TENNİS RAKETKASININ BAŞCİĞI-** Çənbərlə birləşdirilmiş və ona bərkidilmiş iki sira perpendikulyar çəkilmiş simli raketka hissəsi. Simli səthin ölçüləri: uzunluğu ən çox 39,4 sm, eni ən çox 29,2 sm. Başçıqlar kiçik, orta və böyük həcmidə olur.

**BAŞÇILIQ ETMƏ**

- **NÖVBƏ İLƏ BAŞÇILIQ ETMƏ-** Qaçıclar qrupunun hər bir üzvü növbə ilə irəlidə qaçaraq liderlik edir. Uzaq

**BAS**

məsafəli qaçıslarda tətbiq olunur.

**BAŞ. “BAŞI ÇƏKMƏ”-** Akademik avarçəkmədə ən çox yeni başlayan idmançılarda rast gəlinən texniki səhv. İdmançı ciyin qurşağı əzələlərini zəiflətməyi bacarmadıqdə və ciyinlərin dərti qüvvəsinin üfüqiliyini pozduqda baş yuxarı çəkilir.

**DOR AĞACININ BAŞI-** Yelkənli gəminin dorunun üst qurtaracağı.

**BAŞLANĞIC (1)- bax. Debüt.**

- **DÜZGÜN OLMAYAN BAŞLANĞIC-** Bir sıra az işlənən və nəzəri cəhətdən zəif işlənmiş şahmat debütləri üçün ümumi əlamət.

- **İNGİLİR BAŞLANĞICI-** 1.c4 gedisi ilə xarakterizə olunan şahmat debütü.

- **KATALON BAŞLANĞICI-** 1.d4 kf6 2.c4 e6 3.g3 gedisləri ilə xarakterizə olunan şahmat debütü.

- **KÖHNƏ HİND BAŞLANĞICI-** 1.g3 gedisi ilə başlanan şahmat debütü. Mümkün davam etdirmələr: 1...g6 2.Cg2 Cg7 3.Kf3 c5; 1.....Kf6 2.Cg2 d5 3.d3 g6; 1....C5 2.Cg2 g6 3.c3d5; 1...h5?! 2.Kf3 b6 3.e4 Cb7.

**BAŞLANĞIC (2)-** Təmrinin icra başlanğıcı.

- **QARRİSON BAŞLANĞICI-** Tirdə təmrin Körpücüyə Rondat qaçışı və tirdə duruşa 360 dərəcə dönməklə arxaya salto. Amerika gimnastı Kelli Garrisonunun adı ilə adlandırılır.

- **SAXLAMA BAŞLANĞICI-** Sambo və cüdoda saxlama vaxtının hesablanması başlayan məqam. Xalçadakı hakim jest və səslə iştirakçılara və saniyə ölçənlərə saxlamانın başlanğıçı haqqında işarə verir. Əl jesti ovucun güləşçilərə tərəfə aşağı uzadılmasıdır. Jest samboda “Tu-

**BAS**

tub saxlamamı söyleyebilirim!”, cüdoda “Osae-komi!” çağrıları ile müşayiət olunur.

- **SOKOLOV BAŞLANĞICI- (RD).** 1.cd4 fg5 2.bc3 ef6 gedişleri ile xarak-terizə olunan debüt.

- **SUYA HOPPANMA BAŞLANĞI-CI-** İdmanın hakimlər tərəfindən qiymətləndirilən birinci hərəkəti. Çıxış vəziyyətinin keyfiyyəti ancaq əllərdə duruşdan hoppanmalarda qiymətləndirilir. Ön və arxa duruşdan yerindən hoppanmanın başlanğıcı idmanın əllərinin birinci hərəkəti ilə, qaçışdan hoppanmada isə onun birinci addımından başlanır.

- **TUTAŞMANIN BAŞLANĞICI-** Gü-ləşçilərin mübarizəyə başladığı və eyni zamanda vaxtın hesablanması anı. Tutaşma arbitrin signali (fiti) ilə (cüdoda xalçadakı həkimin “Xadjime!” quisqırığı ilə) başlanır.

- **YENİ BAŞLANĞIC- (RD).** 1.cd4 bc5 2.d:b6 gedişleri ile xarakterizə olunan debüt.

**BAŞ VURMA (SUYA DALMA)-** Başla suya cumma yardımçı vasitələr və lə-vazimatlardan istifadə etmədən su altında irəliləmə hərəketidir. İnsanın məi-şət, əmək və hərbi fəaliyyətində istifa-də etdiyi adət. İdmanda üzgülərin, suya hoppananların, vaterpolocuların, su-xizək idmançılarının, yaxtsmenlərin və başqa su idmanı növləri nümayəndələrinin hərəkət fəaliyyətinin tərkib hissəsi.

- **BAŞ VURMA, QOL ALTINDAN KEÇMƏ-** Güləşçi bu hərəkəti zamanı başını və gövdəsini rəqibin qolu altına salaraq onun arxasına və yaxud yanına keçir.

**BATAREYA-** Şahmat taxtasının bir xə-tində iki müxtəlif adlı figurun düzülüşü.

**BAT**

**BATMAN-** Qılıncoynadan silahı ilə rə-qibin qılıncına tiyəni tərpətmək və ya onu zərbə vurulan səthin hüdudundan kənarlaşdırmaq məqsədi gündür.

- **DAİRƏVİ BATMAN-** Qılıncoynadan tə-rəfindən rəqibin silahının tiyəsini dövrələ-mək və onu çıxış mövqeyinə qaytarmaq, ya da onları birləşdirməklə icra edilən zərbə.

- **DÜZ BİRBAŞA BATMAN-** Qılıncoynadan tiyənin üfüqi səthə yerini də-yişməklə rəqibin silahına zərbə endirir.

- **SİLAHIN KÜT TƏRƏFİ İLƏ BAT-MAN-** Sablyalarla qılıncoynatmadə qılıncoynadanın sablyanın ağızı ilə yox, tiyənin yuxarı kənarı ilə rəqibin silahına zərbəsi.

- **SOVUŞAN BATMAN-** Qılıncoynada-nın rəqibin tiyəsi boyunca, ardınca onun ülgücünü dövrələməklə silahına sürüş-kən hərəkətlə zərbəsi.

- **SÜRÜŞKƏN BATMAN-** Qılıncoynada-nın rəqibin tiyəsi boyunca silahına zərbəsi.

- **TƏXİRƏSALINMAZ BATMAN-** Qılıncoynadanın tiyənin rəqibin silahına tərəf qarşıya çıxan hərəkətlə zərbəsi.

- **YARIMDAİRƏVİ BATMAN-** Qı-lıncoynadanın rəqibin silahına tiyəni üst mövqe və ya birləşmədən alt birləş-məyə, alt mövqe və ya birləşmədən üst birləşməyə yerdəyişməsi ilə icra olu-nan zərbəsi.

**BATTERFLYAY-** İdman üzgüçülük üsulu. Brassin dəyişilmiş forması kimi meydana gəlmişdir. Üzgüçülər əllərlə avarlamayı ombaya qədər uzadırlar və əl-lərini suyun altında irəli aparmağa çalışırlar. Ayaqlarla hərəkətlər brassdakı kimi yerinə yetirilir. Batterflyayın texnikasının sürətli variantı delfin üzgüçülüyüdür.

**BATUT-** İtələnmədən sonra sürətlə

**BAT**

yüksəyə qalxmağa imkan verən yaylı qurğu-idman alətidir. O, hörülülmüş piltə və ya kapron lentdən düzəldilmiş tor-dan, rezin amortizatorların və yayların köməyi ilə tarım çəkilmiş dayaqlara bərkidilmiş ramadan ibarətdir. Əsas alət kimi batutda hoppanmalarda, id-man gimnastikası və suya tullanmalar-da mürəkkəb akrobatik hoppanmalar və sıçrayışların öyrədilməsi üçün, eləcə də fəzada oriyentiri tapma bacarığının tək-milləşməsi üçün istifadə olunur.

**BAYDARKA-** Avarçəkən idmana aid və ya turistlər üçün dar və yüngül avarlı qayıqda üzü qabağa- hərəkət istiqamətinə oturur və iki pərli avardan istifadə edir. Baydarkalar təyinatından asılı olaraq idman, gəzinti, turistlər üçün və avarlı slalom növlərinə ayrıılır. Baydarkalar təkyerli, ikiyerli və çoxyerli olur.

- **YARIŞ BAYDARKASI-** Müəyyən qaydalara uyğun düzəldilmiş baydarka idman yarışlarına hazırlıq və iştirak etmək üçün istifadə olunur. Ekipaj heyətindən asılı olaraq baydarkalar tək yerli (bir avarçı üçün, K-1), iki yerli (iki avarçı üçün, K-2) və dörd yerli (dörd avarçı üçün, K-4) olur.

**BAYRAQ**

- **FİNİŞ BAYRAĞI-** Qara-ağ xanada siq-nal bayrağı. Hakimlər avtomoto idmani üzrə yarış iştirakçılarına finişi göstərmək üçün fəal yelləməklə istifadə edirlər.

- **İSTİQAMƏTİ GÖSTƏRƏN BAY-RAQ-** At idmanı yarışlarında distansiyalarda sarı və narıncı bayraqlar. Bayraqları döngələrin daxilində qoyaraq onların ətrafindan keçmək lazımdır.

- **KÜNC BAYRAĞI-** Futbol meydani-

**BAZ**

nın künclərində qoyulan və onun sərhədlərini göstərən bayraqlar.

- **SIQNAL BAYRAĞI-** Bəzi idman oyunlarında (futbol, hokkey, su polosu və s.) hakimlik prosesində hakimlərin istifadə etdikləri ağaca bərkidilmiş, böyük olmayan, müəyyən ölçüdə quşlaş parça.

- **START BAYRAĞI-** Start komandasını verməyin başqa üsulu yoxdursa, bu zaman hakimlərin istifadə etdikləri bayraq.

- **MƏHDUDLAŞDIRICI BAYRAQLAR-** Start və finiş xətlərində və at idmanı yarışlarında maneələrin yanında qoyulur: qırmızı sağda, ağ-solda, xəndək-kanallarda qabaq və arxa tərəfdə. Məhdudlaşdırıcı bayrağın üzərindən keçmək səhv sayılır, hoppanma hesaba alınmir və oyuncu cərimə olunur.

**BAYRAQCIQ (1)-** Şahmat saatlarında xüsusi qurğu, onun düşməsi göstərir ki, oyun üçün ayrılmış vaxt bitmişdir.

**BAYRAQCIQ (2)- BAX. YANDAN HORİZONTAL ASILMA.**

**BAZA-** 1.Idman məşğələlərinin bir və ya bir neçə növü üçün idman qurğusu.

- **AT İDMANI BAZASI-** Süvarilərin öyrədilməsi, atların yerləşdirilməsi, at idmanı üzrə yarışların keçirilməsi üçün ayrılmış, sürmə və hoppanmala, də-rəcəyə, meydançaya və ya örtülü mane-jə malik idman qurğusu. At idmanı bazası cavan atların (miniyə öyrədilmə, atılıb- düşmə, hoppanma və oynama) təliminə də xidmət edir.

- **AVARÇƏKMƏ BAZASI-** Su höv-zəsi sahilində avarçəkmə qayıqlarının istismarı, saxlanılması və təmiri üçün şəraiti təmin edən tikili.

**BAZ**

**- BEYSBOL BAZASI-** Oyun meydanının əsas nöqtələri. (Bir bazadan o birisinə) 38x38 sm kvadrat formalı, 10 sm qalınlığında qumla dolu balaca torbalar üzrə qaçış gedir. Beysbol meydanında üç - 1-ci, 2-ci və 3-cü baza vardır. Hükümçü komandanın oyuncusunu bazasında ləkələmək (vurmaq) olmaz.

**- XİZƏK BAZASI-** Məşq təlimləri və xizəkçilərin yaşaması üçün nəzərdə tutulmuş idman qurğusu. Burada xizək stadionu, xizək saxlanılan yer, hotel, yeməkxana olur.

**- İDMAN BAZASI-** Müxtəlif idman növlərinin təlim məşğələləri, idmançıların yaşaması və bərpaedici tədbirlərin təşkili üçün kompleks idman qurğusu.

**- SU İDMANI BAZASI-** Su hövzəsinde üzgüçülük üçün inşa edilmiş müxtəlif hovuzlar və binalar kompleksi.

**BAZA- (2).** Bir şeyin həyata keçirilməsi, yaxud fəaliyyəti üçün lazım olan maddi-texniki şəraitin məcmusu. **3.** Müəyyən bir işə, əməliyyata xidmət üçün hər cür ehtiyat, maddi vəsait, xüsusi təsisat və qurğularla təchiz olunmuş yer. **4.** Mal, məhsul, material və s. saxlamaq üçün yer, anbar. **(5).** Bodibildinqdə proporsiya və simmetriyanın inkişafından asılı əzələlərin daha böyük qrupu üçün, pauerliftinqdə isə yarış hərəkətlərində nəticə etibarilə səmərəlilik üçün təmrirlər məcmusu. Bura ayaq üstdə və uzanmış halda tədricən qaldırma, şanqla çöməlmədə və trenajorlarda ayaqlarla sıxma, əyləmli halda və ayaq üstə dartı qüvvəsi, tirlərdə yük altına salmaqla zəiflətmə təmrirləri daxildir. **(6).** Velosipedin təkər oxları arasında məsafə.

**BES**

**BAZU-** Qolun ciyindən dirsəyə qədər olan hissəsi.

**BAZUÖNÜ-** Qolun dirsək oynağından biləyə qədər olan hissəsi.

**BEQ-** Qolf üçün klyuşkalı çanta.

**BEL**

**- ÇANAQ- BEL SÜMÜYÜ-** Çanaq sümüyü, sağrı (sakrum) - çanaq sümüyüünün üst hissəsinin oynaqlarından və çanaq düyünlərindən ibarət insan skeletinin hissəsi. Aşağı ətrafları gövdə ilə sərbəst birləşdirir. Hazırda anatomiada “aşağı ətrafların bel sümüyü” termini qəbul edilmişdir.

**BENDİ- bax. TOPLA HOKKEY.**

**BENZİN-** Daxili yanma mühərriki olan karbüratorlu əksər avtomobil və motosikletlər üçün əsas yanacaq (oksidləşdirici atmosfer hava). Əsasən neftdən və ya daş kömür gitrəsindən distillə yolu ilə, ya da suni surətdə alınan rəngsiz, tezalışan uçucu maye.

**BERDİ-** Qolf oyununda bir çalaya ikidən bir az zərbələrin miqdarı (bu çuxurun şərti normativi).

**BEREYTOR-** Atı miniyə öyrədən mütəxəssis, at təlimçisi.

**BEŞNÖVÇÜLÜK-** 5 eyni cinsli və ya müxtəlif cinsli yarış növlərindən ibarət çoxnövçülük.

**- AĞIRLIQQALDIRMA BEŞNÖVÇÜLÜYÜ-** Ağırlıqqaldırmada kompleks yarış təmrirlərinə jim, dartma, ikiəlli təkan, bir əllə dartma, bir əllə təkanın cəmi üzrə nəticənin müəyyənləşdirilməsi daxildir. Yarış programına 1935-ci ildə daxil edilmişdir.

**- ATLETİK BEŞNÖVÇÜLÜK-** Beş təmrindən - iki qaçış, iki hoppanma və

**BESİ**

bir tullama növündən ibarət atletika növü. Hazırda gənc oğlanlar və qızlar arasında keçirilir. Yaşlılar arasında köməkçi növ kimi də tətbiq edilir.

**- BİR GÜN ƏRZİNDƏ MÜASİR**

**BEŞNÖVÇÜLÜK-** Bu kompleks yarışda müasir beşnövçülüyün bütün növləri bir gündə keçirilir.

**- ESTAFET TİPLİ MÜASİR BEŞ-**

**NÖVÇÜLÜK-** Yarışlarda üç idmançıdan ibarət komandalar bir-birinin ardınca estafeti yerinə yetirirlər: hər biri 9 maneəni rəf etməklə at sürmə, 100 m məsafləyə üzmə, 2000 m məsafləyə kross qaçışı, şpaqalarla qılıncoynatma (komanda komandaya qarşı) və 25 m məsafləyə tapançadan atəşəcəma (10 atəş).

**- QADINLAR ARASINDA MÜASİR**

**BEŞNÖVÇÜLÜK-** İdmanın bu kompleks növünə daxildir: 13-15 maneəni rəf etməklə at sürmə, şpaqalarla qılıncoynatma, 25 m məsafləyə tapançadan atəşəcəma, 200 m məsafləyə üzmə, 2000 m məsafləyə kross qaçışı.

**- MÜASİR BEŞNÖVÇÜLÜK-** İdmanın kompleks növü olub bura daxildir: 15 maneəni dəf etməklə at sürmə, şpaqalarla qılıncoynatma, (5,6 mm-lik kəlibrlı) tapançadan 25 m distansiyaya atəşəcəma (20 atəş), 300 m məsafləyə üzmə, 4 km məsafləyə kross qaçışı. Bir qayda olaraq, yarışlar 5 gün ərzində keçirilir.

**- ZABİT BEŞNÖVÇÜLÜYÜ-** Müasir beşnövçülüyün 1948-ci ilə qədərki adı.

**BEYDEVİND-** Küləyə nisbətdə yelkənli gəminin səmti. Beydevind zamanı yaxtın burnundan sayılan diametral müstəvi ilə küləyin istiqaməti arasındaki bucaq 35-40 dərəcədən (sərt beydevind)

**BƏD**

80 dərəcəyə qədər (tam beydevind) olur.

**- YÜRÜŞ BEYDEVİNDİ-** Yaxt manevrli istiqamətlə küləyə tərəf elə sərt gedir ki, özü üçün o qədər də mənfəəti küləkdə çıxır.

**BEYSBOL-** “Üç baza” və “ev” olan meydanda növbə ilə gah hücumda, gah da müdafiədə çıxış edən iki komanda arasında (hər birində 9 nəfər) top və toxmaqla oynanılan komandalı idman oyunu. Topa toxmaqla yaxşı zərbə vurandan sonra hücumçu bir bazadan o birinə qaçmağa və “eve” qayıtmaga çalışır və buna görə xal alır. Müdafiə olunan komanda onu topla ləkələməyə və oyundan çıxarmağa çalışır. 9 inninqdə bazalara çox tam qaçan və çox miqdarda xal qazanan komanda qalib gəlir.

**BEYSMEN-** Beysbolda komandanı müdafiə edən, bazanın “keşikçisi” olan oyunçu.

**BƏBİR. “QAR BƏBİR”-** Himalay dağlarının ən uca beş zirvəsini fəth edən alpinistin qeyri-rəsmi adı.

**BƏDƏN TƏRBİYƏSİ-** Bədən hərəkətləri, idman, gimnastika, yaşayışda düzgün rejim gözləmək vasitəsilə insan bədəninin hərtərəfli inkişaf etdirilməsi və möhkəmləndirilməsi.

**BƏDƏNİN HİSSƏLƏRİ-** Biomexanikada dayaq-hərəki apparatın oynaqda hərəkəti zamanı vahid tam kimi qiyətmətləndirilən, onun ayrı-ayrı hissələrinin qəbul olunmuş şərti adı.

**BƏDİİ TƏSİRLİLİK (SƏLİSLİK)-**

Bir sıra idman növləri (gimnastika, bədii gimnastika, konkilərdə fiqurlu sürüşmə, sinxron üzgüçülük və s.) nümayəndələrinin hərəkətləri çox baxımlı, emosional icra etmək və musiqi ilə uyğunlaşdırmaq bacarığı.

**BƏL****BƏLƏDLİK**

**-SUYA HOPPANMALAR ZAMANI GÖRMƏ BƏLƏDLİYİ-** İdmançı tərəfindən hər hansı cismin-oriyentirin düz öz qarşısında -çıxış vəziyyətindən başlayaraq və I-V dərəcədə hoppanmalarda itələnmənin başa çatmasına qədər qeyd edilməsi. Baxışın belə istiqaməti başın əməgəyini yuxarıda saxlanması yüngüləşdirir, bu da həm daha səmərəli itələnməyə, həm də ucuşun optimal istiqamətini seçməyə xidmət göstərir. VI dərəcədə hoppanmalarda (əllərdə duruşda) baxış qarşidakı suya girmə yerinə yönəldilir. Baxışın istiqaməti uçuşda hoppanmalardan hər birinin texniki xüsusiyyəti ilə şərtləşir. Suya girməyə hazırlaşarkən görmə oriyentiri tapma suya qədər qalan məsafəni və suyun səthinə nisbətdə bədənin vəziyyətini dəqiqləşdirməyə imkan verir. Görmə oriyentirini tapma bir çox cəhətdən suya tullananın məkana görə oriyentirini müəyyən edir.

**BƏND (1)-** Portda, limanda bir ucu ilə sahilə bitişən çəpərləyici qurğu.

**BƏND (RABİTƏ- QÖVS) (2).** Məcburi figur mikroelementi, həmçinin konkilor-də sərbəst figurlu sürüşmədə giriş və çıxışın iki simmetrik kəsişən qövsünü təşkil edən dönmə. Figurcu hərəkətdə ikən sürüşmənin tilini və ön tərəfini dəyişməklə, lakin hərəkət istiqamətini dəyişmədən konkının ya xarici, ya da daxili tilində hərəkəti irəli və ya arxaya yerinə yetirir.

**- BURAXICI (QORUYUCU) BƏND-TƏTİK-** Atıcılıq silahında təsadüfi atəşaçmanı aradan qaldırmaq üçün qurğu.

**BƏN**

**- DOMBAY BƏNDİ-** İki adamdan ibarət komandanın idman üzrə qayayadırmanın yarısı bəndinin bir növü. Hakimlər kollegiyası tərəfindən nişanlanmış qarşılıqlı, növbəli sığortalanmaqla, şərtləşdirilmiş yol üzrə üsul və göstərişləri yerinə yetirməklə qaya marşrutlarını keçmə. Dombay əlaqələrində irəliləmə texnikasının xüsusiyyəti sərbəst və dayağın suni nöqtələrindən istifadənin birləşdirilməsidir. Sığortalanma texnikasında yanlışlığa görə minimal cərimə xallarında marşrutu başqalarından daha tez rəf edən dəstə qalib gəlir..

**- KRİM BƏNDİ-** İdman qayayadırmanın üzrə qrupla növ. Əvvəlcədən komandaya tanış olmayan qayada seçilmiş və hazırlanmış öz marşrutunu dəqiq keçməklə bağlı yarış. Sığortalanmanın və səmttapmanın təmin etməkdə minimal cərimə balları ilə 30 dəqiqə ərzində başqa larından yüksəyə qalxan bənd qalib gəlir.

**- QAFQAZ BƏNDİ-** Qarşılıqlı sığortalanma tətbiq etməklə (idman qayayadırmanın üzrə yarışda Dombay bəndi nümunəsi üzrə) iki alpinistin hakimlər kollegiyası tərəfindən salınmış və hazırlanmış buzlu marşrutda tras əlaqəsinin keçməsin-dən ibarət idman buzadırmanma yarışı. Qalib iki variantdan biri üzrə müəyyənləşir: klassik (buz texnikası və sığortalanma metodlarında texniki yanlışlığa görə cərimə ballarının ən az miqdarı ilə marşrutu başqa əlaqərlə tez rəf etmə) və ya zaçot hesabı ilə (yalnız buz texnikası və sığortalanmaya görə ballar hesaba alınır, trası keçmə sürətinə diqqət verilmir).

**- PAMİR BƏNDİ-** İdman buzadırmanın növü. Hakimlər kollegiyasının ha-

**BƏN**

zırladığı buzlu traslarda (yarış) marşrut üzrə iştirakçılar tərəfindən müstəqil çəkilmiş rabitə (Krim rabbitesi nümunəsi üzrə idman qayayadırmanma yarışında olduğu kimi) müxtəlif üsul və texniki vasitələr tətbiq etməklə, elcə də ali hakim sığortası, seçmə yolu ilə daha təhlükəli sahələrdə təşkil olunan yarış. Rabbitənin hər bir iştirakçısının 5 kq çəkidə dal çantası olur.

**- TAKELAJ BƏNDİ (ÇƏNBƏRİ)-** Takelajın hissələrini öz aralarında birləşdirmək və takelajı yelkənə bağlamaq üçün xidmet edən yaxt təchizatının köməkçi detali.

**“BƏND ETMƏ” (“BAĞLAMA”)-** İdman səmttapmasında nəzarət məntəqəsinin yaxınlığında yerləşmiş oriyentirdən, idmançının rəyinə görə, nəzarət məntəqəsini daha səmərəli və sürətli “tutma” mümkündür. “Bağlamaya” çıxış onun axtarışına vaxt itirməmək üçün münasib və tez olmalıdır.

**BƏRBƏRLİK. MATERIAL BƏRBƏRLİYİ-** Şahmat (dama) partiyasında mübarizə aparan tərəflərin qüvvə (fiqur, piyada və damaların) bərabərliyi.

**MÖVQEYİN BƏRBƏRLƏŞMƏSİ-** Şahmat və damada - rəqibdə olan üstünlüyü aradan qaldırılması bərabər şans vəziyyətinə gətirir.

**BƏRKİDİLƏMƏ. KANATIN ÇƏKİLIB BƏRKİDİL MƏSİ-** 1900-1920-ci illərdə Olimpiya oyunlarının programına daxil olmuş və müasir dövrdə do-nanma və xalq bayramlarında geniş ya-yılan idman növü. Yarışda bir neçə adamdan ibarət iki komanda 50 m uzunluğunda kanatı orta xətdən çəkib

**BİA**

aparırlar. Oyunun məqsədi orta xəttin iki metrliyində yerləşən çəkib aparma xəttindən kanatın markasını öz tərəfinə çəkib gətirməkdir.

**BƏRPA EDİLMƏ-** Orqanizmdə iş qurtarandan sonra baş verən və işə qədərki vəziyyətə fizioloji, biokimyəvi və psixi funksiyaların mütamadi keçməsindən ibarət proses.

**BƏZƏK. QOYULMA BƏZƏK- (1).** Stolüstü tennis raketkasının oynanılan hissəsinin üstünü örtən rezin və ya məsaməli material. **(2).** Gimnastikada təmrinlərin icrası zamanı ovucun dərisini qopardılmaqdan qorumaq üçün xüsusi material.

**- BIRQATLI QOYULMA BƏZƏK-** Birqat bütöv, təbii qabarcıqlı rezindən ibarət qoyulma bəzək stolüstü tennis raketkasının oynanılan səthini örtür.

**- İKİQAT QOYULMA BƏZƏK-bax. SENDVİC.**

**- KAMANIN DƏSTƏYİNDƏ QOYULMA BƏZƏK-** Kamanın tutacağının orta hissəsi, adətən çıxardılmalıdır. Kamani tutma rahatlığı üçün müxtəlif yapışmalarda qoyulma bəzəklərin üç ölçüsü mövcuddur.

**BIATLON-** Xızək idmanı növü, xızəklərdə kiçik kalibrli tüfənglə müəyyən məsafələrdəki hədəflərə gülə atmaqla yürüş. Atıcılığın distansiyası 50 m, yürüşüñkü isə 7,5-dən 20 km-ə qədərdir. 1978-ci ildən biatlonda yalnız kiçik kalibrli silahdan istifadə olunur.

**BİLƏK-** Qolun dirsəkdən ələ qədər olan hissəsi.

**BİLYARD-** Bu oyun üçün üzərinə mahud çəkilmiş xüsusi stol üstündə şarlarla oynanılan oyun. Yanlarında və künclə-

**BİL**

rində altda tor torbalı 6 luzası olan və ya müvafiq nişanlı, lakin luzasız oyunun 30-a qədər- amerikan, kiçik rus piramidası, Moskva piramidası, bilyardlarla keqli, alager, karambol, artistik bilyard, snuker, pul, kennon və s. kimi növü vardır.

**BİMS-** Goyərtəni saxlayan və yaxtin gövdəsinin eninə qoyulan komplektin bir hissəsini təşkil edən köndələn tir. Döşəmədə qabaqda və arxada kəsik yerlər (lüklər, dorlar, kokpitlər üçün), həm də tikililər altında gücləndirilmiş tirlər, kəsik yerlərdən göyərtəyə yanalarla yarımtırılaraq qoyulur.

**BİNT**

- **BOKSÇU BİNTLƏRİ-** Uzunu 2 m-dən (ağır çəkili boksçular üçün 2,5 m) və eni 4-5 sm-dən çox olmayan elastik lent.

- **ƏLLƏRİN BİTLƏ SARINMASI-** Döyüşqabağı və ya telim zamanı əl biləklərinin zədələnməkdən qorumaq məqsədilə bokşunun yumruq sıxlımlı əllərinin xüsusi elastik bintlə sarınıb möhkəmləndirilməsi yarış qaydaları ilə tənzimlənir.

**BİOENERGETİKA-** Orqanizmin həyat fəaliyyəti proseslərində enerjinin dəyişmə mexanizmini və qanuna uyğunluqlarını öyrənən biologyanın bir bölməsi.

**BİOKİMİYA. İDMAN BİOKİMİYASI-** Bədən tərbiyəsi və idmanla məşğul olan adamların orqanizminin tərkibində kimyəvi maddələrin quruluş xüsusiyyətlərini, bölünmə, çevrilmə və funksiyalarını öyrənən elm.

**BİOLOGİYA-** Canlı varlıqların həyat və inkişafi qanunlarını tədqiq edən, həyatın mahiyyətinin anlaşılmasına yönəlmış canlı təbiət haqqında elmlərin məcmusu.

**BİOLOJİ SAAT(1)-** Geofiziki faktorla-

**BİO**

rın (ışıq və qaranlıq, iş və istirahət və s.) dəyişməsi ilə şərtləşən bioloji proseslərin ciddi vaxtaşırılığına əsaslanan insanın vaxta bələdləşmək qabiliyyəti. (2). Bioloji ritmlərin əsasında ciddi vaxtaşırılıqla səciyyələnən fizioloji və fiziki-kimyəvi hüceyrədaxili proseslərin məcmusu.

**BİOMEXANİKA. İDMAN BİOME-XANİKASI-** Fiziki məşğələlər prosesində insanın mexaniki hərəkət qanunlarından bəhs edən elm. İdmançının hərəki fəaliyyəti fəal hərəkətləri ilə qarşılıqlı sistem kimi nəzərdə tutulur.

**BİOMETRİYA. İDMAN BİOMETRİYASI-** İdmanda bioloji eksperimentlərin planlaşdırılması və riyazi statistika metodlarına əsasən nəticələrin işlənilməsi ilə bağlı biologyanın bir bölməsi.

**BİOPSİYA-** Xəstəliyi müəyyən etmək üçün xəstənin bədənindən kəsilib götürülmüş toxumanın diaqnostika məqsədilə mikroskopik tədqiqi.

**BİORİTM. BİORİTM (HƏYATI RİTM)-** Orqanizmdə bioloji proses və hadisələrin intensivlik və xarakterinin dövrlər üzrə dəyişməsi.

- **AYLIQ BİORİTM-** Bir ay ərzində bioritmin dövrlər üzrə dəyişməsi.

- **BİR GECƏ-GÜNDÜZLÜK BİORİTM-** Bir gecə-gündüzlük (geofizik) dövrdə bioritmin dövrlər üzrə dəyişmələri.

- **ÇOXİLLİK BİORİTM-** Bir neçə illik dövrdə bioritmin dövrlər üzrə dəyişmələri.

- **İLLİK BİORİTM-** İllik dövrdə bioritmin dövrlər üzrə dəyişməsi.

**BİORİTMOLOGİYA-** Bioloji sistemlərdə ritmik prosesləri öyrənən elm.

**BİRDƏN QALDIRMA.**

**BİO**

- **AYAQLARLA BİRDƏN QALDIRMA-** Ağırıqqaldırmada xüsusi hazırlıq təmrini. Xüsusi dəzgahda çıxış vəziyyətində bükülmüş ayaqlar ştanqın qrifinə və ya yük altına salınaraq diz oynaqlarında platformaya söykənir.
- **BAŞ ÜZƏRİNƏ BİRDƏN QALDIRMA-** Ağırıqqaldırmada xüsusi hazırlanmış təmrin. Ştanqın qrifi baş arxasında çiyinlərdə olmaqla körpücükdə ayaq üstə çıxış vəziyyətindən ştanqı birdən qaldırma.
- **BİR ƏLLƏ BİRDƏN QALDIRMA-** Ağırıqqaldırmanın, daş və başqa idman növlərində xüsusi hazırlıq təmrini. Ayaq üstə çıxış vəziyyətindən yüksələ çiyində olan əli dirsək oynağında tam açılana qədər yuxarı qaldırma.
- **JİMDƏ BİRDƏN QALDIRMA-** Çıxış vəziyyətindən ayaq üstə, uzanaraq, çöməlməklə bədənin hər hansı bir hissəsinin köməyi olmadan ştanqı sinəyə və ya çiyinlərə düz qollarla yuxarı qaldırma.
- **DURUŞDA BİRDƏN QALDIRMA-** Çıxış vəziyyətində körpücükdə duraraq ştanqın qrifini sinədən birdən qaldırma.
- **“ƏSGƏRSAYAĞI BİRDƏN QALDIRMA”-** Ağırıqqaldırmada xüsusi hazırlıq təmrini. Ayaq üstə, ayaqlar birlikdə, pəncələr ayrı, ştanq sinədə çıxış vəziyyətindən ştanqı birdən yuxarı qaldırma.
- **FRANSIZSAYAĞI BİRDƏN QALDIRMA-** Çiyinin üçbaşlı əzələsinin (trisepsin) inkişafi üçün bodibildinq və pauerliftinqdə işlədilən termin. Çiyin vertikal vəziyyətdə qeydə alınmış dirsək oynağında qolların açılmasından ibarətdir. Üfüqi, əyləmli və əks əyləmli skamyalarda uzanmaqla hantellərlə və ya ştanqla, biləklərin müxtəlif mövqelə-

**BİR**

rində ştanqın qrifini və ya hanteli tutan biləklərin müxtəlif mövqelərində yerinə yetirilə bilər.

- **İZOMETRİK BİRDƏN QALDIRMA-** Ağırıqqaldırmada xüsusi hazırlıq təmrini. Ştanqın qrifi sinədən çıxış vəziyyətindən başlayaraq istənilən səviyyədə dəzgaha bağlanır. Qolların yuxarı düzləndirilməsinə cəhd.

- **KLASSİK BİRDƏN QALDIRMA-** 1972-ci ilə qədər üçnövçülük üzrə yarış programına daxil edilmiş ağırıqqaldırma təmrini. Ayaq üstə sinədə ştanqla çıxış vəziyyətindən düz ayaqlar aralı, pəncələr bir xətdə hakimin signallı üzrə yalnız qolların gücü ilə dayanmadan və qollarda əyrilik olmadan düz qollarda ştanqı yuxarı qaldırma.

- **NÖVBƏLİ BİRDƏN QALDIRMA-** Ağırıqqaldırma, daş qaldırma və başqa idman növlərində xüsusi hazırlıq təmrini. Ayaq üstə, çömələrək və ya uzanmış vəziyyətdə daşlarla, hantellərlə qolları dirsək oynaqlarında tam düzələnə qədər yuxarı, bir-birinin ardınca açma.

- **ŞTANQI DAYAQDAN BİRDƏN QALDIRMA-** Ağırıqqaldırmada xüsusi hazırlıq təmrini. Ştanqı müvafiq dayaqdan sinəyə götürərək birdən yuxarı qaldırma.

- **TEMPLƏ BİRDƏN QALDIRMA-** Ağırıqqaldırmada xüsusi hazırlıq təmrini. Hazırlıq üçün ştanqı sinədə tərpətməklə və ya ayaqları diz oynaqlarında bükmək və açmaqla onu ayaqüstə birdən yuxarı qaldırma.

- **UZANAQLI BİRDƏN QALDIRMA-** 1.Pauerliftinqdə yarış hərəkəti.

**BİR**

Üfüqi skamyada uzanmış vəziyyətdə icra edilir, düzləndirilmiş qollarda yuxarı qaldırılmış ştanq döş qəfəsinə toxuna-na qədər endirilir. Sonra qolların tam düzləndirilməsinə və alətin vəziyyətinin qeydə alınmasına qədər yuxarı qaldırılır. **2.Ağırlıqqaldırma**, pauerliftinq və bodibildinqdə xüsusi hazırlıq təmri-ni. O, üfüqi skamyada, əyilmiş skamyada ştanq və ya hantellərlə başıyxarı və əks əyilmiş skamyada başaşağı icra edilir.

**“BİRİNCİ ƏL”-** Şahmat terminidir, mənası ondan ibarətdir ki, ağlar qaraların hansısa debüt gedişlərini yüksək templə yamsılayır.

**BİRİNCİLİK-** Hər hansı bir idman növü üzrə iştirakçıların tutduqları yeri müəyyən-ləşdirmək üçün müxtəlif dərəcəli yarış.

- **AÇIQ BİRİNCİLİK-** Çəki dərəcələrinə bölmədən iştirakçıların çıxış etdiyi yarış növü.

- **KOMANDA BİRİNCİLİYİ-** Yarıçda bəzi idman növləri üzrə (məs.: gimnastika, müasir beşnövçülüklük üzrə komanda birinciliyi), eləcə də yarışın ayrıca bir növü üzrə (məs., atsurmə üzrə komanda birinciliyi) komanda üzvlərinin nəticələrinin cəminə görə müəyyənləşdirilən birincilik.

- **MÜTLƏQ BİRİNCİLİK-** İştirakçıları çəki dərəcələrinə bölmədən keçirilən boks üzrə yarış. Ancaq bir qalib - mütləq çempion müəyyənləşdirilir.

- **ŞƏXSİ BİRİNCİLİK-** Yarıçda idman növləri üzrə, eləcə də yarışın ayrıca bir növü üzrə bir idmançının çıxışlarının nəticəsinə görə müəyyənləşən birincilik.

- **ÜMUMİ KOMANDA BİRİNCİLİ-Yİ-** Yarıçda bir idman klubu və ya bir

**BİR**

cəmiyyətin (məs.: kişilərdən və qadınlardan ibarət komanda) bir neçə kollektivinin çıxışının ümumi yekununa görə müəyyənləşdirilən birincilik.

**BİRKA-** Atın adı və nömrəsi olan etiket. **BİRLƏŞMƏ-** (1). Qılıncoynadanların silah tiyələrinin döyüş meydanından kənarda toqquşdurulması.

2. Qılıncoynadanların silahlarının ağızını aşağı-irəli və silahlı əllərin ovuclarını aşağı çevirməklə silahların xarici kənarlarını birləşdirməsi.

3. Qılıncoynadanların silahlarının ağızı daxilə-irəli istiqamətlənməklə və silahlı əllərin ovucları aşağı tuşlanmaqla xarici kənarlarının birləşdirilməsi.

4. Qılıncoynadanların silahlarının xarici sərhədlərinin tiyəsini üzü yuxarı - irəli istiqamətləndirmək və silahlı əllərin ovuclarını aşağı yönəltməklə birləşdirməsi.

5. Qılıncoynadanlar silahlarının tiyəsini yuxarı-irəli istiqamətləndirməklə və silahlı əllərin ovuclarını daxilə yönəltməklə tiyələri birləşdirirlər.

6. Qılıncoynadanlar rapira və şpaqalarla qılıncoynatmadə silahlarının tiyəsini (ucunu) yuxarı-irəli istiqamətləndirməklə, silahlı əllərin ovuclarını aşağı yönəldib maska səviyyəsinə qaldırılmış sablyा tiyəsini irəli-daxilə tuşlamaqla daxili kənarlarını birləşdirirlər.

7. Qılıncoynadanlar silahlarının tiyəsini yuxarı-irəli istiqamətləndirməklə, rapi-ra və şpaqalarla qılıncoynatmadə silahlı əllərin ovcunun içini yuxarı tuşlamaqla, maska səviyyəsinə qaldırılmış sablyanın tiyəsini irəli-daxilə yönəltməklə xarici kənarlarını toqquşdururlar.

**BİR****BLO**

**8.** Qılıncoynadanlar silahlarının tiyəsini aşağı-irəli istiqamətləndirməklə və silahlı əlin ovcunun içi yuxarı yönəldilməklə rapira və şpaqaların daxili kənarlarını birləşdirirlər.

**9.** Qılıncoynadanlar rapira və şpaqaların tiyəsini aşağı-irəli istiqamətləndirməklə və silahlı əllərin ovcunun içini yuxarı yönəltməklə silahların xarici tərəflərini birləşdirirlər.

**10.** Qılıncoynadanlar rapira və şpaqaların tiyəsini irəli-daxilə yönəltməklə və silahlı əllərin ovcunun içi yuxarı baxmaqla tiyələrin xarici kənarlarını birləşdirirlər.

**BİRLƏŞMƏ 1.**

**2. BİRLƏŞMƏYƏ YİYƏLƏNMƏK-** İki qılıncoynadanın tiyələrinin toqquşması nəticəsində onlardan birinin bir-başa sancma alması istisna edilir.

**-ALT (AŞAĞI) BİRLƏŞMƏ-** Qılıncoynadanlar tiyələri aşağı-irəli istiqamətləndirməklə silahları toqquşdururlar.

**-NEYTRAL BİRLƏŞMƏ-** Sancmaları bir-başa düz endirməklə qılıncoynadanların hər ikisinə imkan verən tiyələrin toqquşması.

**- YUXARIDAKI (ÜST) BİRLƏŞMƏ-** Qılıncoynadanlar tərəfindən yuxarı-irəli istiqamətləndirilmiş tiyələrin bir-birinə toxunması (toqquşması).

**BİRLƏŞMƏ, BİRLƏŞDİRİMƏ (3)-** Gimnastika və akrobatikada bitişik icra edilən iki və daha çox elementin əlaqələndirilməsi.

**MAKROERQİK BİRLƏŞMƏLƏR-** Canlı hüceyrələrin (məs., adenozintrifosfor turşusu) orqanik birləşmələrinin parçalanması müxtəlif iş növlərinin, həyat fəaliyyətinin lazımı maddələrin biosinte-

zi üçün hüceyrələr tərəfindən istifadə olunan sərbəst enerjinin çıxardılması ilə müşayiət olunur.

**BİSEPS-** Əli bilək oynağında bükən ikibaşlı çüyün əzələsi.

**BİZAN-** İki və daha çox yelkənli gəminin orta dorundakı alt yelkəni arxadakından uzun olan dal tərəfdəki dora çəpinə bağlanır. Bizan bermud və qafel bucaqlı ola bilir.

**- BİZAN DORU-** Çoxdurlu yelkən gəmilərində arxa dor.

**BLANK-** Oyunçuların şahmat və ya dama partiyalarının qeydini aparıb doldurmaq üçün boş yerlər qoyulmuş kağız vərəq.

**BLİNDAJ (İSTEHKAM)-** Atəşəcəma yarışlarında atış meydanında xidmətçi heyətin daldalanması üçün tikili. Adətən, hədəf xəttində yerləşir. Yer üstündə divarlarla möhkəmləndirilmiş, taxta, dəmir-beton və s. ilə örtülmüş cuxur.

**BLİTS-** Məhdud vaxt ərzində keçirilən sürətli oyun.

**BLİTS-TURNİR 1.** İdman oyunları və təkmübarizlikdə qısa müddətli yarış olub, adətən, bir gündə, qısalılmış vaxtda keçirilir. **2.ŞAHMAT** və damada iştirakçılar üçün çox qısalılmış kontrol vaxtla keçirilən yarış.

**BLOK-** 1.İtiaxan takelajla işi yüngüləşdirmək və dartı istiqamətini dəyişmək üçün qurğu. Blok ağır şeyləri qaldırmaq üçün sadə mexanizm olub korpusun daxilində yerləşən fırlanan disk-dən (çarxdan) ibarətdir. Tərpənməz blok gücü artırır, yalnız dartı qüvvəsi istiqamətinin dəyişməsinə xidmət edir. Mütəhərrik blok gəmi iplərinin yük sax-

**BLO**

lamaq gücünə üstünlük verir. **2.**Voleybolda fəal müdafiə ilə texniki üslub. Ön xətt oyuncuları tərəfindən yerinə yetirilir. Onlar əllərini torun üst kənarında yuxarı qaldırmaq hesabına rəqibin hücum zərbəsi anında topun yolunu kəsirlər. Bir oyuncu ilə olduğu kimi, iki və ya üç oyuncu ilə də eyni vaxtda icra oluna bilir (ikiqat, üçqat blok). **3.** İstiqamətverici zonadan (dəzgah), yüksək blokundan, bir və ya bir necə şķivdən (çarx), trosdan (lent, zəncir) və müxtəlif formalı dəstəklərdən ibarət trenajor qurğusu. Müxtəlif idman növlərində ayrı-ayrı əzələlərin və ya əzələ qruplarının gücünü inkişaf etdirməyə və sağlamlaşdırıcı təsir məqsədinə xidmət edir.

**BLOKADA-** **1.**Şahmatda piyada və fiqurları dayandırma vasitəsi. Blokadanın mahiyyəti ondadır ki, oyuncu öz fiqur və piyadasını rəqibinkilərin qarşısına elə qoyur ki, onun hərəkətinə mane olsun. **2.** Damada rəqibin damalarını qənaətbəxş gedişlər etmək imkanından məhrum edir.

**BLOKADA (TƏCRİD) ETMƏ-** **1.** Velosiped idmanında rəqibin yolunu kəsmə kimi xarakterizə olunan taktiki üslub. İstər şossedə, istərsə də trekdə, əsasən qrup yürüşlərində, xüsusən də finiş çatma anında tətbiq olunur. **2.** Bir sıra komandalı idman oyunlarında müdafiə üsulu olub mahiyyəti rəqibin topa, şaybaya və ya qapıya yolunu kəsmekdir. Bir sıra idman növlərində -topla hokkeydə, otüstü hokkeydə və futbolda rəqibi təcrid etmək, su polo-sunda rəqibin irəliləməsinə mane olmaq qadağandır. Basketbol və həndbolda topa yiylənmiş oyuncunu təcrid et-

**BOB**

məyə icazə verilir. Hokkeydə şaybaya yiylənmiş oyuncunu meydanın özünə aid hissəsində blokada etmək olar.

**BLOKİROVKA. ZƏRBƏNİN BLOKİROVKASI-** Boks- çunun bazu və ya bılıklə rəqibin zərbəsini bağlayan və onu optimal amplituda və hərəkət sürəti ilə icra etməyə imkan verməyən qarşılıqlı hərəkətləri.

**BLOKSOT-** Basketbolda rəqibin atmasını əllərlə blokirovka edib topun yoluna maneə yaratmaqdır.

**“BLÖ FLAM”-** (fransızca-“mavi alov”). Raket mühərrikli rekord avtomobil “Riekşn Daynemiks”.

**BLÜZ-** Buz üstündə 17 addımdan ibarət məvburi idman rəqsi. Hər biri 4 say üzrə 22 ölçü tempi ilə, yəni dəqiqədə 88 sayla icra olunur. Musiqi müşayıti 4\4-dür. Yarışda 3 seriya ifa edilir.

**BOB-** Xüsusi buzlu traslarda yarışda istifadə olunan, tamamilə metaldan hazırlanmış idarə edilən cihaz. Bobun əsas tərkib hissələri: dörd konki, müqavimət sıpəri, idarəetmə sistemi, əyləc sistemi. İki və dördyerlik boblar var. Bobun ölçüləri yarış qaydaları ilə müəyyən olunur. Kirşədən fərqli olaraq bobun əyləc sistemi vardır.

- **BOBUN QABARİTİ-** Bobun icazə verilən maksimal ölçüləri.

**BOBIŞKA-** Kirişin ilgəyi geydirilən kammanın qolunun qurtaracağında qalınlaşma onun həm gücləndirilməsinə, həm də qorunmasına xidmət edir.

**BOBSLEY-** Süni buz trası üzrə sürətli enişdə idarə olunan boblarda yarış fəaliyyətindən ibarət idman növü.

**BOÇÇI (Botçi)-** Şarla idman oyunu.

**BOB**

Uzunluğu 24 m-dən 28 m-dək, eni 2,5 m-dən 4 m-dək olan, dövrəsinə taxta hasar çəkilmiş düzbucaqlı meydançada keçirilir. Oyunun məqsədi böyük ağır ağaç şarı (9-11 sm diametrində) əllə elə atmaqdır ki, o oyunun əvvəlindən meydançanın eks qurtaracağında qoyulmuş kiçik şara (diametri 4-6 sm) yaxın dayansın. Xal daha dəqiq atmalara görə hesablanır. Oyun 2 böyük şarla (hər oyuncuya) müəyyən xal sayına qədər aparılır. Bir birə, iki ikiyə, üç üçə, dörd dörə qarşı oynamamaq olur.

**BODİBİLDİNQ- 1.bax. ATLETİZM.**

2. İlk növbədə insanın əzələ lifinin diametrinin böyüməsinə yönəlmış güc qabiliyyəti tərbiyəsinin metodlarından biridir. Hərfən “bədənin quruculuğu” adlandırmaq olar. Əksər ölkələrdə qəbul olunmuş rəsmi termin “fiziki məşğələlərin gözdən keçirilməsi” sistemini bildirir. Fransa, İtaliya, İspaniya və s. ölkələrdə fransız dilli termin “kulturizm” qəbul olunmuşdur.

**BOFORT ŞKALASI-** Küləyin gücü və dənizin vəziyyətini vizual qiymətləndirmək üçün şkala. Bu şkala üzrə küləyin gücü (sıfirdan 12 bala qədər) və dənizin dalgalanması (sıfirdan 9 balla qədər) balla qiymətləndirilir, bu zaman küləyin sürəti, eləcə də küləyin hərəkətinin xarici əlamətləri göstərilir.

**BOKFLİNT-** Lülələri şaquli yerləşmiş qoşalulə tūfəng. Stend atıcılığında, eləcə də ovda tətbiq edilir.

**BOKS-** Təkmübarizlik idman növü. Yarış qaydalarına uyğun olaraq rəqiblər bir-birinə zərbələr endirir, müdafiə olunur və yerdəyişmələr edirlər. Rəqiblə-

**BOK**

rin xüsusi əlcəklərdə yumruqlarla endirilmiş dəqiq və güclü zərbələr almaq təhlükəsi ilə əlaqədar fəaliyyəti ekstremal şəraitlərlə xarakterizə olunur.

**“BOKS!”-** Mübarizədə referinin boksçuların fəal döyüş fəaliyyətinə başlamasını nəzərdə tutan əmri.

**BOKŞÇU**

- **BOKŞÇU ARMUDU-** Zərbələri, əsasən, onların dəqiqliyini və tezliyini təkmiləşdirmək üçün istifadə edilən konus şəkilli dəri alət. Bir qayda olaraq, pnevmatik və ya qumla, albalı dənələri, doğranmış sentetik materiallarla doldurulmuş olur.

- **BOKŞÇU AYAQQABILARI-** Mümkün burxulma və çıxıqların vaxtında qabağıni almaq üçün baldırla pəncəni birləşdirən oynaqları cəmləşdirən, qaytan keçirilən yeri olub dəridən hazırlanmış xüsusi hündür botinkalar. Altlığı nisbətən möhkəm örtüyə və eyni zamanda cüzi sürüşkənliyə malikdir.

- **GÜC TƏTBİQ EDƏN BOKŞÇU-** Döyüşü rəqibini fiziki sarsıntıya məruz qoymaqla aparan, sürət keyfiyyətləri aşağı səviyyəli boksçu.

- **HÜCUM ÜSLUBLU BOKŞÇU-** Döyüşü fəal hücum fəaliyyəti əsasında keçirən boksçu.

- **İKİƏLLİ BOKŞÇU-** Hər iki əli ilə güclü zərbələrə malik və döyüş hərəkətlərini həm sağ, həm də sol əllə eyni dərəcədə intensiv aparan boksçu.

- **NOKAUTEDİCİ BOKŞÇU-** Rəqibə güclü zərbə və ya zərbələr endirmək nəticəsində döyüslərdə vaxtından əvvəl qələbə qazanan boksçu.

- **TEMPLİ BOKŞÇU-** Yüksək səviyyəli xüsusi dözümlüyü olan, rəqibi

**BOK**

taqətdən salmaq məqsədi ilə döyüşü aparan və yüksək intensiv hərəkətlər hesabına onun üzərində qələbə qazanan boksçu.

**BOQQI-** Qolf oyunu zamanı bir çalaya birdən çox, cüt zərbələrin miqdarı (çala üçün şərti normativ).

**- İKİQAT, ÜÇQAT, DÖRDQAT BOQ-QI-** Bir çalaya müvafiq olaraq ikidən, üçdən, dördən çox cüt zərbələrin miqdarı (çala üçün şərti normativ).

**“BOL!”-** Beysbolda topun pitçerdən düzgün atılmadığını bildirən hakim termini.

**BOLİD-** 1.Dağ xizəkcisinin yamacın sərt və düz sahələrində enişdə son hədd surət əldə etmək üçün tətbiq etdiyi və enişə nisbətdə bədənin ən aşağı vəziyyəti ilə səciyyələnən duruşu. Ayaqlar diz oynaqlarına (budlar xizəklərə paralel) möhkəm qatlanmış, qollar azacıq bükülmüş və irəli uzadılmış olur. Belə duruş görünüş sahəsini çətinləşdirir, lakin çox yüksək sürəti inkişaf etdirməyə imkan verir. 2.Unikal rekord göstərən avtomobil.

**BOMBA (BD)-** Oyunda tez-tez rast gəlinən kombinasiya sırasından biri.

**BOMBARDİR-** İdman oyunlarında (əsasən futbol, hokkey, həndbolda) komandanın daha çox nəticə göstərən oyuncusu.

**BİNİFİKASIYA-** 1.Bədii gimnastikada təmrirlərin (risk, orijinallıq və məharət) icrasına görə verilən qiymətlərə əlavə.

2.Velosiped yürüşüsünə çoxgünlük şosse yürüşünün sonuncu və ya aradakı finişdəki qələbəsinə görə mükafat vaxt verilməsi və ümumi nəticədən çıxılması.

**BONUS-** İdmançının kommersiya (tica-

**BOR**

rət) yarışlarında və ya başqa mükafat fondlu rəsmi yarışlarda iştirakına görə təşkilatçılarından aldığı mükafat.

**BORDER KROSS-** Snoubordinq programı növü. Təpəcik və tramplinləri olan örtülü trass üzrə enişdə 5 və ya 6 snowborder bir-birinin ardınca gedir, eyni zamanda tullanmalar və hoqqabazlıq icra edirlər.

**BORSOVKİ (GÜLƏŞÇİ AYAQQABILARI)-** Qaytanla bağlanan xüsusi hündür üstlü güləşçi ayaqqabılıları. Yumşaq burunlu, dabansız, yarımsərt dəridən, astarsız hazırlanır. Altlıq tikilir (yunan-roma güləş üçün) və ya tikilib çevrilmiş olur (sərbəst güləş və samboda).

**BORT-** 1.Gəmi korpusunun yan səthləri. Gəminin dal tərəfindən burnuna baxarkən sağ və sol bortlar müəyyən edilir.

**- BAK (ÜST GÖYƏRTƏNİN QABAQ HİSSƏSİNDƏKİ) BORTU-** Qayığa istiqamət kursu üzrə baxsaq yelkənli akademik qayığın sağda yerləşən bortu.

**-SAĞ BORT-** Qayığın getmə kursu üzrə baxsaq yelkənli akademik qayığın solda yerləşən bortu.

**-SUÜSTÜ BORT-** Su xəttindən yuxarıda yerləşən gəmi korpusunun yan səthi. Bortun yanında göyərtə döşəməsinin üst haşıyəsindən su xəttinə qədər şaqul üzrə ölçülür.

**BORT- 2.**Yan divar, müdafiə konstruksiyası detali.

**- NOV BORTU-** Kirşə-bobsley trasını kənarları üzrə məhdudlaşdırıran hissə. Bortun hündürlüyü trasın düz sahələrində buzun səthindən minimum 40 sm-dir.

**BOR**

**- HOKKEY BORTLARI-** Hokkey meydançasının perimetri üzrə buzun səthindən 1,0-1,22 m hündürlükdə bərkidilmiş hasarlar.

**BORT-** 3. Dama taxtasının sağ və ya sol kənarı.

**KONKİNİN BORUCUĞU-** Xizək təyini möhkəmləndirməyə xidmət edən, təbəqə poladdan hazırlanmış konkinin (qaçış, hokkey üçün) hissəsi.

**BOŞ SAHƏ, BOŞLUQ-** 1. 64 xanalı şahmat taxtasında fiqurlar və piyadaların ilkin yer tutmadığı boş xanalar. 2. Dama taxtasında oyun xanalarının cəmi (RD-də onların sayı 32, BD-də isə 50-dir).

**BOŞ YER TUTMA-** Atın qabaq ayaqlarının izlərini dal ayaqların ötüb keçməsi. Allür geniş olduqca, boş sahəni tutmaqdə bir o qədər böyük olur.

**BOŞALDILMA. YERİNDƏN BOŞALDILMA-** Şahmat və damada rəqibin mövqeyinin zəifləməsi.

**- XANANIN BOŞALDILMASI-** Rəqib damasının xanadan qovulması.

**- MƏRKƏZİN BOŞALDILMASI-** Məqsədi rəqibin mərkəzdəki fiqurlarının zəiflədilməsi və ya dağıdılması olan strateji şahmat üsulu.

**BOŞALMA. ŞÜVÜLDƏN BOŞALMA-** Şüvüllə hoppanma texnikası elementi. Hoppanan plankanın üstündən aşmaq üçün dayağa əsaslanıb şüvülün açılması və gərilməsinə sərf etdiyi enerjisindən istifadə edir, özünü tez və rəvan itələyib yuxarı çıxardır. Ayaqlar yaxınlaşdırılır və dizlərdə düzənləndirilir. Bu element plankanı keçmənin başlanğıcı ilə bir vaxta düşür.

**BOY**

**BOŞALTMA. SİLAHI BOŞALTMA-** Silahlı sandığı güllədən xilas etmək, sonra da patronu xəznədən çıxarmaq.

**BOTINKA-** Dağ xizəkçisinin botinkası. Çürüməyən pazşəkilli altlıqlı və yuxarı hissəsi ikiqat, isti üzünlü xüsusi xizək botinkaları. Üstü, adətən, plastikadan, içərisi isə ayaq pəncəsinin işinə əlverişli şərait yaratmaq üçün yumşaq olur.

**- HOKKEY BOTINKALARI-** Hokkey oynu üçün üstdən konki tirinin tutğacı ilə bərkidilmiş xüsusi hündür botinkalar. Dəridən və ya sintetik materiallardan hazırlanır.

**- TRIKONİLƏRDƏ BOTINKA-** Bob-sleyçilərin startda sürətvermə vaxtı istifadə etdikləri xüsusi çıxıntılı ayaqqabılar. Trikonilər köhnələndə itilənir.

**BOULINQ-** Keqlinin variantı olub şarla idman oyunudur. Oyunun mahiyyəti diyirlənən şarlarla xüsusi taxta cığır üzrə 10 keqldən düzəldilmiş üçbucağı vurub dağıtmaqdır. Şarın diametri 22,01 sm, kütləsi 5-7 kq-dir. Barmaqlarla saxlamaq üçün şarın səthində oyuqlar var.

**BOY HORMONU (SOMATOTROP)-** Hipofizin ön hissələrinin hazırladığı qlükortikoid: dopinqə aid anabolik prosesləri stimullaşdırır.

**BOYUN QAÇIRMA. GÖRÜŞÜ DAVAM ETDİRMEKDƏN BOYUN QAÇIRMA-** Güləşçinin sambo və cüdoda məcburi hərəkəti. Ona tətbiq edilən üsul (və ya başqa səbəb) nəticəsində təslim olmaq işarəsi verir. Xalçaya və ya rəqibin bədəninə dəfələrlə təkrar edilən əlavurma. Cüdoda sinədən rəqib istiqamətinə əllə edilən jest qələbənin rəqibə verildiyini bildirir.

**BÖL****BRA**

**- MÜBARİZƏDƏN BOYUN QAÇIR-MA-** Göləşçinin bilərkədən xalçanın işçi meydanı sərhədindən çıxması, rəqibi xalçanın sərhədindən qəsdən itləyib çıxarması, görüsən boyun qaçırması və real cəhdələr olmadan fənd işlətmə hərəkətləri qadağandır.

**BÖLMƏ (1)-** Stadionda hoppanma və tullamalar üzrə yarış keçirilən xüsusi yer, eləcə də futbol meydanının nişanlanmış hissəsi.

**- TULLAMALAR ÜÇÜN BÖLMƏ-** Stadionda alet tullamaq üçün (yarışda və məşqlərdə) təyin edilmiş yer. 29 (nizə tullamaq üçün) və 40 dərəcəyə bərabər (yadro itləmək, çəkic və disk tullamaq üçün) bucaq altında yerləşir.

**- HOPPANMALAR ÜÇÜN BÖLMƏ-** Stadionda hoppanmalar üçün (yarış və məşqlərdə) nəzərdə tutulmuş yer.

**- KÜNC BÖLMƏSİ-** Futbol meydanının dörd bucağında hər birində küncdən 1 m radiusda yaradılmış sahə. Künc zərbəsi topun meydandan kənarə çıxdığı üz xəttin künc bölməsindən icra olunur.

**BÖLMƏ, SAHƏ (2)-** Qılınc qardasının mərkəzində kəsişən, vertikal və üfüqi xətlərlə məhdudlaşdırılan zərbə sahəsi.

**- YOL BÖLMƏSİ-** Rallidə vaxt nəzarəti üçün iki ardıcıl məntəqə arasında sahə. **BÖLÜŞDÜRMƏ. CÜTLÜKLƏRİ DAXİL ETMƏ ÜZRƏ BÖLÜŞDÜRMƏ-** İdman rəqslerində ilkin turlarda hər rəqsdə daxil olma üzrə cütlüklerin bölgündürülmə sistemi. Cütlüklerin daxil olma növbəsi rəqslerdə müxtəlif daxil olmalarda seçilir.

**- DİQQƏTİ BÖLÜŞDÜRMƏ-** Diqqəti fəaliyyət prosesində iki və daha artıq

obyektdə (topa, rəqibə və öz hərəkətlərinə; öz bədən hissələrinin və plankanın vəziyyətinə; hərəkətdə olan hədəfə və arpaciğin vəziyyətinə və s.) eyni vaxtda saxlama.

**- YERLƏRİ BÖLÜŞDÜRMƏ-** İştrəkçinin konkilərdə fiqurlu sürüşmə üzrə yarış programının bu və ya digər növündə nəticəsinin müəyyənləşdirilməsi üçün hər hakimin ayrıca ballar əsasında və ya balların cəminə görə iştirakçıya çıxışı üçün yer verməsi.

**- VAXTIN BÖLÜŞDÜRÜLMƏSİ-** Lazımı nəticəni əldə etmək və ya rekord müəyyənləşdirmək üçün distansiyanın (hər bir idman sahəsi üçün müəyyən dəqiqliklə) ayrı-ayrı dairəsində idmançının sərf etdiyi vaxtin bölgüsü. Taktiki hazırlıq planında tətbiq edilir.

**BÖYÜR-1.** Bədənin ciyindən ombaya qədər olan sağ və sol tərəfləri. **2.** Gəmi gövdəsinin nəzəri çertyojda yandan görünüşü. **3.** Qılıncınadanın yalnız sablya döyüşlərində zərbə allığı bədən hissəsi.

**BÖYÜRÜ ÜSTƏ-** Sinxron üzgüçülük mövqeyi: idmançı qız bədənini düzləndirib sol və ya sağ böyürü üstə uzanır, üst qolu budunda, alt qolu başının arxasından su səthi boyunca uzadılmış olur.

**BRADİKARDİYA-** Ürək yiğilmaları tezliyinin (bir) dəqiqədə 60 dəfədən az vurması. Bu, bədən quruluşu ilə şərtlənmiş müxtəlif xəstəliklərin, eləcə də yaxşı təlim görmənin artırılması nəticəsində ola bilir.

**- İDMAN BRADİKARDİYASI-** İdmançılarda hərəkətsizlik və cüzi fiziki yük zamanı müşahidə edilən ürək yiğil-

**BRA**

maları tezliyinin azalması. Ürəyin uzun təlim fəaliyyətinin və yüksək ehtiyat imkanlarına adaptasiyasının nəticəsidir.

**BRAKAJ-** Dağ xızəyi idmanı texnikasının elementi. Xızəyi döndərməyə xidmət edən ayaq pəncəsinin kəskin dönməsi.

**BRAS-** Üfüqi müstəvidə gəmi dorlarını nizamlayan tez axan gəmi ipləri.

**BRASS-** İdman üzgüçülüyü üsulu. Üzgüçü sinə üzərində uzanır, ciyin zonası (bazu oynağı) su səthinə paralel olur. Hər iki qol eyni vaxtda və simmetrik hərəkət edir. Avarlama zamanı əllər öndən kənara bazu oynağına qədər hərəkəti icra edir, bunun ardınca dirsəklər qatlanaraq və sinəyə tərəf çəkilib gətilərək su altında irəli çıxarılır. Ayaqlar eyni vaxtda və simmetrik hərəkət edir. Ayaqlar avarlama zamanı çanaq-bud oynağında bükülərək ayaq pəncələri ilə sağrıya rəvan dərtlər. Sonra üzgüçü pəncələrini kənara apararaq ayaqlarla arxaya fəal və simmetrik təkan verir.

**- ARXASI ÜSTƏ BRASS-** Bu üsulun idman əhəmiyyəti yoxdur. Üzgüçü arxası üstə uzanır. Qollar eyni vaxtda budlara istiqamətdə avarlama icra edir. Çıxış vəziyyətində əlləri aparma havada olur. Ayaqların hərəkəti brass üçün xarakterikdir.

**- GEC NƏFƏS ALMAQLA BRASS-** Qollarla avarlamadan sonra nəfəsin alınması ilə brass variantı. Nəfəsalma əllərlə itələnmə fazasının bitməsindən sonra başlanır, bu vaxt dirsək bəndlərində bükülmüş əl biləyi daxilə-irəli ciddi yönəlir. Bəzi variantlarda nəfəsalma daha gec, - əllərin irəli aparılması fazasının birinci yarısında icra olunur.

**- KЛАSSИК BRASS-** Brass üzgüçülüyü

**BRE**

texnikasının geniş yayılmış variantı: üzgüçünün üzü suyun üstündə olur, nəfəsalma əllərlə avarlamadan ortasında həyata keçirilir, ayaqlar kənara və arxaya geniş hərəkət edir. Üzgüçü ayaqlarla işçi hərəkətindən sonra gərilmüş vəziyyətdə uzun sürüşməni həyata keçirir.

**- PLANLAŞDIRILMIŞ BRASS-** Nəfəsalma məqamında bədənin ön hissəsinin irəli-yuxarı rəvan sürüşməsi üçün xarakterik olan brass variantı (bədənin planlaşdırılmış vəziyyəti).

**- SUALTI BRASS-** Su altında irəliləmək və qollarla baldırlara qədər uzun avarlamadan ibarət brass variantı. Nəfəsalma bir neçə hərəkət dövrəsindən sonra icra olunur.

**- TEMPLİ BRASS-** Əllərin və qılçaların işçi hərəkətləri ilə qismən qovuşq uzaşdırılmış brass. Qollar və ayaqlar hərəkətverici qüvvənin yaradılmasında təqribən bərabər rol oynayır. Qollar avarlamadan əsas hissəsində dirsək oynaqlarında büküklərlə ifadə olunan mütamadi fasılısız və dayanmalar olmadan hərəkətləri icra edir. Ayaqlar pəncələrin məhdud vəziyyəti ilə arxaya səmərəli itələnmələri yerinə yetirir. Nəfəsalma qolların yalnız sonuncu avarlaması başa çatdıqdan sonra başlanır.

**“BREK!”-** Boksçular arasında təkbətək mübarizənin aparılması qaydasının pozulması ilə bağlı referinin komandasından sonra rəqiblər qarşılıqlı tutuşma vəziyyətindən dərhal bir addım geriyə çəkilməlidirlər.

**BREQAM-** Sürçü və sərnişinlərin oturacaqlarının qabaq cərgəsinin üstündə lüklü, üstüaçılan avtomobil kuzuvu tipi.

**BRE****BUC**

**BREŞTUK-** Forştevenlə yanalma tırını gəmi korpusunun burnuna birləşdirən üçbucaq üfüqi bucaqlıq.

**BREYK-** Top zərbə vurulandan sonra qolf üçün meydanda edilmiş xüsusi maillik hesabına kənara çıxır və çalaya düşməsi çətinləşir.

**BREYK-POINT-** Tennisdə ötürməni qəbul edib qeymi öz xeyrinə başa çatdırmaqla qazanılan xal.

**BRİCİ. İDMAN BRİCİ (QUMAR OYUNU)-** Nəticəsi kartların bölüşdürülməsindən asılı olmayan, yalnız oyunçuların ustalığı ilə müəyyənləşən intellektual idman kartočka oyunu. Komandalı, qoşa və fərdi yarışlar keçirilir.  
**BRİCİ-** Minicilər üçün şalvar.

**BRİQ-** Hər iki dorunda düz yelkənləri olan ikidorlu yelkən gəmisi.

**BRİQADA. HAKİMLƏR BRİQA-DASI-** Yarış programının növlərindən birini keçirən və bilavasitə təmrinlərin icrasını qiymətləndirən hakimlər qrupu.  
**BRİQANTİNA-** Qabaq dor ağacında düz yelkənləri və orta dor ağacında çəp yelkənləri olan ikidorlu yelkən gəmisi.

**BRONX-** Tənəffüs borusunun ağciyələrə hava aparan şaxələrindən hər biri.

**BRONXİT-** Bronxların selikli qışasının iltihabı.

**BROVKA-** 1. 50 mm enində cığır səthinin üstünə 50 mm çıxan qaçış cığırının daxili perimetri üzrə məhdudlaşdırıcı. Məhdudlaşdırıcının üst kənarı dairələnməli və ağ rənglə rənglənməlidir. Stadionda məhdudlaşdırıcının uzunluğunun standart ölçüsü 398 m 12 sm dir. 2. Konkisürmə cığırları arasında sərhədi müəyyənləşdirməyə xidmət

edən qar bənd və ya rəngli mütəhərrik fişka. 3. Velotrekin uzunluğu ölçülən 5 sm enində qara cizgi. 4. İppodromun qaçış dairəsində daxili cığır.

**BRYUKANETS-** Parusində paltar qoluna bənzər çexol. Üst qurtaracağı ilə doru sariyır, alt tərəfi ilə metalla üzlənmiş pyartnersə geydirilir. Suyun yaxtın içərisinə düşməsini aradan qaldırmağa xidmət edir.

**BUCAQ (1)**

- **AYIRMA STOLUNUN ƏYLƏMLİ BUCAGI-** Xizəklərdə hoppanmalar üçün trampolinin texniki xüsusiyyətlərindən biri. Ayırma stolunun əyləmlili bucağının üfüqə nisbətdə dəyişməsi trampolinin profilinin dəyişməsinə, ucuşun trayektoriyasının azalması və ya artmasına imkan verir. Müasir trampinlərdə ayırma stolunun əyləm bucağı 10-12 dərəcədir. Keçən əsrin 50-60-cı illərində 7-9 dərəcə təşkil edirdi.

- **BEREZNEQOVSKI BUCAGI (RD)-** Məssələdə damaların tamamlama üsullarından biri (g1-də damka və dama f2-də və ya damka g1-də və iki dama f2 və h2-də).

- **(BƏDƏNİN, ALƏTİN) UÇUB ÇIX-MA BUCAGI-** İdmançının dayaqdan ayrıılma və ya alətin tullayıçının əlindən ayrıılma məqamlarında bədən kütləsinin ümumi mərkəzinin hərəkət trayektoriyasına toxunma və horizontal səthi arasında bucaq. Uçuş fazası olan idman növlərində texnikanın səmərəliliyinin mühüm xüsusiyyəti.

- **ATMALAR ÜÇÜN BÖLMƏLƏR BUCAGI-** Atmalar üçün bölmələri məhdudlaşdırıcı xətlərin yaratdığı bucaq: disk, çəkic atma, yadro itələmək üçün 40 dərəcə, nizə tullamaq üçün 29 dərəcə.

**BUC**

- **DAXİLİ BUCAQ-** Açıq kitabı xatırladan iki oxşar, daxili düz səthli qaya törəmələri.
- **XALÇANIN KÜNCÜ-** Görüşün başlanması elanına qədər güləşçinin xalçanın (yunan-Roma, sərbəst güləşmə və sambo) küncündə dayandığı göy və ya qırmızı rəngli sahə. Qırmızı idman formasında olan güləşçi qırmızı nişanlı künclə, onun göy formada olan rəqibi isə göy nişanlı künclə dayanır.
- **İTƏLƏNMƏ BUCAĞI-** Dayaqdan ayrılma məqamında idmançının bədən kütłesinin ümumi mərkəzi ilə ətrafların dayaq mərkəzini birləşdirən xətlərlə horizontal müstəvəi arasındaki bucaq.
- **KURS BUCAĞI-** Gəminin diametral səthi ilə cismə istiqaməti arasındaki bucaq. Kurs (istiqamət) bucağı sağ və ya sol bort üzrə “düz burun üzrə” istiqamətdən “düz dal üzrə” istiqamətə qədər 0-dan 180 dərəcəyə qədər hesablanır.
- **KÜLƏK BUCAĞI-** Dərəcələrlə ifadə olunan küləyə nisbətdə istiqamətin, yəni yaxtın burnundan hesablanan diametral səthi ilə küləyin istiqaməti arasındaki bucaq.
- **RİNQİN NEYTRAL KÜNCÜ-** Rinqin iki bucağı rəqiblərin bucağı deyildir. “Neytral bucaq” anlayışı yalnız döyüşün məcburi dayandırılması və ya nokdaun zamanı (boksçunun yixılma yerindən daha uzaqdakı bucaq) qüvvəyə minir. Boksçu referinin komandasına qədər (döyüşü davam etdirmək və ya qurtarmaq üçün) rinqin neytral bucağında qalmalıdır. Kanatlara toxunmaq və ya sekundantdan kömək almaq qadağandır.

**BUC**

- **ÜZGÜCÜNÜN UÇUŞ BUCAĞI-** Tumbadan start vaxtı üzgütün horizontall və köndələn oxları arasında bucaq.
- **HÜNDÜRLÜYƏ HOPPANMALarda YÜYÜRMƏ BUCAĞI-** Hündürlüyü hoppanmalar üçün plankalı dayağın yerləşdiyi xətlə yürürmə istiqaməti arasındaki bucaq.
- BUCAQ (2)-** Gimnastik element. Düz ayaqların gövdəyə münasibətdə düz bucaq altında yerləşərkən sallanmada və ya dayaqda vəziyyəti.
- **YÜKSƏK BUCAQ-** Bədənin çanaqbud oynağında əyildiyi vaxt ayaqların dayaq müstəvisinə perpendikulyar olduğu dayaqda vəziyyəti.
- BUCAQ (3)-** Sinxron üzgüçülük mövqeyi və ya figuru. Düz ayaqların gövdəyə münasibətdə düz bucaq altında olduğu vaxt su səthində vəziyyəti.
- **BAŞIYUXARI BUCAQ-**
  1. Sinxron üzgüçülük mövqeyi: arxası üstə bir ayaq suyun səthinə münasibətdə 90 dərəcə bucağa qədər vertikal olaraq yuxarı qaldırılır.
  2. Aşağıdakı əsas mövqelərdən ibarət sinxron üzgüçülük figuru: arxası üstə, bükülü dizlə arxası üstə, başiyuxarı bucaq, bükülü dizlə arxası üstə, arxası üstə.
- **HORİZONTAL BUCAQ-** Sinxron üzgüçülük mövqeyi: bədən çanaqbud oynağında bükülür, düz ayaqlar suyun səthində qalır, gövdə vertikal aşağı enir.
- **HORİZONTAL DÖNMƏKLƏ YUXARI BUCAQ-** Bu sinxron üzgüçülük figuru aşağıdakı əsas mövqe və hərəkətlərdən ibarətdir: arxası üstə, yuxarı bucaq, suya dalmaqla yuxarı bucaq, uzununa ox ətrafında 360 dərəcəyə bə

**BUC**

dənin dönməsi, suya dalmada yuxarı bucaq, yuxarı bucaq, arxası üstə.

**- İKİ AYAQLA YUXARI BUCAQ-**

**1.**Sinxron üzgüçülük mövqeyi: arxası üstə, suyun səthinə münasibətdə hər iki ayaq 90 dərəcəyə qədər yuxarı vertikal qaldırılmışdır. **2.**Aşağıdakı əsas mövqelərdən ibarət sinxron üzgüçülük fiquru: arxası üstə, qruplaşma, iki ayaqla yuxarı bucaq, qruplaşma, arxası üstə.

**- KƏNARA BUCAQ-** Sinxron üzgüçülük mövqeyi: böyüyü üstə, bir ayaq düzləndirilir və suyun səthində qalır, digəri bədənin uzununa oxuna nisbətdə 90 dərəcə bucağa qədər çanaq-bud oynanlığında bükülür və suyun səthində qalır.

**- NÖVBƏ İLƏ YUXARI BUCAQ-** Sinxron üzgüçülük fiquru; əvvəlcə sağ ayaqla, sonra sol ayaqla və ya əksinə yuxarı bucaq.

**- SUYA DALMAQLA BAŞIYUXARI BUCAQ-** “Başıyuxarı bucaq” mövqeyinə oxşar, lakin suyun səviyyəsi “vertikal” ayağın topuq çıxıntısını aşır.

**- SUYA DALMAQLA İKİ AYAQLA YUXARI BUCAQ-** “İki ayaqla yuxarı bucaq” mövqeyinə oxşar, lakin suyun səviyyəsi topuq çıxıntısına qədər olur.

**- YUXARI ƏYİLMİŞ BUCAQ-** Sinxron üzgüçülük mövqeyi: bədən baş-aşağı vertikal vəziyyətdə, bir ayaq vertikal yuxarıda yerləşir, digər ayaq dəban aşağı, gövdənin arxasında suyun səthində horizontal dayanır.

**BUCAQLIQ (BƏND)-** Yaxtin gövdəsinin hissələrini bir-birinə şpanqoutlar, bimslər, karlinqlərlə və s. birləşdirən bucaq altında yerləşmiş metal və ya taxtadan düzəldilmiş bənd.

**BUL**

**BUD-** (1).Ayağın çanaq sümüyündən diz bükümünə qədər olan hissəsi.

**BUD-** (2).Güləşmədə rəqibin ombasına və ya gövdəsinə çanaq sümüyünün arxasına və ya böyrü ilə altdan vurmaqla yerinə yetirilən atma fəndini qeyd etmək üçün tətbiq olunan termin.

**BUXARI-** Qayada buz üzrə az-az hallarda vertikal və ya maili gedən, özündə alpinistin sıqla bildiyi enli çatlaq.

**BUXTA-** Dənizdə yaxtların dayana bilməsi üçün münasib böyük olmayan körfəz.

**- TROS BUXTASI-** 1.Əydəmli silindr şəklində six qatlanıb qoyulmuş təzə tros yığımı. **2.**Səliqə ilə burulub yiğilmiş buraz.

**BUQEL (DƏMİR HALQA)-** Dağ xizəkçisini yamac yuxarı yedəkdə aparmaq üçün çıxarılib taxila bilən və çıxarılmayan qurğu (asma qarmaq). Qaldırmanın əvvəlində siyirmə buqeli qaldırıcı mexanizmin fasiləsiz hərəkət edən trosuna bərkidir, sonda isə açırlar.

**BUQƏLƏMUN (BD)-** 1.Qüvvəni və 180 dərəcə dönəndən sonra mövqeyi saxlayan etud sonluqlu məsələ (Ağlar.: 15, 26, 35; Qaralar.: 28; uduş; 1. 10, 33 2. 4,38 3. 10! 43 4.28! mat. Dəyişiklikdən sonra - Ağlar: 16, 25, 36: Qaralar: 23; uduş 1. 11 28 2. 7, 33 3. 1, 38 4. 34! 42, 5. 29! Mat) **2.**Klassik mövqelərdə kombinasiya növlərində birinin adı.

**BULBKİL-** Aşağıdan sıqara oxşar ballastlı yaxtin dibinin altında düzgün profil verilmiş nazik üzgəc. Olimpiya dərəcəli “Ulduzlu” yaxtinın, eləcə də bir çox kiçik ölçülü kreyser yarış yaxtlarının belə kili (tiri) vardır.

**BUL-FİNİŞ-** Nazik budaqlardan, metal və ya bitkilərdən hazırlanmış süni, çox uca və

**BUN**

enli maneə. At idmanında tətbiq edilir.

**BULİN-** Çəp yelkənin arxa şkatorinin daxilinə buraxılmış möhkəm nazik ip; şkatorini uzadılmaqdan qoruyur və yelkənin formasını nizamlamağa kömək edir.

**BULLİT-** Hokkeydə cərimə atması. Oyunçu şaybanı meydançanın mərkəzindən klyuşkası ilə irəlilədir, qapiya yaxınlaşır və şaybanın qapıcıya toxunmadan qapiya keçməsinə çalışır. Əks halda qol hesaba alınmir. Təkrar atmaya və qapıcıdan qayıdan şaybanı təkrarən vurmağa icazə verilmir.

**BUNKER-** Oyunçunun hərəkətini çətinləşdirmək məqsədilə golf üçün meydanda məxsusi hazırlanmış qum tələ.

**BURAĞAN (GIRDAB)-** Sinxron üzgüçülükdə əsas hərəkətlərdən biri. "Vertical" mövqeyində bədənin 180 dərəcədə uzununa oxu ətrafında sürətli dönməsi.

**BURAXMA (BURAXILMA)**

**ELEMENTİN BURAXILMASI-** 1. Konkilərdə təknəfərlik və ya qoşa fiqurlu sürüşmə üzrə orijinal programda hər hansı bir məcburi elementi icra etmək cəhd olmaması üzündən onun buraxılması. 2. Kamandan oxatmada atmanın icra prosesində kirişin yapışmadan azad edilməsi üsulu.

**BURAZ-** Yaxtı yanalma körpüsünə, sahilə və ya başqa gəmiyə bağlamaq üçün tros. Yaxta minimal iki buraz lazımdır: burun burazı və dal burazı.

- **ATMA BURAZ-** Yaxtdan yaxta və ya yaxtdan sahilə atılan, ucunda ağırlıq olan nazik ip. Yedək və ya şvert kanatını ötürməyə xidmət edir.

**BURGU-** Şosse və turist velosipedlərinin sürgü qolunu fırlatmadan gedisini

**BUR**

təmin edən zəncirli ötürücü qurğu. Sürmənin bu variantı velosipedçilər tərəfindən enişlərdə qısa müddətli istirahət üçün, külək üzrə sürərkən pedali mikroayırma zamanı, eləcə də yürüşçülərin ardınca hərəkət sürətini azaltmadan müxtəlif imkanlarda liderlik vaxtı tətbiq edilir.

**BURMA (1)-** Güləşçinin hərəkəti ilə rəqibin bədəni şaquli oxu ətrafında dönür.

- **BOYUNU BURMA-** Güləşçi öz hərəkəti ilə rəqibin başını şaquli oxu ətrafında fırladır. Başın bədənə nisbətdə 90 dərəcədən çox fırlanması qadağan edilmiş üsuldur.

**BURULMA (EŞİLMƏ) (1)-** Gimnastika elementi. Ciyin oynağında 360 dərəcədə fırınma hesabına arxada sallanmadan sallanmaya və ya sallanmadan arxada sallanmaya kecid. (2). Konkilərdə təknəfərlik fiqurlu sürüşmədə piruetlərin orijinal variantı. İrəli (dayaq ayağına tərəf) və ya arxaya (sərbəst ayağa tərəf) icra olunur. Əsas əlaməti bədənin səciyyəvi qanrilma və ya fırınma zamanı eşilməsidir. Eşilmələr arasında konkidən yapışma piruetlərinə də təsadüf edilir.

- **ARXAYA BURULMA-** Halqalarda təmrin. Belibükək sallanaraq yuxarı-arxaya açılmaqla arxa sallanmada dönüş vəziyyətinə burulma.

- **ARXAYA-DAXİLƏ BURULMA-** Məcburi fiqur mikroelementi, həmçinin konkilərdə ixtiyari fiqurlu sürüşmə döñümü. Arxaya-daxilə sürüşmə gedisindən irəli-daxilə gedisində kecid başa çatdırılan zaman fiquristin konki ilə yaratdığı sıniq əyri forma özünü göstərir.

**BUR****BUY****- ARXAYA-XARİCƏ BURULMA-**

Məcburi fiqur mikroelementi, həmçinin konkilərdə ixtiyari fiqurlu sürüşmədə dönüşü. Arxaya-xaricə sürüşmə gedisi ilə irəli-xaricə gedisinə kecid başa çatdırın zaman figuristin konki ilə yaratdığı siniq əyri forma özünü göstərir.

**- İRƏLİ-DAXİLƏ-ARXAYA-DAXİLƏ BURULMA-**

**BURULMA-** Konkilərdə təknəfərlik fiqurlu sürüşmədə üç dairədə və ortadakı dairədə iki dönmə eşilməsindən ibarət məcburi fiqur: irəli-daxilə (birinci dönmə) və arxaya-daxilə (ikinci dönmə). Dönmələrin zirvəsi orta dairənin mərkəzindən yönəlir və fiqurun uzununa oxunda qalır. Hər dairənin ölçüsü figuristin təqribən üç qat boyuna bərabər olur.

**- İRƏLİ-DAXİLƏ BURULMA-**

Məcburi fiqur mikroelementi, eləcə də konkilərdə ixtiyari fiqurlu sürüşmədə dönəmə. Arxaya-daxilə gedisinə irəli-daxilə sürüşmə gedisi ilə dönməni başa çatdırın zaman figuristin konki ilə yaratdığı siniq əyri forma özünü göstərir.

**- İRƏLİ DÖNÜŞLƏ ARXAYA BURULMA-**

Həlqalarda təmrin. Arxada üfüqi sallanmadan irəli dönüşlə öndən üfüqi sallanmaya arxaya burulub keçmə.

**- İRƏLİ-XARİCƏ-ARXAYA-XARİCƏ BURULMA-**

**BURULMA-** Konkilərdə təknəfərlik fiqurlu sürüşmədə üç dairədən və orta dairədə iki dolanma dönüşdən ibarət məcburi fiqur: irəli-xaricə (birinci dairə) və arxaya-xaricə (ikinci dairə). Dönmələrin zirvəsi orta dairənin mərkəzindən keçir və fiqurun uzununa oxuna düşür. Hər dairənin ölçüsü figuristin təqribən üç qat boyuna bərabərdir.

**- İRƏLİ-XARİCƏ BURULMA-**

Məcburi fiqur mikroelementi, eləcə də konkilərdə ixtiyari fiqurlu sürüşmədə dönəmə. İrəli-xaricə sürüşmə gedisindən arxaya-xaricə gedisinə kecid başa çatdırılan zaman figuristin konki ilə yaratdığı siniq əyri forma özünü göstərir.

**MÖHKƏM BURULMA, BURUB BAĞLAMA-**

**BAĞLAMA-** Konkilərdə qoşa fiqurlu sürüşmə elementinin icrası zamanı partnyor qadın oyundaşını yuxarı itələyib çıxardır və o, havada partnyordan kənardı fırlanır (fərdi hoppanmada olduğu kimi, lakin daha yüksəkdə). O, fırlanmanın partnyorunun səyi və özünün qruplaşması hesabına əldə edir. Yerə enmə zamanı partnyor qadın oyundaşını havada tutur. Möhkəm burulma qadın oyundaşın itələnmə üsulu ilə müəyyənləşir (Məs.: burulma luts şpaqt, mayallaq vurma). **2.** Badmintonda torun haşıyə səviyyəsində və ondan aşağıda olan volana üfüqi oxu ətrafında fırlanma verən zərbə.

**BURMA (2)-** Yunan-Roma və sərbəst güləşmədə bir əllə dartıb digər əlin təkəni ilə yerinə yetirilən və rəqibin müvazinətdən çıxarılmasına gətirib çıxaran üsul.

**BURUN-** Gəmi korpusunun ön hissəsi.

**BUSİDO (BUDZYU)-** Yapon milli güləşmə növləri və döyüş sənətinin məcmusu. (cüdo, karatedo, aikido, kendo və s.)

**BUSPRİT-** Yelkənli gəminin burnundan irəli uzanan üfüqi və ya maili (öndən qaldırılmış) dor tiri. Yelkənlərin (kliverlərin, letuçkaların) qals künclərini qabaq künclərinə bərkitməyə xidmət edir.

**BUY**

**BUTSİ-** Futbol oyunu üçün botinka, altlığında növbəli mil ucları və topa zərbə üçün möhkəmləndirilmiş enli burnu olur.

**BUY (ÜZÜCÜ NİŞAN)-** Adətən konus (az hallarda, silindrik) formalı üzücü cism. Buyu lövbərlərdə qururlar. Dənizlərdə, dəniz kanallarında, çaylar və göllərdə naviqasiyanın hasarlanmasında, eləcə də gəmi işləyə bilən su hövzələrində, liman akvatoriyalarında tətbiq edilir.

**- DÖNMƏ BUYU-** Bir neçə düz kəsiklərdən ibarət distansiyalarda dönmə yerini göstərmək üçün yarış qaydalarına uyğun qurulmuş bayraqlı nişanqoyma buyu. Uzaq distansiyalarda avarçəkmədə nişan üçün istifadə olunur.

**- NİŞANQOYMA BUYU-** Suyun səthində rezin və ya plastmas şar. İdmanın avarçəkmə növlərində yarış distansiyasının nişanlanması üçün istifadə olunur.

**- YANALMA BUYU-** Gəmilərin suda dayanacağıının yanında qoyulan buy.

**BUYER-** Buz üstündə yelkən altında irəliləmək üçün konstruksiya. Müasir yarış buyeri aşağıdakı əsas hissələrdən ibarətdir: sürüşkən formalı gövdə, köndələn tir, fırlanan dor, yelkən, konkilər (iki xizəkcik).

**BUYREP-** Bir ucu lövbər trentinə, o biri ucu tombasına bağlanan möhkəm gəmi ipi. Böyük olmayan yaxtlarda lövbəri torpaqdan çəkib çıxartmaq üçün o hallarda tətbiq olunur ki, lövbərin ayağı nəyəsə möhkəm ilisir və lövbəri lövbər zənciri ilə çıxarmaq mümkün olmur.

**BUZ**

**- SÜNİ BUZ-** Xüsusi dondurucu cihazların köməyi ilə suyun donması nəticəsində yaranmış buz sahəsi.

**CAP**

**- TƏBİİ BUZ-** Havanın aşağı temperaturunda suyun donması nəticəsində yaranan buz təbəqəsi.

**BUZADIRMANMA**

**İDMAN BUZADIRMANMASI-** Buzlu marşrutları aşma yarışı idman qayayadırmanma prinsipləri əsasında qurulur. İki növ - Qafqaz bəndi və Pamir bəndi üzrə keçirilir.

**- BUZ BALTASI-** Külüng formasına oxşar alpinist ləvazimati. Buzda və bərk qarda pillə kəsməyə xidmət edir, eləcə də dağ yamacları üzrə hərəkət zamanı əlavə dayaq bəndi vasitəsi kimi istifadə olunur.

**- BUZ RƏNDƏSİ-** Buz meydançasını və ya konkilər üçün qaçış cığırını hamarlayan buz kəsən xüsusi cihaz.

**BUZLAQ**

**- ASILMIŞ BUZLAQ-** Sərt yamaclarda qırıq-qırıq kənarlı oyuqların tamamlandığı və vaxtdan vaxta buz uçqunundan düşmüş buz yiğintisi.

**- DAĞ BUZLAĞI-** Dağlarda bərk atmosfer yağıntılarının əriməsi və buxarlanması çox yubanır və atmosfer mənşəli buz yiğintisi əmələ gəlir.

**- SILDIRIM BUZLAQ-** Cox güclü parçalanmış səthli buzlaqda çat zonası. Bu, buzlaq lojasında çıxıntılar və sərt əyilmələr yaratmış olur.

**BÜKÜLMƏLƏR**

**- DÜZ (BİRBAŞA) BÜKÜLMƏLƏR-** Atın vertikal əyilmələri: peysərində, boynunda, belində, dalında. Düz əyilmələrə aiddir: toplanma, dayanma, pasaj, piaffe və sıçrayış.

**- YAN BÜKÜLMƏLƏR-** Atın peysərinin (ənsəsinin), boynunun, belinin üfüqi əyilmələri. Yan əyilmələrə daxildir: yan hərəkətlər, voltlar, dairələr, serpentinlər, istiqamətlərin əks dəyişməsi.

**CAV**

**BÜKÜM, BÜKÜŞ-** Gimnastik təmrin. Gövdənin çanaq-bud oynağında düz saxlanmış ayaqlarla əyilməsi.

**BÜZDÜM-** Onurğanın qurtaracağını təşkil edən quyuq sümüyü.

**Cc**

**CANLANMA. BOĞUCU ÜSULDAN SONRA CANLANMA-** Cüdoda boğucu fənd nəticəsində şüurunu itirən güləşçinin özünə gəlməsi üçün həkim və ya həkimlərin tətbiq etdikləri xüsusi üsullar.

**CAVAB-** Qılıncoynadanın fasiləsiz döyüş zamanı silahla müdafiədən sonra icra etdiyi sancma zərbəsi.

- **BİRBAŞA CAVAB-** Qılıncoynadının açıq sahəni sancması.

- **DOLAYISI CAVAB-** Qılıncoynadanın tiyəni başqa xəttə yerdeyişməsi ilə sancma.

- **FİNTLƏ CAVAB-** Müəyyən səthə silahın təhdidəcisi hərəkəti ilə hücum və ardınca başqa səthə sancma (zərbə).

- **MÜRƏKKƏB CAVAB-** Qılıncoynadanın silahın iki və ya bir neçə hərəkəti ilə hücumu.

- **SADƏ CAVAB-** Qılıncoynadanın silahla eyni templi hərəkətlə sancması (zərbəsi).

**CAYB-** Latin-amerikan programına daxil edilən idman rəqsi. Musiqi ölçüsü 4/4, beynəlxalq qaydalar üzrə temp dəqiqliyə 44 takt (176 vurğu-zərbə), məsləhət görülən temp dəqiqliyə 40-46 taktdır.

**CEB-** Boksunun sol əllə birbaşa qısa yüngül zərbəsi.

**CƏDVƏL**

- **ÇƏTİNLIK CƏDVƏLİ-** 1. İdmanın bəzi növləri üzrə (gimnastika, akrobati-

**CƏM**

ka, sinxron üzgüçülük və s.) müxtəlif elementlərin və onların qruplar üzrə bölgünmiş birləşmələrinin artan mürəkkəbliyə görə qiymətləndirilən yarış qaydalarını tamamlayan rəqəmlər toplusu. 2. İdman gimnastikasında çətinlik qrupları: A, B, C, D və E, kişilər üçün əlavə super E. Yüksək çətinlik elementlərinə görə idman nəticəsinə 0, 2; 0, 3; 0, 4; 0, 5 xal artırılır, indi kombinasiyalar bütövlükdə 8,4 bal cəmindən hesablanır.

- **ÇƏTİNLIK ƏMSALLARI CƏDVƏLİ-** Beynəlxalq federasiyalar tərəfindən təsdiq edilmiş yarış nizamnaməsinə əlavələr. Cədvəllər rəsmi yarışlarda trampindən və vişkadan suya idman tullanmalarının, batutda hoppanmaların çətinlik əmsallarını ehtiva edir.

- **XALLAR CƏDVƏLİ-** Nəticələrin qiymət qoyulma cədvəli. Komanda yarışlarını və çoxnövçülüyün yekunlarını müəyyənləşdirmək, şərti nəticələrə (ballara, xallara) çevirmək məqsədilə ortaç ölçüsüz kəmiyyətlərdə ifadə olunmuş və yarışlarda göstərilmiş idman nəticələrini ekvivalent qiymətləndirmək üçün tətbiq edilən rəqəmlə məlumatların sistemləşdirilmiş toplusu. Cədvəllər müxtəlif prinsiplərə görə tərtib edilir. Atletikada, üzgüçülük, yelkən idmanı, konkisurmə idmanı, xizək idmanı, gyllə atıcılığı, müasir beşnövçülükdə və s. tətbiq edilir. İdmanın bir sıra növlərində yarışların müxtəlif şərtləri üçün cədvəller işlənib hazırlanmışdır. Məs., xizəklərdə trampindən tullanmalarda müvafiq trampinlər üçün ayrı-ayrı cədvəllər vardır.

**CƏR****CIĞ****CƏM, YEKUN**

**- ÇƏTİNLİK ƏMSALLARININ CƏMİ-** Suya hoppanma üzrə ixtisasi idmançılar arasında, yarış programının həm məcburi, həm də sərbəst hissəsi müəyyənləşdirilir. Hoppanmaların program üzrə məcburi hissəsinin təsnifat mürəkkəbliyini məhdudlaşdırın çətinlik əmsallarının cəmi müəyyən edilmişdir. Programda sərbəst hoppanmaların çətinlik əmsallarının cəmi məhdudlaşdırılmır və idmançının texniki hazırlıq səviyyəsinin göstəricilərindən sayılır.

**- YERLƏRİN CƏMİ-** Konkilierdə fırqlı sürüşmə üzrə yarış programının bu və ya digər növündə iştirakçıya çıxışına görə hər bir arbitrin verdiyi qiymətin cəmi.

**CƏMIYYƏT. İDMAN CƏMIYYƏTİ-** Hər hansı bir əlamətə, hər şeydən əvvəl, fəaliyyətə görə bədən tərbiyəsi və idmanla məşğulluq üzrə birliliklərin, təşkilatların məcmusu.

**CƏRGƏ-** Adamların bir-birinin ardınca bir xətdə düzüldüyü sırada. İnterval, adətən, dirsəklə ovuc arasındaki enə bərabərdir. Başqa intervallar qabaqcada şərtləşdirilir.

**CƏRİMƏ**

**- BÖYÜK CƏRİMƏ-** Hokkeydə yarış qaydasının kobud pozulmasına görə cəza. Oyunçunu dəyişmə hüququ verilmədən təmiz vaxt ərzində 5 dəqiqəlik meydandan çıxarma.

**- CƏRİMƏ DƏQİQƏSİ-** Biatlonistlərin fərdi yürüşdə göstərdikləri nəticəyə atışda hər hədəfə dəyməmə üçün əlavə olunan vaxt.

**- KİÇİK CƏRİMƏ-** Hokkeydə yarış qaydalarının pozulmasına görə cərimə. Idmançının əvəzətmə hüququ verilmədən təmiz vaxtın 2 dəqiqəsi meydançadan çıxarılması.

**- TƏXİRƏ SALINMIŞ CƏRİMƏ-** Hokkeydə bir komandanın iki hokkeyçisinin cəza çəkdiyi vaxtda üçüncü oyunçunun oyundan çıxarılması təxirə salınır.

**CƏSURLUQ, CƏSARƏT-** Idmançının ağır nəticələr (məs., zədələr) imkanını başa düşərək idman mübarizəsinin təhlükəli və çətin şəraitlərində aktiv hərəkət etmək bacarığında göstərdiyi iradi keyfiyyət.

**CƏZA**

**- İNZİBATİ CƏZA-** Hokkeydə istər meydançada, istərsə də ondan kənardə qeyri-idmani davranışa görə cəza. Oyunçunun təmiz vaxtın 10 dəqiqəsi və ya əvəzətmə hüququ verilməklə oyunun sonuna qədər meydandan kənarlaşdırılması.

**- KİÇİK İNZİBATİ CƏZA-** Hokkeydə idmana yaraşmayan davranışa, hər hansı rəsmi şəxsin hakimin hərəkətinə müdaxiləsinə, eləcə də qaydaları pozanın müəyyənləşdirilmədiyinə görə cəza. Oyunçunu (qapıcıdan başqa) təmiz vaxtın 2 dəqiqəsi meydandan çıxarma. Oyunçunu əvəz etməyə icazə verilmir.

**- OYUNÇUNUN 5 DƏQİQƏDƏN SONRA ƏVƏZLƏNMƏKLƏ OYUNUN SONUNA QƏDƏR KƏNARLAŞDIRILMA CƏZASI-** Hokkeydə ən ağır cəza. Oyundan kənarlaşdırılmış oyunçunun sonrakı bir neçə oyunda avtomatik məhrum edilməsini nəzərdə tutur. **CİDIR (AT YARIŞI)-** İppodromda minik atlarının oynaq qalopda sınaqdan ke-

**CIĞ**

çirilməsi. Xarakterinə görə düz (hamar), baryerli və stipl-çezlərə bölünür. İdman cıdırı və at zavodlarının cıdırları olur.

**CIĞIR**

**- AKROBATİK HOPPANMA CIĞIRI-** İdman akrobatikasında ciğir ayrı ayrı lövhələrdən ibarətdir və elastik xüsusiyyətə malik olur. Mərkəzi ox xətti və iki hüdudlaşdırıcı yolu var.

**- BƏDƏNİ QIZIŞDIRMAQ ÜÇÜN KONKİSÜRMƏ CIĞIRI-** Daxili (kiçik) ciğirdən solda yerləşən və konkisürənlərin bədənin qızışması üçün nəzərdə tutulan buzla örtülü ciğir.

**- BƏDƏNİN QIZİŞMASI ÜÇÜN CIĞIR-** Məşqdən əvvəl və yarış qabağı bədənin qızışması məqsədilə qaçış və yeriş üçün ayrılmış yer.

**CƏRƏYAN KEÇİRİCİ CIĞIR- METAL CIĞIR.**

**- DAİRƏVİ CIĞIR-** Qapalı ellips üzrə ötüb keçən distansiya.

**- DALĞA DAYANDIRAN AYIRICI CIĞIR-** Çekilib uzadılmış rezinin və ya mexaniki bucurğadın köməyi ilə hovuzun uzununa çəkilmiş ipə və ya troşa düzülmüş üzgəclərdən ibarət zəncir. Üzgəcülük ciğirlərini bir-birindən (ciğirin eni 2,5 m-dir) və hovuzun yan divarları (ən azı 0,5 m) boyunca suyun sərbəst zolağından ayırir. Üzgəclərin konstruksiyası üzgüclərin hərəkəti zamanı əmələ gələn dalğaların azalmasına səbəb olur.

**- KOKOS CIĞIRI-** Sürüşməyən örtüklü, kokos liflərindən hörülmüş ciğir. Suya hoppanmalar zamanı vişka platformasının uzununa açılır və dərtlər.

**- KONKİSÜRMƏ CIĞIRI-** Kiçik dəngəsinin radiusu 26 m-dən az və 21 m-dən

**CIĞ**

çox olmayan, böyük döngəsinin radiusu 29 m-dən az və 31 m-dən çox olmayan, 180 dərəcədə iki döngəsi olan, uzunu 400 və ya 333, 33 m, ikiqat qapalı halqalı standart ciğir. Birbaşa keçmə uzunu 400 m olan ciğir üçün 111, 98 m; 333,33 m olan ciğir üçün 78,62 m-dir. Buz üzərində konkisürmə ciğirinin daxili kənarı ilə xarici kənarı arasında məsafə 5 m-dir.

**- İKİQAT KONKİSÜRMƏ CIĞIRI-** İki konkisürənin eyni vaxtda qaçışı üçün iki döngəsi olan, əyri qövslə ayrılmış konkisürmə ciğiri. Hər ciğirin eni 5 m-dir.

**- KONKİSÜRMƏDƏ DAXİLİ CIĞIR-** Konkisürmədə daxili (kiçik) ciğir döngənin uzunluğu ilə birgə 80,11 m-dir.

**- KONKİSÜRMƏDƏ XARİCİ CIĞIR-** Konkisürmənin bayır ciğiri döngə uzunluğu ilə 95,82 m-dir.

**- KROSS CIĞIRI-** Hamar olmayan ərazi üzrə qaçış keçirmək üçün məşədə, çöldə, parkda yer.

**- QAÇIŞ CIĞIRI-** Stadionda, manejdə qaçış üçün yer. Ciğir əyrisindən 36 sm-də ölçülən standart ciğirin stadionda uzunluğu 400 m, manejdə 200 m-dir.

**- QILINCOYNATMA CIĞIRI-** Təkmübarizlik üçün soyuq idman silahı ilə -rapiralarla qılıncoynatmadə eni 1,8-2m, uzunu 14 m, sablyə və şpaqa ilə qılıncoynatmadə. Uzunu 18 m olan döyüş meydani.

**- METAL CIĞIR-** Sancıların (zərbələrin) elektrofiksasiyasını kənarlaşdırmaq məqsədilə hazırlanmış metalla örtülü qılıncoynatma ciğiri .

**- MƏŞQ CIĞIRI-** Xüsusi olaraq məşq üçün ayrılmış ciğir. Müxtəlif idman növlərində istifadə olunur. Müxtəlif örtüklü, uzunluqlu olur, şəraitə uyğun hazırlanır.

**CLĞ****CİN**

- **SU CIĞIRI-** Avarçəkmə yarışlarında qayığın irəlilədiyi, nişanlanmış buylarla hüdudlaşdırılan su akvatoriyası. Ciğirin eni baydarka və konoelərlə avarçəkmə üçün 6 m-dən, akademik avarçəkmə üçünsə 12 m-dən az olmamalıdır.
- **SÜNİ KONKİSÜRMƏ CIĞIRI-** Ciğır boyunca beton qat altında yerləşdirilmiş soyuducu qurğular və borular sisteminin fəaliyyəti hesabına isti havada buzun dondurulduğu standart konkisürmə ciğiri.
- **TAXTA CIĞIR-** Qaçış, yeriş, manejdə hoppanmalar üçün taxta örtüyü olan ciğir.
- **TAXTA KƏPƏYİ CIĞIRI-** Gərgin məşqdən sonra aşağı ətraf əzələlərinin işçi vəziyyətinin bərpası məqsədilə istifadə olunan taxta kəpəyi ilə örtülü yer.
- **ÜZ ÇƏKİLMIŞ CIĞIR-** Güleşmə xalçasının perimetri üzrə yumşaq ciğir. Xalçanın sərhədindən kənardı məşğul olanları və ya yarış iştirakçılarını yixilərkən zədələrdən qorumaq üçün nəzərdə tutulur. Təhlükəsizlik zonasına daxildir.
- **ÜZGÜÇÜLÜK CIĞIRI-** Nişanlanmış və dalğadağıdıçı üzücü nişanlarla hüdudlaşdırılan hovuzun vanna hissəsi. Uzunluğu 25 və ya 50 m, eni 2,5 m-dir. Üzgülərin oriyentiri tapması üçün hovuzun dibində kontrast rəngli ox xətti var. Hovuzda cəmi 6,8 (ən geniş yarılmış variant) və ya 10 ciğir olur.
- **YERİŞ ÜÇÜN CIĞIR-** Şossedə, parkda, məşdə yeriş üzrə yarış və təlim keçirilən yer.
- ÇIXINTİ. İSTİRAHƏT ÜÇÜN HOVUZDA ÇIXINTILAR-** Hovuzun yan divarları boyunca su səviyyəsindən aşağı ən azı 1,2 m dərinlikdə 15-20 sm enində istirahətə dayanmaq üçün tikili.
- CIĞIRDAN CIXMA-** Şort-trek üzrə yarışda konkisürənin diskvalifikasiyasına aparan qaçış qaydasının pozulması. Konkisürənin konkret distansiyada markörlə nişan qoyulmuş döngənin sol tərəfini bir və ya iki konki ilə keçməsi distansiyani qısaltmaq təşəbbüsü kimi qiymətləndirilir və cəzalandırılır.
- CİGİTOVKA (AT OYNATMA)-** Atının düz xətt üzrə oynaq qalopda böyük qüvvə, cəldlik və cəsarət tələb edən gimnastik təmrirləri.
- CİLOV (YEDƏK)-** Dəridən kəmər və ya ucları toqqalı 2-2,5 sm uzunluqda şəriddir ki, qantarığanın halqasına və dəhnəyə düymələnərək sağ və sol cilovları yaradır.
- CİMİXANA-** Müxtəlif təmrirlərdən ibarət məzəli, eyləndirici xarakterli atla oyun. Ümumi və ya ayrıca startla keçirilə bilir.
- CİNAH (1)-** 1. Sıranın (cərgənin) sağ və ya sol tərəfi. 2.Oyun meydanının (meydançasının) yan xəttinə bitişik hissəsi.
- CİNAH (2)-** 1. Şahmat taxtasının üç vertikal üzrə soldan (a,b,c) və üç vertikal üzrə sağdan (f, g, h) kənarları. 2.Dama taxtasında mərkəzi vertikal sıralardan solda və sağda yer tutmuş qara kənarları.
- **QISA CİNAH (BD)-** Dama taxtasının sağ cinahi, daha doğrusu, mərkəzdən sağa qara xanalar qrupu.
- **ŞAH CİNAHI-** Partiyanın başlanğıcında şahmat taxtası üzərində şahların yerləşdiyi (vertikallar f, g, h) hissə.
- **UZUN CİNAH (BD)-** Dama taxtasının sol cinahi, daha doğrusu, qara sahələr qrupu mərkəzinin sol tərəfi.
- **VƏZİR CİNAHI-** Partiyanın başlanğıcında şahmat taxtası üzərində vəzirlərin yer aldığı (vertikallar a, b, c) hissə.

**CİN**

**CİNS (ƏCDAD)-** Atların indiki minik cinsinin əmələ gəldiyi ayğırın adı.

**AT CİNSİ-** Müyyəyen əlamətləri ilə fərqlənən at növləri. Cinslik idman atının mühüm keyfiyyətidir.

**- AXALTƏKİN CİNSİ-** Ən qədim at. Türkmənistanın (VII əsr) dünya minik atçılığına çox böyük təsiri olub. Cins ərəb atlarının, Orlov, Qarabağ, fars, Trakenen, Karabair və başqa cinslərin törədilib artırılmasında istifadə olunmuşdur. Bu cinsdən olan enerjili, mütəhərrik atlar idmandan çox yararlıdır .

**- BARBAR AT CİNSİ-** Şimali Afrika atlarının qədim cinsi.

**- BUDYONNOV AT CİNSİ-** Budyonnov adına At Zavodundan və 1-ci Athi Ordusu Zavodundan(1921-1949) çıxmışdır. Budyonnov cinsli atlardan orduda, kənd təsərrüfatı və idmandan istifadə olunur.

**- DON AT CİNSİ-** Don (çayı) sahillərindən çıxmış at cinsi. Öz möhkəm bədən quruluşu, yemlənməyə və saxlanılmaya az tələbkarlığı, böyük dözümlüyü ilə fərqlənir. Əsasən, kürən rəngdə olur.

**- CİNS ƏRƏB ATI-** İdman atlarının ən qədim cinslərindən biri. Saf qanlı ərəb atları ingilis və Avropanın bir çox başqa saf qanlı atlarına damazlıq olub. Cins ərəb atları sadə, sözə qulaq asan, dözümlü, yüngül, gözəl hərəkətli, dəyirmi formalı, ifadəli gözlüdürlər. Bu cinsin üç növü vardır ki, bunlardan da ən yaxşısı Koxeylan hesab olunur.

**- HANNOVER AT CİNSİ-** Yaxşı yerişli və güclü hoppanma qabiliyyətli, enerjili, lakin sakit yarımcins idman atları. Almaniyada yetişdirilir.

**CİN**

**- CİNS İNGİLİR ATI-** İdman atlarının ən əla növlərindən biri. Bu at cinsi idman atlarına məxsus bütün tələbata cavab verir. O, bütün başqa atlardan eksüteryerləri (görünüşü), başlıcası isə nəsildən nəsilə ötürürlən möhkəm fizioloji xüsusiyyətləri ilə fərqlənir.

**- KABARDİN AT CİNSİ-** Şimali Qafqazın dağ rayonlarından çıxmış at cinsi: tələbkar deyil, dözümlüdür. Təmiz qanlı ayğırularla cütləşdirəndə yaxşı idman atları törəyir.

**- KARABAİR AT CİNSİ-** Özbəkistandan çıxmış at cinsi; az tələbkardır, yüngül yerişlidir.

**- QARABAĞ AT CİNSİ-** Qəşəng eksüteryerli qədim minik at cinsi. Əsasən, Dağlıq Qarabağda yetişdirilir.

**- QARAÇAY AT CİNSİ-** Qaraçay-Çerkəsdə geniş yayılmış, Kabardin cinsinə yaxın yerli dağ cinsli at.

**- LATVIYA AT CİNSİ-** Çox böyük gövdəli, qoşqu və idmana yararlı yerli at cinsi.

**- LIPPİSAN AT CİNSİ-** Slovakiyanın qədim minik at cinsi. Atlar boz rəngli, xoşxasiyyət, minikdə xoşagəlimlidir.

**- MEKLENBURQ AT CİNSİ-** Alman yarımsaf at cinsi, Hannover atlarına oxşayır, lakin ingilis cins ayğırları ilə damazlıq (döllük) nəticəsində yaxşılaşdırılmışdır. Bütün at idmanı növlərində istifadə olunur.

**- MENQREL AT CİNSİ-** Qərbi Gürüstəndə yerli dağ cinsli at. Qədim Kolxidanın atlarından törəmişdir.

**- NEAPOLİTAN AT CİNSİ-** Qədim İtalyan at cinsi minik atları arasında ən yaxşılardan sayılır. Orlov löhrəm atını yetiştirməkdə, eləcə də Kladrubs və

**CİN**

Lippisan at cinslerinin törəməsində mühüm rol oynamışdır.

**- ORLOV-ROSTOPÇİN AT CİNSİ-BAX. RUS MİNİK AT CİNSİ.**

**- RUS MİNİK AT CİNSİ-** 1845-ci ildən sonra Orlov minik atı ilə Rostopçın atının cütləşdirilməsi nəticəsində yetişdirilmiş rus at cinsi. Bu at cinsindən Ukrayna minik atları qrupunun yaranmasında istifadə olunmuşdur. 1978-ci ildən rus at cinsinin yenidən yaradılmasında işlər aparılır.

**- RUS LÖHRƏM AT CİNSİ-** Orlov və amerikan at cinslerinin cütləşdirilməsi yolu ilə törədilmişdir. Rəsmi şəkildə 1940-ci ildə təsdiq edilmişdir. Rus löhrəm atları Orlov cinsindən geri qalır, lakin amerikan atlarından üstündür.

**- TRAKENEN AT CİNSİ-** Cins ərəb və ingilis atlarının yerli atlarla cütləşdirilməsi yolu ilə alınan Trakenen zavodunun yarımcins atı (Almaniya, 1732-ci il). Bu universal idman atları uca boylu, ariq bədənli, yüngül hərəkətli olmaları ilə fərqlənir. **ATIN CİNSLİLİYİ**- Bu və ya digər idman atının cins minik və ya ərəb cinsindən törənmə payı. Əgər atın valideynlərindən yalnız biri cinsdirse, bu at qarışıqlı olan heyvan sayılır. Cins erkəklə adı anadan və ya cins ana ilə adı erkədən törəmiş heyvanın nəсли 3/4 cinslilik hesab olunur.

**CİP-** Yüksək hərəkətetmə qabiliyyəti olan, tam ötürüçülü avtomobilərin ümumi qəbul olunmuş adı.

**CİSİM-1.**Fizikada-fəzada sərhədləri ilə birlidə müəyyən hissəni dolduran madde, materiya; eni, uzunu, dərinliyi olan ayrıca şey. 2. İnsan və ya heyvanın xarici

**CÜD**

formalarında orqanizmi-bədəni, gövdəsi. 3.Neyinsə gövdəsi, əsas hissəsi.

**CİU-CİTSU-** Yapon samuraylarının fiziki və döyüş hazırlığının ilk başlanğıc növü. Özünü silahsız müdafiə və silahlı hərəkət üsulları sistemidir. Hərfi mənada “sirli sənət” deməkdir. Ən böyük inkişafi XII-XIX əsrlər arasında olmuşdur. Sonralar ciu-citsu-nun çoxsaylı məktəb və növlərə ayrılmazı nəticəsində cüdo, aykido, karatedo, kendo formallaşmışdır. Hazırda özünümüdafisiñin döyüş (tətbiqi) üsulları sistemi kimi göstərir.

**CİZGİ (CİZGİ ELEMENTİ, ŞƏKİL)**

**- ADDIMIN CİZGİSİ-** Fiqurçular tərəfindən rəqsin hər ayrıca addiminin icrasından sonra buz üstündə qalan izlər.

**- MƏCBURİ FİQUR CİZGİSİ-** Konklərdə təknəfərlik fiqurlu sürüşmədə məcburi fiqurun icrasından sonra buz üstündə qalan izlər (fiqurun təsviri). Şəkil kəsişməyən bir neçə izdən ibarət olur.

**- PROQRAMIN CİZGİSİ-** Fiqurçu tərəfindən programın (ayrı-ayrı) bəzi elementlərinin icrasından sonra buz üstündə qalan müəyyən geometrik formalı izlərin məcmusu.

**- RƏQSİN CİZGİSİ-** 1.Buz üstündə rəqsin cizgisi (eskizi). Məcburi rəqs diaqramı rəqsin bir bitkin seriyasının icrası üçün lazımi bütün informasiyanı birləşdirir. 2.Fiqurçular tərəfindən rəqsin bir və ya bir neçə seriyasının icrasından sonra buz üstündə qalan izlər.

**COQQİNQ. BAX. ASTA YERİŞ.**

**CÖVHƏR. SİDİK CÖVHƏRİ-** Zülal mübadiləsinin son məhsulu. Qaraciyərdə yaranır, sidiklə xaric olunur, dehidrasiya, sidik qovucu vasitədir. Qan plazmasında toplanır.

**CÜT**

**CÜDO-** Dünyada geniş yayılmış idman güləşmə növü. Cüdo idman növü kimi XIX əsrin sonlarında Yaponiyada yaranmışdır. "Cüdo" sözü "yumşaq yol, elastiklik yolu" anlamındadır. Cüdoda tutmalarla, atmalarla, saxlama, boğucu tutmalarla, bədənin müəyyən yerindən və paltar-dan sərbəst tutmağa icazə verilir. Təmiz qələbə üçün ("ippon") cüdoçu təmiz atma, ağrıcı üsul, boğucu tutma və ya saxlama icra etməlidir. Geyim forması cüdoqidir (kimono və şalvar).

**CÜDOQI-** Cüdoçunun idman kostyuminun adı, yapon milli geyimi kimono-nun bir növü. Ağ röngli möhkəm iplik (pambıq) parçadan hazırlanır. Qolları bütöv tikilmiş gödəkçədən, qurşaqdan və sərbəst biçimli şalvardan ibarətdir.

**CÜT (QOŞA)**

- **İDMAN CÜTLÜYÜ-** Konkilərdə qoşa fiqurlu sürüşmədə yarış qaydaları ilə nizama salınmış hərəkətləri sinxron icra edərək buz üstündə eyni vaxtda gəzişən iki fiqurçu (kişi və qadın). İdman cütlüyüünən əsas vəzifəsi sinxron hərəkətlər etmək, bir ahənglə sürüşməkdir.

- **KİŞİ CÜTLÜYÜ-** 1. Akrobatik təmrinləri eyni vaxtda (qoşa kişi təmrinlərində) yerinə yetirən iki kişi. 2. Badminton, tennis, stolüstü tennis üzrə yarışda iki rəqibə qarşı birlikdə çıxış edən iki kişi (qoşa kişi kateqoriyası).

- **QADIN CÜTLÜYÜ-** 1. Eyni vaxtda akrobatika təmrinləri (qoşa qadın təmrinləri) yerinə yetirən iki qadın. 2. Badminton, tennis, stolüstü tennis üzrə matçda iki rəqibə qarşı birlikdə çıxış edən iki qadın (qoşa qadın kateqoriyası).

- **QARIŞIQ CÜTLÜK-** 1. Akrobatik

**CAĞ**

təmrinləri eyni vaxtda icra edən kişi və qadın (qarışiq qoşa təmrinlər). 2. Badminton, tennis, stolüstü tennis üzrə matçda kişi və qadına qarşı birlikdə çıxış edən kişi və qadın (qarışiq qoşa kateqoriya). 3. Bodibildinq üzrə yarışda birgə çıxış edən kişi və qadın.

- **RƏQS CÜTLÜYÜ-** Fiqurlu sürüşmədə və idman rəqslerində müxtəlif rəqs elementlərini müxtəlif mövqelərdə eyni vaxtda sinxron icra edən iki idmançı (kişi və qadın).

**ÇÇ**

**ÇA-ÇA-ÇA-** Latin Amerikası programına daxil olan idman rəqsi. Musiqi ölçüsü 4/4, beynəlxalq qaydalar üzrə temp dəqiqliğdə 30 takt (120 zərbə), məsləhət görülən temp dəqiqliğdə 32-34-dür.

**ÇADIR, TALVAR-** Karkasa tarım çəkilmiş parçadan, brezentdən, su buraxmayan parçadan, rezinləşdirilmiş perkaldan və s. hazırlanmış müvəqqəti döşənəkli yer. Turistlər və alpinistlər düşərgə üçün müxtəlif tipli, ölçülü, kütləli çadırlar işlədirlər.

- **ZDARSKI KİSƏ ÇADIRI-** Alpinistin düşərgə ləvazimati. Düşərgə kisəsi analoqu. Mürəkkəb, qısa məsafəli dağa qalxmalarda işlədirilir, 3-4 nəfərə oturaq və ya uzanmış vəziyyətdə gecələməyə imkan verir. O, konstruktörə avstriyalı alpinist Matias Zdarskinin (1856-1940) adı ilə adlandırılıb.

**ÇAĞIRIŞ-** 1. Güləşçi öz hərəkətləri ilə rəqibi hücuma keçməyə təhrik edir, sonra isə buna əks-hücumla cavab verir.

**ÇAL****ÇAR**

**- HÜCUMA ÇAĞIRIŞ-** Boksda, güləşmədə, qılıncınatmada (gizlədilmə, pərdələnmə varianti) taktiki hərəkətdir, məqsəd rəqibə hücum üçün şərait yaratmaqla onu fəal fəaliyyətə birinci başlamağa məcbur etməkdir.

**- KÖRPÜCÜYƏ ÇAĞIRIŞ-** Ağırlıq qaldırımı və pauerlifteri yarış cəhdlərini yerinə yetirmək üçün körpücüyə dəvət etmə. Bununla eyni vaxtda təmrinin icasının hazırlığına vaxtı hesablamaq üçün saniyəölçən işə salınır.

**ÇAXMAQ-** Əllə işlədirilən odlu silahın zərbəli mexanizm hissəsi. Patronun pistonuna birbaşa zərbə üçün odlu silahın çaxmağının iti hissəsi (vurucusu).

**ÇAQI-** Taekvondo və txekvondoda ayaqla zərbə.

**- AP ÇAQI-** Ən qısa trayektoriya üzrə aşağıdan yuxarı birbaşa güclü zərbə.

**- DOLİO ÇAQI-** Yuxarıdan əyri trayektoriya üzrə zərbə.

**- NERİO ÇAQI-** Ayağı endirməklə yuxarıdan aşağı zərbə.

**- Tİ ÇAQI-** Dabanla arxaya zərbə.

**- TORO YÖP ÇAQI-** Dönməklə zərbə.

**- YÖP ÇAQI-** Dabanla böyürlə irəli birbaşa zərbə.

**- MODAL-FURİO ÇAQI-** Txekvondoda dairəvi trayektoriya üzrə beldən döñüşlə irəli zərbə.

**ÇALA-ÇUXUR. BOŞLUQ**

Qolf oyunu meydanında topun düşməsi üçün qrində 108 mm diametrində çuxur.

**- KARBOHİDRAT BOŞLUĞU-** Bodibildinq və pauerliftinqdə qəbul olunmuş ifadədir, gərgin məşq nəticəsində əzələ toxumalarında enerji potensalının bərpa edilməsindən sonra qanda sərbəst amin turşularının aşağı səviyyəsi ilə xarakterizə olunur.

**- POROLON ÇUXUR-** İdman zalında porolon kəsikləri ilə doldurulmuş çala. Mürəkkəb akrobatik hoppanmaları, gimnastik alətlərdən sıçramaları, "quru" tramplindən və ya 1-3 m hündürlüklü vişkadan tullanmaları öyrənərkən təhlükəsiz enmək üçün qabaqcadan hazırlanır.

**- SULU ÇUXUR-** Maneələrlə 2000 və 3000 m məsafəyə qaçışda qaçış cığırının virajlarından birinin xarici tərəfində xüsusi maneə. Qarşısında 91,4 sm hündürlüklü baryer qoyulmuş 366x366 sm-lik sulu çala olur. Baryerin arxasında çalanın dərinliyi 70 sm-dir. Qaçan idmançı bir ayağını baryerə basaraq maneəni rəf edir və baryerdən itələnərək sulu çuxura hoppanır. O, nə qədər bərk itələnərsə, bir o qədər ayağının az hissəsi suya düşür, çünkü çalanın dibi mailidir və getdikcə sonda qaçış cığırının səviyyəsi ilə bərabərləşir.

**- YERƏ ENMƏK ÜCÜN ÇUXUR-** Hoppanmalar üçün bölmədə xüsusi yer: uzununa və üç təkanla hoppananların yerə endiyi qumlu çuxur; hündürlüyü və şüvüllə hoppananların yerə enməsi üçün yumşaq materiallardan (porolon-dan) hazırlanmış çuxur.

**- ZÜLLALLI BOŞLUQ-** Bodibildinq və pauerliftinqdə qəbul olunmuş ifadə. Gərgin məşq nəticəsində əzələ toxumalarında enerji potensalının bərpa edilməsindən sonra qanda sərbəst amin turşularının aşağı səviyyəsi ilə xarakterizə olunur.

**ÇANAQ. QORUYUCU ÇANAQ-** Bir sıra idman oyunlarında (kontakt növlər) idmançıların cinsiyyət orqanlarının qorunması üçün nəzərdə tutulmuş bərk plastmas sıpər.

**ÇAR****ÇEM**

**ÇAPMA ÇAPARAQ SÜRMƏ-** Minik atlarının oynaqlığını (cəldliyini) ippodromda sınaqdan keçirərkən atlılar tərəfindən distansiyani eyni vaxtda keçmə. Distansiyalar müxtəlifdir.

**- DÖRDAYAQ ÇAPMA-** Atın istənilən allürdən dördayaq yerisə keçməsi dal ayaqlarla başlayır, sakit, düzgün qərarla icra olunur.

**ÇARALĞA-** Atın çənəsinin dişsiz kənarlarından ağızına keçən qantarğa və ya dəhnənin dəmir hissəsi.

**ÇARDAQ. ASMA ÇARDAQ-** 1.Gəminin dörd küncündən asılmış lövhə. Dorda və ya bortdan kənardə lazımlı iş olanda adamın qalxması və oturmasına xidmət edir. 2.Alpinistin təhlükəsizliyi sisteminin elementi.

**“ÇARET!”-** Taekvandoda referinin “Diqqət!” duruşu almağa komandası.

**ÇARX. DOLAMA ÇARX-** Kabelin uzunluğunu avtomatik nizamlayan qurğu olub qılıncoynadanın şəxsi şnurunu arxasındaki elektrik cihazına birləşdirir.

**ÇARPARIQ (YORTMA) YERİŞ-** Dayaz və diaqonal olmayan yanlış lōhrəm yeris.

**ÇARPAZ (DÖRD YOL AĞZI) (RD)-**

1.cd4 de5 2.bc3 ed6 3.ef4 gedişləri ilə xarakterizə olunan debüt.

**- ƏKS ÇARPAZ (RD)-** 1.cd4 de5 2.bc3 ed6 3.gh4 dc5 (və ya fe7) gedişləri ilə xarakterizə olunan debüt.

**ÇARPAZLAŞMA (KƏSİŞMƏ)-** Gimnastika atında təmrin. İki eyni vaxtlı hoppanıb aşma icra edilərkən ayaqlar bir-birinin qabağına irəliləyir və biri o birinin yerində dayanır.

**- ƏKS ÇARPAZ-** Atda təmrin. Alətin arxasında yerləşən müxtəlif adlı ayaq tərəfə kəsişmə.

**- DÜZ ÇARPAZ-** Atda təmrin. Alətin arxasında yerləşən eyniadlı ayaqda kənarə kəsişmə.

**- Lİ NİN ÇARPAZI-** Atda təmrin. Bir dəstəkdə qollarda duruşda dairəvi dönməklə düz çarpez. Çin gimnasti Li Ni-nin adı ilə adlandırılmışdır.

**ÇAT (YARIQ) (1)-**

**- BUZLAQ ÇATI-** Buzlağın gövdəsində yarılmış yer.

**- QAYA ÇATLAĞI-** Qayada bir neçə millimetrenində vertikal və ya üfüqi çatlaq. Alpinist qarmağı (çəngəli) ora vura bilir.

**ÇAT (2)-** Alpinistin əlinin və ya ayağının yerləşə biləcəyi geniş yarıq.

**ÇATDIRMA (YANAŞDIRMA)**

**- ATIN DAL AYAQLARINI YANAŞDIRMASI-** Mahmızın təsirinə atın cavab refleksi. At sağ mahmızın təsiri ilə sağ ayağını, sol mahmızın təsiri ilə sol ayağını altına yaxınlaşdırır.

**- DİZLƏRİ YANAŞDIRMA-** Ştançı qaldırmanın-altdan dağıtmanın ikinci dövrəsinin amortizasiya fazası. Dəstək dizlər bərabərliyində olan vaxt qılçalar tez diz oynaqlarında bükülür.

**ÇAYLAQ (MƏCRA, ÇAY YATAĞI)-**

1.Su axınının keçib getdiyi çay vadisinin daha çox aşağı düşmüş hissəsi. 2.Qayalar-da su axımı nəticəsində yaranmış oyuq.

**ÇEXOL (ÜZLÜK)-** Güləşçi xalçasının döşəklərini örtən və onları bitişdirən hissə. Plastikdən və ya qumaş parçadan hazırlanmış olur.

**ÇEKERS - ABŞ-da geniş yayılmış dama oyunu. İngilis daması.**

**- ÇEMPİON-** İdmanın hər hansıa bir növündə və ya yarışın müəyyən növündə qalib idmançı və ya komanda.

**ÇEM****ÇEV**

**- MÜTLƏQ ÇEMPİON-** Yaşından, bədəninin çəkisindən və s. asılı olmayaraq bütün iştirakçılar arasında yarışların qalibi. Mütləq çempionatlar boksda, güləşmədə, bodibildinqdə keçirilir. Gimnastikada bu ad çoxnövçü-lükdə qələbəyə görə verilir.

**- OLİMPİYA ÇEMPİONU-** Hansısa bir idman növündə və ya yarışların mü-əyyən növündə olimpiya oyunlarının qalibi. Olimpiya çempionu adı həmişəlik verilir.

**ÇEMPİONAT (ÇEMPİONLUQ YARIŞI)-** Çempion idmançını və ya komandanı aşkar etmək və sonrakı yerləri bölgüsürmək məqsədilə hansısa bir idman növündə birinciliyin oynanılması, rəsmi yarış.

**- AÇIQ ÇEMPİONAT-** İdmançıların yarışlarda iştirakı üçün sərbəst icazə və ya dəvət əsasında çempionu (idmançını, komandanı) aşkar etmək və sonrakı yerləri bölgüsürmək məqsədilə hansısa bir idman növündə rəsmi idman yarışı.

**ÇERTYOJ. NƏZƏRİ ÇERTYOJ-** Üç baza səthinin paralel, düz diametral, əsas və midəlşəpanqout müstəvilərlə gəmi korpusu kəsiklərinin proyeksiyası. Nəzəri çertyojda örtünün xarici tərəfi ilə sahələrin kəsişmə izləri, kənarları, yarımeni və korpusu göstərilir.

**ÇEŞKİ-** Gimnastika, akrobatika və başqa oxşar idman növləri məşğələləri üçün nəzərdə tutulan yüngül ayaqqabı. Çox zərif göndən hazırlanır.

**- ÇEVİKLİK-** Koordinasiya qabiliyyəti. Oynaqda hərəkət amplitudasından, o da öz növbəsində oynağın quruluşundan, oynaq pərdəsindən, bağlardan, əzələlərin güc və elastikliyindən və s. asılı olan dayaq-hərəki aparatın xüsusiyyəti, onun həlqələrinin bir-birinə nisbətdə mütəhərrik-

liyinin dərcəsi. Hərəkəti böyük amplituda ilə icra etməyə imkan verir.

**- ATIN ÇEVİKLİYİ-** İdman atının bütün oynaqlarında çevikliyi tərbiyə etmək treninq, miniyə öyrətmə və at idmanı növü üzrə xüsusi təmrinlərlə əldə edilir.

**ÇEVİRMƏ (1)-** Güləşçi fəndin icrasında rəqibini xalçadan tam ayırmır. O, parterdə rəqibini sinəsi üstdə vəziyyətdən arxası xalçaya vəziyyətinə çevirir. Sambo və cüdoda budu tutmaqla atma.

**- ADDIMLAYARAQ ÇEVİRMƏ-** Güləşçi parterdə rəqibin gövdəsinin yuxarı hissəsinə dayaqlanaraq onun başı ətrafında addimlayaraq rəqibini arxası üstə çevirir.

**- ARXADAN ÇEVİRMƏ-** Sambo və cüdoda arxadan gövdəni və budu tutmaqla atma.

**- ARXAYA ƏYƏRƏK ÇEVİRMƏ-** Güləşçi parterdə rəqibin gövdəsini arxaya əyərək onu arxası üstə çevirir.

**- ARXAYA ƏYİLƏRƏK ÇEVİRMƏ-** Güləşçi parterdə arxaya əyilərək rəqibi arxası üstə çevirir, özü isə qarnı üstə qalır.

**- ASIRARAQ ÇEVİRMƏ-** Güləşçi parterdə rəqibini başı üzərindən aşıraraq arxası üstə çevirir.

**- BURARAQ ÇEVİRMƏ-** Güləşçi parterdə rəqibi arxasına tərəf, özünə tərəf yaxud özünün eks tərəfinə arxası üstə çevirir.

**- DİYİRLƏDƏRƏK ÇEVİRMƏ-** Güləşçi parterdə rəqibini arxadan tutub körpü vəziyyəti almaqla onu öz üzərindən çevirir, yaxud həmin tutma ilə yarımkörpü vəziyyəti alaraq onu öz başı üzərindən kürəkləri üstə çevirir.

**- KEÇƏRƏK ÇEVİRMƏ-** Güləşçi parterdə rəqibin üstündən keçərək onu arxası üstə çevirir.

**ÇEV**

**- ÖNDƏN ÇEVİRİMƏ-** Sambo və cüddoda rəqiblə sinə sinəyə vəziyyətindən budu daxildən tutmaqla atma.

**- YANDAN ÇEVİRİMƏ-** Sambo və cüddoda qolu və müxtəlif adlı baldırı yandan tutmaqla atma (tutma məqamında hücum edən sinəsi ilə rəqibin böyüründə olur).

**- VURUB ÇEVİRİMƏ-** Su polosunda bazuönü və əlin, eləcə də çiynin, başın, gövdə və ya ayağın hərəkəti ilə topun atılması. Rəqib qapısının yanında və ya cinahında olan oyuncu tərəfindən tətbiq edilir.

**ÇEVRİLMƏ (DÖNMƏ)** 1- Şüvüllə hoppanmalarda hoppananın ayaqları ilə yuxarı və plankanı keçməzdən əvvəl açılma fazasına qədər başısağrı çevrilməsindən ibarət texniki elementlərin əlaqəsi. 2. Su polosunda texniki üslub. Vaterpolçunun öz rəqibindən-hamisin-dən xilas olmaq məqsədilə gövdəsini yerində və hərəkətdə olarkən qəfildən, tez-tez və müxtəlif formada yerdəyişmə etməsi. Hücumun gedişində arxaya və kənarlara icra olunur. 3. 1. Akrobatik və gimnastik təmrin (döşəmədə, tirdə, dayaqlı hoppanmalarda). Bədənin baş üzərindən irəli və ya arxaya düz və ya bükülü qolların və başın aralıq dayağı ilə, ucuşun bir və ya iki fazası ilə (əllərin təkanına qədər və ondan sonra) tam dönməklə fırlanma. Çevrilmələrin variantları: bir qolda, dəyişməklə, sıçramaqla, Kolpin fləki, bir qolda yellə-nərək flək, şpaqat, uzanaraq dirənmə, yuvarlanma, 180 dərəcə, 360 dərəcə və s. dönməklə. 4. Tirdə təmrin. Bədəni düz qollarla baş üzərindən irəli sallan-

**ÇEV**

ma vəziyyətinə çevirmə (böyük dönmənin irəli birinci yarısı). 5. Bruslarda təmrin. Əllərdə duruşdan əlləri buraxaraq, irəli yellənib əllərdə dayağa irəli çevrilmə.

**- TAM DÖNMƏKLƏ ARXAYA BİR DƏFƏ YARIM SALTO EDİB İRƏLİ ÇEVRİLMƏ-** At üstündə uzununa və ya eninə dayaq hoppanması. Əllərin təkanından sonra irəli tam dönməklə, qruplaşaraq və ya bükülərək arxaya bir dəfə yarıml salto edib irəli dönmə.

**- ARXAYA ÇEVRİLMƏ-** Döşəmədə və tirdə təmrin. Beliaçiq arxaya hoppanmaqla əllərdə duruşa azacıq bükülü qılçalarla və üçüş fazasından sonra qılçaları cəld düzəndirib əller yuxarı duruşa keçmə. Bir ayağın təkanı, digər ayağı yelləməklə, bir əlin dayağı, digər ayaq üzərinə düşməklə də icra oluna bilir.

**- AYAQLARI DƏYİŞMƏKLƏ İRƏLİ ÇEVRİLMƏ-** Döşəmədə və tirdə təmrin. İki və ya bir əlin dayağı və təkan ayağına düşüb belini açaraq irəli dönmə (çevrilmə zamanı ayaqların vəziyyətinin dəyişməsi baş verir).

**- BÜKÜLÜB-AÇILARAQ İRƏLİ ÇEVRİLMƏ-** At üstündə uzununa və ya eninə dayaq hoppanması. Çevrilmənin ikinci fazasında çanaq-bud oynağında güclü bükülmə və açılma. 180, 360, 540 və 720 dərəcə dönməklə icra olunur.

**- DÖVRƏ VURARAQ BİR ƏL ÜZƏRİNDE İRƏLİ ÇEVRİLMƏ-** Döşəmədə və ya tirdə təmrin. Bir əlin dayağı ətrafında tam dövrə vurmaqla, ayaqları birleşdirərək və digər əli söykəyib çanaq-bud oynağında sərt bükülü əller yu-

**ÇEV**

xarı duruşda arxası çevrilmə istiqamətinə yerə enərkən irəli dönmə.

**- ƏYİLƏRƏK İRƏLİ ÇEVRİLMƏ-** Döşəmədə və tirdə təmrin. Bir və ya iki ayağın təkanı ilə düz ayaqların barmaqları üzərinə düşməklə, çanaq sümüyü irəli, əllər yuxarı dönmə. Bir əlin dayağı ilə bir yellənən və ya təkan ayağının yerə enməsi ilə də icra oluna bilir (dönmə zamanı ayaqlar irəli-arxaya geniş açılır).

**- GİNSBERQ ÇEVRİLMƏSİ-** Bruslarda təmrin. Əllərdə duruşdan sallanmaya keçmə və arxaya yellənib əllərdə dayağa qalxma (irəli böyük dönmə). Amerikalı gimnast Brayan Ginsberqin adı ilə adlandırılmışdır.

**- İRƏLİ ÇEVRİLMƏ-** Əllər üzərində duruşdan əyilmiş vəziyyətə irəli tam çevrilməklət at üzərindən uzununa və ya eninə dayaqlı hoppanma. 180, 360, 540 və 720 dərəcə dönməklə icra oluna bilir.

**- GÖVDƏNİN ÇEVRİLMƏSİ-** Akademik avarçəkmədə texniki səhv. İdmançı avarlanmanın sonunda qismən kənarə meyl edir.

**- HOPPANARAQ İRƏLİ ÇEVRİLMƏ-** Gimnastik və akrobatik təmrin. İki ayağın təkanı ilə bir və ya iki əlin üzərindən bir və ya iki ayaq üzərinə düşməklə beliaçiq irəli dönmə.

**- KƏNARA ÇEVRİLMƏ-** At üzərindən uzununa və ya eninə dayaqlı hoppanma. Ayaqların təkanından sonra əllər üzərində duruşa əllərin eyni vaxda və ardıcıl qoyulması, ayaqlar birlikdə və ya aralı və böyüri ata tərəf duruş vəziyyətinə yana çevrilmə. Bir əl üzərində də icra oluna bilir.

**ÇEV**

**- KÜRƏYİ ATA TƏRƏF 90 VƏ YA 270 DƏRƏCƏ DÖNMƏKLƏ YANA ÇEVRİLMƏ-** At üzərindən uzununa və ya eninə dayaqlı hoppanma. Əllərin təkanından sonra yana 90 və ya 270 dərəcə dönməklə əks çevrilməyə, kürəyi alətə duruşa yana çevrilmə.

**- SALLANMAYA 360 DƏRƏCƏ DÖNMƏKLƏ ARXAYA ÇEVRİLMƏ-** Tirdə və qadın bruslarında təmrin. Dayaqdan əlavə dirənmə və ya durmaqla 360 dərəcədə sallanmaya dönməklə arxaya bükülü çevrilmə.

**- SOLA (SAĞA) ÇEVRİLMƏ-** 1.Döşəmədə və tirdə təmrin. Ayaqlar aralı duruşdan sol (sağ) kənarə yanakı dönmə istiqamətinə, ardınca əllərin qoyuluşu ilə, əllərdə duruşdan keçməklə və çevrilmə istiqamətinə yanakı sağ (sol) qol üzərinə enməklə sağ (sol) tərəfin təkanı ilə yanakı dönmə. Bir əl üzərində də icra oluna bilir. 2.Döşəmədə, tirdə təmrin. Əllərdə duruşdan keçməklə və bir və ya iki ayaq üzərində çevrilmə istiqamətinə yanakı ucuş fazasından sonra enməklə əllərin ardıcıl qoyuluşu ilə irəli çevrilmə.

**- 90 VƏ YA 270 DƏRƏCƏ DÖNMƏKLƏ ÜZÜ ATA TƏRƏF YANA ÇEVRİLMƏ-** At üzərindən uzununa və ya eninə dayaqlı hoppanma. Əllərlə təkandan sonra yana dönmə zamanı üzü ata tərəf 90 və ya 270 dərəcə dönmə.

**- TAMAM DÖNMƏKLƏ ARXAYA ÇEVRİLMƏ-** Döşəmədə və tirdə təmrin. Əllərin dayağına qədər və ya dayaqdan sonra tamam dönməklə arxaya çevrilmə.

**- TAM DÖVRƏ VURARAQ BİR DƏFƏ YARIM ARXAYA SALTO ET-**

**ÇƏK****ÇƏK**

**MƏKLƏ BİR ƏL ÜZƏRİNDE İRƏLİ DÖNMƏ-** At üzərindən uzununa və ya eninə dayaqlı hoppanma. Birinci fazada bir əl üzərində tam dövrə vuraraq (rondat) çevriləmə, ikinci fazada isə arxaya qruplaşaraq, belibükük, beliaçiq, 360 və 720 dərəcə dönməklə bir əl üzərində bir dəfə yarım salto icra oluna bilir.

**- YANAKİ ÇEVRİLMƏ- BAX. SOLA(SAĞA) ÇEVRİLMƏ.**

**- PIYADALARIN ÇEVRİLMƏSİ-** Şahmat taxtasının sonuncu üfüqi xanasına (8-ci aqlar, 1-ci qaralar üçün) gəlib çatan piyada gedisi edən partnyorun seçimi üzrə öz rəngində olan istənilən fiqurla (şahdan başqa) dəyişdirilir.

**ÇƏKİ (AĞIRLIQ). ARTIQ ÇƏKİ YIĞMAQ-** Boksçunun, ağırlıqqaldırmanın yarışda daha ağır çəki dərəcəsində çıxış etməsi məqsədilə bədən kütləsini qabaqcadan düşünlümüş şəkildə, bilərkəndə artırması.

**- ATLININ ÇƏKİSİ-** Atlının çəkisi at idmanı üzrə yarışların əvvəlcədən şərtləşdirilmiş növlərində yarışlar haqqındaki qaydalarda göstəriləndən az olmamalıdır. Əgər finişdə çəki çatmazsa, atl yəhər və yüyəni çəkiyə götürə bilər. Əgər çəki yenə də çatmazsa, atl yarışlardan kənarlaşdırılır. Artıq çəki cərimə olunmur.

**- BAŞLANĞIC ÇƏKİ-** Yarışda atletin ilk yanaşmada qaldırdığı stanqın çəkisi.

**- BƏDƏNİN AÇILIŞMASI ÜÇÜN ÇƏKİ-** İdmançının təlim və ya yarış çəkisinə getməzdən əvvəl bədənin açılışması üçün qaldırdığı stanqın çəkisi.

**-1.**Bədənin istinada əsasən asan yixılmasına mane olan qüvvə. **2.**Bədənin kütləsi.  
**- BÖYÜK MƏŞQ ÇƏKİSİ-** Stanqın

hər icra olunan təmrin üçün fərdi nəticənin 80-90 faizinə bərabər çəkisi.

**- DÖYÜŞ ÇƏKİSİ-** 1.Yarışda konkret çəki kateqoriyası üzrə çıxış edən boksçunun, güləşçi, ağırlıqqaldıran, pauerlifterin bədən kütləsi. 2.İdmançının idman formasına uyğun bədən kütləsi.

**- ƏLAVƏ ÇƏKİ-** 1. Kirşə idmanında təkyerlik kirşələrdə çıxış edən idmançılar əlavə çəki adı ilə kəmər və ya jilet (kişilər 10 kq-dan, qadınlar isə 8 kq-dan çox olmamaqla) geyə bilərlər. Əlavə çəki qismən yüngül çəkili idmançılara sürəti artırarkən bərabər şərait yaratmaq üçün nəzərdə tutulmuşdur. 2. Əlavə yüksək akademik avarçəkmə üzrə yarış qaydalarında sükançının bədən kütləsinin müəyyən edilmiş çəkidən az olduğu halda nəzərdə tutulur. Qayda ekipajlara bərabər şərait yaratmaq üçün tətbiq edilir.

**- 2,5 KQ-A BÖLÜNƏ BİLƏN ÇƏKİ-** Ağırlıqqaldırma və pauerlifting üzrə yarışların fərdi zaçotunda hesaba salınmış stanqın çəkisi.

**ÇƏKİ KATEQORİYASININ HƏDDİ-** Boksçuların, güləşçilərin, ağırlıqqaldıranların, bodibilderlərin, pauerlifterlərin bədən kütləsinin yuxarı və aşağı həddi hər çəki kateqoriyası üçün yarış qaydaları ilə tənzimlənir.

**- KİÇİK (AZ) TƏLİM ÇƏKİSİ-** Stanqın çəkisi hər icra olunan təmrin üçün fərdi son həddin 70%-dən az olmalıdır.

**- MƏŞQDƏ ORTA ÇƏKİ-** Məşq yükünün qiymətləndirilmə meyarından biri olub kiloqramların ümumi cəmi təlim məşğələləri ərzində qaldırılmış çəki ilə ifadə olunur.

**ÇƏK****ÇƏK**

**- ORTA TƏLİM ÇƏKİSİ-** Ştanqın çəkisi hər icra olunan məşğələdə fərdi son hədd nəticənin 70-80 faizinə bərabər olmalıdır.

**- REKORD ÇƏKİ-** Rəsmi qeydə alınmış rekordu ən azı 500 kq-dan çox ötən ştanqın çəkisi.

**- SİFARIŞ VERİLMİŞ ÇƏKİ-** Ağırıqqaldıranın, pauerlifterin yarışın hakimlər kollegiyasına əvvəlcədən xəbər verdiyi ştanqın çəkisi.

**- SUBMAKSİMAL ÇƏKİ-** Hər icra olunan məşğələ üçün fərdi son hədd nəticənin 90 faizini keçən ştanqın çəkisi.

**- TƏCHİZATIN ÇƏKİSİ-** Kirşəcinin idman formasının və əlavə qoruyucu vəsitələrinin ümumi kütləsi 4 kq-dan çox olmamalıdır. Sürətin artırılması zamanı bu qayda idmançırlara bərabər şərait yaratmaq üçün tətbiq olunur.

**- TULLAMALAR ÜÇÜN ÇƏKİ-** Çəkic tullayanların təlimində köməkçi vəsitə kimi istifadə edilən dəstəkli, troslu və ucunda nüvəsi olan xüsusi alət.

**- YARIŞ ÇƏKİSİ-** Kirşə idmanı üzrə yarış iştirakçılarının maksimal çəkisi (bədənin kütləsi+ 4 kq təchizat+əlavə çəki); kişilərdə 95 kq-dan, qadınlarda isə 85 kq-dan çox olmamalıdır.

**- YENİDƏN BİLDİRİLMİŞ ÇƏKİ-** Ağırıqqaldıranın, pauerlifterin körpü-cüyə çağırılandan sonra əvvəlcədən xəbər verilmiş ştanqın ilkin çəkisinin artırılması. Buna cəhdə ayrılmış vaxta yalnız 1 dəqiqədən çox qalmış halda icazə verilir. **ÇƏKİC-** Trosla dəstəyə bərkidilmiş, tamamilə metaldan hazırlanmış, şarı xatırladan idman aleti. Alətin kütləsi 7,260 kq-dır. O, gənclər və qadınlar

üçün 3 kq-dan 6 kq-a qədərdir. Alətin uzunluğu 1215 mm-dir.

**- AĞIRLAŞDIRILMIŞ ÇƏKİC-** Yarış qaydalarında nəzərdə tutulduğundan böyük kütləyə malik idman aləti. Xüsusi gücü inkişaf etdirmək üçün məşqdə istifadə olunur.

**- GÖDƏLDİLMİŞ ÇƏKİC-** Atmaq üçün idman aləti. Trosun uzunluğu yarış qaydalarında gösterilmiş olandan daha qıсадır. Məşqdə istifadə olunur.

**ÇƏKİCİN ŞARI-** Atmaq üçün idman aləti çəkicin tərkib hissəsi.

**ÇƏKİLƏMƏ (TƏRƏZİDƏ)-** Boksçunun, güləşçinin, ağırıqqaldıranın bədən kütləsinin obyektiv qeyd olunması, idmançı ləvazimatının konkret çəki kateqoriyasında müəyyən edilməsi yarış qaydalarında nəzərdə tutulmuşdur. Tərəzidə çəkilmə yarış gündündə onun başlanmasına qədər keçirilir.

**- ATIN İRƏLİ ÇƏKİLƏMƏSI-** Atlı tərəfindən atın irəli və ya hoppanmaya irəli çəkiləməsi üçün mahmızların təsirinin artırılması. Əgər mahmızların qüvvəsi təsir etmirsə, atlı qamçıdan istifadə edə bilər. Irəli çəkilmə üsulları çox ağırdıcı olmamalıdır.

**- KONTROL ÇƏKİLƏMƏ-** Boks, gülləşmə, ağırıqqaldırma, pauerlifting üzrə yarış iştirakçısının rəsmi çəkilməyə başlanmasına qədər bədənin kütləsinin təyin edilməsi.

**- GERİ ÇƏKİLƏMƏ, UZAQLAŞMA-** Rəqibin hücumuna və ya yaxınlaşmasına cavab olaraq qılıncoynadanın təhlükəsiz distansiyani saxlamaq məqsədilə arxaya çəkilməsi.

**- PEYSƏRDƏ GERİ ÇƏKİLƏMƏ-** Toparlamada atın başı və boynunun və-

**ÇƏK**

ziyyəti: əyrilik birinci boyun fəqərəsindən başlamalıdır. Yüksək nöqtə sayılan peysərdən süysünə (cidova) qədər rəvan əyrilik yaratmaq üçün boyun təbii azca qaldırılmış olmalıdır. Atlı tərəfindən tətbiq edilərkən atın başını idarəetmə vasitələri vertikala yaxınlaşmalıdır. Lakin at “cılov dalınca” getməməli, alnı ilə irəli getməlidir.

**- RƏSMİ ÇƏKİLƏMƏ-** Boks, güləşmə, ağırlıqqaldırma, pauerliftinq üzrə yarış iştirakçılarının bədən kütləsinin qeydiyyatı. Hər çəki kateqoriyasında yarışa 2 saat qalmış başlanır və 1 saat davam edir, bundan sonra bütün iştirakçıların bədən kütləsi elan edilir. Əgər bu vaxt ərzində atlet çəkilməzsə, o, yarışa buraxılmır. İştirakçılar çılpaq çəkilirlər.

**- TƏKRAR ÇƏKİLƏMƏ-** Ağırlıqqaldırma, pauerliftinq üzrə yarışda idmançının bədən kütləsi onun elan edilmiş çəki kateqoriyasına uyğun gəlmədiyi aşkar edilərsə, iştirakçının təkrar çəkilməyə (rəsmi təsbit edilmiş vaxt dairəsində) buraxılış proseduru baş verir.

**ÇƏKİNİN GÖTÜRÜLMƏSİ-** Ağırlıqqaldırma və pauerliftinqdə uğurlu yarış cəhdində hərəkət və götürülmüş ağırlıq texniki qüsursuz və qurtarmış icra kimi hesaba alınır.

**ÇƏKİSİZLİK**

**HİDROSTATİK ÇƏKİSİZLİK-** Üzgünün əllərini başının arxasına aparıb suda hərəkətsiz uzanması ilə bədəninin ağırlığı suyun gücü hesabına itələnib çıxarılmاسının bərabərləşən vəziyyəti. Üzgünün çəkisizlik vəziyyətində olması onun üzmə qabiliyyətinin mühüm göstəricisidir.

**ÇƏR**

**ÇƏKMƏ (DARTMA). KÜRƏYİ “NATAMAM ÇƏKMƏ”-** Avarlamanın sonunda texniki səhv. Kürək avarlamanın sonuna yaxın gövdədən bir neçə santimetrlükdə olmalıdır. Büyük məsafə avarlamani qısaldır və zəiflədir.

**- PEDALI ÇƏKMƏ-** Velosipedçi tərəfindən III (arxa) zonada pedala aşağıdan yuxarı yönəlmış qüvvə tətbiq etmə. Bu hərəkət dabanın, baldırın və ombanın arxadan əyilmesi hesabına həyata keçirilir.

**- TƏTİYİ ÇƏKMƏ-** Tətiyə tətbiq edilən gücün böyüklüyü vurucunu qarmaqdan azad etmək və atışı icra etmək üçün lazımdır. Yarış qaydaları ordu və idman nümunəli silahlara tətiyi minimal çəkməklə məhdudlaşdırılır. Sərbəst modelli silahda tətiyin çəkilməsi məhdud deyil. Onun böyüklüyünü xüsusi ağırlıqlarla müəyyənləşdirirlər.

**ÇƏNBƏR-** Ağac və ya plastmasdan hazırlanmış bədii gimnastika cismi.

**ÇƏNGƏL-** 1. Təkərləri qurmaq üçün velosiped ramasının qabaq və arxa hissəsi. 2. Turistin qaya səthində böyük olmayan kələ-kötürlükdən əl barmaqlarının birinci falanqaları ilə özünü saxlaması. 3. Beysbolda pitçerin topu şəhadət və orta barmaqlarla tutaraq atması.

4. Şahmatda piyadanın, filin və atın eyni zamanda bir neçə fiquru hədələdiyi vəziyyət: Şahmatda rəqibin iki fiquruna at və ya piyada ilə hücum. 5. Dama oyununda mübarizədə damkanın iki damaya qarşı xarakter mövqeyindən biri (Məs., Ağ damka e1.; Qara dama, a5,h4).

**KİÇİK ÇƏNGƏL (RD)-** 1.cd4 de5 2.gf4 gedişləri ilə səciyyələnən debut.

**ÇƏPƏR (BD)-** 1.A.:26, 27, 31, 36; 4. 12,

**ÇIX**

16, 17, 18, 22 əlaqə tipi olarkən mövqə. Belə ad ona görə verilib ki, bir-birinə bağlanan damaların düzülüşü öz şəklinə görə çəpəri xatırladır.

**ÇƏPƏR-2.** At idmanı yarışlarında ştaket-dən hazırlanmış hasar formasında maneə.

**ÇƏPLİK (ƏYRİLİK)-** Ağırılıqqaldı ranların təmrinin icraetmə texnikasında səhvi. Ştançı qaldırarkən əllərdən birinin hərəkətinin geri qalması.

- **ATIN AYAQ ÇƏPLİYİ-** Dırnaq qarmanının daxilə əyilməsi hesabına ayaqların yanlış qoyuluşu. Yara mənbəyi.

**ÇƏRCİVƏ. ATIN “ÇƏRCİVƏSİ”-** Atın artırılmış allürdən toplu (cəmləşdirilmiş) və əksinə yerişə keçərkən eksteryerinin uzununa və eninə konturlarının dəyişməsi.

**ÇIXARMA (ÇIXARILMA)**

- **AVAR YERİNİ ÇIXARMA-** Akademik qayığın firlanğıc oxundan uzununa oxuna qədər olan məsafə. Avarçəknlərin fərdi antropometrik göstəriciləri ilə bağlı qayığın qurulma parametrlərindən biri.

- **MÜVAZİNƏTDƏN ÇIXARMA-** Sambo və cüdoda dartma və ya təkanla icra edilməklə rəqibi yixılmağa məcbur edən atma növü. Yunan-roma və sərbəst güləşmədə dartma və ya təkanla icra edilməklə rəqibi yerdəyişməyə və ya gücü əks istiqamətə inkişaf etdirməyə məcbur edən taktiki hazırlıq. Güləşçi ayaq üstə və ya parterdə rəqibə müxtəlif istiqamətlərdən (irəli, arxaya, yana, aşağı) fiziki təsir göstərərək onun ümumi ağırlıq mərkəzini dayaq sahəsinin sərhədlərindən kənara çıxarmağa məcbur edir ki, müvazinətini itirsən və özünün nəzərdə tutduğu texniki fəa-

**ÇIX**

liyyətini icra etməyə şərait yaransın.

- **BRAS ÜSULU İLƏ ÜZMƏ ZAMANI ƏLLƏRİ İRƏLİ ÇIXARMA-** Bras üzgüçüsünün əllərinin hərəkət fazası: avarlama bitəndən sonra qollar dirsək oynaqlarında bükülür, barmaqlar birləşir və dayanmadan suyun səthinə irəli çıxarılır.

- **RƏQİBİ MÜVAZİNƏTDƏN ÇIXARMA-** Rəqibin qabaqcadan duyulan hücumuna cavab olaraq boksçunun addımlarını kənara və ya arxaya atıb fəal hərəkətlər etmək nəticəsində bədənin vəziyyətinin sabitliyinin itirilməsinə gətirib çıxarma.

- **YARIŞDAN ÇIXARMA.** Yarış qaydalarının, texniki etik davranış normallarının pozulmasına , eləcə də dopinq qəbuluna görə iştirakçıya (komandaya) yarışın hakimlər kollegiyasının tətbiq etdiyi cəza. Yarışda iştirakdan kənarlaşdırma və ya göstərilmiş nəticələrin ləğv edilməsi.

- **VURUB ÇIXARMA- 1.** Rəqibi “xalçadan kənar” vəziyyətinə çıxmağa məcbur edən fəaliyyət. **2.** Sinxron üzgüclükdə əsas hərəkətlərdən biri: Qolların maksimal işi hesabına bədənin vertikal vəziyyətdə başısağı hərəkəti. Vurub çıxarma partnyor qadının köməyi ilə icra edilə bilir. **3.** Dama oyununda damkanın damalara qarşı mübarizəsində üsul. Damka rəqibin damasını yan xəttə yox, taxtanın mərkəzinə getməyə məcbur edir.

- **TUTMADAN ÇIXARMA-** Rəqibin tutmasından güləşçinin təsirli hərəkətlə xilas olması və ya tutmanı başqa yerə keçirməsi.

- **YELKƏNI KÜLƏYƏ ÇIXARMA-** Yelkəni elə döndərmək lazımdır ki, küleyin ona böyük yan təzyiqi yaxşı irəli-

**ÇIX**

lətmədən əldə edilsin. Manevr gedisi azaltmaq üçün tətbiq edilir (məs.; üzüçü çox böyük sürətlə maneøyə ya-naşarkən). Ancaq stakseli küləyə çıxar-kən yaxt leventik vəziyyətdə qalırsa, dönməni qurtarmaq olar.

**ÇIXIQ (BURXULMA)-** Sümüklərin oynaq uclarının normal mütəhərriklikdən kənarda, bəzi hallarda oynaq ki-səcik və bəndlərinin qırılması ilə yerini davamlı dəyişməsi.

- **ADİ (ADƏT EDİLMİŞ) ÇIXIQ-** Sümüklərin oynaq uclarının normal mütəhərriklikdən kənara çıxmazı ilə təkrar olunan davamlı yerini dəyişmə.

**ÇIXINTI (ZEH)-** Yaxtin gövdəsinin su üzərində sallanmış burun və dal hissələri.

- **ALT ÇIXINTI-** Yaxtin bortundan dibinə (altına) tərəf dairəvi keçid.

**ÇIXIŞ (ÇIXMA)-** Gimnastika atında təmrin. Atın dəstəyində və gövdəsində arxadan dirənərək, yaxın dəstəklərdə bir əlin köməyi olmadan dayaq əlinin ətrafında dairəvi hərəkətlə yerdəyişmə.

- **ÇIXIŞ VƏ GİRİŞ-** Atda təmrin. Ardıcıl şəkildə icra edilir: çıxış-axaya hoppanıb keçmə-giriş.

- **ÇIXIŞ VƏ YAPİŞMAYA QƏDƏR-Kİ GİRİŞ-** Atda təmrin. Arxada yaxından bir əlin yapışmasına qədər, digər əlin ətrafında dairəvi hərəkətlə dayaqda yerdəyişmə və sonradan bir əli qoyaraq axaya dayağ'a sıçrayıb aşma.

**-AYAQ PƏNCƏSİNƏ ÇIXIŞ-** Ağır-lıqaldıranın dartma zamanı ştanqı final sürətvermə fazasında ayaq pəncəsinin qabaq hissəsinə qaldırması, ştanqı təkan üçün sinəyə və ya təkan zamanı si-nədən qaldırması.

**ÇIX**

**DAMKAYA ÇIXMA-** Dama ilə rəqibin dama sırasına təmin olunmuş uğurlu gedisi.

- **DÖNGƏDƏN ÇIXMA-** 1. Dağ xi-zəyi idmanında dönmə texnikası elementi, xizəyi əyri xətli hərəkətdən düz xətli hərəkətə keçirmə. Bunun üçün xi-zəkçi bədəninin kütləsini elə paylaşmalıdır ki, onun ümumi mərkəzi xizəyin orta hissəsinə yerini dəyişsin və kant çəkməsini azaltsın. 2. Konkisürənin düz xətli qaçışa keçmə qarşısında dönmə qövsü üzrə sonuncu addımlarının vəziyyəti.

- **AYAQ ÜSTƏ ÇIXMA-** Güləşçinin parter vəziyyətindən (sambo və cüdo-da) ayaq üstə vəziyyətinə keçməsi.

- **HOPPANANIN SUDAN SUYA ÇI-XİŞİ-** İdmançının sudan çıxmak üçün suya dalma sürətinin azalmasından sonraki hərəkəti. Suya dalmanın dərinliyindən asılı olaraq çıxış ya əlavə dayağ'a keçmə yolu və hovuzun dibindən güclü uzaqlaşmaqla, ya da baş yuxarı vəziyyətə keçməklə qolların və ayaqların fəal avarlama hərəkətləri ilə həyata keçirilir.

**ÇIXMA-** Güləşçinin mübarizədə təhlükəli situasiyadan qaçmaq məqsədilə vəziyyətin dəyişdirilməsinə yönəlmüş manevr etməsi.

- **XALÇADAN ÇIXMA-** Güləşçi yerdəyişmə zamanı xalçanın işçi meydani-nı tərk edir və "xalçadan kənar" vəziyyətə düşür. Görüşdə bilərəkdən xalçadan çıxmak qadağandır. Qaydanı pozan güləşçi töhmət və ya xəbərdarlıqla cəzalandırılır. **bax- həmçinin MÜBARİZƏDƏN BOYUN QAÇIRMA.**

**ÇIXMA (ÇIXIB GETMƏ)-** İdmançının

**ÇIX****ÇİR**

müxtəlif səbəblərdən (xəstələnmə, uduzma və s.) yarışda iştirakını dayandırması.

**- OYUNDAN ÇIXIB GETMƏ-** 1. Həkim tərəfindən qovulmuş və ya məşqçi tərəfindən əvəzlənmiş oyunçunun meydan və ya meydançadan çıxmazı. 2. Komandalı idman oyunlarında hücumçu fərdi taktiki hərəkətin köməyi ilə rəqibin himayəsindən çıxır və oyunun gedişində əlverişli mövqe tutur.

**- KÖRPÜDƏN ÇIXMA-** Yunan-Roma və sərbəst güləşmələrdə təhlükəli vəziyyətdən (körpü saxlama) çıxmaqla bağlı müdafiə hərəkəti. Güləşçi körpü vəziyyətindən parter vəziyyətinə keçir və ya körpü vəziyyətində duran güləşçi təmiz möglubiyyətdən yayınaraq qarnı üstə çevirilir.

**- QABAĞA ÇIXMA-** Şahmatda ilk gediş hüququ. Başlanğıc mövqedə irəli çıxma ağlara məxsusdur.

**- SANCMANI (ZƏRBƏNI) ÇIXMA-** Qaydanın pozulmasına görə qılincyna danın vurduğu zərbələrin sayından sançmanı (zərbəni) çıxma şəklində cəza.

**- SAXLANMADAN ÇIXMA-** Sambo və cüdo güləşmə növlərində müdafiə zamanı tutub saxlanmış güləşçi tutmadan xilas olur və ya arxası üstə vəziyyətdən qarnı üstə vəziyyətə çevirilir (cüdoda ayaqları ilə rəqibin ayağını sıxır). Çixma hakimin işarəsi-hərəkəti ilə və "Çıxdı!" (samboda), "Toketa!" (cüdoda) qışqırığı ilə qeydə alınır. Buna görə də saniyəölçən hakim saxlama vaxtının sayılmasını dayandırır.

**- TORA ÇIXIŞ-** Tennisdə texniki üslub. Oyunçunun topu zərbə ilə uçusdan rəf etmək üçün arxa xətdən göndərmə xətti

ilə tor arasındaki zonaya yerdəyişməsi.

**- ÜSTƏ ÇIXMA-** Parterdə aşağı vəziyyətdə olan güləşçi öz fəaliyyəti nəticəsində üst vəziyyətə keçir.

**- ÜZGÜCÜNÜN ƏLINİN SUDAN ÇIXMASI-** Krol, delfin və arxası üstə üzgüçülükdə əllərlə hərəkətin tamamlayıcı fazası, - sudan əl barmaqlarının çıxmazı məqamında əllə hərəkət. Üzgüçünün əlini su səthinə toxunana qədər aparması.

**- ÜZGÜCÜNÜN SUYUN SƏTHİNƏ ÇIXMASI-** Üzgüçünün startdan və ya dönüsən sonra icra etdiyi ayaqlar və əllərlə üzgüçülük hərəkətləri.

**- VİRAJDAN ÇIXMA-** Stadionun düz cığırı boyu qaçışdan dönərək yoluna davam etmə.

**- ZONADAN ÇIXMA-** Hokkeydə müdafiə olunan komandanın şaybaya yiyləndikdən sonra onu öz zonasından çıxarmaq və oradan oyunçuların çıxmaq məqsədi olan taktiki manevr.

**ÇİDAOBA-** Mübarizə ancaq ayaq üstə aparılır. Ayaqlarla işləməyə icazə verilir. Məqsəd rəqibi kürəyi üstə xalçaya atmaqdır. Qısa qollu gödəkçədə və kəmər (çoxa) bağlamaqla güləşirlər. Milli musiqi ilə müşayiət olunur. Çalğı alətləri doli və zurnadır.

**ÇIQI-** Txekvondoda yarışlarda qadağan edilmiş əllə kəsici zərbələr.

**- AQISON MOK ÇIQI-** Boyuna ovucla düz zərbə.

**- PATANSON TOK ÇIQI-** Çənə nahiyyəsinə ovucun özülü ilə zərbə.

**- SONNAL MOK ÇIQI-** Boyuna ovucla yan zərbə.

**ÇIP-** Qolfda yüksək olmayan qısa zər-

**ÇİT**

bə. Ondan sonra top qismən böyük məsafədə gillənir: adətən, qrinə yaxın oyun zamanı tətbiq olunur.

**ÇIRİQİ-** Txekvondoda yarışlarda əllərlə (barmaqların ucu ilə) qadağan edilmiş batan zərbələr.

- **KAVİSON ÇIRİQİ-** Rəqibin gözü istiqamətində şəhadət və orta barmaqlarla zərbə.

- **PÖN SON KİT ÇIRİQİ-** Günəş kələfinə zərbə.

**ÇİRKAB NOVU-** Suyun üst qatlarını boşaltmaq və dalğaları ləğv etmək üçün hovuzun vannalarının uzununa kənarı boyunca nov. Çirkab novu vasitəsilə xüsusi borularla suyun çox çırklənmiş üst qatı (30 faizə qədəri) kanalizasiyaya axıdlıhr.

**ÇİTİNQ-** Təkrarların lazımı sayıda tamamlanmasını yüngülləşdirən köməkçi vasitələrlə (sonradan düzəldilməklə gövdə və ya bədənin əyilməsi, ayaqların yayvari bükülməsi və açılması) yerinə yetirilən hərəkət amplitudasının ən çətin sahəsini aradan qaldırmaq üçün idmançının güc təmrinlərinin icra texnikası xüsusiyyəti.

**ÇİYİN-** 1. Boyundan bazu oynağına qədər olan hissə. 2. Dağın yalnızda aydın nəzərə carpmayan yüksəklik.

- **AVARIN ÇİYNİ-** Fırlanğıc akademik qayığın dayaq yerində iki qola ayrılır: xarici (pərin ağızından dabanına qədər) və daxili (dəstəkdən dabana qədər). Xarici qol daxili qoldan təxminən üç dəfə uzundur.

- **KAMANIN ÇİYİNLƏRİ-** Kamanın kirişini dartma prosesində potensial enerji toplayan elastik elementlər. Ka-

**ÇOX**

manın iki-üst və alt çiyinləri olur.

**ÇİYİNLİK-** Hokkeyçinin dəridən və ya sintetik materiallardan hazırlanmış müdafiə ləvazimati.

**ÇOXLUQ (BD)-** Böyük miqdarda daması olan oyuncu qələbə çala bilər ( və buna borcludur), onun gedişlər zamanı götürdüyü bir neçə dama var (Ağ damka 8. Dama 25; Qara damka 43, Damalar 19, 20, 28).

**ÇOXNÖVÇÜLÜK-** Bir idman növü daxilində (məs.: atletika onnövçülüyü, yedidinövçülük, gimnastika çoxnövçülüyü) və ya idman ixtisaslaşdırılmasının müxtəlif növlərdən müstəqil obyekti olan bir fənnin (məs.: müasir beşnövçülük) ayrı-ayrı idman birlilikləri. Bir qayda olaraq, çoxnövçülüyün tərkibi daimidir.

- **AT ÇOXNÖVÇÜLÜYÜ-** At idmanı üzrə yarış növləri: üçnövçülük-üç günlük yarış (manej sərməsi, yerli şəratidə sınaq sərməsi, konkur) və iki-növçülük-iki günlük yarış (manej sərməsi, konkur).

- **AVTOMOBİL ÇOXNÖVÇÜLÜYÜ-** Avtomobil yarışlarının bir neçə növü üzrə kompleks yarış (fiqurlu idarəetmə, qənaətli sərmə, sprint, slalom və s.)

- **BÖYÜK KONKİSÜRMƏ ÇOXNÖVÇÜLÜYÜ-** Konkisürmə idmanı üzrə yarış növü. Konkisürənlərin yarışı 2 gün ərzində 4 distansiyada aparılır. Kişilər 500, 5000, 1500 və 10000 m, qadınlar isə 500, 3000, 1500 və 5000 m məsafəyə yarışırlar. Çoxnövçülükdə nəticə iştirakçıların bütün distansiyaları keçməklə topladıqları xalların cəminə görə qiymətləndirilir.

- **DƏNİZ ÇOXNÖVÇÜLÜYÜ-** Beş-

**ÇOX**

növçülük (100-dən 400 m-ə qədər məsafəyə sərbəst üsulla üzmə, 500-dən 1500 m-ə qədər kros qaçışı, kiçik çaplı tüfəngdən atəşəcma, şlyupkada 500-dən 2000 m-ə qədər qayıq yürüşü, 3-5 mil məsafəyə yelkənli qayıq yürüşü), eləcə də beşnövçülüyə daxil olan istənilən idman növünü təşkil edən dörd-növçülük və üçnövçülükdən ibarət idman növü. Nəticə yarışlarda xalların cəmi üzrə müəyyənləşdirilir.

**- ƏMH KOMPLEKSİNİN QIS ÇOXNÖVÇÜLÜYÜ-** “Əməyə və vətənin müdafiəsinə hazırlam” kompleksinin tərkibinə daxil olan idman növləri yaşı 10-dan 60-a qədər olan insanlar üçün qış üçnövçülüyünün 6 variantını əhatə edir. Coxnövçülüyün tərkibinə daxildir: xizək yürüşü (1-dən 5 km-ə qədər), güllə atıcılığı, köndələn tirdə (turnikdə) dartınma, qızlar və qadınlar üçün dayaqda uzanaraq əlləri bükmə və açma. İdman dərəcələri toplanmış xalların cəminə görə verilir.

**- ƏMH KOMPLEKSİNİN YAY ÇOXNÖVÇÜLÜYÜ-** “Əməyə və vətənin müdafiəsinə hazırlam” kompleksinin tərkibinə daxil olan idman növü. Bura daxildir: 10-dan 60-a qədər yaşı olan adamlar üçün üçnövçülük (6 variantda), 14-15 və 40-60 yaşlı adamlar üçün dördnövçülük (4 variantda) və 16-40 yaşlı adamlar üçün beşnövçülük (5 variantda). Coxnövçülüyün tərkibi müxtəlif şəkildə göstərilir, lakin bura daxildir: sprinter qaçışı, orta məsafələrə qaçış, üzgüçülük, tirdə (turnikdə) dartınma, topu, qumbaranı tullama, atıcılıq, dayaqda uzanaraq əlləri bükmə

**ÇOX**

və açma. İdman dərəcələri toplanmış xalların cəminə görə verilir.

**-KİŞİLƏR ARASINDA ATLETİKA**

**ÇOXNÖVÇÜLÜYÜ-** Kişilər arasında atletika üzrə yarış növlərinə bir neçə idman fənni daxildir (önnövçülük, səkkiznövçülük, beşnövçülük, dördnövçülük, üçnövçülük). Fənlərin sayı idmançıların yaşından asıldır.

**- GÜC ÇOXNÖVÇÜLÜYÜ. BAX. PAUERLİFTİNQ.**

**- GİMNASTİKA ÇOXNÖVÇÜLÜYÜ-** İdman gimnastikasında yarış iştirakçılarının bir neçə təmrini yerinə yetirmələri üçün məcburi yarış növləri: kişilər - sərbəst (azadə) təmrinlər, dayaqlı hoppanma, atda, halqalarda, paralel tirlərdə və köndələn tirdə hərəkətlər; qadınlar - azadə hərəkətlər, dayaqlı hoppanma, paralel qollarda və tirdə təmrinlər. Böyük yarışlarda kişilər və qadınlar üçün gimnastika çoxnövçülüyündə şəxsi və komanda birinciliyi keçirilir. Qaliblər daha çox bal toplamaqla müəyyənləşdirilir.

**- HƏRBİ-İDMAN ÇOXNÖVÇÜLÜYÜ.**

Tətbiqi-hərbi idman növlərinə aiddir: aviasiya beşnövçülüyü (dopinq, batüt, gimnastik təkər, atıcılıq, 1 km-ə qaçış), hərbi üçnövçülük (atıcılıq, 400 m-ə qaçmaqla maneələr zolağını dəf etmək, qumbaranı uzağa və ya dəqiq düşməklə tullama); zabit dördnövçülüyü (Makarov pistoletindən atəşəcma, gimnastika, 100 m məsafəyə sərbəst üsulla üzmə, 3 km məsafəyə qaçış və ya 10 km məsafəyə xizək yürüşü); qayıq-yelkən çoxnövçülüyü (2000 m məsafəyə qayıq yürüşü, 50 kabelovluq məsafəyə sükanlı yelkən

**ÇOX**

yürüşü, 30 kabelovluq məsafəyə sükan-sız yelkən qayığı yürüşü. 50 kabelovluq məsafəyə kompleks yürüş, 15 mil məsa-fəyə kreyser yürüşü).

- **XİDMƏTİ ÇOXNÖVÇÜLÜK-** Da-xili hərbi qulluqçular, sərhəd qoşunları və polislər üçün tətbiqi idman növünə altınövçülük (100 və 3000 m məsafələ-rə qaçış, qaçaraq uzununa hoppanma, qumbara atma, 100 m üzmə, maneələri rəf etməklə Makarov pistoletindən at-eşəcma); beşnövçülük (arabaçıqlı motosikldə sürətli manevretmə, maneələrin 200 metrlik qurşaqlarını rəf etmə, 3000 m qaçış, tabel silahından atəşəcma, 100 m üzmə), üçnövçülük (arabaçıqlı motosikldə sürətli manevretmə, tabel sila-hindan atəşəcma, 200 m-lik maneələrin zolaqlarını rəfetmə və ya 300 m qaçış). Sərhəd keşikçilərinin xidməti üçnövçü-lüyü şəxsi silahdan atəşəcma, öz sahə-sində idman səmttapması, əlbəyaxa döyüsdən ibarətdir.

- **QADINLAR ARASINDA ATLETİ-KA ÇOXNÖVÇÜLÜYÜ-** Qadınlar arasında atletika üzrə yarış növləri bir neçə idman fənnini (yeddiñövçülük, beşnövçülük, dördnövçülük, üçnövçü-lük) əhatə edir. Fənlərin sayı idmançı qadınların yaşından asılıdır.

- **QAYA ÇOXNÖVÇÜLÜYÜ-** Qay-aşa dırmanma idmanı üzrə yarış növü. Burada zaçot çətinliyə görə fərdi dır-manmada və qoşa yürüsdə qiymətləndirilmə ballarının cəmi üzrə hesablanır.

- **QISA KONKİSÜRMƏ ÇOXNÖV-CÜLÜYÜ-** Konkisürmə idmanı üzrə yarış növü. Konkisürənlərin yarışları 2 gün ərzində dörd distansiyada keçirilir.

**ÇÖM**

Həm kişilər, həm də qadınlar 500, 1000, 1500, 3000 m məsafəyə yarış-lar. Çoxnövçülükdə nəticə bütün dis-tansiyaları keçən iştirakçıların topladığı xalların cəminə görə hesablanır.

- **SPRİNTER KONKİSÜRMƏ ÇOX-NÖVÇÜLÜYÜ-** Konkisürmə idmanı üzrə yarış növü. Konkisürənlərin 500 və 1000 m distansiyaya keçirilən yarışları. İkinci gün program təkrar olunur. Kişiər və qadınlar üçün program eynidir. Çox-növçülükdə nəticə iştirakçıların bütün distansiyaları keçməsinə görə aldıqları xalların cəmi ilə qiymətləndirilir.

- **SU-XİZƏK ÇOXNÖVÇÜLÜYÜ-** Su-xizək idmanı üzrə yarış növü. Çox-növçülük üzrə ayrıca yarış keçirilmir. Hər yarış növündə istənilən iştirakçı üçün slalomda, fıqurlu gəzişmədə və trampindən hoppanmalarda qabaqcada-n və ya final dövrosində göstərdiyi ən yaxşı nəticə götürülür və bu üç nə-ticə cəmlənir.

**ÇOK-** Atəşəcma zamanı döyüş tezliyi-ni artırın ov və stend tüfənglərinin ağız hissəsində lülə kanalının daralması.

**ÇOKTAU-** Buz üzrində idman rəqslə-rinin bir ayaqdan o birinə, əks əhə-miyyətli tildə arxaya sürüşmədən irəli sürüşməyə kecid elementi, məs.: sol ay-aqda arxaya xaricə keçidən sağ ayaqla irəli-daxilə. Təknəfərlik və ikinəfərlik sürüşmələrdə istifadə olunur.

**ÇÖM(B)ƏLMƏ. (SALLAĞI OTU-RUŞ)-** 1. Ağırıqqaldırma atletika yarış təmrininin üçüncü mərhələsi: dartma və təkanla itələmə (ştanqı sinəyə qaldıranda). Atletin bədənini ştanqın altından çəkməsi və ştanqı cəld yerə

**ÇÖM****DAĞ**

düşürməsi. **2.** Pauerliftinq və bodibildinqdə yarış və hazırlıq təmrini. **3.** Bədii və idman gimnastikası elementi. Qılçalar tam bükülü, birləşmiş, ayaq barmaqlarında dayaq vəziyyəti.

**- AYAQLAR ARALI ÇÖMƏLMƏ-** Ağırıqqaldıran bədənini ştanqın altın-dan çəkib ayaqlarını kənara qoymaqla ştanqı tez endirir. Qılçalar diz oynaqlarından bükülür, dayaq tam pəncələrə düşür, ayaq barmaqları və ombrası bir az kənara çəkilmiş olur.

**- DƏRİN ÇÖMƏLMƏ-** Ağırıq qaldıranın ştanq altında qaldırma gedisində qatlanmış ayaqlarla qayçıvari oturuşda olduğu kimi, çox alçaq vəziyyət alır.

**- KONKİSÜRƏNİN ÇÖMƏLMƏSİ-** İtələnmənin başlangıcında konkisürən çiyinlərini azacıq sallamaqla dayaq ayağını əyir.

**- QAYÇIVARI ÇÖMƏLMƏ-** Ağırıqqaldıran bədənini ştanqın altında ayaqlarını qabaq-arxa istiqamətində qoyaraq onu cəld endirir. Ştanqı sinəyə qaldırma zamanı qayçı alçaq, ştanqı sənədən təkan lla qaldıran zaman yüksək olur. Öndə duran ayağın diz oynağında bükülmə bucağı 90 dərəcədən çox olur, arxada duran ayaq isə texminən düz olur.

**- YAYLI ÇÖMƏLMƏ-** Qılçaları azacıq açmaq və ardınca tam qatlamaqla çoməlmə. **“ÇÖMƏL!”**- Hakimin pauerliftinq yarışı iştirakçısına əlini aşağı endirməklə çoməlməni yerinə yetirməyə verilən şifahi komandası.

**ÇUBUQ. ESTAFET ÇUBUQLARI-** Estafet qaçışı iştirakçılarının müəyyənləşdirilmiş zonada bir-birinə ötürdükləri hamar (düz) səthli, açıq rənglənmiş içi-

boş ağaç və ya plastmas silindr. Estafet çubuğunun uzunluğu 280-300 mm, diametri 38-40 mm, kütləsi ən azı 50 q olur.

**ÇUXA-** Gürcü və erməni milli güləşmələrində (çidaoba və lori koxda) xüsusi biçimli gödəkçənin adı.

**ÇUXUR (ÇÖKƏK)-** Qayalarda ölçü-sünə görə divar taxcasından böyük çala.

**ÇUL. AT ÇULU-** Atın belinə salınan, sinəsinə və qarnının altına toqqalarla bağlanan, üstündən tapqır (yəhər bağlı) bərkidilən örtük. Qış çulları mahuddan, yay çulları isə pambıq parçadan olur.

**ÇUNBİ-** Taekvondo və txekvondoda referinin oyuncuları təkbətək döyüşə hazırlıq vəziyyəti almağa komandası.

**“ÇUY”-** **1.** Cüdoda hakim termini olub qayda pozğunluğuna görə iştirakçıya xəbərdarlıq bildirir. **2.** Taekvondoda təkbətək döyüş qaydasını pozan iştirakçıya referinin məzəmməti. Üç məzəmmətə görə bir xal çıxılır.

**Dd**

**DABANLIQ. KONKİNİN DABANCI-ĞI-** Konkinin platformasının dal hissəsi.

**DABANLIQ. AVARIN DABANLI-ĞI-** Akademik avarçəkmədə köndələn kürəyin tirinə uzununa təzyiq zamanı avar yerində (fırlanğıcda) ayaq üçün qoyulmuş avarın milinə yüngül ərinti və ya plastik geydirilmiş avar detali.

**DAĞ. DAĞ SIRASI-** Böyük uzunluqlu dağ silsilələri seriyası.

**- DAĞ SİLSİLƏSİ-** Sədlər, gəzdəklər və məhdudlaşmış dərin dərələr forma-

**DAĞ**

sında enmələrlə birləşmiş, bir neçə xətlə uzanmış dağ zirvələri.

- **DAĞ SİRKİ-** Adətən buzun, iri dənəli qarın və ya göl şəklində suyun toplandıığı dağ vadisinin üst hissəsində hövzə və ya sərt enişlərlə əhatə olunmuş kasaşəkilli geniş sahə.

- **SÜRƏTVERMƏ DAĞI-** Xizəklərdə hoppanmalar üçün tramplinin konstruktiv hissəsi. Tramplinin ən sərt üst hissəsi start meydançasından, sürətvermə cığırlarından, keçirici əyridən ibarətdir və ayırmalı stolu ilə qurtarır. Sürətvermə dağı üzrə enmə zamanı idmançı hoppanmanın icra etmək üçün lazımi sürtə nail olur.

**DAĞ-VADI KÜLƏKLƏRİ-** Gündüzlər yamac və vadilər üzrə yuxarı əsən istti, gecələrsə, aşağı əsən soyuq küləklər.

- **YERƏENMƏ DAĞI-** Xizəklərdə hoppanmalar üçün tramplinin konstruktiv hissəsi. İdmançının endiyi ayrılmış stolundan aşağıda yerləşmiş enişin sərt dik hissəsi. Tramplini əyri hissə ilə əlaqələndirən çıxıntıdan, yerənmə cığırından və keçirici əyridən ibarətdir.

**DAĞLIQ. YÜKSƏK DAĞLIQ-** Dəniz səviyyəsindən 2500 m-dən çox olan yüksəklik; orqanizmin funksional imkanlarını artırmaq məqsədilə məşq üçün istifadə olunur.

**DAİRƏ (1)-** 1. İdman gimnastikası və bədii gimnastika elementi. Əllərlə, ayaqlarla, gövdə və başla hərəkət (bədii gimnastikada-alətlərlə), tam çevrənin xaricini çəkir (360 dərəcədə). 2. Döşəmədə və at üstündə təmrin. Alətin və ya onun bir hissəsinin üstündə iki ardıcıl hoppanma-salto edib çıxış vəziyyətinə qayıdaraq ayaqlarla tam dairəvi hərə-

**DAİ**

kət. 3. Sinxron üzgüçülükdə əsas hərəkətlərdən biri: idmançı qadının çevre xətti boyunca bədənlə hərəkəti.

- **ALMAN DAİRƏSİ- BAX. KÖNDƏLƏNİNƏ DİRƏNƏRƏK DAİRƏVİ DÖNMƏ**

- **ARXAYA DAİRƏ-** Aşağıdakı əsas mövqə və hərəkətlərdən ibarət sinxron üzgüçülük fiquru: arxası üstə; suya dalaraq baş, gövdə, ombras və ayaq pəncələri 2-2,5 m diametrində çevre çizir. Baş tam çevreni keçərək suyun səthinə çıxır və "axası üstə" mövqeyinə qədər arxaya hərəkət edir.

- **ARXAYA DAİRƏ, YARIMVİNT (VİNT)-** Aşağıdakı əsas mövqə və hərəkətlərdən ibarət sinxron üzgüçülük fiquru: arxası üstə, arxaya 1/4 dairə, su altında vertikal, maksimal hündürlüyü qalxma, yarımvint (vint), suyun altına vertikal dalma, arxaya 3/4 dairə, arxası üstə.

- **ATMALAR ÜÇÜN DAİRƏ-** Metal çevre. Stadionda atmalar üçün qalınlığı 6 mm-dən çox olmayan və daxili çevrəsi meydanın üstündən  $20\pm6$  mm-ə bərabər dairə.

- **540 DƏRƏCƏ DÖNMƏKLƏ ƏYLƏMLİ DAİRƏ-** Atda təmrin. Arxada dayaqdan bir dəstəkdə köndələn dayağə dönməklə arxaya iki dəfə sıçrayıb aşma, dairəvi hərəkəti davam etdirərək bükülü və əlləri buraxaraq başqa dəstəkdə köndələninə dayağə tam dönməklə sıçrayıb aşma, bu süretlə hərəkəti davam etdirərək birinci dəstəkdə dayağə dairəvi dönməklə bükülü sıçrayıb aşma və arxada dayağə tərəf dönməklə sıçrayıb aşma. Bu cür, dairəvi dönməklə bükülü daha bir sıçrayıb aş-

**DAİ**

ma edib və əlini dəstəkdən dəstəyə qoyaraq 720 dərəcədə bükülü dönməklə dairə icra olunur.

**- BİR DƏSTƏKDƏ 360 DƏRƏCƏ DÖNMƏKLƏ DAİRƏ-** Atda təmrin. Arxada dayaqdan iki əllə arxaya bir dəstəkdə köndələn dayağa dönməklə, tam dövrə vurub əyilərək hoppanıb aşma, növbə ilə əllərini buraxaraq, bir əl atın belində, o biri dəstəkdə arxadan dayağa dönməklə hoppanıb aşma.

**-BUCAQLA YUXARI, İRƏLİ DAİRƏ-** Aşağıdakı əsas mövqe və hərəkətlərdən ibarət sinxron üzgüçülük fiquru: arxası üstə, bucaq yuxarı, irəli dairə (baş suyun altına gedən kimi, "vertikal" ayaq "üfüqi" ayağa yapışdırılır), arxası üstə.

**-BÜKÜLÜ DİZLƏ ARXAYA DAİRƏ-** "Arxaya dairə" figuruna oxşardır, lakin dizlərin suya dalması zamanı bir ayaq diz və çanaq -bud oynağından bükülür. Bükülmüş ayağın dizi tam dairə keçərkən suyun səthinə çıxır, ayaq düzləndirilir.

**-BÜKÜLÜ DİZLƏ ARXAYA DAİRƏ, YARIMVİNT (VİNT)-** Aşağıdakı əsas mövqe və hərəkətlərdən ibarət sinxron üzgüçülük fiquru: arxası üstə, arxaya 1/4 dairə, su altında bükülü dizlə vertikal, maksimum hündürlüyü qalxma, yarımvint (vint), alta vertikal dalma, dizdən bükülmüş ayaqla arxaya 3/4 dairə, arxası üstə.

**- BÜKÜLMÜŞ DİZLƏ İRƏLİ DAİRƏ-** "Irəli dairə" figuruna oxşardır, lakin dizlə suya dalmazdan əvvəl bir ayaq diz və bud-çanaq oynağından əyilir. Dairə edərək bükülü ayağın dizi suyun səthinə gəlib çatır; ayaq düz dayanır.

**- BÜKÜLÜ DİZLƏ İRƏLİ DAİRƏ, YARIMVİNT (VİNT)-** Sinxron üzgü-

**DAİ**

çülük fiquru olub aşağıdakı əsas mövqe və hərəkətlərdən ibarətdir: arxası üstə, 3/4 dövrə irəli, su altında bükülü dizlə vertikal, maksimum hündürlüyü qalxma, yarımvint (vint), su altına vertikal dalma, bükülü dizlə irəli 1/4 dairə, arxası üstə.

**- ÇEX DAİRƏSİ-** 1. Tirlərdə təmrin. bax. **Tam dönməklə belibükük dairə.** 2. Atda təmrin.bax.**Tam dönməklə əyilərək dairə.**

**- ÇIYİN ARXAYA OLMAQLA VƏ KEÇİB TAM DÖNMƏKLƏ BÜKÜLÜ DAİRƏ-** Atda təmrin. Arxada dayaqdan arxaya sıçrayıb aşma və başqa ələ dayaq vermədən dayaşa qədər dəstəkdən və atın belindən əks tutmaqla ciyin arxaya bükülü dairəvi hərəkət.

**- DAİRƏVİ DÖNMƏKLƏ BÜKÜLÜ DAİRƏ-** Atda təmrin. Arxada dayaqdan bir dəstəkdə bükülüb dayaşa ciyinlə arxaya dönməklə arxaya aşma və arxada dayaşa sıçrayıb aşmaqla dönmə (faktiki olaraq ayaqlar bir dəfə yarımdairə vurur).

**- DELASAL DAİRƏSİ-** Atda təmrin. Irəli-geri maksimum açılmış ayaqlarla sağla (solla) sola (sağa) arxaya dairə. Dönmələrlə, keçmələrlə, bir dəstəkdə dirənməklə, üzübayıra köndələn dirənməklə icra oluna bilir. Kanadalı gimnast Filip Delasalin adı ilə adlandırılmışdır.

**- ƏLLƏRDƏ DURUŞDA SAĞ TƏRƏFLƏ ARXAYA DAİRƏ-** Atda təmrin. Arxada dayaqdan əllərdə duruşa ayaqları geniş açmaqla arxaya sola sağ tərəflə dairə. Adətən sıçrayışdan əvvəl əllərdə duruşdan əyilərək icra olunur.

**- DƏSTƏKDƏ DAİRƏ-** Atda təmrin. Uzununa və köndələn dirənərək bir dəstəkdə ikiəlli dairə.

**DAİ**

- **XİLASEDİCİ DAİRƏ-** Suda ən sadə xilasedici vasitə. Möhkəm parçadan (parus) üz çəkilmiş, qırmızı və ağ rənglə boyanmış, penoplast və ya mantardan hazırlanmış dairə. Dairənin xarici kənarı üzrə dörd yerə bərkidilmiş kəndir çəkilir. Xarici diametri 60-80 sm, çəkisi 4-7 kq, yüksəldirme qabiliyyəti 8-12 kq-dır.
- **HƏR İKİ DƏSTƏKDƏN TUTMAQLA ƏYİLƏRƏK DAİRƏVİ DÖNMƏKLƏ ƏLÜSTÜ ARXAYA DAİRƏ-** Tirlərdə təmrin. Dayaqda irəli dönməklə üfüqi səthdə üzü tirlərə, əlləri buraxaraq dayaqda arxaya dönmə hərəkəti ilə arxaya dairəvi dönüş.
- **İKİ (AYAQLA) DAİRƏ-** Döşəmədə, at üstündə, tirdə təmrin. Alətin (döşəmənin) üstündə iki bitişik ardıcıl hoppanıb aşmaqla (irəli və geri) birləşdirilmiş ayaqlarla tirdə tam dairəvi hərəkət.
- **İRƏLİ DAİRƏ-** Aşağıdakı əsas mövqe və hərəkətlərdən ibarət sinxron üzgüçülük figuru: arxası üstə; suya dalaraq, ayaq pəncəsi, omba, gövdə və baş 2-2,5 m diametrində çevrə çizir; tam dairə edərək ayaq pəncələri sudan çıxır və “arxası üstə” mövqeyinə qədər irəli hərəkət edir.
- **İRƏLİ, SUBMARİNA DAİRƏ-** Aşağıdakı əsas mövqe və hərəkətlərdən ibarət sinxron üzgüçülük figuru: arxası üstə, bucaqla yuxarı, irəli dairə (“üfüqi ayaq pəncəsi suyun üstünə çıxarkən “vertikal” ayaq qövs üzrə “üfüqi ayaqla birləşir”), arxası üstə.
- **İRƏLİ, YARIMVİNT (VİNT) DAİRƏ-** Aşağıdakı əsas mövqe və hərəkətlərdən ibarət sinxron üzgüçülük figuru: arxası üstə, 3/4 dairə irəli, su altında vertikal, maksimal hündürlüyü qalxma,

**DAİ**

- yarımvint (vint), su altında vertikal batma, 1/4 daire irəli, arxası üstə.
- **KÖNDƏLƏN DAİRƏ-** Atda, tirlərdə təmrin. Üzü dəstəyə və ya tirlərdə üzü dəstəklərə tərəf atın belində köndələn dirənərək iki əllə dairə.
- **ÜZÜ XARİCƏ KÖNDƏLƏN DAİRƏ-** Atda, tirlərdə təmrin. Köndələn dirənərək atın belində üzü xaricə və ya tirlərdə küreyi tirlərə tərəf iki əllə dairə.
- **KÖNDƏLƏN DAYAQ ÜZƏRİN-DƏN TAM DÖNMƏKLƏ DAİRƏ-** Atda təmrin. Dəstəkdə və atın belində arxada dayaqdan iki dəfə arxaya yellənib dayağa köndələn dönməklə atın belində və dəstəyində arxada dayağa tərəf dönmə.
- **RUS DAİRƏSİ- BAX. 360 DƏRƏCƏ DÖNMƏKLƏ ƏYRİ DAİRƏ.**
- **SAĞ (SOL) ƏLLƏ DAİRƏ-**
  - 1.** Döşəmədə gimnastik təmrin. Sağ (sol) ələ əlavə dirənərək əllərinin altında ayağın dairəvi hərəkəti ilə sol (sağ) əli kanara aparma, sonra dayaq ayağının altında əllərə dayaq vermə.
  - 2.** Döşəmədə gimnastik təmrin. Uzanaraq dirənməkdən əllərlə itələnərək sağ (sol) əllə dairə.
  - 3.** Atda təmrin. Atın üstündə sağ (sol) əllə dirənib onu ardıcıl keçirməklə əlləri buraxaraq dəstəklərdə dairəvi hərəkət.
- **SAĞ (SOL) ƏLLƏ SOLA (SAĞA) DAİRƏ-** Atda təmrin. Atın üstündə dayaqdan sol (sağ) əlin altında sağ (sol) əli sola (sağa) ardıcıl keçirməklə əlləri buraxaraq dəstəklərdə dairəvi hərəkət.
- **SAĞ (SOL) ƏLLƏ SOLA (SAĞA) ARXAYA DAİRƏ-** Atda təmrin. Arxada dayaqdan sağ (sol) əllə sola (sağa) dairə.
- **SAĞ (SOL) ƏLLƏ ARXAYA DAİRƏ-** Atda təmrin. Arxada dayaqdan sağ

**DAİ**

(sol) əllə dairə.

**- TAM DÖNMƏKLƏ BELİBÜKÜLÜ DAİRƏ-** Tirlərdə təmrin. Dayaqda qabağa yellənmə vəziyyətindən arxaya yellənib çiyinlə sağa (sola) dönərək köndələninə dayağa beli bükülü və dayaqda arxaya yellənmə vəziyyətinə sola (sağ) dönmə.

**- TAM DÖNMƏKLƏ VƏ YELLƏNMƏKLƏ BELİBÜKÜLÜ DAİRƏ-** Tirlərdə təmrin. Dayaqda irəli yellənmə vəziyyətindən dayaqda arxaya yellənib sağ (sol) çiyinlə arxaya dönmə, belibükülü dayaşa çəpinə və o biri tirin altında bükülməklə sola (sağ) dönüb qabağa yellənmə vəziyyətində və ya dayaqda bucaq, və ya bucaqla sıçrama.

**- TOMAS DAİRƏSİ-** Atda təmrin. Dayaqdan sağdan (soldan) sola (sağ) geniş açılmış ayaqlarla dairə Amerikalı gimnast Kurt Tomasin adı ilə adlandırılmışdır.

**- TUTMADAN ÇIXMAQLA BÜKÜLƏRƏK DAİRƏ-** Atda təmrin. Arxada dayaqdan iki əldə yellənib dayaşa dönməklə bir dəstəkdə köndələn sıçrayıb tam dönməklə bükülü aşma, əlləri növbə ilə qoyaraq və iki dairəvi hərəkətlə bir əlin ətrafında 270 dərəcə dönməklə bir əl dəstəkdə, o biri atın belində (çıxış) dayaşa arxaya aşma.

**- 360 DƏRƏCƏ DÖNMƏKLƏ ƏYRİ DAİRƏ-** Atda təmrin. Arxada dayaqdan dəstəkdə köndələninə dayaşa dönməklə arxaya iki dəfə yellənmə, dairəvi hərəkəti davam etdirərək bükülü tam dönməklə sıçrayıb aşma, başqa dəstəkdə köndələn dayanıb əlləri növbə ilə dəyişdirmə və arxada dayaşa dönməklə sıçrayıb aşma (ayaqlar

**DAİ**

faktiki olaraq iki dəfə dairə edir).

**- 360 DƏRƏCƏ DÖNÜB KEÇMƏKLƏ ƏYİLƏRƏK DAİRƏ-** Atda təmrin. Arxada dayaqdan iki dəfə arxaya dönməklə arxaya yellənib dəstəkdə köndələn və dairəvi hərəkəti davam etdirərək, əyilib 270 dərəcə dönməklə və o biri dəstəyə istinad edib əks tutmaqla bir əl dəstəkdə, o biri əl atın belində yellənmə.

**DAİRƏ (2)-** Konkilərdə təknəfərlik fırqlı gəzişmədə bütün məcburi fiqurların əsası. Hər bir məcburi fiqur müxtəlifadlı ayaqda (sadə fiqurlar və paraqraflarda) və ya eyni bir ayaqda (səkkizliklərdə) icra edilən iki və ya üç dairədən ibarət olur.

**DAİRƏ (3)-** Stadionun, idman meydancasının hissəsi.

**- ATMALAR ÜÇÜN DAİRƏ-** Stadionda yadro itələmək, disk, çəkic tullamaq üçün beton, asfalt və s. kimi möhkəm örtüklü yer. Disk tullamaq üçün onun daxili diametri 2,5 m, çəkic tullamaq və yadro itələmək meydanının isə 2,135 m olur. Hakimlərin və idmançıların təhlükəsizliyini təmin etmək üçün həmin yer arxadan və yanlardan qoruyucu torla hasara alınır.

**- CƏRİMƏ DAİRƏSİ- 1.** Biatlonçuların estafetində distansiyanın 150 m uzunluğunda qapanmış hissəsi. İdmançı atəş zamanı hədəfi vura bilməmə hallarında hədəfə dəyməmələrin sayı qədər bu məsafəni qaçır. **2.** Nişanlanmış trasda idman səmttapması üzrə estafet və sprinter yarışları zamanı nəzarət məntəqəsinin yerini düzgün müəyyənləşdirmədikdə iştirakçının keçməli olduğu distansiyanın əlavə hissəsi.

**- XALÇANIN DAİRƏSİ-** Yunan-Roma,

**DAİ**

sərbəst güləş və sambo üçün xalçanın işçi meydanı 9 m diametrində dairə formasında olur. Bura passivlik zonası da daxildir.

**- MƏRKƏZİ DAİRƏ-** Hokkey meydançasının mərkəzində (radiusu 4,5 m; göy rəng), topla hokkey üçün meyanda (radiusu 5 m), futbol meydanında (radiusu 9 m), basketbol meydançasında (radiusu 1,8 m) çəkilmiş dairə.

**- OTÜRMƏ DAİRƏSİ-** Beysbol meydançasının daxili sahəsinin mərkəzi 5,49 m diametrində dairədir ki, buradan top oyuna daxil edilir.

**- SADƏ İSVEÇRƏ DAİRƏSİ- BAX. TAM DÖNMƏKLƏ SAĞA (SOLA) DAİRƏ.**

**- TƏLİM DAİRƏSİ-** Təlim məqsədilə düz və düz olmayan yerdə salılmış xi-zək distansiyasının hissəsi.

**- ZƏRBƏ DAİRƏSİ-** Ot üstündə hokkey üçün meydanın hissəsidir ki, buradan rəqib qapısına atmaya (zərbəyə) icazə verilir. Bu dairə 14,63 m iki radiusunda hazırlanır, qapı dirəklərinin daxili ön künclərindən çəkilir və qapı xəttinə paralel (ondan 14,63 m-də) düz xətt bu radiusları birləşdirir.

**DAİRƏ (4)-** İdman oyunlarında, şahmat və damada turnirdə tamamlanmış dövrə. Turnir zamanı hər komanda və ya hər iştirakçı bütün qalan komanda və ya iştirakçılarla bir dəfə oynayır.

**DAİRƏ (5)-** Dairevi məşq sistemində istirahət üçün intervalsız yerinə yetirilən müəyyən miqdarda təmrinlərdən ibarət tamamlanmış dövrə.

**DAİRƏ (6)-** Rallidə fasılənin qeyd edildiyi vaxta ayrılmış hər bir hissə.

**DAĞILMA. MANEƏNİN ATLA DA-**

**DAL**

**ŞİDİLMASI-** Maneənin atın və ya atlının günahından yıxılması (düşməsi). İki cür cəza nəzərdə tutulur: 4 xal cərimə (əgər sıçrayış zamanı maneənin üst hissəsi düşürsə və ya onun eni pozulursa); saniyəölçənin dayandırılması (əgər at atılırkən maneənin istənilən hissəsini dağıdırırsa (yıxırsa). Maneə bərpa olunan zaman, zərbə üzrə zəngə saniyəölçən qoşular (birləşdirilir); Atlı bu maneəni rəf etməli və marşrutuna davam etməlidir. O, səhvinə görə cərimə olunur.

**DAL, ARXA. GÖVDƏNİ DALA QAT-LAMA-** Akademik avarçəkmədə texniki səhv. İdmançı avarlamadan əvvəlində gövdəsini qayığın burun tərəfinə güclü əyir, ayaqlarını düzəltməkdə ləngiyir.

**DALDAKİ (GERİDƏKİ)-** Bobda aləti (maşını) qovaraq sürəti artıran və sonuncu oturan yürüşçü.

**DALDALIQ (SİPƏR)-** Bir sıra idman oyunlarında 2-3 oyuncunun hücum fəaliyyəti üçün rəqib müdafiəcisinin ən qısa yolunu kəsməkdən, onu himayə edən oyuncunun və sonuncunun hücum üçün azad olmasından ibarət qarşılıqlı taktiki hərəkət.

**DALĞA-** Gəminin, üzgüyü bədəninin irəliləməsi zamanı suyun titrəyib coşması.

**- BORT DALĞASI-** Gəmi bortları ilə suyun qarşılıqlı təsirindən yaranır. Bort dalğasının amplituda və forması gəminin ölçüsü, korpusunun forması və hərəkət sürətindən asılıdır. Baydarka və kanoelələ avarçəkmədə uzun distansiyalara təlimdə və yarışlarda irəlidə gedən qayığın bort dalğasından istifadə geniş yayılmışdır.

**“DALĞA”-** İdman gimnastikası və bədii gikmnastika elementi. Bədənin oy-

**DAL**

naqlarında növbəli (dalğa şəkilli) bükülmə və açılma.

**- ƏLLƏRLƏ “DALĞA”-** Bədii və idman gimnastikasında element. Qol oynaqlarında ardıcıl olaraq (dalğa şəkilli) bükülmə və açılma.

**- GƏMİNİN ARXA DALĞASI-** Gəminin gövdəsi ilə suyun qarşılıqlı təsirindən yaranır. Gəminin arxa dalğasının amplituda və forması gəminin köndələn kəsiyinin səthindən asılıdır. Kanoe-də avarçəkmədə lideri izləməni yüngülləşdirmək üçün istifadə olunur.

**- GƏMİNİN BURUN DALĞASI-** İrəliləyən gəmi burnu ilə suyun səthini kəsdiyi zaman əmələ gəlir.

**DALĞAYARADAN-** Suya hoppananların təlim və yarışları zamanı suyun səthin-də xəzif ləpə yaratmaq üçün qurğu. Suyun hamar səthi güzgü əksi verdiyindən idmançı məkan orientirini itirir və o, hoppanmanın optimal bucaq altında tamamlaya bilmir. Buna görə məşqlərdə və xüsusən yarışlar zamanı hovuzun dibindən sixılmış hava buraxmaqla süni xəzif ləpə-su cərəyanı yaratmaq qərara alınmışdır.

**DALMA (SUYA BATMA)**

**- BÖYRÜÜSTƏ ÜSULU İLƏ DALMA-** Su altında böyrüstə üzəmə. Əller-lə hərəkət bras və ya delfin üsulu ilə üzəmədə olduğu kimi, ayaqlarla hərəkət isə böyrüstə üzəmədə olduğu kimidir.

**- BRAS ÜSULU İLƏ DALMA-** Su altında bras üsulu ilə üzəmə. Ayaqların hərəkət texnikası bras üsulunda olduğu kimidir, yalnız ayaqların çanaq-bud oynaqlarında bükülməsi azdır. Qolların hərəkəti iki variantda ola bilir: 1) Bras üsulu ilə üzəmədə olduğu kimi; 2) əller-

**DAM**

lə uzadılmış avarlama ombaya qədərdir (butterflyay üsulu ilə üzgütülükde avarlamani xatırladır).

**- KROL ÜSULU İLƏ DALMA-** Su altında krol üsulu ilə üzəmə. İki texniki variantı tətbiq olunur: 1. Yalnız ayaqların hərəkəti ilə sualtı üzəmə (əllər irəli çəkilir); 2. Əllərin və ayaqların hərəkəti ilə sualtı üzəmə (əllərin hərəkəti həm sinə üstündə krolda olduğu kimi, həm də brasda olduğu kimidir).

**- UZUNLUĞA DALMA-** Üzgütünün su səthinin altında (dalma dərinliyi 1,0-1,5 m) üfüqi vəziyyətdə müəyyən mə-safəyə üzəməsi.

**DAMA- 1.** Dama oyununda döyüş vahidi; partiyanın başlanğıcında bütün damalar adı damalardır, lakin oyun prosesində adı dama son xəttə gəlib çatanda o, damkaya çevrilə bilir. **2.** Dairəvi yasti daş komplekti damada oyunu aparmağa xidmət edir. **3.** Qədim zamanlarda yaranmış dama oyunu dünyanın bir sıra ölkələrində geniş yayılmışdır. Rəqiblər 64, 100 və ya 144 xanlı taxta üzərində oxşar dairəvi ağ və qara fişkalarla oynayırlar. **4.** Belə oyun üçün dama və taxta komplekti.

**- ALDADICI DAMA-** Taxtada iştirakı rəqibə qələbə qazanmağa (və ya pis vəziyyətdən xilas olmağa) imkan verən dama.

**- ASMA (ASILAN) DAMALAR-** Öz damalarına dayaq verən və onları dəyişmə imkanından məhrum edən adı dama.

**- BAĞLANMIŞ DAMALAR-** Hərəkəti rəqibin damaları tərəfindən sixışdırılmış, az qənaətbəxş (yaxud tamam məhrum edilmiş) gedişləri olan dama.

**- BEYNƏLXALQ DAMA (BD)-**

**DAM**

Oyun rus damasından taxtasının böyük-lüyünə (10x10), döyüş gücünün sayına (hər oyunçunun 20 daması) və mübarizə qaydalarında üç dəyişikliklə fərqlənir. Oyun geniş yayılmışdır, onunla Avropa və dünya birincilikləri keçirilir.

**- BORT DAMASI-** Bort sahəsində duran adı dama.

**- FƏAL BORT DAMASI (BD)-** Rəqib düşərgəsinə daxil olan və orada 15-ci xananı tutan ağ dama və ya 36-ci xananı tutan qara dama.

**- XÜSUSİ BORT DAMASI (BD)-** Oyunda 26-ci sahədəki ağ damanın (25-ci sahədəki qaranın) mühüm əhəmiyyəti var.

**- BRAZİLİYA DAMASI-** Bu oyun variantının əsas xüsusiyyətləri: 8x8 ölçülü taxta; dama, eləcə də damka rus damasında olduğu kimi irəliləyir və vurur; oyunçunun bir neçə damanı götürmək imkanı olanda daha çox damanı götürə bildiyi yerdə onları vurmalıdır.

**- DAYAQSIZ DAMA-** Dəyişmə üçün lazımı dayağı olmayan dama.

**- FRANSIZ DAMASI-** Bu oyun variənti beynəlxalq dama qaydaları üzrə keçirilir, lakin qara yox, taxtanın ağ xanalarında oynanılır.

**- GERİDƏ QALMIŞ DAMA-** Mübarizədə fəal iştirak etmədiyinə görə uzun vaxt az əhəmiyyətli sahədə yubanan dama. Məs.: BD-da 46-ci, 45-ci, 36-ci, 35-ci sahələrdə ağ damalar (5, 6, 15, 16-ci sahələrdə qaralar).

**- HOLLAND DAMASI-** Beynəlxalq dama qaydaları üzrə oyun (10x10 ölçülü taxta, partiya başlananda oyunçuların hər birinin 20 daması olur və s.).

**- İNGİLİZ DAMASI-** Bu oyun variantı-

**DAM**

nın əsas xüsusiyyətləri: 8x8 ölçülü taxta; dama arxaya vurmur; damka “sakit gedişlidir” - adı dama kimi irəliləyir və vurur, lakinancaq qabağa və geriyə; damanı vurmaq sərbəstdir; oyunu qaralar başlayır. Bu qaydalarla ABS-da oynayırlar.

**- İTALYAN DAMASI-** Bu oyun variantının əsas xüsusiyyətləri: 8x8 ölçülü taxta; dama arxaya vurmur və “sinyoru” (damka belə adlandırılır) vurmur; “sinyor” “asta gedışlə” irəliləyir, qabağa və arxaya vurur; bir neçə damanı götürmək imkanı olanda oyunçu çoxu vurmalıdır.

**- KANADA DAMASI-** Bu oyun variantının əsas xüsusiyyətləri: 12x12 ölçülü taxta; partiya başlananda oyunçuların hər birinin 30 daması olur. Oyun, əsasən, beynəlxalq dama qaydaları üzrə aparılır.

**- KOD DAMA-** Rəqib düşərgəsində kod sahəsini tutan adı dama.

**- QIZIL DAMA (BD)-** 48-ci xanadakı ağ (3-cü xanadakı qara) damanın oyunda böyük əhəmiyyəti var.

**- RUS DAMASI (RD)-** Bu oyun variənti: Oyun Rusiyada qəbul olunmuş qaydalar üzrə 8x8 ölçülü taxta üzərində keçirilir: dama mübahisəsiz yalnız irəli gedir, lakin qabağa da, arxaya da vurur; damka uzaqvurandır; bir neçə götürmə imkanı olanda oyunçu onlardan istənilən birini seçməkdə sərbəstdir.

**- TƏCRİD OLUNMUŞ DAMA-** Başqa damalarla əlaqəsini itirmiş və buna görə də onlarla qarşılıqlı təsiri olmayan dama.

**- YIĞILMIŞ DAMALAR.** Dəyişmə imkanından məhrum edilmiş damalar qrupu. A.: 26, 32, 34, 38; Q.: 12, 17, 18, 22. 1. 34-29 qaralarda yiğilmiş damalardır.

**- YÜZ XANALI DAMA- bax. BEY-**

**DAR****DAŞ****NƏLXALQ DAMA.**

**DAMKA-** Rus damasında rəqib düşərgəsində dama sırasına yavaş və ya zərbəli gedişlə gəlib çatan, beynəlxalq damada orada dayanacaq tapan dama. Damka böyük mütəhərlik qazanır və arxaya da kiçik gedış hüququ var.

- **TƏK DAMKA-** Dama partiyasının sonluğunda öz rəngində olan damaların yoxluğunda qalan damka.

**DAN 1-** Cüdə və karatedoda ən yüksək beynəlxalq ixtisas dərəcəsi. Dan verilmiş güləşçi fərqlənmə əlaməti olaraq qara kəmər gəzdirir. Dan, öz növbəsində 10 fərqlənməyə malikdir (ən aşağı 1-ci, ən yüksək 10-cu dan). Həmçinin bax. **kəmər (1).** **2.** Taekvondoda verilən ən ali ixtisas dərəcəsi (qara kəmər). 9 fərqlənməsi var: 1-3-cü danlar müəllim köməkçisi; 4-6-ci danlar-təlimatçı, 7-8-ci danlar usta, 9-cu dan dahi usta.

**DARALDILMA (TARIM ÇƏKİLMƏ)-** İki əllə jim təmrinini icra etmək üçün çıxış vəziyyəti: ştanqın qrifi (dəstəyi) sinəyə tam oturur, gövdə bel nəhiyyəsindən əyilir.

**YÜKÜN “DARALDILMASI”-** Məsul yarış qarşısında idmançının optimal əhvalını təmin etmək məqsədilə məşq yükünün həcmi və intensivliyinin azalmasına.

**DARTILMA. ƏZƏLƏLƏRİN, BAĞLARIN DARTILMASI (GƏRİLMƏSİ)-** 1. Əzələ lifləri və ya bağlarının xarici və ya daxili qüvvənin təsiri altında uzanması. Bu, xüsusi təmrinlərin uyuşqanlıq və ya hərəki fəaliyyətin bütövlüyünün icrası nəticəsidir. 2. Həddən artıq gərginliyin təsiri altında təmrinlərin düzgün yerinə

yetirilməməsi, inventar və ləvazimatın pis keyfiyyəti hesabına vətərlərin, bağların, əzələlərin patoloji vəziyyəti. Orta dərəcəli və ya güclü yayılmış ağrı ilə yavaş-yavaş artan şişkinliklə, aktiv və passiv hərəkətlərin məhdudlaşması ilə müşayiət olunur. **3.** Sallanmada gimnastik təmrin. Qolların dirsək oynaqlarında tam bükülməsi (yiğilması).

**DARTMA- (1).** **1.** Güləşçi rəqibin bədəninin hər hansı bir hissəsini tutaraq (yarış qaydalarına uyğun) cəld bir hərəkətlə onu öz üzərinə, yaxud yana dartmaqla vəziyyətini dəyişir. **2.** Güləşçinin əlləri ilə rəqibini özünə tərəf çəkmək, onu qabağa və ya yan tərəfə irəli-ləməyə məcbur etmək məqsədilə fəal, sürətli hərəkəti.

**DARTMA (QALDIRMA) (2).**

- **AYAQLARI AÇARAQ DARTMA-** “Dartma” ağırlıqqaldırma yarış təmrininin icra üsuludur. Ayaqları açıb çöməlməklə bir fasiləsiz hərəkətlə ştanqı düz qollarda baş üzərinə qaldırma. Sürət-güç xarakterli ağırlıqqaldırma yarış (klassik) təmrini. Qayçıvari oturuşdan və ya ayaqları açıb hoppanmaqla bir fasiləsiz hərəkətlə ştanqı düz qollarda baş üzərinə qaldırma

- **ASILMADAN, SALLAĞI OTURUŞDAN QALDIRMA-** Ağırlıqqaldırma xüsusi hazırlıq təmrini. Çıxış vəziyyətində ştanq düz qolların altında, disklər körpücüyə toxunmur. Təmrinin sonunda ayaqları diz oynaqlarında minimal büküb bir fasiləsiz hərəkətlə ştanqı düz qollarda baş üzərinə qaldırma.

- **BİR ƏLLƏ QALDIRMA-** Ağırlıqqaldırma beşnövçülüyünə daxil olan təmrin.

**DAS**

Dərin çoməlməklə bir fasiləsiz hərəkətlə stanqı düz qolda baş üzərinə qaldırma.

- **DAŞQALDIRMA-** Daşqaldırma idmənində yarış təmrini. Bir fasiləsiz hərəkətlə düz qolda daşı baş üzərinə qaldırma.

- **QAYÇIVARI QALDIRMA-** Qayçivari çoməlməklə bir fasiləsiz hərəkətlə stanqı düz qollarda baş üzərinə qaldırma.

- **PLİNTLƏRDƏN SALLAĞI OTURUŞDAN QALDIRMA-** Ağırıqqaldırma xüsusi hazırlıq təmrini. Təmrinin sonunda minimal yarıcmölməklə bir fasiləsiz hərəkətlə stanqı altlıqdan (dayaqdan) düz qollarda baş üzərinə qaldırma.

- **SALLAĞI OTURUŞDAN QALDIRMA-** Ağırıqqaldırma xüsusi hazırlıq təmrini. Təmrinin sonunda diz oy-naqlarında ayaqları minimal bükməklə bir fasiləsiz hərəkətlə stanqı düz qollar da baş üzərinə qaldırma.

- **YARIM SALLAĞI OTURUŞLA QALDIRMA-** Ağırıq qaldırma xüsusi hazırlıq təmrini. Təmrinin sonunda ayaqları diz oynaqlarında azacıq bükməklə (90 dərəcədən artıq bucaq altında) bir fasiləsiz hərəkətlə stanqı düz qollarda baş üzərinə qaldırma.

**DARTS-** İdman oyun növüdür, mizraqlar, cıdalar xüsusi hədəfə düşdüyü vaxt xal yiğimina çevirilir.

**DAŞ-** Körlinq oyunu üçün 19,96 kq çəkidə, 91,44 sm diametrde və 11,43 sm hündürlükde qranitdən hazırlanmış toxmaq.

**DAŞIMA**

- **ÇİYİN ALTINDA NİZƏ DAŞIMA-** Nizəatanın nizəni çanaq sümüyü səviyyəsində tutmaqla qaçış elementi.

- **ÇİYİN ÜSTÜNDƏ NİZƏ DAŞIMA-** Nizəatanın nizəni baş səviyyəsin-

**DAV**

də saxlamaqla qaçış elementi.

**DAVAMİYYƏT. DÖYÜŞÜN DAVA-**

**MİYYƏTİ-** Qılıncınyatmadə təkbətək döyük dayanmalarına, gecikmələrə, toqquşmaların hakim analizinə və sancımlara (zərbələrə) hökm verilməsi üzrə yarış şərtlərinə ayrılmış vaxt.

**DAVAMLILIQ**

- **DALĞAYA DAVAMLILIQ-** Gəminin yırğalanmaya dayanaqlığı, köndələninə və ya uzununa ləpəyə davamlılığı müvafiq olaraq köndələn və ya uzununa istiqamətdə sabitliyi ilə xarakterizə olunur.

- **DİQQƏTİN DAVAMLILIĞI-** İdmanın müəyyən obyektlərdə və müəyyən fəaliyyətdə diqqətini uzun müddət bir yerdə yığma və saxlama qabiliyyəti.

- **EMOSİONAL DAVAMLILIQ-** İdmanın məşq və yarış fəaliyyəti şəraitlərdə güclü streslərin təsiri zamanı yüksək psixi və fiziki iş bacarığını saxlamaq qabiliyyəti.

- **İCRA DAVAMLILIĞI-** Sinxron üzgüçülükdə fiqurların, vint və fırlanmaların icrası zamanı üzgüçünün yuxarı, aşağı, kənara tərəddüdünün olmaması ilə, səlisliklə, süzgünlükə xarakterizə olunan anlayış.

- **PSIXİ DAVAMLILIQ-** İdmanın emosional amillərin təsiri altında fiziki və psixi iş bacarığı səviyyəsini azaltmaq qabiliyyəti.

- **ŞAHMAT FİQURUNUN DAVAMLIĞI-** Şahmat figurunun uzun müddət əl-verişli vəziyyəti saxlamaq bacarığı.

**DAVRANIŞ**

- **TƏCAVÜZKAR DAVRANIŞ-** İdmanın yarış vaxtı və məşqdə rəqibə və partnyora münasibətdə öz üstünlüyünü nümayiş etdirməyə, daim hakim möv-

**DAY**

qe tutmağa və müqavimətləri qırmağa (tez-tez davranış norma və qaydalarını pozmaqla) yönəlmış davranış forması.

- **QEYRİ-IDMAN DAVRANIŞI-** İdman etikası normalarına zidd olan hərəkətlər, rəftar.

**DAYAQ, DİRƏK (1).**

- **AYAQLAR ARALI DURUŞDA DAYAQ.** Düz ayrılmış ayaqlarla qarışq dayaq.

- **AYAQLAR XARİCƏ ARALI DAYAQ-** Üfüqi geniş açılmış düz ayaqlarla qolların arxasında dayaq.

**DAYAQ (DİRƏNMƏ)- (2).** Akrobatikada məşğul olanın əlin dayağı və ciyinin istinad nöqtəsindən yüksəkdə olduğu vertikal və ya horizontal vəziyyəti. Dirənmələrin variantları: bucaqla, hündür bucaq, dirsəklərdə, dirsəyə söykənməklə, dirsəkdə ("timsah"), horizontal dayaq və s. Qrupla akrobatikada üstdəki akrobatin ciyinləri dayaqdan uca (səviyyədə) olur.

**DAYAQ (SÖYKƏNƏCƏK) (3).**

- **ATIN CİLOVA YATMASI-** Cilovun müəyyən qədər dərtiləşmə həmişə elə olmalıdır ki, mahmızlar ata müvafiq impuls versin, dayaq yumşaq olsun.

- **SAIDLƏRDƏ DAYAQ-** Saidlərə dayaq verməklə vəziyyət.

- **BÜKÜLÜ QOLLARDA DAYAQ-** Qaldırılmış düz ayaqlar gövdədən yuxarı olmaqla əllərdə dayaq.

**DAYAQ- 4.** İdmançının ayaqlarının, əllərinin və ya bədənin digər hissələrinin vertikal və ya üfüqi səthi ilə hərəkətverici təsirin əlaqəsi.

- **ƏLAVƏ DAYAQ-** Qoşa-qrupla akrobatikada əllərlə, ciyinlə və ya bədənin

**DAY**

başqa hissələri ilə döşəməyə və ya partnyora təmrinin icra texnikası ilə nəzərdə tutulmayan dayaq.

- **DAL TƏRƏFDƏN DAYAQ-** 1. Qarışq dayaq. Arxaya çəkilmiş əllərin dayağı ilə oturuş və ya düz bədənlə və dəbanların dirənməsi ilə uzanaqlı vəziyyət. 2. Dayaqda alətin bədənin arxasında olduğu vəziyyəti.

- **DİZLƏRDƏ DAYAQ-** Qarışq dayaq. Əllərə dayaq verməklə dizlərdə duruş.

**DAYAQ (5)-** Təlim qayıqlarında dəbanlığı müəyyən edən ayaqaltıının konstruktiv detallı; yürüş qayıqlarında ayaqaltına xüsusi ayaqqabı bərkidilir.

- **ƏLAVƏ QOYULMA DAYAQ-** Qarışq dayaq. Dizlər birlikdə, əllərlə ayaq barmaqlarının ucunda dayaqla sallaşğı oturuş vəziyyəti.

- **ƏLLƏRDƏ DAYAQ-** Bruslarda əllərin bütün uzunluğu boyu dayağı.

- **KONKİİN DAYAĞI-** Qaçış və hokkey konkilərində borucuğun və konkinin özülünün (alılığın) ön hissəsini daha böyük davamlılıq üçün birləşdirən detal. Fiqurlu sürüşmə üçün konkilərdə üç dayaq tırın əsas hissələridir.

**DAYAQ (DİRƏNMƏ)- 6.** Gimnastik element. Ciynlərin istinad nöqtəsindən yüksəkdə olduğu vəziyyəti.

- **BÖYÜRLƏ DAYAQ-** Qarışq dayaq. Böyürlü alətə tərəf olmaqla bir əlin və ayaqların dayağı ilə bədənin düz vəziyyəti.

- **HORİZONTAL DAYAQ-** Dayaq zamanı düz və ya azacıq bükülü bədən üfüqi vəziyyətdə olur.

- **QARIŞIQ DAYAQ-** Təkcə əllərin yox, həm də bədənin digər hissələri ilə daaqlı vəziyyət.

**DAY**

**- LEYER DAYAQLARI-** Kreyser-yürrüş yaxtlarının bortları boyunca quraşdırılmış metal dayaqlar. Adamların suya düşməsinin qarşısını almaq üçün dayaqların deşiklərindən göyərtəni mühafizə edən tros (leyerlər) çəkilir.

**- MÜXTƏLİF DAYAQ-** 1. Qadın bruslarında bir əlin altdakı atqıdakı, digər əlin üstdəki atqıdakı olduğu vəziyyət. 2. Atda bir əlin dəstəyə istinad etdiyi, o biri əlin atın bədəninə dayaq vəziyyəti.

**- SAĞ (SOL) AYAQ ARALI DAYAQ-** Dayaqda sağ (sol) ayağın alətin qarşısında, sol (sağ) ayağın isə onun arxasında olduğu vəziyyəti.

**- SADƏ DAYAQ-** Yalnız əllərin dayağı ilə olan vəziyyət.

**- ÖN TƏRƏFDƏN DAYAQ-** 1. Qarışiq dayaq. Əllərin alətə və budların qarşı səthinin və ya ayaq barmaqların dayağı ilə düz və ya azacıq bükülü bədənlə vəziyyəti. 2. Alət bədənin qarşısında olan vaxt dayaq vəziyyəti.

**- BUDLARDA UZANAQLI DAYAQ-** Qarışiq dayaq. Düz qolların və budların ön səthinin dayağı ilə uzanaqlı vəziyyət.

**DAYAQLAR (1)**

**- PAUERLİFTİNQDƏ SALLAĞI OTURMAQ ÜÇÜN DAYAQLAR-** Ştanqın qrifini (hündürlüyü ən alçaq vəziyyətdə azı 1 m və ən hündür vəziyyətdə 1,7 m-dən çox olmamaqla) qoymaq üçün hündürlüyü dəyişdirilə bilən dayaqlar; hündürlüyü dəyişmə təşəbbüsü 5 sm-dir.

**- ŞTANQ ÜÇÜN DAYAQLAR-** Yarımdairəvi girintili (oyuqlu) üst uclarında dəmir bənd (pərçim) olan çarpzadə bərkidilmiş iki vertikal metal və ya

**DAY**

ağac dayaq. Ştanq onlardan müxtəlif təmrinlərin icrası üçün sinəyə və ya ciyinlərə götürülür.

**DAYAQ, DİRƏK (7)-** At idmanında işlədilən termin.

**- ATLININ ÜZƏNGİYƏ DAYAĞI-** Atlının (minicinin) üzəngiyə dayağı elə olmalıdır ki, ayaq pəncəsinin enli hissəsi mütləq üzəngi altlığına düşsün.

**- ÜZÜKVARI DAYAQ-** Qarışiq dayaq. Ayaq pəncələrini başa toxundurmaqla ayaqların arxaya əyilmiş omba və əllərin dayağı ilə qarnı üstə uzanaqlı vəziyyət.

**- UZANAQLI DAYAQ-** Qarışiq dayaq. Düz qolların və uzadılmış ayaq barmaqları uclarının dayağı ilə vəziyyət.

**“DAYAĞA!”-** Pauerlifting yarışlarında çöməlməklə və ya uzanaraq ştanqı tədriclə qaldırmanın yerinə yetirən iştirakçıya hakimin əlinin anlaşlan hərəkəti ilə də müşayiət edilən şifahi komandası. Ştanqı asistentlərin də daxil olmaqla köməyi ilə dayağ qaytarmaq icazəsini bildirir.

**DAYAQLAR (2)-** Akrobatik təmrinlərdə söykənməyə, dayağ, duruşa və tarazlığa daxil olmayan, qarışiq idmançılar və cüt qadınlarla əllər üzərində, ayaq pəncələrində və altdakının əlində icra edilən müxtəlif pozalar. Dayaq növləri: bel (kürək) altında, bel və baldır altında, bel arxasında əldə, qarnın altında, omba altında, omba və baldır altında, düz ayaqlarda, yarımspaqatda, düz ayaqlarda spaqatda, körpüdə, oturuşda, sallanmada və s.

**SKAMYALAR ÜÇÜN DAYAQLAR-** Avarçəkənin mütəhərrik oturacağının tirlərinin (qabaqda və arxada) qurтарacağında (ucunda) onların qabaga və arxaya sıçramamasına yol verilməsin de-

**DAY****DEB**

yə təkərciklər üçün dayaqlar.

**DAYAQLAR (3)-** Taxtanın kənarlarında və zərbə sütunlarının özüllərində dayanan damalar. Birincilər də, o biriləri də dəyişdirmələr aparmağa imkan yaradır.

**DAYAQLAR (4)-** Vertikal taxta dayaq şəklində idman avadanlığı. Hündürlüyü və şüvüllə hoppanmalarda plankanı qoymaq, finiş lentini və s. bərkitmək üçün işlədirilir.

**DAYANMA ( DURMA)- (1).** Gimnastik təmrinin icrası zamanı səhv. Təmrinin icra texnikası ilə nəzərdə tutulmayan yerdə hərəkətin dayandırılması. **(2).** Yarış təmrinin icrasının hakimin komandası üzrə idmançının dayandırması.

**-KONTROL DAYANMA-** Çapışma zamanı atların vəziyyətini yoxlamaq üçün onların veterinar mənteqəsində eylənməsi.

**DAYANDIRMA- 1.** Minicinin idarəetməsinin təsiri altında atın arxaya diaqonal qoşa ayaqlarının düzxətli hərəkəti. **2.** Güləşçinin rəqibə ayağını bükməyə, bədəninin ağırlığını dabanlarına yaxın keçirməyə məcbur edən hərəkəti.

**- GEDİŞİN DAYANDIRILMASI-** Startda qaydanın pozulması ilə bağlı və ya başqa səbəbdən yarış prosesində distansiya üzrə qayıqların hərəkətinin hakimin komandası ilə dayandırılması.

**- ŞÜVÜLÜN DAYADILMASI-** Şüvüllə hoppanan atletin yüyürmənin sonunda dayaq üçün qutunun arxa divarına şüvüllə toxunma məqamı.

**-TOPUN (ŞAYBANIN) DAYANDIRILMASI-** Bir sıra idman oyunlarında uçan, diyirlənən, sürüşən topun (şaybanın) oyuncunun bədəninin hər hansı bir hissəsi ilə, ya da klyuška, konki ilə yərini dəyişməkdən, dayandırmaqdan iba-

rət texniki üsul. Məs.: futbolda ayağın altı, ayaq pəncəsinin daxili tərəfi ilə düşürülən topun dayandırılması; hokkeydə şaybanı əllə və ya gövdə ilə dayandırma və s.

**- “GÖRÜŞÜN” DAYANDIRILMASI-** Güləşmə arbitrin işaretü üzrə aşağıdakı hallarda müvəqqəti olaraq dayandırılır: güləşçilər “xalçadan kənara” çıxdıqda güləşçilərdən birinə həkimin köməyi lazımlı gələrsə və ya geyimlərində səliqəsizlik aşkar edilərsə; zəruri halda güləşçi yə irad (xəbərdarlıq) edərkən; xalça rəhbərinin, yan hakimin tələbi üzrə, iştirakçının xahişi ilə, 1-ci vaxt dövrəsinin bitməsi üzrə (sinc vurularkən).

**DAYAZLIQ (SAY)-** Ətraflarına nisbətən dərinliyi az olan su sahəsi. Dəniz üzgülüyü üçün təhlükəli sayılır.

**DEBÜT-** Şahmat və dama partiyalarının başlangıç mərhəlesi. Bu mərhələdə rəqiblər oyunun gələcək gedişinə arzu olunan xarakter vermək üçün çıxış vəziyyətindən fiqurları inkişaf etdirirlər.

**- ANDERSEN DEBÜTÜ- 1.** a3 gedisi ilə səciyyələnən şahmat debütü.

**- BERD DEBÜTÜ- 1.** f4 gedisi ilə səciyyələnən şahmat debütü. Ən çox yayılmış davamı: 1....e5 (From qambiti) və ...d5 2. kf3 kf6 3. e3 g6 (ağlara görə holland düzülüşü).

**- DÖRD AT DEBÜTÜ- 1.** e4 e5 2. Kf3 Kc6 3. Kc3 Kf6 gedisləri ilə səciyyələnən şahmat debütü.

**- FABR DEBÜTÜ (BD)-** İlk gedisi 1. 34-29 olan partiyanın başlanğııcı.

**- FIL DEBÜTÜ- 1.** e4 e5 2. Cc4 gedisləri ilə səciyyələnən şahmat debütü.

**- FRANSIZ DEBÜTÜ (BD)-** İlk gedisi

**DEB****DEL**

şı 1. 34-30 olan partiyanın başlangıcı.

- **HOLLAND DEBÜTÜ (BD)**- Birinci gedişi 1. 33-28 olan partiyanın başlangıcı.
- **LARSEN DEBÜTÜ**- 1. b3 gedişi ilə səciyyələnən şahmat debütü.
- **MƏRKƏZ DEBÜTÜ**- 1. e4 e5 2. d4 ed3.f: d4 gedişləri ilə xarakterizə olunan şahmat debütü.
- **NİMSOVİÇ DEBÜTÜ**- 1. e4 kc6 2. b3 ardınca cb2 gedişləri ilə səciyyələnən şahmat debütü.
- **POLŞA DEBÜTÜ (BD)**- 1. 31-27 gedişi ilə açılan partiyanın başlangıcı.
- **PONSIANI DEBÜTÜ**- 1. e4 e5 2. kf3 kc6 3. c3 gedişləri ilə səciyyələnən şahmat debütü.
- **RAFAEL DEBÜTÜ (BD)**- İlk gedişi 1. 32-28 olan partiyanın başlangıcı.
- **RETİ DEBÜTÜ**. 1. Kf3 d5 2. c4 ilə xarakterizə olunan şahmat debütü.
- **ROOZENBURQ DEBÜTÜ (BD)**- İlk gedişi 1. 33-29 olan partiyanın başlangıcı.
- **SOKOLSKI DEBÜTÜ**- 1. b4 gedişi ilə səciyyələnən şahmat debütü.
- **SPRİNGER DEBÜTÜ (BD)**- İlk gedişi 1. 31-26 olan partiyanın başlangıcı.
- **“UZAQ GƏLƏCƏK” DEBÜTÜ**- 1. g3 gedişi ilə xarakterizə edilən şahmat debütü.
- **ÜÇ AT DEBÜTÜ**- 1. e4 e5 2. Kf3 Kc6 3. Kc3 Cb4 gedişləri ilə xarakterizə olunan şahmat debütü.
- **VAN KRUYS DEBÜTÜ**- 1. e3 gedişi ilə səciyyələnən şahmat debütü. Müstəqil ehemiyəti yoxdur, adətən mübarizə başqa başlangıclarda keçir.
- **VƏZİR PİYADALARI DEBÜTÜ** Vəzir piyadalarının hərəkəti ilə başlanan, lakin c2-c4 gedişi ilə tezliklə bağlı olmay-

an şahmat debütünə aid müxtəlif irəliləmə sistemləri. Müasir praktikada rast gəlinən bəzi sistemlər: 1. d4 d5 2. kf3 kf6 3. e3 e6 4. cd3 c5 5. c3 kc6 6. kbd2 (Kolle sistemi); 1. d4 d5 2. kf3 kf6 3. e3 e6 4. cd3 c5 5. b3 (Sukertort sistemi); 1. d4 d5 2. e3 kf6 3. cd3 c5 4. c3 kc6 5. f4 (“daş divar”); 1. d4 d5 2. kc3 (Levitski-Veresov sistemi) 1. d4 d5 2. c4 kf6 (Marşall sistemi); 1. d4 d5 2. e4 (Blekmar qambiti).

**DEBÜTLƏR**

- **AÇIQ DEBÜTLƏR**- Ağların 1. e4 və qaraların 1....e5 cavab gedişi ilə səciyyələnən şahmat debütləri.
- **QAPALI DEBÜTLƏR**- Ağların 1. e4 gedişindən başqa istənilən ilk gedişlərlə səciyyələnən şahmat debütləri.
- **YARIAÇIQ DEBÜTLƏR**- Ağların 1. e4 və qaraların 1....e5-dən başqa istənilən cavab gedişi ilə xarakterizə olunan şahmat debütləri.

**DEFİNİSİYA (MÜƏYYƏNLƏŞDİR-MƏ)**- Bodibildinqdə dərialtı piyin aşağı dərcəsi və əzələlərin inkişaf keyfiyyəti aydın əzələ qabarıllığında özünü göstərir (təkcə əzələlər dəstəsinin uznuna ayrılmalarında yox, həm də onların köndələn işlənin qurtarmışlarında).

**DEKA**- Akademik qayığın dal və burun bölməlerinin sukeçirməz yüngül parçadan (nazik təbəqə) üz çəkilmiş üst hissəsi.

**DEKATLON**- 10 idman rəqsindən (5 standart və 5 Latin Amerikası rəqsi) ibarət yarış programı.

**DELFIN**- İdman üzgüçülüyü üsulu. Batterflyayın idman texnikası üsulunun sürətli növü. Hazırda yarışlarda qaydalara uyğun olaraq distansiyani batterflyay üsulu ilə üzürlər, belə məsa-

**DEL**

fənin yalnız delfin üsulu ilə öhdəsindən gəlmək olur. Üzgүçү suyun səthində si-nə üstə təxminən üfüqi uzanır, baş üzü suya sallanır və eyni vaxtda əllərlə dai-rəvi simmetrik hərəkətlər edir (üzgүçү əlləri ilə suda irəli - yanlara - aşağı - ar-xaya avarlayır. Çanaq qurşağı xəttindən kənarda əllər sudan yuxarı çıxır və ey-ni vaxtda təxminən yanlara su altında irəli düz sürətlə ötüb keçir). Ayaqlar fa-siləsiz, eynivaxtlı simmetrik hərəkətləri yuxarıdan aşağı və aşağıdan yuxarı icra edir, gövdə yuxarıdan aşağı fəal dalğavari hərəkətlər edir. Nəfəsalma əllərin sudan çıxmazı anına düşür.

**- AYRILMA DELFİN-** Hərəkətlərin ay-rlıma uyğunluğu ilə delfin üzgüçülüyü: əgər üzgүçü üzməni bir az dayaq fazasına qədər uzadırsa, onda ayaqlarla ikinci zərbə əllərlə avarlamadan başlangıcı ilə üst-üstə düşür. Delfin üsullu üzmədə hərəkətlərin belə ayrılma koordinasiyasından, əsasən tədris məqsədi ilə istifadə olunur.

**- BİRZƏRBƏLİ DELFİN-** Delfin tex-nikası variantı, hər hərəkət mərhəlesi əllər və ayaqlarla bir hərəkətdən ibarətdir. Ayaqlarla aşağı zərbə əllərin suya girməsi ilə üzlaşır.

**- BİTİŞİK DELFİN-** Delfin üzgüçülü-yü texnikasının ən səmərəli variantında ayaqlarla ikinci zərbə əllərlə avarlamadan əsas hissəsi ilə bir vaxta düşür. İd-man praktikasında geniş istifadə olunur.

**- İKİZƏRBƏLİ DELFİN-** Delfin tex-nikası variantı, hərəkətlərin hər mərhə-ləsi əllərlə bir hərəkət və ayaqlarla aşağı iki zərbədən, bir nəfəsalma və bir nəfəsvermədən ibarətdir.

**- ÜÇZƏRBƏLİ DELFİN-** Delfin tex-

**DET**

nikası variantı; hərəkətlərin hər dövrə-si əllərlə bir hərəkətdən, ayaqlarla aşağı üç zərbədən, bir nəfəsalma və bir nəfəsvermədən ibarət olur.

**DELFOLİNA-** Sinxron üzgüçülük fi-quru olub aşağıdakı əsas mövqe və hə-rəkətlərdən ibarətdir: arxası üstə 3/4 dairə irəli, su altında vertikal, kran, ya-rımvint və kənara 180 dərəcədə dön-mə, yuxarı bucaq, arxası üstə.

**DEMPFER-** Kaman stabilizatorunun his-səsi. Kamanın sabitliyini və titrəyişin zəifləməsini təmin edən yüksək-pərsəngdir (mekaniki rəqsi zəiflətmək üçün qurğu).

**DERBİ-** 1. 4 yaşlı löhrəm atlar üçün mövsümdə ən iri yarış adı. 2. Cıdırda (distansiya 2400 m-dir) 3 yaşlı zavod cins minik atlarının yarışı.

**DERİVASİYA-** Güllənin uçuş zamanı fırlanması (yivli silahdan atəşəcmada), eləcə də küləyin və başqa amillərin tə-siri altında yana sapması.

**DEŞİK (DƏLİK)-** Atıcılıq idmanında hədəfdə güllə ilə deşilmiş yer.

**- KAMANIN DEŞİYİ-** Kaman dəstəyi-nin daxili səthində ox yerinin, klikerin, sürgü qolunun nizama salındığı orta hissə.

**- QABARİT DEŞİK-** Hədəf zonasını məhdudlaşdırın xəttə güllənin dəyməsi.

**DETAL (HİSSƏ)-** Beynəlxalq damada eyni tipli standart sonluqların bu və ya digər qrupunu səciyyələndirən iki da-manın (ağ və qara) yerləşməsi.

**- BONNAR DETALI (BD)-** 36-daki ağ dama ilə saxlanmış qara damanın 26-daki gedisi (və ya qara damanın 15-dəki gedisi) saxlamış ağ damanın 25-dəki gedisi).

**- GİLYAROV DETALI (BD)-** Ağların güclü tərəfi olanda qara dama 4-lə saxla-

**DET****DƏR**

nilan ağ dama 15 (və ya qaraların güclü tərəfi olanda ağ 47 ilə saxlanılan qara 36).

- **LEKLERK DETALI (BD)**- 47-dəki ağ damka ilə saxlanmış 36-dakı qara dama (və ya 4-dəki qara damka ilə saxlanmış 6-dakı ağ dama).

- **MANURİ DETALI (BD)**- 50-dəki ağ damka ilə saxlanmış 45-dəki qara dama (və ya 1-dəki qara damka ilə saxlanmış 6-dakı ağ dama).

- **SARQİN DETALI (BD)**- 50-dəki ağ dama ilə saxlanmış 45-dəki qara dama (və ya 1-dəki qara dama ilə saxlanmış 6-dakı ağ dama).

- **SKUPP DETALI (BD)**- Ağların güclü tərəfi olduqda 47-dəki ağ dama ilə saxlanmış 36-dakı qara dama (qaraların güclü tərəfi olduqda 4-də qara dama ilə saxlanmış 15-də ağ dama).

**DETERİORASIYA**

**YÜKSƏK DAĞ (YÜKSƏKLİK) DETERİORASIYASI**- Ən uca yüksəkliklərdə (5300-5400 m-dən çox) insanın uzun müddət olması zamanı faydalı uyğunlaşma reaksiyasına baxmayaraq ümumi vəziyyətin pisləşməsi və orqanızmin zəifləməsi prosesi. Bərpa proseslərinin ləngiməsinə, fiziki və psixi yorğunluğun toplanmasına, apatiyanın inkişafına, iştahın tam kəsilməsinə qədər aşağı düşməsi, bədənin çəkisinin, o cümlədən əzələ toxumalarının distrofiyası hesabına itirilməsinin artması ilə xarakterizə olunur.

**DEVİASİYA**- Yaxtın dəmir kütləsinin təsiri nəticəsində kompasın maqnit əqrəbinin maqnit meridianı xəttindən kənaraya çıxması.

**DEYDVUD**- Falşkili endirmək və belə-

liklə, yaxtın dalğaya davamlılığını və yan müqavimetini artırmaq məqsədilə kılın altına ağaç parçaları dəstini calayırlar.

**DƏHNƏ**- Atların miniyə öyrədilməsi üçün yüyən ağızlığında əymə və yan yanaqları üzrə xüsusi dəmir alət. Yüyənin və ya cilovun atın ağızına salınan dəmir hissəsi. Bu, atın ağızına daha güclü təsir göstərir.

**DƏQİQLİK**

**İCRA DƏQİQLİYİ**- Buz üstündə idman rəqslərində yarış nizamnaməsi ilə tənzimlənən rəqsin müvəqqəti (keçici) parametrlərinin, rəqs hərəkətləri və mövqelərinin figurçuların icra addımlarına müvafiq qiymətləndirmə meyarı.

**DƏRƏ**- Dağın yamacında və ya divarında dərin oyuq, dağ silsiləsini kəsən dar vadı.

- **DAR DƏRƏ**- Sıldırıım yamacları və axın enində dibi olan dar dağ dərəsi.

**DƏRİNLİK**

- **CƏRGƏNİN DƏRİNLİYİ**- Dəstədə və ya ikicərgəli sıradə öndə duran idmançı ilə arxada duran arasındaki məsafə.

- **ÇÖMƏLMƏNİN DƏRİNLİYİ**- Ciyanlarda zaçot ştanqı ilə sallağı oturuşa cəhd edib ardınca müvəffəqiyyətlə ayağa durma pauerliftinq qaydaları ilə müəyyən edilmiş çöməlmənin həcmini göstərir (müxtəlif federasiyalar tərəfindən sallağı oturuşun zaçot dərinliyinin müxtəlif meyərləri müəyyən edilmişdir, məsələn, “döşəməyə paralel budlarla nailiyyətə qədər mövqe”, və ya “çöməlmənin zaçot dərinliyi budlar və gövdə ilə əmələ gətirilən böyük dizlərin üst həddindən aşağıda olmalıdır”).

- **HOPPANANIN SUYA BATMA DƏRİNLİYİ**- Hoppanan suya dalan

**DƏR**

zaman vertikal üzrə suyun dərinlik məsa-fəsi. O, idmançının hoppangi hündürlük-dən, bədənin uzunluğundan və suya gir-mənin “söndürmə” üsulundan asılıdır (ho-vuzun dibinə qədər gedib çatmaq və ya qollarını kənara ayırmak və qurşağı qədər batandan sonra tez mayallaq aşmaq).

**- HÜCUM VƏ YA MÜDAFIƏNİN DƏRİNLİYİ-** Komandanın aktiv hərə-kət etdiyi meydanın və ya meydançanın hissəsinin uzunluq ölçüsünün müəyyən edildiyi komandalı oyunun təşkilinin qiymət meyarı.

**- SUYA HOPPANMALAR ÜÇÜN HOVUZUN DƏRİNLİYİ-** Qurğunun kənarı altında suyun minimal dərinliyi belə olmalıdır: tramlının altında 1 m və qüllənin altında 3-3,4 m; tramlının al-tında 3 m və qüllə altında 5-3,8 m; qüllə altında 7,5-4,2 m; qüllə altında 10-4,5 m.

**- TƏNƏFFÜSÜN DƏRİNLİYİ- bax. TƏNƏFFÜSÜN HƏCMİ.**

**DƏRƏCƏ, KATEQORİYA**

**- ALPINİST MARŞRUTLARININ ÇƏTİNLİK DƏRƏCƏLƏRİ-** Zirvələ-rə qalxma marşrutlarının çətinliyi yaşa görə 6 kateqoriyaya -1B-dən 6B-yə qə-dər (2-cidən başlayaraq yarım kateqoriy-alar üzrə) bölünür. Təsnif edilmiş marş-rutlar dağ zirvələrinə qalxma marşrutlarının təsnifat cədvəlinə uyğun tərtib edilir. Marşrutların təsnifat cədvəlinə yay və qış şəraitində hansı aylarda qalxmalar da-xildir. Yenilik dərəcəsindən asılı olaraq marşrutlar ilk dəfə qalxmalara, ilk keçmə variant və kombinasiyalara bölünür.

**- ÇƏKİ DƏRƏCƏLƏRİ-** Eyni şərait yaratmaq və bədənin çəki göstəricisi üzrə yarışlarda iştirak etmək üçün id-

**DƏR**

mançıların bölüşdürülməsi, başlıca ola-raq onların xüsusi çəkisindən asılı olur. Bu, aşağıdakı idman növlərinə - arm-sporta, boksa, güləşmə, şərq təkmüba-rizliyi, kikboksinq, pauerlifting, ağırılıq-qaldırmaya və başqa növlərə aiddir.

**- YAXT “FİN” DƏRƏCƏSİ-** Təkyerli şvertbot. 1952-ci ildən olimpiya dərəcə-sidir. Yelkənin (qrotun) sahəsi  $10\text{ m}^2$ -dir. Konstruktur Riçard Sarbidir (İsveç).

**- KİRŞƏ-BOBSLEY TRASININ İŞİQLANMA DƏRƏCƏSİ-** Kirşə-bob-sley trasının istənilən sahəsində minimal işiqlanma dərəcəsi 120 lüks olur. Mülay-im hava şəraitində, soyuqlar düşəndə ya-riş bəzən gecələr keçirilir. Tras qaranlıq-laşmamış və gözləri qamaşdırmadan eyni dərəcədə işiqləndirilməlidir.

**- QARIŞIQ CÜTLƏRİN DƏRƏCƏSİ-** Badmintonda, böyük tennisdə və stolüstü tennisdə öz aralarında qarışiq cütlərin (kişi və qadın) oynadığı yarış növü.

**- İDMAN DƏRƏCƏSİ-** İdmançının mü-əyyən tələbat və ya normativlərin icrası əsasında ixtisaslaşmasının rəsmi təsdiqi.

**- SƏRBƏSTLİK DƏRƏCƏSİ-** Mexa-niki sistemin (xüsusilə, insan bədəninin hissələrinin) mümkün yerdəyişmələri-nin bir -birindən asılı olmayan miqdarı.

**- SIXILMA DƏRƏCƏSİ-** Avtomobi-lin mühərrrik silindirlərinin tam həcmi-nin yanma kamerası həcmində nisbəti.

**- SUYA OTURMA DƏRƏCƏSİ-** Çox da böyük olmayan yaxtlarda yaxtin su altındakı hissəsinin su səthindən ən də-rin nöqtəsi arasındaki məsafə. Gəmilə-rin burun və arxa hissələrinin yatmasını ayrıca fortştevenin və axterştevenin ya-xınlığında işarələrlə göstərilmiş şkala

**DƏR**

ilə, desimetr və ya futlarda ölçülərlər.

**- SUYA TULLANMALAR DƏRƏCƏLƏRİ (SİNİFLƏR)-** İdmançının çıxış vəziyyətindən və firlanma istiqamətindən asılı olaraq suya tullanmalar 6 dərəcəyə bölünür: I. Ön duruşdan irəli firlanmaqla; II. Arxa duruşdan arxaya firlanmaqla; III. Ön dirişdan arxaya firlanmaqla; IV. Arxa duruşdan irəli firlanmaqla. V. Ön və arxa duruşlardan bədənin uzununa və eninə oxu ətrafında firlanmaqla (vintvari tullanmalar); VI. Əllərdə duruşdan irəli və arxaya firlanmaqla (ancaq vişkadan icra olunur).

**- TƏKNƏFƏRLİK KİŞİ DƏRƏCƏSİ-** Badmintonda, böyük tennisdə və stolüstü tennisdə iki kişinin öz aralarında oynadığı yarış növü.

**- İKİNƏFƏRLİK (QOŞA) KİŞİ DƏRƏCƏSİ-** Badmintonda, böyük tennisdə və stolüstü tennisdə iki kişi cütlüyüünün öz aralarında oynadığı yarış növü.

**- TƏKNƏFƏRLİK QADIN DƏRƏCƏSİ-** Badmintonda, böyük tennis və stolüstü tennisdə iki qadın öz aralarında oynadığı yarış növü.

**- İKİNƏFƏRLİK QADIN DƏRƏCƏSİ-** Badmintonda, böyük tennis və stolüstü tennisdə iki qadın cütlüyüünün öz aralarında oynadığı yarış növü.

**- YAXT DƏRƏCƏLƏRİ (SİNİFLƏRİ)-** Hərəkət sürətini müəyyənləşdirən eyni və ya yaxın konstruktiv xüsusiyyətlərə malik (kütləsi və gövdəsinin forması, yelkənlərinin sahəsi, ekipajının sayı və s.) müştərək yaxt. Konstruksiyasının oxşarlıq dərəcəsinə görə monotip, qandikap və sərbəst dərəcələri fərqləndirilir.

**- MONOTİP YAXT DƏRƏCƏLƏ-**

**DƏS**

**Rİ-** Monotiplərin qurulma və ölçü qaydaları ciddi gözlənilməklə vahid çertyoj üzrə düzəldilir. Bununla yaxtların hərəkət keyfiyyətinə təsir eyniliyi təmin olunur. Bütün müasir olimpiya dərəcə yaxtları monotipdir.

**- SƏRBƏST YAXT DƏRƏCƏLƏRİ-** Yalnız əsas ölçülərinə görə məhdud yaxt sinifləri başqa parametrlərinə görə ixtiyari ola bilər.

**- YAŞ DƏRƏCƏLƏRİ-** İdman növlərinin çoxunda - gənclər, yeniyetmələr (senyorlar) və veteranlar, armsport yarışlarında iştirak edən kişilər və qadınlar aşağıdakı yaş qruplarına bölünür: gənclər-17-18 yaş, senyorlar-19-40 yaş, master-klaslar-41-50 yaş, ultra master-klaslar-50 yaşdan yuxarı.

**DƏRS-** İdmançıların fiziki tərbiyəsi və məşq prosesində məşğələlərin əsas forması. Giriş-hazırlıq hissədən (bədənin açılışması üçün edilən hərəkətlərdən), əsas və yekun hissələrdən ibarət olur.

**- FİZİKİ TƏRBİYƏ DƏRSİ-** Ümumtəhsil məktəblərində və başqa tədris müəssisələrində fiziki təmrinlərlə məşğələlərin əsas forması.

**MİNİYƏ ÖYRƏTMƏ DƏRSİ-** At idmanında məşq məşğəlesi: ayaqların açılışması, yüngülləşdirilmiş lōhrəm yerişdən, elementar manej fiqurlarının yerinə yetilməsi ilə təlim üçün olan yortma yerişlər (voltlar, çapmalar və s.), addımlar, lōhrəmin ikinci reprizi, sağa və sola dördəmə çapma, sıçrayışlar (üç-beş), təlim maneələrinin üzərindən böyük olmayan sıçrayışlar, sonda sakitləşdirici yeriş (15 dəqiqə ərzində).

**DƏST (YIĞIN)-** Yaxtin korpusunun kar-

**DƏS****DƏY**

kasını təşkil edən, ona forma verən, konstruksiyanın möhkəmliyi və sərtliyini təmin edən uzununa və köndələninə bəndlər. Uzununa dəstin əsas detalları: kil, forşteven, axterşteven, köndələn dəstin kontrtimbersi (killi yaxtlarda), şpanqoutlar.

**DƏSTƏK (TUTACAQ, QULP, SAP)****- AVARIN (KÜRƏYİN) DƏSTƏYİ-**

Avar yeri olan qayıqlarda avarçının əllərlə tutduğu kürəyin hissəsi.

**- ÇƏKICİN DƏSTƏYİ-** Alət atıcısının tutması üçün trosun ucunda dəstək şəklində qurğu.

**- FRANSIZ DƏSTƏYİ-** Rapira və spaqanı saxlamaq üçün hamar dəstək.

**- GİMNASTİKA ATININ DƏSTƏKLƏRİ-** Yellənmə hərəkətlərinin icrası zamanı tutmaya xidmət edən, atın belinin ortasında iki P şəkilli taxta alət. Dəstəklərin hündürlüyü 12 sm, aralarında kəmisi 40-50 sm-dir. Dəstəklərin özülü metalandır, kənarları dəyirmidir.

**- İTALYAN DƏSTƏYİ-** Rapirodan tutmanı gücləndirmək üçün xaç şəkilli dəstək.

**- QILINCOYNATMA SILAHININ DƏSTƏYİ-** Silahı saxlamaq üçün nəzərdə tutulan və tiyənin qoluna geydirilən (taxılan) qılıncınatma silahının (rapira, sablıya, spaqa) siyirmə hissəsi.

**- QOLF ÜÇÜN KLYUŞKA DƏSTƏYİ-** Polad boru və ya qrafit mildən olan dəstəyin bir tərəfinə klyuşkanın başlığı keçirilir, o biri tərəfinə tutacaq taxılır.

**- NİZƏNİN DƏSTƏYİ-** Ucluqsuz və sarğısız nizə.

**- SILAHIN DƏSTƏYİ-** Atıcılıq silahını əldə saxlamaq üçün alət. Bir qayda olaraq, hər atıcı üçün fərdi geydirilir.

**- TRENAJOR QURĞUSUNUN DƏSTƏYİ-**

Əllərdə tutmaq və yükü aradan qaldırmağa hesablanmış bucaqların variativliyini təmin etmək üçün qabaqcadan nəzərdə tutulmuş trenajorların siyirmə (çixarılıb taxılan) və ya siyirmə olmayan hissəsi.

**DƏYƏNƏK**

**- BEYSBOL DƏYƏNƏYİ-** Beysbol oyunu üçün idman inventarı. Zərbə ucuna tərəf qalınlaşan (ən böyük diametri 7 sm), uzunluğu ən çox 106,5 sm, çəkisi 800-1000 q olub dəyişən kəsikli dairəvi ağac dəyənək.

**- QORODKİ DƏYƏNƏYİ-** Qorodki oyunu üçün idman inventarı. İxtiyari çəki və diametrdə (qayda üzrə 30-36 mm), uzunu 1,0 m-dən çox olmamaqla (adətən metal üzlü) ağac dəyənək.

**- LAPTA DƏYƏNƏYİ-** Laptalar üçün idman inventarı. Uzunu 1-1,2 m, diametri 4 sm olan (dəstəyi daha nazik - 3 sm-ə qədər) ağac dəyənək.

**DƏYƏR**

**- ATƏŞİN DƏYƏRİ-** Oxun hədəfə düşməsinin kəmiyyətcə qiyməti (10, 9, 8, 7 və s. bal).

**- DAMALARIN DƏYƏRİ-** Aparılan mübarizədə müvəffəqiyyət üçün bu və ya digər döyüş vahidinin dəyəri. Damalının qiyməti hətta mənfidə ola bilər. Bax- **ÖZ DAMALARINDAN QURTULMA (AZAD OLMA).**

**- FİQURLARIN DƏYƏRİ-** Şahmat mübarizəsində fiqurun əhəmiyyəti. Fiqurların dəyəri mütləq və nisbi ola bilər. Əgər piyadanın dəyərini vahidə bərabər götürsək, top təxminən 5 piyada, fil və at üç, vəzir isə doqquz piy-

**DƏY**

adaya bərabərdir. Eləcə də hesab olunur ki, iki top vəzirə, vəzir üç yüngül fiqura, top iki yüngül fiqura və iki piyadaya bərabərdir. Bu fiqurların mütləq dəyəridir. Fiqurların nisbi dəyəri konkret mövqedən asılıdır.

**DƏYİRMAN**

- **ƏKS “DƏYİRMAN”**- 1. Güləşmədə atma variantı, eyniadlı qolu və qıcı tutmaqla “dəyirman”.

**“DƏYİRMAN”**- (2). Bədii gimnastika elementi. Əşya ilə (əşyalarla) ardıcıl kiçik dairələr.

- **İKİTAKTLI “DƏYİRMAN”**- Bədii gimnastika elementi. İki ardıcıl kiçik dairədən ibarət “dəyirman” dövrü.

- **MADYAR “DƏYİRMANI”**- Atda təmrin. Dayaqda köndələninə daxilə tam dönmə, üzü xaricə dayağa köndələn irəli aşma və daxilə köndələn dayaşa tam dönməklə irəli aşma. Macar gimnasti Zoltan Madyarın adı ilə adlandırılmışdır.

- **ÜÇTAKTLI “DƏYİRMAN”**- Bədii gimnastika elementi. Növbə ilə sağ və sol əllə icra edilən üç kiçik dairədən ibarət “dəyirman” dövrü.

**“DƏYİRMAN”**- (3). Nümunəvi şahmat kombinasiyası, əsasında şahın və ya hücum edən tərəfin açılmış şahının ardıcıl təqib edilməsi durur.

**DƏYİŞDİRİMƏ, DƏYİŞMƏ**- 1. Şahmatda taxta üstündən eyni qiymətli fiqurun götürülməsi. Tempi qazanmaq, rəqibin vacib məntəqələri qoruyan qüvvələrini yox etmək, özünün “pis” fiqurunu rəqibin “yaxşı” fiquruna qurban vermək, rəqibin düşərgəsində zəiflik yaratmaq və s. məqsədilə təşəbbüs edilməsi. 2. Damada-zərbəli gedişlər seriy-

**DƏY**

ası nəticəsində ağ və qara damalar və damkaların bərabər sayda vurulması.

- **ÖZ ARALARINDA DƏYİŞDİRİLƏMƏ, MÜBADİLƏ EDİLMƏ**- Şahmat və damada bir fiquru, piyadını, damanı birinə, və ya ikisini ikisinə, və ya üçünü üçünə və s. dəyişmə.

- **ATIN HƏRƏKƏT İSTİQAMƏTİ-NİN DƏYİŞDİRİLMƏSİ**. At idmanınında məşq məşğələlərində atın sağ və sol tərəf əzələləri bərabər inkişaf etsin deyə eyni vaxtda sağa və sola miniklə hərekət etməyin lazım olduğu qayda.

- **ATIN AYAQLARININ DƏYİŞ-MƏSİ**- Atı qorumağın əsas qaydalarından biri. Əmkan vermək olmaz ki, at qalop yerişində həmişə bir ayaq üzərində getsin, çünki bunun nəticəsində bərabər olmayan inkişaf və topallıq baş verə bilər. Hətta, asanlaşdırılmış yüngül löhrəm yerişdə belə ayağı dəyişmək, manejdə isə hərəkətin istiqamətini dəyişdirmək lazımdır.

- **BİRLƏŞMƏNİN (QOVUŞUĞUN) DƏYİŞMƏSİ**- Qılıncdan tərəfindən rəqibin silahının iti hissəsini dövrləməklə onu başqa xətdə toqquşmaya qaytarıb tiyənin yerdəyişmə edilməsi.

- **DIQQƏTİN DƏYİŞDİRİLMƏSİ**- Diqqətin bir obyektdən digərinə (məs., topdan partnyora) və ya bir fəaliyyət növündən başqasına (məs., hücumdan müdafiəyə, müdafiə hərəkətlərindən əks-hücum və s.) toplanmasının dəyişməsindən ibarət psixi fəaliyyətin mürəkkəb forması. Diqqətin tez dəyişmə qabiliyyəti bütün idman növlərində, xüsusən də idman oyunlarında mühüm keyfiyyətdir.

- **DÖRDAYAQ YERİŞDƏ AYAĞI**

**DƏY****DƏZ**

**DƏYİŞMƏ-** 1. Atın dördəmədən löh-rəmə və ya yerişə keçməklə ayağının sadə dəyişməsi. 2. Dördəmədə ayağın havada idəyişməsi üçüncü dördəmə taktdan sonra atın havada asılma məqamında baş verir. 3. Miniyə öyrədilmə üzrə yarış programına daxil edilən ali atsürmə məktəbi hərəkəti. Dəyişmə üç, iki və bir templə yerinə yetirilir.

**- İKİNİN İKİYƏ (ÜÇÜN ÜÇƏ) DƏYİŞMƏSİ-** Belə dama dəyişməsində iki (üç) ağ və iki (üç) qara dama vurulur.

**- QABAĞA (ARXAYA) DƏYİŞMƏ-** Bir damanın bir damaya dəyişdirilməsi zamanı sonda vurulan dama irəli (arxaya) sıçrayış edir.

**- QEYRİ-SABIT DƏYİŞMƏ-** Birin birə dəyişmənin xüsusi dama növü, qarşıdurmaya təsir etməyən, bu vəziyyətdə zərbəli gediş edən həm ağ, həm də qara damarlar taxta üstündə qalır (adi dəyişmədə belə damalardan biri qalır, o birisi isə vurulur). A.: f2, h4; Q.: f4, h6. 1. hg5 fg3 2. f: h4 h:4.

**- LİDERİN DƏYİŞMƏSİ-** Velosiped idmanında hava mühiti müqavimətini azaltmaq məqsədilə trekdə və ya şosse dərəlidle gedən yürüşünün vaxtaşırı əvəz edilməsi.

**- MÖVQEYİN DƏYİŞMƏSİ-** Qılinc-oynadanların öz silahlarını bir bölmədən başqasına yerdəyişmə etməsi.

**- SÜRÜŞMƏNİN ÖN TƏRƏFINİN DƏYİŞMƏSİ-** Fiqurçunun irəli sürüşməklə arxaya və ya əksinə gedişlə sürüşməyə keçməsi.

**- TENNİS MATÇINDA TOPLARIN DƏYİŞDİRİLMƏSİ-** Yarış haqqında əsasnaməyə görə 7-ci, 9-cu və ya 11-ci qeymdən sonra tennisçi yəni top verilir.

**- TƏRƏFLƏRİN DƏYİŞDİRİLMƏSİ-** Tennisdə hər tək qeym başa çatandan sonra, stolüstü tennisdə isə göndərilmə seriyalarından sonra matçın gedişində oyuncuların meydançanın bir yarısından o biri yarısına keçməsi. Başqa idman oyunlarında-oyunun hər hissəsi (yarısı, üçdə biri, dördə biri və s.) bitəndən sonra meydanın (meydançanın) və qapıların (səbətlərin) tərəflərinin dəyişdirilməsi.

**- YERLƏRİN DƏYİŞDİRİLMƏSİ-** Komandalı idman oyunlarında hücumçuların müdafiəçilərin sıx fərdi mühafizəsindən xilas olmaq, müdafiə olunalları çasdırmaq və hücumu əlverişli mövqeyə çıxarmaq məqsədilə yerdəyişmə üsullarından biri.

**DƏZGAH (CİHAZ, APARAT)- (1).** Müxtəlif xüsusi mexanizmlərin (aparatin, qurğunun) adı.

**- ALPINİST DƏZGAHI-** Alpinist təchizatı-qabaritli olmayan yüklerin dağlara aparılması üçün boyun qayışları ilə döralümin və ya nazik polad borucuqlardan hazırlanmış konstruksiya.

**DƏZGAH (ÇAPARXANA)- (2).** Atı tövlədə bağlamaq üçün, başqa atlardan arakəsmə ilə ayrılan yer, qabaq hissəsində döşəmədən 90 sm hündürlükdə axur (yem qutusu) olmalıdır.

**- ƏL BİLƏYİ ƏZƏLƏLƏRİNİN QÜVVƏSİNİ İNKİŞAFI ÜÇÜN CİHAZ-** Trosda müxtəlif yüksək altına salmaqla və ya sıxac qurğusu ilə üfüqi夸raşdırılmış dəstəyin fırlanmasına imkan verən əl biləyi əzələlərinin möhkəm-lənməsinin inkişafı üçün xüsusi aparat.

**- XOREOQRAFİK CİHAZ-** İki səviyyədə idman zalının divarları boyunca

**DIR****DİK**

kronşteynlərə bərkidilmiş, 5-6 sm diametrində yumru taxta ağaclar: Döşəmədən 90-105 sm hündürlükdə böyükər üçün və 60 sm hündürlükdə uşaqlar üçün tərkidilən mürəkkəb koordinasiyalı idman növlərində xoreoqrafik təmrinlərin mənimsənilməsi və təkmilləşməsində köməkçi dayaq vasitələr.

**- KONKİNİ İTİLƏMƏK ÜÇÜN Cİ-HAZ-** Konki taylarını paralel qurmaq və konkiləri itiləmək üçün xüsusi cihaz.

**- START DƏZGAHI. bax. START QƏLIBLƏRİ (KÜNDƏLƏRİ).**

**DIRMANMA-** Əllərin, elcə də əllərin və ayaqların köməyi ilə xüsusi gimnastik alətdə hərəkət etmə.

**- FƏRDİ DIRMANMA-** İdman qaya-yadırmamanın fərdi növü. Hansısa bir cihazın və ya vasitənin (finişə doğru ip üzrə enmə istisna olmaqla) köməyi olmadan idmançının ancaq fiziki və texniki hazırlıq hesabına qayalıq trasını temiz (sərbəst) dirmanıb sürətlə aşib keçməsi. Son illərdə çətinliyə görə fərdi dirmanma yarışı populyarlıq qazanmışdır, burada yeganə meyar marşrutda hündürlüyə çatmaqdır.

**- İDMAN NÖVÜ KİMİ QAYALARA**

**DIRMANMA-** Alpinizmdən ayrılan müstəqil idman növüdür, qayalıq marşrutlarını dırmaşmaqdə (zirvəyə qalxmadan) texniki üsulların və alpinizmdə istifadə olunan vasitələrin köməyi ilə aradan qaldırmaqdır. Yarış fərdi (fərdi dirmanma, qoşa yürüş) və qrupla (Dombay, Krim dəstələri) növlərə bölünür, müxtəlif ölçülü traslarda açıq qaya relyefində və ya örtülü binada xüsusi təchiz olunmuş dəyişkən relyefli divarlarda və

bloklarda (mənzil qruplarında) keçirilir.

**DİAFRAQMA-** Müxtəlif deşikli dioptru olan atıcılıq silahının dioptrik nişanalanma hissəsi.

**- PƏRDƏLİ DİAFRAQMA-** Tüfənglərdən atəşəcəma zamanı tətbiq edilən dioptr deşiyinin böyüklüyü ilə tənzimlənən dioptrik nişanalanma qurğusu hissəsi.

**DİAQONAL-** 1. Stolüstü tennisdə topun stolun bir küncündən tamamilə əks küncünə uçuş istiqaməti. Məsələn, oyunçu topu stolun sol küncündən rəqibin stolunun sol küncünə vurur. 2. Şahmat və damada bir xətt təşkil edən eyni rəngli xanaların çəp sırası. Beləliklə, diaqonallar ya ağların, ya da qaraların olur.

**DİAQRAM-** Şahmat və damada fiqurlarlı və ya fiqurlarsız taxtanın yazılı və ya şəkli çəkilmiş təsviri.

**DİAPAZON-** Oyunda tətbiq edilən taktili üsulların, variantların rəngarəngliyi və miqdarı ilə müəyyən edilən yarış fəaliyyətinin qiymət meyari.

**DİB (ALT)-** Gəmi gövdəsinin alt səthi.

**DİDAKTİKA-** Pedaqogikanın bir bölməsi. Təlim prosesinin ümumi qanuna uyğunluqları və məzmununu açıbmeye dana çıxarır.

**DİETA-** İdmançı üçün bədənin çəkisi-ni aşağı salan kaloriliyinə görə duz və mineral maddələrin tərkibi xüsusi hazırlanın yemək payı və maye.

**DIFFERENT.** Gəminin gövdəsinin üfüqi vəziyyətinə görə nisbətən əyilməsi. Yan, burun və dal tərəf different-lər fərqləndirilir.

**DİKİNƏ QOYULAN (RD)-(1).** c5-də (f4) dayanan ağı (qara) dama rəqibin a5 (h4)-də daması olmadığından ləngiyən

**DİK**

c5 (f4)- dəki ağ (qara) dama-a7 və c7 və ya a7 və e7 (f2 və h2 və ya d2 və h2) 2. 1. cb4 fg5 2. bc5 d: b4 3. a: c5 b: d4 4. e: c5 gedişləri ilə xarakterizə olunan début. (2) Əks dikinə qoyulan (RD). 1. cb4 fg5 2. bc3 gf4 3. e: g5 h: f4 4. g: e5 d: f4 gedişləri ilə xarakterizə olunan début. (3). Stolüstü tennisdə texniki üsl. Rəqib tərəfinə tez qaytarılması məqsədilə topa yarım uçuşda böyük olmayan amplituda ilə zərbə. Bu zaman topa yenidən fırlanmaq lazım gəlmir, əvvəlkindən istifadə olunur.

**DİKLİK**

**- ENİŞİN DİKLİYİ-** Dağ xızəyi idmanında distansiyanın xarakteristikası; xızək idmanında distansiyanın müəyyən hissəsi; dərəcələrlə ölçülür.

**- YAMACIN DİKLİYİ-** Idman səmt-tapmasında üfüqi səthdən enişin istiqamətini təşkil edən bucaq topoqrafiya xəritəsində eniş şkalası üzrə, idman xəritəsində hesablama yolu ilə müəyyənləşdirilir. Yollarda yoxuş və enişləri və ya onların dikliyini maillik adlandırmak qəbul olunmuşdur.

**DİQQƏT-** Idmançının psixi fəaliyyətinin real (rəqibə, cismə, işə, hərəkətlərə və s.) və ya şüur obyektlərinə (təsəvvürlərə, duyğulara, obrazə və s.) iradı və ya qeyri-ixtiyari müəyyən məqsədlə yönəldilməsi və bir yerə toplanması.

**DİNAMİK. SUALTI DİNAMİK-** Sinxron üzgüçülük yarışlarında su altında maqnitofon yazılarının qeydiyyatını təmin edən radiotranslyasiya qurğusu.

**DİNAMİKA-** Mexanikanın bir şöbəsi olub bədənin ona sərf edilən qüvvənin təsiri altında hərəkətini öyrənir.

**DİR****DİNAMİKLİK**

**- ƏSƏB SİSTEMİNİN DİNAMİKLİYİ-** Təlim və məşq şəraitində müvəqqəti əlaqələrin formalaşması gedişində hərəkətə gətirmə və ləngitmə proseslərinin meydana gəlməsi və keçməsinin yüngüllüyü və tezliyi ilə xarakterizə olunan qeyri-bərabər sistemin xüsusiyyəti.

**- OYUNUN DİNAMİKLİYİ-** Oyunda yüksək tempin, fəallığın, oyun vəziyyətinin həlli tezliyi ilə müəyyən edilən yarış hərəkətlərinin qiymət meyarı.

**- PROQRAMIN DİNAMİKLİYİ-** Səthi fiqurlarda sürəkli istirahət və ləngimə üçün fasılısız olaraq idmançı qadınların daimi fəal yer dəyişdirməsi ilə xarakterizə olunan sinxron üzgüçülük anlayışı.

**- SƏRBƏST PROQRAMIN DİNAMİKLİYİ-** Bodibildinq yarışında idmançının gövdə və əl-ayağını ayrı-ayrı poza və vəziyyətlərdə uzun sürməyən fasılısız əlverişli nümayiş etdirən, müxtəlif şəkilli pozaların daimi və təsirli əvəz edilməsi ilə xarakterizə olunan anlayış; pozalar üçün ayrılmış vaxtda onların maksimal diapazonundan istifadə.

**DİNAMOQRAF-** Qüvvə keyfiyyətlərini qeyd etmək üçün qurğulu cihaz.

**DİNAMOQRAFIYA-** Hərəkətdə olan idmançının göstəricilərinin qüvvəsini avtomatik surətdə qeydlərlə ölçülməsi.

**DİNAMOQRAM-** Qüvvənin vaxtında dəyişmə qrafiki.

**DİNAMOMETR-** İnsanın əzələ qüvvəsini ölçmək üçün cihaz.

**- ƏL DİNAMOMETRİ-** Qolun qüvvəsini ölçmək üçün cihaz.

**- ƏSAS DİNAMOMETR-** Gövdənin açılmış əzələlərinin qüvvəsini ölçmək

**DİS**

üçün cihaz.

**DİNAMOMETRİYA-** Antropologiya; təbabət və idmanda insanın əzələlərinin qüvvəsini ölçmə.

**DİREKTRİSA-** Atıcılıq idmanı üzrə atış meydanında atəşəçmanın əsas istiqaməti.

**DİRSƏKLİK-** Dirseyi zərbədən qorumaq üçün hokkeyçinin, voleybolçunun, sablyacı qılıncoynadanın qoluna geydiyi qoruyucu ləvazimatın detali. Dəridən və ya sintetik materiallardan hazırlanır.

**DİSK-** Tullamaq üçün müəyyən forma və kütləli ağac, plastmas və ya metaldan hazırlanmış alət. Dəyirmi çevrəli iki yastı boşqabdan quraşdırılmış forması var. Diskin kişilər üçün kütləsi 2 kq, gənclər üçün 1 kq, gənclər üçün 600-dən 1500 qrama qədərdir.

- **AĞIRLAŞDIRILMIŞ DİSK-** Yarış qaydalarında nəzərdə tutulduğundan daha ağır kütləyə malik diskdən güc keyfiyyətlərini inkişaf etdirmək üçün istifadə olunur.

- **QANTELİN DİSKİ-** Qantelin çəkisini dəyişdirmək üçün açılıb taxılan metal və ya plastmas tökmə disk ya tamam metaldan hazırlanır, ya da rezinlə örtülür. Qum, qurğunun qırma və ya metal yonqarla çəkisini artırmaq üçün içiböş da ola bilir (hərəkətən bu formaya az təsadüf olunur).

- **REZİN DİSK-** Atmaq üçün ağac və ya metaldan hazırlanıb rezin üz çəkilmiş alət. Örtülü binalar və bərk örtüklü meydanlarda təlim məşglərində istifadə olunur.

- **ŞTANQIN DİSKİ-** Açılib taxılan metal disk ştanqın çəkisini dəyişdirmək üçün tətbiq edilir. O ya tamamilə metaldan hazırlanır, ya da rezinlə örtülür (ya

**DİS**

tamam, ya daancaq çəmbəri).

- **TƏLİM DİSKİ-** Kütləsi və ölçüsünə görə standart olmayan, təlim məşğələlərində atmaq üçün nəzərdə tutulmuş disk.

**DİSKVALİFİKASIYA-** İdmançı və ya komandanın yarışda iştirak etmək hüququndan məhrum edilməsi, yarış qaydaları və etik normaları ciddi pozduğuna görə nəticələrin ləğv edilməsi. Belə səbəblərə görə, məşqçi və hakim də öz vəzifəsini icra etmək hüququndan məhrum olunur.

- **DOPİNQ QƏBULUNA GÖRƏ DİSKVALİFİKASIYA-** İş bacarığını

süni surətdə artırın qadağan edilmiş dərman maddələrinin sağlamlıq üçün zərərli olduğuna görə antidopinq nəzarəti komissiyasının nəticəni ləğv etməsi və idmançını cəzalandırması.

- **DÖYÜŞÜN PASSİV APARILMASINA GÖRƏ DİSKVALİFİKASIYA-** Fəal hərəkətlərdən daim və aşkar qəcdigəna görə boksçuya məğlubiyyət vermə.

- **QARŞILIQLI DİSKVALİFİKASIYA-** Döyüşün aparılma qaydalarının daim qarşılıqlı kobud pozulmasına görə hər iki boksçuya eyni vaxtda məğlubiyyətin verilməsi.

- **ŞƏRTİ DİSKVALİFİKASIYA-** Oyunçu və ya komandaya xəbərdarlıq edilir ki, qaydaların və ya yarış haqqında nizamnamənin təkrar pozulmasına görə onlar həqiqətən diskvalifikasiya olunacaqlar.

**DİSPANSER**

- **TİBBİ-BƏDƏN TƏRBİYƏSİ DİSPANSERİ-** Bədən tərbiyəsi və idmalla məşğul olanların tibbi təminatını həyata keçirən ixtisaslaşdırılmış müalicə-profilaktik müəssisə.

**DİSPANSERLƏŞDİRİLMƏ-** İdman-

**DİS**

çinin sağlamlığınıın saxlanması və möhkəmlənməsinə yönəlmış profilaktika və müalicə vasitələri sistemi.

**DİSPETÇER-** Oyunu nizamlayan oyunçu  
**DISSONANS (rəqsədə)-** İdmanın rəqslərində rəqs edənin görmə qavrayışının tamaşaçının (hakimin) eşitmə qavrayışı ilə uyğunsuzluğu, yəni rəqs edənin müsiqinin temp və ritmini pozmaqla hərəkətləri icra etməsi (temp tez-tez və ya asta yerinə yetirilirsə, takt daxilində hərəkətlər zərbəyə qədər və ya zərbədən sonra qeyri-dəqiq icra olunursa).

**- KOQNİTİV DISSONANS-** Psixoloji cəhətcə iki əks “biliyin” (fikrin, anlayışın) şüurda eyni vaxtda olan iki əks “biliyin” (fikrin, anlayışın) psixoloji cəhətdən uyğunlaşdırılması zamanı baş verən vəziyyət; mənfi emosiyaların yanmasına ilə müşayiət olunur.

**DİSTANSİOMETR-** Yarış distansiyasının uzunluğunu ölçmək üçün cihaz. İdmanın velosiped, xızək, avtomobil, motosiklet və s. növlərində tətbiq edilir.  
**DİSTANSİYA (1)-** İdmanın dövri (dövrələr üzrə gedən) növlərində yarış və məşqlərin keçirildiyi məsafə. Distansiyanın ölçüləri və xarakteri idmanın ayrı-ayrı növləri üzrə yarış qaydaları ilə müəyyən olunur. (2). Təkbətək mübarizədə idmançılar arasında, eləcə də idmançılarla müxtəlif obyektlər arasında olan ara-məsafə.

**- ATƏŞACMA DİSTANSİYASI-** Atəş xəttindən hədəf xəttinə qədər olan məsafə: bu, güllə atıcılığında 10, 25, 50, 100, 300 m; stend atıcılığında 15 m (səngər stendi); 1-18 m (dairəvi stenddə) və kamandan oxatmada 18, 25, 30, 50, 60,

**DİS**

70, 90 m-dir.

**- BARYER DİSTANSİYASI-** Qaçıcıların dəf etdiyi, bir-birindən müəyyən məsafədə qoyulmuş xüsusi baryerləri olan 100, 110, 200, 400 m uzunluqda distansiya.

**- COX UZAQ DİSTANSİYA.** Qılınc-oy nadanlar arasında sıçrayışlı və irəli atılmaqla hücumun uzunluğunu ötüb keçən məsafə.

**- ƏN UZUN DİSTANSİYA-** Yeriş, qaçış, xızək, konkisürmə və s. idman növlərində uzunluğu klassik uzun distansiyalardan çox olan distansiya.

**- ƏN YAXIN DİSTANSİYA-** Bir güləşçinin bədəni ilə rəqibinin bədəni arasında kontakt olarkən duruşda güləşçilərin qarşılıqlı tutduqları mövqə.

**- GÜLƏŞMƏ MƏSAFƏSİ-** Görüş zamanı güləşçilərin qarşılıqlı yerləşməsi. Beş məsafə fərqləndirilir: tutmadan kənar, uzaq, orta, yaxın və six məsafələr.

**DİSTANSİYA (3)-** Sırada adamlar arasında və ya ikicərgəli düzülüşün içərisinə (peysərə görə) məsafə.

**- HAMAR (DÜZ) DİSTANSİYA-** Qaçış cığırı və ya şosse üzrə qaçıcıların rəf etdiyi 30-dan 30000 m-ə qədər distansiya (baryerli distansiya və maneələrlə qaçış distansiyasından fərqli olaraq).

**- KLASSİK DİSTANSİYA-** Olimpiya oyunları programına, dünya və Avropa çempionatlarına daxil olan distansiya.

**- KROSS DİSTANSİYA-** Krossda rəf edilən distansiya. Meşədə, parkda, çöldə, hamar olmayan yerlərdə salınır. Distansiyanın uzunluğu müxtəlif ola bilər, o, yarışlar haqqındaki əsasnamə ilə nizamlanır.

**- MANEƏLƏRLİ QAÇIŞ DİSTAN-**

**DİS**

**SİYASI-** Qaçıcıların rəf etdiyi süni mənələrli (91,4 sm hündürlüklü baryerlər, sulu xəndəklər), stadion üzrə hazırlanmış 2000 və ya 3000 m-lik distansiya.

- **MARAFON DİSTANSİYASI-** Kişi və qadın qaçıcıların rəf etdiyi ən uzun distansiya. O, 42 km 195 m-ə bərabərdir.

- **OLİMPİYA DİSTANSİYASI-** Olimpiya oyunları programına daxil olan distansiya.

- **ORTA DİSTANSİYA-** 1. Güləşçilərin duruşda rəqibin çiynindən yapışmaqla qarşılıqlı yer tutma məsafəsi. 2. Qılıncoynadanlar arasında irəli atılmaqla rəqibi sancmaq (zərbə vurmaq) imkanı verən məsafə.

- **TUTMASIZ DİSTANSİYA-** Güləşçilərin görüş zamanı bədən üzvləri ilə hələ bir-birinə toxunmadığı zaman qarşılıqlı yer tutması.

- **UZAQ DİSTANSİYA-** 1. Duruşda güləşçilərdən birinin o birisinin bazusundan və ya biləyindən yapışlığı zaman qarşılıqlı tutduqları mövqe. Bu zaman onların gövdələri bir-birindən mümkün qədər uzaq olur. 2. Qılıncoynadanlar arasında yalnız irəli ilkin addım atmaq və hücum addımı ilə rəqibi sancmaq (zərbə vurmaq) imkanı olan məsafə.

- **YAXIN DİSTANSİYA-** 1. Güləşçilər hələ gövdələri ilə bir-birinə toxunmadan əllə (əllərlə) yapışan zaman duruşda aidiqları qarşılıqlı vəziyyət. 2. Yalnız silahlı əllə hərəkət etməklə rəqibi sancmağın (zərbə vurmağın) mümkün olduğu məsafə (qılıncoynadanlar arasında).

- **YARD DİSTANSİYA-** Yardlarla (880 yarda qədər) ölçülən distansiya.

**DİV**

Yard distansiyaları ABŞ, Böyük Britaniya və bəzi ingilis dilli ölkələrdə yarış programına daxil edilir. Bir yard 91 sm 44 mm-ə bərabərdir.

- **YERİŞ DİSTANSİYASI-** Adətən, 3 km-dən 50 km-ə qədər olub idman yerişi ilə rəf edilən distansiya.

**DİSTRESS-** Orqanizmə mənfi təsir göstərən stress.

**DİŞ. DİŞ-DİŞLİK (KƏLƏ-KÖTÜRLÜK)-** Alpinizmdə dağ yallarında (qılıclarda) ensiz, bəzən çətin keçilən gözlənilməz aşağı enmələr.

- **KONKİNİN DİŞLƏRİ-** Fiqurlu konkinin burnunda yerləşən və sərbəst fiqurlu sürmənin ayrı-ayrı elementlərinin icrasını asanlaşdırmağa xidmət edən detal.

**“DİVARCIQ”-** 1. Komandalı idman oyunlarında, bir qayda olaraq, iki oyunçunun iştirakı ilə “partnyora pas verib-boş yerə çıxma-cavab ötürməsindən sonra topu alma” taktiki kombinasiyası. 2. Futbolda, hokkeydə, həndbolda rəqibin cərimə zərbəsi zamanı topun qapiya istiqamətinə manəy yaratmaqdan ötrü komandanın bir neçə oyunçusunun cərgəyə düzülərək qarşılıqlı müdafiə hərəkəti.

- **GİMNASTİK DİVARCIQ-** Yardımcı gimnastik alət. Divara möhkəm bərkidilmiş dirəklərdə üfüqi oval tirlər cərgəsi. Dirəklər arasında məsafə 125 sm, dirəklərə bərkidilmiş tirlər arasındaki məsafə isə 12-15 sm olur.

- **İSVEÇ DİVARCIĞI- bax. GİMNASTİK DİVARCIQ.**

**-HOVUZUN DÖNDƏRİCİ START DİVARCIĞI-** Döngə tərəfdən hovuzun vannasını məhdudlaşdırın və hovuzun bütün enini tutan, şalbanbaşı ilə döşən-

**DİV****DOL**

miş divarcıq. Hovuzun döndərici və start divarcıqlarında suyun səviyyəsindən 0,8 m aşağıda dibə qədər sürüşməyən, səthi möhkəm materialdan olan döndərici lövhələr bərkidilir. Döndərici lövhələr yarıx vaxtı kontaktlı panellərlə təchiz olunur.

- **MƏŞQ DİVARCIQLARI-** İdman oyunlarında zərbələri və atmaları məşq etmək üçün köməkçi qurğu kimi işlədi-lən müxtəlif konstruksiya və ölçülərdə taxta platformalar.

**DİVOT-** Qolfda klyuşka zərbəsi ilə vu-rulub qopardılmış çim parçası.

**“DİYİRLƏNMƏ”, “AŞMA” (1)- bax. “aşma” üsulu ilə hündürlüyü hoppanma.**

**DİYİRLƏNMƏ (AŞMA)- (2).** Güləşçinin xalça üzrə diyirlənərək bədəninin bir hissəsindən başqa hissəsinə (baş üzərindən kürəkləri üstə, böyürdən böyürə, sağrıdan kürəklərə və baş üzərinə) çevrilmə hərəkəti.

**DİYİRLƏTMƏ- (1).** Bədii gimnastikada idmançı qızlar arasında cisimləri diyirləndərək ötürmə vasitəsilə qarşılıqlı hərəkət. **(2).** Güləşçi parterdə (yunan-Roma və sərbəst güləşmədə) rəqibin gövdəsin-dən tutaraq çevirməni icra edərkən onunla birlikdə bədəninin şaquli oxu ətrafında, körpü və ya yarımkörpü vəziyyətində diyirlənir. **(3).** Stolüstü tennisdə texniki üsul olub onun köməyi ilə topa üstdən fırlanma hərəkəti veriliir. Raketkalı əl belə zərbəni icra edər-kən ombadan aşağıdan yuxarı irəliyə hərəkət edir və hərəkəti başda qurtarır.

**DİYİRLƏDİB ALTINA SALMA- 1.** Futbolda texniki müdafiə üsulu. Futbolçu topu vurub çıxarmaq məqsədilə ay-

aqları (və ya bir ayağı) ilə rəqibin ay-ağına atılır. **2.** Beysbolda taktiki üsul, hücum edən komandanın oyunçusu vu-rulmaqdan qaçmaq məqsədilə bazanın yastığına yıxılır.

**DİZADAPTASIYA-** Orqanizmə, bir qayda olaraq, həddən artıq və ya qeyri-adi tələbat verildiyi hallarda baş verən xarici və daxili mühit amilləri nəticə-sində orqanizmin uyğunlaşmasının po-zğunluğu (adaptasiyanın kəsilməsi).

**DİZBAĞI-** Qismən tərpənməz hala düşmüş oynağın zədələnməsinin profilaktikası üçün dizə geydirilən sərt, adə-tən, rezinləşdirilmiş sarğı.

**DİZEL-** Alman ixtiraçı-mühəndisi Dizelin adı ilə adlandırılan daxili yanacaqlı mühərrrik.

**DO DZANQ-** Taekvondo üzrə yarış və məşq üçün meydança.

**DODZE-** Karatedo üzrə məşğələlər üçün yer.

**DOKTORİNA**

- **QILINCOYNADANIN DOKTRİNASI** - Tutaşmanın, döyüşün, yarışın konkret məsələlərinin həllinə yönəlmış yanaşmanı əks etdirən anlayış.

**DOLANMA-** Konkinin hərəkətdə ikən irəli və ya arxaya istər xarici, istərsə də daxili tillərində icra edilən iki simmetrik qövsdən, eləcə də məcburi sürmədə, rəqslərdə dönmədən ibarət məcburi figur mikroelementi.

**DOLAŞDIRMA (ÇAŞDIRMA) (BD)-** Dama taxtası üzərində üç dama ilə tək qalmış damkanı əlahiddə tutma üsulu.

**DOLDURMA. SİLAHI YENİDƏN DOLDURMA-** Avtomatik və ya əl hə-rəkəti ilə xəznədə (sandıqda) istifadə

**DOL**

olunmuş patronu dolusu ilə əvəzləmə.  
**DOLĞUNLUQ. İDMAN XƏRİTƏ-SİNİN DOLĞUN- LUĞU-** Xəritədə vahidlərlə göstərilmiş oriyentirlərin çoxluğu.

**DOMİNANT- 1.** Mərkəzi əsəb sistemin-də müvəqqəti hökmran oyandırma ocağı başqa əsəb mərkəzinin fəaliyyətinə dayanırdıcı təsir göstərməyə bacarıqlıdır və gələn bütün qıcıqları gücləndirilmiş qavrama qabiliyyətinə malikdir. **2.** Əsas ideyanın və ya nəyinsə ən vacib tərkib hissəsi.

**KİRŞƏ-BOBSLEY TRASININ DON-DURULMASI-** Hər məşq və ya yarışdan əvvəl kirşə-bobsley trasının zəruri hazırlığı.

**DOPİNQ-** Fiziki və psixi iş qabiliyyətini stimulyasiya məqsədilə istifadə edilən və bunun hesabına yüksək idman nəticəsinə nail olmağa imkan verən qadağan edilmiş farmakoloji dərman və prosedurlar. **1.Qan dopinqi:** autogemotransfuriya, qan plazmasını artırın dərmanlar, eritropoe-tindən istifadə. **2.Dopinq-nəzarətə təqdim** edilən nümunə sidiyin doğruluq və məqsədəmüvafiqliyini dəyişdirən maddə və metodlardan (məsələn: diuretiklər-dən) istifadə. Qadağan edilmiş maddələr: **1.** Anabolik agentlər; androgenik anabolik steroidlər; beta-2-aqonistlər. **2.Amfe-taminlər;** **3.Peptid hormonlar,** mimetiklər və onların analoqları, kortikosteroidlər. **4.Stimulyatorlar,** kimyəvi, farmakoloji və onlara aid birləşmələr. **5.Narkotik analgetiklər** və onlara aid birləşmələr.

**DOR. DOR AĞACI-** Yaxtın diametral düz səthində vertikal quraşdırılmış ran-qoutun əsas hissəsi. Yelkənlərin qoyu-luşuna xidmət edir. Dorlar taxtadan,

**DÖN**

metaldan, tamam kəsik və içiböş xüsusi plastikdən olur. Dorun üst qurtaracağı top, alt qurtaracağı spor adlanır.

**DOR İPLƏRİ-** Dor takelajın durğun gəmi iplərinin köməyi ilə yanlardan bərkidilir. Yüksək dorlarda bir neçə cüt ip vardır. Dorun başına gedən iplər baş dor ipləri adlanır. Sonra aşağı gəlir: üst, orta və alt dor ipləri.

**DOSKOK-** Aletdən sıçrayışdan, dayaqlı və ya akrobatik hoppanışdan sonra gimnastın aldığı davamlı poza.

**DOYUM. KARBOHİDRAT DOYUMU-** Məsul yarışların uzun distansiyalarına qlikogenin start məqamına super-kompensasiyası. Tez mənimmsənilən karbohidratlar yüksək həcmde pəhrizlə dozalaşdırılmış məşq yüklerini bir neçə gün ərzində əlaqələndirməklə əldə edilir.

**DOZA. MƏŞQ YÜKÜNÜN DOZALARA BÖ- LÜNMƏSİ-** İdmançının hazırlığının obyektiv olaraq lazımi konkret məsələlərin həlli üçün təlim vasitələri ilə onların intensivlik həcmi ilə müəyyən edilməsi.

**DÖNMƏ**

**-FORDEVİND DÖNMƏSİ-** Yaxtın külək xəttini dalı ilə (dal tərəfi ilə) keçdiyi vəziyyəti.

**DÖNMƏ- 1.** Akrobatika, gimnastika və bədii gimnastikada bədənin boyu uzunu fırlanma hərəkəti. **2.** Bədənin gimnastik alətin oxu ətrafında və dayaqda başlayan və ya dayaqla qurtaran, sallanmada icra vaxtı toxunmadan əllərdə duruşda qurtaran (halqalarda) yapışma nöqtəsinin ətrafında dairəvi hərəkət. Üstdən yapışmaqla arxaya, irəli-yuxarıdan və ya aşağıdan ya-

**DÖN**

pişmaqla dönmələrlə icra olunur. **3. Sinxron üzgüçülük**də əsas hərəkətlərdən biri: bədənin köndələn oxu ətrafında firlanma hərəkəti.

**- ADDIM ATMAQLA DÖNMƏ-** Xizəklərdə dönmə tərzi. Sağ dönmə zamanı sağ xızeyin burnu sağa aparılır (ayırılır), daban öz yerində qalır. Sol xizək sağ tərəfə söykədirilir və s. Sola dönmə analogi olaraq həyata keçirilir.

**- ARXADA DİRƏNİB ƏLLƏRDƏ DURUŞDA ARXAYA DÖVRƏ-** Tirdə və qadın bruslarında təmrin. Əllərdə duruşdan ayaqları arxaya yelləməklə arxada dayaqdan arxaya dövrə.

**- ARXADA DAYAQDAN ARXAYA DÖNMƏ-** Tirdə və qadın bruslarında təmrin. Yuxarıdan pişmaqla icra olunur; arxaya düşməkdən və arxaya qalxmaqdan ibarət birləşik hərəkətlə arxada dayaqda tamamlanır.

**- ARXADA DAYAQDA 360 DƏRƏCƏ DÖNMƏKLƏ MÜXTƏLİF TUTMAYA İRƏLİ DÖVRƏ-** Tirdə təmrin. Bir əllə altdan, digəri ilə üstdən yığışmaqla sallanmaya bir əlin ətrafında 360 dərəcə çevrilməklə altdan yapışma yerinə yetirilir.

**- ARXADA SALLANMAQDAN İRƏLİ DÖVRƏ VURMAQLA HƏRLƏNİB DÖNMƏ-** Tirdə təmrin. Arxaya dövrə vurmaqla dal tərəfdən sallanarkən altdan yapışib bədənin irəli hərəkəti zamanı əlləri buraxaraq sallanmaya dairəvi dönmə.

**- ARXADA SÖYKƏNMƏKDƏN ARXAYA QÖVSVARI DÖNMƏ-** Köndələn tirdə və qadınlar üçün tirlərdə təmrin. Arxada söykənməkdən düz və ya azacıq bükülü bədənlər irəli yatma və

**DÖN**

axada dayaqda mümkün qədər böyük amplituda ilə ayaqlar və gövdə ilə yuxarı-arxaya qövsvari hərəkət.

**- ARXADA SALLANMAYA ƏLÜSTÜ DAİRƏVİ ARXAYA DÖNMƏ-** Tirdə təmrin. Ciyan arxaya yırğalanmaqla üstdən yapışaraq arxaya dövr etməklə, bir əli buraxaraq o birinin ətrafında sallanmaya dal tərəfdən altdan yapışmaqla dönmə.

**- ARXASI ÜSTƏ KROL ÜZGÜÇÜ LÜYÜNDƏ DÖNMƏ-** Dönmənin 3 variantı tətbiq olunur: 1) ön-arxa (vertikal) ox ətrafında açıq dönmə; 2) ön-arxa və köndələn oxlar ətrafında bədənin firlanması ilə qapalı dönmə; 3) bədənin uzununa, ön-arxa və köndələn (eninə) oxları ətrafında firlanmaqla sürətli dönmə.

**- ARXASI ÜSTƏ KROL ÖZGÜÇÜ LÜYÜNDƏ QAPALI DÖNMƏ-** Üzgüçü üzüb divara yaxınlaşır və ona əli ilə toxunur. Sonra başını aşağı salır, qılçalarını çanaq-bud və baldır-pəncə oynaqlarında bükür, onları tez hovuzun divarına tərəf su üstündə, ön-arxa (vertikal) və köndələn oxları ətrafında firladaraq gəzdirir. Fırlanma ləngidilmiş tənəffüsə icra olunur. Sonra üzgüçü əlini irəli çıxarıır və ayaq pəncəsini divara qoyur, bundan sonra ayaqlarla güclü təkan, sürüşmə və suyun səthinə çıxma baş verir.

**- ARXASI ÜSTƏ KROL ÜSULU İLƏ ÜZGÜÇÜLKƏDƏ AÇIQ DÖNMƏ-** Üzgüçü istənilən qolunun azacıq bükülü dirsək oynağı ilə suyun üz səthində hovuzun divarına toxunur, o biri əl avarlaması ombanın yanında qurtarır. Bədən əlin divara toxunmasına qədər

**DÖN**

mütləq arxası üstdə uzanmış vəziyyətdə qalır. Üzgүçü əli ilə divara toxunan- dan sonra qruplaşır, qılçalarını möhkəm qatlayır və onları hovuzun divar tərəfindən irəli uzadır. İdmançı firlanaraq tənəffüs edir, əllərini irəli uzadır, ayaq pəncəsini divara qoyur. Ayaqları ilə güclü təkan verir. Süzüb getməklə üzmə hərəkətini icra edir və suyun səthinə çıxır.

**- ARXASI ÜSTƏ KROL ÜSULU İLƏ ÜZGÜCÜLKƏDƏ SÜRƏTLİ DÖNMƏ-** İxtisaslı üzgүçülərin sürət keyfiyyəti üçün geniş tətbiq etdikləri mürəkkəb dönmə. Üzgүçü divara tərəf üzür və ona əli ilə toxunur. Sonra əli ilə döngədəki lövhəyə toxunduğu böyüre çevrilir, başını və ciyin qurşağıını (bazu oynağını) alta-irəli-kənara qətiyyətlə endirir və sına üstünə keçir, irəli mayallaq aşır. Ayaqlarını çanaq-bud və diz qapağından bükərək havada aparır. Pəncəsini hovuzun divarına qoyur, bükülü qılçalarla arxası üstə uzanmış vəziyyətə qayıdaraq pəncələrini hovuzun divarına qoyur. Sonra əlini irəli uzadır, ayaqları ilə təkan verir, süzüb keçir və suyun səthinə çıxır.

**- ARXAYA DÖNMƏ- 1.** Tirdə və qadın bruslarında təmrin. Üstdən tutub yellənməklə arxaya dayağa dönmə (yellənmə zamanı baldırlar alətə toxunur). **2.** Halqalarda təmrin. Tutma nöqtəsindən keçən oxun ətrafında firlanma. Dayağa, üfüqi dayağa, əllərdə dayağa qüvvətlə və ahəstə icra oluna bilir.

**- ARXAYA DÖNMƏ, BARRAKUDA-** Sinxron üzgүçülük fiquru olub aşağıdakı əsas mövqe və hərəkətlərdən ibarətdir: köndələn ox ətrafında arxaya

**DÖN**

? dövrə, suya batmış ayaqlarla yuxarıya bucaq, su səthinə qalxma, vertikal.

**- ARXAYA BELİBÜKÜK DÖVRƏ-** Aşağıdakı əsas mövqe və hərəkətlərdən ibarət sinxron üzgүçülük fiquru: arxası üstə, bükülü bellə köndələn ox ətrafında arxaya dövrə, arxası üstə.

**- ATIN YERİNDƏ DÖNMƏSİ-** Manejdə at sürmə elementi. Hansı ayağın dönmə oxu olacağından asılı olaraq dal və ya qabaq ayaqlarda icra edilir.

**- ATMALARDA DÖNMƏ-** Disk və çəkic atmalarda tullayıcıların alətə sürət vermək üçün istifadə etdikləri texniki element.

**- AYAQLARI YAPİŞDIRMAQLA DÖNMƏ-** Bir ayaq üzərində 45, 90, 180 dərəcə çevrilib ardınca o biri ayağı ona yapışdırmaqla dönmə.

**- AVARIN AĞZININ “DÖNMƏSİ”-** Akademik avarçəkmədə texniki səhv. İdmançı avarçəkmə zamanı kürəyin dəstəyini vaxtından əvvəl fırladır və pərin ağızını maili (yatıq) vəziyyətə gətirməklə avarlanmanın sonunda pərin sudan çıxması çətinləşir.

**- ARXADA SALLANMAQLA BÖYÜK DAİRƏ-** Gimnastik alətdən bədən kütləsinin ümumi mərkəzini maksimum uzaqlaşdırmaqla alətin oxu ətrafında arxada sallanmaqla bədənin dairəvi hərəkəti. Altdan yapışmaqla irəli, üstdən yapışmaqla arxaya icra olunur.

**- ARXAYA SALLANMAQDAN DÖNMƏKLƏ İRƏLİ BÖYÜK DAİRƏ-** Tirdə təmrin. Dairəvi dönmə zamanı üstdən tutmaqla və müxtəlif yapışmalara 360 dərəcə dönməklə bir əli digərinin ətrafında buraxmaqla icra olunur.

**DÖN**

**- ARXAYA YELLƏNMƏKLƏ DÖNMƏ-** Gimnastika aletlərində təmrin. Bir nöqtədən digərinə kəfkirvari hərəkət.

**- DAYAQDA AYAQLAR AYRILIQDA XARİCƏ DÖNMƏ-** Kişi və qadınlar üçün tirlərdə təmrin. Altdan tutmaqla irəli, üstdən tutmaqla arxaya icra olunur.

**DÖVRƏ, DÖNMƏ-** Qaçış, hoppanma və başqa təmrinləri yerinə yetirən zaman, eləcə də cisimlərin qövsvari uğusunda (bədii gimnastikada) bədənin bəzi hissələrinin dayaqda və ya asılma vəziyyətində yapışma nöqtəsinə nisbətən ətalət üzrə bir neçə dəfə kəfkirvari hərəkəti.

**- İRƏLİ BÖYÜK DÖNMƏ-** Kondelən tirdə təmrin. Büyük dönmənin arxaya birinci yarısı. Əllərdə duruşdan asılma vəziyyətinə və ardınca irəlidə dönüşə keçmə.

**- İRƏLİ DÖNMƏ-** Gimnastika alətlərində təmrin. Üzü əks tərəfə olmaqla bir nöqtədən son ikinciye qədər kəfkirvari hərəkət.

**- BARRAKUDA, 180 (360) DƏRƏCƏ FIRLANMAQLA ARXAYA DÖVRƏ-** “Arxaya dövrə, barrakuda” fiquruna oxşardır, lakin “vertikal” mövqeyində “suya dalarkən vertikal” mövqeyinə qədər 180 dərəcə (360 dərəcə) firlanma icra olunur.

**- BELİBÜKÜK İRƏLİ DÖVRƏ-** Aşağıdakı əsas mövqə və hərəkətlərdən ibarət sinxron üzgüçülük fiquru: sinə üstə, üfüqi bucaq, kondelən ox ətrafinda bədənin su səthində dayanan (üz suya salınmış, ayaqlar su səthinə perpendicular) vəziyyətinə qədər irəli 3/4 dövrə, sinə üstə.

**DÖN**

**- 540 DƏRƏCƏ DÖNMƏKLƏ QÖVSVARİ YELLƏNMƏ-** Kondelən tirdə və qadınlar üçün tirlərdə təmrin. Qövsvari yellənmə və üstdən yapışma vəziyyətinə keçməklə 540 dərəcə dövrə.

**- BİRADLI DÖNMƏ-** Sağ ayaqla sağa, sol ayaqla sola dövrə.

**BİR-BİRİNƏ BAĞLI DÖNMƏLƏR-** Dağ xızəyi trasında bir-birini əvəzləyən və aralarında düz xətli hərəkət sahələri olmayan döngələr. Kiçik radiuslu bir-birinə bağlı dönmələr “ilan” adlanır. Avstriyalılar onları “vedeln”, fransızlar “qodil” adlandırırlar.

**- BİR ƏLDƏ BÖYÜK DÖVRƏ-** Tirdə təmrin. Altdan tutmaqla irəli, üstdən tutmaqla arxaya, eləcə də yellənməyə keçmək üçün arxaya və qabağa dönməklə icra olunur.

**- ƏLLƏRDƏ DURUŞA BİR ƏLIN ƏTRAFINDA 360 DƏRƏCƏDƏ ANI İRƏLİ DÖNMƏ-** Bruslarda təmrin. Dayaqda arxaya yellənərək bədənin irəli hərəkəti ilə, bir əli buraxaraq, o biri əlin ətrafında 360 dərəcə firlanaraq əllərdə duruşa keçmə.

**- BÖYÜK DÖNMƏ-** Qimnastika alətinin və ya yapışma nöqtəsinin (halqalarda, tirlərdə) oxu ətrafında əllərdə duruşdan başlayan və qurtaran dairəvi hərəkət. Tirdə və qadınlar üçün paralel qollarda irəli altdan və üstdən yapışmaqla, əks və müxtəlif tutmalarla; arxaya-üstdən tutmaqla, müxtəlif və çarraz yapışmaqla icra olunur. Kişi üçün paralel qollarda yalnız üstdən tutub yenidən yapışmaqla icra olunur.

**- BRASS VƏ DELFİN ÜZGÜÇÜLÜ-YÜNDƏ DÖNMƏ-** Dönmənin 3 vari-

**DÖN**

anti tətbiq edilir: açıq-səthi, qapalı və kəfkirvari dönmələr.

**- BRUSLAR ALTINDA ARXAYA DÖVRƏ. bax. şüvüllər altında salto.**

**- ÇARPAZ DÖNMƏ- 1.** Bədii gimnastika elementi. Biri qabaqda və ya biri o birisinin arxasında olmaqla çarpezadimdla 180, 360 dərəcədə dönmə.

**- ÇARPAZ YAPIŞMAQLA DÖVRƏ VURARAQ DÖNMƏ-** Tirdə və qadın bruslarında təmrin. Çarpez yapışmaqla arxaya yellənməkdən bədənin irəli hərəkəti ilə dövrə vuraraq yenidən asılmaya keçmə.

**- ÇASLAVSKAYA DÖNMƏSİ-** Qadın bruslarında təmrin. Üst qolda üzü daxilə dayaqdan 360 dərəcə dönməklə əlləri buraxıb asılmaya arxaya yellənmə. Çex gimnastı Vera Çaslavskayanın adı ilə adlandırılmışdır.

**- ÇİYNI ARXAYA TAM DÖNDƏRMƏKLƏ QÖVSVARI YELLƏNMƏ-** Kondələn tirdə və qadınlar üçün tirlərdə təmrin. Müxtəlif tutmalarla və ya altdan tutmaqla sallanmaqdən ciyini arxaya tam döndərməklə, altdan yapılan əllərin ətrafında arxaya qövsvari yellənmə.

**İDMAN RƏQSLƏRİNDE DÖNMƏ.**

**- DABANLIQ DÖNMƏ-** İdman rəqslərində texniki element. Bədən kütləsinin bir ayaq dabanlığından o birisinə keçirərkən gövdənin dönməsi. Ayaq pəncələri birləşdirilir və paralel mövqeyini (6-ci) saxlayır.

**- CORAB DÖNMƏSİ-** Bir ayağın dabanında başqa ayağın burnu ilə döşəməyə nəzarətdə dönmənin texniki elementi.

**- ƏKS DÖNMƏ-** Cütlüklerin sola fırlanma hərəkəti.

**DÖN**

**DÖNMƏ (2).**

**- DAĞ XİZƏKÇİSİNİN DÖNMƏSİ-** Dağ xizəyi idmanının əsas texniki elementi. Dağ xizəkçisi dönmə və ya dönmələr seriyası yerinə yetirərkən hərəkət sürətini idarə edir: sürət itkisini (əsas dönmə zamanı) minimuma endirir, sürəti azaldır (tormozlama dönməsi zamanı); sürəti artırır (sürətli dönmələr zamanı). İdman praktikasında iki əsas dönmələr qrupu tətbiq edilir: paralel xizəklərdə və paralel olmayan xizəklərdə döngəyə girməklə. Slalomda istifadə olunan dönmələr: əsas, təkanlı, konki ilə və avalman gigant-slalomda əsas, atılma və addım-dönmə; sürətlə enmədə böyük radiuslu dönmələr. Dönmə şərti olaraq 4 fazadan ibarətdir: hazırlanıq, giriş, qövs üzrə aparılma, çıxış.

**- DAİRƏVİ DÖNMƏKLƏ ARXAYA DÖVRƏ-** Tirdə və qadın bruslarında təmrin. Yuxarıdan tutmaqla dayaqda arxaya yellənmə vəziyyətdən budları alətə toxundurmaqla icra olunur. Dövrənin ikinci yarısında ciyin arxaya dişənmış bir əlin ətrafında arxada altdan tutmaqla dairəvi dövrə edir.

**- DAİRƏVİ ƏLÜSTÜ AYAQLAR İRƏLİ (ARXAYA) DÖNMƏ-** Ayaqlar irəlidə (arxada) vertikal tarazlıqdan ayaqlar arxada (irəlidə) vertikal tarazlığa keçmə.

**DÖNMƏ, GİRMƏ-** Əl-ayağın şaqullu oxu ətrafında daxilə dönməsi.

**- DAYAQDA BELİBÜKÜLÜ DAYANIB DÖNMƏ-** Tirdə və qadın bruslarında təmrin. Qarışiq (salınmış) dayaqda (ayaqlar birlikdə və ya kənara çəkilmiş) belibükülü dayanaraq dayağ,

**DÖN**

sallanmaya və ya əllərdə duruşa dövr etmə. İrəliyə altdan tutmaqla, arxaya üstdən tutmaqla icra olunur.

**- DAYAQDAN DÖNMƏ-** Dağ xizəyi idmanında texniki element. Xizəyin dəbanının saxlanması və ona yükün salınmasından ibarət ən sadə dönmə üsulu. Bu vaxt xizəklərin burun hissəsi birlikdə olmalıdır.

**- DAYAQLI DÖNMƏ-** Yaxşı basılıb hamarlanmış enişlərdə xizəklərdə hərəkətin yüksək sürəti zamanı tətbiq edilən dönmə tərzi. Xizəkçi sola dönərkən bədəninin ağırlığını sol xizəyə salır, sağ xizəyi 10-15 sm irəli verir və onu hərəkət istiqamətinə bucaq altında daxili haşiyəyə yumşaq basır. Xizək döngəyə süzgün daxil olur.

**- DÖVRƏ VURARAQ ƏLÜSTÜ AR-XAYA DÖNMƏ-** Bruslarda təmrin. Dayaqda irəli dönüşdən bədənin arxaya hərəkəti ilə, əlləri buraxaraq dairəvi dönmə, duruşda və ya əllərdə dayaqda irəli dönmə.

**- DÖVRƏ VURARAQ DÖNMƏ-** 180 dərəcədə dönmə.

**- DÖVRƏ VURARAQ İRƏLİ YEL-LƏNMƏKLƏ DÖNMƏ-** 1. Tirdə və qadın bruslarda təmrin. Arxaya böyük gedişlə, bir əli o birisinin ətrafında buraxaraq altdan yapışmaqla əllərdə duruşa dönmə. 2. Bruslarda təmrin. Arxaya yellənməklə dayaqda bədənin hərəkəti ilə irəli, əli buraxaraq dayaqda və ya əllərdə arxaya yellənib dövrə vuraraq da-yaga dönmə.

**- DURUŞA ALİBEKOV SAYAĞI DÖNMƏ-** Akrobatikada qoşanəfərlik təmrin. Çı-xış vəziyyəti üzü bir-birinə tərəf duruş. Əl-

**DÖN**

lərdən yapışmaqla “üstdəki” qarnın altından təkanla “altdakı”nın əllerində dönməklə duruşa çıxır.

**İDMAN RƏQSLƏRİNĐƏ DÖNMƏ-**

Rəqqasın üfüqi müstəvidə bədən kütləsinin ümumi mərkəzinin görünən yerini hiss ediləcək dərəcədə dəyişməsi ilə gövdəsinin firlanma hərəkəti.

**DÖNMƏ-** Güləşçi ayaq üstə olmaqla arxası və yaxud yanı rəqibə tərəf dönür.

**- ƏLLƏRİN KÖMƏYİ OLMADAN İRƏLİ DÖNMƏ-** Tirlərdə və qadın bruslarında təmrin. Təmrinin əvvəlində əllər buraxılır.

**- ƏYİLƏRƏK İRƏLİ DÖVRƏ-** Hal-qalarda təmrin. Düzəldilmiş bədənlə ahəstə və ya qüvvə ilə yerinə yetirilir.

**- İRƏLİ YELLƏNİB TAM DÖNMƏKLƏ BÖYÜK DÖVRƏ-** Kişi və qadınlar üçün tirlərdə təmrin. Tam dönməklə arxaya böyük dövrənin sonunda bir əli o birisinin ətrafında buraxaraq altdan tutmaqla əllərdə duruşa dövrə.

**- KONKİLƏRLƏ QAÇIŞDA FİNİŞ DÖNGƏSİ-** Distansiyanın qurtaracağı qarşısında idmançının xarici və ya daxili cığır üzrə keçdiyi sonuncu döngə.

**- QADINLAR ÜÇÜN TİRDƏ BÖ-YÜK DÖVRƏ-** Əllərdə duruşdan diz oynaqlarının azacıq bükülməsi ilə sallanmaya keçmə və irəli yellənməklə əllərdə duruşa keçmə.

**- TƏKƏR (ÇARX) DÖNÜŞLƏRİ-** Akrobatik və gimnastik təmrinlər. Əllərdə duruşdan hər əlin və ayağın ardıcıl və bərabər ölçülü dayağı ilə irəli, arxaya və ya kənara firlanması. Növləri: çarx (kənara dönüş), hoppanış-la çarx, bir qol üzərindən çarx, rondat

**DÖN**

(iki qol üzərindən çarx), irəli çarx (ərəb çarxı), arxaya çarx.

- **XEYLİ DÖNMƏSİ**- Bruslarda dönmə. Arxaya ani yellənərək bir əl üzərində dayağa 90 dərəcədə dönməklə və həmin əl üzərində arxaya çevirilərək dayaqda irəli yellənmə. Amerika gimnasti Peter Xeylin adı ilə adlandırılmışdır.

- **KARMINUÇI DÖNMƏSİ**- Irəli yellənib əllərin dayağına 360 dərəcə dönmə. Təmrin İtalyan gimnasti Cuzeppe Karminuçinin adı ilə adlandırılmışdır.

- **KONKİDƏ DÖNMƏ**- Dağ xizəyi idmanında texnika elementi. Dönmə icra olunarkən konkinin sürüşmə elementindən istifadə olunur.

- **KONKİLƏRDƏ QAÇIŞDA BÖYÜK DÖNMƏ**- İdmançının xarici cığır üzrə keçdiyi konkisürmə distansiyasında dönməsi. Böyük dönmənin radiusu 29-31 m (30,5 m hesabında) olur.

- **KONKİLƏRDƏ QAÇIŞDA KİÇİK DÖNMƏ**- Konkisürmə distansiyasında idmançı tərəfindən daxili cığır üzrə keçirilən dönmə. Kiçik döngənin radiusu 25-26 m-dir (ehtimalla 25,5 m götürülür).

- **KOTANVARİ DÖNMƏ**- Xizəklərdə eniş üzrə irəliləyərkən birdən dönmək lazımlı olan vaxt tətbiq edilən dönmə tərzi. Xizəkçi sağa dönməni yerinə yetirərkən bədən kütləsinin böyük hissəsini sol xizəyə salır, sol xizəyi tili üstə qoyur və onu bərk basır. Sol xizəyə təzyiq dönmə qurtarana qədər davam edir.

- **QÖVSVARI DÖNMƏ**- Kondələn tirdə və qadınlar üçün tirlərdə təmrin. Yellənəndən sonra bükülmələr və ya dartınmalarla ayaqlar və gövdə ilə qövs

**DÖN**

üzrə irəli-yuxarı hərəkət böyük radiusla mümkündür.

- **DİRƏNƏRƏK QÖVSVARI DÖNMƏ**- Kondələn tirdə və qadınlar üçün tirlərdə təmrin. Dirənmə vəziyyətindən düz və ya azacıq bükülü bədənlə arxaya yatma və mümkün qədər böyük trayektoriya ilə irəli-yuxarı qövsvari hərəkət etmə.

- **QRUPLAŞARAQ ARXAYA DÖNMƏ**- Sinxron üzgüçülük fiquru olub aşağıdakı əsas mövqə və hərəkətlərdən ibarətdir: arxası üstə, əl-ayağını tam yığma, bədənin kondələn oxu ətrafında arxaya dövrə, tam qruplaşma, arxası üstə.

- **QUSİKEN DÖNMƏSİ**- Tirlərdə təmrin. Əllərdə duruşdan asılmaya aralanma və irəli yellənməklə əllərdə duruşa və ya əllərdə dayağa belibükək tam dönmə. Yapon gimnasti Kodzi Qusikenin adı ilə adlandırılmışdır.

- **MÜXTƏLİF ADLI DÖNMƏ**- Bədii gimnastika elementi. Sağ ayaqla sola, sol ayaqla sağa dönmə.

- **OVERŞTAQ DÖNMƏSİ**- Yaxtin külək xəttini burnu ilə keçdiyi dönmə.

- **PARALEL XİZƏKLƏRDƏ DÖNMƏ**- Orta duruş zamanı yerinə yetirilən dönmə tərzi. Xizəkçi dönməni həyata keçirərkən xizəyi daxili kantının hərəkət istiqamətinə bucaq altında qoyur, qılçalarını diz oynaqlarında bükür və dönmə qövsü üzrə sürüşür.

- **SIÇRAYIŞ DÖNMƏSİ**- Dağ xizəyi idmanında texniki element. Arxa duruşu saxlayarkən çanağın iti yerdəyişməsi. Yumşaq qarda istifadə olunur.

- **KROL ÜZGÜÇÜLÜYUNDƏ SİNƏ ÜSTÜNDƏ DÖNMƏ**- Dönmənin 4 variantı tətbiq edilir: 1) bir ox (ön-arxa)

**DÖN**

Ətrafında firlanmaqla açıq sadə dönmə; 2) kəfkirvari dönmə; 3) qapalı dönmə; 4) irəli mayallaqla dönmə.

**- KROL, BRASS VƏ DELFİN ÜSULLARI İLƏ ÜZGÜÇÜLKƏDƏ SİNƏ ÜSTÜNDƏ AÇIQ DÖNMƏ-** İdmançı sinə üzərində krol üsulu ilə üzərkən hovuzun divarcığına bir əli ilə, brass və delfin üsullarında hər iki əli ilə eyni vaxtda toxunur. Başqa hərəkətlərdə dönmənin icra texnikası eynidir. Açıq dönmələr icrada sadədir və yeni öyrənənlərin təlimində tətbiq olunur. Üzgүçü irəli uzadılmış bir əli ilə divara tərəf üzür, o biri əli ilə avarlamani qurtarib gövdə boyunca qalır. Elə bu zaman qılçalar bükülür və üzgүçü nəfəsi ni buraxır. Sonra o, ön-arxa (vertikal) oxu ətrafında firlanma hərəkəti edir və ayaq pəncəsini divara qoyur, hər iki əlini irəli çıxarıır, nəfəs alır, üzünü suya salır və hovuzun divarından itələnir.

**- KROL, BRASS VƏ DELFİN ÜSULLARI İLƏ ÜZGÜÇÜLKƏDƏ SİNƏ ÜSTÜNDƏ QAPALI DÖNMƏ-** Üzgүçü sinə üzərində krol üsulu ilə üzərkən bir əllə hovuzun divarına toxunur, brass və delfin üsullarında eyni vaxtda hər iki əli ilə toxunur. Başqa hərəkətlərdə dönmənin icra texnikası eynidir. Üzgүçü irəli uzanmış əli ilə divara tərəf üzür, digər əli avarlamani qurtarib gövdə boyunca qalır (o biri iki üsulda iki əllə divara toxunan dan sonra bir əl alta enir və gövdə boyunca qalır, o biri əl hovuzun divarına toxunur). Elə bu vaxt ayaqlar bükülür, baş daha çox suya girir, üzgүçü qruplaşma vəziyyəti alır. Sonra əllə divardan itələnərək ayağını ora qoyur, əlini irəli çıxa-

**DÖN**

rir və ayaqları ilə təkan verir. Üzgүçü ayaqlarla təkandan əvvəl nəfəs almır, bunun hesabına bu dönmə “açıqdan” daha tez icra olunur.

**- SPİRALVARİ DÖNMƏ-** Bədii gimnastika elementi. Irəli dalğavari addimla çarpaz dönmə.

**- TAM DÖNMƏKLƏ ARXAYA QÖVSVARI DÖNMƏ-** Kəndələn tirdə və qadınlar üçün tirlərdə təmrin. Müxtəlif tutmalarda yellənməklə irəli dönüşdə bükülü sıçrayıb aşma və gövdənin arxaya hərəkəti ilə üstdən tutduğu əli buraxaraq ciyni arxaya olmaqla tam dönüb üstdən tutmaqla və ya müxtəlif tutmalarla irəlidə qövsvari yellənmə.

**İDMAN RƏQSLƏRİNĐƏ**

**- TƏBİİ DÖNMƏ-** Cütlüklərin sağa dönmə hərəkəti.

**- ÜZGÜÇÜLKƏDƏ DÖNMƏ-** Üzgүçülük texnikası elementi. Dönmə şərti olaraq aşağıdakı fazalara bölünür: divara tərəf üzüb yaxınlaşmaq, firlanmaq, təkan və sürüşmə, üzmə hərəkətlərinin başlangıcı və suyun səthinə çıxma. Nəfəsalma məqamlarında dönmələr açıq və qapalı formalara bölünür. Firlanmalar xarakterinə görə sadə və mürəkkəb olur.

**- ÜZGÜÇÜNÜN AÇIQ DÖNMƏSİ-** Üzgүçünün tənəffüs edərkən dönməsi.

**- ÜZGÜÇÜNÜN GERİYƏ MAYALLAQ AŞARAQ DÖNMƏSİ-** Kompleks üzgүçülük də arxası üstdə üzмədən brass üsuluna keçən zaman tətbiq edilir. İdmançı arxası üstdə hovuzun divarına tərəf üzərək ona əli ilə toxunur, qruplaşır, vertikal səthiliklə arxaya mayallaq aşır (bədənin eninə oxuna nisbətdə) və sinə üstündə vəziyyətinə dü-

**DÖN**

şür. O itələnin sözüb getdikdən sonra artıq brass üsulu ilə üzməyə keçir.

- **ÜZGÜCÜNÜN KƏFKIRVARİ DÖNMƏSİ-** Arxası üstə üzmədən başqa bütün üzgücülük üsullarında tətbiq edilir. Bu dönmə brass və delfində əsas sayılır. Fırlanma zamanı havada bir əlin hərəkəti ilə icra olunur. İdmançının əlləri eyni vaxtda brass və delfin üsullarında hovuzun divarına bir səviyyədə suyun səthinə yaxın toxunur. Üzgücü qollarını dirsək oynağından bükür, başını və çiyin qurşağından divara yaxınlaşdıraraq ayaqlarını bükür və əlləri ilə hovuzun divarından itələnərək vertikala yaxın yan səthlikdə fırlanmağa başlayır. O, fırlanmanın qurtarışına suya dalır, əllərini irəli uzadır və divardan itələnir. İtələnmə zamanı sinə üstündə dönmə baş verir. Üzgücü bədənni düzəldir və su altında qısa vaxt ərzində sözüb getməklə üzməyə başlayır.

- **ÜZGÜCÜNÜN MAYALLAQ AŞA-RAQ İRƏLİ DÖNMƏSİ-** Sürətli qapalı dönmə. Sinə üstündə krol üsulu ilə üzgücülükdə ixtisaslı üzgüçülər üçün dönmənin əsas variantı. İdmançılar əllə hovuzun divarına toxunmurlar, sadəcə mayallaq vurandan sonra ona ayaq pəncəsini qoyurlar ki, oradan itələnsinlər. Divara təxminən 1,5-2 m qalmış üzgücü əli irəlidə olarkən avarlamanın birinci yarısını başa vurur (o biri əli bədəni boyunca uzadılmış olur və hərəkətsiz qalır). Üzgücü avarlamanı qurtarıb nəfəs alır və başının təsirli hərəkəti ilə çiyinləri irəli-alta ataraq irəli mayallaq vurur və ayaqlarını divara toxundurur. Sonra üzgücü əlini irəli uzadır və ayaqları ilə divardan itələnir.

**DÖR**

- **ÜZGÜCÜNÜN MÜRƏKKƏB DÖNMƏSİ-** Üzgücü dönməni icra edərkən eyni vaxtda və ardıcıl bir neçə ox ətrafında firlanmalar həyata keçirir.

- **ÜZGÜCÜNÜN QAPALI DÖNMƏSİ-** Üzgücünün nəfəs almadan icra etdiyi dönmə.

- **ÜZGÜCÜNÜN SADƏ DÖNMƏSİ-** Üzgücünün bir ox ətrafında firlanmayı icra etdiyi vaxt dönmə.

- **YAXT DÖNMƏSİ-** (Gəminin külək istiqamətinə görə manevr etməsi). Qalsı dəyişməklə yaxtın səmtinin dəyişdirilməsi.

- **YELLƏNƏRƏK ƏLLƏRDƏ DA-YAĞA İRƏLİ DÖNMƏ-** Bruslarda təmrin. Arxaya yellənməklə dayaqda əlləri buraxaraq bədənin irəli hərəkəti ilə əllərdə dayaqda arxaya tam dövrə vuraraq dönmə.

**“DÖRDAYAQDA ALDADIR”-** Gediş şərtinə görə getməli olduğu ayaqla deyil, o birisi ilə gedən at haqqında belə deyirlər.

**DÖRDDƏBİR FINAL-** Müəyyən sayıda əvvəlki dövrələrin qalibi olmuş idmançı və ya komandanın iştirak etdiyi və sonrakı pillənin-yarımfinalın iştirakçılarını aşkara çıxaran çoxpilləli “uduzan çıxır” formatında yarış.

**DÖRDLÜK (1)-** İki cüt avarlı, dörd oturacaq yerli qayıq. Akademik avarçəkmədə baydarka və kanoelərlə avarçəkmədə tətbiq edilir.

- **CÜT (İKİNƏFƏRLİK) DÖRDLÜK-** İki cüt avarçəkmə üçün dörd oturacaq yeri olan akademik qayıq. Hazırda kişi və qadın avarçəkməsində sükansız qayıqlar tətbiq edilir.

- **QOŞAKÜRƏKLİ DÖRDLÜK-** Qoşakürəkli avarçəkmə üçün dörd otura-

**DÖV**

caq yeri olan akademik qayıq. Sükanlı və sükansız olur.

**DÖRDLÜK (2)-** Dörd kişi arasında idman akrobatikası növü.

**DÖVR (MƏRHƏLƏ)-** Müəyyən dava-metmə müddəti və elə bu qədər də istirahət üçün fasilə ilə ayrılan görüşün hissəsi.

**DÖVRETMƏ-** Bir vəziyyətdə olan sükanlı yaxtın getdiyi trayektoriya. Dövretmənin diametr və ya radiusu gəminin gedə-gedə istiqamətini dəişmə qabiliyyəti ölçüsüdür. Dövretmənin radiusu kiçik olduqca, gəminin istiqamət üzrə dəyişmə qabiliyyəti daha yaxşı olur və əksinə.

**DÖVRƏLƏMƏ. DÖVRƏ**

**MANEƏNİ DÖVRƏLƏMƏ-** Minici tərəfindən maneəyə istiqamətləndirilən atın bu və ya digər tərəfə uzaqlaşması. Dövrələmə ardınca cərimə xalları törədir. Minici volt etməli (dövrə vurməli) və yenidən atı tullanmağa məcbur etməyə cəhd göstərməlidir.

**ÖZÜNÜ DÖVRƏYƏ ALMA-** Öz daması ilə xananın tutulması hesabına lazımi gediş edə bilməyin mümkünzsizlüyü.

**DÖVRƏYƏ ALMA (QAPADILMA)-** Rəqibin damasını gediş imkanından məhrum etmək məqsədi daşıyan üslub.

**FƏXRİ DÖVRƏ-** İdman ənənəsi, ritual. Yarış qaliblərinin stadionda, hovuzda, buz meydançada və başqa qurğularda dövrə vurub keçməsi.

**QAÇIŞ DÖVRƏLƏRİ-** İdmanın bir sıra dövrlər üzrə aparılan növlərində hər distansiyada yarışların final qaçışına qədər növbəti mərhələsinə çıxməq üçün iştirakçıları müəyyənləşdirən ilkin və təsdiq edilmiş startlar (1/16, 1/8,

1/4 yarımfinallar).

**DÖVR. MƏRHƏLƏ- (2).** Orqanizmin inkişaf dövrü.

- **YAŞ DÖVRÜ-** Şəxsiyyətin bioloji və sozial-psixoloji inkişafının konkret pilləsi. Fiziki tərbiyə və idmanda ən çox aşağıdakı mərhələlər fərqləndirilir: yeni doğulmuşlar, kiçik körpələr (südəmərlər), böyük körpələr, kiçik məktəblilər, böyük məktəblilər (cinsi yetişkənlik dövrü), cavanlıq, yetkinlik, yaşı, qocalıq, uzunömürlülük.

**DÖVRİLİK, DÖVRİ PROSES-** Dövri şəkildə qurulmuş hərəkətlərin, təmrinlərin, proseslərin xüsusiyyəti.

- **PUBERTAT DÖVRÜ-** Cinsi yetişkənlik dövrü. Orqanizmin bioloji yetişkənliyə (nəsil artırmaq qabiliyyətinə) gəlib çatdığı dövrlər. Bu, qızlarda 9-17 yaşda, oğurlarda 11-19 yaşda baş verir.

- **QİYMƏT DÖVRƏSİ-** İştirakçı idman səmttapmasında nişanlanmış qiymətləndirmə məntəqəsinin yaxınlığında yerləşən trasda estafet yarışının distansiya hissəsini keçərkən hakimlər xəritə-hədəf üzrə keçilən məntəqələrin dəqiqliyini qiymətləndirir və səmttapmada səhvə görə cərimə dairələrinin sayı haqqında məlumat verirlər.

- **HƏRƏKƏT VERİCİ REAKSIYANIN MOTOR DÖVRÜ-** İdmançının gücün baş vermə başlangıcından ilk hərəkətinə qədər olan vaxt kəsiyi (məs.: qaçıçının start qəliblərinə dayaq təzyiqi başlanmasından ayaqlarının onlardan götürülməsinə qədər).

- **QUSOQİ DÖVRƏSİ-** Halqalarda təmrin. Arxaya yellənməkdən irəli ahəstə ikiqat salto, halqanı buraxmayaraq salanmaqdən arxaya yellənmə. Macar gim-

**DÖV**

**DÖV****DÖY**

nastı Dyerd Qusoqinin adı ilə adlandırılıb.

- **PƏRDƏLƏNMƏ İLƏ DÖVRƏ-** Sağ (sol) qolla dövrə.

- **SAĞA (SOLA) DÖVRƏ-** Tirdə və qadın bruslarında təmrin. Sağ (sol) ayaq irəlidə dayaqdan bükülü ayağın dizaltı büküşü ilə alətə dayaqlı dövrə. İrəli dövrə altdan yapışmaqla icra olunur.

- **SAĞA (SOLLA) DÖVRƏ-** Tirdə və qadın bruslarında təmrin. Sağ (sol) ayaq irəlidə dayaqdan dövrə. İrəli dövrə altdan yapışmaqla icra olunur.

- **SENSİTİV DÖVR-** Yaş dövrü.

- **İRƏLİ DÖVRƏ-** 1. Tirlərdə və qadın brislarında təmrin. Dayaqdan belini yavaşça qaldıraraq dayağ'a irəli dövrə. Üstdən və altdan tutmaqla icra oluna bilir.

- **360 DƏRƏCƏ DÖNMƏKLƏ İRƏLİ BÖYÜK DÖVRƏ-** Kişi və qadınlar üçün tirlərdə təmrin. İrəli böyük dövrənin sonunda əllərdə duruşda bir əli buraxmaqla, o biri əlin ətrafında duruşa 360 dərəcədə dönmək. Dayaq əl əksinə tutur, o biri əl aşağıdan və ya əksinə yapışır.

- **YAPIŞMAQLA İRƏLİ DÖVRƏ-** Tirdə və qadın bruslarında təmrin. Dayağ'a keçməzdən əvvəl altdan tutub saxlamaqla yerinə yetirilir.

**DİŞƏK**

- **HOPPANANLARIN YERƏ ENMƏSİ ÜÇÜN DİŞƏK-** Şüvüllə hoppananların və hündürlüyü tullanınların yerə enməsi üçün prolongdan (qaz doldurulmuş elastik plastikdən) düzəldilmiş xüsusi yüngül qalın plastina. O, idmançının yixılan zaman zədələrdən qoruyur, hoppanmalar və müxtəlif tullanmalar zamanı yerə enməni yʊşaldır.

- **DÖVRƏLƏMƏ DİŞƏK-** Təhlükə-

sizlik zonasında döşənmiş və ya səddə sərilmış, xalının işlək meydançasının bilavasitə yaxınlığında güləşmə döşeyidir.

**DÖŞƏNƏCƏK. MÜDAFİƏ DİŞƏNƏCƏYİ-** Şort-trekdə konkilerdə gəzisənlərin təhlükəsizliyini təmin etmək, mümkün yixilmalar və bortlara dəymə zamanı buz meydançanın perimetrini mühafizə etmək üçün tətbiq edilir.

**DİŞƏMƏ, DİŞƏNƏK-** Yumşaq elastiki örtüklü 200x200 sm taxta lövhələrdən döşəmə və ya körpüçüyə döşənmiş, 14x14 m ölçüdə açılıb quraşdırıla bilən meydança. Gimnastikada sərbəst və akrobatik təmrinlər üçün istifadə olunur.

**DÖYÜŞ-** Yarış qaydaları ilə tənzimlənən təkmübarizlikdə (boks, qılincoynatma) təkbətək idman görüşü.

- **BƏRABƏR DÖYÜŞ-** Boksçularдан birinin üstünlüyü qələbənin müəyyən edilməsində birmənalı olmayanda, minimal nəticəli döyüş.

**DÖYÜŞ MEYDANININ HİSSƏSİ**

- **DÖYÜŞ MEYDANININ İTİRİLMIŞ HİSSƏSİ-** Döyüsdə bir qılincoynatmanın geri çəkilməsi nəticəsində mübarizə dayandırıldıqda, sonra rəqibə verilən qılincoynatma cığırı hissəsi.

- **DÖYÜŞ MEYDANININ QAZANILMIŞ HİSSƏSİ-** Döyüşmənin gedirişində yaxın məsafəyə yerini dəyişdirmiş qılincoynatmanın təkbətək mübarizə dayandırıldıqdan sonra arxasında qalmış qılincoynatma cığırı hissəsi.

- **GÖZLƏMƏ DÖYÜŞÜ-** Qılincoynatların təxirəsalınmaz fəaliyyətinə müntəzəm hazırlıq döyüşü.

- **HÜCUM DÖYÜŞÜ-** Qılincoynat-

**DÖY**

nin hückum üstünlüyü və döyüş meydanının alınması ilə keçən döyüşü.

- **"XORUZ" DÖYÜŞÜ-** Güləşmənin ən sadə forması olub xüsusi hazırlıq məşğələləri kimi tətbiq olunur. Mahiyəti bir ayaq üzərində tullanıb çıynın təkanı ilə rəqibi iki ayaqla xalçaya toxunmağa məcbur etmək və ya onu dairədən vurub çıxartmaqdır.

- **DÖYÜŞ QABİLİYYƏTİ-** Döyüşdə boksunun iradi, təcavüzkar və xüsusi keyfiyyətlərinin məcmusu.

- **KÖLGƏ İLƏ DÖYÜŞ-** Boksunun xəyalı rəqiblə şərti döyüşməsi.

- **QILINCOYNATMA DÖYÜŞÜ-** Qılıncoynadanların fasiləsiz, bir-birinin ardınca gələn hərəkətlərdən ibarət təkbətək döyüşünən ayrıca epizodu.

- **MANEVRLİ DÖYÜŞ-** Qılıncoynadanların qılıncoynatma cığırı üzrə daimi gizli yerdəyişmələrlə döyüşü.

- **MÖVQE DÖYÜŞÜ-** Qılıncoynadanların qılıncoynatma cığırında azacıq yerdəyişmələrlə döyüşü.

- **MÜDAFIƏ DÖYÜŞÜ-** Qılıncoynadanların hückumun eks hərəkət vasitələri tətbiqinin üstünlüyü ilə (müdafiə, çavab, eks-hückum, birbaşa əllə hückum), geri çəkilmə və ya yayınmaqla döyüşü.

- **NÜMUNƏ DÖYÜŞÜ-** Qələbə verilməməklə iştirakçıların texniki-taktiki ustalığını nümayiş etdirmək məqsədilə keçirilən şərti, qeyri-rəsmi döyüş (boksda, qılıncoynatma, karate, kikboksinqdə).

- **SEÇMƏ DÖYÜŞ-** Komandanı kompletləşdirmək üçün güclü idmançıları aşkarla çıxarmaq məqsədilə yarışlarda rəsmi, təlim prosesində isə qeyri-rəsmi döyüş.

**DÖZ**

**DÖYÜŞ SƏNƏTİ-** bax. **ŞƏRQ TƏKMÜBARİZLİYİ.**

- **SƏRBƏST DÖYÜŞ-** Yarışların müasir qaydalarına uyğun olaraq idmançuların tətbiq etdiyi texniki-taktiki vasitələrinə məşqçi tərəfindən məhdudiyyət qoyulmadan keçirilən boksuların, qılıncoynadanların təkbətək təlim döyüşü.

- **ŞƏRTİ DÖYÜŞ-** Boksuların tədris-məşq prosesində təcrübədən keçirmək üçün müəyyən məhdud texniki-taktiki vasitələrlə döyüş.

- **TEZKEÇƏN DÖYÜŞ-** Qılıncoynadanların hückum təşəbbüsü uğrunda döyüş hərəkətlərinə qarşı cüzi hazırlıq vaxtı üzrə mübarizə apardıqları döyüş.

- **UZAQ DİSTANSİYADAN DÖYÜŞ-** Rəqiblərin fəal hərəkətləri yalnız onların yaxınlaşması ilə mümkün olur ki, bu da boksuların distansiya döyüşüdür.

- **YAXIN DÖYÜŞ-** Qılıncoynadanların silahla fəaliyyət göstərib zərbə vurmaq imkanına malik olduqları döyüş.

- **YAXIN DİSTANSİYADAN DÖYÜŞ-** Gövdələrin bir-birinə toxunmasına imkan verən distansiyada boksuların təkbətək döyüşü.

**DÖYÜŞÜ VAXTINDAN ƏVVƏL QURTARMAQ-** Döyüşü müəyyən edilmiş vaxt normasından tez qazanmaq (nokautla, aşkar üstünlük səbəbi ilə, döyüşü davam etdirməyin mümkünüzlüyü nə görə, döyüşdən imtina hesabına, rəqib diskvalifikasiya edildikdə).

**DÖZÜMLÜK (MÖHKƏMLİK)**

1. Məşqdə və idman mübarizəsi prosesində neqativ (mənfi) hissələr və təessüratlar doğuran çətinlik və maneələri

**DÖZ****DRO**

müvəffəqiyyətlə aradan qaldırmaq bacarığında özünü göstərən iradi keyfiyyət.

**2.Yorğunluğa müqavimət göstərmək, verilmiş vaxtda işin intensivliyinin zəruri səviyyəsini saxlamaq, az vaxtda işin lazımı həcmini yerinə yetirmək bacarığı.**

- **ANAEROB DÖZÜMLÜLÜK-** Xüsusi dözümlülük komponenti, enerji təminatında (oksigen azlığı şəraitində) başlıca olaraq anaerob mənbələr hesabına işi yerinə yetirmək bacarığı.

- **AEROB DÖZÜMLÜLÜK-** Ümumi və xüsusi dözümlülüyün komponenti, enerji təminatının aerob mənbələri hesabına işi icra etmək bacarığı.

- **LOKAL (ƏZƏLƏ) DÖZÜMLÜLÜK-** Xüsusi dözümlülük variantı. Əzələlərin öz-özünə yığıılma və oksidləşmə imkanlarının yüksək səviyyəsi hesabına verilmiş işi davamlı surətdə yerinə yetirmək qabiliyyəti. Əksər hallarda termindən güc dözümlülüyünün analoqu kimi istifadə olunur.

- **GÜC DÖZÜMLÜLÜYÜ-** Xüsusi dözümlülük variantı. Cəhdin (səyin) yarış və ya məşq tapşırığının sonuna qədər lazımi səviyyəsini saxlamaq qabiliyyəti.

- **XÜSUSİ DÖZÜMLÜLÜK-** Yorğunluğun yaranmasına baxmayaraq işi, idman fəaliyyətini effektli yerinə yetirmək bacarığı.

- **PSIXİ DÖZÜMLÜLÜK-** Böyük yük və yorğunluq şəraitində idman fəaliyyətinin effektivliyinə təsir edən psixi proseslərin tələb olunan səviyyəsini saxlamaq bacarığı.

- **STATİK DÖZÜMLÜLÜK-** Xüsusi dözümlülük variantı, pozanı və ya sünrəkli statik gərginliyi uzun müddət sax-

lama bacarığı.

- **SÜRƏT DÖZÜMLÜLÜYÜ-** Xüsusi dözümlülük variantı, lazımi sürəti yarışın və ya təlim tapşırığının sonuna qədər saxlamaq qabiliyyəti.

- **ÜMUMİ DÖZÜMLÜLÜK-** İşi enerji təminatının aerob mənbələri hesabına yüksək olmayan intensivlikdə uzun müddətli yerinə yetirmək bacarığı.

**DRAYV-** Qolf oyununda xüsusi klyuşka ilə bir dəfəyə meydanın maksimal məsafəsini keçmək üçün alçaqdan vurulan güclü zərbə.

**DREQSTER (DRAQSTER)-** Yarış üçün sürəti artırmağa imkan verən xüsusi idman avtomobili.

**DREYF-** Küleyin təsiri altında yaxtın kurs xəttindən yolunu sapması.

**DREYFƏ YATMAQ-** İti səmtdə olarkən yelkən elə qoyulmalıdır ki, yaxt küleyin təsiri ilə ön və arxa gedişlə növbəli, böyük olmayan, qövsvari yerdəyişmə edərək təxminən öz yerində dayana bilsin. Məsələn, şlyupda bunun üçün külək istiqamətinə sərt qrot-şkot, külək istiqamətdən isə staksel-şkot seçilir.

**DRİBLİNQ-** Topu (şaybani) aparma. Topa (şaybaya) müxtəlif istiqamətlərdə yiyələnən oyunçu bir çox idman oyunlarında hücumun əsas texniki üsullarından biri kimi (şaybani) əllə (klyuşka ilə) və ya ayaq pəncəsi ilə növbəli yumşaq itələmələrlə irəlilədir.

**DRO-** Qolf oyununda (sağ əlli oyunçularla) topun zərbədən sonra əvvəlcə düz uçması, sonda isə hədəfdən azca sola yayınması.

**DROP-QOL-** Reqbide sıçrayışdan zərbə ilə qapıya vurulan top. Drop qola gö-

**DUB**

rə komandaya 3 xal verilir.

**DUBL- bax. ƏVƏZEDİCİ HEYƏT.**

**DUBLET-** Qoşalülə tüfəngdən eyni vaxtda iki atəş. Stenddə eyni vaxtda iki təqdim edilmiş hədəf üzrə atış.

**DUBLYOR-** İdman oyunlarında müəyyən ampluada ehtiyat oyunçu.

**DUET-** Sinxron üzgütüldə sərbəst program növü. İki qadın idmançı tərəfindən sərbəst (ixtiyari) programın sinxron icrası.

**DUPLET-** Bilyard oyununda bir şarın zərbəsi ilə digər şarın bortdan sıçrayıb luzaya düşməsi.

**QARŞIDURMA-1.** Şahmatda şahla qarşidurmadır. Şahla fiqurun arasında düz xətt və ya diaqonal üzrə tək sayıda xanalar olur. Aşağıdakı növ qarşidurmalar fərqləndirilir: yaxın (şahı bir xana ayırrı), uzaq (onları 3 və ya 5 xana ayırrı), düz (vertikal), yan (üfüqi), çəp (diaqonal). **2.** Dama da bir vertikalda ağ və qara damaların qarşidurması. Yaxın qarşidurmada ağ və qara damalar arasında təkcə bir xana olur (A.: Dama d4; Q.: Dama d6); uzaq qarşidurmada ağ və qara damalar arasında 3 və ya 5 xana olur (A. Dama d2; Q.: Dama d6 və ya d8). Taxta üzərində digər damalar olmayanda uzaq qarşiduranlar yaxın qarşidurma mövqelərini də tutur. **3.** Qılıncbynadan rəqibinin tiyəsinə hücum zamanı zərbədən yayınmaq məqsədilə silahını ona qarşı qoyur.

**DURUŞ (1)-** 1.Bədənin şaquli (vertikal) vəziyyəti. 2.Akrobatikada statik vertikal vəziyyətdə icraçı kürəklərinin, başının, bazularının, qollarının, əllərinin dayağı ilə ayaqlar yuxarı olur. Duruşlar yellənməklə (hərəkətlə). təkanla, güclə, diyirlənməklə, arxaya mayal-

**DUR**

laqla və s. icra olunur. İkinəfərlik (qoşa) və qrup təmrinlərində duruşların variantları: ayaqlarda, partnyorun ciyinlərində ayaqlarla (sütun), əllərdə ayaqlarla, ciyinlərlə, düz əyilməklə (“meksiləkli qadın”), əllə əldə, əllə başda, əllə başda bayraqvari, sinə ilə birbaşa və s. duruşlar. İkinəfərlik (qoşaların) təmrinlərdə duruşların icra üsulları: yellənməklə, təkanla, güclə, təkərlə, dağıtmaqla və s. **3.Mahir minicilikdə fiqur.**

- **ARXAYA HƏRƏKƏTDƏ İKƏN TUTUB SAXLAMAQLA ƏLLƏRDƏ DURUŞ-** Kondələn tirdə və qadın bruslarında təmrin. Dayaqdan arxaya hərəkətlə əllərdə duruş və alt tərəfdən tutub saxlama.

- **BASDA DURUŞ-** Döşəmədə, tirdə başa (alına) və qatlanmış qollara (baş və qollar bir xətdə yerləşmir) istinadla vertikal vəziyyət.

- **SAIDLƏRDƏ DURUŞ-** Saidlərə dayaqla başı aşağı vertikal vəziyyət.

- **BİR ƏLDƏ DURUŞ-** Bir əlin dayağı, o biri əl yan tərəfə olmaqla baş aşağı vertikal vəziyyət.

**BOKŞUNUN DURUŞU**

- **BOKŞUNUN DÖYÜŞKƏN DURUŞU-** Boksunun təkbətək döyüşdə qarşidakı hərəki məsələlərin ən yaxşı həllinə səbəb olan bədən hissələrinin bir-birinə nisbətdə optimal yerləşməsi.

- **BOKŞUNUN SOL TƏRƏFLİ DURUŞU-** Təkbətək döyüşün nisbətən daimi əlverişli vəziyyətdə aparılması zamanı idmançının sol əli (ciyini) və ayağı (ombası) bədənin sağ yarısının analogi hissələrindən qabaqda olur.

- **BOKŞUNUN SAĞ TƏRƏFLİ DU-**

**DUR**

**RUŞU-** Tekbətək döyüşün nisbətən dai-mi əlverişli baş verən vəziyyətdə aparılması zamanı idmançının sağ əli (çiyini) və ayağı (ombası) bədənin sol yarısının analoji hissələrindən qabaqda olur.

- **CARPAZ DURUŞ-** Bu duruşda bir ayaq o birisinin qarşısında olur və ona diz-lə toxunulur, ayaq pəncələri bir-birindən 10-15 sm məsafədə paralel dayanır.

- **ÇİYİNDƏ DURUŞ-** Bir qolu irəli uzatmaqla, o biri qolu bükməklə çiyində dayaqla başı aşağı vertikal vəziyyət.

- **ÇİYİNLƏ ARXAYA DÖNMƏKLƏ ARXAYA HƏRƏKƏTLƏ DURUŞ-** Bruslarda təmrin. Alt tərəfdən yapışib bir əlin ətrafında arxaya çiyinlə dairəvi dönməklə dayaqda əllərdə duruş.

- **ÇİYİNLƏRDƏ DURUŞ-** Bruslarda çiyinlərlə, yanlara açılmış qolların və bükülü əllərin (əllər və çiyinlər bir xətdə olmamaqla) dayağı ilə baş aşağı ver-tikal vəziyyət.

- **DAĞ XİZƏKÇİSİNİN DURUŞU-** Dağ xizəyi idmani elementi. Dağ xizəkçisinin enisi enərkən bədəninin vəziyyəti. Enişin trayektoriyasından, rel-yefin və sürətin xarakterindən asılı ola-raq bədənin düzəldilmə dərəcəsi (əsas, hündür və ya alçaq), bədən kütləsinin ümumi mərkəzinin dayaq sahəsinə (ön, normal və ya arxa) münasibəti üzrə müxtəlif duruşlar tətbiq edilir.

- **DAĞ XİZƏKÇİSİNİN NORMAL DURUŞU-** Dağ xizəkçisinin normal vəziyyətdə bədəninin kütləsinin ümu-mi mərkəzi dayaq sahəsi üstündə yerləşir və ya bir balaca qabağa çıxır.

- **DAĞ XİZƏKÇİSİNİN ALÇAQ DURUŞU-** Dağ xizəkçisinin belə duruşun-

**DUR**

da o, maksimal mümkün sürəti və havanın ən az müqavimətini əldə et mək üçün qruplaşır. Ayaqlar diz oynaqların-dan möhkəm bükülür, baş və gövdə qa-bağə əyilir, qollar bükülür, dirsək lər gövdəyə sıxlıqla, əl ağacları böyürlərdə gövdəyə paralel qoyular. Alçaq duruşlardan ən çox aerodinamik "bolid" və "yumurta" duruşlarını fərqləndirirlər.

- **DAĞ XİZƏKÇİSİNİN ARXA (DAL)**

**DURUŞU-** Dağ xizəkçisinin bu duruşunda onun bədən kütləsinin ümumi mərkəzi dayaq sahəsinə nisbətdə arxaya düşür.

- **DAĞ XİZƏKÇİSİNİN ƏSAS DURUŞU-** Dağ xizəkçisinin əsas duruşunda xizəklər bir-birindən 10-15 sm aralı qoyular, qlçalar azacıq bükülür, gövdə azacıq qabağə əyilir, qollar dirsək oy-naqlarında azacıq qatlanır, bazuönünlər qismən kənara çəkilir. Bədənin ağırlığı hər iki ayaq üzərinə bərabər paylaşırlı, bununla belə bir ayaq yarım pəncə və ya bir pəncə qədər irəli çəkilir.

- **DAĞ XİZƏKÇİSİNİN HÜNDÜR**

**(UCA) DURUŞU-** Dağ xizəkçisinin ayaqları və gövdəsinin daha çox düz-lənməsi, bədən kütləsinin ümumi mərkəzinin irəli çəkilməsi ilə səciyyələnən vəziyyəti. Belə duruş az yorucudur, müvazinətin əla saxlanması və yaxşı görünüşünə kömək edir.

- **DAĞ XİZƏKÇİSİNİN ÖN (QA-BAQ) DURUŞU-** Dağ xizəkçisinin ön duruşunda onun bədən kütləsinin ümu-mi mərkəzi dayaq sahəsinə nisbətdə irəli keçirilir.

- **DİZDƏ DURUŞ-** Duruş zamanı bir ayaq baldır və ayaq pəncəsinin arxa tərəfi ilə döşəməyə (alətə) dirənir, o biri ayaq isə

**DUR**

diz oynağında bükülmüş halda düz bucaq altında yalnız ayaq pəncəsinə söykənir.

- **ƏLLƏRDƏ DURUŞ-** Qollar düz olmaqla əllərdə dayaqda baş aşağı vertikal vəziyyət alır.

- **ƏLLƏRDƏ BUCAQLA DURUŞ-** Bədənin düz bucaq altında çanaq-bud oynaqlarında büküldüyü zaman əllərdə duruş.

- **ƏLLƏRDƏ SPAQATLA DURUŞ-** Ayaqlar kənarə maksimal açılmışdır və ya irəli-arxaya elə çəkilmişdir ki, onlar dayağa paraleldir. Bu vəziyyətdə əllərdə duruş.

- **ƏSAS DURUŞ bax. SIRA DURUŞU.**

**FRONTAL DURUŞ-** Güləşçinin ayaq üstə dabanlarının bir xətdə olduğu vəziyyəti.

**GÜLƏŞÇİNİN DURUŞU-** Güləşçinin güləşmək üçün ayaq üstə durduğu vəziyyət. Duruşlar sağtərəfli, soltərəfli, frontal, alçaq, yüksək, yaxın, orta, uzaq (rəqibə münasibətdə) məsafələrdə olur. Güləşçinin ayaq üstə güləşərkən rəqibə (sağ, sol, frontal duruş) və xalçaya nisbətdə (uca, alçaq duruş) vəziyyəti. Güləşçilər görüş zamanı duruşun müxtəlif variantlarından istifadə edə bilərlər.

- **GÜLƏŞÇİNİN ALÇAQ (ASAĞI) DURUŞU-** Güləşçinin duruş variantı. Bu zaman onun gövdəsi üfüqi xəttə yaxın olur. Güləşçinin ayaq üstə bud-çanaq (diz) oynağında əyilmiş olduğu vəziyyəti.

- **GÜLƏŞÇİNİN FRONTAL DURUŞU-** Güləşçinin duruş variantı. Bu zaman o, sinəsi rəqibə tərəf durur, hər iki ayağı bir xətdə olur.

- **GÜLƏŞÇİNİN HÜNDÜR (UCA) DURUŞU-** Güləşçinin duruş variantı. Bu zaman gövdə vertikal xəttə yaxın olur. Güləşçinin ayaq üstə tam dikəlmış və ya-

**DUR**

xud azacıq əyilmiş vəziyyəti.

- **ARMSPORTDA DURUŞ-** Armsportda təkbətək mübarizənin başlanğıcında və gedişində aşağıdakı duruslardan istifadə olunur: sağ tərəfli, sol tərəfli, frontal, stolun uzaq dayağına söykənməklə, stolun yaxın dayağına di-rənməklə duruşlar.

- **GÜLƏŞÇİNİN SAĞ TƏRƏFLİ DURUŞU-** Güləşçinin ayaq üstə sağ qıcıını irəli qoymuş olduğu vəziyyəti. Bu zaman o, sağ böyürlə rəqibə tərəf dayanır.

- **GÜLƏŞÇİNİN SOL TƏRƏFLİ DURUŞU-** Güləşçinin ayaq üstə sol qıcıını irəli qoymuş olduğu vəziyyəti. Bu zaman o, sol böyüru ilə rəqibə tərəf dayanır.

- **KÜRƏKLƏRDƏ DURUŞ-** Döşəmədə, tirdə peysərin kürəklərin və bazarların (əllər beldə) söykənməsi ilə vertikal vəziyyəti.

- **QILINCOYNADANIN DÖYÜŞ-KƏN DURUŞU-** Qılıncıynadanın təkbətək döyüyü aparmağa hazır olduğunu eks etdirən vəziyyəti.

- **QILINCOYNADANIN SIRA DURUŞU-** Qılıncıynadanın silahla, silahsız və maska ilə duruş vəziyyəti. Sira duruşu vəziyyətində bədən vertikal, sərbəst olur, dabanlar birlikdə, ayaq barmaqları ön tərəf xətti üzrə ayaq pəncəsi eninə açılır, qılçalar gərgin olmur, qollar sərbəst aşağı endirilir, daxilə yönəlmış ovuclar böyürdə və ombaların ortasında, əl barmaqları yarımbükülü olur, baxışlar düz qabağa yönəlir.

- **SUYA HOPPANANIN DURUŞU-** Hoppanma başlanmadan qabaq idmançının çıxış vəziyyəti. I-V dərəcəli hoppanmalarда əsas duruş (ön və ya arxa), VI dərəcə-

**DUR****DÜŞ**

li hoppanmalarda əllərdə duruş vəziyyəti.

**- SUYA HOPPANANIN DAL DURUŞU-** Suya hoppanmazdan qabaq idmançının çıkış vəziyyəti. O, əsas duruşda arxası suya tərəf olur.

**- SUYA HOPPANANIN ÖN DURUŞU-** Yerindən və ya yürürək suya hoppanmazdan qabaq idmançının çıkış vəziyyəti elədir ki, o, əsas duruşda üzü suya tərəf olur.

**- TENNİSCİNİN DURUŞU-** Tennisdə və stolüstü tennisdə oyunu aparmaq üçün oyunçunun lazımi vəziyyəti. Stolüstü tennisdə uca və alçaq, sağtərəfli, neytral və soltərəfli duruşlar fərqləndirilir.

**DUYĞU. HƏRƏKƏTVERİCİ ƏZƏLƏ LƏ DUYĞULARI-** Əzələlərdə, vətərlərdə və oynaqların səthində (proprio receptorlar) yerləşmiş reseptorlara təsir nəticəsində bədənin hissələrinin qarşılıqlı yerləşməsi, əzələlərin gərilmə və zəifləməsinin, əzələ gücünün, hərəkət tezliyinin və s. əks olunması.

**DÜŞƏRGƏ-** Alpinizmdə istirahət etmək, yemək hazırlamaq və gecələmək üçün açıq səma altında yer. Dağ relyefinin müxtəlif sahələrində-otlu yamacda, meşə massivində, dağ yalnız, qarlı, buzlu, dik qaya divarlarında düzəldilə bilir. Çadır formaları - adı çadır, oturmaq üçün çadır (qaya ətəklərində), asma çadır, qarlı mağarada, buz kahada, dar dərədə və s. yerlərdə qurulan çadırlar. Çadır yerinin seçilməsinə əsas tələblər: təhlükəsizlik, içməli su mənbəyinə yaxınlıq, odun ehtiyatı, küləkdən qorunmaq üçün sığınacaq və çadır qurmaq üçün kiçik meydança.

**- ALPINİST DÜŞƏRGƏSİ-** Alpinist-

lərə təlim vermə və onların idman ustalığının təkmilləşdirilməsi üçün uca dağ rayonlarında müvəqqəti dayanacaq. O, yaşayış otağından (və ya çadırda), ləvazimat üçün otaqdan, təchizatdan, tibb məntəqəsindən və s. ibarətdir.

**- BAZA DÜŞƏRGƏSİ-** Alpinist ekspedisiyasının əsas düşərgəsi. Burada əsas ərzaq ehtiyatı və ləvazimat saxlanılır, alpinistlərin istirahəti üçün şəraiti vardır. Adətən, yükdaşıyan transport və ya avtomashın vasitəsilə yetişmək mümkün olan məntəqədə salınır.

**DÜŞMƏ (ENMƏ)-** Akrobatik təmrin, üstdəki akrobatiq döşəməyə, sallanmadan partnyorun baldırına, ciyninə, dayaqlardan himayə olunmadan, ucuş fazası olmadan müvazinətdən və dayaqlardan və ya tutmadan üzülməklə sıçraması və ya düşməsi. Düşmələr partnyorların qarşılıqlı təkanı, bir əlin təkanı və ya güclü təkanla icra olunur.

**BARYERDƏN DÜŞMƏ-** Baryer qaçışı texnikası elementi. Baryeri daha tez dəf etmək və birinci qaçış addımını yerinə yetirmək məqsədilə bükülü təkan ayağını eyni vaxtda çəkmək və irəli atmaqdandan, hərəkətdə olan (hücumçu) ayağın tez baryer üzərindən enməsindən ibarətdir.

**QARŞIDURMAYA DÜŞMƏ-** Dama oyununda öz damalarından zərbə altına qoymağın lazım gəldiyi vəziyyət.

**KÖRPÜCÜKDƏN DÜŞMƏ-** Ağırlıq-qaldıranın yarış qaydasını pozması. Təmrin körpücük hüdudunda icra olunmalıdır. Əgər idmançı körpücükdən kənarra çıxırsa, döşəməyə bir və ya iki ayağı ilə toxunursa və ya ştançı körpücükdən kənarada salırsa, təmrin icra olunmamış sayılır.

**DÜŞ****DÜŞÜNMƏ**

**- ƏYANI-TƏSİRLİ DÜŞÜNMƏ-** Hərəkət prosesində hərəkətverici təsirin köməyi ilə qarşıya qoyulan məsələlərin icrası ilə bağlı təfəkkür növlərindən biri.

**- ƏYANI-OBRAZLI DÜŞÜNMƏ-** Hərəki məsələlərin həlli zamanı müxtəlif görmə təsəvvüründən istifadə etməklə bağlı təfəkkür növlərindən biri.

**- İNTUITİV DÜŞÜNMƏ-** İdmanda taktiki qərarların komponenti; problemin düzgün həllinin tapılması tezliyi, dəqiq ifadə olunan mərhələlərin olmasına, təfəkkürün minimal dərk etməsi ilə xarakterizə olunan növlərindən biri.

**- TAKTIKİ DÜŞÜNMƏ-** Yarışın gedisində baş verən taktiki məsələlərin çıxış planına və idman mübarizəsinin gözlənilməz vəziyyətinə uyğun gələn həllinə yönəlmüş əyani-təsirli xarakterli düşünmə.

**DÜYÜN (DOLAŞIQ VƏZİYYƏT)**

(1)- A.: D. e5, dama g3; Q.: D p5, dama h6. 1. gh 4 x damka sonluğunda damaların uduşlu final düzülüşü.

**DÜYÜN (2)-** Sambo və cüdo güləşlərində ağridıcı fənd variantıdır, icra edərkən ətraflar şaquli oxu ətrafında (bazu və ya çanaq-bud oynağında) fırlanır.

**- AYAQLA DÜYÜN-** Sambo və cüdo-da güləşçi tərəfindən böyürdən saxlama vəziyyətində qola icra edilən ağridıcı fənd. Güləşçi fəndi icra etmək üçün rəqibin özünə yaxın qolunu öz qıçının budu üzərində sıxır və onu qatlayıb saidini dizaltı büküslə sıxır, sonra ayağı buraxaraq çanağı qaldırıb rəqibin bazusunun şaquli oxu ətrafında fırlamasını təmin edir.

**- ƏKS DÜYÜN-** Sambo və cüdoda qo-

**DÜZ**

la ağridıcı fənd variantı. Əks düyüni icra edərkən rəqibin bazusu ayağa tərəf olmaqla gövdəyə paralel yerləşir.

**- KÖNDƏLƏN DÜYÜN-** Sambo və cüdoda güləşçi tərəfindən köndələn tutub saxlama vəziyyətində qola icra edilən ağridıcı fənd. Samboçu rəqibin uzaq saidini eyniadlı əllə tutaraq o biri əli ilə rəqibin qolunun altından öz qolunun saidindən tutur. Güləşçi tutulmuş qolun dirsəyini qaldıraraq rəqibin bazusunu fırladır.

**DÜYÜNLƏR (QOVŞAQLAR)**

**- ALPINİZMDƏ QOVŞAQLAR-** Öz təyinatına görə üç qrupa bölünür: sarıma üçün bağlamalar (bulin, bələdçi bağlaması); kəndirləri bağlamaq üçün bağlamalar (birbaşa bağlama, qarşıya çıxan bağlama, bramşkot və s.); əlavə bağlamalar (yapışdırıcı bağlama, Bəhmən bağlaması, karabin bağlaması, üzəngi bağlaması və s.).

**“DÜZ”-** Hər iki tərəfin 3 xalla udduğu (40:40, yəni hər ikisində 40) qeymdə hesab.

**DÜZƏLDİCİ-** Gullə atıcısının atəş zonasında məşq təlimləri zamanı köməkçisi. O, hədəfdə gullə yerlərini müşahidə edir və nişangahın düzəldilməsinə məsləhət verir.

**DÜZƏLDİLMƏ (YÖNƏLMƏ, QU-RULMA)-** Komandalı idman oyunlarında hərəkətdə olan bir oyundaşdan statik vəziyyətdə olan başqa oyundaşın daldalıq qismində istifadəsini himayə edən müdafiəçinin yolunda maneə kimi qarşılıqlı əlaqə üsulu.

**DÜZLƏNDİRİLMƏ**

**- QOLLARIN NATAMAM DÜZLƏNDİRİLMƏSİ-** Ağırılıqqaldırılanın,

**DÜZ**

pauerlifterin yarış qaydalarını pozması. Dartma və ya ştanqı sinədən təkanla itələməni icra edən zaman qolların dirsək oynaqlarında natamam açılması.

**- QOLLARIN TAM DÜZLƏNDİRİLMƏSİ-** Ştanqı sinədən dartma və itələmə zamanı qolların dirsək oynaqlarında tam açılması.

**"TOPUN" (ŞAYBANIN) DÜZƏL-DİLMƏSİ-** Topun və ya şaybanın sonrakı texniki üsullara və kombinasiyalara hazırlanması ilə bağlı hərəkətlər.

**"DÜZƏLDİRƏM"**- Şahmatçı və ya damaçının figura, piyadaya və ya damaya toxunmamışdan əvvəl elan etdiyi, lakin onu hərəkət etdirməyə borclu olmadığı söz.

**DÜZƏLİŞ-** Hədəf üzrə atışın sərrastlığının təshih edilməsi. Nişan qurğularının vəziyətinə dəyişiklik etmə.

**DÜZƏNLİK-** 1. Dəniz səviyyəsindən 500 m-ə qədər hündürlükdə (dağılıq yerlərin təsnifatı üzrə) olan yer. 2. Yoxuş və enişləri olmayan düz yer üzrə salınmış yarış və məşq trası.

**DÜZÜLÜŞ (QOYULMA)-** 1.Şahmat və dama taxtası üzərində figura, piyada və damaların düzülüşü.

**- AÇAR DÜZÜLÜŞÜ-** bax. AÇAR.

**- ARALI (SEYRƏK) DÜZÜLÜŞ (RD) -** Belə mövqedə ağ damalar qaralarla yanaşı və ya zərbə altında olmur.

**DÜZÜLÜŞ-** 2. İdmançıların bu və ya digər cərgədə (dəstədə, sıradə) düzülməsi.

**DZADZEN-** Karatedo etiketi şöbəsi, dabanlarda oturaq vəziyyət, meditasiya üçün poza.

**DZANQI-** Taekvondoda texniki üsul, yapışma.

**EH**

**DZEDAN-** Karatedoda boyunun və başın hücum və müdafiədə yuxarı səviyyəsi.

**"DZIKAN"-** Cüdoda hakim termini. Hakim xalçada vaxtı sayıb qurtarmaq haqqında saniyəölçənciyə işaret verir. Jestlə müşayiət olunur.

**DZIRIQI-** Taekvondoda yumruqla irəli zərbələr.

**- DUBON DZIRIQI-** İkiqat zərbə.

**- XANBON DZIRIQI-** Tək zərbə.

**- MAMONQ PANDE DZIRIQI-** Eyniadlı ayaqla irəli atılmaqla birbaşa zərbə.

**- MAMONQ PARO DZIRIQI-** Müxtəlifadlı ayaqla irəli atılmaqla birbaşa zərbə.

**- SEBON DZIRIQI-** Üçqat zərbə.

**- YÖN DZIRIQI-** Böyükə zərbə.

**Ee**

**EFFEKT-** Təmrinin icrasından sonra qalan və onun bərpa prosesi ilə şərtləşən dinamikasından asılı olaraq dəyişən təsir. Funksional dəyişikliklərlə səciyyələnir.

**- YAXIN EFFEKT-** Bilavasitə iş zamanı və onun icrası nəticəsində təmrinin sonunda funksional vəziyyətdə orqanizmdə baş verən fiziki proseslərin əks olunması.

**EHTİYAT**

**- HÜNDÜRLÜK EHTİYATI-** Hoppinanın şaquli xətt üzrə plankadan bədəninə qədər və ya şüvüllə plankanı keçən zaman hündürlük məsafəsi.

**- SÜRƏT EHTİYATI-** 1. Təmrinin icra sürəti ilə idmançının bu təmrində malik olduğu maksimal sürət arasındaki fərq.

2. İdmançının xüsusi dözümlülük göstə-

**EK**

ricisi. Sürət ehtiyatı az olduqca, xüsusi dözümlülük bir o qədər yüksək olur.

**EKBİTE-** Sinxron üzgüçülükdə yer-dəyişmə üsulu: bədənin vertikal vəziyyətində (başı yuxarı) bras üsulu ilə ayaqların növbəli hərəkəti. Bədəni su-da vertikal vəziyyətdə saxlamaq və ya yerdəyişmə etmək üçün (qolların vəziyyəti sərbəstdir) istifadə olunur.

**EKİDEN-** Şosse üzrə marafon qaçışında (42 km 195 m) və ya ona yaxın -3 km-dən 12 km-ə qədər mərhələlərə bölünmüş distansiyada estafet qaçışı. Kişilər və qadınlar arasında ayrıca keçirilir.

**EKİPAJ-** 1. Yarışda bir qayıqda, bir kirşədə, bir bobda və s. çıxış edən idmançılar. Məs.: akademik avarçəkmədə qayıq ekipajı 1,2,3,4,5 və s. idmançıdan (ekipajın heyətinə sükançı da daxildir), baydarka və kanoelərdə avarçəkmə ekipajı 1,2 və 4 idmançıdan ibarət olur. 2.

Avtomobildə bir və ya bir neçə sürücü.

**EKLİMETR-** Üfüqi düz səthə tərəf yerin meyl dikliyini ölçmək üçün cihaz. İdman oriyentirini tapmada tövbiq edilir. **“EKRAN”-** Komandalı idman oyunlarında, ən çox da basketbolda hücumçunun partnyorla və onun himayəçisi olan müdafiəçi arasında qalarkən, sonra isə hər iki hücumçunun hücum üçün (səbətə və ya qapiya) qarşılıqlı irəliləməni davam etdiridləri vaxt hərəkətdə pərdələyici formasında qarşılıqlı üsul.

**EKS-ÇEMPİON-** Növbəti çempionatda adını təsdiq edə bilməmiş çempion (1-ci yeri tutmamış və ya yarışda iştirak etməmiş). “Eks-çempion” termini Olimpiya çempionu haqqında işlədilmir, çünki bu ad həmişəlik verilir.

**EL**

**EKSTRAVERTİROVANLIQ-** Şəxsiyyətin psixoloji xasiyyəti olub yüksək ünsiyyətlilik, xarakterin açıqlığı, başqa adamlara maraqlılıq, qeyri-adilik, özünə nəzarət, məlum olmayan situasiyalarda inamlı davranış və s. ilə fərqlənmə.

**EQOSENTRİZM-** Individualizm və eqoizmin ifrat forması: “ulduz xəstəliyi” zamanı aparıcı idmançılarda tez-tez meydana çıxan xarakterik cizgilər.

**ELASTİKLİK-** Bədənin yükün təsiri altında forma və ölçüsünü dəyişməsi, si xərici təsirin kəsilməsi zamanı öz konfiqurasiyasını öz-özünə bərpa etmə xüsusiyyəti.

- **ADDIMIN EIASTİKLİYİ-** Vertikalı keçmə məqamında dayaq ayağında qalmanın azalması və enmə fazasında pəncənin yerə düzgün qoyulması yolu ilə bədən kütləsinin ümumi mərkəzinin qərarsızlığının azalmasında ifadə olunan qaçış texnikasının keyfiyyəti.

- **CİĞİRİN ELASTİKLİYİ-** Stadion örtüyünün üst qatının eyni qiyməthi keyfiyyəti cığırın elastikliyinə də aiddir. Cığırın elastikliyi səthindən bərk kürəciyin sıçrayışına görə xüsusi şkala ilə ölçülür.

- **PASSİV ELASTİKLİK-** Oynaqlarda xərici qüvvənin təsiri hesabına əldə edilən hərəkətlərin ən böyük amplitudası.

- **ŞÜVÜLÜN ELASTİKLİYİ-** Şüvülüñ yığılma bitəndən sonra ilkin formasını almaq xüsusiyyəti. Hazırlanarkən xüsusi kompozit materialların seçilməsi ilə əldə edilir.

- **TİYƏNİN ELASTİKLİYİ-** Tiyənin ucundan 3 sm aralı asılmış 200 qramlıq daşın təsiri altında qılınçın ağızından 70 sm uzaqda bərkidilmiş tiyənin əyrisinin kontrol ölçüləri.

**EL**

**ELEKTROFİKSATOR-** Qılıncıynatmada döyüşlərə hakimlikdə sancmaları (zərbələri) qeyd etmək və şpaqalarla zərbələr zamanı üstünlüyü müəyyən etmək üçün istifadə olunan aparat.

**ELEKTROKARDİOQRAFIYA-** İnsan bədəninin səthindən ürəyin elektrik cərəyanının qeydiyyatı. Ürəyin ritminin və fəaliyyətinin diaqnostikası.

**ELEKTROKARDİOQRAM-** İnsan bədəninin səthindən ürəyin elektrik cərəyanı vasitəsilə qeyd olunan dəyişikliklər sxemi.

**ELEKTROMİOQRAFIYA-** Əzələlərin elektrik fəallığını tədqiq etmə metodu. Mioqram əzələlərin fəallığının başlangıcı və son məqamlarını, o sahə üzrə əzələ liflərinin işə cəlb edilməsi keyfiyyətini və bilavasitə, səylerin inkişafını müəyyən edir.

**ELEMENT-** Başlangıcı, əsas hissəsi və sonluğu olan müəyyən strukturlu, ayrıca tamamlanmış hərəkət və ya fəaliyyət. Təmrinin (kombinasiyanın) tərkib hissəsi.

- **ADLI ELEMENT-** Rəsmi beynəlxalq yarışlarda idman gimnastikası, konkilərdə fiqurlu sürüşmələr və başqa idman növlərində ilk ifaçının adı ilə addandırılan (məs.: Tkaçev uchuşu, Bella saltosu) element və ya birləşmə.

- **ÇAPARAQ GEDƏN AT ÜSTÜNDƏ GİMNASTİK ELEMENTLƏR-** Dairə üzrə yortma yerişlə və ya dördəyəq irəliləyən at üstündə icra edilən gimnastik təmrinlər.

- **ELEMENTLƏR QRUPU-** Texniki icranın ümumiliyi ilə fərqlənən bir sıra hərəkətlərin məcmusu.

**EL**

- **KONKİLƏRDƏ FİQURLU SÜRÜŞMƏ ELEMENTİ-** Fiqurçunun əsas hərəkəti. Fiqurlu sürüşmədə əsas elementlər bunlardır: addımlar, hoppanmalar, firlanma, firlanaraq hoppanmalar, hoppanma kombinasiyaları, firlanmalar və s.

- **MƏCBURİ ELEMENT-** Konkilərdə təknəfərlik və ya ikinəfərlik fiqurlu sürüşmə üzrə orijinal programın tərkib hissəsidir, lakin icra olunmadığı təqdirdə qiymətləndirmə maksimal dərəcədə aşağıdakılardan salınır.

- **MƏKTƏB ELEMENTİ-** Mürəkkəb koordinasiyalı idman növlərində ən sadə vərdişlərə uyğunlaşmaməklə başlanan texniki hazırlıq.

- **PROFİLƏ UYGUN ELEMENT-** Quruluşuna görə bir-birinə yaxın hərəkətlərin bütöv qrupunu mənimsemək üçün açar olan element.

- **TEXNİKİ ELEMENT-** İdman rəqsində konkret rəqsdə musiqinin bir taktdan az dairəsində elementar texniki hərəkətlərin ardıcıl və ya paralel birləşməsi. Bitmiş hərəkətverici fəaliyyət kimini fiqur və variasiyaların tərkibinə daxil ola və ya ayrıla bilir.

- **“ULTRA-Sİ” ELEMENTİ-** İdman gimnastikasında çox mürəkkəb element və ya birləşmə (ingilis “c” hərfindən, əvvəllər çətinliyin ən yüksək qrupunu bildirirdi).

- **YERİN TOPOQRAFİK ELEMENTİ-** “Relyef və yerli cisimlərin məcmusu. Onları aşağıdakı əsas qruplara ayıırlar: relyef, bərk torpaq və bitki örtüyü, hidroqrafiya, süni tikintilər (yayşış yerləri, yol qovşağı və s.).

**ELEVATOR-** Sinxron üzgüçülük fiqur

**EL**

ru olub aşağıdakı əsas vəziyyət və hərəkətlərdən ibarətdir: arxası üstə, sıx qruplaşma, köndələn ox ətrafında arxaya 1/4 dövrə, vertikal (böyük dairə), suya dalmaqla vertikal, suya dalmaqla iki ayaqla yuxarı bucaq, iki ayaqla yuxarı bucaq, arxası üstə.

**“ELİTA”-** İdman ustalığının ən yüksək dərəcəsinin qeyri-rəsmi təsnifatı. Məsələn, seçmə pauerlifter üçnövçülükdə özünün şəxsi çəkişini on dəfə ötüb keçən cəmə çatmalıdır.

**ELLİNQ-** Qayıqları və başqa avarçəkmə avadanlıqlarını saxlamaq üçün yer.

**EMOSİYA (HİSS)-** Aydın ifadə edilmiş subyektiv çalarları olan xarici və daxili qıcıqlandırıcıların təsirinə insanın reaksiyası. Öz tələbatının məmənunluq (müsbət emosiya) və ya narazılığı (mənfi emosiya), öz rəftar və hərəkətlərinin kifayətləndiriciliyi ilə əlaqədar emosiyalar idmanın həyat fəaliyyətində çox böyük rol oynayır. Emosiyaların fizioloji əsası baş beyin qabığında yaranan və sonra onun daha aşağıda yerləşmiş hissələrinə yayılan əsəb prosesləridir.

**EMPI (XİDZİ)-** Karatedoda dirsəyin zərbə endirilən səthi.

**EN**

- **AVARI TUTMA ENİ-** Avarçının dəstəkdən yapışan ovucları arasındaki məsafə.

- **CƏRGƏNİN ENİ-** Sırada cinahlar arası məsafə.

- **FİQURLU KONKİ TIYƏSİNİN ENİ-** Konkinin daxili və xarici tilləri arasında məsafə. Fiqurlu konkisürmənin ayrı-ayrı növlərində onlar müxtəlifdir. Buz üzərində idman rəqslərində tiyə daha nazikdir.

- **KONKİSÜRƏNİN SÜRÜŞKƏN**

**END**

**ADDIMININ ENİ-** Konkilərin buz üstündə izlərinin iki kənar nöqtələri arasındaki məsafə.

**END-** Körlinqdə oyunun ayrıca dövrəsi. Komanda hər enddə növbə ilə 8 daş oynayıb qurtarır. Enddə bütün 16 daş oynanılıb qurtarandan sonra qalib komandaya əlavə edilmiş xalların miqdarı hesablanır (Enddə uduzan komanda xal almir). Rəqiblərin daşı ilə müqayisədə zaçot dairəsinin (evin) mərkəzinə tərəf yaxın yerləşmiş hər daşa görə komanda bir xal qazanır. Komanda tərəfindən bütün endlərdə toplanmış xallar cəmlənir və oyunda qalib müəyyənləşir.

**ENDŞPİL-** Şahmat və ya dama partiyasında mübarizə qüvvəsinin əhəmiyyətli dərəcədə azaldılması ilə xarakterizə olunan yekun mərhələ. Bu mənada “sonluq” termini işlədirilir.

- **BONNER ENDŞPİLİ (BD)-** Bonner hissəsi ilə standart sonluq (A. dama 36; Q.: dama 26).

- **GİLYAROV ENDŞPİLİ (BD)-** Gilyarov hissəsi ilə standart sonluq, yəni ağ dama 15-də olanda, ağların üstünlüyü mövqeyində qara damanın 4-də saxlanması (və ya qaraların üstünlüyü mövqeyində 36-dakı qara dama ilə) ağ damanın 47-də saxlanması.

- **İKİLİ ENDŞPİL (BD)-** Təxminən bərabər qiymətli iki müxtəlif həll cavablı endşpil.

- **LEKLERK ENDŞPİLİ (BD)-** Leklerk hissəsi ilə standart sonluq (Ağ damka 47; Qara dama 36).

- **MANURİ ENDŞPİLİ (BD)-** Manuri hissəsi ilə standart sonluq (Ağ damka 50; Qara dama 45).

**ENİ****ENM**

**- SARQİN ENDŞPİLİ-** 1. BD-də Sarqin hissəsi ilə standart sonluq (Ağ dama 50; Qara dama 45), 2. RD-də oyun nəzəriyyəsi üçün mühüm sonluq “Damka və iki dama öz oxşarı iki dama ilə qarşısı kəsilmiş damkaya qarşı” (məs.: Ağ damka h2. dama b4, c3; Qara damka g1).

**- SKUPP ENDŞPİLİ (BD)-** Skupp hissəsi ilə standart sonluq (Ağ dama 47; Qara dama 36).

**ENDURO-** Motosiklet idmanı üzrə xüsusi motosiklərdə yarışın klassik növü.

**ENERJİ-** Materiyanın hərəkətinin müxtəlif formalı vahid miqdardır ölçüsü.

**- KİNETİK ENERJİ-** Hərəkətin hissələrini təşkil edən sürətdən asılı mexaniki sistemin enerjisi.

**- MEXANİKİ ENERJİ-** Cisinin mexaniki işinin və qarşılıqlı hərəkətinin enerjisi.

**- POTENSİAL ENERJİ-** Cisimlər sisteminin ümumi mexaniki enerjisinin bir hissəsi olub onun nöqtələrini təşkil edən qarşılıqlı gərginliyi seciyyələndirən və xarici qüvvə dairəsində (məs.: gravitasiya) hərəkət ehtiyyatı.

**- ENERJİ SƏRFİ-** İstirahət halında və ya iş zamanı orqanizmin müəyyən vaxt kəsiyində sərf etdiyi enerjinin miqdarı.

**ENDİRMƏ (SALLANMA)-** Gimnastika alətində icra edilən güc hesabına daha yüksək vəziyyətdən daha aşağı vəziyyətə keçmə.

**- AVARIN XARİCİ ÇİYNİNİ DAXİLİ ÇİYNİNDƏN AŞAĞI ENDİR-MƏ-** Akademik avarçəkənin ikikürəkli qayıqda avarin xarici çiynini (ağzından dabana qədər) daxili çiynindən (kürəyin dəstəyindən dabana qədər) aşağı

qeyri-təbii buraxdığı texniki səhv.

**“ENDİRMƏK!” bax- “AŞAĞI !”.**

**ENİŞLƏRİN EKSPOZİSİYASI-**

Küləyin və günəş işığının üstün olduğu cəhətlər hesabına dağ silsilələri, qayalar, təpələr və başqa relyef elementləri ilə zəngin enişlərin yerləşməsi. Ekspozisiyada enişlərin fərqi dağ landşaftlarının müxtəlifliyinin əsas səbəblərdən biridir.

**ƏYLƏMLİ ENİŞ-** Xizəklərdə hoppanmalar üçün trampolinin əməli (konstruktiv) hissəsi. Ayırma stolunun kənarından yerin səthinə tərəf keçid qövsünün sonuna qədər yerənəmə dağının hissəsi. Dağın ən böyük dik sahəsi yərə əyləmlı olur.

**ENMƏ (DÜŞMƏ)-** Gimnastik təmrin. Dayaqdan qövs üzrə sallanmaya bükülü və ya daha uca dayaqdan daha alçaq dayağa belibükük arxaya hərəkət. 2. Suya hoppanan ağırlığını pəncədən barmaqlarının ucuna salmaqla (180 dərəcədə) və ya arxaya (180, 360 dərəcədə) itələnmə fazasını istisna edən təlim təmrini. Bu təmrin suya girmə və suya dalma hazırlığına, texnikanın mənimmsənilməsi və təkmilləşməsinə yönəlmüşdür. Müxtəlif çıxış məntəqələrində müxtəlif hündürlüklü trampolin və ya vişkalardan icra olunur.

**- BAYDARKA VƏ KANOELƏRDƏ SÜRƏTLİ ENMƏ-** Avarçəkmə slalomu üzrə yarış növü olub minimal vaxt ərzində təbii maneələrli su axınının gur sahəsini rəf etmə.

**- SÜRƏTƏ GÖRƏ ENMƏ-** Dağ xizəyi idmanı növü. Dağ xizəklərində dikliyi 40-45 dərəcəli yamacda salınmış xüsusi trasda enmə. Tras üç hissəyə bölünür: sürətvermə zonasına (300 m-dən az olmamaqla), ölçülü kəsik (düz 100

**ENM**

m), tormozlama sahəsi və dayanacaq (ən azı 300 m). Sürət ölçülü kəsikdə qeydə alınır. Yarışda iştirak etməyə yalnız kişilər buraxılır.

**- SÜRƏTLİ ENMƏ-** Dağ xizəyi idmanı növü. Dağ xizəklərində 2000-4000 m ölçüdə, enli kontrol qapılarla (15-25 m) nişanlanmış xüsusi tras üzrə enmə. Start və finiş arasında hündürlük pilləsi qadınlar üçün 500 m, kişilər üçün 1000 m-dir. Trasın relyefində adətən, dağ xizəkçisinin yüksək sürətlə keçə biləcəyi təpələr, çökəkliklər və başqa kələ-kötürlüklər daxil edilir.

**- YERƏ ENMƏ-** Qaçışın, hoppanmanın, xizəklərdə tramplində tullanma, gimnastik və akrobatik kombinasiyaların texniki elementi. İdman alətlərinin son uçuş fazası (yerə və ya nəyin səthinə toxunma məqamı).

**- HOPPANIŞDAN SONRA YERƏ ENMƏ-** Konkilərdə fırqlı gəzışmədə fırçunun dayaq ayağını büküb- açaraq tələb olunan pozaya davamlı vəziyyəti əldə etməklə qövsvari sürüşməyə keçərkən hoppanmanın son fazası.

**EPROUÇ-** Tennisçinin tora tərəf çıxandan sonra fəal yerinə yetirdiyi zərbə.

**ERİTROSİTLƏR-** Tərkibində hemoglobinlər olan nüvəsiz qan hüceyrələri. Oksigeni ağ ciyərlərdən toxumala ra və karbon qazını toxumalardan ağ ciyərlərə daşıyır. İlikdə yaranır.

**ERQOMETR-** Orqanizmin iş qabiliyyətini və işlədiyi zaman onda əmələ gələn funksional dəyişiklikləri tədqiq edən cihaz.

**ERQOMETRİYA-** Dozalara bölünmüş mexaniki işin icrasına əsaslanan fiziki

**EST**

yük vaxtı orqanizmdə ayrıca əzələ və ya əzələlər qrupunun və funksional dəyişikliklərin iş qabiliyyətini ölçmə metodları. Xüsusi cihazların-müxtəlif konstruksiyalı erqometrlərin köməyi ilə keçirilir.

**ESPADRON- bax. SABLYA.**

**ESPANDER-** Güc təmrinlərinin icrası gedisində əlavə yük almaq üçün tətbiq edilən universal idman aparatı. Tətbiqində asılı olaraq espanderlər müxtəlif konstruksiyalı (rezindən, yaylı), daşınan və ya stasionar ola bilir.

**ESTAFET- 1.** İdmançının yalnız öz düşərgəsində çıxış etdiyi və öz komandasının nümayəndəsinə ötürmə zonasında estafet çubuğu ötürdüyü (hər idman növündə ötürmə qaydaları müəyyən olunmuşdur) bir sıra idman yarışlarında (qaçış, üzgüçülük, xizək yürüşü, biatlon, müasir beşnövçülükdə və s.) program növü. **2. bax. Estafet çubuğu.**

**- ATLILAR ESTAFETİ-** İki və ya bir neçə atlıdan ibarət komandaların iştirak etdiyi yarış. Estafetin bir neçə növü-qamçını ötürməklə, amerikan növü və s. mövcuddur.

**- BÖYÜK İSVEÇ ESTAFETİ-** Müxtəlif uzunluqlu - 800+400+200+100 m etapları olan estafet qaçışı.

**- KİÇİK İSVEÇ ESTAFETİ-** Müxtəlif uzunluqlu etaplarla 400+300+200+100 m estafet qaçışı. Son illərdə az-az keçirilir.

**- KOMBİNASİYALI ESTAFET-** İdman üzgüçülüyü (4x100 m) növündə bir komandanın dörd iştirakçısının hər biri 100 m distansiyani müxtəlif üsullarla üzür. İştirakçılar birinci etapda arxası üstə krol üsulu, ikinci etapda bras, üçüncü etapda delfin, dördüncü etapda

**EST****ET**

isə sinə üstündə krol üsulu ilə üzürlər.

- **SƏRBƏST ÜSULLA ESTAFET-** İdman üzgüçülüyü (4x100 m və 4x200 m) növlərində bir komandanın dörd iştirakçısının hər biri 100 və ya 200 m distansiyani sərbəst üsulla üzür. İstənilən üsulu ixtiyari olaraq dəyişdirib üzməyə icazə verilir. İdmançılar üzgüçülüyüն ən sürətli üsulundan-sinə üstündə kroldan istifadə edirlər.

**ESTROGENLƏR-** Yumurtalıqlar, böyrüküstü vəzilər, toxumluqlarla hasil edilən steroid tipli qadın cinsiyət hormonları. Maddələr mübadiləsinə təsir göstərir. Yeniyetmələrdə ikinci dərəli cinsiyət əlamətlərinin inkişafına, hamiləlikdə, reproduktiv sistemin hazırlanmasına və s. səbəb olur.

**EŞİLMƏLƏR (BURULMALAR)-** Bədii gimnastika elementləri. Bir ucunu buraxmaqla iplə dövrələr və dairələr.

**ETALON-** Yarış qaydalarına uyğun olaraq idman alətlərinin qabaritlərinin yoxlanmasına xidmət edən ölçü cihazı.  
**ETALON YÜK-** Tiyənin ucluğunda yayın müşavimət gücünə nəzarət üçün deşikli 750 q (şpaqa) və 500 q çəkidiq (rapira) geydirilmiş metal silindr.

**ETAP (1)-** Məşq prosesində mərhələ, ayrıca dövr.

- **ALİ NAILİYYƏTLƏR ETAPI-** Məşq sistemi, yarışlar və onların effektivliyini təmin edən başqa amillərin səmərəli qurulması və hazırlıq səviyyəsində asılı olan müddət, idmançının çoxillik hazırlığının əsas mərhələsi. Məktəblilər idman məktəbinin ali idman ustalığı qruplarında məşğul olurlar. Mərhələnin məqsədi ən yüksək

fərdi nəticələrin əldə edilməsidir.

**ETAP- (2).** İdman yarışında distansiyanın kəsiyi (parçası).

- **DAĞ ETAPI-** Dağ yolları üzrə qrupla keçirilən çoxgünlük velosiped şosse yürüşünün ayrıca mərhələsi.

- **ESTAFET ETAPI-** Estafetin müxtəlif növlərində distansiyanın ayrıca parçası.

**ETAP (3)-** Çoxdövrəli rəsmi yarışda ayrıca mərhələ.

- **DƏRİNLEŞDİRİLMİŞ İXTİSƏLAŞMA MƏRHƏLƏSİ-** İdmançının çoxillik hazırlığının üçüncü dövrü. Müddəti 2-3 ildir. Şagirdlər idman məktəbinin tədris-məşq qruplarında məşğul olmağa davam edirlər. Mərhələnin məqsədi seçilmiş idman növündə idman intizamının dərindən yaxşılaşdırılmasıdır.

- **ƏSAS STARTA BİLAVASITƏ HAZIRLIQ MƏRHƏLƏSİ-** Seçmə yarışdan sonra mövsümün əsas yarışına qədər adətən 2-8 həftə davam edən makrosiklik hissə.

- **İDMAN TƏKMİLLƏŞDİRİLMƏSİNİN (ƏN YÜKSƏK KULMİNASİYA QABAĞI) MƏRHƏLƏSİ-** İdmançının çoxillik hazırlığının dördüncü dövrü. Davamiyyəti 2-3 ildir. Şagirdlər idman məktəbinin idman təkmilləşdirilməsi qruplarında məşğul olurlar. Mərhələnin məqsədi seçilmiş idman növündə gələcək təkmilləşmə və yüksək nəticələrin əldə edilməsinə hazırlıqdır.

- **İDMAN UZUNÖMÜRLÜLÜYÜ DÖVRÜ-** İdmançının hələ kifayət qədər yüksək səviyyədə qalan idman nailiyyətlərinin tədricən azalması ilə bağlı çoxillik hazırlığının yekun mərhələsi. Mərhələnin sonunda fiziki mədə-

**ETA**

niyyətin başqa formalarından olan məş-ğələlərə tədrici keçid baş verir.

**- İDMANÇININ ÇOXİLLİK HA-ZIRLIQ MƏRHƏLƏSİ-** İki illik və da-ha çox müddətli məşq prosesinin ayrıca mərhələləri (ilkin hazırlıq, başlangıç id-man ixtisaslaşması, dərindən ixtisaslaşma, idman təkmilləşməsi, ən yüksək na-iliyyətlər, idmanda uzun ömürlülük). İlk üç mərhələ baza hazırlığı pilləsini, so-nrakı iki mərhələ fərdi imkanların mak-simal reallaşması pilləsini təşkil edir.

**- İLKİN HAZIRLIQ MƏRHƏLƏSİ-** İdmançının çoxillik hazırlığının birinci dövrü. İdman növündən asılı olaraq 5-10 yaşdan başlanır və 2-3 il davam edir. Şagirdlər idman məktəbinin ilkin hazırlıq qruplarında məşğul olurlar. Mərhə-lənin məqsədi gənc idmançıların hərtə-rəfli fiziki və texniki hazırlığı, sağlam-liğinin möhkəmləndirilməsidir.

**- İLKİN İDMAN İXTİSASLAŞDI-RILMASI MƏRHƏLƏSİ-** İdmançının çoxillik hazırlığının ikinci dövrü 2 il da-vam edir. Şagirdlər idman məktəbinin tə-drīs-məşq qruplarında məşğul olurlar. Mərhələnin məqsədi hərtərəfli hazırlıq bazasında gənc idmançıların müəyyən id-man növündə və ya ampluada ixtisaslarını müəyyənləşdirmək və ona başlamaqdır.

**EŞMƏ (BURMA)-** İdmançının (akro-batın, gimnastın, suya hoppananın və b.) uçuş fazasında fırlanmalar zamanı mə-kan səmtləşməsi və bədənin hissələri-nin bir-birini qarşılıqlı duyma qabiliyyə-tinin tərbiyəsi prosesi. Dəfələrlə məc-buri (məşqçinin əlləri ilə) və fırlanan kresloda sərbəst (qruplaşaraq, əyilmək-lə, açılmaqla), birdəfəlik və çoxdəfəlik

**ETİ**

dövr etmələr akrobatik hoppanmalarda, batutda hoppanmalarda, “quru” tram-plində (mühafizə lonjasından istifadə etməklə) və bilavasitə suya hoppanma-larda həyata keçirilir.

**ETİBARLILIQ-** İdmançının artan yo-rğunluğuna, rəqibin güclü müqaviməti-nə, əlverişsiz hava şəraitinə, tamaşaçı-ların davranışına, hakimlərin mümkün qeyri-obyektivliyinə və s. kimi amillərə baxmayaraq bacarıq funksiyalarını yeri-nə yetirmək, lazımı iş qabiliyyətini, hə-rəket texnikasının gərəkli formalarını, mübarizənin taktiki sxemini kompleks saxlamaq bacarığı.

**- ORİYENTİRİN ETİBARLIĞI-** Əgər idmançı eyni istiqamətdə olan düz və ya köndələn qoyulan oriyentirdən dayaq ki-mi istifadə etmək istəyirsə, idman səmttapmasında riskin dərəcəsini təyin edən oriyentirin funksional keyfiyyətini nəzərə almalıdır. Bu, oriyentirin öz xüsusiyyəti və xəritədə təsvirində asılıdır.

**- PSIXİ ETİBARLILIQ-** İdmançının tələb olunan vaxt ərzində psixi fə-a-liyyətini təsirlili həyata keçirmek və mə-sul yarışlar şəraitində müsbət psixi əh-vali saxlamaq bacarığı.

**RƏHBƏRLİK ETMƏ**

**- QADAĞAN OLUNMUŞ RƏH-BƏRLİK-** **1.** Bir idmançının başqa id-mançıya rekord göstərmək və ya qələ-be çalmaq üçün yarıq qaydaları ilə qa-dağan olunan xüsusi kömək. **2.** İdman səmttapmasında yarıq qaydalarına görə qadağan olunan forma. Bir idmançının başqa idmançını distansiya üzrə müşay-iət etməsi, distansiyani başa vurmuş və ya onu keçməkdən imtina etmiş, eləcə

**ETM**

də bu yarışlarda iştirak etməyən şəxslə birgə qaćması.

**TƏKZİB ETMƏ-** Şahmat və damada rəqibin hərəkətinin əsassızlığını sübut edən gedis və ya gedislər seriyası.

**ALAVƏ ETMƏ, ARTIRMA, RISKƏ GÖRƏ ƏLAVƏ ETMƏ-** Əgər gimnastik təmrində riskli (R) (təhlükəli) və orijinal (O) elementlər varsa və, bu elementlər virtuoz (v) (məharətlə) icra olunmuşsa yerinə yetirilməsinə görə qiymət artırılır.

**İNKİŞAF ETDİRİMƏ. HƏDDƏN ARTIQL İNKİŞAF ETDİRİMƏ-** Bir oyunçunun damalarının qiymət sayı rəqibin damalarının qiymət sayından böyük olanda oyunun bir sıra sxemlərində əlverişlilik nəzərə çarpmır. (məs.: Beynəlxalq damada klassik oyun).

**İSTİFADƏ ETMƏ (EDİLMƏ).**

**- BUZ MEYDANÇADAN İSTİFADƏ ETMƏ-** Buz üstündə fiqurlu sürüşmə üzrə yarış programı elementlərinin fiqurcu tərəfindən səmərəli tərtibi.

**- KANATLARDAN İSTİFADƏ ETMƏ (EDİLMƏ)-** Hücum hərəkətlərinin gücünü artırmaq məqsədilə boksçuların bir-birini kanatlardan bilərəkdən itələməsi. Yarış qaydasına görə cəzaya layiq hərəkətdir.

**HƏRƏKƏT ETMƏ**

**- BAŞLA İRƏLİ HƏRƏKƏT ETMƏ-** Sinxron üzgüçülükdə hərəkət etmə üsulu. "Arxası üstə" mövqeyində standart avarlama (əllər gövdə boyunca).

**- AYAQLARLA İRƏLİ HƏRƏKƏT ETMƏ-** Sinxron üzgüçülükdə hərəkət etmə üsulu. "Arxası üstə" mövqeyində əks avarlama (əllər gövdə boyunca).

**EV**

**MANEVR ETMƏ OXU-** Yaxla manevr etmədə distansiya kəsiyinin başlanğıcı və qurtaracağını birləşdirən düz xətt.

**MƏŞQ ETMƏ-** Orqanizmin aparıcı sistemlərinin iş qabiliyyətini və funksional vəziyyətini azaltmaqla bağlı və ya yarış prosesinin kəsilməsindən sonra idmançının əhval-ruhiyyəsi.

**ETUD-** 1. Bədii gimnastikada musiqinin təkcə ritmik yox, həm də emosional məzmununu əks etdirən təlim kombinasiyası . 2. Şahmatda mövqe ustası tərəfindən tərtib olunmuş gedislərin miqdarı göstəriləndən müəyyən tapşırığın yerinə yetirilməsi. 3. Damada ağlar üçün uduşa və ya heç-heçəyə (əgər onların vəziyyəti çox pisdirsə) və ağlarda 4-dən çox olmamaqla və geniş yayılmış mövqedə 2-dən az olmamaqla dama qalırsa, yol tapmaq təklif olunur.

**"EV"-** 1. Beysbol meydançasının nişanlanmış hissəsi. Qalan üç bazaya nömrələnmə aparılır (saat əqrəbinin əksinə). Geri qaytarılmış oyunçu əgər topu düzgün qaytarırsa başqa bazalara (1-ci və s.) yüyürməni icra edib "evin" yanında durur. 2. Körlinqdə buz meydançada zaçot dairəsi sayılan hədəf. Hədəfin 4 rəngli konsentrik dairəsi var. Qırmızı dairə 1,829 m, ağ dairə 1,219 m, mavi dairə 60,96 sm, ağ dairə 15,24 sm diametrində olur.

**EVCİK**

**- FİNİŞ EVCİYİ-** Kirşə-bobsley trasinin finiş meydanında bina; burada kirşələr, boblar, eləcə də idmançıları tərəzidə çəkmək üçün meydança yerləşir.

**- START EVCİYİ-** Boblara, kirşələrə nəzarət üçün kirşə-bobsley träsində

**EY****ƏKS**

yerləşən meydançadakı startda qurğu; startçı hakimin və onun köməkçisinin işi üçün meydança; yarış iştirakçılarının start götürdüyü üfüqi buz meydança.

**EYFEL-** Sinxron üzgüçülükdə əsas fiqurlardan biri.

- **EYFEL, VERTİKAL-** Bu sinxron üzgüçülük fiquru aşağıdakı əsas duruş və hərəkətlərdən ibarətdir: arxası üstə, yuxarı bucaq, köndələn ox ətrafında 180 dərəcə dönmə, üfüqi bucaq, kran, vertikal.

- **BELİBÜKÜK EYFEL-** Bu sinxron üzgüçülük fiquru aşağıdakı duruş və hərəkətlərdən ibarətdir: arxası üstə, yuxarı bucaq, köndələn ox ətrafında 180 dərəcə dönmə, üfüqi bucaq, kran, şpat, arxası üstə.

**EYFORİYA-** Obyektiv şəraitə uyğun olmayan qayğısızlıq və məmənunluq həlli, yüksək arxayıncılıq. Yüksəklikdə ok-sigen çatmazlığının təsiri altında alpinistlərdə əmələ gələ bilir.

**EYS-** Tennisdə elə göndəriş formasıdır ki, topu qəbul edəcək idmançı onu qaytarır bilmir.

**Ə****“ƏFSANƏ”**

- **ÇIXIŞ MƏNTƏQƏSİ “ƏFSANƏSİ”** - İdman oriyentirini tapma üzrə yarışlarda çıxış məntəqəsi işarəsinin də-qiq yerini göstərən mətn və ya simvollar (piktoqram) formasında izahat.

**YOL “ƏFSANƏSİ”-** Avto-ralli, ralli-reyda marşrutu haqqında əsas rəsmi sənəd. Şərti işarələrin toplusudur və tra-sın istiqaməti və sürət yarışının qrafik təsviri üçün qabaqcadan hazırlanır.

**ƏKS-CAVAB-** Qılıncoynadanın rəqibin zərbəsini dəf edəndən sonra icra etdiyi hücum.

- **SADƏ ƏKS-CAVAB-** Silahın eyni tempili hərəkəti ilə qılıncoynadanın əks hücumu.

- **MÜRƏKKƏB ƏKS-CAVAB-** Qılıncoynadanın bir və ya bir neçə hərəkətlə əks hücumu.

**ƏKS-DİYİRLƏTMƏ (GERİ TƏPƏN TOPUN İRƏLİ HƏRƏKƏTİ)-** Stolüstü tennisdə zərbə varianti. Topu üst tərəfdən fırlanmaya məcbur edən gillətmə.

**ƏKS -KOMBİNASIYA-** Şahmat və ya dama partiyasında rəqibin kombinasiyasına həmin andaca cavab kimi verilən ardıcıl kombinasiya.

**ƏKS-HÜCUM (1)-** İdman təkmübarizliyində və idman oyunlarında rəqibin hücumuna cavab. Komandalı idman oyunlarında hücumun gedisində rəqib topu (şaybani) itirən kimi əks tərəfin tez hücumu keçməsi.

**ƏKS-HÜCUM (2)-** Qılıncoynadanın hücum edən rəqibi qabaqlamaq və zərbə endirmək (sancmaq) məqsədilə qarşısında durandan uzaqlaşaraq hücumu keçməsi.

- **TEMPI UDMAQLA ƏKS-HÜCUM-** Qılıncoynadanın hücum edənin zərbə endirmək (sancmaq) cəhdini qabaqlamaqla hücumu.

- **QARŞI DURANA ƏKS-HÜCUM-** Qılıncoynadanın zərbədən (sancılmaqdan) yayınmaq məqsədilə rəqibin tiyəsinə silahı əks tutmaqla hücumu.

- **YAYINMAQLA ƏKS-HÜCUM-** Qılıncoynadanın zərbə alına biləcək səthi rəqibdən yayındırmaq məqsədilə yerini dəyişməklə hücumu keçməsi.

**ƏKS-MEYL-** İdmançının dayanaqlı və-

**ƏKS**

ziyyətini saxlamaq üçün xizək yolunun sərt döngələrində meyllik etməsi (mərkəzdənqəçmə qüvvəsində baş verən düzləndirmə). **2.** Kirşənin, bəbun təhlükəsiz dayanması üçün kirşə-bobsley träsının yoxuşla qurtaran finiş hissəsi.

**ƏKS-MÜDAFİƏ-** Qılıncoynadanın rəqibin cavabını silahın köməyi ilə dəf etməsi.

**ƏKS-OYUN-** Şahmat və ya dama partiyasında rəqibin fəal hərəketinə cavab olaraq qarşılıqlı oyun.

**ƏKS-TEMP-** **1.**Hərəki işin icrasında hərəkətin istiqamətinin sərt dəyişməsi. **2.** Qılıncoynadanın rəqibin əks-hücumunu qabaqlamaq məqsədilə ona yaxınlaşmağa və ya hücuma keçməyə fəal hərəkəti.

**ƏKS-TOPSPİN-** Stolüstü tennisdə zərbə variansi. Topa icra edilən daha güclü topspin, rəqib tərəfindən yüksəkdən fırlanıb qaytarılan güclü cavab zərbəsi.

**ƏKS-ÜSUL-** Güləşçinin tutaşmada rəqibin üsul işlətmə cəhdinə cavabında icra etdiyi üsul.

**ƏKS-ZƏRBƏ-** **1.** Boksunun qarşidan gələn cavab zərbəsi. Rəqibin zərbəsi zamanı və ya onun baş tutmasından dərhal sonra endirilən cavab zərbəsidir ki, rəqibin hücumunun inkişafını dayandırır. **2.** Şahmat və damada rəqibin taktiki üslunun dəf edilməsi məqsədilə gözlənilməz cavab zərbəsi.

**ƏL-** İnsanın yuxarı ətraflarında biləkmil sümük oynağından barmaqlarının ucuna qədər olan hissəsi.

**1)- “DAXİLİ”, “XARİCİ” ƏL-** Qoşa-kürəkli akademik avarçəkmədə əllərin şərti işarəsi. Avarın bərkidildiyi borta yaxın əl-“daxili” əl adlanır. O, avarın dəstəyini kiçik radiusla dartır. O biri əl

**ƏL**

“xarici” əl hesab olunur, o, dəstəyi böyük radius üzrə dartır (çekir).

**2) DÜZ ƏL-** Qılıncoynadanın silahlı əlinin düzləndirildiyi (açıldığı), tiyənin ucunun isə rəqibin zərbə ala biləcəyi sahəni təhdid etdiyi vəziyyət.

**3) SİLAHLI ƏL-** Qılıncoynadanın döyüşdə silahı tutduğu əl.

**ƏLCƏK. ÇEKİCİ TULLAMAQ ÜÇÜN ƏL-CƏK-** Əlin çəkicin dəstəyinə yaxşı yapışmasını təmin etmək və əli zədələnməkdən qorumaq üçün çəkic tullayanların ələ geyindikləri xüsusi dəri əlcək.

**ƏL ÇALMA (ƏL VURMA)-** Sambo və cüdoda təslim olmaq haqqında siqnal. Güləşçinin ikiqat əl çalması, əllə və ya ayaqla xalçaya, ya da əllə rəqibin bədəninə vurmaqla yerinə yetirilir.

**ƏLFƏCİN (NIŞAN)-** At idmanı üzrə yarışda hoppanmaya nəzərdə tutulan miniciyə və ata kömək edən şüvəl, alçaq hasar kimi maneənin qarşısında uca olmayan göstərici.

**ƏLAQƏ. AVARIN QOLLARININ QARŞILIQLI ƏLAQƏSİ-** Akademik qayıqda avarın fırlağıcı yerləşdirilməsi. Avarçəkənin fərdi antropometrik xüsusiyyətindən asılı olaraq seçilir.

**ƏLAMƏT. AYRI-SEÇKİLİK TEXNİKASI ƏLAMƏTİ-** İdman ustalığının artması ilə qanunauyğun dəyişən idman texnikası əlaməti.

**ƏLÜSTÜ-** Güc tətbiq etmədən bədənin inersiyası hesabına hərəkəti icra etmə.

**ƏMİNLİK (YƏQİNLİK)-** İdmanın yarışda çıxışının gedisində rəqib üzərində üstünlük və ustalığını hiss etməklə imkanlarını sakit tərzdə dərk etmə-

**ƏM**

sində özünü göstərən iradi keyfiyyət.

**ƏMSAL**

- **ÇƏTİNLIK ƏMSALI-** Sinxron üzgüçülük, suya tullanma və batutda hoppanma fiqurlarının mürekkebliyinin kəmiyyət xarakteristikası, məsələn, suya ən yüngül idman tullanmasının çətinlik əmsali 1, 2, ən mürəkkəbi 3, 4-ə bərabərdir.

- **BATUTDA TƏMRİNLƏRİN ÇƏTİNLIK ƏMSALI-** Hər birinin xüsusi cədvəllərə yazılmış öz çətinlik əmsali olan hoppanmaların çətinliyinin kəmiyyət xarakteristikası. Aşağıdakı vəziyyətlərə əsaslanır: Çətinlik ölçü vahidinə görə firənlərdə qəbul olunur: köndələn oxu ətrafında 1/2 piruet (qabağa tam saltonun çətinlik əmsali-4, piruetli salto-6, hoppanma-2, arxaya salto 8-ə bərabərdir).

- **ƏZƏLƏLƏRİN FAYDALI HƏRƏKƏTLƏRİNİN ƏMSALI-** Skelet əzələsinin yiğılma fəaliyyətinin səmərəlilik meyarı mexaniki işə ayrılmış enerjinin yekun kəmiyyətinin baş vermiş faydalı əlaqəsi ilə müəyyənləşir.

- **FƏRDİ ƏMSAL (REYTİNQ)-** Şahmatçının müxtəlif yarışlarda göstərdiyi nəticələrdən asılı olaraq dəyişən qüvvənin şərti göstəricisi.

- **KOMANDANIN ƏMSALI-** Şahmatçılardan ibarət komandanın şərti güc göstəricisi üzvlərinin fərdi əmsallarının orta yekunu ilə hesablanır.

- **QAÇIŞ QABİLİYYƏTİ ƏMSALI-** İdman səməttapmasında işlədilən termindir. Çala-çuxurlu hündürlükləri, yaxşı torpaq yolla müqayisədə dərə-təpəliyi, sıldırımlı enişləri, bərk süxuru, yaşillığı, bataqlığı olan yerlərdə sürəti aşağı salmağı göstərən kəmiyyət.

**ƏSAS****- OKSİGENDƏN İSTİFADƏ ƏMSALI-**

Orqanizmin toxumaları tərəfindən sərf edilmiş oksigenin miqdarının alınan havada ümumi nisbətinin faizlə ifadə olunan fizioloji meyari.

- **TƏNƏFFÜS ƏMSALI-** Tənəffüs zamanı müəyyən vaxt kəsiyində orqanizmdən xaric olunan karbon qazının həcmi həmin vaxt müddətində oksigenin sərf edilmə həcmində nisbətdə əsas maddələr mübadiləsidir.

- **ÜZGÜCÜNÜN GÜC İMKANLARIN İSTİFADƏ ƏMSALI-** Üzgütün üzmə prosesində güc keyfiyyətindən istifadətmə dərəcəsini bildirən şərti göstərici. Bu düsturla müəyyən edilir: suda dartı qüvvəsi 100%-ə vurulur və quruda dartı qüvvəsinə bölünür. Yüksək ixtisaslı üzgütçülərdə bu əmsal 40-48% təşkil edir.

- **YOLUN UZADILMA ƏMSALI-** İdman səməttapmasında yarış iştirakçısının hərəkət yolunun uzunluğu distansiyanın uzununa nisbəti. Bu, yerin asan keçilən və ya dərə-təpəlik olmasından, hava şəraitindən, distansiyanın planlaşdırılmasından, iştirakçının ixtisaslaşmasından və taktikasından asılıdır.

**ƏRSİN (KÜRƏKCİK)-** Atdan təri təmizləmək üçün bıçaq. Hər iki qurarcığında dəstəkli metal çənbər parçası. Çox tərləyən atlardan təri təmizləyir və tər tez quruyur.

**ƏSASNAMƏ. YARIŞLAR HAQQINDA ƏSASNAMƏ-** Yarışın xarakterini, məqsədini, vəzifələrini, program və reqlamentini, ona rəhbərliyi, fərdi və komanda birinciliyinin qaliblərini aydınlaşdırma qaydalarını, iştirakçıların

**ƏSN****ƏYİ**

mükafatlandırılması və başqa təşkilati məsələləri müəyyənləşdirən sənəd.

**ƏSNƏMƏ-** Şahmat və ya dama partiyalarında itkiyə, şahmatda hətta, mata səbəb olan diqqətsizlik üzündən edilmiş gediş.

**ƏTƏK-** Qayalarda uzaqdan ensiz zolaq kimi görünən çəp və ya əyləmli sahə.

- **KAMANIN ƏTƏYİ-** Oxları vertikal müstəvidə saxlamaq üçün kamanın deşıyində (kamanın daxili yan səthində) quraşdırılan alət.

**ƏVƏZ ETMƏ (ƏVƏZ EDİLMƏ)**

- **SÜNİ HOVUZLARDA SUYU DƏYİŞDİRİMƏ-** Suyu dəyişdirmə və temizləmənin üç sistemi daha çox yayılmışdır: tam (hovuzda su 5-7 gündən bir tam əvəzlənir), axarı olan (təmiz su fasılısız hovuza daxil olur, çirkləndirilmiş su təbəqəsi isə çirkab novları vəsittəsilə kənar edilir və çirkab boruları vasitəsilə hovuzun altına sorulur), resirkulyasiya (su fasılısız olaraq tez işləyən filtrlər vasitəsilə təmizlənir, sonra dezinfeksiya edilir). Resirkulyasiya sistemində su hovuzda 30 günə qədər qalır, yəni eyni su bir neçə dəfə istifadə olunur. Bu sistem hovuzun yenidən təzə su ilə doldurulmasını nəzərdə tutur.

- **OYUNÇUNUN ƏVƏZ EDİLMƏSİ-** Komandada qüvvələrin səmərəli bölüşdürülmə üsulu və oyuna “təzə” və ya bir oyuncunun əvəzinə konkret rəqib üçün “qeyrimünasib” partnyorunun daxil edilməsi, eləcə də fərdi məzəmmət almış və ya məşqçinin tapşırıqlarını yerinə yetirə bilməyən oyuncunun əvəzlənməsi.

- **PAUERLİFTİNQDƏ OYUNÇUNUN ƏVƏZLƏNMƏSİ-** Yarışda hər iştirakçı ölkənin ehtiyat oyuncularından

2 nəfərin əvəzlənməsinə icazə verilir.

**“TƏCİLİ” ƏVƏZLƏNMƏ-** Mini-futbolda oyun prosesini dayandırmadan oyunçuların əvəzlənməsi.

**ƏYİLMƏ**

**YAYVARİ ƏYİLMƏLƏR-** Bir neçə ardıcıl əyilmələr arasında gövdənin tam olmayan düzəlməsi.

- **GÖVDƏNİN ƏYİLMƏSİ (YANA ÇƏKİLƏMƏSİ)-** Ağırlıqqaldırmada ştanqı iki əllə sinədən jım edərkən gövdənin ciyin qurşağında arxaya çəkilməsi.

**ARXAYA ƏYİLMƏ-** (1). Güləşçinin gövdəsini arxaya əyməklə icra etdiyi hərəkət elementi.

- **AZACIQ ƏYİLMƏ-** Müxtəlif idman növlərində itələnmə texnikası elementi. İtələnmədən əvvəl qılçaların çanaqbud, diz və baldır-pəncə oynaqlarında ilkin bükülməsi.

- **QRİFİN ƏYİLMƏSİ-** Təmrinin icrası zamanı disklorin ağırlığı və ağırlıqqaldıranın güc tətbiqi hesabına ştanqın qolunun əyilməsi. Elastiki xarakter daşıyır.

**ŞÜVÜLÜN ƏYİLMƏSİ-** Şüvülüñ yaylı keyfiyyətini yüksəltməyə, beləliklə də şüvüllə hoppanmalarda idman nəticələrini artırmağa xidmət edən xüsusiyyət. Şüvülüñ hoppanmada çox əyilməsi idmançının ümumi bədən kütləsi mərkəzinin maksimal sürətinin artırılması və hoppanmanın dayaqlı hissəsindəki üfüqi vəziyyəti ilə üst-üstə düşür.

- **PLANKANIN ƏYİLMƏSİ-** Hündürlüyə hoppanmalar və şüvüllə hündürlüyə hoppanmalarda plankanın üfüqi oxuna nisbətdə özünün ağırlıq qüvvəsinin təsiri altında mərkəzi hissəsinin aşağı düşməsi. Yüksək keyfiyyətli sintetik ma-

**ƏY****ƏZƏ**

teriallardan hazırlanmış müasir plankalar minimal əyilməyə malikdir.

**YANA (BÖYRÜ ÜSTƏ) ƏYMƏ-** Küləyin sürət bucağı artarkən (yaxt tam küləyə tərəf gedərkən) yaxtın (qals dəyişmədən) kursunun dəyişməsi.

**ƏYRİ. AVAR PƏRİNİN ƏYRİSİ-** Suda hərəkət zamanı böyük müşqavimət yaratmaq üçün avar pərinin işçi səthinin batıqlığı. Pərin dal tərəfi əyilir.

**FİQURLU KONKİ TIYƏSİNİN ƏYRİSİ-** Konki tirinin konfiqurasiyasında tiyənin ən böyük əyri onun ən hissəsindədir. Arxa hissəsində isə əyilik azdır. Tirin ən çox yastı hissəsi onun ən tərəfindədir. Konki tiyəsinin əyriliyi onun bir hissəsindən digər hissəsinə rəvan dəyişəndə sahələr əvəzlənən vaxt sürüşmə izində sınıqlıq olmur.

- **KAMANIN ƏYRİLİYİ-** Kamana geydirilmiş kirişin orta yuvasından dəstəyin çuxuruna qədər məsafə. Əyriliyi böyüklüyü kamanın dinamik xarakteristikasına təsir göstərir.

**ƏZƏLƏ-** Əsəb impluslarının təsiri altında yiğılma qabiliyyətli köndələn-zolaqlı və ya hamar əzələ toxumasından ibarət insan və heyvan orqanı, anatomik törəmə.

- **AÇICI ƏZƏLƏ-** Hər hansı bir oy naqda açmağı təmin edən əzələ.

- **AYIRICI ƏZƏLƏ-** Aşağı və yuxarı ətrafların bədənin vertikal oxundan ayrılmاسını təmin edən əzələ.

- **BÜKÜCÜ ƏZƏLƏ-** Hər hansı bir oynaqda bükməyi təmin edən əzələ.

**ƏZƏLƏ BAŞCIĞI-** Bir fassiya (əzələni bürüyən pərdə) ilə birləşən və bir vətərlə axıra çatdırılan əzələ lifləri qrupu.

- **GƏTİRİCİ ƏZƏLƏ-** Yuxarı və aşağı ətrafların bədənin vertikal oxuna tərəf gətirilməsini təmin edən əzələ.

- **HAMAR ƏZƏLƏ-** Mil şəkilli birnüvəli hüceyrədən ibarət əzələ; daxili orqanların, damarların divarlarının çoxunun əzələlərini təşkil edir; daxili qıcıqlandırıcıların təsiri altında yavaş yiğilir.

- **ƏZƏLƏ MİLİ-** Mil şəkilli formada reseptor tərəməsi. Avtomatik reqluyasiyanın və oynaq bucaqlarının, bütövlükdə verilmiş pozanın, o cümlədən, bədənin davamlılığını saxlayan mexanizmin tərkib hissəsi.

- **KÖNDƏLƏN ZOLAQLI ƏZƏLƏ-** Skelet əzələlərini təşkil edən əzələ liflərinin məcmusu; köndələn cızıq-cızıq miofibrillərdən yaranmışdır, tez yiğilma qabiliyyətinə malikdir.

- **SKELET ƏZƏLƏSİ-** Coxnüvəli və köndələn zolaqlı cızıq-cızıq əzələ liflərindən ibarət yiğila bilən əzələ toxuması. Skelet əzələlərini birləşdirir və insanın hərəkətini təmin edir.

- **ÜRƏK ƏZƏLƏSİ (MİOKARD)-** Ürəyin yiğilmasını təmin edən, onun mədəciyini və qulaqcıqlarını formalasdırıran əzələ.

**ƏZƏLƏLƏR-** Bədənin hüceyrələrdən ibarət yiğila bilən orqanlarının məcmusu.

- **ANTAQONİST ƏZƏLƏLƏR-** Eyni vaxtda (və ya növbə ilə) iki eks istiqamətdə fealiyyət göstərən əzələlər.

- **SİNERGİST ƏZƏLƏLƏR-** Müəyyən bir hərəkəti birlidə həyata keçirən əzələlər.

- **STABİLİZATOR ƏZƏLƏLƏR-** Statik gərginlikdə olub bütün bədənin stabil vəziyyətini saxlayan və onun mü-

**ƏZƏ**

əyyən hissələrinin inkişafı gedişində başqa əzələlərin, bilavasitə hərəkətverici əzələlərin təsirini aradan qaldırın və ya güzəştə gedən əzələlər.

**- ƏZƏLƏLƏRİN ELASTİKLİYİ-**

Əzələlərin anatomik bütövlüyü, zədələnmələrin əhəmiyyətli elastiklik deformasiyاسını sınaqdan keçirmək qabiliyyəti.

**- ƏZƏLƏLƏRİN HİPERTONUSU-**

Əzələlərin artırılmış funksional (işçi) və patoloji tonusu.

**Ff**

**FAL-** 1. Yelkənləri (və ya ranqoutun hissələrini) qaldırmağa və endirməyə xidmət edən gəmi ipləri. Qaldırılan yelkənin arxasına bağlanan falın ucu əsas uc, o biri ucu işlək uc adlanır. 2. Su xi-zəyi idmanında- **bax. yedək trosu.**

**- FAL LÖVHƏCİYİ-** Yelkənin bərklik və möhkəmliyini artırmaq üçün onun fal bucağına çox sərt plastin bərkidilir (və ya parçasının layları arasına qoyulur).

**FALANQA-** Şahmat taxtasında horizontaldan qabaqda yerləşən qarışiq xanaların üst sırasında nəzarəti təmin edən piyada-fiqur konstruksiyası.

**FALİN-** Şvartov qayığını körpüyə və ya gəmiyə bağlamaq üçün yoğun ip.

**FALSTART-** Hakim-startçının siqnallına qədər vaxtından əvvəl götürülmüş start. İki fal-starta görə idmançı diskvalifikasiya olunur (yarışda iştirakdan məhrum edilir).

**FALŞBORT-** 1. Akademik qayığın bort hasarı (üst tikilisi). Qayığı dalğalanma zamanı su ilə dolmasından qoruyur. Falşbortun sipəri (burun hissəsi) hətta

**FAZA**

uca dalğanı yarır və qayığı bort üzrə dövrələyir. 2. Adamların bortdan yixılıb suya düşməkdən qorumaq üçün göyərtənin kənarları boyunca tili üzərində qoyulmuş lövhə və ya metal profil.

**FALSKİL-** Ləpəyə davamlılığını artırmaq məqsədilə killi yaxtin altına boltlarla bərkidilmiş çuğundan və ya qurğusundan ibarət ballast kili . bax. həmçinin **Deydvud.**

**FARVATER-** Gəmilərin keçib-getməsini xəbərdaredici və üzücü naviqasiya vasitələri ilə (laylar, işarələr, siqnal üzgəci-buylar, nişan ağacları ilə və s.) mühafizə edən təhlükəsiz yol.

**FARTLEK-** İdmançının qaçışda hal-həvalından, məşqçinin komandası və ya partnyorun uzunmüddətli, fasiləsiz irəliləmə sürətinin dəyişməsindən ibarət məşq metodu (hərfi mənası “sürətlər oyunu”).

**FASSİYA-** Orqanları, damarları, sinirləri örtən və əzələlər üçün futlyar rolunu oynayan birləşdirici toxuma pərdəsi.

**FAYDALI ƏŞYALAR-** Takelajın bağ-lanması və gəzdirilməsi, həmçinin hissələrinin öz aralarında birləşdirilməsi və yelkənə bərkidilməsi üçün yaxt təchizatının yardımçı hissələri.

**FAYT-** Kikboksinqdə referinin döyüşün başlanması və ya davam etdirilməsini bildirən komandası.

**FAZA (DÖVR, MƏRHƏLƏ)-** Hə hansı bir hadisənin, prosesin və s.-nin inkişafında ayrıca mərhələ, dövr. Müəyyən sərhədləri olan orqanizmin, prosesin hərəkətlər sistemində kiçik vaxt vahidi. Məsələn, müxtəlif hoppanmalarda 4 əsas faza ayrılır: sürət vermə,

**FAZA**

itələmə, uçuş və yerə enmə. Ağırılıqqaldırmada dövrlə müqayisədə təmrinin daha kiçik tərkib hissəsi var. Dartma və ştanqı sinəyə qaldırarkən təkanda (sallaşğı oturuşdan ayağa durarkən) 3 dövr və 6 faza fərqləndirilir.

**- BAŞLANGİC FAZA-** Təmrinin başlandığı hərəkətlər sistemi elementi.

**- DAYAQSIZ FAZA-** Bədənin fəzada səthlə, alətlə, partnyorla, rəqiblə kontaktı olmayan vəziyyəti.

**- BİR DAYAQLI FAZA-** İdmançının yerisdə, qaçışda, hoppanmalarda bir ayaqla torpağa toxunması ilə xarakterizə olunan vəziyyəti.

**- KÜRƏYİN DAYAQSIZ SİLSİLƏ FAZASI-** Pərin hazırlıq fazası.

**- FƏAL (İŞÇİ) PƏR SİLSİLƏSİ FAZASI.** Avarın suda gəzdirilmə fazası.

**- FİNAL SƏYİ FAZASI-** Tullama texnikası elementi olub idmançının icra prosesində aləti yerdən lazımi hündürlüyü və optimal bucaq altında maksimal dərəcədə mümkün uçuş sürəti verərək buraxması.

**- İKİ DAYAQLI FAZA-** İdmançının idman yerisində iki ayağı ilə torpağa toxunmaqla xarakterizə olunan vəziyyəti.

**- İŞÇİ FAZASI-** Bədənin fəzada yerdəyişməsinə aparan əsas qüvvənin yaradıldığı hərəkət fazası.

**- XİZƏKLƏRDƏ TRAMPLİNDƏN HOPPANMA FAZALARI-** Hoppanma 4 əsas fazadan ibarətdir: sürət vermə fazası (aerodinamik olaraq optimal vəziyyətdə xizək cığırına güclü tullanmadan sonra yüksək sürətlə sürüşmə), itələmə fazası (ayırma stolunda diz oy-naqlarında ayaqların maksimal cəld açılması hesabına idmançının özünü

irəli-yuxarı fırlatmaqla çıxartması), uçuş fazası (yüksəlmə, uçuş trayektoriyasına çıxma, uçuş, yerə enməyə hazırlıq), enmə fazası (enmə dağına düşərkən zərbənin gücünün yumşaldılmasına yönəlmış hərəkətlər).

**- İTƏLƏMƏ FAZASI- bax. TƏKAN (1).**

**- PLANKANI KEÇMƏ FAZASI-** Hündürlüyü və şüvüllə hoppanmalarda uçuş texnikası elementi. Nəticə əldə etmək nöqtəy-nəzərindən hoppanmanın həllədici fazası idmançının bütün əvvəlki hərəkətləri ilə hazırlanır. Hündürlüyü hoppanmalarda plankanı keçmə texnikası hoppanma üsulundan asıldır. Şüvüldən əllərlə itələnmənin başa çatmasından sonra hoppanmanın dayaqsız son hissəsi. Plankanın ətrafında əlləri arxaya atmaqdan sonrakı qövsvari hərəkət.

**- GİMNASTİK AT ÜZƏRİNƏ SİÇRAMA FAZALARI-** Manevəyə yanaşma, itələnmə, asılma və yerə enmə.

**- SON FAZA-** Təmrinin qurtardığı mərhələdə hərəkətlər sistemi elementi.

**- SUYA HOPPANMA FAZASI-** Suya hoppanmanın aşağıdakı fazaları fərqləndirilir: hazırlıq, qaçaraq atılma, itələnmə, uçuş və suya girmə.

**- UÇUŞ FAZASI-** 1. İdmançının qaçışda, hoppanmada yerdən ayrılma, eləcə də tullayıcının aləti buraxma məqami. 2. İdmançının dayaqla (yerlə, baryerlə, şüvüllə, tramplinlə, alətlə) kontaktının olmaması ilə xarakterizə edilən qaçış və ya hoppanmalar texnikası elementi.

**- ÜZGÜCÜNÜN STARTI İCRA EDƏRKƏN HƏRƏKƏTLƏRİNİN FAZALARI-** Üzgütün tumbadan

**FAZA****FEY**

startı icra edərkən bütün hərəkətlərini aşağıdakı fazalara bölmək olar: start reaksiyasının gizli dövrü, sallağı oturuşdan qollarla qolaylanma, itələnmə, ucuş, suya dalma, su altında sürüşmə və ilkin üzgüçülük hərəkətlərinin başlangıcı. Sudan startı icra edərkən hərəkətlər fazası sallağı oturuşla qolaylanma istisna edilməklə olduğu kimi qalır.

**- YERƏ ENMƏ FAZASI-** Qaçış və yeriş elementi olub ayağın cığırına qoyuluşuna daxil olan, hərəkətin istiqaməti ilə bir vaxta düşməyən, bununla da qüvvənin baş verdiyi amortizasiya texnikası elementi. **2.** Uzununa və üç təkanla hoppanma texnikası elementi olub hoppananın itələnmə nəticəsində ucuş trayektoriyasını daha dolğun tamamlamasını təmin edir. Quma toxunandan sonra qruplaşmada dərin oturuşla və ya oturaraq ayağını irəli çıxarmaqla yekunlaşır. **3.** Gimnastın yumşaq və təhlükəsiz yerə enməsini təmin edən, hündürlüyü və şüvüllə hoppanmaların, gimnastik, akrobatik və digər hoppanmaların texniki elementi.

**FEDERASIYA**

**- BEYNƏLXALQ İDMAN FEDERASIYASI-** Konkret idman növü üzrə, fiziki təribə və idmanın ümumi məsələləri, idmanın təbliği, idman elmi, əhalinin ayrı-ayrı qrupları arasında idmanın inkişafı və başqa fəaliyyət istiqamətləri (dünyada, ayrı-ayrı qitədə, regionda) üzrə milli federasiyaların birliyi, ittifaqı.

**- İDMAN FEDERASIYASI-** Hansısa idman növünün inkişaf məsələləri ilə, onun təbliği, idman fəaliyyətinin təmin edilməsi və s. ilə (ölkə, vilayət, şəhər

miqyasında) məşğul olan ictimai təşkilat.

**FENOMEN. STATİSTİK QÜVVƏLƏR FENOMENİ-** Güclü gərginləşmiş əzələlərdə mexaniki kompressiya (sixılma) səbəbindən statik poza vaxtı oksigen sərfinin azalması və qan axınının aşağı düşməsi. İdmançılarda statistik poza vaxtı həddən artıq gərgin əzələlərdə damarların mexaniki kompresiyası səbəbi ilə əzələ “nasosu” funksiyasının dayandırılması bir sıra hallarda xarici tənəffüsün qismən və ya tam kəsilməsinin nəticəsidir.

**FENOTİP-** Genetik amillər və fərdi inkişafla bağlı xarici mühitin təsiri altında formalalaşan orqanizmin vaxtaşırı baş verən xüsusiyyətlərinin məcmusu.

**FERMENTLƏR-** Zülal təbiətli bioloji katalizatorlar. Hüceyrələrdə kimyəvi reaksiyaların sürətini artırmağa kömək edən üzvi maddələr. Fermentlərin hər növü müəyyən maddələrin çevrilməsini kataliz edir, bəzən yeganə maddənin yalnız yeganə istiqamətdə kimyəvi reaksiyalarını ya sürətləndirir, ya da ləngidir.

**FERVEY-** Qolf üçün meydanda ti və qrin arasında oyun məkanının böyük hissəsinə tutan orta hündürlüklü oltluq sahə.

**FEYD-** Qolfda (sağəlli oyunçularda) zərbə nəticəsində top düz uçur, lakin sonda hədəfdən sağa azacıq kənara çıxır.

**FEYR PLEY-** Səmimi, təmiz oyun. Yarış sistemində iştirak edən idmançının, məşqçinin, hakimin və başqa mütəxəssislərin yarışmanın qayda və reqlamenti-nə ciddi əməl etməsi. Dələduzluğa, firildağğa, kobudluğa, qadağan olunmuş üsul və metodlara yol verməmək, dopinqdən

**FƏA**

istifadə etməmək öhdəliyi.

**FƏAL ÇEVİKLİK-** Oynaqlarda yalnız əzələlərin fəallığı sayəsində təzahür edən hərəkət amplitudası.

**FƏALİYYƏT. ALDADICI FƏALİYƏT-** Güleşçi qolları, qılçaları və gövdəsi ilə müxtəlif yarımcıq hərəkətlər icra edərək rəqibini müəyyən müdafiəni və ya fəndi başlamağa təhrik etməklə əvvəlcədən nəzərdə tutduğu hücum, yaxud əks-hücum texniki fəaliyyətini həyata keçirmək üçün əlverişli şərait yaradır.

**TAKTİKİ FƏALİYYƏT-** Fəndin müvəffəqiyyətlə icrası üçün istifadə olunan hər hansı bir taktiki üsulun tərkib hissəsi.

**FƏND-** Güleşçinin xalçaya münasibətdə rəqibin vəziyyətinin dəyişdirilməsinə yönəlmış ayrıca tamamlanmış fəaliyyəti.

- **ƏKS FƏND-** Rəqibin fəndinə yaxud əks fəndinə qarşı işlədilən cavab fəndi.

- **KÖRPÜDƏN CIXMAQLA ƏKS FƏND-** Körpü vəziyyətində olan güleşçi təmiz məğlubiyyətdən yayınmaqla rəqibini təhlükəli vəziyyətə salır.

- **YALANÇI FƏND-** Güleşçinin bilərəkdən sona çatdırmadığı fənd.

**FƏRDİLƏŞDİRİMƏ**

- **İDMAN TEKNİKASINI FƏRDİLƏŞDİRİMƏ-** Maksimal idman nəticəsi qazanmaq üçün idmançının bədən quruluşunun xüsusiyyətdən, fiziki keyfiyyətdən, psixi xassəsindən effektli istifadə etmək məqsədilə təmrinlərin texnikasına vərdiş etmə prosesi.

- **MƏŞQİ FƏRDİLƏŞDİRİMƏ-** Idmançının maksimal idman nəticəsi əldə etmək məqsədilə fərdi xüsusiyyətlərinə uyğun idman məşqinin qurulması.

**FIR**

**FƏRDİYYƏT. İDMANÇININ FƏRDİYYƏTİ-** İdmançının intellektual, emosional, iradi və hərəki sahələrdə özünü göstərən şəxsiyyətinin təkrarsızlığı, özünəməxsusluğu.

**FIRFIRA-** Fiquristin bir ayaq üzərində öz bədəninin vertikal oxu ətrafında uzun firlanma hərəkəti. Sallağı oturma pozasında icra olunur.

- **AYAQLARI ƏVƏZ ETMƏKLƏ**

**FIRLANMA-** Fiquristin bir ayaq irəli olmaqla sallağı oturuşda bədəninin firlanma hərəkəti, yəni sərbəst ayağa keçid zamanı dayaq ayağına tərəf baş verir, sonra firlanma yeni sərbəst ayağa tərəf, yəni arxaya davam edir.

**FIRLANĞIC-** Akademik qayığın çıxarırla bilən avar yerinin konstruksiya elementi, avarın fiksatoru və dayağı kimi suyun səthinə perpendikulyar olaraq öz oxu ətrafında firlanır. Plastmas şarnır detal konus şəkilli milə geydirilir və üstündən bərk cəmləşdirilir. Konus firlanğıcla avarın üfüqi müstəvidə yerini dəyişirməyə, eləcə də onu buraxmağa və sudan çıxarmağa imkan verir.

- **CÜT-CÜT FIRLANĞIC-** Cüt-cüt (qoşa-qoşa) avari qeyd etmək üçün firlanğıc.

- **İKİTƏRƏFLİ FIRLANĞIC-** Cüt-cüt və qoşa kürəkli avarları qeyd etmək üçün firlanğıc.

- **QOŞA KÜRƏKLİ FIRLANĞIC-** Qoşa kürəkli avari qeyd etmək üçün firlanğıc.

**FIRLANMA- (1).** İdmançının bədəninin hansısa bir (maddi və ya xəyalı) oxu ətrafında hərəkəti. Uçuş fazasında firlanma bədənin əsas oxlarından (köndələn, uzununa və ya ön-arxa) birinin ətrafında yerinə yetirilir. Eləcə də idman-

**FIR**

çinin dayaq fazasında xarici oxlar (atqığının, paralel və ya müxtəlif hündürlüklü tirlərin, halqların və s.) ətrafında firlanmaları fərqləndirilir.

**- BƏDƏNİN PLANKA ƏTRAFINDA FIRLANMASI-** Hündürlüyü və şüvüllə hoppanmalarda bədənin uçuş zamanı ayrı-ayrı hissələrinin planka üzərindən ardıcıl keçirilməsi məqsədilə üç oxdan (köndələn, uzununa, ön-arxa) birinin ətrafında firlanması.

**- BİR OXLU FIRLANMA-** İdmançının uçuşda bədənin yalnız bir -köndələn (salto icra edərkən) və ya uzununa (vint yerinə yetirərkən) oxu ətrafında firlanması.

**- KOMBİNASİYA EDİLMİŞ FIRLANMA-** İdmançının uçuşda bədənin köndələn və uzununa oxu ətrafında eyni vaxtlı və ya ardıcıl firlanması. Akrobatikada, gimnastika, suya tullanmalar, batutda hoppanmalar və fristaylda tətbiq edilir.

**FIRLANMA (2).** Rəqqasın idman rəqslərində bədən kütləsinin ümumi mərkəzinin aşkar qarışmadan gövdəsinin firlanma hərəkəti.

**- "SLİP-PIVOT" FIRLANMA-** Ayaq pəncəsinin ön hissəsində bir ayaqla sürüşən hərəkət, o biri ayağın firlanma hərəkəti zamanı oxa keçən texniki element.

**- SPİN FIRLANMA-** Əsas mərkəzi firlanma.

**- "SVİVL" FIRLANMA-** Fərdi texniki hərəkət olub gövdənin dayaq ayağı pəncəsinin ön hissəsində firlanması.

**FIRLANMA(3).**

**- AYAQLARI DƏYİŞDİRİRMƏKLƏ FIRLANMA-** Konkilərdə təknəfərlik və qoşalıqda fiqurlu sürüşmədə figurist orijinal program elementinin icrası za-

**FIR**

manı hər ayağında minimum 6 dövrə firlanır. Eləcə də sərbəst programda ayağı dəyişənə qədər eyni sayda dövrə icra edir və ayağı dəyişəndən sonra isə firlanmaya hədd qoyulmur.

**- BİRGƏ FIRLANMA-** Konkilərdə qoşalıqda fiqurlu sürüşmə elementinin icrası zamanı partnyorlar müxtəlif mövqelərin birində ümumi mərkəz ətrafinə firlananda hansısa bir yapışmadan istifadə edirlər.

**FIRLANMA (4)-** Fiqurlu sürüşmə üzrə konkilərdə məcburi program elementinin icrası zamanı figuristin bədəni dayaq nöqtəsinə əsaslı dəyişdirmədən vertikal oxu ətrafında dövri hərəkətini yerinə yetirir.

**- QARANQUŞ FIRLANMA-** Figuristin bir ayaq üzərində vertikal ox ətrafində uzun sürən dövri hərəkəti zamanı onun bədəninin vəziyyəti buzun səthinə üfüqi olur.

**- QOŞALIQDA FIRLANMA-** Konkilərdə qoşalıqda fiqurlu sürüşmədə elementin icrası zamanı partnyorlar dayaq ayaqları arasında mərkəzdə yerləşmiş ümumi ox ətrafında firlanırlar.

**- MÖVQEYİ DƏYİŞDİRİRMƏKLƏ FIRLANMA-** Konkilərdə fiqurlu sürüşmənin məcburi programında figuristin icra zamanı figuru ayaq üstə vəziyyətinə oturuş və ya qaranquş vəziyyətinə və əksinə dəyişdiriyi firlanma variantı.

**- PARALEL FIRLANMA-** Konkilərdə ikinəfərlik fiqurlu sürüşmədə figuristlər ayrıca firlanırlar, lakin partnyorların bütün firlanma mərhələləri bir-birinə uyğun gəlir.

**FIRLANMA (5)-** Sinxron üzgüçülükdə əsas hərəkətlərdən biri: üst nöqtədən suya

**FIR**

rəvan dalma mövqeyində “bədənin suya dalmada vertikal” mövqeyinə qədər kön-dələn ox ətrafında çox asta firlanması.

- **AÇIQ FIRLANMA-** Sinxron üzgü-çüllükdə firlanma variantı. Ayaqlarla hərəkətin və firlanmanın uyğunluğu. Adətən “şpaqat” və “kran” mövqelə-rində yerinə yetirilir.

**FIRLANMA (6)-** İdmançının idman alətini dairəvi hərəkətə (və ya başqa firlanma növünə) getirməsi.

- **ÇƏKİCİN FIRLANMASI-** Tullayı-cının tullamaqdan əvvəl çəkicə ilkin sürət vermə üsulu. Adətən 3-4 ilkin da-irəvi firlanma icra olunur.

- **CİSMİN FIRLANMASI-** Bədii gim-nastika elementi. Cismin öz kütləsinin ümumi mərkəzindən keçən ox ətrafin-də firlanma hərəkəti.

- **XİZƏKLƏRİN FIRLANMASI-** Dağ xizəkçisinin döngəyə giriş fazası. Dönmələrin sürətini artırmaq və trası keçmə məsafəsinin qısaldılması üçün tətbiq edilir. Xizək firlanmalarının ən çox yayılmış vasitələri: gövdə ilə firlanma (xizəkçi gövdəsini ciddi-cəhdə döñüş tərəfə fırladır, sonra isə ayaq əzələlərini təcrid etmək nəticəsində xizəyə firlanma impulsu verilir), vint-bucaq firlanma (xizəkçi dayaqsız vəziyyət məqamında ayaq əzələlərinin səyi ilə xizəyi döñüş istiqamətinə yönəltməklə bədənin yuxarı hissəsi əks istiqamətdə firlanır; eyni zamanda xizəyin yan tərəfinin itələnməsi icra olunur. Xizəklər burulma hərəkəti ilə dönmə tərəfə firlanır, bucaq dönmələri isə dönmə qövsü üzrə icra olunan hərəkətin kantına qoyulur. Vint-bucaqlı firlanma hazırlıq tələb etməyən slalom-

**FIR**

da da istifadə olunur.

- **TOPUN FIRLANMASI-** İdman oyunlarında raketkanın, klyuşkanın, tox-mağın, bilək və ya ayaq pəncələrinin hərəkətləri məqamında topa onun üfüqi və ya vertikal oxu ətrafında müxtəlif istiqamətli firlanmalar vermə. Bu ele-ment oyunçuya konkret yarış şəraitində topun ucuş trayektoriyasına və onun meydançadan, rəqibin qızış sıpərindən və ya əlindən sıçrama xarakterinə təsir göstərməyə imkan verir. Topun ən mürəkkəb firlanmaları stolüstü tennis-də müşahidə olunur.

- **TOPUN ALTDAN FIRLANMASI-** Topun əks irəliləyən hərəkətlə üfüqi ox ətrafında firlanması. Termin böyük tennis və stolüstü tennisdə işlədirilir.

- **TOPUN ARXADAN GƏLƏN (EY-Nİ İSTİQAMƏTDƏ OLAN) FIR-LANMASI-** Topun sagittal müstəvidə köndələn oxu ətrafında saat əqrəbinin hərəkəti istiqamətində firlanması. Ter-min, əsasən stolüstü tennisdə işlədirilir.

- **TOPUN QARIŞIQ FIRLANMASI-** Topun firlanmasının bəzi növlərinin, məsələn, üst-yan, alt-yan-sağ növlərinin uyğunluğu. Termin, əsasən böyük tennis və stolüstü tennisdə işlədirilir.

- **TOPUN QARŞIYA ÇIXAN FIR-LANMASI-** Topun saat əqrəbinin əks hərəkəti istiqamətində sagittal müstə-vidə ortadan uzununa oxu ətrafında sağa və sola firlanması. Termin stolüstü tennisdə işlədirilir.

- **TOPUN ÜSTDƏN FIRLANMASI-** Topun üfüqi oxu ətrafında firlanmaqla irəliləmə hərəkəti. Termin, əsasən sto-lüstü və böyük tennisdə işlədirilir.

**FIR****- TOPUN YANDAN FIRLANMASI-**

Topun vertikal və ya ona yaxın oxu ətrafında firlanması. Sağ və sol tərəfli yandan firlanmalar da fərqləndirilir. Bu termin, əsasən, böyük tennisdə və stolüstü tennisdə işlədirilir.

**- TULLAMALARDA FIRLANMA-**

Alətə sürətvermə üsulu və disk, çəkic atıcısı və qumbara təkançısının spesifik "yüyürməsi". "İdmançı-alət" sistemi hərəki sürətin rəvan artması və tullanılan tərəfə tullayıcının dairə üzrə irəliləməsi ilə müşayiət olunur.

**FIANKETTİROVANIYE-** Şahmat partiyasında filin cinahdan irəliləməsi.

**FIQUR (1)-** 1. Sinxron üzgüçülükdə mövqelərin, həmçinin bir mövqedən başqasına keçmək üçün icra edilən hərəkətlərin ciddi müəyyənləşdirilmiş ardıcılılığı. Bütün fiqurlar dörd qrupda birləşdirilir, hər fiqurun öz sıra nömrəsi var. 2. Su xızəyi idmanı (fiqurlu sürüşmə) elementi. Katerin yedəyindəki idmançı yarış qaydalarından götürülmüş istənilən sayda fiquru distansiyada icra edir. Fiqurlar dalğada və ya kılvaterdə bir və ya iki xizəkdə icra olunur. Bütün fiqurlar üç qrupda birləşdirilir: firlanma, tros üzərində addımlama və icra zamanı idmançının yalnız ayağı ilə trosdan yapışması. Fiqurlar xalların müxtəlif cəmi ilə (20-dən 550-yə qədər) qiymətləndirilir.

**FIQUR (2)-** Şahmatda piyadalardan fərqli olaraq şahı, veziri, topu, fili və ati fiqur adlandırmaq qəbul olunmuşdur.

**- BAĞLI (QEYRİ-SƏRBƏST) FIQUR-** Başqa fiquru hücumdan himayə edən (pərdələyən) şahmat fiquru.

**- PİŞ FIQUR-** Mütəhərrikliyi və zərbə

**FİQ**

qüvvəsi məhdud olan şahmat fiquru.

**- SÜRƏTLİ FIQUR-** Fasiləsiz olaraq şahı (az-az halda başqa fiqurları da) təqib edən, pat ucbatından götürmək mümkün olmayan müdafiəsiz şahmat fiquru. Sürətli fiqurun köməyi ilə zəif tərəf çox vaxt heç-heçəyə nail olur.

**- UZAQVURAN FIQUR-** Rəqib cəbhəsinə uzaqdan hücum etmək bacarığı olan geniş hərəkət diapazonlu şahmat fiquru. Belə fiqur vəzir, top və fil ola bilir. **FIQUR (3)-** Dağ xızəyi traslarında müxtəlif qapıların birləşdirilməsi (əla-qələndirilməsi) və onların slalom trasında standart uyğunluğu. Əsas fiqurlar: "ilan", "sancaq", "anfilada" (bir-birinə düz yolu olan yanaşı otaqlar).

**FIQUR (4)-** İdman rəqslerində - konkret rəqsin kompozisiyasının qurulmasının struktur vahidi. Konkret rəqsin musiqisinin bir takt daxilində məhdudlaşdırılması.

**- MƏCBURI FIQUR-** Konkilərdə təknəfərlik fiqurlu sürüşmədə məcburi təmirin elementləri, xətləri və nöqtələrinin müəyyən məcmusu. Əgər fiqurlar bir necə izdən ibarətdirsə, o vaxt kəsişməməlidirlər.

**FIQURLAR**

**- AĞIR FIQURLAR-** Şahmatda vəzir və topa verilən ümumi ad.

**- QORODKİ (ŞƏHƏRCİK) FIQURLARI-** Oyun üçün meydançada taxta şəhərciklərdən ibarət xüsusi qurulmlar. Bir partiya üçün 15 fiqur - "top", "ulduz", "quyu", "artilleriya", "pulemyot yuvası", "qarovulçular", "tir", "çəngəl", "ox", "buğum-buğum torpaq səngər", "raketka", "xərçəng", "oraq", "təyyarə", "məktub" olur. 10 fiqurdan

**FİQ**

ibarət partiyada “qarovulçular”, “tir”, “çəngəl”, “ox”, “dirləkli bənd” olmur. Qorodki oyunu zamanı fiqurlar toxmaqla vurulub meydandan çıxarılır.

**- MANEJ FİQURLARI-** At idmanına aid təmrinlər: istiqamətlərin dəyişməsi, voltlar, yarım voltlar, dairələr, səkkizliklər, çapışmalar, serpantinlər, ziqzaqlar (dolambaclar), dayanmalar, dayandırmalar, yan hərəkətlər, sağ və sol ayaqla dördayaq qalopa qalxmalar, dördayaqda ayaqlarda dəyişiklik, passaj, pi-affə və s. Bu fiqurların düzgün yerinə yetirilməsi atının idarəetmə və atın məniyə öyrədilməsi məharəti haqqında mühakimə yürütülməyə imkan verir.

**- I QRUP FİQURLAR-** Sinxron üzgüçülük fiqurlarının icrası bir və ya iki ayağın su səthində düzləndirilməsi ilə başlanır.

**- II QRUP FİQURLAR-** Bədənin dairə üzrə başın vertikal səthi ilə irəli, kürəyin dairə daxilinə hərəkəti zamanı icra olunan sinxron üzgüçülük fiqurları.

**- III QRUP FİQURLAR-** Bədənin ayaqlar irəli vertikal səthiliklə, dairə üzrə kürək dairə daxilinə hərəkətlə icra olunan sinxron üzgüçülük fiqurları.

**- IV QRUP FİQURLAR-** Öz orijinallığı ilə fərqlənən və başqa qrupların elementlərinin daxil olmadığı sinxron üzgüçülük fiqurları.

**- YÜNGÜL FİQURLAR-** Şahmatda fil və ata verilən ümumi ad.

**- FİQURLARIN İCRA HƏNDƏSƏSİ-** Sinxron üzgüçülükdə idmançı qadınlar tərəfindən fiqurların dairələrə, kvadratlara, qövslərə və s. uyğun olaraq dəqiq icrasını səciyyələndirən anlayış.

**- FİQURLARIN MƏRKƏZLƏŞDİRİL-**

**FİN**

**MƏSİ-** Şahmat taxtasının mərkəzinə yaxın yerdən rəqibin mövqeyinə böyük təsir göstərən fiqurların düzülüşü. Mərkəzləşdirilmə zamanı fiqurların zərbə qüvvəsi və manevr (etmə) qabiliyyəti artır.

**FİL-** Şahmat fiqurlarından biri. O, istənilən mümkün məsafədə bütün tərəflərə diaqonal üzrə gedir və rəqibin fiqurunu vurur. Başlangıçda hər partnyorun iki fili olur. Onlardan biri yalnız ağ xana üzrə, o biri ancaq qara xana üzrə hərəkət edir. Qısalılmış işarəsi F-dir.

**MÜXTƏLİF RƏNGLİ FİLLƏR-** Şahmat taxtasının müxtəlif rəngli xanaları üzrə hər tərəfindən birinin hərəkət etdiyi iki fil (ağ və qara).

**FİLDER-** Beysbolda komandasını müdafiə edən meydan oyunçusu. Komanda üç filder - sağ, sol və mərkəz filдерləri olur.

**FİNAL-** “Uduzan çıxır” formasında çoxpilləli yarışın son hissəsində müəyyən sayıda idmançı və ya komanda - qalibi müəyyənləşdirən yarımfinalın qalibləri iştirak edir.

**- COXNÖVÇÜLÜK ÜZRƏ FİNAL-** Idman gimnastikasında şəxsi yarışlarda 12-36 idmançı -qadın və kişi (qabaqcadan keçirilmiş yarış üzrə) Coxnövçülüyüň bütün növlərində yalnız yüksək çətinlikli sərbəst təmrinləri yerinə yetirməklə iştirak edirlər. Onların nəticələrinə görə mütləq çempionlar müəyyənləşdirilir.

**- ƏSAS (BÖYÜK) FİNAL-** 1-dən 6-ya qədər yerlərin oynanıldığı avarlı qayıqsurmə yarışı.

**- KİÇİK FİNAL-** 7-dən 12-yə qədər yerlərin oynanıldığı avarlı qayıqsurmə yarışı.  
**FİNALÇI-** Idman yarışının final hissə-

**FİN**

sində iştirak edən idmançılar qalibi müəyyənləşdirirlər.

**AYRI-AYRI NÖVLƏR ÜZRƏ FİNALLAR-**

İdman gimnastikasında şexsi yarışlarda 8 idmançı- qadın və 8 idmançı- kişi iştirak edir (çoxnövçülüyün hər növü üzrə komanda birinciliyində və ya ilkin yarışlarda) və çoxnövçülüyün hər növündə yalnız da-ha çətin sərbəst təmrinləri icra edirlər. Nəticələrə görə çoxnövçülüyün ayrı-ayrı növləri üzrə çempionlar müəyyənləşdirilir.

**FİNİŞ-** 1. Dövrəvi idman növlərində distansiyanın qurtaracaq yeri nəticələrin avtomatik qeyd edilməsi üçün xüsusi cihazlarla təmin olunur. Cihazlar əl xronometrajlanmasında finiş vaxtını qeydə alır və iştirakçıların gəlmə qaydasını müəyyənləşdirir. 2. Distansiyanın, yarışmanın son mərhələsi.

- **ARALIQ FİNİŞ-** Trek, şosse velosipedi, avtomobil, motosiklet və başqa idman növlərində distansiyanın müəyyən sahələrində sonuncu məntəqə. Aralıq finislərdə göstərilən nəticələr qalibin müəyyənləşməsində hesaba alınır.

- **“BAZALI” FİNİŞ-** İştirakçı sprint və slalom tipli yarışda avtomobili finiş vari-antında elə dayandırmalıdır ki, finiş xətti avtomobil bazası dairəsindən keçsin.

**FİNİŞƏ ÇATMA-** Distansiyanın son kəsiyini keçmə çox vaxt finiş sürətləndirilməsi ilə müşayiət olunur.

**FİNT-** Bir çox idman növlərində (hər seydən əvvəl idman oyunlarında və təkmübarizlikdə) tətbiq edilən, məqsədi diqqəti yayındırmaq, rəqibi yalan hə-rəkətlərin köməyi ilə aldatmaq, həqiqi-

**FİT**

qətdə düşünülmüş texniki üslub qarşısında hərəkətin imitasiyası olan texniki-taktiki element.

**FİRN-** Qar və buz arasında keçici pillə, quruluşca iri dənəli, möhkəm bərkimmiş qar.

**FİŞKA. YOL ÜÇÜN FİŞKA-** Kart və yüngül avtomobillər üçün düzgün gedidə nəzarəti təmin edən 8x8 sm kəsimli, yük avtomobilləri və avtobuslar üçün 12x12 sm kəsimli taxta tir.

**FİTNES-** Fiziki mədəniyyətin müxtəlif formalarını birləşdirən, kondision, sağlamlıq və idman istiqamətli aerobikanın, şeypinq, rəqs hərəkətləri, gimnastika elementləri, döyüş sənəti, zalda psixotreninqin, hovuzda və açıq meydançalarda əhalinin bütün yaş qrupları ilə keçirilən fiziki məşğələlərin geniş kompleksinin istifadəsinə əsaslanan anlayış.

**FİTNES-KLUB-** Sağlamlıq istiqamətli idman növlərinin həvəskarlarını və hərəki fəallığın müxtəlif formalarını birləşdirən idman təşkilatı. Özünün idman qurğuları (zalları) və peşəkar məşqçiləri olur.

**FİTNES-YARIŞ**

- **FİNAL FITNESS YARIŞI (AXŞAM ŞOUSU)-** Sayı 35-dən çox olmayan idmançı qadınlar. 1-ci raund - iştirakçı qadınların alt palterlarda fiziki hazırlığı və bədən tənasüblüyünün qiymətləndirilməsi. 2-ci raund-qüvvənin, ustalığın, cə-vikliyin, dözümlülükün qiymətləndirilməsi. Hərəkətlərin sərbəst programının icrası. 3-cü raund-gözəlliyyin, boy-buxunun, qamətin, axşam palterləri geymiş iştirakçı qadınların görkəmi.

**FİTNES-YARIŞLAR-** İdmanın aşa-ğı-dakı yarış növlərini əhatə edən yeni

**FİZ****FLA**

forması: a) tanışlıq, 1-ci raund-üzgüçülük paltarı geyinmiş iştirakçının qiymətləndirilməsi və fiziki hazırlığı; 2-ci raund-gözəlliyin, duruşun, boyun, qəmətin, gecə paltarı geymiş iştirakçının təmkinliyi. Hər birinin mikrofonda öz çıxışı ilə qiymətləndirilməsi.

**FİZİOLOGİYA-** Canlı orqanizmin və onun hissələrinin həyatı vəzifələri və fəaliyyəti haqqında, funksional sistemləri, ayrı-ayrı orqanları, toxumaları, hüceyrələri haqqında, onların bir-biri ilə əlaqələri və öz aralarında və ətraf mühitlə qarşılıqlı təsiri haqqında elm.

**- İDMAN FİZİOLOGİYASI-** Ümumi fiziologiyanın fiziki işin icrası zamanı və bərpa dövründə, eləcə də fiziki tərbiyə və idmanla uzun müddətli məşğəllər hesabına funksional sistemlərdə baş verən müxtəlif dəyişmələri, idmançı orqanizminin fəaliyyət xüsusiyyətlərini aşşadıran bölməsi.

**FİZİOTERAPİYA-** Təbii (günəş, havə, su və s.) və süni (elektrik cərəyanı, maqnit sahəsi və s.) fiziki amillərin fizioloji təsirini öyrənən, eləcə də onların müalicə və profilaktik tətbiqini işləyib hazırlayan təbabət sahəsi.

**FLAMİNQO (QIZILQAZ)- (1).** Sinxron üzgüçülük mövqeyi: bucaq altında arxası üstə su səthinə yaxın, bir ayaq su səthinə nisbətdə 90 dərəcə bucağa qədər yuxarı vertikal qaldırılmışdır, o biri ayaq çanaq-bud və diz oynaqlarında bükülmüşdür (baldır su səthinə paraleldir və “vertikal” ayağın daxili tərəfinə sıxlılmışdır).

**- SUYA DALMADA FLAMİNQO-** Sinxron üzgüçülük mövqeyi. “Flaminqo” mövqeyinə oxşardır, lakin suyun

səviyyəsi “vertikal” ayağın topuq çıxıntısındandır.

**FLAMİNQO (2)-** Sinxron üzgüçülük figuru olub aşağıdakı əsas mövqelərdən ibarətdir: arxası üstə, yuxarı bucaq, flaminqo, iki ayaqla yuxarı bucaq, vertikal.

**- BÜKÜLÜ DİZLƏ FLAMİNQO-** Bu sinxron üzgüçülük figuru aşağıdakı əsas mövqelərdən ibarətdir: arxası üstə, yuxarı bucaq, flaminqo, bükülü dizlə vertikal, vertikal.

**- BÜKÜLÜ DİZLƏ FLAMİNQO, BURAĞAN-** “Bükülü dizlə flaminqo” figuruna oxşar, lakin “bükülü dizlə vertikal” mövqeyində burağan icra olunur.

**- BÜKÜLÜ DİZLƏ FLAMİNQO, 180 DƏRƏCƏDƏ (360 DƏRƏCƏDƏ) FIRLANMA-** “Bükülü dizlə flaminqo” figuruna oxşar, lakin “vertikal” mövqeyində 180 dərəcədə (360 dərəcədə) firlanma “suya dalmada vertikal” mövqeyinə qədər icra olunur.

**- BÜKÜLÜ DİZLƏ FLAMİNQO, VİNT-FIRLANMA-** “Bükülü dizlə flaminqo” figuruna oxşar, lakin “vertikal” mövqeyində əvvəlcə yarımvint (vint) sonra “suya dalmada vertikal” mövqeyinə qədər 180 dərəcədə firlanma yerinə yetirilir.

**- BÜKÜLÜ DİZLƏ FLAMİNQO, YARIMVİNT (VİNT)-** “Bükülmüş dizlə flaminqo” figuruna oxşar, lakin “vertikal” mövqeyində yarımvint (vint) icra olunur.

**- BÜKÜLÜ DİZLƏ FLAMİNQO, DAVAMLI FIRLANMA-** Bükülü dizlə “flaminqo” figuruna oxşar, lakin “vertikal” mövqeyində maksimal miqdarda firlanmalar yerinə yetirilir.

**- FLAMİNQO, DAVAMLI FIRLANMA-** Flaminqo figuruna oxşar, lakin

**FLA**

suya dalmada maksimal sayıda vertikal fırlanmalar icra olunur.

- **FLAMİNQO, GİRDAB (BURAGAN)**- “Flaminqo” figuruna oxşar, lakin “vertikal” mövqeyində burağan yerinə yetirilir.

- **FLAMİNQO, VİNT-FIRLANMA**- “Flaminqo, yarımvint” figuruna oxşar, lakin “vertikal” mövqeyində yarımvint və “suya dalmada vertikal” mövqeyinə qədər 180 dərəcədə fırlanma icra olunur.

- **FLAMİNQO, YARIMVİNT (VİNT)**- “Flaminqo” figuruna oxşar, lakin “vertikal” mövqeyində yarımvint (vint) icra olunur.

- **FLAMİNQO, 180 DƏRƏCƏ (360 DƏRƏCƏ) FIRLANMA**- “Flaminqo” figuruna oxşar, lakin “vertikal” mövqeyində 180 dərəcədən (360 dərəcədən) “suya dalmada vertikal” mövqeyinə qədər fırlanmalar icra olunur.

**FLİK-FLYAK- bax. FLYAK.**

**FLİP**- Konkilərdə figurlu sürüşmədə hərəkətdə ikən arxaya-daxilə icra edilən hoppanmalar variantı. Buz üstündə təkan ayağı konkisinin dişində dayanan burun qrupuna daxildir. Fiqurçu əvvəlcə buz üstündə yellənir, sonra bir konkinin dişciyi və dayaq ayağı konkisinin daxili tili ilə itələnir, uçuşda bədənin fırlanma istiqaməti müsbətdir (tamdır), yəni təkan qövsünün əyri tərəfinə fırlanır.

**FLOR**- Gəmi gövdəsinin alt (dib) dəstinin köndələn bağlılığı. Florların təyi-natı - şpanqoutların qollarının bəndlənməsi, onların killə birləşdirilməsi və alt hissənin örtüyünün bərkidilməsidir.

**FLYAK**- Akrobatik və gimnastik təm-rin, iki fazalı ucuşla iki ayaqla yuxarı-ar-

**FOL**

xaya hoppanma: ayaqların təkanından sonra əllərdə dayağa qədər (kurbet), birinci hissədə əyilərək əllərin təkanından sonra ikinci hissədə açılıraq hoppanma. Flyak yarımcıq sallağı oturuşdan, mayal-laqdan, təkərdən, kurbetdən, rondatdan, templi saltadan sonra icra olunur.

**FLYAYER**- Cıdırda qısa məsafələrdə yüksək nəticə göstərən at.

**FLYUQARKA**- 1. Yaxtın dor ağacının başında küləyin istiqamətini müəyyənləşdirən qurğu. 2. Yürüsdə qayıq ekipajının getməli olduğu su ciğirinin nömrəsi göstərmiş cədvəl. Flyuqarka qayığın göyərtəsində vertikal vəziyyətdə bərkidilir.

**FOK. DOR FOKU**- Qabaq dorun (dorun alt yelkəninin) şxunu (iki və ya üç dorlu yelkənli gəmilərdə).

**FOKSTROT**- Buz üstündə 14 addım-dan ibarət məcburi idman rəqsi. Hər birində 4 hesabı ilə 25 takt tempində, yəni dəqiqədə cəmi 100 hesabı ilə icra olunur. Musiqi müşayiəti 4/4 fokstrot-dur. Yarışda 4 seriya icra edilir.

- **ASTA FOKSTROT**- Standart pro-qrama daxil edilən idman rəqsi. Musiqi ölçüsü 4/4, beynəlxalq qaydalarla temp dəqiqədə 30 taktdır (120 zərbə). Töv-siyə olunan temp dəqiqədə 30 taktdır.

- **İTİ (CƏLD) FOKSTROT- bax. KVİKSTEP.**

**FOL**- Basketbol və futzal üzrə yarış qaydalarına aid termin. İdmançılar tərəfindən başlıca olaraq güc kontaktları ilə və ya idmana yaramayan davranışla bağlı yarış qaydalarının aşkar pozulması.

- **ARMSPORTDA FOL**- Yarışın keçirilmə qaydasının pozulmasına görə idmançıya xəbərdarlıq. İki fol almaq mə-

**FOL**

ğlubiyyət deməkdir.

**- ÇOX TƏKRARLANAN FOL-** Basketbolda bir komandanın iki və ya bir neçə oyunçusunun rəqib komandanın bir oyunçusuna qarşı eyni vaxtda fərdi fola yol verdikləri cəza. Qaydanı pozan hər oyunçu fol alır, zərər görmüş oyunçu isə iki cərimə atışı hüququ qazanır.

**- DİSKVALİFİKASIYA EDİCİ FOL -** Basketbolda idmançıya yaraşmayan davranışla bağlı ciddi cəza. Oyunçunun diskvalifikasiyasına və meydançadan qovulmasına səbəb olur.

**- QARŞILIQLI FOL-** Basketbolda komandaların iki oyunçusunun bir-birinə qarşı eyni vaxtda qarşılıqlı fola yol verdikləri üçün cəza. Qaydanı pozan hər iki oyunçu şəxsi töhmət alır. Oyun mübahisəli atma ilə təzədən başlanır.

**- QƏSDƏN EDİLƏN FOL-** Basketbolda oyunçunun bilərkədən etdiyi kobud pozğunluğa görə cəza. Günahlandırılan oyunçu fərdi fol alır, rəqib isə cərimə atması hüququ qazanır, bundan sonra top hücum edən komandada qalır.

**- ŞƏXSİ FOL-** Basketbolda cəza. Rəqiblə kontakt zamanı səhvə görə (blokirovka, ləngitmə, təkan vermə, pərdələmə, toqquşma və s.) oyunçuya protokolda qeyd edilən töhmət. Səhvin xarakterindən asılı olaraq cəza dərəcəsi - zərərçəkmiş komandanın yan xətti arxasından topun atılmasından üç cərimə atmasına qədər ola bilir.

**- TEXNİKİ FOL-** Basketbolda və futzalda cəza. Oyun vaxtı, oyun başlanana qədər, fasılə vaxtı idmançıya yaraşmayan davranışa görə, protokolda qeyd edilən töhmət. Texniki folu məşqilər, eh-

**FOR**

tiyat oyunçular və komandanı müşayiət edən şəxslər də ala bilər.

**FORA-** Müvəffəqiyyət qazanmaqdə bərabərləşdirmə şansı yaratmaq məqsədilə zəif rəqibə müəyyən şəraitlərdə verilən üstünlük. Foranın forması əvvəlcədən razılışdırılır.

**FORÇEKİNQ-** Hokkeydə hücum zonasında şayba uğrunda mübarizədə fəal müdafiə.

**FORDEVİND (RAST KÜLƏK)-** Yelkənli gəminin külək üzrə düz istiqaməti.

**FORMA**

**- İDMAN FORMASI-** Məşqin hər makro silsiləsində müəyyən şəraitlərdə qazanılan yüksək idman nəticələrinin əldə edilməsinə idmançının optimal hazırlanlıq hali. Fiziki, psixi, təxniqi və taktiki hazırlığın bütün tərəflərinin harmonik vəhdətini ifadə edir.

**- İDMANÇININ FORMASI-** 1. Miniyə öyrətmədə frak, silindr, ovçu qalstuku, ağ brici, ağ əlcəklər, çəkmələr və mahmızlar. Konkurda redinqot, jokey papağı, ağ bricilər, ağ əlcəklər, çəkmələr, şporlar. Krossda-bricilər, çəkmələr, şporlar, sərbəst üst geyimləri, arzu olunan şlem. 2. İdman məşğələləri və yarışları üçün qabaqcadan müəyyən edilmiş paltar.

**DÖYÜŞ FORMASI**

**- HÜCUM XARAKTERLİ DÖYÜŞ FORMASI-** Boksçunun rəqibi ilə təşəbbüsü ələ almağı nəzərdə tutan mübarizəsinin aktiv forması.

**- KƏŞFİYYAT XARAKTERLİ DÖYÜŞ FORMASI-** Boksçunun bilavasitə təkbətək döyüsdə rəqib haqqında məlumat alma vasitəsi.

**- MÜDAFIƏ XARAKTERLİ DÖYÜŞ**

**FOR**

**FORMASI-** Boksunun hücum hərəkətlərindən özünü qorumaq və rəqibi yorub təqətdən salmaqdan ibarət taktiki döyüş forması.

**- YARIŞ TƏMRİNLƏRİNİN MƏŞQ**

**FORMALARI-** İcra xüsusiyyətlərinə görə yarısdakı hərəki fəaliyyətdən fərqlənir. O, məşq vəzifələrinin həllinə yönəlir və təmrinlərin daha çox ağırlaşdırılmış və ya yüngülləşdirilmiş formalarını özündə birləşdirir.

**VƏRDİŞİN FORMALAŞMASI-** Hərəki fəaliyyəti mexaniki (avtomatik) icra etmək bacarığının təkmilləşdirilməsinə və inkişafına yönəlmış pedaqoji proses.

**FORMEYŞN-** Standart və ya Latin Amerikası idman rəqslərində yarış növü; komandaların (ansambların) qrup yarışları.

**FORMUL (1).**

**- LEYKOSİTAR FORMUL-** Qanda müxtəlif formalı leykositlərin faiz nisbəti.

**- ÇƏTİNLİK FORMULU-** Gimnastika, suya hoppanma və bəzi idman növlərində bu və ya digər çətin elementlərin miqdarı təmrinlərin tərkibində saxlanılır. Bu, yarış qaydaları və ya yarışlar haqqındaki əsasnamə ilə müəyyənləşir. Elementlərin qiyməti xüsusi cədvəllərdə göstərilir.

**FORMUL (2)-** Pauerliftinqdə qalibləri müəyyənləşdirmək üçün forma.

**- MALONE FORMULU-** Patrik Malonenin adı ilə adlandırılmışdır. Qadınlar arasında pauerliftinq üzrə yarışda ən yaxşı idmançı qadınları müəyyənləşdirmək üçün tətbiq edilir. Üçnövçülüyün yekununda idmançı qızların çəki kateqoriyalarında şansları bərabərləşdirən xüsusi çətinlik əmsalını nəzərə alır.

**FOR**

**- ŞVARTS FORMULU-** Güc hazırlığı müəllimi Layla Şvartsın (ABŞ) adı ilə adlandırılmışdır. Kişi arasında ən yaxşı atleti müəyyənləşdirmək üçün qabaqcadan təyin edilir. Formul üçnövçülüyün cəmini, atletin xüsusi çökisini və bütün çəki kateqoriyalarında idmançılara şanslarını bərabərləşdirən xüsusi əmsalla ifadə edilir. İndi daha mükəmməl Uilks formulu ilə əvəz olunur. Bu na qədər B.Hoffman və F.O.Keppol formullarından da istifadə olunmuşdur.

**- TƏKƏRLİ FORMUL-** Avtomobil təkərlərinin ümumi say nisbətini və aparıcı təkərlərin miqdarını göstərən iki rəqəmdən ibarət vuruqlar şəklində şərti işarə.

**- UİLKŞ FORMULU-** Robert Uilksin (Avstraliya) adı ilə adlandırılmışdır. Kişi və qadınlar arasında ən yaxşı atleti müəyyənləşdirmək üçün tətbiq edilir. Formul əvvəllər keyfiyyətcə standart məşhur Malone və Şvarts formullarını əvəz etmişdir.

**- YÜRÜŞ FORMULU-** Yürüş və idman avtomobilərinin konstruksiyalarını müəyyənləşdirən və onlarla məhdudlaşan kompleks texniki tələblər.

**FORPIK-** Yaxt gövdəsinin son burun hissəsi.

**FORPOST-** Açıq və ya yarımcıq vertikalda yerləşərək rəqibin düşərgəsində demarkasiya xəttinin arxasında şahmat fiqru. Bu figur hər seydən əvvəl öz piyadası və ya başqa fiqru ilə möhkəmləndirilir.

**FORŞTEVEN-** Qabaq tərəfdən yaxtin kilinə birləşdirilmiş və yaxtin burun formasını müəyyənləşdirən tir (və ya tirlər toplusu). Yaxt forştevenləri formasına görə düz stevnikə, qasıq şəkilli forştevenli yaxtlara və klipperştevenlərə bölünür.

**FOR**

Hazırda yaxtlar və şvertbotlar əyləmli forştevenlərə malikdir. Kiçik şvertbotlar da həm də transev burun olur.

**FORTINSTEP-** Buz üstündə 14 adımdan ibarət məcburi idman rəqsi. 2 zərbə hesabı ilə 56 takt və ya 4 hesabı ilə 28 takt tempindədir. Musiqi müşayiəti 6/8 və ya 4/4 marşıdır. Yarışda 4 seviyə icra olunur.

**FORWARD-** Bir sıra idman oyunlarında (futbol, hokkey və s.) hücumçu.

**-SƏRGƏRDAN FORWARD-** Futbolda, hokkeydə qapıya hücumda ön cəbhənin müxtəlif sahələrində sərbəst hərəkət edən hücumçu.

**“FOSBÜRİ-FLOP”-** bax. “Fosbüri-flop”üslü ilə hündürlüyü hoppanma.

**FOTOFİNİŞ-** Vaxtı müəyyənləşdirən və yarış iştirakçılarının finişə gəlmə ardıcılığını avtomatik olaraq qeyd edən cihaz (optik-elektron sistem).

**FRAK-** İdman rəqslerində programın standart növlərində partnyorların kostymu (o cümlədən, “sekvey və “formeyşn” programlarında).

**FRİRAYD-** Snoubordinqdə program növü-dağdan enmədə istənilən enişdə məhdudiyyətsiz sərbəst sürüşmə.

**FRİSTAYL-** 1. Snoubordinqdə program növü - akrobatik hoppanmalarla dolğun texniki sürüşmə. 2. İdman növü - dağ xizəklərində sürüşmənin sərbəst üsulu. Üç fənni- xizək baletini, moqlı və xizəklərdə akrobatik hoppanmaları təmsil edir. 3. Kikboksinqin bir bölməsi, həmçinin lou-kiklə full-kontakt da adlanır.

**FRUSTRASIYA-** İdmançının ağır, sıxıcı gərginlik, həyəcan, əlacısızlıq, ümidsizlik baş verən şəraitdə həyati əhəmiyyətli na-

**FUT**

iliyyətinin (yüksək nəticə, yarışda qələbə və s.) təhlükə altında qalması.

**FUK (RD)-** Keçən əsrə oyunda tətbiq edilirdi. Vurmayan (çox vaxt oyunçunun diqqətsizliyindən) damanın zərbəsi altında qalmış rəqib damasının cərimə kimi götürülməsi.

**FUL-** Xizəklərdə akrobatik hoppanmalarla arxaya vintvari salto.

- **DABL FUL-** Arxaya iki vintli salto.

**FUNKSIYA****HƏRƏKƏTLƏRİN GÖSTƏRİLMƏ**

**FUNKSIYASI-** Hərəkətin göstərilmək-lə icra olunan fəaliyyəti: programlaşdırın (təqdimat idealdır, yəni düşüncədə həyat tərzi), nizamlayan (insanın öz hərəkətləri ilə özünü nizamlamasının tərkib hissəsi) və məşqədici (təmrin onların praktik icrası olmadan hərəki fəaliyyət texnikasının təkmilləşməsinə təqdim olunur).

**“FUSEN-QACI”-** Cüdoçuya rəqibin xalçaya çıxmaması səbəbindən verilən qələbə.

**FUTBOL-** Hər komandada 11 nəfər olmaqla 7,32x2,44 m qapılı, 64-75x100-110 m ölçülü meydanda idman oyunu. Oyunun məqsədi topu ayaqlarla və ya bədənin istənilən başqa hissəsi ilə (əldən başqa) rəqibin qapısına vurmaqdır.

- **AMERİKA FUTBOLU-** Hər biri 11 nəfərlik iki komanda arasında oval topla 48,53 x91 m ölçülü meydanda idman oyunu. Bu oyunun qaydaları reqbi qaydalarına oxşardır. Oyun hər biri 15 dəqiqə olmaqla 4 dövrədən ibarətdir. Qaydalar sərt güc əsullarına icazə verir. Əgər reqbidə yalnız topa yiyələnən oyunçunu tutmağa icazə verilirsə, amerikan futbolunda istənilən oyunçu güc hücumuna mə-

**FUT**

ruz qalır. Oyunun tempi çox yüksəkdir.  
**- AVSTRALİYA FUTBOLU-** 18 nəfərlik iki komanda arasında oval topla idman oyunu. Meydanın standart ölçüsü yoxdur (109-155x137-182 m-ə qədər). Oyun qaydaları reqbi qaydalarına oxşardır. Oyunda aut, "oyundan kənar" və ziyyətlər yoxdur, burada yüksək temp vardır. Qaydaların yol verdiyi güc üsulları son dərəcə coxdur.

**FUTI (TƏKMÜBARİZLİKDƏ XÜSÜ AYAAQQABI)-** Yüngül, ayaq pəncələrini boş altlıqla topuğa qədər hündürlükdən örtən və yarış qaydasına uyğun çəkidə ayaqqabı.

**FUTSTOK-** Kontrast rənglə rənglənmiş, destimetrlərə və ya futlara bölməmiş şüvül. Suda böyük olmayan dərinlikləri, dayaz yerlə itələnməni və s. ölçməyə xidmət edir.

**FUTZAL-** Hər biri 5 nəfərdən ibarət olmaqla iki kmanda arasında məhdud dəyişmə (7 nəfər) hüququ olan, 24-36-nın 14-20 m-ə bərabər ölçülü meydança-zalda oynanılan futbol oyunu. Oyunun məqsədi 3x2 m ölçülü qapıya bədənin istənilən hissəsi (əldən başqa) ilə topu vurmaqdır. Topu qapıya qapı meydani sərhədində (4 m radiüsündə) vurmaq olmaz. Top futbol və mini-futboldakından kiçik ölçülü və ağır çəkili dir, buna görə də döşəmədən pis sıçrayır. Top oyuna yan xəttin, üz xəttin arxasından və ya künçdən əllə daxil edilir.

**Gg****GECİKMƏ (TƏXİRƏ SALMA).**

**- ATIŞIN TƏXİRƏ SALIMMASI-** Silah mexanizminin, patronun xarablığı

**GED**

və ya atıcının günahı üzündən atəşin açılmasına.

**GECİKDİRMƏ. ALPINİSTİN ÖZÜ-NÜ GECİKDİRMƏSİ-** Alpinistin özünü yixilmaqdan qorumaq və dayanacaqdandan sonrakı vəziyyətini müəyyən etmək üzrə hərəkətinə daxil olan təhlükəsizliyinin tərkib hissəsi.

**GEDİŞ (1)-** Bir sıra dövrlər üzrə gedən idman növlərində (əsasən xızək, velosiped və s.) müəyyən vasitələrlə hərəkət etmə.

**- EYNİ VAXTLI BİR ADDIMLIQ GEDİŞ-** Xızək yürüşlərində tətbiq edilən əsas gediş növlərdən biri. Əllərin və ayaqların uyğunluq üzrə işində eyni vaxtlı gedişin iki variantı fərqləndirilir: sürətli (eyni vaxtda ayaqları itələmək və əlləri qaldırmaqla) və əsas (qolları və ağacları halqavari qaldırmaqla və itələnmənin başlanğıcına qədər irəli sürətvermə variantı). Hərəkətlər silsiləsi ayaqla itələnmək və eyni vaxtda ağacı irəli qaldırmaqla başlanır, sonra dayaq ayağında birbaşa getmə gəlir. Sonra qollarla təkan, eyni vaxtda hərəkətdə olan ayaq və daha uzun ikinci sürüşmə əlavə olunur. Əsas variant: əllərlə təkandan sonra xızəkçi iki xızəkdə sürüşür, belini asta düzəldərək ağacları irəli uzadır. Hazırlaşandan sonra bədəninin ağırlığını sol ayağına salaraq təkanı sol ayağı ilə icra edir, eyni vaxtda ağacı yerə basır. Ayaqla təkanın qurtardığı vaxt əllərlə təkan başlanır və bu da əvvəlki eynivaxtlı gedişlər kimi yerinə yetirilir. Xızəkçi əllərlə təkanı davam etdirərək sağ xızəkdə sürüşür. Sol ayaq fəal yellənmə hərəkəti edərək irəli qaldırılır və əllərlə təkanın qurtar-

**GED**

dığı məqamda dayaq ayağı üzərində qoyulur. Əllərlə təkan qurtarır, xizəkçi hər iki xizək üzərində sürüsür.

**- EYNİ VAXTLI, İKİ ADDIMLIQ GEDİŞ-** Xizəklərdə hərəkətətmə zamanı ayaqlarla iki bir-birinin ardınca itələnmə əllərin bir itələnməsi ilə(eyni vaxtda sağ və sol əllə) icra olunur.

**- GİZLİ GEDİŞ-** Şahmat və ya dama partiyasının təxirə salınmazdan əvvəl son gediş: gediş yazılır, lakin rəqibin bilməməsi üçün taxtada göstərilmir. Gedişin yazılı konvertə qoyulur və oyun yenidən başlanana qədər yarışın hakimində saxlanılır.

**- KONKİ GEDİŞİ-** Konkisürənin texnikasını xatırladan qayda ilə xizəklərdə hərəkət etmə, yəni ağaclarla eyni vaxtlı itələnmə zamanı hərəkət istiqamətinə bucaq altında kənara sürüşən xizəklərlə yerinə yetirilən itələnmə.

**- NATAMAM GEDİŞ-** İdmançının suya hoppanmalarda irəli və ya geri firlanmaqla hoppanmaları icra edərkən 90 dərəcə bucaq altında suya dalması.

**- NÖVBƏLİ, İKİADDIMLIQ GEDİŞ-** İdmançının xizəklərdə bir-birinin ardınca ayaqlar və əllərlə (sağ ayaq, sol əllə təkan və s.) itələndiyi hərəkətətmə üsulu.

**- NÖVBƏLİ, DÖRDADDIMLIQ GEDİŞ-** Xizəklərdə hərəkətətmənin bu üsulunda ayaqlarla dörd itələnmə əllərlə iki növbəli itələnmə ilə yerinə yetirilir.

**- SƏRBƏST GEDİŞ-** Velosipedin pedalını işlətmədən (hərəkətsiz sürgü qolu zamanı) hərəkəti. Yalnız şose və turist velosipedlərinin arxa təkərində burğu olan zaman mümkündür; Trek velosipedlərinin burğusu yoxdur və buna

**GED**

görə də sərbəst gedişə malik deyildir.

**- TƏKRAR GEDİŞ-** 1. Su xizəyi idmanın, akademik qayıqsürmə, baydarka və kanoelərdə avarçəkmə və b. növlərdə hakimlərin eksəriyyətinin fikrinə görə iştirakçıların (iştirakçının) çıxışına təsir göstərə biləcək təkrar gediş su səthinin vəziyyətinin və ya hava şəraitinin dəyişməsi zamanı, eləcə də hakimlər kollegiyasına verilmiş təchizatın normal vəziyyətinin pozulması hallarında keçirilir. 2. Trekdə velosiped yürüşlərində sprinter yürüşünün bir neçə iştirakçısının finişə 200 m qalmış yixilması, bir borucuqlu təkərin deşilməsi halında; şoseda qrup yürüşünün qalibini müəyyənləşdirmək üçün fotofiniş göstəricilərinin qeyri-dəqiqliyi hesabına təkrar gediş keçirilə bilər. Təkər təkərə finişə gəlib çatan yürüşülərin startı əsas finişdən dərhal sonra 1 km məsafədə həyata keçirilir.

**- YARIMKONKİ GEDİŞİ-** Xizəklərdə hərəkətətmə tərzi. İdmançı təkan ayağı ilə xizək izinə bucaq altında itələnən zaman ikinci xizək birbaşa izlə hərəkət edir.

**GEDİŞ (2)-** 1. Şahmatda fiqur və ya piyadanın bir xanadan başqasına yerdəyişməsi, rəqibin fiqurunu götürmə, keçiddə götürmə, rokirovka (topla şahın yerini dəyişdirmə), piyadanın hansısa bir fiqura çevriləməsi. 2. Damada oyun qaydasına cavab verən damanın və damkanın yerdəyişməsi, yaxud damanı götürməklə və ya götürməməklə bir xanadan başqasına yerdəyişmə.

**- AÇIQ GEDİŞ-** Şahmat və ya dama partiyasını təxirə salmazdan əvvəl taxta üzərində hansısa bir səbəb üzündən edilmiş son gediş, hərçənd qayda üzrə

**GED****GERİ**

“açıq” edilməməlidir, amma gediş rəqibə naməlum qalsın deyə onu yazmaq və yazı qeydini konvertə qoyub hakimə vermək ləzimdir.

- **ALTERNATİV GEDIŞ-** Taxtanın müxtəlif xanaları üzərində eyni bir meydanda ağ damanın iki taktlı (yəni iki gedişdə) mümkün yerdəyişmə.

- **ARALIQ GEDIŞ-** Şahmat və dama-da düşünülmüş gücləndirilmiş variantda və ya kombinasiyada gözlənilməz nəzərdə tutulmamış gediş. Bu səpkidə hazırlanmış gedişləri faydalıqla tətbiq etmək olar (bu həm hücum edən, həm də müdafiə olunan tərəfə aiddir).

- **GÖZLƏMƏ GEDIŞI-** Şahmat və dama-da gediş növbəsini rəqibə verməklə onun planını aşkara çıxarmaq və ya onda suq-svanq yaratmaq məqsədilə edilən gediş.

- **GÜCLÜ GEDIŞ-** Şahmat və damada yaranmış mövqeyin tələblərinə cavab verən ən düzgün gediş.

- **İNCƏ GEDIŞ-** Şahmat və damada gözə çarpmayan, az təsirli görünən, əsl həqiqətdə isə böyük fayda gətirən gediş.

- **MƏCBURİ GEDIŞ-** Şahmat və dama-da ya təhlükəni dəf etmək üçün, ya da başqa münasib gedişlərin olmaması səbəbindən edilməsi lazımlı gələn gediş.

- **SAKİT GEDIŞ-** Şahmatda ilk baxışda təhlükəli görünməyən, lakin əsl həqiqətdə, partiyanın gedişini kəskin dəyişdirməyi bacaran, rəqib üçün qorxulu gediş. **2.** Damada rəqib damalarını götürmədən hərəkət etmə.

- **YEGANƏ GEDIŞ-** Şahmat və damada bütün başqa mümkün gedişlərin yararsızlığı mövqedə məqsədə aparan gediş.

- **ZƏİF GEDIŞ-** Şahmat və damada ya-

ranan mövqeyin tələblərinə cavab verməyən gediş.

- **ZƏRBƏ GEDIŞİ-** Damanın rəqibin damalarını götürməklə hərəkət etməsi.

**GEDİŞLƏR (1)-** Qar üzərində xizəklərdə hərəkət qaydaları. Klassik xizək gedişləri (növbə üzrə: iki addımlı və dörd addımlı; eyni vaxtlı: addımsız, bir addımlı, iki addımlı) və konkide xizək gedişləri (növbəli və eyni vaxtlı: yarımkonkili, əllərlə itələnmədən, bir addımlıq və iki addımlıq). **(2).** Şahmat və dama. **bax.** gediş (2).

**SÜRƏTLƏNDİRİLMİŞ GEDİŞLƏR-** Dama partiyasında rəqibi sakit cavab gedişinə məcbur edən gedişlər.

- **YANAŞI (BİTİŞİK) GEDİŞLƏR-** Şahmat və dama partiyalarında bir iddiaçının bir-birinin ardınca iki və daha çox gedişi.

**GEN.** - İrsiyyətin material daşıyıcısı. Xromosomda olan və təkrar istehsala qabiliyyətli informasiyanın struktur və funksional vahidi.

**GENİŞLƏNMƏ. ZƏRBƏ ENDİRİL-MİŞ SƏTHİN GENİŞLƏNMƏSİ -**

Rapira və sabalyalarla qılıncoynatmada zərbə endirilmiş səthin proyeksiyasına bədənin zərbə endirilmiş hissələrinin əvəz edilməsi. **bax.** həmçinin zərbə endirilən səth.

**GENOTİP** - Öz inkişafında genetik irsiyyət faktorlarının fəaliyyəti ilə şərtləşən orqanizmin fərdi xüsusiyyətlərinin məcmusu.

**GERİ ÇƏKİLMƏ. PİLLƏLİ GERİ ÇƏKİLMƏ** - Komandalı və qrupla şose veloyürüşündə idmançıların sağa və ya sola pillə-pillə yerləşərək (küleyin istiqamətindən asılı olaraq) liderin

**GET****GƏZ**

dəyişmə variantlarından biri. Pilləkənləxarici oxşarlığına görə belə adlandırılır.

**GETEROREQULYASIYA** - Xarici təsir nəticəsində idmançının psixi vəziyyəti və psixi motorikasında optimizasiya (psixikanı nizama salan söhbətlər, aylıqlıq və ya hipnoz halında təlqin etmələr, qrup şəklində təsir, funksional musiqi, elektrik analgeziya və s.) məqsədilə gedən proses.

**GETMƏ** - Fiquristin hansısa bir elementin icrasını qurtardığı dayaq ayağında hərəkəti.

**- DOLAMA GETMƏ** - Yelkən gəminisin külək əsən tərəfdə yerləşən və ora bir qalsla gedib çatması mümkün olmayan məqsədə doğru hərəkəti. Bu halda yaxt bir-birini əvəz edən sağ və sol qalslarla, qalsı dəyişdirərkən overştaq dönməsi icra edərək beydevind kursu ilə gedir.

**REKORDLARI MÜƏYYƏNLƏŞDİRİMƏK ÜÇÜN KEÇİB GETMƏ** - Avtomobil idmanının əlahiddə növü. Sürət rekordu müəyyən etmək üçün xüsusi yaradılmış və ya hazırlanmış avtomobilərdə yolu qət etmə.

**GETR** - Bir sıra idman oyunlarında baldırılara geyilən xüsusi hazırlanmış qoruyucu.

**GƏMIÇİLİK ELMİ** - Ən qısa gəmi yolunun seçilməsi və verilmiş məntəqələr arasında gəminin təhlükəsizliyinin təmin olunması məsələlərini qiyametləndirən tətbiqi elm. Gəmiçilik elmi gəminin idarə edilməsi, naviqasiya, losiya, dənizçilik astronomiyası və s. bölmələri əhatə edir.

**GƏMİLƏR. KOMPOZİT GƏMİLƏR** - Möhkəmlik və sərtliyinə görə

adi konstruksiyalı materialları üstələməklə geniş işlədilən kompozitlərdən hazırlanmış qayıqlar.

**GƏNCLƏR** - Yarış iştirakçılarının yaş qrupu. Qrupun sərhədi idman növlərindən asılı olaraq müxtəlifdir. Məs.: bok-sda 18-19 yaşlı, ağırlıqqaldırma, qılinc-oynatma və tennisdə 19-20 yaşlı, müasir beşnövçülükdə 18-21 yaşlı idmançılar gənc sayılırlar.

**GƏRGİNLİK. HƏDDƏN ARTIQ**

**GƏRGİN'LƏŞMƏ** - Uzun sürən ağır məşq və yarış yükü nəticəsində orqanızmin ürək çatmamazlığı ilə müşayiət olunan kəskin və ya xroniki pozğunluq vəziyyəti.

**- START GƏRGİNLİYİ** - Hərəkətin başlanğıcından əvvəl diqqətin, qüvvənin bir yerə toplanması.

**GƏRİLMƏ**

**- ƏZƏLƏ GƏRİLMƏSİ. bax. GÜC (2)**

**PSIXİ GƏRGİNLİK** - İdmançının hazırlıq və gərgin yarış və ya məşq fəaliyyəti ilə şərtləşən, onun psixi qabiliyyətinin əhəmiyyətli dərəcədə səfərbərliyə alınması ilə xarakterizə olunan vəziyyəti.

**GƏTİRMƏ** - Külək bucağının bir qals daxilində azalması yaxtın istiqamətinin dəyişməsinə gətirib çıxarır (yaxt küləyə tərəf daha sərt gedir).

**GƏZDİRMƏ. AVARI SUDA GƏZDİRMƏ** - Avarçəkmə silsiləsinin, yəni həqiqətdə avarçəkmənin əsas fazası.

**PEDALI GƏZDİRMƏ** - Velosipedçinin pedala ikinci (alt) zonada arxaya yönəlmış qüvvə tətbiq etməsi. Sürgü qolunun bu hərəkəti ayaq pəncəsinin altlığının bükülməsi, baldırın, ardınca omabanın açılması hesabına həyata keçirilir.

**GƏZ****GİM**

**- GƏZİŞMƏ. GÜZGÜ KİMİ HAMAR (SİMMETRİK) GƏZİŞMƏ** - Partnyorların konkilərdə qoşa fiqurlu gəzışmə variantında müxtəlif ayaqlarla eyni hərəkətləri sinxron icra etməsi.

**KONKİLƏRDƏ FİQURLU GƏZİŞMƏ** - Proqramına tək gəzışmə, qoşalıqda gəzışmə və buz üstündə idman rəqs-ləri daxil olan idman növü. Bu növlərdən hər biri nisbi müstəqilliyə malikdir.

**KONKİLƏRDƏ GƏZMƏ** - Fəal istirahət, orqanizmi möhkəmləndirmə və əylənmə məqsədilə konkilərdə böyük olmayan sürətlə qaçış.

**- KÖLGƏ (PARALEL) GƏZİŞMƏSİ** - Konkilərdə qoşa fiqurlu gəzışmədə sürüşmə variantı. Partnyorlar eyni hərəkətləri ümumi istiqamətdə bir-birinin yanında, paralel icra edirlər.

**- QOŞA GƏZİŞMƏ** - Konkilərdə özündə ikinövçülüyü ehtiva edən fiqurlu gəzışmə növü: orijinal proqram (8 məcburi element) və sərbəst (ixtiyari) proqram. Yarışlarda qarşıq cütlər (kişi və qadın) çıxış edirlər.

**- SU XİZƏKLƏRİNĐƏ FİQURLU GƏZİŞMƏ** - Su xızəyi idmanı növü. İdmançı yedəkçi katerdə iki dəfə distansiyani keçir və qaydalara salınmış fiqurları istənilən qədər icra edir. Yedək tro-sunun uzunluğunu və sürəti idmançı özü seçilir. Kater distansiya üzrə (təxminən 150 m uzunluqda) düzxətli səmtlə getməlidir. Fiqurlar müxtəlif balların cəmi ilə (20-dən 560-a qədər) qiymətləndirilir. Hakimlər briqadası 5 arbitrdən ibarət olur. Nəticə balların cəmi ilə hesablanır.

**- TƏK GƏZİŞMƏ** - İkinövçülük üzrə konkilərdə fiqurlu gəzışmə növü: orijinal

proqram (8 məcburi element) və sərbəst (iradi) proqram. Bu növdə yarışlar qadınlar və kişilər arasında ayrıca keçirilir.

**- UNİSON (BİRĞƏ) GƏZİŞMƏ** - Buz üstündə məcburi idman rəqs-lərində partnyorların aşkar qüvvə sərfi olmadan hərəkətləri eyni ampluada icra etmək və qoşalıqda bir-birinə lap yaxın gəzışmə bacarığını əks etdirən icra tərzi.

**GİLİZ** - Atıcılıq silahı patronun (kartondan, metaldan) tərkib hissəsi, ona barit, güllə, piston, tixac (stend patronunda) qoyular.

**GİMNASTİKA** - Sağlamlığı və orqanizmin harmonik fiziki inkişafını möhkəmləndirmək üçün tətbiq edilən xüsusi fiziki təmrinlər və metodik üsullar sistemi. Müxtəlif növləri vardır: atletik gimnastika, hərbi-tətbiqi, gigiyenik, müalicəvi, əsas, istehsalat, professional - tətbiqi, idman və tətbiqi - idman gimnastikası.

**- ATLETİK GİMNASTİKA** - Müxtəlif əzələ qrupları üçün nəzərdə tutulmuş müqavimət və çətinliyə salma təmrinlərindən istifadə etməklə məşğul olanların sağlamlığına və hərtərəfli fiziki inkişafına yönəlmış fiziki tərbiyə vasitələrindən biri.

**- BƏDİİ GİMNASTİKA** - Mürəkkəb koordinasiyalı idman növü olub rəqs elementlərini, plastikanı, mimikanı, musiqi ilə əşyasız və əşyalarla asılık xarakterli, ritmik cəhətdən uyğunlaşdırılmış hərəkətləri özündə birləşdirir.

**- BƏDİİ-TƏTBİQİ GİMNASTİKA**

- Başqa idman növlərində çıxış edən idmançıların hazırlığında tətbiq edilən bədii gimnastika elementləri.

**GİM****GİR**

**- OSAS GİMNASTİKA** - Hərəki funksiyaların təkmilləşdirilməsi və sağlamlığın möhkəmləndirilməsi də hərtərəfli harmonik fiziki inkişaf məqsədilə tətbiq edilən fiziki tərbiyənin daha effektli vasitəsi. Onun tərkibinə yeriş, qaçış, sıra təmrinləri, ümumi inkişafetdirici və tətbiqi təmrinlər, müvazinət saxlama, tullama, sürünmə çalışması, gimnastik alətlərdə ən sadə təmrinlər daxildir.

**- GİGİYENİK GİMNASTİKA** - Hər gün, bir qayda olaraq, səhərlər və ya gün ərzində sağlamlıq və fiziki inkişaf məqsədilə yerinə yetirilən müxtəlif növ fiziki təmrinlər kompleksi.

**- HƏRBİ-TƏTBİQİ GİMNASTİKA**

- Hərbi borcun müvəffəqiyyətlə yerinə yetirilməsi üçün fiziki keyfiyyətlərin və əməli vərdişlərin təkmilləşməsinə yönəlmüş gimnastik təmrinlər sistemi.

**- İDMAN GİMNASTİKASI** - İdmanın əsas növlərindən biri. Bura sərbəst hərəkətlər, dayaqlı hoppanmalar və alətlərdə təmrinlər (kişilər üçün; atçı-tır, paralel qollar, halqalar, at qadınlar üçün) müxtəlif hündürlüklü qollar, tir daxildir.

**- İSTEHSALAT GİMNASTİKASI**

- İstehsalat əməyinin yüksəldilməsi, yorğunluğun aradan qaldırılması, işə qoşulma, sağlamlığın, orqanizmin həyatı fəaliyyətinin yaxşılaşdırılması üçün iş gündündən qabaq (aralıq gimnastika) və ya gün ərzində (bədən tərbiyəsi fasiləsi) yerinə yetirilən xüsusi seçilmiş gimnastik təmrinlər kompleksi.

**- QANTEL GİMNASTİKASI** - Qantellərlə təmrinlər sistemi. Bütün yaşlarda olan adamlar üçün münasib, bütün qrup əzələlərin harmonik inkişafi vasitələrin-

dən biri (yük asanlıqla dozalara bölünür).

**- MÜALİCƏ GİMNASTİKASI** - Bu və ya digər patologiya ilə bağlı olaraq müalicə və profilaktika məqsədilə yerinə yetirilən müxtəlif gimnastik təmrinlər sistemi. Profilaktika və müxtəlif xəstəliklərin müalicəsi məqsədilə müəyyən orqanlara və orqanızmin sisteminə təsir vasitəsi kimi xüsusi seçilmiş və ciddi surətdə dozalara bölünmüş gimnastik təmrinlər kompleksləri geniş tətbiq edilir.

**- TƏTBİQİ-İDMAN GİMNASTİKASI**

- Müxtəlif idman növlərində ümumi və xüsusi fiziki hazırlığın tərkib hissəsi kimi maksimal idman nailiyyətlərinin qazanılmasına kömək edir.

**- TƏTBİQİ-PEŞƏ GİMNASTİKASI.**

- Həm seçilmiş peşəyə müvəffəqiyyətlə yiyələnmək üçün, həm də yüksək məhsuldar sənət fəaliyyəti üçün hərəki qabiliyyətin inkişafına və təkmilləşməsinə yönəlmüş müxtəlif gimnastik təmrinlər kompleksi.

**GİMNASTRADA** - Beynəlxalq Gimnastika Federasiyasının rəhbərliyi altında keçirilən və əsasən kütləvi qrup gimnastika təmrinlərindən ibarət idman və gimnastika bayramı.

**GİRMƏ (GİRİŞ) (1)** - İdman yeri üzrə yarışda eyni vaxtda start götürmiş idmançılar qrupunun distansiyani qət etməsi.

**ELEMENTƏ GİRİŞ** - Fiquristin elementi icra edəcək dayaq ayağında hərəkəti.

**- FƏNDƏ GİRMƏ** - Güləşçinin tutmadan təkana qədər (atmaları icra edərəkən) hazırlıq fazasını yerinə yetirməsi.

**- ŞÜVÜLƏ GİRİŞ** - Şüvüllə hoppanma texnikası elementi. Şüvüllün qutuya

**GİR**

qoyuluşu, itələnmə və şüvüldən asılmanın başlanğııcı.

**GİRMƏ (DAXİL OLMA) (1).** - Gimnastik və akrobatik təmrinlərin adı. **1.** Atda təmrin. Atın öndən gövdəsində və dəstəyində dayaqdan arxada dəsteklərdə digər əlin dayağı olmadan dayaq əlin ətrafında dairəvi hərəkətlə yerdəyişmə. **2.** Tırıldırda təmrin. Kondələn söykənməkdən eninə və ya bucaqla söykənməyə keçməklə digər əlin dayağı olmadan dayaq əlin ətrafında dairəvi hərəkətlə yerdəyişmə. **3.** Kondələn tiridə təmrin. Arxada yaxın söykənməkdən digər əlin dayağı olmadan dayaq əlin ətrafında dairəvi hərəkətlə yerdəyişmə.

**GİRMƏ, GİRİŞ 1.** - Hazırlıq hərəkətləri, fəaliyyətin başlanğııcı. **2.** İdman rəqslərində yarış iştirakçıları - cütləri qrupunun hazırlıq üçün olan turlarda eyni vaxtda parketə çıxması.

**- DÖNGƏYƏ GİRMƏ 1.** - Disk və çəkic atma zamanı hərəkət fazası. **2.** Dağ xizəyi idmanında dönmə texnikası elementi. Bir neçə xizəyin boşaldılması, dövr etməsi və yenidən haşıyələnmə fazası. **3.** Müxtəlif üsullarla (böyürdən ciyində yer tutma, öndən ciyində yer tutma: təkanla, güclə; arxadan ciyində yer tutma; ayaqdan təkanla, güc təkanı ilə və s.) altdakı partnyorun ciyininə və ya qoluna ayaqlarla girmə və ya sıçramaqdan ibarət akrobatik təmrinlər. **4.** Konkisürənin dönmə qövsü üzrə düzxətti hərəkəti dəyişdirmək üçün (çarpaz addıma keçmək üçün) dönüş qarşısında sağ tərəfdəki konkide sürüşən ayağının uzadılması.

**- VİRAJA (YAN VERƏRƏK DÖNGƏYƏ) GİRMƏ** - Stadionun birbaşa düz çığrı üzrə yeridən döngə üzrə yerisə keçmə.

**GİR**

**- SUYA GİRMƏ** - Suya hoppanmada suya əllərlə (başashağı suya dalmada) və ya ayaq pəncələri ilə (ayaq barmaqları aşağı suya dalmada) toxunma məqamından başlanan həllədici faza. Suyu sıçratmadan dalma xüsusi qiymətləndirilir.

**- ÜZGÜCÜNÜN ƏLLƏRİNİN SUYA GİRMƏSİ** - Krol üsulu ilə, sinə üstündə, arxası üstə üzən zaman və ya delfin üsullu üzgüçülükdə əllərin hazırlıq faza hərəkətləri. Avarlamanın başlanğıcına qədər suyun səthinə barmaqlarla toxunan məqamdan əlin (əllərin) hərəkəti.

**- ÜZGÜCÜNÜN SUYA GİRMƏSİ** - Start hoppanmasının işçi fazası. Suya girən zaman üzgüçü bədəninin axarlı vəziyyətini qoruyur. Qollar, gövdə və ayaqlar düz xəttə gətirilir, baş qollar arasında yerləşir. Suya birinci əl barmaqları toxunur, sonra suya ardıcılıqla baş, gövdə və ayaqlar batır. Suya daxil olma bucağı (bucaq bədənin kondələn oxu ilə suyun səthi arasında yaranır) 15-30 dərəcə təşkil edir. Belə bucaq suda ən az dərinliyə girməni (40-60 sm) təmin edir.

**- ÜZGÜCÜNÜN SUYA SƏRT GİRMƏSİ** - Üzgüçünün start vaxtında 30 dərəcədən artıq bucaq altında suya girməsi.

**- ÜZGÜCÜNÜN SUYA SƏTHİ GİRMƏSİ** - Üzgüçünün start vaxtında sıfır dərəcəyə yaxın bucaq altında suya girməsi.

**- ZONAYA GİRMƏ** - Hokkeydə hücum edən komandanın taktiki manevri olub şaybanı rəqibin zonasına keçirmək və oyun qaydalarının müəyyən maddələrinə uyğun olaraq oyunçunun özünün də ora daxil olması məqsədi daşıyır (Şayba rəqib zonasına hücum edən komandanın istənilən oyunçusundan əvvəl daxil olmalıdır).

**GİT****GÖN**

**GİT. (1).** - Trekdə fərdi, yerindən və ya hərəkətdə ikən startdan vaxta görə keçirilən velosiped yarışı növü. Klassik git - kişilər arasında 1000 m məsafəyə yerindən qadınlar arasında 500 m məsafəyə yürüşlərdən ibarətdir.

**- HƏRƏKƏTDƏ İKƏN GİT** - Velosipedçinin hərəkətdə ikən start götürdüyü git. Distansiyalar 200, 500 və 1000 m-dir.

**- YERİNDƏN GİT** - Velosipedçinin yerindən start götürdüyü git. Distansiya 500 və 1000 m-dir.

**GİT (2).** - At idmanında konkurda hamisi bir yerdə qiymətləndirilən iki və ya üç eyni və ya müxtəlif marşrutlardan biri.

**GÖBƏLƏKCİK** - Atda dönüsü öyrənmək üçün köməkçi gimnastik alət. Dia metri 80-100 sm, hündürlüyü 30-35 sm olan, dəri və ya onu əvəz edən materialla örtülmüş göbələk papağı şəklində taxta qurğu.

**GÖDƏKÇƏ**

**- CƏRƏYAN ÖTÜRƏN GÖDƏKÇƏ**

- Qılıncıdanın rapira və sablyalarda toxunma metal təchizat hissəsi. Zərbələrin (sancıların) elektrik fiksasiyası zamanı zərbə alan səthi məhdudlaşdırmaq üçün gövdəyə geyilir.

**- QILINCOYNATMA GÖDƏKÇƏSİ**

- Gövdəni, əlləri və boyunu sancılardan (zərbələrdən) qorumaq üçün idman kostyumu hissəsi.

**- METAL GÖDƏKÇƏ. bax. Cərəyan ötürən (keçirici) gödəkçə.**

**- SAMBOÇUNUN GÖDƏKÇƏSİ.**

- Samboçunun idman paltarı qırmızı və ya göy iplik parçadan, ətəkləri öndən örtülmüş xalatdır, yaxalığı şaldır. Ətəkləri baldırın ortasına, qolları əl biləklərinə

qedər çatır. Gödəkçədə bel xətti boyu kəməri keçirtmək üçün kəsiklər vardır.

**GÖDƏLTMƏ (QISALTMA)** - Stolüstü tennisdə texniki üslub. Əlin irəli dayandırıcı hərəkəti ilə topun hərəkətinin artan sürətini azaltmaqdır ki, top rəqib tərəfdə imkan daxilində tora yaxın yerdə zərblə dəysin və ilk sıçrayışdan sonra stolun sərhədindən uçub keçməsin. Zərbənin məqsədi rəqibi əlverişli mövqeyindən çıxarmaqdır.

**CİLOVU GÖDƏLTMƏ** - Atın hərəkət sürətini azaltmaq üçün vasitə.

**GÖNDƏRMƏ (DAXİL ETMƏ). 1.** - Bədii gimnastikada idmançı qızların cısimləri havadan ötürürkən onlarla qarşılıqlı fəaliyyəti. **2.** Damada rəqib damalarını başqa xanalara keçməyə məcbur edən, kombinasiyanın finalında vurdurmanın mümkün olduğu vəziyyət.

**- “ƏYRİ” (ÇƏP) GÖNDƏRMƏ**

- Beysbolda pitçerin atması ilə topun fırlanma vəziyyəti alması.

**- KƏFGİRVARİ GÖNDƏRMƏ**

- Stolüstü tennisdə göndərmə tərzi. Raketi əlin arxa tərəfi ilə göndərərkən bazuönü və raketkanı tutan əl kəfkir kimi soldan sağa (sağ əllə işləyən oyunçular da) və raketi əlin ovuc tərəfi ilə icra edərkən sağdan sola hərəkət edir.

**- PLANLAŞDIRILAN GÖNDƏRMƏ**

- Voleybolda oyunçunun güclü “qısa” zərbəsinin köməyi ilə icra edilən, eyni zamanda topun fırlanmadan uzun, uca uçuş trayektoriyasını təmin edən göndərmə. Belə zərbə topun dəyişkən vəziyyətini trayektoriyanın hər nöqtəsində doğurur və bu da rəqibin onu qəbul etməsini çətinləşdirir.

**GÖN****GÖS****- STOLÜSTÜ TENNİSDƏ GÖN-**

**DƏRMƏ** - Topu oyuna daxil etmə zərbəsi. Oyunçu topu sərbəst əllə öz qarşısına atıb ona elə zərbə vurur ki, top əvvəlcə stolun öz tərəfinə aid hissəsinə zərblə dəyir, sonra isə torun üzərindən stolun rəqibə aid hissəsinə keçir.

**- TENNİSDƏ GÖNDƏRMƏ** - Topun oyuna daxil edilmə vasitəsi olan zərbə. Topu əllə yuxarı atma və onu raketka ilə vurub yerə salma. Oyunçu topu oyuna daxil etmək üçün iki cəhdən istifadə edə bilir. Göndərmə yasti, fırlanan və çəpinə olur.

**- TOPU OYUNA GÖNDƏRMƏ** - Ayrı-ayrı idman oyunlarında (badminton, beysbol, voleybol, tennis, stolüstü tennis) topun (volanın) oyuna daxil edilməsində ilkin zərbə. Topu (volanı) oyuna daxil edən oyunçu onu rəqibin meydancasına (tennisdə müəyyən edilmiş sahəyə) bu və ya digər üsulla göndərməlidir. Bu, idman oyunlarında cavab hərəkəti sayılmayan yeganə üsuldur.

**- YELPIKVARI GÖNDƏRMƏ** - Stolüstü tennisdə göndərmə növü olub raketkalı əlin qabağa çıxmış tərəfi yuxarı istiqamətlənmış yarımdairə çizir. Yel pikvari göndərməni raketkanın əllə tutulan tərəfi ilə sağdan sola və ya soldan sağa yerinə yetirirlər.

**GÖREŞ**

**- XİVİN GÖREŞİ** - Türkmən milli güleşinin bir variantı. Kostyum qurşaqlı milli xalatdır. Kəmərdən, xalatdan, ayaqdan yapışmağa icazə verilir. Güləşmənin məqsədi rəqibi kürəyi üstə elə atmaqdır ki, o, üç nöqtədən yerə toxunsun. Görüş vaxtı məhdud deyil. Qalib üç

görüş üzrə müəyyən edilir.

**GÖRÜNÜŞ**

**- NƏZARƏT MƏNTƏQƏSİNİN GÖRÜNÜŞÜ** - İdman səmttapmasında nəzarət məntəqəsi işarəsini məsafədən dürüst müəyyən etmək olur. O, yerin relyefi və bitki elementlərindən asılıdır.

**- ORİYENTİRİ TAPMA GÖRÜNÜŞÜ** - İdman oriyentirini tapmada son hədd uzaqlaşmasında oriyentir səhvsiz - vizual müəyyən edilir. Bu, bitkilərin sıxlığından, yerin dərə-təpəliyindən, işıqlanmadan, rənglərdən və oriyentirin görkəmindən asılıdır.

**GÖSTƏRİCİ****- ÜZGÜÇÜLƏR ÜÇÜN ARXASI ÜSTƏ DÖNMƏ GÖSTƏRİCİSİ**

- Hovuzda qurğu- suyun səviyyəsindən 1,8 m hündürlükdə dayaqlara bərkidilmiş və hovuzun yan tərəflərindən 5 m məsafədə qoyulmuş bayraqçıqlı ip.

**- FUNKSIONAL GÖSTƏRİCİLƏR**

- İdmançının organizminin funksional sisteminin (ürək-damar, tənəffüs, əsəb, əzələ və s.) hazırlıq dərəcəsi ilə xarakterizə olunan məlumatlar.

**- İDMAN GÖSTƏRİCİLƏRİ** - İdmançının hazırlıq səviyyəsini xarakterizə edən idman nəticələri və başqa məlumatlar.

**- İNDEKSLƏR GÖSTƏRİCİSİ** - Seriyada atəşin ardıcılığını və seriya nömrələrini göstərmək üçün atış meydanında informasiya təchizatı.

**- TEXNİKİ-TAKTİKİ GÖSTƏRİCİLƏR** - İdmançının yarış fəaliyyətində lazımi üsullar, texniki hərəkətlər və kombinasiyalardan istifadə etmək bacarığına yiyləlməsi ilə xarakterizə edilən məlumatlar.

**GÖS****GÖZ****GÖSTƏRMƏ (NÜMAYİŞ ETDİR-MƏ)**

**-HƏDƏFI GÖSTƏRMƏ** - Hərəkətdə olan hədəfə (güllə atıcılığı və stend atıcılığında) atəş açılanda dönmənin nümayiş etdirilməsi.

**- SANCMANI (ZƏRBƏNİ) GÖSTƏRMƏ** - Qılıncoynadanın hücumun başlangıç fazasının imitasiyası üçün rəqibin zərbə alınacaq bədən səthinə istiqamətdə silahla icra etdiyi təhdidəcidi hərəkəti.

**SUDA İLK YARDIMIN GÖSTƏRİL-MƏSİ** - Su hövzəsində uğursuz hadisənin aradan qaldırılmasına yönəlmış kompleks tədbirlər (nəfəs yollarının keçəriliyini təmin etmə, süni nəfəsvermə, ürəyin xarici masajı və s.).

**GÖTÜRMƏ, TUTMA (1).** - İdmançıının aləti saxlama tərzi.

**- QRİFİ GÖTÜRMƏ** - Ştanqı qaldırarkən əllərdə qrifi saxlama tərzi.

**- QRİFİ BİRTƏRƏFLİ GÖTÜRMƏ**

- Qaldırma zamanı bütün barmaqlar ştanqın qrifinə bir tərəfdən qoyulur.

**- QRİFİ SADƏ GÖTÜRMƏ** - Ştanqı qaldırarkən əlin dörd barmağı qrifin üst tərəfində, baş barmaq isə alt tərəfində olur.  
**SİLAHI BATMANDAN VƏ YA TUT-MADAN GÖTÜRMƏ** - Qılıncoynadan rəqibin onun silahına təsirindən qaçmaq məqsədilə onu çevirir (başqa tərəfə keçirir).

**- ALT DÜYÜNDƏ GÖTÜRMƏ** - Qılıncoynadanın rəqibin silahının aşağı düyüünüə yönəldilmiş hərəkəti.

**- ÜST DÜYÜNDƏ GÖTÜRMƏ** - Qılıncoynadanın rəqibin silahının üst düyüünüə yönəldilmiş hərəkəti.

**GÖTÜRÜM, GÖTÜRMƏ VASİTƏ-**

**LƏRİ (2).** - Baydarka və kanoelərdə sürətli enmə və avarçəkmə slalomu üçün qayıqlarda xüsusi qurğu. Suya düşən avarçılıarı xilas etmək və qayığı sudan çıxarmaq üçün irəlicədən ayrıılır. Bura ip, ilgəklə zəncir, ucunda dəstəkli ip və ya qayığın burnundan dal tərəfinə qədər uzandılmış ip daxildir.

**GÖVDƏ** - Baş, boyun və ətraflar istisna olmaqla insanın və onurğalı heyvanların bədən hissəsi.

**GÖVDƏNİN QAYITMASI** - Akademik avarçəkmədə hərəkət texnikası elementi. İdmançı avarlamanın sonunda avarın dəstəyindən “yapışib qaxmaqla” gövdəsini arxaya çəkilmiş vəziyyətdən “qaytarır”.

**ATLININ GÖVDƏSİNİN İRƏLİ CIX-MASI** - At sürməkdə texniki element. Sürləti artırıb maneənin üzərindən hoppanan zaman atlinin gövdəsi irəli çıxır.

**GÖYƏRTƏ** - Yaxtin daxilinə suyun düşməsindən qoruyan döşəmə. Döşəmənin burun hissəsi **bak**, dal hissəsi **yut** adlanır.

**GÖZƏYARI ÖLÇMƏ** - Məsafəni, hansısa bir obyekti ölçülərini vizual (görmə analizatorlar vasitəsilə) müəyyən etmək qabiliyyəti. Atıcılıq idmanında, idman səmttapmasında və s. vacib keyfiyyətdir.

**GÖZLƏMƏ** - Güləşmə taktikası. Güləşçi hücum etməyərək uğurlu əks hücum üçün əlverişli şəraitin yaranmasını gözləyir.

**GÜC. LİTRLİK GÜC** - Avtomobil (motosikl) mühərrikinin əsas texniki parametri. Mühərrikin işçi həcmində təsirli güc münasibətini göstərir.

**GÜC**

**VURUŞA-VURUŞA GÜCLƏNDİR-MƏK** - Şahmat və damada rəqibi müəyyən tərzdə, daha doğrusu, seçimsiz cavab gedişləri etmək məcburiyyətində qoymaq.

**GÜLƏŞÇİ**

- **FƏAL GÜLƏŞÇİ** - Rəqiblə yaxınlaşmağa çalışan, öz tutma və güləşmə üsulunu qəbul etdirən, görüşdə fəndlərin tətbiqində real cəhdləri yerinə yetirən güləşçi.  
 - **PASSİV GÜLƏŞÇİ** - Görüşdə fəndlərin icrasında real təşəbbüs göstərməyən, tutmalardan çıxan, bilərəkdən "xalçadan kənar" vəziyyətə qaçan və ya rəqibini bu vəziyyətə itələyib salan, aradakı məsafəni artırmağa cəhd edən, fəndlərin icrasında real təşəbbüs olmadan parterə düşən güləşçi.

**GÜLƏŞMƏ** - Görüş iki idmançının mübarizə aparması ilə səciyyələnir. Beynəlxalq (yunan-roma, sərbəst, sambo, cüdo) və milli güləşmə növləri fərqləndirilir.

**AZƏRBAYCANIN MİLLİ GÜLƏŞMƏSİ** - Güləşçilər milli ornamentli xüsusi şalvarda qurşağa qədər soyunub görüş keçirirlər. Mübarizədə ayaqdan tutmağa və rəqibin ayaqlarına qarşı ayaqlarla hərəkət etməyə icazə verilir. Xüsusi milli musiqi müşayiəti altında keçirilir. Rəqibin kürəklərini xalçaya (yerə) sıxan güləşçi qalib sayılır.

**GÜLƏŞMƏ NÖVLƏRİ** - İdman güləşməsi növ müxtəlifliyi qaydaları ilə fərqlənir. Beynəlxalq yarışlar keçirilən növlər (yunan-roma, sərbəst, sambo, cüdo, karatedo və s.) və yalnız regional (yerli) yarışlar keçirilən milli növlər vardır.

- **BELORUS GÜLƏŞMƏSİ** - Görüşdə

**GÜL**

ayaqdan tutmağa və ayaqlarla hərəkət etməyə icazə verilir. Rəqibi kürəyi və ciyinləri üstə yerə sıxan və saxlayan, sıxılmış qolları yanlara (xaçvari) aparan oyunçu qələbə qazanır.

- **FRANSIZ GÜLƏŞMƏSİ** - Yunan-roma güləşməsinin köhnə adı. Termin keçən əsrin 30-cu illərinə qədər işlədilmişdir. Sonra bu güləşmə fin-fransız güləşməsi adını almış, 1947-ci ildə yunan-roma, 1948-ci ildən klassik və 1991-ci ildən isə yenidən yunan-roma güləşməsi adlandırılmışdır.

**KLASSİK GÜLƏŞMƏ** - SSRİ-də Yunan-roma güləşməsinin köhnə adı. Bu ad 1948-ci ildən 1991-ci ilə qədər işlək olmuşdur. Həmçinin bax. **fransız güləşməsi**.

- **MİLLİ GÜLƏŞMƏ** - Beynəlxalq güləşmə növləri qaydalarından ayrı-ayrı milli, xalq xüsusiyyətləri ilə fərqlənən güləşmə növləri. Güləşmə qaydaları nəsildən-nəslə ötürürülür. Güləşərkən milli ənənələrdən istifadə olunur.

- **RUS MİLLİ GÜLƏŞMƏSİ** - İki varianti var: əlbəyaxa rus güləşməsi və pəncələşməklə (ovçu) rus güləşməsi. Əlbəyaxa rus güləşməsi gündəlik (adi) paltarda keçirilirdi. Çıxış vəziyyəti: çarpez tutmaqla (sağ əl üstdən rəqibin ciyinində, sol əl qoltuq altında), əllər bir-birinə ilişdirilirdi. Vəzifə rəqibi arxası üstə yıxmadı, badalaq gəlməyə və qıçdan tutmağa icazə verilmirdi. Pəncələşməklə rus güləşməsi: Ev paltarında tutasırlar. Çıxış vəziyyəti: qurşaqdan, paltarın qolundan və ya yaxalıqdan yapışırlar. Ayaqlarla fəaliyyətə icazə verilir. Rəqibi yerə tullayan qalib hesab olunur.

- **SƏRBƏST GÜLƏŞMƏ** - Dünyada

**GÜL**

çox yayılmış idman güləşməsi növü. Məqsəd rəqibin kürəklərini xalçaya sıxmaqdır. Ayaqdan tutmağa və ayaqlarla hərəkətə icazə verilir. Boğucu tutmalar, ağrıdıcı fəndlər qadağandır. Güləşmə yumşaq xalçada keçirilir. Geyim forması - güləşçi trikosu və xüsusi güləşçi ayaqqabılardır.

**- TÜRKMƏN MİLLİ GÜLƏŞMƏSİ**

- Yumşaq parçadan hazırlanmış milli xalatda, toqqa bağlanmış qurşaqda keçirilir. Qurşaqdan yapışmaq məcburidir. Rəqibi ayaqdan başqa bədənin hər hansı bir üzvü ilə üç dəfə yerə toxunmağa məcbur edən güləşçi qalib gəlir. Ayaqlarla hərəkətə (badalağa, ilişdirməyə və s.) icazə verilir.

**- YUNAN-ROMA GÜLƏŞMƏSİ**

- Dünyada geniş yayılmış idman güləşməsi növü. Güləşmənin məqsədi rəqibin kürəklərini xalçaya sıxmaqdır. Qurşaqdan yuxarı tutmağa icazə verilir, ayaqdan tutmağa və ayaqlarla hərəkət etməyə icazə verilmir. Geyim forması -güləşçi trikosu və xüsusi güləşmə ayaqqabılardır.

**GÜLLƏ** - Atəş açılandan sonra atıcılıq silahının lülə kanalını tərk edən patron hissəsi.

**“GÜNƏŞ”. bax. BÖYÜK DÖVRƏ.**  
**GÜNƏŞ MOTORLU GÜNƏŞMƏBİL** - Günəş enerjisi hesabına işləyən avtomobil.

**GÜNLÜK (SİPƏR)** - Avarlı qayıqlarda göyərtə tikilisinin ön hissəsi. Yellənmə zamanı göyərtəyə suyun düşməsinin qarşısını almaq üçün qurulur.

**GÜNYƏ** - Fırlanğıcın skamyaya nisbətdə meydançanın hündürlüyünü ölçmək üçün cihaz.

**HAK****Hh**

**HAKİM** - Yarışların təşkili və keçirilməsi üçün müəyyən səlahiyyətlər verilmiş, yarış qaydalarının icrasına, yarışlar haqqında əsasnaməyə və qeydə alınan nəticələrin doğruluğuna cavabdeh şəxs.

**HAKİM - ASSİSTENT** - Ağırıqqaldırma üzrə yarışın hakimlər heyətinin üzvü. O, yarışa avadanlıqları hazırlayır, ştanqın çəkisinə əlavələr edir, yarış prosesində avadanlığın saz olmasına, ştanqın körpücükə düzgün qoyulmasına nəzarət edir.

**- BAŞ HAKİM** - Yarışın hakimlər kollegiyasının işinə rəhbərlik edən, yarışın keçirilməsinə məsuliyyət daşıyan hakim. Geniş dairədə hüquq və vəzifələri vardır.

**- BİRİNCİ HAKİM** - Voleybol matçının, o cümlədən, çimərlik voleybolunu hakim vişkasından idarə edən hakim. Oyunun gedişində baş verən bütün suallar üzrə qərarları qəbul edir. Ona hakimlər briqadasının bütün üzvləri tabedir.

**- ÇƏKİ HAKİMİ** - Vəzifəsi iştirakçıların yarış qaydaları ilə nəzərdə tutulmuş idman alətlərinin və avadanlıqlarının çəkilməsi olan hakimlər briqadasının üzvü.

**- DAİRƏLƏRİ HESABLAYICI HAKİM 1.** - Velosiped idmanında - şose və krosda dairəvi yürüşlər üzrə keçilən dairələrin hesabını aparan, trekdə aralıq və ya əsas finişə qədərki dairələrin sayını göstərən hakim. **2.** Şort-trekdə konkret distansiyada idmançıların sona qədər keçməli olduqları dairələrin sayı ha-

**HAK**

qında yarış iştirakçılara, hakimlərə və tamaşaçılara informasiya verməyə cavabdeh olan hesablayıcı.

**- DÖNGƏDƏKİ HAKİM** - Üzgüçülük üzrə yarışın hakimlər kollegiyasının üzvü. O, üzgüçülərin dönmədən əvvəl, axırıncı avarlamadan yerinə yetirilmə düzgünlüyünü dönüşdə, dönüşdən sonra birinci avarlamani, estafet üzgüçülüyündə isə üzmələrdə mərhələlərin düzgünlüyünü izləyir. Hakim 800 və 1500 m məsafələrə üzmədə hovuzun dönmə qurtaracağında üzgüçüyə rəqəmlə xüsusi kiçik cədvəl göstərir (distanсиyanın qalan kəsiyini); hovuzun start quracağında üzgüçünün finişə hovuzun iki uzunu plus 5 m qalması haqqında xəbərdarlıcılıq işarə (fitlə və ya zənglə) verir.

**- DÖŞƏMƏYƏ SANCMALARI İZLƏYƏN HAKİM** - Döşəməyə yalnız sancmaları, rapira və şpaqalarla qılinc-oynatmadə metal cığır sərhədindən kənarada əlaqəli olmayan cisimləri qeyd edən hakim.

**- ELEKTROFIKSATORUN YANINDAKI HAKİM** - Qılinc oynatma üzrə yarısha elektrofiksatorun işini izləyən və döyüşə rəhbərlik edənin qərarından sonra siqnalları pozan hakim.

**HAKİM-FİKSATOR (TƏNZİMLƏYİCİ).** Bax. **KÖRPÜCÜKDƏ BAŞ HAKİM**

**- FINİŞDƏKİ HAKİM** - İdmançıların finişə gəlmə növbəliyinin qeydiyyatına cavabdeh olan hakimlər kollegiyasının üzvü.

**HAKİM - GÖSTƏRİCİ** - Güllə atıcılığı yarışında atışdan sonra hədəfdə deşiklərin açılma keyfiyyətini göstərən hakim.

**- XALÇADAKI HAKİM** - Cüdo gü-

**HAK**

ləşməsində xalçada yer tutan və görüşə rəhbərlik edən hakim. O, görüşün başlanmasına, fasilə və qurtarmasına işarə verir, güləşçilərin hərəkətlərini qiymətləndirir. Hakimlər briqadasının tərkibinə daxildir.

**- XƏTT HAKİMİ 1.** - Suya hoppanma üzrə yarısha hoppanmaların icra keyfiyyətini qiymətləndirən hakim. 2. Badminton, voleybol, tennis, futbol üzrə matçlarda top və ya volan xəttə düşərkən səhvləri qeyd edən, həmçinin baş hakimə oyunun qaydalara uyğun aparılmasında kömək edən hakim. Göz öününe gətirilən xətdə olmaqla ondan kənardə müşahidə aparmaq hüququ vardır. Vəzifə və səlahiyyətləri yarış qaydaları ilə müəyyənləşdirilir. 3. Hokkey matçına hakimliyi həyata keçirən hakimlərdən biri. Yarış qaydalarına əsasən onun səlahiyyətinə pozuntuları (“şaybanın səhv atılması”, “oyundankənar vəziyyət”, “şaybanın ötürülməsi”, “şaybanın oyuna daxil edilməsi” və s.) müəyyənləşdirmək və bəzi funksiyaları yerinə yetirməkdir. Baş hakimin rəhbərliyi altında işləyir.

**- İKİNCİ HAKİM** - Voleybol matçında, o cümlədən, çimərlik voleybolunda birinci hakimin köməkçisi. Birinci hakimin əks tərəfində, meydandanın kənarında dayanaraq öz vəzifəsini yerinə yetirir. Yarış qaydalarına uyğun olaraq onun səlahiyyətinə daxil olan səhvləri fitlə qeydə alır və göstərir.

**- HAKİM-İNFORMATOR 1.** - Yarışların tərkibi, hakimlər kollegiyası, müsabiqənin şərtləri və nəticələri haqqında radio ilə iştirakçıları və tamaşaçılari lazımi informasiya ilə təmin etməyə cavab-

**HAK**

deh olan hakim. **2.** Qrup şosse yürüşünü motosikletdə müşayiət edən hakim. Kürəyində daşındığı qrifel lövhəsinin köməyi ilə əsas qrupdan aralanıb qabağa çıxmış iştirakçıların nömrələrini göstərir. Vaxtaşırı informasiya toplamaq üçün yürüşçülərdən ayrılib qabağa çıxır. **3.** Şosedə qrup velosiped yürüşündə avtomasında əsas qrupun arxasında gedir. Qəzaya düşən velosipedçi haqqında komandanın texniki yardım avtomobilinin nömrəsini göstərir.

**- İŞTİRAKÇILARIN YANINDAKI HAKİM** - Yarışın hakimlər heyətinin üzvü olmaqla idmançıların starta hazırlığına məsuliyyət daşıyır, onları starta çıxarıır.

**HAKİM-KATİB** - Yarış protokolunu aparan və baş hakimin hesabatı üçün materialları hazırlayan hakim. Baş katibin və ya alət növündə baş hakimin rəhbərliyi altında işləyir.

**HAKİM-KONTROLÇU** - İdmançının qoyulmuş yerdən keçməsini təmin edən və keçmənin düzgünlüyünü kontrol edən distansiya hakimi.

**- KÖRPÜCÜKDƏ BÖYÜK HAKİM**

- Ağırılıqqaldırma üzrə yarışa körpükcdə hakimlər briqadasının rəhbəri. Yarış iştirakçılarının tərəzidə çəkilmələrini keçirir, iştirakçılar tərəfindən təmrinlərin yerinə yetirilməsinin düzgünlüyünü müəyyən edir, şanqların çəkisinə nəzarət edir. Körpücüyün mərkəzindən 6 m-lik məsafədə dayanır.

**- KÜNC HAKİMİ** - Görüşdə elektrofiksasiya olmadıqda sablyalarla qılıncoynadanların hərəkətlərini müşahidə edən və sancıları və ya onları qaytar-

**HAK**

ma cəhdinə qiymət verən hakim.

**- QAPI XƏTTİNDƏKİ HAKİM** - Topla hokkey üzrə matçın hakimliyində iştirak edən hakim. Topun qapı xəttindən çıxmasını və ya onun qapiya daxil olmasına müəyyənləşdirir, hücum edən komandanın oyuncusundan top qapı xəttindən çıxdığı zaman topun qapıcı tərəfindən düzgün daxil edilməsini izləyir. Qapı xəttindəki hakimlər konkilərdə olmalıdır.

**- QAPI DALINDAKI HAKİM** - Hokkey matççı hakimliyində iştirak edən hakim. Şaybanın qapı dirəkləri arasından keçib-keçmədiyini, qapı xəttini tam keçib-keçmədiyini müəyyənləşdirir. Qoruyucu kabinada oturur.

**- LƏVAZİMATA BAXAN HAKİM-KONTROLÇU** - Startda hakimlər briqadasının üzvü, onun vəzifəsi kirşə və bobları, eləcə də hər gediş qarşısında idmançıların təchizatını yoxlamaqdır.

**- MEYDAN HAKİMİ 1.** - Topla hokkey üzrə matçın keçirilməsinə rəhbərlik edən hakim. **2.** Ot üstündə hokkeydə və reqbidə oyunun keçirilməsinə rəhbərlik edən, vaxtı qeydə alan və hesabı aparan hakim. Baş verən vəziyyətlərə və qaydaların tətbiqinə aid qərarlar çıxarıır. Ot üstündə hokkeydə oyunu idarə etmək üçün 2 meydan hakimi təyin edilir.

**- MÜKAFAFLANDIRMA ÜZRƏ HAKİM** - Yarış haqqında nizamnamə ilə müəyyən edilmiş mükafat və prizlərin verilməsinə cavabdeh olan hakimlər kollegiyasının üzvü.

**- RİNQ HAKİMİ. bax. REFERİ**

**- SEKUNDOMETRÇİ HAKİM** - Hakimlər kollegiyasının da yarış iştirakçılarının göstərdiyi vaxtin qeyd edilməsi-

**HAK**

nə, təkbətək mübarizənin, matçın, komandalı idman oyunlarında oyunçuların meydandan qovulması vaxtının dəqiqiliyinə cavabdeh olan hakim.

**- STARTÇI HAKİM** - Qaçışın, üzmənin, yürüşün, sürüb getmənin və s. başlanmasına komanda verən, startda bütün mübahisəli məsələləri həll edən hakim. Yarışın baş hakimlər kollegiyasının tərkibinə daxildir.

**HAKIM-STARTÇININ KÖMƏKÇİSİ**  
**Sİ** - Yarış zamanı startda lazımi avadanlığın olmasını, iştirakçıların yerində olmasını, onların püşkə uyğun çıxış etmə qaydasını, start vəziyyətinin düzgünlüğünü və s. yoxlayan hakimlər kollegiyasının üzvü.

**- HAKİM-TEXNİKİ EKSPERT** - Qi-lincəynatma üzrə yarışda sancıların (zərbələrin) elektrofiksasiya sistemində nasazlıq və ya pozğunluğun (lazım gələn hallarda günahkarın) səbəbini müəyyənləşdirən hakim.

**- TORUN YANINDAKI HAKİM**

- Tennis matçında topu göndərərkən topun torun üst kənarına dəyməsini, oyunçunun tora toxunmasını, topun torun arasından keçib getməsini qeyd edən hakim. Bundan başqa o, topların əvəz edilməsini də həyata keçirir.

**- TRASDA HAKİM - KONTROLÇU**

- Öz sahəsində kirşə-bobsley trasının vəziyyətinə cavabdeh olan, eləcə də iştirakçıların trası keçmə düzgünlüğünə nəzarət edən hakim.

**- ÜZGÜÇÜLÜK TEXNİKASI ÜZRƏ HAKİM** - Yarışın hakimlər heyətinin üzvü kimi idmançıların müəyyən üzmə üsulu texnikası tələblərini gözlə-

**HAK**

mələrinə nəzarət edir. Üzgütçülük texnikası üzrə hakimlər hovuzun yan tərəflərində olmalıdırlar.

**- VIŞKADAKI HAKİM** - Tennis matçının və badminton üzrə görüşün keçirilməsinə rəhbərlik edən hakim. Tor dirəklərində birinin yanındakı vişkada oturur.

**- VİRƏJDAKİ HAKİM** - Velosiped idmanında yürüşün gedişinə, trekin vərajında qəsdən edilən və qərəzsiz pozuntulara nəzarət edən hakim.

**- YAN HAKİM 1.** - Güləşmə üzrə görüş zamanı xalçanın kənarında, xalça rəhbərinin stolundan əks tərəfdə dayanan hakim. Güləşçilərin texniki hərəkətlərinin icra keyfiyyətini qiymətləndirir. Hakimlər briqadasının tərkibinə daxildir. Cüdoda iki yan hakimi olur. **2.** Ağırılıqqaldırma idmanı üzrə körpücük-də yarış iştirakçılarının təmrirlərin icra düzgünlüğünü müəyyənləşdirən hakimlər briqadasının üzvü. Körpücüyün üz xəttinə paralel, baş (böyük) hakimlə bir xətdə olur. Briqadaya 2 yan hakimi daxildir. **3.** Reqbi üzrə matçın yan xətdə dayanan hakimi. Əgər top və ya topu aparan oyunçu auta çıxarsa, bayraqçıqla işarə verir, atma yerini və atmanın icra edəcək komandanı göstərir. Cərimə zərbəsi zamanı qapının dal tərəfində dayanır. O, meydan hakiminə tabedir.

**- ZƏNG HAKİMİ** - Trekdə velosiped yürüşlərində qrupla ötüşmələrdə aralıq finişə bir dövrə qalmış, yerdə qalan yürüşlərdə isə əsas finişə bir dövrə qalmış işarə verən hakim. Zəngin bir qısa zərbəsi ilə fərdi izləmə yürüşündə və sürətə görə gitlərdə distansiyani başa vuran hər iştirakçının finişdə olmasını

**HAL****HAŞ**

qeyd edir. Başqa yürüşlərdə zəngin zərbəsi ilə ancaq qalib qeyd edilir.

**HAKİMLİK** - İdman yarışlarında hakimlər tərəfindən yarışın təşkili və keçirilməsi üzrə müxtəlif funksiyaların, idman nəticələrinin qeydə alınmasının, qalibin müəyyənləşdirilməsinin, yarış qaydalarına nəzarətin və s. yerinə yetirilməsi prosesi.

**HAQLILIQ. TAKTİKİ HAQLILIQ**

- Rapira və sablyalarla qılıncoynatmadə qarşılıqlı sancma (zərbə) zamanı hücum və cavablar üçün yarış qaydaları ilə müəyyənləşdirilmiş üstünlük.

**HALQALAR** - Kişilər arasında idman gimnastikasının əsas alətlərindən biri. Daxili diametri 18 sm, kəsiyi 28 mm diametrində dairə olub, tavandan 70 sm uzunluqda kəmərlə troslardan asılmış iki halqa. Trosların tavandan asılma hündürlüyü 550 sm, halqanın alt ucunun hündürlüyü döşəmədən 225 sm-dir. Halqalar arasındaki məsafə 50 sm-ə bərabər olur.

**HAMAM. İSTİ HAMAM** - Orqanizmə yüksək temperaturda (70-110 dərəcə) təsir göstərən prosedura. Bərpa vasitəsi kimi adətən, masajla birgə çəkicinin salınmasına xidmət edir, gigiyenik prosedura kimi də istifadə olunur. Quru isti (sauna) və nəm buخارlı hamamlar fərqləndirilir.

**HAMARLANMA** - Xızəklərdə hoppanmalar üçün tramplinin konstruktiv hissəsi: dayanacaq meydançası qarşısında çox dik yerdə enmə dağı sahəsindən sonra əyri kecid. Hamarlanma radiusu yerə enmə dağının əsas düz sahəsinə və dayanacağın düz meydançasına toxunmaqla bir-birinə bağlıdır.

**HANDİKAP 1.** - Yarışda uğur qazan maq şansını bərabərləşdirmək məqsədilə daha zəif rəqibə verilən güzəştlər. **2.** Müxtəlif yaşı və keyfiyyətli atların iştirak etdiyi cıdır yarışı.

**HASAR (SƏDD) (1).** - At idmanı yarışında bir neçə hissədən ibarət, üstü asan düşən maneə. Kərpic və ya daş altında boyanmış ola bilir. **2.** At idmanı yarışlarında maneə. Hasarların bir neçə variantı var: taxta hasar, şüvül çəpər, hörmə çəpər, paya çəpəri, hörgü çəpər.

**- HOKKEY MEYDANÇASININ HASARI** - Üz bortlarının (160-200 sm hündürlükdə) və yan bortların (80-100 sm hündürlükdə) üstündə orqanik şüşədən hazırlanmış qoruyucu lövhələr, eləcə də qabaq bortların arxasında qoruyucu tor.

**- TRASIN HASARLANMASI** - Kirşə-bobsley trasının ətrafında tamaşaçı və iştirakçiların təhlükəsizliyini təmin edən və trasın görünüş sahəsinə mane olmayan məhdudlaşdırıcı sədd.

**HASİYƏLƏMƏ (KANTÇƏKMƏ)**

- Dağ xızəyi idmanında texniki element. Dağ yamacına nisbətdə xızək kantlarının əyləmli bucağının dəyişməsi yolu ilə xızəkçinin natamam və ya tam tormozlanması. Haşıyələmə zamanı kantların qarda oyub yerləşdiyi bucaq böyükür.

**HASİYƏLƏMƏ (CIZMA) 1.** - Konkilərdə fırqlı qoşa sürüşmə elementi olub icra vaxtı partnyor spiralı başa vuraraq pərgar vəziyyətində və ya başqa mövqedə olur, onu bir yerdə qeyd edir və sürüşmənin gedişində istənilən vəziyyəti almağı bacaran qadın oyundaşının öz ətrafında firladır. **2.** Topun (şaybanın) müxtəlif üsullarla aparılması və rə-

**HAS**

qıblərin səhvlərindən istifadə etməyə yönəlmış fəndlərin uyğunlaşdırılmasını təmsil edən bir sıra idman oyunlarının texniki üsullar kompleksi.

**- TƏKRAR HAŞİYƏLƏMƏ -** Dağ xizəkçisinin döngəyə girmə fazası. Xizəklərin əyri xətt üzrə irəliləməsi üçün onlar döngənin mərkəzinə nisbətdə daxili haşiyəyə qoyulmalıdır və xizəkçinin bədən kütlesi ilə əyilməlidir.

**HAVA YASTIĞI 1.** - Hoppanan idmançının ilk cəhdləri zamanı suda mürəkkəb hoppanmaları mənimsəyərkən suya zərbəle toxunmasını sığortalamağı təmin edən əşya. Suyun havasının tez çıxarılmasına əsaslanır, hava qovuqcuqlarını hopdurmaqla suyun sıxlığını təqribən 100 dəfə azaldır. Hoppanmanın başlangıç anında kompressorda müəyyən miqdarda sıxılmış havanın bilavasitə tramplinin və ya vişkanın altında hava qabarıçıları ilə dolu su layının keçdiyi hovuzun dibində quraşdırılmış borularla çıxmazı təmin olunur. **2.** İdmançı suya girərkən tramplinin və ya vişkanın altında zərbəni yumşaldan hava qabarıçıları ilə dolu su təbəqəsi.

**HAVADA ASILMA** - Uçuş fazasında bədənin sürətlə fırlanması nəzərdə tutulmuş hərəkətin (suya hoppanma, alətdən sıçrama və s.) icrası üçün kifayət etmir və bunun nəticəsində də idmançı suya düzgün daxil ola bilmir və ya yerə rəvan enə bilmir.

**HAZIRLANMA** - Aticının nişana atəsi icra etmək üçün silahla vəziyyəti. Uzamış halda, diz üstündə və ayaq üstə atəş açmaq üçün hazırlasmalar mövcuddur.

**- TUTMANIN TAKTİKİ HAZIR-**

**HAZ**

**LANMASI** - Hükümcü müxtəlif tutmalarдан istifadə edərək rəqibin diqqətini nəzərdə saxladığı tutmadan yayındırmaqla həmin fəndi yerinə yetirir.

**HAZIRLIQ (İDMAN HAZIRLIĞI)**

**1.** - İdmançının nəticələrinə təsir göstərməyə və idman nailiyyətlərinə hazırlığını lazımı dərəcədə təmin etməyə imkan verən bilik, şərt, vasitə və metodlardan məqsədyönlü şəkildə istifadəyə yönəlmış çoxtərəfli proses. Bura yarışlar sistemi, hazırlığın bütün tərəflərini əhatə edən məşq sistemi, yarış və məşq fəaliyyətinin effektivliyini yüksəldən əlavə amillər də daxildir.

**- HAZIRLIQ DƏRƏCƏSİ** - İdmançının yarış fəaliyyətində hazırlıq hesabına qazanılmış müəyyən nəticələrin əldə edilməsinə imkan verən (fiziki, texniki, taktiki, psixi) vəziyyəti.

**- COXNÖVÇÜLK HAZIRLIĞI**

- İdmançının hər hansı coxnövçülük programı üzrə yarışda çıxış etmək zəruriyini nəzərdə tutmaqla məşqi.

**- DÖNMƏ HAZIRLIĞI** - Dağ xizəyi idmanında dönmə texnikası elementi. Bu fazada xizəyin yükünün yüngülləşdirilməsi və fırlanma impulsu üçün hazırlıq hərəkəti yaradılır. Bəzi dönmələr üçün bu mərhələ olmur, dönməyə ani, hazırlıqsız çıxılır.

**- FİZİKİ HAZIRLIQ** - Fiziki keyfiyyətlərin (güçün, tezlik, döyümlülük, çeviklik və əlaqələndirmə bacarığının) inkişafı ilə bağlı fiziki tərbiyə və idman hazırlığının elementlərindən biri.

**- XÜSUSİ FİZİKİ HAZIRLIQ** - Müəyyən idman fənni üçün lazım olan hərəki bacarıqların müstəsna inkişafını təmin

**HAZ**

edən fiziki keyfiyyətlərin tərbiyə prosesi.

**- ÜMUMİ FİZİKİ HAZIRLIQ (ÜFH)**

- İnsanın hərtərəfli fiziki inkişafına yönəlmış fiziki keyfiyyətlərin (güc, dözümlülük, çeviklik, cəldlik, diribaşlıq, tezlik) təkmilləşdirilməsi prosesi.

**FƏNDİN TAKTİKİ HAZIRLIĞI**

- Müxtəlif üsullardan (məs., manevretmə, qolu yiğma və s.) və taktiki hərəkətlərdən (məs., dartma, çağırış və s.) səmərəli istifadə etməklə fəndin icrası üçün nəzərdə tutulmuş əlverişli şəraitin yaradılması.

**- GÜC HAZIRLIĞI** - İdmançının güc qabiliyyətinin tərbiyə edilməsi və təkmilləşdirilməsi prosesi.

**- HƏRTƏRƏFLİ HAZIRLIQ** - İnsanın əsas fiziki keyfiyyətlərinin harmonik inkişafı, çox mühüm həyatı hərəki bacarığı və vərdişlərinin formalaşması, xüsusi biliklərə yiyələnməsi prosesi.

**HAZIRLIQ (2).** - İlkin texniki-taktiki hərəkətlər fazası.

**- HÜCUM HAZIRLIĞI** - Qılıncınatmada hücum variantının və onun hazırlayıcı hərəkətlər sistemi seçiminin taktiki vəzifə kimi optimallaşdırılması.

**- PSIXİ HAZIRLIQ** - İdmançılarda məşq fəaliyyətini, yarışa hazırlığı və etibarlı çıxışları uğurla yerinə yetirmək üçün lazım olan şəxsiyyət xüsusiyyəti, psixi keyfiyyətlərin formalaşdırılması və təkmilləşməsi məqsədilə tətbiq edilən psixoloji-pedaqoji təsirlər sistemi.

**- XÜSUSİ PSIXİ HAZIRLIQ** - Konkret yarışda çıxış etmək üçün psixi hazırlığı formalaşdırmağa yönəlmış psixoloji-pedaqoji təsirlər sistemi (yarışın sosial-psixoloji şərtlərinə adaptasiya, özünü hazırlama, hal-əhvalın requlyasiyası).

**HAZ**

**- İRADİ HAZIRLIQ** - İdmançıya lazım olan iradi keyfiyyətləri (məqsədyönlülük, qətilik, cəsaretlilik, inadçılıq, dözümlülük və s.) formalasdırmaq və təkmilləşdirmək üçün tətbiq edilən təsirlər sisteminə daxil edilən psixi hazırlıq bölməsi.

**- NƏZƏRİ HAZIRLIQ** - İdmançının məşqi və yarışın metodiki, tibbi-bioloji, psixoloji əsaslarının daxil olduğu idman hazırlığı sistemi haqqında biliklər toplusunun mənimsənilməsi, eləcə də idman avadanlıqları, təchizatı, yarış qaydaları və s. haqqında məlumatlar prosesi.

**- STARTQABAĞI HAZIRLIQ bax.**

- Bədənin açılışması üçün edilən qızışdırıcı hərəkətlər.

**- SÜRƏT-GÜC HAZIRLIĞI** - İdmançının partlayıcı gücünün meydana çıxmاسını tələb edən təmrinlərin yerinə yetirilmə qabiliyyətinin tərbiyə olunma və təkmilləşdirilmə prosesi.

**-SÜRƏTLƏNDİRİLMİŞ HAZIRLIQ** - İdmançının tezləşdirilmiş hazırlığı, bir qayda olaraq təcridilik, sistemlilik, əlverişlilik, fərdilik və s. kimi principlərin pozulması ilə yerinə yetirilir.

**- TAKTİKİ HAZIRLIQ** - İdmançının məşqdə və yarışın gedisində taktiki bilik, bacarıq, vərdiş və düşünmə qabiliyyəti qazanması və təkmilləşməsi prosesi.

**-TEXNİKİ HAZIRLIQ** - İdmançının yarışlarda yerinə yetirilən və ya məşq vasitələrinə xidmət edən texniki hərəkətlərin əsaslarını öyrənmə prosesi.

**- ÜSUL HAZIRLIĞI** - İdmançının əlverişli şərait yaradaraq müəyyən üsulu, hücumu icra etməsi üçün taktiki hərəkəti.

**HEÇ-HEÇƏ** - İdman oyunlarında matçın gedisində baş verən bərabər hesab

**HEÇ**

və ya son nəticə. Şahmat və dama partiyalarında qəti nəticə.

- **“QROSSMEYSTER” HEÇ-HEÇƏSİ** - Şahmat və damada adətən, yaradıcılıq mülahizəsi ilə yox, qənaətçiliklə edilmiş mübarizəsiz heç-heçə.

- **MÖVQELİ HEÇ-HEÇƏ** - Şahmat partiyasında bəzən zəif tərəfin müda fiəni yaxşı qurması sayəsində rəqibin öz üstünlüyünü reallaşdırıa bilməməsi hesabına heç-heçə.

- **NƏZƏRİ HEÇ-HEÇƏ** - Şahmat və damada işlənən bu termin o mövqeyə aiddir ki, orada nəzəriyyə ilə müəyyən edilmiş düzgün oyun zamanı zəif tərəf rəqibin çox böyük üstünlüyünə malik olmasına baxmayaraq, heç-heçəyə nail olur.

**HEMATOMA (QANÇIR)** - Qapalı zədələnmələrdə damarın qırılması və ətrəf toxumalara qanın məhdud axıb toplanması.

**HEMOQLOBİN** - Karbon qazının toxumalardan tənəffüs orqanlarına və oksigenin tənəffüs orqanlarından toxumala ötürülməsində iştirak edən eritrositlərin qırmızı tənəffüs piqmenti.

**“HESAB AĞACI”** - Konkret şahmat mövqeyini təhlil edərək gözdən keçirilməsi, lazımlı gələn variantların yekunu.

**HESABA ALMA** - 1. İdmançıların hazırlanıq səviyyəsinə nəzarət, eləcə də seçim məqsədilə məşq prosesinin gedişində keçirilən yoxlama. 2. At idmanı üzrə hansısa bir yarış növündə atın ilkin sınağı.

**HESABLAMA** - Şahmat və damada mümkün gedişlərə və oyunun davametmə variantlarına baxılması və bu zaman baş verəcək mövqelərin fikrən qiymətləndirilməsi.

**QAÇIŞ CIĞİRİNİN HESABA ALINMASI** - Start və finiș xətləri, estafetin

**HƏC**

ötürülmə zonaları, müxtəlif uzunluqlu və radiuslu döngələri olan stadionun bütün qaçış ciğirlərində baryerlərin qoyulma yerlərinin hesaba alınması.

**HƏCM**

- **DİQQƏTİN HƏCMİ** - İdmançı tərəfindən hər fəaliyyət məqamında aydınlıq və obyektivliyin eyni yüksək dərəcəsi ilə qəbul oluna bilən obyektlər və onların elementlərinin sayı.

- **NƏFƏSALMANIN HƏCMİ** - Bir tənəffüs silsiləsində ağciyərlərə daxil olan və oradan çıxan havanın həcmi.

- **NƏFƏSALMANIN DƏQİQƏLİK HƏCMİ**. Ağciyərlərin ventilyasiya səviyyəsinin göstəricisi; 1 dəqiqə ərzində alınan (və ya verilən) havanın həcmində bərabərdir.

- **ÜRƏYİN DƏQİQƏLİK HƏCMİ** - Ürək mədəciyinin 1 dəqiqə ərzində çıxardığı qanın miqdarı (yaşlı sağlam adamın sakitlik halında 5 l/dəq, amma gərgin əzələ işi zamanı 20-dən 44 l/dəq. qədər).

- **MÜHƏRRİKİN İŞÇİ HƏCMİ** - Silindirdə və ya mühərrikin silindirlərində porşenin öz son vəziyyətindən tam yukarı və tam aşağı yerdəyişməsi zamanı yaranan həcm.

- **YÜKÜN HƏCMİ** - Bir məşgələ ərzində (gün, həftə, ay, il və s.) məşq işinin yekun miqdarı. Adətən kilometr və ya saatlarla müəyyən məşgələlərin (kombinasiya, atəş, alətə yanaşmalar) və başqa göstəricilərin sayı ilə hesablanır.

- **SİSTOLİK HƏCMİ. bax. ÜRƏYİN VURMA HƏCMİ.**

- **ÜRƏYİN VURMA HƏCMİ** - Ürək mədəciyinin bir yığılma ərzində (yəni sistola vaxtı) vurduğu qanın miqdarı.

**HƏD****HƏDD, HÜDUD**

- **AEROB-ANAEROB HƏDD. bax.**  
**ANAEROB HƏDD.**

- **AEROB HƏDD** - Aerob-anaerob keçid zonasının alt sərhədi irəliləmə sürəti və iş gücünün artma ölçüsünə görə laktatin qanda mütaəmadi 2 mmol/l-dən çox toplanması ilə başlanır.

**- ANAEROB LAKTASIYA HƏDDİ**

- İşin gücünün və ya irəliləmə sürətinin səviyyəsi süd turşusu ilə onun işlədilməsi arasında yaranan tarazlıqda pozulur, bu zaman laktasiyanın toplanması əzələlərdə və qanda kəskin artması ilə müşayiət olunur. Laktasiya həddinin səviyyəsi laktatın qatılığı üzrə qanda 4 mmol/l bərabər qəbul olunmuşdur.

**- ANAEROB MÜBADİLƏ HƏDDİ.**  
**Bax. ANAEROB HƏDD.**

- **ANAEROB HƏDD** - Fiziki işin gücünün və ya irəliləmənin sürəti zamanı əzələlərdə və qanda süd turşusunun yaranması və toplanması ilə aerobun müəyyən qədər anaeroba enerji təchizatına çevrilməsi baş verir.

- **ANAEROB VENTİLYASIYA HƏDDİ** - İstehsal obyektlərində irəliləmə sürətinin səviyyəsi ilə ciyər ventilyasiyası işin gücündən və ya hərəkət sürətindən daha tez artmağa başlayır.

- **HISS HƏDDİ** - Müvafiq hissə səbəb olan qıcıqlandırıcının ən kiçik qüvvəsi. Onun törəməsi üçün orqanizmə qıcıq həddinə bərabər və ya ondan artıq olan qıcıqlandırıcı qüvvətlə təsir etmək lazımdır.

- **XALÇANIN HÜDUDU** - Xalçanın işçi sahəsini bildirən nişan xətti. Xətt işçi sahəsinə daxildir.

- **QICIQ HƏDDİ** - Orqanlarda (məs.,

**HƏD**

əzələlərdə) qıcıqlandırıcının həyəcan dalgası yaratmağa qabil ən az təsir qüvvəsi.

- **YAŞ HƏDDİ** - Yarışda iştiraka buraxılış üçün və ya konkret idman növü məşğələlərinin başlanması üçün müd-dət (daha çox minimal).

**HƏDƏF** - Atıcılıq idmanı üzrə məşq-lərdə və yarınlarda atıcının vurmələ ol-duğu sünə nişan. Hədəflər qeyri-mütə-hərrik (güllə atıcılığı, kamandan oxatma), görünən (güllə atıcılığı), hərəkətli(stend və güllə atıcılığı), uçan (stend atıcılığı) növlərində olur. Hədəflərin ölçüləri və zona qabaritləri silahın növündən və atəş distansiyasından asılı olaraq müxtəlifdir.

- **AVTOMATİK HƏDƏF** - Xüsusi mexanizmin köməyi ilə, bilavasitə in-sanın iştirakı olmadan çevrilib dönən, zahir olub görünən və ya hərəkətli hə-dəf. O, stand və güllə atıcılığında tətbiq edilir.

- **HƏDƏF QABARITI** - Hədəfdə kon-sentrik çevrələri və ya ovalları zonalara bölən xətlər. Hər bir atıcılıq təmrinin öz hədəf qabaritləri var.

- **HƏRƏKƏTLİ HƏDƏF** - Yarış qay-dalarına uyğun olaraq fəzada öz vəziyyətini dəyişən hədəf (güllə və stand atıcılığında).

- **QARA DAİRƏLİ HƏDƏF** - On zona təşkil edən on konsentrik çevrə ya-pışdırılmış ağ kağız vərəq və ya karton. Mərkəzdəki yeddi zona qara dairə (alma) təşkil edir. O, ağaclar lövhəyə bərki-dilir. Güllə atıcılığında (hərəkətsiz hə-dəfə yavaş atəşəcməda) istifadə olunur.

- **KAMANDAN OXATMA ÜÇÜN HƏ-DƏF** - 122 və ya 80 sm diametrlı rəngli,

**HƏD**

on dairəli hədəf. İki mərkəz zonası (10-cu, 9-cu) sarı rəngdə (qızıl alma), 8-ci və 7-cisi qırmızı, 6-cı və 5-cisi göy, 4-cü və 3-cüsü qara, 2-ci və 1-cisi ağı rəngdə olur.

**- SINAQ ÜÇÜN HƏDƏF** - Atış üzrə yarışlarda sinaq atəşləriinin icra edildiyi hədəf.

**- STEND HƏDƏFI** - Atıcı stand atıcılığı üzrə yarışlarda atəş açıb uçan hədəfi vurmalidir. Hədəf çöl tərəfdən xarici görünüşü pilləli konfiquryasiyaya malik boşqab formasında diskdir. Hədəfin diametri 110 mm, hündürlüyü 27 mm, çəkisi 105-110 q-dir. Hədəf xüsusi atıcı qurğusunun köməyi ilə atıcının qarşısında havaya atılır.

**- ZAÇOT HƏDƏFI** - Atılıqlı idmanı üzrə yarışlarda hədəfə yoxlama atışları həyata keçirilir və atışın texniki nəticələri hesablanır. Şifir-növbə nömrəsi, lövhələr, hədəflər saxlanılır.

**- ZAHİR OLAN HƏDƏF** - Oxu uzunu dönməni təmin edən və xüsusi qurğuya bərkidilmiş hədəf. Güllə atılığında tətbiq edilir.

**HƏDƏFIN ALMACIĞI** - Hədəfin qara (güllə atılığında) və ya sarı rənglə (kamandan oxatmadı) boyanmış mərkəzi hissəsi.

**OLİMPIYA QABAĞI HƏFTƏ**

- Adətən Olimpiya oyunlarına bir il qalmış Olimpiya idman bazalarında tam və ya natamam Olimpiya programı üzrə keçirilən yarışlar.

**HƏMLƏ, HÜCUM**

**- FİLIP HƏMLƏSİ (BD)** - Tipik zərbələrdən biri. 40-ci və ya 38-ci xanadakı dama ilə 29, 18, 7-ci xanalar üzərindən 16-ci xanadakı damanın götürül-

**HƏM**

məsi ilə xarakterizə olunur (qaralar üçün 11-ci və ya 13-cü xanadakı dama ilə 22, 33, 44-cü xanalar üzərindən 35-ci xanadakı damanın).

**- FİNAL HƏMLƏSİ** - Şahmat və dama kombinasiyani tamamlayan gediş.

**- NAPOLEON HƏMLƏSİ (BD)**

- Mexanizmində rəqibin damasının aldadılıb 46-ci (5-ci) xanada damkaya çevril məsi, tez-tez rast gəlinən kombinasiya.

**- RAFAEL HƏMLƏSİ (BD)** - Fransız damaçısı Rafael tərəfindən tapılmış klasik oyun kombinasiyası nəzəriyyə üçün çox mühümdür. A.: 27, 28, 32, 33, 34, 37, 38, 48, 49; Q.: 3, 14, 16, 17, 19, 21, 23, 24, 26. 1. 34 - 29! 23-34 2. 28 -23! 19: 39 3. 37-31 26-28 4. 49-44! və s. gedişləri.

**- TƏCRÜBƏSİZ OYUNÇUNUN HƏMLƏSİ (BD)** - Tipik həmlələrdən biri. Belə hücumlar mürkkəb deyil, həm də həmlənin necə başlanmasından asılı olmayaraq, hər addımda təcrübəsiz oyuncunu partiyanın artıq ilk gedişlərdən güdürlər. Məsələn, 1. 32-28 18-23 2. 37-32?-dən sonra davam edir 2.... 23-29! və s. gediş. Lakin belə zərbə 1. 33-28 18-22 2. 39-33? 22-27! və s. gedişlərdən sonra da davam edir.

**- TÜRK HƏMLƏSİ** - Həmlə zamanı artıq vurulmuş (lakin gedişin sonuna qədər taxta üstündən götürülməmiş) dama vuran damanı dayandırır.

**HƏNDBOL** - 7 nəfərdən ibarət komandalarla 3x2 m. qapıları olan və 20x40 mlik meydançada topla oynalınan komandalı idman oyunu. Oyunun məqsədi qapıcı meydanı xəttinin arxasından topu əl-lə rəqibin qapısına atmaq və öz qapısına

**HƏR**

topun atılmasına imkan verməməkdir.  
**bax. həmçinin Əl topu.**

**HƏRƏKİ (HƏRƏKƏTVERİCİ) VƏ HİD** - Bir tam kimi işləyən əzələ liflərinin bir motoneyronla anadangəlmə əsəb qrupu müvafiq əzələ liflərindən ibarət yeyin və ləng hərəki vahidlər fərqləndirilir.

**HƏRƏKƏT** - Fiziki təmrinlərin icrası zamanı hərəkətverici fəaliyyətin şöbəsi. İnsan bədənin bütövlükdə əhatəsinə nisbətdə və ya onun bir hissəsinin başqalarına nisbətən yerdəyişməsi, eləcə də idman alətlərinin mexaniki yerdəyişməsi. İnsanın hərəkəti dünyada ən mürəkkəb təzahürlərdən biridir. Onu yalnız bioloji və mexaniki qanuna uyğunluqların qırılmaz əlaqəsini öyrənmək əsasında başa düşmək olar.

**-AKSENTRİK HƏRƏKƏT** - İcrası zamanı idmançının səyləri və diqqətinin güclə toplanmasını tələb edən hərəki fəaliyyət şöbəsi.

**- ARXAYA HƏRƏKƏT** - Frontal istiqamətdə hərəkət: dövr etmələri, qalxamları icra edərkən saat əqrəbi üzrə yuxarı və saat əqrəbinin əksinə aşağı hərəkət.

**- AZİMUT ÜZRƏ HƏRƏKƏT** - İdman oriyentirini tapmada məsafəni rəf edən zaman, xüsusən yerin yaxşı keçilməsi şəraitində seçilmiş istiqamətin başa çatdırılmasında əsas üsullardan biri. Yerin bir nöqtəsindən başqasına ən qısa yol üzrə -planda bu nöqtələri birləşdirən düz yolla, məsələn, bir nəzarət məntəqəsindən başqasına və ya aralıq oriyentiri tapmaya, hərəkət. İstiqamət kompasın köməyi ilə, günəşə görə və s. məsafə qarşıya çıxan oriyentiri tap-

**HƏR**

maqla və ya başqa üsullarla yoxlanılır.

**- DAXİLİ HƏRƏKƏT** - Bədənin uzununa oxu istiqamətində çevrə üzrə hərəkət.

**- DAİRƏ ÜZRƏ HƏRƏKƏT** - 1. **bax.** Dairə. 2. Fiquristin buz üstündə qapalı çevrə üzrə çəp formada yerdəyişməsi.

**- DAYANDIRICI HƏRƏKƏT** - 1. Fiquristin üfüqi hərəkət sürətinin itirilməsi və hoppanmalarda itələnmələrin icrası zamanı vertikal sürətin yaranması ilə şərtləşən sərbəst və ya təkan ayağının dayandırıcı hərəkəti. 2. Uzununa və hündürlüyü hoppanmalarda itələnmənin icrası zamanı səhv. Hoppananın bədənin qabağı - hündürə hərəkətini yüyürmənin sonuncu addımda dayandırıcı ayaqla torpağa istinadı.

**- XARİCİ HƏRƏKƏT** - Bədənin uzunu-na oxu istiqamətində çevrə üzrə hərəkəti.

**- İRƏLİ HƏRƏKƏT** - Frontal istiqamətdə hərəkət: dövr etmələri, qalxamları icra edən zaman saat əqrəbi istiqaməti üzrə aşağı və saat əqrəbinin əksinə yuxarı hərəkət.

**- GÖVDƏNİN ƏKS HƏRƏKƏTİ**

**- İDMAN RƏQSLƏRINDƏ TEXNIKI ELEMENT**: hərəkətdə olan qılçaya nisbətdə gövdənin qabağı kəsən hərəkəti.

**HƏRƏKƏTLƏR**

**- ALDADICI HƏRƏKƏTLƏR** - 1. Aldadıcı fəndlərin, zərbə imitasiyası, yalandan ən zəif yerlərin açıq saxlanması və yalançı, yayındırıcı yüngül zərbələrin köməyi ilə icra edilən hərəkətlər. 2. Ört-basdır edilməklə tətbiq edilən yanlış üsullar, çağırışlar, hədələr-dən ibarət hərəkətlər.

**HƏR**

**- AT SÜRMƏ ÜZRƏ VENA ALİ MƏKTƏBİ HƏRƏKƏTLƏRİ** - Balanse (atın qabaq və ya dal ayaqlarda yırğalanması); ballotada (at yerində dal ayaqları üstündə tullanaraq nallarını göstərir və həmin yerdə də yerə düşür); kapriol (at dal ayaqları üstündə duraraq yerdən elə itələnir ki, tullanarkən dal ayaqlarına baxır); Krupada (ballotada, lakin irəli hərəkət etməklə); Kurbet (at dal ayaqları üstündə tullanaraq qabaq ayaqlarının izinə düşür); lansada (atın dal ayaqlardan qabaq ayaqlara tullanması); pezada (atın qaldırılmış qabaq ayaqlarla bükülü dal ayaqlarda duruş). Hazırda Beynəlxalq At İdmanı Federasiyası bu hərəkətləri beynəlxalq yarışların programına daxil etmir.

**- HƏRƏKƏTLƏR SİLSİLƏSİ** - Hərəkətlərin icradan sonra bədənin (bədənin hissələrinin) çıxış vəziyyətinə qayıldığı minimal həcm. Termin idmanın bütün dövri (dövrələr üzrə icra edilən) növlərinə aiddir. Məs.: üzgүçünün hərəkətlər silsiləsi - bu, bir avarçəkmədə bütöv bir dövrə qət edilən və dəfələrlə təkrar olunan hərəkətlərin cəmidir. Silsilənin başlanğıcı sinə üzərində, arxası üstə və delfin üsulu ilə, krol üzgüçülüyündə isə əllərlə suyu tutma fazasının başlanması qəbul olunmuşdur; sonra əlin sudan çıxmazı, əlin suya girməsi və avarlama gəlir.

**- EYNİ VAXTLI HƏRƏKƏTLƏR**

- Rapira və sablyalarla qılıncoynatmadə vizual, spaqalarda elektrofiksatorla qymətləndirilən, vaxta görə fərq qoymadan sancma (zərbə) vurmağa qarşılıqlı cəhdələr.

**HƏR**

**- HAZIRLIQ HƏRƏKƏTLƏRİ** - İdman təkmübarizliyi növlərində bilavasitə hücum və müdafiə qabağı hərəkətlər (köşfiyyat xarakterli, aldadıcı və manevrli).

**- HƏMLƏ HƏRƏKƏTLƏRİ** - İdmançının hücuma hazırlıq hərəkətləri və sancmaq, zərbə endirmək, üsul tətbiq etmək məqsədilə bilavasitə hücum hərəkətləri.

**- İXTİYARI HƏRƏKƏTLƏR** - Şüurun nəzarəti altında yerinə yetirilən təkanverici aktlar insanın müəyyən məqsədə çatmasına ehtiyac olduqda meydana gəlir.

**- İSİDİCİ HƏRƏKƏTLƏR** - Dərsin, məşq məşğələsinin hazırlıq hissəsi; orqanizmin qarşısındaki əməli fəaliyyətə hazırlığı üçün xüsusi təmrirlərin yerinə yetirilməsi.

**- STARTQABAĞI İSİDİCİ HƏRƏKƏTLƏR** - Startqabağı hali, orqanizmin isidilməsini, işə öyrəşmənin tezləşdirilməsini, iş qabiliyyətinin artırılması optimallaşdırmaq üçün bilavasitə startdan əvvəl icra edilən kompleks təmrirlər.

**- KƏŞFİYYAT HƏRƏKƏTLƏRİ**

- Aldadıcı hərəkətlər və döyük axtarışlarının köməyi ilə yerinə yetirilən, rəqibin sevimli kombinasiyalarını, onun güclü zərbə distansiyasını, döyük aparmanın fərdi əda xüsusiyyətlərini, fiziki hazırlığını və s. aşkarla çıxarmaq üçün idmançının hərəkətləri.

**- QEYRİ-İRADI HƏRƏKƏTLƏR**

- Şüurun nəzarəti olmadan həyata keçirilən hərəki aktlar.

**- MANEVRLİ HƏRƏKƏTLƏR** - İdmançının aktiv fəaliyyət üçün müvafiq

**HƏR**

çıxış vəziyyəti və məqam seçmək məqsədilə və müdafiənin köməyi ilə yerinə yetirilən yerdəyişmə hərəkətləri.

**- MÜDAFIƏ HƏRƏKƏTLƏRİ** - İdmançının təkbətək döyüşdə taktiki məqsədlə rəqibin sancmasını, zərbəsinə, üsullarını dəf etmə hərəkətləri.

**- PARTNYORLARIN HƏRƏKƏTLƏRİ** - Akrobatikada partnyorlardan birinin dəyişməz pozası zamanı üstdəki və ya altdakının vəziyyətinin müntəzəm dəyişməsi ilə təmrinlər, həmçinin ayrı-ayrılıqla öz təmrinlərini icra edən partnyorların eyni vaxtlı hərəkətləri.

**- ÜZGÜCÜNÜN QOL HƏRƏKƏTLƏRİ** - Üzgücülük texnikasının ən müüm elementi. Qollarla avarlama hərəkətverici qüvvənin əsas mənbəyidir. İdman üsulları ilə üzmə zamanı hərəkətlərin uyuşmasında əsas rol qollarla hərəkətlərə məxsusdur. Ayaqlarla hərəkətlər qolların işçisi hərəkətlərinin ritminə ciddi tabe tutulur.

**ÜZGÜCÜNÜN HƏRƏKƏTLƏRİ**

- Suda üzgücünün bütün hərəkətləri işçi (dəri qüvvəsi yaranan) və hazırlıq (avarlamadan icrası üçün çıxış vəziyyətinə üzgücünün aşağı və yuxarı ətraflarını üzə çıxarması) hərəkətlərinə bölünür.

**- ÜZGÜCÜNÜN AYAQLARLA HƏRƏKƏTLƏRİ** - Üzgücülük texnikasının ən müüm elementi. Ayaqlarla hərəkətlər üzgücünün bədənin tarazlaşdırılmış, axarlı vəziyyətini təmin edir, müüm koordinasiya rolu oynayır, əl hərəkətlərini gücləndirir, hərəkətverici qüvə yaradır.

**- VİNT ŞƏKİLLİ HƏRƏKƏTLƏR**

- İdmançının (akrobatın, batutçunun,

**HƏY**

gimnastın, suya hoppananın) bədənin uzununa oxu ətrafında dönəmə tərəfə (sola və ya sağa) qolları və ciyin qurşağı ilə fırlanma hərəkətləri. Bu hərəkətlər həm dayaq vəziyyətində (sığramalar zamanı ayaqlar aşağı-itələnmənin başlanğıcında, mürəkkəb hoppanmalarda itələnmənin tamamlayıcı fazasında), həm də ucuş fazasında (bədənin köndələn oxu ətrafında fırlanmanın olduğu vaxt) başlana bilər.

**- YAN HƏRƏKƏTLƏR** - Atı miniyə öyrədərkən ciyinlə daxılə, travers, ravers-yan hərəkətlər. Bütün allürlərdə icra olunur. Dolambac yan hərəkətlər “əks-dəyişiklik istiqaməti” adlanır.

**GÜLƏŞÇİNİN HƏRTƏRƏFLİYİ**

- Güləşçinin fəndləri müxtəlif tərəflərə (sağ və sola) icra etmək bacarığını təsdiq edən hazırlıq göstəricisidir.

**HƏSSASLIQ (TEZ TƏSİRLƏNMƏ QABİLİYYƏTİ)** - 1. Xarici və daxili mühitdə qıcıqlanmanın qavramaq qabiliyyəti. Həssaslığın əsası reseptörların fəallığıdır. Dad bilmə, toxunma, görmə, eşitmə, iyibilmə, proprioceptiv və ağrı həssaslığı fərqləndirilir. 2. Duyğuya ümumi qabiliyyət.

**- ATIN HƏSSASLIĞI** - Atın minicinin idarəetmə vasitələrinə sürət reaksiyası.

**HƏVƏSLƏNDİRMƏ. ATI HƏVƏSLƏNDİRMƏ** - Atı minicinin tələbini yaxşı icra etməsinə görə tumarlamalı, nə isə bir ləzzətli çağırışla, tələbin kəsilməsi ilə tərifləmə.

**HƏYƏCAN, HƏYƏCANLILIQ** - İdmançının stress doğuran amillərin təsiri altında və qeyri-müəyyənlik şəraitində,

**HİD**

fəaliyyətin müxtəlif vəziyyətlərində həyəcanı hiss etməyə meylliliklə ifadə olunan xüsusiyyəti.

**STARTQABAĞI HƏYƏCAN** - İdmanın startdan əvvəl həddən artıq emosional həyəcan, təşviş və narahatlıq keçirməsi, diqqət, yaddaş proseslərinin qərarsızlıq və pozğunluğu ilə xarakterizə olunan vəziyyəti. Bu, lazımı hazırlıq səviyyəsinin çatışmaması nəticəsində də ola bilir.

**HİDROAEROBİKA. bax. AKVAAEROBİKA.**

**HİDRODİNAMİKA** - Mayelərin hərəketini və onların cisimlərin axarlığına təsirini öyrənən hidromexanikanın bir bölməsi. Suda hərəkəti zamanı üzgüçünün bədəninə dörd əsas qüvvə təsir edir: ağırlıq qüvvəsi, itləyiş çıxartma qüvvəsi, hərəkətverici qüvvə və qarşıya çıxan müqavimət qüvvəsi.

**HİDROKANAL** - Üzgüçülükdə güclü nasosların köməyi ilə yaradılıb qarşıya çıxan gur su axınıni rəf edərək artırılmış sürətlə məşq etməyə imkan verən hidrotexniki qurğu. Tədris məqsədilə istifadə olunur. Bir və iki cıngırılı olur.

**HİDROSTATİKA** - Mayenin tarazlığını və suya daxil olmuş bədənə təsirini öyrənən hidromexanikanın bir bölməsi. Suda hərəkətsiz olan insanın bədəninə iki qüvvə təsir edir: aşağı yönələn ağırlıq qüvvəsi və suyun yuxarı yönələn itləmə qüvvəsi.

**HİDROKOSTYUM** - Su xızəyi idmanı məşğələlərində istiliyi saxlayan kostyum. Yaş və ya quru tipli ola bilir. İl in soyuq vaxtlarında, xüsusən payızda və yazda istifadə olunur. Yixılan zaman zərbəni yüngülləşdirir.

**HİP****HİMAYƏ ETMƏ (DAYAQ OLMA)**

- 1. Şahmatda fiqur və ya piyadanın başqa fiqur və ya piyada ilə himayə olunması.

2. Buz üstündə qoşa gəzişmə və idman rəqsləri elementi olub partnyorların birgə hərəkətini nizamlayırlar, partnyor qadın partnyorunu təkanla ciyin qurşağı səviyyəsinə qədər (qoşa gəzişmədə) və ya o səviyyədən yuxarı qaldırır (buz üstündə idman rəqslərində).

- **AKSEL HİMAYƏ** - Konkilərdə qoşa fiqurlu gəzişmə elementi olub icra vaxtı partnyor qadın aksel hoppanmadakı kimi sol ayağının irəli-xaricə gedisi ilə itlənir.

- **LASSO HİMAYƏSİ** - Konkilərdə qoşa fiqurlu gəzişmə elementi olub partnyor partnyor qadını başı üzərində firladıb kəmənd kimi qabağa atır.

**- İKİ DÖVRƏ LASSO HİMAYƏSİ**

- İcra zamanı partnyor başı üzərində əllərində partnyor qadınla iki dövrə edir, qadın isə havada 3, 5 dövrə vurur. Partnyor buz üzərində dönməni hər iki ayağında və ya ayağının birini götürüb o birini qoymaqla yerinə yetirir.

**HİPERMODERNİZM** - XX əsrin birinci rübündə baş verən şahmat niyyətinin inkişafında cərəyan.

**HİPODİNAMİYA** - Orqanizmdə ürək-damar, tənəffüs, həzm sistemlərinin, dayaq-hərəkər aparatının funksiyalarının, bir sıra hallarda hərəkət fəallığı zamanı güc səviyyəsinin azalması nəticəsində psixikanın pozğunluğu.

**HİPOKİNEZİYA** - Orqanizmin hərəki fəallığının bir sıra hallarda somatik-vegetativ pozğunluqlarla müşayiət olunan uzun müddətli aşağı düşməsi.

**HİP**

**HİPOKSEMIYA** - Qanda hipoksiyaya səbəb olan oksigenin miqdarının azalması.

**HİPOKSİYA** - Orqanizmin oksigenlə kifayət dərəcədə təmin olunmaması zamanı baş verən oksigen acliği vəziyyəti və ya ayrı-ayrı orqanlar və toxumalar da onun sərf olunma pozğunluğu.

**HİPOKSİK HİPOKSİYA** - Qaz olan mühitdə (dağlarda, barokameralarda) oksigenin aşağı düşməsi ilə əlaqədar ağıcyərlərin arterial qanla təmin edilməməsi nəticəsində praktik olaraq sağlam adamların oksigen acliği halı.

**HISS, DUYĞU**

- **ÇƏKİ HİSSI** - Ağırlıqqaldıranın şənqin fəzada düzgünlüyüünü qiymətləndirməyə kömək göstərən, beləliklə, texnikanın koppeksiyasını təsirli icrasına nəzarət qabiliyyəti.

- **DÖYÜŞ HİSSI** - Döyüşdə boksçunun, qılıncıdanın və bəzi başqa idman təkmübarizliyi nümayəndələrinin tez və dəqiqliklə daha çox səmərəli hərəki işləri və texniki üsulları yaranmış şəraitlə əlaqədə yerinə yetirmək bacarığı. Döyüş vəziyyətini, rəqibin hərəkət və niyyətini başa düşmə hissi.

- **ƏZƏLƏ HİSSI** - Əzələlərdə, vətərlərdə və oynaq kisəciklərində yerləşmiş reseptorların işi sayesində səyləri dozallara bölmək, bədənin ayrı-ayrı hissələrinin vəziyyətini, hərəkətini hiss etmək qabiliyyəti.

- **MÜVAZİNƏT HİSSI** - Bədənin müvəzinət halını həm statik vəziyyətdə (statik müvəzinət), həm də eyni elementlərin fasiləsiz olaraq bir-birini əvəzlədiyi zaman saxlamaq qabiliyyəti (dinamik müvəzinət).

**HİS**

**HISSLƏR** - İnsanın gerçekliyin əşya və hadisələrinə, öz fəaliyyətinə, ətrafindakı adamlara münasibəti duygunun əsas formalarından biridir. Emosiyalardan fərqli olaraq hissiyat nisbi sabitliyi ilə xarakterizə olunur. Emosiya kimi hisslər də idmançının həyat fəaliyyətində böyük rol oynayır.

- **ASTENİK HİSSLƏR** - İnsanın fəallığını aşağı salan təəssürat.

- **İDMANÇININ İXTİSASLAŞDIRILMIŞ HİSSLƏRİ** - Bu və ya digər idman növündə ixtisaslı idmançılarda təkmilləşmə prosesində yaranan ən zərif mürəkkəb kompleks duyğular. Konkret idman növündə keçən hərəki fəaliyyət və şəraitin ayrı-ayrı komponentlərinin şüurda maddilik əksi ilə bağlıdır. Beləliklə, su hissi (üzgüçülər və suya hoppananlarda müxtəlifdir), məsa-fə hissi, vaxt hissi, silah hissi, əyləc hissi və s. fərqlənir. Bütün ixtisaslaşdırılmış hisslər məşqə tabedir.

- **STENİK HİSSLƏR (EMOSİYALAR)** - İnsanın fəallığını yüksəldən təəssüratlar.

**HISS ETMƏ. DİSTANSİYANI**  
**HISS ETMƏ** - İdmançının distansiyanın uzunluğunu nişanlar olmadan da hiss etməklə müəyyənləşdirmək qabiliyyəti.

- **KİRŞƏLƏRİ HİSS ETMƏ** - İxtisaslı kirşəcilərin trası keçmə zamanı çox incə hərəki duyğusu.

- **QAYIĞIN GEDİŞİNİ HİSS ETMƏ**

- Avarçəkənə xarici mühit və yürüş şəraitindən çıxış edərək hərəkət texnikasını ən münasib surətdə seçməyə imkan verən spesifik hiss. Bu hiss avarçəkənin hə-

**HİS**

rəki vərdişlərinin mürəkkəb kompleksi ilə təmin olunur, uzun müddətli məşqlərlə hazırlanır, çoxyerlik qayıq ekipajları tərəfindən çətinliklə əldə edilir.

- **MƏKANI HİSS ETMƏ** - Öz fəaliyyətinin rəqulyasiyası hesabına hərəkətlərin parametrlərini dəqiq qiymətləndirmək və saxlamaq, analizatorların kompleks fəaliyyəti əsasında hərəkətlərin idarə olunması ilə bağlı məkana aid əlaqələri bilavasitə dərk etmə qabiliyyəti. Bu hiss idman təkmilləşməsi prosesində seçilmiş idman növünə uyğun olaraq inkişaf edir (distansiya hissi, baryer hissi, planka hissi, top hissi və s.).

**- MİNİCİNİN ATI HİSS ETMƏSİ**

- Atı hiss etmək və başa düşmək bacarığı. İdmançının bu qabiliyyəti bir qanun kimi anadangəlmədir və illərlə da-ha da inkişaf edir, lakin əgər bu hiss yoxdursa və ya cüzdirsə, onda bu hiss inkişaf etdirmək çox çətin olur.

- **PEDALI HİSS ETMƏ** - Velosipedçinin pedala sərf etdiyi səyi hiss etdiyi vaxta qədər pedalla tez-tez işləmək və ya onu artırmaq bacarığı. Əsas şərtlərdən biri pedalla işləmək texnikasını təkmilləşdirməkdir.

- **RƏQİBİ HİSS ETMƏ** - İdmançının cavab hərəkətlərində düzgün qərar qəbul etməsi üçün rəqibini duymaq qabiliyyəti olmalıdır. Bu hiss, ələlxüsus idman təkmübarizliyi nümayəndələrində inkişaf etmişdir.

- **SİLAHI HİSS ETMƏ** - Qılıncoynadannın təmas qavrayışının sürətlilik və dəqiqliyinə əsaslanan, silahların toqquşması məqamında rəqibin həqiqi niyyət və hərəkət düşüncəsini başa düşmək və

**HOM**

duymaq bacarığı ilə ifadə olunan qabiliyyəti. Döyüş hissi elementlərindən biri.

- **TOPU HİSS ETMƏ** - Bir sıra idman oyunlarında yüksək ixtisaslı idmançıların texniki-taktiki üsullarının, adekvat konkret yarış situasiyasının dəqiq və vaxtında tətbiqində ifadə olunan spesifik keyfiyyət.

- **VAXTI HİSS ETMƏ** - Vaxt kəsiklərini, eyni zamanda mikrointervalların davamiyyətini fərqləndirmək qabiliyyəti. İdmanda fiziki keyfiyyətlərin tərbiyəsi və texniki ustalığın təkmilləşdirilməsi zamanı çox vacibdir. Vaxtı hiss etmə idmanın müxtəlif növlərinin nümayəndələrində spesifikdir.

**HOKKEY** - Hər birində 6 nəfərdən ibarət 2 komandanın 1, 83x1,22 m qapıları olan 30x61 m ölçülü buz meydançada klyuşkalarla oynanılan şaybali idman oyunu. Oyunun məqsədi şaybani rəqibin qapısına klyuşka ilə vurmaqdır.

**HOMEOSTAZ** - Orqanizmin əsas fizioloji funksiyalarının sabitliyinin, daxili mühitin tərkib və xüsusiyyətlərinin nisbi dinamik dəyişməzliliyi.

**HOMOLOQASIYA** - Beynəlxalq və ya milli federasiyalarda idman avtomototexnikasının, mühərriklərin, şinlərin, kombinezonlarının və s. qeydə alınması.

**HOMOLOQATOR** - Su xızəyi idmanı üzrə yarışlarda əsas dəqiq ölçü aləti. Yarış qaydalarının tələbləri ilə bütün distansiyaların, tramplinin və başqa avadanlıqların uyğunluğunu yoxlayır, trampindən hoppanmaların uzaqlığını, hoppanmaların nəticələrini müəyyən etmək üçün lazımı ölçmə sistemi parametrlərini qeydə alır.

**HOP**

**HOPPANMA - 1.** Hər hansı bir dayaq nöqtəsindən itələnmədən sonra bədənin tez yerdəyişməsi yolu ilə məkanı dəf etmə üsulu. Bu hərəkətverici fəaliyyət aşağıdakı mərhələlərdən ibarətdir: itələnmə, ucuş və yerə enmə. **2.** Gimnastikada - bir və ya iki ayağın təkanından sonra bir və ya iki əlin əlavə dayağı ilə məkanı və ya aləti sərbəst ucuşla dəf etmə.

**- AÇIQ HOPPANMA** - Bədii gimnastika elementi. Təkan ayağına enməklə bir ayağın təkanı, o birinin arxaya dövr etməsi ilə hoppanma.

**- ADDIMLA HOPPANMA** - Bədii gimnastika elementi. Bir ayaq sərbəst (havada), o biri ayağın təkanı ilə irəli, kənara və ya arxaya uçuşda şpaqat və ya ona yaxın vəziyyətin alınması ilə hoppanma.

**- ALTDAN VURMAQLA HOPPANMA** - Bədii gimnastika elementi. Bir ayağın təkanı, digərinin hərəkətdə olması, təkan ayağı ilə havadakı ayağı altdan vurmaqla hoppanma.

**- ANDRIANOV HOPPANIŞI** - Yana çevrilib arxası ata tərəf dönməklə irəli bir dəfə yarım salto. Təmrin sovet gimnastı Nikolay Andrianovun adı ilə adlandırılmışdır.

**- ARXAYA ÇEVRİLMƏKLƏ HOPPANMA** - Dayaqlı hoppanmada körpü-cüyə tullanıb dönmə (rondat), böyürlə çevriləndən sonra ayaqların təkanından əllərin təkanına qədər ucuş arxası alətə tərəf reallaşır.

**- AŞIRMA HOPPANIŞ - 1.** Fiqurçu hoppanışı icra edərkən dayaq ayağının xarici tili ilə irəli itələnir, 0,5 dövrə havada fırlanır və digər ayağının xarici ti-

**HOP**

lində arxaya yerə enir. **2.** Bədii gimnastikada 180 dərəcədə uçuş fazasında dönməklə bir ayağın təkanı, digər ayağın hərəkətliliyi ilə irəli hoppanma.

**- HÜNDÜRLÜYƏ “AŞIRMA” ÜSÜLÜ İLƏ HOPPANMA** - Hündürlüyü hoppanmalarda plankanı aşma üsullarından biri. İdmançının bədəni itələnmədən sonra üfüqi vəziyyətdə plankanın üzərində, sinəsi aşağı, ayaqları plankaya yaxın olur.

**- AUERBAX HOPPANIŞI** - Akrobatik təmrin: yana irəliləməklə eks istiqamətli fırlanmaya icra olunan çevrilmə və ya salto. Təmrin onun ilk icraçısı alman idmançısı və pedaçoqu Vilhelm Auerbaxın adı ilə adlandırılmışdır (XIX əsrin sonu).

**- AYAQLARI AÇIB HOPPANMA**

**- 1.** Tennis oyunu zamanı ayaqların qoyulmuş tərzi. Startın yerinə yetirilməsi üçün universal poza. **2.** Dağ xizəkçisinin duruş variantı. Bu zaman xizəklərdən biri o birisinə nisbətən yarım pəncə irəli çəkilmiş olur.

**- AYAQLAR ARALI HOPPANMA**

- At üzərindən uzununa və eninə dayaqlı hoppanma; ucuşun ikinci fazasında ayaqlar yanlara geniş açılır və yerə enməkdən əvvəl birləşdirilir.

**- AYAQLAR ARALI ARXAYA**

**HOPPANMA** - At üzərindən uzununa və eninə dayaqlı hoppanma. Əllərlə təkandan sonra dairəvi dönmə, ayaqlar geniş aralı; ucuşun 2-ci fazasında arxası ata tərəf, yerə enmə zamanı üzü ata tərəf. Ucuşun 2-ci fazasında dairəvi dönməklə və enmə zamanı arxası alətə tərəf də icra oluna bilər.

**HOP**

**- AYAQLAR ARALI İRƏLİ-ARXA-YA HOPPANMA** - At üzərindən uzununa dayaqlı hoppanma; ucuşun 2-ci fazasında böyürü ata tərəf dönmə, ayaqlar irəli-axaya geniş ayrılır və böyür alətə tərəf yerə enməzdən əvvəl birləşdirilir.

**- AYAQLARI BÜKÜB - AÇARAQ HOPPANMA** - At üzərindən uzununa dayaqlı hoppanma. Ucuşun 2-ci fazasında ayaqlar diz oynaqlarında ani olaraq maksimum bükülür və dərhal alətin üzərində arxaya açılmaqla düzəldilir.

**- AYAQLARI ARXAYA ƏYƏRƏK HOPPANMA** - At üzərindən uzununa və eninə dayaqlı hoppanma. Ucuşun 2-ci fazasında bədən əyilir, ayaqlar diz oynaqlarında düz bucağa qədər bükülür.

**- AYAQLARI ƏYƏRƏK HOPPANMA** - At üzərindən uzununa və eninə dayaqlı hoppanma. Ucuşun 2-ci fazasında ayaqlar diz oynaqlarında güclü bükülür və yerə enmə zamanı açılır.

**- BUCAQLA HOPPANMA** - At üzərindən uzununa və eninə dayaqlı hoppanma. Ucuşun 1-ci fazasında ayaqlar kənarə yönəldilir; 2-ci fazada bucaq vəziyyətinə əyilmiş bədən arxası ata tərəf olmaqla onun üzərindən keçir; böyürü alətə tərəf yerə enir. Ucuşun 2-ci fazası dairəvi dönməklə də icra oluna bilir.

**- BUCAQLA İRƏLİ HOPPANMA**

- At üzərindən eninə dayaqlı hoppanma. Bir ayaqla təkan, at üzərində ayaqlar birləşir və ucuş 2-ci fazada bucaq vəziyyətində icra olunur.

**- BÜKÜLÜ HOPPANMA** - At üzərindən uzununa və eninə dayaqlı hoppanma. Ucuşun 2-ci yarısında bədən çanaq-bud oynaqlarında bükülür, ayaqlar düz qalır.

**HOP**

**- ÇARPAZ HOPPANMA** - Bədii gimnastika elementi. Lent üzərindən çarpazlaşdırılmış əllərlə hoppanma.

**- ÇEVRİLMƏKLƏ HOPPANMA**

- Baş üzərindən tam çevrilməklə dayaqlı hoppanma.

**- DAİRƏVİ DÖNMƏKLƏ ARXAYA HOPPANMA** - Döşəmədə və tirdə təmrin. Əllərdə dairəvi dönməklə arxaya hoppanma və irəli mayallaq aşma.

**- DAVIDOVA HOPPANMASI - bax.** Çevrilmə, irəli 360 dərəcə dönməklə irəli bir dəfə yarıml salto. Təmrin sovet gimnasti Yelena Davidovanın adı ilə adlandırılmışdır.

**- DAYAQLI HOPPANMA** - 1. İdmən gimnastikasında çoxnövçülüklük və ayrı-ayrı yarış növü. Bir və ya iki əlin dayağı ilə at üzərindən hoppanmalar. 2. Bir və ya iki əlin əlavə dayağı ilə icra edilən hoppanma.

**- DİZLƏRƏ HOPPANMA** - Batutda qılçaları əyib dizlərə enməklə hoppanma.

**- DÜZ (BİRBAŞA) HOPPANMA**

- Ucuş dayaqlı hoppanma zamanı alətin üstündə yüyürmə istiqamətində yerinə yetirilir.

**- ƏLLƏRDƏ DURUŞ, ARDINCA KƏNARA ÇEVRİLMƏKLƏ HOPPANMA** - At üzərindən uzununa və eninə dayaqlı hoppanma. Bir əlin etrafında dönməklə və böyürü alətə tərəf vəziyyətdə kənarə çevrilməklə, ardınca sıçrayıb düz bədənlə əllərdə duruş.

**- DAİRƏVİ DÖNMƏKLƏ ƏLLƏRİN TƏKANINA QƏDƏR ÇEVRİLƏB HOPPANMA** - Dayaqlı hoppanma. Körpücüyə təkandan sonra və əllərlə təkana qədər dövrə vuraraq dönmə; arxası ata tərəf ucuş; əllərin təkanından sonra üzü ata tərəf yerə enmə.

**HOP****- ƏLLƏRİN TƏKANINA QƏDƏR  
360 DƏRƏCƏ DÖNMƏKLƏ AYAQ-**

**LAR ARALI HOPPANMA** - At üzərində uzununa və eninə dayaqlı hoppanma. Körpücüyə ayaqlarla itələnməkdən sonra 360 dərəcə dönmə, əllərlə itələnəndən sonra isə ayaqlar aralı vəziyyətdə, onları büküb bükülü uçuş və uçuşa, eləcə də 180 və 360 dərəcə dönməklə sürətlə enmə.

**- ƏLLƏRİN TƏKANINA QƏDƏR  
360 DƏRƏCƏ DÖNMƏKLƏ İRƏLİ**

**ÇEVRİLƏB HOPPANMA** - At üzərində uzununa və eninə dayaqlı hoppanma. Körpücüyə təkandan sonra 360 dərəcə dönmə və əllərin təkanından sonra bükülüb-açılırla irəli çevrilmə.

**- ƏLLƏRİN TƏKANINA QƏDƏR  
VƏ SONRA DAİRƏVİ DÖNMƏK-**

**LƏ ÇEVRİLƏB HOPPANMA** - At üzərindən uzununa və eninə dayaqlı hoppanma. Körpücüyə təkandan sonra və əllərin təkanına qədər dairəvi dönmə; arxası ata tərəf uçuş; əllərin təkanından sonra dairəvi dönmə və arxası ata tərəf yerə enmə; əllərin təkanından sonra 360 dərəcədə (üzü ata tərəf enmə) və 540 dərəcədə dönmə icra oluna bilir.

**- ƏLLƏRİN TƏKANINA QƏDƏR  
VƏ SONRA 360 DƏRƏCƏ DÖN-**

**MƏKLƏ İRƏLİ ÇEVRİLƏB HOP-**  
**PANMA** - At üzərindən uzununa və eninə dayaqlı hoppanma. Körpücüyə təkandan sonra 360 dərəcə dönmə və əllərin təkanından sonra 360 dərəcə dönməklə irəli çevrilmə.

**- ƏYİLƏRƏK HOPPANMA** - At üzərindən eninə hoppanma. Gimnastın
**HOP**

bədəni dayaq tərəfdən sinəsi ata tərəf əyilmiş vəziyyətdə keçir.

**- “FOSBYURİ-FLOP” ÜSULU İLƏ**

**HÜNDÜRLÜYƏ HOPPANMA** - Hündürlüyü hoppanmalarda plankanın üzərində aşma üsullarından biri. İdmançı itələnəndən sonra ayaqla uzağa uçuşda arxası plankaya tərəf və köndələninə (yerləşmiş) olur. Bu üsulu ilk dəfə amerikalı idmançı Riçard Fosbyuri 1968-ci il Olimpiadasında (ABŞ) tətbiq etmişdir.

**- HALQALI ADDIMLA HOPPAN-**

**MA** - Gövdə arxaya əyilmiş, bir ayaq arxaya möhkəm bükülmüş vəziyyətdə sərbəst (havadakı) ayaqla irəli hoppanma.

**- HƏRƏKƏTDƏ OLAN AYAQDA**

**FIRLANMAQLA HOPPANMA** - Fiqurçu konkılardə sərbəst fiqurlu sürüşmə elementini yerinə yetirərkən yuxarı itələnib çıxır, sonra yerə enir və hərəkətdə olan ayağı üstündə firlanğıc mövqeyində firlanır.

**- HÜNDÜRLÜYƏ HOPPANMA**-Ver-

tidələmən rəf edilməsi ilə bağlı təmrin. Bir və ya iki ayağın təkanı ilə icra olunur. Müxtəlif idman növlərinin elementi və idmançının sürət-güt xüsusiyyətlərinin təkmilləşməsi üçün məşq təmrinidir. İtələnmə istiqaməti yuxarı-irəliyə və ya ancaq yuxarıyadır.

**- HÜNDÜRLÜYƏ “ADDIMLAMA”**

**ÜSULU İLƏ HOPPANMA** - Hündürlüyü hoppanmalarda plankanı aşma üsullarından biri olub uçuşda uzağa itələnməklə idmançının adlayıb plankanın üstündən keçməsi.

**- HÜNDÜRLÜYƏ “AŞMA” ÜSULU**

**İLƏ HOPPANMA** - Hündürlüyü hoppanmalarda plankanı dəf etmə üsulla-

**HOP**

rindan biri. Bu üsulda itələnəndən sonra plankaya yaxın ayaq köndələn səthlə üfüqi vəziyyətdə olur.

**- İKİQAT HOPPANMA** - Bədii gimnastika elementidir. İkiqat fırlanmaqla ipin üzərindən hoppanma.

**-İRƏLİ 360 DƏRƏCƏ DÖNMƏKLƏ BİR DƏFƏ YARIM SALTO EDİB İRƏLİ ÇEVRİLƏRƏK HOPPANMA** - At üzərindən uzununa və eninə dayaqlı hoppanma. Körpücüyə təkandan sonra 360 dərəcə dönmə və əllərin təkanından sonra qruplaşaraq irəli bir dəfə yarıml salto etmə.

**- İRƏLİ ÇEVRİLİŞƏ İRƏLİ BİR DƏFƏ YARIM SALTO EDİB HOPPANMA** - At üzərindən uzununa və eninə dayaqlı hoppanma. Körpücüyə təkandan sonra qruplaşaraq irəli bir dəfə yarıml salto etmə və əllərin təkanından sonra irəli çevrilmə.

**- KASAMATSU HOPPANMASI-** Dayaqlı hoppanma. Qruplaşaraq dairəvi döñüb hərəkət istiqamətində irəli bir dəfə yarıml salto edib dönməklə yanakı çevrilmə. Təmrin yapon gimnasti Sigeru Kasamatsunun adı ilə adlandırılmışdır.

**- KATKOV HOPPANMASI** - Kənara çevrilməklə kənara bir dəfə yarıml salto. Təmrin sovet gimnasti Aleksandr Katkovun adı ilə adlandırılmışdır.

**- KORBUT HOPPANMASI** - Əllərin təkanına qədər 360 dərəcə dönməklə irəli çevrilib hoppanma. Təmrin sovet gimnasti Olqa Korbutun adı ilə adlandırılmışdır.

**- KÖNDƏLƏN HOPPANMA** - Gimnast dayaqlı hoppanma zamanı yüyürmə istiqamətinə nisbətdə yanakı vəziyyətdə aləti rəf edir.

**HOP**

**- KÖNDƏLƏN BUCAQLA HOPPANMA** - At üzərindən uzununa dayaqlı hoppanma (körpük arxa ayağın yanında böyürdə yerləşir). Yandan alətə tərəf enməklə at üstündə bucaq vəziyyətində bir ayağın təkanı, o biri ayağın irəli yellənməsi ilə icra olunur. Uçuşun 2-ci fazasında dairəvi dönməklə də icra oluna bilər.

**- KROLL HOPPANMASI** - Dayaqlı hoppanma. Qruplaşaraq dairəvi dönməklə irəli bir dəfə yarıml salto edib irəli çevrilmə. Beli bükülü, beliaçıl, 360 və 540 dərəcə dönmələrlə icra oluna bilir. Təmrin alman gimnasti Silvio Krollun adı ilə adlandırılmışdır.

**- KUERVO HOPPANMASI** - Dairəvi dönmək və arxaya bir dəfə yarıml salto etməklə irəli çevrilmə. Təmrin Kubalı gimnast Yorq Kuervonun adı ilə adlandırılmışdır.

**- QABAQLAMA HOPPANMASI**

- Dağ xızəyi idmanı texnikasının elementi. Baş verməmək və ya ayrılandan sonra uçuş fazasını qısaltmaq məqsədi lə kəskin profilli təpələri keçən zaman kompensasiya edilmiş hərəkət.

**- QARANQUŞVARİ FIRLANIB HOPPANMA** - Fiqurçu konkilərdə məcburi fiqurlu sürüşmə elementini icra edərkən yuxarı itələnir, sonra yerə enir və bir ayadqa yellənərək qaranquşvari fırlanır.

**- MARÇENKO HOPPANMASI** - Akrobatic hoppanma. Qruplaşış 360 dərəcə dönməklə arxaya ikiqat salto. Təmrin sovet gimnasti Vladimir Marçenkonun adı ilə adlandırılmışdır.

**- OTURUB HOPPANMA** - Batutda ayaqları büküb oturuşa enerkən hoppanma.

**- RONDAT HOPPANMA** - Dayaqlı

**HOP**

hoppanmada körpücүyө tullanma ron-datın köməyi ilə icra olunur. **bax. Ar-xaya çevrilməklə hoppanma.**

**- ROÇE HOPPANMASI** - İrəli çevri-lişlə iki dəfə yarım salto. Təmrin Kuba gimnasti Feliks Roçenin adı ilə adlandı-rılmışdır.

**- SADƏ HOPPANMA** - Gimnastın əlləri ilə əlavə dayağı olmadan icra etdiyi hoppanma.

**- SUKAXARA-UQLEV HOPPAN-MASI** - Dönməklə bir-birinin üzərin-dən irəli çevrilib arxaya bir dəfə yarım salto. Təmrin yapon gimnasti Masuo Sukaxara və sovet gimnasti Vladimir Uqlevin adları ilə adlandırılmışdır.

**- TƏKAN AYAĞINDA FIRLANIB HOPPANMA** - Fiqurçu konkilərdə sərbəst fiqurlu sürüşmə elementini yerinə yetirərkən itələnib yuxarı çıxır, yerə enir və sonra təkan ayağında fırlanır. Poza fırlanğıcda havada yerə enmə məqamına qədər baş tutur.

**- TƏKRAR HOPPANMA** - 1. Hündür-lüyü və şüvüllə hoppanmalarda 1-ci yer uğrunda mübarizədə qalibi müəyyənləşdirən bütün göstəricilər bir və ya bir neçə idmançıda bərabər olarsa hoppanan-lar üzrə əlavə yarış. 2. Maneələri dəf et-mek üzrə yarışda ən yaxşı eyni nəticə göstərmış iştirakçılar arasından qalibi və mükafatçıları müəyyənləşdirmək üçün keçirilən əlavə çıxış. Maneələrin sayı həmin yarısdakılardan alıya qədər azal-dılır. Əgər hoppanma iştirakçıları əsas marşrutu cərimə xallarsız keçərlərsə, maneələrin ölçüləri artırıla bilər. Cəri-mə xalları olan iştirakçılar üçün hündürlük əvvəlki kimi saxlanılır. Vaxt

**HOP**

dəqiq hesablanır.

**- TOXUNARAQ HOPPANMA** - Bə-dii gimnastika elementidir. Bir ayağın təkanı ilə irəli hərəkət edərək yarım-şpaqt vəziyyətində hoppanma.

**- UÇUŞLA HOPPANMA** - At üzərin-dən uzununa və eninə dayaqlı hoppanma. Əllərin təkanına qədər və təkandan sonra üzü ata tərəf əyilmədən və ya azacıq əy-ilmiş vəziyyətdə uçuş, 180, 360, 540 və 720 dərəcə dönəməklə icra oluna bilir.

**- UÇUB DAİRƏVİ DÖNMƏKLƏ VƏ ARDINCA İRƏLİ SALTO EDİB HOP-PANMA** - At üzərin-dən uzununa və eninə dayaqlı hoppanma. Əllərlə təkan-dan sonra dairəvi dönəm və qruplaşaraq irəli salto.

**- UÇUB ARDINCA ARXAYA SALTO EDƏRƏK HOPPANMA** - Atın üzərin-dən uzununa və eninə dayaqlı hoppanma. Əllərin təkanından sonra qruplaşa-raq arxaya salto.

**- UZUNUNA HOPPANMA** - Üfüqi məkanı rəf etməklə bağlı təmrin. Bir və ya iki ayağın təkanı ilə yerinə yetirilir. İd-mançının sürət-güt qabiliyyətinin təkmil-ləşməsi üçün idmanın müxtəlif növlərinin və məşq təmrinlərinin texniki ele-menti. İtələnmə istiqaməti irəli-yuxarıdır.

**- UZUNUNA “ƏYİLMƏ” ÜSULU İLƏ HOPPANMA** - İdmançının uzu-nuna hoppanmalar prosesində itələn-məni qurtarandan sonra “büklü” və-ziyət alması, sonra yerə enərkən qrup-laşaraq uçuş texnikası variantlarından birini icra etməsi.

**- UZUNUNA “AYAQLARI BÜKMƏ ” ÜSULU İLƏ HOPPANMA** - İdmançı-nın uzununa hoppanmalar prosesində

**HOP**

itələnmə qurtarandan sonra qruplaşaraq uçuşu icra etməsi.

**- UZUNUNA "QAYÇI" ÜSULU İLƏ HOPPANMA** - Uzununa hoppanma prosesində idmançının havada 2,5-3,5 addım icra etdiyi uçuş texnikası variantlarından biri.

**- ÜÇ TƏKANLA HOPPANMA** - Atletika üzrə yarış növü. Daha böyük məsafəni dəf etmək məqsədilə 3 ardıcıl icra olunan hoppanmadan ibarət yüyürməklə uzununa hoppanma. Birinci itələnmədən sonra uçuşda ayaqların vəziyyətinin dəyişmə növbəsi baş verir (sışrayış). İkinci itələnmə də elə həmin ayaqla icra olunur, onun ardınca uçuş gəlir (addım), sonra o biri ayaqla itələnmə (hoppanma) və nəhayət qumlu cuxura hər iki ayaqla enmə.

**- UFÜQİ HOPPANMA** - Döşəmədə gimnastik təmrin. Sinənin üfüqi səthinin döşəməyə tərəf, bir ayağın təkanı, o biri ayaq havada sərbəst, 360 dərəcə dönməklə hoppanma.

**- VELOSİPEDƏ HOPPANMA** - Düz olmayan yerlərdə şose və ya trek yürüşlərində velosipedçinin əldə velosipedlə maneəni rəf etmək üçün, məcburi düşmədən sonra yenidən cəld velosipedə oturması.

**- VELOSİPEDDƏ HOPPANMA**

- Velosiped idmanında texniki üslub. Düz olmayan yerlərdə və ya şosedə yürüşlərdə velosipedi yerdən ayırmaqla müxtəlif maneələri rəf etmə.

**- VİNTLİ HOPPANMA** - Batutda bədənin uzununa oxu ətrafında 180, 360, 540, 720 və s. dərəcədə fırlanmaqla hoppanma.

**- YARIMVİNTLİ HOPPANMA** - Ba-

**HOP**

tutda bədənin uzununa oxu ətrafında 180 dərəcədə dönməklə fırlanıb hoppanma.

**- YAMASITA HOPPANMASI** - Bükkülüb-açılarlaq irəli çevrilmə. Təmrin yapon gimnasti Xaruxiro Yamasitanın adı ilə adlandırılmışdır.

**- YURÇENKO HOPPANMASI** - Dayaqlı hoppanma. Körpücüyə rondatdan sonra əllərin təkanına qədər arxaya çevrilmə və əllərin təkanından sonra isə bükülü arxaya bir dəfə yarımsalto. Salto qruplaşaraq və bükülü, eləcə də 180, 360, 540 və 720 dərəcə dönməklə də icra oluna bilir. Təmrin sovet gimnasti Natalya Yurçenkonun adı ilə adlandırılmışdır.

**SUYA HOPPANMA**

**- SUYA AUERBAX HOPPANMASI**

- Ön duruşdan arxaya fırlanmaqla suya hoppanma. Birinci ifaçı-alman idmançısı və pedaqqoqu Vilhelm Auerbaxın adı ilə adlandırılmışdır.

**- BİR DƏFƏ YARIM DÖVR ETMƏKLƏ SUYA HOPPANMA** - Idmançının tramplin və ya vişkada qabaq və ya arxa duruşdan 540 dərəcə irəli və ya arxaya (suya başla girmə), eləcə də əllərdə duruşda vişkadan (suya ayaqlarla girmə) fırlanmaqla suya hoppanma.

**- BİR DÖVRƏ VURMAQLA SUYA HOPPANMA** - Idmançının tramplin və ya vişkada qabaq və ya arxa duruşdan 360 dərəcə irəli və ya arxaya (suya ayaqlarla daxil olma), eləcə də vişkada əllərdə duruşdan fırlanmaqla suya hoppanma (suya başla girmə).

**- ÇOX DÖVR ETMƏKLƏ (2-4 DÖVR) SUYA HOPPANMA** - Idmançının tramplin və ya I-IV dərəcəli vişkalardan

**HOP**

720-1440 dərəcədə (iki, üç və dörd dövr edib suya ayaqlarla girmə) və ya 900-1620 dərəcədə (2,5; 3,5 və 4,5 dövr etməklə suya başla girmə) arxaya və ya qabağa firlanmaqla suya hoppanmalar. Vışkada əllərdə duruşdan (VI dərəcə) suya hoppanmalar oxşar miqdarda dövr etmələrlə suya mövafiq olaraq ayaqlarla və başla girməklə də başa çatır.

**- SUYA QARANQUŞVARİ HOPPANMA** - Tramplin və ya vışkada qabaq və ya arxa duruşdan əyilmiş vəziyyətdə, qollar yanlara icra edilən suya hoppanma.

**- TARASOV KİMİ SUYA HOPPANMA** - Əllərdə duruşdan arxaya dövr etməklə suya hoppanma. Birinci ifaçının - 1925-ci ildə Moskva çempionu olmuş Vladimir Tarasovun familiyası ilə adlandırılmışdır.

**- UÇUŞLA SUYA HOPPANMA**

- Tramplin və ya vışkada qabaq və ya arxa duruşdan irəli və ya arxaya firlanmaqla, suya ayaqlarla və ya başla dalmaqla (batmaqla) hoppanma.

**- YARIM DÖVR ETMƏKLƏ SUYA HOPPANMA** - Tramplin və ya vışkada qabaq və ya arxa duruşdan qruplaşaraq, əyilmiş və ya açılmış vəziyyətdə irəli və ya arxaya 180 dərəcə (suya başla girmə) firlanmaqla suya hoppanma. Vışkada əllərdə duruşdan oxşar hoppanma suya ayaqlarla girməklə də başa çatdırılır.

**SUYA HOPPANMALARI - (1)** İnsanın məişətdə, əmək və hərbi sahədə batan şəxsi xilas edərkən, su maneəsi sərhədləri güclənərkən, desant əməlliyyatı yerinə yetirərkən istifadə etdiyi, suya girməzdən əvvəl uçuş fazası

**HOP**

yaratdığı hərəki fəaliyyəti.

**- SUYA YERLİ, İDMANDAN KƏNAR HOPPANMALARI** - Ən müxtəlif (əsəsən də meyilli, maili) trayektoriyalar üzrə başı, ayaqları aşağı və sallanmaqla icra edilən, üzmə üsulundan kənar suya hoppanmalar.

**SUYA HOPPANMALARI - (2)** Tramplindən və ya müxtəlif hündürlülüklü qüllələrdən xüsusi cədvəllərdə sadalanan və yarışa icra olunmağa icazə verilən suya hoppanmaların yerinə yetirilməsindən ibarət yarış fəaliyyətli idman növü. Burada texniki ustalıq, hoppanmanın mürəkkəbliyi, suya girmənin keyfiyyəti nəzərə alınır.

**- SUYA QRUPLA HOPPANMALARI**

- Eyni vaxtda bir neçə hoppanan idmançının nümunəvi çıxışlar programında vışkaların müxtəlif platformalarından və tramplinlərdən yerinə yetirilən suda təlim və idman hoppanmaları.

**- SUYA TƏLİM HOPPANMALARI**

- Suya hoppanma üzrə ilkin təlimdə istifadə olunan təmrinlər: ön və arxa duruşdan sıçrayışla, suya ayaqlarla dalma, ön və arxa duruşdan başla suya dalma və hoppanmalar. Çətinlik əmsalı yoxdur.

**- AKROBATİK HOPPANMALARI - 1.** İdman akrobatikası yarışı (kişilər və qadınlar arasında) növü olub bura çoxnövülü, birinci və ikinci təmrinlər daxildir. Hoppanmalar, adətən qaçışdan, xüsusi cığırlarda və ya döşənəkli yerlərdə, körpüçüklerdən, tramplinlərdən, batatlardan istifadə etməklə yerinə yetirilir. Hoppanmaların növləri: döşəmədən partnyora, partnyor üzərindən, sıraya, çarpez, bir akrobatañan başqasına, bir akrobatdan iki ak-

**HOP**

robata və iki akrobatdan birinə. **2.** Gimnastlar tərəfindən sərbəst təmrinlərdə və tirdə icra edilən müxtəlif çevirilmələr və salto. **3.** Sirk sənəti (ustalığı) janrı.

**- AT İDMANINDA AYRI-AYRI HOPPANMALAR** - Cox uca, cox uca-enli və en dairəli maneələri dəf etmək üzrə yarışlar. Rekordlar qeydə alınır.

**- ATILIB-DÜŞMƏ HOPPANMALARI** - Döşəmədə altdakı akrobatın üstdəkini atıb (ayaq pəncəsindən, əldən, beldən, qarından, ayaqdan) döşəməyə salması ilə nəticələnən akrobatik hoppanmalar. Sıçrayışdan fərqli olaraq atılmış hoppanmalar zamanı üstdəki akrobat partnyorun üstündə durmur, sadəcə olaraq onun köməyi ilə yuxarı hoppanır.

**- BATUTDA HOPPANMALAR** - İdman növü. Bədənin uzununa və köndələn oxu ətrafında müxtəlif növ firlənmələri icra etmək məqsədilə idmançının ritmik və dəfələrlə yüksək hoppanmalar üçün möhkəm şəriddən hazırlanmış, üfüqi gərilmiş və amortizasiyalı, elastiki deformasiyalı tordan istifadə olunur. Akrobatik, gimnastik və suya hoppanmalar qovuşlığında əmələ gəlir. **2.** Akrobatların, gimnastların, suya hoppananların, eləcə də bir sıra başqa idman növlərinin nümayəndələrinin hazırlanlığında köməkçi təmrinlər.

**- FƏRDİ HOPPANMALAR** - Batutda hoppanma üzrə yarış növü. Kişi lər və qadınlar hər yaş qrupunda müxtəlif məcburi təmrinlərdə və 10 müxtəlif elementdən ibarət sərbəst təmrinlərdə çıxış edirlər. Hər hoppanmada bədənin əmsalı nəzərə alınmaqla ən yaxşı bal toplayan qalib gəlir.

**HOP****- HÜNDÜRLÜYƏ HOPPANMALAR**

- İdmançının sürət götürəndən sonra bir ayağının təkanı ilə vertikal fəza sahəsinin (plankanın üzərindən hoppanma) rəf edilməsindən ibarət yarış fəaliyyəti; Atletikanın bir növüdür.

**- XİZƏKLƏRDƏ AKROBATİK HOPPANMALAR** - Fristayl üzrə yarış növü. Hoppanma idmançının tramplinə çıxmazı üçün sürət götürməsindən və havada icra keyfiyyət qiyməti ilə mürəkkəb dərəcəli müxtəlif akrobatik fiqurlara (saltolar, piruetlər və s.) çevrilməsindən asılı olur.

**- XİZƏKLƏRDƏ TRAMPLİNDEN HOPPANMALAR** - Texniki mürəkkəbliyi ilə fərqlənən xizək idmanı növü. Xizəklərdə trampindən hoppanmaların məhiyyəti ondan ibarətdir ki, xizəkçi trampinin yuxarı hissəsində (sürət vermə dağında) bükülüb aşağı yuvarlanmaqla ayırma stolunun kənarına itələnir və havada müəyyən məsafə qət edərək enən zaman dağın daha sert sahəsində yerə düşür, bundan sonra dayanacaq meydancasında sürüşməni davam etdirir. Nəticələrin qiymətləndirilməsi zamanı həm hoppanmanın uzunluğu, həm də onun icra texnikası (üslubu) nəzərə alınır.

**- QOŞALARIN HOPPANMALARI**

- At idmanında maneələri dəf etmək üzrə yarış növündə atlar qoşa çıxış edir və burada hoppanmada onların bərabərləşdirilməsi, maneələri dəf etmə təmizliyi və oynaqlığı nəzərə alınır. Marşrut xüsusiidir.

**- "S"-VARİ HOPPANMALAR** - Batutda bükülü hoppanmalar.

**- SİNXRON HOPPANMALAR** - Batutda hoppanma üzrə yarış növü. Bir

**HOP**

kombinasiya eyni vaxtda müxtəlif batutlarda qoşa batutçular (2 kişi idmançı və ya 2 qadın idmançı) tərəfindən icra olunur. Məcburi və azadə təmrinlər yerinə yetirilir. İcranın keyfiyyəti, sinxronluğu, hər hoppanmada bədənin kütləsi nəzərə alınmaqla onların mürəkkəbliyi qiymətləndirilir.

**- SU XİZƏKLƏRİNDƏ TRAMP-LİNDƏN HOPPANMALAR** - Su xizəyi idmanı növü. Katerlə müəyyən sürrətlə yedəyə (onu hoppanmadan əvvəl xizəkçi özü seçir) alınmış idmançı tramplindən uzağa sıçrayır. İdmançıya 3 təşəbbüs sınağı verilir. Yedək trosunun uzunluğu həmişə eynidir (23 m).

**- SUYA SİNXRON HOPPANMALAR**

- Suya hoppanma üzrə iki hoppananın eyni vaxtda 3 m-lik tramplindən və 10 m-lik qüllədən sinxron icra etdikləri yarış növü. İlk dəfə 2000-ci ildə Sidney Olimpiya oyunlarının programına daxil edilmişdir. İcraya görə qiymət texnika ya verilən qiymətdən və hoppanmaların icra sinxronluğundan toplanır.

**- ŞÜVÜLLƏ HOPPANMALAR** - Atletika üzrə yarış növü. Şüvüllün köməyi ilə (mütəhərrik dayaq) böyük hündürlüyü dəf etmək məqsədilə yerinə yetirilən hoppanma. Hoppanma yüyürmədən, şüvüllün dayağa qoyuluşu, itələnmə, dayaq hissə (asılma, qol çalma, bədəni açma, ayaqları dartma, şüvüllü boşaltma) və dayaqsız uçuşdan (plankanın üzərindən keçmə və yerə enmə) ibarətdir.

**- UZUNUNA HOPPANMA** - Atletika növü olub yarış fəaliyyəti idmançının sürət götürürəndən sonra uzunsov tirdən

**HOV**

bir ayağın təkanı ilə üfüqi fəza sahəsini rəf etməkdən ibarətdir.

**- YANAKI HOPPANMA** - At üzərin-dən eninə dayaqlı hoppanma zamanı ayaqlar dayaq əldən kənara ötüb keçir, ucuşun 2-ci fazasında böyürü alətə tərəf dönməklə də icra oluna bilir.

**- YERİNDƏN HOPPANMALAR**

- Məkanı dəf etməkdə yüyürmə fazası olmadan və dayaqdan eyni vaxtda hər iki ayaqla və ya ayrıca ardıcıl hər ayaqla itə-lənməklə xarakterizə olunan təmrin. Yarış və məşq fəaliyyətində uzunu-na, hündürlüyə və üç təkanla hoppanmalar tətbiq edilir. Cox vaxt hoppanma qabiliyyətini, eləcə də sürət-güç keyfiyyətini (partlayıcı qüvvəni) müəyyənləşdirmək üçün testlərdən istifadə olunur.

**HORMONLAR** - Orqanizmdə daxili sekresiya vəzilərinin hazırladığı və bilavasitə qana keçən, bioloji cəhətdən fəal maddələr: digər orqanlar və toxumaların fəaliyyətinə məqsədönlü təsir göstərir.

**HOVUZ** - Su idmanı növləri məşğələləri üçün tikili. Qurulmasına görə hovuzlar 2 qrupa bölünür: su hövzələrində düzəldilmiş təbii hovuzlar və su doldurulan sünə hovuzlar. Hovuzlar təyinatına görə çimmə-sağamlılıq (kütləvi məşğələlər üçün), tədris (böyüklərə üzməyi öyrətmək üçün), idman işləri (üzgülərin məşq təlimi və yarışlar üçün), kiçik yaşılı uşaqlar üçün olmaqla yarış qaydalarına uyğun hazırlanır.

**- AVARÇƏKMƏ HOVUZU** - Avarçə-kənlərin təlimi üçün binada xüsusi tikili. Avarçəkmə təbii şəraitdə mümkün olma-dığı vaxt su hovuzu xüsusi vərdişləri saxla-mağ'a imkan verir. Təbii şəraitdə avarlama-

**HOV****HÜC**

da qayığın suya nisbətdə yerdəyişməsi hovuzda qeyri-mütəhərrik qayığa və ya avarçəkmə aparatına nisbətdə suyun yerdəyişməsi ilə əvəz olunur. Bununla bərabər su axını xüsusi hazırlanmış dairəvi novlarda avarlarla qarışdırılır. Sərbəst olaraq su axınlı və sürətlə tənzim olunan avarçəkmə hovuzları da mövcuddur.

**- “QURBAĞA QABI” (dayaz, kiçik ölçülü) HOVUZ** - Məktəbəqədər uşaq-lara üzgüçülüyü öyrətmək üçün nəzərdə tutulur. Dərinliyi 0,6-0,9 m olur. Bir qrup-la məşğələlər üçün 8x4 m ölçü kifayətdir.

**- SÖKÜLÜB QURAŞDIRILAN, SU TÖKÜLƏN HOVUZ** - Metal karkas və rezinləşdirilmiş parçadan hazırlanmış rezervuardan (çəndən) ibarət stasionar olmayan (yeri dəyişdirilə bilən) hovuz. Yığılı bilən hovuzun ölçüləri 6x3x1,3 m-dir. Ən bəsit, süni açıq tikili üzgüçülüyüñ kütləvi təlimi üçündür. Qənaətə böyük xidmətətmə qabiliyyətinə malikdir və cəmi bir neçə gün ərzində quraşdırıla bilir.

**- SUDA ƏN SADƏ HOVUZ** - Üzgüçülük üçün ən sadə idman tikilisi start körpücüyü, start tumbası, aralarında dağabogdan çıçırlar çəkilmiş start və dönmə divarçığı olan hovuzdur. Suyun dərinliyi start körpücüğünün altında ən azı 0,9-1,2 m olur. Hovuzun uzunluğu 50, 25 və ya 12,5 m ola bilir. Hovuzun eni hər birinin arası 2-2,5 m olan çıçırların sayı ilə müəyyən edilir.

**- SUYA TULLANMALAR ÜÇÜN HOVUZ** - Suya tullanmalarda suya dalmanın təhlükəsizliyini təmin edən ixtisaslaşdırılmış dərin vannalı hovuz. Hovuzun vannalarının ölçüləri adətən 30x20 m olub su polosu oyunu üçün normal mey-

dana uyğundur. Müasir tullanmalar hovuzu vişkaya qalxmaq üçün liftlə və zərbəni yumşaltmaq üçün suya giriş yerində yeni tullanmaların mənimsənilməsində sixilmiş “hava balıncı” ilə təchiz olunur.

**- SÜNI HOVUZ** - Su idmanı növlərinin məşğələləri üçün tikili. Dəmir-beton vannalı üzgüçülük hovuzunun uzunluğu 25-50 m, eni 15-25 m, dərinliyi 1,2-2,2 m ölçüdə olur. Start körpücüğünə, start tumbasına, köməkçi və əlavə yerlərə malikdir. Suyu təmizləmək, dezinfeksiya etmək (xlor, gümüş və ozonla) və 24-28 dərəcəyə qədər isitmək imkanı olur. Süni hovuzlar örtülü və açıq tiplidir.

**- TƏBİİ HOVUZ** - Su hövzəsinin (dəniz, göl, çay, gölcük və s.) üzərində və suyun təmizlənməsinə, süni yolla dəyişdirilməsinə ehtiyac olmayan, üzgüçüllükə kütləvi məşğələlər üçün tikili. Yaxşı olardı ki, su təmiz və axarlı olsun. Məşğələlər üçün yerin dərinliyi və ölçüləri məqsədindən asılı olaraq seçilir, üzgüçülük üçün yer suda buylarla məhdudlaşdırılır. Üzgüçülük sahəsinin eni sahildən hövzəyə tərəf 20 m-dən çox olmamalıdır.

**HÖRÜLMƏ** - İki trosun uclarının bağlanma üsulu. Bitki liflərindən hazırlanan sintetik və polad troslardan istifadə olunur. Qısa bağlanmanın icrası sadədir, lakin trosu müəyyən qədər yoğunlaşdırır. Uzun bağlanma trosu qalınlaşdırır, lakin birləşdirilmə üçün daha uzun uc tələb edir.

**HÖVZƏ** - Dağlar arasında oval və ya dairəvi formalı böyük sulu çuxur.

**HÜCEYRƏ**

**- ƏSƏB HÜCEYRƏSİ** - Qısa və ötürü-cü əsəb impulsları ilə əhatə olu-

**HÜC**

nan neyron (akson) çıkıştı. Periferik və mərkəzi əsəb sistemlərinin ötürüçü yollarının tərkibinə daxildir.

**- ƏZƏLƏ HÜCEYRƏSİ** - Gərilmə və sıxılma qabiliyyətinə malik olan əzələ toxumasının (hüceyrəsinin) struktur-funksional vahidi.

**HÜCUM** - (1) Cox sürətli, şiddətli həmlə (basqı). İdmando texniki -taktiki üsl. 1. Güləşçilərin, boksçuların təkbətək mübarizəsində, idman oyunlarında qələbə və ya üstünlük qazanmaq məqsədilə rəqibə şiddətli həmlə etmə. 2. Qılıncoynadanın düzləndirilmiş silahlı əli ilə rəqibin zərbə endirilə bilən bədən səthinə fasılısız hədələrlə zərbə vurma (sancma) məqsədilə təşəbbüslü hücum hərəkəti. 3. İdmançı və ya komandanın nəticə qazanmaq və ya rəqib üzərində üstünlük əldə etmək məqsədilə feal hərəkəti. Termin idman təkmübarizliyində və idman oyunlarında işlənir. 4. İdman oyunlarında, əsasən hücum funksiyasını icra edən oyunçulara aiddir. 5. Şahmat və damada rəqibin fiqurunu, piyadasını və ya damasını vurmaq təhlükəsi yaradan gediş.

**- AÇIQ HÜCUM** - Taktiki şahmat üsulu, hansısa bir fiqurun və ya piyadanın getməsi başqa fiqurların hərəkət xəttini açır, rəqib düşərgəsində obyektlərdən birinə təhlükə yaradır.

**HÜCUM -(2).** Atletikada termin baryeri, plankanı, maneəni müəyyən fazada aşılıb keçməklə xarakterizə olunur.

**- ARXA XƏTDƏN HÜCUM** - 1. Voley-bolda topu oyuna daxil etmə məqamında əgər pəncə (yaxud hər iki pəncə) hücum xəttinə toxunmursa və

**HÜC**

onu keçmirsə, arxa xətdən topa istənilən hücum zərbəsi. 2. Tennisdə fəal zərbə ilə sıçrayışdan (arxa xətdən) sayı oynayıb başa çatdırmaq cəhdidir.

**- BARYERƏ HÜCUM** - Atletin baryerlə qaçışa baryeri dəf etməsinin birinci fazası. Şaqlı xətti keçəndən sonra son addımda başlanır (hərəkəti nizama salan ayağın düzlənməsi və gövdənin irəli meyl etməsi ilə xarakterizə olunur) və təkan ayağının qaçış cığırından ayrılması ilə başa çatır.

**- BƏDƏNİ İRƏLİ ATMAQLA HÜCUM** - Rəqibə yaxınlaşış bədəni irəli verməklə qurtaran hücum.

**- BİRBAŞA HÜCUM** - Qılıncoynadanın açıq bölməyə silahın hərəkəti ilə hücumu.

**- BİRBAŞA ƏLLƏ HÜCUM** - Qılıncoynatmadə qarşılıqlı sancmalarda taktiki haqlılıqdan istifadə etmək məqsədilə hücum edənə yönəlmüş hərəkət.

**HÜCUM - 3.** Şahmat və dama oyunlarında partiyada hücum hərəkətləri (gedişlər seriyası) məqsədə çatmaq üçün daha cəsarətli vasitədir.

**- BİRBAŞA OL MAYAN HÜCUM**

- Qılıncoynadanın tiyəni başqa xəttə yerdəyişmə etməsi ilə hücum.

**- BÜTÜN KOMANDA İLƏ HÜCUM**

- Rəqibin qapısına (futbol, hokkey, həndbol, su polosunda və s.) və ya səbətinə (basketbolda) topu (şaybanı) vurmaq və ya topu səbətə atmaq məqsədilə mümkün qədər çox oyunçunun rəqib tərəfə yerdəyişmə etməsi.

**- CAVAB HÜCUMU** - Qılıncoynadanın baş tutmamış həmlədən sonra geriyə çəkilmiş rəqibə qarşı icra etdiyi hücum.

**HÜC**

**- CİNAH HÜCUMU - bax.** Yan xətt boyunca həcum.

**- DAIMI HÜCUM** - Damada damka sonluğunda heç-heçəyə nail olmaq üçün üsullardan biri (A.: D. f4; Q.: D. a3, c3, h6. 1. fe5 ab2 2. ef4 bc1 3. fe5 c1 b2 4. ef4 ba3 5. fe5 və s. heç-heçə).

**DÜZGÜN OLMAYAN HÜCUM**

- Hokkeydə güc tətbiq edilən zaman yarış qaydalarının pozulması (məs.: borta itələyib basma, əllə itələmə və s.)

- **ƏSAS HÜCUM** - Qılıncoynadanın döyüşə başladığı həcum.

- **FİNTLƏRLƏ HÜCUM** - Qılıncoynadanın silahla hədələyici hərəkətlərlə və ya sancmaqla (zərbə endirməklə) icra etdiyi həcum.

- **HAZIRLANMAMIŞ HÜCUM** - Boksçunun döyüşün konkret epizodunda obyekтив vəziyyəti nəzərə almadan, hazırlıq və yalançı hərəkətlərdən istifadə etmədən endirdiyi zərbəsi və ya zərbələri.

- **HAZIRLIĞA HÜCUM** - Qılıncoynadanın hücuma keçmək məqsədilə rəqibə qarşı icra etdiyi həmləsi hücuma yaxınlaşır.

- **HƏQİQİ HÜCUM** - Boksçunun hazırlıq və ya yalançı hərəkətlərindən sonra son həddə qədərki və ya son hədd əzələ gücü ilə endirilmiş həqiqi zərbəsi və ya zərbələri.

- **İKİ HÜCUMÇU İLƏ HÜCUM** - Futbolda 1+4+4+2, 1+5+3+2, 1+3+5+2 oyun sistemi ilə həcum.

- **İKİ TEMPLİ HÜCUM** - Qılıncoynadanın silahla iki hərəkətdən ibarət hücumu.

- **İKİNCİ (BİRİNCİ) MÖVQEDƏN HÜCUM** - Velosiped idmanında qrupda ikinci (birinci) gedən yürüşünün

**HÜC**

həcumu və ya finiş həmləsi.

- **İLK ÖTÜRMƏDƏN HÜCUM** - Voleybolda taktiki həcum variantı. Bir oyuncunun həcum zərbəsi partnyorun ilk ötürməsindən sonra icra olunur.

- **İRƏLİ ATILMIŞ ADDIMLA VƏ OXVARİ HÜCUM** - Qılıncoynadanın rəqibə texnikada yaxınlaşmaqla fasiləsiz irəli atılmış addımlarla və oxvari çox iti həcumu.

- **İRƏLİ ÇIXMAQ MƏQSƏDİLƏ HÜCUM** - Bir velosipedçi və ya velosipedçilər qrupunun bir yürüşçüsünün və ya yürüşçülər qrupunun irəli çıxmaq məqsədilə başlanmış taktiki hərəkəti.

- **İRƏLİ SİÇRAMAQ VƏ BƏDƏNİ İRƏLİ ATMAQLA HÜCUM** - Qılıncoynadanın fasiləsiz olaraq irəli atılmış addımlarla və bədənini irəli atmaqla texnikada rəqibə yaxınlaşması.

- **KOMBİNASIYALI HÜCUM** - Qılıncoynadanın silaha təsirindən, fintlərdən və sancmalardan (zərbələrdən) ibarət həcumu.

- **KOMBİNASIYALI HÜCUM** - Şahmatda fiqura nə getməsi, nə də müdafiə olunması xeyir gətirməyən həcum. Şaha kombinasiyalı həcum nümunəsi mat deməkdir.

- **“QARMAQLA” HÜCUM** - Armsportda texniki üslub. Həcum edən idmançı start mövqeyində ikitərəfli tutaraq əlinin çecələ barmağını rəqibin əlinə tərəf qarışdırır, “çıyindən təkanla” qanrlımsız dirsəyi ilə rəqibin əlini yan yastığa qədər aparır.

- **QARŞILIQLI HÜCUM** - Boksçuların gözlənilmədən eyni vaxtda qarşılıqlı zərbələr endirməsi.

**HÜC**

- **QARŞIYA ÇIXAN HÜCUM** - Qılıncoynatmada hücuma müşavimet və rəqibə cavab məqsədilə icra edilən hücum.
- **QOOQLAND HÜCUMU (BD)** - Ağların (qaraların) debütdə 27-dən 22-yə (24-dən 29-a) soxulması sol cinahdakı damanı gücləndirməyə imkan verir və mərkəzdə mövqeyini möhkəmlədir.
- **MANEƏYƏ HÜCUM** - Son qaçış addımının şaquli xətti keçəndən sonra başlanan və maneəyə ayağın qoyulması və ya baryer addımı ilə onu keçməsi maneələrlə qaçışda maneələri dəf etməyin birinci fazasıdır.
- **MƏRKƏZDƏN HÜCUM** - Bir sıra komandalı idman oyunlarında (məs.: futbol, hokkey, həndbol, su polosu, basketbol) meydanın və ya meydançanın şərti olaraq mərkəz oxu xətti boyunca hücum.
- **OXVARİ HÜCUM** - Qılıncoynadannın qaçış texnikası və ya hoppanmada rəqibə yaxınlaşmaqla hücumu.
- **ÖN XƏTDƏN HÜCUM** - Voleybolçunun meydançanın özünə aid hissəsində ön xəttidən və istənilən hündürlükdən istənilən hücum zərbəsi (top zərbə məqamında tam və ya qismən öz komandasının oyun sahəsində olur).
- **PİYADA AZLIĞINDA HÜCUM**  
-Şahmatda rəqibin mövqeyinin başlıca olaraq vəzir cinahında zəifləməsinə səbəb olmaq məqsədi daşıyan standart strateji plan.
- **PLANKAYA HÜCUM** - Təkan ayağının yerdən ayrılmışından sonra başlayan və hoppananın bədəninin uçuş trayektoriyasının yuxarı nöqtəsində qurtaran fazalarından biri.
- **SADƏ HÜCUM** - Qılıncoynadanın silahla bir hərəkətli hücumu.

**HÜC**

- **SİLAHA TƏSİRLƏ HÜCUM** - Qılıncoynadanın batmandan - silahı toqquşdurmaqdan və sancmadan (zərbədən) ibarət hücumu.
- **TƏKƏRDƏN HÜCUM** - Öndə gedən yürüşünün arxasında olan və taktiki məqsədindən asılı olaraq lazımi məqamda irəli çıxmağa özünü hazırlayan velosipedçinin taktiki hərəkəti.
- **TƏKRAR HÜCUM** -**1.** Qılıncoynadannın cavab cəhdii olmadan geri çəkilməklə və ya yayınmaqla müdafiə olunan rəqibə tətbiq etdiyi hücum.
- **TƏKRAR HÜCUM** -**2.** Nişanlama variantı olan taktiki hərəkət. Eyni bir üsulun iki dəfə təkrar olunması icra edilən hücumun ikinci dəfə icrası rəqib tərəfindən birinci cəhddəki müdafiə ilə üst-üstə düşür.
- TƏKRAR HÜCUM** -**3.** Güləşçi yalançı fənddən və rəqibin buna müvafiq müdafiəsindən sonra nəzərdə tutduğu həqiqi fəndi icra edir.
- **TORA YAXINLAŞMAQLA HÜCUM** - Tennisdə texniki üsl. Oyunçunun tora çıxışı uçusdan zərbə ilə topu oynayıb başa çatdırmaq üçündür. Hücum tez (tora çıxış top gönderisindən dərhal sonra və ya əks hücum üsulundan sonra həyata keçirilir) və kombinasiyalı (top uçuşda ikən tamamlayıcı zərbə üçün tora çıkış topun sıçrayışından sonra zərbələr seriyası ilə hazırlanır) ola bilir.
- **UCUŞDA İKƏN HÜCUM** - Komandalı idman oyunlarında rəqibin müdafiəsinə qarşı hücumu bir qayda olaraq təşkil etmək uğur qazandırırmır, burada sürəksizlik, çox olmayan ötürmələr və təkmiləşdirilmiş səmərəlilik xarakterikdir.
- **ÜÇ HÜCUMÇU İLƏ HÜCUM** - Fut-

**HÜC**

bolda 1+4+3+3, 1+5+2+3, 1+3+4+3 oyun sistemi ilə hücum.

- **YALANÇI HÜCUM** - Qılıncoynatma-da zərbə vurma (sancma) zəruri olduğundan üzdən, yüngülçə icra olunan hərəkət.

- **YAN XƏTT BOYUNCA HÜCUM**

- Futbol matçında rəqibin tərəfində onun qapısına top vurmaq məqsədilə kǔnc bayraqı istiqaməti üzrə topun aparılması və ya uzununa ötürülməsi.

- **YUBATMAQLA HÜCUM** - Qılıncoynadanın fintin və ya sancmanın (zərbənin) icrasında silahı qısa müddətli yubatmaqla yerinə yetirdiyi hücum.

-- **“YUXARIDAN” HÜCUM** - Armsportda texniki üsul. Hücum edən idmançı start mövqeyində rəqibin əlini özünə tərəf dərtir, öz əlini baş barmağına tərəf çevirir və işi davam etdirərək rəqibin əlini özü üçün uduş vəziyyətinə gətirib çıxarır.

**HÜCUMÇU** - 1. Komandalı idman oyunlarında hücum hərəkətlərində ixtisaslaşan idmançı. 2. Hücum edən güləşçi.

- **XƏTT HÜCUMÇUSU** - Həndbolda hücumun gedişində öndə, rəqib qapısının 6 metrlik xətti yaxınlığında olan hücum oyunçusu.

- **KƏNAR HÜCUMÇU** - Komandalı idman oyunlarında cinahlarda fəaliyyət göstərən oyunçu.

- **MANEVRLİ HÜCUMÇU** - Su polosunda hərəkətdə olan hücum oyunçusu. Rəqibin qapısından aralı mövqe tutur, yarımmüdafıəcilərlə qarşılıqlı fəal əla-qədə olur, tez-tez onlarla yerini dəyişir.

- **MƏRKƏZ HÜCUMÇUSU** - Komandalı idman oyunlarında rəqib qapısına edilən hücumun mərkəzində fəaliyyət göstərən oyunçu.

**HÜN**

- **POZİSİYALI HÜCUMÇU** - Su polosunda atletik bədən quruluşlu və böyük fiziki qüvvəli, suda hündür oturan və texniki atmalara inamlı yiyələ-nən hücum oyunçusu. Gərgin təkmüba-rizlik şəraitində öz izləyicisini udmaq və qol vurmaq məqsədilə rəqib qapısına hücumun önündə yer tutur.

- **YARIMORTA HÜCUMÇU (İN-SAYD)** - Futbolda “dubl-ve” sistemi üzrə oyunda mərkəz və yan hücumçular arasında və tez-tez öz yarımmüdafıəcilərinin yaxınlığına çəkilən oyunçu.

**QARŞILIQLI HÜCUMLAR** - Hər iki qılıncoynadan tərəfindən eyni vaxtda başlanan və qurtaran hücumlar.

**HÜCUMUN YENİDƏN BAŞLAN-MASI** - Qılıncoynadanın silahla müdafiə olunmaq cəhdini tamamlaya bilmə-yən, geri çəkilən rəqibə baş tutmayan hücumun ardınca yeni hücum qurması.

**HÜQUQ**

- **HÜCUM HÜQUQU**- bax. **TAKTİ-Kİ HAQLILIQ**.

- **CAVAB HÜQUQU**- bax. **TAKTİKİ DÜZLÜK**.

**HÜNDÜRLÜK**

- **AVARIN UÇUŞUNUN HÜNDÜR-LÜYÜ**- Qayığın fırlanğıcının alt sahəsindən keçən skamyanın üst nöqtəsin-dən horizontal sahəsinə qədər məsafə çanaq-bud oynağına nisbətə görə ava-rın dartı qüvvəsini səviyyəsini xarakte-rizə edir. Avarçəkənin antronometrik göstəricilərindən asılı olaraq avarın dartı qüvvəsini tənzimləməklə yüksək-liyini artırmaq və ya əksiltmək olur.

- **BARYERİN HÜNDÜRLÜYÜ** - Kişilər, qadınlar, gənc oğlanlar və qızlar

**HÜN**

üçün, eləcə də baryerlə qaçışın müxtəlif distansiyalarında fərqlənənlər üçün baryerin vertikal böyüklüyü.

**- BAŞLANGİC HÜNDÜRLÜK** - Hündürlüyüə hoppanan və ya şüvüllə hoppanan atletin yarışa başladığı hündürlük.

**- BƏDƏN DURUŞUNUN HÜNDÜRLÜYÜ** - Sinxron üzgüçülükdə idmançı qadının su səthinə nisbətdə bədəninin vertikal üzrə yerləşməsi ilə xarakterizə olunan anlayış.

**- BURAXILMIŞ HÜNDÜRLÜK** - Yarışda hündürlüyü və ya şüvüllə hündürlüyüə hoppanma zamanı buraxılmış hündürlük taktiki məqsəd daşıyır.

**- FİQURİSTİN HOPPANMASININ HÜNDÜRLÜYÜ** - Fiquristin yüksək uçuş nöqtəsində bədən kütləsinin ümumi mərkəzi ilə buzun səthinin arasındaki məsafə.

**- HOPPANMANIN HÜNDÜRLÜYÜ** - İdmançının hündürlüyü və ya şüvüllə hündürlüyüə hoppanmalarında yerdən planka-nın üst səthinə qədər rəf etdiyi vertikal ara.

**- İXTİSAS HÜNDÜRLÜYÜ** - Yarışın növbəti mərhələsinə düşməkdən ötrü hündürlüyü və ya şüvüllə hündürlüyüə hoppanan atlet verilmiş ilkin hündürlüyü rəf etməlidir.

**- KONKİSÜRƏNİN DURUŞ HÜNDÜRLÜYÜ** - Konkidə duruşda cisim kütləsinin ümumi mərkəzindən dayaq mərkəzinə qədər məsafə. İdmançının konkilərdə, diyircəkli konkilərdə və ya xüsusi hazırlıq təmrirlərində qaçış zamanı üfüqi xətt gövdəsinin, omba və baldırının maillik bucağından asılıdır. Duruşun məqsədə uyğun hündürlüyü havanın müqavimət gücünü azaldır.

**XAL**

**- MANEƏNİN HÜNDÜRLÜYÜ** - Maneənin vertikal ölçüsü (91,4 sm) 3000 m distansiyaya maneələrlə qaçışla müəyyən edilmişdir.

**- RELYEF KƏSİYİNİN HÜNDÜRLÜYÜ** - İdman xəritəsində iki əsas qonşu horizontal yüksəkliyin məna fərqi.

**- ŞÜVÜLDƏN YAPİŞMANIN HÜNDÜRLÜYÜ** - Hoppanma zamanı şüvüllün alt nöqtəsindən əllə tutma yerinə qədər vertikal üzrə ara.

**- UÇUŞ HÜNDÜRLÜYÜ** - İdmançının və ya alətin kütləsinin ümumi mərkəzinin ən yüksək trayektoriya nöqtəsi.

**XX**

**XAC** - Halqalarda yanlara açılmış qollarla istinadla vəziyyət.

**- DURUŞ VƏZİYYƏTİNDƏ XAC**

- Halqalarda təmrin. Xaç vəziyyətində bədənin başısağrı vəziyyəti.

**- ÜFÜQİ XAC** - Halqalarda təmrin. Bədənin üfüqi vəziyyətdə aldığı xaç vəziyyəti.

**- YANAKİ XAC** - Halqalarda biri irəli, digəri arxaya açılmış qollarla istinad-dayaq vəziyyəti.

**“XADJİME!”**. - Cüdo və karatedoda hakim termini. Xalçadakı hakim güləşçiyə tutaşmanı başlamağa siqnal verir (görüşmənin əvvəlində və müvəqqəti dayandırıldandan sonra). Hərfi mənası “Başlayın!” deməkdir.

**XAL (1)**

**- TXEKVONDODA CƏRİMƏ XALLARI** - Könqo-0,5 bal, kamdjom-1 bal.

**- TƏSNİFAT XALLARI** - Yunan-Ro-

**XAL**

ma, sərbəst güləş və cüdoda görüşün nəticəsinə görə qiymətləndirmənin miqdarı. Yunan-Roma və sərbət güləşmədə güləşçi təmiz qələbəyə görə 4 təsnifat xalı, aşkar üstünlükə qələbəyə görə 3,5 xal, balla qələbəyə görə 3 xal alır. Bal hesabı ilə məglubiyyətə görə (tətbiq etdiyi üsula görə qiyməti olanda) 1 təsnifat xalı, başqa hallarda sıfır xal alır. Güləşçi cüdoda təmiz qələbəyə görə 10 təsnifat xalı, yarım qələbəyə ("vazari") görə 7 xal, üstünlükə qələbəyə görə "yuko"-5 xal. "koka"ya görə 3 xal, hakimlərin rəyinə görə isə 1 xal alır. Məglubiyyət bütün hallarda sıfır xalla qiymətləndirilir.

**XAL (2).**

**- FİNAL XALLARI** - Şort-trek üzrə yarışda hər distansiya və çox-növçülükdə qalibi müəyyənləşdirmək məqsədilə konkisürənə final yüyürməsində verilən qiymətlər.

**- SƏPƏLƏNMİŞ XALLAR** - Şort-trek də yüyürmənin sonrakı dairələrini tərtib etmək, distansiyada və çoxnövçülükdə yerləri müəyyənləşdirmək məqsədilə yarışın hər distansiyasında ilkin yürüşlərdə konkisürənə verilən qiymətlər.

**XALÇA.**

**- "AÇIQ XALÇA"** - Həvəskarlar və aşağı dərəcəli güləşçilər üçün keçirilən klassifikasiya yarışı. Bu yarışda bir qayda olaraq, şəxsi və komanda birinciliyi müəyyənləşdirilmir. Güləşçilər dərəcə almaq üçün müəyyən miqdarda qələbə qazanırlar. Yarışda iştirak etməyə bütün arzu edənlər buraxılır.

**- GÜLƏŞMƏ XALÇASI** - Güləşçilərin yarışları və məşğələləri üçün xüsusi təc-

**XAN**

hiz olunmuş yer. Xalicanın vəzifəsi yixılmanı yumşaltmaq, güləşçini zədələnməkdən qorumaqdır. Nişan yerləri: işçi meydani, təhlükəsizlik sahəsi, mərkəz və passivlik zonaları (yunan-roma və sərbəst güləşmədə). Yunan-Roma, sərbəst güləşmə və samboda xalicanın işçi meydani 9 diametr dairəsindədir. Cüdoda xalça kvadrat formadadır (10x10 m).

**XALF-PAYP** - Snoubordinqdə qardan hazırlanmış iki müqabil enisi olan və aralarındaki çökəkdə müxtəlif tryuklar oynanılması üçün xüsusi qurğu-yarımboru (nov).

**XANA, XANALAR**

**- AÇAR XANALAR** - Şahmat (dama) taxtasının elə xanaları var ki, burada olan fiqur və ya piyada (dama) müəyyən fayda gətirir.

**- AÇIQ DAMKA XANALARI** - Damanın artıq keçib getdiyi damka sırası xanaları rəqibin kombinasiyalı imkanlarını artırır.

**- BORT XANALARI.** Dama taxtasının yanlarında yerləşən xanalar.

**- DAMKA XANALARI.** Adi damanın damkaya çevrildiyi (RD-də 1-ci və 8-ci sıra xanaları; BD-də isə 1-ci və 10-cu sıra xanaları) dama taxtasının xanaları.

**- DAMKA QABAĞI XANALAR.** RD-nin damka xanalarının qonşuluğunda olan 2-ci və 7-ci sıralar, BD-nin 2-ci və 9-cu sıraları.

**- KRİTİK (QORXULU) XANALAR.** Şahmat taxtasında bir sahənin fiqurları tərəfindən tutulub başqa sahəni təhlükəli vəziyyətə salan xanalar.

**- MƏRKƏZİ XANALAR.** Şahmat və dama taxtalarında daha qiymətli xana-

**XAN**

lar.Şahmatda- d4, d5, e4, e5; RD-də c5, d4, e5, c4; BD-də 22, 23, 24, 27, 28, 29.

**- PAYA XANALAR.** RD-də 15 və 14-cü, BD-də 24 və 27-ci strateji cəhətdən mühüm xanalardır.

**- UYĞUN XANALAR.** Fıqurlar bir-biri ilə bağlı olaraq şahmat taxtasının xanaları üzrə manevr edir. Açar xanaların mübarizədə mühüm əhəmiyyəti vardır. **“XANSOKU-MAKE!”.** Cüdo və karatedoda hakim termini. Yarış qaydalarını pozduğuna görə güləşçinin diskvalifikasiyasını bildirir.

**“XANTEY!”.** Cüdo və karatedoda hakim termini. Xalçadakı hakim arbitrə qalibi müəyyənləşdirmək üçün jestlə “hakimlərin rəyi ilə” müşayiət edilən işaret verir. Görüşün sonunda hər iki partnyor xal qazanmadıqda və ya xalların bərabərliyi təqdirdə istifadə olunur.

**XAPSAQAY.** Yakut milli güləşməsi. Bədənin istənilən hissəsindən tutmağa və ayaqlarla hərəkətə (badalağa, aşağıdan kəsməyə və s.) icazə verilir. Rəqibin üstünə yıxılmağa və ya ondan əvvəl yıxılmağa icazə verilmir. Güləşmənin məqsədi rəqibi yere (xalçaya) ayaqdan başqa bədənin istənilən hissəsi ilə toxunmağa məcbur etməkdir. Güləşçilərin kostyumu: şalvar və ya trusi və yumşaq ayaqqabı. Güləşçilər qurşağı qədər soyunurlar.

**XARAKTER** - Şəxsiyyətin sonradan qazanılmış və ya irsən keçmiş fərdi-psixi, davamlı xassəsinin məcmusu olub davranış və gerçəklilikə (əməyə, başqa insanlara, özünə, maneələrə və s.) münasibətdə özünü göstərir.

**- İDMAN XARAKTERİ** - İdmanın-

**XƏF**

məqsədəmüvafiq iradi davranışını, idmanda və gündəlik həyatda etibarlı fəaliyyətini müəyyənləşdirən şəxsiyyət cizgilərinin məcmusu.

**İDMANÇININ MODEL XASIYYƏTNAMƏSİ** - İdmançının effektli və stabil yarış fəaliyyəti üçün lazım olan formalasılmış etalon göstəricilərinin (şəxsiyyət xüsusiyyəti, psixi, fiziki keyfiyyətləri, texniki-taktiki ustalığı) kompleksini əhatə edən xasiyyətnaməsi.

**PSIXİ XASSƏ** - Hər bir idmançı üçün şəxsiyyətin daima davranışında, məşq və yarış fəaliyyətində özünü göstərən özünməxsus və tipik, dayanaqlı psixi xüsusiyyəti. Bura şəxsiyyətin meyli, temperamenti, xarakter və bacarığı daxildir.

**XAVBEK** - Futbol və topla hokkeydə yarımmüdafıçı.

**XAYTO** - Karatedoda zərbə vuran, şəhadət barmaq tərəfdən ovucun zərbəli səthinin tili.

**XERDEL (SİÇRAYIŞ ÇƏPƏRİ)** - At idmanı yarışlarında çör-çöpdən və ya süpürgələrdən hazırlanmış ən sadə manəə.

**XET-TRİK** - Bir matçda (futbolda, hokkeydə və s.) bir oyunçunun vurdüğü üç qol.

**XƏBƏRDARLIQ** - Rəqibə münasibətdə yarış qaydasının pozulmasına və ya idmandankənar davranışa görə hakim tərəfindən ilkin cəza tədbiri. Məs., güləşiyə xəbərdarlığı görə onun rəqibi uduş balları alır və ya güləşçi altda olmaqla parter vəziyyəti alır (sərbəst və yunan-Roma güləşməsində).

**XƏFİF LƏPƏ**

**- DƏNİZİN XƏFİF LƏPƏSİ** - Güclü küləyin kəsilməsindən sonra dənizdə

**XƏL**

ixtiyarsız olaraq baş verən ləpələnmə.

**- KÜLƏKSİZ XƏFİF LƏPƏ -** Sakit havada xəfif ləpə hərəkətdən qalan fır-tınanın və ya kənardan keçən güclü küləyin əlaməti ola bilər.

**XƏLBİR (ŞADARA)** - Bir düşərgənin damalarının aralarında boş xanalar olan vaxt bu, rəqibə kombinasiya qurmağı asanlaşdırır.

**XƏRİTƏNİN OXUNUŞU** - Məlum yerdə müşahidə edilən obyekt və ya ob-yektlər məcmusunun xəritədə axtarılması, ardınca xatırlanması və xəritə üzrə yerin görünən obraz-şəklinin ya-ranmasından ibarət olan və yarışlar za-manı səmttapan idmançının yerinə ye-tirdiyi fikri proses.

**İDMAN XƏRİTƏSİNİN OXUNMA-SI** - Xəritənin keyfiyyət göstəricisi onda olan məlumatın qavranılma asan-liğında ifadə olunur.

**XƏSTƏLİK** - Funksional və ya morfo-loji dəyişikliklərlə səciyyələnən və or-qanizmə xarici mühitin zərərli faktorla-rının və ya şəxsin genetik qüsurları ilə bağlı orqanizmin normal həyat fəaliy-yətinin pozulması.

**- DAĞ XƏSTƏLİYİ** - 3000-3500 m (həddən çox və ya az dərəcədə fərdi ka-nara çıxmalaqla) dağ hündürlüklərində tez-tez yerdəyişmələr zamanı iqlimə vərdiş etməyən insanlarda xəstəlik halı baş ve-rir. Orqanizmin oksigen təminatı kifayət etmir. Əlamətləri: baş ağrısı, təngənəfəsilik, ürək döyüntüsü, zəiflik, başgicəllən-mə, ürək bulanması, bəzən quş -ma, yuxu pozğunluğu, üzün dərisinin ağarması, do-daqların göyərməsi. Bu və ya başqa əlamətlər adətən, yüksəkliyə qalxandan 6-

**XƏT**

12 saat sonra əmələ gəlir və 2-3 gündən sonra keçib gedir və ya dağ mühitinə uyğunlaşma hesabına tamamilə aradan qalxır. Xəstəliyin ağır, yarım ağır və xro-niki formaları mövcuddur.

**XƏTKƏŞ** - Kamandan oxatmadə kiri-şin hündürlüyünü və kirişdə yuva yeri-ni təyin etmək üçün xüsusi ölçü cihazı.

**XƏTT- (1).** İdman oyunları meydança-sında nişan vurulması üçün cizgi: mey-danın (meydançanın) xarici sahəsini bildirən və ya yarış qaydalarına uyğun olaraq onun daxilində ayrı-ayrı zonalarının sərhədini göstərən cizgi.

**- AÇIQ XƏTT** - Şahmat taxtası üstündə piyadalardan azad olmuş vertikal.

**- ARXA XƏTLƏR** - Tennis meydan-caşına hədd qoyan köndələn xətlər. Təknəfərlik oyunlar üçün 8,23 m, qo-şanəfərlik oyunlar üçün 10,97 m-dir.

**- AVARÇƏKMƏ DİSTANSİYASI-NIN FINİŞ XƏTTİ** - Finişdə qapayıçı finiş işarələri üzərindən keçən, fikrən distansiyanın eninə tətbiq edilən xətt.

**- AVARÇƏKMƏ DİSTANSİYASI-NIN START XƏTTİ** - Distansiyani fi-krən eninə keçən, qapayıçı işarələrdən ötüb sovuşan start xətti.

**- CƏRİMƏ ATMASI XƏTTİ** - Bas-keṭbol meydançasında hər üz xəttə pa-ralel 5,8 m məsafədə onların daxili kə-narından keçən xətt.

**- DEMARKASIYA XƏTTİ** - Şahmat taxtasını iki hissəyə ayıran 4-cü və 5-ci üfüqi xətlər.

**- DÖYÜŞÜN BAŞLANDIĞI XƏTT** - Təkbətək mübarizədə, döyük başlanmaz-dan əvvəl idmançılar arasında məsafəni müəyyənləşdirmək üçün qılıncoynatma

**XƏT**

cığırının mərkəzindən 2 m aralı çəkilmiş xətt.

- **ENİŞ XƏTTİ** - Ən minimal vaxt ərzində kirşə-bobsley trasını keçmənin optimal trayektoriyası.

- **ÖYRİ FİNİŞ XƏTTİ** - Avarçəkmə distansiyasında sahilə perpendikulyar olmayan finiș xətti.

- **ÖYRİ START XƏTTİ** - Avarçəkmə distansiyasının sahilə perpendikulyar olmayan start xətti.

- **FİNİŞ XƏTTİ** - Distansiyanın quraraq xətti.

- **GÖNDƏRMƏ XƏTTİ** - Tennis meydançasının köndələn mehvərində və ona paralel 6,4 m-də yerləşən çiziq.

- **HƏDƏFLƏR XƏTTİ** - Atış meydanında və tirdə hədəfləri olan lövhələrin quraşdırıldığı xətlər.

- **HÜCUM XƏTTİ** - Voleybol meydançasında hücum zonasını hüdudlaşdırın xətt. Orta xəttin mehvərinin və mehvərə paralel olan 3 m-də meydançanın hər tərəfinə çəkilən xətt.

- **XƏBƏRDARLIQ XƏTTİ** - Rapirlarla qılıncoynatmadə qılıncoynatma cığırının arxa sərhədindən 1 m məsafədəki, sablyla və şpaqalarla qılıncoynatmadə qılıncoynatma cığırının arxa sərhədindən 2 m məsafədəki xətlər.

- **QAPI XƏTTİ** - 1. Ortasında qapı yerləşən futbol meydançasını, topla hokkey və ot üstündə hokkey oyunları üçün meydanı hüdudlaşdırın qısa xətlər. 2. Hokkeydə eni 5 sm olan qırmızı rəngli qapı xətti yan bortların 4 m-liyindən çəkilir.

- **QAPIÇI MEYDANÇASI XƏTTİ**

- Qapıcı meydançasını hüdudlaşdırın həndbol meydançası xətti.

**XƏT**

- **QILINCOYNATMA CIĞIRININ AR-XA SƏRHƏD XƏTTİ** - Qılıncoynatma cığırının uzunluğunu məhdudlaşdırın xətt.

- **QILINCOYNATMA CIĞIRININ ORTA XƏTTİ** - Qılıncoynatma cığırının ortasını bildirən eninə oxu üzrə xətt.

- **QILINCOYNATMA CIĞIRININ YAN SƏRHƏDİNİN XƏTTİ** - Qılıncoynatma cığırının enini hüdudlaşdırın xətt.

- **MANEJİN ORTA XƏTTİ** - Miniyə öyrətmə üzrə yarışlar üçün manejin qısa divarının ortasından əks tərəfdəki qısa divarın ortasına qədər olan xətt.

- **MEYDANIN (MEYDANÇANIN) ÜZ XƏTLƏRİ** - Düzbucaqlı idman meydanının (meydançanın) qısa tərəfləri.

- **MEYDANIN (MEYDANÇANIN) YAN XƏTLƏRİ** - Düzbucaqlı idman meydanının (meydançanın) uzun xətləri. Tennis kortunda daxili və xarici yan xətlər nişanlanır. Daxili yan xətlər təknəfərlik oyunlar üçün, xarici yan xətlər isə qoşanəfərlik oyunlar üçün meydançanın sərhədini göstərir.

- **MƏRKƏZ XƏTTİ** - Basketbol və reqbi meydançaları üçün sahə xətti olub meydançanı və sahəni yarıya bölür.

- **ORTA XƏTT** - İdman oyunları (futbol, hokkey, topla hokkey, ot üstündə hokkey, voleybol, həndbol) üçün meydanı (meydançanı) eninə keçən və onu yarıya ayıran meydan xətti. Futbol meydanının, hokkey meydançasının, topla hokkey üçün meydanın orta xəttində mərkəzi bildirən nişan qoyulur. 2. Tennis meydançasında yan xətdən

**XƏT**

bərabər məsafədə meydançanın köndələn oxundan göndəriş xəttinə qədər gedən uzununa xətt.

- **“ÖLÜ TOP” XƏTTİ** - Reqbi üçün zaçot meydanını (zaçot meydani daxil deyil) hüdudlaşdırıran meydan xətti.

**RƏQS XƏTTİ** - Zalın divarı boyunca, mərkəzin ətrafında irəliləyərkən rəqs fi-qurları silsiləsi üzərindən keçən şərti xətt. Rəqs edənin hərəkəti rəqs xəttinə nisbətdə 8 istiqamətdə təsvir olunur. Dörd əsas : RX-rəqs xətti üzrə; əks RX-əks rəqs xətti; M-zalın mərkəzinə; D-di-vara tərəf (divarın olub-olmamasından asılı olmayaraq); Diaqonal-yaxın əsas istiqamətlər arasında yönəldilmə; DM-diaqonal olaraq mərkəzə; DD-diaqonal olaraq divara tərəf; DM-əks RX-diaqonal olaraq mərkəzə əks RX; DD əks RX-diaqonal olaraq divara tərəf əks RX.

- **SƏRBƏST ATMALAR XƏTTİ**

- Həndbol meydançasının qapıcı meydanından və ona paralel olan xəttin 3 m-liyindən keçən xətt.

- **STADİONUN NİŞAN QOYULAN XƏTLƏRİ** - Stadionun səthində start və finiş yerini göstərən, qaçış ciğirinin enini hüdudlaşdırıran, estafet ötürmələrinin zona sərhədlərini, hoppanmalar və atmalar üçün bölmələri müəyyənləşdirən xətlər.

- **START XƏTTİ** - Distansiyanın başlanğıc xətti.

- **STOLUN ARXA XƏTTİ** - Uzunluğu 1,525 m olan stolüstü tennis oyunu üçün oyun səthini məhdudlaşdırıran stolun eninə kənarı boyunca xətt.

- **STOLUN MƏRKƏZ XƏTTİ** - Stolüstü tennis oyunu üçün stolun ortasından keçən, yan xəttə paralel olmaqla

**XƏT**

stolun hər yarısını, qoşanəfərlik oyun üçün nəzərdə tutulmuş stolu iki bərabər yarımmeydançaya bölən xətt.

- **STOLUN YAN XƏTTİ** - 2,74 m uzunluqda stolüstü tennis oyunu üçün oyun səthini məhdudlaşdırıran stolun uzunguna kənarı boyunca xətt.

- **SU CIĞIRININ OX XƏTTİ** - Ciğirin mərkəzi ilə hovuzun dibinə gedən xətt, adətən, qara rəngdə olur (hovuzun dibinin rəngi ilə kontrast təşkil edir). Xəttin eni 0,20- 0,30 m, uzunluğu 46 m-dir. Üzgütünün səmttapması üçün hər ox xətti hovuzun uzunluğu 1 m və eni 0,20-0,30 m olan köndələn xəttindən 2 m aralı qurтарır.

- **YARIMAÇIQ XƏTT** - Şahmat taxtasında bir tərəfdən piyadalardan azad olmuş vertikal xətt.

- **ZALIN MƏRKƏZ XƏTTİ** - İdman rəqslərində zalın mərkəzindən paralel olaraq uzun yan tərəflərə keçən xəyali xətt.

- **ZONA XƏTLƏRİ (GÖY XƏTLƏR)** - Müdafiə zonasını (hücum zonasından) və orta zonanı ayıran hokkey meydançası xətləri. Xəttin eni 30 sm-dir.

**XƏTT (2)** - Hərəkətin istiqamətini, son həddini, səviyyəsini müəyyənləşdirən xəyali xətt.

- **HOPPANMALAR ZAMANI SUYA GİRMƏ XƏTTİ** - Suya hoppananın bədəninin hissələrinin qarşılıqlı vəziyyəti. Bu zaman idmançının gərilmış ayaqları, gövdəsi və qolları başı üzərində sərbəst yaxınlaşdırılaraq yarımdövrələri yerinə yetirərkən sanki bir düz xətt təşkil edir. Daha mürəkkəb hoppanmaları icra edərkən bu xətt bədənin istiqaməti və fırlanmasından asılı ola-

**XƏT**

raq korrektə olunur: irəli firlanmaqla hoppanmalarda çanaq-bud oynaqlarında bəzi tam açılmana arxaya firlanar-kən bədəndə bəzi əyilmələr baş verir.

**- KONTROL XƏTTİ** - Trasda avtomobilərin keçmə faktını və ya məqamını qəti müəyyənləşdirən şərti və ya qeyd edilən xətt.

**- NİŞANAALMA XƏTTİ** - Atıcının gözündə silahın hədəfə tərəf nişan qurğusu üzərindən keçən, arpaciq, nişan-gah və hədəf arasındakı xəyalı xətt.

**- SUYA TULLANMA XƏTTİ** - İdmançının uçuş zamanı hərəkət trayektoriyası alətin səviyyəsi üstündə parabolaya bənzəyir. Tullanma xətti çox sərt, optimal və əydəmlı (uzşaq hoppanmalarda) ola bilər.

**- TREK XƏTTİ (HASİYƏ XƏTTİ)**

-Trası yol yatağında hüdudlaşdırın xətt. **XƏTT (3)** - İdman meydançasında komanda oyuncularının identik və ya oyun qaydalarında nəzərdə tutulmuş (məs.: hücum, müdafiə, yarımmüdafiə xətləri; ön, orta, arxa xətlər və s.) funkisiyaları yerinə yetirməklə bağlı təxminən bir cərgədə yer tutması.

**XİDMƏT. DİSTANSİYA XİDMƏTİ**

- İdman oriyentirini tapma üzrə yarışın baş hakimlər kollegiyasının tərkibinə daxildir: texniki idman məsələləri üzrə baş hakimin müavini, distansiyanın böyük rəisləri, distansiya rəisləri və onların köməkçiləri, distansiya inspektorları, nəzarət məntəqələrinin nəzarətçiləri. Distansiya xidmətinə rayon yarışına seçmə üzrə mühüm məsələlər, idman xəritələrinin hazırlanması, distansiyaların planlaşdırılması və qurulması həvalə edilir.

**XİZ**

**XİDZA-QERİ** - Karatedoda dizlə zərbələr.

**XİDZA** - Karatedoda dizin zərbə endirilən zərbəli səthi.

**“XİKİ-BAKİ”** - Cüdoda hakim termini olub görüşün heç-heçə nəticələndiyini bildirir.

**XİRAKEN** - “Yastı (səthi) yumruq”. Karatedoda zərbələr endirən barmaqların ikinci falanqalarının aşıqlarında əmələ gətirilmiş zərbə sahəsi.

**XİTBOKS** - Şort-trek üzrə yarış iştirakçılarının start üçün növbəti çıxışa hazırlaşlığı yer.

**XİZƏK-KONKİ** - Buz üstündə hərəkət etmək üçün nəzərdə tutulmuş idman inventarı. Konki keçid detallarının köməyi ilə xüsusi ayaqqabıya bərkidilən ensiz polad tirlərdən ibarətdir. Sürüşmə konki tirinin alt tərəfində həyata keçirilir.

**- QACIS XİZƏK-KONKİSİ** - Sürətli qaçış üçün nəzərdə tutulmuş xüsusi konki. Konki nazik və uzun polad tirdən ibarətdir, üst hissəsi içiböş boru ilə bitir, polad oturacağı (alılıq və dabancığı) var. Dəmir xizəkcik iki nazik kasacıqla ayaqqabıya birləşdirilir.

**XİZƏK** - Qarın üstündə irəliləmək üçün taxta, plastik və s. materiallardan hazırlanmış yastı xizək tayıları. Xizəklər təyinatına görə addımla getmək və sürüşmə üçündür. Addımla getmək üçün xizəklərdən ovçular və maral saxlayanlar istifadə edirlər. Sürüşmə xizəkləri idmando, turist gəzintilərində, məişətdə işləklik qazanmışdır. İdman xizəkləri öz təyinatına və konstruksiyasına görə yürüş, dağ və hoppanma növlərinə bölünür. Eləcə də su-xizək idma-

**XİZ**

ni ilə məşgələlər üçün su xizəkləri də vardır.

**XİZƏK AKROBATİKASI** - Fristayl üzrə yarış növü - xüsusi tramplindən akrobatik elementləri yerinə yetirmək üçün seçmə yolu ilə iki hoppanma.

**BİR AYAQLA SÜRÜLƏN DİYİR-CƏKLİ XİZƏK** - Asfaltda xizəkçinin hərəkət texnikasını təzələməyə imkan verən roliklərdə xizək. Qar olmayan vaxtlarda hazırlıq üçün tətbiq edilir.

**DAĞ XİZƏYİ** - Xizək idmanı növü. Dağlardan xüsusi xizəklərdə sürətli enmə, həm də skeleton adlandırılır. Ağırlaşdırılmış ramalı, sükansız idarə olunan sadə konstruksiyalı xizək. İdmançı enişi enərkən xizəyə üzüüstə uzanır. Xizəklərin idarə olunması botinkaların burnundakı çıxıntılar hesabına yerinə yetirilir.

**- DAĞ XİZƏKLƏRİ** - Dağdan enmək üçün nəzərdə tutulan xizək. Yürüş xizəklərinə nisbətən daha ağır və böyükdür. Dağ xizəklərinin xarakter xüsusiyyətləri - kənarları qaytanlı, burun və orta hissələri arasında enlilikdə böyük fərq var, sürüşən səthində çox dayaz novu böyük elastikliyə və möhkəmliyə malikdir. Slalom, nəhəng slalom və sürətli enmə xizəkləri konstruksiyalarına görə oxşardır, lakin keyfiyyəti və xarici görünüşlərinə görə fərqlənir. Slalom üçün xizəyin uzunluğu 180-220 sm, burun əyrisinin eni 8,3-9 sm, yük yeri təxminən 6,6-7,2 sm-dir. Gıqant slalomu və sürətli enmə xizəkləri slalom xizəklərindən enli (5 sm) və uzundur (10 sm). Dağ xizəkləri müxtəlif modellərdə buraxılır: plastmas örtüklü çoxqat ağaclaran, metal üzü və plastik örtüklü modelli dağ xizəkləri.

**XİZ**

**- HOPPANMA XİZƏYİ** - Metal çənbərləli çoxqat yapışdırılmış xizək (burun və daban hissələrini bərkitmək üçün). Hoppanmalar üçün olan xizəklər o biri xizəklərdən daha uzun, daha ağır və enlidir (uzunluğu 230-255 sm, burun əyrisinin eni 9,5-11,8 sm, yük yeri 8,4-11,8 sm, kütləsi 6-9 kq).

**- OVÇULUQ XİZƏYİ** - Dərin qar üstündə irəliləmək üçün nəzərdə tutulur. Belə xizəklərin uzunluğu 140-150 sm, eni 20-25 sm olur.

**- PLASTİK XİZƏKLƏR** - Plastik materiallardan və ya onlardan çox istifadə edilməklə hazırlanmış idman xizəyi. Belə xizəklərin iki növü var: ağac-plastik (səthi sürüşkən plastikdən olub çoxqatlı ağac yapışdırılmış xizək) və şüşə-plastik xizək (3 qatdan ibarət kombinə edilmiş xizək: sürüşkən səthli-yüksək molekulyar polietilen, sonra şüşə lifli, penoplast və plastik naxışlı qatdan ibarət). Şuşə-plastik xizək cütlüyü 1,2-1,5 kq gəlir, onlar az enli, elastik və möhkəmdir. Polietilenin yüksək sürüşkənlik xassəsi xizəyin gediş keyfiyyətini çox yaxşılaşdırır.

**- SU XİZƏKLƏRİ** - Su xizəyi idmanı məşgələləri üçün ayrılmış xizəklər. Su xizəyi idmanın müxtəlif növləri üçün müxtəlif ölçülərdə, çevrədə və köndələn kəsikli formada buraxılır. Gəzinti üçün slalom xizəkləri, fiqurlu xizəklər, tramplin xizəkləri və monoxizəklər mövcuddur. Müasir idman xizəkləri möhkəmlik və yüngüllük üçün döralümindən hazırlanır.

**- TURİST XİZƏYİ** - Formasına görə yürüş xizəyinə oxşayır. O, dərin qar üstündə yüksək irəliləmək üçün nəzərdə

**XİZ**

tutulmuşdur. Belə xizəklərin ölçüləri: uzunluğu 170-200 sm, eni 12-14 sm.

**- XİZƏK YOLU** - Xizək yürüşləri üçün düz və düz olmayan yerlərdə qar üstündə hazırlanmış eni bir-birindən 18-20 sm, aralı dərinliyi 2,5-3 sm olan xizək cığırı.

**- YÜRÜŞ XİZƏKLƏRİ** - Hamar olmayan yerlər üzrə yarış üçün nəzərdə tutulan xizək. Ağacdan və plastik materiallardan hazırlanır. Kütləsi 1,5-2,5 kq, uzunluğu 160 sm-dən 220 sm-ə qədər olur. Xizəklər alt və üst səthinə, tillərinə, burnu, dabancığı və yüksək yerlərinə görə fərqlənir. Xizəklər uzunluğuna və eninə görə irəliləmə xüsusiyyətindən, yerin relyefindən, xizəkçinin çəkisindən və boyundan asılı olaraq seçilir.

**XİZƏKLƏRİ YAĞLAMAQ ÜÇÜN**

**ODLUQ** - Odun alovunu nizamlamağa imkan verən qaz balonu ilə birləşdirilmiş qurğu. Taxta və plastik xizəklərin səthini isitmək üçün yağırtmə və temizləmə zamanı işlədirilir.

**XİZƏKLƏRİN RƏNGLƏ ÜZLƏNMƏSİ** - İlişməni yaxşılaşdırmaq məqsədi lə xizəyin sürüşkən səthinə xüsusi rəng astarının və əsas sürtgü mazının çəkilməsi.

**“XORREYN”- bax. Aşma üsulu ilə hündürlüyü hoppanma.**

**XOSİNSUL** - Taekvondo və txevkondo texnikasından istifadə əsasında özünü müdafiə. Bura yarış qaydaları ilə qadağan edilmiş üsullar da daxil edilir.

**XOUL-İN-YAN** - Qolfda bir zərbə ilə çalaya düşmə. Qolfda çox az rast gəlinən hadisədir, belə ki, müəyyən bəxtgətirmə olmadan hətta yüksək dərəcəli oyunçuya da, deyək ki, 150 m məsafədən bunu etmək çox çətindir. Hədəfə belə düşməyə

görə xüsusi prizlər təsis edilir.

**XOUM RAN** - Beysbolda güclü zərbədən sonra top bütün meydanı uşub keçir, vurucu isə topun uçus vaxtı qaçaraq üç bazanı dövrə vurmağı və “evə” qayıtmagi bacarmalıdır (qaçmağa onun üç partnyorunun da hüququ vardır).

**XRİSTİANİYA** - Dağ xizəyi ilə enmə zamanı ayaqları açmaqla və dayaqda dönüşlə hərəkətin istiqamətini dəyişmə texnikası. Kotanvari dönmə ilə dayaq və paralel xizəklərdə dönmə texnikası arasında qarışq formalar.

**XRONAKSİYA** - Az vaxt ərzində daimi elektrik cərəyanı eşikdəkindən iki qat artıq gərginliklə canlı toxumaya təsir edərək oyanmaya səbəb olur. Əsəb-əzələ sistemi halının xarakteristikasından biri.

**XRONOMETRAJ (1)** - İdman yarışı müddətinin saniyəölçənin köməyi ilə ölçülməsi.

**- ELEKTRON XRONOMETRAJ** - Distansiyanın keçilmə vaxtinin, çıxışın, matçın davamiyyətinin elektron xronometrajın köməyi ilə müəyyənləşdirilməsi.

**- ƏL XRONOMETRAJI** - Distansiyanın keçilmə vaxtinin, çıxışın, matçın müddətinin əl saniyəölçənin köməyi ilə müəyyən edilməsi.

**XRONOMETRAJ (2)** - Müəyyən tapşırıqların, yarış və məşq fəaliyyətinin müxtəlif komponentlərinin, hərəkət texnikası elementlərinin icrasına vaxt sərfini tədqiq etməklə idman fəaliyyətinin öyrənilmə metodu.

**XUK (1). bax. Yandan zərbə.**

**XUK (2)** - Qolfda top zərbədən sonra düz məqsədə tərəf uçur, lakin əhəmiyyətli dərəcədə sola yayılır (sağəlli oyunçularда).

**XUK**

**İCRA****İDM**

**XURIQI** - Txekvondoda dönüşlə yerinə yetirilən ayaq zərbəsi.

- **Tİ XURIQI**. Dönüşlə dairəvi zərbə.

- **YÖN XURIQI** -Ayaq pəncəsi ilə endirilmiş irəli dairəvi hərəkətli zərbə.

**İi****İCRA (İCRA ETMƏ, YERİNƏ YETİRƏMƏ)**

- **ATIŞI İCRA ETMƏ** -Aticinin hazırlanması, nəfəsi saxlama, nişanaalma qurğularını uyğunlaşdırma, silahı hədəfə tuşlama və tətiyi sixma nəzərdə tutulur.

- **MANEJ SÜRMƏSİ PROGRAMIN İCRASI** - Yarışda öyrətmə və at üçönvçülüyü üzrə (manej sürməsində) göstərilmiş tələbatın yerinə yetirilməsi, birləndən o birinə keçərkən düzgün və ritmik allürləri göstərməklə istiqamətlərin dəyişilməsi hərf və xətt üzrə dəqiq olmalıdır.

**İDARƏ** - Rəqibi ayağını xaricdən hücumçu güləşçinin ayağının arxasına keçirməyə məcbur etmək məqsədilə dartmaq və ya təkan verməklə icra edilən hərəkət. Üsul tətbiq edilməyə və ya müdafiəyə keçməyə taktiki hazırlıq kimi yerinə yetirilir.

- **ATI İDARƏ ETMƏ (SÜRMƏ)**

- Minicinin mahmız, cilov və ya gövdəsi ilə sürmə vasitələrini düzgün əlaqələndirməsi. Təsirlər dəqiq olduqca, onlar ata anlaşılan olur və o, belə təsirlərə tez və dəqiq reaksiya verir.

- **CARPAZ İDARƏ** - Rəqib idarə nəticəsində ayaqlarını çarpazlaşdırır.

- **İDARƏ OLUNA BİLMƏ** - Sükanın və yelkənlərin təsiri altında yaxtin hərəkət istiqamətini saxlamaq (və ya dəyiş-

dirmək) qabiliyyəti. İdarə oluna bilmə yaxtin iki xüsusiyyətini-gediş istiqamətinin (kursun) sabitliyini (davamlılığını) və gedə-gedə istiqamətini dəyişmə qabiliyyətini özündə birləşdirir. Adı sükanlı yaxtlar öz kursunda daha davamlıdır, balansırlı (müvazinət saxlayan, ləngər vuran) və yarımbalansırlı sükanlı yaxtlar böyük çeviklik, gedə-gedə istiqamətini dəyişmə qabiliyyətinə malikdir.

**İDDİAÇI** - 1. Yarışda müəyyən yeri tutmağa ümidi edən idmançı. 2. Yüksək idman titulunun iddiasında olan şahmatçı və ya damaçı.

**İDEYA**

-**EMBDEN İDEYASI (BD)** - “Adi damalara qarşı adi damalarla damka sonluqları”nda uduş üçün aşağıdakı üsul - A.: D.2, d.45; Q.: d. 33, 35. 1.2-16 33-39 2. 16-21! 39-44 3. 21-17! uduş.

- **KOMBİNASİYA İDEYASI** - Şahmat və dama oyunlarında kombinasiyanı tamamlayan zərbə.

- **MANURİ İDEYASI (BD)** - “Adi damalara qarşı adi damalarla damka” sonluqlarında uduş üçün aşağıdakı üsul: - A.; D.35, d. 31, 37; Q.: d.26,43. 1. 35-49! 43-48. 2.49-21!! 26: 17 3.31-26 uduş.

**İDMAN** - Yarış fəaliyyəti, ona hazırlıq, elcə də bu fəaliyyətlə bağlı spesifik münasibətlər, normalar və nailiyyətlər. Fiziki mədəniyyətin tərkib hissəsi.

**İDMAN DAŞI** - Əzələlərin qüvvəsinin inkişafı üçün 35 mm diametrde, 16, 24 və ya 32 kq çəkidə şar şəkilli, dəstəyi olan tökmə metal idman aləti.

**İDMAN ETİKASI** - Yarış prosesində və ya onun tamaşası zamanı idmançıların, məşqçilərin, azarkeşlərin davranışlarının əx-

**İDM**

laq qaydaları sistemi. Yarış qaydalarının ciddi gözlənilməsi, vicdanlı mübarizə, rəqibə, hakimlərə, tamaşaçılara hörmət, idman mərasimlərinin yerinə yetirilməsi.

**İDMAN GİGİYENASI** - İdmançının sağlamlığına xarici mühit faktorlarının təsirini və sosial şəraiti öyrənən tibb sahəsi. **“İDMAN HAMI ÜÇÜN”** - YUNESKO -nun himayəsi altında keçirilən idman təmayüllü bir sıra növlər üzrə dünyanın bir çox ölkəsində kütləvi bədən tərbiyəsi hərəkatı. Hərəki fəallığın müxtəlif formalarını əhatə edir. Müxtəlif ölkələrdə məxsusi adı vardır.

**İDMAN İNTİZAMI** - Olimpiya xartiyasına əsasən forma və məzmunu ilə yarış fəaliyyətini təşkil edən digər idman növlərindən fərqlənən, bir idman federasiyası tərəfindən nəzarət edilən idman növünün tərkib hissəsi. Məsələn, atletikada: qaçış, yeriş, hoppanmalar, atmalar; güləşmədə: yunan-roma və sərbəst güləş; Yarış növlərindən (ayrı-ayrı distansiyalarda, ayrı-ayrı çəki dərəcələrində və s. yarışlardan) ibarətdir.

**- AT İDMANI** - Minik atında müsabiqə. Əsas növləri: miniyə öyrətmə, üçnövçülük, maneələri dəf etmə, təktək sıçrayışlar, cıdır, kroslar, yüyürmələr, stipl-səzərlər, mahir minicilik, at oynatma, at oyunları.

**- AT XİZƏK İDMANI** - Atının atın ardınca xızəklərdə yol getməsi. Əgər at miniyə öyrədilmiş və sakitdirsə, xızəkçi atı uzun cilovun köməyi ilə özü idarə edə bilir. Belə növ “skörinq” adlandırılır.

**- ATICILIQ İDMANI** - İdmanın bir neçə növünün məcmusu: gülə atıcılığı, stend atıcılığı və kamandan oxatma.

**İDM****- ATICILIQ-OVÇULUQ İDMANI**

- Bura idman həvəskarları ovu və stend atıcılığının müxtəlif növləri daxildir.

**- AVİAMODEL İDMANI** - Aviasiya idmani növü olub bura yaradılması, qurulması, uçuş müddətində uçucu aparatların müxtəlif modellərinin buraxılmasına, uçuşun sürəti, yüksək pilotaj fiqurları kompleksinin yerinə yetirilmə keyfiyyəti, məhdud vaxtda hava döyüşünün aparılması, bir neçə turda uçuşun keyfiyyəti daxildir. Yarış sərbəst ucanlar, kordalı, radio ilə idarə olunan modellər, təyyarə və planerlərin surəti çıxarılmışları arasında keçirilir.

**- AVİASIYA İDMANI** - Aviasiya idmani növlərinin ümumiləşdirilmiş adı. **Bax.** aviamodel, helikopter, deltaplaner, paraşüt, planer, təyyarə idmani növləri.

**- AVTOMOBİL İDMANI** - Yürüş, idman, seriyalı avtomobilərdə və xəritələr üzrə müxtəlif yarışları daxil edən idman növü. Bu növdə şose və avtodromda dövrəvi yürüşlər; hərəkətin müntəzəmlik rallisi, kartinq (xəritələr üzrə dövrəvi yürüşlər); trek yürüşləri; kroslar; sürətə görə rekord sürmələr; sürətli manevr etmələr; qənaətcil sürmələr (yanacağın az sərf edilməsi); sprint; təpəyə qalxma və çoxnövçülüklük keçirilir.

**- AVTOMODEL İDMANI** - Avtomodellərin yaradılması və onlardan müxtəlif yarışlarda istifadə edilməsi daxil olan idman növü. Avtomodellər belə təsnif olunur: elektrik mühərriki surəti olan avtomodellər; kordalı avtomodellər; elektrik mühərrikli radio ilə idarə olunan modellər; daxili yanma mühərrikli radio ilə idarə olunan modellər.

**İDM**

**- BUYER İDMANI** - Əsasında buyeri idarə etmək bacarığı dayanan idman növü (yürüşü gözlənilən şəraitə uyğun olaraq buyeri təchiz etmək və hazırlamaq, əlverişli yol seçmək, küləyin çox cüzi dəyişməsindən istifadə edərək düzgün manevr etmək və s.). Yürüşü ən az vaxt ərzində distansiyani keçib getməlidir.

**- DAĞ XİZƏYİ İDMANI** - Xızək idmanı növüdür, mahiyyəti dağ xızəklərində müəyyən qaydada qoyulmuş qapıları xüsusi tras üzrə daha az vaxt ərzində enib keçməkdir. Aşağıdakı növləri vardır: slalom, slalom-giqant, parallel slalom, sürətli enmə, sürətə görə enmə, supergiqant, eləcə də coxnövçülüyüň iki növü: üçnövçülük (sürətli enmə, slalom-giqant, slalom) və ikinövçülük (sürətli enmə və slalom və ya sürətli enmə və slalom-giqant).

**- DAŞOYNATMA İDMANI** - İdman növü olub yarış fəaliyyətinə sağ və sol əllə 32 və ya 24 kq çəkidə daşları bir-dən qaldırma və təkanla bir dəfəyə qaldırma daxildir.

**- DELTAPLANER İDMANI** - Aviasiya idmanı növü olub deltaplanlarda uçuşlar daxildir: yüksəkliyi fəth etmə; uzaqlığa görə; uzun müddətə görə; üçüncü marşrut üzrə, nəzərdə tutulmuş məntəqəyə qayıtmaqla; enmə dəqiqliyinə görə. Deltaplanerçi deltanı sökməyi və quraqışdırmağı, başqasının köməyi olmadan uçmağı bacarmalıdır.

**- GƏMİ MODELÇİLİYİ İDMANI**

- Müxtəlif gəmi modellərinin quraşdırılması, buraxılması və yaradılması daxil edilən idman növü. Küləklə hərəkət edən və idarə olunan yaxtlar, müxtəlif

**İDM**

ölçülü və mexaniki mühərrikli, avtomatik hərəkət edən modelli hərb gəmiləri və mülki gəmilər, fiqurlu istiqamət modelləri ilə idarə olunan korda modelli sualtı sürət qayıqları. Distansiya 50 və - ya 25 m-dir. Stend göstəriciləri, iri həcmli sürət və hərəkətdə olarkən davamlılığı, fiqurların icrası və onları keçmə vaxtı, müxtəlif mühərrikli modelərin sürəti qiymətləndirilir.

**- HELİKOPTER (VERTOLYOT) İDMANI** - Aviasiya idmanı növü olub bura uçuşun maksimal hündürlüyü, uzaqlığı və sürəti əldə etmək, verilmiş hündürlüyü qalxma sürəti məqsədilə idman vertolyotlarında uçuşlar daxildir. Yarışlar coxnövçülük programı və ayrı-ayrı növlər üzrə keçirilir.

**- HƏVƏSKARLAR İDMANI** - Məşğul olanlar üçün əsas məşğulliyəti, pəşəsi olmayan kimi xarakterizə edilən idman. İdmanın məşğulluq təhsillə, ordu-da xidmətlə, işlə paralel gedir.

**- XİZƏK İDMANI** - İdmanın müstəqil növlərinin kompleksi olub bura xızək yürüşləri, biatlon, xızəklərdə tramplindən hoppanmalar, xızək ikinövçülüyü, dağ xızəyi idmanı daxildir. Xızək idmanın bütün növlərinin böyük əməli əhəmiyyəti vardır.

**- KİRŞƏ İDMANI** - Orta hesabla 15 virajı olan xüsusi tras (süni və ya təbii buz örtüklü) üzrə təkyerlik və ikiyierlik yürüş kirşələrində sürətli enmə.

**- KONKİSÜRMƏ İDMANI** - Konkisürən buz üstündə konkilərdə sürətli qaçış zamanı yarış şəraitində distansiyani reqlamentləşdirilmiş qaydalarla özü üçün mümkün maksimal sürətlə dəf et-

**İDM**

məyə səy göstərir. Sürətli qaçış zamanı sadə və ya xüsusi qaçış konkilərindən istifadə edilir.

**- KÜTLƏVİ İDMAN** - Əhalinin fiziki hazırlıq səviyyəsini yüksəltməyə, sağlamlığını və iş qabiliyyətini saxlamağa yönəlmüş, həmçinin fəal istirahət vasi-təsinə xidmət edən idman.

**- MOTOSİKLET İDMANI** - Bu idman növünə motosiklet krosu; dövrəvi şose yürüşləri; altıgünlük yarışlar; ikigünlük yarışlar; daş kömür külü tökülmüş və 1000 m-lik trekdə yürüşlər; buzlu cığırlarda yürüşlər; kompleks motoçoxnövçülüyü; rekordlar göstərilməsi üçün yürüşlər; təknəfərlik motosikllərin idarə edilməsində ustalıq (mopedlə, motovelosipedlə); xizəkçinin yedəyi ilə aeroxizəklərdə yarışlar daxildir. Yarışlar mühərrikinin tutumu 125, 250, 350, 500 sm<sup>3</sup> olan müxtəlif də-rəcəli motosikletlərdə keçirilir.

**- PARAŞÜT İDMANI** - Aviasiya idmanı növü olub mahiyyəti uçuş aparatlardan paraşütlə tullanmalardır. Bura fərdi akrobatika programı üzrə sərbəst düşmə zəmanı kompleks fiqurlar icra etməklə dəqiq yerə enmələr; davamlı sərbəst düşməklə tullanmalar və paraşüt çoxnövçülüyü (tək və qrupla tullanma-lar, kiçik çaplı tüfəngdən atəşəcəma, sərbəst üsulda üzgülük, kross qaçış) daxildir.

**- PEŞƏKARLAR İDMANI** - İştirakçı idmançıların əsas məşğulliyəti, peşəsi ki-mi xarakterizə olunan idman. Yüksək na-iliyyətlər göstərilən idman və açıq, tamasha xarakterli idman növlərinə bölünür.

**- PLANER İDMANI** - Aviasiya idma-nı növü olub mahiyyəti planerlərdə (ha-

**İDM**

vadan ağır motorsuz uçucu apartlarda) uçuşdur. Uçuşlar çıxan hava (buxar) axınınndan istifadə etməklə yüksəklikdə hündürlüyü itirərkən əyləmi boyunca (planlaşdırılma) və ya lazımı hündür-lükdə təyyarə ilə planerin yedəyə alınmasından sonra yerinə yetirilir. Müsa-biqə uçuş üzrə keçirilir: müəyyən orta sürətlə üçbucaq marşrut üzrə (100-300 km); hündürlükdə qalib gəlməklə; açıq uzaqlıq və ya bir neçə döngəli məntə-qələr üzərindən (100-500 km) keçməklə; iki dövrə uçuşlu (2x250 km) üçbucaq marşrutu üzrə. İdmançılar çox-növçülükdə və ya ayrı-ayrı növdə çıxış edirlər.

**- RAKET MODELLİ İDMAN** - Müx-təlif raket modellərinin yaradılması, qurulması və buraxılmasının daxil olduğu idman növü: standart yükələr üzrə yüksəkliyinə; məhdud vaxtda uçuş yüksəkliyinə; paraşütdə enmə davamlığına; modeli starta gətirməklə uçuş müddətinə; xarici görünüşünün təkrar keyfiyyətini qiymətləndirməklə uçuş yüksəkliyinə; starta modeli gətirməklə ləntdə enmə müddətinə; uçuş keyfiyyətini, görünüşünü, miqyas dəqiqliyini təzələməklə qiymətləndirmə; məhdud vaxtda modeli starta gətirməklə uçuşun müddətinə görə qiymətləndirilir.

**- ROLİKLƏRDƏ QAÇIŞ İDMANI**

- Diyircəkli konkilərdə taxta və ya digər döşənəkli xüsusi trek və ya meydançada sürmə. Bura sürətli qaçış, fiqurlu sürüşmə və hokkey daxildir. Distansiya 440 yard-dan 5 milə qədərdir. Fiqurçular sərbəst program üzrə çıxış edirlər, təknəfərlik, qoşa sürüşmə rəqslerini ifa edirlər.

**İDM**

**- SUALTI İDMANI** - İdmanın su növlərindən biri olub xüsusi sualtı avadanlıq tətbiq etməklə su altında üzməyə və suya dalmaya əsaslanır. Bura su altında oriyentiri tapma; su altında üzgütçülüyüň sürətli növləri; akvalanqla (100 m-dən 800 m-ə qədər distansiyalara), lastlarda (100 m-dən 1500 m-ə qədər); lastlarda sualtı üzmə və 5 m məsafəyə sualtı atəşəcma daxildir.

**- SU XİZƏYİ İDMANI** - Yedəkçi katerin köməyi ilə xüsusi xizəklərdə suda irəliləməkdən ibarət yarış fəaliyyətli idman növü. Bura slalom, tramplindən hoppanmalar, fiqurlu sürüşmə və çox-növçülük daxildir.

**- SU-MOTOR İDMANI** - İdman növü olub bura müxtəlif motorlu gəmilərdə sürətə görə yarışlar-sküterlərdə (5 dərəcəli), motorlu qayıqlarda (4 dərəcə) və qlisserlərdə (3 dərəcə) 5 və 10 mil distansiyalara yarışlar daxildir.

**- TƏLƏBƏ İDMANI** - Tələbə kollektivlərində idmanın inkişafına, tələbələr arasında yarışların, o cümlədən, dünya tələbə oyunlarının (universiadaların) keçirilməsinə, idman növlərində uğurların təbliğinə yönəlmış ölkədaxili və beynəlxalq idman hərəkatı sistemi.

**- YANĞINA QARŞI TƏTBİQİ İDMANI** - Tətbiqi idman növü olub bura 2, 3 və 4 mərtəbəli xüsusi qülləyə hücum nərdivanı ilə vaxta görə qalxma; 80 və 100 m uzunluqlu maneələr zolağını rəf etmə; bu iki fəndən ibarət ikinövçülük; üçbəndlilik sökülbən açıla bilən nərdivan qurmaq və onunla təlim qülləsinin 3-cü mərtəbəsinə vaxta görə qalxma daxildir.

**- TƏYYARƏ İDMANI** - Aviasiya id-

**İDM**

manı növü olub, idman təyyarələrində uçuşları-birbaşa, qapalı marşrut üzrə uçuş uzaqlığına görə, yüksəkliyin qazanılması, müxtəlif distansiyalarda və yüksək pilotaj üzrə sürəti əhatə edir. Rekordlar müxtəlif uçuş çəkisi, müxtəlif tipli mühərriki olan müxtəlif dərəcəli təyyarələr üçün qeydə alınır. Adı təyyarələr üçün çəki kateqoriyası və mühərrikinin tipindən asılı olaraq uçuşların davamlılığı, yük götürmə, hündürlük, uzaqlıq kimi rekordlar qeydə alınır.

**- UŞAQ-GƏNCLƏR İDMANI - 1.**

Uşaq və yeniyetmələrin tədrislə və gələcək peşə-əmək fəaliyyəti ilə bağlı fiziki hazırlıqlarını yüksəltməyi təmin edən baza idmanı. 2. Çoxillik dövrdə ilkin mərhələlərdə (14-18 yaş arasında) yüksək ixtisaslaşmış idmançıların hazırlıq prosesi.

**- VELOSİPED İDMANI** - İdmançıların velosipedlərdə yarışlığı idman növü. Daha çox yayılmış növləri - trekdə və şosedə yürüslər, hamar olmayan yerlərdə keçirilən yürüşlər (velokross), fiqurlu sürmə yarışları, velosipedlərdə top oyunları.

**- YELKƏNLİ QAYIQ İDMANI**

- Yelkən gəmilərinin 2 əsas tipində - şvertbotlarda və kil yaxtlarında yarışlar. Kişilər və qadınlar iştirak edirlər. Qayıq yarışı, bir qayda olaraq, qayıqların hər dərəcəsində 7 iti sürmədən ibarət olur. Yürüsdə tutulan yerdən asılı olaraq yaxtçıya birinci yerə görə 0 bal, 2-ci yerə görə 3 bal, 3-cü yerə görə 5-7 bal, 4-cü yerə 8 bal, 5-ci yerə 10 bal, 6-cı yerə 11 bal və sonra hər tutulan yerə görə 6 bal çox hesablanır. Zaçota 6 ən yaxşı nəticənin yekunu daxil edilir.

**İDM**

**İDMANÇI** - 1. Fiziki mədəniyyətlə, idmanla məşğul olan adam. 2. Sistematiq və ya peşəkarçasına hər hansı bir idman növü ilə məşğul olan adam.

**BÖYÜK İDMANÇILAR** - Yarış iştirakçılarının yaş qrupu. Qrupun aşağı həddi idman növündən asılı olaraq müxtəlif olur.

**İDMANÇININ FƏALİYYƏTİ** - Daxili məzmunu ilə psixi-fizioloji proseslərlə, xarici məzmunu ilə hərəki iş və əməliyyatın təzahürü olan spesifik motiv və maraqlarla şərtləşən məqsəd-yönlü xarici və daxili fəallıq. İdmancının fəaliyyəti yarış və təlim növlərinə bölünür.

**İDMANÇININ MODEL XARAKTERİSTİKASI** - İdmancının effektli və stabil yarış fəaliyyəti üçün lazım olan formalasmış etalon göstəricilərin (şəxsiyyətin xüsusiyyətləri, psixi, fiziki keyfiyyətləri, texniki-taktiki ustalığı) kompleksini ehtiva edən xarakteristikası.

**İDMAN NÖVLƏRİ**

**- HƏRBİ-TƏTBİQİ İDMAN NÖVLƏRİ** - Xüsusi fiziki hazırlığa və hərbi fəaliyyət üçün lazımı hərəki vərdişlərə dərindən yiyələnməyə, onun səmərəliyini yüksəltməyə imkan yaradan idman növləri. Məs., təyyarəçilər üçün paraşüt idmanı, sərhədçilər üçün idman oriyentirini tapma, dənizçilər üçün üzgüçülük və avarçəkmə və s.

**- OLİMPIYA İDMAN NÖVLƏRİ**

- Yay və qış Olimpiya oyunları programına daxil olan idman növləri.

**- MÜRƏKKƏB KOORDİNASİYALI İDMAN NÖVLƏRİ** - Mürəkkəb koordinasiyalı fəaliyyətlə bağlı idman

**İDM**

növləri. Adətən kombinasiyalarla vaxtaşırı təzələnən çoxnövçülük idman “sənəti” kimi təqdim edilir. Bura idman gimnastikası, bədii gimnastika, akrobatika, suya tullanma, sinxron üzgüçülük, konkilərdə fiqurlu sürüşmə və s. daxildir.

**- SİLSİLƏVİ (DÖVRLƏR ÜZRƏ GEDƏN) İDMAN NÖVLƏRİ** - Eyni hərəkətlərin fasıləsiz tekrarı ilə xarakterizə olunan, hərəki fəaliyyət quruluşuna malik idman növləri. Bunlarda döyümlülük və sürətliliyin üstün tutulan təzahürləri, yarış məşğələlərinin nisbətən stabil formaları tələb olunur. Bura yeriş, qaçış, üzgüçülük, xızək, konkisürmə, velosiped, avarçəkmə idmanı daxildir.

**- SU İDMANI NÖVLƏRİ** - Məşğələləri suda keçirilən idman növləri qrupu. Əsas su idmani növləri bunlardır: üzgüçülük, suya tullanmalar, sinxron üzgüçülük, su polosu, sualtı idmanı və s. Məşğul olanları su üstündə və su altında üzmək bacarığı birləşdirir.

**- SÜRƏT-GÜC İDMANI NÖVLƏRİ**

- Sürət və güc kimi fiziki keyfiyyətlərin təzahürü olan oxşar idman növləri. Bunlara nisbətən stabil formada çox strukturlu yarış məşğələləri- asiklik (dövrlər üzrə icra edilməyən, məs., hoppanmalar, atmalar, ağırılıqqaldırma, atletika, daşoynatma idmanı, pauerlifting və s.) və sprinter siklik (dövrlər üzrə gedən: qısa məsafələrə qaçış, barýerlərlə qaçış, konkisürmə və velosiped sprinti) növləri daxildir.

**- TƏTBİQİ-PEŞƏ İDMAN OYUNLARI** - Xüsusi fiziki hazırlığın yüksəlməsi və peşə fəaliyyəti üçün lazımı hə-

**İXT**

rəki vərdişləri mənimsəməyə imkan verən idman növləri. Məs.: çoxmərtəbəli binalar tikən ustalar-montajçılar üçün alpinizm, yer quruluşçusu və geoloqlar üçün at idmanı və s.

**İXTİSAR EDİLMƏ. ATIN HƏRƏKƏTİNİN İXTİSAR EDİLMƏSİ**

-Atın daha çox sərbəst allürdən qısalılmış allürə keçməsi. Manej sürməsinə miniyə öyrətmə üzrə yarışda qısalılmış hərəkətə keçmə yeri manejin müəyyən məntəqələrində dəqiq göstərilir. Keçmənin dəqiqliyi hakimlər tərəfindən ballarla qiymətləndirilir. Konkurlarda, çöl sürməsində, stipl-çezlərdə və kroslarda bəzi maneələri keçməyə, suya, dönməyə, torpaq qalağına sıçramaya hazırlıq zamanı hərəkətlərin ixtisarına təsadüf edilir.

**İXTİSASLAŞMA, İXTİSASLAŞDIRMA****- İLKİN İDMAN İXTİSASLAŞMASI**

- Uşağın hərtərəfli fiziki inkişafına yönəlmış ilkin hazırlıq olmadan onda dar ixtisas məşqinə və hər hansı bir idman fənninin elementlərinə xüsusi yiyələnmə qabiliyyəti.

**- DAR İDMAN İXTİSASLAŞMASI**

- İdmançının bir idman fənnində ixtisaslaşması.

**“İKİNCİ ƏL”** - Şahmat terminidir, fikir ondan ibarətdir ki, qaralar ağların hansısa debut düzülüşünü tempi itirmeklə yamsılayır.

**“İKİNCİ NƏFƏS”** - Ağır fiziki yorğunluq dövründə baş verən və yüngülləşmə hissi ilə səciyyələnən subyektiv hal. Dözlülüyün təzahürü ilə bağlı, əsasən dövri idman növlərinin (qaçış, avarçəkmə, xizək

**İKİ**

yarışı, üzgüçülük, velosiped sürmə və s.) nümayəndələrində baş verir.

**İKİNÖVÇÜLÜK****- AĞIRLIQQALDIRMA İKİNÖVÇÜLÜYÜ. bax. KLASSİK İKİNÖVÇÜLÜK****- ALP İKİNÖVÇÜLÜYÜ. Bax. Dağ xizəyi ikinövçülüyü.****- DAĞ XİZƏYİ İKİNÖVÇÜLÜYÜ**

- Dağ xizəyi idmanı növündə ümumi hesablama idmançının iki dağ xizəyi fənnindən - slalom-sürətli enmə və slalom-gıqant-sürətli enmə üzrə çıxış qiymətlərindən toplanır.

- **XİZƏK İKİNÖVÇÜLÜYÜ** - 15 km məsafəyə (sərbəst üsulla) xizək yürüşündən və 70 metrlik tramplindən hoppanmalardan ibarət xizək idmanı növü. İdmançının nəticələri həm yürüsdə, həm də hoppanmalarda xüsusi cədvəl üzrə xallarla hesablanır. Yekun nəticə xalların ümumi cəmi ilə müəyyən olunur.

- **KLASSİK İKİNÖVÇÜLÜK** - Ağırlıqqaldırmada yarış təmrinlərinin kompleksi olub nəticə iki əllə dartma və təkanla qaldırma göstəricilərin cəmi ilə hesablanır.

**- ŞİMAL İKİNÖVÇÜLÜYÜ - bax. XİZƏK İKİNÖVÇÜLÜYÜ.**

**İKİYERLİK** - Avarçəkmə üçün iki oturacaq yerli qayıq. Avarçəkmənin bütün növlərində işlədirilir.

- **QOŞA İKİYERLİK** - Qoşa avarçəkmə üçün iki oturacaq yerli akademik qayıq (idmançılar iki kürəklə, eyni vaxtda sol və sağ əllə işləyirlər).

- **SÜKANÇILI İKİKÜRƏKLİ İKİYERLİK** - İki oturacaq yerli ikikürəklə

**iQL**

avarçəkmə üçün akademik qayıq (idmançı bir kürəklə sol və ya sağ bortdan avarlayır), sükançı adətən qayığın bur-nunda uzanmış vəziyyət alır.

**- SÜKANÇISIZ İKİKÜRƏKLİ İKİ-YERLİK** - İki oturacaq yerli ikikürəklə avarçəkmə üçün akademik qayıq (idmançı bir kürəklə sol və ya sağ bortdan avarlayır), sükanı döndərməni avarçə-kənlərdən biri xüsusi sükan qurğusunu köməyi ilə həyata keçirir.

**- TƏDRİS İKİYERLİYİ** - Məşq avar-çəkməsində nəzərdə tutulmuş iki otu-racaq yerli akademik avarçəkmə qayığı. Yarış qayığı ilə müqayisədə daha enli və daha ağırdır.

**- YÜRÜŞ İKİYERLİYİ** - Yarışlarda çı-xış etmək üçün nəzərdə tutulmuş iki otu-racaq yeri olan akademik avarçəkmə qayığı.

**iQLİM**

**- DAĞ İQLİMİ** - Amillər kompleksi olub havada oksigenin aşağı atmosfer təzyiqini və bunula şərtləşdirilmiş aşa-ğı parsial (hissələrə bölünmüş) təzyiqi daxil edən gündüz və gücə temperatu-runun kəskin dəyişməsi. Bu hava üçün aşağı mütələq nəmlik, intensiv günəş ra-diasiyası, havanın yüksək ionlaşması xarakterikdir.

**- PSİKOLOJİ İQLİM** - İdman koman-dasında emosional əhval- ruhiyyənin üstünlük təşkil etməsi idmançıların əh-valında və təəssüratında, onların bir-bi-rinə, məşqçilərinə, hazırlıq sisteminə, yarışlara, ərtaf şəraitə və hadisələrə münasibətində əks olunur.

**İQLİMƏ ÖYRƏŞMƏ** - İdmançının iqlim şəraitinə, yeni mühitə uyğunlaş-

**İLG**

ması. Adaptasiya növü kimi orqanizmin dəyişmiş iqlimə-coğrafi şəraitə öyrəş-mə prosesi.

**- DAĞ İQLİMİNƏ ÖYRƏŞMƏ** - Dağ iqliminin kompleks amillərinin təsiri altında orqanizmin homeostazı və iş qabiliyyətini həmişə saxlamaq üçün xarici mühitə yönəlmüş uyğunlaşması. Adaptasiyada tez-tez baş verən haldır.

**YENİDƏN İQLİMLƏŞ(DİRİL)MƏ**

- Adət edilmiş iqlim şəraitinə yenidən qayıdarkən bütün orqanizmin tipik ol-mayan yenidən uyğunlaşma hadisəsi.

**İQLU** - İri qar-buz parçalarından quraş-dırılmış yarımkürə günbəzlər formasında eskimos məskəni. Alpinistlər bəzən pis havadan qorunmaq üçün çadır əv-ezinə işlədirler.

**“ILANCIQ”** -**1.** Minici bütün manej boyu atı bir uzun divarcıdan (səddən) başqa birisinə çaparaq sūrmənin çətinliy-indən asılı olaraq üçdən beşə qədər eyni ölçülü yarımvoltlar (dövrə vurma) etmək-lə manej sūrməsi fiquru. **2.**Bədii gimna-stika elementi. Lentlə ardıcıl kiçik dövrə-lər.

**İLİŞDİRMƏ.** -**1.** Güləşçinin rəqibin (və ya özünün) bədən hissələrini saxlamağa və ya yerdəyişmə etməyə imkan verən ayağı ilə hərəkəti. Bu, ayağın (pəncənin, baldırın) büküşündə bədənin hissələrinin sıxılması ilə yerinə yetirilir. **2.**Güləşçi diz oynağında bükülmüş qıcı ilə rəqibin qı-çıını tutub saxlayır və yaxud yana aparır.

**-PƏNCƏ İLƏ İLİŞDİRMƏ** -Güləşçi to-puq nahiyyəsində bükülmüş qıcı ilə rəqibin qıçıını tutub saxlayır və yaxud yana dartır.

**İLGƏK- (1).** Mayallaq vurma, dövrələ-mə, dövretmə. Məcburi fiqur mikroele-

**İLG**

menti, eləcə də konkilərdə sərbəst fiqurlu gəzişmədə (sürüşmədə) dönəmə. Fiqrçu onu icra edərkən konkinin daxili və ya xarici tilinin çevrəsində irəli və ya arxaya gedişlə iki dövrə vurur. Birincisi, çevrəni dolama getmə nəticəsində, ikinci, bu çevrənin ölçüsünə görə kiçik olan mayallaq vurma nəticəsində.

**- ARXAYA-DAXİLƏ İLGƏK** - Konkilərdə təknəfərlik fiqurlu gəzişmədə iki dairədən biri ilgəkli arxaya-daxilə dönəmdən ibarət olmaqla təpəsi dairənin mərkəzinə istiqamətlənən və fiqurun uzununa oxunda oturan məcburi fiqur. İlgəkli dairənin diametri, təxminən fiqurçunun boyuna bərabər olur.

**- ARXAYA-XARİCƏ İLGƏK** - Konkilərdə təknəfərlik fiqurlu gəzişmədə iki dairədən biri ilgəkli arxaya-xaricə dönəmkədən ibarət olmaqla təpəsi dairənin mərkəzinə istiqamətlənən və fiqurun uzununa oxunda oturan məcburi fiqur. İlgəkli dairənin diametri təxminən fiqurçunun boyuna bərabərdir.

**İLGƏK, İLMƏ (2)** - Mayallaq vurma, dövretmə. Gimnastikada dönəmə növü-nün adı.

**- KORBUT İLGƏYİ** - Arxaya dönüb asılma. Təmrin sovet gimnasti Olqa Korbutun adı ilə adlandırılmışdır.

**- MUXİNA İLGƏYİ** - Arxaya 360 dərəcə dönəmkələ asılma. Təmrin sovet gimnasti Yelena Muxinanın adı ilə adlandırılmışdır.

**İLGƏK, İLMƏ (3).** Rəqibin damkasını tutmaq üçün damaların düzülüşü.

**- İKİQAT BORT İLGƏYİ (BD).** -Rəqibin dammasını böyük yoldan qovmaq üçün damaların belə düzülüşü: A.: D.34,

**İLG**

50, d 24, 35; Q.:D 14, d 45. Qaraların gedisi - onların damkası böyük yolda qala bilməz.

**- İKİQAT İLGƏK** - Damaların düzülüşü zamanı dərhal iki ilgək baş verir. Məs., A.: D 25, 39, d 45, 50; Q.: D 8. 1.25-34 (ikiqat ilgək yaradaraq) x.

**- LEBRE İLGƏYİ (BD)** - Sonrakı mütləq düzülüş. -A.: D 34, 49, 50. d 15; Q.: D 14, d 45. Qaraların gedisi. Onu 34-40! təhdid edir və sonra 39x. Əgər 1...46 olarsa, onda 2. 1 5 3. 7 46 4 34x (qaralarda suqsvanq).

**- LEROY İLGƏYİ (BD)** - Sonrakı mütləq düzülüş- A.: D 34, 47, 49, 50; Q.: D 19, d36, 45. Qaraların gedisi. Onu 34-40! gedisi təhdid edir, sonra 39x. Əgər 1...5, onda 2. 24 46 3. 34-29 5 4. 35 46 5. 47 5 6. 47-24x (qaralarda suqsvanq) və ya 1...35, onda 2. 34-43 2. 3. 35 16 4. 43-49 25. 16x.

**- MANURİ İLGƏYİ (BD)** - Sonrakı əsas düzülüş - A.; D 33, 44, 49, 50; Q.: D 5, d 36, 45. Qaraların gedisi, onların damkası o saat suqsvanq hesabına tutulacaq.

**- MERTENS İLGƏYİ (BD)** - Sonrakı hakim düzülüş - A.: D 49, 50, d 29, 38; Q.: D 14, d 45. Qaraların gedisi. Onu 23x təhdid edir, əgər 1....41, onda 2. 40! 23 3. 32x. Buna görə də böyük yolu tərk etmək lazımlı gəlir, belə olan təqdirdə də ağlar damkaya çıxırlar.

**- OLSEN İLGƏYİ (BD)** -Sonrakı mühüm düzülüş-A.: D 16, 26, 37, 50; Q.: D 1, d 36, 45. Ardınca 1.23! və 2.31x. Qara damka çox tez tutular, hətta əgər o, başqa xanalarda dayansa da.

**- SONYE İLGƏYİ (BD)** - Sonrakı mühüm düzülüş -A.: D 39, 50, d 38, 49; Q.:

**İL**

D 14. Qaraların gedişi. Aydındır ki, onlar böyük yoldan çıxıb getməyə məcbur olsalar da, ağ damalar Damkaya keçməyi bacaracaqlar.

**İLGƏK, İLMƏ (4)** - Qulaylanma, zərbə zamanı raketkanın və volanı keçirmə zamanı biləyin hərəkət etdiyi yol.

**ATƏŞ ZAMANI İLGİM** - Müxtəlif isti havada nişan almağa mane olan işiq şüalarının sınması. Buna küləksiz hava və ya silahın qızmış lüləsinin buxarlanması səbəb olur. Lülənin qızması ilə əmələ gələn ilgimin təsirliyini nişan xəttinin altında lüleyə çəkilmış lentin köməyi ilə zəiflətmək olur.

**İLLÜMİNATOR** - Budkanın üst tikili-sində və ya göyərtənin divarında (adətən, dairəvi və ya oval formalı) qalın şüşə salınmış pəncərə.

**İMİTASIYA (YAMSILAMA, TƏQLİD ETMƏ)** - Təmrini daha çox formaca dəqiq, lakin əhəmiyyətsiz səylə eks etdirmə.

**IMMUNİTET** - Orqanizmin müəyyən xəstəliklərə və zəhərlənmələrin törədicilərinə tutulmama qabiliyyəti.

**IMPROVİZASIYA. OYUN İMPROVİZASIYASI** - Oyunçuların nəzərdə tutulmamış və əvvəlcədən hazırlanmış müxtəlif növ taktiki vasitələr və texniki üsullardan kəskin yarış şəraitində istifadə etməsi.

**IMPULS (QEYRİ-İRADI HƏRƏKƏT)** - Atın irəli hərəkətetmə istəyi. İdman atının qiymətli keyfiyyəti.

**-GÜC İMPULSU** - Mexanikada gücün hərəkət vaxtına hazırlanması (qlıncocynamatda). İdman elmində bu anlayışdan biomexaniki analiz zamanı və hərəkət

**İND**

texnikasının əsaslandırılmasında istifadə olunur.

**İNANDIRMA. ÖZÜNÜ İNANDIRMA** - İnsanın özü-özünə hansıa fikri və ya vəziyyəti inandırması; idmançının psixi hazırlıq üsulu.

**İNBRİDİNQ** - Nəsildə arzu olunan keyfiyyətləri möhkəmləndirmək üçün atları əslinə yaxın yetişdirmə. İdman atlalarının seleksiyasında tətbiq edilir.

**İNDEKS. DAMA İNDEKSİ** - Damanın hansıa sıradə olduğunu göstərən rəqəm. Birinci sıradakı ağ damalar üçün bu -1, ikinci sıradakılar üçün 2-dir və s. Qara damalar üçün sıraların sayı onların dama xətti ilə başlanır. Məsələn, ağ damanın indeksi 25-ci xanadan bu - 6, 18-ci xanadakı qara damanın indeksi 4-dür.

**AVTOMOBİL İNDEKSASIYASI**

-Çeşidin, modelin və modifikasiyanın şərti işarəsi.

**İNERSİYA** - Bədənin xassəsi olub xarici qüvvənin təsiri olmayanda o, sakit halını və ya bərabər ölçülü düz xətt fəaliyyətini saxlayır, qarşılıqlı müvazinətdə olur, eləcə də son xarici qüvvənin təsiri altında sürət qazanır.

**“INDIAN”** - ABŞ-da 1911-ci ildən buraxılan motosiklet markası. Bu markadan olan motosikletlərdə sürətin 7 müt-ləq rekordu müəyyən edilmişdir.

**İNDİKATOR** - Kamandan oxatmada oxun milinin düzxətliyini yoxlamaq üçün cihaz. Düz olmayan oxları düzəltmək üçün saat tipli və ling mexanizmlı indikatordan istifadə olunur.

**INFANTİLİZM** - Yaşlı adamda uşaqlıq yaşına xas olan fiziki və psixi xüsü-

**INF**

siyyətlərin saxlanması.

**İNFİLD** - Tərəfləri 27 m 45 sm-ə bərabər olan beysbol meydançasının daxili kvadrat sahəsi. Onun künclərində 3 baza və dövrəsində oyunun qurulduğu "ev" yerləşir. Kvadratın daxilində gəndərilmə dairəsi nişanlanır ki, buradan top oyuna daxil edilir.

**İNFORMASIYA. TEKNİKİ İNFORMASIYA** - İdman oriyentirini tapmada iştirakçıya starta qədər xəbər verilən məlumat: yer və onun idman xəritəsində göstərilməmiş xüsusiyyətləri (dəniz səviyyəsindən hündürlüyü, meşə sükurlarında üstünlük təşkil edən təhlükəli yerlər, torpağın xarakteri və s.), idman xəritəsi (miqyası, relyef kəsiyinin hündürlüyü, tərtib olunduğu il, nəşr üsulu, xəritə çərçivəsinin formatı və s.), distansiyalar (kontrol məntəqələrin uzunluğu, sayı, hündürlüklerin yekun komplekti, bir enişdəki maksimal şəlalələr və su pillələrində suyun yuxarı və aşağı səviyyələri arasındaki fərq, yol və xızək cığırlarının vəziyyəti, təhlükəli yerlər, kontrol vaxt, qalibin gözlənilən vaxtı, kontrol məntəqələrdə nişan vasitələri) və s.

**İNFORMATİVLİK. İDMAN XƏRİTƏSİNİN İNFORMATİVLİYİ** - İdman oriyentirini tapmada idmançıya öz coğrafi yerini tez və dürüst müəyyənləşdirmə məqsədilə landşaftın müxtəlif komponentlərinin xüsusiyyətləri və xarakter çizgilərini asan dərk edib qavramığa imkan verən xəritənin keyfiyyət göstəricisi.

**İNKİŞAF. FİZİKİ İNKİŞAF** - Fərdin (individuumun) həyatı boyunca organiz-

**INT**

minin morfolofsional xüsusiyyətləri və onlara əsaslanan fiziki keyfiyyət və bacarıqların təşəkkülünün formalşma və sonrakı dəyişmə prosesi.

**İNKİŞAF ETDİR(İL)MƏ** - Şahmat və damada figur, piyada və ya damaların planlı aparılması, onların ilkin mövqeyindən başqa yerlərə çəkilməsi, yəni mübarizə aparan qüvvələrin hərəkətə getirilməsi.

**INNERVASIYA** - Mərkəzi əsəb sisteminin orqanızmin müxtəlif orqan və toxumaları ilə əlaqəsinin yerinə yetirilməsi.

**İNNİNQ** - Beysbol matçının hissəsi (əsas vaxt 9 inninqdən ibarətdir, heç-heçə təsadüfündə əlavə inninq təyin edilir).

**İNSAYD** - "Dubl-ve" sistemi üzrə futbol oyununda kənar hücumçulardan biri ilə mərkəz hücumçusu arasında yarı-morta hücumçu.

**İNSPEKTOR. DİSTANSİYA İNPEKTORU** - İdman səmttapması üzrə yaşı qaydasında distansiyanın planlaşdırılmasını, təchizatı və parametrlərini, yerin uyğunluğunu, iştirakçıların təhlükəsizlik tədbirlərinin təmin edilməsini, hazırlanmış xəritələrin keyfiyyətini, iştirakçıların xəritələrində və ya kontrol xəritələrdə distansiya elementlərinin işarə edilmə düzgünlüyünü yoxlayan, distansiya xidməti tərkibinə daxil olan hakim.

**İNTELLEKT. İDMANÇININ İNTELLEKTİ** - İdman hazırlığını və yarışda çıxış məsələlərini həll etməyə imkan verən əqli inkişafın və təfəkkür qabiliyyətinin ümumi səviyyəsi.

**İNTENSİVLİK**

**İNT**

**-MƏŞQİN İNTENSİVLİYİ** - Müəyyən dövr ərzində (məşğələ, gün, həftə, ay, il və s. müddətində) fiziki yükün intensivliyinin ümumi yekunlayıcı ifadəsi.

**- YÜKÜN İNTENSİVLİYİ** - Vaxt üzrə tətbiq edilən səyin böyüklüyü, fizioloji funksiyaların gərginliyi, işin bir yerə toplanması. Məşq prosesinin göstəricilərindən biri.

**INTERPOLYATOR** - Suya hoppanma üzrə yarış katibinin hoppanmanın çətinlik əmsalını hesaba almaqdə yekun qiyməti çox sürətlə müəyyənləşdirmək üçün istifadə etdiyi rəqəmli hesabaalma cihazı.

**INTERVAL** - 1. Cərgədə sıraya düzünlənlər arasında məsafə. 2. Yarışın startında avtomobilər (motosiklərlər) arasında eninə məsafə və ya sonrakı startlar arasında vaxt fasılısı.

**INTROVERSİYA** - Şəxsiyyətin öz daxili aləminə qapılmasına, adamayışmazlığına, başqa adamlarla fəal əlaqələrdən qaçmasına yönəlmış psixoloji xarakteristika.

**INTROVERTİRLİK** - Fərdin adamayışmazlıq, ünsiyyətsizlik, səbrilik, öz-özünü təhlil etmə, yeni şəraitdə fəaliyyətdən uzaqlaşma və s. kimi fərqlənən psixoloji xarakteristikası.

**INTUİSİYA. OYUN INTUİSİYASI**

- İdmançının oyunu başa düşmək və yarışmanın gedisində şəraitin inkişafını qabaqcadan duymaq bacarığı.

**INVENTAR**

**- İDMAN İNVENTARI** - İdman məşğələləri üçün hazırlanmış məmulatlar. İdman avadanlıqlarının düzəldilməsi (ölçüləri, kütləsi, materialı və s.) yarış qaydaları və idman məşğələlərinin

**İR**

texnikası ilə müəyyənləşdirilir. Xizəklər, konkilər, stolüstü tennis avadanlığı, voleybol topları, turist baydarkaları və s. çox işlənən məmulatlardır.

**- XİLASETMƏ İNVENTARI** - Quru-da su-xilasetmə stansiyalarında saxlanılan lazımi inventar: xilasetmə halqası, xilasetmə jiletləri, kəmərləri və döşlük-ləri, tullayıcı cihazlar, dəstəkli çəngəllər, qarmağı olan lövbərlər və s.

**İOL** - Yelkən təchizatı tipi. İkidorlu yelkən gəmisi və sükan başçığının dal tərəfində quraşdırılmış qısa bizan dorlu yaxt. İol qabaq dorda quraşdırılmış qrotun- yelkənin formasından asılı olaraq bermud və ya qafel ola bilir.

**İP (1)** - Nazik tros (25 mm-lik çevrəsin-də).

**İP (2)** - Bədii gimnastikada çətənə lifində hazırlanmış predmet.

**İPPODROM** - Zavod atlarının çaparaq getmələri, çapışması üçün yer. Bəzən ippodromdan at idmanı yarışlarını keçirmək üçün də istifadə olunur. İppodromlarda, adətən ən azı dörd cığır olur: yeriş üçün, yortma yeriş üçün, cıdır üçün və qumlu cığırda çapışma üçün.

**İPOLOGİYA** - At haqqında elm. Atın anatomiya, fiziologiya və cins tövərtməsini öyrənir.

**“IPPON!”** - Cüdo və karatedoda hakimlik termini. Hakim bu qışqırığı ilə xalçada fəndi qiymətləndirir; “təmiz qələbə” anlayışına analogiyadır. Bu nida xüsusi jestlə müşayiət olunur.

**İRADƏ** - (1). Məqsədə gedən yolda maneə və çətinlikləri aradan qaldırmağı təmin edən adət və fəaliyyətin şüurlu tənzimlənməsi. İradi davranışa

**IRS****İŞ**

qərar qəbul etmə, ən çox da motivlərlə müşayiət olunan mübarizə və onun reallaşdırılması daxildir. (2). İdmançının yarışda planlaşdırılmış nəticəni əldə etmək və ya rəqib üzərində üstünlük qazanmaq üçün maksimal səfərbərlikdə ifadə olunan iradəsinin təzahürü, qələbə əzmi.

**İRSİYYƏT**- Orqanizmin əcdaddan keçmiş təbii xüsusiyyətlərin məcmusu olub öz fiziki və psixi xüsusiyyətlərini nəslinə keçirmə hadisəsi (məs.: maddələr mübadiləsi, müəyyən fiziki keyfiyyətlərin inkişafına meyllik, bədən quruluşu, xarakter cizgiləri). İrsilik genlərin, hüceyrə nüvələrinin məhdudlaşdırılmış spesifik strukturlarının -xromosomların maddi vahidlərinin öz-özünü təkrar etməsi ilə təmin olunur.

**İŞİNDİ** - Birində dəridən və ya rezindən qoruyucu başçığı olan iki küt uclu, 1,5 m uzunuqluqda tullayıcı nizədən istifadə etməklə atlilar qrupları arasında xəyalə gətirilən qədim gürcü oyunu.

**İSTİQAMƏT**

**- SUYA HOPPANANIN FIRLANMA İSTİQAMƏTİ** - Çıxış vəziyyətindən (ön duruş, arxa duruş, əllərdə duruşdan) asılı olmayaraq suya hoppanmalar həm irəli, həm də geriyə firlanmaqla icra oluna bilir.

**- UÇUŞ İSTİQAMƏTİ** - İdmançının dayaqsız fazada tapşırılmış bucaq altında bədən kütləsinin ümumi mərkəzinin hərəkət trayektoriyasına üfüqi xətlə yerdəyişməsi.

**İSTİLİK VERMƏ** - Həyat fəaliyyəti prosesində yaranan, isti yayma, buxarlanma və konveksiya yolu ilə xaricdən alınan istiliyin orqanizm tərəfindən çi-

xarılması (ayrılması).

**İSTİRAHƏT**

**- FƏAL İSTİRAHƏT** - Böyük olmayan həcm və intensivlikdə hərəki fəaliyyət şəklində istirahət forması. Koordinasiya strukturu yorğunluq doğuran təm-rinlərdən əhəmiyyətli dərəcədə fərqlənir. Passiv istirahətlə müqayisədə iş qabiliyyətinin daha fəal bərpasına yardımçı olur.

**- PASSİV İSTİRAHƏT** - Gərgin fəaliyyətdən sonra fiziki və intellektual fəaliyyətsizliyin aşkar üstünlüyü ilə keçən istirahət forması.

**İSTİRAHƏT FASİLƏSİ** - Təmrinlər, cəhdlər, məşğələlər arasında istirahət vaxtı.

**- ƏN BÖYÜK İSTİRAHƏT FASİLƏSİ** - Bərpa fazasında istirahət fasiləsi təkrar yük və iş qabiliyyətinin başlangıç səviyyəsi həcmindən artıq verilir.

**- SƏRT İSTİRAHƏT FASİLƏSİ**. - İş qabiliyyətinin başlangıç səviyyəsinə qədər bərpası kifayət etməyən istirahət müddəti.

**- TAM İSTİRAHƏT FASİLƏSİ** - İş qabiliyyətinin başlangıç səviyyəsinə qədər bərpasına və təkrar yükü azaltmağa imkan verən istirahət fasiləsi.

**- TAM OLMAYAN İSTİRAHƏT FASİLƏSİ** - İstirahət fasiləsi zamanı iş qabiliyyəti tam bərpa olunmasa da, işləyib qurtarma səviyyəsinə yaxındır.

**- UZADILMIŞ İSTİRAHƏT FASİLƏSİ** - Tam fasilə ilə müqayisədə müddəti 1,5-2 dəfə artırılan istirahət fasiləsi.

**İŞ. AYNA QARŞISINDA İŞ** - İdmançının baş vermiş səhvlerinin qeyd edilməsi və düzəldilməsi məqsədilə xüsusi üsulları və yamsılama təmrinlərini ayna qarşısında məşq edib işləməsi.

**iş****İT**

**İŞ QABİLİYYƏTİ** - İdmançının məşqin həcmini və yarış yükünü verilmiş vaxt müddətində və müyyəyen effektivliklə maksimal yerinə yetirmək üzrə potensial bacarığı.

**İŞƏ ÖYRƏŞMƏ** - 1. Sakitlik halından aktiv fəaliyyətə keçid dövründə orqanızmdə baş verən funksional dəyişikliklərin məcmusu. Fizioloji sistemlərin fəaliyyətinin yenidən qurulması, bəzi funksiyalarının aktivliyinin artması və bəzilərinin aşağı düşməsi, onların qarşılıqlı hərəkətlərinin, işçi əməliyyatının səmərəli icrasını təmin edən səviyyədə düzəlməsi.

2. Orqanizmin təlimin gedişində əldə edilmiş qabiliyyətinin qısaldırılmış vaxtda öyrəşmə prosesini tamamlaması.

**İŞÇİ. İŞÇİ HİPEREMİYASI** - Fiziki yük zamanı periferik oynaq sistemində (orqanlarda, toxumalarda) güclü qan axını ilə törəyən artırılmış qandoldurulma sahəsi.

**HİPERTROFIYASI İŞÇİ HİPERTROFIYASI** - Artırılmış fiziki fəallıqla şərtləşən spesifik törəmələri təşkil edən ölçülərin və vaxtin hesabına orqanların (əzələlərin, ürəyin və s.) həcmimin və ya bədən hissələrinin böyüməsi.

**İŞTİRAKÇI** - Yarışda iştirak edən istənilən hüquqi və ya fiziki şəxs.

**KONTROL İŞTİRAKÇI** - İdman orientirini tapmada yarış iştirakçıları sırasına daxil olmayan, lakin yarışa distansiyanın hazırlığını və düzgünlüğünü yoxlamaq, qalibin gözlənilən vaxt ehtimalını hesablamaq məqsədilə qabaqcadan start götürən idmançı.

**İTAƏTLİK. ATIN İTAƏTLİYİ** - Mi-

nicinin tələblərini atın dəqiq və sakit yeri-nə yetirməsi.

**İTAƏTSİZLİK. ATIN İTAƏTSİZLİYİ** - Atın tərslik göstərməsi və ya ona həddindən artıq tələbatın irəli sürülməsindən özünü müdafiə məqsədilə minicinin idarəsinə qulaq asmaq-dan boyun qaçırması.

**İTƏLƏMƏ, TULLAMA. QUMBARA İTƏLƏMƏ (ATMA)** - Təmrinin-qumbaranı uzağa tullamanın icra üsulu. Aləti əllərin iti təkanı ilə özündən uzağa itələmə.

### RƏQİBİ İTƏLƏMƏ

- **RƏQİBİ BORTA İTƏLƏMƏ** - Hokkeydə yarış qaydasının pozulması.

### RƏQİBİ KÖNDƏLƏN İTƏLƏMƏ

- Hokkeydə yarış qaydasının pozulması. Rəqibi əllərlə köndələn vəziyyətdə saxlamaqla klyuşka ilə itələmə.

### İTİLƏMƏ

- **KANTI İTİLƏMƏ** - Buzla örtülü yol üzrə sürüşməni yaxşılaşdırmaq üçün kirşə və bob tirlərinin kantını dəyirmiləşdirmə.

- **KONKİNİN İTİLƏNMƏSİ** - Daha yaxşı sürüşməni və itələnmə zamanı konkinin buza dirənməsini təmin etmək üçün konki tirinin tilini itiləmə.

### İTİRMƏ (İTKİ)

- **İSTİQAMƏTİ İTİRMƏ** - Akrobatik hoppamalar seriyasında akrobatik cığırın mərkəzi üzrə göstərilmiş ox xəttindən kənara çıxma.

- **ORİYENTİRİ İTİRMƏ** - İdman səmt-tapmasında özünün olduğu yer haqqında dəqiq təsəvvürün olmaması. Oriyentiri bərpa etmək üçün oriyentir xəritəsi üzrə axırıcı etibarlı keçilmiş yolu fikrən tə-səvvürə gətirmək lazımdır.

**İT**

**- TARAZLIĞI İTİRMƏ** - İdmançının istinad meydanından kənarda bütün gücü ilə ona təsir edən vektorun çiziləmə məqamında qərarsız hali.

**- TEMPI İTİRMƏ** - Akrobatika, gimnastika və başqa idman növlərində bir elementdən o birisinə keçən zaman hərəkət sürətinin lengiməsi.

**İZ** - Fiqurçunun hər hansı hərəkətin icrası zamanı konkisi ilə buz səthində qoyduğu cizgi.

**- DALĞALI İZ** - Fiqurçunun konkisi ilə buzun səthində əyri, qırıq-qırıq görünüşlü iz.

**- İKİTİLLİ İZ** - Fiqurçunun konkisi ilə buzun səthində iki paralel xətt görünüşlü iz. Məcburi fiqurları, rəqsləri yerinə yetirərkən səhv hesab olunur.

**- QIRIQ-QIRIQ İZ** - Fiqurçunun konkisi ilə buzun səthində qırıq-qırıq xətt görünüşlü iz. Yüksək olmayan texnikanın nəticəsidir.

**- GÜCLƏNDİRİLMİŞ KEÇİLMİŞ İZ** - Fiqurçunun konkisi ilə buzun səthində tili daha güclü basmaqla qoyulmuş iz. Yüksək olmayan texnikanın nəticəsidir.

**- TƏMİZ İZ** - Bir tilin bütün hərəkət müddətində buz səthində dəqiq saxlanmış izi.

**Jj**

**“JANDARM”** - Qaya çıxıntısının yanında ayrıca qalmış, onlarla metrə çatan hündür dik çıxıntılar.

**JÜR****JEST. HAKİMLƏRİN JESTLƏRİ**

- İdman oyunlarında və təkmübarizlikdə idmançının səhvləri hakimlər tərəfindən yarış qaydaları ilə şərtləşən işarələrlə (bir və ya iki əllə) bildirilir.

**JEVELO- bax. kapsul 2.****BALLAST JİLET- bax. əlavə çəki.**

**JOKEY** - At zavodunun treninqi və minik atlarının sınaqdan keçirilməsi ilə məşğul olan peşəkar şəxs. Jokey adını almaq üçün zavod yarışlarında 50 birlinci yeri udmaq və texniki minimum vermək lazımdır.

**JOKEYKA, JOKEY PAPAĞI** - Qalın üstü olan günlükli baş geyimi. At idmanı (konkur) məşğələləri zamanı istifadə olunur.

**JONQLYORLUQ ETMƏK****- DAŞLARLA JONQLYORLUQ**

**ETMƏK** - Ağırılıqaldırma, daşoynatma və başqa idman növlərində xüsusi hazırlıq təmrini. Körpücükde qolları ciyin səviyyəsinə qədər yelləməklə idman daşını yuxarı atmaq, sonra onu qövscük formasında irəli və ya geri kəskin itələmək, qövscük tam dövr edəndən sonra onu tutmaq. Bu, bir və ya iki daşla fərdi, eləcə də partnyorla icra olunur.

**- TOPLA JONQLYORLUQ ETMƏK**

- Futbolçunun topu ayaqları və ya başı ilə dəfələrlə yuxarı vurması. Bu xüsusi hazırlıq təmrini texniki üsul kimi işlədirilir. Jonqlyorluğun müxtəlif növləri basketbol, həndbol və başqa idman oyunlarında da tətbiq olunur.

**JUMAR** - Qalxmayı bağlanmış kəndir üzrə yüngülləşdirmək üçün alpinisti əyləndirici yumruqcuqlu xüsusi qurğu.

**JÜRİ** - Suya hoppanma üzrə yarışda

**KAL**

adətən, baş hakim daxil olmaqla üç ixtisasçıdan ibarət baxış komissiyası. Mübahisəli məsələlər, ilk növbədə, xətdəki hakimlərin işi yarışı keçirən təşkilat tərəfindən təsdiq olunur. Jürinin aşkar səhvə yol vermiş hakimin qiymətini ləğv etmək və bütün hakimlərin orta qiyməti ilə əvəz etmək hüququ vardır.

**APELLYASIYA JÜRİSİ** - Müəyyən idman növündə fikir ayrılığı doğuran mübahisəli məsələlərin həlli üçün böyük yarışlarda (adətən, beynəlxalq) yaradılan bir çox nüfuzlu ixtisasçılar qrupundan ibarət, hakimlər kollegiyasından asılı olmayan orqan. Onun qərarı qətidir.

**Kk**

**KABELTOV** - Dənizdə çox da böyük olmayan aralıq məsafələrini ölçmək üçün tətbiq edilən uzunluq vahidi. Kabeltov dəniz milinin onda birinə, yəni 185,2 metrə bərabərdir.

**KABİNA. ÇƏKİNİ SALMAQ ÜÇÜN KABİNA** - İdmançı, adətən taxtadan hazırlanmış işıq - istilik kabinasında müvafiq gücə malik elektrik lampaları ilə şüalanın istiliyin təsiri altında oturaq vəziyyətdə qalır. Bu zaman baş, kabinanın üstündəki dairəvi kəsiyin xəricində olur. Bədənin çəkisini azaltmaq üçün tətbiq edilir.

**KABRİOLET** - Yüngül avtomobillərdə açıq kuza tipi.

**KAÇI (YELLƏNMƏ)** - Suya və batutun toruna hoppanmalar üçün tramplinlərin qabaq qurtaracağından bu alətlərin

**KAM**

elastiklik xüsusiyyətlərini mənimsemək, eləcə də bacarığın təkmilləşdirilməsinə uçuşun maksimal hündürlüyünü əldə etmək üçün yarış hoppanmalarının icrasında sürətli tullanmalar. Suya tullananlar və batutçular tərəfindən həm məşq prosesində, həm də yarışlar qarşısında alətlərin yoxlanılması zamanı istifadə olunur.

**KAKATO** - Karatedoda zərbə endirlən daban sahəsinin zərbəli səthi.

**KAKUQİ** - Yapon məktəblilərinin təkmübarizliyin üç növünü (cudo, sumo, kendo) özündə birləşdirən fiziki hazırlıq sistemi. Məşgələlər orta məktəblər üçün Yaponiya Təhsil Nazirliyi tərəfindən hazırlanmış xüsusi programı üzrə təşkil olunur.

**KALİBR (ÖLCÜ)** - 1. Gullə atıcılığında silah lüləsi kanalının və gullənin diametri. 2. Hədəfdə dəymə deşiklərinin keyfiyyətini dəqiqləşdirmək üçün cihaz. Hazırda yarışlarda "Dızəq" elektron cihazından istifadə edilir.

**KALİBRATOR** - Yarışlardan qabaq atıcıların kiçik kalibrli patronların standarta uyğunluğunu yoxlamaq üçün tətbiq edilən cihaz.

**KALYO** - Txekvondoda təkbətək döyüşün dayandırılması.

**KAMAN** - Ox atmaq üçün təsis edilmiş idman silahi. Dəqiq texnologiya ilə müxtəlif möhkəm ağac növlərindən, şüşə lifindən və kamanın qollarını armaturlasdıran karbon-plastikdən, eləcə də tutacaq üçün maqnezium ərintilərindən hazırlanır.

**KAMANIN TUTULMASI** - Atışı icra edərək kamanın vertikal səthdən yayınması.

**KAMÇUN** - Taekvondoda döyüş za-

**KAM**

manı referi qaydanı kobud pozmuş idmançıya xəbərdarlıq edir, xəbərdarlıq edilən kimi ondan bir xal çıxılır, üç xəbərdarlıq isə idmançının diskvalifikasiya olunması deməkdir.

**KAMILLİK. FİZİKİ KAMILLİK**

- Fiziki mədəniyyətdən dəyərli istifadənin nəticəsi. Ümumi fiziki hazırlığın və harmonik fiziki inkişafın ən münasib ölçüsü insanın iş və digər fəaliyyət sahəsinə uyğun gəlir.

**KAMUS** - Qarlı sıldırıım dağ yamaclarından qalxmalar zamanı alpinistlərin sürrüşməmək üçün xızəklərə alt salmaq məqsədilə istifadə etdikləri maral, dovşan, şimal tülküsi və b. heyvanlarının ayaq dərisindən bir parça.

**KAMZOL** - Cıdırda iştirak edən atlının uzun qollu, dik yaxalıqlı formada gevindiyi köynək. Əlvən bəzəkli, parlaq rəngdə olur.

**KANAL**

- **AVARÇƏKMƏ KANALI** - Avarçəkmə yarışları keçirmək üçün nəzərdə tutulan idman qurğusu.

- **DÖVRƏLƏMƏ KANAL** - Qayıqların starta keçidi üçün nəzərdə tutulmuş avarçəkmə kanalının akvatoriya hissəsi. Müasir avarçəkmə kanallarında əsas kanalın (yarışın keçirildiyi sahə) adalarla əlaqəsi kəsilir.

**KANAT** - Dırmanma üçün yardımçı gimnastik alət. Çətənə lifindən və ya pambıqdan hazırlanmış, vertikal və ya maili asılmış yoğun kəndir.

**YELKƏNİN QALS BUCAĞININ KANATI** - Yelkənin qabaq şkatorininin alt hissəsinin gərilməsi üçün qısa ipin ucu.

**KAN**

**KANATDAN YAPIŞMA** - Rinqdə boksunun döyüş vaxtı yarış qaydaları ilə qadağan edilən hərəkəti.

**KANOE** - İdman, gəzinti və turist qayıqları vardır. Avarçəkənlər kanoedə avar yerlərini tətbiq etmədən təkağızlı pərlərlə işləyirlər. Avarçəkənlər qayıqda üzü qabağa hərəkət gedisi üzrə bir diz üstə oturur və ya dayanırlar. Qayığın sükanı olmur. Kanoe biryerlik, ikiyierlik və çoxyerlik ola bilir.

- **COXYERLİK KANOE** - Kanoe-qayıq iki nəfərdən çox ekipaj üçün nəzərdə tutulur. Son illərin idman praktikasında kanoelərdə avarçəkmədə ən böyük ekipaj 4 idmançıdan ibarətdir. Havay adalarında, məsələn, kanoelərdə keçirlən yarışlarda ekipaj 11, 15 və daha çox adamdan ibarət olur.

- **İKİNƏFƏRLİK KANOE** - Müxtəlif tərəflərdən kürəklərlə işləyən iki avarçıdan ibarət ekipaj üçün nəzərdə tutulan kanoe- qayıq.

- **TƏKNƏFƏRLİK KANOE** - Bir avarçı üçün nəzərdə tutulmuş, bir bortdan bir kürəklə işləyən kanoe- qayıq. Qayığı düz səmtdə saxlama və manevrətmə avarın döndərilməsi ilə yerinə yetirilir.

**KANOECİ-AVARÇI** - Kanoelərdə avarçəkmə üzrə ixtisaslaşmış idmançı.

**KANT (1)** - Cox yüksək dağın hər iki tərəfinə nisbətdə düz sıldırıım.

**KANT (2)** - 1. Dağ xızəyinin hər iki tərəfinə qoyulmuş metal til. Dağ xızəyi idmanı texnikasında mühüm rol oynayır. 2. Kirşənin, bobun trasda hərəkəti zamanı buza toxunan kirşə tiri.

**KANYON-** bax. Dar kecid.

**KAP****KAR****KAPA- bax. Diş qoruyucusu.**

**KAPİLYAR** - Orqanizmin orqanları və toxumalarına keçən və qan dövranı da irəsini bağlayan ən kiçik qan damarları. Onların divarları vasitəsilə maddələr mübadiləsi, qanla toxuma hüceyrələri arasında respirator qazları baş verir.

**KAPİTAN****- KOMANDANIN KAPİTANI** - İdman

komandasının üzvü olub yerdə qalan iştirakçıların hərəkətlərinə bir sırə təşkilatı, nizam-intizam işlərinə və ictimai vəzifələrin icrasına rəhbərlik etmək tapşırılır.

**- YAXTIN KAPİTANI** - Yaxtçılar üçün ali ixtisas vəzifəsi olub yaxtları idarə etmək və bütün daxili su yollarında üzmək hüququna malikdir.**KAPOT. BOB KAPOTU** - Bobun müqavimət sıpərinin qaldırılıb açılan qapağı.**KAPRİOL** - Qoşa akrobatikada “üstdəki” arxası üstə uzanaqlı vəziyyətdən qollarını arxasında tutub sıçrayışla “altdakı” partnyorun qollarında duruşa keçir.**KAPSUN** - Kordada atın işi üçün daşına bilən, ortasında düymələnmiş halqalı xüsusi manej ovsarı. Atın ağızını travmadan qorumağa kömək edir və istiqaməti dəyişdirmə zamanı başqa cür düymələnməyə ehtiyac qalmır.**KAPSÜL (1)** - At yüzəində kəllə qayışının detali. Atın üzündən və boyun arından gedən, eləcə də toqqalı buruntuşakdan ibarət qayış. Ata ağızını çox açmağa imkan vermir, idarəetməni asanlaşdırır.**KAPSÜL (2)** - Barıt güləsini alışdırmağa xidmət edən patron detali. Partlayıcı maddə ilə doldurulmuş, vurucu iynənin və ya çaxmağın zərbindən ali-

şan metal qalpaq.

**KAR (1)** - Düzənlik üzrə irəliləmək üçün böyük olmayan elektriklə və ya benzinlə işləyən avtomobil.

**KAR (2)** - Qar, buz və şaxtadan aşınma nəticəsində yaranan, dağın zirvəsinə yaxın hissəsində, buzlağın dibindən yuxarıda yerləşən dağ yamacında kasa şəkilli çökək.

**KARABİN (1)** - Yüngülləşdirilmiş gödək lüləli tufəng. Bəzi gullə və stend atıcılığı növlərində işlədilir.

**KARABİN (2)** - Alpinist alətidir, oval, trapesiya, armud və başqa formada, yaxlı dili olan metal halqa; karabinlərin bəzi tiplərinin burub bərkidilən qoruyucu muftası olur. O, dırmaşmanın təhlükəsizliyini təmin etmək üçün kəndirlə qarmaq, kəndirlə xilasetmə kəməri arasında aralıq həlqə rolunu oynayır.

**KARAMBOL** - 1.Bilyard beşnövçülüyüün bir növü olub luzasız bilyard krambol stolunda oynanılır. Beş oyun daxil edilir: açıq partiya, “47/1 kadre”, “74/2 kadre”, bir bortdan krambol, üç bortdan krambol. Oyun 3 şarla: qırmızı, sarı və ağ şarlarla aparılır. İki sonuncusu - “bitki”dir. Hər bir partnyor yalnız öz bitkisi ilə oynayır. Zərbəni icra edən oyunçunun bitku oyundan asılı olaraq bir və ya üç bortun iki başqa şarına toxunmalıdır. 2.Bilyardda zərbə nəticəsində bitok (kiy) oynanılan şardan başqa daha bir və ya bir neçə şara dəyə bilər. 3.Bilyard oyununda qırmızı şar.

**KARATEDO** - 1.Yaponiya milli döyüş sənəti növlərindən biri, məqsəd silahlı və ya silahsız rəqiblə döyüş aparmaqdır; sistem kimi XX əsrin 20-30-cu illərində for-

**KAR**

malaşmışdır. Termin üç heroqlifdən ibarətdir: kara-boş, silahsız; te-əl, bədən; dətəkmilləşməyə, özünü dərk etməyə yol. **2.İdman təkmübarizlik növü.** Yapon dilindən tərcümədə “boş əllər” deməkdir. Həzirdə bu idman növü ayrı-ayrı məktəblərdə davam etdirilir. Məktəblərin əsas fəriqi-kontaktlı və kontaktsız karatedonu təbiq etməkdir.

**- KONTAKTLI KARATEDO-** Rəqibin bədəninə əl və ayaqlarla real zərbələr endirməyə icazə verilir. İdman forması kimonodur. Travmaların vaxtında qabağıını almaq üçün qoruyucu təchizat (şlem, çanaq, sinəbənd, diz qoruyucuları) geyməyə, əlləri bintlə sarımağ'a icazə verilir. Yarış yeri 8x8 m-lik meydançadır.

**- KONTAKTSIZ KARATEDO-** Rəqibin bədəninə toxunmadan, yalnız zərbələri endirmək imitasiyasına icazə verilir. Zərbələrin icrası və müdafiə texnikası qiymətləndirilir. Kontaktlı hərəkətə görə karateçi ya cərimə xalları alır, ya da yarışdan çıxarılır.

**KARATEQİ-** Karatedo məşğələləri üçün ağ rəngli, möhkəm iplik parçadan hazırlanmış gödəkçə, kəmər və şalvardan ibarət kostyum.

**KARBOHİDRATLAR-** Təbiətdə geniş yayılmış üzvi birləşmələr. Monosaxaridlərə, oliqosaxaridlərə və polisaxaridlərə bölünür. Fiziki və əqli işi icra edərkən qanın qlükozASI, əzələlərin və qaraciyərin qlikogeni, eləcə də hüceyrə strukturlarının qurulması üçün istifadə edilən bir sıra digər mürekəbə birləşmələrin komponentləri ilə əsas enerji mənbəyi olur.

**KARDİOQRAF-** Ürək fəaliyyətini qeyd edən cihaz.

**KAT**

**KARDİOQRAM-** Ürək fəaliyyətinin qrafik şəkildə qeyd edilmiş əyri göstəriciləri; növündən asılı olaraq ürəkdə rəqs tövədilən (elektrik səs, mexaniki iş və s.) kardioqram, elektrokardioqram, elektroki-moqram, fonokardioqram, ezofaqokardio-qram, exokardioqram, ballistikardioqram və s. fərqləndirilir.

**KARDİOLİDER-** Fiziki yükün icrası zamanı idmançıya səs siqnalı vasitəsilə ürək yığılmalarının tezliyi haqqında informasiya verən cihaz.

**KARDİOLOGİYA-** Ürək-damar sistemi xəstəliklərinin quruluş və funksiyasını, səbəb və mexanizmini öyrənən, eləcə də onların diaqnostikası, müalicəsi və profilaktikasının metodlarını hazırlayan tibb elminin bir bölməsi.

**KAREMAT-** Alpinistin düşərgə-çadır ləvazimatı- yaxşı istilik buraxmayan xüsusiyyətli, penopoliuretan tipli su keçirməyən materialdan hazırlanmış yataq kisəsi altında döşənəcək.

**KARTOQRAFIK ÜMUMİLƏŞDİR-MƏ-** Yerin seçilmə və ən çox vacib obyektlərinin qruplara bölünməsi prosesi, eləcə də onların idman oriyentirini tapmanın məqsədi və vəzifələri üçün əhəmiyyətindən asılı olaraq ümumiləşdirilmiş göstəriciləri. Təsvirlərin ümumişdirilməsi xəritənin ayrılmaz xüsusiyyətidir.

**KARVAN-** Şosedə velosipedsürmə yarışında yürüşülərin böyük dəstəsi.

**KATA-** Cüdo və karatedoda beynəlxalq idman dərəcəsi almaq istəyənlərin müəyyən hərəki ritmlər qazanması üçün məcburi texniki hərəkətlər kompleksi.

**KATALARK-** Sinxron üzgüçülük fi-

**KAT**

quru olub aşağıdakı əsas mövqe və hərəkətlərdən ibarətdir: arxası üstə; yuxarı bucaq; katalin dönmə; kran; “üfüqi” ayaq qövs cızaraq “şpaqat” vəziyyətinə qədər açılır; “şaqlı” ayaq qövs üzrə “şpaqat” mövqeyinə qədər hərəkət edir və əks hərəkəti icra edərək “üfüqi” ayaq-la birləşir; arxası üstə.

**- KATALARK, 180 DƏRƏCƏ AÇIQLANMA-**

**FIRLANMA-** Katalark fiquruna analoji olaraq “üfüqi” ayaq “kran” mövqeyindən 180 dərəcədə su üzərindən qösvəvari irəliləyir və “şaqlı” mövqeyə çatan vaxt əks istiqamətdən “şaqlı” ayaq hərəkət etməyə başlayır, elə bu vaxt 180 dərəcədə şpaqat, arxası üstə dönmə icra olunur.

**KATALINA-** Sinxron üzgüçülüük fiquru olub aşağıdakı əsas mövqe və hərəkətlərdən ibarətdir: arxası üstə, yuxarı bucaq, katalin dönmə, kran, böyük dairə.

**- KATALINA BURULĞAN-** Burulğan “katalina” fiquruna analoqdur, lakin “böyük dairə” mövqeyində icra olunur.

**- ƏKS KATALINA-** Bu sinxron üzgüçülüük fiquru aşağıdakı əsas mövqe və hərəkətlərdən ibarətdir: sinə üstündə, üfüqi bucaq, kran, gövdəni kənara-yuxarı döndərmə, yuxarı bucaq, arxası üstə.

**- YARIMVİNT (VİNT) KATALINA-** “Katalina” fiquruna oxşardır, lakin “böyük dairə” mövqeyində yarımvint (vint) icra olunur.

**KATAMARAN-** Kifayət qədər köndələn və dalğaya davamlı əsası təmin etmək üçün iki ensiz uzun gövdədən ibarət gəmi. Dor ağacı ekipajın yerləşdiyi platforma ilə gövdələri birləşdirir.

**KAT**

**KATAPULTA-** İdman oyunları üzrə məşq təlimlərində tətbiq olunan, müəyyən istiqamətdə və müəyyən qüvvə ilə topları havaya tullamaq üçün maşın.

**KATAR. BUZLAQ KATARI-** Qar korluğunu.

**FİQUR KATEQORİYALARI-** Sinxron üzgüçülükdə fiqurun dörd qrupdan birinə aidliyini xarakterizə edən anlayış.

**KATİB**

**- YARIŞIN BAŞ KATİBİ-** Katibliyin işinə (protokolların hazırlanması, onların yarışdan sonra hazır şəklə salınması, yekun sənədlərin çıxarılması) cavabdeh olan böyük hakim.

**KATİBLİK-** Yarışlar üçün sənədləşmənin hazırlanması, hazır şəklə salınması, qalibləri və mükafatçıları müəyyənləşdirmə, yekun protokolların çıxarılması ilə məşğul olan baş hakimlər kollegiyasının orqanı.

**KATOK (buz meydança)**

**- DÜZƏNLİK KATOKU-** Dəniz səviyyəsindən 500 m-dən hündür olmayan sahədə yerləşmiş katok.

**- ÖRTÜLÜ KATOK-** Binanın daxilində buz üstündə keçirilən təlim məşqləri və yarışlar üçün nəzərdə tutulan süni katok.

**- SÜNİ KATOK-** İstənilən hava şəraitində istifadə olunan dondurulmuş buz katok.

**- TƏBİİ KATOK-** Aşağı temperatur şəraitində suyun donması ilə yaranan katok. Sonralar buzun qalınlığı lazımı qədər saxlanılır.

**- (ÜSTÜ)AÇIQ KATOK-** Təbii və ya süni buz üstündə konkılardə gəzismək üçün üstü örtülməmiş, xüsusi təchiz edilmiş meydança.

**- YÜKSƏK DAĞ KATOKU-** Dəniz

**KAT**

səviyyəsindən 500 m hündürlükdə yerləşən buz meydança. Beynəlxalq Konkisürmə İttifaqı tərəfindən qəbul olunmuş termin şərti xarakter daşıyır, belə ki, adətən yüksək dağlığa dəniz səviyyəsindən 2500 m hündürlükdən çox olan yüksəkliklər də aiddir.

**KATTENAÇÇO-** Futbol komandasının tam müdafiə variantı üzrə hərəkət fəaliyyətini müəyyənləşdirən termin.

**KAUFMAN-** Konkilərdə qoşa figurli gəzışmə elementi olub ABŞ figuristləri Sinti və Ronald Kaufmanların soyadı ilə adlandırılmışdır.

**KAVALETTİ- bax. Klavişi.**

**KAVERNA-** Kifayət qədər böyük sürətə malik bədənin hava -su sərhədini keçərkən əmələ gətirdiyi hava boşluğu. Hoppananın suya dalmasından sonra sıçrama fontanının yaranma mənbəyi kumulyativ su fəvvarosinin əmələ gəlməsi ilə müşayiət olunan kavernanın dərin sixlaşması hesabına yaranır. Əgər kavernanın dərin sixlaşması səthdən daha gec keçərsə, onda su sıçrama fəvvarəsi heç olmaya da bilər (suya "zəifləmiş" girmə zamanı).

**KAVİTATOR-** Suya hoppanmalarda kavitator dalma zamanı bədənin su ilə kontakta birinci daxil olan və kavernanın inkişafını doğuran hissə əllər olur. Əgər dalmada əllər bazuönünlərin düz səthində birləşdirilir və uzadılırsa, bu zaman alınan kiçik səthə görə onlar kaverna əmələ gətirən elementə xidmət göstərməyəcəkdir. Bu halda idmançının başı və ciyinləri həddən artıq böyük ölçüdə kaverna əmələ gətirəcəkdir.

- **ƏLLƏRİN KAVİTATORU-** Dalma

**KEÇ**

zamanı suya hoppananın əlləri bədənin qabaq hissəsinə yapışır. Kavitatorun sahəsi yapışma tərzindən asılı olaraq 24 dəfə arta bilir. Suya sakit (söndürülmüş) girməni təmin etmək üçün lazıim gələn kavitatorun sahəsi birmənalı qiymətləndirilmir və aşağıdakı amillərin uyğunlaşmasından:- hoppananın bədənin ötürücü sürətindən, alətin hündürlüyündən, idmançının bədənin forması və uzunluğundan asılı olur. Alətin hündürlüyü nə qədər az olarsa, o qədər də kavitatorun sahəsi böyük olmalıdır. Kavitatorun maksimal sahəsi əllərin çarpaz qoyuluşu və arxada olan düzləndirilmiş əyilmə ilə meydana gəlir.

**KAYAK-** İkiağızlı pəri olan, gövdəsinə dəri çəkilmiş kiçik qayıq. Üst hissəsində avarçəkənin belinə çəkilib bağlanan deşiyi-lükü vardır. Arktika xalqları onlardan geniş istifadə edirlər.

**KEÇ (KETÇ)-** Yelkən silahlanması nümunəsi. İki dorlu yelkən gəmisi bizan-maçtla sükan başçılarının qarşısında yerləşir. Keç həm bermudlu, həm də qafelli ola bilir.

**KEÇİ-** Köməkçi gimnastika aləti. Dayaqlı hoppanmanı və atda dönməni öyrənmək üçün istifadə edilən qısalılmış (uzunluğu 60 sm) qurğu.

**KEÇİCİ-** Yürüş velosipedi təkborulunun ventil və nasosunu birləşdirən, təkboruluya daha tez hava doldurmağa imkan verən nasos hissəsi.

**KEÇİRİCİLİK. ATIN KEÇİRİCİLİK QABİLİYYƏTİ-** Atlının idarəetmə (sürmə) vasitələrinə atın düzgün reaksiyasının itiliyi.

**KEÇİRMƏ-** Gimnast əllərini burax-

**KEÇ**

madan hər iki ayağını alətin altından və ya üstündən keçirir (hoppanıb aşır). Qatlanmış və ya bükülü ayaqlarla icra olunur.

**KEÇİD- 1.** Damka dama endşpilində diaqonal üzrə rəqibin damalar qrupunu vurur.

- **MADYAR KEÇİDİ-** Atda təmrin. Atın belində iki ayaqla köndələninə yərini dəyişməklə hər dəfə atlanıb aşandan sonra bir ayaqla dayağa, o biri ayaqla dəstəklərdə köndələninə iki dairə edib atın o biri başında üzü xaricə dayanma. Macar gimnasti Zoltan Madyarın adı ilə adlandırılmışdır.

**KEÇİD- 2.** Atı miniyə öyrətmə üzrə yarışda şəxsi birinciliyi müəyyənləşdirmek üçün təkrar çıxış etmə.

**DÜZ KEÇİD-** Distansiyani qət edərkən bir qaçış cığırından o birisinə keçməyə xidmət edən xüsusi düz keçid (konkisürmə cığırı hissəsi). Uzunluğu 111,98 m-dir.

**YERİN KEÇİLMƏ QABİLİYYƏTİ-** İdman səməttapmasında - idmançının sürətinə obyektiv təsir göstərən yarış sahəsinin landşaft xarakteristikası (meşənin qalınlığı və kolluqları, otun hündürlüyü və sıxlığı, bataqlıq, daş və qaya çıxıntılarının varlığı, yamacların sərtliyi və s.).

**KEÇMƏ-** 1.Güləşçinin öz bədən hissəsini rəqibin bədənindən və ya bədəninin bir hissəsi üzərindən yerini dəyişdirmə hərəkəti. 2.Qılıncoynadanın rəqibin qılınc tiyəsinin ağızına dövrələmə zərbəsi.

**KEÇİR(İL)MƏ-** 1. Təlimin metodik üsulu - məşqçinin köməyi ilə elementin əvvəldən axıra kimi icrası. 2.Badminton-

**KEÇ**

da texniki üsul. Volana raketkanın simli səthi ilə vurulan zərbənin son fazası. Volanın uçuş istiqamətini dəqiqləşdirməyə imkan verir.

**KEÇMƏ- 1.** Fiqurçunun çoxsaylı məcburi təmrin və hərəkətlərinin tərkib hissəsi. Fiqurçunun sürüşmə xəttini və hərəkət istiqamətini dəyişdirmək üçün konkinin bir tilindən o birisinə keçməsi, yəni o, gövdəsini konki üzərində bir tərəfə meyillikdən digər tərəfə keçirir. 2. Distansiyani kirşə-bobsley trasının elektrik lampaları ilə işıqlandırılması şəraitində axşam vaxtı qət etmə. 3.Avarçılardan ekipajının yarış distansiyasını birgə keçməsi. 4.Boblarda və ya kirşələrdə tras üzrə enmə, eyni vaxtda bir ekipaj start götürür. Start o vaxta qədər verilmir ki, hələ əvvəlki ekipaj finişə çatmayış və finiş meydancasını tərk etməmişdir. 5.Velotrekdə yarışın aralıq formalarından biri odur ki, orada velosipedçiye yürüşü başa çatdırmaq və qalibi aşkara çıxarmaq üçün öz rəqibləri ilə bir neçə dəfə qaydaya uyğun olaraq start qəbul etməlidir. 6.Löhrəm atların ippodromda zavod sınaqlarında ayrıca yarışı. 7.Avtomoto idmanında yarış prosesində eyni vaxtda çıxış edən iştirakçıların ümumi sayda müəyyən edilmiş miqdarı.

**HAZIRLIQ ÜÇÜN (KONTROL)**

**KEÇMƏ-** Avtomobil idmanında zaçotlara qədər xronometraj vasitəsilə ölçülən keçib getmə.

- **HAZIRLIQ ÜÇÜN ÖTÜB KEÇMƏ-** Trekçi-velosipedçilərin, avarçılardan yarışın sonrakı dövrəsinə çıxmazı məqsədilə yarış distansiyasını keçməsi.  
- **FƏRDİ ÖTÜB KEÇMƏ-** Velosipedlərlə sürətə görə (git) ötüb keçmə. Trek-

**KEÇ**

də yerindən və hərəkətdə ikən keçirilir.  
**- FINAL ÖTÜB KEÇMƏSİ-** Trekçi-velosipedçilərin, avarçıların mükafat alan yerlər uğrunda final ötüşməsi.

**- İKİQAT ÖTÜB KEÇMƏ-** Velosiped idmanında (trek, şose) qabaqda gedən velosipedçini və ya ikinəfərlik komandanı və ya paralel gedən komandaları eyni vaxtda ötüb keçmə.

**- KONTROL ÖTÜB KEÇMƏ-1.** Avarçekənlərin ekipajlarının yürüş distansiyasını ağırlıqları yoxlanılmaqla keçməsi.  
**2.** Keçmə vaxtını ölçməklə kirşə-bobsley trasını eninə görə qət etmə.

**- MATÇ ÖTÜB-KEÇMƏSİ-** İki velosipedçinin trekdə yarışlığı ötüşmə. Qalib finiş xəttini keçməyə görə müəyyənləşdirilir.

**- MƏŞQDƏ ÖTÜB KEÇMƏ-** Kirşə və bobsley idmanında yarış qabağı kirşə-bobsley trası ilə tanışlıq və vaxtı hesablamaq üçün ötüb keçmə.

**- NÜMAYİŞ ÜCÜN ÖTÜB KEÇMƏ-** Avarlı slalom və sürətli enmədə yarışdan 1 saatdan gec olmayıaraq trasın keçilə bilməsini və qapıların qoyulma düzgünlüyünü qiymətləndirmək üçün keçirilən baxış. Yarışda iştirak etməyəcək təcrübəli idmançı bütün trası keçir.

**- NÜMUNƏ ÜCÜN ÖTÜB KEÇMƏ-** Avarlı slalom və sürətli enmədə təşkilatçıların mülahizəsinə görə yarış iştirakçısına bütün tras üzrə bir nümunə keçirməsinə icazə verilə bilər. Nümunə keçirməsinin başqa adı “rəsmi məşq”dır.

**- QOL ALTINDAN KEÇMƏ-** Hücumdakı güləşçi ayaq üstə başını və gövdəsini rəqibin qolu altına salaraq onun arxasına və yaxud böyrünə keçir.

**KEÇ**

**- SEÇİB KEÇMƏ-** Avarçıların yarışın sonrakı dövrəsində iştirak etmək üçün seçim məqsədilə distansiyani ekipajlarla keçməsi.

**- TƏKRAR ÜZÜB KEÇMƏ-** Nəticələrin mində bir saniyəyə qədər bərabər olduğu halda, yarışın növbəti dövrəsinə (yarımfinala və ya finala) çıxmaq uğrunda təkrar üzmə.

**- TƏSƏLLİVERİCİ KEÇİB GETMƏ-** 1. Yarımfinalların iştirakçılarını əlavə və toplamaq məqsədilə yarımfinala düşməmiş avarçıların ekipajları ilə yarış distansiyasını keçməsi. 2. Trekdə sprinter yürüşlərində velosipedçilərin keçib getməsi. Təsəlliverici keçib getməni daha çox 5-8-ci, 9-12-ci və s. yerlər uğrunda finallar adlandırırlar.

**- ÜMİDVERİCİ ÖTÜB KEÇMƏ**

Velosiped idmanı üzrə (trek) yarışda əvvəlcə keçirilmiş ötüşmədə uduzmuş idmançılar iştirak edirlər. Qalib mübarizədə sonrakı iştiraka hüquq qazanır.

**- YARIMFINAL KEÇMƏSİ-** Finala çıxmaq hüququ uğrunda trekçi-velosipedçilərin, avarçıların ötüşüb keçməsi.

**- YARIŞDA ÖTÜB KEÇMƏ-** Qalibi müəyyənləşdirmək üçün vaxtı ölçməklə kirşə-bobsley trasında ötüb keçmə.

**- KİRŞƏ-BOBSLEY TRASINI KEÇMƏ-** Kirşə və boblarda start meydançasından finiş xəttinə qədər eniş. Yıxılma diskvalifikasiya üçün əsas vermir, lakin iştirakçı (ekipaj) finiş xəttini öz kirşəsinin kontaktı ilə keçməlidir.

**- MANEJİN GUŞƏLƏRİNİ KEÇMƏ-** At sürmə üzrə yarışda 6 m diametrlı volt (dövrə vurma) çevrəsinin dördə birini keçmə. Artırlı allürlərdə əyri daha əydəmlili ola bilər.

**KEÇ**

**KEÇMƏ-ÇEVRİLƏMƏ-** Bruslardan sıçrama. Əllərdə duruşdan əllərdə kön-dələn duruşa dönmə və dönməyə müxtəlif adlı ələ istinad edərək böyüürü bruslara vəziyyətdə kənara sıçrama.

**KEÇMƏ (1)-** 1.Fəaliyyət yerini və hə-rəkətetmənin xarakterini dəyişmə. 2. Voleybol meydançasında top verilişi za-manı oyuncuların növbəli yerdəyişməsi.

**- DURUŞA KEÇMƏ.** Güləşçinin par-terdən və ya uzanmış vəziyyətdən aya-ğşa qalxması.

**- GEDİŞDƏN- GEDİŞƏ KEÇMƏ**

- Xizəklərdə irəliləmə texnikası elemen-ti olub gedişlərin dəyişməsini növbələri eyni vaxtda olanlarla və ya əksinə həya-ta keçirmək. Həm klassik, həm də konki gedişlərində tətbiq edilir. Məs.; eyni vaxtlı gedişlərin növbəli gedişlərlə keç-mə üsulları:yaymaqla keçmə, düz keç-mə və əllərin passiv hərəkəti ilə keçmə.

**- RƏQİBİN YANINDAN KEÇMƏ-**

Gü-ləşçinin parterdə olan rəqibin bədəninin və ya ayağının üzərindən yerini dəyişməsi.

**- KONKİSÜRƏNİN BAŞQA QAÇIŞ CIĞIRINA KEÇMƏSİ-** İstənilən dis-tansiyada qaçış zamanı hər dairədə (ke-çici düz dairədə) cığırların növbəli dəy-işməsi. Daxili cığırdan xarici cığır ke-çən konkisürən xarici cığırdan daxili ci-ğır keçən konkisürənin keçməsinə mane olmamalıdır. Bu qaydanı pozan idmançı diskvalifikasiya olunur.

**- KONKİSÜRƏNİN DISTANSİYA ÜZRƏ QAÇIŞA KEÇMƏSİ-** Konki-sürənin startda sürət götürəndən sonra distansiya qaçışının başlanğııcı.

**- PARTERƏ VƏ YA UZANMA VƏ-ZİYYƏTİNƏ KEÇMƏ-** Güləşçinin

**KEÇ**

fəaliyyəti olub duruş vəziyyətindən parterə (yunan-Roma və sərbəst güləş-mədə) və ya uzanaqlı vəziyyətə (sambo və cüdoda) keçir.

**KEÇMƏ (2)-** Suya hoppanmalarda - idmançının irəli və ya arxaya fırlanma-qla hoppanmaları icra edərkən suya 90 dərəcədən çox bucaq altında dalması.

**ADDAYIB KEÇMƏ-** 1. Dağ xizəyi idmanı texnikasının elementi. Ən sadə dönmə və tormozlanma üsulu olub bə-dən kütləsinin ümumi mərkəzini bir ay-aq üzərindən digərinin üzərinə keçir-mək yolu ilə və bu zaman hərəkətin is-tiqamətini dəyişməklə icra olunur.

**“ADDAYIB KEÇMƏ”- 2. bax.**  
**Hündürlüyü “addayib keçmə” üsulu ilə hoppanma.**

**ADDAYIB KEÇMƏ (ÜSTÜNDƏN KEÇMƏ)-** 3. Güləşçinin ayağını rəqi-bin bədəni üzərindən və ya bədəninin bir hissəsi üzərindən adlayıb irəliləməsi. Manevr etmə variantı.

**ADDAYIB KEÇMƏ-4.** Fəzada irəliləmə üsulu olub onun köməyi ilə yerində dönmələr və ya cüzi irəliləmələr icra olunur. Ayaq pəncələrinin irəli, geri, yanlara çox kiçik hərəkətləri hesabına ayağın birini götürüb o birisini qoyan ki-mi yerinə yetirilir. İdman oyunlarında və idmanın başqa növlərində tətbiq olunur.

**KEÇMƏLƏR-** Miniyə öyrətmə üzrə yarışda programla müəyyən olunmuş nöqtələrdə nəzərdə tutulmuş at yeriş-i-nin və ya hərəkət sürətinin dəyişməsi. Keçmələr hakimlər tərəfindən qiymət-ləndirilir, dəqiq, tez, lakin kəskin yox, atlının hiss edəcəyi səy, eləcə də atın müqaviməti olmadan icra olunmalıdır.

**KEÇ**

**ALƏTİ KEÇMƏ-** Tullayıcının gövdəsi və ayaqları ilə ötüb keçən hərəkəti zamanı əl final cəhdini üçün əzələlərin ilkin uzaqlmasını təmin edərək alətlə geridə qalır.

**ÖTÜB KEÇMƏ ( GERİDƏ QOYMA).****- QAYIĞIN KORPUSU QƏDƏR**

**ÖTÜB KEÇMƏ-** Rəqibi qayığın gövdəsinin uzunluğuna bərabər məsafədə ötüb keçmə.

**- KORPUSUN BAŞINA QƏDƏR**

**ÖTÜB KEÇMƏ-** Rəqibi qayığın iki korpusuna bərabər məsafədə ötüb keçmə. Burunda uduzan qayıq və dalı ilə udan qayıq məsafəsi qayıq korpusunun uzunluğuna bərabərdir.

**YELLƏNİN KEÇMƏ-** Gimnastik alətdə dayaqdan daha alçaq dayağa və ya sallanmaya, arxaya yellənməklə dayaqdan və ya arxaya dayaqdan irəli yellənib keçmə.

**- BAŞ ÜZƏRİNDƏN YELLƏNİN**

**KEÇMƏ-** Tirdə, halqalarda, qadınlar üçün bruslarda təmrin. Arxada dayaqdan ayaqların yuxarı-axaya hərəkəti ilə baş üzərindən arxada sallanmaya çevriləmkələ yerinə yetirilən yellənib keçmə.

**KEDDİ-** Qolçunun köməkçisi onun klyuşkasını gəzdirir və oyunun gedisi ərzində ona məsləhət vermək hüququna malikdir.

**KEDİ-** İdmanla, xüsusən idman oyunları ilə məşğul olmaq üçün ayaqqabı. Yumşaq rezin altlıqdan və üstü qalın parçadan olur.

**KEQELBAN-** Keqli oyunu üçün xüsusi qurğu, boulinq.

**KEQLİ-** İdman oyunu olub iştirakçılar xüsusi novcuğa və ya cığırına taxta şar diyirlədərək müəyyən məsafələrdə

**KET**

müəyyən qaydada qoyulmuş daha çox taxta fiqurları- keqliləri vurub yıxmağa çalışırlar (Ağac çəlikləri şarla vurub yıxma oyunu).

**KENDO-** Ciu-citsuya daxil olan böyük sənətin ilkin növü. İndi Yaponiyada tətbiq edilən - ağaclarla çapqışlaşdırılan idman növü. Məktəblilərin fiziki təribiyəsi programının tərkib hissəsi (cudo və sumo ilə yanaşı). İdman forması - kimono, sinəbənd (önlük), qılıncoynatmadə olduğu kimi maska, əlcək və qıç qoruyucuları. Qılınçı xatırladan dəyənək hissələrinə ayrılan bambukdandır.

**KENTER-** Əsas məşq allüründə qısalılmış dördəyət at yerişi.

**KERİNQ (KÖRİNQ)-** Trekdə velosiped sprinter yürüşü növü (yapon dilindən tərcümədə- “güclünün təkəri”). “Derni” adlanan xüsusi mopedin ardınca liderliklə 2 km məsafədir. Yürüşdə 8 nəfərdən çox olmamaqla yürüşçü iştirak edir, start eyni vaxtda ümumidir, bu vaxt derni 50 m arxada olur. Startdan sonra derni yürüşülərdən qabağa çıxır. Yürüşülər püşkə uyğun olaraq onun ardınca öz yerlərini tuturlar. Finişə 600 m qalmış derni trekin daxilinə keçir, bu andan finişə sıçrayış başlanır. Ümidvericilər, dördə bir final, yarımfinal və final yürüşləri keçirilir.

**KERUQİ-** Txekvondoda sparrinq.

**KET (1)-** Yelkən təchizatı tipi. Ketin bir doru və bir yelkən qrotu olur. Ketin yelkən sahəsi  $8-10 \text{ m}^2$ -ə qədərdir, çox böyük olmayan yaxtlarda tətbiq edilir. Ketin qrotu reyli, sprintli, qafelli və ya bermudlu ola bilir. Ket bir nəfər tərəfindən idarə olunan gəmilər üçün əsas

**KET**

silahlandırılma modelidir (Məsələn, "Optimist", "Finn").

**KET (2)-** Batutda təmrinlərin çətinlik əmsalı.

**KETÇ-** Peşəkar sərbəst-amerikan gülləş variantı. Qaydalar bədənin istənilən yerindən (o cümlədən, qulaqlardan, ağızdan, saçdan və s.) istənilən tutmala-rə, əl və ayaqlarla zərbələr vurmağa icazə verir. Hər şeydən əvvəl tamaşa tədbiri kimi keçirilir.

**KETÇER-** Beysbolda topu "evdə" tutan, komandanı müdafiə edən oyunçu. Ketçer böyük sürətlə uçan topları tutur, bunun üçün onun xüsusi müdafiə təchizatı - məftil maşkası, parusindən qoruyucu paltarı, zirehi vardır. Ketçerin tələ-əlcəyi beysmenlərin və meydan oyuncularının əlcəklərindən fərqlənir.

**KEYFİYYƏT (1)-** Müəyyən paramet-rə, xüsusiyyətə görə uyğunluq dərəcəsi.

**- BUZUN KEYFİYYƏTİ-** Xarici hava şəraitindən, suyun keyfiyyətindən və tökmə üsulundan asılı olan katokun və ya konkisürmə ciğirinin, buz qatının vəziyyəti. Bunun idman nəticələri üçün böyük əhəmiyyəti vardır.

**- QAÇIŞ CIĞİRİNIN KEYFİYYƏTİ**

- Qaçış ciğirinin özünəməxsus xüsusiyyətləri (ayaqqabı ilə ilişməni təmin edən elastiklik, su keçiricilik və ya sintetik örtükdə su buraxma). Hər qaçış ciğirinin müəyyən keyfiyyət göstəricisi vardır.

**KEYFİYYƏT (2)-** "Qüvvə pərsəngi" mənasını bildirən spesifik şahmat termini kimi yüngül fiqurla müqayisədə topa malik olmaqdır.

**- FİZİKİ KEYFİYYƏTLƏR-** İnsanın hərəki güc, sürət, koordinasiya, dözüm-

**KƏM**

lülük və çeviklik qabiliyyəti.

**- İRADİ KEYFİYYƏTLƏR-** Fəaliy-yət prosesində idmançının iradəsinin stabil təzahürü olub məşqlərdə və ya-rişlarda baş verən çətinliklərin effektli aradan qaldırılması və qarşıya qoyulmuş məqsədi təmin edən nailiyyət.

**- YAXTIN HƏRƏKƏT KEYFİYYƏ-Tİ-** Yaxtin hərəkət sürətini saxlamaq və artırmaq qabiliyyəti. Hərəkət keyfiyyəti, bir tərəfdən, yerlkənlərin dərti qüvvəsi-nin böyüklüyü, digər tərəfdən isə su və havanın yaxtin hərəkətinə göstərdikləri müqavimətlə müəyyən edilir.

**"KEY-KOKU"**- Cüdo və karatedo gü-ləşində qaydanı pozduğuna görə güləş-çiye sonuncu rəsmi xəbərdarlıq bildirən hakim termini.

**KEYRİN-** Trekdə motoliderin ardına professional sprinter velosiped yürüşü.

**KƏLBƏTİN (BD)-** Bağlılığın varlığı ilə A.: 28, 29, 32, 34; Q.: 13, 18, 19, 23 mövqeyində dama 23, 28 və 29 xanalar-dakı damalarla kəlbətin kimi sixişdirilir.

**KƏMƏR (QAYIŞ, QURŞAQ).**1- Sam-bo və cüdoda gödəkçəni belə bağlamaq üçün istifadə olunur. Bir neçə cərgə qatlanıb yiğilmiş və uzununa sıyrılmış möhkəm iplik parçadan hazırlanır. Eni 5 sm-dir. Cüdoda kəmər eyni zamanda güləşçinin ixtisas dərəcəsini bildirmək üçün də işlədirilir. Yeni başlayanlar ağ kəmər, 5-ci kyu-sarı, 4-cü kyu-narancı, 3-cü kyu-yaşıl, 2-ci kyu-mavi, 1-ci kyu-qəhvəyi, 1-5-ci danlar qara kəmər, 6-8-ci danlar-ağ köndələn zolaqlı qara və ya qırmızı kəmər, 9-10-cu danlar-qırmızı və ya qara kəmər qurşayırlar. 2.Pauer-liftinq və ağırlıqqaldırmada gövdənin

**KƏN**

bel hissəsinin bərkidilməsi və bel əzələlərinin zədələnməsinin qarşısını almaq məqsədilə belə qalın dəridən kəmər (eni 10 sm-ə qədər, qalınlığı 13 mm-ə qədər, toqqasının daxili eni 13 sm-ə qədər, dəri ilgəyinin maksimal eni 5 sm-ə qədər) bağlanılır.

**KƏNAR-** Bir və ya iki ayağın qolların arxada yerləşməsi ilə akrobatik və gimnastik poza.

**“XALÇADAN KƏNAR”- bax.** Xalçadan kənar vəziyyət.

**“OYUNDAN KƏNAR”- bax. oyundan kənar vəziyyət.**

**ARASI KƏSİLMƏ (FASİLƏ)-** Qılinc-oynadanların dairəvi sistem üzrə yarışın finalında qələbə və zərbələr (sancmalar) nisbəti bərabər olan zaman sonrakı mərhələyə çıxməq və ya birinci yeri müəyyənləşdirmək üçün təkrar təkbətək döyüş (və ya bir neçə döyüş) keçirilir.

**ÇARPAZ KƏSİŞMƏ-** Rəqibin əlləri və ya ayaqları güləşçinin ixtiyarında olarkən o, onları bir-birinin üstünə qoysaraq çarpzalaşdırır.

**QÖVSLƏRİN KƏSİŞMƏSİ-** Buz üstündə idman rəqslerində (məs., mouxok) rəqs addımlarını icra edərkən iki qövsün kəsişməsi.

**KƏSİK**

- **AVAR KƏSİYİ-** Adətən şpanqoutlarla məhdudlaşmış bir oturacaq yeri olan qayiq hissəsi.

- **DAL AVAR KƏSİYİ-** Qayığın dal tərəfində yerləşmiş aralığı.

- **BURUN KƏSİYİ-** Qayığın burun hissəsində yerləşmiş aralığı.

- **FINİŞ KƏSİYİ-** Finişdə sürəti artırmanın keçirildiyi distansiya hissəsi.

**KƏS**

- **MİDEL-ŞPANQOUT ÜZRƏ KƏSİK-** Gəminin konstruktiv su xətti üzrə ortasından keçən vertikal köndələn kəsiyi. Gövdənin formasının qiymətləndirilməsində suyabatma sahəsi üzrə ən böyük şpanqout midelini hesab etmək qəbul olunmuşdur.

- **MOTOR KƏSİYİ-** Avtomobilin mühərriki əhatə edən birinci struktur arakəsmə ilə müəyyənləşən həcmi.

- **ÖLÇÜLÜ KƏSİK-** Su akvatoriyasında, qaçış cığırında və trasda idmançıların məşq təmrinlərini keçirmək üçün və yarışda distansiyanın metrlərinin say göstəricilərinin dəqiq ölçülmüş kəsiyi.

- **START KƏSİYİ-** Startda sürət götürmənin keçirildiyi distansiya hissəsi.

- **ÜZGÜCÜNÜN BƏDƏNİNİN MİDEL KƏSİYİ-** Üzgücünün konturu (bədənin hərəkət istiqamətində perpendikulyar səthinə proyeksiya sahəsi). Üzgücü bədənini elə qoymalıdır ki, o, minimal midel kəsiyinə malik olsun. Belə kəsik o halda alınır ki, üzgücünün bədəninin uzununa oxu ilə hərəkət istiqaməti üst-üstə düşür.

**KƏSMƏ (SÜPÜRMƏ)-** Güləşçi səmbo və cüdoda ayaqla rəqibin ayağına arxadan- budun alt hissəsinə və ya dizaltı büküşünə altdan vurur.

- **ADDIM TEMPI İLƏ SÜPÜRMƏ**

- Güləşçi süpürmə zamanı rəqibin ayağının (ayaqlarının) hərəkətindən istifadə edir. Altdan vurma rəqibin ayaqlarının yerdəyişmə istiqamətində həyata keçirilir.

**ALTDAN SÜPÜRMƏ-** Güləşçi ayaq pəncəsinin alt hissəsi ilə rəqibinin ayağını aşağıdan vurur.

**KƏS**

**- ARXADAN SÜPÜRMƏ-** Güləşçi rəqibin müxtəlif adlı və ya eyni adlı ayağını baldırın arxa hissəsindən vurur.

**- DAXİLDƏN SÜPÜRMƏ-** Güləşçi rəqibin eyniadlı ayağını baldırın daxili hissəsindən vurur.

**- ÖNDƏN SÜPÜRMƏ-** Güləşçi rəqibin müxtəlifadlı ayağını baldırın ön hissəsindən vurur.

**-YANDAN SÜPÜRMƏ.** Güləşçi müxtəlif adlı ayağını rəqibin baldrının və ya ayaq pəncəsinin yan hissəsindən vurur.

**KƏSMƏ (2)-** Futbolda pəncənin daxili və ya xarici tərəfi ilə topun altından çəpinə vurulmuş zərbə ona üfüqi oxu ətrafında firlanma hərəkəti verdiyindən top vertikal müstəviyə əyri xətt trayektoriyası üzrə uçur. Müxtəlif oyun situasiyalarında tətbiq edilir.

**KƏSMƏ (3)-** Kikboksinqdə kikboksçunun ayağının kəskin təkanı nəticəsində pəncənin daxili tərəfi düzəxtli və ya əyrixətli trayektoriyalar üzrə rəqibin bədəninə yaxın çatır.

**KƏSMƏ (4).(YANINDAN VURMA)**

**- A.1.** Stolüstü tennisdə texniki üsul; vurulan zərbə topa alçaq firlanma hərəkəti verir. O, bir qayda olaraq, stolun orta və uzaq distansiyalarında yerinə yetirilir. **2.** Badmintonda texniki üsul; torun kənarı səviyyəsindən və ondan alçaqdan vurulub volana vertikal oxu ətrafinda firlanma hərəkəti verən zərbə. **B.1.** Stolüstü tennisdə texniki üsul, onun köməyi ilə topa alçaqdan firlanma hərəkəti verilir. Raketkalı el belə zərbəni yerinə yetirərkən ciyin qurşağından yuxarıdan aşağı-irəli hərəkət edir. Bununla belə zərbə yaxın distansiyadan topa alçaq-

**KİK**

dan firlanma verməklə icra olunur.

**2.** Badmintonda rəqibin meydançasının qabaq zonasına yuxarıdan hücumçu zərbəsi. Zərbə volanın başlığı üzrə xarici və ya daxili tərəfdən yandan yerinə yetirilir.

**KƏSMƏK, AYIRMAQ-** Rəqibin damasının damkaya keçməsinə imkan verməmək məqsədilə damka dama taxtasının diaqonalını tutmalıdır.

**KƏŞFİYYAT-** Güləşçi müxtəlif hərəkətlər icra edərək rəqibi haqqında özüne lazım olan zəruri məlumatı toplayır.

**KIZKUU-** Qazaxıstan və Orta Asiya xalqlarının populyar oyunu. Atlı oğlan at üstündə çapan qızə çatmalı və onu öpməlidir.

**KİXON-** Karatedonun baza texnikasının əsasları

**KİKBOKSİNQ-** A. İdman təkmübarizliyi növü olub özündə boksdan götürülmüş əllərlə və Şərq təkmübarizliyindən götürülmüş ayaqlarla iş texnikasını birləşdirir. Əllər və ayaqlarla ancaq başa və gövdəyə (qurşaqdan yuxarı) boksdə olduğu kimi zərbələr vurmağa və fut (xüsusi ayaqqabı) səviyyəsində ayağın daxili və xarici tərəfləri ilə vurub kəsməyə icazə verilir. Yarış fəaliyyətinin məzmunca fərqlənən bir neçə növü var. **B.** Boksla (əl zərbələri) ayaq (kik) zərbələrinin sintezində ibarət Şərq döyüş sənəti. Alman Qeorg Brükner 1974-cü ildə Avropada “Bütün karate növlərinin dünya təşkilatı”ni (WAKO-World Amateur Kickboxing Organization) təsis etmişdir. Döyüşlər 6x6 m<sup>2</sup> rinqdə, üç raundda və raundlar arasında fasilə olmaqla zalda keçirilir. Əl zərbə-

**KİK**

ləri yumruğun ön hissəsi, ayaqla zərbələr isə ayağın üst, yan, alt və daban hissələri ilə vurulur, zərbələr sıçrayışla və havaya tullanmaqla yerinə yetirilə bilir.

**KİKBOXİNQ KONTAKTLARI**

- Kikboksinqin layt kontakt (yüngül kontakt), semi kontakt (yarım kontakt), ful kontakt (tam kontakt) və s. kimi növləri üzrə yarışlar keçirilir. Yarışlar, boksda olduğu kimi döyüş sahəsi  $6 \times 6$  m<sup>2</sup> rinqlərdə keçirilir. Zalda kiçik və böyük asma kisələr, zərbə vurmaq üçün elastik və mütəhərrrik texniki qurğular, bir əldə tutulan əlliklər və s. olur. Döyüş zamanı müxtəlif duruş (ön duruş, yan duruş) və yerdəyişmələrdən, əl və ayaq zərbələrindən, eləcə də havaya tullanmaqla icra edilən zərbələrdən istifadə olunur. Əl zərbələri yumruğun ön hissəsi ilə başa və bədən nahiyyəsinə öndən, aşağıdan yuxarı, yandan vurulur. Zərbələr tək, bir və ya iki əllə serriyalar şəklində düz, kiçik və böyük qövsvari trayektoriyalı xətt üzrə həyata keçirilir. Ayaqla zərbələr ayağın üst, yan, alt və daban hissələri ilə qabağa, arxaya, yana, içəridən çölə müəyyən bucaq altında icra olunur. Müdafiə zərbədən geri və yana çəkilməklə, əyilmə və meyl etməklə həyata keçirilir. Əl və ayaqla vurulan zərbələr yeri gəldikcə sıçrayış və havaya tullanmaqla da yerinə yetirilir. Kikboksinq yarışlarını baş hakim, onun müavinləri, vaxtölçən hakim, idmançıların hazırlığını yoxlayan hakimlər, meydança və yan hakimləri, həkimlər, münsiflər heyətindən ibarət təşkilat komitəsi təşkil və idarə edir.

**KİL-** Yaxtin gövdəsinin uzununa əsas

**KİN**

detali tir forştevendən (burun hissədən) diametral müstəvi üzrə axterştevenə və ya transa qədər qoyulur.

**KİLİAN-** Buz üzərində 14 addımdan ibarət məcburi idman rəqsi. Hər biri 4 olmaqla 29 takt tempi ilə icra olunur, yəni bir dəqiqlidə cəmi 116 hesabı qeyd edilməlidir. Musiqi müşayıti -4/4-dür. Yarışa 6 seriya icra edilir.

**KİLSON-** Yaxtin kili boyunca üstdən quraşdırılmış və boltlarla hər tərəfdən kılə birləşdirilmiş uzununa tir. Kilson əlavə olaraq yaxtin gövdəsini uzununa istiqamətdə bərkidir.

**KİMONO-** Cüdoçunun idman kostyu-  
munun gödəkçəsi (CÜDOQI də adlanır).

**KİLVATER-** Gedən gəminin arxasında suda qalan izi.

**KİNEMATİKA-** Mexanikanın bir bölməsi olub bədənin kütləsini və ona təsir edən gücü nəzərə almadan yalnız hərəkətin xarakteristikasını öyrənir.

**KİNETİKA-** Mexanikanın bir bölməsi olub hərəkətdə olan bədənin qüvvəsini (aktiv və süst) və ya mexaniki sistemin fəaliyyətdə olan tarazlığını öyrənir.

**KİOKOLTSOVKA-** Təmrinlərin yerinə yetirilməsinin şəkli çəkilmiş kinoplyonkasıdır ki, idman texnikasına dəfələrlə baxmaq üçün halqaya yapışdırılır.

**KİNOQRAM-** Kinoplyonkadan təmrinlərin izi salınmış icra texnikasını göstərən kadrlar seriyası.

**KİOKAMERA. FOTOFİNİŞ Kİ-NOKAMERASI-** Finiş xəttində quraşdırılmış, iştirakçıların gəlmə ardıcılığını və onların göstərdiyi vaxtı kinolentə fiksə edən fotofiniş komplektinə daxil olan cihaz.

**KİR**

**KİRİŞ (YAY İPI)-** Kamanın dartılıb gərilməsi və enerjinin kamandan oxa verilməsi üçün nəzərdə tutulan hissəsi. Bərklik və möhkəmlik kimi müxtəlif xüsusiyyətlərə malik sintetik saplardan (dakron, kevlar, lavsan və s.) hazırlanır.

**KİRŞƏ-** İdmançıların kirşə trası üzrə enmələri üçün idman aləti. İki kirşə tayından, iki lonjerondan, iki köndələn kronşteyndən və müqavimət sıpərindən ibarətdir. Kürəyi üstə uzanan yürüşü ayaqları ilə kirşə taylarını basaraq və ya qabaq kronşteynin dəstəyinə güc verərək kirşəni idarə edir. Sürət saatda 100 km-dən çox artır. Bir yerlik və iki yerlik kirşələr vardır.

**- BİR YERLİK KİRŞƏ-** Bir idmançı tərəfindən idarə edilən kirşə. Belə kirşənin kütləsi 20 kq-dan çox olmur.

**- İKİ YERLİK KİRŞƏ-** İki idmançının eyni vaxtda məşq etdiyi və ya yarışda çıxış etdiyi kirşə. Belə kirşənin kütləsi 22 kq-dan çox olmur.

**- YAY KİRŞƏSİ-** Yayda şosedə və ya buz örtüyü olmayan kirşə trasında məşq üçün sallatma diyircəkli kirşə.

**- YÜRÜŞ KİRŞƏSİ-** Yarışda çıkış üçün alət.

**KİSƏ-** 1.Zərbələri təkmilləşdirmək üçün boksda, atma hərəkətlərini təkmilləşdirmək üçün güleşmədə istifadə edilən idman aləti. 2.Yataq kisəsi. Çadırlarda və açıq havada gecələmək üçün alpinistlər və turistlərin istifadə etdiyi kisə formasında tikilən yataq əddyalı. Arasına isidici (yun, narın tük) qoyulmuş üz və astardan, içlik (mələfə) və xarici çexoldan ibarətdir.

**KİTAB. YOL KİTABI-** Məcburi rəs-

**KLİ**

mi sənəd, onda: marşrutun legenda şəklində dəqiq təsviri, rallinin yol sektorlarına bölünməsi ilə marşrut vərəqi, bölmələr və dairələr, yerin topoqrafik xəritələrində sxemlər və planlar, rallinin start və finiş yerlərinin planı, servis parkının planı, təmir yerləri və qapalı parklar göstərilir.

**KİTT (Idman yarışlarında iştirak edən avtomobilərin təsnifatı və onlarla texniki tələbat)-** Avtomobilərin idman təsnifatını müəyyən edən sənədlərin məhdudiyyət siyahısı və icazə verilən dəyişikliklər, yenidən düzəldilmələr və əlavələr avtomobiləri yarışlara hazırlayan zaman əsas reqlamentə salınır.

**KLAVİŞ-** 15-20 sm hündürlüklü dayaqlarda minimal manəş şüvülləri yeni başlayan atların və minicilərin hazırlanmasında istifadə olunur. 3-3,5 m hündürlükdə şüvüllər arasında 2-dən 5-ə qədər belə klavişlər qoyulur.

**KLEPPER-** Eston cinsindən olan balaca boylu at.

**KLİKER-** Kamanın gərilmə dərəcəsini göstərən siqnalizasiya cihazı oxla birlikdə fəaliyyət göstərir.

**KLİNÇ-** bax. **qarşılıqlı yapışma, tutma.**

**KLİNKER-** Köhnə konstruksiyalı idman qayığı olub formaca yürüş qayığına yaxındır (indi istehsal olunmur). Onu xüsusi nazik işlənilmiş lövhədən hazırlayırdılar. Əvvəllər klinkerlərlə yarışlar da keçirilirdi.

**KLIRENS-** 1.Yolun səthi ilə velosipedin aşağı nöqtəsi-zəncir ötürücsünün ön dişli çarxi arasında minimal məsafə. 2.Yerüstü transport vasitələri. Yol zo-

**KLU**

lağının köhnə adı.

**KLUB. İDMAN KLUBU-** İdmançıları, bədən tərbiyəçiləri və idman həvəskarlarını birləşdirən ictimai və ya özəl təşkilat. Elə klublar var ki, onlar ölkədə çox geniş yayılmış idman növlərini tətbiq edir, elə klublar da var ki, onlar bir-birinə yaxın bir və ya bir neçə idman növünü birləşdirir.

**KLYUŞKA**

**- HOKKEY ÜÇÜN KLYUŞKA-** Aşağısı qarmaqvari əyilmiş taxta və ya plastmas ağaç (dəstəyə tərəf küt bucaq altında). Klyuşkanın uzunluğu 125-134,5 sm olur. Qapıcı üçün klyuşka da-ha enli qarmaqlı hazırlanır.

**- OT ÜSTÜNDƏ HOKKEY ÜÇÜN KLYUŞKA-** Aşağısı qarmaqvari əyilmiş amma mütləq sol tərəfi yastı olan taxta və ya plastmas ağaç. Klyuşkanın kütləsi kişilər üçün 794 q-dan, qadınlar üçün 652 q-dan çox olmamalıdır.

**- TOPLA HOKKEY ÜÇÜN KLYUŞKA-** Aşağısı qarmaqvari əyilmiş taxta ağaç. Uzunluğu 120 sm-dən, qarmağının sarğı ilə eni 6,5 sm-dən, kütləsi 450 q-dan çox olmur.

**KLYUŞKA AYRON-** Yastı qarmaqlı və metal dəstəkli alət. Ayronların standart dəsti özündə 3-dən 9-a kimi nömrəli klyuşkaları, həmçinin pitçinq-vedj və sand-vedjləri birləşdirir.

**QOLF ÜÇÜN KLYUŞKA-** Aşağısı müxtəlif ölçülərdə, 1-dən 9-a kimi nömrələnmiş, qarmaqvari əyilmiş taxta və ya dəmir ağaclar. Klyuşkaların özəyi-tutacağı polad trubkalı və ya qrafitdən olur, tutacağın bir tərəfində klyuşkanın başlığı, o biri tərəfində dəstək gərilir (dartılır).

**KOX**

**- KLYUŞKİ. KLYUŞKİ DRAYVER (ELƏCƏ DƏ VUD № 1)-** Ən uzaq zərbə üçün saxlanmış klyuşkadır, onun zərbə səthində ən az əyləmli bucağı və ən uzun dəstəyi var.

**- KLYUŞKİ PATTER-** Yeganə klyuşkadır ki, onun zərbə səthində düz bucağı vardır. Patterlə zərbədən sonra top sürətlə gedir.

**KLYUŞKİ PİTCİNQ-VEDJ-** Ayron, ardınca yiğimdə 9 nömrədən sonra.

**- KLYUŞKİ SAND-VEDJ-** Ayron, ardınca yiğimdə pitçinq-vedjdən sonra. Topu bunkerdən çıxarmaq üçün istifadə edilir.

**KLYUŞKİ VUD-** Oval formalı böyük başlıq əvvəllər oduncaqdan hazırlanır-dı. Klyuşkaların nömrələri çox olduqca dəstək qısa və bucaq zərbə səthinə bir o qədər çox əyilmiş olur. Adətən, oyuncunun üç vudu- № 1 (drayver), № 3 və № 5-i olur.

**KODEKS**

**- BEYNƏLXALQ İDMAN KODEKSİ**

- Avtomoto idmanı üzrə milli idman təşkilatları üçün vahid qanunverici xarakterli sənəd.

**- DAMA KODEKSİ-** Dama üzrə oyun qaydaları və yarışları keçirmək üçün məcəllə.

**- ŞAHMAT KODEKSİ-** Şahmat üzrə oyun qaydaları və yarışları keçirmək üçün məcəllə.

**KOX-** Erməni milli güləş. Milli güləşin ən qədim və çox populyar olan növlərindən biri. Bir neçə variantı var (lori kox, şirak kox).

**- LORİ KOX-** Erməni milli güləş ko-xun variantı. Görüşdə qurşaqdən aşağı tutmağa icazə verilmir, amma ayaqlarla

**KOX**

hərəkətə icazə verilir. Məqsəd rəqibi arxası üstə xalçaya atmaqdır. Güləşçi-lər qolları və qurşağı olan xüsusi paltar-da (çoxa) çıxış edirlər. Açılaşma hərəkətləri və tutuşma milli musiqinin müşayiəti altında keçirilir.

**- ŞIRAK KOX-** Erməni milli güleşi koxun bir variantı. Güləşçilər şalvar geyinir, qurşaqdan yuxarı çılpaq olurlar. Məqsəd rəqibi arxası üstə xalçaya (yerə) atmaqdır. Güləşmə xüsusi milli musiqinin müşayiəti altında keçirilir. Tutaşma başlanmadan əvvəl bədəni isitmə hərəkətləri musiqi altında rəqs formasında aparılır.

**KOXAY-** Karatedo qrupunda məşğul olan şagird.

**KOXEYLAN-** Təmiz ərəb cinsli atlar içərisində yaxşı yerişli at tipi.

**“KOKA”-** Cüdoda tətbiq edilən ən az qiymətli üsul. Atmanın keyfiyyətsiz, eləcə də saxlaması 10-19 saniyə ərzində icra edərkən verilir.

**KOKPİT-** Ekipajın yerləşdirilməsi üçün yaxtın göyərtəsində açıq yer. Kokpit açıq (əgər o, göyərtəaltı sahəsi ilə məhdudlaşmışsa) və qapalı olur. Qapalı kokpit adətən özüboşalan hazırlanır: dəniz yaxtlarında su kokpitə düşürsə, truba ilə bortdan xaricə axır, müasir yürüş şvertbotlarında isə qapaq vasitəsilə tranşeyə axır.

**KOLLEGİYA**

**- HAKİMLƏR KOLLEGİYASI-** 1. Yarışların keçirilməsini təmin edən hakimlər qrupu. Bura baş hakim və onun müavinləri, baş katib və müxtəlif hakimlər briqadasının bütün üzvləri daxildir. 2. İdman federasiyası orqani. Onun vəzifəsinə müəyyən idman növü üzrə yarışla-

**KOM**

rın təşkilinə rəhbərlik etmək daxildir.

**- İDMAN KOMİSSARLARI KOLLEGİYASI** - Yarışlarda idman kodeksinin gözlənilməsinə və başqa idman reqlamentasiyasına yönəlmış ali idman hakimiyyətini ifadə edən rəsmi şəxslər.

**KOLOBAŞKİ-** Üzgüçülərin məşqində tətbiq edilən inventar. Ayaqlar üçün iki penoplast silindrən hazırlanmış üzgəclər. Əllərlə üzmə hərəkətlərinin öyrənilməsi və təkmilləşdirilməsində ayaqları saxlamaq vasitəsinə xidmət edir.

**KOLONKA. ZƏRBƏLİ KOLONKA-** Bir-birinin ardınca diaqonalda dayanmış üç (və ya iki, əgər onlardan biri bortdadırsa) dama. Zərbəli kolonka lazımlı olan dəyişməyə (A.: b4, c3, d2; Q.: b6, f4, g5. Dəyişməni udan - 1. De 3 f: d2 2. C: e1x) imkan verir.

**KOLONNA-** 1. Akrobatik təmrin, partnyorun çiyinlərində ayaqlarda duruş. 2. Adamların bir addımlıq distansiyada və ya əvvəlcədən müəyyənləşmiş distansiyada bir-birinin ardınca düzülüyü. Kolonna bir-bir, iki-iki və daha çox sıradan ibarət ola bilir. Cərgənin dərinliyi ya enindən çox, ya da ona bərabər olmalıdır.

**KOLYASOÇNİK-** Arabacıqlı motosikletlərdə ekipaj üzvü.

**KOMANDA (1)-** Hərəkətin, təmrinin icra olunmağa başlanması üçün qısa sərəncam.

**- START KOMANDASI-** Startçı hakimin şifahi komandası (müxtəlif idman növlərində hakimlərin terminologiyası fərqlənir) və ya hakim tərəfindən yarışın başlanması haqqında verilən siqnal (atəş, qonq, fit, bayraq yelləmə, işıq siqnalı və s.).

**KOM**

**KOMANDA (2)-** 1.Bir idman kollektivinə aid olmaqla birləşən, idman yarışlarında iştirak edən şəxslər qrupu.  
**2.Gimnastika üzrə şəxsi yarışlarında** çoxnövçülükdə birlikdə çıxış etmək üçün birləşmiş iştirakçılar qrupu.

- **BEYSBOLDA HÜCUM EDƏN KOMANDA-** Bazalara qaçışı icra edən 9 idmançıdan ibarət komanda. Onun vəzifəsinə ləkələnməmiş oyunçularla bazalara qaçmaqdır, bundan sonra top meydana geri qaytarılır.

- **BEYSBOLDA MÜDAFİƏ OLUNAN KOMANDA-** 9 idmançıdan ibarət (pitçer, ketçer, 1-ci, 2-ci və 3-cü bazarın oyunçuları, şort-stop və xarici meydanda üç oyunçu) komanda. Onun vəzifəsi rəqiblərin qaytardığı topu tutmaq və rəqib bazasına qaçan oyunçunu ləkələməkdir (vurmaqdır).

- **ESTAFET KOMANDASI-** Bir idman kollektivi adı altında estafet mərhələsində çıxış edən idmançılar.

- **MİLLİ KOMANDA-** Bir ölkənin yığma komandası.

- **OLİMPİYA KOMANDASI-** Olimpiya oyunlarında iştirak edən milli yığma komanda.

- **YIĞMA KOMANDA-** İdman təşkilatını, rayon, şəhər və respublikani yarışlarda təmsil edən güclü idmançılar qrupu.

**KOMBİ-** Qapalı avtomobilin böyük həcmli kuzov tipi.

**KOMBİNASİYA-** 1.Ayrı-ayrı elementlərin, təmrinlərin müəyyən qaydada birləşməsi. İdmanın mürəkkəb koordinasiyalı növlərində elementlərin və onların birləşmələrinin vahid tam və kompozisiya cəhətdən təsdiqləndirici qay-

**KOM**

dada ardıcıl əlaqələnməsi. 2.Mürəkkəb niyyəti həyata keçirmək üçün üsullar sistemi, manevr. Təkmübarizlikdə qarşıya qoyulmuş məqsədə çatmaq üçün hərəkətlərin bitkin uyğunluğu və ya onların ardıcılılığı. İdman oyunlarında bir komandanın oyunçularının rəqib üzərində üstünlük qazanmağa yönəlmış ardıcıl hərəkətləri (yerdəyişmələr, ötürmələr, atmalar, zərbələr və s.). 3. Mürəkkəb texniki-taktiki hücum fəaliyyəti olub işlədilmiş fəndə qarşı müdafiə, yaxud əks fənd, digər fəndin, yaxud əks fəndin icrasına əlverişli şərait yaradır.

- **ADDIMLAR KOMBİNASİYASI-** Konkilərdə xarakteri və ritmi musiqi müşayiətinə uyğun olaraq düz xətt, dairə və ya sərt qövs üzrə (serpantin formasında) konkilərdə təknəfərlik və ya ikinəfərlik fiqurlu gəzişmə- orijinal programda yerinə yetirilən müxtəlif addımların ardıcıl sırası.

- **FIRLANMALAR KOMBİNASİYASI-** Konkilərdə təknəfərlik və ya qoşa fiqurlu gəzişmədə bədənin heç olmazsa bir mövqe dəyişməsi neticəsində iki və ya bir neçə müxtəlif firlanmanın uyğunluğu. Bu zaman ayaqların yerdəyişməsi vacib deyil. Yarışların qaydasına əsasən firlanmalar kombinasiyasının yerinə yetirilməsinə tələbat təknəfərlik və qoşa gəzişmədə müxtəlifdir.

- **HOPPANMALAR KOMBİNASİYASI-** Konkilərdə təknəfərlik və ya qoşa fiqurlu gəzişmədə aralıq addımlarla birləşdirilmiş iki və daha artıq hoppanmanın uyğunluğu. İki və daha çox hoppanmadan ibarət kombinasiyaya aralıq hoppanmalar: aşırma, spaqat,

**KOM**

batterflyay, valley, daxili aksel, oyler-daxil edilə bilər.

**- FƏNDLƏR KOMBİNASIYASI-** Gülləşçilərin görüşündə ardıcıl (və ya bitişik) keçirilən iki və daha çox fəndin uyğunlaşdırılması. Kombinasiyada birinci fənd münasib şərait yaratmaq üçün, ardınca fəndin icrasına görə tətbiq edilir.

**- OYUN KOMBİNASIYASI-** Əvvəlcədən öyrənilmiş, hazırlanmış sxem və hərəkətlər vasitəsilə komandanın və ya oyuncular qrupunun qarşılıqlı hərəkətlərinin taktiki variantı.

**- SUYA HOPPANMALAR KOMBİNASİYASI-** Yarışlarda programın məcburi və ya sərbəst hissələrini icra etmək üçün idmançı tərəfindən protokol qeydiyyatında sifariş edilmiş hoppanmalar komplekti. Təsnifat programında və ya yarışlar haqqındaki nizamnamədə tələbatla şərtləşdirilir.

**- TƏSNİFAT KOMBİNASIYASI-** Bəddi gimnastikada təsnifat programına və yarışların qaydalarına uyğun olaraq tərtib edilən və yerinə yetirilməli olan kombinasiya.

**- TUTMALAR KOMBİNASIYASI**

- Güləşçinin ayaq üstə və ya parterdə rəqibin bir tutmadan qorunduğu zaman digər tutmaya əlverişli şərait yaranan tutmaları uyğunlaşdırması.

**- VİRAJLARIN KOMBİNASIYASI**

- Kirşə-bobsley trası elementlərinin müəyyən uyğunluğu.

**- ZƏRBƏLƏR KOMBİNASIYASI**

- Boksçu sadə və ya mürəkkəb texniki-taktiki hərəkət kimi bir neçə (dördə qədər) eyni və ya müxtəlif tipli zərbəni aradıclılıqla rəqibin başına və ya gövdəsinə

**KOM**

endirir.

**KOMBİNASIYA (2)-** 1.Şahmatda, əsasən qurban vermeklə müəyyən fayda əldə etməyə yönəlmüş sürətləndirilmiş variant. 2. Damada qurban vermeklə rəqibi damaların yeni düzülüşünə məcbur edən gedişlər seriyası.

**- DEBÜT KOMBİNASIYASI-** Şahmat və ya dama partiyasının debütündə tətbiq edilən kombinasiya.

**- MAT KOMBİNASIYASI-** Rəqibin şahına mat vermək məqsədli şahmat kombinasiyası.

**- NƏZAKƏTLİ KOMBİNASIYA**

- Bütün variantlarda düzgün şahmat və ya dama kombinasiyası.

**- PAT KOMBİNASIYASI-** Pat yaratmaq məqsədli şahmat kombinasiyası.

**KOMBİNASIYA (3)-** Dağ xızəyi ikinövçülüyü və ya dağ xızəyi üçnövçülüyü.

**KOMBİNASIYALI GÖRMƏ.** Şahmat və damada mövqedə yavaş-yavaş tükənən kombinasiyalı imkanları, kombinasiyalı motivləri, ideya və mexanizmləri aşkarla çıxarmaq bacarığı.

**KOMENDANT**

**- KİRŞƏ-BOBSLEY TRASININ KOMENDANTI-** Heyətə xidmət edən, məşqlərdə və yarışlarda trasın əla vəziyyətdə olmasına cavabdeh olan şəxs.

**- YARIŞLARIN KOMENDANTI-** Yarışların lazımi idman inventarının, təchizatın varlığına, çatışmazlığın aradan qaldırılmasına, yarışların keçirilmə yerinin bəddi tərtibatına və keçirilmə prosesində intizamın qorunmasına cavabdeh olan hakimlər kollegiyasının üzvü.

**KOMİ-** Karatedoda zərbələrin düzxətti trayektoriyası.

**KOM**

**KOMİTƏ. YÜRÜŞ KOMİTƏSİ-** Yelkənli qayıq idmanı üzrə yarışın hakimlər kollegiyası. Yürüş komitəsi bilavasitə yarışı keçirir və qaydaları gözləməyə nəzarət edir.

**KOMİSSAR****- MARŞRUT ÜZRƏ KOMİSSAR**

- Legendada marşrutun təsvirinə uyğun yarışda ralli trasında təchizatın düzülüşünə cavabdeh olan rəsmi şəxs.

**- İDMAN KOMİSSARI-** Konkret çempionatın və ya birinciliyin hakimliyi və təşkilinə nəzarət etmək üçün idman federasiyası tərəfindən təyin olunmuş şəxs.

**- KONTROL POST KOMİSSARI**

- Kontrol postun fəaliyyət göstərməsini təmin etmək vəzifəsini icra edən hakim.

**- TEXNİKİ KOMİSSAR-** Müvafiq ixtisası olan rəsmi şəxs. Texniki təftiş işinə cavabdehdir.

**- YOL KOMİSSARI-** Trasda keçirilən yarışda iştirakçıların nizam-intizamını qeyd edən hakim; O, sahəsində baş verən bütün hadisələr və qəzalar haqqında yürüş rəhbərinə məlumat verməyə borcludur.

**KOMİSSİYA-** Yarışın gedişində baş verən müəyyən problemləri həll edən rəsmi şəxslər qrupu.

**- ANTİDOPİNQ KOMİSSİYASI-** Hakimlər kollegiyası tərkibində orqan; yarışın gedişində antidopinq nəzarəti məsələlərinə baxan mütəxəssislər qrupu.

**- ÇƏKİ ÜZRƏ KOMİSSİYA-** Yarış iştirakçılarının bədən kütləsini və onun çəki kateqoriyasına uyğunluğunu, eləcə də idman alətlərinin və sifariş edilmiş idmançıların çəkisini müəyyən edən hakimlər qrupu.

**KOM**

**- MANDAT KOMİSSİYASI-** Hakimlər kollegiyası tərkibində orqan; idmançını və komandanı yarışlara buraxmaq haqqında məsələni həll edən hakimlər qrupu.

**- MÜKAFAT KOMİSSİYASI-** Mükafat hazırlığı və yarış iştirakçılarının mükafatlandırılmasını idarə edən hakimlər qrupu.

**- TEXNİKİ KOMİSSİYA-** Müəyyən idman növü üzrə yarışın qaydalarını, keçirilmə reqlamentini hazırlayan və inventarın təkmilləşməsi ilə məşğul olan milli və beynəlxalq federasiyaların tərkibində orqan.

**- TİBBİ KOMİSSİYA-** Yarışlarda tibb xidmətini təmin edən mütəxəssislər qrupu.

**- VETERİNAR KOMİSSİYASI-** Yarışda at idmanı üzrə orqan; atların sağlamlığını və halını yarışa qədər, yarış vaxtı və yarışdan sonra yoxlayan mütəxəssislər qrupu.

**KOMMENTARI VERMƏ-** Şahmat və ya dama partiyasının məzmununun açılması.

**KOMPAS-** Quruda və ya dənizdə öz yerini təyin etmək məqsədilə kursu göstərmək və pelenqini müəyyən etməklə üfüqə tərəf nisbətdə oriyentiri tapmaq üçün cihaz. Maqnit kompası, girokompas və radiokompas növləri ayırd edilir.

**- İDMAN KOMPASI-** Maqnit kompasının bir növü, yerin oriyentirini tapmaq üçün cihaz. İdman kompasının maqnit əqrəbi xarici mühitin təsirinin azalması və əqrəbin titrəyişi üçün maye ilə doldurulmuş şəffaf korpusda yerləşir. Azimuth üzrə hərəkəti əhəmiyyətli dərəcədə asanlaşdırır.

**KOM**

**KOMPENSASIYA-** Şahmat partiyasında bir sıra güzəştlər hesabına qazanılmış hər hansı bir mənfiət. Kompen-sasiya maddi və mövqə cəhətdən kafi və qeyri-kafi ola bilər.

**KOMPLEKS.“VƏTƏNİN MÜDAFİƏSİNƏ HAZI-RAM” (VMH) KOMPLEKSI-** Fiziki tərbiyə sisteminin normativ əsası. Fiziki keyfiyyətin inkişaf səviyyəsini özündə əks etdirən müəyyən normaları, tələbatı, lazımı həyatı vərdişləri, eləcə də yay və qış çoxnövçülüyünə yiyələnməyi əhatə edir. Kompleksin dərəcələri müxtəlif yaş dövrləri üçün işlənib hazırlanır.

- **İDMAN KOMPLEKSI-** Bir sıra idman qurğularının bir ərazidə yerləşən məcmusu.

- **SUYA HOPPANMALAR KOMPLEKSI-** Suya hoppanma üzrə ixtisaslaşdırılmış hovuzda hoppananların hazırlığı üçün yerüstü zalda akrobatik çıçırlar, batutlar, “quru” tramplinlər, fırlanan kreslolar, xoreoqrafik dəzgah, gimnastika divarı, köndələn tir, dırmanın kanatı, asma mühafizə vasitələri və s. kimi inventarlar olur. Suya hoppanma üçün ayrıca müasir komplekslərin qış və yay hovuzları, ixtisaslaşdırılmış batut və xoreoqrafik zalları da olur.

- **TƏMRİNLƏR KOMPLEKSI-** Konkret məsələnin həlli üçün müəyyən qaydada seçilmiş bir neçə təmrin.

**KOMPOSTER-** Qeyd etmək vasitesi mexanizmidir. Yarış iştirakçısı ondan istifadə etməklə idman oriyentirini tapma üzrə özünün distansiyani keçmə zamanını yoxlama məntəqəsində qeyd edir.

**KOMPOZİSİYA (1)-** Bir sıra mürəkkəb

**KOM**

koordinasiyalı idman növlərində təmrinlər sisteminin qurulması (gimnastika, bədii gimnastika, konkilərdə fiqurlu gəzişmə və s.). Mürəkkəb və sadə elementlərin səmərəli əlaqələnməsi, onların məqsədə uyğunluq, müəyyən estetik məqsədə yönəlməsi, idman taktikası və yarışların qaydası çıxışa vahid bədii-idman məzmunu verməsi və bir çox cəhətdən onun hakimlər və tamaşaçılar tərəfindən dərk edilməsi.

**AKROBATİK MUSIQİ KOMPOZİSİYASI-** Akrobatların musiqinin müşayiəti altında xüsusi hazırlanmış və yarışda icra edilən məcburi və sərbəst təmrinlər (hoppanmalar, qoşa və qruplarla məşğələlər) kompozisiyası.

- **ƏZƏLƏLƏRİN KOMPOZİSİYA-SI-** İnsan və heyvan əzələlərinin tərkibində tez və ləng fəaliyyət göstərən əzələ liflərinin nisbəti. Bəzi idman növlərində ixtisaslaşma üçün bir çox cəhətdən təməyülü müəyyən edir.

- **SƏRBƏST PROQRAM KOMPOZİSİYASI-** Mürəkkəb koordinasiyalı idman növlərində (akrobatika, gimnastika, konkilərdə fiqurlu gəzişmə və s.) sərbəst programın qurulması: sərbəst program müvazinət üçün müvafiq tələbata uyğun kifayət qədər müxtəlif elementlərin daxil edilməsi ilə xarakterizə olunur.

**KOMPOZİSİYA (2)-** Şahmat və damada - 1) yaradıcılığın ayrıca sahəsi olub məqsədi bədiilik yaratmaqdır (şahmatda-məsələ və etüdlər; damada-etüdlər, sonluqlar, məsələ və fərziyyələr); 2) adı çəkilən bədii məhsullardan biri.

**KOM**

**- SOLO KOMPOZİSİYA (MUSIQİ-Lİ FORMA)-** Kikboksinq növü. Musiqi altında keçirilən yarış hər biri 30 saniyədən 1 dəqiqəyə qədər davam edən üç növdən ibarətdir. Kompozisiya “sərt” və “yumşaq” üsulda predmetlərlə icra olunur. Bura Şərq təkmübarizlik təmrinlərinin ənənəvi kompleksindən fragmentlər də daxil edilir, 5 nəfərdən ibarət jüri və 3 nəfərdən ibarət hesablaşma komissiyası tərəfindən qiymətləndirilir. “Sərt” üsul kompozisiyası yenidən təkrar “kölgə ilə döyüş” xarakter plastikasını ənənəvi Şərq təkmübarizliyinin “sərt” üsulunda, əsasən, karatedo, taekvondoda və s. icra olunur. “Yumşaq” üsul kompozisiyası Şərq təkmübarizliyinin “yumşaq” üsulları texnikasına əsaslanır, məsələn uşuda olduğu kimi. Əşyalarla kompozisiya “kölgə ilə döyüsdə” olduğu kimi istənilən soyuq silahla-qılınc, bıçaq, əl ağacı, oraq, top-puz və s. ilə icra olunur.

**KOMPOZİSİYANIN AHƏNGDARLIĞI-** Tənəsüblük, plastiklik, yekdillik orijinal və ya ixtiyari programın daxilində elementlərin qarşılıqlı uyğunluğuna, seçilmiş musiqinin xarakterinə və ritmik strukturuna həməhəngliyini nəzərdə tutur. Termin müxtəlif idman növlərində işlədirilir.

**KOMPOZİTOR-** Şahmat və dama oyunlarında kompozisiyaların hazırlanması ilə məşğul olan adam (şahmatda məsələ və etüdləri, damada etüdləri, sonluqları, məsələ və fərziyyələri hazırlayan).

**KOMPRESSİYA. ƏZƏLƏ DAMARLARININ KOMPRESSİYASI-** Əzələlərin möhkəm yiğilması və gərginləş-

**KON**

məsi zamanı əzələdaxili təzyiqin yüksəlməsi nəticəsində əzələ damarlarının sıxılması. Qan axınının qismən və ya tam kəsilməsi ilə müşayiət olunur.

**KOMPRESSOR****- DİFFERENSİAL KOMPRESSOR**

- Müxtəlif diametrlı, basılıb doldurulan elementlərdən ibarət pnevmatik silah qurğusu.

**- DOLU QAZ KOMPRESSORU-** Hava yükünü hazır vəziyyətə gətirmək üçün sıxlılmış, mayeləşdirilmiş və ya qəbul edilməmiş qazın enerjisindən istifadə olunan pnevmatik silah mexanizmi.

**- İKİPİLLƏLİ KOMPRESSOR-** Hava yükünü hazır vəziyyətə gətirmək üçün təzyiqin iki ardıcıl pilləsindən istifadə olunan pnevmatik silah mexanizmi.

**- İKİGEDİŞLİ KOMPRESSOR-** Hava yükünü hazır vəziyyətə gətirmək üçün basılıb doldurulmuş elementin iki işçi gedisindən istifadə olunan pnevmatik silah qurğusu.

**KOMPROMİS-** Kil yaxları ilə şvertbotların xüsusiyyətlərini birləşdirən yaxt. Çox da böyük olmayan suya oturma zamanı yüksək ləpəyə davamlılıq üçün kompromisdə ballast kil daxilindən keçən şvert olur. Kompromisdə şvertsiz suya oturma kil yaxtlarından az, lakin şvertbotlарından çox olur.

**KONDİSİYA-** İdmançının, bədən təribiçisinin hazırlıq vəziyyətinə tələblərin (normaların, standartların) məcmusunu müəyyənləşdirən anlayışdır, xarici ölkə ədəbiyyatında istifadə olunur, “zəruri fiziki hazırlıq”, bəzi hallarda isə “idman forması” anlayışlarına uyğun gəlir.

**KON**

**KONFLİKT-** Çətin həll edilə bilən, müxtəlif, bir-biri ilə uyuşmayan, toqquşan meyllər. İdmançının və məşqçinin bir neçə idmançı və idman qrupları ilə qarşılıqlı əlaqə və hərəkətlərində ziddiyət.

**KONKİ**

- **KONKİ BORUCUĞUNUN ÇIXINTISI-** Qaçış konkisi borucuğunun lehimlənmiş qabaq və arxa ucları.

- **DİYİRCƏKLİ KONKİLƏR-** Diyircəkli konkilər iki növdə hazırlanır: bir cərgəli (bir sıradə dörd diyircək) və iki cərgəli (qabaqda və arxada olmaqla hər bizində iki diyircək). Bunlar hamar, lakin sürüşkən olmayan yer səthində gəzismək üçündür.

- **FİQURLU GƏZİŞMƏ ÜÇÜN KONKİ-** Buz üstündə müxtəlif hərəkətləri yerinə yetirmək üçün nəzərdə tutulmuş xüsusi konkisi. Müxtəlif formalı konkilər fiqurlu gəzışmənin xüsusiyyətindən asılı olaraq, ülgücünün qalınlığına və dişciyinin konfiqurasiyasına görə fərqlənir. Mövcud modellər əsasında hazırlanan konkilər universal (yeni başlayan idmançılar üçün), məcburi təmrirlər, sərbəst gəzismələr və idman rəqsleri üçündür.

- **HOKKEY KONKİSİ-** Topla və şayba ilə oyunlar, həmcinin kütləvi gəzismələr üçün nəzərdə tutulmuş xüsusi konkilər. 3 tip hokkey konkiləri mövcuddur: topla hokkey üçün, şaybalı hokkey üçün və şaybalı hokkey oynayan qapıcılar üçün. Xüsusən, şaybalı hokkey üçün böyük manevr qabiliyyəti olan konkilər çox fərqlənir, çünki onların boyu uzunu zərif tir yerləşir.

**KONKİ KASASI-** Konkilərin (qaçış

**KON**

və ya hokkey üçün) ön və arxa dayaqları qabaq kasanın bortu ilə trubkanı ayaqqabının altlığına və konkisin dabanına birləşdirməyə xidmət edir.

**KONKİSÜRƏN. KONKİSÜRƏNİN İTƏLƏNMƏSİ** - Konkisürənin buz

üstündə sürüşən yerişinin çanaq-bud, diz və baldır-pəncə oynaqlarında açılmاسının köməyi ilə yerinə yetirilən və sürəti saxlayan hərəkəti. İki fazadan- təkdayaqlı və ikidayaqlı itələnmədən ibarətdir.

- **KONKİSÜRƏNİN BİRDAYAQLI İTƏLƏNMƏSİ**- Konkisürənin sürüşkən

ayaq yerişinin fazası bədəninin kütləsinin ümumi mərkəzində köndələn qarışmasının başlanğıc məqamından başlanır və buz üzərində yellənən ayağının konkisinin qoyulduğu məqamda qurtarır.

- **KONKİSÜRƏNİN İKİDAYAQLI İTƏLƏNMƏSİ**- Konkisürənin sürüşən

yerişinin fazası yellənən ayağın konkisinin buz üstünə qoyulduğu andan başlanır və təkan ayağı konkisinin buzdan ayrıldığı anda qurtarır.

**KONSOLİ-** Şaqlı dirəklərdə üfüqi müstəvidə mütəhərrik bərkidilmiş plastmas və ya metal çubuqlar.

**KONSOLİDASIYA-** Dağıniq fiqurların cəhdərini birləşdirmə, şahmat mövqeyini möhkəmləndirmə.

**KONSTITUSİYA-** Orqanizmin irsi və sonradan qazanılmış xüsusiyyətlərlə şərtlənmiş nisbətən davamlı funksional və morfoloji özünəməxsusluq məcmusu.

- **ATIN KONSTITUSİYASI-** Atın morfoloji və fizioloji xüsusiyyətlərinin məcmusu olub öz ifadəsini onun xarici görünüşündə (eksteryerdə), eləcə də ayri-

**KON**

ayrı bədən hissələrinə nisbətdə iş bacarığında, sağlamlıq vəziyyətində tapır. Bu onun irsi və fərdi inkişafı ilə şərtləşir.

**KONSTRUKSİYA. QAYIQLARI DAŞIMAQ ÜÇÜN “KONSTRUKSİYA”**- İdman qayıqlarını daşimaq üçün üstüortülü konstruksiya ilə təchiz olunmuş maşın. Son dövrlərdə qayıqları daşimaq üçün xüsusi qoşqular meydana çıxmışdır, lakin onlar da əvvəlki kimi “konstruksiya” adlanır.

**KONTAKT-** Parterdə güləşmə zamanı güləşçi arbitrin göstərişi ilə əllərini aşağı vəziyyətdə oturmuş rəqibinin belinə qoyur, ayaq üstə güləşmə zamanı isə güləşçilər qarşı-qarşıya durub bədənlərini bir-birinə yapışdırırlar.

**- ATIN AGZI İLƏ KONTAKTI-** Atlının əl barmaqlarının atın alt ənginin disiz kənarına cilov və dəhnə ilə yüngül vibrasiyalı təsiri. Atlıda cilov hissiyatı incə olduqda kontakt əlavə təsirli olur.

**- ATIN BÖYRÜ İLƏ MAHMIZ KONTAKTI-** Atlının ata mahmızlarla təsiri. At həmişə minicinin hər mahmızını hiss etməlidir.

**- FULL-KONTAKT-** Kikboksinqin bir növdür, gücə məhdudiyyət qoyulmadan tam kontakt (full-ingiliscə “tam”, “tamam” deməkdir) zərbələr əl və ayaqlarla vurulur. Əl və ya ayaqla məqsədə çatan zərbə 1 balla qiymətləndirilir. İdmançı hər raundda ayaqla ən azı altı (6) nəzərə çarpacaq zərbə endirməlidir. Həm də boksda olduğu kimi nokdaun və nokautlar da hesablanır.

**LAYT-KONTAKT-** Kikboksinq növü olub əl və ayaqlarla diqqəti cəlb edəcək güclü zərbələr vurmağı qadağan edir. Bu

**KON**

məhdudiyyətlərə görə döyüşün tempi full-kontakta nisbətən yüksəkdir. Qələbə ayaqlarla əla iş texnikası nümayiş etdirən və müvafiq olaraq ayaqlarla çox miqdarda zərbə vuran idmançıya verilir.

**- LOU-KİKLƏ FULL-KONTAKT**

- Kikboksinqin digər kontaktlı növlərindən fərqli olaraq ayaqlarla omabanın xərici və daxili tərəfinə zərbə vurmağa icazə verilir, bununla belə raundda ayaqlarla zərbələrin miqdarı müəyyən qaydaya salınır. Məqsədə çatan zərbələr full-kontaktda olduğu kimi qiymətləndirilir.

**- SEMİ-KONTAKT-** Kikboksinq növü. Güclü zərbələrin qadağan olunması ilə xarakterizə edilir. Təkbətək döyüş qeyri-müntəzəm xarakter daşıyır. Belə ki, əl və ya ayaqla təmiz zərbə endirləndən sonra hakim döyüşü dayandırır və xal əlavə edir. Hoppanaraq ayaqla başa zərbə vuran idmançı 3 bal, əllə təmiz zərbəyə görə 1 bal qazanır.

**KONTRAKTURA-** Oynaqda mütəhərrikliyin aşkar patoloji zəifliyi.

**KONTRAST. YERLİ OBYEKTİN KONTRASTI-** İdman səmttapmasında oriyentirlərin formaca, xüsusiyyətcə, mənaca fərqlənməsi: meşə-tala, dağ-düzənlilik, təmiz meşə-keçilməz meşə və s. Distansiyanın dəyəri istifadə olunmuş kontrastların idman oriyentirini tapma məsələlərinin qoyuluşunun sayına mütənasibdir.

**KONTRFORS-** Yaldan və ya tildən başlayan və sərt yamac üzrə aşağı düşən ensiz qaya düzümü.

**KONTRQALOP-** Minici hərəkət zamanı atı xarici ayaq yeri ilə aparır. Məsələn, sağ tərəfə gedişdə sol ayaqla.

**KON**

**KONTRQALS-** Küləyə çıxmaq və ya ma-neəni keçmək məqsədilə yaxtın qısa qalsı.

**KONTRQAMBİT-** Şahmat partiyasında qarşılıqlı qambit: debütdə qurban vermək cavabına rəqib onu qəbul etmə-yərək, özü qurban təklif edir.

- **ALBİNA KONTRQAMBİTİ-** 1. d4 d5 2. c4 c5 gedişləri ilə xarakterizə olunan şahmat debütü.

- **ŞAH KONTRQAMBİTİ-** 1. e4 e5 2. f4 d5 gedişləri ilə xarakterizə olunan şahmat debütü.

**KONTRŞANS-** Şahmat və ya dama pozisiyasında rəqibin malik olduğu qarşılıqlı imkan.

**KONTRVOLT-** Hərəkətdə olarkən at dairə istiqamətində gedir, sonra əks istiqamətdə irəliləyir. Məsələn, sağ tərəfə gedişdə dövrə vurma sol tərəfə olur.

**KONTROL (nəzarət.)**

- **KONTROL RALLİ SAATİ-** Baş xronometristin milli radio ilə verilən, vahid vaxt siqnalı üzrə yoxlanılan saatı.

- **ANTİDOPİNQ KONTROLU-** İdmançının orqanizmində, eləcə də at idmanı üzrə yarışda veterinar komissiyasının atların dopinq alması hadisəsinə aşkara çıxarmağa yönəlmüş xüsusi tədbirlər sistemi.

- **BİNTLƏRƏ NƏZARƏT-** İştirakçılar arasında hakimlərin yarış qaydaları ilə şərtlənmiş kontrol baxışı. Boksunun döyüşə çıxmazdan əvvəl biləklərini sarımıası, pauerlifterin körpücүyə çıxmazdan əvvəl dizlərini bandajlaması üçün bintlərin uzunluğu və eninə nəzarət həyata keçirilir.

- **BİOKİMYƏVİ KONTROL-** Biokimyəvi metodların köməyi ilə id-

**KON**

mançıların sağlamlıq vəziyyətinə nəzarət.

- **CARI NƏZARƏT-** Yarış nəticələrinin, yüklerin dinamikası və qarşılıqlı əlaqəsinin, idmançının hazırlıq səviyyəsinin qeydə alınması və gündəlik analizi, texnika və taktikasının inkişaf səviyyəsinin mikrosilsiləldə qiyoməti.

- **ÇƏKİYƏ NƏZARƏT-** İdman alətlərinin və idmançıların bədəninin kütləsinə nəzarət yarış qaydalarında nəzərdə tutulur. Bu, finişə qədər və finişdən sonra yerinə yetirilir. Məsələn, akademik avarçəkmədə sükançıların yürüş qabağı kirşənin, bobun, həmçinin, idmançının hər yürüsdən sonra çəkilməsi icra olunur.

- **CİNSİYYƏT LƏVAZİMATINA NƏZARƏT-** Toxumasında hüceyrə xromosom tərkibinin tədqiqi əsasında idmançı qadının cinsiyətinin müəyyənləşdirilməsi.

- **DİSTANSİYAYA NƏZARƏT-** İdmançıların distansiyani keçərkən idman oriyentirini tapma üzrə yarış qaydalarını gözləməyi təmin etməyə yönəlmış tədbirlər sistemi. Bura nəzarət məntəqələrində qeydetmə vəstələri, distansiyalarda hakimlərin fəaliyyəti, distansiyadan radio ilə informasiya vermək və s. daxildir. Distansiyada nəzarət həmiçinin xizək yürüslərində, at kroslarında və başqa yarış növlərində də nəzərdə tutulur.

- **ƏLCƏKLƏRƏ NƏZARƏT** - Döyüşə çıxmazdan əvvəl yarış iştirakçılarının yanında hakimlər qaydalara uyğun olaraq boksçu əlcəklərinə

**KON**

(müxtəlif çəki dərəcələrində əlcəklərin kütləsinə, bağların düzgünlüyü və onların bağlanması) baxış keçirirlər

**- HƏKİM NƏZARƏTİ** - İdmançıların sağlamlıq vəziyyətini və hazırlıq səviyyəsini müəyyənləşdirmək məqsədilə vaxtaşırı kompleks tibbi müayinə.

**- KİRŞƏ TAYLARINA NƏZARƏT**

- Oyunçunu starta çağırarkən və startlar arasındaki vaxtda, eləcə də finişdən sonra bərabər şəraiti təmin etmək üçün kirşə taylarının temperaturunu xüsusi cihazla ölçmə proseduru.

**- KOMPLEKS NƏZARƏT** - İdmançının hazırlıq səviyyəsini müəyyənləşdirmək məqsədilə müxtəlif məşq silsilə göstəricilərinin ölçülülmə və qiymətləndirilməsi (pedaqoji, psixoloji, bioloji, sosiometrik, tibbi-idman və s. metodlarla).

**- KOSTYUMLARA NƏZARƏT**-Uzamış halda və ya ayaq üstə ştanqı qaldırarkən sallağı oturuşu icra etmək üçün körpücүyə çıxmazdan qabaq pauerliftin elastiki kostyumuna iştirakçılarla birgə hakimlərin yarış qaydaları ilə şərtləndirilmiş nəzarət baxışı.

**- QILINCOYNADANIN SİLAHI VƏ LƏVAZİMATINA NƏZARƏT** - Qılıncbynadanın yarışdan əvvəl təchizatı və silahının sazlığının və ölçülərinin yoxlanılması.

**- LƏVAZİMAT NƏZARƏTİ** - Bir sıra idman növlərində (qılıncbynatma, xizək, kirşə-bobsley idmanı və s.) yarışdan əvvəl startda hakim və ya xüsusi hakimlər briqadası tərəfindən təchizatın yoxlanma proseduru.

**- OPERATİV NƏZARƏT** - İdmançının operativ vəziyyətinə, o cümlədən

**KON**

onun növbəti cəhdinə, növbəti təmrini yerinə yetirməsinə, görüşü aparmasına, döyüş və s. hazırlığına nəzarət.

**- PEDAQOJİ-HƏKİM NƏZARƏTİ**

- İdman təbabəti və pedaqogika metodlarının köməyi ilə idmançıların sağlamlıq vəziyyətinə nəzarət.

**- PSIXOLOJİ NƏZARƏT** - İdmançıların psixi hazırlıq səviyyəsinin qiymətləndirilməsi üçün onlara psixoloji xasiyyətnamə hazırlamaq və fərdi psixi hazırlıq zəmanəti işlək məqsədilə keçirilən psixodiqnostik müayinə kompleksi.

**- VAXTA NƏZARƏT (1)** - Müxtəlif idman növlərində atletin çağırılmasından sonra (qaydaya görə 1 dəqiqdən 2 dəqiqliyə qədər), eləcə də bodibildinq yarışında sərbəst poza almaq təmrinin icrasına müəyyənləşdirilmiş vaxt həddi. **(2)**. Şahmat və ya dama partiyasında müəyyən miqdar gedişlərə müəyyənləşdirilmiş vaxt həddi, məsələn, 40 gedişə 2,5 saat.

**- VETERİNAR NƏZARƏTİ** - Yarışlar ərəfəsində veterinar həkimlərin iştirak edən bütün atları müayinə etməsi. Bundan əlavə üçnövçülükdə krosdan əvvəl, krosdan sonra və sonrakı gün konkurdan qabaq veterinar nəzarəti məcburidir.

**KONTROLÇU** - Distansiya xidməti tərkibinə daxil olan idman oriyentirini tapma üzrə yarışın hakimi. O, yarış iştirakçılarının nömrələrini və onların nəzarət məntəqəsindən kecmə vaxtını qeyd edir, nəzarət məntəqəsinin qurulmasında və yarışdan sonra sökülməsində iştirak edir, zərər görmüş iştirakçıya kömək göstərmək üçün ölçü götürür.

**KOO****KOR****KOORDİNASİYA (1).**

**- ƏZƏLƏDAXİLİ KOORDİNASİYA** - Bir əzələ tərkibində ayrıca hərəkəti vahidlərin iş uyğunluğu. Bir neçə əzələ qrupunun işində uyğunluq bu və ya diğər hərəkətin icrasını təmin edir.

**- HƏRƏKƏTLƏR KOORDİNASİYASI** - Məşqdə əldə edilmiş yekdillik və qaydaya salınma nəticəsində fəzada və idmançının bədəninin ayrıca hissəsində hərəkətin yeni şərtlərə uyğun olaraq tez formasını dəyişmək qabiliyyəti. Hərəkətlərin konkret vərdiş strukturuna uyğun olaraq məkan, zaman və dinamik xasiyyət göstəriciləri icranı təmin edən əzələ qruplarının işə daha səmərəli daxil edilməsi ilə yaranır.

**KOORDİNASİYA (2)** - Şahmatda fi-qurların uyğunlaşdırılmış hərəkəti. Xüsusən şaha birbaşa hücum zamanı yarımcıq oyun mərhələsində ən mühüm elementlərdən biri.

**KORDA** - At təlimində atı dairədə işlətmək üçün ayrılmış 8-10 m uzunluğunda şallaq. Korda qantarğanın hal-qasına daşınan kəmərlə bərkidilir, kordanın o biri ucu ilgəyə keçirilir. Korda-nı qısaltmaq və ya uzatmaqla dairəni azaltmaq və ya artırmaq mümkündür.

**KORDA İLƏ AT OYNADAN** - Kordanı tutan idmançı dairənin ortasında dayanaraq atın hərəkətini müşayiət edir.

**KORDODROM. AVİAMODEL KORDODROMU** - Uçan təyyarə modellərinin yarısını keçirmək üçün təyin edilmiş, dövrəsinə tor çəkilmiş asfalt və ya beton meydança.

**KORİDOR** - Reqbidə hər iki komandanın oyunçularının iki cərgədə perpendi-

kulyar düzüldüyü yan xəttin arxasından topun oyuna daxil edilməsi. "Oyundankənar" vəziyyət oyunçunun top xəttindən irəlidə yerləşdiyi vəziyyət hesab olunur.

**KORLUQ. QAR KORLUĞU** - Qar və buzun səthindən birbaşa əks edən intensiv ultrabənövşəyi şüaların təsiri ilə gözün xarici təbəqəsinin (konyuktivlərin) və buynuz qışasının iltihabi - keratokonyuktivit nəticəsində gözün görməsinin müvəqqəti azalması və yaitməsi. Gözün yanlıq effekti nəticəsində 6-12 saatdan sonra konyuktivin kəskin qıcıqlanması, onun hiperemiyə və şisməsi, işıqdan qorxma, gözlərdə kəskin dumanlaşma, buynuz təbəqəsində nöqtələr şəklində eroziya və qabarıcıqların inkişaf etməsi, gözün dairəvi əzələ hissəsində göz qapağı spazmaları (blefarospazma) baş verir. Alpinistlərdə, dağ turistlərində, xizəkçilərdə, qütb ekspedisiyası iştirakçılarında rast gəlinir və hətta ultrabənövşəyi şüaları saxlamayan dumanda artır. Profilaktikası işıq filtri qoruyucu gözlüklerdir.

**KORMA** - Gəmi gövdəsinin dal tərəfi. Yaxtların normal və ya əks (reversivli), baydarkalı, kəsik transevli kormaları olur.

**KORNER** - Futbolda künc zərbəsi.

**KORPUS** - 1. İnsanın, heyvanın bədəni, gövdəsi. 2. Bütün xarici örtüsü ilə gəminin gövdəsi. Məsələn, qayığın gövdəsi onun oturacaqsız, dibsiz hissəsidir. 3. Gəminin qurşağı nəzəri çertyojda onun eninə kəsiyi müstəvisində təsvir olunur. Gövdənin sağ tərəfində burun şpanqoutları, sol tərəfində isə dal avarları göstərilir.

**KORT. bax. TENNİS MEYDANÇA SI.**

**KORTİKOSTEROİDLƏR** - Böyrək-

**KOS**

üstü vəzilərin qabıq maddəsi hazırlayan steroid hormonlar qrupu. Orqanizmdə mineral mübadiləsini, karbohidrat, zülal və yağı mübadiləsini tənzimləyir.

**KOSİ** - Karatedoda zərbə endirən ayaq barmaqlarının oturacağında zərbə sahəsi.

**KOSTYUM**

- **ÇƏKİNİ SALMAQ ÜÇÜN KOST-YUM** - Çekini sürətlə salmaq və çeki kateqoriyası həddinə gəlmək üçün su və hava keçirməyən materialdan hazırlanmış xüsusi isti kostyum.

- **FİQURÇU KOSTYUMU** - Fiqurçunun yarış və nümunə çıxışları üçün nəzərdə tutulmuş xüsusi paltarı. Kostyum yarış qaydalarının çıkış planına və musiqi müşayiətinin xarakterinə uyğun olmalıdır.

- **RƏQS KOSTYUMU** - İdman rəqslerində partnyorun yarış qaydaları tələblərinə uyğun kostymu. Adətən xüsusi materialdan şalvar və köynək.

**KOSYAK (RD)** - 1. Diaqonal xanalar konturu a5-d8, d8-h4, h4-e1, e1-a5. 2. Aşağıdakı gedişlərlə xarakterizə olunan debüt 1. cb4 fg5 2. gf4 bc5 3. bc3 gf6.

- **ƏKS KOSYAK (RD)** - 1. cb4 fg5 2. gf4 gf6 3. bc3 fe5 gedişləri ilə xarakterizə olunan debüt.

**KOŞTİ (KÜŞTİ)** - İran milli güləşi. İstənilən formada tutuşmağa icazə verilir. Qələbə üçün rəqibi kürəyi üstə yerə qoymaq lazımdır. Güləşinin kostyumu adı şalvardır, qurşağa qədər soyunurlar.

**KOUŞ** - Trosu sürtülüb dağılmaqdan qorumaq üçün oqona bağlanmış novlu oval, üçbucaq və ya dairəvi metal çənbər.

**KOZLI** - İdman qayıqları üçün xüsusi altlıqlar. Onlar qayıqları dibi aşağı torpağa (yerə) qoymağa və çox zərif alt

**KÖR**

səthə zərər vurmamağa imkan verir.

**KÖCÜRMƏ** - Qılıncıdanın rəqibin silahlı əlini tiyənin iti tərəfi və ya dəstəyi ilə dövrələyən zərbəsi (sancması).

- **İKİQAT KÖCÜRMƏ** - Qılıncıdanın bir fintdən ibarət sancı manı başqa bölməyə keçirməklə hücumu.

- **QOŞA (ÇOXALDILMIŞ) KÖCÜRMƏ** - Qılıncıdanın rəqibin dairəvi müdafiəsini keçmək məqsədilə həmin bölməyə tətbiq etdiyi bir fint və sancıdan ibarət hücumu.

**KÖMƏK (YARDIM)** - Akrobatikada, gimnastikada idmançıya təmrini yerinə yetirərkən hərəkətlərin yüngülləşdirilməsi.

**KONKURLARDA VƏ KROSLAR-DA ATLIYA KÖMƏK** - Düşmüş baş geyimini, gözlüyü, qamçını verməyə, yixilərkən atı gətirməyə, ləvazimatı düzəltməyə kömək etməyə və ata mindirməyə yol verilir. At üstündə oturmuş miniciyə yəhərləməni və yüyəni düzəltməyə, səhvini göstərməyə yol verilmir. Qayda pozğunluğuna görə minici yarışdan kənarlaşdırılır.

**KÖRLİNQ** - Buz üstündə idman oyunu. Dörd nəfərdən ibarət iki komanda qranitdən hazırlanmış və daş adlandırıl xüsusi idman alətlərini gizli dairəyə (evə) düzgün atmaqla yarışır. Körlinq oyunu üçün meydanca uzunluğu 44,5 m, eni 4,75 m olan düzbucaqlıdır. Meydançanın əsas nişanqoyulma komponenti diametri 3,66 m olub ev adlandırıl zəcət dairəsidir. Daşın oynanılması zamanı komanda oyunçularından biri start

**KÖR**

qəlibindən geri itələnir və start nişan yerində bir az sürüşəndən sonra daşı irəli atır. Eyni zamanda oyunçu cəhdini elə hesablayır ki, daş meydançanın əks tərəfindəki zaçot zonasına çatıb lazım olan nöqtədə dayansın və ya digər daşı itələsin və ya sonuncunu vurub meydançadan kənara çıxarsın (düşünülmüş oyun kombinasiyasından asılı olaraq). Hər idmançı iki cəhd edir. Qalib çox xal toplayan komanda hesab olunur. Oyun “endam” adlanan 10 ayrı-ayrı hissədən ibarətdir. Oyun yoldaşına daşın hərəkət istiqaməti üzrə buzun səthini xüsusi şotka və ya süpürgə ilə təmizləməyə icazə verilir. Bu, daşın sonrakı gedişinə və hərəkət trayektoriyasına düzəliş edilməsinə imkan yaradır.

**KÖRPÜ (1)** - Güləşçinin arxaya əyilərək ciyin bərabərində açılmış ayaqları və alnı ilə xalçaya dayaqlandığı vəziyyəti.

**GÜLƏŞÇİ KÖRPÜSÜ** - Güləşçi əylərək başı və ayaq pəncələrinin altı ilə xalçaya dirənmə vəziyyəti alır.

- **SAIDLƏRDƏ KÖRPÜ** - Saidlərin və ayaqların dayağı ilə körpü.

- **DİZLƏRDƏ KÖRPÜ** - Dizlərin və əllərin dayağı ilə körpü.

- **İRƏLİ KÖRPÜ** - Güləşçinin belini bükərək başı və ayaq pəncələrinin altı ilə xalçaya dirənmə vəziyyəti alır.

**KÖRPÜ -(2).** Dağlarda çatlaqların üstündə qar körpüsü. Alpinistlər dağı aşmaq üçün onlardan istifadə edirlər.

**KÖRPÜ -(3).** Akrobatik və gimnastik təmrin. Akrobat və gimnastların kürəyi aşağı olmaqla əllərin və ayaqların dayağı ilə maksimum bükülmüş qövs şəklində vəziyyəti. İcra üsulları: arxası

**KÖR**

üstə uzanaqlı vəziyyətdən əyilmə; ayaqlar aralı, əllər yuxarı duruşdan arxaya əyilmə; əllərdə duruş vəziyyətdən əyilmə; kürəyi üstə uzanaqlı dayaqdan açılma və s. Bir ələ, bir ayağa, eyniadlı və müxtəlifadlı əllərə və ayaqlara dayaqla də icra oluna bilir.

**KÖRPÜ -(4).** Pauerliftingdə uzanaraq ştanqı tədricən qaldırma cəhdli texniki səhv kimi hesaba alınmır. Sağının skamyanın səthindən ayrılması.

- **“SİNƏ” KÖRPÜSÜ** - Pauerlifting yarışlarında uzanaraq ştanqı tədricən qaldırarkən icranı yüngülləşdirən bel və sinə nahiyələrində çanaq sümüyünü skamyadan ayırmadan onurğanın yol verilə bilən əyilməsi.

- **SU “KÖRPÜSÜ”** - Avarlamadan başlanğıcında kürəyin suya tərəf hərəkət məqamından suda dayaq tapdıgı məqama qədər yolu. Bu yol böyük olduqca, qayığın sürəti az olacaq. Su körpüsünü vizual görmək olmur.

- **YANALMA KÖRPÜSÜ** - Gəmilərin yan alması və dayanacağı üçün xüsusi təchiz olunmuş tikili.

**KÖRPÜCÜK** - 1.Ağırlıqqaldırmada ştanqla təmrinin yerinə yetirildiyi, 4x4 m (yarış körpücüyü) və 3x3 m və daha az (məşq körpücüyü) ölçüdə hündür taxta meydança. Döşənək fanerdən, rezindən və ya başqa sürüşməyən sintetik materialdan olur. 2.Gimnastikada yarış zamanı idman alətlərini yiğmaq üçün hündür meydança. 3.Qılincognatmada döyüş meydanının kənarlarında zərbələri istisna etmək üçün nəzərdə tutulmuş və qabaritlərinə uyğun qılincognatma cığırı quraşdırmaq üçün hündür

**KÖR****KRE**

yer. **4.** Pauerliftinqdə körpücüğün ölçüləri minimum  $2,5 \times 2,5$  m və maksimum  $4,0 \times 4,0$  m müəyyənləşdirilmişdir. Hündürlük 10 sm-i keçməməlidir. **(5).** Hoppanmalar zamanı itələnmək üçün köməkçi gimnastik alət. Rezin və ya plastiklə örtülmüş, bir qurtaracağı özüle bərkidilmiş, digər qurtaracağı 15 sm qaldırılmış yatiq yaylı lövhə. **(6). (BD).** Damka qabağı rəqibin xanada duran daması başqa dama vasitəsilə tovlanması aparılır. Damkaya çıxarkən zərbə üçün "körpü" yaranan və oyunda tez-tez rast gəlinən gediş.

**- KEÇİCİ KÖRPÜCÜK** - Kirşə-bobsley trasının kəsişməsi üçün iştirakçıların və tamaşaçıların təhlükəsizliyini təmin edən asma qurğu.

**- QAYIQ KÖRPÜCÜYÜ** - Avarçəkmə texnikasını öyrətməyə xidmət edən və minib-düşmə yerləri ilə xüsusi təchiz edilmiş üzücü körpücük.

**- MÜKAFATLANDIRMA KÖRPÜCÜYÜ** - Avarçəkmə üzrə yarışın mükafatlarını alan idmançıları təltif etmək üçün yanalma körpücüyü.

**- START KÖRPÜCÜYÜ** - Qayığın start vaxtı dayandığı körpücük. Orada "Marş!" komandası verilənə qədər qayığın dal tərəfində hakimlər briqadasının üzvü dayanır.

**- YANALMA KÖRPÜCÜYÜ** - Suya çıxış zamanı avarçəknələrin qayığa minib düşməsinin icra olunduğu körpücük.

**KRAN (1)** - Sinxron üzgüçülük mövqeyi: bədən başaşağı vertikal vəziyyətdə, bir ayaq çanaq-bud oynağında əylmişdir və "vertikal" ayaq 90 dərəcə bucaq əmələ gətirərək suyun üstündə gövdədən qabaqda olur. Sinxron üzgüçülük

fiquru aşağıdakı əsas mövqe və hərəkətlərdən ibarətdir: arxası üstə, bucaqla yuxarı, "kran" mövqeyinə qədər arxaya  $1/4$  dövrə, yarımvint, vertikal, yarımvint, əylmiş, arxası üstə.

**- ÖKS KRAN** - Bu sinxron üzgüçülük fiquru aşağıdakı əsas mövqe və hərəkətlərdən ibarətdir: arxası üstə, arxaya  $1/4$  dairə, su altında vertikal, ən uca hündürlüyü qalxma, yarımvint, kran, 180 dərəcə firlanma, gövdəni köndələn oxu ətrafında üfüqi müstəviyə döndərmə, yuxarı bucaq, arxası üstə.

**- SUALTI KRAN** - Sinxron üzgüçülük fiquru olub aşağıdakı əsas mövqe və hərəkətlərdən ibarətdir: arxası üstə, yuxarı bucaq, suya dalaraq bucaqla yuxarı, boyu uzunu 180 dərəcə firlanma, köndələn oxu ətrafında 90 dərəcə dönmə, kran, yarımvint, spaqat, arxası üstə.

**KRANETS** - Gəmi iplərindən hörülmüş və ya brezentdən tikilmiş, mantarla və ya penoplastla doldurulmuş balış. Kranets yaxtın bortundan kənarda bağlamalarda dayanma zamanı bortu zədələnmədən qorumaq üçün asılır.

**KRASPIRSA** - Dor ağacı və top-vanta və ya rombo-vanta arasında dor ağacının sərtliyini artırmaq üçün quraşdırılmış dayaq.

**KREATİN** - Azot saxlayan üzvi turşu. Əzələlərin və beyinin hüceyrələrində ehtiyat energetik maddələrdən fosfo-kreatinin tərkibinə daxildir.

**KREK** - İdman atının görkəmli tipi.

**KRESLO. FIRLANAN KRESLO**

- Uçuş fazasında idmançının texnika hesabına müxtəlif firlanmalarla pozalar yaratmaq, eləcə də vestibulyar aparatın

**KRİ**

yönəldici məşqini mənimsəmək və təkmilləşdirmək üçün trenajor. O, məşqçi və ya idmançı ilə müəyyən sürətlə (məcburi fırlanma) bərabər fırlanan, oxa bərkidilmiş oturacaqdan ibarətdir. Gimnastların, akrobatların, suya tullanınanların, batutçuların və baş-qalarının öyrədilməsi və məşqində tətbiq edilir.

**KRİKET** - Top və yastı ağac toxmaqla oynanılan komandalı idman oyunu. Hər biri 11 nəfərdən ibarət komandalarla 60x80 m meydançada keçirilir. Oyunun məqsədi rəqiblərin iki köndələn tırlı üç dayaqdan ibarət kiçik qapısını dağıtmadır.

**KRİTERİÜM** - Şəhərin küçələrindən keçməklə əsas və aralıq finişləri olan şosse də velocipedlərlə dairəvi qrup yürüşü. Distansiyannın və iştirakçıların hər qrupu üçün aralıq finişlərin sayı yarışlar haqqındaki əsasnamə ilə müəyyənləşir.

**KROKET** - İştirakçıların öz şarlarını taxta çəkic zərbəsi ilə meydançada müəyyən qaydada düzülmüş məftil qapılar arasından vurub keçirməyə çalışdıqları idman oyunu.

**KROKİ** - Hərəkət marşrutunu göstərməklə yerin böyük olmayan sahəsinin mühüm elementlərini əks etdirən çərçivə. Ya kartoqrafik materiallar əsasında tərtib olunur, ya da yerin şəkli çəkilir.

**KROL (İTİ ÜZMƏ ÜSULU).**

- **AMERİKAN KROLU** - Amerikan variantı Avstraliya krolundan onunla fərqlənir ki, bu üsulda üzgüçü sinə üstündə uzanır, üzü suya tam düşür, əllər suya girdən sonra irəli süzüb gedir və uzun süzgün avarlama icra edir. Bir əl suya gi-

**KRO**

rən vaxt ikinci əl avarlanmanın ikinci yarısına başlayır. Ayaqlarla hərəkət ombadan orta dərəcədə əyilməklə diz oynaqlarına qədər gedir. Əllərin bir silsilə hərəkətinə ayaqlarla altı zərbə icra olunur.

- **ARXASI ÜSTƏ KROL** - İdman üzgüçülüyü üsulu. Üzgüçü suyun səthində arxası üstə təxminən üfüqi vəziyyətdə olur. Əllərlə dairəvi avarlama hərəkətləri növbə ilə qabağa-alta-axaya istiqamətində yerinə yetirilir. Bir əl avarlamanı başa vurub sudan çıxanda, o bir əl suya daxil olur. Ayaqlar bir-birinin ardınca yuxarı və aşağı hərəkətləri icra edir. Tənəffüs əllərdən birinin hərəkətləri ilə uyğunlaşır. Nəfəsalma əlin su üstündə hərəkətinin birinci yarısında, nəfəsvermə isə əlin avarlaması qurtagan zaman icra edilir.

- **ARXASI ÜSTƏ ALTIZƏRBƏLİ KROL** - Arxası üstə krolun ən çox yığılmış variansi. Üzgüçünün hərəkətlərinin hər dövrəsi əllərin növbə ilə iki hərəkətindən və ayaqların bir-birinin ardınca altı hərəkətindən ibarət olur. Daha səmərəli variant hərəkətlərin ümumi uyğunluğuudur.

- **AVSTRALİYA KROLU** - İkizərbəli krol. Avstraliya variansi müasir üzmədən onunla fərqlənir ki, üzgüçü sinə üstündə uzanır, başı suyun üzərində hündürdə olur, dirsək oynağından bükülmüş qollarla qısa avarlama icra edir, qılçalarını diz oynağından gözə çarpacaq dərəcədə bükür, suya ayağın alt pəncəsi ilə bərk zərbə vurur. Altdan ayaq pəncəsi ilə zərbə bu ayağın əks tərəfindəki əlin suya girməsi ilə eyni vaxtda baş verir.

- **AYAQLARI ÇARPAZ İŞLƏT-**

**KRO****MƏKLƏ SİNƏ ÜSTÜNDƏ KROL**

-Dörd zərbəli krolda üzgüçünün ayaqları çarpez hərəkətlər icra edir: biri diaqonal üzrə aşağı-daxilə, digəri isə aşağıdan yuxarı daha süzgün hərəkət edir. Ayaq pəncəsinin çarpez zərbəsindən sonra aşağıdan yuxarı-xaricə, bundan sonra əsas zərbəni yuxarıdan aşağı yerinə yetirir. Çarpez zərbə bədənin titrəyişini tarazlaşdırır və eyni adlı əllə avarlanmanın başlanğıcını gücləndirir. Üzgüçü nəfəsalma momentində çarpez zərbəni yerinə yetirir: əgər tənəffüs sağ əlin altında icra edilirsə, çarpez zərbəni sol ayaq, əgər sol əlin altında icra olunursa, çarpez zərbəni sağ ayaq yerinə yetirir.

- **SİNƏ ÜSTÜNDƏ KROL** - İdman üzgüçülük üsulu. Üzgüçünün bədəni suyun səthində üfüqi vəziyyətdə, başı suya salladılmış olur. Üzgüçü suyu əlləri ilə növbəli və dairəvi avarlayır. Ayaqlarla zərbələrin miqdarı iki, dörd və altı variantda olmaqla bir-birindən fərqlənir. Sinə üstündə krol idman üzgüçülüyünün ən iti üsuludur.

- **SİNƏ ÜSTÜNDƏ ALTIZƏRBƏLİ KROL** - Sinə üstündə bir krol variantı olub əllərlə tam hərəkətlər silsiləsində ayaqlarla altı zərbə (hər ayaqla üç zərbə) icra olunur. Altızərbəli krolun xarakter məqamlarından biri budur ki, üzgüçü avarlaması altdan ayaq pəncəsi zərbəsi ilə birləşdirir və bir əlini bədənin eyniadlı tərəfində sudan çıxarı, o biri əli ilə suyu tutmanı başa çatdırır.

- **SİNƏ ÜSTÜNDƏ DÖRDZƏRBƏLİ KROL** - Sinə üstündə bir krol variantı olub əllərlə tam hərəkət silsiləsində ay-

**KRO**

aqlar dörd zərbə (hər ayaqla iki zərbə) icra edir. Sinə üstündə dördzərbəli krol ayaqların çarpez hərəkətləri ilə xarakterizə olunur.

- **SİNƏ ÜSTÜNDƏ İKİZƏRBƏLİ KROL** - Avarlama silsiləsində ayaqlarla zərbələrin sayına görə bir krol varianti. Bu variantda hərəkətlərin tam silsiləsi sağ və sol əllə bir-birini əvəzləyən avarlamalardan və ayaqlarla iki zərbədən (hər ayaqla bir zərbə) ibarətdir. Altdan ayaqla zərbə itələnmə və eyniadlı əli sudan çıxarma fazasında, eləcə də eks əllə suya girmə və suyu tutma fazasında baş verir. İkizərbəli krol əllərin qısa avarlamaları ilə xarakterizə olunur ki, bu da hərəkətlərin yüksək temp-lə inkişafına imkan yaradır.

- **1/3, 1/5 NƏFƏSALMA İLƏ SİNƏ ÜSTÜNDƏ KROL** - Yaxşı hazırlıqlı üzgüçülərin qısa məsafələrdə üzərkən nəfəsalma sistemi “bir nəfəsalma - əllərlə üç və ya beş dəfə avarlayaraq “nəfəs vermə” dən ibarətdir. Bu halda tənəffüs gah sol, gah da sağ tərəfə yerinə yetirilir.

**KRONŞTEYN** - Yəhəri tövlədə saxlamak üçün yer.

**KİRŞƏLƏRİN KRONŞTEYNİ**

- Kirşə taylarını birləşdirən (ön və arxa) tir.

**KROSS (1)** - Düz olmayan yerlərdə idman qaçışı, xizəkdə, velosipeddə, motosikletdə, avtomobillərdə yürüş.

- **AT KROSU** - Düz olmayan, maneəli yerlərdə at yarışı. At idmanının həm müstəqil növündə, həm də at üçnövçülüklük programında çöl sinaqlarının tərkib hissəsi kimi həyata keçirilir.

- **AVTOMOBİL KROSU (AVTO-**

**KRO****KUB**

**KROSS)** - Avtomobil idmanının klasik növü.

- **MOTOSİKLET KROSU (MOTOKROSS)** - Motosiklet idmanının klassik növü.

- **“ÇELLENC” KROSU** - Dünyanın güclü qaćıcıları üçün kross üzrə kommersiya yarışı. Müxtəlif ölkələrdə dekabr - mart aylarında ümumi zaçot mərhələlərində toplanmış xalların yekun cəmi üzrə keçirilir.

**KROSS (2)** - Rəqibin əlinin üstündən boksunun müqabil zərbəsi.

**KROSS (3)** - Tennisdə topun diaqonal uçusu.

**KROSS (4)** - İdman rəqslerində texniki element: dayaq ayağından əvvəl ilk mövqedə və ya onun ardınca gövdənin köndələn hərəkətində yana qoyulan addım.

**KROSSİNQ** - 1.Yürüş yolunda rəqibi öterkən avtomobilin (motosiklin) hərəkət trayektoriyasının birdən dəyişdirilməsi yolverilməzdir. 2.Qaćıcının başqa qaćış istirakçısına mane olmaq üçün gövdəsi ilə qərəzlə edilmiş hərəkəti. Krossinq qaćıcının iştirakdan məhrum edilməsi ilə cəzalandırılır. 3.Velosiped yürüşü zamanı qadağan olunmuş üslub. İdmançı digər yürüşünün hərəkət yolu vaxtından əvvəl kəsərək (idmançı onu velosiped boyu ölübsə) yürüşülər üçün yıxılmaq təhlükəsi yaradır. Krossinq idmançının yarışdan məhrum edilməsi ilə nəticələnir. 4.Şort-trekdə liderlik edən konkisürənin ötmə marşrutunda yolu yanlış kəsməsi. Bu pozulma halı həmin distansiyada idmançının yarışdan məhrum edilməsi ilə nəticələnir.

**KROSSMEN** - Krosda iştirak edən qa-

çıçı.

**KROSSOVKA** - Elastik, yumşaq altlıqlı xüsusi ayaqqabı idmanla məşğul olanlar üçündür. Altlığın və aralıq qatın konstruksiyası üst tərəfin xüsusiyyətini əks etdirir, idman fəaliyyəti və insanın aşağı ətraflarının yük xarakterinə uyğun gəlir.

**KROSS-ROLL** - Buz üstündə idman rəqsleri elementi olub qövsün irəli-xaricə və ya arxaya-xaricə baxmasından, ayaqların öndən və ya arxadan çarpanlaşmasından başlayır, bir şərtlə ki, konkının xarici tilinin qövs çizması itələnən ayaqla icra olunsun və sonra sərbəst buraxılsın.

**KUBATURA** - Avtomobilin, motosikletin kub hesabı ilə ifadə olunan mühərrikinin işçisi həcmi.

**KUBİ** - Karatedoda zərbə vuran ayağın üst tərəfində zərbəli səth.

**KUBOK** - 1.İdman yarışlarında priz. 2.İdman oyunlarında yarış növü. Əvvəlcə heç-heçə ilə qurtarmış oyun sonradan uduzan komandaların yarışdan çıxma sistemi üzrə keçirilir.

- **DEVİŞ KUBOKU** - Tennis üzrə qeyri-rəsmi, lakin faktiki olaraq komandalı dünya çempionatı. 1900-cü ildə ABŞ-ın aparıcı tennisçisi Duayt Filli Devis tərəfindən təsis edilmişdir. Ölkələrin tennisçilər komandaları Devis kubokunda 1962-ci ildən iştirak edir.

- **DÜNYA KUBOKLARI** - Müxtəlif idman növlərində müəyyən mükafat fondu olan iri beynəlxalq yarışlar müxtəlif şəhər və ölkələrdə start seriyaları şəklinde keçirilir. Qaliblər ayrı-ayrı mərhələlərdə toplanmış xalların ən çox cəmiనə görə müəyyənləşir. 2.Ayrı-ayrı id-

**KUB**

man növlərində qıtələrin (Asiya, Amerika, Afrika, Avropa, Okeaniya) və aparıcı ölkələrin komandaları arasında böyük yarışlar. Müxtəlif vaxtaşırılıqla keçirilir.

- **“GÜMÜŞ KUBOK” (“GÜMÜŞ VAZA”)** - Altıgünlük motosiklet yarışlarında (enduro) baş mükafatlardan biri.

- **STENLİ KUBOKU** - Milli hokkey ligaşının müntəzəm təşkil edilən çempionatının nəticəsinə görə ABŞ və Kanadanın ən güclü 16 hokkey komandası arasında “uduzan çıxır” sistemi üzrə hər il keçirilən yarış.

**KULTURİZM. Bax. Bodibildinq.**

**KULUAR** - Dağın yamacında suyun axma xətti üzrə gedən böyük ölçüdə sərt divarlı nov.

**KUMİTE** - Karatedo döyüşündə yarış programı növlərindən biri.

**KUMULYATİV EFFEKT** - Uzunmüddətli dövrələri ərzində bütün icra olunmuş təmrinlərin məcmusunun təsirindən törəmələrin orqanizmin təsirinə cavab vermə dinamikasını təmsil edən yekunlaşdırıcı effekt. Orqanizmin orqan və sistemlərində morfofunksional dəyişikliklərlə xarakterizə olunur.

**KUN-FU** - Çin döyüş sənəti olan uşu sisteminin variantlarından biri. Döyüşdə situasiyadan istifadə bacarığı, blokirovkanın çox fəndgir variantları, rəqibin hərəkətlərini qabaqcadan duyma kimi fərqli cəhətləri vardır. Çin dilindən tərcümədə “mahir usta” mənasını verir.

**KUPE** - İki yan qapılı, üstüörtülü avtomobilin kuzov tipi.

**KURAŞ** - Özbək milli güləşməsi. Onun iki-Buxara və Fərqanə güləşi variantları da var.

**KUR**

- **BUXARA KURAŞI** - Özbək milli güləşməsinin bir növü. Çıxış vəziyyəti-sağ əllə qurşaqdan tutulur, sol əllə paltardan müxtəlif tutmalara və ayaqlarla hərəkət etməyə icazə verilir. Qələbə üçün rəqibi kürəyi üstə atmaq lazımdır. Forma kəmərlə sarılmış uzun milli xalatdır.

- **FƏRQANƏ KURAŞI** - Özbək milli güləşməsi variantı. Çıxış vəziyyəti-sağ əllə qurşaqdan tutulur, sol əllə paltardan müxtəlif tutmalara icazə verilir. Ayaqlarla işləməyə icazə verilmir. Qələbə üçün rəqibi kürəyi üstə atmaq lazımdır. Forma yumşaq kəmərlə (belbek) uzun milli sırmına xalatdır.

**KURBET** - Akrobatik və gimnastik təmrin, uçuş fazası ilə əllərdən ayaqlara və ya ayaqlardan əllərə tullanma. Kurbetlərin variantları: tarazlığa, spaqata, belüstünə, ardıcıl iki kurbet (ayaqlara, tempə kurbet, duruşa kurbet) və s. Qoşa və qrupla təmrinlərdə kurbet qrupuna əllərdə duruşdan ayaqlarda duruşa və ya ayaqlarda duruşdan əllərdə duruşa yarımdövrə fırlanmaqla hərəkətin əvvəlində belibükülü və gəlişdə beli açaraq tullanmalar daxildir. Kurbet variantları: ciyində, birbaşa, müvazinətdə, dönməklə, kürək altında istinad tapmaqla, duruşa tullanmaqla, döşəmədən duruşa tullanmaqla və s.

**KURBİMETR** - Xəritə üzrə əyri və dolambac xətləri ölçərkən məsafələri təyin etmək üçün cihaz.

**KURES** - Qazax milli güləşməsi. Güləşçilər tutışmaya milli paltarda çıxırlar. Ayaqlarla hərəkətə icazə verilir. Çıxış vəziyyəti. Ayaqdan tutmağa icazə verilmir. Qələbə rəqibini kürəyi üstə

**KUR**

atan güləşçiyə verilir.

**KUREŞ** - Qırğız milli güləşməsi. Güləşmə milli paltarda-toqqa bağlanmış parça kəmərli xalatda keçirilir. Qurşaqdan və xalatin qurşaqdan yuxarı istənilən hissəsindən tutmağa icazə verilir. Ayaqlarla fəaliyyət göstərmək və ayaqdan tutmaq olar. Rəqibini arxası üstə yerə (xalçaya) atan güləşçi qalib hesab olunur.

**KURONNMAN. bax. giriş, girmə (1).**

**KURS** - Gəminin meridiana nisbətdə diametral müstəvisinin istiqaməti.

- **HƏQİQİ KURS** - Kompasın mərkəzinin yanında həqiqi meridian (xəritədə) və kurs xəttinin şimal hissəsi arasında bucaq. O, saat əqrəbi üzrə 0-dan 360 dərəcəyə qədər şimaldan hesablanır.

- **KOMPAS KURSU** - Şimaldan kompas meridianından gəminin diametral səthinə qədər saat əqrəbi üzrə hesablanan bucaq.

- **KÜLƏYƏ NİSBƏTDƏ YAXTIN KURSU** - Yaxtin burnundan hesablanan hərəkət istiqaməti ilə küləyin istiqaməti arasındaki bucaq. Kurs küləyə nisbətdə beydevind, qalfwind, bakştaq, fordevind ola bilər.

- **MAQNİT KURSU** - Maqnit meridiyanının şimalından saat əqrəbi üzrə gəminin diametral düz səthinə qədər hesablanan bucaq.

- **LAZİMİ KURS** - Yelkən yarışları qaydası termini. "Start açıqdır" siqnalından sonra yola düşən yaxtin finişə qədər distansiyani imkan daxilində tez keçə bilməsi üçün kursa təsir edən yaxtin və ya yaxtların olmadığını xəbər

**KÜL**

vermək şərti ilə istənilən kurs.

**KURYAŞ** - Milli tatar güləşməsi. Güləşçilər gündəlik adı paltarda çıxış edirlər. Güləşmənin şərti-parça kəmərdən və ya ələ dolanmış və rəqibin qurşaq xətti boyu sərəncamında olan dəsmaldan daimi yapışmaqdır. Güləşmənin məqsədi rəqibi qaldırmaq və onunla birlikdə yixılmaqla onu yerə atmaqdır. Ayaqlarla fəaliyyət qadağandır.

**KUZOV** - Avtomobilin əsas hissəsi.

**KÜLƏK** - Hansısa obyektə nisbətdə havadə axını. Kəmiyyəti, sürəti vektorla, sañiyədə metrlərlə və ya dəniz mili ilə ölçülür. Küləyin istiqaməti "kompasa" hesablanır, yəni küləyin haradan əsdiyini göstərir.

- **HƏQİQİ KÜLƏK** - Qeyri-mütəhərrik cismə (məs., lövbərdə və ya yanalma körpüsünün yanında dayanmış yaxta) nisbətən havadə axını.

- **KURS (SƏMT) KÜLƏYİ** - Tam sakit havada yaxtin hərəkətindən əmələ gələn havadə cərəyanı. Səmt küləyinin sürəti yaxtin sürətinə bərabər olanda səmt küləyi yaxtin eks istiqaməti tərəfə yönəlir.

- **KÜLƏKLİ HAVADA REKORD YÜYÜRMƏ** - Rekordu təsdiq etmək üçün yarışların yol verilə bilən qaydaları ilə müqayisə məqsədilə 110 m-ə qədər distansiyada qaçış, uzununa və üçtəkanla tullanmalarda ölçülən küləyin sürəti.

**SAHİL KÜLƏYİ (BRİZ)** - Dəniz, göl sahillərində yerli külək; sutkada iki dəfə öz istiqamətini dəyişir: günlərlə (yerli vaxtla səhər saat 9-dan 11-ə qədər) suдан quruya əsir, gün batandan sonra gecə brizi qurudan suya tərəf əsməyə başlayır.

**KÜ**

**- VİMPPELLİ KÜLƏK** - Hərəkətedici obyektə nisbətən (külək vaxtı) hava cərəyanı. Vimpelli küləyin vektoru həqiqi və səmt küləklərinin vektorlarının geometrik yekunudur.

**- KÜLƏK ÖTÜR (SOVUŞUR)** - Küləyin istiqamətinin dəyişməsi ilə yaxtın dəyişməz kursu zamanı külək bucağı artır.

**- KÜLƏK YATIR** - Küləyin istiqamətinin dəyişməsi ilə yaxtın dəyişməz kursunda külək bucağı kiçilir.

**KÜNC (BUCAQ) (1)** - Geometrik termin.

**- ÜZGÜCÜNÜN BƏDƏNİNİN HÜCUM BUCAĞI** - Su axınında üzgücünün bədəninin istiqamət götürməsi. Bədənin uzununa oxu ilə üzgücünün hərəkət istiqaməti xətti arasında yaranan bucaq. Əgər çiyin qurşağı çanaq sümüyündən yüksəkdə yerləşərsə, o, müsbət, yox əgər çiyin qurşağı çanaq sümüyündən aşağı yerləşərsə, o, mənfi olur. Mənfi bucaq zamanı hücum üzgücünü suya batırıq qüvvəyə çevirir. Hücum bucağı yüksəldikcə qabaq müqavimət artır. Üzgücünün bədəninin 10-15 dərəcəni öten hücum bucağı səmərəli deyildir.

**KÜP** - Tüfəng qundağının tərpənməz və ya müxtəlif müstəvilərdə yeri dəyişdirilə bilən arxa hissəsi.

**KÜP, DAL TƏRƏF** - Qılınc tiyəsi ağzının əks tərəfi, qalınlaşmış üst tərəfi. **ÜZGÜCÜLÜK ÜÇÜN KÜRƏKCİK**

- Üzgücülərin məşqində tətbiq edilən avadanlıq. Üzgücünün biləyinin daxili tərəfinə bərkidilən plastik alət. Ovucun dayaq səthini artırır və avarlamanın keyfiyyətinə yaxşı nəzarət etməyə imkan verir.

**KÜTLƏ** - Materiyanın əsas fiziki xa-

**KVI**

rakterindən biri olub bədəndə maddələrin miqdarını, onun inersiyalı və qrasitasiyalı (ətalət və cazibə) xüsusiyyətlərini müəyyənləşdirir.

**- AVTOMOBİLİN (MOTOSİKLETİN) KÜTLƏSİ** - Çəki xüsusiyyətlərini xarakterizə edən texniki parametr.

**- ƏZƏLƏ KÜTLƏSİ** - İnsanın fiziki inkişafını müəyyənləşdirən əlamət, əzələ toxumasının miqdarı.

**- İNSAN BƏDƏNİNİN KÜTLƏSİ**

- Antropologiyada, təbabətdə, idmando fiziki inkişafı müəyyənləşdirən əsas əlamətlərdən biri.

**KÜTLƏVİLİK, FİZİKİ TƏRBİYƏNİN KÜTLƏVİLİYİ** - Fiziki tərbiyə hərəkatının və ya ayrıca götürülmüş idman növünün ölkədə, regionda, cəmiyyətdə və s. yerlərdə inkişaf göstəricilərdən biri. İdmanla, fiziki tərbiyənin müxtəlif formaları ilə mütəmadi məşğul olanların sayı arasındaki nisbətlə xarakterizə olunur.

**KVADRİPLBAR** - At idmanı yarışlarında dörd hissədən ibarət (piramidanın yarısı) çox uca-enli manəə.

**KVARTUPLET** - Bir sıra ölkələrin zavodlarında buraxılan dördyerlik velosiped. Xaricdə belə velosipedlərlə şosse-də yarışlar keçirilir: onlar velosipedçilər üçün lider kimi istifadə olunur.

**KVATTRO** - 4x4 təkər formullu, tam ötürüçülü avtomobilər.

**KVİKSTEP** - 1. Buz üstündə 18 addım-dan ibarət məcburi idman rəqsi. Hər biri 4 hesabdan 28 takt-tempi ilə, yəni dəqiqlidə 112 hesabla icra olunur. Musiqi müşayiəti 4/4-dür. Yarışda 4 seriya yerinə yetirilir.

2. Standart proqrama daxil edilən idman

**KVİ****QAB**

rəqsı. Musiqi ölçüsü - 4/4, beynəlxalq qayda üzrə tövsiyə olunan temp 50 taktdır, dəqiqədə 200 zərbə. 3. Konkret rəqsdə yarış təmrini. Bura yarış qaydalarının müvafiq tələbatına uyğun olan fiqur və variasiya komplekti daxildir.

**KVİNTUPLET** - Bir sıra ölkələrdə zavodların buraxdığı beşyerlik velosiped. Bu velosipedlərdə yarışlar keçirilmir. Onlardan gündəlik yol getmə və turist yürüşlərində istifadə olunur.

**KVON** - Taekvondo və txekvondoda texniki üslub -əllə zərbələr.

**KYEKUSINKAY** - Karatenin bir varianti. Kobud kontakt üslubu olub hazırlıq metodikasında əsas diqqət əşyaların sindirilməsinə yönəldilir. Masutatsu Oyama (Yaponiya) tərəfindən hazırlanmışdır.

**“KYİ”** - Cüdoda beynəlxalq idman təsnifatı üzrə dərəcə. Yeni başlayan güləşçilərə verilir.

**Qq****QABAĞA ÇƏKİLMİŞ ŞAHMAT**

-Şahmatçı və kompüterdən ibarət cütlüyün digər cütlüyü, şahmatçı və kompüterdən ibarət cütlüyü qarşı oynadığı şahmat yarışı.

**QABAQLAMA** - 1. Güləşçinin əks - hücum fəaliyyəti rəqibin hücum fəaliyyətindən bir qədər əvvəl, bir qədər sonra, yaxud onunla eyni zamanda başlayır və əks hücumçuya üstünlük gətirir. 2. Güləşçinin taktiki hərəkəti. Hər ikisi üçün əlverişli olan şəraitdə bir güləşçinin hücum hərəkətlərini rəqibinin

etdiyindən daha tez icra etməsi.

**QABARİT** - Qılıncoynatma üzrə yarış qarşısında silahın tiyəsinin, qəbzəsi və qardasının ölçülüməsi üçün kontrol silindr.

**QABİLİYYƏT. QABİLİYYƏT ƏLA-MƏTLƏRİ** - İnsanın anadangəlmə anatomi və psixo-fizioloji xüsusiyyətlərinin (bədən quruluşu, hərəkət apparatı, əsəb sistemi, beynin, hissiyat orqanları və s.) təribyə edilməsindən və fəaliyyətdən asılı olaraq qabiliyyətə çevrilə də bilər, çevrilməməyə də.

**ÖZÜNÜ HİSS ETMƏ QABİLİYYƏTİ** - Öz sağlamlığını, fiziki və mənəvi qüvvəsinin vəziyyətini subyektiv duyma.

**- ATIN QABİLİYYƏTİ** - At idmanın ayrı-ayrı növləri üçün onların seçilməsində böyük əhəmiyyəti olan hərəki fəaliyyətin müəyyən növünə aid atların təbii meyli nəzərə alınır. Əgər çox yaraşıqlı, yüngül hərəkətə malikdirlər, minilməyə öyrətməyə, əgər at tullanmayı sevir və istənilən maneənin üstünə qorxusuz gedir-sə konkura, əgər cıdır treninqində böyük yüksək davam gətirirsə və tullanmayı sevir-sə, onu üçnövçülüyə seçmək olar.

**- ƏZƏLƏLƏRİN ÖZÜNÜ ZƏİFLƏTMƏ QABİLİYYƏTİ** - Əzələda-xili və əzələlərarası koordinasiya ilə müəyyənləşən və kalsium mübadiləsi ilə təmin olunan əzələ sistemi tonusu requlyasiyasının yüksək səviyyəsi.

**- GÜC QABİLİYYƏTİ** - “Güç” anlayışını əhatə edən insani keyfiyyətlərin məcmusu. Ümumi və maksimal gücü, sürət-güç keyfiyyətlərini (start və partlayıcı qüvvə) və güc düzümlülüğünü birləşdirir.

**QAB**

**- HƏRƏKİ-KOORDİNASIYAEDİ-Cİ QABİLİYYƏTLƏR** - “Məharət” anlayışı ilə birləşdirilən hərəki bacarıqların məcmusu. Hərəki vəzifələri (xüsusən mürəkkəb və gözlənilmədən baş verən) tez, dəqiq, məqsədəuyğun, qənaət və ustalıqla, yəni daha mükəmməl həll etmək qabiliyyəti. Yeni hərəkətlərə yiylənmək, hərəkətlərin müxtəlif xüsusiyyətlərini fərqləndirmək və onları idarə etmək, hərəki fəaliyyət prosesində hazırlaşmadan müəyyən iş görmək bacarığında ifadə olunur.

**- TULLANMA QABİLİYYƏTİ** - İdmançının bədən kütləsinin ümumi mərkəzini böyük hündürlüyü qaldırması və ya yüyürərek yüksək uzaqlığı ilə fərqlənən tullanma bacarığı. Bu, itələnmədə inkişaf etmiş qüvvədən asılı olmaqla, öz növbəsində idmançının partlayan qüvvəsinin səviyyəsi ilə də bağlıdır.

**- QÜVVƏLƏRİ BİR YERƏ TOPLAMAQ QABİLİYYƏTİ** - Psixikanın diqqəti və iradi qüvvələri fəaliyyət obyekti-nə yüksək dərəcədə toplama qabiliyyəti.

**QABİLİYYƏTLƏR, BACARIQLAR**

- Şəxsiyyətin müəyyən fəaliyyəti və onun uğurlu icrasını təmin edən obyektiv şəraitə və tələbata uyğun keyfiyyətlərinin məcmusu. İdmanda həm ümumi (müxtəlif fəaliyyət növlərində bilik, bacarıq, vərdiş və səmərəliliyə yiylənməkdə nisbi yüngüllüyü təmin edən), həm də xüsusi qabiliyyətlərin (konkret fəaliyyətdə, idman növündə yüksək nəticələrin qazanılması üçün lazımlı) əhəmiyyəti vardır.

**- SÜRƏTLİLİK QABİLİYYƏTİ. (BACARIĞI)** - “Tezlik” anlayışını birləşdirən insanı keyfiyyətlərin məcmu-

**QAÇ**

su. Sürət reaksiyasını, informasiyanın işləmə sürətini, bir əzələ yiğilmasının sürətini, hərəkətlər tezliyini əhatə edir.

**- YÜKSƏK MƏŞQ YÜKLƏRİNƏ TAB GƏTİRİMƏK QABİLİYYƏTİ**

- İdmançının hazırlığının ayrı-ayrı funksional sistemlərin (mərkəzi əsəb sistemi, əzələ sistemi, oksigen nəqli və s. sistemlər) yaxşı inkişafi ilə bağlı yüksək səviyyəsi.

**QAÇICI. FİNİŞÇİ QAÇICI** - 1. Finişə tez gəlib çatmağı bacaran qaçıçı. 2. Estafetin son mərhələ iştirakçısı.

**- QAÇICININ TƏCRİD OLUNMASI**

- bax. Krossinq (qaçışa oyunçunun qarşısına keçməklə yolu kəsmə).

**- QAÇIŞ. ALÇAQ STARTDAN QAÇIŞ** - Əllərə və ayaqlara istinad etməklə çıxış vəziyyətdən qaçış. Adətən start qəliblərindən (dəzgahdan) istifadə etməklə keçirilir.

**- AĞIR-AĞIR QAÇIŞ** - Nizamlanmış qıçın baldırını çox alçaq qaldıraraq qısa addımlarla asta qaçış. Bədənin açılışması vasitəsinə, yarışdan sonra gərginliyin aradan götürülməsinə, sağlamlaşdırıcı qaçışla məşğul olan insanın oksigen nəqli sisteminin funksional vəziyyətinin artırılmasına xidmət edir.

**- ASANLAŞDIRILMIŞ ŞƏRAİTDƏ QAÇIŞ** - Dağ yaxınlığında məşq qaçışı-dartı qüvvəsi ilə qaçış. Xüsusi olaraq hazırlanmış şəraitdə ağırlıq qüvvəsi fəaliyyətini azaldan və ya böyük sürətin inkişafına kömək edən qaçış.

**- AZİMUT ÜZRƏ QAÇIŞ** - bax. Azimut üzrə hərəkət.

**- BALDIRI DARTMAQLA QAÇIŞ**

- İrəli itələndikcə baldırın yiğilması və dabanların sağrıya toxunması ilə bitən

**QAÇ**

xüsusi hazırlıq məşğələsi. Texnikanın təkmilləşdirilməsinə hesablanmışdır.

**- BARYERLƏ QAÇIŞ** - Atletika üzrə yarış növü. Xüsusi maneələri- müəyyən qaydada eyni məsafədə qoyulmuş baryerləri aşmaqla qaçış (həmçinin bax. **Baryer (1)**)

**- BƏRABƏR ÖLÇÜLÜ QAÇIŞ** - Bir qərarda olan tempdə qaçış.

**- BİRGƏ QAÇIŞ** - İdman oriyentirində nəticələri yaxşılaşdırmaq məqsədilə iki və daha çox iştirakçının distansiyada qarşılıqlı əlaqəsi. Birgə qaçışın müxtəlif formaları yarış qaydaları ilə ciddi məhdudlaşdırılır.

**- BİRSAATLIQ QAÇIŞ** - Bir sıra atletika yarışının program növü. Bir saatda daha çox məsafəni qət edən idmançı qalib gəlir.

**BÖLGÜ ÜZRƏ QAÇIŞ** - Distansiyanın ayrı-ayrı kəsiklərini xüsusi olaraq nəzərdə tutulmuş qrafik əsasında qət edilməsinə yönəlmüş təlim və ya yarış qaçışı.

**- DƏYİŞƏN QAÇIŞ** - Təlimin dəyişən metodu qaydası üzrə, yəni sürətin dəfələrlə dəyişməsi ilə icra olunan qaçış. Dəyişən qaçışda istirahət intervalları əksərən asta qaçışdakı kimidir.

**- DÖZÜMLÜYƏ GÖRƏ QAÇIŞ** - İdmançının düzümlülüyünün tərbiyəsinə yönəlmüş uzun sürən qaçış. Praktik olaraq 800 m-dən artıq məsafəyə qaçış.

**- ESTAFET QAÇISI** - İdmançı estafet komandasının tərkibində ancaq öz mərhələsini (distansiyanın müəyyən hissəsini) qaçır və xüsusi estafet çubuğu öz komandasının nümayəndəsinə estafet ötürməsi zonasında verir, o da öz mərhələsini mümkün qədər tez qaçmalıdır. Es-

**QAÇ**

tafet qaçışının ən çox yayılmış distansiyaları 4x100 m, 4x200 m, 4x400 m-dir.

**- FASİLƏSİZ QAÇIŞ** - Təlimin fasiləsiz metod qaydası üzrə, yəni interval-sız istirahətlə icra olunan qaçış.

**- ƏN UZUN MƏSAFƏLƏRƏ QAÇIŞ** - 25 km-dən çox məsafələrə qaçış (uzun və ən uzun məsafələrə qaçış arasında dəqiq sərhəd yoxdur).

**- HƏRƏKƏTDƏ İKƏN QAÇIŞ** - Qadıcı xüsusi hazırlıq məşğələsi zamanı əvvəlcə sürət yığır, sonra isə vaxta görə tapşırılmış məsafəni qaçır. Bu, sürət keyfiyyətinin inkişafına hesablanmışdır.

**- TULLANMALARLA QAÇIŞ** - Distansiyanın hoppanmalarla qət edilən təlim məşğələsi.

**- XIRDA ADDİMLARLA QAÇIŞ**

-Hərəkətlərin tezliyini inkişaf etdirən və pəncələrin işini fəallaşdırın xüsusi hazırlıq məşğələsi olub ombanı az qaldırmaqla qısa addimlarla icra edilir.

**- XİZƏKLƏRDƏ QAÇIŞ** - Xizəklərdə qaçış addimları ilə hərəkət etmə.

**QAÇIS-1.** İnsanın müəyyən sahədə təbii hərəkətetmə üsullarından biri. Qaçışın yeridən əsas fərqi qaçış addimlarının icrası prosesində uçuş fazasının olmasıdır. **2.** Atletikanın müxtəlif sahələrinin tərkibində ən geniş yayılmış fiziki təmrinləri əhatə edən müstəqil növü.

**- İMTİNAYA QƏDƏRKİ QAÇIŞ**

**-1.** İdmançının işdən imtina tərzində tam yorulana qədər qaçışın icrası anlamında xüsusi düzümlüyün tərbiyəsinə yönəlmüş məşğələ. **2.** Fiziki iş qabiliyyətinin təyin edilməsi üçün test.

**- İNTENSİV QAÇIŞ** - İti qaçış və ya gərgin rejimdə daha çox oksigen sərfində icra edilən qaçış.

**QAÇ****QAÇ**

- **İNTervallı QAÇIŞ** - İstirahət üçün ciddi qaydaya salınmış fasılə ilə icra edilən təlim qaçışı. O, müəyyən məsələlərin həllinə-xüsusi dözümlüyün və sürət keyfiyyətinin tərbiyəsinə yönəlir.

- **"KƏSİK" QAÇIŞ** - Dəyişən templi qaçış.

- **KİŞƏYƏ QAÇIŞ** - İdman səmttapma texnikası elementindən istifadə iki xətt oriyentirinin kəsişməsində axtarılan nöqtənin tapıldığı halda məqsədə uğundur. İdmançı bu metodu tətbiq edərək "kobud" marşrut üzrə əməli olaraq oriyentirsiz hərəkət edir, fikrində tutur ki, nəzərdə tutulmuş xətt oriyentirini tapandan sonra onun ətrafindakı nöqtəyə çıxacaqdır.

**KONKİLƏRDƏ QAÇIŞ (K.Q.)****- BİR ƏLİ YELLƏMƏKLƏ K.Q.**

- Sürəti artırmaq, qaçış texnikası elementlərini işləmək, müvazinəti saxlamaq üçün bir əlin yellənmə hərəkətinən istifadə etməklə konkisürənin düz və döngəli distansiyalarda qaçışı.

- **DAİRƏ ÜZRƏ K.Q.** - Konkisürənin döngəni keçmə texnikasını işləmək məqsədilə qapalı dairə üzrə konkilərdə qaçışı.

- **DÖNGƏ ÜZRƏ K.Q.** - Dinamik tərzlığı təmin etmək üçün konkisürənin əyri döngə üzrə çarpez addımlarla və gövdəsini döngə tərəfə əyməklə hərəkəti.

- **İKİ ƏLİ YELLƏMƏKLƏ K.Q.** - Sürtəti artırmaq üçün hər iki əlin yellənməsindən istifadə etməklə konkisürənin cığırda qaçışı. Startdan (startda sürət götürərək) başqa distansiyalara gedərkən maksimal sürət yiğmaq üçün 500 m

məsafəyə qaçışda, distansiyanın ayrı-ayrı kəsiklərində təlimdə istifadə olunur.

- **KONKİLƏRDƏ SPRİNTER QAÇIŞI** - 500 və 1000 m distansiyalarda maksimal sürətlə və ya 500 və 1000 m distansiyalarda qaçış üslubunda qısa kəsiklərdə sürəti artırmaqla konkilərdə qaçış.

- **QISA MƏSAFƏLƏRƏ K.Q. - bax.**  
**Konkilərdə sprinter qaçışı.**

- **ORTA MƏSAFƏLƏRƏ K.Q.** - Konkisürən kişilərin 1000, 1500 və 3000 m məsafələrə, konkisürən qadınların isə 1000 və 1500 m məsafələrə qaçışı.

- **ROLİKLİ KONKİLƏRDƏ QAÇIŞ** - İdmançı xüsusi hazırlıq məşğələlərinin icrası zamanı ayaqqabıya bağlanmış xüsusi rolikli konkilərdə asfalt üzərində hərəkət edir. Konkisürənlərin təlim vasitəsi kimi istifadə olunur. Bəzi xərici ölkələrdə müstəqil idman növüdür.

- **SÜRƏTƏ GÖRƏ K.Q.** - Konkilərdə mümkün maksimal sürətlə hansısa bir distansiyanın qət edilməsi.

- **TEXNİKAYA GÖRƏ K.Q.** - Konkisürənin qaçış texnikası elementlərinin icrasının düzgünlüyüne diqqətin toplanması ilə təlimdə asta sürətlə qaçışı.

- **UZUN MƏSAFƏLƏRƏ K.Q.** - Kişi konkisürənlərin 5000, 10000 m və daha uzaq məsafələrə, qadın konkisürənlərin 3000, 5000 m və daha uzaq məsafələrə qaçışı, eləcə də vaxta görə uzun qaçış.

- **KONTROL QAÇIŞ** - Hazırlıq dərəcəsinin səviyyəsinə nəzarət məqsədilə icra edilən təlim qaçışı.

- **KROSS QAÇIŞI** - Təbii və süni manələri aşmaqla dərə-təpəlik yerlərdə qaçış.

- **QABAQLAMA QAÇIŞI** - İdmançı

**QAÇ**

nın hərəkət yolunu axtarılan nöqtəyə dürüst planlaşdırmadığı, bilə-bilə kənaraya çıxmaga yönəlmış, adətən hansısa bir səməttapma zamanı idman oriyentiri texnikası elementi. İdmançının uzunu-na, axtarılan nöqtəyə tərəf çıxış və ziyyəti aldığı yerə çox yaxın “bağlandı” tərəfə və ya aradakı dayaq oriyen-tirinə tərəf irəliləməsi.

- **QARŞILAŞMA QAÇIŞI** - İdman oriyentirini tapma yarışlarında yürüşün ayrı-ayrı mərhələsində nəzarət məntəqəsinə-onun quraşdırılma yerinin tapılmasını asanlaşdırın hərəkətətmə və ya ondan uzaqlaşma nəticəsində idmançı-ların qarşılaşması baş verə bilir. Qarşı-laşma qaçışı iştirakçıların nəzarət məntəqəsindən tez uzaqlaşmaq məqsədilə də süni olaraq yaradıla bilər.

- **QISA MƏSAFƏLƏRƏ QAÇIŞ** - 30 m-dən 400 m-ə qədər (ən çox yayılmış 60, 100, 200 və 400 m-dir) məsafələrə qaçış.

- **MANEƏLƏRLƏRƏ QAÇIŞ** - Atletika üzrə yarış növüdür. Stadion üzrə 2000 və ya 3000 m məsafələrdə süni maneələri- 91,4 sm hündürlüklüdə (400 m dairədə 4 ədəd) baryerləri və sulu çuxuru (400 m dairədə 1 ədəd) dəf etməklə qaçış.

- **MARAFON QAÇIŞI** - Atletika növü. 42 km 195 m-ə bərabər ən uzun məsafəyə qaçış.

- **BUDU YÜKSƏYƏ QALDIR-MAQLA QAÇIŞ** - Qaçış addımı amplitudasını saxlamaq məqsədilə müəy-yən vaxt ərzində budu üfüqi xəttə qə-dər qaldırmaq bacarığını inkişaf etdirən xüsusi hazırlıq məşğələsi.

- **ORTA MƏSAFƏLƏRƏ QAÇIŞ**  
-800 m-dən 2000 m-ə qədər məsafələ-

**QAÇ**

rə qaçış (800, 1000, 1500, 2000m, 1 mil).

- **REKORD QAÇIŞ** - Rekord na-iliyyəti qazanmaqla qaçış (şəxsi rekord-dan dünya rekorduna qədər).

- **RƏVAN QAÇIŞ** - Maneelər və ya baryerlər olmadan stadionda, eləcə də şossedə qaçış.

**- RİTMİN DƏYİŞMƏSİ İLƏ QAÇIŞ**

- Addımların uzunluğu və ya tezliyinin dəyişdirilməsi ilə qaçış.

- **“SITUASIYA ÜZRƏ” QAÇIŞ** - Se-çilmiş istiqamətdə hərəkət növlərindən biri kimi idman oriyentiri texnikası ele-mentidir. İdmançı praktik olaraq kom-pasdan istifadə etməyərək xəritəni yer sahəsi ilə diqqətlə tutuşdurub yoxlaya-raq oriyentirdən oriyentirə hərəkət edir.

- **SPRİNTER QAÇIŞI** - bax. qısa mə-safələrə qaçış.

- **STAYER QAÇIŞI** - bax. uzun mə-safələrə qaçış.

- **SÜRƏTİ ARTIRILMIŞ QAÇIŞ**  
Sürəti tədriclə artırmaqla qaçış.

- **TAMAMLAYICI QAÇIŞ** - Təlim məşğələsinin sonunda və ya fiziki və psixi gərginliyi aradan qaldırmaq məq-sədilə yarışdan sonra icra olunan qaçış. Orqanizmin sonrakı fəaliyyətə keçməsi zamanı ürək-damar və tənəffüs sistem-lərinin fəaliyyətinin müntəzəm azalma-sını təmin edir.

- **TEXNİKALI QAÇIŞ** - Hər hansı bir elementin və ya bütövlükdə təmrinin texnikasını düzgün icra etmək tapşırığı olan təlim qaçışı.

- **TEMPİN DƏYİŞDİRİLMƏSİ İLƏ QAÇIŞ** - bax. dəyişən qaçış.

- **TEMPLİ QAÇIŞ** - Tapşırılmış tem-

**QAÇ**

plə qaçış xüsusi dözümlülüyü inkişaf etdirir.

- **TƏKRAR QAÇIŞ** - Təlimin təkrar metod qaydası üzrə, yəni orqanizmin (subyektiv hisslə) təkrardan təkrara qədər müəyyən dərəcədə bərpasını təmin edən istirahət intervalı ilə icra olunan qaçış.

- **TƏKRAR TEMPLİ QAÇIŞ** - Təlimin təkrar metod qaydası üzrə, lakin böyük sürətlə icra olunan qaçış (əsasən yarışlarda əvvəlcədən planlaşdırılmış nəticəyə uyğun).

- **UZUN MƏSAFƏLƏRƏ QAÇIŞ** - 3000 m və daha uzun (3000, 5000, 10000, 20000 m, saathesabı) məsaflərə qaçış.

- **UZUN MÜDDƏTLİ QAÇIŞ** - Meyarı sürət yox, müəyyən məsafləni qət etmək olan və ya uzun sürən vaxt ərzində həyata keçirilən təlim qaçışı.

- **ÜFÜQİ XƏTT ÜZRƏ QAÇIŞ** - Yamacda tələb olunan məntəqəyə çıxməq məqsədilə çox böyük relyefli yerdən istifadə edilən idman oriyentiri texnikası elementi. Yarışlarda yüksəkliyin tapılma və ya itirilmə minimumuna yaxın məlumat almaq məqsədilə tətbiq edilir.

- **YAYLI QAÇIŞ** - Pəncənin yerə elastiki qoyuluşu və yüngül yerənəmə amortizasiyası ilə fərqlənən qaçış.

- **YERİNDƏ QAÇIŞ** - Öz xüsusiyyətinə görə orqanizmə təsir edən, təbii qaçışı qismən əvəz edən fiziki məşğələ. Uzun müddət baldırı yüksək qaldırmağı öyrənmək məqsədi olan qaçıçının xüsusi təmrini kimi məhdud məkan şəraitində, eləcə də ritmik gimnastika və gigiyenik səhər gimnastikası məşğələlərində istifadə olunur.

**QAFEL** - Dor üzrə yuxarı qaldırılmış

**QAL**

maili ranqout dirəyi. Dördbucaq qrotun üst şkatorini qafelə bərkidilir. Qafel iki gəmi ipi-dirik-fal və qafel-qardellə qaldırılır və endirilir.

**QAFEL-QARDEL** - Gəmi iplərinin köməyi ilə qafelin dabanı qaldırılır və saxlanılır.

**QALAQ, QALAQLANMA** - Müxtəlif səbəblərdən velosiped yürüşüllərinin distansiyada qrupla yığılması.

**ODUN QALAGI** - Konkurda uzunluğu ön tərəfdən 3-4 m, hündürlüyü və eni yarış şərtləri üzrə odun qalağı şəklində səliqəli düzəlmüş manə.

**QALDIRMA. QALDIRIB KƏNARA ÇƏKİMƏ**

- **AVARIN QALDIRILIB KƏNARA ÇƏKİLƏMƏSİ** - Sonrakı avarçəkməyə hazırlıq üçün kürəyin suyun üzərindən qayığın burnuna tərəf hərəkəti.

**ŞANQI QALDIRMA 1.**

- **ASILMIŞ ŞANQI QALDIRMA** - Ağırılıqqaldırmada xüsusi hazırlıq təmrini. Diski döşəməyə toxunmayan şanqı düz qolların altında, çıxış vəziyyətindən qaldırma.

- **ÇÖMƏLIB ŞANQI SİNƏYƏ QALDIRMA** - Ağırılıqqaldırmada xüsusi hazırlıq təmrini. Şanqı təmrinin sonunda ayaqların diz oynaqlarında minimal bükülməsi ilə sinəyə qaldırma.

- **ÇÖMƏLMƏYƏ QƏDƏR ŞANQI QALDIRMA** - Şanqı ayaqların və gövdənin tam düzləndirilməsinə qədər körpüçükdən qaldırma. Bu, şanqqaldırmada iki birinci-dartı qüvvəsi və altını oyma mərhələsidir.

- **ŞANQI YARIM ÇÖMƏLMƏKLƏ SİNƏYƏ QALDIRMA** - Ağırılıq-

**QAL**

qaldırmada xüsusi hazırlıq təmrini. Təmrinin sonunda qıçların diz oynaqlarında azacıq bükülməsi ilə (90 dərəcədən artıq bucaq) ştanqın sinəyə qaldırılması.

**- ŞTANQI SİNƏYƏ QƏDƏR QALDIRMA** - Ağırıqqaldırma yarışı təmrini. "Təkan"ın birinci hissəsi olub ştanqın çıxış vəziyyətindən- körpücükden sinəyə gətirilməsinə qədər mərhələsidir.

**QALDIRMA - 2.** Güləşçinin rəqibini xalçadan ayırdığı hərəkəti.

**- AZCA QALDIRMA** - Su polosunda texniki üsul. Topu tutanda və atanda tətbiq edilir. Bədəni uzun vaxt və dayanaqlı vertikal və ya ona yaxın vəziyyətdə (sabit) saxlamağa imkan verir. Oyunda situasiyanı qiymətləndirməyə kömək edir.

**- BUDU QALDIRMA** - Atletin qaçışa, tullanmalarda tərpətmə hərəkəti yaratmaq və gücləndirmək üçün baldırla yerinə yetirdiyi irəli-yuxarı hərəkəti.

**QALDIRIB KƏNARA ÇƏKMƏ**

**- KÜRƏYİN ALÇAQDAN QALDIRILIB KƏNARA ÇƏKİLƏMƏSİ** - Avarçəkməyə hazırlıq zamanı avarın pərinin alçaqdan (suya yaxın) aparılması.

**- TOPU AZACIQ QALDIRMA** - Su polosunda topa yiyələnmənin texniki üsulu. Altdan tutub qaldırmaqla, üstdən tutmaqla, əl və bazuönü ilə yapışmaqla, bir əlin və ya hər iki əlin barmaqları ilə və ya iki əllə yapışmaqla icra olunur.

**QALDIRMA (GÖTÜRMƏ) (3).**

**- "QALDIRILDİ!"** - Pauerliftinq yarışı iştirakçısının hər hansı bir təmrini yerinə yetirərkən verilən işıq siqnalı və ya başqa xəbərdarlıq işaretisi.

**"QALDIRILMADI!"**   **"GÖTÜRÜL-**

**QAL****MƏDİ! "QALDIRMA YOXDUR"!**

- Pauerliftinq yarışı iştirakçısının hər hansı bir təmrin cəhdinin yerinə yetirilməsini bildirən işıq siqnalı və ya başqa xəbərdarlıq işaretisi.

**QALFVİND** - Külək gəminin diametral müstəvisinə təqribən 90 dərəcə bucaq altında əsərkən yelkənli gəminin küləyə nisbətdə istiqaməti.

**QALIB GƏLMƏK** - 1.Şahmatda gediş etməklə taxta üzərindən rəqibin fiqurunu (piyadasını) götürərək onun yerinə öz fiqurunu (piyadasını) qoymaq. Keçidə götürmək istisnadır. 2.Dama partiyasında gediş edərək xanadan rəqibin damasını götürməklə öz damasını bu xana üzərindən keçirmək. Bir gedislə bir neçə damanı vurmaq olur. Vurulmuş fiqurlar, piyadalar, damalar taxta üzərindən götürülür.

**QALIB, QALIB GƏLƏN**

**- MÜTLƏQ QALIB** - 1.Pauerliftinqdə uyğun formula üzrə güc keyfiyyətinin ən yüksək qiymət əmsalına çatmış atlet. 2.Bodibildinqdə-təkcə öz çəki (və ya boy) kateqoriyasında deyil, bütün kateqoriyalar arasında yarış qaliblərini udan atlet.

**QALXMA 1.****- DAİRƏVİ DÖNMƏKLƏ AÇILIB**

**QALXMA** - Bruslarda təmrin. Dairəvi dönməklə və açılma məqamında qalxma və ya qollarda duruşda arxaya yellənmə.

**ENİB-QALXMA** - İdman gimnastikasında alətlərdə təmrin. İrəli və ya arxa-ya yellənmənin sonunda əlləri buraxmaqla (dönmə, salto) alətdə sallanma və ya dayaq vəziyyətinə qayıtma.

**- İLK QALXMA** - Alpinistlərin məlum dağ zirvəsinə ilk dəfə başa çatdırıl-

**QAL**

mış qalxması. **1.** Alpinizmdə artıq fəth edilmiş zirvəyə keçilməmiş marşrut üzrə başa çatdırılmış qalxma (travers). **2.** Turizmdə məlum marşrut üzrə ilk dəfə başa çatdırılmış səyahət (adətən mürəkkəbliyin yüksək kateqoriyası).

**- GÜCLƏ QALXMA** - Tirdə və halqlarda təmrin. Dartınaraq və qollarını dirsəkdən arxaya çevirərək dayağə qalxma.

**- GÜCLƏ QOLLARDADURUŞA QALXMA** - Halqalarda təmrin. Beliaçiq sallanmadan qolları bükərək əllərdə duruşa keçmə.

**- GÜCLƏ DÜZ QOLLARDAD QALXMA** - Halqalarda təmrin. Sallanma vəziyyətindən qolları kənara apararaq (xaçvari) dirsəkdən arxaya çevirərək dirsənmə.

**- GÜCLƏ NÖVBƏLİ QALXMA**

- Tirdə və halqlarda təmrin. Dartınaraq və qolların növbə ilə dirsəkdən arxaya çevirərək dirsənmə.

**- RİÇARDS QALXMASI** - Bruslarda təmrin. Qollarda duruşda arxaya bir əl ətrafında dairəvi dönməklə irəli ani qalxma. Kuba gimnastı Roberto Riçard-sın adı ilə adlandırılır.

**QALXMA, ÇIXMA (2)** - Gimnastik təm-rin. Sallanmaqdən dirsənməyə və ya daha alçaq dirsənmədən daha yüksək dirsənməyə yerdəyişmə.

**- AÇILMAQLA QALXMA** - Gimnastik təmrin. Irəli dönüsdə çanaq-bud oynağında bədənin ilkin bükülməsi və irəlidə-altda açılması ilə qalxma.

**- AZARYAN QALXMASI** - Halqalar-da təmrin. Sallanmadan beliaçiq sallanmaya güclə keçmə və düz bədəni arxa-da sallanmaya buraxıb, xaçvari qalxma. Sovet gimnastı Albert Azaryanın adı ilə adlandırılmışdır.

**QAL**

**- ARXADA SALLANMAYA İKİ AYAQLA QALXMA** - Tirdə və qadın bruslarında təmrin. Altdan yapışmaqla arxada sallanmaya iki ayaqla qalxma.

**- ARXADA SALLANMAYA SAĞA (SOLA) SIÇRAYIB AŞMAQLA AR-XAYA ANI QALXMA** - Tirdə və qadın bruslarında təmrin. Sağ (sola) sıçrayıb arxada sallanmaya aşmaqla qurtaran və altdan yapışmaqla arxaya ani qalxma.

**- ARXAYA QALXMA** - **1.** Halqalarda təmrin. Çanaq-bud oynağında arxaya-yuxarı açılmaqla belibükük sallanmadan qalxma. **2.** Tirdə və qadın bruslarında təmrin. Qolaylanaraq irəli ani belibükük tullanıb aşma, bükülü belin arxaya, bədənin irəli hərəkəti ilə çanaq-bud oynağında açılmaqla arxada dayağə arxaya-yuxarı qalxma.

**- ARXAYA AHƏSTƏ QALXMA VƏ AYAQLAR XARİCƏ ARALI DA-YAĞA GİRİŞ** - Tirdə və qadın bruslarda təmrin. Altdan qapışmaqla sol (sağ) ayaqla sallanmaqdən arxaya ani qalxma və dairəvi hərəkətlə sol (sağ) əlin ətrafinda ayaqlar xaricə aralı dairəvi dənərək sağ (sol) ayaqla dayağə sıçrayıb aşma.

**- ARXAYA AHƏSTƏ QALXMA**

- Tirdə, halqalarda, qadın bruslarında təmrin. Dayaqda və ya qollarda duruşda arxaya yellənib bədənin arxaya hərəkəti ilə irəli yellənməklə dayağə qalxma. Tirdən altdan yapışmaqla, eləcə də sağa (sola) yellənməklə bükülü, ayaqlar aralı və kənara icra oluna bilir. Bruslarda dayaqda arxaya yellənməklə üfüqi dayaq, qollarda duruş, eləcə də sağa (sola), ayaqlar aralı, ayaqlar xaricə aralı icra oluna bilir.

**QAL**

**- ARXAYA ANI QALXMA VƏ ARXADA DAYAĞA GİRİŞ** - Tirdə təmrin. Sallanmada müxtəlif cür yapışmaqla arxaya ani qalxma və bir əlin ətrafinda dairəvi hərəkətlə, altdan yapışib arxada dayağa dairəvi dönməklə iki ayaqla sıçrayıb aşma.

**- SALLANMAYA VƏ YA QOLLARDA DURUŞA TULLANIB KEÇMƏKLƏ ARXAYA QALXMA** - Tirdə və qadın bruslarında təmrin. Qulaylanmaqla ani irəli belibükük sıçrayıb aşma və sallanmaya və ya qollarda duruşa tullanıb keçməklə arxaya qalxma.

**- SALLANMADA TUTUB SAXLAMAQLA ARXAYA QÖVSVARI QALXMA** - Tirdə və qadın bruslarında təmrin. İrəli ahəstə yellənərək belibükük sıçrayıb aşma və bədənin arxaya hərəkəti ilə yuxarı-aşağı açılıraq sallanmaya çəkilib bağlanma.

**- ÇEVRİLMƏKLƏ ANI ARXAYA QALXMA** - Halqalarda təmrin. Dayaq nöqtəsi ətrafında arxaya yellənib başı üstündən irəli çevrilməklə qalxma.

**- ÇEVRİLMƏKLƏ QALXMA** - Tirdə, halqalarda, qadın bruslarında təmrin. Alətin və ya yapışma nöqtəsi ətrafında başı üzərində çevrilib qüvvətlə irəli yellənməklə qalxma. Halqalarda dayağa, qollarda duruşa, üfüqi dayağa icra oluna bilir.

**- ÇİYİNİ ARXAYA DÖNDƏRMƏKLƏ QOLLARDA ARXAYA AHƏSTƏ DURUŞA QALXMA** - Tirdə təmrin. Üstdən yapışmaqla yellənib qollarda arxaya duruşa ahəstə qalxma və altdan yapışaraq qollarda duruşa ciyini arxaya olmaqla bir əlin ətrafında dairəvi dönmə.

**QAL****- ÇÖMBƏLMƏKDƏN QALXMA**

- Ağırılıqqaldıranın və pauerlifterin çömləməklə sinədə, ciyinlərdə və ya düzləndirilmiş qollarda ştanqın aşağı vəziyyətindən daha yüksəkdə yerdəyişməsinə yönəlmüş hərəkətləri. Ayaqlar diz oynaqlarında tam düzləndirilməli, pəncələr bir xətdə olmalıdır.

**- DAİRƏVİ DÖNMƏKLƏ İKİ AYAQLA QALXMA** - Tirdə və qadın bruslarında təmrin. Sallanma vəziyyətində müxtəlif tutmalarla və ya altdan tutmaqla dayağa aşağıdan keçməklə əlin ətrafinda dairəvi dönüb iki ayaqla qalxma.

**- DAİRƏVİ DÖNMƏKLƏ İRƏLİ AHƏSTƏ QALXMA** - 1. Bruslarda təm-rin. Qollarda dayaqdan dairəvi dönməklə bədənin irəli hərəkəti ilə arxada yellənmə və ya qollarda duruşdan arxaya yellənib qalxma. 2. Tirdə təmrin. Arxaya yellənib üstdən yapışmaqla və ya çapraz tutaraq bədənin irəli hərəkəti ilə bir əlin ətrafında dairəvi dönmək və üstdən yapışmaqla arxaya yellənib qalxma.

**- DAİRƏVİ DÖNMƏKLƏ QÖVSVARI QALXMA** - Bruslarda təmrin. Dairevi dönməklə qövsvari qalxma və əllərdə dayaqdan arxaya yellənməklə belini açma məqamında əllərə keçmə, əllərdə dayaq və ya duruş.

**- DAİRƏVİ DÖNÜŞLƏ ARXAYA ANI QALXMA** - Bruslarda təmrin. Əllərdə dayaqdan dairəvi dönüşlə arxaya yellənib qalxma.

**- DELÇEV-KRISİN QALXMASI**

- Halqalarda təmrin. Halqaların qarşısında ayaqlar aralı irəli yellənib çevrilmə. Bolqar gimnasti Stoyan Delçev və sovet gimnasti Gennadi Krisinin soyadları ilə adlandırılmışdır.

**QAL**

**- DAİRƏVİ DÖNMƏKLƏ ƏLLƏRDƏ DURUŞA İKİ AYAQLA QALXMA** - Tirdə və qadın bruslarında təmrin. Əllərdə duruşdan altdan bir əlin ətrafında dairəvi dönüb müxtəlif tutmalarla və ya altdan tutmaqla iki ayaqla qalxma.

**- ƏLÜSTÜ İRƏLİ QALXMA** - 1. Halqalarda təmrin. Arxaya bədənin hərəkəti ilə irəli yellənməni qurtarib qalxma. 2. Bruslarda təmrin. Əllərdə dayaqdan bədənin irəli hərəkəti ilə, irəlidə yellənməni qurtarib arxaya yellənib qalxma. 3. Tirdə təmrin. Arxada sallanma vəziyyətdən bədənin irəli hərəkəti ilə arxada dayağa arxaya yellənib qalxma.

**- XONMA QALXMASI** - Halqalarda təmrin. Irəli çevrilməklə dirənib arxaya ani qalxma. Yapon gimnasti Fumio Honmanın adı ilə adlandırılmışdır.

**- HOPPANIB AŞMAQLA ARXAYA ANI QALXMA** - Tirdə, qadın və kişi bruslarında təmrin. Sağ (sola) atlanıb aşmaqla qurtaran və ya dayaqda bucaqla vəziyyətdən ayaqlar aralı, eləcə də ayaqlar aralı xaricə sıçrayıb aşmaqla ahəstə qalxma.

**- HOPPANIB KEÇMƏKLƏ AYAQLAR ARALI DAYAĞA QALXMA**

- Tirdə və qadın bruslarında təmrin. Ayaqlar aralı arxaya və yenidən yapışmaqla dayağa iki ayaqla qalxma.

**- İDMAN QALXMASI** - Alpinistlərin peşə məharətini artırmaq, dərəcə tələbatını yerinə yetirmək və ya yarınlarda iştirak etməsi məqsədilə dağ zirvələrinə qalxmaları. Alpinizm üzrə qaya, hündürlük, buz-qar, travers, qış, ilk idman qalxmaları və yarış dərəcələri vardır.

**QAL**

**- İKİ AYAQLA QALXMA** - Tirdə və qadın bruslarında təmrin. Irəli dönüşdən qulaylanaraq belibükük sıçrayıb aşma və irəli-aşağı açılmaqla arxada dayağa qalxma.

**- QOLLARDADA DURUŞDAN ARXAYA QALXMA** - Halqalarda təmrin. Büküllü sallanmadan aşağı-yuxarı açılmaqla qollarda duruşa qalxma.

**- QÖVSVARI QALXMA** - Qadın bruslarında təmrin. Belibükük sallanmadan bədənin irəli qövsvari hərəkəti və onun tam olmayan irəli-yuxarı açılması ilə əllərdə dayağa keçməklə bucaqla dayaq qalxması.

**- MARÇENKO QALXMASI. bax. SALLANMAYA DAİRƏVİ DÖNMƏKLƏ QÖVSVARI QALXMA** - Təmrin sovet gimnasti Vladimir Marçenkonun adı ilə adlandırılmışdır.

**- MOYA QALXMASI** - Bruslarda təmrin. Dayaqda arxaya yellənməkdən azaçıq büküllü qıçlarla sallanmaya itələnmə və dayaqda yellənmədə irəli sıçrayıb aşmaqla irəli ani qalxma. Fransız gimnasti Villi Moyanın adı ilə adlandırılıb.

**- MÜXTƏLİF TUTMALARLA SALLANMAYA 360 DƏRƏCƏDƏ DÖNÜB İKİ AYAQLA QALXMA** - Tirdə təmrin. Sallanmaya biri altdan, o birisi üstdən olmaqla altdan yapmış əlin ətrafında 360 dərəcə dönüb müxtəlif tutmalarla iki ayaqla qalxma.

**- PARTERDƏN QALXMA** - Güləşçinin vəziyyətinin dəyişməsi - parterdəki aşağı vəziyyətdən duruşa kecməsi. Samboda güləşçi ağridıcı fənd işlədərkən rəqibin gövdəsini xalçadan ayıraq uzanaqlı güləşmədən duruşa keçir.

**QAL**

**- SAĞ (SOL) AYAĞA QALXMA-** Tirdə və qadın bruslarında təmrin. Sağ (sol) qıçın dizaltı büküşünə dayaq verərək sağ ayaqda arxaya yellənməkdən irəli yellənməyə sıçrayıb aşma və sol (sağ) ayağı arxaya yellənməsi ilə sağ (sol) ayaqda irəli dayağa qalxma.

**- SAĞ (SOL) AYAQDA QALXMA-** Tirdə və qadın bruslarında təmrin. İrəli dönüşdə qolaylanaraq sağ (sol) ayaqda və bədənin arxaya hərəkəti ilə sıçrayıb aşma, çanaq-bud oynağında irəli-aşağı açılaraq irəlidə dayağa sağ (sol) ayaqla qalxma.

**- SAĞ (SOL) AYAQDA ÖRTÜLÜ QALXMA-** bax. **SAĞ (SOL) AYAQDA QALXMA.**

**- SALLANMA VƏZİYYƏTİNDƏN GÜCLƏ DÜZ QOLLARDA QALXMA-** Halqalarda təmrin. Arxada sallanma vəziyyətindən qolları kənara ayırmaqla (xaçvari) dirənməyə qalxma.

**- SALLANMAYA DAİRƏVİ DÖNMƏKLƏ İKİ AYAQLA QALXMA-** Tirdə və qadın bruslarında təmrin. Müxtəlif tutmalarla və ya altdan tutmaqla sallanmaya altdan əlin ətrafında dairəvi dönməklə iki ayaqla qalxma.

**- SALANMAYA DAİRƏVİ DÖNMƏKLƏ QÖVSVARI QALXMA-** Bruslarda təmrin. Dairəvi dönməklə və əllərlə yapışaraq itələnməklə bucaqla sallanmaya qövsvari qalxma.

**- SİÇRAYIB AŞMAQLA AYAQLAR ARALI SALLANMAYA İKİ AYAQLA QALXMA-** Tirdə və qadın bruslarında təmrin. İki ayaqla qalxmanın tamamlamadan yenidən sallanmaya keçməklə ayaqlar aralı arxaya tullanıb aşma.

**QAL**

**- STEYNEMANN QALXMASI-** Tirdə təmrin. Dal tərəfdən dirənməklə başı üzərindən arxaya sallanmaya keçmə və daldan dirənməyə ani irəli qalxma. İsveçrə gimnasti Eduard Steynemannin adı ilə adlandırılmışdır.

**- 360 DƏRƏCƏ DÖNMƏKLƏ ARXAYA ANI QALXMA-** Tirdə və qadın bruslarında təmrin. Növbəli sıçrayıb aşmaqla ciyni arxaya dönüşlə dayağa 360 dərəcədə irəli yellənməklə yellənib arxaya qalxma.

**- YUXARI SAĞ QOLLA (SOL QOLLA) QALXMA-** bax. **Sağ qolla (sol qolla) qalxma.**

**QALXMA, YUXARI YERDƏYİŞMƏ (2)**

**- ADDIM-ADDIM QALXMA-** Yoxuşun dikliyi 10 dərəcədən yüksək olarsa, yoxuşların tətbiq edilən xizəklərdə dəf edilmə üsulu. Xizəkçi növbə ilə ayaqlarını və əlləri ilə itələnir. Bir ayaqla itələnmə qurtaran kimi, o dərhal bədənin kütləsini o biri ayağı üzərinə keçirir. Burada xizəkdə sürüşmə olmur.

**- PİLLƏVARİ QALXMA-** Xizəklərdə yoxuşları aradan qaldırma üsulu. Pilləvari qalxmaq üçün böyüru yoxuşa tərəf durmaq, xizəkləri üst kantlarına qoymaq və yana qoyulmuş addimlarla qalxmaq lazımdır.

**- SÜRÜŞƏN DƏYİŞKƏN ADDIMLA QALXMA-** Xizəklərdə yoxuşlara qalxma üsulu. Dəyişkən addimla qalxma texnikası ikiaddimliq növbəli gediş hərəkətinə oxşayır. Yalnız yoxuşda dəyişkən addim qısa olur və çox vaxt, xizəkçinin durusu yüksək olur, ayaqla təkanı çox vaxt yuxarıya istiqamətlənir, əl ağaclarına day-

**QAL**

aq daha güclü və çox davamlı olur. həmçinin bax. Növbəli ikiaddımlıq gediş.

**- YARIM YOLKAVARI QALXMA-**

Yoxuşları xizəklə çəpinə aradan qaldırarkən tətbiq edilən qalxma üsulu. Bir ayaq xizəyi, məsələn, sağ tayı hərəkət istiqamətində sürüşürsə, sol xizəyin burnu kənarə çəkilir. Sol xizəyin qoyulma bucağı yoxuşun dikliyindən və sürüşmə şəraitindən asılı olur. Xizəkçinin əlləri növbə ilə işləyir.

**- YOLKAVARI QALXMA-** Xizəklərdə yoxuşları birbaşa (düz) qalxarkən tətbiq edilən qalxma üsulu. Xizəkçi xizəyin burun ucunu hərəkət istiqaməti tərəfə ayırır və onu daxili til üzərində qoyur. Yoxuş sərt dik olarsa, xizəklərin burunları daha geniş ayrılır.

**QALMA. QAPANIB QALMA-** Termin o deməkdir ki, bu və ya digər şahmat fiquru mütəhərriklikdən məhrum olmuşdur.

**AVAR PƏRİNİN SU ALTINDA QALMASI-**

Avarçəkmə zamanı akademik avar pərinin suya çox dərin girməsi. Bu yanlışlığı aradan qaldırmaq üçün qayığın qurulmasında çıxarıla bilən avar yerini nizamlamaqla kürəyin vertikaldan azacıq uzaqlaşdırılmasını azaldırlar.

**QALOP (DÖRDAYAQ AT YERİŞİ)-** Üç tempdə allür, dördüncüsü havadan asılmış olur. Məs.: sol arxa, sol diaqonal (sol qabaq-sağ arxa), sağ qabaq və havadan asılma. Qalop orta, toplu, artırılmış, sol və ya sağ ayaqla olur. Ayaqların qoyuluş ardıcılılığı pozularsa, qalop yanlış olur.

**- YANLIŞ QALOP-** At əgər irəli hər iki sol ayağını və ya hər iki sağ ayağını

**QAM**

atmırsa, onları çarpaz qoyur və atın hərəketi yanlış hesab olunur. Məs.: At qabaq sağ ayağı ilə gedərkən, arxadakı sol ayağını atır. Belə at haqqında deyirlər: at “xaç vurur”.

**QALS-** 1. Külək bucağı sıfirdan çox olanda yelkənli gəminin vəziyyəti küləyə nisbətdə dəyişir. Külək sağ borta əsəndə yaxt sağ qalsla, külək sol borta əsəndə sol qalsla gedir. Fordevind kursunda qals qrot-qikin vəziyyəti ilə müəyyən edilir. O, sol bortda olanda, yaxt sağ qalsla gedir və ya əksinə. 2. Dolama getmələr zamanı dönmələr arasında yaxtla keçilən yol.

**- ƏSAS QALS-** Yaxtı hədəfə ən qısa yolla aparan uzun qals.

**QALS-KANAT-** Yelkənin qals bucağının geri çəkilməsi.

**QALTAĞ. YƏHƏR QALTAĞI-** Möhkəm dəridən üz çəkilmiş metaldan, ağac və ya plastmasdan hazırlanmış idman atı yəhərinin özülü. Qaltağa yəhərin bütün qalan hissələri bərkidilir.

**QAMBİT-** 1. Şahmatda hücum etmək imkanı qazanmaq üçün və çox sürətli inkişaf məqsədilə tərəflərdən birinin material (piyada və ya fiqur) qurban verməsi ilə partiyanın başlanğııcı. 2. Damada partiyanın başlanğıcında mövqe üstünlüğünə və ya oyunu kəskinləşdirməyə görə tərəflərdən biri damasını qurban verir. Qambitlər fiqurların düzülüşünə görə və ya müəllifinin adı ilə adlandırılır.

**- BLEKMAR-DİMER QAMBİTİ-** 1. d4 d5 2. e4 de 3. ke3 kf6 4. f3. gedisləri ilə səciyyələnən şahmat debütü.

**- BLUMENFELD QAMBİTİ-** 1. a4 kf6 2. c4 e6 3. kf3 c5 4. d5 b5 gedisləri ilə səciyyələnən şahmat debütü.

**QAM**

- **BUDAPEŞT QAMBİTİ**- 1. d4 kf6 2. c4 e6 3. kf3 c5 4. d5 b5 gedişləri ilə səciyyələnən şahmat debütü.
- **ENQLUND QAMBİTİ**- 1. a4 e5 gedişləri ilə səciyyələnən şahmat debütü.
- **EVANS QAMBİTİ**- 1. e4 e5 2. kf3 kc6 3. Cc4 Cc5 4. b4 gedişləri ilə səciyyələnən şahmat debütü.
- **FROM QAMBİTİ**- 1. f4 e5 2. fe d6 3. ed c: d6 gedişləri ilə səciyyələnən şahmat debütü.
- **KUKUYEV QAMBİTİ (RD)**- 1. cd4 fg5 2. de5 b: d4 3. e: c5 d: b4 4. a: c5 gf4 gedişləri ilə səciyyələnən debüt.
- **QAMPE-ALQAYER QAMBİTİ**- 1. e4 e5 2. Kc3 Kc6 3. f4 ef4. kf3 g5 5. h4 gedişləri ilə səciyyələnən şahmat debütü.
- **QÖRİNQ QAMBİTİ**- 1. e4 e5 2. Kf3 Kc6 3. d4 ed 4. c3 gedişləri ilə səciyyələnən şahmat debütü.
- **LATİŞ QAMBİTİ**- 1. e4 e5 2. kf3 f5 gedişləri ilə səciyyələnən şahmat debütü.
- **MƏRKƏZ QAMBİTİ**- 1. e4 e5 2. d4 ed3. c3 gedişləri ilə səciyyələnən şahmat debütü.
- **POLYAK QAMBİTİ**- 1. d4 d5 2. e4 de 3. kc3 kf6 4. Cg5 gedişləri ilə xarakterizə edilən şahmat debütü.
- **STAUNTON QAMBİTİ**- 1. d4 f5 2. e4 gedişləri ilə xarakterizə olunan şahmat debütü. Formal olaraq holland müdafiəsinin qolu olsa da, Staunton qambitinin elə xüsusiyyəti də var ki, ona müstəqillik xarakteri verir.
- **STEYNİTS QAMBİTİ**- 1. e4 e5 2. Kc3 Kc6 3. f4 ef4. d4 gedişləri ilə səciyyələnən şahmat debütü.
- **ŞAH QAMBİTİ**- 1. e4 e5 2. f4 gediş-

**QAM**

- ləri ilə səciyyələnən şahmat debütü. Əsas davamiyyəti: a) 2.....Cc5 rədd edilmiş şah qambiti; b) 2.....ef-qəbul edilən şah qambiti.
- **ŞİMAL QAMBİTİ**- 1. e4 e5 2. d4 ed 3. c3 gedişləri ilə səciyyələnən şahmat debütü.
  - **ŞOTLAND QAMBİTİ**- 1. e4 e5 2. Kf3 Kc6 3. d4 ed 4. Cc4 gedişləri ilə səciyyələnən şahmat debütü.
  - **VƏZİR QAMBİTİ**- 1. d4 d5 2. c4 gedişləri ilə səciyyələnən şahmat debütü. İnkişafının əsas sistemləri 2...dc-dir. Vəzir qambiti qəbul edilmiş başlıca davamiyəti-3. kf3 kf6, 3. e4 e5, 2....e6 (rədd edilmiş vəzir qambiti). Rədd edilmiş vəzir qambitinin başlıca davamı-3. Kc3 kf6 4. Cg5 Ce7 5. e3 0-0 6. Kf3 Kbd7 (ortodoksal müdafiə). 3. Kc3 kf6 4. cd ed 5. Cg5 c6 (Karlsbad variantı). 3. Kc3 kf6 4. Cg6 Kbd7 5. e3 c6 (Kembriq-Spring variantı). 3. Kc3 kf6 4. Cg5 kbd7 5. e3 cb4 (Vestfal variantı). 3. Kc3 kf6 4. kf3 cb4 (Raqozin müdafiəsi). 3. Kc3 Kf6 4. Cg5 Ce7 5. e3 h6 (Lasker müdafiəsi). 3. kf3 kf6 4. cg5 cb4+ (Vena variantı). 3. kc3 c5 (Tarraş müdafiəsi). 3. Kc3 c5 4. cd cd 5. ?: d4 kc6 (Şara-Qenninq qambiti). 3. kc3 kf6 Cg5 c5 5. cd ed (holland variantı). 3. Kc3 kf6 4. kf3 c5 (yaxşılaşdırılmış Tarraş müdafiəsi). 3. Kc3 kf6 4. cg 5 c5 5. cd ?b6 (kanal variantı). 3. kc3 kf6 4.cd (dəyişdirilmiş variantı). 3. kc3 a6 (Yanovski müdafiəsi).
  - **VOLJ QAMBİTİ**- 1. a4 kf6 2. c4 cb 3. d5 b5 gedişləri ilə səciyyələnən şahmat debütü.
- QAMCI**- Uzunluğu 70-75 sm, qalınlığı 1-1,5 sm-dir. Əldən sürüşüb düşməmək üçün yuxarısı yoğun, aşağısı atın dəri-

**QAM**

sini yaralamamaq üçün dəridən hazırlanmış kiçik ilgəkli olur.

**QAMƏT (BOY-BUXUN)-** Bədənin duruş, yeriş, oturuş zamanı adət edilmiş vəziyyəti; böyümə, inkişaf etmə və tərbiyə prosesində formalaşır.

**QAN-** Orqanizmin plazmadan və müəyyən formalı elementlərdən ibarət qan sistemində dövr edən duru toxuma; nəqleddici, tənzimləyici, müdafiəedici və başqa funksiyaları yerinə yetirir.

**QAN DÖVRANI-** Qanın qapalı qan damarları sistemində ürək yığılmları ilə şərtləşən hərəkəti.

**QAN TƏCHİZATI-** Orqanizmin toxuma və orqanlarının arterial qanla təmin edilməsi.

**QANAŞ-** Atın alt çənəsinin kənarları arasında sahə. O, geniş olmalıdır ki, at boynunu qaldıran zaman ənsəsi başına mane olmasın.

**QANOV (XƏNDƏK)-** At idmanı yarışlarında maneə. Qanovlar sulu və susuz, təbii və süni, üstü örtülü və ya açıq olur.

**QANTARĞA (ÇARALĞA)-** At üçün qoşqu ləvazimati hissəsi: hərəkətli birləşmiş iki dəmir mil atın ağızında və dişsiz alt çənəsinin kənarında yerləşən çaralğa və iki halqanın arxasından düymələnən qaytarqalı yüyən və cilovların yanaq qayışları. Dəhnəli qantarğa qaytarqalı yüyənin yanında, müştüklü çaralğanın üstündə yerləşir.

**QANTEΛ-** Qol və çiycin qurşağı əzələlərinin gücünü inkişaf etdirmək üçün metal alət. Uclarında yumru şarları olan qısa çuqun dəstəkli alət. Sökülə bilən (dəyişən çəkili) və yaylı (qantelin dəs-

**QAP**

təyi uzununa, daxili yaylardan hazırlanmış) qantellər var.

- **İKİ DƏSTƏKLİ QANTEΛ-** Sökülüb quraşdırılan qantel ellipsəoxşar çuğun milin daxilində bir-birindən 15-20 sm aralı paralel dəstəklərə malikdir.

**QAPAQ**

- **DOZALARARA BÖLƏN DÖYÜŞ QAPАГI-** Hava enerjisi kvantının avtomatik ayıricısını təmin edən pnevmatik silah qapağı.

- **PNEVMATİK SİLAHIN FORSAJ**

**QAPАГI-** Atəş zamanı lülənin kanallında əvvəlcədən olan havanın ilkin təzyiqini artırmaq üçün pnevmatik silah mexanizmi.

- **ZƏRBƏLİ DÖYÜŞ QAPАГI-** Pnevmatik silahın qapağı açılan vaxt bağlayıcı elementin qarışdırılması mexaniki zərbənin köməyi ilə icra edilir.

**QAPI- 1.**Bir sıra komandalı idman oyunlarında möglubiyyətə aparan hədəf. Yan dirəkləri və içəri hissəsi kəndir və ya metal torlu, köndələn tırı məhdudlaşdırılan düzbucaqlı boş yer kimi görünür.

**2.** Dağ xızəyi trasında mavi və ya qırmızı rəngli iki bayraqçıq arasında nişan vurulan sahə.

**KIÇIK QAPI-** At idmanı yarışlarında müxtəlif formada olan maneə. Uca hüdüdlaşdırıcıları olmalıdır.

- **REQBİ QAPISI-** Dirəklər arasında 5,65 m məsafəsi olan, hündürlüyü ən azı 6 m və köndələn tiri meydanın səthindən 3 m hündürlükdə yerləşən H şəkilli qapı.

**QAPI ŞTANQI-** Komandalı idman oyunlarında qapının yan dirəkləri və

**QAP**

üstdə köndələn tiri.

**QAPILAR-** Avarçəkmə slalomunda xüsusi düzəldilmiş maneələr. Bir-birindən 1,2 m-dən 3,5 m-ə qədər məsafədə vertikal asılmış, beynəlxalq naviqasiya qaydası üzrə rənglənmiş iki nişan ağacı: Yaşıl rəngli ağac iştirakçıdan həmişə sağda, qırmızı rəngli isə həmişə solda olur. Nişan ağacının aşağı ucundan suyun səthinə qədərki məsafə 10 sm-dən az olmalıdır. İdmançının vəzifəsi məsafədə təkcə yaxşı vaxt göstərmək deyil, həm də minimal sayda səhv etməkdir. Səhvlər qapılardan keçərkən hakimlər tərəfindən qiymətləndirilir.

- **ÇƏP QAPILAR-** Dağ xizəyi trasında eniş üzrə çəpəki qoyulmuş iki bayraqçıq.

- **ÜFÜQİ QAPILAR-** Dağ xizəyi trasında enişin eninə bir-birindən 4-5 m məsafədə qoyulmuş iki bayraqçıq.

- **VERTİKAL QAPILAR-** Dağ xizəyi trasında eniş boyunca qoyulmuş iki bayraqçıq.

**QAPIÇI-** Komandali idman oyunlarında əsas vəzifəsi qoruduğu qapıya top və ya şaybanın vurulması və atılmasına mane olmaqdır. Qapiçının başqa oyuncularla müqayisədə xüsusi hüquqları vardır.

**QARALAR-** Şahmat partiyasında qara rəngli fiqurlar və piyadalar, dama partiyasında qara rəngli damalar.

**QARA LEYLƏK-** Arxası üstə, bucaqla yuxarı, kran, vertikal kimi əsas mövqelərdən ibarət sinxron üzgüçülük fiquru.

**QARANQUŞ-** 1. bax. müvazinət. 2. Çaparaq gedən at üstündə edilən gimnastik təmrin.

**QARDA-** Qılıncıñatma zamanı əli

**QAR**

zərbələrdən (sancmalardan) qorumaq üçün soyuq idman silahının qəbzəsində qabarlıq formalı metal lövhəcik.

**QARDAMAN-** Yelkən ustanının yardımçı vasitəsi: barmaqsız dəri əlcək, baş barmağının özülinə metal plastin tikilir. Plastin yelkənlərdə əl işlərinin icrası zamanı iynəni parçadan və ya burazdan keçirmək üçün üskük xidmətini görür.

**QARIN BOŞLUĞU-** Qarın peritonu divisorını təşkil edən əzələlər qrupu. Qarindaxili təzyiqin requlyasiyasında, qarın boşluğu orqanlarının yerində saxlanılmasında, gücləndirilmiş tənəffüsün, doğum aktının tənzimlənməsində, sidik kisəsinin boşaldılmasında və s. iştirak edir.

**QARIN DƏNƏVƏRLİYİ-** Qarın vəziyyəti. Müxtəlif hava şəraitində qar iri dənəli, xırda dənəli, tozaoxşar, narın və s. ola bilir. Xizək idmanının əksər növlərində sürüşmənin keyfiyyəti və sürtmə yağının seçilməsi üçün qarın vəziyyətinin böyük əhəmiyyəti vardır.

**YELKƏNİN “QARNI”-** Formaca əyriinin oxunun xordaya nisbəti ilə xarakterizə olunan yelkən səthinin qabarlılığı.

**QARINALTI (TAPQIR)-** At ləvazimatı detali, yəhəri atın üstündə saxlamaq üçün dəridən enli kəmər və ya şərid. Adətən hər bir yəhərin iki tapqırı olur.

**QARINALTI QAYIŞI-** Yəhərdə cinahların altından keçib tapqırı düymələnən at ləvazimatı detali.

**QARMAQ (BD) - 1.** Aşağıdakı sxem üzrə fəaliyyət göstərən zərbə mexanizmi: A.: 24, 29, 33, 34, 38, 42; Q.: 12 13, 14, 22, 25. 1. 33-28! 22:33 2. 34-30! x.

**QARMAQ (2)-** Alpinist ləvazimatı - alpinistin təminatı üçün süni dayaq kimi

**QAR**

buza və ya qaya çatlağına vurulan başı-əyri metal mix.

**-ALPINİST QARMAĞI-** Buzla və ya iri dənəli qarla örtülmüş sərt dağ enişlərini dəf etmək üçün ayaqqabıya geyilən, altı 10 və ya 12 iti dişcikli metal (polad və ya titandan) alet.

**- BUZ QARMAĞI-** Buza vurmaq üçün halqlı metal mix.

**- QAYA QARMAĞI-** Qaya çatlağına vurmaq üçün başcığında qulaqcığı olan metal mix.

**QARMAQ- 3).** Alpinistlərin hamar qaya sahələrini keçmələri üçün hər iki başında ucu əyilmiş metal qurşaq formasında minimal sayda xırda qarmaqlı yardımçı vasi-tə. Nərdivanla birlilikdə aralıq süni dayaq məntəqəsi kimi tətbiq edilir ki, şlyambur qarmağı çalmağa vaxt itirilməsin.

**QARMAQ- 4).** Hücumda olan güləşçi əllərini birləşdirir, barmaqlarını qatlayaraq bir-birinə ilişdirir.

**QARMAQ- 5).** Məcburi figur mikroelementi, eləcə də konkılardə irəli və ya arxaya gedişdə konkinin gah xarici, gah da daxili tilində sürüşmənin istiqamətini, üz tərəfi dəyişdirərək, amma tili dəyişdirmədən figurçunun iki simmetrik qövsdən ibarət rəqslərdə sərbəst figurlu gəzişmədə dönməsi.

**- ARXAYA-DAXİLƏ QARMAQ-** Məcburi figur mikroelementi olub konkılardə ixtiyari figurlu gəzişmə dönməsi. Figurçunun arxaya-daxılə gedışindən irəli-daxılə gedişə sürüşmədən keçmənin başa çatdırılması zamanı konki ilə yaratdığı sıniq əyri xətt.

**- ARXAYA-XARİCƏ QARMAQ-** Məcburi figur mikroelementi olub kon-

**QAR**

kılərdə ixtiyari figurlu gəzişmədə dönmə. Figurçunun konkisinin arxaya-xaricə gedışindən irəli-xaricə gedişinə sürüşməyə keçməni başa vurarkən yaratdığı sıniq əyri xətt.

**- İRƏLİ-DAXİLƏ QARMAQ-** Məcburi figur mikroelementi, eləcə də konkılardə sərbəst figurlu gəzişmədə dönmə. Irəli-daxılə sürüşmə gedışindən arxaya-daxılə gedişə keçməni tamamlama zamanı figurçunun konkisinin yaratdığı sıniş əyri formasında təsvir olunan xətt.

**- İRƏLİ-DAXİLƏ-ARXAYA-DAXİLƏ QARMAQ-** Konkilərdə təknəfərlik figurlu gəzişmədə 3 dairəni və orta dövrədə 2 qarmaqlı dönməni entiva edən məcburi figur: irəliyə-daxılə (birinci) və arxaya-daxılə (ikinci). Dönmələrin zirvələri orta dairənin mərkəzinə yönəlir və figurun köndələn oxuna düşür. Hər dairənin ölçüsü figurçunun təxminən üç dəfə artırılmış boyuna bərabərdir.

**- İRƏLİ-XARİCƏ-ARXAYA-XARIÇƏ QARMAQ-** Konkilərdə təknəfərlik figurlu gəzişmədə 3 dairədən və orta dairədə qarmaqvari 2 dönmədən ibarət məcburi figur: irəliyə-xaricə (birinci) və arxaya-xaricə (ikinci). Dönmələrin zirvələri orta dairənin mərkəzinə yönəlir və figurun köndələn oxuna düşür. Hər dairənin ölçüsü figurçunun təxminən üç dəfə artırılmış boyuna bərabərdir.

**- İRƏLİ-XARİCƏ QARMAQ-** Məcburi figur mikroelementi, eləcə də konkılardə sərbəst figurlu gəzişmədə dönmə. Irəli-xaricə gedışindən arxaya-xaricə gedişinə sürüşməklə keçmə icra edilərkən figurçunun konkisinin yaratdığı sıniq əyri formasına bənzəyir.

**QAR**

**FIRLANĞICIN QARMAĞI-** Fırlanğıcın kürəyin vertikal istiqamətdə yer-dəyişməsinə imkan verməyən konstruksiya elementi.

**PEYSƏR QARMAĞI-** Atıcının çiynini nisbətdə tüfəngin qundağının vəziyyətini nizamlamaq üçün alət.

**QARMAQCIQ-** Güləşçinin öz əlini tutma variantı. Bu zaman qatlanmış barmaqlar şəhadət barmaqlarla çəçələ barmaqlarını birləşdirir, baş barmaqlar isə üstdən çəçələ barmaqları sıxır.

**QARŞIDURMA.**

- **ƏN ƏLVERİŞLİ QARŞIDURMA-** Dama taxtasında hücuma keçən damanın təkcə rəqibin gedisi zamanı yox, hətta öz gedisində də (A.: D b6; Q.: D b8) udduğu vəziyyət.

- **QÜVVƏTLİ QARŞIDURMA-** Dama taxtasında ağlar: b4, qaralar: a7, b6 nümunəsində bir dama təkcə iki rəqib damasının gedisində yox, elə öz gedisində də uduzmadığı vəziyyət.

**QARŞIDURMA YARATMAQ-** Şahmat və damada oyun taxtası üstündə qarşidurma yaranan gedış etmək.

**QARŞILIQLI ƏLAQƏ-** 1. İdmanın komandalı növlərində bütün komanda üzvləri üçün vahid məqsədə tabe tutulan uyğunlaşdırılmış fəaliyyət növü. Komandalı idman oyunlarında hücum və ya müdafiənin səmərəliyinin yüksəldilməsində oyuncuların bir-birinə kömək etməsi, himayə göstərməsi. 2. Şahmatda müəyyən plana tabe tutulmuş fiqurların uyğunlaşdırılmış hərəkəti. Şahmat mübarizəsinin ən mühüm strateji prinsiplərindən biri.

**QARŞILIQLI MÜNASİBƏT-** İdman

**QAV**

komandasının üzvləri arasında istər idman fəaliyyətinin ümumi məsələlərinin həlli prosesində, istərsə də ondan kənar da töreyən əlaqə və münasibətlər.

**QASIRĞA-** Az vaxt müddətində küləyin süretinin kəskin artması. Qasırğalar yalnız küləyin əsdiyi istiqamətdən baş verməyə də bilər. Yelkənli yaxtlar üçün xüsusilə külək tutmayan tərəfdən gələn qasırğa qorxuludur. Belə qasırğa adətən küləyin çox qısa müddəti gözlənilməz sakitliyindən qabaqca olur.

**YƏHƏR QAŞI-** Yəhərin qabaq (qabaq qaş) və ya arxa (arxa qaş) kənarının əyri çıxıntısı. İdman yəhərlərinin qaşı metal üz çəkilmiş ağacdən düzəldilir.

**QAŞOV-** At şotkasını təmizləmək üçün dişcik zolaqlı metal ərsin (kürəkcik).

**İŞLƏK QATIŞIQ-** Avtomobilin, motosiklin mühərrrik silindrində işlənmiş təsisiz qazların qarışığı nəticəsində yaranan real tezalışan qarışq.

**QATI AÇMA-** Sambo və cüdoda əl-ayağın oynaqlarından təbii bükülmə istiqamətinin eksinə açılması ilə icra edilən ağrıdıcı üsul.

**XİZƏYİN QATRANLANMASI-** Xızəyin istismara hazırlıq üsulu. Yeni xızəklərin sürüşən səthinin xüsusi qatranla və ya duru qatranlı sürtkü yağı ilə hazırlanması. Qatran xızəyi rütubətdən, qabarmadan, çat yaranmasından qoruyur və xızək mazını çox yaxşı saxlayır.

**QAVİATA-** Sinxron üzgüçülüq fiquru aşağıdakı əsas mövqe və hərəkətlərdən ibarətdir: sinə üstündə, üfüqi bucaq, köndələn ox ətrafında irəli 1/4 dövrə, suya dalmada ayaqlarla yuxarı bucaq, katalın dönüşü (birinci 90 dərəcədə ayaqlar qa-

**QAV**

panmış vəziyyətdə çevrilir, ikinci 90 dərəcədə müxtəlifadlı istiqamətdə “şpaqat” mövqeyinə qədər açılır), arxası üstdə.

**- QAVİATA, 180 DƏRƏCƏDƏ AÇIQ FIRLANMA-** “Qaviata” fiquruna oxşar, lakin katalin dönümünü icra edən zaman ayaqlar şpaqata əvvəlcə 90 dərəcədə, sonra isə şpaqat mövqeyinə qədər 180 dərəcəyə dönüm davam etdirilməklə aralanır.

**QAVRAYIŞ-** Qiçıqlandırıcıların bila vasitə orqanizmə təsiri zamanı baş verən və ətraf mühitə oriyentasiyanı təmin edən əşyaların, şərait və hadisələrin tam əks olunması; insanın xarici aləm hadisələrini qavramaq, dərk etmək, fərqləndirmək və anlamaq qabiliyyəti.

**“QAYÇI”-** 1.Hündürlüyə tullanmalar da (bax. hündürlüyə “addımlayıb keçmə” üsulu ilə tullanma) plankanı rəf etmə üsullarından biri. 2.Uzununa tullanmarda ucuş texnikası variantlarından biri. 3.Sambo və cüdo güləşsi növlərində ayağın qarşidan gələn hərəkəti ilə icra olunan üsul. Sərbəst güləşdə hücum edən güləşçinin baldırlarla ilişməsi. 4.Futbolda texniki üsul. Topa yüksək nöqtədə, bir qayda olaraq, tullanaraq bir ayağı yelləməklə digər ayaqla zərbə. 5.Minicinin voltijirovka və cigitovkada çarpez qoyulmuş ayaqlarını yuxarı-axaya yelləyib yəhərə dalqabaq düşdüyü vaxt icra etdiyi təmrin. O, ayaqların ikinci yellənməsi vaxtı atın boynunda üzü hərəkət istiqamətinə olmaqla yəhərə düşür.

**QAYDA**

**- 6-CI SIRA QAYDASI (RD)-** İki keçici damanın təkbətək mübarizəsində

**QAY**

6-cı siraya birinci çatan udur (A.: c5; Q.: g7; ağların gedişində uduş, qaraların gedışində heç-heçə).

**- AVARÇƏKMƏ QAYDASI-** Verilmiş hədlərdə avarçəkənin hərəkətlərinin müəyyən biomexaniki quruluşu.

**- CÜTLƏRİN SIRALANMA QAYDASI-** Güləşçilərin görüş keçirmək üçün xalçaya çıxma ardıcılılığı. Cütlərin sırası rəsmi protokolda qeyd olunur və yarışların növbəti dövrəsindən əvvəl ümumi müşahidə üçün asılır.

**- DƏNİZDƏ GƏMİLƏRİN TOQ-QUŞMASINA XƏBƏRDARLIĞIN BEYNƏLXALQ QAYDALARI (MP PSS-72)-** Bütün gəmilərə (həm də bütün yaxtlara) - açıq dənizlərdə və onlara bitişik sularda üzən dəniz gəmilərinə şamil edilir. Manevr göstərmə və xəbərdarlıq siqnallarını (34-cü qayda), eləcə də, təhlükə siqnallarını (qayda 37) dənizə çıxan təkcə yaxt kapitanları və sükançılar deyil, eləcə də yaxt motorları da bilməlidirlər.

**- YARIŞ QAYDALARI-** Müvafiq idman federasiyasının konkret idman növü üçün hazırladığı yarışı keçirmə qaydası.

**- DƏRƏCƏ QAYDALARI-** Verilmiş dərəcədə yaxtın konstruktiv xüsusiyyətlərini müəyyən edən, yoxlama üsullarını, tikintisi zamanı istifadə edilən materialların fərqləndirici əlamətlərini, daşınmasını müəyyənləşdirən, müxtəlif üzvlük haqlarının ödənilməsi və s. kimi qaydalar əks olunur.

**- DÖYÜŞLƏRİN QAYDASI-** Qılınc-oynatma yarışlarında yarış qaydaları ilə keçirilmə sistemi üçün təkbətək döyüşlərin ardıcılılığı göstərilir.

**QAY**

**- 50 GEDIŞ QAYDASI-** Şahmat taxtası üzerinde əgər son 50 və daha artıq gedişdə piyadalarla heç bir gediş edilməmişdir-sə və bir fiqur da götürülməmişdir-sə, onda rəqiblərdən birinin tələbi ilə partiya heç-heçə bitir.

**- FƏRQLƏNDİRİCİ QAYDALAR (BD)-** Beynəlxalq damada dama götürmənin üç qaydası rus damasından fərqlənir.

**- GƏZƏN (AZAN) KVADRAT QAYDASI-** Rəqibin iki təklənmış keçici piyadasını ləngitməyi müəyyənləşdirməyə imkan verən şahmat qaydası.

**- HƏRƏKƏTİN FASİLƏSİZLİYİ QAYDASI-** Sinxron üzgüçülükdə qayda: idmançı qadın fiqurları yerinə yetirən zaman bədənini suda saxlamaq üçün fasiləsiz avarlama hərəkəti edir.

**- KVADRAT QAYDASI-** Rəqibin təklənmış keçici piyadasını şahın ləngitməyi bacarıb-bacarmamasını müəyyənləşdirməyə imkan verən şahmat qaydası.

**- NÖVLƏRİN KEÇİRİLMƏ QAYDASI-** 1.Yarış nizamnaməsi ilə nəzərdə tutulmuş gimnastika çoxnövçülüyü-nün keçirilmə ardıcılılığı. Qadılarda-dayaqlı tullanmalar, bruslarda, tirdə təmrinlər, sərbəst təmrinlər; kişilərdə-sərbəst təmrinlər, atda, halqalarda təmrinlər; dayaqlı tullanmalar, bruslarda, tirdə təmrinlər. 2.Pauerliftinqdə-çiyinlərdə ştanqla sallağı oturuş, uzanmış halda ştanqı qaldırma, əsas dartıcı qüvvə. Bodibildinqdə-ümumi qiymətləndirmənin ilkin raundu, iradi proqram raundu, yarış pozaları raundu, yekun duruş raundu (həmişə yox), mütləq qalib adı uğrunda yarış (detallar konkret ya-

**QAY**

rışlar haqqındakı əsasnamə ilə müəyyənləşdirilir).

**- “SƏKKİZLİK” QAYDASI-** Sinxron üzgüçülükdə qayda: İdmançı qadın dərti qüvvəsi yaradaraq qollarını hərəkətin ümumi istiqamətinə doğru bucaq altında irəli yönəldir. Barmaqların ucu üfüqi uzadılmış “səkkizlik” yazır.

**- SUYA DAIMI TƏZYİQ QAYDASI-** Sinxron üzgüçülükdə qayda: avarlamanın icrası avarlama hərəkətlərinin istiqamətindən asılı olmayaraq suya (daxilə-xaricə) daimi təzyiqi təmin etməlidir.

**ÜZGÜÇÜLKÜKDƏ BİR VƏ İKİ STARTLI QAYDALAR-** Bir startlı hakimlik zamanı start siqnalından əvvəl start götürən istənilən idmançı diskvalifikasiya edilir. Əgər start siqnalı diskvalifikasiya elanına qədər verilmişsə, onda üzmə iştirakçıları geri dönmürələr, amma falstarta yol verən üzgüçü və ya üzgüçülər üzmənin bitməsi ilə diskvalifikasiya olunurlar. İki startlı hakimlik zamanı start siqnalına qədər start götürən istənilən idmançıya xəbərdarlıq edilir. Start siqnalından sonra start götürənlər sudan start tumbasına qayıdır. Təkrar start verilir. İkinci start zamanı start siqnalı verilməmişdən, falstarta yol verən idmançı diskvalifikasiya olunur, qalan iştirakçılar yenidən starta qayıdır, start üçüncü dəfə verilir. Əgər start siqnalı diskvalifikasiya elanına qədər verilmişdən, onda üzmə iştirakçıları qayıtmırlar, yalnız falstarta yol verən üzgüçü və ya üzgüçülər üzmənin qurtarılması ilə diskvalifikasiya olunurlar.

**- 7-Cİ SIRA QAYDASI (BD)-** İki keçici damanın təkbətək mübarizəsində

**QAY**

7-ci sıraya birinci çatan udur (A.: 24; Q.: 12; ağların gedişində uduş, qaraların gedişində heç-heçə).

**QAYIQ YARIŞI-** Avarçəkmə və ya yelkən idmanı üzrə yarış.

- **AVARLI QAYIQ YARIŞI-** Avarçəkmə üzrə ən böyük ənənəvi yarış. Məs., Moskva qayıq yarışı, Xenley qayıq yarışı (akademik avarçəkmə üzrə beynəlxalq yarış).

- **KLASSİFİKASIYALI QAYIQ YARIŞI-** Nəticələrinə görə idmançıllara bu və ya digər idman adları verilən qayıq yarışı.

- **YELKƏNLİ QAYIQ YARIŞI-** Ekipajı eyni yaxtda çıxış edən qayıq seriyasından ibarət yelkən idmanı üzrə yarış.

**QAYIQ**

- **BATMAMAZLIQ QABİLİYYƏTLİ QAYIQ-**

Avarlı slalom və sürətli enmələr üçün yarışlar başlanmadan qabaq batmamaq qabiliyyəti yoxlanılan xüsusi konstruksiyalı qayıq. Su ilə tam dolandan sonra da qayıq suyun səthində qalmalıdır.

**QAYIQLARIN BƏRBƏRLƏŞDİRİLMƏSİ-** Yürüşün başlanması haqqında komanda verilməmişdən start körpücüyü yanında qayıqların dayandığı vaxt startda hakimlərin yerinə yetirdiyi hərəkət. Qayıqların burnu start xəttində olmalıdır.

- **KOMANDA QAYIĞI-** Bir neçə avarçəkəndən ibarət idman qayığı ekipajı. Akademik avarçəkmədə iki, üç, dörd, beş və doqquz, baydarka və kanoelərdə avarçəkmədə isə iki və dörd avarçəkən olur.

- **LABORATORİYA QAYIĞI-** Xüsusi olaraq pedaqoji və tibbi-biooloji tədqiqatlar üçün təchiz olunmuş qayıq. Belə

**QAY**

qayıqlar 1970-ci illərin axırı, 1980-ci illərin əvvələrində meydana çıxmışdır.

- **SƏKKİZAVARLI QAYIQ-** Akademik avarçəkmə üçün avarlı qayıq. Səkkizavarlı qayığın heyəti 8 avarçəkəndən və sükançıdan ibarətdir. Yarış və tədris üçün səkkizavarlı qayıqlar fərqləndirilir.

- **SÜKANSIZ QAYIQ-** Akademik avarçəkmədə sükan kursunun saxlanması məsuliyyət daşıyan, avarsız idmançının qayıqda olmasına nəzərdə tutmayan konstruksiyalı avarlı gəmi. Sükan funksiyasını avarçəkənlərdən biri xüsusi təchiz olunmuş pillə vasitəsilə ayaqla yerinə yetirir.

- **TƏDRİS QAYIĞI-** Avarlama texnikasını öyrətmək üçün qayıq. Avarçılara hazırlığının başlangıç mərhələsinə istifadə olunur.

- **YÜRÜŞ QAYIĞI-** Yarışlar üçün nəzərdə tutulmuş, xüsusi olaraq hazırlanan idman qayığı.

**QAYIĞIN SAHİBİ-** Startda “Marş!” komandasına qədər qayığın dal tərəfini saxlayan hakimlər briqadasının üzvü.

**QAYIŞ. ÜZƏNGİ QAYIŞI-** At ləvazimatı detali, üzənginin bərkidildiyi qayış.

**QAYKA. İKİQULAQLI QAYKA-**

Barmaqlarla rahat burmaq üçün qaynaq edilib yarılmış qulaqlı qayka və ya yarılmış dairəvi qayka. Avarlı gəmilərin çıxarılib taxila bilən detallarının konstruksiyalarını nizamlamaq üçün istifadə olunur. Həmçinin bax. **fırlangıcı çəkib bağlamaq üçün ikiqulaqlı qayka.**

**QƏBZƏNİN QAYKASI-** Sablyada qardanı və dəstəyi tiyənin milinə bərkidən və “tapança” dəstəkli batan silah

**QAY**

növlərində, eləcə də əks ağırlıq kimi istifadə edilən düz dəstəkli şpaqa və rapiyalarda tiyə ilə işləməyi yüngülləşdirən soyuq idman silahının hissəsi.

**QAYTARICI-** 1. Beysbolda meydandan topu toxmaqla geri qaytaran komandanın hücumçu oyunçusu. 2. Gilizi çıxardıb atmaq üçün tüfəngin lülə qutusunun və ya pistolet çərçivəsinin nəzərdə tutulan detali.

**QAYTAR(IL)MA-** Qılıncbynadanın döyüş meydani boyu arxa sərhəddən çıxmاسına görə hakim tərəfindən xəbərdarlığa qədər məcburi əks yerdəyişməsi.

**- XİZƏYİN QAYTARILMASI-** Nəticəni kifayət qədər azaldan itələnmədən sonra xizəyin sürüşüb arxaya getməsi. Bu bir qayda olaraq rütubətli və nəm xizək izi zamanı olur. Qaytarılmanın azaltmaq üçün xüsusi yağlardan istifadə edilir.

**- MÜHƏRRİKİN QAYTARMASI-** XX əsrin əvvəllerində avtoyürüşlər keçirilən zaman texniki idman parametri kimi nəzərə alınırı.

**GERİ QAYTARMA-** 1.Qılıncbynadanın zərbə ala bilən səthə yaxınlaşan rəqib tiyəsini geri qaytarması. 2.Pauerlifting və bodibildinqdə uzanaraq jimi yeriňə yetirerkən sinədən ştanqın qrifini, eləcə də çoməlmə icra edilərkən ayaqbaldır əzələlərindən budların arxa tərəfdə olan səthini uzaqlaşdırma. Pauerlifting üzrə yarışda həm bu, həm də o biri texniki səhv hesab olunur və cəhd qeyri-məqbul qiymətləndirilir.

**GERİ QAYTARMALAR-** Bədii gimnastikada topla qrup məşğələlərindən biri. Topun döşəməyə zərbəsi ilə bağlı hərəkətlər.

**QEYD**

**- FƏAL GERİ QAYTARMALAR-** Bədii gimnastikada topla təmrinlər. Döşəməyə əllə, ayaqla və ya bədənin başqa hissəsi ilə vurulan top zərbələri.

**- PASSİV GERİ QAYTARMALAR-** Bədii gimnastikada topla təmrinlər. Topu atandan sonra döşəməyə dəyən zərbələr.

**QAYTARMA (TƏPMƏ)**

**- SİLAHIN TƏPMƏSİ-** Barıt qazlarının atəsi zamanı gülənin kənara əks ucuşu tərəfə silaha təsiri. Təpmənin təsirindən avtomatik silahı təkrar doldurmaq lazımlı gəlir. Təpmənin zərərli təsirini tüfəngin küpünün dal tərəfinə bərkidilmiş ağız tormozu və amortizator yumşaldıla bilir.

**-TOPU (ŞAYBANI) GERİ QAYTARMA-** İdman oyunlarında rəqibin atmasına və ya zərbəsinə müqavimət göstərməyə yönəlmış texniki müdafiə üsulu, eləcə də qapıçıların oyun üsulu.

**QAZAN-** Buzda və ya qayada suyun hərəkəti nəticəsində yaranmış oval dərinlik (çuxur).

**QAZOANALİZATOR-** Qaz qarışığının (əsasən nəfəsalma və nəfəsvermə havasında) kimyəvi tərkibinin keyfiyyət və kəmiyyət analizini keçirmək üçün cihaz. İdmançıların test yoxlamaları zamanı istifadə olunur.

**QEDAN-** Karatedoda dabandan qurşağa qədər hücum və ya müdafiənin aşağı səviyyəsi.

**QUELMPORT-** Yaxtın daimi sükan qurğusunun hissəsi: sükanın balleri keçən borusu.

**QEYD ETMƏ, TƏSBİT ETMƏ**

**-GÜLƏŞMƏDƏ TƏSBİT ETMƏ-** Güləşçi rəqibini müəyyən vəziyyətdə ona görə saxlayır ki, hakim qəti olaraq

**QEY**

üsulu müəyyən etsin və qiymətləndirsin. Hakim güləşçilərin vəziyyətini müəyyən işarə ilə - hərəkətlə və səslə qeyd edir. Saxlama vəziyyəti, ağrıcı üsul (sambo və cüdoda), körpü, tuşə (yunan-Roma və sərbəst güləşmədə), "xalçadan kənar" vəziyyətləri qeyd olunur. Üsulların qiymətləndirilməsi eyni vaxtda hakim protokolunda da təsbit olunur.

**QEYD OLUNMA, QEYDİYYAT**

**- KÜLƏYİN SÜRƏTİNİN QEYD OLUNMASI-**Küləyin sürətinin ölçülümləsi tullanma və sprinter qaçışı üzrə yarışın hakimləri tərəfindən hazırlanır və protokolda ölçü nəticələrinin qeydi aparılır.

**- NƏTİCƏLƏRİN QEYDİYYATI-**İdmançının yarışda göstərdiyi nəticənin hakimlər tərəfindən ölçülməsi və protokolda müvafiq qeyd edilməsi.

**- REKORDUN QEYDİYYATI-** Baş hakimlər kollegiyası rekordun müəyyən edilməsi haqqında rəsmi protokol tərtib edir (yarış qaydalarına əsasən verilmiş idman növü üzrə) və müvafiq federasiyaya rekordu təsdiq etmək üçün göndərir.

**- PİRAMİDANIN QEYD EDİLMƏSİ-**Akrobatlar tərəfindən başa çatdırılmış piramidanın saxlanması yarış qaydalarına görə 3 nəfərlik üçün 4 saniyə, 4 nəfərlik üçün 5 saniyədir.

**- SUYA TULLANANIN ÇIXIŞ VƏ ZİYYƏTİNİN QEYD EDİLMƏSİ-**

Tullanışı icra etmək və diqqəti bir yerə cəmləmək üçün daha rahat poza alma, eləcə də yarış qaydaları tələbatının icra edilməsi. I-IV dərəcəli tullanmalarda qeyd etmə vaxtı məhdudlaşdırılmır, lakin onun ümumi qəbul olunmuş normalardan kənarlaşdırılması mənfi rəy ya-

**QEY**

radır. Yalnız əllərdə duruşdan tullanmalarda qeyd etmə 3 saniyədən tez olmamalıdır.

**- STANQIN QALDIRILMASINI QEYDƏ ALMA-**

1.Baş üzərində düz qaldırılmış qollarda atletin şanqla hərəkətsiz vəziyyəti ayaqlar və gövdənin düz, ayaq pəncələrinin qrifə paralel bir xətdə olması yarıq qaydaları ilə şərtləşir. 2.Pauerlifting üzrə yarış qaydaları ilə tənzimlənən sinə üzərində düz qollarda atletin şanqla hərəkətsiz vəziyyəti (sixmada şanqı uzanmış vəziyyətdə); ciyinlərdə şanqla, ayaqlar və gövdə düz, ayaq pəncələri şanqla bir xətdə, qrifə paralel (şanqla sallağı oturuş); aşağı endirilmiş əllərdə şanqla, ayaqlar və gövdə düz, ayaq pəncələri bir xətdə, qrifə paralel, ciyinlər aşağı sallanmış və arxaya aparılmışdır (mərkəzi dartı qüvvəsində).

**- ÜZGÜÇÜNÜN SİPƏRƏ FİNİŞ TOXUNMASI QEYDİ-** Üzgüçülük üzrə yarış qaydalarının müəyyənləşməsinin qeyd edilməsi sipərə finiş toxumasıdır. İştirakçılar sərbəst üsulla üzgüçülükdə finişə gəlib çatarkən finiş sipərinə bədənin istənilən hissəsi ilə toxunmalıdır, arxası üstə üzgüçülükdə bir əllə sinəyə çevrilənə qədər; brass və delfin üzgüçülüyündə iki əllə eyni vaxtda horizontal vəziyyətdə ciyin qurşağı xəttinə toxunmalıdır.

**QEYDLƏR (İŞARƏLƏR)-** Şahmat (dama) partiyasında ayrı-ayrı gedişlərin inkişafının qiyməti və izahati.

**QEYM-** Tennis matçının hissəsi. Bir oyuncu hesabda 2 xaldan az olmayaraq üstünlük şəraitində ən azı 4 xal üstün olmalıdır.

**QEYMBOL-** Tennis yarışında oynanı-

**QƏB**

lan xal, qeymin nəticəsini həll edə bilən uduş (və ya uduzma).

**QƏBZƏ-** Qılıncıdananın saxlaması və əlinin qorunması üçün hazırlanmış soyuq idman silahının hissəsi; qarda, dəstək, qayka və tiyə mili.

**DÖŞ QƏFƏSİ-** Döş sümüyü ilə birləşən gövdənin üst hissəsi. 12 cüt qabırğa və onurğanın döş şöbəsi ilə əmələ gətirilir; döş qəfəsinin daxili sahəsində bəzi mühüm orqanlar (ürək, ağciyərlər və s.) diafraqları qarın boşluğunundan ayılır.

**“QƏHRƏMAN”-** Sinxron üzgüçülüyüñ fiqurları aşağıda göstərilən əsas mövqə və hərəkətlərdən ibarətdir: arxası üstə, bucaq yuxarı, beliaçıq bucaq yuxarı, qatlanmış dizlə vertikal, beliaçıq 180 dərəcədə dönmə, arxası üstə.

**QƏLƏBƏ-** Yarışda (qaçışda, üzgüçüllükdə, tutaşmada, döyüsdə, oyunda və s.) müvəffəqiyyət (1-ci yeri tutma). İdmanda qələbənin müxtəlif növləri var.

- **TAM AŞKAR ÜSTÜNLÜKLƏ**

**QƏLƏBƏ-** Yunan-Roma, sərbəst və sambo güləşmə növlərində güləşçilərdən biri görüşdə 6 (dəyişə də bilər) bal-

dan çox qazandıqda ona qələbə verilir. Təmiz qələbəyə bərabər tutulur. Cüdoda güləşçi iki dəfə “vaza-ari” üsulunu yerinə yetirərkən ona qələbə verilir.

- **AŞKAR ÜSTÜNLÜYƏ GÖRƏ QƏ-**

**LƏBƏ-** Boksunun döyüsdə rəqib üzərin-də böyük texniki-taktiki üstünlük hesabına vaxtından əvvəl qələbəsi. Beynəlxalq qaydalarla texniki nokautlar qələbədir.

- **AZACIQ ÜSTÜNLÜKLƏ QƏLƏ-**  
**BƏ-** 1-2 bal üstünlüyü olan güləşçiyə verilən qələbə.

- **BAL HESABI QƏLƏBƏ-** Güləşmə-

**QƏL**

də bir neçə bal üstünlüklə (samboda 4 baldan çox) qələbə.

- **BEYSBOLDA NOKAUTLA QƏ-**  
**LƏBƏ-** Əgər 7-ci inninqin axırına komandalardan biri 10 xal üstünlük qazanırsa, vaxtından əvvəl qələbə çalır.

- **HAKİMLƏRİN RƏYİ ÜZRƏ QƏ-**  
**LƏBƏ-** Sambo və cüdoda güləşçilərin xal hesabı ilə qiyməti olmayanda da qələbə verilir. Qələbə hakimlərin (üç hakimin) səs çoxluğu üzrə müəyyənləşdirilir.

- **XAL ÜZRƏ QƏLƏBƏ-** Döyüş qurtarandan sonra rəqibə qaydalara əsaslanmış vurulan zərbələrin çox sayıda olması əsasında boksuya yan hakimlərin qərarı ilə qələbə verilir.

- **NOKAUTLA QƏLƏBƏ-** Boksunun və kikboksunun rəqibə dəqiq və güclü zərbəsi və ya zərbələri hesabına, rəqibin döyüşü davam etdirə bilməməsi nəticəsində də vaxtından əvvəl qələbə verilir.

- **RƏQİBİN İŞTİRAK ETMƏMƏSİ**  
**HESABINA QƏLƏBƏ-** Rəqibin starta çıxmaması ilə əlaqədar idmançının qələbəsi. Mübarizədə təmiz qələbəyə bərabər tutulur.

- **RƏQİBİN DISKVALİFİKASIYA-**  
**Sİ NƏTİCƏSİNDE QƏLƏBƏ-** Rəqibi diskvalifikasiya olunmuş idmançiya qələbə verilir.

- **TƏMİZ QƏLƏBƏ-** Güləşçinin görüşü təmiz üsulla keçirməsi nəticəsində qabaqcadan təyin edilmiş vaxtin qurtarmasına qədər mübarizəni udması. Təmiz qələbə aşkar üstünlüklə qələbə və “soqo-qacı” (cüdoda mürəkkəb qələbə), həmçinin rəqibin diskvalifikasiyası və ya onun iştirak etməməsi nə-

**QƏL****QIF**

ticəsində olan qələbədir.

**QƏLİB. START QƏLİBLƏRİ-** Qaçacaq idmançını strartda itələmək üçün qurğu. İdmançının inkişaf etdirilən qüvvədən tam istifadə etməklə sağ və sol ayaqları arasında müxtəlif məsafə yaratmağa imkan vermək üçün tətbiq edilir.

**QƏNAƏTÇİLİK**

**- HƏRƏKƏTLƏRİN QƏNAƏTCİLİLİYİ-** Məşq nəticəsində standart fiziki yükü az enerji sərfi və böyük faydalı iş əmsali ilə yerinə yetirməklə ifadə olunan təkmilləşmiş bacarıq.

**- QƏNAƏTCİLLİK TEXNİKASI-** Lazımı, əvvəllər qazanılmış texniki vərdişlərdən düzgün istifadə etmək bacarığı hesabına idman təmrinlərinin icrası zamanı artıq hərəkətlərin, səylərin aradan qaldırılması.

**QƏNAƏTLİ SÜRMƏ-** Yarışda yanacağın az sərf edilməsi zaçot nəticəsini müəyyənləşdirən əsas amil hesab olunur.  
**QƏRAR-** İcrasında qeyri-müəyyənlik və vaxt limiti şəraitində idman mübarizəsində qarşıya qoyulmuş məsələlərin həllinə yönəlmüş hərəkətlər ardıcılığının tapılma və formallaşmasının iradi aktı.

**ATIN QƏRARI-** Atın ənsəni (peysəri) aşağı əymədən başını birinci boyun fə-qərəsində hərəkət istiqamətinə azacıq döndərməsi. Manejdə dönmələr, qaçışlar, voltlar, dairələr və yan hərəkətlərin icrasında olmalıdır. Əks qərar (at irəlli-lədiyi istiqamətə baxmadığı vaxt) yalnız tərs (dalı-dalı) qalopda və çiyinlə daxilə hərəkətdə tələb olunur.

**QURTARMAMIŞ PARTİYAYA QƏRAR VERMƏ-** Təxirə salınmış şahmat

və ya dama partiyası mövqeyinin, qanuna uyğun nəticənin meydana çıxarılması, nəzərdə tutulmayan hallarda qeydə alınması və ya bu partyanın axıra qədər oynanılmasına ehtiyacın olub-olmamasının hakimlər tərəfindən analiz edilməsi.

**QƏTİYYƏT-** Müəyyən şəraitdə tez və düzgün qərarlar qəbul etmək, fəaliyyət prosesini səmərəli reallaşdırmaq bacarığında özünü göstərən iradi keyfiyyət.

**QICIQ, QICIQLANMA-** Xarici və daxili mühit amillərinin (qıcıqlandırıcıların) orqanızmin orqan və toxumalarına təsiri.

**QICIQLANMA QABİLİYYƏTİ-** 1. Orqanızmin xarici mühitin təsirinə öz halını dəyişməklə və ya öz fəaliyyəti ilə cavab vermə qabiliyyəti. 2. Əsəb və əzələ toxumalarının qıcıqlanmaya oyanma reaksiyası ilə spesifik qabiliyyət kimi cavab verməsi.

**QIC OLMA. ƏZƏLƏLƏRİN QIC OLMASI-** Əzələlərin çox vaxt ağrı və taqətdən düşmə hesabına iş fəaliyyəti ni müvəqqəti itirməklə müşayiət olunan qəfil və qeyri-ixtiyari yiğilması. Bu hal həddən artıq gərginliklə və ya soyuqlama ilə bağlı olur. Üzgüçülərdə qic olma baş verərkən üzmə üsulunu dəyişmək və əzələni boşaltmaq lazımlı gəlir.

**QIFIL (KİLİD) (1)-** Sinxron üzgüçülük fiquru olub aşağıdakı əsas duruş və ziyyətlərindən ibarətdir: arxası üstə, yuxarı bucaq, bükülü yuxarı bucaq, kran, yarımvint, əks katalin dönüş, yuxarı bucaq, arxası üstə.

**QIFIL (2)-** Güləşçi əllərini birləşdirən zaman əlinin birini o biri qolun saidindən və ya bayır tərəfdən biləyindən

**QIL**

(çeçələ barmaq tərəfdən) tutur.

- **QRİFİ QIFILA TUTMA-** Qaldırma zamanı baş barmaq qrifə aşından qoyulur, şəhadət və orta barmaqlar baş barmağı yuxarıdan örtür.

**QILIC-** Qaya relyefində zirvədən düşmüs ensiz, sivri sükür törəmələri; dağın əsas yamaclarının kəsişmə yeri.

**QILINC.**

**QILINC TIYƏSİNİN HİSSƏSİ**

- **TİYƏNİN QÜVVƏTLİ HİSSƏSİ-** Qılincın qarda tərəfdən tiyəsinin üçdə bir hissəsi.

- **TİYƏNİN ORTA HİSSƏSİ-** Tiyənin ucu (ağzı) ilə qardası arasında aralıq yerin üçdə bir hissəsi.

- **TİYƏNİN ZƏİF HİSSƏSİ-** Qılinc tiyəsinin uc (ağzı) tərəfdən üçdə bir hissəsi.

**QILINCOYNATMA-** Soyuq idman silahları ilə (rapira, sablya, spaqa) təkmübarizliyi təmsil edən idman növü.

- **RAPİRALARLA QILINCOYNATMA-** Müəyyən yarış qaydaları daxilində gövdəyə sancmalar, eyni vaxtda həmlə etmə situasiyalarında hücum və cavabların taktiki düzüyü ilə soyuq idman silahında təkmübarizlik növü.

- **SABLYALARLA QILINCOYNATMA-** Qaydalar daxilində qurşaq səviyyəsinə qədər sancma və zərbələr endirmək şərti ilə və eyni vaxtda həmlə etmək situasiyalarında hücum və cavabların taktiki düzüyü ilə soyuq idman silahında təkmübarizlik növü.

- **SPAQALARLA QILINCOYNATMA-** Müəyyən yarış qaydaları əsasında idmançının bədəninin bütün hissələrinə (boynun ardi istisna olmaqla) sancmaların endirilməsi və qarşılıqlı həmlələrdə vax-

**QIR**

tunda qabaqlamaqla (1/25 saniyədə) soyuq idman silahında təkmübarizlik növü.

**QIP-** Taekvondoda rəngli kəmər (qara yox) qazananlara verilən şagird ustalıq dərəcəsi.

**QIRILMA (ÜZÜLMƏ)-** Elastikliyi artırın qüvvənin nəticəsində yumşaq toxumaların anatomik bütövlüyünün pozulması ilə qapalı mexaniki zədələnmə.

- **BAĞLARIN QIRILMASI-** Bir qaya olaraq, sümüyə yapışan yerdə baş verən qırılma.

- **ƏZƏLƏLƏRİN QIRILMASI-** Əsəsən əzələ qarincığında və ya əzələlərin vətərə keçən sahəsində lokallaşdırılan qırılma.

**TUTMANIN QIRILMASI-** Güləşçinin tutmadan xilas olmasına imkan verən hərəkəti. Rəqibin qarmaqlanmış əllərinin ayrılmrasında ifadə olunur. 1. Sambo və cüdoda ağridıcı fəndlərdən müdafiənin öhdəsində gəlinən hücum hərəkəti kimi tətbiq edilir. 2. Armsportda idmançıların qoltuqaltılarla qoyulmuş və tutmada olan əllərinin sürüşüb çıxmazı və kontaktı itirməsi.

**QIRMA (SEÇMƏ)-** Stend və ov tüfənglərində döyüş sursatını doldurmağa xidmət edən, hədəfi və ya obyekti vuran müxtəlif diametrlı qurğuşun küreçiklər.

**QIRMANC-** Məşqçinin müstəsna hallarda ata təsiri üçün tətbiq edilən, ucunda nazik xam göndən hörmə qayışlı uzun dəstək.

**XİZƏK TRASININ QISALDILMASI-** Trasda xızəkçilərin məşqi üçün kiçik sürətlərdə aşağı start yerinin keçi-

**QİD**

rilməsi (köçürülməsi).

**KÜLƏKLƏR QIZILGÜLÜ-** Coxillik müşahidələr əsasında ilin müəyyən vaxtlarında bir yerin küləkli vəziyyətinin xəritədə göstərilməsinin qrafik üslu.

**QIDA, QİDALANMA**

**-DISTANSİYADA QİDALANMA-** Məhlul şəklində qida qatışqlarının və suyun distansiyada, yarış fəaliyyəti prosesində xüsusi olaraq yarış qaydalarında nəzərdə tutulmuş məntəqələrdə, eləcə də distansiyanın ixtiyari sahəsində xüsusi qoyulmuş stollarda və ya məşqçilərin, həkimlərin əlindən, eləcə də velosipedin ramasına bərkidilmiş xüsusi termoslardan qəbulu.

**- ƏLAVƏ QIDA-** Spesifik əzələ fəaliyyətinin yerinə yetirilməsi üçün lazım olan yüksək bioloji dəyərli məhsulların orqanizmə daxil olması.

**- İDMANÇININ QİDALANMASI-** Yüksək bioloji qiyməti qida məhsullarında lazımi miqdarda vitaminlər, elmi şəkildə tarazlaşdırılmış tərkibdə züləllər, yağlar və karbohidratlar olan qida; kalorisi və tərkibinə görə idman növünün spesifik tələbatına uyğun hazırlanır.

**- KARBOHİDRATLI QIDA-** Rasionda yüksək tutumlu karbohidratlı məhsulların miqdarının artırılması. **bax.** həmçinin **karbohidrat zərbəsi**.

**QIDA, QİDALANMA-** Maddələr mübadiləsinin tərkib hissəsi kimi qidalanma vasitəsilə enerji itkisinin doldurulması, toxumaların təzələnməsi və quşulması üçün lazım olan maddələrin qəbulu və mənimşənilməsi orqanizmin xarici mühitlə əlaqəsini həyata keçirir.

**- ZÜLALI QİDALANMA-** Əvəzsiz

**QİY**

amin turşularının çox böyük mənbəyi sayılan züləllərin xüsusi çəkisinin rasionda artırılması.

**QİK-** Çəp yelkənin alt şkatorininə bərkidilən ranqout detalları: foklar, qrotlar və bizanlar. Şarnirin köməyi ilə dora bərkidilən qikin bir ucu daban, o biri ucu nok adlanır. Qrot qikini qik qrotlar (bir dorlu yaxtda-qik), bizan qikini bizan-qik, qik foku isə foklar qiki adlandırırlar.

**QİK-ŞKOT PAQONU-** Yaxtda yelkənin formasını dəyişmək məqsədilə qikşkotun hərəkət istiqamətini dəyişmək üçün qurğu.

**QİYMƏT**

**-ARTİSTLİK QABİLİYYƏTİNƏ GÖRƏ QİYMƏT-** Konkilərdə fiqurlu sürüşmə üzrə yarışda məcburi program zamanı hakimlər tərəfindən verilmiş 10-a qədər dəqiqliklə bal (ən yüksək bal -6,0). Qiymətlərin məzmununa daxildir: programın bütövlükdə kompozisiya ahəngdarlığı, onun seçilmiş musiqiyə uyğunluğu, katok meydandan istifadə, özünə əminlik və sürüşmə səlisliyi, duruş, orijinallıq, ifa dərəcəsi.

**- CIXIŞ QİYMƏTİ-** İdman gimnastikasında təmrinlərin hakimlər tərəfindən hazırlanmış qiyməti. Qiymətin 10 bala qədər artırılması məcburi və sərbəst təmrinlərin əla (virtuoz) icrası zamanı, eləcə də sərbəst təmrinlərdə orijinal və riskli elementlərin olması zamanı mümkündür.

**- MÖVQE QİYMƏTİ-** Şahmat və damada mövqe xüsusiyyətlərinin və rəqabət aparan tərəflərin imkanlarının, üstünlüğün kimin tərəfində olmasını müəyyənləşdirmək məqsədilə və davam ediləcək oyunun sonrakı planını

**QIY****QOL**

tutmağın aşkar edilməsi.

**ÖZÜNÜ QİYMƏTLƏNDİRİMƏ**

- Məşqçinin idmançının iradi keyfiyyətlərini, fiziki və psixi vəziyyətini, imkanlarını, davranışını, başqa idmançılar sırasında yerini, qarşılıqlı münasibətini və s. psixoloji nəzarət prosesində qiymətləndirməsi. Yarışlarda davranışını və çıxışı proqnozlaşdırmanın mühüm nizamlayıcısı.

- **SON QİYMƏT**- İdmançıya yarış qaydalarında yazılmış tələbat gözlənilməklə hakimlər briqadasının bütün üzvləri tərəfindən verilmiş qiymətlərdən çıxarılan yekun qiymət.

**- TEKNİKAYA GÖRƏ QİYMƏT-**

Konkilərdə fiqurlu sürüşmə üzrə yarışda sərbəst program hakimlərin 10-a qədər dəqiqliklə verdiyi bal (ən yüksək bal-6,0). Qiymətləndirmənin məzmununa daxildir: programın çətinliyi, müxtəliflik, təmizlik və ifaya əminlik.

**- GÖRÜŞÜN QİYMƏTLƏNDİRİLİLƏRİ**

**MƏSİ**- Güлəşçilərin görüşdə qələbə və ya məğlubiyyətə aparan keyfiyyət qiyməti. Yunan-Roma, sərbəst güləşmədə və cüdoda təsnifat xalları, samboda cərimə xalları ilə qiymətləndirilir.

- **ÜSULLARIN QİYMƏTİ**- Hakimlər tərəfindən güləşçilərin fəndlərinin icra keyfiyyətinin müəyyənləşdirilməsi. Yunan-Roma, sərbəst güləşmədə və samboda fəndlərin keyfiyyəti balla (1-4) və “təmiz” termini, cüdoda “ippon”, “vazari”, “yuko”, “koka” terminləri ilə qiymətləndirilir.

**QLETÇER**- Buzlaq.

**QLIKOLİZ**- Oksigenlə kifayət qədər təchiz olunmayan mühitdə enerji

hüceyrələrini təmin edən karbohidratları (qlükozanı, qlikogeni) süd turşusuna qədər hissələrə ayıran anaerob fermentativ prosesi.

**QLIKOGEN**- Enerji əmələ gətirmək üçün əsas substrat - başlıca səfərbəredici ehtiyat karbohidrat (polisaxarid). Əsasən orqanizmdə əzələlərdə və qaraciyərdə olur.

**QLIKONEOGENEZ**- Əsasən qaraciyərdə iş vaxtı baş verən qeyri-karbohidrat sələflərdə və laktatlarda qlükozanın yaranması prosesi.

**QLÜKOZA**- Orqanizmdə enerjinin əsas mənbələrindən biri olub monosaxaridlər qrupundan karbohidrat.

**QO**- 19 vertikal və 19 üfüqi xanaları olan lövhədə iki partnyorun stolüstü idman oyunu. Məqsəd rəqibin fişkasını aradan götürməkdir. Ən çox Yaponiya və Çində yayılmışdır.

**QODİL**- bax. **Bir-birinə bağlı dönmələr**.

**QO-KART**- Mikroavtomobil kartlarının başlanğıc adı.

**QOL**- bax. **QAPIYA TOP VURMA**.

**QOL ÇALMA**- Bir və ya iki qolla, yaxud qıcıqlarla sürətli hərəkət. Başlanğıc təkan hərəkəti oynaqlarda ardıcıl bükkülmə və açılmalarla icra edilir.

**“QOLDENROD” (“QIZIL ƏSA”)**- Mütləq sürət rekordu üçün daxili yanma mühərrikli sonuncu rekord avtomobilərindən biri.

**QOLF**- Ən qədim idman oyunlarından biri olub onda top “ferv” üzərindən “ti” meydançası kimi tanınan xüsusi hazırlanmış zonadan klyuşka ilə vurulur. Oyunun məqsədi topla çalanı keçmək-

**QOL**

dir, yəni oyunu “ti” meydançasından başlayıb “pattinq-qrin”də yerləşən çalaya minimal sayda zərbələrlə salmaqdır. “Qolf dairəsi” oyunu 18 belə çalan ibarətdir.

**QOLKİPER-bax. QAPIÇI.**

**QOLLARIN BURULĞANLIĞI-** Kamanın üst və alt qollarının səthinin bir-birinə paralel olmamaqla özünü göstərən defekti.

**QOLLARIN BEL ARXASINDA BÜKÜYÜ-** İdman güləşməsində qadağan edilmiş üslub. Rəqibin biləyini kürək tərəfdən böyrünə yastısına sıxıb bağlamaqdır.

**QOLAYLANMA-** Hər hansı hərəkətin icrası qarşısında qolu, ayağı, hər iki qolu və ya hər iki ayağı ilkin yellətmə.

**- DAYAQLI TULLANMALARDА**

**QOLAYLANMA-** Gimnastın körpü-cükəndən itələnəndən sonra dayaqlı tullanmanın icrasından əvvəl ayaqlarla ilkin yellənməsi. Bədənin gərilmiş və ya azacıq əyilmış vəziyyəti əllərin alətə qoyuluşu ilə nəticələnir.

**- ƏYİLMƏKLƏ ƏLLƏR İRƏLİ**

**QOLAYLANMA-** Üzgütün startda tumbadan hazırlıq hərəkəti. Üzgütün məqsədi ən qısa vaxtda bədənnini itələnmənin başlanğıcında ən faydalı və ziyyətə gətirməkdir.

**- SİLAHLA QOLAYLANMA-** Qılınc-oynadanın tiyəni zərbə (sancma) istiqamətinin əks səmtinə geniş aparması.

**- TENNİSCİNİN ZƏRBƏ ZAMANI**

**QOLAYLANMASI-** Tennisçinin zərbələr zamanı ilkin fazası. Onun sıçra'yışla eyni vaxtda gövdəsini böyrü tora tərəf döndərməklə raketkəni geriyə aparması.

**QOR**

**- TULLAYICININ QOLAYLANMASI-** Atletin aləti (yadronu, diskı, nizəni) atmazdan əvvəl qolunu arxaya və ya kənara-arxaya ayırması.

**QONİOMETR-** Oynaqlarda hərəkət amplitudasını bucaq dərəcələrində ölçmək üçün tibbi aparat.

**QONİOMETRİYA-** Tibbi və antropometrik təcrübədə oynaqlarda hərəkət amplitudasının bucaq dərəcələrində ölçülməsi.

**QONQ (SİNC)-** Zərbədən sonra çəkicin və sərbəst bərkidilmiş dairəvi metal diskin rezonans verən səsdən ibarət xüsusi özüsəslənən zərbə qurğusu. Boks raundlarının başlanması və qurtarması, stadion üzrə qaçışda son dairənin başlanması haqqında siqnalizasiya üçün irəlicədən təyin edilir.

**QONYAEV SÜNGÜSÜ (RD)-** Tək damanı tutan üç damanın açar düzülüşü (Qonyaev süngüsü xanaları: - e1, e3, e5, və ya a4, d6, d8, və ya a5, c5, e5, və ya a4, f4, h4). Bu üslub M.K.Qonyaev tərəfindən 1885-ci ildə təklif olunmuşdur.

**QORXUTMA-** Güləşçi fəal hərəkətləri yerinə yetirməklə rəqibi müdafiə olunmağa məcbur edir və nəzərdə tutduğu fəndin icrasına şərait yaradır.

**QORODKİ-** Qədim rus oyunu. Xüsusi meydançada düzülmüş şəhərcik fiqurlarını çəliklərlə (toxmaqlarla) vurub çıxarmaq üzrə iki rəqibin və ya iki komandanın yarışı.

**QOLTUQLUQ (QOLTUQALTI)-** Stolun armsport üçün təchizatı. Qırmızı və göy rəngdə olur. İdmançıların dirsəklərini qoymaşa xidmət edir. Ölçüsü: 18x18 sm, hündürlüyü 2,5 sm.

**QORUYUCU-** Atıcılıq silahının detallı

**QOR**

olub bilavasitə onunla buraxıcı mexanizmin işçi gediş saxlanılır ki, o, təsadüfi (qeyri-ixtiyari) atəsi istisna edir. **QORUYUCU ZİREHLƏR-** Oyunçunun bədənini zərbələrdən, zədələrdən, dərtlib uzadılmaqdan qorumaq üçün bir sıra idman oyunlarında irəlicədən ayrılmış idman forması detali. Dəri və ya məsaməli plastiklərdən naxış salınmış elastik toxunma materialdan hazırlanır. Ən çox dizliklər, dirsəkliklər (qolçaq) və sinəbəndlərdən istifadə olunur.

**QOŞALÜLƏ- bax. Qoşalülə tüsəng. QOVŞAQ (ÇARDAQ, DÜYÜN, KÖŞK, BUCURQAD).**

- **DAYANDIRICI QOVŞAQ-** Dəniz bucurqadı. Hər hansı bir gəmi ipini dayandırıcı kimi, eləcə də yedək ipinin ucunu perlinə bərkidərkən tətbiq edilir.

- **ÇARDAQ (KÖŞK) QOVŞAĞI-** Dəniz mili. İnsanın dor ağacına qalxması üçün köşk əvəzinə istifadə olunur. Həmçinin qaka və ya bitenqə trosu bərkidərkən oqona əvəzinə tətbiq edilə bilir. Çardaq qovşağı yükün böyüklüyündən asılı olmayaraq trosa tarım çəkilmir.

- **BALIQÇILIQ SÜNGÜSÜ QOVŞAĞI-** Dəniz qovşağı. Lövbər çənbərinin araxasına toxunur. Trosu etibarlı bağlamaq tələb olunan bütün hallarda məsləhət görülür. Böyük yüksək zəmanı məsləhət görülmür, belə ki, düyün güclü tarım çəkilir.

- **BRAMŞKOT KÖŞKÜ-** Dəniz mili. Şkotda olduğu hallarda tətbiq edilir. O daha etibrlidir, müxtəlif qalınlıqlı troslarda da tətbiq oluna bilir. Şkotdakından onunla fərqlənir ki, işçi ucu iki dəfə əslinin altından buraxılır.

- **DÜZ BUCURQAD-** Dəniz köşkü.

**QÖV**

Təxminən eyni qalınlıqda iki trosun böyük olmayan dartı qüvvəsi zamanı bağlanması nəzərdə tutulur. Düz bucurqad hər bir trosun ucları paralel, birgə və düzgün sarınarkən, hər iki trosun əsas ucları bir-birinin düz əksinə istiqamətlənir.

- **İKİQAT QAÇ BUCURĞADI-** Dəniz bucurğadı. Böyük yükə davamlı trosları qaka bərkidərkən tətbiq edilir, belə ki, yükün böyüklüyündən asılı olmayaraq bu köşkü qakın ilgəyindən çıxaranda asanlıqla açılır.

- **İKİQAT KÖŞK QOVŞAĞI-** Dəniz mili. İnsan dora çıxarkən bucurğad əvəzinə tətbiq edilir. Bucurğaddan fərqli olaraq müxtəlif böyüklükdə iki ilgəyi var: böyük ilgək adam üçün oturacaq kimi istifadə olunur, kiçiyi isə gövdəni qoltuğun altında əhatə edir.

- **İLGƏK QOVŞAĞI-** Dəniz bucurqadı. Rəngoutun quraşdırılması üzrə işlər zamanı tirləri gəmiyə qaldırarkən və yedəklə çəkərkən tətbiq edilir.

- **QAÇ BUCURĞADI-** Dəniz bucurğadı. Yoğun trosları qaka bərkitməyə xidmət edir. Tros nisbətən çox böyük olmayan yükə davam gətirir.

- **RİFLİ KÖŞK-** Dəniz bucurğadı. Rıfşərtləri birləşdirərkən tətbiq edilir. Düz bucurğad misalında toxunur, lakin ilgəkli olur, əks tərəfə buraxılmış işlək ucu təşkil edir. Rifli köşk asanlıqla və tez dərtlib aralanır.

- **SADƏ SÜNGÜ QOVŞAĞI-** Dəniz qovşağı. Şvartovları bağlamaq zamanı tətbiq edilən ən sadə qovşaq.

- **“SƏKKİZLİK”BUCURĞAD-** Dəniz bucurğadı. Dor iplərinin bloklardan boşaldılmasının qarşısını almaq üçün

**QÖV****QOY**

gəmi iplərinin uclarına düyünlənir.

- **ŞKOT BUCURQADI**- Dəniz qovşağı. Güclü dərti qüvvəsi olan və eyni qalınlıqda troslarda tətbiq edilir. Onlardan birinin oqonu və ya kouşu olur (məs., yelkənin fal bucağının üzərindən fala bərkidilərkən). Yalnız tros dərtlən zaman etibarlıdır.

- **ŞLAQLI SÜNGÜ QOVŞAĞI**- Dəniz qovşağı. Sadə süngü işlədilən yerdə tətbiq edilir.

- **ŞLYUPKA BUCURQADI**- Dəniz qovşağı. Trosu skamyanın arxasına bərkitmək üçün şlyupkaların və ya şvertbotların yedəklənməsində tətbiq edilir. Skamyalarla yalnız bitkilərdən hazırlanmış və ya sintetik troslarla düyünlənir. Qəfil baş verən zəruri halda şlyupkada oturanlar tərəfindən yedək ucunda istənilən gərilmədə asanca çəkilib aralanır.

- **(DOR AĞACININ BAŞINDA) TOP QOVŞAĞI**- Dəniz qovşağı. Doru夸raşdırarkən müvəqqəti geri çəkmə zamanı tətbiq edilir. Dorun topuna daxili ilgəklə geydirilir, qovşağın üç xarici ilgəyi geriyə çəkməni möhkəmlətməyə xidmət edir. Trosun sərbəst uclarından dördüncü (əlavə) ilgək düzəltmək olur. Top qovşağı trosun sərbəst ucları üzərində dərti qüvvəsi zamanı asan açılır.

- **VIBLEN BUCURĞAD**- Bərk çəkilib bağlanmış dəniz bucurğadı. Düz hamar səthi olan cisimlərin (məs., ranqout, lövbər) üzərindən troslar toxunarkən tətbiq edilir.

- **YEDƏK BUCURĞADI**- Dəniz köşkü. Yedək trosunu dorun arxasında bağlamaq üçün və ya bitenqi yedəkdəki yaxta bərkitmək üçün tətbiq edilir. Etibarlıdır, hət-

ta gediş zamanı tez çəkilib aralanır.

**QOVULMA (ÇIXARDILMA)**- Kəməndalı idman oyunlarında yarış nizamnaməsinin kobud pozulmasına görə çox ağır cəza növü: oyuncunu matçın sonuna qədər əvəz olunmaqla və ya əvəz olunmamaqla; oyuncunun matçın gedisində müəyyən vaxt ərzində qovulması (məs., hokkeydə 2, 5, 10 dəqiqə, həndbolda 2 dəqiqə); idmançının rəqibin şayba və ya top vurduğu məqama qədər qovulması (hokkeydə, su polosunda).

**KAVERNANIN QOVUŞUQ YERİ**- İdmançının bədəninin hava-su sərhədi ilə kəsişməsi zamanı baş verən hava boşluğunun qovuşması. Kavernanın dərinlik və səthilik qovuşması fərqlənir, ardıcılılığı bədənin forma və uzunluğundan, alın müqaviməti səthindən (kavitar açıqlığı) və ötürücü sürətdən (alətin hündürlükləri) asılıdır. Suya tullanmalar zamanı sıçratmadan suya fontansız girmə qiymətlidir, bu o zaman yaranır ki, kavernanın dərin qovuşması səthilikdən sonra baş verir.

**QOYMAQ. KÜRƏKLƏRİ ÜSTƏ QOYMAQ**- Güləşçinin hücum hərəkətlərinin məqsədi yunan-roma və sərbəst güləşdə, eləcə də bəzi milli güləş növlərində müəyyən vaxt ərzində rəqibin kürəklərini xalçaya sıxılmağa məcbur etməkdir.

- **KÖRPÜYƏ QOYMAQ**- Yunan-Roma və sərbəst güləşmədə aralıq məqsəd-rəqibi əvvəlcə körpü vəziyyəti alımağa, sonradan kürəkləri üstə xalçaya sıxmağa vadər etməkdir.

- **PARTERƏ QOYMAQ (SALMAQ)**- Hakim yunan-Roma və sərbəst güləşmədə güləşçiyə passivliyinə görə

**QOY**

xəbərdarlıqdan sonra fəal güləşçi yə mübarizə vəziyyəti seçməyə və passiv güləşçi yə parter vəziyyəti almağa işarə verir. Hakim aktiv güləşçinin trikosunun rənginə uyğun sarğılı əlini yuxarı qaldırır və eyni zamanda passiv güləşçinin trikosunun rənginə uyğun digər sarğılı əlini irəli- aşağıya xalçanın mərkəzinə tərəf göstərərək ona parterdə altda yerini tutmağı tələb edir.

**ATIN AYAQLARININ QOYULUŞU-** Atın qabaq və dal ayaqları bütün uzunluğu boyu vertikal və ayrı olmalıdır. Ayaqları aralı qoyma, əyrilik, aralanma, yiğışma, kənara çəkilmə, yeri dəyişdirilmə, dal ayaqların x-şəkillilik, 0-şəkillilik, çox enli və ya çox ensiz qoyuluşu ayaqların quruluşunun qüsürü hesab olunur və hərəkətə təsir göstərir. **“QOYUN ALINLARI”-** Buzlaqların hərəkəti nəticəsində hamarlanmış və cilalanmış dağ minerallarının dərələrin dibində və yamaclarda əmələ gətirdiyi mören sükurlardan ibarət qaya çıxıntıları.

**QÖVS (1)-** Qollar, ayaqlar və gövdə ilə 360 dərəcədən az çevrə üzrə hərəkət. **(2).** Fiqurçunun konkisi ilə çizilən çevrənin hissəsi və ya başqa əyri xətt.

- **ARXAYA-DAXİLƏ QÖVS-** Məcburi fiqur mikroelementi, həmçinin konkilərdə sərbəst fiqurlu sürüşmədə fiqurcu tərəfindən tili hərəkətdə ikən arxaya-daxildən irəli-xaricə hərəkətə dəyişməklə icra edilən iki kəsişən simmetrik qövsdən ibarət dönmə.

- **ARXAYA-XARİCƏ QÖVS-** Məcburi fiqur mikroelementi, həmçinin sərbəst fiqurlu sürüşmədə konkini tili hərəkətdə ikən fiqurcu tərəfindən arxaya-xaricdən

**QÖV**

irəli-daxilə hərəkətə dəyişməklə icra edilən, iki kəsişən simmetrik qövsdən ibarət dönmə.

- **DAXİLİ QÖVS-** Fiqurçunun konkisi-nin daxili tili ilə çizilən çevrənin hissəsi.

- **XARİCİ QÖVS-** Fiqurçunun konkisi-nin xarici tili ilə çizilən çevrənin hissəsi.

- **İLKİN QÖVS-** İtələnmə zamanı fi-qurçunun konkisinin daxili və ya xarici tili ilə çizilən çevrənin hissəsi.

- **İRƏLİ-DAXİLƏ QÖVS-** Məcburi fi-qur mikroelementi, həmçinin konkilərdə sərbəst fiqurlu sürüşmədə tili hərəkətdə ikən irəli-daxildən arxaya-xaricə dəyişməklə fiqurcu tərəfindən icra edilən iki kəsişən simmetrik qövsdən ibarət çevril-mə.

- **İRƏLİ-XARİCƏ QÖVS-** Məcburi fi-qur elementi, həmçinin konkilərdə sərbəst fiqurlu sürüşmədə fiqurcu tərəfindən hə-rəkətdə ikən irəli-xaricdən arxaya-daxile hərəkətə tilin dəyişməsi ilə icra edilən, iki kəsişən simmetrik qövsdən ibarət dönmə.

- **İRƏLİ-XARİCƏ-ARXAYA-DAXİLƏ QÖVS-** Konkilərdə təknəfərlik fiqurlu sürüşmədə müxtəlifadlı ayaqda icra edilən və qövslü 2 dönmənin: irəli-xaricə (birinci dairə) və arxaya-daxilə (ikinci dairə) dönmələrin daxil edildiyi iki dairədən ibarət məcburi fiqur. Dönmələrin təpəsi dairədən istiqamətlənir və fiqurun uzunu-na oxuna yatır. Hər dairənin ölçüsü fiqurçunun boyundan təxminən üçqat artıq olur.

- **İRƏLİ-DAXİLƏ-ARXAYA-XARİCƏ QÖVS-** Konkilərdə təknəfərlik fiqurlu sürüşmədə qövslü 2 dönməni: irəli-daxilə (birinci dairə) və arxaya-xaricə (ikinci dairə) dönmələrin daxil olduğu və

**QÖV****QRO**

fiqurçunun müxtəlifadlı ayaqla icra etdiyi iki dairədən ibarət məcburi fiqur. Dönmələrin zirvəsi dairədən istiqamətlərin və fiqurun uzununa oxuna yatır. Hər dairənin ölçüsü fiqurçunun boyundan təxmini nənə üç qat artıq olur.

**- İRİ QÖVS-** Fiqurçunun dayaq ayağı konkisinin daxili və ya xarici tili ilə çevrə çizir, bu vaxt sərbəst ayaq iri gedmiş hərəkəti edir.

**- KEÇİD QÖVSÜ-** Kirşə-bobsley trasında bir virajdan o birisinə birləşdirici qövs.

**- TƏKAN QÖVSÜ-** Tullanmalarda fiqurçu itələnməni icra edərkən konkinin daxili və ya xarici tili ilə buz üstündə qalan əyri xəttin və ya çəvrənin hissəsi. **QRAN-PRI-** Müxtəlif şəhər və ölkələrdə start seriyaları şəklində keçirilən (bəzi idman növlərində finalı olan), böyük mükafat fondu olan ən böyük fərdi beynəlxalq yarış. Qalib mərhələlərdə və ya final üzrə toplanan xalların yekunu nənə görə müəyyənləşir.

**QRAUNDEFFEKT-** Avtomobil kuzovunun altında havanın seyrəlməsi hesabına meydana çıxan aerodinamik qüvvə.

**QREB-** Snoubordinq idman növündə lövhəni altdan tutub qaldırmaqla icra edilən və qeyd olunan texniki element (lövhə-xizəyi imkan daxilində yüksəyə qaldırmaq lazımdır).

**REQARI-** Öz fərdi maraqlarını komanda ilə birlikdə mübarizəyə və ya komanda liderinin maraqlarına tabe tutan idmançı. Termin peşəkar velosiped idmanı üçün xarakterikdir.

**QRİF**

**- HANTELİN QRİFİ-** Uclarında sərbəst fırlanan oymaqları, daxilində disklərin

yerdəyişməsinə mane olan və ya onları məhdudlaşdırın flyansları olan disklər geydirilmiş, eləcə də vintli bəndlərlə və ya dilçəkli fiksatorlarla təchiz edilmiş 2,8-2,9 sm diametrli, uzunluğu 30 sm və ya daha çox olan metal mil.

**- KÖNDƏLƏN ATMA TİRİN QRİFİ-** Atqı, gimnastik alətin hissəsi- 28 mm diametrdə dəyirmi kəsiyi olan polad ştanq.

**- PAUERLİFTİNQ ŞTANQININ QRİFİ-** Ümumi uzunluğu 2,2 m-dən çox olmur; bəndlərin xarici hissələri arasındaki məsafə 1,31 m-dir, 1,32 m-dən çox olmaz. Diametri 28 mm-dən az, 29 mm-dən çox olmaz. Bəndlərlə birlikdə qrifin çəkisi 25 kq-dir. Oymağın diametri 50-52 mm olur. Məcburi tələbat qrifin mərkəzindən 81 sm enində simmetrik nişan qoyulma.

**- ŞTANQ QRİFİ-** Disklər taxılan, uclarında sərbəst fırlanan 40 sm uzunluğunda oymaqlı olan, 2,8-2,9 sm diametrli, 2 m 20 sm uzunluqlu metal ox.

**QRİN (1)-** 1. Qolf klyuşkasında rezin və ya dəri tutacaq. 2. Əllərlə klyuşkanı tutma. (2). Qolf üçün meydanda çalanın bila-vasitə ətrafında sahmanlanmış ən qısa otlu sahə.

**“QRİN MONSTER” (“YAŞIL NƏHƏNG”)-** İlk dəfə reaktiv mühərrrik qoyulmuş rekordçu avtomobil.

**QROQQİ-** Boksçunun buraxılmış zərbədən sonra halının ayaq üstə pisləşməsini müəyyən edən gicəllənmə.

**QROSSMEYSTER-** Şahmat və dama-da ali idman adı. Şahmatda XX əsrin əvvəlindən, damada isə həmin əsrin ortalarından mövcuddur.

**QRO**

**- BEYNƏLXALQ QROSSMEYSTER-** İri beynəlxalq yarışlarda çox müüm ugurlara görə Beynəlxalq Şahmat Federasiyası Konqresi tərəfindən şahmatçılara, Beynəlxalq Dama Federasiyası konqresi tərəfindən isə damaçılara verilən ömürlük fəxri ad.

**QROT-** Qrot-mağtın qabaq şkatorininə bərkidilən çəp yelkən. Qrot üçbucaqlı (Bermud təchizatı zamanı) və ya dörd-bucaqlı (qafel təchizatı zamanı) olur.

2.Qrot-mağtın alt yelkəni.

**-QROT-FAL-** Qrotu qaldırmağa xidmet edən itiaxon takelaj ləvazimati.

**-QROT-MAÇTA-** İkidorlu yaxtlarda böyük dor. Çoxdurlu yelkən gəmilərində burundan başlıyaraq sayılan ikinci dor.

**QRUP (1)-** İdmançıların yaş üzrə, həzirlıq səviyyəsi və başqa əlamətlərə görə birləşdirilməsi.

**- ƏN GÜCLÜLƏR QRUPU-** İdman mübarizəsini kəskinləşdirmək və yarışlara böyük tamaşa səciyyəsi vermək məqsədilə həddindən çox iştirakçının olduğu zaman bütün yarışan komandaların nümayəndələrindən təşkil olunmuş aparıcı idmançılar qrupu.

**- REFERENT QRUP-** Əhəmiyyətli şəraitdə hərəkət tərzinin seçilməsində idmançının bələdləşdiyi normalar, əla-qələr, müləhizələr və dəyərlər sistemi üzrə qrup. Real və ya xəyalı ola bilər.

**- TƏLİM QRUPU-** İdman məktəbinin struktur bölməsi. Bir qayda olaraq eyni yaş və hazırlıq səviyyəli idmançılar qrupu. 4 tip təlim qrupu var: ilkin hazırlıq, tədris-məşq, idman təkmilləşməsi və ali idman ustalığı qrupları.

**- YAŞ QRUPU-** Yarış iştirakçılarına bə-

**QRU**

rabər şərait yaratmaq üçün onların yaşa görə (pasportla) qruplara bölünməsi. Adətən, qrupları kiçik, orta və böyük yeniyetmələr, gənclər, yaşlılar və veteranlara bönlər. Müxtəlif idman növlərində bu qrupların dəqiq yaş həddi tez-tez uyğun gəlmir.

**QRUP (2)-** Sinxron üzgüçülükdə sərbəst program növü. İdmançı qadınlar qrupunun sərbəst programda (4-dən 8-ə qədər) sinxron ifası.

**QRUPLAŞMA (YUMAQLANMA)-** (1). Gimnastikada bədənin elə vəziyyətidir ki, çanaq-bud və diz oynaqları maksimal bükülür, bel dəyirmi qatlanır, baş sallanır. Akrobatikada, suya tullanmalarда, uzununa tullanmalarda və başqa idman növlərinin hər birinin qruplaşmasının öz xüsusiyyətləri vardır.

**- ƏKS QRUPLAŞMA-** Sinxron üzgüçülük mövqeyi: gövdə suyun səthinə təxminən perpendikulyar, hər iki ayaq çanaq-bud və diz oynaqlarından bükülü, çanaq suyun səthinə yaxın olur.

**- SIX QRUPLAŞMA-** Sinxron üzgüçülük mövqeyi: arxası üstə, budlar güclü bükülü, dizlər sinəyə çəkilmiş, ayaq pəncələr geri dərtilmiş, baldırlar suyun səthinə paralel, kürək dəyirlənmiş, baş azacıq irəli əyləmli olur.

**- UÇUŞDA QRUPLAŞMA-** 1.Uçuşda idmançının (akrobatın, gimnastın, batutistin, suya tullananan və s.) əsas pozalarında bədənin ayrı-ayrı hissələri bədənin ümumi mərkəzinin kütləsinə yaxınlaşır (bədən çanaq-bud və diz oynaqlarında maksimal bükülür, əllər baldırları qucaqlayırlar, dirsəklər gövdəyə sıxlıq, ayaqlar birləşir, pəncələr dala dartılır).

**QUR****QUN**

**2.** Atletik tullanmalarda uçuşda fırlanma sürerinin artması ile havanın müqavimetini azaltmaq üçün idmançının bədənnin ayrı-ayrı hissəsinin qruplaşması və onların bədənin ümumi mərkəz kütłəsinə optimal yaxınlaşması.

**QRUPLAŞMA (2)-** Sinxron üzgüclük mövqeyi: kürək və ya sinə üstündə suyun səthinə müəyyən bucaq altında hər iki ayaq diz və çanaq-bud oynaqlarında bükülür (budlar suyun səthinə perpendikulyar olur, baldırlar suya oturur).

**QUCAQ (QUCUM) (1)-** Antropometrik göstəricilərdən biri. Bədənin müxtəlif hissələrinin - omabanın, sinənin, çıyının və s. çevrəsi üzrə uzunluq santimetrlərə bölünmüş metal və ya kətan lentin köməyi ilə müəyyənləşdirilir.

**QUCAQ (QUCUM) (2)-** Güləşçi görüş zamanı əllərini elə birləşdirir ki, rəqibin bədəni və ya bədəninin bir hissəsi qollarının arasında sıxılıb saxlanmış olur.

**QULLUQ (QULLUQ ETMƏ)-** Gigiyenik və başqa tələbələrin icra edilməsi, qayğı.

**- ATIN DIRNAQLARINA QULLUQ ETMƏ-** Bütün idman atlarının, o cümlədən tamamilə sağlam və axsamayan atların dirnaqlarının və nallanmasının vəziyyəti gündəlik yoxlanılır. Əgər məşq yağışdan sonra yerdə olmuşsa, ayaqları yumaq, buxovluq sümüyü oynağını şotka ilə silib təmizləmək lazımdır. İşdən əvvəl və sonra dirnaq haçası qarmaqla təmizlənməlidir.

**- ATA İŞDƏN SONRA QULLUQ ETMƏ-** İşdən sonra atı addımla gəzdirmək məsləhətdir. Əgər o, bərk tərləmişsə, təri qaşovla qaşıyb təmizləmək

və təri quruyana qədər gəzdirmək lazımdır. Hava soyuqdursa, üstünə çul örtülməlidir. Bir neçə qurtum (3-4) soyuq olmayan su və bir az quru ot vermək olar, 1,5-2 saatdan sonra isə doyunca su və yulaf verilməlidir.

**QUMAN (KMAN)-** Taekvondoda referinin döyüşün qurtardığını bildirən komandası.

**QUMBARA-** Tullamaq üçün döyüş qumbarası formasında idman aləti. Metaldan və ya metala tutulmuş ağacdan hazırlanır. Kütləsi müxtəlif yaş qrupları üçün 250-dən 750 q-a qədər olur.

**DƏRİ QUNC (1)-** Oxatanın qoruyucu təchizatının hissəsi olub kirişin (yay ipinin) mümkün zərbəsi zamanı bazuönünün zədələnməsinin qarşısının alınmasına xidmət edir.

**DƏRİ QUNC (2)-** Siyirmə (çıxarılan) toqqalı sərt çəkmə boğazı olub at sürmədə çəkməni əvəz edir.

**QUNDAQ (DİBCİK, KÜP)-** Silahdan rahat istifadə üçün (aticının çıyının dayamaq üçün) tüfəng qundağının genişlənmiş qurtaracağı. Əllə işlədilən odlu silahın bir neçə növünün əsas yerlərinin və mexanizminin bərkidilmiş hissəsi. Tüfəngdə qundaq dibcik, boyun və mildən ibarət olur. Qundaq möhkəm ağaç növündən hazırlanır.

**QUNDAQ YATAĞI- 1.**Silahın (tüfəngin) qundaq hissəsinə lülə qutusu və antabka bərkidilir. **2.**Dəstəklə pərin arasında avarın mil hissəsi.

**QUNTER-** Cins atın yaxşı, iri bədənli, yerli ingilis mənşəli atla qatışığı. Bu, güclü, çevik, tullanma qabiliyyətli minik atlarının əla cinsi hesab olunur.

**QUR**

**QURBAN, QURBAN VERMƏ-** Şahmat və damada hansısa mənfiət almaq, eləcə də damada kombinasiya qurmaq zamanı dama vermək. Rəqibə könüllü olaraq maddi üstünlük vermə.

- **DÜSSO QURBANI (BD)-** Nöqtələr şəklində mərkəzdə qələbəyə aparan damanın qurban verilməsinə oyunda tez-tez rast gəlirik. Məsələn: A.: 27, 28, 32, 33, 34, 37, 38, 39; Q.: 12, 13, 14, 16, 18, 19, 21, 23. Ardınca 1.27-22! 18:27; 2. 33-29 13-18 3. 29-24 x.

- **İNTUİTİV QURBAN-** Şahmatda dəqiq hesablamağa davam gətirməyən qurban.

- **KEYFİYYƏTİN QURBAN VERİL-MƏSİ-** Şahmatda topun yüngül fiqura qurban verilməsindən ibarət taktiki üslub.

- **MÖVQE QURBANI-** Qalan fiqurların potensialından daha yaxşı istifadə etmək, beləliklə mövqeyi dəyişdirmək məqsədilə şahmat materialını könüllü vermə.

- **RİKU QURBANI (BD)-** Oyunda tez-tez baş verən vəziyyət (A.: 25, 27, 28, 30, 32/35, 37, 38; Q.: 9, 13, 14, 16/19, 21, 23, 24) damanın gözlənilməz qurban verilməsi 27-22! ardınca 34-29-u dəyişdirməklə.

- **TƏSHİH EDİLMİŞ QURBAN.** Şahmat və damada məqsədyönlülüyü təkzib edilməz düzgün qurban.

- **YAYINDIRICI QURBAN-** 1.Şahmatda rəqibin təhdidəcidi figurunu daha az faydalı mövqeyə keçməyə məcbur etmək məqsədi daşıyan taktiki üslub. 2.Damada rəqibin əlverişli gedış etməyə mane olan təhdidəcidi damasının başqa xanaya keçməsi məqsədilə qurban.

**QURĞU (MEXANİZM, KONSTRUK-**

**QUR**

**SİYA).**

- **ASMA SÜKAN QURĞUSU-** Dal tərəfi trans kəsikli kil yaxtlarının və şvertbotların idarə olunması üçün qurğu. Asma sükanlı qurğuların əsas hissələri: sükan qutusu, sükanın pəri, rumpel, sorlin.

- **DAİMİ SÜKAN QURĞUSU-** Kil yaxtlarının idarə olunması üçün qurğu. Daimi sükanlı qurğunun əsas hissələri: baller, helmpart, sükanın pəri, rumpel.

- **İDMAN QURĞULARI-** Məşq məşğələləri və yarışlar keçirmək üçün nəzərdə tutulmuş, meydançalarla təchiz olunmuş müxtəlif cinsli tikililər (stadiyon, zal, hovuz, katok, atıcılıq meydanı, tramplin, idman sarayı, idman meydançası və s.). Örtülü və açıq ola bilər.

- **LÖVBƏR QURĞUSU-** Lövbər qoyması üçün yaxtin təchizat hissəsi. Lövbər qurğusuna daxildir: lövbər, lövbər kanatı (və ya zənciri), lövbər kanatının keçdiyi klüzlər (və ya yarıml klüzlər), kanat (zəncir) üçün qutu və lövbəri qaldırmaq üçün qurğu.

- **SÜKAN QURĞUSU-** Yaxtı idarə etmək üçün qurğu.

- **ŞVERT QURĞUSU-** Yandan müqaviməti və şvertbotda ləpəyə davamlılığı artırmaq üçün qurğu. Şvertdən, şvert quyusundan və şvert-taldan ibarətdir.

**QURMA (QURULMA)-** İdmançının yarış və məşq zamanı müəyyən tərzdə hərəkət etməsi (məs, qəbul olunmuş mübarizə aparmaq taktikasından və ya sevilən üsullardan istifadə etmək), obyektlərdən və idman fəaliyyəti situasiyalarını müəyyən dərəcədə mənimsəməyə psixoloji istiqamətlənməsi və hazırlığı.

**QUR**

**QURŞAQ, BEL (2)-** Anatomik termin.

- **AŞAĞI ƏTRAFLARIN BEL SÜMÜYÜ-** bax. Çanaq sümüyü.

- **ÇİYİN SÜMÜYÜ-** İnsan skeletinin kürəkdən, körpük sümüyü, döş-körpük sümüyü və akromial-körpük oynaqlarından ibarət hissəsi; sərbəst (yuxarı) ətrafları gövdə ilə birləşdirir.

- **ÖRTÜ QURŞAĞI-** Yaxtin gövdəsinin burnundan dalına qədər gedən taxta qurşağı örtüyü. Əgər yaxt böyük uzunluqda dırsa, qurşaq bir neçə lövhədən uc-uc'a bağlanır. Hər qurşaq şpanqoutlara qadaq və ya şruplarla bərkidilir. Ağacdan hazırlanmış müasir yaxtlarda bundan başqa qonşu qurşamları bir-birinə yapışdırma yerlər də tətbiq olunur. Bu, gövdənin çox möhkəmliyini və su buraxmamasını təmin edir.

- **ZİVANALI ÖRTÜ QURŞAĞI-** Yaxtin gövdəsini bilavasitə kılə yapışdırın alt qurşaq örtüyü. Kılın şpunt (zivanə) adlanan növünə daxildir.

**QURŞAQ TUTMA-** Qarşılıqlı yapışan və müəyyən qaydalar üzrə hərəkət edərək qələbə qazanmağa cəhd edən iki idmançının görüşü.

**OYNAYIB QAYTARMA-** Aşağıdakı gedişlərlə xarakterizə olunan debüt: 1. cd4 dc5 2. bc3 cd6 3. cb4 ba5 4.d: b6 a:c7

**“QURU YARPAQ”-** Futbolda topu pəncənin xarici tərəfi ilə kəsməklə icra edilən zərbənin adı. Belə zərbə topa vertikal oxu ətrafında fırlanma hərəkəti verir və müvafiq olaraq ucuşun əyri xətli trayektoriyasına səbəb olur ki, bu da rəqibə onu qəbul etməkdə və ya qaytarmaqdə çətinlik yaradır.

**QUY**

**KAMANIN QURULMASI-** Kamanın atışa hazırlıq vəziyyətinə getirilməsi.

- **ÜFÜQİ QURULMA-** Üfüqi müstəvidə oxun davamlı ucuşunu təmin etmək və onun deformasiyasını azaltmaq üçün kaman yatağının və ya plunjerin yan böyrünün üfüqi yerdəyişməsi.

- **VERTİKAL QURULMA-** Oxların davamlı ucuşunu vertikal müstəvidə təmin etmək üçün kirişdə kaman yatağında və ya yuvada vertikal yerdəyişmə.

**BƏDƏN QURULUŞU-** Bizi əhatə edən mühitin təsiri altında orqanizmin irtsən keçmiş və sonradan qazanılmış morfoloji və funksional əlamətlərinin bütövlüyü. Orqanizmin dayanaqlı, davamlı xasiyyəti. Bədən quruluşunun xüsusiyyəti bədənin ölçüləri, onun proporsiyaları və kütləsinin tərkibi ilə müəyyənləşdirilir.

**QUŞQUN, PƏRDÜM-** Atın quyruğunun altından keçən ilgəkli qayış, at ləvazimati detali. Yəhər irəli sürüşməsin deyə onun arxa qasına düymələnir.

**QUŞTİNQİRİ-** Tacik milli güləşməsi. Paltardan qurşağı qədər yapışmağa və ayaqlarla hərəkətə icazə verilir. Qələbə üçün rəqibi kürəkləri üstə atmaq lazımdır. Buxarada tacıkların buxara güstisi tacik güləşməsinin variantıdır. Buxara güstisində qurşaqdan aşağı (dizdən aşağı yox) tutmağa icazə verilir.

**“QUTUCUQ”-** Velosiped idmanında (trek, şosse) taktiki mübarizə üsulu. Bilərəkdən konkurent-yürüşçülər rəqibi əhatə edərək ona qrupda yürüşün bu anında sərbəst hərəkət etməyə imkan vermir. **QUYRUQCUQ-** Oxu təsbit etmək üçün yay ipinə bərkidilmiş xüsusi qurğu.

**ŞVERT QUYUSU-** Kilində şvertin

**QÜL**

keçdiyi və yarığı əhatə edən şvertbotun daxilində qutu. Qutunun üst kəsiyi su xəttindən yuxarı yerləşir.

**QÜLLƏ**

**- HAKİM QÜLLƏSİ-** 1. Voleybol, tennis və badminton üzrə yarışların hakimliyi üçün xüsusi qurğu. Oyunu yaxşı müşahidə etmək üçün müəyyən hündürlüyü qaldırılmış (tennis üçün 1,8-2,0 m., voleybol üçün 2,3 m) kreslolu konstruksiya. 2. Qaçış üzrə finişdə hakimlərin oturması üçün yer pilləkən formasındadır.

**- NƏZARƏT QÜLLƏSİ-** Yarış zamanı kirşə-bobsley trasının bütün növünü gözdən keçirmək üçün hakim və məşqçilərin müşahidə məntəqəsi.

**- START QÜLLƏSİ-** Avarçəkənlərin yarış hakimliyi zamanı hakim startda qülədə oturur.

**SUYA TULLANMALAR ÜÇÜN QÜLLƏ-**

Suya tullanmalar üçün 1; 3; 5; 7,5 və 10 m hündürlükdə platformalı (taxta, metal konstruksiyalı və ya dəmir-beton) qurğu. Rəsmi yarışlar 5; 7,5 və 10 m-də keçirilir. Qüllə altında suyun dərinliyi ən azı 5m, platformanın uzunluğu isə ən azı 6 m olmalıdır. Alətin qabaq kənarının çıxıntısı ən azı 1,5 m olur. Alətin mərkəzindən hovuzun yan divarına qədər 2,5 m-dən (tramplin 1 m) 5,25 m-ə qədərdir (qüllə 10 m).

**- TRAMPLİN QÜLLƏSİ-** Xizəklərdə tullanmalarda tramplinli start yeri. Tramplin qülləsinin (2-3) köməyi ilə hava şəraitində asılı olaraq tullanmanın qovlama sürəti nizamlanır; qüllə tramplinin yuxarısında olur.

**QÜREŞ-** Türk milli güləşməsi. Güləşçilər görüşü qurşağa qədər soyunmuş

**QÜV**

halda, parça kəmərli, adı milli şalvarda keçirirlər. Tutmalar sərbəstdir. Rəqibini kürəkləri üstə xalçaya (yerə) sixan güləşçi qalib hesab olunur.

**ATIN QÜSURLARI-** Atın əsas çatışmayan, aradan götürülməyə müqavimət göstərdiyi pis cəhətləri: inkişafdan qalması, dirnaq defektlərinin olması, ayaqlarını düzgün qoymaması, zəiflik, ayaqlarını dartması, oynaqlarının, toxuma, əzələ və vətərlərinin xəstəliyi, topallıq, sümük şişi, qapma (dişləmə), ayı yırğalanması kimi xassələrə malik olması.

**QÜVVƏ (GÜC, TƏSİR DƏRƏCƏSİ)** (1)- Mexanikada maddi cisimə başqa cisimlərin və ya sahələrin mexaniki təsir dərəcəsi; hər hansı bir enerjinin mənbəyi ola bilən maddi əsas, səbəb. (2). Xarici müqaviməti aradan qaldırmaq və əzələ gərginliyi vasitəsilə ona qarşı durmaq bacarığı.

**- AĞIRLIQ QÜVVƏSİ-** Yer səthində yerləşərək maddi nöqtəyə təsir edən və bu məntəqənin kütlə məhsuluna vakuumda onun sərbəst enməsinin tezləşməsinə bərabər qüvvə.

**- ASTA QÜVVƏ-** İdmançının praktik olaraq sürəti artırımadan başa çatdırıldığı nisbətən asta hərəkətlərdə təzahür edən qüvvə.

**- AVARIN DARTI QÜVVƏSİ-** Akademik avarçəkmədə avarçəkənin oturduğu skamyaya nisbətdə vertikal müstəvidə firlandığı vəziyyəti. Avarın dartı qüvvəsi uca, alçaq və normal olmaqla fərqləndirilir. Avarın normal dartısı avarçəkənin antropometrik göstəriciləri altında qayıqın sazlanması ilə əldə edilir (fırlanğıcın meydançası və skamyaya arasında vertikal

**QÜV****QUV**

üzrə məsafənin azalması və ya artması).

**- BƏRBƏR TƏSİREDİCİ QÜVVƏ-** Cismə təsir edən bütün qüvvələrin təşkilində həndəsi (geometrik) yekunlaşma.

**- DARTI QÜVVƏSİ-** Ağırlıqqaldırma təmrinlərinin birinci dövrəsi: dartma və təkan zamanı (ştanqı sinəyə qaldırarkən) ştanqı körpücükdən sallağı oturmuş başlanğıcına qədər qaldırma. Ştanqın qaldırılma hündürlüyü müxtəlifdir.

**- DAYAQ REAKSIYASI QÜVVƏSİ-** İdmançının ayaq pəncəsinin alt hissəsinə və ya əlinə tətbiq edilən itələnmə zamanı baş verən dayaq reaksiyası. Əvəzleyici qüvvə böyüklüyünə görə idmançının dayağa basdığı qüvvə ilə bərabərdir və istiqamətinə görə eksdir.

**- DİNAMİK QÜVVƏ-** İdmançı tərəfindən dinamik rejimdə, yəni hərəkətdə təzahür edən və əzələ liflərinin (məs., bokşunun zərbələrdə, müdafiədə, yer dəyişmələrdə inkişaf edən gərginliyi) uzunluğunu dəyişməsi ilə bağlı gərginlik.

**- ƏSƏB SİSTEMİ QÜVVƏSİ-** Eks-tremal şəraitdə (məşqdə və yarışlarda) iş qabiliyyətini xarakterizə edən əsəb sisteminin xüsusiyyəti.

**- FİZİKİ QÜVVƏ-** Müəyyən hərəkətləri yerinə yetirmək üçün fiziki qüvvənin tətbiq edilməsi.

**- HƏRƏKƏTVERİCİ QÜVVƏ** - Təsir istiqaməti sürət istiqaməti ilə üst-üstə düşən və ya onunla iti bucaq yaradan və müsbət fəaliyyəti başa çatdırıran təsir qüvvəsi.

**- İNERSİYA QÜVVƏSİ-** Sürəti artırmağa qarşı yönələn qüvvə; bədən kütləsinin onun sürətlənmə moduluna vurma hasili.

**- İRADƏ QÜVVƏSİ-** İdmançının qarşıya qoyulmuş məqsədin əldə edilməsində, eləcə də məşq və yarış prosesində iradi keyfiyyətlərinin intensivlik və stabitliyinin ifadəsi.

**- İRADİ QÜVVƏ-** Məşq və yarış prosesində meydana çıxan maneələrin aradan qaldırılmasına kömək edən psixi gərginlik.

**- İTƏLƏNMƏ QÜVVƏSİ-** 1. İdmançının dayağa saldığı qüvvənin həcmi. O, idmançının bədəninə etalətindən, eləcə də, qollarının və ciyin qurşağının hərəkət istiqaməti, sürəti və amplitudası hesabına ayaq əzələrinin iş rejiminə təsir edən və bu səbəbdən də son həddə çatdırılmış gərginliyin inkişafından asılıdır. 2. Tras üzrə kirşələrin başlanğıc hərəkət sürətinin artırılması üçün start dəstəyinə kirşə ilə qoyulmuş qüvvə.

**- İZOMETRİK QÜVVƏ-** İdmançının bədəni fəzada öz vəziyyətini dəyişmədiyi şəraitdə gərginlikdə qalan əzələnin uzunluğunun müqavimət dərəcəsi.

**- KAMANIN GƏRİLMƏ QÜVVƏSİ (QABİLİYYƏTİ)-** Kamanı zərbəli vəziyyətə uzadıb çatdırmaq üçün lazım olan qüvvə. Kamanda kirişin uzadılmasının gərilmə qabiliyyəti standart həcmdə göstərilir.

**- KÜLƏYİN QÜVVƏSİ-** Küləyin gücü əhatə etdiyi mühitə təsiri ilə müəyyənləşdirilir. Küləyin gücü Ümumdünya Meteoroloji Assosiasiya tərəfindən 1963-cü ildə dəqiqləşdirilmiş vizual qiymətləndirilmə üçün Bofort şkalasında ballarla qeyd edilir, orada həm küləyin sürəti, həm də xərici hərəkət əlamətləri göstərilir. bax. həmçinin **Bofort şkalası**.

**- QÜVVƏ GƏRGİNLİYİ-** Müəyyən

**QÜV****LAB**

nəticə əldə etməyə yönələn və ya məqsədə çatmaq üçün nəyəsə sərf edilən qüvvə (fiziki, əqli) gərginliyi. İdman fəaliyyəti psixo-fizioloji proseslərin dəyişməsinə səbəb olan böyük qüvvə ilə, bəzən də həddən artıq səylə bağlıdır.

- **MAKSİMAL QÜVVƏ-** İdmançının vaxtı və öz bədəninin xüsusi kütləsini nəzərə almadan əzələlərin maksimal iradı yiğilmaları zamanı sərf etdiyi güc.

**MƏRKƏZİ (ÖLÜ) DARTI QÜVVƏSİ-** Pauerliftinqdə məşq və yarış təmrini. Ştanqı körpücükdən iki əllə ayırma və ayaqları düzləndirmə vəziyyətində gövdənin ciyin oynaqları ilə arxaya və aşağı çəkilməsi.

- **MÜTLƏQ QÜVVƏ-** **bax. maksimal qüvvə.**

- **NİSBİ QÜVVƏ-** İdmançının bədən kütləsinin göstəricilərinə görə sərf edilən maksimal qüvvə (adətən kütlənin hər kənara düşən).

- **PARTLAYAN QÜVVƏ-** Ən az vaxtda daha çox güc göstərmək bacarığı. Maksimal sürəti artırmaqla gücün təzahürü (məs., boksçunun diqqəti cəlb edən zərbələri, tullanın itələnməsini inkişaf etdirən güc).

- **STATİK GÜC-** **bax. İzometrik qüvvə.**

- **SÜRƏTLİ QÜVVƏ-** **bax. Partlayan qüvvə.**

- **SÜRTÜNMƏ QÜVVƏSİ-** Cisinin hər hansı səth üzrə hərəkəti zamanı baş verən müqavimət. Bir sıra idman növ'lərində (üzgüçülük, konkide sürüşmə, xizək, kirşə idmanı, bobsley və s.) nəticəcəyə əhəmiyyətli təsir göstərir.

- **ÜZGÜCÜNÜN İSTİQAMƏTVERİCİ QÜVVƏSİ-** Üzgüçüyə irəli hərəkət

etməyi xəbər verən qüvvənin - əllərin, ayaqların, gövdənin işçi (avarlama) hərəkətləri hesabına yaranır. Üzgüçünün işçi səthlərinə suyun güc reaksiyasını təsir edir. Suyun üfüqi təsir reaksiyasının yönəldiyi tərəfə üzgüçünün bədəninin hərəkət sürəti dərti qüvvəsi adlanır. Bu, əsas hərəkətverici qüvvədir və o öz növbəsində avarlayan səthlərin sürətindən, onun midel kəsiyindən, suyun sürüskənliliyindən və sıxlığından asılıdır. Suyun üfüqi reaksiya təsiri üzgüçünün irəli hərəkətinin düz əksinə yönəlməsi **müqavimət** adlanır. Bu, üzgüçünün bədəninin midel kəsiyindən, suyun sıxlığından, bədənin hərəkət sürətindən asılıdır. Suyun yuxarı istiqamətlənmiş vertikal reaksiya müqaviməti qaldırıcı güc (müqavimət) adlandırılır. Qaldırıcı müqavimət üzgüçünün bədəninin daha uca və sabit vəziyyətini təmin edir. Bu, bədənin profilindən, formasından və üzgüçünün hücum bucağından asılıdır.

- **ZƏRBƏ GÜCÜ-** Zərbə törədən (idmançının bədəni, top və s.) bədənə mekaniki təsir tədbiri.

- **ZƏRBƏLİ FİQURLARIN QÜVVƏSİ-** Şahmat partiyasında hücumda məruz qala bilən fiqurların xanaların sayı ilə xarakterizə olunan keyfiyyəti.

**L**

**LABİRİNT-** Bir-birinin ardınca birbaşa sahəsi olmayan bir neçə virajdan ibarət kirşə-bobsley trası elementi.

**QAYA LABORATORİYASI-** Alpi-

**LAK**

nist idman təlimi bazalarından uzaqda yerləşməyən, təkmilləşmə və dırmanın üsulları üçün müxtəlif formalı relyefi olan qayalar.

**LAKTAT-** Süd turşusu və ya onun duzu. İsləyən əzələlərdə və qanda laktatin konsentrasiyası məşq yükünün intensivliyi və ondan sonra bərpa dərəcəsinin mühüm göstəricisidir.

**LAQ-** Gəminin getmə sürətini ölçmək üçün cihaz.

**LAMPA. SİQNALLARI TƏKRARLA-MA LAMPALARI-** Sancmanı (zərbəni) həmin anda qeydə almaq üçün elektrofiksatora qoşulmuş, qılıncınatma üzrə təkbətək döyüşün gedişi haqqında informasiya sisteminə daxil edilən, iştirakçıların və tamaşaçıların görməsi üçün lampalar.

**LANDO, LANDOLE-** Minik avtomobilin arxa sira oturacaqlarının üstündə dam örtüyünün bir hissəsi açılan birləşdirilmiş kuzov tipi.

**LANDŞAFT-** Komponentləri mürəkkəb qarşılıqlı təsir və əlaqədə olan, ərazisi məhdudlaşdırılmış təbiət kompleksi. İdman səməttapmasında landşaftın əsas komponentinə relyef, hidroqrafiya, bitki aləmi, suni qurğular daxildir. Yarış zamanı bir landşaft zonasından digərinə keçərkən, bu, bir qayda olaraq iştirakçılar oriyentiri tapmanın texnika və taktikasında korreksiya olunur.

**LAPTA-** Hər biri 8 nəfərdən ibarət iki komanda arasında 35x60 m ölçüdə meydançada top və toxmaqla oynanılan rus xalq oyunu. Bir komanda vuran, o birisi aparan (idarə edən) adlanır. Topa toxmaqla uğurla vurulan zərbədən so-

**LEN**

nra vuran komandanın oyunçusu meydandan axırına qədər qaçmağa cəhd edir və geriyə dönərsə, buna görə xal alır. Aparan komanda onu topla vurub oyun dan çıxarmağa çalışır.

**LAST-** Üzmənin süretini artırmaq üçün idman ləvazimati. Qaz pəncəsi formasında rezin və ya plastik alət olub üzgүү pəncəsinin dayaq səthini artırmaq üçün ayağına geyir. Lastlarda üzmə zamanı əhəmiyyətli dərəcədə sürət artır.

**LAT-** Yelkənin arxa şkatorinin donqarını saxlamağa və profilini yaxşılaşdırmağa xidmət edən möhkəm ağacdən və ya laylı plastikdən plastin. Latlar yelkəndə xüsusi ciblərə qoyulur. Latların iki tərəfi açıq (yelkənin arxa şkatorinindən ön şkatorinə qədər) və qısa olur.

**LAUN-TENNİS- bax. Tennis.**

**LEDOBUR-** Boru şəkilli buz qarmağı-alpinist ləvazimati.

**LEER-** Ucları iki tərəfə bərkidilmiş, tərəplə tarım çəkilmiş nazik tros. Dayaqlarında deşiklərdən buraxılan leer bortlar boyunca göyərtəni qorumağa xidmət edir.

**LEİ-** Atlının diz nahiyyəsində, sağrısında və ombasının daxili səthində şalvarına yumşaq dəridən və ya onun əvəzedicisindən tikilmiş halqalar.

**LEQALLIQ (RD)-** Oyunda gedişlər zamanı yaxşı olmayan, lakin qaydalar pozulmadan edilən mövqeyin meydana çıxməsi imkanı.

**LENT-** Bədii gimnastikada ağac tutacaqdan və xüsusi bərkidilmiş ipək lentdən ibarət cisim.

- **FİNİŞ LENTİ-** Finiş xəttində sərbəst bərkidilərək qaçış, yeris üçün distansiyanın hüdudlarını göstərən lent.

**LEV**

**LEVENTİK-** Küləyin əsmə bucağı sıfır dərəcəyə yaxın olanda küləyə nisbətdə yaxtn vəziyyəti. Bu zaman çəp yelkənlər yaxtn diametral müstəvisinə yaxın yerləşir və sakit dayanır.

**LEY-** Xizeklərdə akrobatik tullanmlarda arxaya əyləmli salto.

- **LEY FUL-** Arxaya ikiqat salto: birincisi-əyləmli, ikincisi-vintvari.

- **LEY LEY-** Arxaya əyləmli ikiqat salto.

- **LEY TAK-** Arxaya ikiqat salto: birinci-sində-əyləmli, ikincisində-qruplaşaraq.

**LEYKOSİTLƏR-** Rəngsiz qan hüceyrələri. Leykositlərin bütün tiplərinin fəal hərəkət qabiliyyətli özəyi vardır. Orqanizmdə bakteriyaları və ölmüş hüceyrələri udur, anticişimlər hazırlayır.

**LEYSİ-** 6 m-ə qədər uzunluqda birləşdirilmiş iki cilov ciddi atları çıxardıb gəzdirərkən işlədirilir.

**LƏLƏK. OX LƏLƏYİ-** Müəyyən bucaq altında oxa yapışdırılaraq uçuşda onun sabitliyini təmin edən lələk.

**AT LƏVAZİMATLARI.** Hər at üçün ayrıca seçilən təchizatda-yüyənin üz qayışlarının uzunluğu, yüyən ağızlığının eni, atın süysünü basmamaq üçün yəhərin qabaq qasının hündürlüyü, tapqırın, üzənginin uzunluğu və s. nəzərə alınır.

**LƏYƏNCİK-** Buzla və ya qarla örtülmüş yamacda bura çıxanın hər iki ayağı üstə dayana bilməsi üçün tapdalanmış böyük pillə.

**LİBELA-** bax. **Qaranquşvari fırlanma.**

**-AYAQLARI DƏYİŞMƏKLƏ LİBELA-** Fiqurçunun bir ayaq üzərində

**LİK**

bədənini üfüqi mövqedə irəli firlatma hərəkəti, yəni dayaq ayağını yana açarkən sərbəst ayağa kecid baş verir, sonra yana firlanma yeni sərbəst ayaqla arxaya davam edir.

- **YELLƏNMƏKLƏ LIBELA-** Fiqurçunun bir ayaq üzərində vertikal ox etrafında bədənini firlatma hərəkəti. O, bu zaman geniş amplituda ilə gövdəsini ön-arxa istiqamətdə meyl etdirir.

**LİBERO-** Futbolda rəqib komandanın hər hansı bir oyunçusunun fərdi izleyicisi olmadan geniş diapazonda hərəkət edən sərbəst müdafiəçi.

**LİDER-** 1. Komandada birgə fəaliyyətin təşkilində və qarşılıqlı əlaqələrin rəqulyasiyasında mərkəzi rol oynayan idmançı. Komandalı idman oyunlarında oyuna rəhbərlik edən idmançı. 2. İdman yarışlarında irəlidə gedən iştirakçı və ya komanda.

**AVTOMATİK LİDER-** İdmanın dövrlər üzrə gedən növlərində lazımi hərəkət tempini işləmək üçün müəyyən vaxt intervalında avtomatik siqnal (ışıq, səs) verən cihaz.

**LİDERLİK-** İdmançılar arasında (fəaliyyətin məqsəd və məsələləri ilə əlaqədə) daha nüfuzlu və fəal təşkil edilən yarışda liderlik mövqeyi qarşılıqlı hərəkətlər və əlaqələr prosesində yaranan birincilik.

**LİDERLİK ETMƏ-** Keçirilən yarışda daha yaxşı nəticəsi olan idmançı və ya komandanın, eləcə də idman oyunlarında birincilik qazanmış və ya çempionatda 1-ci yeri tutmuş komandanın vəziyyəti.

**LİKPAZ-** Dodağa oxşar oyuq. Dorun arxasında liktros və gikin üst tərəfi boyunca gedən süngərli oyuq. Onu üstdən dora və gikə bərkitmək üçün qro-

**LİA****LON**

tun ön və alt şkatorini liktrosa uzadılır.

**LİKTROS-** Az meylli enmədə şkatorinə daha çox möhkəmlik vermək üçün yelkənə bitki mənşəli və ya sintetik trosdan həşiyə tikilir.

**LİQA.** Yarış sisteminin vahid strukturunda iştirak edən komandalar (klublar) birliyi.

- **YÜKSƏK LİQA-** Milli çempionat-larda və ya böyük beynəlxalq turnirlərdə güclü komandalar birliyi.

**LİMFA-** İnsan orqanizminin hüceyrə-lərarası boşluqlarını dolduran, bütün toxuma və hüceyrələrə qida daşıyan rəngsiz maye.

**LİMİT-** Velosiped idmanı üzrə yarışda komandaların və yürüşçülər qrupunun liderlərdən geridə qalmasını məhdudlaşdırmaq üçün hakimlər kollegiyasının müəyyən etdiyi vaxt həddi.

**LİNG (MANİVELA) (1)- Bax. Əyilmə, bükülmə, büküş xətti.**

**LİNG (2)-** Uzaq əllə boyunu, digər əllə müxtəlifadlı bazunun altından həmin əlin biləyindən tutmaqla burub çevirmə fəndi.

**LİOFİLİZASIYA-** Dərin vakuumda, xüsusən effektli aşağı temperaturda erzaq məhsullarını yeni qurutma üsulu. Yeyinti sənayesində geniş yayılmışdır, alpinistlərin və qütb ekspedisiyaçılarının qida rasionuna daxil edilən məhsulları almağa imkan verir.

**LİSENZİYA-** 1. Yarışlarda iştirak etmek istəyən və ya rekord müəyyən etmek cəhdində olan hüquqi və fiziki şəx-sə verilən qeydiyyat şəhadətnaməsi. 2. Peşəkar və ya həvəskar statusunu təsdiq edən rəsmi sənəd.

**LİTRAJ-** Mühərrinin litr hesabı ilə ifa-

də olunan işçi həcmi.

**LOK(K)-** İdman rəqslərində texniki element, dayaq ayağının qarşısında və ya gövdənin hərəkəti zamanı onun ardınca qadağan olmuş mövqedə yana qoyulan addım.

**LOKOMOSİYA-** İnsanın fəzada (qaçış, yeriş, tullanma, üzgüçülük və s. zamanı) hərəkətini təmin edən fəal yerdəyişmə.

**LONJA-** Müxtəlif idman növlərində mürəkkəb təmrinləri öyrətmə prosesində təhlükəsizliyi təmin etmək üçün tətbiq edilən mühafizə kəməri.

- **AMORTİZASIYA LONJASI-** Artıq mənimsənilmiş akrobatik tullanmaların, batutda hoppanmaların, “quru” tramplinin (suya tullanmadı) yerinə yetirilməsi zamanı idmançının özünün mühafizəsi üçün asma alət. Təhlükəsizlik kəmərinə məşqçinin köməyi olmadan keçinməyə kömək edən rezin amortizatorlar bərkidilir. Müxtəlif çəkili uşaqlarla iş zamanı “əlavə” yiğimdən-müxtəlif qalınlıqlı növbəli rezin amortizator parçalarından istifadə olunur.

- **ASMA LONJA-** İdmançının gimnastik alətlərdə, suya tullanmalarda, batutta və akrobatik hoppanmalarda mürəkkəb sıçrayışları icra edən zaman mühafizəsi üçün qurğu. Onun əsasını tavana bərkidilmiş bir və iki şkvli blokların üzərindən buraxılmış enli, möhkəm kəmərlər (dəridən, brezentdən) və mühafizədici kəndirlər təşkil edir.

- **ASMA SÜRÜŞKƏN LONJA-** İştirakçı ilə birlikdə dartılıb çəkilmiş tros üzrə blokları hərəkəti asma lonja. Konstruksiyasında həm də rezin amortizatorlardan istifadə olunur.

**LON**

**- ƏLLƏ İŞLƏYƏN LONJA-** Çəkilib uzadılmış kəndir bağlanan möhkəm qurşaqlayıcı kəmər. İdmançını xalçada, (ayağaltında), batutda, "quru" tramplində və akrobatik cığırda fırlanmaya öyrədən zaman iki təhlükəsizlik kəmərin-dən istifadə olunur.

**- UNIVERSAL LONJA-** İdmançını kombinasiya edilmiş tullanmalara (akrobatikada, batutda və suya tullanmalar-da), həmçinin gimnastik alətlərdən sıçrayışlara öyrədən zaman onu mühafizə edən qurğu. O, diyircəkli podşipnikləri olan metal və ya sürüşkən səthə malik sintetik çənbərdə firlana bilən təhlükəsizlik kəmərindən ibarətdir.

**LONJERON. KİRŞƏ LONJERONU-** Kirşələrin idarə olunmasını asanlaşdırmaq üçün uzununa yerləşdirilmiş güclə elementi. Kirşənin iki lonjeronu olur.

**LOPINQ-** Vestibulyar aparatı məşq etdirmək üçün gimnastlar və akrobatların tətbiq etdikləri alət. Bədənin uzununa və köndələninə tam dönməsini icra etməyə imkan verən metal yelləncək.

**LOSİYA-** 1. Su hövzələrində üzmə şəraitini öyrənən gəmiçilik elmi bölməsi. 2. Müəyyən su hövzəsinin naviqasiya xüsusiyyətlərini ətraflı təsvir etməklə üzgüçülük üçün dərslik (hövzənin dibinin relyef xarakteristikası, təhlükəli yerlər və onların hasarlanma sistemi, sahil zolaqları, hidroloji və meteoroloji xüsusiyyətləri və s.).

**LOT-** Dərinliyi ölçmək üçün cihaz. Əl lotu ilə 25 m-lik dərinliyi, diplotla 150 m-lik, mexaniki lotla 200 m-lik, elektrik lotu ilə (exolotla) istənilən dərinliyi ölçmək olur.

**LÜK**

**LÖHRƏM (YORTMA) YERİŞ-** İki tempdə diaqonal allür. Ayaqların istənilən diaqonal cütlüyü löhrəm yerişlə başlamalıdır. İdman atlarda löhrəm yeriş işçi, orta, qısaldılmış, toplu, artırılmış, löhrəm atlarda zavod təcrübələri zamanı ippodromda trot, razmaşka (yaygın), max (dövrəvi), şüx ola bilir.

**- LÖHRƏM TƏLİM YERİŞİ-** Belə löhrəm yeriş zamanı minici üzəngiyə qalxma-maqla yəhərdə oturur.

**- YÜNGÜLLƏŞDİRİLMİŞ LÖHRƏM YERİŞ-** Löhrəm yeriş zamanı minici templər arası üzəngiyə qalxır, sonra yəhərə oturur və dərhal yenə azca qalxır. Bu, miniciyə uzun məsafələrə löhrəmlə gedisi yüngülləşdirir (asanlaşdırır).

**LÖVBƏR-** Çevrilmiş çətir formasında yerləşmiş 4-6 sərt ayaqlı lövbər. Əsasən bortdan kənara düşən əşyaları axartmaq və ya tutmaq üçün istifadə olunur. Büyük olmayan şvertbotlarda qarmaq vasitəsi kimi də tətbiq olunur.

**LUTS.** Konkilərdə fiqurlu gəzişmədə arxaya kənara gedişlə icra edilən sıçrış növü. Ayaq barmaqlarının ucunda icra edilən qrupa aiddir, bu vaxt təkan ayağı buz üstündə dişcikdə durur. Fiqurçu əvvəlcə dayaq ayağı ilə buz üstündən itələnir. Bədənin ucuşda firlanma istiqaməti mənfidir, yəni təkan qövsünün əks istiqamətinə, kənara firlanır.

**- İKİQAT LUTS-** Lutsun icrası zamanı fiqurçu buzun üstünə enənə qədər havada iki dövrə vurur.

**- ŞPAQATDA LUTS-** Lutsun icrası zamanı fiqurçu buzun üstünə düşənə qədər havada ayaqlarını geniş açaraq tullanır.

**LÜK-** Goyərtənin altındakı sahə ilə

**LÜL**

əlaqə üçün göyərtədəki deşik. Lüklər işıqlı və işıqsız olur. İşıqlı lüklərin damı (qapağı) adətən, şüşəli olur.

**- BAYDARKA LÜKÜ-** Sükəni nizamlaşdırmaq üçün baydarkanın göyərtəsində deşik.

**LÜLƏ-** Atıcılıq silahında güllənin uçusunu istiqamətləndirən əsas hissə. Lüleinin daxili hamar (düz) və ya gülləyə öz oxu ətrafında fırınma hərəkəti vermək üçün kərtikli olur. Hamar lüləli silah stend atıcılığında, kərtikli isə güllə atıcılığında işlədirilir.

**LÜLƏNİN AĞZI-** Odlu silahın lülə kanalının çıxış deşiyi.

**LYAKROSS-** Hər komandada 12 nəfər olmaqla 5,4x5,4 m ölçüdə qapıları olan 63x100 m-lik meydanda top və raket-klyuška ilə oynanılan komandalı idman oyunu. Oyunun məqsədi qapiya mümkün qədər çox top vurmaqdır. Kişi ləhəri biri 15 dəqiqə olmaqla 4 taym, qadınlar isə 25 dəqiqədən ibarət 2 taym oynayırlar. Lyakross güc tətbiq edilən oyundur.

**LYUBKİ-** İki eyni rəngli damanın yaratdığı özünəməxsus keçid-qapı. Bura rəqibin daması da daxil ola bilər. A.: f4; Q.: d4, f6 1. f4-e5.

**Mm**

**MAE-** Karatedoda qarşısında zərbələrin, hərəkətlərin istiqaməti frontal olan düz səth.

**MAHMIZ-** Atı idarəetmənin əsas vəsiyyəti kimi minicinin qıçlarının dizdən dabana qədər olan daxili hissəsi.

**- DAXİLİ MAHMIZ-** Manejdə atsür-

**MAK**

mə zamanı manejin daxilinə tərəf yönəlmüş mahmız.

**- XARİCİ MAHMIZ-** Manejdə atsürmə zamanı divar tərəfə yönəldilmiş mahmız.

**MAİLLİK**

**- QAÇIŞ CIĞIRINDA MAİLLİK-** Qaçış ciğirinin üfüqi xəttə nisbətdə eniş bucağı. Qaçış ciğiri səthinin mailliyi qaçış istiqamətində 1:1000-i və köndələn istiqamətdə 1:100-ü aşmamalıdır.

**- DİSTANSİYANIN MAİLLİYİ-** İdmən oriyentirini tapmada yüksəklik distansiyasının uzunluğuna faizlərlə ifadə olunan yekun yığım nisbəti.

**- VİRAJ ÜZRƏ QAÇIŞ VAXTI BƏDƏNİN MAİLLİYİ-** Qaçıcı virajı keçən zaman bədəninin müvazinətini saxlamaq üçün vertikaldan irəliyə daxili dairə istiqaməti üzrə əyilir.

**- VİRAJIN MAİLLİYİ-** Qaçış ciğiri səthinin üstü örtülü yerlərdə, bobsley trasında, trek döşəmə yolunda və s. yerlərdə viraj əyrisi mərkəzinə tərəf mailliyi. Tras səthinə perpendikulyar idmançı və alətin virajda sabit vəziyyətini təmin edən ümumi təzyiqin istiqamətini almaq üçün hesablama sürətindən və viraj əyrisi radiussundan çıxış edərək maillik düzəldilir. O, tras səthi və üfüqi yastılıq arasındaki bucaqla ölçülür.

**“MAİTA!”-** Cüdoda güləşçinin təslim olmaq haqqında işarəsidir ki, o bu sözü ucadan tələffüz edir. Hərfi mənada “təslim oluram” deməkdir.

**MAKQİ-** Taekvondo və txekvondoda təcrid etmə.

**- ARE MAKQİ-** Gövdənin aşağı hissəsini (qurşaqdan aşağı) müdafiə.

**MAK**

**- XANSONAL MAMTONQ PAKAT MAKQI-** Gövdənin orta hissəsini açıq ovuclu bazuönü ilə müdafiə.

**- KIMQAN MAMTONQ MAKQI-** Gövdənin orta hissəsini (çiyindən qurşağı qədər) iki əllə müdafiə.

**- MAMTONQ AN MAKQI-** Gövdənin orta hissəsini bazuönüün daxilə hərəkəti və yumruqla müdafiə.

**- MAMTONQ PAKAT MAKQI-** Gövdənin orta hissəsini bazuönüün xəricə hərəkəti və yumruqla müdafiə.

**- OQUL MAKQI-** Bədənin üst hissəsi (başı) müdafiə.

**- YANSONAL ARE MAKQI-** Gövdənin aşağı hissəsini bazuönüün aşağıya hərəkəti ilə müdafiə.

**- YANSONAL MAMTONQ MAKQI-** Gövdənin aşağı hissəsini iki əlin bazuonluları ilə müdafiə.

**MAKRODÖVRƏ-** İdman formasının müvəqqəti itirilməsi, stabiləşməsi və inkişafı ilə bağlı və özündə bir sıra bitkin dövrü, mərhələni, yarımdövrü əhatə edən yarımillik (bəzi hallarda 3-4 aylıq), illik və çoxillik formada böyük məşq dövrəsi.

**MAQAZİN-** Atıcılıq silahında lülənin xəzinəsində (qutu, disk və ya borucuq şəklində) qoyulmuş patronların verilməsini təmin edən xüsusi qurğu.

**MAQNETO-** Avtomobilərin (motosikletlərin) daxili yanacaq mühərrinin yanma sistemində maqnit-elektrik cihazı.

**MAQNEZİ (MAQNEZİUM OKSID )-** Gimnastların ovcunun alətə və ya qoşa akrobatik təmrinlərdə akrobatların ovcunun yapışmasını yaxşılaşdırmaq üçün istifadə olunan aq rəngli toz maddə.

**MAQNUS EFFEKTİ-** Fırlanan topun

**MAN**

uçuş zamanı yan gücünün meydana çıxməsi. Maqnus effekti nəticəsində futbolda küncdən zərbə zamanı top qapıya düşə bilir.

**MANEƏ (1)**

**- AĞAC MANEƏ-** At idmanı yarışlarında kol və ya çırrı ilə doldurulmuş, dövrəsi ağaclar toxunma təbii və ya süni maneə.

**- ÇOX UCA MANEƏ-** At idmanı yarışlarında tərkib hissələri bir-birinin üstündə vertikal yerleşmiş maneə.

**- ÇOX UCA VƏ ENLİ MANEƏ-** At idmanı yarışlarında hündürlüyü və eni hesablanan maneə.

**- ENİŞLİ MANEƏ-** At idmanı yarışlarında tullanmağı yüngülləşdirən çox alçaq qoyulmuş maneə.

**- ENLİ MANEƏ-** At idmanı yarışlarında dəf edilməsi üçün tullanma tələb edən daha enli maneə.

**- HƏRƏKƏTSİZ MANEƏ-** At idmanı yarışlarında üst hissəsi düşməyən maneə.

**- SULU MANEƏ-** İdmançı at idmanı yarışlarında at üstündə su kanalını, çayı (suya, suda və sudan tullanmalar) rəf etməlidir.

**MANEƏ, ƏNGƏL, SƏDD (2)- 1.**

Qolfda meydanda oyunçuya zərbəni icra etməyə mane olan, lakin arxitektorun planına görə olmamalı cisim. Oyunçunun qaydalara uyğun olaraq, ona əngəl törədən maneəni götürmək və ya topu başqa nöqtəyə keçirmək hüququ vardır.

**2.** Qolf oyunu gedisiçi çətinləşdirməkdən ötrü qəsdən saxlanılan (bunker, su səddi) xüsusi hazırlanmış və ya təbii oyun meydani elementi.

**- BİRBAŞA (DÜZ) SU SƏDDİ-** Sarı payacıqlarla göstərilmiş sədd.

**MAN**

**- YANDAN SU SƏDDİ-** Qırmızı payaçıqlarla nişanlanmış sədd.

**MANEƏLƏR****- AT İDMANINDA MANEƏLƏR-**

Təbii və süni maneələr, onların quraşdırılma və sistemləşdirmə növləri çoxdur. At idmanının konkur, kross, stiplçez növlərində tətbiq edilir.

**- SÜNİ MANEƏLƏR-** Kross qaçışı distansiyasında xüsusi qoyulmuş maneələr (baryerlər, hasar və s.), eləcə də at idmani yarılarında (konkur) marşrutda quraşdırılmış maneələr.

**- TƏBİİ MANEƏLƏR-** Kross qaçışı distansiyasında rast gəlinən təbii mənşəli maneələr (xəndəklər, yıxılmış ağacların gövdələri, gölməçələr və s.), eləcə də at idmanı yarılarında təbii şəraitdə rast gəlinən maneələr (xəndəklər, su kanalları, kiçik sel axıntıları, hasarlar, hörgülər, yığınlar, torpaq səngərlər, yoxuşlar, yamaclar və s.).

**MANEJ**

**- ATLETİKA MANEJİ-** Atletika məşğələləri üçün qaçış cığırı, tullanmalar və yadro atmaq üçün bölmələri olan örtülü dam altında yer (bina).

**- MİNİYƏ ÖYRƏTMƏ YARIŞLARI ÜÇÜN MANEJ-** 20x60 m ölçüdə hasarlanmış açıq və ya qapalı meydança aşağıdakı hərflərlə işarələnir: girişdə “A”, sonra saat əqrəbi istiqamətində künkdən 6 m aralı “K”, hər 12 m-dən bir “B”, “E”, “C”, “H”; qısa divar üzrə ortada “A”-nın qarşısında «Ü» və sonra uzun divar üzrə hərflərin qarşı tərəfində əks uzun divarda «M», «R», «B», «P», «F». Bununla yanaşı, orta xətt və uzun divar üzrə hərflər arasında nöqtələr

**MAN**

görünməlidir. Hərflər manejin divarı üzrə xaricdə baryerdən 0,5 məsafədə yerləşməlidir, hərflər isə orta xətt üzrəancaq qeyd edilir, lakin yarış iştirakçıları onları əzbər bilməlidirlər (“A”-dan üstdə “K”, “L”, «X», “N”, “J”). Manejin baryerindən 5 m-də “E”, “N”, «U», «M» və «B» hərflərinin əks tərəfində 5 hakim dayanmalıdır. Əgər 3 nəfər hakimlik edirsə, onlar qısa divarda “N”, «U», «M» nöqtələrində oturlurlar. Baş hakim «U» nöqtəsində olmalıdır.

**MANEVİR- 1.** Taktiki hərəkət. İdmançının rəqibə münasibətdə daha əlverişli mövqe tutmaq, hərəkətlərin icrası üçün münasib şərait yaratmaq məqsədilə yerdəyişməsi. **2.** Şahmatda və damada vahid niyyətlə bağlı və konkret məqsəd güdən bir sıra gedişlər.

**- FLANQ (CİNAH) MANEVİRİ-** Müttəhərrik rəqibin hərəkət sərbəstliyini məhdudlaşdırmaq üçün boksçunun kəndirə və rinqin küncünə sıxışdırılması (zərbələrin təhlükəsi ilə addımlarını irəli və kənara qoymaqla).

**- FRONTAL MANEVİR-** Fəal hücumda olan rəqibini sıxışdırmaq və ya ona yaxınlaşmaq üçün boksçunun müdafiə ilə irəli hərəkət uyğunluğu (dayaqlarla, yayınmalarla, baş vurmaqla və ya onların kombinə olunması ilə).

**MANEVİR ETMƏ - (1).** Güləşçi ayaq üstə xalça üzərində müxtəlif istiqamətlərdə yerdəyişmələr etməklə (tutmaqla və ya tutmamaqla) nəzərdə tutduğu texniki fəaliyyətin icrasına, rəqibə yaxınlaşmaq və ya ondan uzaqlaşmaq üçün lazımı məqamlar seçilir.

**MANEVİR ETMƏ- (2).** 1. İdmançıya

**MAN**

planlaşdırıldığı fəaliyyəti yerinə yetirmək üçün münasib şərait yaratmağa imkan verən bir sıra taktiki hərəkətlər. İdman oyunlarında oyunçunun topu (şaybanı) iti ötürmək, qapıya zərbə vurmaq, səbətə atmaq üçün yaxşı mövqə seçmək məqsədilə meydanda (meydançada) daimi uzlaşdırılmış yerdəyişmələri. **2.** Müxtəlif şahmat fiqurları ilə mövqeyi yaxşılaşdırmaq, mühüm yerləri tutmaq, fiqurları mərkəzləşdirmək məqsədilə çox və ya az əhəmiyyətli manevrlər. **3.** Şahmatda rəqib düşərgəsində zəif yerlər yaratmaq və onlardan istifadə etmək məqsədilə manevretmə hallarından biri.

**- SÜRƏTLİ MANEVR ETMƏ (Fİ-QURLU SÜRMƏ)-** Avtomobildə müxtəlif fiqurları keçən zaman ayrıca vertikal dayaqlar, tırlar və xətlər şəklində meydançanın səthinə çizilmiş məhdudlaşdırıcıları bildirən müəyyən təmrinlərin icrasından ibarət yarış növü.

**MANEVRLİLİK-** Şahmat fiqurlarının taxtanın bir sahəsindən başqa sahəsinə tez yerdəyişmə etmə bacarığı.

**MANJET. AKADEMİK AVARIN MANJETİ-** Avarın zədələnməsinin qarşısını almaq üçün fırlanğıcda kürəyə bərkidilən düzbucaq formalı dəri və ya plastmas aralıq qat. Manjetə dabancıq geydirilir ki, onu belə elastiki aralıq qat daha möhkəm saxlasın.

**MANOMETR-** Maye və qazın təzyiqini ölçmək üçün cihaz. İdmanda manometrlə velosiped və avtomobil kameralarının, futbol topunun və başqa topların təzyiqi müəyyənləşdirilir.

**- XİZƏK MARAFONU-** Xizəklərlə qacış üzrə 50 km-dən daha artıq məsa-

**MAR**

fələrə yarışların şərti adı.

**- KONKİSÜRMƏ MARAFONU-** Konkilərdə çox uzaq məsafələrə - 20, 40 km və daha uzaq məsafələrə (200 km-ə qədər) çox sürətli qacış yarışları. **MARAQ (MƏNAFE, FAYDA)-** İdmançının seçdiyi idman fəaliyyətinə və onun qiymətli cəlbedici tərəflərinə (həzirlığın nəzəriyyə və metodikasına, məşq metodlarına, yarışlarda çıxışına və s.) münasibəti. İdmançının maraq, dəlil, sübut, ideyalar və s. kimi niyyətlərinin bilavasitə əsasında dayanan fəaliyyətinin real səbəbidir. Marağın məqsədyönlü formallaşması tərbiyə və təlim prosesində mühüm əhəmiyyətə malikdir.

**MARKA**

**- GƏMI İPLƏRİNĐƏ MARKA-** Gəmi iplərinin uclarının açılmaqdan qorunmaq üçün hörülməsi. Sadə marka qoyma zamanı gəmi iplərinin ucu yelkən sapi ilə bərk sarınır, sonra onu xüsusi üsulla bərkidirlər. İki üzdən tikilmiş haşiyəli markanın qoyulmasında sadə marka əlavə olaraq iki üzdən tikilir.

**- ÖLÇMƏ MARKASI-** Yelkənin və gəmi gövdəsinin bəzi ölçülərini ranqoutda və yaxtın korpusunda məhdudlaşdırıran nişan.

**MARKALAMA-** Yarış qaydaları tələbatına görə silahlara, alətlərə, təchizat və ya ləvazimtlara uyğunluğu haqda marka vurulur.

**- XİZƏKLƏRİ MARKALAMA-** Yarış vaxtı xizəklərin əvəz olunmasının qarşısını almaq üçün startdan əvvəl onlara xüsusi nişan qoyulur.

**- OXLARI MARKALAMA-** Oxa vurulan və onun gövdəsinin qalınlığı və

**MAR**

diametrini gösterən nömrəli indeks.

- **SİLAHLARI MARKALAMA-** İdman silahlarının yarış qaydaları ilə müəyyən edilmiş uyğunluğunun yoxlanılması.

**MARKÖR-** Şort-trek üzrə yarışlarda qaćış cığırını nişanlamaq üçün tətbiq edilən rezin və ya plastmas kəsik konus (hündürlüyü 5-10 sm, aşağı diametri 10-12 sm, üst diametri 4-6 sm). **2.** Qolfda oyunçunun zərbələrini sayıb hesaba alan həkim. **3.** Qrin oyununda topun vəziyyətini qeyd edən nişan; **4.** Bilyardda oyunun hesabını aparan şəxs.

**MARŞ-** Ritmində idmançıların hərəkətinin, yürüşünün, həmçinin buz üzərində idman rəqslərində orijinal rəqslərin ifa edildiyi musiqi əsəri.

- **ON DÖRD ADDIMLIQ MARŞ- bax.**  
**Fortinstep.**

**MARŞ-SIÇRAMA-** Hərbi-tətbiqi yarış növü. Düz olmayan yerlər üzrə başlıca olaraq uzun məsafələrə qaćışla uyğunlaşdırılan tezləşdirilmiş yerişlə hərəkət etmə.

**MARŞAL-** Qolf meydanında oyunçuların hərəkət etmə sürətini və onların etiketi gözləməsini izləyən rəsmi şəxs.

**MARŞRUT-** İdmanın bəzi növləri üzrə yarışlarda idmançının getdiyi yol, eləcə də səyahətdə, ekspedisiyada məcburi keçdiyi əsas məntəqələri göstərməklə qalxmalar.

- **AT İDMANINDA MARŞRUT-** Konkur və ya kross maneələri üzrə hərəkət istiqaməti. Xüsusi düzəlişlərdən, "Ov" və "Seçim üzrə" konkurlardan başqa digər maneələr nömrələndikləri ardıcılıqla aradan qaldırılır.

- **SƏRBƏST MARŞRUT-** Maneələri aradan qaldırma üzrə yarışlardan biri

**MAS**

olub hər atlı maneələr meydanında qoyulmuş marşrutların arasından birini özü seçir ("Ov", "İstədiyi kimi seçim" üzrə və başqa birini).

**MARTİNQAL-** Aşağı ucunda qarınaltıni buraxan ilgəkli adı qayış. Atın qabaq ayaqları arasından sinəsi üzrə yuxarı keçən, atın başını düz saxlamaq üçün yüyündən tapqıra gedən qayış iki hissəyə ayrılır, cilovu buraxan halqalarla qurtarır. Cilov dartılan zaman martinqal ata başını lazım olandan çox yuxarı qaldırmağa imkan vermir.

**MASAJ-** İnsan orqanları və toxumalarına aparat və ya əllərlə xüsusi üsullarla həyata keçirilən mexaniki təsir.

- **BƏDƏNİN QIZİŞDIRILMASINA XİDMƏT EDƏN MASAJ-** İdmançının iş qabiliyyətinin artırılması məqsədilə bilavasitə startdan əvvəl, bədənin açılışması dövründə və ondan sonra edilən masaj.

- **BƏRPAEDİCİ MASAJ-** Fiziki işdən sonra yorğunluğu götürən masaj.

- **HAZIRLIQ MASAJI-** İdmançının məşq təmrinlərinə hazırlaşmasına yönəlmüş masaj.

- **QIZİŞDIRICI MASAJ-** Soyuq havalarda məşq məşğələlərindən, yarışlardan əvvəl, qaćış, tutuşma və cəhd göstərmələr arasında tövsiyə edilən masaj.

- **LOKAL İDMAN MASAJI-** Bədənin hansısa bir hissəsinin (yuxarı və ya aşağı ətrafların, döş qəfəsinin və s.) masajı.

- **MƏŞQ MASAJI-** Məşq məşğələləri prosesində idmançının orqanizminin funksional vəziyyətini artırmaq məqsədilə edilən masaj.

- **MÜALİCƏVİ MASAJ-** Bir sıra xəstəliklərdə həkimin təyinatı üzrə müa-

**MAS**

licə məqsədilə tətbiq edilən masaj.

- **NÖQTƏ MASAJI**- Masajçının barmağı və ya əli ilə bədənin səthində dərinin bioloji aktiv nöqtələrinə təsir göstərdiyi masaj.

- **ÖZÜNÜMASAJ**- Yorğunluğu götürmək, iş qabiliyyətini saxlamaq və yüksəltmək məqsədilə şəxsin özü özünə tətbiq etdiyi masaj.

- **SAKİTLƏŞDİRİCİ MASAJ**- Lüzumsuz psixoloji gərginliyi, xüsusən yarışlarda startqabağı gərginliyi aradan qaldırmaq üçün məsləhət görülən masaj.

- **SEQMENTAR MASAJ**- Bədənin səthinin müəyyən refleksogen zonalarında masaj.

- **SUALTI-CƏRƏYAN MASAJI**- Vandada su cərəyanının yüksək təzyiqi altında hidromasaj. Çekini salmaq üçün tətbiq olunur.

- **TONUSU QALDIRAN MASAJ**- Start süstlüyü (apatiyası) ilə mübarizə aparmaq üçün tövsiyə görülən masaj.

- **ÜMUMİ GİGİYENİK MASAJ**- Organizmin həyat fəaliyyətini normallaşdırmaq, bədənə qulluq etmək üçün, eləcə də digər gigiyenik məqsədlə tətbiq edilən masaj.

- **ÜMUMİ İDMAN MASAJI**- Əsas masaj üsullarından istifadə etməklə bədənin bütün səthinin masajı.

- **VİBRASIYALI MASAJ**- Xüsusi aparat-vibratorların köməyi ilə əzələlərin titrəyişinə səbəb olan masaj. Vibrasiyalı-vakuum və vibrasiyalı-sualtı masaj növləri vardır.

- **YARIŞQABAĞI MASAJ**- İdman yarışına hazırlığa kömək edən masaj.

**MASAJÇI**- Masajın metod və üsulları-

**MAT**

na yiyələnmiş mütəxəssis.

**MASKA. QILINCOYNATMA MAS-KASI**- Qılıncıdanın metal tordan, boğazaltı qayış və boyunduruqdan ibarət təchizatının məcburi hissəsi. İdmançı maskanı başını, üzünü və boynunu zərbələrdən (sancımalardan) qorumaq üçün geyinir.

**MASKALANMA**- Güləşçinin öz əsl niyyətini rəqibindən gizlətməyə və onu yalnız qərar çıxarmağa, nəticədə öz taktiki məqsədini daha səmərəli həyata keçirməyə imkan verən taktiki hərəkətləri.

**MASSOQI**- Taekvondoda məşq tutamışı (sparrinq).

**MAŞIN. ATDAŞIMA MAŞINI**- Atları (3-9) daşımak üçün alçaq döşəməsi, geniş qapısı, enən trapi olan maşın.

**BUZYIĞAN MAŞIN**- Katokda yüksək keyfiyyətli buzu saxlamaq üçün istifadə olunan mexanizm. Belə maşın buzu yonub rəndələyir, buz qırıntılarını kuzovuna toplayır, buzu isti və ya soyuq su ilə təmir edir, hamarlayır.

**MAŞINKA**

- **ATMA MAŞINKASI**- Stend atıcılığında ciddi verilmiş istiqamət və məsafədə (80 m-ə qədər) hədəflərə atmaq üçün qurğu.

- **TÜKLƏRİ YAPIŞDIRMAQ ÜÇÜN MAŞINKA**- Kamandan oxatmadə xüsusi qurğu olub lələkləri oxa müəyyən bucaq altında yapışdırmağa xidmət edir.

**MAT (1)**- Şahmat mübarizəsinin son məqsədi. Müdafiəsi olmayan şah.

**APARILMIŞ MAT**- Şahı öz fiqurlarından geri çəkmək üçün bütün xanaları əldən alınmış şahmat partiyasında vəziyyət.

- **XƏTTİ MAT**- Şahmat partiyasında

**MAT**

iki topla verilmiş mat.

**- PAQON MATI-** Şahmat partiyasında elə bir vəziyyətdir ki, şahın lövhəsinin kənarında hər iki tərəfi tutaraq (elə bil “paqon” yaradıb) şaha geri çəkilməyə xana yeri qoymur.

**- “UŞAQ” MATI-** Şahmat partiyasında qara fiqurların 1. e4 e5 2. Cc4 Cc5 3. Ff3 Kc6 4. F: f7 x gedişlərindən sonra yaranan mat.

**MATÇ- 1.** İki və ya bir neçə idmançı (komanda) arasında keçirilən idman yarışı. Burada əvvəlcə həm iştirakçıların sayı, həm də şəxsi tərkib müəyyənləşdirilir. Bir çox matç görüşləri ənənəvi xarakter daşıyır. **2.** Trekdə sprinter yürüşlərində iki velosipedçinin ötüşməsi. Nəticəyə görə qalibə xal hesablanır və ona yarışı davam etdirməyə hüquq verilir və ya o, qalib hesab olunur (üç yürüşdə iki qələbədən sonra).

**MATÇBOL-** Tennis matçında oynanılan xal. Qələbə və ya məğlubiyyət bütün matçın gedişini həll edə bilir.

**MATÇ-REVANŞ-** Təkrar görüşdə rəqiblərdən biri elə həmin rəqiblə əvvəlkى görüşdə itirdiyi titulu özünə qaytarmağa cəhd edib əvəzini çıxır.

**MATÇ-TURNİR-** Adətən çox olmayan iştirakçıların iki və daha çox dövrədə keçirdiyi şahmat və ya dama yarışı. Belə iştirakçıların arasında qısa yarışlar keçirilir.

**“MATE!”-** Cüdo güləşində hakim termini olub güləşçiləri dayanmağa və yapışmanı buraxmağa işarədir.

**MATERIAL-** Şahmatda fiqur və piyadalar üçün ümumi ad.

**MAUNTENBAYK-** 1. Velosiped yü-

**MAY**

rüşlərinin yeni növü olub hamar olmayan dairəvi traslarda keçirilir. Distansiyaya çox miqdarda döngələr, yoxuş və enişlər daxildir. Yürüşün davametmə müddəti kontrol vaxtla məhdudlaşır: kişilər üçün 2 saat 30 dəqiqə, qadınlar üçün 2 saat. Yarışda yerlər yürüşçülərin kontrol vaxtin qurtardığı anda trasdakı düzümü ilə müəyyənləşdirilir. **2.** Yaxşı amortizasiyalı və böyük diapazonlu dişli çarxları olan dağ velosipedi: qabaq təkərdə 3, arxa təkərdə 8-9 dişli çarx yürüşçüyü trasın mürəkkəb sahəsini qət etməyə imkan verir. Təkərlərin şınləri 4-5 sm diametrde və riflənmiş protektoru olduğu üçün yol örtüyü ilə ilışməni artırır və əlavə amortizasiyanı təmin edir.

**MAVASI-** Karatedoda üfüqi səthdə dairəvi zərbələr trayektoriyası.

**MAYALLAQ-** 1. Akrobatik və gimnastik təmrin. Əllərin döşəməyə və ya alətə dayağı ilə bədənin baş üstündən fırlanma hərəkəti. İrəli, arxaya, kənara; qruplaşaraq, bükülərək, əyilərək; bir və ya iki əlin təkanı ilə; müxtəlif çıxış vəziyyətlərində icra oluna bilir; **2.** Güləşçinin xalça üzərində bədəninin köndələn oxu ətrafında arxası üstə diyirlənmə hərəkəti, manevretmə variantı (bədənin ağırlığını pəncədən tədricən barmaqların ucuna salma üsulu).

**- ARXAYA MAYALLAQ-** 1. Döşəmədə və ya tirdə təmrin. Dayaqdan əlavə tutmaqla, arxaya aşmaqla, başa və əllərə dayaq verməklə dayağə əlavə girrərək mayallaq. **2.** Güləşçinin sağrıdan kürəyi üstə aşması.

**- AYAQLAR ARALI OTURUŞA İRƏLİ MAYALLAQ-** Tirlərdə təmrin.

**MAY**

Çiyinlərdə dayaqdan ayaqlar aralı oturuşa belibükük irəli mayallaq.

- **BAŞ ÜSTÜNDƏ DURUŞDA ARXAYA MAYALLAQ-** Döşəmədə və tirdə təmrin. Böyrü üstə vəziyyətdən böyrü üstə qruplaşaraq və ya əllərini qoyaraq baş üstündə duruşa belibükülü arxaya mayallaq.

- **BELİBÜKÜLÜ ARXAYA MAYALLAQ-** 1. Tirlərdə təmrin. Əllərdə duruşdan arxaya yellənmə vəziyyətdən irəli yellənməklə arxaya mayallaq aşma, qolları yanlara açaraq çiyinləri atqıya (qola) dayaq vermə anında əllərdə dayaqda arxaya yellənmə. 2. Çiyinlərdə duruşdan qolları yanlara apararaq əllərdə dayaqda, qabağa yellənmə vəziyyətində arxaya mayallaq.

- **BORMOTKİN MAYALLAĞI- bax.**

**TAM DÖNMƏKLƏ ARXAYA MAYALLAQ-** Gimnast Oleq Bormotkinin adı ilə adlandırılır.

- **ÇƏP MAYALLAQ-** Güləşçinin sol çiyindən sağ sağrıya və ya sağ çiyindən sol sağrıya diyirlənməsi.

- **DAYAĞA ARXAYA MAYALLAQ-** Qollarda təmrin. Əllərdə dayaqda arxaya yellənmə vəziyyətdən əylərək arxaya mayallaq və əlləri qola (atqıya) qoymaqla dayağ keçid.

- **İRƏLİ MAYALLAQ-** Güləşçinin kürəkdən sağrıya tərəf aşırılması.

- **SAĞRI ÜZƏRİNDƏN MAYALLAQ-** Çaparaq gedən at üstündə edilən gimnastik təmrin.

- **TAM DÖNMƏKLƏ ARXAYA MAYALLAQ-** Tirlərdə təmrin. Çiyinləri qoldan (şüvüldən) ayırib açma anında tam dönməklə əyilib arxaya mayallaq.

**MEX**

- **TULLANIŞDAN MAYALLAQ-**

Döşəmədə və tirdə təmrin. Bir və ya iki ayağın təkanı ilə uçusdan əllərin dayağına qədər qruplaşaraq və ya belibükük irəli mayallaq.

- **UZUN MAYALLAQ-** Döşəmədə və tirdə təmrin. Bükülərək və ya belibükülü, dayaqdan mümkün qədər uzaqda əllərlə toxunmaqla bir və ya iki ayağın təkanı ilə irəli mayallaq.

**MAZĞAL-** Tir divarında atəş açmaq üçün deşik.

**MEDAL-** Müxtəlif dərəcəli yarışlarda 1-ci (qızıl medal), 2-ci (gümüş medal) və 3-cü yeri tutan (bürcən medal) idmançıların aldığı mükafat, xatırə nişanı. Adətən yarışlarda ilk üç yeri tutan idmançılar mükafatlandırılır.

- **XATIRƏ MEDALI-** Yarışlarda tutduğu yerdən asılı olmayaraq bütün iştirakçılara, eləcə də hakim və məşqçilərə xatırə olaraq verilən nişan.

- **OLİMPIYA MEDALI-** Olimpiya oyunlarında nailiyyətlərinə görə idmançılara verilən mükafat (1-ci, 2-ci və 3-cü yerlərə).

**MEDİSİNİBOL- bax. Doldurulmuş top.**

**“MEDİSON”-** Aralıq finişləri olan 50-60 km məsafədə (trekde 200 dövrə) qrupla və qoşa velosiped yürüşü. Qalib aralıq və əsas finişlərdə toplanmış xalların cəminə görə müəyyən edilir.

**MEXANİK-** Texniki tələbata uyğun olaraq avtomobilin, motosiklin, velosipedin və s. texniki sazlığını təmin edən şəxs.

**MEXANİZM-** Hərəkəti ötürmək və dəyişdirmək üçün texniki qurğu.

**MEX**

**- BURAXICI (ZƏRBƏNİ BURAXICI) MEXANİZM-** Zərbəli tətiyə çaxmağı qoymaq, atəsi icra etmək və qoruyucuya ötürmək üçün odlu silah qurğusu.

**- PNEBMATİK SİLAHIN ZƏRBƏLİ MEXANİZMİ-** Pnevmatik silahın zərbə vasitəsilə bağlayıcı elementin yerini dəyişdirməyə xidmət edən mexanizmi.

**- ZƏRBƏLİ MEXANİZM-** Odlu silahdan atəş açan zaman patronun kapşulu (pistonunu) vurmağa xidmət edən çaxmağın bizi.

**KOMBİNASİYA MEXANİZMİ-** Dəmada vurdurmaq və götürməklə həllə dici zərbəyə hazırlıq.

**MEXANOTERAPİYA-** Xüsusi aparatlar vasitəsilə fiziki təmrinlərlə müalicə metodu; çox vaxt müalicə gimnastikası ilə uyğunlaşdırılaraq tətbiq edilir.

**MEKSİKANKA-** Akrobatik təmrin, gövdənin üfüqi vəziyyətinə qədər qanırlama.

**MELANXOLİK-** Temperamentin dörd əsas tipindən biri. Melanxolik idmançı əsəb sisteminin zəif tipi, psixi fəallığın aşağı səviyyəsi, tez yorğunluğu, yüksək həssaslığı, tez təsirlənməsi, xarici qıcıqlandırıcıya az dayanaqlı, yüksək həyəcanlılıq və startda apatiya vəziyyətinə meyilli, nəticələrin stabil olmaması, təkmübarizlik və komandalı idman növləri ilə bağlı olmayan fərdi idman növlərinə üstünlük verməsi ilə xarakterizə olunur.

**MEMORİAL-** Məşhur idmançıların, məşqçilərin, eləcə də idmanın inkişafında böyük əmək sərf etmiş şəxslərin xatirəsinə həsr olunan idman yarışları.

**MENECER-** Peşəkar idmando rəhbərlik edən, idmançıların kommersiya ya-

**MET**

rışlarında və başqa çoxmərhələli startlarda iştirakını təşkil edən, bəzi hallarda belə yarışlar ərəfəsində onların hazırlanlığını təşkil edən və onların qazancından müəyyən pay alan sahibkar.

**MERİDİAN-** Yer kürəsinin qütblərindən keçən və düzbucaq təşkil etməklə ekvatoru kəsən dairəvi xəyalı xətt.

**- COĞRAFI MERİDİAN-** bax. Həqiqi meridian.

**- HƏQİQİ MERİDİAN-** Yerin və gəminin coğrafi qütblərindən keçən böyük dairə xətti.

**- KOMPAS MERİDİANI-** Gəminin maqnit kompası əqrəbinin oxundan keçən şaqulı müstəvinin yer səthi ilə kəsişən xətti.

**- MAQNİT MERİDİANI-** Yerin maqnit sahəsinin yer səthində güc xətti proyeksiyası. Maqnit meridianından keçən vertikal düz səth maqnit meridianının müstəvisi adlanır. Bu müstəvidə maqnit kompasının sərbəst asılmış əqrəbi yerləşir. İdman xəritəsinin (idman səmttapması üzrə) işçi sahəsində maqnit meridianının xətləri yerdə 500 m-ə uyğun intervalla göstərilir; Xəritə çərçivəsinin iki yan tərəfi bir qayda olaraq, maqnit meridianına paralel olmalıdır.

**METABOLİZM-** bax. Maddələr mübadiləsi.

**METALA TUTMA, ÜSTÜNƏ METAL ÇƏKMƏ-** Yaxtın gövdəsinə və ranqouta takelajı və kraspisi bərkitmək üçün nəzərdə tutulmuş yaxtın metal hissələrinin ümumi adı.

**METOD**

**- BƏRPA (OLMA) METODU-** Markalanmış trasda və ya yarış zamanı idman səmttapmasının başqa növləri üzrə isti-

**MET**

qaməti itirəndə səmttparma üsulu. Tras üzrə hərəketdə xəritəyə müraciət etmə-dən, lakin yeri və öz yolunu diqqətlə gözdən keçirməklə və rast gəlinən səmtləri yadda saxlamaqla nəticə çıxarılır.

**- KARBOHİDRAT ACLİĞİ METODU-** Qaraciyərdə və əzələlərdə qliko-gen ehtiyatlarının qurtarmasının xüsusi metodikası bodibildində ona görə tətbiq olunur ki, karbohidratların mənimsənilmə dərəcəsi və bu ehtiyatların yerinin doldurulma sürəti sonradan yüksəlsin. Praktiki olaraq yarış həftəsi qabağı bir neçə gün ərzində qidanın karbohidrat komponentini tədricən məhdudlaşdırmadan, eləcə də qlikogenin enerji mənbəyi kimi əzələ yığılmaları üçün tez sərf olunmasına hesablanmış məşqin xüsusi təşkilindən ibarətdir.

**- KARBOHİDRATI DOYDURMA METODU-** Qaraciyərdə və əzələlərdə qlikogen ehtiyatlarının həddindən artıq doydurulmasının xüsusi metodikası yarışlar qabağı idmanın müxtəlif növlərində tətbiq olunur. Qidanın karbohidrat aclığının ardınca karbohidrat komponentinin pilləli artımı da olur.

**- NATRİUMLA DOYDURMANIN QÜVVƏDƏN DÜŞMƏ METODU-** Bodibildinq yarışları öncəsi bir neçə gün müddətində tədricən xörək sodiumunun artırılması, sonrakı dövrdə sodiumun kəskin azaldılması diuretik hormonun azaldılması stimulyasiyasına hesablanır. Bu manipulyasiya hüceyrələrarası sahə-lərdən və dərialtı birləşdirici toxumalar-dan suyun maksimal kənar edilməsi məqsədilə və əzələlərin səlisliyinin artırması naminə həyata keçirilir.

**MET****- PROQNOZLAŞDIRMA METODU-**

**1.** Ümmülikdə idmanın inkişaf perspektivlərini, idman nəticələrini, məşq sistemlərini, yarış qaydalarının, təmrinlərin tək-milləşdirilmə texnikasını qabaqcadan görmə metodu. Bu zaman müşahidə edi-lən tendensiyaların ekstrapolyasiya və interpolyasiyası, riyazi modelləşdirmə eks-pert sorğusu, tarixi analogiya və s. nəzərə alınır. **2.** Markalanmış trasda səmttparma zamanı xəritənin qabaqcadan oxunması üsulu. Dayaq nöqtəsində olan idmançı təxmin edilən hərəkət istiqamətinə xəritə sahəsində baxır, yolda gözlənilən əsas oriyentirləri yadda saxlayır və sonra tras üzrə irəliləyerək dayanmadan, hətta hə-rəkətini ləngitmədən və xəritəyə baxma-dan fikrən bu oriyentirləri özlüyündə qeyd edir.

**MƏŞQ METODU-** Məşqçi və idmançının iş üsullarının məcmusunun köməyi ilə idman hazırlığı səviyyəsinin artmasının konkret məsələləri həll olunur: lazımi keyfiyyətlər tərbiyə olunur, ba-carıq və vərdişlər mənimsənilir, idman hazırlığı qanuna uyğunluğunun dərk edilməsi baş verir.

**- BƏRABƏR ÖLÇÜLÜ MƏŞQ METODU-** İşin fasiləsiz, uzunmüddətli rejim, bərabər ölçülü sürət və ya cəhdlə xarakterizə olunan metodu.

**- DAİRƏVİ MƏŞQ METODU-** Müx-təlif əzələ qruplarına və fasiləsiz və ya intervallı işin tipinə görə funksional si-stemlərə təsir göstərən təmrinlərin ar-dicil icrası. Adətən, idmançıların 1-3 dəfə keçdiyi dairəyə 6-10 təmrin ("stansiya") daxil edilir.

**- DİSTANSİYALI MƏŞQ METODU**

**MET**

**DU-** Fasiləsiz uzun təmrinlər metodu.

- **FASİLƏLİ MƏŞQ METODU-** İşin sürətini və ya gücünü dəyişməklə fasiləsiz hərəki rejimlə və məşğələlərin növbələşməsi ilə xarakterizə olunan metod.

- **INTERVALLI MƏŞQ METODU-** Məşğələlərin ciddi dozalaşdırılmış və istirahətin əvvəlcədən planlaşdırılmış intervalla yerinə yetirilməsi.

- **KONTROL MƏŞQ METODU-** İdmançının hazırlıq səviyyəsinə nəzarət məqsədilə məşğələlərin icra edilməsi.

- **TƏKRAR MƏŞQ METODU-** İntervallı metod kimidir, lakin istirahətin intervallarının uzunluğu idmançının hal-əhvali üzrə planlaşdırılır.

- **YARIŞA AİD MƏŞQ METODU-** Yarışlardan idmançının hazırlıq səviyyəsinin artırılması vasitəsi kimi istifadə edilməsi.

**METODİKA**

- **TƏLİM METODİKASI-** Hərəki bacarıq və vərdişlərin öyrənilməsinə, eləcə də onların sonrakı təkmilləşməsinə yönəlmüş təmrinlərin, üsulların və metodların cəmi.

- **MƏŞQ METODİKASI-** İdman təkmilləşməsi prosesində daha böyük effekt əldə etməyə yönəlmüş metodlar, metodik üsullar və təmrinlər sistemi.

**METR (rəqsədə)-** İdman rəqslərində güclü və zəif hissələrin bir-birinə müxtəlif nisbətdə bərabər növbələşməsi.

**MEYDAN (1)-** Müxtəlif idman növləri ilə məşğul olmaq üçün idman meydançası.

- **MÜBARİZƏ MEYDANI. bax. Qılıncoynatma ciğiri.**

- **ATIŞ MEYDANI-** Atış üçün xüsusi kompleks idman tikilisi. Bura tirləri, silahları və döyüş sursatını saxlamaq

**MEY**

üçün anbarlar, silah emalatxanaları, ümumi fiziki hazırlıq məşğələləri üçün idman meydançaları və qurğular, otel kompleksi daxildir.

- **BƏDƏNİ “QIZİŞDIRMA” HƏRƏKƏTLƏRİ ÜÇÜN KONKUR MEYDANI-** Maneələri aradan qaldırmaq üzrə yarış yerinin yaxınlığında iki maneə - uca və enli-uca, dəf edilə bilən, müəyyən istiqaməti göstərən bayraqlar arasında bədəni qızışdırma hərəkətləri üçün meydan. Hakim burada bədəni “qızışdırıcı” hərəkətləri izləyir.

- **CƏRİMƏ MEYDANI-** Futbol meydanında qapıların düz qarşısında yerləşmiş və qapı xəttinə bitişik 40, 32 x 16,5 m-lik düzbucaqlı sahə. Sahənin daxilində müdafiə olunan komandanın futbolçusunun oyun qaydasını kobud pozduğuna görə 11 metrlik cərimə zərbəsi təyin olunur.

- **DAYAQ MEYDANI-** Dayağın xarici məntəqələrini birləşdirən məhdudlaşdırıcı xətlərlə bədənin yerləşdiyi dayaq səthinin sahəsi.

- **FUTBOL MEYDANI-** Torlu qapılarla təchiz edilən, qapı xəttinin ortasında quруulan 64-75x100-110 m ölçüdə ot və ya sintetik qazon. Əsas nişanları: orta xətt, mərkəzi dairə, qapı meydançası, cərimə meydanı, 11 m-lik qeyd yeri və künc bölmələri.

- **GÖNDƏRİŞ MEYDANI-** Tennis meydançasının hissəsi. Meydançanın eninə oxu boyunca düzəldilmiş göndəriş xətli, yan və orta xətləri olan düzbucaqlı dördbucaq.

- **KONKUR MEYDANI-** Maneələri dəf etmək üzrə atçıların yarışı üçün

**MEY**

ölçüsü ən azı 40x75 m, yumşaq və hamar torpaqlı marşrutun sxemi ilə nəzərdə tutulmuş bütün maneələri olan hasarlanmış meydança. Tərəflərin birində hakimlər üçün zəng və ya sinc, imkan daxilində mikrofon və səs gücləndiricisi olan tribuna vardır.

**- QAPI (QAPICI) MEYDANI-** Bir sıra idman oyunlarında müxtəlif ölçülü və formalı, qapı xəttinə yaxın yerləşən (futbol və hokkeydə düzbucaqlı) meydan sahəsi (meydança). Bu meydanda fəaliyyət göstərən qapıcıının oyun qaydaları ilə nəzərdə tutulmuş müəyyən üstünlükləri vardır.

**- OT ÜSTÜNDƏ HOKKEY ÜÇÜN MEYDAN-** 55x91,4 m ölçüdə ot və ya sintetik qazonlu meydan. Quruluş texnikasına görə ot üstündə hokkey meydanı futbol meydanına oxşayır. Əsas nişan əlamətləri: orta xətt, 22,9 metrlik xətt (punktirlə), zərbə dairələri.

**- STOLÜSTÜ TENNİS MEYDANI-** Ortada stol olmaqla hər tərəfdən alçaq bortlarla hüdudlanmış, üzəri hamar döşəmə və ya bərk torpaq meydança.

**- SU POLOSU ÜÇÜN MEYDAN-** Torlu kapıları olan, dərinliyi 1,8-2 m, düzbucaqlı, 20-30 m-lik (qapı xətləri arasında məsafə) su meydançası. Əsas nişan qeydləri: mərkəzi xətt, qapı xətti, 2 və 4 metrlik xətlər.

**- TOPLA HOKKEY ÜÇÜN MEYDAN-** 3,50x2,10 m ölçüdə kapıları olan, 70x110 m ölçüdə düz buz sahə. Əsas nişan əlamətləri: orta xətt, mərkəzi daire, cərimə meydanları, sərbəst zərbə məntəqələri, zərbə üçün 12 m-lik qeyd yerləri, künc bölmələri.

**MEY**

**- ZACOT MEYDANI-** Reqbi üçün qapıların arxasında meydan sahəsi. Hükum edən komandanın oyunçuları topu bura gətirməyə və yerə endirməyə çalışırlar, buna görə müəyyən miqdarda xal alırlar.

**MEYDAN (2)-** 1. Şahmat taxtasında xana. Meydanın rəngindən asılı olaraq aq və ya qara rəngdə olur. 2. Damada dama taxtasının oyun (tünd rəngli) xanası.

**- GÜCLÜ MEYDAN-** Şahmat fiqurunun elə möhkəm mövqe tutduğu, onu oradan qovub çıxarmağın və ya dəyişdirməyin çətin olduğu meydan.

**- ZƏİF MEYDAN-** Şahmat taxtası üzərində rəqibin fiquru tərəfindən tutulan, lakin onu oradan piyada ilə ümumiyyətlə qovub çıxarmağın mümkün olmadığı, belə cəhd olarsa mövqeyin zəifləməsinə gətirib çıxaran meydan.

**MEYDANÇA**

**- ATSÜRMƏ MEYDANÇASI-** Minicilərin və atların məşqləri və öyrənmələri üçün nəzərdə tutulmuş yumşaq torpaqlı, daşsız, hasarlanmış hamar sahə.

**- BASKETBOL MEYDANÇASI-** 15x28 m ölçüdə torpaq örtüklü (açıq havada), taxta və ya sintetik döşəməli (binada) idman meydançası. Meydançada 180x120 sm-lik lövhələri olan taxta və ya metal çənbərlər quraşdırılır. 305 sm hündürlükdə torlu metal halqalar bərkidilir. Əsas nişanlar: mərkəz dairə, üç xal verilən zonalar, məhdudlaşdırılmış zonalar və cərimə atmaları sahələri.

**- BEYSBOL MEYDANÇASI-** Tərəfləri 90 dərəcədə bucaq altında ayrılan, 100x125 m ölçülü sektor şəklində nişan qoyulmuş ot və ya sintetik qazonlu

**MEY**

sahə. Meydança şərti olaraq iki zonaya - daxili və xarici meydana bölünür. Daxili meydana 27 m 45 sm-lik tərəfləri olan kvadrat daxil edilir (kvadratın hər bucağında bazalar var; kvadratın əsasındakı baza "ev" adlanır). Kvadratın mərkəzində göndərmə dairəsi çizilir.

**- ÇİMƏRLİK VOLEYBOLU MEYDANÇASI-** Minimum 3 m-lik sərbəst zona ilə əhatə olunmuş 18x9 m ölçüdə idman meydançası. Meydançanın səthi dərinliyi ən azı 30 sm olan hamarlanmış qumdur. İki üz və iki yan xətti var. Orta xətti yoxdur.

**- DƏRİNLİYƏ TULLANMALAR ÜÇÜN MEYDANÇA-** Qarmaqlarla gimnastika divarına bərkidilmiş iki da-yaqda yerləşən taxta plankalardan ibarət köməkçi gimnastik alət.

**- HƏNDİBOL MEYDANÇASI-** 20x40 m ölçüdə torpaq örtülü (açıq havada), ya da taxta və ya sintetik örtülü (bina-da) idman meydançası. Üz xətlərin mərkəzində torlu qapılar yerləşir. Əsas nişan işarələri: orta xətt, qapıcı meydanı xətti, sərbəst atmalar xətti, 7 metrlik cərimə atması xətti.

**- HOKKEY MEYDANÇASI-** Bortlar-la hasarlanmış, dairəvi künclərə malik, 29,5-30x60-61 m ölçüdə düz buz sahəsi. Künclərdə dəyirlənmənin radiusu 8,5 m-dir. Hər üz bortun 4 m-liyində qapı xətlərinin ortasında torlu qapılar qurulur. Əsas nişan işarələri: orta xətt, meydançanın mərkəzi məntəqəsi və mərkəzi dairəsi, müdafiə zonası, orta zona, hücum zonası, sonuncu atma məntəqələri və dairələri.

**- QORODKİ OYUNU MEYDANÇA-**

**MEY**

**SI-** Qorodki oyunu üçün 13-15x25-30 m ölçüdə yer. Rənglə qeyd edilmiş şəhər (2x2 m) taxta (beton və ya asfalt) meydandan (9x4,5 m), məhdudlaşdırıcı torla və ya ən azı 3 m hündürlükdə hasarlı şalbanbaşı ilə döşənmiş bənddən, mə-həllələr və yarımməhəllələr yerlərin-dən ibarətdir. Meydança elə qurulmalıdır ki, toxmaqların atılması şimal və ya şimal-şərq istiqamətində baş tutsun.

**- MINİ-FUTBOL VƏ YA FUTZAL MEYDANÇASI-** Müvafiq olaraq 15-25x25-42 m və 14-20x24-36 m ölçüdə taxta və ya sintetik örtülü idman meydançası. Üz xəttin mərkəzində torlu qapılar yerləşir. Əsas nişan əlamətləri: dairəvi 3 m diametrində eninə orta xətt, qapı xətti, yan xətlər, 10 və 6 m-lik cərimə zərbəsi nöqtələri, radiusu müvafiq olaraq 6m və 4m olan qapı meydani.

**- RƏQS MEYDANÇASI (ZAL)-** İdman rəqsi üzrə yarış keçirmək üçün ölçüsü ən azı 7 m olan meydança parket döşəməyə malik olur.

**- TENNİS MEYDANÇASI-** Yarış qay-dalarına uyğun nişan qoyulmuş, xətlərlə hüdudlanmış idman meydançası. Uzun-luğu 23,77 m, eni təknəfərlik oyun üçün 8,23 m, qoşa nəfərlik üçün 10,97 m-dir. Meydançanın köndələn oxu üzrə arala-rında tros vasitəsilə tor çəkilmiş iki day-aq vardır. Əsas nişan işarələri: köndələn ox (tor), orta xətt, topu göndərmə xətləri, arxa xətlər (orta nişanla), yan xətlər (təknəfərlik və ikinəfərlik oyunlar üçün), qaçış yerləri (meydançadan kənarda).

**- ÜZGÜCÜNÜN START MEYDAN-ÇASI-** Hovuz vannasında start tərəfdən eni 3 m-dən az olmayan boş meydança.

**MEY**

Bu meydançada start altlıqları olan start körpücüyü yerləşir. Körpücünün və ya altlığın qabaq kənarı suyun səthindən 50-75 sm hündürdürlər.

- **VOLEYBOL MEYDANÇASI-** 9x18 m ölçüdə torpaq örtüklü (açıq havada), taxta və ya sintetik örtüklü (binada) idman meydançası. Aralarında müəyyən hündürlükde tor asılmış tarım dərtilmiş tros olan iki dirəklə təchiz olunur. Əsas nişan işarələri: orta xətt, hücum zonası, müdafiə zonası, topu oyuna daxil etmə zonası.

**MEYLLİK-** Yerin yan proyeksiyasında enişin ən böyük diklik xətti. Bu xətt xəritələrdə üfüqi xətlərə perpendikulyar keçir.

**MEYLLİK FƏRQİ**

- **KİRŞƏ-BOBSLEY TRASINDA MEYLLİK FƏRQİ-** Kirşə-bobsley trasının meylik göstəricisi (start və fihiş nöqtələri arasında) 8-11 faiz təşkil etməlidir.

- **NİŞANGAHIN MEYLLİK FƏRQİ-** Kamandan oxatmada nişangahın vertikal üzrə orta hündürlükləri arasında məsafə (nişangahın hər distansiyaya müəyyən vəziyyəti vertikal üzrə uyğun gəlir).

**MEZODÖVR-** Orta məşq dövrü 2 həftədən 6 həftəyədək olur, mikrodövrlərin nisbi bitkin sırasıdır.

- **BAZA MEZODÖVRÜ-** Hazırkı müddətinin əsas tip mezodövrü. Orqanizmin funksional imkanlarının çoxalmasına yəni və əvvəllər mənimsənilmiş hərəki vərdişlərin dəyişdirilməsinə yönəlir.

- **CƏLB OLUNMUŞ MEZODÖVR-** Planlaşdırılmış və məcburi fasılələrdən sonra məşq prosesinə tətbiq edilən mezodövr; adətən onunla hazırlıq dövrü

**MƏD**

başlanır.

- **KEÇİCİ MEZODÖVR-** Keçici müddətin mezodövrü.

- **NƏZARƏT-HAZIRLIQ MEZODÖVRÜ-** Baza və yarışqabağı mezodövrlər arasında keçici forma. Hazırkı dövrün 2-ci yarısında və yarış dövründə istifadə olunur.

- **YARIŞ MEZODÖVRÜ-** Əsas yarıslarda istifadə olunan mezodövr müddəti.

- **YARIŞQABAĞI MEZODÖVR-** İdmancını məsul yarışa yaxınlaşdırmağa yönəlmış mezodövr. Sonuncu mikrodövrdə yükün parametrlərinin aşağı salınmasının dalğavarlılığı ilə xarakterizə olunur.

**MƏCƏLLƏ**

- **SİQNALLARIN BEYNƏLXALQ MƏCƏLLƏSİ-** Bütün lazımı sinqallarla

bütün ölkələrin gəmilərinə öz aralarında ünsiyyət qurmalarına imkan verən məcəllə. Yaxt təcrübəsində Sinqalların Beynəlxalq Məcəlləsi Kreyser üzgülüyündə Morze əlibaslı ilə, bayraqçıqlarla, əllərlə (bir əllə), işıqla (qaranlıq vaxtda) verilən sinqallardan istifadə edilir. Sinqalların Beynəlxalq Məcəlləsi bayraqları həm də yelkən idmanı üzrə yarış vaxtı xəbərdarlıq üçün tətbiq edir. Bu halda hər bayrağın mənası yelkən yarışı qaydaları ilə qabaqcadan şərtləşdirilir.

**FİZİKİ MƏDƏNİYYƏT**

- **BAZA FİZİKİ MƏDƏNİYYƏT-** Fiziki hazırlığın baza səviyyəsini təmin edən amillər hesabına yetişən gənc nəsslən təhsil və tərbiyə sisteminə daxil olan fiziki mədəniiyyətin fundamental hissəsi. Baza fiziki mədəniiyyətin əsas forması məktəblinin fiziki tərbiyəsidir.

- **GİGİYENİK FİZİKİ MƏDƏNİY-**

**MƏD**

**YƏT-** Gündəlik məişət çərçivəsinə daxil edilən fiziki mədəniyyətin müxtəlif formaları (səhər gimnastikası, gəzintilər, gün rejimində böyük yüklə bağlı olmayan fiziki məşğələlər).

**- MÜALİCƏ-REABİLİTASIYA FİZİKİ MƏDƏNİYYƏTİ-** Xəstəliklər, travmalar, həddən artıq yorğunluq və s. nəticəsində pozulmuş orqanizmin müalicəsi və funksiyalarının bərpası vasitəsi kimi fiziki məşğələlərdən istifadə.

**- PEŞƏ-TƏTBİQİ FİZİKİ MƏDƏNİYYƏT-** Peşənin mənimsənilməsinə və peşə cəhətdən mühüm bacarıqların inkişafına (o cümlədən, hərbi xidmət üçün) kömək edən hərəki bacarıq və vərdişlərin formallaşması məqsədilə fiziki mədəniyyətdən istifadə. O, istehsalat fiziki mədəniyyətini də əhatə edir.

**- REKREATİV FİZİKİ MƏDƏNİYYƏT-** Fiziki tərbiyə vasitələrinin köməyi ilə istirahət, qüvvənin bərpası (fiziki məşğələrlə məşğulluq, mütəhərrik və idman oyunları, turizm, ovçuluq, əyləncə). **MƏĞLUBİYYƏT.QARŞILIQLI MƏĞLUBİYYƏT-** Şpaqalarla yarışda bərabər hesabda vaxtin qurtardığı təqdirdə belə qərar çıxarılır.

**MƏHARƏT (1)-** Ox atanın düz hədəfə düşmək bacarığı. Güllə atıcılığında, biatlonda, dartsda mühüm keyfiyyət sayılır. **(2).** Şahmat və damada baxış səthindən gizli mövqe, manevr və ya gedisin əsas mahiyyəti, ustalıq.

**- TAKTİKİ MƏHARƏT-** Şahmat və damada mübarizə qaydasından birindən gözlənilmədən istifadə etmə və ya qəflətən fiqurun, piyadanın, damanın qurban verilməsi ilə dəyişən şərait.

**MƏH**

**MƏHDUDİYYƏT-** Şahmatda taxta üzərində hücum zamanı rəqibin fiqurunun hərəkiliyi və fəallığını azaldan qonşu xanaların tutulması.

**MƏHDUDLAŞDIRICI- 1.** Damada öz damkasının yolunu kəsən, onu dayanmağa məcbur edən dama. 2. Tərəfləri horizontal üzrə 5 sm, vertikal üzrə 10 sm olan, möhkəm altlığa vertikal quraşdırılmış plastmas və ya metal milin üst qurtaracağına bərkidilmiş qırmızı və ya narıncı rəngli bayraqçıq. Avtoindanda sürətli manevretmə üzrə yarışlarda fiquru bildirmək üçün istifadə olunur.

**ÇƏTİNLİK DƏRƏCƏSİNİN MƏHDUDLAŞDIRILMASI-** Suya tullanma yarışlarında hər iştirakçıya bərabər start imkanları yaradan klassifikasiya programı və ya şərtləri qaydalarından biri. Konkret dərəcələrdən (kiçik dərəcəli idmançılar üçün) qəbul edilmiş tullanmalar komplekti, həm də tullanmalar programının (idmançıların qalan kateqoriyaları üçün) məcburi hissəsi çətinlik əmsalının cəminə uyğun müəyyən olunur. Çətinlik dərəcəsinin məhdudlaşdırılması idmançıların icra ustalığının qiymətləndirilməsi və tryukçuluğun saxlanması yönəlmüşdür ki, bu da onlara öz yarış programına, özlərinin texniki hazırlıqlarının səviyyəsinə tam uyğun tullanmaları seçməyə imkan verir.

**- ÖZÜNÜ MƏHDUDLAŞDIRMA-** Dama ilə lazımı gedis etməyin qeyri-mümkünlüyü ona görə baş verir ki, bu na öz damaları mane olur.

**MƏHƏCCƏR-** Alpinistlərin sığortalanması üçün özlərinə müvəqqəti və ya daimi bağladıqları kəndir.

**MƏH**

**MƏHƏLLƏ-** 1. 2x2 m kvadrat meydançada şəhərcik fiqurlarını düzəmk və vurub çıxarmaq üçün yer. 2. Qorodki oyunu meydançasında yer. Buradan fiqurları vurmağa başlayırlar. "Şəhərdən" 13 m kanarda nişan qoyulur.

**MƏHSULDARLIQ**

**- AEROB MƏHSULDARLIĞI-** Orqanızmin oksigendən istifadə etməklə yağların və karbohidratların oksidləşməsi prosesləri hesabına davamlı və intensiv əzələ işinin təminatı üçün lazımi miqdarda enerji istehsal etmək qabiliyyəti. Davamlı təmrinlərdə döyümlülük və bərpədici proseslərin intensivlik səviyyəsini müəyyən edir.

**MƏKTƏB**

**- ALİ İDMAN USTALIĞI MƏKTƏBİ-** Yüksək ixtisaslı idmançıların - ölkənin yığma komandasının ehtiyat hazırlığının təşkilat formalarından biri.

**- AT İDMANI MƏKTƏBİ-** İdmançılara idman cəmiyyəti nəzdində atsürmə sənətini öyrədən təşkilat.

**- İDMAN MƏKTƏBİ-** İdmançılar hazırlığının müxtəlif təşkilati formalarının ümumiləşdirici adı. İdman məktəblərinin bir neçə növü var: uşaq-gənclər idman məktəbləri, olimpiya ehtiyatı üzrə ixtisaslaşdırılmış uşaq-gənclər məktəbi, olimpiya ehtiyatlı orta ixtisas məktəbi, ali idman ustalığı məktəbi.

**- İXTİSASLAŞDIRILMIŞ OLİMPIYA EHTİYATI ÜZRƏ UŞAQ-GƏNCƏLƏR MƏKTƏBİ-** Ölkədə uşaq-gənclər idmanının təşkili formalarından biri. Uşaq-gənclər idman məktəbində tədris-təlimdən sonra ayrı-ayrı idman növləri üzrə yüksək ixtisaslı idmançıların

**MƏQ**

hazırlığını təmin edir.

**- OLİMPIYA EHTİYATLARI MƏKTƏBİ-** Çox qabiliyyətli gənc idmançıların ümumi təhsilini (orta məktəb həcmində) və idman hazırlığını birləşdirən xüsusi orta məktəb. İki sonuncu kursda həm də bədən tərbiyəsi kolleci həcmində peşə hazırlığı verilir.

**- UŞAQ-GƏNCLƏR İDMAN MƏKTƏBİ-** Ölkədə uşaq-gənclər idmanının təşkilat formalarından biri. Müəyyən idman növündə ixtisaslaşma üçün gənc idmançıların ilkin və baza hazırlığını təmin edir. Bir qayda olaraq, idman növü üzrə bir neçə şöbəsi olur.

**- VENA ALİ ATSÜRMƏ MƏKTƏBİ-** Venada atsürmə məktəbində minicilərə və atlara atsürmənin yüksək çətinlik elementləri (əsasən, süni) öyrədilir. Məktəbin nəzdindəki muzeydə bu elementlər nümayiş etdirilir. Hazırda Beynəlxalq At İdmanı Federasiyası bu elementləri beynəlxalq yarışların programına daxil etmir.

**MƏQAM**

**- BƏDƏNİN FIRLANMA MƏQAMI**

**- bax. Bədənin kinetik məqamı.**

**- SALLANMA MƏQAMI-** Atın tullanmasının ən yüksək trayektoriya nöqtəsi.

**- BƏDƏNİN KİNETİK MƏQAMI-** Bədənin və ya bədən hissələrinin mərkəzə və ya onun oxuna nisbətdə mexaniki hərəkətinin ölçüsü. İdman elmində bu analayış akrobatika, gimnastika, batutda, suya tullanmalarda, konkılardə fiqurlu gəzişmədə, fristaylda firlanmanın nəzəri əsaslandırılması üçün istifadə olunur.

**- İNERSİYA MƏQAMI-** Mexanika-da-bədəndə kütlənin bölüşdürülməsini xarakterizə edən və firlanma hərəkəti

**MƏQ**

zamanı onun ətalət (fəaliyyətsizlik) ölüçüsünü əks etdirən həcm. Mürəkkəb koordinasiyalı idman növlərində (akrobatika, gimnastika, suya tullanma, batutda tullanma və s.) idmançının uçuşda fırlanan bədəninin müüm fiziki xarakteristikası. İnersiya məqamı bədənin ayrıca hissələrinin fırlanma oxundan, yəni idmançının firlandığı vəziyyətdən hansı məsafədə yerləşdiyini bildirir. Mürəkkəb koordinasiyalı idman növlərində tullanmalar zamanı birikmiş qruplaşma vəziyyətində inersiya məqamı köndələn oxa nisbətdə dik durmaq vəziyyətində təxminən dörd dəfə azdır, qollar yuxarı olduğundan birinci ilk halda fırlanma dörd dəfə tez olur.

**- QOL MƏQAMI-** Bir çox komandalı idman oyunlarında komandalardan birinin rəqibin qapısına real qol vurmaq imkanı olan şərait.

**MƏQSƏD-** Proqnozlaşdırılmış nəticənin əldə edilməsinə yönəlmış insan fəaliyyətinin dərk edilən obrazı.

**MƏQSƏDLİLİK. AYDIN MƏQSƏD-LİLİK-** Fikrini bir yerə toplayaraq qarşıya qoyulmuş məqsədin əldə edilməsinə mətanətlə can ataraq hərəkət etmək bacarığında özünü göstərən iradi keyfiyyət.

**MƏNŞƏ. ATIN MƏNŞƏYİ-** Bütün idman atlarının pasportu var. Pasportda atın doğulduğu il, cinsliliyi, əcdadının adı (ayaması), rəngi, nişanələri, doğulduğu zavod göstərilir.

**MƏNTƏQƏ. ATIŞ MƏNTƏQƏSİ-** Yarışda və ya tirdə məşq məşğələlərinin atıcılıq təmrinlərinin icra edildiyi sahə.

**- QİYMƏT MƏNTƏQƏSİ-** İdman

**MƏR**

səmttapması üzrə estafet və ya sprinter yarışlarında nişanlanmış trasda hakimlərin iştirakçılar tərəfindən xəritədə nəzarət məntəqələrinin - hədəflərin göstərilmə dəqiqliyini müəyyənləşdirdiyi yerlər.

**- QİDALANMA MƏNTƏQƏSİ-** Qaçış və yeris üzrə çox uzun distansiyalarda yarışlar haqqında əsasnamədə su və ya qida qarışığı qəbuluna icazə verilən xüsusi yer.

**- XİLASETMƏ NƏZARƏTİ MƏNTƏQƏSİ-** Bədbəxt hadisələrin xəbərdar edilməsi üzrə işi həyata keçirən, alpinist tədbirləri qaydalarının gözlənilməsinə nəzarət aparan və dağlarda fəlakətə düşər olanlara köməyi təşkil edən xüsusi xidmət məntəqəsi. 12 bənd (4 filialla) Qafqazda, Pamir və Tyan-Şan dağlarında qüvvədədir.

**- NƏZARƏT MƏNTƏQƏSİ-** İdman səmttapması üzrə, bir qayda olaraq nöqtələr şəklində və ya miqyasdankənar orientirdə yerləşən yarış distansiyasının əsas elementi. Nəzarət məntəqəsinin coğrafi mövqeyi "legenda" ilə (rəmzlər və ya mətn şəklində) aydınlaşdırılır. Nəzarət məntəqəsinin cəmi distansiyani təşkil edir.

**MƏRHƏLƏ**

**- MAKROSİKL MƏRHƏLƏSİ-** Məşqin 2-3 mezosikldən ibarət makrosiklinin struktur təşkili. Makrosiklin əsas mərhələləri ümumi hazırlıq, xüsusi hazırlıq, yarışqabağı (mərhələ əsas starta bilavasitə hazırlıq mərhələlərinə ayrıılır) və yarış mərhələlərindən ibarətdir.

**MƏRKƏZ (1)-** Bədənə və ya səthə təsir göstərən müxtəlif əvəzləyici qüvvələrin qoyulma nöqtəsi.

**- BƏDƏN KÜTLƏSİNİN ÜMUMİ**

**MƏR**

**MƏRKƏZİ-** İnsanda mexaniki sistemin və ya bədən kütləsinin bölüşdürülməsi ilə xarakterizə olunan nöqtə. Kütlənin ümumi mərkəzə tərəf yerdəyişməsi zamanı bədənə təsir göstərən bütün qüvvə sərf edilir. Möhkəm bədəndə kütlə mərkəzinin vəziyyəti onun ağırlıq mərkəzinin yeri ilə uyğun gəlir.

**- ƏSƏB MƏRKƏZİ-** Orqanizmin reqluyasiyasının, yaxud onun bu və ya digər funksiyasının yerinə yetirilməsində iştirak edən neyronların məcmusu.

**- GƏMİ YELKƏNLƏRİNİN ÜMÜMİ SAHƏSİNİN MƏRKƏZİ-** Yaxtin diametal səthinə qoyulmuş düz yelkənlərin səthinin ağırlıq mərkəzi.

**- XALÇANIN MƏRKƏZİ-** 10 sm enində xətlə məhdudlaşmış güləşçi xalçanın mərkəzində 1 m diametrde dairə. Güləşçilərin görüşünün başlandığı yeri göstərmək üçün nəzərdə tutulur (orada güləşçilər tutmanı icra edirlər).

**- İDMAN MƏRKƏZİ-** İdman qurğularının cəmləndiyi yer.

**- REABİLİTASIYA MƏRKƏZİ-** Gərgin məşq və yarış yüklerindən, xəstəliklərdən, zədələrdən, həddindən artıq gərginlikdən sonra idmançıların fiziki bərpasını təmin edən tibbi idman müəssisəsi.

**- YAN MÜQAVİMƏT MƏRKƏZİ-** Qayığın diametal səthində sualtı hissəsinin proyeksiyasının ağırlıq mərkəzi.

**- YARIŞIN MƏRKƏZİ-** İdman oriyentirini tapma üzrə yarış iştirakçılarının, hakimlər briqadasının, təşkilat komitəsinin toplanış yeri. Yarışın mərkəzi elə seçilməlidir ki, təkcə hakimlərə yox, həm də tamaşaçılara maksimal rəhatlıq təmin edilmiş olsun.

**MƏS**

**MƏRKƏZ (2)-** Oyun ampluasını bildirən idman termini.

**- İKİQAT MƏRKƏZ-** İki hücumçu ilə komanda oyununun təşkili üsulu.

**- TUTAŞMANIN MƏRKƏZİ-** Tutaşmanın birinci xəttində (3 nəfər) orta rəqibi. Oyunçuların üçü də bir-birini qucaqlayır.

**MƏRKƏZ (3)-** 1. Şahmatda taxta üzərində d4, d5, e4, e5 mərkəzi sahələrlə düzəlmış şərti kvadrat. Genişləndirilmiş mərkəzə göstərilən sahələrdən savayı, həmçinin c3 c6, 16 13 kvadratlarının yanası sahələri də daxildir. 2. Damada - 1) taxtanın mərkəzi sahələri; 2) taxtanın mərkəzi sahələrini tutan damalar qrupu.

**- AÇIQ MƏRKƏZ-** Piyadalardan azad edilmiş şahmat taxtasının mərkəzi zonaları.

**- XAL-XAL MƏRKƏZ (BD)-** Mərkəzi xanada qonşu damalarla qarşılıqlı əlaqəsi olmayan dama. A.: 27 və 29-da damaların olmadığı məqamda 28. Yaxud 28 və 30-da damalarsız 29.

**- QAPALI MƏRKƏZ-** Şahmat taxtasının mərkəzində mütəhərriliklədən məhrum edilmiş piyada cərgəsi.

**- QEYD EDİLMİŞ MƏRKƏZ-** Hər bir rəqibin taxtanın mərkəzində bir təcrid edilmiş piyadasi olan zaman şahmat partiyasında şərait.

**MƏRKƏZ HÜCUMÇUSU-** Bir sıra idman oyunlarında (futbolda, hokkeydə və s.) meydanın mərkəzində oynayan hücumçu.

**MƏSƏLƏ 1-** Şahmatda kompozisiyadır, tapşırığın icrası tərəflərdən birinə (adətən, ağlara) təklif edilir ki, müəyyən sayıda gedişdən sonra rəqibə mat verə bilsin. **2.** Damada kompozisiyadır, göstərilən sayıda damalarla bağla-

**MƏŞ****MƏŞ**

maq hesabına uduşu həyata keçirir.

**MƏŞĞƏLƏ. MƏŞQ MƏŞĞƏLƏSİ-** İdmanda təlim-məşq prosesinin əsas keçirilmə forması. Hər şeydən əvvəl, müəyyən məqsədə yönəldilmiş və ona uyğun məzmunda dərs forması vardır. Məşqçinin, müəllimin rəhbərliyi altında keçirilir və ya idmançı onu özü müstəqil həyata keçirir.

**- BALANSLI MƏŞĞƏLƏLƏR-** Bir partnyorun köməyi sayəsində digərinin müvazinət saxlaması ilə akrobatik təmrinlər qrupu. Bura yapışmanı buraxma-maqla partnyorla əlaqənin icra olunma təmrinləri daxildir. Balanslı təmrinlər həm üstdəki, həm də altdakı partnyorun təkanı ilə, səylə, sıçrayışla, yellənməklə yerinə yetirilir.

**- XÜSUSİ HAZIRLIQ MƏŞĞƏLƏSİ-** Məşq fəaliyyətində icra edilən, forması və məzmununa görə yarış təmrini ilə oxşar bəzi biomexaniki və fizioloji xarakteristikaya malik təmrin.

**MƏŞQ (1)-** İdmançının hazırlığının tərkib hissəsi. Təmrinlər sistemi əsasında qurulmuş və idmançının ən yüksək nəticələr əldə etməsinə hazırlığı ilə şərtləşən müəyyən bacarıqlarının təkmilləşməsinə və tərbiyə edilməsinə yönəlmüş ixtisaslaşdırılmış pedaqoji proses.

**- AUTOGEN MƏŞQ-** Bütün əzələlərin zəifləməsi, əsəb gərginliyinin aradan qaldırılması, özünü inandırmanın xüsusi formalarının hesabına orqanizmin funksiyalarının normallaşdırılmasını nəzərdə tutan prinsiplərə əsaslanan psixi vəziyyətin özü-özünü kompleks reqlulyasiya metodu.

**- BÜTÜN İL BOYU MƏŞQ-** İl ərzin-

də fasılısız məşq prosesi.

**- ÇOX YÜKSƏK MƏŞQ-** Seyrək atmosferdə və havada oksigenin azalmış parsial təzyiqinin insanın hərəkət döziümlüyünü artırmaq üçün icra olunan tədbirlər kompleksi. Barokamerada müxtəlif rejimli "qalxmalarda", eləcə də oksigenin azalmış miqdarı ilə qaz qarışığının nəfəsalma zamanı qaytarılmış tənəffüs aparatında tətbiq edilərkən normal barometrik təzyiq şəraitində istifadə edilir. Lakin daha böyük effekti hündürlüğün pilləli toplama prinsipini gözləməklə səmərəli rejimli fiziki yükər, qidalanma və gigiyena qaydalarının birləşməsi ilə dağlıq şəraitdə, çox uca yerlərdə məşqin keçirilməsi verir.

**- DAİRƏVİ MƏŞQ-** İdmançının fiziki hazırlığının yüksəldilməsinə yönəlmış və müəyyən ardıcılıqla (dairə üzrə) bir neçə dəfə icra edilən, 6-10 müxtəlif təmrindən ibarət məşq metodu.

**- EKSTENSİV MƏŞQ-** Orta və aşağı intensivli yükərlə məşq.

**- FASİLƏLİ MƏŞQ-** Gedişində fasiləli metoddan istifadə olunan məşq (təmrinlərin icrası əvvəlcədən planlaşdırılmış istirahət fasilələri ilə gedir).

**- TƏXİRƏSALINMAZ MƏŞQ-** Müəyyən silsilədə toplanmış əlavə yükərlə məşq.

**MƏŞQ (2)**

**- HIPOKSİK MƏŞQ-** Bədənin toxumalarına oksigenin daşınma prosesini çətinləşdirən şəraitdə (dağlıq yerdə, barokameralarda, maskalarda) məşq. Oksigen nəqli sisteminin işləmə səviyyəsini artırmaq üçün istifadə olunur.

**- IDEOMOTOR MƏŞQ-** Hərəki fəaliyyətin, hərəkətlərin və onların xüsusiyyət-

**MƏŞ**

lərinin (xüsusi olaraq həllədici və ya uğursuz fazalara diqqətin toplanması), eləcə də yarış mübarizəsi situasiyalarının fikrən dəfələrlə təkrarlanması.

**- İNTEQRAL MƏŞQ-** İdmançının hazırlanlığının (fiziki, texniki, taktiki, psixi) bütün tərəflərinin yarış fəaliyyətində koordinasiya və reallaşdırılmaya yönəldilmiş məşq.

**- INTENSİV MƏŞQ-** Yüklərin böyük hissələrlə keçirilən yüksək səmərəli məşqi.

**- PSIXİ ƏZƏLƏ MƏŞQİ-** Əzələlərin zəifləməsi zamanı güc və enerjinin səfərbər edilməsinə nail olmaq üçün dilcavabı formul və anlayışların (təsəvvürlərin) köməyi ilə qisa vaxtda idmançıya psixikanı nizamlamağa imkan verən məşq variansi.

**- PSIXİKANI NİZAMLAYAN MƏŞQ-** Nizamlayıcı psixi metod kimi əzələlərin zəifləməsi, sakitlik hissinin yaranması, istirahət halı (sakitləşdirici təsirlərlə) və ya güc və enerjinin səfərbər olunması üçün şifahi formulların tətbiq edildiyi məşq.

**- ÜMUMİ KONDİSİYALI MƏŞQ-** İdmançının əsas bacarıqlarının (güç, sürət, döyümlülük və s.) inkişafını müəyyən dərəcədə xarakterizə edən, fiziki hazırlığın verilmiş səviyyəsinin saxlanması və ya qazanılmasına yönəlmüş məşq.

**MƏŞQ (3)-** Hərəki vərdiş və bacarıqların təkmilləşdirilməsi məqsədilə tədris məşğələsi (dərs). Məşq prosesinin struktur törəməsi. Fiziki tərbiyə və idman üzrə elmi və metodiki ədəbiyyatda “məşq” sözünün iki mənasını fərqləndirmək üçün “məşq məşğələsi” termini-

**MƏZ**

nini qəbul etmək qərara alınmışdır (idmançının hazırlıq prosesi və ayrıca təlim məşğələsi kimi).

**MƏŞQÇİ-** İdmançının hazırlığı ilə məşğul olan, hansısa bir idman növündə mütəxəssis müəllim.

**- BAŞ MƏŞQÇİ-** Komandanın hazırlığına rəhbərlik edən və məşqçilər kollektivinə başçılıq edən məşqçi.

**- DÖVLƏT MƏŞQÇİSİ-** Ölkədə müəyyən növ idmanın inkişafına cavabdeh məşqçi.

**MƏŞQÇİ-HƏKİM-** Ölkənin yiğma komandalarında ştat vəzifəli həkim.

**- MƏŞQÇİ-İCTİMAİYYƏTCİ-** Adətən, haqqı ödənilməyən, lakin idmançılarla ictimai yük qaydasında işləyən məşqçi.

**- MƏŞQÇİ-MASAJÇI-** Ölkənin yiğma komandalarında ştat vəzifəli ştatda olan masajçı.

**- MƏŞQÇİ-SELEKSİYAÇI-** Kəmərdə istedadlı gənc idmançıları axtarır tapmağa və seçməyə cavabdeh olan təcrübəli mütəxəssis.

**- ÜMUMİ FİZİKİ HAZIRLIQ ÜZRƏ MƏŞQÇİ-** İdmançının (adətən komandanlı idman oyunları və ya şahmatda yüksək ixtisaslı) fiziki keyfiyyətlərinin hərtərəfli tərbiyəsini təmin edən məşqçi.

**- YIĞMA KOMANDANIN MƏŞQÇİSİ-** Müxtəlif idman komandalarını təmsil edən idmançılardan tərtib edilmiş komandada öz funksiyasını yerinə yetirən yüksək ixtisaslı məşqçi.

**MƏŞQLİLİK-** Orqanizmin bacarığının müəyyən yüksək uyğunlaşması.

**MƏZƏMMƏT-** 1. Referinin təkbətək mübarizənin gedisinə təsir göstərməyən, döyüşün aparılma qaydasının boksçu tərə-

**MİD**

findən əhəmiyyətsiz, cüzi pozulmasını müəyyənləşdirməsi. **2.** Qaydaların cüzi pozulmasına görə güləşçiyə balla qiymətləndirilməyən və rəqibə üstünlük verməyən xəbərdarlıq. **3.** Armsportda əlin tutulması zamanı referinin komandasına diqqət verilmədiyinə görə idmançı məzəmmətlənir. Təkbətək mübarizənin gedişində iki məzəmmətə yol verilə bilər.

**MİDEL-** bax. **Midel-şpanqout üzrə kəsik.**

**MİKRODÖVR-** Daha çox bir həftəyə qədər davam etmə müddəti olan, adətən iki və ya bir neçə məşqələni əhatə edən kiçik məşq dövrü.

- **BƏRPAEDİCİ MİKRODÖVR-** Adətən, sonrakı mikrodövrlərin həcmində və ya intensivliyinə görə yüksək seviyalardan, eləcə də yarışlardan sonra mikrodövr; Bərpa məqsədilə istifadə olunur.

- **MƏŞQ MİKRODÖVRÜ-** Yukün həcmində və ya intensivliyinə görə daha gərgin keçən bir sıra əsas mikrodövrlərin ümumiləşdirilmiş adı. Bura baza, xüsusi hazırlanmış, modelli, eləcə də yenənlaşdırıcı mikrodövrlər daxildir.

- **SÖVQ EDİLMİŞ MİKRODÖVR-**

Məşq prosesində məcburi və ya planlaşdırılmış fasılədən sonra, eləcə də kəskin iqlim dəyişikliyindən və müvəqqəti şəraitdən sonra istifadə edilən mikrodövr. - **- YARIŞ MİKRODÖVRÜ-** Yarış dövründə və ya iş rejiminə görə müəyyən yarışın modelləşdirilmiş reqlamentindən istifadə olunan mikrodövr.

**YÜKBOŞALTMA MİKRODÖVRÜ-** bax. **Bərpaedici mikrodövr.**

**MİKROOBYEKT-** İdman səmttap-

**MİQ**

masında yeri dəqiqlik tanınan qonşu obyektlər haqqında hər şeyi xəritədə düzgün göstərməyin mümkün olduğu kiçik xətli və ya kobud oriyentir.

**MİKST-** İdman oyunlarında (tennis, stolüstü tennis, badminton) çıxış edən qarşıq cütlər (qadın və kişi).

**MİQDAR****BALLARIN MİQDARI**

- **BALLARIN MAKSIMAL MİQDARI-** İdmançının bir hakimin maksimal qiymət verdiyi şəraitdə ala bildiyi balların cəmi.

- **BALLARIN ÜMUMİ MİQDARI-** Coxnövçülüyün birində figuristin bütün hakimlərdən aldığı ümumi balların cəmi.

- **FIRLANMANIN MİQDARI-** İdmançının bədəninin köndələn, ön-arxa (dərəcələrdədə, dönmələrdə) və ya uzununa oxu ətrafında (dərəcələrdə, vintlərdə və ya piruetlərdə) dönmə bucağı.

- **HƏRƏKƏTLƏRİN MİQDARI-** Məchanikada bədənin kütləsi onun hərəkət sürətinə vurma hasilidir ( $K=MxV$ ). İdman elmində anlayış itələnmə texnikasının nəzəri əsaslandırılması, müxtəlif çıxış vəziyyətindən fırlanma yaradılması üçün istifadə olunur.

- **TEMP MİQDARI (SAYI)-** BD və RD-də damaların inkişafında bir tərəfin o biri tərəfi neçə temp qabaqladığını (və ya ondan geri qaldığını) göstərən say, yəni dama taxtasında qalmış ağı və qara damalara sərf edilmiş templərin fərqi.

- **TƏKRARLARIN MİQDARI-** Bir yanaşmada, bir məşğələdə, bir həftədə, bir ayda, bir ildə və s. icra edilən təmrirlərin miqdarı.

**MİQ****MİN****- YANAŞMALARIN MİQDARI-**

Məşq məşğələlərində (bir məşğələdə, bir həftə, bir ay, bir il ərzində və s.), eləcə də bir yarışda eyni bir çəkidə olan şanqa yanaşmaların miqdarı.

**MİQYAS. XƏRİTƏNİN MİQYASI-**

Xəritədə xətlərin uzunluq nisbəti üfüqi çəkilmiş yoluñ yerdəki hərəkət xətti istiqamətinə uyğundur. Miqyas yerdəki obyektlərin xətti ölçülərinin xəritədə təsviri zamanı neçə dəfə kiçildilməsini göstərir. İdman xəritələri üçün əsas miqyas 1:15000 və relyefin kəsik hündürlüyü 5 m-ə bərabərdir. Əgər yer oriyentirlərlə doludursa, 1:10000 miqyasından istifadə olunur.

**MİL- 1.** İngilis dilli ölkələrdə qəbul edilmiş uzunluq ölçüsü. Quru mili 1609 m-ə bərabərdir. **2.** İngilis dilli ölkələrdə qaçış üzrə yarış distansiyası. 2, 3 mil və daha uzun məsafələrə də qaçış keçirilir.

**DƏNİZ MİLİ -1.** Saatda bir dəniz milinə bərabər sürət vahidi. 1 dəniz mili=0,514 m/saatdır. 1m/saat=1,94 dəniz milinə bərabərdir. Təxmini keçirmədə bir dəniz mili 0,5 m/saniyəyə və ya 1 m/saniyə 2 dəniz milinə bərabərdir. **2.** Dənizdə məsafəni ölçmək üçün tətbiq edilən uzunluq ölçüsü. Dəniz mili yeri mühit xərisində bir dəqiqənin uzunluğu - meridian qövsü götürülür. Dəniz mili MDB-də, Almaniya, Fransa və İsviçrə 1852 m-ə, İngiltərədə, ABŞ və Yaponiyada 1853 m-ə bərabər götürülür.

**OX MİLİ-** Şvertbotun sükan qurğusu milin köməyi ilə şvertbot trasında yerləşmiş ilgəyə bərkidilir.

**TİYƏNİN MİLİ-** Qılınc tiyəsinin qəbzəni (dəstəyi) bərkitmək üçün nəzərdə

tutulmuş hissəsi.

**MİLQİ-** Taekvondo və txekvondoda rəqibə təkan vermə.

**MİNİ-BASKETBOL-** Uşaqlar üçün basketbol oyunu sadələşdirilmiş qaydalarla azaldılmış ölçülü meydانçada keçirilir.

**MİNİ-FUTBOL-** Futbol idman oyunu başlıca olaraq örtülü binalarda uzunluğu 25 m-dən 45 m-ə qədər və eni 15-25 m olan meydançada keçirilir, istənilən qədər əvəz olunmağa hüquq olan, 5 nəfərdən ibarət komandalarla oynanılır. Oyunun məqsədi topu 3x2 m ölçülü qapıya əldən başqa bədənin istənilən yeri ilə vurmaqdır. "Oyundan kənar" vəziyyət yoxdur. Top oyuna autdan ayaqla daxil edilir, qapıdan isə yalnız qapıcı əlləri ilə daxil edir.

**MİNİ-MOTOİDMAN-** Kiçik mühərrikli ( $50 \text{ sm}^3$ -ə qədər) motovelosipedlərde, mikromotosikllər, mokikalar və mopedlərdə yarış.

**- MİNİ-REQBİ-** Uşaqlar və böyükər üçün reqbi oyunu kiçildilmiş ölçülü meydanda sadələşdirilmiş qaydalarla keçirilir. Mini-reqbinin müxtəlif variantları müxtəlif ölkələrdə qəbul edilmişdir.

**MİNİCİ (ATLI)- 1.** Atı minilməyə öyrədən mütəxəssis. **2.** Sirkdə atla işləyən artist. **3.** İppodromda löhrəm atların oynaqlığa hazırlığını yoxlayan mütəxəssis.

**MİNİYƏ ÖYRƏTMƏ-** **1.** At yəhər altında getməyə, minicinin iradəsinə tabe olmağa, sürmə vasitələri - mahmız, cilov və gövdə ilə təsir etməklə öyrətmə. **2.** At idmanı növü (ali at sürmə məktəbi), 20x60 m ölçülü manejdə atı müxtəlif allürlərdə ustalıqla sürmə yarışı. Allürlərin sərbəstliyi, düzgünlüyü və ritmliyi,

**MİO**

bütün fiqurlarda hərəkət səlisliyi, minicinin idarə etmə vasitələrində atın reaksiyası qiymətləndirilir.

**MİOFİBRİLLƏR-** Ürək və köndələn zolaqlı əzələlər strukturunda ixtisar edilə bilən liflər. Zülal tellərindən - protofibrillərdən ibarətdir.

**MİOFİLAMENTLƏR-** Miofibrillərin əsas kütləsini təşkil edən zülal telləridir (qalınları - miozin, nazikləri - aktin telləri adlanır).

**MİOKARD- bax. Ürək əzələsi.**

**MİOQLOBİN-** Əzələ liflərinin sarkoplazmasında yerləşən dəmir tərkibli zülal. Onun oksigeni saxlamaq və ehtiyac olan vaxt onu verə bilmək qabiliyyəti var. Strukturuna görə hemoqlobinə yaxındır. Mioqlobin zəif əzələ liflərində çoxdur.

**MİOZİN-** Əzələ lifləri zülalı, katalitik fəallığa malikdir, enerji buraxmaqla adenozintrifosfor turşusunu hissələrinə parçalayır ki, bundan da əzələ yiğilmaları zamanı istifadə olunur.

**MİOZİT-** Skelet əzələlərinin iltihabi. Ağrı hissiyatında, əzələ zəifliyində, hərəkətlərin koordinasiyasının pozğunluğunda özünü biruze verir.

**MİŞARLAMA(BIÇQILAMA)-** Stolüstü tennisdə əlin fəal işi hesabına topa altından güclü fırlanma hərəkəti verən texniki üsul.

**MİTOXONDRİN-** Organoidlərdən (organizmin və hüceyrələrin ən sadə orqanı) keçən və enerji hüceyrələrini təmin edən oksidləşdirilmiş-bərpaedici reaksiya.

**MİTTELŞPİL-** Şahmat və ya dama partiyasının orta mərhələsində hələ mübarizə aparan böyük sayıda qüvvə iştirak edir və əsas çarşıma gedir. Şahmatda mittel-

**MİQ**

şipil adətən ilk 12-15 gedişdən, rus damasında 7-10 gedişdən sonra başlayır. Beynəlxalq damada birinci mittelşipil (16-12 damaya qədər) və ikinci mittelşipil (11-8 damaya qədər) fərqləndirilir.

**MODEL. HƏRƏKİ FƏALİYYƏT**

**MODELİ-** İşlənmiş müvafiq idman növü üzrə bəyənilmiş yarış təmrinində (təmrinlərin əlaqəliyi, oyun epizodları və s.) biomexaniki, fizioloji, psixoloji və estetik cəhətdən əsaslandırılmış texnika.

**İDMANDA MODELLƏŞMƏ-** Gələcək məqsədli fəaliyyətin (idmançının hal-həvalına uyğun) müəyyən abstrakt modelinin məntiqi vasitələrlə formallaşmasının proqnozlaşdırılmış vəziyyəti və nailiyyətləri təmin edən məşq və yarış prosesinin strukturu. Modellər, adətən şifahi, məntiqi-simvolik, riyazi və qrafik formalarda təqdim olunur.

**MODİFİKASIYA-** Avtomobilin (motosiklin) baza modelinin şəklinin dəyişdirilməsi.

**MOKUSO!**- Karatedoda gözləri bağlamaq və özünü hazırlamaq seansına başlamaq komandası.

**MOKUSO-YAME!**- Karatedoda özünü hazırlamaq seansını qurtarmaq və gözləri açmaq komandası.

**MOQLU-** Fristayl üzrə yarış növü. Dağ xizəklərində təpəlik enişlər (250 m-ə qədər uzunluqda) üzrə maksimal dərəcədə dəqiq və vasitəsiz iki tullanma mütləq icra edilməklə sərbəst emmə. Moqluda təpələr şahmat qaydasında tras üzrə yerləşir, idmançının məqsədi start nöqtələrini maksimum dəqiq vasitəsiz enməkdir və heç bir halda tramplinə giriş vaxtından başqa iki

**MOP**

məcburi tullanma üçün iki əllə ağaclaraya dayaq verməməkdir. Hakimlər enmənin estetikasını: keyfiyyətini, dönmələrin ritmliyini, tullanmalardan sonra traşa necə daxil olmayı və tullanmaları qiymətləndirirlər. Qiymətə tullanmaların mürəkkəbliyi, trayektoriyası, amplitudası, hündürlüyü, sürəti, texniki icrası və yerə enmələr təsir göstərir. İdmançıının müəyyən forma üzrə trası keçmə vaxtı ballarla hesablanır.

**MOPED-** Motosikl və velosipedin hibridi kimi özünü göstərən ikitəkərli yün-gül nəqliyyat vasitəsi.

**MOREN-** Buzlaqların hərəkəti ilə əvvəller gətirilmiş qar sükurları qalığı.

**MORJLAŞMA-** Qışda deşilmüş buzda çimmə. Təsirli sağlamlıq və bədəni möhkəmləndirmə vasitəsidir.

**MOTİV-** İdman ixtisasının seçilməsinin əsasında duran məşq işinin icrası, yarışlarda iştirak etməyin başa düşülən, bəzən də başa düşülməyən səbəbi.

**MOTİVASİYA-** İdmançının məşq və yarış fəaliyyətində müəyyən məqsədə yönəldilməsini müəyyənləşdirən səbəblər birliyi.

**MOTOBOL-** Kapıları olan futbol meydanında motosikllərlə keçirilən topa idman oyunu. Oyunun məqsədi topu ayaq və ya başla rəqib qapısına vurmaqdır. Hər biri 30 dəqiqə olmaqla iki hissəli oyundur.

**MOTODROM-** Motsiklləri sınaqdan keçirmək və sürətli yarışları təşkil etmək üçün yollarla təchiz olunmuş ərazi.

**MOTONEYRON-** Əzələ-skelet liflərini və gərilmə reseptorlarını qıcıqlandıran efferentli (əsəb mərkəzindən işçi orqanlara impulslar göndərən) neyron.

**MÖH**

**MOTORİKA-** Hərəki fəallılıq.

- **İDMAN MOTORİKASI-** İnsanın müəyyən idman növü ilə bağlı hərəki bacarıqlarının məcmusu.

**MOTORROLLER-** Kiçik ölçülü arabacıqlı motosikl növü.

**MOTOSAKOŞ-** Velosiped təkərini mexaniki ötürmək üçün çıxarıilib- taxila bilən motorlu aqreqat.

**MOTOSİKL-** Daxili yanma mühərriki ilə təchiz olunmuş 1-3 adamı daşımaq üçün 2-3 təkərli nəqliyyat vasitəsi.

**MOTOTREK-** Dairevi trası olan stasiyonar idman qurğusu.

**MOTOYÜRÜŞ**

**“KLUBDA MOTOYÜRÜŞ”-** Motosikletçiləri avtomoto idmanına kütləvi cəlb etmək üçün məsləhət görülən oyun.

- **OT ÖRTÜKLÜ TREKDƏ MOTOYÜRÜŞ-** Ot örtüklü və dairəsinin uzunluğu 500-1000 m olan trekdə keçirilən trek motoyürüş növü.

- **TORPAQ TREKDƏ MOTOYÜRÜŞ-** Dairəsinin standart uzunluğu 400 m, 800 m, 1600 m olan trekdə keçirilən trek motoyürüş növü.

- **UZUN TREKDƏ MOTOYÜRÜŞ-** Dairəsinin uzunluğu 800-1200 m, düz sahələrdə eni ən azı 10 m və döngələrdə ən azı 15 m olan trekdə təşkil olunan trek motoyürüşü növü.

**MOUXOK-** Buz üzərində idman rəqsleri elementi. Tildə bir ayaqdan digər ayağa, irəli sürüşmədən arxaya sürüşməyə eyni əhəmiyyətli kecid. Məsələn, sağ ayaqla irəliyə-daxılə, sol ayaqla arxaya-geriyə. Bundan həm də təknəfərlik və qoşa sürüşmədə istifadə olunur.

**MÖHKƏMLƏNMƏ-** Ardıcıl dozalara

**MÖH**

bölünmüş fiziki yüklerin, eləcə də günəşin, havanın, suyun vasitəsilə ətraf mühitin əlverişsiz amillərinə münasibətdə orqanizmin möhkəmliyinin yüksəlməsi.

**MİNİCİNİN OTURUŞUNUN MÖHKƏMLİYİ-** Minicinin ombasının daxili hissəsinin - dizlərinin, mahmız qüvvəsinin möhkəmliyi, eləcə də atda yaxşı tərazlıq saxlaması.

**ÇƏKİLƏRİN MÖHÜRÜ-** Yarış iştirakçılarının və şanqların tərəzidə çəkilmə düzgünlüyü və dəqiqliyini təsdiq edən ölçü texnikası üzrə Dövlət nəzarəti laboratoriyasının tarixini göstərən işarə.

**MÖVQE 1-** Sürüşmənin və ya buz üzərində konkilərdə və idman rəqslərində qoşa fiqurlu gəzişmələrin hansısa elementlərinin icrası zamanı partnyorların bir-birinə münasibətdə yerləşməsi. **2.** Sinxron üzgüçülükdə bədənin, onun hissələrinin bir-birinə, eləcə də suyun səthinə münasibətdə vəziyyəti. **3.** Qılıncoynatma üzrə silahın qılıncoynadanın zərbə alan səthinə münasibətdə vəziyyəti. **4.** Partnyorların standart və Latin Amerikası rəqslərində bir-birinə münasibətdə gövdələrinin vəziyyəti.

**- AÇIQ MÖVQE-** Konkilərdə qoşa fiqurlu gəzişmədə və buz üstündə idman rəqslərində istifadə olunan mövqe. Partnyorların əl və qollarının vəziyyəti qapalı mövqedəki vəziyyətinə oxşardır, lakin onlar bir istiqamətdə sürüşmədə azacıq çevrilmiş olur.

**- AŞAĞI MÖVQE-** Qılıncoynadanın silah tiyəsi ilə aşağı-irəli istiqamətlənmiş vəziyyəti.

**- 1-Cİ MÖVQE-** Qılıncoynadanın silahının 1-ci müdafiədə silahın son vəziyyəti

**MÖV**

yətinə uyğun gələn vəziyyəti.

**- “BÖYÜR BÖYÜRƏ” MÖVQEYİ-** Konkilərdə qoşa fiqurlu gəzişmədə əllərdə himayənin yerinə yetirildiyi mövqe. Partnyorlar böyük böyürə eyni cəbhədə - əllər öndən çar Pazlaşdırılır, partnyor qadının sağ əli partnyorunun sağ əlində, sol əli isə partnyorun sol əlində olmaqla sürüşürərlər.

**- “ÇİYİN ARXASINDA” MÖVQEYİ-** Konkilərdə qoşa fiqurlu gəzişmədə və buz üstündə idman rəqslərində mövqe. Partnyorların mövqeyi “əl-ələ” mövqeyində olduğu kimi dir, ancaq onlar bir-birini müxtəlif adlı əllərlə çiyinlərin arxasından tuturlar.

**- “ƏKS KİLİAN” MÖVQEYİ-** Buz üstündə idman rəqslərində istifadə olunur. Əsas duruş kilian mövqeyində olduğu kimi dir, lakin partnyor qadın partnyordan solda olur.

**- “ƏL BEL ARXASINDA” MÖVQEYİ-** Konkilərdə qoşa fiqurlu gəzişmədə istifadə olunan mövqe. Partnyor qadının sağ əli parnyorunun sol əlində, partnyorun sağ əli isə partnyor qadının belində olur. Partnyor qadının sol əli partnyorun sağ çiyində olur. Partnyorların üzü bir tərəfə istiqamətlənir.

**- “ƏL-ƏLƏ” MÖVQEYİ-** Konkilərdə qoşa fiqurlu gəzişmədə və buz üstündə idman rəqslərində istifadə edilən mövqe (yalnız məcburi rəqslərə giriş. Başlanğıc addımlarının icrası üçün; orijinal və sərbəst rəqslərdə bu mövqedən qaçmaq lazımdır). Partnyorlar bir-birinin ardınca və ya yanaşı sürüşürərlər. Partnyor qadın partnyorunun sağ və ya sol tərəfində (qoşaların gəzişməsində), buz üstündə rəq-

**MÖV**

slərdə isə yalnız sağ tərəfində olur. Partnyorların müxtəlifadlı əlləri bir-birində, sərbəst əllər isə irəli və ya kənara çəkilmiş olur.

**- FOKSTROT MÖVQEYİ- bax. Açıq mövqe.**

**- GÖVDƏNİN HƏRƏKƏT İSTİQA-MƏTİNƏ ƏKS MÖVQE-** İdman rəqslərində bədənin hərəkətinə münasibətdə xərici ayaqla hərəkəti kəsən texniki element.

**- GÖSTƏRİLMİŞ MÖVQE-** Buz üstündə məcburi idman rəqslərində istifadə edilən mövqe. Partnyorların duruşu, əlləri və qolları rəqs addımlarının siyahısında diaqramda qeyd edilmişdir. Partnyorların tutmalarının dəyişməsinə və ya onların bir-birinə münasibətdə başqa cür durusuna qaydalarla icazə verilmir və hakimlər tərəfindən cəzalandırılır.

**- "KİLİAN" MÖVQEYİ-** Konkilərdə qoşa fiqurlu gəzişmədə və buz üstündə idman rəqslərində istifadə edilən mövqe. Partnyorlar yanaşı və ya bir-birinin ardınca, omba ombaya sürüsür, bir istiqamətdə baxırlar. Partnyorun sağ ciyni partnyor qadının sol ciyninin ardında olur, qadının sol əli partnyorun sol ovcunda, sağ əli irəli, ya da kənara uzanmış, partnyorun sağ əli partnyor qadının belində olur.

**- QAPALI (ÖRTÜLÜ) MÖVQE-** Konkilərdə qoşa fiqurlu gəzişmədə və buz üstündə idman rəqslərində istifadə olunan mövqe. Partnyorlar bir-birinin əksinə, biri qabaqda, o birisi arxada sürüsür. Partnyorun sağ əli partnyor qadının küreyində, partnyor qadının sol biləyi partnyorun ciyində olur. Partnyorun sol əli və partnyor qadının sağ əli birləşir və sərbəst uzadılır.

**MÖV**

Fıqurçuların ciyinləri paralel olur.

**- START MÖVQEYİ-** Armsport üzrə təkbətək mübarizənin başlanğıcında rəqiblərin bir-birinin əlindən tutması. Tutaşma stolun ortasında sahmanlanır. Əllər düz olmalıdır. Baş barmağın ikinci oynağı açıq olmalı və hakimlərə görünməlidir. Dirsəklər qoltuqluğun istənilən yerinə qoyula bilər. Sərbəst əl mildən tutur. İdmançıların ciyinləri stolun kənarına parallel olur.

**- TANQO MÖVQEYİ-** Buz üstündə idman rəqslərində istifadə edilən mövqe qoşanəfərlik gəzişmədə çox az təsadüf olunur. Partnyorlar yanaşı dayanırlar, düz əks istiqamətlərə baxaraq, omba - ombaya söykənərək, biri irəli, digəri geriyə sürüsür, bununla belə partnyor partnyor qadına nisbətdə sağda və ya sol tərəfdə ola bilir.

**- TƏHLÜKƏLİ MÖVQE-** Armsportda idmançı düzləndirilmiş qolla ciyni stol xəttinin altına gedir və ya ciyinlə mübarizə apardığı əli oxu tutan o biri əlinin kənarında qarışır, rəqibi isə biləyini əks tərəfə irəlilədir.

**- UĞURSUZ, FAYDASIZ MÖVQE-** Armsportda idmançının bazuönüşünün 45 dərəcə bucaq altında və stolun səthinə münasibətə görə az olan vəziyyəti.

**- ÜST MÖVQE-** Qılınc oynadanın silahının yuxarı-irəli istiqamətləndirilmiş tiyəsi ilə vəziyyəti.

**- VALS MÖVQEYİ- Bax. Qapalı mövqe.**

**- VOLDUBİ MÖVQEYİ (BD)-** Oyun-da tez-tez baş verən və buna görə də çox mühüm mövqe - A.: 25, 27, 28, 30, 32, 33, 34, 35, 37, 38; Q.: 12, 13, 14, 16,

**MÖV**

18, 19, 21, 23, 24, 26.

- **VYUXTA MÖVQEYİ (BD)**- Nəzəri mövqe, maraqlı oyun zamanı minimum qüvvə üzrə rekord sayda. Bir (23) ağı dama, iki qara dama (5 və 6) üzərində qələbə çalır.

- **YAN MÖVQE**- bax. **Tanqo mövqeyi. MÖVQE (2)**. Şahmat və damada fiqur və piyadaların (damaların) şahmat (dama) taxtasında düzülüşü.

- **ACIQ MÖVQE**- Belə dama mövqeində bağlama və sixma-qıisma olmur.

- **BAŞLANGIC MÖVQE**- Şahmat və damada partiyanın əvvəlində ağların ilk gedisinə qədər fiqur və damaların düzülüşü.

- **DAİMİ OLMAYAN MÖVQE**- Dama taxtasında istinad nöqtələri olmayan vəziyyətdir ki, (tərəflərdən birini) dəyişmə aparmaq imkanından məhrum edir.

- **DƏYİŞDİRİLMƏMİŞ MÖVQE**- Dəyişdirmə aparmaq imkani olmayan mövqe.

- **EMBDEN MÖVQEYİ (BD)**- 3 damka bir damkanı tuta bilir (A.: D. 18, 37, 49; Q.: D. 8. 1. 48!-dən sonra 2.30 və 2.21 təhlükələrini dəf etmək olmur).

- **HAKİM MÖVQE**- bax. **Açar (2)**.

- **HEÇ-HEÇƏ MÖVQEYİ**- Şahmat və dama taxtasında qarşılıqlı səhvsiz oyunda partiyanın heç-heçə qurtaracağı vəziyyət.

- **QAPALI MÖVQE**- 1. Şahmatda açıq xətti olmayan, yəni hər iki tərəfin piyadalarının bütün vertikalları örtdüyü (tutduğu) mövqe. 2. BD-də damaların mərkəzdə bağlı olduğu mövqe.

- **QEYDƏ ALINMIŞ MÖVQE**- Şahmat taxtasında piyada strukturu ilə müəyyənləşən mövqe.

**MÖV**

- **MARKİZ MÖVQEYİ (BD)**- 200 il-dən artıq məşhur olan nəzəri sonluq çox aldadıcıdır və hər iki tərəfdən dəqiq oyun tələb edir (A.: D. 24, 49, d. 20; Q.: D. 46, d. 6, 15. səhvsiz oyun nəticəsində heç-heçə qeydə alınır).

- **MƏRKƏZDƏ OLAN MÖVQE**- Damada yarısı və ya böyük miqdarda mərkəz xanalarının damalarla tutulduğu vəziyyət.

- **OYUN MÖVQEYİ**- Hansısa şahmat və ya dama partiyasında böyük ehtimal-la baş verə biləcək vəziyyət.

- **SARQİN MÖVQEYİ (RD)**- Sonluq nəzəriyyəsi üçün çox mühüm mövqe olub XIX əsrin sonlarında görkəmli rus dama nəzəriyyəçisi və tarixçisi D.İ. Sarqin tərəfindən tətbiq olunmuşdur (A.: D. H2, d. b4, c3; Q.: D g1; ağların gedisində qələbə, qaraların gedisi zamanı heç-heçə qeydə alınır).

- **TƏBİİ MÖVQE**- Şahmat və damada tərtib edilmiş, lakin oyunda baş verməsi şübhə doğurmayan vəziyyət.

- **TƏBİİ OLMAYAN MÖVQE**- Şahmat və dama taxtası üstündə rəqiblərin düşünnülmüş oyununda belə ola bilməyən vəziyyət.

- **TƏCRİD EDİLMİŞ (DÖVRƏYƏ ALINMIŞ) MÖVQE**- Şahmat taxtasında piyada cərgələrindəki fiqurların sərbəst irəliləməsinə mane yaradacaq mövqe.

- **TƏXİRƏ SALINMIŞ MÖVQE**- Şahmat və ya dama partiyasında təxirə salınmaq üçün rəqib tərəfindən gizli gedisin yazılışından əvvəl dayandırılmış vəziyyət.

- **TİPİK MÖVQE**- Şahmat və dama oyunlarında müəyyən tip mittelşil və ya endşipilin bu və ya digər debütü üçün

**MÖV**

xarakterik mövqe.

**MÖVQELƏR**

- **KLASSİK MÖVQELƏR (BD)-** Mərkəzdə damaların belə qarşılıqlı əla-qəsi - A.: 28, 32; Q.: 19, 3
- **KÜLƏK TUTMAYAN MÖVQE-LƏR DOĞRUDUR-** Yelkən yürüşləri taktikası termini. Manevretmə zamanı yaxt külək tutmayan yaxtdan və başqa yaxtlardan bir az irəlidə olur. Bu halda başqa (küləkdöyən) yaxt (hətta o, bir sıra yaxşı gediş keyfiyyətlərinə malik olsa da) külək tutmayan, lakin düzgün mövqe seçən yaxtin yelkənləri axıb gələn hava axınında yerləşir. Bununla da küləkdöyən yaxtların yelkən yükü azalır və o öz gediş keyfiyyətlərini reallaşdırır bilmir.
- **QAMBİT MÖVQELƏRİ (RD)-** Ehtiyyat tempini faydalı edən bəzi simmetrik mövqelər.
- **SİMMETRİK MÖVQELƏR-** Ağ damaların qara damalara münasibətdə simmetrik yerləşən mövqeyi.

**MÖVSÜM**

- **İDMAN MÖVSÜMÜ-** Hər hansı bir idman növü ilə məşğulluq üçün ilin əl-verişli, münasib dövrü.
- **OLİMPIYA MÖVSÜMÜ-** Bir illik uzunluğu olub Olimpiya oyunlarının keçirilməsi ilə bitən vaxt kəsiyi.

**MUAY TAY-** Sərbəst boks mənasında sərt əlbəyaxa döyüş növü kimi hərbçilərin arasında keçirilir. Muay Tayda yumruqla zərbələr aşağıdan yuxarı, çöldən içəri və əksinə, qövsvari xətli, düzxətli, dirsəklə zərbələr qövsvari trayektoriyalı, ayaqla zərbələr düzxətli irəli yönəlmış olur, dizlə və havaya tullanmaqla zərbələr müxtəlif duruşlarla və bədəni firlatmaqla icra

**MÜA**

olunur. Muay Tayçilar qollarla, qıçları qatlamalaqla, zərbələrdən yayınmaq, geri çəkilmək və yerdəyişmərlə müdafiə olunurlar. Yarış boks rinqində beş raundlu, iki dəqiqəlik fasılərlə yeddi çəki dərəcəsində keçirilir. Əlcəklərdən, diş qoruyucusundan, ayaq sarğıından istifadə olunur. Tutmaq, yerə yixmaq, başla zərbə vurmaq, boğmaq, yixilmiş rəqibə hücum etmək qadağandır. Dirsəklə zərbə Mat tonq, Mut aat, Sok ti, Sok ciyonq, ayaqla düzxətli irəli zərbə - Tipen Tan adlanır. Qələbə xalla, texniki və təmiz nokautla müəyyən edilir.

**MULDA-** Dağlarda müxtəlif mənşəli və formalı çökək və ya böyük çuxur.

**MULİNETLƏR-** Sablyalarla qılincyanmadada təcili zərbənin öyrədilməsi zamanı silahlı əl üçün hazırlıq təmrinləri.

**MUSSONLAR-** Qurunun və suyun qeyri-bərabər qızması hesabına, havanın təsirinin müxtəlifliyi nəticəsində meydana çıxan dayanaqlı mövsüm küləkləri. İlin vaxtından asılı olaraq küləklər öz isitiqamətini dəyişir: qış mussonu materikdən onu əhatə edən daha isti dənizlərə yönəlir, yayın rütubətli mussonu alçaq atmosfer təzyiqi ilə okeandan daxili sahəsi qızmış materikin üstünə yönəlir və yağışları gətirir, dağlara bol qar yağır.

**MÜAYİNƏ**

- **XARİCİ MÜAYİNƏ-** Güləşmə üzrə çəki zamanı yarış iştirakçılarında xəstəliyin aşkar edilməsi və ya gigiyena qaydalarının pozulması hallarına qarşı həkim tərəfindən keçirilən yoxlama.

- **KOMPLEKS MÜAYİNƏ-** İdmançı orqanizminin fiziki inkişafı və onun sağlamlığı, hazırlıq səviyyəsi ilə müx-

**MÜA**

təlif funksional sistemlərin vəziyyətinə hərtərəfli, əsaslı kompleks qiymətlə bağlı tədbirlər sistemi.

- **TİBBİ MÜAYİNƏ-** İdmançının sağlamlıq vəziyyəti, fiziki inkişafı, ehtiyat imkanlarının səviyyəsi, xəstəliklərin profilaktikası, yarışlara və məşq məşğələlərinə buraxılması haqqında məsələnin həllini müəyyənləşdirmək məqsədilə lazımi tibbi araşdırmaların aparılması.

- **TRASIN YOXLANILMASI-** Yarışdan əvvəl yeni trasla tanış olmaq məqsədilə hakimlərin rəhbərliyi altında yarış iştirakçıları tərəfindən marafon, kırş-bobsley və s. traslarının keçilməsi və yoxlanılması.

**MÜBADİLƏ**

- **AEROB MÜBADİLƏ-** Orqanizmdə böyük ölçüdə davamlı əzələ işi üçün yüksək olmayan və orta intensivliyi ilə xarakterik sərbəst oksigenin iştirakı zamanı biokimyəvi reaksiyanın baş vermə prosesi.

- **ANAEROB MÜBADİLƏ-** Orqanizmdə böyük ölçülü əzələ işi üçün sərbəst oksigen gəlmədən yüksək intensivliyi ilə xarakterizə olunan biokimyəvi reaksiyanın baş vermə prosesi.

- **ƏSAS MÜBADİLƏ-** Orqanizmin tam fiziki və psixi rahatlığı zamanı sərf olunan enerjinin miqdarı. Uzanaraq yataandan, qida qəbulundan ən azı 8 saat sonra komfort temperaturda (18-20 dərəcə C-də) müəyyənləşir. 1 saat hesabı ilə 1 kq kütləyə və ya 1 m<sup>2</sup> bədənin səthi ilə kkal-a ölçülür.

- **KARBOHİDRAT MÜBADİLƏSİ-** Karbohidratların orqanizmə daxil olmasına, istifadəsi, başqa şəklə düşməsi, da-

**MÜB**

şılması və sonuncu məhsullarının xaric olunma prosesi.

- **MADDƏLƏR MÜBADİLƏSİ-** Maddələr mübadiləsi həyat fəaliyyətinin əsas şərtidir. O, canlı orqanizmdə baş verən kimyəvi-fiziki çevrilmələrin top-lusu olaraq həyat fəaliyyətinin xarici mühitlə əlaqəsini təmin edir. Maddələr mübadiləsinin mahiyyəti ondan ibarətdir ki, orqanizmə xarici mühittən daxil olan müxtəlif maddələr mənimsənilir, enerji mənbəyi kimi orqanizmə sərf edilir və maddələr mübadiləsinin əmələ gələn son məhsulları xaric olunur.

- **MADDƏLƏR MÜBADİLƏSİ (METABOLİZM)-** Orqanizmdə bütün kimyəvi dəyişikliklərin, maddələrin və enerjinin çevrilmə növlərinin, orqanizmin inkişafını, həyat fəaliyyətini təmin edən, ətraf mühitlə əlaqəsinin və xarici şəraitlə adaptasiyasının məcmusu.

- **SU-DUZ MÜBADİLƏSİ-** Orqanizmə su və duzların daxil olması, mənimsənilməsi və xaric olunması prosesi.

- **YAĞ MÜBADİLƏSİ-** Yağların orqanizmə daxil olması, onların parçalanması, istifadəsi və başqa şəklə düşməsi, eləcə də son məhsullarının xaric olunması prosesi.

- **ZÜLLAL MÜBADİLƏSİ-** Orqanizmə züllələrin daxil olması, onların başqa şəkilə düşməsi, dağılması, eləcə də son məhsullarının çıxarılması prosesi.

**MÜBARİZ HAZIRLIQ-** İdmançının optimal psixoloji çalışqanlığı ilə, sarsılmazlığı, səmərəli emosional ehtirası, qələbəyə və ya yüksək nəticəyə can atması, öz qüvvəsinə inamı, özünə yüksək səviyyədə nəzarəti və özünürequlyasiya ilə xarakterizə olunan startqabağı əhvalı.

**MÜB**

**MÜBARİZƏ-** Qələbəyə, üstünlüyə, uğura can atma.

**- DAXİLİ CIĞIRI TUTMA MÜBARİZƏSİ-** Velosipedçilərin müxtəlif yürüşlərdə trekdə taktiki hərəkətləridir ki, birinci mövqə uğrunda mübarizə ölçü xəttində (birinci daxili cığır) velosipedçiye ən qısa yol üzrə distansiyani keçməyə imkan verir.

**- MÖVQE MÜBARİZƏSİ-** Velosipedçilər və ya velosipedçi qruplar arasında trekdə və ya şosedə müxtəlif yürüşlərdə müəyyən yer tutmaq uğrunda taktiki mübarizə.

**MÜDAFİƏ-** 1. Təkmübarizlikdə, idman oyunlarında rəqibin hücumunu dəf etmək və ona nəticə göstərməyə imkan verməmək məqsədi olan oyunçunun, dəstənin və ya komandanın fəaliyyəti. 2. Şahmat və damada rəqibin hücum hərəkətlərini və ya bilavasitə birbaşa təhlükələrinin qarşısını almaq. Müdafiənin passiv və aktiv formaları fərqləndirilir.

**- ALYOXİN MÜDAFİƏSİ-** 1.e4 kf6 gedişləri ilə səciyyələnən şahmat debütü. Əsas inkişaf sistemləri: 2.e5 kd5 3.d3 d6 4.c4 kb6 5.f4 (4 piyada sistemi), 2.e5 kd5 3.d4 d6 4.kf3 (müasir sistem).

**- AŞAĞI MÜDAFİƏ-** Qılıncoynadanın tiyəni aşağı-irəli yönəltidiyi vaxt müdafiəsi.

**- AYIRMAQLA MÜDAFİƏ-** Qılıncoynadanın öz tiyəsini rəqibin silahına qarşı toqquşdurmaqdan qoymaqla müdafiəsi.

**- AZ TOPLANMIŞ MÜDAFİƏ-** Qılıncoynadanın gecikməsi nəticəsində sancmanın (zərbənin) endirilməsinə mane ola bilməyən amplituda üzrə tam olmayan müdafiə.

**MÜD**

**- BENONİ MÜDAFİƏSİ-** 1.d4 c5 (klassik sistem) gedişləri ilə səciyyələnən şahmat debütü. Praktikada başqa inkişaf sistemləri də mövcuddur: 1.d4 Kf6 2.c4 c5 3.d5 e6 (müasir Benoni).

**- BİRBAŞA MÜDAFİƏ-** Qılıncoynadanın tiyəni üfüqi müstəvidə yerdəyişməklə icra etdiyi müdafiə.

**- BİRİNCİ MÜDAFİƏ-** Qılıncoynadanın tiyənin aşağı-irəli istiqamətləndirilmiş ağızını aşağı- daxili sahəsinə yerdəyişmə etməklə müdafiəsi. Silahlı əlin ovcu aşağı çevrilmiş olur.

**- İKİNCİ MÜDAFİƏ-** Qılıncoynadanın tiyənin aşağı-irəli istiqamətləndirilmiş ağızını aşağı- xarici sahəsinə yerdəyişmə etməklə müdafiəsi zamanı silahlı əlin ovcu aşağı çevrilmiş olur.

**- ÜÇÜNCÜ MÜDAFİƏ-** Qılıncoynadanın tiyənin yuxarı-irəli istiqamətləndirilmiş ağızını yuxarı- xarici sahəsinə yerdəyişmə etməklə müdafiəsi. Silahlı əlin ovcu aşağı baxır.

**- DÖRDÜNCÜ MÜDAFİƏ-** Qılıncoynadanın tiyənin yuxarı-irəli istiqamətləndirilmiş ağızını yuxarı- daxili sahəsinə yerdəyişmə etməklə müdafiəsi. Silahlı əlin ovcu daxilə baxır.

**- BEŞİNCİ MÜDAFİƏ-** Qılıncoynadan rapira və şpaqalarla tiyənin yuxarı-irəli ağızını daxili sahəyə yerdəyişməklə icra etdiyi müdafiə (silahlı əlin ovcu aşağı baxır), sablyalarla tiyəni daxilə-irəli istiqamətləndirib ağızını maskanın səviyyəsində yerini dəyişməklə icra etdiyi müdafiə.

**- ALTINCI MÜDAFİƏ-** Qılıncoynadan rapira və şpaqalarla tiyənin yuxarı-irəli istiqamətləndirilmiş ağızını yerdəyişmə etməklə (silahlanmış əlin ovcu yuxarı ba-

**MÜD**

xır), sablyalarla xaricə-irəli istiqamətləndirilmiş tiyənin ağızını maska səviyyəsinə yerini dəyişməklə icra etdiyi müdafiə.

**- YEDDİNCİ MÜDAFIƏ-** Qılıncoynadanın rapira və şpaqalarla qılıncoynatmada aşağı-irəli istiqamətləndirilmiş tiyənin ağızını aşağı- daxili sahəyə yerdəyişmə etməklə müdafiəsi. Silahlı əlin ovcu yuxarı baxır.

**- SƏKKİZİNCİ MÜDAFIƏ-** Qılıncoynadanın rapira və şpaqalarla qılıncoynatmada tiyənin ağızını aşağı-irəli istiqamətlənmiş aşağı- xarici sahəsinə yer dəyişməklə müdafiəsi. Silahlı əlin ovcu yuxarı baxır.

**- DOQQUZUNCU MÜDAFIƏ-** Qılıncoynadanın rapira və şpaqalarla qılıncoynatmada tiyənin irəli-daxilə istiqamətlənmiş ağızını yuxarı sahəyə yerdəyişməsi ilə müdafiəsi. Silahlı əlin ovcu yuxarı baxır.

**- ÇIQORİN MÜDAFIƏSİ-** 1.d4 d5 2.c4 Kc6 gedişləri ilə xarakterizə edilən şahmat debütü.

**- DAİRƏVİ MÜDAFIƏ-** Qılıncoynadanın çıxış mövqeyinə və ya düyünə qayıtməqla tiyəni üfüqi və vertikal səthlərdə yerdəyişmə etməklə müdafiəsi.

**- DAYAQLA (ALTLIQLA) MÜDAFIƏ-** Rəqib tərəfindən zərbə endirilən məqamda boksçu və kikboksunun əlinin içinin, dirsək və ya çiyinin qarşıya çıxan neytrallaşdırıcı hərəkəti.

**- DAYANMAQLA MÜDAFIƏ-** Rəqibin zərbəsini tutub saxlayan və neytrallaşdırın boksunun əllərinin qarşılıqlı hərəkəti.

**- EFFEKTİLİ MÜDAFIƏ-** Boksunun buraxılmış zərbələrin aşağı faizlə xar-

**MÜD**

rakterizə olunan müdafiəsi.

**- FƏAL MÜDAFIƏ-** 1. Boks və kikboksinqdə rəqibin zərbələrini neytrallaşdırmaq və eyni vaxtda qarşıya çıxan zərbəyə cavab zərbəsi verməklə hərəkətlərin əlaqələndirilməsi. 2. Güləşmədə güləşçinin yer dəyişməklə (çox vaxt rəqibin cəhd etdiyi istiqamətə) rəqibin icra etməyə çalışdığı fəndin uğurla başa çatdırılmasını mümkünzsuz edən müdafiə variantı.

**- FƏRDİ MÜDAFIƏ-** Komandalı idman oyunlarında müdafiə sistemi kimi hər müdafiə olunanın konkret rəqibə qarşı müqavimət göstərilməsini nəzərdə tutan müdafiə.

**- FİLİDOR MÜDAFIƏSİ-** 1.e4 e5 2. Kf 3 d6 gedişləri ilə səciyyələnən şahmat debütü.

**- FRANSIZ MÜDAFIƏSİ-** 1.e4 e6 2.d4 d5 gedişləri ilə xarakterizə olunan şahmat debütü. Əsas sistemləri: 3.Kc3. Mümkün davam etdirmələr: 3.Kf6 (klassik variant); 3. Kf 6 4. Cg5 4.de (Rubinşteyn variantı); 4. Cg 5 Ce7 5.e5 Kf d7 (klassik müdafiə); 4. Cg5 Cb4 (Mak-Ketçon variantı); 3. Kf 6 4.e5 Kf d7 (Steyniş sistemi); 3. Kc 3 Cb4 4.e5 c5 (Nimsoviç sistemi); 3. Kd 2 (Tarraş sistemi); Mümkün davamları: 3.....c5, 3.....Kf6 4.e5 Kf d7; 3.....Kc6

**- GERİ OTURTMAQLA MÜDAFIƏ-** Rəqibin zərbəsinin ən “zəif” yerə çatması üçün boksunun onun istiqamətini dəyişdirməyə yönəlmış qarşı hərəkəti.

**- HƏDDİNDƏN ARTIQ MÜDAFIƏ-** Şahmat mövqeyinin mühüm bəndi olmaqla müdafiə olunan fiqurların sayının hücum edənlərin sayından çox ol-

**MÜD**

duğunu göstərən müdafiə.

**- HİND MÜDAFİƏSİ-** 1.d4 Kf6 gedişləri ilə səciyyələnən şahmat debütü.

**- HOLLAND MÜDAFİƏSİ-** 1.d4 f5 gedişləri ilə səciyyələnən şahmat debütü. Əsas inkişaf sistemləri: 2.e4 (Staunton qambiti). 2.c4 və ya 2.g3 (Ilyin-Jenevski sistemi). 2.g3 e6 3.Cg2 kf6 4.Kf3 (“daş divar” sistemi), 2 g3 Kf6 3. Cg 2 g6 4.c4 (Leningrad sistemi). İlkin gedişlərdən sonra - 1.d4 e6 2.c4 f5 - əsas inkişaf sistemləri: 3.Kc3 Kf6 4.e3 (Rubinstein sistemi). 3.Kf3 Kf6 4.g3 Ce7 5.Cg2 (Alyoxin sistemi), 3.g3 Kf6 4.Cg2 Cb4+5.. Cd 2 Ce7 (Ryumin sistemi).

**- İKİ AT MÜDAFİƏSİ-** 1.e4 e5 2.Kf3 Kc6 3.Cc4 Kf6 gedişləri ilə səciyyələnən şahmat debütü.

**- İKİQAT DİRSƏK MÜDAFİƏSİ-** Rəqibin zərbəsini neytrallaşdırmaq üçün boksçunun passiv fəndi. Bu əsulda bir bazuönü boksçunun çənəsini, o biri bazuönü isə onun gövdəsini, yaxud hər iki bazuönü boksçunun gövdəsini örtüb gizlədir.

**- KARO-KANN MÜDAFİƏSİ-** 1.e4 c6 gedişləri ilə səciyyələnən şahmat debütü.

**- KƏNARA ADDIMLA MÜDAFİƏ-** Rəqibin hücumu zamanı boksçunun addimla sol və ya sağ tərəfə müqabil müdafiə yerdəyişməsi zərbələrdən yayınmağa və sonrakı əks hücumlar üçün da-ha əlverişli mövqə tutmağa imkan verir. **- KƏNARA ÇƏKİLMƏKLƏ MÜDAFİƏ-** Boksçunun addım atmaq və ya sıçrayışla distansiyanın artırılmasına və rəqiblə kontaktdan çıxmaga yönəlmış mövqeyinin dəyişməsi.

**- KƏNARA ÇIXMAQLA MÜDAFİƏ-** Boksçunun arxaya və yana addım

**MÜD**

atmaqla, başını və ya gövdəsini arxaya çəkməklə rəqibin zərbəsindən və ya zərbələrindən yayınması.

**- KİYEV MÜDAFİƏSİ (RD)-** 1.cd4 fg5 2.bc3 gh4 3.cb4 hg5 gedişləri ilə səciyyələnən debüt.

**- KOMBİNASIYA EDİLMİŞ MÜDAFİƏ-** 1. Boksda rəqibin zərbə və ya zərbələr endirdiyi məqamda boksçunun bir neçə müxtəlif müdafiə variantlarından istifadə etməsi. 2. Komandalı idman oyunlarında müdafiənin təşkili zamanı komanda oyuncularının bir neçəsi zona müdafiəsi prinsipi üzrə hərəkət etdikdə, o biri komanda fərdi müdafiə prinsipi üzrə fəaliyyət göstərir.

**- KONKRET MÜDAFİƏ-** Qılıncınadanın müəyyən sahədə rəqibin hücumunu dəf etmək məqsədilə işlətdiyi müdafiə.

**- KÖNDƏLƏN MÜDAFİƏ-** Boksçu rəqib tərəfdən başına çəpəki zərbənin endirildiyi məqamda gövdəsi ilə dairəvi hərəkət edir.

**- QARIŞIQ MÜDAFİƏ-** bax. kombinasiya edilmiş müdafiə (2).

**- QƏDİM HİND MÜDAFİƏSİ-** 1.d4 Kf6 2.c4 g6 3.Kc3 Cg7 gedişləri ilə səciyyələnən şahmat debütü. İnkişafının ən geniş yayılmış sistemləri: 4.e4 d6 5.f4 (dörd piyada variantı); 4.e4 d6 5.f3 (Zəməş sistemi); 4.g3 0-0 5.Cg2 d6 (əsas variant); 4.e4 d6 5.Kf3 (klassik sistem); 4.e4 d6 5.Ce2 0-0 6. Kf3 (Petrosyan sistemi); 1.d4 Kf6 2.Kf3 g6 3.Cg5 (qapalı sistem).

**- QRYUNFELD MÜDAFİƏSİ-** 1.d4 Kf6 2.c4 g6 3.Kc3 d5 gedişləri ilə səciyyələnən şahmat debütü.

**- LENİNQRAD MÜDAFİƏSİ (RD)-** 1.cd4 fg5 2.bc3 gf6 3.cb4 ba5 4.dc5 a:c3

**MÜD**

5. d:b4 gedişləri ilə səciyyələnən début.
- **MÜRƏKKƏB MÜDAFİƏ-** Qılıncoynadanın silahla iki və daha artıq hərəkətdən ibarət müdafiəsi.
  - **NİMSOVİÇ MÜDAFİƏSİ-** 1.d4 Kf6 2.c4 e6 3.Kc3 Cb4 gedişləri ilə xarakterizə edilən şahmat débutü. Əsas inkişaf sistemləri: 4.a3 (Zemiş sistemi), 4.e3 (Rubinştayn sistemi), 4.Cg5 (Leninqrad variantı); eləcə də rast gəlinir: 4.Kf3; 4.F b3; 4.Fc2.
  - **ÖZÜNÜ SİLAHSIZ MÜDAFİƏ-** Daxili qoşunların hərbi qulluqları və polislər üçün tətbiqi idman növü. Sambo, cüdo, boks, sərbəst və yunan-Roma güləşti, karatedo kimi Şərq təkmübarizliyinin üsullarını əhatə edən 10 kompleksdən ibarətdir.
  - **PASSİV MÜDAFİƏ-**
    1. Boksçunun qarşılıqlı cavab zərbələri endirmədən rəqibin zərbələrini vaxta görə nisbətən uzun müddətli neytrallaşdırma hərəkəti.
    2. Boksçunun xarakter xüsusiyyəti olub rəqibin cəhdlərinə əks cavablarla müdafiə tərzi, eləcə də güləşçinin əks üsulun icrasına keçmədiyi müdafiə.
  - **PİRS-UFİMSEV MÜDAFİƏSİ-** 1.e4 d6 2.d4 Kf6 və ya 1.e4 g6 2.d4 Cg7 gedişləri ilə səciyyələnən şahmat débutü.
  - **POLŞA MÜDAFİƏSİ-** 1.d4 b5 gedişləri ilə səciyyələnən şahmat débutü.
  - **SADƏ MÜDAFİƏ-** Qılıncoynadanın rəqibin hücumunu bir cəhdə qaytarmaqdan ibarət müdafiəsi.
  - **SİCİLYA MÜDAFİƏSİ-** 1.e4 c5 gedişləri ilə səciyyələnən şahmat débutü. Ən çox yayılmış davam etdirmələr: 1. Kc3 kc6 ("örtülü" və ya Çiqorin sistemi); 2. Kf3 Kf6 (Rubinştayn sistemi); 2.Kf3 d6

**MÜD**

- 3.d4 (drakon variantı); 2.Kf3 Kc6 3. d4 (müasir davametdirmə); 2.Kf3 e6 3.d4 (klassik davametdirmə); 2Kf3 e6 3.d4 cd4 K:d4 Kf6 (Sxeveninqen variantı); 2.Kf3 e6 (Paulsen sistemi).
- **SİLAHLA MÜDAFİƏ-** Qılıncoynadanın hücumu və ya əks-hücumu keçən rəqibin silahını geri qaytarması.
  - **SKANDİNAV MÜDAFİƏSİ-** 1.e4 d5 gedişləri ilə xarakterizə olunan şahmat débutü.
  - **SLAVYAN MÜDAFİƏSİ-** 1.d4 d5 2.c4 c6 gedişləri ilə xarakterizə olunan şahmat débutü. Əsas davam etdirmələr: 3.cd cd (dəyişmə variantı); 3.Kf3 Kf6 4.Kc3 dc (qambit sistemi); 3.Kf3 Kf6 4.Kc3 dc5. a4 (əsas sistem); 3.Kf3 Kf6 4.Kc3 e6 5.Cg5 dc (Botvinnik sistemi); 3.Kf3 Kf6 4.Kc3 e6 5.e3 Kbd7 6.Cd3 (Meranski variantı); 3.Kf3 Kf6 4.e3 g6 (Şlexter sistemi); 3.Kc3 e5 (Vinaverin əks qambiti); 3.Kc3 e6 4.e4 de (slavyan qambiti).
  - **SÜST (DURĞUN) MÜDAFİƏ-**
    1. Yalnız müdafiəyə yönəlmış və öz hücum üsullarını işlətmeyən və ya olmayan idmançıların hərəkətlərini səciyyələndirən idman oyunları və təkmübarizlikdə işlədilən termin.
    2. Rəqibin silsilə zərbələrinindən bazuönünlərlə eyni vaxtda başını və gövdəsini qoruyan boksçunun qeyri-fəal müdafiəsi.
    3. Güləşçinin rəqibin istənilən hücum hərəkətlərinin qarşısını almaq üçün tətbiq etdiyi müdafiə.
  - **TƏXİRƏSALINMAZ MÜDAFİƏ-** Qılıncoynadanın rəqibin silahına qarşı öz tiyəsini işlətməklə müdafiə olunması.
  - **TƏMAYÜLLÜ MÜDAFİƏ-** Boksçu gövdəsini eyni vaxtda sol və ya sağ tərə-

**MÜD**

fə meyl etdirməklə rəqibin qarşidan gələn hərəkətlərini özünün neytrallaşdırıcı, birbaşa hərəkətləri ilə yayındırı bilər.

**- YANLIŞ (ƏSASSIZ) MÜDAFIƏ-**

Qılıncoynadanın rəqibin hücumunu dəf edərkən lazım olduğundan artıq çox böyük dərinlikdə geri çekildiyi hərəkəti.

**- ÜMUMİLƏŞDİRİCİ MÜDAFIƏ-**

Qılıncoynadanın tiyəni müxtəlif istiqamətlərə yerdəyişmə tərzi ilə rəqibin hücumunu geri oturtmaq üçün icra etdiyi hərəkəti.

**- YARIMDAİRƏVİ MÜDAFIƏ-**

Qılıncoynadanın tiyənin yuxarı mövqedən (düyündən, qovuşqdan) aşağı sahəyə, aşağı mövqedən yuxarı sahəyə yerdəyişmə etməklə müdafiə olunması.

**- YENİ HİND MÜDAFIƏSİ-**

1.d4 Kf6 2.c4 e6 3.Kf3 b6 gedişləri ilə xarakterizə edilən şahmat debütü. Əsas sistemlər: 4.g3; 4.a3; 4.Cg5.

**- YENİ KİYEV MÜDAFIƏSİ (RD)-**

1.cd4 fg5 2.bc3 gh4 3.cb4 hg5 4.bc5 d:b4

5.a. c5 cd6 gedişləri ilə xarakterizə olunan

debüt.

**- YENİ LENİNQRAD MÜDAFIƏSİ (RD)-**

1.cd4 fg5 2.bc3 gh4 3.cb4 gf6

4.dc5 b:d4 5.e:c5 hg7 gedişləri ilə xarakterizə edilən debüt.

**- YERİNİ DƏYİŞMƏKLƏ MÜDAFIƏ-**

Qılıncoynadan tərəfindən tiyənin və ağızının qüvvəli hissəsinin müəyyən sahəyə irəli çəkilməsi ilə icra edilən müdafiə.

**- YUXARI MÜDAFIƏ-**

Qılıncoynadanın yuxarı-irəli yönəldilmiş tiyə ilə müdafiəsi.

**- ZONA MÜDAFIƏSİ-**

Komandalı idman oyunlarının müdafiə sisteminde hər bir müdafiə olunan oyunçu oyun meydani və ya meydançasının müəyyən sahəsində istənilən rəqibə müqavimət göstərir.

**MÜK**

**MÜDAFIƏÇİ-** Öz qapısının (səbətinin və s.) başlıca olaraq müdafiəsi üzrə hərəkətlərdə komandanın ixtisaslaşmış oyunçusu.

**- KƏNAR XƏTT MÜDAFIƏÇİSİ-** Öz qapısının başlıca olaraq müdafiə xətti cinahlarında fəaliyyət göstərən komanda oyunçusu.

**- MƏRKƏZ XƏTT MÜDAFIƏÇİSİ-** Öz qapısının müdafiəsinin başlıca olaraq mərkəzi zonasında fəaliyyət göstərən komanda oyunçusu.

**- ÖN XƏTT MÜDAFIƏÇİSİ-** Öz komandasının müdafiə xəttindən bir qədər irəlidə fəaliyyət göstərən oyunçu.

**KONTROL NƏZARƏT MÜDDƏTİ-**

Alpinistlər qrupunun bazaya qayıtması vaxtı bu tədbirin xilasetmə xidməti rəisində qorunub saxlanılan “Yüksək dağ zonasına çıxışların kitabı”nda qeyd edilir. Qrupun qayıtması halında xilasedici dəstə kontrol vaxtin bitməsinə 2 saat qalmış çıxışa hazırlaşır.

**MÜHAFİZƏ-** Komandalı idman oyunlarında qrupla taktiki hərəkətlər növü olub hər bir müdafiəçinin lazımı məqamda partnyora kömək göstərməsi nəzərdə tutulur. Rəqib komandanın yeni əvəz edilmiş sərbəst hücumcusuna topun qəbulu və paylaşırlımasında əlavə çətinlik yaradır.

**MÜHASİRƏ-** Damada rəqibin mərkəzdə qruplaşmış qüvvələrini əhatəyə almaq və sonra hərəkətini bağlamaq məqsədi olan oyun planı.

**MÜHƏRRİK-** Müxtəlif enerji növlərini mexaniki enerjiyə çevirən texniki sistem.

**MÜKAFAATÇI-** Yarışda priz alan yerlərdən birini (1-3-cü yerlər) tutan idmançı və ya komanda.

**MÜQ****MÜQ**

**MÜQAVİMƏT- 1)** İdarəetməyə aşkar görünən itaetsizlik. **2)** Rəqibin fəndləri yerinə yetirmək, təsir etmək, hücum etmək cəhdinə idmançının əks təsiri.

- **DALĞAVARI MÜQAVİMƏT-** Suyun sərbəst səthində irəliləyən gəmi tərəfindən yaradılan dalğavarılık nəticəsində yaxtin, qayığın hərəkətinə əks təsir. Dalğavari müqavimətin böyüklüyü sürət, hərəkət istiqaməti, gövdənin səthinin forma və keyfiyyəti nəticəsində dəyişir.

- **FORMANIN MÜQAVİMƏTİ-** Gövdənin səthinə suyun təzyiqinin böllünməsi (paylaşdırılması) və suvaşqanlığı nəticəsində yaxtin, qayığın hərəkətinə əks təsir. Gövdənin uzunluğu üzrə səthi əyilmiş yerinin dəyişmə xarakterindən, eləcə də gövdənin səthinin keyfiyyətindən asılıdır.

- **ORQANİZMİN MÜQAVİMƏT QABİLİYYƏTİ-** Orqanizmin xarici mühitin əlverişsiz şəraitinə və xəstəliklərə müqavimət göstərmək bacarığı. Orqanizmi möhkəmlətməklə müqavimət yüksəldilir.

- **UCLUQ YAYININ MÜQAVİMƏTİ-** Qılıncı natmadə rapıralarla (500 q), şpaqalarla (750 q) zərbə endirmə zamanı minimal qüvvənin səviyyəsi.

- **ÜZƏN ZAMAN DALĞANIN MÜQAVİMƏTİ-** Yeri dəyişdirilmiş su kütłəsinin dalğa şəklində müqavimətini və ağırlıq qüvvəsini aradan qaldırarkən üzgüçün hərəkətinin müqaviməti. Üzgüçün hərəkəti zamanı suyun səthində öz böyüklüğünə və istiqamətinə görə müxtəlif dalğalar yaranır. Bədənin ön hissəsi köndələn və çoşan dalğalar yaradır ki, bunlar bədənin hər iki tərəfində paralel pər şəklində pilləkən qaydasında payla-

nır (bölnür). Belə, lakin bir az kiçik dalgalar üzgünün ayaqlarının da yanında yaranır. Bundan başqa, ətrafların hərəkətlərindən müxtəlif istiqamətlərə yayılan dalğalar törənir. Dalgaların ölçüləri bədənin formasından, tərpənişindən, əller və ayaqların hərəkət amplitudasından, bədənin hərəkət sürətindən, eləcə də hovuzun dərinlik və böyüklik ölçülərindən asılıdır. Dalğa müqaviməti suyun ümumi müqavimətinin 10-15 %-ni təşkil edir.

- **ÜZƏN ZAMAN SUYUN MÜQAVİMƏTİ-** Tormozlanmanın əsas təsiri üzgünün hərəkəti ilə bağlıdır. O, sürətünmə müqavimətindən, dalğa müqavimətindən və axın yaratma müqavimətindən yaranır. Suyun müqaviməti isə onun sıxlığı, üzgünün bədəninin model kəsiyi və irəliləmə sürətinin kvadrati ilə düz mütənasibdir.

- **ÜZMƏ ZAMANI SÜRTÜNMƏNİN MÜQAVİMƏTİ-** Üzgünün bədənin səthinin suvaşqanlıq xüsusiyyəti su ilə qarşılıqlı əlaqəsi nəticəsində baş verən müqavimət. Sürtünmənin iki növü vardır: daxili və xarici. Xarici sürtünmə - bu, üzgünün bədənin suyun yanaşı qatı ilə sürtünməsidir. Daxili sürtünmə isə su hissəciklərinin öz aralarında sürtünməsidir. Sürtünmə müqaviməti suyun ümumi müqavimətinin 15-20 %-ni təşkil edir.

- **ÜZƏRKƏN AXIN YARANMA MÜQAVİMƏTİ-** Axın yaranmasının nəticəsində üzgünün hərəkətində tormozlanma baş verir. Hərəkətdə ikən üzgünün yanından ötüb arxaya keçən su axını bədənin səthindən aralanaraq

**MÜQ**

girdab yaradır. Girdab yaratmanın müqaviməti suyun ümumi müqavimətinin 65-75 %-ni təşkil edir. Girdabın böyük-lüyü üzgüçünün bədənin formasından, hərəkət sürətindən və üzmə texnikasından asılıdır.

**- YAN MÜQAVİMƏT-** Yaxtin dreyfə müqaviməti, yaxtin diametral səthinin istiqamətə perpendikulyar təsiri deməkdir. Yelkənli yaxtların yan müqaviməti əsasən üzgəcli killə, şvertlə, sükan pəri ilə yaradılır.

**MÜQƏVVA-** 1. Qılıncoynadanların məşqdə sancma (zərbə) texnikasını, üsulları təkmilləşdirmək üçün partnyor əvəzinə trenajor müqəvvadan istifadə olunur. 2. Qolları və başı formaca insan bədənini xatırladan, elastik materiallarla doldurulmuş kisə. Güləşçilərin məşqində fəndlərin, üsulların işlənilməsində partnyor əvəzinə işlədirilir. Tez-tez trenajor qurğularından da istifadə olunur.

**HƏRƏKƏTİN MÜNTƏZƏMLİYİ**

Avtomobil yürüşlərində və həvəskar avtomobil rallisinin əlavə müsabiqə növlərində texniki idman parametri.

**XƏRİTƏYƏ MÜRACİƏT-** İdman səmttapması üzrə yarışda və ya məşq prosesində yol kəsiyinin analizinin, olduğu yerə nəzarətin zəruriliyinə, keçiləcək distansiyanın istiqamətinin aydınlaşdırılmasına hərəkət yolunun seçilməsi, xəritə sahəsinin yadda saxlanması və səmttapmanın başqa məsələlərinin həllinin vacibliyinə səbəb olan xəritənin ötəri oxunması.

**- MÜRƏKKƏBLİK. KİRŞƏ-BOBSLEY TRASININ MÜRƏKKƏBLİYİ-** Kirşə-bobsley trasında sol və

**MÜS**

sağ virajların, sərt döngəli viraj, S-şəkilli viraj, labirint, düz yol, trasın uzunluğu (metrlərlə), start və finişin hündürlük səviyyəsinin artıb azalması (metrlərlə), virajların sayı kimi müxtəlif elementlərin tərtibi üsulu.

**- YERİN MÜRƏKKƏBLİYİ-** İdman oriyentirini tapmada - yarış rayonunda relyef elementləri və başqa müxtəlif tipli oriyentirlərlə dolğunluq dərəcəsi. Relyefin dərə-təpəliyi, açıq sahələrin ölçüləri, müxtəlif bitki sahələrinin varlığı ilə müəyyənləşir. Yerin mürəkkəbliyi yarışın dərəcəsi və növünə uyğun olmalıdır.

**MÜSABİQƏ-** İdmançıların yalnız yarış fəaliyyətini xarakterizə edən, bununla belə fəaliyyətin digər növlərinin bütün kompleksini əhatə etməyən, idman yarışı ilə bağlı proses: məşqçilərin, hakimlərin, təşkilatçıların, azarkeşlərin, onların qarşılıqlı münasibətlərinin və s. birgə iştirakı. Çox vaxt terminin sinonimi kimi "yarış" işlədirilir.

**PROFESSIONAL USTALIQ MÜSBƏQƏSİ-** Avtomobil çoxnövçülüyünün bütün əsas elementlərini daxil edən yarış.

**MÜSADİRƏ. LƏVAZİMATIN MÜSADİRƏSİ-** Markirovkası olmayan və ya qaydalara uyğun gəlməyən silah və avadanlığın yarışın sonuna qədər müsadirə edilməsi.

**MÜSTƏVİ (YASTILIQ).****BƏDƏN MÜSTƏVİSİ**

**- BƏDƏNİN KÖNDƏLƏNİNƏ MÜSTƏVİSİ-** İnsan bədənini yuxarı və aşağı hissəyə bölən müstəvi.

**- BƏDƏNİN FRONTAL MÜSTƏVİSİ-** İnsan bədənini ön və arxa hissəyə bölən müstəvi.

**MÜS****NAK****- BƏDƏNİN SAQİTTAL MÜSTƏVİ-**

**Sİ-** İnsan bədəninin düz ortasından keçən və onu sol və sağ hissəyə bölən xətt.

**- KAMANIN MÜSTƏVİSİ-** Kiriş və kamancın qolları ilə dərtlib gərilmüş düz səth.**- GƏMİNİN DİAMETRAL MÜSTƏ-**

**VİSİ-** Gəminin korpusunu sağ və sol hissələrinə ayıran simmetriyanın uzununa vertikal müstəvisi.

**- GƏMİNİN ƏSAS MÜSTƏVİSİ-**

Gəminin nəzəri çertyojunda kılın ən aşağı nöqtəsindən keçən və diametralına perpendikulyar olan üfüqi müstəvisi. **MÜŞAHİDƏÇİ-** Avtomobil federasiyası tərəfindən rəsmi yarışın təşkil edilməsi və keçirilməsinə nəzarəti həyata keçirmək üçün təyin edilmiş rəsmi şəxs. Müşahidəçinin birbaşa və ya dolayısı yolla yarışın gedisindən təsir etmək hüququ yoxdur.

**MÜŞAHİDƏÇİLİK-** İdmançının rəqiblərinin gözə çarpmayan müxtəlif həzirlıq xüsusiyətlərinin və davranışının, əhval-ruhiyyəsinin yarışda qələbə üçün özünə faydalı ola biləcəyini görmək və nəzərə almaq bacarığı.

**MÜTƏHƏRRİKLİK****- ƏSƏB PROSESLƏRİNİN MÜTƏ-**

**HƏRRİKLİYİ-** Əsəb sisteminin oyan-

dırıcı və dayandırıcı proseslərinin id-

man mübarizəsinin kəskin dəyişən situ-

asiyalarında əvəzlənməsi ilə xarakteri-

zə olunan xüsusiyəti.

**- FİQURUN MÜTƏHƏRRİKLİYİ-**

Şahmatda fiqurun konkret mövqedə ma-

nevretmə bacarığı (gediş zamanı hansı

sayda xanani tuta bilmək qabiliyyəti).

**- OYNAQLARDA MÜTƏHƏRRİK-**

Oynaqların quruluşundan, əzələ

və bəndlərin uzunluğundan asılı olan

hərəkət amplitudasının böyüklüyü.

**MÜVAZİNƏT-** Bədənin ayri-ayrı hissələrinin vəziyyətinin dəyişilməsi yolu ilə tarazlığın saxlanması.

**Nn**

**NADDUV-** Sixici kompressordə sürətli təzyiq və dinamik təsirlərin hesabına mühərrikin yanma kamerasında istilik-hava qatışığının enerji kütləsinin artması.

**NAİLİYYƏT. ƏN YÜKSƏK NAİLİYYƏT-**

**1.** Yük-sək dağlıq buz meydancaları üçün. Dəniz səviyyəsindən 500 m hündürlükdə yerləşən katoklarda konkisürmə idmanı üzrə klassik distansiyalardan birində və ya katoklarda hər hansı bir çoxnövçülüyün cəmində göstərilmiş ən yüksək nəticə. **2.** Düzənlilik katokları üçün. Konkisürmə idmanı üzrə klassik distansiyaların birində və ya dəniz səviyyəsindən 500 m-dən yüksəkdə yerləşməyən katoklarda hansısa bir çoxnövçülüyün cəmində göstərilən ən yüksək nəticə. **3.** Kirşə-bobsley trasında keçirilən yarışlar üzrə bütün illər ərzində göstərilmiş minimal vaxt.

**-ÜSTÜNLÜK NAİLİYYƏTİ-** Armsportda texniki hərəkətlə rəqibin əlini stolun səthindən 45 dərəcə bucaq altında yaxınlaşdırma.

**NAKKADAKA - İPPON - KEN-** Karatedoda orta və ya şəhadət barmaqların xırda sümükləri ilə zərbələr vuran əlin əmələ gətirdiyi zərbə sahəsi.

**NAKLBOL-** Beysbolda pitçerin topu

**NAL****NƏR**

barmaqlarının bəndləri ilə tutub atması.  
**NAL (NALLAR)-** At dırnaqları üçün metal əyme. Atın ayaqlarının altına xüsusi döymə mixlarla vurulur və dırnaqları yeyilməkdən, sindirilməqdən, zədələnməldən qoruyur.

**- CİXINTİLİ (ZİVANALI) NAL-** Süruşkən bərk sükurda (çixıntılar nalın arxasına burulub taxılır) və ya qışda (qabaq və arxa çıxıntılar hamar nallarla burulub taxılır) işlədirilir.

**NAMİZƏD. İDMAN USTALIĞINA NAMİZƏD-** Müəyyən normativləri və ya tələbləri yerinə yetirdikdən sonra verilən idman adı.

**NASOS. ƏZƏLƏ “NASOSU”-** Dinamik əzələ fəaliyyəti zamanı qan damarlarında skelet əzələlərinin ritmik yiğilmalarının təsiri nəticəsi olaraq qan dövranının güclənməsi və ürəyin işinin yüngülləşməsi.

**NAZİKLƏŞDİRMƏ. QAYIĞIN DARTLIB NAZİKLƏŞDİRİLMƏSİ-** Xüsusi məşqetmə rejimi: kater avarlamaya az qüvvə sərf etməklə iti, templi avarlama üçün yüngülləşdirilmiş şərait yaratmaqla qayığı işləyən komanda ilə birgə trosda dartib aparır. Avarçəkənlərin əsas diqqəti ətalət qüvvəsi ilə öz bədənlərinə sahib olmaqla hərəkət tezliyinin məşqinə yönəlir.

**NATURBAN-** Kirşə-xizək idmanı növü. Təbii traslarda kirşələrdə təbii qar yamacları üzrə enmə.

**NELSON-** Yunan-Roma güləşməsində boyunu qoltuq altından tutmaqla çevirmənin köhnə adı.

**“NEVA HALQASI”-** Sankt-Peterburqda şəhərin hüdudunda yerləşən

dövrəvi yürüş trası.

**NEVROZLUQ-** Stressogen faktorlarının (məşq və yarışlar) təsiri altında vegetativ reaksiyaların güclənməsində emosional qıcıqlanma, həyəcanlanma və yüksək əsəblikdə özünü göstərən xüsusiyyət.

**NEYRON-** Əsəb impulsları yaratmaq, onları qəbul etmək və başqa hüceyrələrə ötürməyə qabil əsəb sisteminin struktur və funksional vahidi olan əsəb hüceyrəsi.

**NEYTRALLAŞDIRMA-** Təşkilatçıının rallidə iştirak edən ekipajı dayandırıa bildiyi vaxt. Bu vaxt ralli cədvəlində kənara çıxma üçün cərimələr hesablanarkən nəzərə alınır.

**NƏBZ-** Qan damarları divarlarının ürək yiğilmaları ilə sinxron, vaxtaşırı təkanvari titrəyişi. Əl barmaqları ilə yoxlamaqla (palpatorno) müəyyənləşdirmək olur.

**- OKSİGEN NƏBZİ-** Orqanizmin 1 dəqiqlidə oksigen sərfinin həcminin xüsusi bölgüsü kimi ürək yiğilmalarının 1 dəqiqlik sayı ilə müəyyənləşən fizioloji göstəricisi.

**NƏFƏSLİK-** Şahmat partiyasında lazımi anda rokirovka mövqeyini ortən piyadaların birini irəlilətmək vasitəsilə şaha öz horizontalı ilə getmək imkanı vermək.

**NƏRDİVAN-** Mürəkkəb qaya və buz divarlarını dəf edib qalxmaq üçün xüsusi alpinist vasitəsi. Bir rəzə yuxarı qalxmaq üçün qaytanla bağlanmış bir neçə tir-pilləkəndən ibarətdir.

**- GİMNASTİKA NƏRDİVANI-** Salanma və dayaqda təmrirlərin icrasında dırmanma üçün əlavə gimnastik alət. Kondələninə dəyirmi və ya oval tirlələ bənd edilmiş iki paralel tir. Vertikal və maili də ola bilir.

**NƏT****NƏZ**

**NƏTİCƏ-** 1. İdmançının ölçü sistemi vahidlərində (vaxt, kütlə, uzunluq) və ya şərti işarələrdə (xal, bal) ifadə olunan ustalıq göstəricisi. 2. Yarışda idmançı və ya komanda tərəfindən tutulan yer.

**ORİJİNAL PROQRAMDA NƏTİ-**

**CƏ-** Fiqurçunun orijinal programda iki qiymətin (məcburi elementlər və programı təqdim etməyə görə) hakimlər tərəfindən proqrama görə verilən, müvafiq yerin müəyyənləşməsi və onun 0,5-ə bərabər əmsala artırılması yolu ilə çıxışların yekunu.

**SƏRBƏST (İRADI) SÜRÜŞMƏDƏ**

**NƏTİCƏ-** Fiqurçunun sərbəst programda hakimlər tərəfindən verilən (ifa texnikasına və artistliyə görə) iki qiymətin toplanması, müvafiq yerin müəyyənləşməsi və onun 1,0-ə bərabər əmsala vurulması (artırılması) yolu ilə çıxışların yekunu.

**“IDEAL” NƏTİCƏ-** Yarış iştirakçılarının idman səmttapması üzrə distansiyanın, onun ayrı-ayrı kəsiklərində göstərilmiş ən yaxşı mütləq nəticələrinin cəmi.

**SON NƏTİCƏ-** Fiqurçunun yarış programının bütün növlərində xalların (idmançının yeri müvafiq əmsala vurulur) ayrıca toplanması yolu ilə çıxışının son yekunu. Az miqdarda xalı olan fiqurçu daha yüksək yer tutur.

**GÖRÜŞÜN NƏTİCƏSİ-** Güləşçinin görüşdə (qələbə və ya məğlubiyyət hələndə) təsnifat (yunan-Roma, sərbəst gülləşmə, cüdo) və ya cərimə xallarında (sambo) ifadə olunan hərəkətlərinin ifadəlik qiyməti.

**NƏZARƏT. NƏZARƏT MƏNTƏ-QƏSİNİ KEÇMƏ QRAFIKİ-** İdman

səmttapması üzrə nəzarət məntəqəsi yoxlayıcılarının 1-2 saniyə dəqiqliklə keçirdikləri xronometraj göstəriciləri idmançıların nəzarət məntəqəsini keçmə anı haqqında məlumat verən sənəddən ibarətdir.

**ÖZÜNƏ NƏZARƏT.** İdmançının idman hazırlığı prosesində öz saqlamlığı, fiziki hazırlığı və inkişafının vəziyyətinə öz müşahidəsi.

**TƏCHİZAT NƏZARƏTİ-** Kirşəçi və bobsleyçilərin təchizatının startda komplektliyinin və müəyyən parametrlərə uyğunluğunun yoxlanılması üsulu.

**NƏZƏRİYYƏ-** 1. Biliyin konkret sahəsində əsas müddəaların, ideyaların sistemi. 2. Şahmatda partianın müxtəlif mərhələlərində-debutdə, mittelşpildə, endşpildə oyunun ümumi prinsipləri və metodlarının yekunu. 3. Damada-1) şahmatda olduğu kimi; 2) müxtəlif başlangıçlar üçün variantlar, gedişlər və tövsiyələrin sistemli kataloqu.

**- FİZİKİ TƏRBİYƏ NƏZƏRİYYƏSİ-** Cəmiyyətdə fiziki tərbiyənin çoxtərəfli hadisə kimi inkişafını və ümumi qanuna uyğunluğunun işləməsini öyrənenən pedaqoji fənn. Bura daxildir: fiziki tərbiyə nəzəriyyəsi, idman nəzəriyyəsi, fiziki mədəniyyətin profilinə aid başqa sahələr və xüsusi pedaqoji-idman fənləri. Fiziki tərbiyə nəzəriyyəsi fiziki tərbiyənin bir bölməsi kimi insanın həllədici ölçüdə fiziki iş qabiliyyətini müəyyənləşdirən fiziki keyfiyyətlərin yekun tərbiyəsidir və hərəki vərdişlərin formallaşmasını öyrənir.

**- İDMAN NƏZƏRİYYƏSİ-** İdman haqqında, onun məzmunu, hazırlığı və

**NƏZ**

yarış fəaliyyətinin optimal qurulması-nın mahiyyəti və formaları haqqında biliklər sistemi. Fiziki mədəniyyət nəzəriyyəsinin bir şöbəsi.

**- TEMPLƏR NƏZƏRİYYƏSİ-**

Templi oyunun düzgün aparılma vəsütlərinin izah və tədqiq edildiyi dama nəzəriyyəsinin şöbəsi.

**- YELKƏN NƏZƏRİYYƏSİ-**

Yelkən idmanı növündə fəaliyyət göstərən aerodinamik qüvvələr haqqında elm.

**NİŞAN (NİŞANQOYMA, NİŞANVURMA) 1-**

Yarış qaydalarına uyğun olaraq qaçış cığırlarında, tullanmalar və tullamalar üçün bölmələrdə, idman meydançalarında məhdudlaşdırıcı xətlərin işarə edilmə üsulu. 2. İdman meydançalarında işarə edilmiş məhdudlaşdırıcı xətlər.

**NİŞANAALMA (TUŞLAMA)-** Atıcıların atılıqlı silahını nişanaalma qurğularının (nişangah və qaravuldan və ya ancaq arpaciqdan ibarət) köməyi ilə hədəfə tuşlamaq üçün yerinə yetirilən hərəkətləri. Nişanaalma zamanı atıcı arpaciğı, qaravulun təpəsini və nişanaalma nöqtəsini bir xətdə yerləşdirir.

**NİŞANLAMA (NİŞAN QOYMA)-** Gimnastik və akrobatik təmrirləri yerinə yetirərkən uzun sürməyən vaxt ərzində (1 saniyəyə qədər) statik vəziyyətdə dayanma.

**- ALƏTİN İZİNİN NİŞAN YERİ-** İdman alətinin yerdə qalmış izi. Nəticəni ölçmək üçün payacıl icra olunan yerə nisbətdə izin yaxın nöqtəsinə qoyulur.

**- MEYDANDA (MEYDANÇADA)**

**NİŞAN-** İdman oyunlarında meydançada nişan qoyulmuş və cərimə zərbələrinəni vuran zaman cəriməni icra edən oy-

**NİŞ**

unçunun olması üçün nəzərdə tutulmuş nöqtə. Hokkeydə şaybanı atma nöqtəsi.

**NIŞAN AĞACI-** Su altında asılmış və xüsusi rənglənmiş, uzunu 2 m, qalınlığı 35-50 mm olan taxta və ya plastmas ağac. Avarlı slalomda qapını bildirmək üçün istifadə olunur.

**- ATƏŞİN NİŞANI-** Atıcının hədəfdə deşiyin yerinə boru ilə baxana qədər onu fərz etməsi. Atəşin düzgünlüyü atıcının yaxşı hazırlığından xəbər verir.

**- AVARLAMA DISTANSİYASI NİŞANI-** 500, 1000 və 1500 m qeyd olunan yerlərdə keçilən məsafəni göstərən xüsusi işarələr.

**- XALÇANIN NİŞAN YERLƏRİ-** Müxtəlif zonaları bildirmək üçün xalçanın xətləri və rəngləri: işçi meydani (sarı), passivlik zonaları (qırmızı), təhlükəsizlik zonaları (mavi). Xalçanın qırmızı və mavi küncləri - yunan-Roma, sərbəst güləşmə və samboda iştirakçıların çıxış məntəqəsini bildirir. Qırmızı və ağ xətlər (bir-birindən 4 m məsafədə yerləşir) - iştirakçıların cüdoda çıxış nöqtəsini bildirir.

**- TREKİN LAYININ NİŞANI-** Trekin layına vurulmuş xətlər: qara-ölçü, qırmızı - sprinter dəhlizini məhdudlaşdırın və göy-stayer xətti (liderin arxasında yürüş üçün).

**- KONTROL MƏNTƏQƏ NİŞANI-** İdman səmttapması üzrə yarış distansiyasının əsas təchizat vasitələrindən biri. Tərəfləri 30x30 sm olan üçüzlü prizma. Hər üz yuxarıdan ağ, aşağıdan narancı (qırmızı) sahələrə diaqonal bölünmüştür. Kontrol məntəqənin bütün üç ağ meydanına çizilmiş qara rənglə ikirəqəmlili saylardan işarə vardır. Oriyentirini

**NİŞ****NİZ**

tapma üzrə yarışda nişanlanmış trasda səthi nişanlardan istifadəyə icazə verilir.

- **QAPAYICI FİNİŞ NİŞANI-** Qayıqsurmə üzrə yarışda suda finiş xəttini müəyyənləşdirmək üçün avarçəkmə distansiyasının (hakimlər briqadasının olduğu yerin eks tərəfində, sahildə) finişində qoyulmuş işaret.

- **QAPAYICI START NİŞANI-** Qayıqsurmə yarışı üzrə yarışda start xəttini müəyyənləşdirmək üçün avarçəkmə distansiyasının startında qoyulmuş işaret.

- **NƏZARƏT MƏNTƏQƏSİNDƏ NİŞAN-** İdman oriyentirini tapma üzrə yarışda idmançının qeydiyyatı nəzarət məntəqəsinə getməsi ilə başlanır. İştirakçının kontrol kartoçkasında və ya idman xəritəsində qeyd edilir.

- **ORTA NİŞAN YERİ-** 10 sm uzunluğunda kəsik yer tennis meydançasının arxa xəttinin içərisidir.

- **YELKƏNLİ QAYIQ YARIŞI DİSTANSİYASININ NİŞANI-** Qayıq yarışı təlimatında yaxtin istənilən göstərilmiş obyekti dolanıb keçməsi və ya göstərilmiş tərəfdən ötüb getməsi idmançının öz öhdəsinə buraxılmışdır.

- **YÜYÜRMƏNİN KONTROL NİŞANI-** Hündürlüyü və şüvüllə tullanmalarda ayağın itələnməsi və plankaya tərəf dəqiqliyini artrar aralıq oriyentir.

**ATIN NİŞANƏLƏRİ-** Atın tük örtüyüün fərqləndirici əlamətləri - başında rəngi olanlarla müqayisə ətraflarında və gövdəsində ağ və tünd qasqası olan “sağsağan gözlü”, eləcə də damgalı atlar. Atın damazlıq (döllük) şəhadətnaməsində və başqa sənədlərdə nişanələri ciddi və dəqiq göstərilməlidir (böyük-

lüyü, forması və doğuldugu yer).

**NİŞANGAH (ARPACIQ)-** Atıcı silahının hədəfə dəqiq tuşlanması üçün mexanizm. Növləri: açıq, dioptrik və optik.

- **AÇIQ NİŞANGAH-** Nişan planka-sından (tüfəngdə) və ya nişangah qolundan (pistoletdə) düzbucaqlı və ya yarımdairəvi kəsikli və silahın lüləsinin sonuna bərkidilmiş arpaciqdan ibarət atıcılıq silahı mexanizmi.

- **DİOPTRİK NİŞANGAH-** Tüfəng-lərdə tuşlamaya xidmət edən kiçik dairəvi deşikli (dioptr) arpaciq.

- **KAMANIN NİŞANGAHİ-** Nişanal-mada, kamanın hədəfə dəqiq tuşlanması üçün qurğu. Nişangah Beynəlxalq Ka-mandan Oxatma Federasiyasının əsasnaməsinə uyğun olaraq ancaq bir uyğunlaşma məqsədilə ola bilər.

- **NİŞANGAH QOLU-** Atıcılıq silahını hədəfə tuşlamağa xidmət edən, müxtə-lif formalı deşikləri olan açıq nişanga-hın hissəsi.

- **OPTİK NİŞANGAH-** Linza sistemi olan və atəşəçmə zamanı nişanaalmanın maksimal dəqiqliyini təmin edən atıcılıq silahı cihazı. Atıcılıq idmanında 2,5-3,4 və daha çox böyüdən optik arpaciqdan istifadə olunur.

**NİYYƏT-** Qılıncıynatmadə döyüş fəaliyyətinin taktiki məqsədi.

**NİZƏ-** Atmaq üçün ağacdan (metal ucluqlu) və ya metaldan hazırlanmış idman aləti. Qaytandan sarğısı var. Kütləsi 600 q (qadınlar və gənclər üçün) və ya 800 q (kişilər üçün) olur. Uşaqlar üçün kütləsi daha azdır.

- **AĞIRLAŞDIRILMIŞ NİZƏ-** Yarış qaydalarına uyğun olandan daha ağır

**NİZ**

kütləli nizə. İdmançı onu xüsusi güc keyfiyyətini inkişaf etdirmək məqsədilə işlədir.

**- HELDA NİZƏSİ-** Keçən əsrin 60-cı illərində amerikalı nizətullayan F.Held tərəfindən irəli sürülmüş formada nizə. Əvvəlki konstruksiyalarla müqayisədə yaxşı uçucu xüsusiyyətə malikdir.

**- METAL NİZƏ-** Ona möhkəmlik vermək üçün metaldan (alüminium qatışığından) hazırlanmış nizə.

**- PLANLAŞDIRILMIŞ NİZƏ-** Xüsusi aerodinamik forması olan nizə.

**- YÜNGÜLLƏŞDİRİLMİŞ NİZƏ-** Uşaqlar və ya atma tezliyini inkişaf etdirmək üçün yarış qaydaları ilə kütləsi azaldılmış (400 və 600 q-lıq) nizə.

**NOK-** Üfüqi və ya əyləmli ranqout ağacının (gik, qafel, sprintov) xarici (dordan uzaq) ucu.

**NOKAUT-** İdmançının mübarizəni (10 saniyə və daha çox vaxt ərzində) davam etdirmək bacarığının olmaması hesabına, bəzən buraxdığı güclü zərbələrin nəticəsində şüurunu itirməsi ilə müşayiət olunan halının müvəqqəti pisləşməsi.

**NOKAUT-SİSTEM-** Dünya birinciliklərində güclü şahmatçılar arasında keçirilən matç seriyasında iştirakçılar möglubiyətdən sonra yarışdan çıxarılırlar. Dünya çempionu finalda müəyyənləşir.

**HOKDAUN-** Boksunun halının müvəqqəti pisləşməsi və buraxılmış güclü zərbələr nəticəsində döyüşü davam etdirmək bacarığının olmaması (8 saniyəyə qədər).

**NOQAVKİ-** Atın aşağı ətraflarının (qabaq və arxa ayaqlarının) alt hissəsini travmadan qoruyucu alət.

**NORADRENALİN-** Böyrüküstü vəzinin

**NOT**

beyin qatında və əsəb sistemində əmələ gələn hormon. Simpatik əsəb sisteminin mediatorlarından (keçiricilərindən) biridir. Qan təzyiqini qaldırır, karbohidrat mübadiləsini stimullaşdırır və s.

**NORMA**

**- KVALİFİKASIYA NORMASI-** İdmançının yarışın daha yüksək dərəcəsinə buraxılması üçün yarışa ilkin göstərməli olduğu nəticə.

**- VAXT NORMASI-** Minicinin konkur, kros marşrutları üzrə keçməli, manej sürməsi programını yerinə yetirməli olduğu vaxt. İdmançı vaxt normasının keçməsinə görə hər başlanmış saniyə hesabı cərimə olunur. Limit həddini keçəndən (ikiqat) sonra atlı yarışdan çıxarılır.

**NORMATİV-** İdmançının hazırlıq dərəcəsini, ixtisaslaşma səviyyəsini, yarışın sonrakı mərhələsinə və ya daha böyük yarışlara buraxılmasını, eləcə də məşq sisteminə düzəlşlərin daxil edilməsini müəyyənləşdirən göstərici.

**- DƏRƏCƏ NORMATİVİ-** Müvafiq idman dərəcəsi almaq üçün əsas olan idman nəticəsinin yerinə yetirilməsi.

**NOTASIYA-** Lövhədə figur, piyada və ya damaların yerləşmə və hərəkət etmə, eləcə də xeyli şahmat, dama partiyalarının və ya onların fraqməntlərinin yazılı şərti sistemi. Tam və qısa olur. Notasiyaların bir neçə növü mövcuddur: riyazi, rəqəmli, təsviri və “interşah” - burada hərflər işarə simvolları ilə əvəz olunur.

**- RƏQƏMLİ NOTASIYA-** 1. Şahmatda yazışma üzrə yarışda tətbiq edilən notasiya. Lövhənin hər xanasının ikimənalı rəqəm işarəsi vardır. 2. Beynəlxalq dəmdə gedişləri və mövqeləri yazmaq

**NOV**

üçün tətbiq edilən notasiya. Lövhənin hər 50 xanasının öz sıra nömrəsi var: üst sol - 1, alt sağ - 50.

**NOV-1.** Kirşə və ya bobların düz sahələrdə irəlilədiyi yan bortlardan və alt hissədən ibarət kirşə-bobsley trasının özülü. Novun dibi buzla örtülü. Novun minimal eni 1,3 m, maksimal eni 1,5 m olur. **2.** Qayalarda yağış zamanı daşların yiğışma yerinə, qışda qar uçğununun toplanmasına xidmət edən ensiz və dayaz dərə.

**NOVA-** Sinxron üzgüçülüyün aşağıdakı əsas mövqe və hərəkətlərdən ibarət fiquru: arxası üstə, 1/4 dairə arxaya, bükülü dizlə vertikal, ayaqları düzəltməklə eyni vaxtda 360 dərəcəyə vint, vertikal.

**- 180 DƏRƏCƏ (360 DƏRƏCƏ) FIR-LANMA, NOVA-** Analoji olaraq "nova" fiquru, lakin vertikal mövqeyində "suya dalmada vertikal" mövqeyinə qədər 180 dərəcə (360 dərəcə) fırlanma icra edilir.

**XİZƏYİN NOVCUĞU-** Kondələn kənar etmələr olmadan irəli davamlı irəlli-ləməyə yardım edən xizəyin sürüşkən səthi boyunca girinti (oyuq).

**NÖQTƏ**

**- AĞRI NÖQTƏSİ-** Bədənin səthində ağrı hissələri ilə müşayiət olunan (təzyiq etməklə, sarsıtmaqla) qıcıqlanan sahə.

**- AVARLAMANIN "ÖLÜ" NÖQTƏ-Sİ-** Hazırkıdan avarlamaya və avarlama-dan hazırlığa keçmə nöqtəsi. Bu nöqtələrdə yerdəyişmənin istiqaməti və avar-çəkənin bədən kütləsinin sürəti dəyişir.

**- AZİMUTAL BAĞLILIQ NÖQTƏ-LƏRİ-** İdman səmttapmasında - idmançı yerli məntəqə və obyektləri səhih azimu-tal hərəkətlərin köməyi ilə əlaqələndirir.

**- DƏYMƏNİN ORTA NÖQTƏSİ-** Hə-

**NÖM**

dəfdə deşiklər qrupunun geometrik mərkəzi üzrə lazımlı gələn halda atıcı tərəfin-dən nişana daxil edilən alətə müvafiq düzəliş nəzərə alınır.

**- "ÖLÜ" NÖQTƏ-** 1. İntensiv fiziki yük zamanı iş qabiliyyətinin aşağı düşməsi ilə xarakterizə olunan silsilə təmrirlərdə hazırlıqsız idmançılarında müşayiət olunan keçici vəziyyət. 2. Bodibildinqdə əzələlərin qabarlıqlığının, ya da pauerliftinqdə güc səmərəliyinin sta-billəşməsi, bəzənsə kütlənin artmasında geriləmə ilə xarakterizə olunan keçici vəziyyət. 3. Pauerliftinq və bodibildinqdə uzanmış vəziyyətdə ştanqı qaldırarkən hərəkətin ləngiməsi və ya tam dayanması baş verəndə, çiyində ştanqla çömələndə, istənilən təmrini yerinə yetirəndə dartı qüvvəsinin amplituda nöqtəsi "ölü nöqtə" sayılır.

**- VİZUAL BAĞLILIQ NÖQTƏLƏ-Rİ-** İdman səmttapmasında obyektlər və yerin oriyentirləri qarşılıqlı düzgün görünüşdə yerləşir.

**NÖMRƏ İŞARƏLƏRİ-** Nəqliyyat va-sitələrində işaretlərlə göstərilmiş standart lövhəciklər.

**- MANEƏNİN NÖMRƏSİ-** At idmanı üzrə yarışda maneənin sıra nömrəsi sağ tərəfində qoyulur. Hakimlər nömrələrin sırası üzrə atlıların maneələri keçməsinin dəqiqliyini izləyirlər. Atlı nömrələr sırasını pozduğuna görə yarışdan xaric edilir.

**NÖMRƏ (2)-** Atıcının atəş meydanında (poliqonda) və ya tirdə yeri.

**- BATUTDA TULLANMA NÖMRƏ-Sİ-** tullanmaların rəqəmlə göstərilməsi müxtəlif dillərdə istifadə edilən terminolojiyada fərqlilikdən qaçmağa imkan ve-

**NÖM**

rir. İşarələr üç və ya dörd mənalı olur. Birinci işaret cədvəlin nömrəsini, ikincisi - tullanmanın icra olunduğu çıxış yeri, üçüncü - köndələn ox ətrafında fırlanmanın miqdar xarakteristikasını, dördüncü uşarə bədənin uzununa oxu ətrafında fırlanmaların miqdarını göstərir. Fırlanmaların miqdarı 9-dan çox olarsa, mötəri zəyə alınır.

**- FİQURLARIN NÖMRƏSİ-** bax. Sinxron üzgüçülük fiqurlarının siyahısı.

**- SUYA TULLANMA NÖMRƏSİ-** Suya tullanmanın adının yarış qaydalarının rəsmi cədvəlinə daxil edilən rəqəmlə göstərilməsi. I-IV və VI dərəcəli tullanmaların kodlaşdırılması üçün üçmənalı və V dərəcəli (vintlərlə) tullanmaları kodlaşdırılması üçün dördmənalı rəqəmlərdən istifadə olunur.

**- START NÖMRƏSİ-** Yarışda iştirakçıların avtomobillerinin (motosikllərinin) əsas eyniləşdirmə nişanları.

**- MANEƏLƏRİN NÖMRƏLƏNMƏ SIRASI-** Dəqiq parkur və ya kros sxemi üzrə maneələrin sıra ilə nömrələnməsi. Əgər “Öz istəyincə” və ya “Ov” konkurunda idmançı marşrutu özü seçirsə, o vaxt nömrə hakimlər üçün mövcud olur. Onlar idmançının neçə və hansı maneələri dəf etməsini qeydə alırlar.

**ATICILARIN NÖVBƏSİ-** Yarış təmirini icra etmək üçün atəşəçəma məntəqəsində eyni vaxtda yer tutan atıcılar qrupu.

**NÖV**

**- İDMAN NÖVÜ-** Yarış fəaliyyətinin konkret növü tarixən idmanın inkişafı gedisində meydana gəlmış, müstəqil bir sahə kimi formalaşmışdır. Bir və ya bir neçə yarış növünü və idman fənnini əlavə

**NÜM**

etmək olar.

**- YARIŞ NÖVÜ-** Medalların oynanıldığı ayrı-ayrı idman növləri çərçivəsində yarış fəaliyyəti növü. Məs., atletikanın ayrı-ayrı distansiyalarında, üzgüçülükdə, yelkən idmanında, yaxtların ayrı-ayrı dərəcələrinde, boks, güləşmə, ağırlıqqaldırmanın və s. ayrı-ayrı çəki kateqoriyalarında yarışlar.

**NUKİTE-** Karatedoda zərbələr endirlən six yumulmuş barmaqların uclarında yaranmış zərbəli səth - “əl-nizə”.

**NUNÇAKA-** Şərq təkmübarizliyində istifadə olunan soyuq silah. Öz aralarında iplə, zəncirlə və s. tarım çəkilmiş iki mil (Ağacdan və ya başqa materiallardan hazırlanır).

**NÜMAYƏNDƏ-** Yarışda iştirak edən ayrı-ayrı iştirakçının və ya komandanın, təşkilatın və s. maraqlarını təqdim edən, qoruyan və bu səlahiyyətdə də hakimlər kollegiyasında qeydiyyatdan keçən şəxs.

**- KOMANDANIN NÜMAYƏNDƏSİ-** Yarışda iştirakçıların intizamına məsuliyyət daşıyan, yarışın rəsmi şəxsləri ilə danışqlarda, eləcə də münaqişli situasiyalarda komandanı təmsil edən komandanın rəhbəri.

**NÜMAYİŞ-** Təmrinin və ya ayrıca hərəketin düzgün icrasının göstərilməsi. Fiziki tərbiyə və idmanda tədrisin əyaniyyini təmin etmə metodlarında biri. Nümayişlər olur: təbii, vasitə ilə ifadə olunan, əşya-modelli və maketli, kino və videomaqnitafonla, seçimə-sensor hissəci, eləcə də əyani vasitələrin nümayışı.

**- NÜMAYİŞ LÖVHƏSİ-** Yarışların gedişini və nəticələrini televiziya ilə, işıqla, elektriklə və ya başqa formada nümayiş etdirmək üçün qabaqcadan ay-

**NÜM**

rılmış xüsusi stend.

**NÜMUNƏ. XƏRİTƏ NÜMUNƏSİ-** İdman səməttapmasında idmançıları yerin mühüm xətli oriyentirlərini hüdudlaşdırıran, təhlükəli sahələrin spesifik elementlərini bildirən mühüm xüsusiyyətləri ilə tanış etmək zərurəti zamanı startdan əvvəl yarış rayonunun distansiyaları göstərilməməklə asilan xəritənin özü və ya fraqmenti.

**Oo**

**OF SAYD-** Futbolda “oyundan kənar” vəziyyəti müəyyənləşdirən termin.

**OFTALMIYA. QAR OF TALMIYASI-bax. Qar korluğu.**

**OX-** 1.Kamandan oxatmadə istifadə olunan atıcı alət. Borucuqdan (dəstəkdən), ucluqdan, quyruqcuqdan və tük-dən ibarətdir. 2. Qılıncoynadanın arxa-da qalmış ayağı üstə döyüş durusundan irəli atılmış ayağa enməklə qaçış və sıçrayışla icra edilən həmlə. 3. Damada vurulmuş üç dama bir diaqonalda olur (A.: h2; Q.: c7, e5, g3. 1.h: b8).

**FIRLANMA OXU**

**- DAXİLİ FIRLANMA OXU-** İdmançı bir çox idman növlərində müxtəlif elementlərin icrası zamanı bədən kütləsinin ümumi mərkəzindən keçən xəyalı düz xətt ətrafında fırlanır. İdmançıının bədəninin və ya bədəninin bir hissəsinin maddi və xəyalı düz xətt ətrafında fırlanması.

**- XARİCİ FIRLANMA OXU-** Gimnastika alətlərinin oxu ətrafında icra olunan fırlanma hərəkətləri: yellənmə,

**OX**

yırğalanma və dönmələr.

**- KÖNDƏLƏN FIRLANMA OXU-** İdmançıının bədən kütləsinin ümumi mərkəzindən keçərək çanaq-bud oynaqlarını birləşdirən xəttə paralel fırlanma oxu. Bu oxun ətrafında irəli və geri yellənmələr və gimnastika alətlərində fırlanmalar, uçuşda saltolar, akrobatik sıçrayışlar və batutda hoppanmalar, başqa idman növlərində irəli və arxaya fırlanmalar yerinə yetirilir.

**- ÖN-ARXA FIRLANMA OXU-** İdmançıının bədən kütləsinin ümumi mərkəzinin köndələninə və uzununa oxlarına perpendikulyar keçən fırlanma oxu. Ön-arxa ox ətrafında akrobatik saltolar və böyürə dönmələr, atda ahəstə dönüşlər və başqa idman növlərində müxtəlif elementlər icra olunur.

**- UZUNUNA FIRLANMA OXU-** İdmançıının bədən kütləsinin ümumi mərkəzindən ciyin və çanaq-bud oynaqlarının mərkəzini birləşdirən xəttinə paralel keçən fırlanma oxu. Bədənin uzununa oxu ətrafında gimnastikada, akrobatikada, suya tullanmalarda və batutda hoppanmalar, konkılardə fiqurlu gəzişmədə və başqa idman növlərində dönmələr və fırlanmalar icra olunur.

**KATOKUN OXU**

**- KATOKUN KÖNDƏLƏN OXU-** Fi-qurlu sürüşmə katokunun istənilən nöqtəsində düz bucaq altında köndələn oxu kəsib keçən düz xətt.

**- KATOKUN UZUNUNA OXU-** Fi-qurlu sürüşmə katokunu uzununa istiqamətində iki hissəyə bölən düz xətt.

**OXLUQ-** Ox üçün qab (çexol).

**OXŞAR-** Rus damasında diaqonallardan kontur a7-g1, g1-h2, h2-b8, b8-a7; Bey-

**OX**

nəlxalq damada - diaqonallardan kontur 6-50, 50-45, 45-1, 1-6.

- **AŞAĞI OXŞAR-** Rus damasında diaqonal a7-g1; Beynəlxalq damada diaqonal 50-45.

- **YUXARI OXŞAR-** Rus damasında diaqonal a7-b8; Beynəlxalq damada diaqonal 1-45.

**OXŞARCIQ.**

- **AŞAĞI OXŞARCIQ-** Rus damasında diaqonal g1-h2; Beynəlxalq damada diaqonal 50-45.

- **YUXARI OXŞARCIQ-** Rus damasında diaqonal a7-b8; Beynəlxalq damada diaqonal 6-1.

**OXŞARCIQLAR-** Rus damasında və beynəlxalq damada oxşarın kiçik diaqonalları.

**OKSER-** Konkurda iki paralel elementdən və onların arasında hansısa üçüncü elementin yerləşdiyi maneə.

**OKSİGENOMETRİYA-** Qanın oksigenlə doyma dərəcəsini təyin etmə metodu. Tibbi-idman praktikasında həkim nəzarətinin başqa metodları ilə yanaşı tətbiq edilir (həm məşq prosesi şəraitində, həm də laboratoriyyada).

**OKSİGEN BORCU-** 1. Gərgin əzələ işi zamanı, eləcə də fiziki yüksək prosesində sərf edilmiş ehtiyat oksigenin yerini doldurmaq üçün orqanizmdə toplanan maddələr mübadiləsi məhsullarının oksidləşdirilməsinə lazımlı olan oksigenin həcmi. 2. İntensiv əzələ işinin icrası zamanı orqanizmə sərf edilən oksigenin ona olan ehtiyaca nisbətən azaldılmış həcmi. Əzələ toxumasında və qanda az oksidləşdirilmiş mübadilə məhsullarının toplanması ilə müşayiət olunur.

**OLİ**

**OQON-** Gəmi iplərinin qurtaracağına hörülən ilgək. Oqon bitki mənşəli, sintetik və polad burazlara hörülürlər.

**“OLDU!”-** Samboda təslim olmaq haqqında xəbərdarlıq qışqırığı. Samboçu rəqibin ağrıcı fəndi dayandırmadan ötrü işaret verir. Yarışda görüş bu siqnal üzrə dayandırılır. Hakim görüşün qurtarmasına fitlə siqnal verir.

**OLİMPIADA-** 1. Qədim Yunanıstanda iki Olimpiya oyunları arasında 4 illik vaxt. 2. Hal-hazırkı dövrün ən böyük beynəlxalq kompleks idman yarışları. 3. Yarış, baxış, konkurs.

- **RUSİYA OLİMPIADALARI-** İnqilabda qədərki Rusiyada kompleks yarışlar. 1913 və 1914-cü illərdə Kiyevdə və Riqada keçirilmişdir.

**OLİMPİK (BD)-** 40, 45-ci (qaralarda 6, 11-ci) xanalarda kombinasiyalı zərbələr (şah zərbəsi, Filip zərbəsi, rikoset) yaratmağa və rəqibin mərkəzdən zərbəli hücumunu təhlükə altında saxlamağa kömək edən bir cüt dama.

**OLİMPIYA-** Pelopones yarımadasının (Elida vilayəti) şimal-qərb hissəsində qədim yunan şəhəri, dini mərkəz, Zevsə sitayış yeri və Qədim Yunanistanın ona həsr olunmuş Olimpiya oyunları. Olimpde Olimpiya məşəli yandırılır, Beynəlxalq Olimpiya Akademiyası yerləşir.

- **OLİMPIYA AKADEMİYASI-** Olimpiya hərəkatının, bədən tərbiyəsi və idmanın nəzəriyyə və praktikasının öyrənilməsi və təbliği üzrə ixtisaslaşmış müəssisə. Beynəlxalq Olimpiya Akademiyası Beynəlxalq Olimpiya Komitəsinin hamiliyi ilə işləyir, Yunanistan Milli Olimpiya Komitəsi tərəfindən maliyyələşdirilir və Olimpdə yerlə-

**OL**

şir. Milli və regional Olimpiya Akademiyaları da öz ölkələrində və regionlarda fəaliyyət göstərir.

**- OLİMPİYA ANDİ-** Olimpiya oyunlarının açılışında ənənəvi mərasim. Olimpiya andının mətnini Pyer dö Kuberten 1913-cü ildə hazırlanmışdır. Növbəti oyunun keçiriləcəyi ölkənin idmançısı və hakimləri tərəfindən olimpiya stadionunun tribunasından səsləndirilir.

**- ASİYA OLİMPİYA ŞURASI-** Asiya ölkələrində olimpiya hərəkatının rəhbər orqanı. O, Asiya Oyunları Federasiyaları ilə birlikdə 4 ildə bir dəfə təkcə olimpiya idman növlərinin deyil, həm də regionda yayılan idman oyunlarının da daxil edildiyi Asiya oyunlarını keçirir.

**- OLİMPİYA BAYRAĞI-** Bir-birinə keçirilmiş 5 halqa (göy, sarı, qara, yaşıl və qırmızı rəngdə) təsviri olan ağ quşmaş parça.

**- OLİMPİYA DEVİZİ-** “Daha tez, daha yüksək, daha güclü”. Olimpiya embleminin tərkib hissəsi.

**- OLİMPİYA EMBLEMİ-** Müasir Olimpiya emblemi 1913-cü ildə Pyer dö Kubertenin təklif etdiyi Olimpiya simvolu və olimpiya devizindən ibarətdir. Ondan istifadə etmək hüququna yalnız Beynəlxalq Olimpiya Komitəsi və Milli Olimpiya Komitəsi malikdir.

**- OLİMPİYA FILATELİYASI-** Olimpiya oyununa həsr olunmuş poçt markalarının buraxılışı. İlk markalar 1896-cı ildə Yunanistanda buraxılmışdır.

**- OLİMPİYA GƏNCLƏR DÜŞƏRGƏSİ-** Olimpiya oyunlarında gənclər üçün turizmin formalarından biri. Onun təşkili

**OLİ**

üçün məsuliyyəti növbəti oyunların təşkilat komitəsi daşıyır.

**- OLİMPİYA GÜNÜ-** Olimpiya hərəkatının təbliği məqsədilə həyata keçirilən bayram xarakterli müxtəlif idman və mədəni tədbirlər kompleksi. BOK-un himayəsi altında müxtəlif ölkələrdə keçirilir.

**- OLİMPİYA XARTİYASI-** Müasir olimpiya hərəkatının məqsəd və vəzifələrinin, olimpizm prinsiplərinin, Olimpiya oyunlarında iştirak etmə və onların keçirilmə qaydaları şərtlərinin qısaca və dürüst ifadə olunduğu sənəd. Xartianın əsasları fransız ictimai xadimi Pyer dö Kuberten tərəfindən işlənmiş, Beynəlxalq İdman Konqresi tərəfindən 1894-cü ildə Parisdə təsdiq olunmuşdur.

**- OLİMPİYA KƏNDİ-** Olimpiya iştirakçılarının oyunlar müddətində asudə vaxtlarının keçirdikləri xüsusi hazırlanmış yaşayış yeri.

**- BEYNƏLXALQ OLİMPİYA KOMİTƏSİ (BOK)-** Müasir Olimpiya hərəkatının yüksək rəhbər orqanıdır, 23 iyun 1894-cü ildə yaradılmışdır. Qərrağahı Lozanna şəhərində yerləşir.

**- MİLLİ OLİMPİYA KOMİTƏSİ (MOK)-** Olimpiya hərəkatının ölkələrdə rəhbər orqanı.

**- OLİMPİYA KONQRESİ-** Olimpiya hərəkatının təşkilat formasından biri. Orada dünyada olimpiya hərəkatının daha çox prinsipial inkişaf problemləri və olimpiya oyunlarının keçirilmə məsələləri müzakirə edilir.

**- OLİMPİYA MƏRASİMİ-** Olimpiya oyunlarının üç təntənəli mərasimi: açılışı, bağlanması və qaliblərin mükafatlanması.

**OL**

**- OLİMPİYA MƏŞƏLİ.** Olimpiya oyunlarının ənənəvi atributu. Oyunların açılış və bağlanmasında əsas mərasimlərdən biri.

**- OLİMPİYA MÜKAFATLARI-** BOK tərəfindən təsdiq olunan və verilən medallar, diplomlar, kuboklar, ordenlər.

**- OLİMPİYA NİŞANLARI-** BOK və MOK üzvləri, təşkilatçılar, idmançılar, hakimlər, heyətə xidmət edənlər, sponsorlar üçün rəsmi nişanlar. Kommersiya məqsədilə müxtəlif ölkələr tərəfindən, amma oyunların Təşkilat komitəsinin sanksiyası (icazəsi) ilə kütləvi tirajla buraxılan suvenir nişanlar.

**- OLİMPİYA OYUNLARI-** Olimpiya xartiyasının razılığına əsasən olimpiada oyunlarını (yay) və qış olimpiya oyunlarını birləşdirən termin.

**- QIŞ OLİMPİYA OYUNLARI-** Qış idman növləri üzrə kompleks yarışlar. Burada təqribən 70 medal komplekti oynanılır. 4 ildə 1 dəfə uzun olmayan cüt ildə keçirilir. Müddəti 14 gündür: "Olimpiada" termini qış oyunları ilə əlaqədə işlədilmişdir.

**- NÖVBƏDƏNKƏNAR OLİMPİYA OYUNLARI-** Müasir olimpiadaların 10 illiyinə həsr olunmuş oyunlar. 1906-cı il, Afina şəhəri.

**- OLİMPİYA SİKKƏSİ-** Təşkilat Komitəsinin ehtiyaclarına əlavə maliyə yardımı almaq və oyunları populyarlaşdırmaq üçün şəhərlərində olimpiya oyunları keçirilən dövlət tərəfindən buraxılan metal pul nişanı.

**- OLİMPİYA SİMVOLİKASI-** Olimpiya hərəkatı atributlarının sistemi:

**OL**

simvol, deviz, bayraq, Milli Olimpiya Komitəsinin emblemi, növbəti olimpiya oyunları, Beynəlxalq Olimpiya Komitəsinin sessiya və konqresləri.

**- OLİMPİYA SİMVOLU-** Bir-birinə keçirilmiş beş halqa: üçü üst sıradə, ikisi alt sıradə durur, üst sıradakı halqların rəngi - mavi, qara, qırmızı, alt sıradakılar - sarı, yaşıl. Ənənəvi rənglər qitələr üçün müvafiq olaraq Avropa, Afrika, Amerika, Asiya və Avstraliyanı göstərir.

**- OLİMPİYANIN TANINMASI-** BOK tərəfindən tanınma: a) ayrı-ayrı ölkələrin MOK-larını, onların komandalarını Olimpiya oyunlarına iştiraka buraxmaq üçün; b) beynəlxalq idman federasiyalarının (birliklərin) idman növünü olimpiya növü kimi tanımı üçün; c) növbəti olimpiya oyunlarının programına idman növlərini daxil etmək üçün.

**- OLİMPİYA YAXT SİNFİ-** Olimpiya oyunlarının programı dəfələrlə dəyişdirilmişdir. Olimpiya sinifləri adı ilə ona aşağıdakı yaxtlar daxil olmuş, çıxarılmış və yenidən daxil edilmişdir: "5,5", "Dra-kon", "Ulduzlu", "Uçan hollandiyali", "Finn", "470", "Vinq lyayder", "Solinq", "Tornado", "Tempest", "Mistral", "49", "Avropa", "Lazer".

**OLİMPİZM-** Olimpiya hərəkatında iştirakla və onu müdafiə etməklə bağlı ictimai hadisə.

**OLMA, OLUNMA. ATIN YERİŞİ-NİN BİR ÖLÇÜDƏ OLMASI-** Bütün hərəkətlərdə, xüsusən miniyə öyrətmədə atın qiymətli keyfiyyəti; ən çox minicinin idarə etməsindən, onun atla xasiyyət müvazinətləyindən asılıdır.

**ÖZ DAMALARINDAN XİLAS OL-**

**OL**

**MA-** Zerbə tətbiq etməyə mane olan damalarını aradan götürməklə kombinasiyalı üsul (A.: 28, 29, 32, 37, 38, 39; Q.:8, 14, 16, 18, 21, 30. 1.29-23! 18:29 2.28-23! 29:18, indi isə 3.39-34 və s. ).

**OLMAMA-** İdmançının yarış iştirakçılarının toplanış yerində və ya yarışın keçirilmə yerində olmaması.

**KONTROL YANACAĞIN SƏRF OLUNMASI-** Avtomobilin poliqon sınaqlarında ölçülən və istismar üzrə təlimatda göstərilən əsas texniki xarakteristikası.

**OMNIUM-** Neticələrin cəminə görə qalibi müəyyənləşdirən trekdə (və ya şosedə) velosiped yürüşləri kompleksi. Trekdə omniuma daxildir: sprinter yürüşü, fərdi təqibetmə yürüşü, aralıq fi nişləri olan qrupla yürüş və yarışı keçirən təşkilatın sərəncamı üzrə başqa növlər. Xal yürüşçüyü programın hər növündə tutduğu yerə görə verilir.

**ONNÖVÇÜLÜK-** Atletikanın bir növü. Kişi'lər arasında keçirilən yarışlar on növdən ibarət kompleks olub (4-qacış, 3-tullanma və 3 atma) hər növdə toplanan balların cəmi ilə qiymətləndirilir. Bura 100, 400, 1500 m qaçış və 110 m baryerlərlə qaçış, uzununa, hündürlüyü, şüvüllə tullanmalar, yadro itələmək, disk və nizə atmaq daxildir.

**OMOLOQASIYA-** Beynəlxalq avtomobil federasiyası tərəfindən avtomobilin müəyyən modeli seriyalı minimum lazımlı olan sayıda müəyyən kateqoriyalı avtomobil qruplarından birinə daxil edilmək üçün verilir(məsələn, kateqoriya 1, qruplar: N, A, B,T ) Beynəlxalq idman kodeksinə əsasən rəsmi sübut.

**ORİ**

**ORIJİNALLIQ-** İdman gimnastikasında məcburi təmrinlərin yerinə yetirilməsinə görə qiymətin artırılması meyarlarından biri. Onda yeni və ya az rast gəlinən elementlər və birləşmələrin, eləcə də qeyri-adi quruluşun mövcud olması. Termin idmanın başqa mürəkkəb koordinasiyalı növlərində də tətbiq edilir.

**ORİYENTİR-** İdman səmttapmasında xəritədə göstərilmiş və idmançının olduğu yeri müəyyənləşdirmək, eləcə də səmttapmanın başqa məsələlərinin həlli üçün yarlı xarakterik element və ya yer obyekti.

- **DAYAQ ORİYENTİRİ-** İdman səmttapmasında yerin ümumi fonunda landscapeftin öz konfiqurasiyasına, çalarına və başqa əlamətlərinə görə kəskin seçilən, yaxşı fərqlənən elementi. Dayaq oriyentirinə böyük sahəli oriyentirlər (göl, çöl, karxana və s.), yaxşı görünən aydın xətti oriyentirlər (çaylar, geniş cığır, böyük yollar), miqyasxarici oriyentirlər (körpü, nohur, samanlıq və s.), eləcə də onlara uyğun obyektlər daxil edilə bilər.

- **XƏTTİ ORİYENTİR-** İdman səmttapmasında böyük ölçülü, lakin az enli obyekt (yol, cığır, kiçik çay, hasar, relyefin uzun ünsürləri, yaşılıq sərhədləri və s.).

- **KÖNDƏLƏN ORİYENTİR-** İdman səmttapmasında idmançı tərəfindən seçilən hərəkət istiqamətinin köndələninə yerləşmiş məsafləyə nəzarətin sadələşdirilməsi və yer sahəsi ilə xəritənin tutuşdurulması hesabına hərəkət sürətinin artırılmasına imkan yaradın xətti oriyentir.

- **MİQYASXARICI ORİYENTİR-** İdman səmttapmasında xəritənin miqyasında qeyd edilməsi mümkün ol-

**ORİ**

mayan və miqyasxarici şərti işarənin tətbiq olunduğunu bildirən kiçik ölçülü oriyentir (meşə talası, çuxur, təpə, abidə, ağaclar qrupu və s.).

**- SAHƏ ORİYENTİRİ-** İdman səmmtapmasında xəritə miqyası ilə göstərilə bilən obyekt, sahə (səhra, düzənlək, göl, bataqlıq, meşənin oxşar sahələri və s.). Onları kontur işarələrindən ibarət şərti sahə işarələri ilə (bütöv xətlə və ya punktirlə) eləcə də doldurmaqla (yapışdırmaqla, torla və ya işarələrlə) təsvir edirlər.

**- SƏPƏLƏNMƏ ORİYENTİR-** İdman səmmtapmasında idmançılar qrupunun səpelənməsinə səbəb olan, nəzarət məntəqəsinə tərəf hərəkətin dövrələmə variyantlarını seçməyə imkan verən, məhdud keçilə bilən yer sahəsi (bataqlıq, göl, çətin keçilən yaşlılıq sahələri və s.).

**- YANAŞI ORİYENTİR-** İdman səmmtapmasında idmançı tərəfindən seçilmiş hərəkət istiqaməti boyunca yerləşən və hərəkət sürətinin istiqamətinin yoxlanması sadələşdirmək hesabına artırılmasını təmin edən xətti oriyentir.

**ORİYENTİRİNİ TAPMA-** İşıq tərəfə və əhatə olunmuş yer sahəsinə münasibətdə özünün olduğu yerinin müəyyən-ləşdirilməsi idman oriyentiri tapmanın tərkib hissəsidir. Yerə görə oriyentirini tapmanın mahiyyətini təşkil edir: yeri məlum əlamətinə və oriyentirinə görə tanıma; durduğu yerin və maraqlandığı obyektlərin müəyyənləşdirilməsi; həmin yerin istiqamətlərinin müəyyənləşdirilməsi və axtarılıb tapılması; Oriyentirini tapmanın ən mühüm vəzifəsi istənilən şəraitdə hərəkətin lazımları olan is-

**ORİ**

tiqamətinin tapılmasıdır.

**- İDMAN ORİYENTİRİNİ TAPMA-** Sahədə quraşdırılmış nəzarət məntəqəsi vasitəsilə (keçəndən sonra) kompas və idman xəritəsi tətbiq etməklə distansiyani sürətli keçmə yarışı. Yarış növlərinə oriyentirini tapmaqla qaçış və xizək yürüşləri daxildir. Şəxsi yarışlar və komanda estafetləri keçirilir. Yarışları keçirmə vaxta görə günüz və gecə, birgünlük və çoxgünlük olur.

**- ORİYENTİRİNİ TAPMA XƏRİ-TƏSİ-** İdman səmmtapmasında xəritəyə işçi rolü verilərkən maqnit meridianı xətlərinin şimal istiqamətləri xəritədə yer sahəsinin şimala istiqaməti ilə üstüştə düşür. Xəritə səmmtapması, əsasən idman kompasının köməyi ilə, eləcə də xarakterik xətt və nöqtə-nöqtə oriyentir üzrə icra edilir.

**- SEÇİM ÜZRƏ ORİYENTİRİ TAPMA-** İdman oriyentirini tapma növü. Bir rayonda verilmiş sayda nəzarət məntəqələrinin üzərində distansiyani sürətli keçmə yarışı. Nəzarət məntəqələrini sərbəst keçmə qaydası iştirakçının rəyi əsasında seçilir. Dəfələrlə eyni bir nəzarət məntəqəsinə çıxış təkcə bir dəfə hesaba alınır.

**- SUYA TULLANMA ZAMANI MƏKANA GÖRƏ ORİYENTİRİ TAPMA-** Tullanmanın icrası zamanı onun bütün fazalarında alətin olduğu yerə, onu əhatə edən cisimlərə və suyun səthinə münasibətdə, eləcə də bədənin hissələrinin qarşılıqlı mövqeyinə münasibətdə idmançının oriyentiri tapması. Məkana görə oriyentiri tapmayı görmə, hərəki, vestibulyar və eşitmə

**ORQ**

kimi hissedici sistemlər təmin edir.

**ORQANİZM-** Xassələr (xüsusiyyətlər) məcmusuna malik, onu cansız madadən fərqləndirən, ətraf aləmlə qarşılıqlı hərəket zamanı bütöv sistem kimi çıxış edən canlı varlıq.

**HISS ORQANLARI-** Əsəb hüceyrələrindən və köməkçi strukturlardan ibarət ixtisaslaşmış hissiyat törəmələri. Hiss orqanları (görmə, iyilmə, lamisə (dəri), dadbilmə, eşitmə, hərəket, cazibə) daxili və xarici mühitdən orqanizmə daxil olan qıcıqları qəbul edir və qismən analiz edir, mərkəzi əsəb sisteminin müxtəlif şöbələrinə informasiyanı ötürür.

**ORTA, ORTANCIL-** Akrobatikanın qrupla olan növlərində altdakı akrobat, bir və ya iki partnyorun saxladığı piramidada dayanan akrobat; tullanmalarda və tutmada altdakı (və ya ikinci ortancıl) ya oyun daşları ilə birlikdə, ya da müstəqil iştirak edir.

- **İKİNCİ ORTANCIL-** Dördlüklük tərkibindəki akrobat - piramidada ortada dayanan və üstdəkini duruşlarda, dayaqlarda və keçidlərdə saxlayan akrobat.

**XALÇANIN ORTASI-** Güləşmə xalçasının mərkəzi dairəsinə və ya cüdoda tataminin xüsusi nişanlarına bitişik sahə. Dəqiq ölçüləri yoxdur.

**“OSAEKOMİ!”-** Cüdoda hakim termini. Saxlama vaxtinin hesablanması haqqında verilən işarə (hərfən “saxlamaq”).

**OSS-** Mərasim təziminin yerinə yetirilməsi zamanı ənənəvi salamlasma, eləcə də məşqçinin istənilən komandasını icra etməyə hazır olduğunu təsdiqləyən karatedo etiketi hissəsi.

**DALĞADA “OTURACAQ”-** Tam isti-

**OTU**

qamət almaqla yaxşı dalğaların zirvəsində saxlama. Dalğaların zirvəsində olan yaxtın ləpəyə köndələn davamlılığı azalır.

**AVARÇƏKƏNLƏRİN OTURDULMASI-** İkikürəkli akademik qayıqlarda bak (qabaq) və baş avarçıların (axadan birinci) növbəlilik qaydası. Oturdulma adı (baş-bak-baş və s.) və italyan qaydasında (baş-bak-bak-baş) olur. Bu və ya digər oturdulma arasında aşkar üstünlük yoxdur.

**OTURMA-** Güləşçi bir ayağını irəli çəkerək və ya kənara qoyaraq xalçada oturur.

“ŞAPPILTIDA OTURMAQ”- Əvvəl gedən qayıqdan (düşən təzyiq sahəsi) yaranan “şappiltılara” - su burulğanının qıfabənzər sahəsinə axadan gələn qayığın girməsi. Nəticədə pərlər aşağı təzyiq zonasında batır, suda tez dayaq tapa bilmir.

**OTURUŞ (1)-** Gimnastik element. Döşəmədə və ya alətdə uzadılmış ayaqlarla oturuş zamanı qollar müxtəlif vəziyyətdə olur.

**OTURUŞ (2)-** Güləşçinin sağısı ilə ya xalçaya, ya da rəqibin bədəninə toxunduğu vəziyyət.

- **MİNİCİNİN OTURUŞU-** Atlının yəhərdə vəziyyəti. Oturuş düz, dərin və sərbəst olmalıdır. Oturuş at idmanının növündən asılı olaraq üzənginin gödəldilməsi və minicinin gövdəsini qabağa, arxaya və ya yan tərəfə verməsi hesabına dəyişə bilər, lakin oturuş tarazlaşdırılmış olmalı və atın hərəkətinə manecilik törətməməlidir.

- **BUCAQLA OTURUŞ-** Gimnastik element. Ayaqlar irəli qaldırıllarkən gövdə ilə düz bucaq əmələ getirdiyi oturuş və-

**OTU**

ziyyəti.

**- BUDDA OTURUŞ-** Gimnastik element. Bədənin ağırlığı bükülü bir qıçın buduna salındığı, digər qıçın düz qalıb arxaya çökildiyi vaxt alətdə oturuş vəziyyəti.

**ÇARPAZ OTURUŞ-** Hücumda olan güləşçi bir qıçını irəli, digərini arxaya qoyaraq xalçaya oturur.

**- DABANLARDA OTURUŞ-** Gimnastik element. Hər iki daban üstündə oturuş vəziyyəti, gövdə vertikaldır.

**- KONKİSÜRƏNİN OTURUŞU-** Konkilərdə qaçış zamanı konkisürənin gövdəsinin irəli, qıçlarının çanaq-bud, diz və baldırla pəncəni birləşdirən oynaqlarında əyildiyi vəziyyəti. Məqsədə uyğun oturuş havanın müqavimət gücünü azaldır, sürətli və iti hərəkətlərin icrası üçün əlvərişli olur, daxili orqanların iş fəaliyyəti üçün münasibdir. İdmançının əsasən fərdi xüsusiyyətdən və distansiyanın uzaqlığından asılıdır.

**- YUXARIDAN OTURUŞ-** Gimnastik element. Döşəmədə və ya alətdə açılmış ayaqlarla oturuş vəziyyəti.

**- VELOSİPEDÇİNİN OTURUŞU-** Yürüşünün velosipeddə uzun müddət pedalla işləməyin optimal tezliyini saxlamağa və onu inkişaf etdirməyə imkan verən işçi vəziyyəti. Oturuş velosiped yürüşlərinin növündən və yürüşülərin fərdi xüsusiyyətlərindən asılı olaraq dəyişir.

**RƏQİBİN “DALĞASINA OTURMAQ”-** Baydarka və kanoelərdə yarış şəraitində arxadan gələn qayıq ekipajı irəlidə gedən qayıqın dalğalarında gedir.

**OTURTMA-** Sambo və cüdoda rəqibin ayağının (ayaqlarının) hücum edən güləşçinin

**OY**

ayağının ön və ya yan səthi ilə yuxarı itələnməsi hesabına yerinə yetirilən atma.

**OTÜSTÜ HOKKEY-** Hər birində 11 nəfər olmaqla iki komandanın 3,66 x 2,14m ölçülü qapıları olan, 55x91,4 m ölçüdə xüsusi meydanda klyuşkalarla, topla oynanılan komandalı idman oyunu. Oyunun məqsədi topu klyuşka ilə rəqib qapısına vurmaqdır (atmaqdır).

**“TÜLKÜ OVU”-** Radio idmanı növü (radio idmanı pelenqlənməsi). Yarış iştirakçılarının vəzifəsi qeyri-müəyyən yerlərdə quraşdırılmış və müəyyən vaxtdan sonra siqnal verən radio stansiyasını (tulkünü) imkan qədər tez tapmaqdır. Hər bir idmançı antenali portativ qəbuledicinin köməyi ilə axtarılan radiostansiyannı istiqamətini müəyyənləşdirir. Bütün radiostansiyaları birinci aşkar edən idmançı qalib gəlir.

**KONKİNİN OVALI-** Buz üstündə sürüşən idmançının qaçış konkisində yerinə yetirilməsində zəruri olan itilənmənin müəyyən əyriliyi.

**OVÇU QALSTUKU-** Minicinin geyim hissəsi. Redinqot və frakla ifadə edilən xüsusi örtüklü ağ qalstuk.

**OVSAR-** Təkcə cilovu olan dəhnəsiz yüyən. Ovsar atı ipdə saxlamaq və ya onu cilovda gəzdirmək üçün nəzərdə tutulur. O, xam gön və ya şəriddən, sol tərəfdən toqqalı boğazaltından ibarət olur.

**OYATMA-** 1. Psixologiyada psixi və hərəki fəallığın güclənməsi ilə ifadə olunan psixopatoloji vəziyyət. 2. Fiziologiyada bəzi canlı hüceyrələrin (əsəb, əzələ və s.) xarici təsirlərə cavabı olan fəal fizioloji proses. Enerjinin müxtəlif növlərinin azad edilməsi ilə müşayiət olunan bir sıra sistə-

**OY**

matik reaksiyalarda öz ifadəsini tapır.

**ALTINI OYMA** - Ağırıqqaldırma yarışı təmrinin ikinci fazası: dartma və təkanla itələmə (ştanqı sinəyə qaldırarkən). Qaldırmada ştanqın daha çox hərəkət tezliyi əldə edilir və ona daha böyük güc qoyulması təmin olunur.

**OYNAQ-** Bir-birinə nisbətdə yerdəyişməyə imkan verən skelet sümüklərinin mütəhərrik birləşməsi.

- **BİR OXLU OYNAQ**- Bir sahədə hərəkəti icra etməyə imkan verən, bir fırlanma oxu olan oynaq.

- **İKİ OXLU OYNAQ**- İki fırlanma oxu-kondələn və ya frontal, ön-arxa və ya saqittal oxları olan oynaq. Belə oynaqlarda hərəkət iki istiqamətdə mümkündür.

- **ÜÇ OXLU OYNAQ**-Üç qarşılıqlı perpendikulyar fırlanma perpendikulyar oxları- kondələn və ya frontal, ön-arxa və ya saqittal, vertikal və ya uzununa oxları olan oynaq. Belə oynaqlarla üç sahədə hərəkət mümkündür.

**OYNAMA. TƏKRAR OYNAMA**- 1. Müxtəlif səbəblər üzündən komandalar və ya idmançılar arasında oyunun təkrar keçirilməsi, əsasən eyni nəticə göstərilməsi səbəbindən birinciliyi aşkarlamaq tələbi ilə əlaqədardır (məs.: güləşmədə xallar bərabər olarkən mükafat alan yəllər uğrunda). 2. Matçın gedişində hakimin səhvi, texniki çətinlik və s. səbəbindən oyun epizodunun təkrar edilməsi.

**OYNAYIB QURTARMA** - Şahmat və damada əsas vaxtda qurtarmamış partiyanı başa çatdırma.

**OYUN (1)** - Tarixən əmələ gəlmış insan fəaliyyəti növü olub yaşlıların hərəkətlərinin uşaqlar tərəfindən təkrarı,

**OYUN**

eləcə də peşə fəaliyyətinin təkmilləşməsi və ətraf gerçəkliyin dərk olunması məqsədilə insanlar arasındaki qarşılıqlı əlaqələrin modelini hazırlamağın, peşə fəaliyyətinin məzmununun yaşa dolmuş şəxslər tərəfindən təkrarı.

**OYUN İNTİZAMI**- Oyun prosesində məşqçinin və komanda kapitanının fərdi tapşırıq və göstərişlərini yarış keçirilməsinə əvvəlcədən hazırlanmış ümumi planın idmançı və ya bütün komanda ilə yerinə yetirilməsi.

**OYUN (2)**- İdman oyunlarında (görüş, matç) yarışların ümumi adı.

- **BİTƏRƏF MEYDANDA (MEYDANÇADA) OYUN**- Hər iki rəqib üçün doğma olmayan şəhərdə keçirilən matçda komandaların iştirak etməsi.

- **İKİTƏRƏFLİ OYUN**- İdman oyunlarında yarış hazırlığı forması olub məşq məşğələsi zamanı iştirakçılar məşqçinin tapşırığını yerinə yetirərək iki komandaşa bölünür və öz aralarında oynayırlar.

- **MATÇ OYNU**- Qolfda yarışların iki əsas növündən birində nəticə hər çalaya ayrıca hesablanır, iki çaladan çoxunu udan qolfçu qalib gəlir.

- **ÖZ MEYDANINDA (MEYDANÇASINDA) OYUN**- Komandının yerləşdiyi, məşq etdiyi və oynadığı şəhərin meydanında (meydançasında) keçirilən matçda iştirak etməsi.

- **ÖZGƏ MEYDANDA (MEYDANÇADA) OYUN**- Komandanın rəqibin yerləşdiyi, məşq etdiyi və oynadığı şəhərin meydanında (meydançasında) keçirilən matçda iştirak etməsi.

- **YOLDAŞLIQ OYNU**- Hazırlıq, məşq xarakteri daşıyan idman oyunu

**OYUN**

üzrə iki komandanın görüşü. Hansısa bir hadisəyə, müəyyən tarixi günə və s. həsr oluna bilər.

**OYUN (3)-** İdman oyunlarında texniki-taktiki üsulların, oyun vəziyyətlərinin, yarış qaydalarının pozulmasını və s. bildirmək üçün termin.

- **BİR TOXUNUŞLA OYUN** - Bir sıra idman oyunlarında top və ya şaybanın yubadılmadığı, dayandırılmadığı, əlavə işlənilmədiyi, dərhal oyundaşa ötürülüyü zaman idmançılar qrupunun qarşılıqlı əlaqə prinsipi.

- **BORTDAN OYUN** - Hokkeydə fərdi hərəkətlərin taktiki üsulu olub şaybanı aparan oyunçu müdafiəciyə yaxınlaşdırıb şaybanı onun yanındakı borta atır və beləliklə rəqibi aldadıb sıçrayan şaybanı ələ keçirir.

- **ƏLLƏ OYUN** - Futbolda meydan oyunçusunun topa bilərəkdən əllə toxunması ilə bağlı yarış qaydasının pozulması.

- **FƏRDİ OYUN**- Komandanın ayrı-ayrı üzvünün yüksək şəxsi texniki-taktiki ustalığından istifadə etməklə oyunun qurulması.

- **İKİ HÜCUMÇU İLƏ OYUN**- Voleybolda ön xəttin iki oyunçusundan birinin icra etdiyi hücum zərbəsi ilə oyun sistemi.

- **KOLLEKTİV OYUN** - Komandanın bütün üzvlərinin imkanlarından maksimum istifadə etməklə oyunun qurulması.

- **KOMBİNASIYALI OYUN** - Oyunçuların qabaqcadan hazırlanmış qarşılıqlı fəaliyyəti və kombinasiyaları əsasında hücumun qurulması.

- **SAYCA AZLIQDA (ÇOXLUQDA)**

**OYUN**

**OYUN-** Komandada bir və ya bir neçə oyunçu meydançadan qovulan zaman matçın gedişində baş verən şərait.

- **ÜÇ HÜCUMÇU İLƏ OYUN**- Voleybolda hücum zərbəsinin icrasına arxa xətt oyunçusunun cəlb edilməsi ilə oyun sistemi.

**OYUN (4)-** Şahmat və damada oyun variantını xarakterizə edən termin.

- **DAŞINI VURDURMA (DAŞVERMƏ) OYUNU**- Damada oyun variantıdır, burada məqsəd ya rəqibə özünün damalarını bütün ya da onların bir hissəsini vermək və yaxud taxtada qalmışları bağlamaqdır.

- **ÇOX SÜRƏTLİ OYUN (BLİTS)**- Şahmat və damada gedişləri etməyə çox məhdud vaxt verilən oyun. Ən geniş yayılmış beşdəqiqəlik adlanır ki, hər oyunçuya partiyanın oynanılmasına cəmi 5 dəqiqə ayrılır.

- **TAXTAYA BAXMADAN OYUN**- Şahmat və damada oyun üsuludur, bu vaxt rəqiblərdən biri rəqibinə (və ya eyni zamanda bir neçə nəfərə) qarşı taxtaya baxmadan öz gedişini ucadan elan edir və oynayır.

- **YAZIŞMA ÜZRƏ OYUN**- bax. Qiyyabi (uzaqdan) oyun.

**OYUN (5)-** Şahmat və damada partiyanın, eləcə də gedişlər seriyasının aparılma xüsusiyyətlərini xarakterizə edən termin.

- **ACIQ OYUN (BD)**- Əlaqələrin olmaması ilə baş verən oyun.

- **CİNAHDA OYUN**- Şahmatda strateji üsullardan biridir, məs., rəqib şahının hücumu, piyada azlığı və s.

- **BƏRABƏR OYUN**- Şahmat və damada hansısa tərəfin mövqeyinin qiyməti.

**OYUN**

mətləndirilməsində üstünlüğün olmamasının müəyyən edilməsi.

**- KOMBİNASİYALI OYUN 1-** Şahmatda hücumda və rəqibin düşərgəsində hansısa bir obyektə təhlükə yaratmaqdan ibarət fəal hərəkət; **2.** Damada hər iki rəqibin və ya onlardan birinin qarşıya kombinasiya icra etməyi məqsəd qoyduğu halda bəzən ayrı-ayrı mövqe güzəştlərinə gedilən oyun.

**- KOOPERATİV OYUN (RD)-** Oyunda tərəflər mübarizə aparmırlar, amma əvvəlcədən nəzərdə tutulmuş vəziyyətə çatmağa cəhd edərək birgə fəaliyyət göstərirlər.

**OYUN (6)**

**- KLASSİK OYUN (BD)-** bax. **qapalı oyun.**

**- QAPALI OYUN (BD)-** Mərkəzdə damaların qarşılıqlı əlaqəsi olanda baş verən oyun (A.:28, 32; Q.: 19, 23).

**- "MEYMUN" OYUNU-** Rəqiblərdən biri digərinin gedişlərini yamsılaşdırıqda (güzgü kimi) şahmat gedişləri seriyasına verilən şərti ad.

**- MÖVQE OYUNU-** Şahmatda öz mövqeyini yaxşılaşdırmaq və rəqibin mövqeyini zəiflətmək məqsədilə partiyada fiqurlar və piyadalarla plana uyğun manevrlərin tətbiq edilməsi.

**- SÜRƏTLƏNDİRİLMİŞ OYUN-** Şahmat və damada hücum və müdafiənin növbə ilə bir-birini əvəz etməsi şəraitində keçən oyun.

**- TEMPLİ OYUN-** Şahmat və damada tempi artırmaqla bağlı müləhizələrə əsaslanan partiyanın oynanılması.

**OYUN (7)-** Damada debütdə oyunun müəyyən inkişafı ilə xarakterizə olu-

**OYUN**

nan termin.

**- BLİNDER OYUNU (RD)-** 1. Cb4 fg5 2.dc3 gedişləri ilə xarakterizə olunan debüt.

**- BOBROV OYUNU (RD)-** 1.ef4 fg5 2.de3 gedişləri ilə xarakterizə olunan debüt.

**- BODYANSKİ OYUNU (RD)-** 1.ab4 ba5 2.ba3 gedişləri ilə xarakterizə olunan debüt.

**- BODYANSKİNİN ƏKS OYUNU (RD)-** 1.cd4 hg5 2.gh4 gedişləri ilə xarakterizə olunan debüt.

**- BODYANSKİNİN İMTİNA EDİL-MİŞ OYUNU (RD)-** 1.ab4 və qaraların cavabı 1.....fe5, yaxud 1....hg5, yaxud 1.....bc5 gedişi ilə xarakterizə olunan debüt.

**- DYAKOV OYUNU (RD)-** 1.cd4 fg5 2.bc3 gf3.3.cb4 bc5 4.d:b6 c:c3 5.d:b4 hg7 gedişləri ilə xarakterizə edilən debüt.

**- FILİPPOV OYUNU (RD)-** 1.ed4 gedişi ilə xarakterizə olunan debüt.

**- FILİPPOVUN İMTİNA ETDİYİ OYUN (RD).** 1.ed4 və cavab 1....dc5, və ya 1...fe5, və ya 1....fg5 gedişi ilə xarakterizə olunan debüt.

**- KAULEN OYUNU (RD)-** 1.gf4 fe5 2.hg3 gedişləri ilə xarakterizə olunan debüt.

**- KAULENİN İMTİNA ETDİYİ OYUN (RD)-** 1.gf4 və cavab 1....dc5 və ya 1....ba5 gedişi ilə xarakterizə olunan debüt.

**- MEDKOV OYUNU (RD)-** 1.cd4 fg5 2.bc3 gf6 3.ab2 dc5 4.gh4 gedişləri ilə xarakterizə olunan debüt.

**- PETROV OYUNU (RD)-** 1.gh4 ba5

**OYUN**

gedişləri ilə xarakterizə olunan debüt.

**- PETROVUN İMTİNA ETDİYİ OYUN (RD)-** 1.gh4 və cavab 1....fe5, və ya 1....fg5, və ya 1....bc5 gediş ilə xarakterizə olunan debüt.

**- RAMM-SUKERNİK OYUNU (RD)**

- 1.cd4 fg5 2.gf4 gf6 3.bc3 gh4 4.fg5  
gedişləri ilə xarakterizə olunan debüt.

**- ROMANIÇEV OYUNU (RD)-** 1.cd4 fe5 gedişləri ilə xarakterizə olunan debüt.

**- SMULYAN OYUNU (RD)-** 1.ef4 fg5 2.cd4 gedişləri ilə xarakterizə olunan debüt.

**SİLAHLA OYUN-** Rəqibin silahı ilə kontakt olanda da, olmayanda da tiyənin yerinin dəyişdirilməsi.

**OYUNÇU-**

**- 1-Cİ BAZA OYUNÇUSU-** Beysbolda 1-ci bazarın yanında yerləşmiş komandanı müdafiə edən oyuncu.

**- 2-Cİ BAZA OYUNÇUSU-** Beysbolda 2-ci bazarın yanında yerləşmiş komandanı müdafiə edən oyuncu.

**- 3-CÜ BAZA OYUNÇUSU-** Beysbolda 3-cü bazarın yanında yerləşmiş komandanı müdafiə edən oyuncu.

**BAŞÇI OYUNÇU-** Oyunçuları mövqelərə düzən və dəyişdirən oyuncu. Topu partnyorlara ötürən və onlar üçün hücum istiqamətini seçən voleybolçu.

**- 1 SAYLI OYUNÇU-** Top oyuna daxil edilərkən sağda arxa zonada çıkış vəziyyətində olan voleybolçu.

**- 2 SAYLI OYUNÇU-** Top oyuna daxil edilərkən sağda ön zonada çıkış vəziyyətində olan voleybolçu.

**- 3 SAYLI OYUNÇU-** Top oyuna daxil edilərkən mərkəzdə ön zonada çıkış

**OYUN**

vəziyyətində olan voleybolçu.

**- 4 SAYLI OYUNÇU-** Top oyuna daxil edilərkən solda ön zonada çıkış vəziyyətində olan voleybolçu.

**- 5 SAYLI OYUNÇU-** Top oyuna daxil edilərkən solda arxa zonada çıkış vəziyyətində olan voleybolçu.

**- 6 SAYLI OYUNÇU-** Top oyuna daxil edilərkən mərkəzdə arxa zonada çıkış vəziyyətində olan voleybolçu.

**- MƏRKƏZ OYUNÇU-** Ucaböylü basketbolçunun əsas vəzifəsi müdafiə vaxtı öz şitinin yaxınlığında, hücum zamanı isə rəqibin şitinin yaxınlığında (əsasən arxası ləvhəyə tərəf) fəaliyyət göstərməkdir.

**- OYUNU BAŞA ÇATDIRAN OYUNÇU-** Taktiki kombinasiyaların təşəbbüsüsü, komandanın hücum hərəkətlərinin təşkilatçısı.

**OYUNLAR (1)**

**- AT OYUNLARI-** At üstündə idman oyunları. Qədim dövrlərdən atçılıqla məşğul olan xalqların bayram və şənliklərinin ayrılmaz hissəsi; atlı-idmançıların hazırlığının effektli vasitəsi olub cəldiliyi, qətiliyi, mütəhərrikliyi, gözəyari ölçməni inkişaf etdirir. Milli at oyunları milli ənənələrə və mərasimlərə əsaslanır, topla, soyuq silahla, at üstündə təkmübarizlik kimi at oyunları mövcuddur.

**- İDMAN OYUNLARI-** Komandaların və ya ayrı-ayrı idmançıların oyunda mübarizə aparmaları ilə bağlı bir sıra müstəqil idman növləri. Müəyyəyen qayda üzrə keçirilir. İdman oyunlarına: badminton, basketbol, beysbol, voleybol, həndbol, qorodki, reqbi, stolüstü tennis, (böyük) tennis, futbol, şaybali hokkey, ot üstündə hokkey, topla hok-

**OYUN****ÖL**

key və s. daxildir.

**- KOMANDALI İDMAN OYUNLARI-** İki komandanın yarıştığı idman oyunları (basketbol, su polosu, voleybol, həndbol, reqbi, futbol, hokkey və s.). Komandaların heyətinin tərkib miqdarı yarış qaydaları ilə reglamentləşdirilir.

**- MÜTƏHƏRRİK OYUNLAR-** Idman məşqinin ümumi inkişafetdirici vasitəsi, fiziki tərbiyə vasitəsi və fiziki fəallıq növüdür. Mütəhərrik oyunlar yeriş, qaçış, tullanmalar, atmalar, dirmanma və s. kimi fiziki təmrinlərlə bağlıdır. Həm binalarda, həm də açıq yerlərdə müəyyən qaydalar üzrə keçirilir, yarış xarakterlidir.

**OYUNLAR (2)**

**- AFRİKA OYUNLARI-** Afrikanın Ali İdman Şurası tərəfindən keçirilən regional kompleks idman yarışları.

**- ASİYA OYUNLARI-** İsraildən başqa Asiya ölkələrinin iştirak etdiyi, BOK-un hamiliyi ilə dörd ildə bir dəfə keçirilən regional kompleks idman yarışları. Asiya Oyunları Federasiyaları tərəfindən keçirilir.

**- OLİMPIADA OYUNLARI-** 1. Qədim Yunanistanda, Olimpiadə 4 ildə bir dəfə keçirilmiş (e.ə. 776-cı ildən eramızın 394-cü illəri arasında) ən böyük miqyaslı ümumyunan şənlik və yarışları. Olimpiya oyunları çərçivəsində həm də şairlər, müsiqicilər, rəssamlar da yarışmışdır. Oyunlar bir gündən beş günədək davam edirdi. 2. Müasir dövrün ən böyük kompleks idman yarışı ən uzun ilin yayında, payızında və ya yazında bir dəfə keçirilir. Programa 300-ə yaxın medal dəstinin oynanılması (yarış növləri) daxildir. Yarışlar 16 gün davam edir.

**- PANAMAREKA OYUNLARI- BOK -** un hamiliyi altında keçirilən regional kompleks idman yarışları. 4 ildə bir dəfə Panamerika İdman Təşkilatı tərəfindən keçirilir.

**- PARALİMPİYA OYUNLARI-** Əlillər arasında idman növləri üzrə kompleks idman yarışları. Növbəti yay Olimpiadasından sonra bəzən elə həmin şəhərdə oyunların Təşkilat komitəsi tərəfindən keçirilir.

**- REGIONAL OYUNLAR-** Müəyyən coğrafi region komandaları arasında kompleks idman yarışları: Bolivia, Aralıq dənizi, Mərkəzi Amerika və Karib dənizi ölkələri; Şərqi Asiya və s. ölkələrin iştirakı ilə BOK-un himayəsi altında keçirilir.

**- TƏLƏBƏ OYUNLARI (UNİVERSİADALAR)-** Kompleks beynəlxalq, milli, regional qış və yay idman yarışları. İki ildən bir Beynəlxalq Tələbə İdmanı Federasiyasının (FİSU) və ya Tələbə İdman Birliyinin himayəsi altında keçirilir.

**- ÜMUMDÜNYA OYUNLARI-** Idman növləri üzrə yay və qış Olimpiya oyunları programına daxil edilməyən kompleks idman yarışları. 1998-ci ildən keçirilir.

**Öö**

**ÖLÇƏN-** Şaqlı və bucaq limblərinin köməyi ilə yamacların dik nöqtələrini, enişləri və başqa cəhətləri ölçmək üçün nəzərdə tutulmuş universal cihaz. Ekmətr əsasında hazırlanır. İdman səmttapmasında işlədirilir.

**ÖLÇÜCÜ (ÖLÇƏN ŞƏXS)-** Xüsusi hazırlanıqla vəzifəsi yaxın vəziyyəti-

**ÖL**

ni, üzmə təhlükəsizliyinə uyğunluğunu, gəmi sənədləşdirilməsini yoxlamaq, gəminin bu və ya digər dərəcəyə aidliyini müəyyənləşdirmək və təsdiq etməkdir.

**ÖLÇÜ**

- **ALƏTLƏRİN ÖLÇÜSÜ-** Atletika alətlərinin (disk, nizə, çəkic, yadro) yarış qaydalarına uyğunluğunu aydınlaşdırmaq üçün onların kütlə (çəki) və əndazəsini müəyyən etmə.

- **ATIN ÖLÇÜSÜ-** Atın əsas ölçülmə tərəfləri: süysündə hündürlüyü, sinəsi və əl darağının qucumu, gövdəsinin çəpinə uzunluğu. Xüsusi ölçü ağacları, pərgarlar və lentlə (sm-lə) ölçülür.

- **MƏŞQ YÜKÜNÜN ÖLÇÜSÜ-** Orqanızmin vaxta, məkana, cəhdlərə, təkrarların sayına görə və s. göstəricilərdə ifadəsini tapan təmrinlərin həcmini müəyyən etmə.

- **MUSIQİ ÖLÇÜSÜ-** İdman rəqslərində not yazılısı üzrə konkret vəznin ifadəsi.

**ANTROPOMETRİK ÖLÇMƏLƏR-** Müxtəlif səthlərə səmtləndirilmiş insan bədəninin xətti ölçülərlə, həmçinin bədənin başqa xüsusiyyətlərinin (kütləsi, möhkəmliyi və s.) müxtəlif fiziki vahidlərlə (sm, sm<sup>2</sup>, sm<sup>3</sup>, kq və s.) instrumental müəyyənləşdirilməsi.

**ATIN ÖLÇÜLMƏSİ-** Atın quruluş xüsusiyyətlərini xarakterizə edən bədəninin, ayaqlarının, başının, boynunun və oynaqlarının bucaqlarının ölçü nəticələri. Atın süysünün hündürlüyü, gövdəsinin uzunluğu, sinəsi və əl darağının qucumu böyük əhəmiyyət kəsibdir. **bax. həmçinin. atın ölçüsü.**

- **QAYIĞIN GÖVDƏSİNİN ÖLÇÜLMƏSİ-** Baydarka və kanoelərlə avar-çəkmədə yarış qaydaları ilə idmançılara

**ÖR**

şəraiti bərabərləşdirmək üçün qayıqların çəkisi və ölçüləri müəyyən qaydaya salınmışdır. Yarış başlanmadan əvvəl hakimlər qayıqların gövdəsinin ölçüsünü və çəkisini müəyyənləşdirirlər. Yoxlamadan keçən qayıq markalanır.

**ÖNLÜK. BAYDARKA ÖNLÜYÜ-**

Avarçəkənin oturduğu yerin lükünün üstündən qayığın korpusunun daxilinə suyun düşməsinin qarşısını almaq üçün baydarkada avarçının xüsusi materialdan hazırlanmış təchizatı.

**ÖRTÜ, ÖRTÜK**

- **ASFALT ÖRTÜK-** Qaçış ciğirləri, stadionun bölmələri, idman meydançaları və şoselerin asfaldan üst layı (təbəqəsi).

- **BİTUM ÖRTÜK-** Qaçış ciğirlərinin, stadionun bölmələri və idman meydançalarının bitumdan hazırlanmış üst qatı.

**- DAŞ KÖMÜR KÜLÜ ÖRTÜYÜ-**

Qaçış ciğirlərinin, stadionun bölmələri və idman meydançalarının daş kömür külü tökülmüş, suyu yaxşı keçirən üst layı (qatı).

- **KLİNKER ÖRTÜK-** Qaçış ciğirlərinin, stadionun bölmələri və idman meydançalarının kirəmit və ya qırmızı kərpiç ovuntularından hazırlanmış, suyu yaxşı keçirən üst qatı (layı).

- **KORTUN ÖRTÜYÜ-** Kortun örtüldüyü material. Örtüklər ot, torpaq, taxta, sement, sintetik mənşəli ola bilər. Belə kortlarda müəyyən hündürlükdən atılmış topun sıçrama hündürlüyü sürətindən asılı olaraq asta, orta və iti təminatlı olur.

- **OT ÖRTÜYÜ-** Qaçış ciğirlərinin, stadionlar və idman meydançaları bölmələrinin (kortların) ot çıxından üst qatı (layı).

- **REKORTAN ÖRTÜK-** Qaçış ciğirlə-

**ÖRT**

rının və tullanmalar üçün bölmələrin rekortan sintetik materialdan hazırlanmış, yaxşı yaylı xüsusiyyəti olan üst layı (qatı).

- **TARTAN ÖRTÜK-** Qaçış cığırlarının, tullanmalar üçün bölmələrin və idman meydançalarının tartan sintetik materialdan hazırlanmış, yaxşı yaylı xüsusiyyəti olan üst qatı (layı).

**ŞLEMİN ÖRTÜYÜ-** Şort-trekdə konkisürənin şleminin üzərinə həmin yarı iş tirakçısının nömrəsi qeyd edilmiş sintetik materialdan hazırlanmış xüsusi təbəqə.

**QAYIĞIN ÖRTÜYÜ-** Akademik avarçəkmədə əvvəlcə qayıqların forması hazırlanır, sonra isə ona müxtəlif materiallardan örtük hazırlanır.

- **QAYIĞIN KLINKER ÖRTÜYÜ-** Qayıq karkasının örtüyü burnundan dal tərəfinə qədər bütöv nazik lövhələrdən hazırlanır.

- **SKİF QAYIĞININ ÖRTÜYÜ-** Qayıq karkasının örtüyü fanerdən və ya plastmas materialdan hazırlanır.

**YAXT ÖRTÜYÜ-** Yaxtin korpusunun dibini və bortunu örtən üzlük. Taxta yaxta üz çəkilməsi və qalad və ya vnakra ilə (qıraq qıraqa) yerinə yetirilir. Böyük olmayan yaxtlar üçün bir sıra hallarda şpanqoutlarsız başa gəlməyə imkan verən spon üzlülklər tətbiq olunur. Müasir yaxtlarda matrisdə hazırlanmış laylı plastmas üzlülklərdən geniş istifadə edilir.

**ÜSTƏLƏMƏ-** Güləşçinin fənd (atma və ya çevirmə) tətbiqi nəticəsində rəqibin üstündə qalması anında icra etdiyi eks hücum hərəkəti.

**ÜSTÜ ÖRTÜLMƏ-** Şahmatda “odu öz üzərinə götürən” oyunçu piyadaları

**ÖTÜ**

irəli çəkmək yolu ilə öz fiqurlarını rəqibin uzaqvuran fiqurlarının hücumundan müdafiə edir.

- **DƏSTƏYİN ÇİYİN QURŞAĞI**

**İLƏ ÖRTÜLMƏSİ-** Ağırılıqqaldıran ştanqı qaldıran zaman qoldan qabaqda xəyalı vertikal xəttin dağılma amplitudasının artmasına səbəb olur, nəticədə aləti yüksək hündürlüyə qaldırmaq üçün şərait yaranır.

- **PƏRİN ÖRTÜLMƏSİ-** Akademik avarçəkmədə pərin ağızının bir qədər vertikaldan uzaqlaşlığı və suyun səthini örtdüyü zaman işçi vəziyyəti. Pərin konstruktiv xüsusiyyətləri əldə edilir. Avarlanmanın başlangıcında pərin ağızı su ilə qaldırıcı gücün baş verməsini təmin edir, suya çox dərin getməsinə imkan vermir.

- **İZİN ÖRTÜLMƏSİ-** Buz üstündə mütləq idman rəqslerində və ya konklordə fiqurlu gəzismədə məcburi fiqurun cizgi elementlərinin əvvəlki izi dəqiq təkrar etməsi. Ayrı-ayrı izlər arasında məsafə az olduqca izin örtülməsi da-ha yaxşı alınır.

**ÖTÜRMƏ (TOPU, ŞAYBANI)-** Komandalı idman oyunlarında əsas texniki üsullardan biri ondan ibarətdir ki, oyunçu topu və ya şaybanı qarşılıqlı hücum fəaliyyətini inkişaf etdirmək üçün partnyor istiqamətinə göndərir.

- **ATILIB YOXLANILAN ÖTÜRMƏ-** Topun və ya şaybanın cinahdan rəqib qapısı qarşısında mərkəzə iti bucaq altında ötürülməsi. Bir sıra komandalı idman oyunlarında tətbiq edilir.

- **QOL ÖTÜRMƏSİ-** Bir çox komandalı idman oyunlarında topun və ya şaybanın hücum üçün əlverişli vəziyyətdə

**ÖTÜ****PAD**

olub qapıya və ya səbətə sala bilən partnyora ötürülməsi.

**- TENNİSCİ TƏRƏFİNDƏN TOPUN ÖTÜRÜLMƏSİ-** Tennisçinin topa raketka ilə toxunduğu və ona verdiyi istiqaməti dəqiqləşdirdiyi məqamdan başlayan hərəkət fazası.

**- ESTAFETİN ÖTÜRÜLMƏSİ-** Estafet qaćışı texnikası olub çubuğun bir idmançıdan başqasına ötürülməsi zamanı süretin lap az itirilməsini təmin edən element.

**- ESTAFETİN ALTDAN ÖTÜRÜLMƏSİ-** Estafet çubuğunun eyni komandanın bir qaćıcısının o birisinin daxili tərəfdən açılmış ovcuna altdan ötürülməsi.

**- ESTAFETİN ÜSTDƏN ÖTÜRÜLMƏSİ-** Estafet çubuğunun eyni komandanın bir qaćıcısı tərəfindən yoldaşına daxili tərəfi açılmış ovcuna üstdən verilmə üsulu.

**- ESTAFETİN ƏLDƏN - ƏLƏ QOYULMASI İLƏ ÖTÜRÜLMƏSİ-** Estafet çubuğunun bu ötürmə üsulu onu sağ əllə qəbul edib partnyora sol əllə ötürməkdən ibarətdir.

**ÜZGÜÇÜLKƏDƏ ESTAFETİ ÖTÜRƏMƏ-** İdmançı öz estafet mərhələsini başa vuran məqam əli ilə kontakt panelinə toxunmalıdır; start götürən idmançı start tumbasından itələnməni başa çatdırmalıdır. Estafet iştirakçılarından birinin əli ilə kontakt panelinə toxunması və digər iştirakçının start tumbasından itələnməsi güclü üzgütülərdə praktik olaraq eyni vaxtda (0,10-0,25 san. fərqli) baş verir.

**VAXTI ÖTURMƏ (KEÇİRMƏ)-** Şahmat və damada həm saatla, həm də yazışma üzrə oyunda rəqiblərdən biri-

nin ayrılmış vaxt ərzində müəyyən sayda gedişlər etmek tələbini icra edə bilməməsi. Vaxtı ötürən oyunçuya məğlubiyət verilir.

**ÖTÜRÜCÜ. QAYIQ ÖTÜRÜCÜLƏRİ-** Akademik qayıqın bortuna bərkidilən kronşteyn (dirsək). Ötürucülər adətən beş mildən hazırlanır.

**ÖYRƏTMƏ. ATI TƏLİMƏ ÖYRƏTMƏ-** Cavan atı yəhər altında işə öyretmə.

**HƏRƏKƏTLƏRLƏ ÖYRƏTMƏ-** Öz hərəkətləri ilə idarəetmənin səmərəli üsullarının sistemli mənimsənilməsinə, zəruri hərəki vərdişin, bacarığın, elcə də bu proseslərlə əlaqəli biliyin qazanılmasına yönəlmüş pedaqoji proses.

**ÖZÜL. RAKETKANIN ÖZÜLÜ-** Stolüstü tennis oyunu üçün raketkanın ağacdan (çoxlaylı fanerin bütöv parçasından və ya eyni qalınlıqlı lövhədən) hazırlanmış bərk səthinə və raketin dəstəyinə əlavələr yapışdırılmış özül.

**ÖZÜNÜ ƏLƏ ALMA-** İdmançının çətin məqamlarda özünü itirməmək, öz hərəkət və emosiyalarını idarə etmək bacarığında ifadə olunan iradi keyfiyyəti.

# Pp

**PADDOK-** Atları startdan əvvəl gəzdirmək və yəhərləmək üçün çəpərlənmiş meydança.

**PALTAR. RƏQS PALTARI-** Partnyor qadının yarış qaydalarına uyğun geyimi. Standart və Latin-amerikan yarış proqramları üçün ayrıdır.

**PAM**

**“PAMPİNQ” (1)-** Yelkən yarışları termini. Yürüş prosesində «Pampinqin» töbibi yaxtin sürətini artırmaq məqsədilə istənilən yelkənin arasıkəsilməz və ya tez-tez təkrar edilən yığışdırılması və ya boşaldılması yelkən yarışları qaydaları ilə qadağandır.

**“PAMPİNQ” (2)-** Kulturist treninqi termini. Məşq edilən sahəyə qanın yığılması sayəsində əzələ (əzələlər qrupu) kütləsinin müvəqqəti artması oynaqların qanla maksimal dolmasına hesablanmış bir neçə təmrinin orta və ya yüksək sayıda təkrarı hesabınadır. Yarış podiumuna çıxmazdan əvvəl əzələlərə təsirlilik vermək üçün “kosmetik” final vasitəsi kimi istifadə olunur.

**PANEL. KONTAKT PANELİ-** Hovuzda üzgüçülük çığının mərkəzi üzrə yerləşdirilmiş, dönmələr və finiş üçün nəzərdə tutulmuş şit (eni 2,40 m, hündürlüyü 0,90 m, qalınlığı 1 sm). Kontakt paneli elektron qurğu ilə təchiz olunur, istənilən nöqtədə həssasdır, əl və ya ayaqla yüngül toxunmanı da qeydə alır. Hər bir iştirakçının üzməsi üzrə aralıq və son nəticələrini yazıb qeyd etməyə imkan verir.

**PAR-** Qolfda nəticəni və oyunçuların səviyyəsinin qiymətini hesablamaq üçün həmişə istifadə edilən şərti normativ. Qolfçünün topu bir çalaya və ya uğurlu oyun zamanı bütün çalalara diyirlətmək üçün vurmali olduğu zərbələrin sayını göstərir. Bir çala üçün par belə müəyyənləşdirilib: əgər məsafə Tİ-dən QRİN-ə qədər 200 m-dən çox deyilsə, oyunçu qri-nə bir zərbə ilə düşməli, əgər 400 m-ə qədərdisə iki zərbə ilə, yox, əgər daha

**PAR**

azaqdırısa üç zərbə ilə düşməlidir. Qrində oyunçuya topu çalaya diyirlətmək üçün əlavə daha iki zərbə verilir. Bütün çalallara parların cəmi meydanın ümumi parını təşkil edir (bir qayda olaraq, 18 çalalı standart meydan 72 para bərabərdir).

**PARAFİN-** Mumaoxşar maddə, son həddinə çatdırılmış karbohidrogen qarışığı. Xızək yağı həli. Xızəyin sürüşən səthinə çəkilən zaman ən yaxşı süzüb getmə əldə etməyə imkan verir. Əsas yağ kimi istifadə olunur.

**PARAQRAF-** Konkilərdə təknəfərlik fiqurlu sürüşmədə bir düz uzanaqlı ayaqla üç dairədən ibarət məcburi fiqur. Ayağın bir təkanı ilə 1,5 çevrə icra olunur: əvvəlcə mərkəzi çevrənin yarısı, ardınca, tarım çəkəndən sonra kənar çevrələrdən biri icra olunur. Sadə paraqraflar və dönmələr daxil edilməklə paraqraflar bunlardır: troyek, qövslər, ikidəfəlik troyeklər və ilgək.

**- İKİDƏFƏLİK ÜÇLÜKLƏRLƏ PARAQRAF-** Konkilərdə təknəfərlik fiqurlu sürüşmədə ayağın bir təkanı ilə icra edilən 1,5 çevrəli üç dairədən ibarət məcburi fiqur. Fiqurun kənar dairələri üçlüyün iki dönməsindən ibarət olmaqla onları üç bərabər hissəyə bölür. Kəskin dönmələr dairənin mərkəzinə tərəf istiqamətlənir. İrəli-xaricə təkanla arxaya-xaricə, təkanla başlayan ikidəfəlik üçlüklərə paraqraflar bir-birindən fərqlənir.

**- İLGƏKLİ PARAQRAF-** Konkilərdə təknəfərlik fiqurlu sürüşmədə ayağın bir təkanı ilə 1,5 çevrəsi yerinə yetirilən üç dairədən ibarət məcburi fiqur. Fiqurun kənar dairələrinin zirvələri fiqurun uzununa oxunda yerləşən ilgək

**PAR**

dönmələrindən ibarətdir. İrəli-xaricə və arxaya-xaricə gedişləri ilə başlayan ilgəkli paraqraflar ayırd edilir.

**- QÖVSLƏRLƏ PARAQRAF-** Konkilərdə təknəfərlik fiqurlu sürüşmədə ayağın bir təkanı ilə 1,5 çevrəsi icra edilən üç dairədən ibarət məcburi fiqur. Fiqurun kənar dairələrinin zirvələri orta dairənin mərkəzindən istiqamətlərin və fiqurun uzununa oxu boyunca qövslü dönmələrin tərkibində olur. Qövslərlə irəli-xaricə və irəli-daxilə təkanlardan başlayan paraqraflar fərqləndirilir.

**- ÜÇLÜKLƏRLƏ PARAQRAF-** Konkilərdə təknəfərlik fiqurlu sürüşmədə ayağın bir təkanı ilə 1,5 çevrəsi icra edilən üç dairədən ibarət məcburi fiqur. Fiqurun kənar dairələrinin zirvəsi orta dairənin mərkəzinə yönəlmış və fiqurun uzununa oxunda olan üçlüklü dönmələr tərkibindədir. İrəli-xaricə və irəli-daxilə təkanla başlayan üçlüklərlə paraqraflar fərqləndirilir.

**PARAMETR. DİSTANSİYANIN PARAMETRLƏRİ-** İdman səmttapmasında distansiyanın uzunluğu və profili, nəzarət məntəqələrinin miqdarı, qalıbin gözlənilən vaxtı, qidalanma məntəqələrinin düzülüşü, tibbi yardım, radio-nəzarət və nişanlanmış sahələrin varlığı ilə xarakterizə olunan göstəricilər.

**PARAŞÜT-** Yerə enməni dəqiqliklə icra etməyə imkan verən, tullanmalarda və enmənin sürətini azaltmaq məqsədi-lə uçucu kimi istifadə edilən alət.

**PARK BAĞLIÐIÐIR-** Yarışda iştirakçıların öz avtomobilərini nəzarət edilən dayanacağa getirməyə borclu olduqları yer.

**PARKUR-** Maneələri dəf etmək üzrə

**PAR**

yarışda maneələrin sayını, hündürlüyü, eni və tipini, sıra nömrəsini, ardıcılılığını, distansiyanın uzunluğunu, hərəkətin sürətini, həmin yarışlar və qaydaları haqqında nizamnaməyə uyğun vaxt normasını müəyyənləşdirən marşrut. Marşrut etraflı, yaxşı düşünülmüş olmalıdır ki, döngələrdən maneələrə ya-naşma münasib sayılsın, birinci maneə start xəttinə, sonucusu isə finiş xəttinə çox yaxın olmasın, maneələr parkurun bütün distansiyalarında bir bərabərdə qoyulsun. Konkur meydanında bütün maneələr hakimlərə yaxşı görünməlidir.

**PARTER-** Yunan-Roma və sərbəst güləşmədə dizləri üstə dayanan və əlləri ilə xalçaya dirənən güləşçinin vəziyyəti.

**- ALÇAQ PARTER-** Dizləri üstə dayanan və saidləri ilə xalçaya dirənən güləşçinin vəziyyəti.

**- HÜNDÜR PARTER-** Dizləri üstə dayanan və düzləndirilmiş əllərinin ovucları ilə xalçaya dirənən güləşçinin vəziyyəti.

**PARTERƏ SALMA-** Güləşçi ayaq üstə bu texniki fəaliyyət nəticəsində rəqibini parterə salır.

**- DARTARAQ PARTERƏ SALMA.** Güləşçi ayaq üstə rəqibini ani bir hərəkətlə özünə tərəf yaxud yan tərəfə dartaraq parterə salır.

**- FIRLANARAQ PARTERƏ SALMA-** Güləşçi ayaq üstə rəqibin qolundan sallanaraq arxaya əyilir, şaquli oxu etrafında firladaraq onu arxasında xalçaya yıxmaqla parterə salır.

**- QOL ALTINDAN KEÇƏRƏK PARTERƏ SALMA-** Güləşçi ayaq üstə rəqibin qol altından arxaya, yaxud böyrünə keçərək onu parterə salır.

**PAS****PAS**

**PARTİYA (1)-** Voleybol və stolüstü tennisdə tərəflərdən birinin voleybolda 25 xal, stolüstü tennisdə 21 xal (ən azı 2 xal üstünlükələ) toplamalı olduğu vaxta görə matçın bir hissəsi.

**PARTİYA (2)-** Şahmat və damada öhdəsində taxta və fiqurlar, piyadalar, damalar komplekti olan iki rəqib arasında mübarizə prosesi.

**- KONSULTASIYA PARTİYASI-** Şahmatçılar (konsulantlar) qrupu tərəfindən bir və ya iki tərəfli aparılan partiya.

**- TƏXİRƏ SALINMIŞ PARTİYA-** Axırqa qədər oynanılmamış və sonralar davam etdiriləcək şahmat və ya dama partiyası.

**- YÜNGÜL PARTİYA-** Şahmat və damada hansısa yarışdan kənar oynanılan, yəni rəsmi xarakter daşımayan partiya.

**PARTİYA (3)-** Şahmat və damada oyun vaxtı əvvəldən sonra qədər edilmiş gedişlərin yekunu.

**PARTİYA (4)-** Oyunun debütdə müəyyən inkişafını xarakterizə edən, söz birləşmələrində işlənən spesifik şahmat və dama termini.

**- ƏKS ŞƏHƏR PARTİYASI (RD)-** 1.cb4 fe5 2.ef4 gf6 (və ya ef6) 3.ba5 fg5 4.bc3 g:e3 5.d:f4 gedişləri ilə xarakterizə olunan debüt.

**- İNGİLİZ PARTİYASI-** 1.e4 e5 2.Kf3 Kc6 3.c3 gedişləri ilə xarakterizə olunan şahmat debütü.

**- İSPAN PARTİYASI-** 1.e4 e5 2.Kf3 Kc6 3.Cb5 gedişləri ilə xarakterizə olunan şahmat debütü. Əsas davamı: 3.....Kd4 (Berda müdafiəsi), 3.....Cc5 (Kordelya müdafiəsi), 3....f5 (taxça qambiti), 3...Kf6 (Berlin müdafiəsi), 3.....d6 (Steynis müdafiəsi), 3.....Cb4 (Alapına sistemi). Davamı aşağıdakı gedişlərlə bağlıdır: 3....a6 4.C:c6 (dəyişdirmə variantı), 3....a6 4.Ca4 4.Cc5 5.0-0 (Meller sistemi), 3....a6 4.Ca4 d6 (Steynisin yaxşılaşdırılmış müdafiəsi), 3....a6 4.Ca4 Kf6 (baş variant), 3....a6 4.Ca4 Kf6 5.0-0 K:e4 (açıq variant), 3....a6 Ca4 f5.

**- İTALYAN PARTİYASI-** 1.e4 e5 2.Kf3 Kc6 3.Cc4 Cc5 gedişləri ilə xarakterizə olunan şahmat debütü.

**- KÖHNƏ PARTİYA (RD)-** 1.cd4 dc5 2.bc3 ed6 gedişləri ilə xarakterizə olunan debüt.

**- MƏRKƏZİ PARTİYA (RD)-** 1.cd4 fg5 2.gf4 gf6 3.bc3 hg7 4.cb2! gedişləri ilə xarakterizə olunan debüt.

**- RƏDD EDİLMİŞ ƏKS ŞƏHƏR PARTİYASI (RD)-** 1.cb4 fe5 2.ef4 ba5 gedişləri ilə xarakterizə olunan debüt.

**- RUS PARTİYASI-** 1.e4 e5 2.Kf3 Kf6 gedişləri ilə xarakterizə olunan şahmat debütü. Əsas davamı: 3.K:e5 d6, 3.d4 (Steynis sistemi).

**- ŞƏHƏR PARTİYASI (RD)-** 1.cd4 dc5 2.bc3 fg5 3.cb4 gedişləri ilə xarakterizə olunan debüt.

**- SOTLAND PARTİYASI-** 1.e4 e5 2.Kf3 Kc6 3.d4 gedişləri ilə xarakterizə olunan şahmat debütü.

**- VYANA PARTİYASI-** 1.e4 e5 2.Kc3 gedişləri ilə xarakterizə olunan şahmat debütü.

**PARTNYOR-** İdman oyununun iştirakçısı, komandada yoldaş, qoşa və ya qrup təmrinlərində kimlərləsə birgə çıxış edən şəxs.

**PAS- bax. Topu (şaybanı) ötürmə.**

**PASSAJ-** Yarış programına at öyrətmə-

**PAS**

nin daxil edildiyi ali atsürmə məktəbi hərəkəti. Sapma və bilek oynaqlarının aksentrik bükülməsi ilə, eləcə də hər tempdə diaqonal ardıcılıqla (ayaqların diaqonal qoşa hərəkəti) çox toplu, qısalıdırmuş, yüksək löhərəm yeriş. Fəal, qeyri-iradi, elastik, qəşəng, zərif hərəkət.

**PASODOBL-** 1. Buz üstündə 28 addımdan ibarət məcburi idman rəqsi. Hər biri dörd saya qədər 28 takt və ya iki zərbəli say üzrə 56 takt tempində icra olunur. Müsiqi müşayiəti 4/4 və ya 6/8 marşıdır. Yarışıda 3 seriya icra olunur. 2. Latin- amerikan programına daxil edilən idman rəqsi. Müsiqi ölçüsü 2/4 (3/4, 6/8), temp beynəlxalq qayda üzrə dəqiqədə 62 taktdır (124 zərbə), məsləhət görülən temp dəqiqədə 60-62-dir.

**PASSİROVKA-** Akrobatikada texniki üsul. Altdakı akrobatın üstdəkinin ayaqlarla təkanından sonra onun dayağı çıxısını yüngülləşdirmək üçün ayaqları və əllərini tez bükəməsi.

**PASSİVLİK-** Güleşçilərin görüşdə fəndlərə real cəhdlərin olmaması. Samboda passivlik “görüşdən boyun qaçırmama” kimi, cüdoda “görüşdən xəbərsizlik” kimi şərh edilir.

**PAT-** Şahmat taxtasında gediş növbəsi olan tərəflərin bütün piyada və fiqurlarının (o cümlədən, şah altında durmayan şahı) irəliləmək imkanından məhrum olması. Pat baş verən partiyada heç-heçə qeydə alınır.

**PATT-** Qolf oyununda qrində icra edilən zərbə. Topu çalaya diyirlətmək üçün tətbiq edilir.

**PATENT-RİF-** Yaxtda riflərin götürülməsini asanlaşdırın və tezləşdirən qurğu.

**PAU**

Qikin metala tutulmuş dabanında quraşdırılır və qiki dordan ayırmadan qrotun alt hissəsini ona sarımaq üçün fırlanmağa imkan verir.

**PATRON-** Giliz vasitəsilə güllə, barıt atımı və kapsul (piston) bir bütöv tam həlinda birləşdirilir. Müxtəlif kalibrli və formalı patronlar pistoletlərdən, idman və ov tüsənglərindən atəş açmaq üçün nəzərdə tutulur.

- **BOŞ PATRON-** Gulləsi olmayan patron. Silah tədris məşğələlərində işlədirilir.

- **BÖYÜK KALİBRLİ PATRON-** 7,62-11,43 mm kalibrli patron.

- **KİÇİK KALİBRLİ PATRON-** 5,6 mm kalibri olan patron. Kiçik kalibrli patronlar gilizin uzunluğundan asılı olaraq uzun və ya qısa ola bilir.

- **MƏQSƏDLİ PATRON-** Yüksək döyüş keyfiyyəti olan, xüsusi hazırlanmış patron.

- **MƏRKƏZİ ATƏŞLİ PATRON-** Gilizin mərkəzinə cəld zərbə zamanı alışan pistonlu patron.

- **UNITAR PNEVMATİK PATRON-** Gilidə zərbə vuran elementi, hava enerjisini və qapağı əməli birləşdirən pnevmatik silah patronu.

- **ÜMUMİ PATRON-** Kütləvi, seriya ilə istehsal edilən patron.

- **YAN ATƏŞ PATRONU-** Gilizin kənarına cəld zərbə zamanı alovlanan piston patronu (adətən, kiçik çaplı).

**PAUERLIFTİNQ-** İdman növü. Güc tətbiq edilən üçnövçülük. Üç təmrin daxildir: ciyinlərdə stanqla çöməlmə, skamyada uzanaraq stanqı jím etmə və stanqı körpücükdən ayırma (darti qüvvəsi).

**PAUZA. TƏKBƏTƏK MÜBARİZƏ-**

**PAY**

**DƏ PAUZA-** Armsport üzrə yarışda referi hər hansı səbəbdən yapışmanı dayandırın zaman idmançının 30 san. ərzində istirahət etmək hüququ vardır.

**PAYA- 1.RD-də ağ (qara) dama c5 (14)** qarşı tərəfin rəqib damaları a5 və a7 və ya a5 və e7 (h2 və h4 və ya d2 və h4); **BD-də ağ (qara) 24 (27)** rəqib damalarını saxlayan 15 və 25 (26 və 36). RD-də debüt: 1.cd4 ba5 2.dc5 d:b4 3.a:c5 gedişləri ilə xarakterizə olunur. 3.Fransız debütündə gedişləri ilə xarakterizə olunan 1.34-30 20-25 2.30-24 19:30 3.35:24.

- **ƏKS PAYA (RD)-** 1.cb4 fe5 2.gh4 ef4 3.e:g5 h:f4 gedişləri ilə xarakterizə olunan debüt.

- **MAİLİ PAYA-** Rəqibin düşərgəsinə keçən (RD. 6-ci sıra, BD. 8-ci sıra), orada bir dəfəyə üç və ya iki damanın qarşısını alan (A: f6, Q.: d8, h6, h8) dama.

- **RƏDD EDİLMİŞ PAYA-** 1.cd4 ba5 2.bc3 ab6 3.ab2 və ya 1.cd4 ba5 2.ef4 gedişləri ilə xarakterizə olunan debüt.

**PAYACIQ-** Möhkəm elastik materialdan (daha yaxşı, rezindən) manəə rolunu oynayan konus və ya silindr.

**ATMALARI ÖLÇMƏK ÜÇÜN PAYACIQ-** Metal və ya ağacdən hazırlanmış alətin (qumbaranın, disk, nizə, çəkic və ya yadronun) torpağa dəyən yeriñə sancılan çubuq.

**PAYOL-** Yaxtin içərisində dibini zədələnmələrdən qoruyan, çıxardılıb taxila bilən döşənək.

**PAZ-** Dama oyununda məsələ həlli üsulu olub tək damkanı bağlamaq üçün xarakterikdir (A.: D.a5, qəbul b2, c1, e3; Q.:D.a3, qəbul c5. 1.ab4 iki qara dama arasına paz vuran kimi, 1...cd4 2.e:c 5x).

**PED**

**PEDAL-** İdmançının ayaq əzələlərinin gücünü sürgü qolu vasitəsilə valın oxuna ötürən velosiped detali.

**PEDALI İŞLƏTMƏ-** Ayaqların gücünü velosipedin pedallarına salma. Pedala tətbiq edilən güc bütün nöqtələrdə pedal oxu ilə xarici çəkilən xəyalı çevrəyə yönəlməlidir və imkan daxilində bu çevrənin bütün nöqtələrində sürgü qollarının bərabər ölçülü hərəkətini təmin etməlidir.

- **PEDALI İMPULSLU İŞLƏTMƏ-** Pedalı işlətmə üsulu. Ön və arxa zonada eyni vaxtda pedalı işlətmə velosipedçi tərəfindən gücün aksentirik əlavəsi sayılır. Şose yürüşlərində əzələlərin işində dəyişiklik variənti kimi istifadə olunur.

- **PEDALI ƏTALƏTLİ İŞLƏTMƏ-** Pedalı işlətmə üsulu. Velosipedçi pedalı ətalət üzrə ayaqlarının kütləsi hesabına arxa zonada pedalın yuxarı çəkilməsi üçün yalnız əzələ gücü sərf edir. Yüngülləşdirilmiş şəraitdə - külək üzrə, gedişdə enişlərdə, qrupla, komanda ilə və başqa texniki variantlarda sürmə zamanı tətbiq edilir.

- **PEDALI DAİRƏVİ İŞLƏTMƏ-** Pedalı işlətmənin ən effektli üsulu. Pedalı işlətmə zamanı velosipedçinin bütün çevrə boyunca güc sərf etməsi (bütün əsas və aralıq zonalarda). İşdə böyük olmayan sayda əzələ qrupları iştirak edir. Velosipedçilər yürüş sürətini artırmaq lazıim gələn situasiyalarda tətbiq edirlər.

- **PEDALLARDA DAYANARAQ PEDALI İŞLƏTMƏ-** Pedalı işlətmənin ən təsirli üsulu olub pedalları fırlatmaq üçün velosipedçi əzələ qüvvəsindən başqa öz gücündən və bədən kütləsindən də istifadə edir. Süreti kəskin artırmaq zərurəti olanda və yoxuşları dəf edərkən tətbiq edilir.

**PEL****PƏN**

**- “RƏQQASƏ” ÜSULU İLƏ PEDALI İŞLƏTMƏ-** Velosipedçinin yəhər üstündə dayanaraq pedalı işlətmə üsulu. Bədən kütləsinin ümumi mərkəzini bir pedaldan o birisinin üstünə salmaq yolu ilə icra olunur. Yoxuşları aradan qaldırarkən tətbiq edilir.

**PELENQ**

**- HƏQİQİ PELENQ-** Həqiqi meridianın şimal hissəsi- müşahidəçi ilə oriyentirdən keçən vertikal səth arasındaki bucaqla müəyyənləşən oriyentir istiqaməti. Dairəvi dərəcə sistemi üzrə hesablanır.

**- KOMPAS PELENQİ-** Saat əqrəbi istiqaməti üzrə kompas meridianının şimal hissəsindən oriyentir istiqamətə qədər hesablanan həqiqi üfüqi müstəvidə bucaq. Dairəvi dərəcə sistemində hesablanır.

**- MAQNİT PELENQİ-** Maqnit meridianının şimal hissəsindən saat əqrəbi üzrə oriyentir istiqamətə qədər hesablanan həqiqi üfüqi müstəvidə bucaq.

**PELENQATOR-** Yaxtdan görünən obyektlərin və göy cisimlərinin pelenqləri (istiqamətləri) müəyyənləşdirməsi üçün cihaz. Pelenqatora görə cisimlərə istiqamət bucaqlarını müəyyənləşdirmək olur.

**PELETON-** Qrupla şose yürüşündə velosiped yürüşçülərinin əsas qrupu.

**PELOTA-AL-SESTO-** Bir çox cəhətdən basketbolu xatırladan komandalı idman oyunu. 12x24 m ölçülü meydança 3 zonaya bölünür. Yan zonaların mərkəzində 50 sm diametrde 3,3 m hündürlükdə halqalı dirəklər var. Komanda 6 oyuncudan (hər zonada 2 nəfər) ibarətdir. Zonadan zonaya keçmək qadağandır. Topun apalması 3 san. ilə məhdudlaşır. Oyun 30 dəqiqə olmaqla 2 dövrə

davam edir. Rəqibin halqasına çox top atmayı bacaran komanda qalib gəlir.

**BASK PELOTASI-** Xüsusi zalda topla idman oyunu. Top yan divardan və döşəmədən sıçrayandan sonra növbə ilə xüsusi raketkalarla geri qaytarılır. Oyunun məqsədi topa elə ucuş istiqaməti verməkdir ki, onu rəqib qəbul edə bilməsin.

**PELYAM-** At ləvazimatı detali, qantarrəgsiz getməyə imkan verən mütəhərrik yüyən ağızlıqlı dəhnə.

**PENALİZASIYA-** Avtomoto idmanında idman hakimlərinin rəqlamentə tabe edilmiş fəaliyyəti.

**PENALTİ-** **Bax. onbirmetrik zərbə. mini futbol və futzalda 6 metrik zərbə.**

**PERİOSTİT-** Qan təchizatının pozulması. Damarda keçiriciliyin yüksəlməsi və qışanın six lifli birləşdirici toxunmasının qidalanmasının distrofiyası ilə xarakterizə olunan sümüküstü iltihab, sümük qışasında patoloji proses.

**PERSEPSİYA-** Gerçekliyin hissəyatda və qavrayışda əks olunması; çox vaxt qavrayışın sinonimi kimi istifadə olunur.

**- SOSİAL PERSEPSİYA-** İdmançının öz oyun yoldaşlarını, rəqiblərini, özünü, komandasını və s. qavrama, başa düşmə və qiymətləndirməsi.

**PEYS-** Atın hərəkət sürəti. “Peys hissi” idmançının qiymətli keyfiyyəti olub saniyəölçən olmadan atın hərəkət sürətini çox dəqiq müəyyənləşdirməyə və uzun distansiyalarda atın gücünü düzgün bölgüşdurməyə imkan verir.

**PƏNCƏ. AYAQ PƏNCƏSİ-** Dayama və yeriş zamanı dayağa xidmət edən ayağın topuq çıxıntısından aşağıdakı alt hissəsi.

**PƏN**

**BOKSU PƏNCƏSİ-** Zərbələrin gücünü zəiflətmək üçün mərkəzdə dəyirmi hədəfi olan yumşaq içlikli, yumru formada xüsusi alət. Boksçu pəncəsi, əsasən dəqiq zərbələri məşq etmək, həmçinin məşqçi tərəfindən pəncə ilə zərbələri yamsılama zamanı müxtəlif müdafiə hərəkətlərini təkmilləşdirmək üçün nəzərdə tutulur.

**PƏR-** Gəminin dal tərəfindən klinə bərkidilən, fiqurlu plastinka təşkil edən gəmi konstruksiyasının hissəsi (adətən paraleloqram, düzbucaqlı və s. formasında). Pər hərəkət istiqamətinin saxlanılmasında qayığın dayanaqlığını çox artırır.

**AVARIN PƏRİ-** Avarın suya bilavasitə təsir göstərən hissəsi. Avarın işçi tərəfi suda yerdəyişmə zamanı böyük müqavimət üçün yastı hazırlanır. Pərin əks tərəfi avarçəkmənin sonunda, əksinə, suya daha az təsir etmək üçün əyilmiş olur.

**- ÜSTÜ ÖRTÜLMÜŞ AVAR PƏRİ-** Pəri suda gəzdirərkən o, vertikaldan 3-4 dərəcə artıq kənarə çıxır ki, bunun nəticəsində də pərin “üstü örtülür” və suyun üstündə dayaq tapmayaraq sürüşüb keçir. Bu hal ya qayığın düzgün hazırlanmamasından, ya da avarçının texniki səhvindən baş verir.

**SÜKAN PƏRİ-** Qayığın dal tərəfinə bərkidilən və yaxtın idarə edilməsinə xidmət edən plastina (taxta, metal və ya plastmasdan).

**- SÜKANIN QALDIRICI PƏRİ-** Şvert -botun sükan qurğusu hissəsi. Sükan qutusunda üfüqi oxda asılı qalır.

**PƏRDƏ. ALÜMİNİLƏŞDİRİLMİŞ, İSTİLİK KEÇİRMƏYƏN NAZİK PƏRDƏ-** Alpinistlər və dağ turistləri-

**PİK**

nin məcburi qorunma zamanı pis havalarda çadır olmayanda istifadə etdikləri nazik pərdə.

**PƏRGAR-** Fiqrı konkinin önündə bir nöqtədə özünü cəmləşdirib döndüyü vaxt digər ayağı ilə çəvrənin xaricini çizir.

**PƏRSƏNG (1)-** Bir çox atıcılıq növlərində silahı tarazlaşdırmağa imkan verən metaldan hazırlanmış alət.

**PƏRSƏNG (2)-** Minici yarışlar haqqındakı nizamnaməyə uyğun olaraq öz çəkisi az olduğu təqdirdə müəyyən olunmuş çəkini düzəltmək üçün qurğuşun plitka şəklində əlavə yük götürür.

**PƏYƏ. “QOYUN PƏYƏSİ”-** At idmanı üzrə yarışlarda meydançada çəpərlərlə hasarlanmış örtülü manəə. 2 templə ortadan qaldırılır.

**PXUMSE (PUMSE)-** Txekvondoda texniki komplekslərdən ibarət standart təmrinlər.

**PIAFFE-** Ali atsürmə məktəbi hərəkəti - yerində pasaj miniyə öyrətmə üzrə yarış programına daxil edilir. Örtülü sağrı altında atın fəal dal ayaqları böyük sərbəstlik və mütəhərriklik öncəsi yüngülləşdirilərək gövdənin altına gətilir. Hər diaqonal ayaq cütlüyü dözümlülük göstərir, bazuönü üfüqi xəttə yaxınlaşır, dal tərəfi yüksək nöqtəyə çatır, başı dik, atın ağızı ilə kontakt yumşaq olur. Arxa ayaqlar qabaq ayaqlardan yüksək qalxmamalıdır. Yırğalanmaya yol verilmir.

**PIVOT- bax. İdman rəqslərində dönmə.**

**PİK (1)-** Dağın şış uclu zirvəsi.

**PİK (2)-** Hər hansı bir fəaliyyətin qısa müddətli yüksəlməsi.

**PİK**

**- İDMAN FORMASININ PİKİ-** İdmançının əla idman formasında ən yüksək nəticələrə çatmasını müəyyənləşdirən əməli vəziyyəti. Xarici və daxili mühitin çox mühüm amillərinin birləşməsi ilə bağlıdır.

**- YÜK PİKİ-** Məşqin müəyyən dövründə ən yüksək məşq yükü.

**PİKTOQRAM-** 1. İdman səmttapmasında nəzarət məntəqələrinin yerini və distansiyaların bəzi texniki xüsusiyyətlərini bildirmək üçün tətbiq edilən **qrifik simvol**. 2. Hər hansı bir idman növünün simvolik təsviri.

**PİLLERS-** Köndələr tirlər altında göyərtəni saxlayan taxta və ya metaldan hazırlanmış vertikal (əmudi) dayaq.

**PİLLƏKƏN-** Mexanizmində aşağıdakı elementlər olan dama kombinasiyası: A.: damalar g1, h2, h4; Q.: Damka c1, e1, dama e7, h6 1.gf2 e:g3 2.h:f4 c:g5 3.h:d8x. **PİLON-** Su-xizək idmanı məşğələləri üçün katerdə ardına yedək ipi bərkidilmiş dor ağacı.

**PİLOT-** 1. Velosiped idmanında (şose) trasda veloyürüşü aparan, yürüşçülərə, hakimlərə və tamaşaçılara yürüşün gedisi barəsində kürəyindəki qrifel lövhəcik vasitəsilə informasiya verən motosikletçi. 2. Vəzifəsi bobu idarə etmək olan (ikinəfərlik və ya dördnəfərlik) ekipaj üzvü. 3. Ralli ekipajında birinci sürücü; istənilən avtoyürüşdə vəzifəsi avtomobili idarə etmək olan sürücü.

**PİLYARI-** Atları arasında bağlamaq üçün bir-birindən 1,5 m aralı quraşdırılıb yerə möhkəm bərkidilmiş iki davamlı taxta dirək (2,5 m hündürlükdə) əsasən, Vena Ali Atsürmə Məktəbi hərəkətinə ha-

**PİR**

zırlıq üçün tətbiq edilir. Uzun qırmancın yüngül toxunuşu ilə atın dal ayaqlarını gövdəsi altına yaxınlaşdırması qabaq ayaqların işini yüngülləşdirir, yaxşı piaffe alır.

**PİNQ-PONQ- bax. Stolüstü tennis.**

**PİRAMİDA-** 1. Akrobatik təmirin. Akrobatlardan fırlılar şəklində (kompozisiyalı) formalaşdırılmış qrupla yerləşməsi, partnyorların növbələşmə yolu ilə və ya eyni vaxtda bir-birinin çıxınə çıxmazı ilə düzəldilmiş və əvvəlcədən nəzərdə tutulmuş oturacağı çoxbucaqlı, yanları isə üçbucaqlı olan fiqur. 2. Ştanqı özündə saxlayan taxta və ya dəmir konstruksiya. 3. At idmanı yarışlarında bir-birinin ardınca yüksələn, başqa tərəfində isə azalan hündürlüklərlə yerləşən 3-5 atından, ağac və hasardan ibarət maneə. Hündürlüklü maneə olan piramidanın yarısı triplbar (üç hissəli), kvadriplbar (dörd hissəli) və s. adlanır. 4. Voltijirovkada hərəkətdə olarkən və ya yerində iki və daha çox idmançı tərəfindən düzəldilən fiqur.

**PİRS-** Bir ucu ilə sahilə birləşdirilən, gəmilərin bağlanması və dayanacağı üçün yanalma qurğusu.

**PİRUET (1)-** Konkilərdə təknəfərlik və qoşa fiqurlu gəzişmə elementi. Bədənin uzununa oxu ətrafında uzun müddətli fırlanma hərəkəti. Fırlamalar istiqamətdən asılı olaraq irəli (dayaq ayağı ilə kənara) və arxaya (sərbəst ayaqla kənara) bölünür. Piruetlər 3 əsas qrupa ayrılır: ayaq üstə, oturaraq (firfirə) və qaranquşvari vəziyyət. Bir və iki ayaqda icra olunur. Piruetlərin orijinal növləri vardır.

**- KONKİDƏN YAPIŞMAQLA PİRUET-** Konkilərdə təknəfərlik fiqurlu

**PİR**

sürüşmə elementidir, əsasən qadınlar tərəfindən icra olunur. Fiqurist qadın bir ayaq üzərində mövqedə sərbəst ayağının konkisinin qabaq dayağından bir və ya hər iki əli ilə onu yuxarı qaldıraraq fırlanma hərəkəti edir. Onu bu elementi ilk dəfə icra edən İsvəçrə fiquristikası Denis Bilmanın adı ilə "Bilman fırlanması" adlandırıllar.

**PİRUET (2)-** Sinxron üzgüçülük fiquru olub aşağıdakı əsas duruş və hərəkətlərdən ibarətdir: arxası üstə, bucaqla yuxarı, katalin dönəməsi, qatlanmış dizlə (gövdə qatlanmış vəziyyətdə) vertikal, köndələn ox ətrafında irəli 1/4 dövrə, qatlanmış dizlə bükülmə, arxası üstə.

**PİRUET (3)-** 360 dərəcə dönəməklə bükülib arxaya salto. bax. həmçinin **VİNT (3)**

- **İKİQAT PİRUET-** 720 dərəcə firanmaqla əyilib arxaya salto etmə.

- **ÜÇQAT PİRUET-** 1080 dərəcə firanmaqla əyilib arxaya salto etmə.

**PİRUET (4)-** Miniyə öyrətmə üzrə yarış programına daxil edilən ali atsürmə məktəbi hərəkəti. Cəmləşmiş toplu yerişlə və ya qalopla, iki izlə, radiusla daирə üzrə (360 dərəcədə) atın gövdəsi uzunluğuna bərabər hərəkət. Qabaq ayaqlar və xarici dal ayaq dönəmə oxuna xidmət edən arxa dal ayağın ətrafında hərəkət edir. Daxili arxa ayaq allürün hər taktında qalxır və öz izinə, ya da azacıq irəli düşür. At allürün ritmini, həzirlığını, impuls və hərəkətlərin kənarə çıxmاسını dayandırmalıdır.

**PISTOLET (1)-** Fərdi qısalılılı atıcı silahı növü (odlu, güləəatan, pnevmatik).

- **AVTOMAT PİSTOLET.** Atəş enerji-

**PİY**

si hesabına yenidən doldurulmadan atılan çoxgülləli pistolet.

- **XİDMƏTİ PİSTOLET-** 7,61 mm və daha böyük kalibrli mülki əsgəri (polis) silahı, gülə atıcılığı üzrə yarışda da istifadə olunur.

- **SƏRBƏST PİSTOLET-** 50 m-yə atəş açmaq üçün nəzərdə tutulmuş sərbəst konstruksiyalı təkgülləli pistolet.

- **START PİSTOLETİ-** Yarışın və ya məşq təmrinin başlanması və ya qurtarmasına işarə verməyə xidmət edən çoxgülləli siqnal cihazı.

**PİSTOLET (2)-** Gimnastik təmrin. Qatlanmış ayaq üstündə oturuş, o biri ayaq irəli çəkilmiş vəziyyətdə olur.

**PİTÇ-** Qolfda topu yüksək trayektoriya ilə sürətlə yaxına aparan nişanaalma zərbəsi.

**PİTÇER-** Beysbolda müdafiə olunan komandanın topu toxmaqla vurmaq üçün rəqibinə verən oyuncu.

**PİYADA-** Şahmat oyununda aşağı qıymətli döyüş vahidi. Şahmat taxtasında vertikal üzrə bir xana irəli gedir, başlanğıc vəziyyətdə birbaşa iki xana da gedə bilər. Rəqibin fiqurunu yalnız diaqonal üzrə bir xana irəli vurur. Rəqibin piyadasını kecidə vura bilər. Son üfüqi xəttə (ağ 8-ci, qara 1-ci) gəlib çıxmış piyada o dəqiqə şahdan başqa öz rəngində olan istənilən fiqura çevirilir. Qısalılmış əlaməti p-dir.

**PİYADA HÜCUMU-** Şahmat mübarizəsi üsullarından biri. O, hücum üçün hər şeydən əvvəl öz fiquruna yol açmaq və rəqib şahının daldanacağına dağıtmaq məqsədilə onun mövqeyinə qarşı yönəlir.

- **ASILMIŞ PİYADALAR-** Şahmat taxtasının bir üfüqi xəttində yanaşı dayanmış və eyni rəngdən olan başqa piya-

**PİY**

dalarla möhkəmləndirilməyən iki piyada.

- **AYRILMIŞ KEÇİCİ PİYADA-** Şahmat taxtasında rəqib şahından və yerdə qalan ağ və qara piyadalarдан uzaq düşmüş piyada.

- **BLOKADA EDİLMİŞ PİYADA-** Şahmat taxtası üzərində hərəkətlilikdən məhrum edilmiş piyada.

- **CƏMLƏŞDİRİLMİŞ PİYADA-** Şahmat taxtası üstündə hərəkətdən saxlanılmış piyada.

- **DAĞINIQ PİYADALAR-** Bir və ya bir neçə vertikal xətdə ayrılib qalmış eyni rəngli piyadalar.

- **DÖVRƏYƏ ALINMIŞ PİYADA-** Şahmat taxtası üzərində hərəkəti qarşısındakı xananı tutan rəqibinin fiquru və ya piyadası ilə ləngidilən piyada.

- **ƏLAQƏLƏNDİRİLMİŞ PİYADALAR-** Şahmat taxtasının qonşu vertikal xətlərində yerləşdirilmiş və bir-birini müdafiə etməyi bacaran bir rəngli piyadalar.

- **GERİDƏ QALMIŞ PİYADA-** Şahmat taxtasında qonşu piyadalar tərəfindən müdafiə oluna bilməyən qabağa getmiş piyada.

- **KEÇİCİ PİYADA-** Şahmat taxtasının eyni vertikal xəttində irəlidə olan, eləcə də yanında rəqibin iki qonşu piyadası olmayan piyada.

- **QOŞA PİYADA-** Şahmat taxtasının bir vertikal xəttində yerləşmiş bir rəngli iki piyada.

- **MÜDAFIƏ OLUNAN KEÇİCİ PİYADA-** Şahmat taxtasının qonşu şaquli xəttində yerləşmiş piyada tərəfindən müdafiə olunan keçici piyada.

**PLAN**

- **TƏCRİD OLUNMUŞ PİYADA-** Şahmat taxtasının qarşıq vertikal xətlərində öz rəngində olan, onu müdafiə etməyə qabil olmayan piyada.

**PİYLƏNMƏ (KÖKƏLMƏ)-** Beysbolda müdafiə olunan komandanın meydan oyunçusu tərəfindən qaçan və hücum edən komandanın bazadan kənardakı oyunçusuna topun atılması.

**PLAN. MƏŞQ PLANI-** Uzun sürən müxtəlif məşq dövrələrinin keçirilməsi ilə bağlı tədbirlərin əvvəlcə göstərilmiş sistemi, eləcə də əvvəlcə ayrı-ayrı məşq məşğələsinin keçirilməsi üçün tərtib edilmiş planı.

**GÖZƏYARI PLAN** - İdman oriyentirini tapmada əyani və ifadəli, lakin sxematik plana yaxın və ya yer sahəsinin xəritəsinin dəqiqliyinə görə tez alınma üsulu. Yüngül planşetdə sadə cihazların (kompasın, visir xətkeşin və s.) köməyi ilə yerinə yetirilir.

**PLANKA. TULLANMALAR ÜÇÜN PLANKA-** İdmançı tərəfindən şüvüllə və hündürlüyü tullanmalarda dayaqlarda quraşdırılmış ağaç, metal və ya plastmasdan hazırlanmış hamar plastin.

**QAYIĞIN TƏNZİMLƏYİCİ PLAN-KALARI-** Qayığın konstruktiv detalları. Bərabər ölçülü açılmış (yivlə və ya yivsiz) deşikləri olan metal plastin. İki planka qayığın bortu üzrə bərkidilir, üçüncüsi isə kil tirinə altdan bağlanır. Ayaqlar üçün dayaq plankalara bərkidilir.

**PLANŞET-** İdman səmttapmasında yarış vaxtı səmttapmanın dəqiqliyinə və sürətliliyinə imkan yaradan idman xəritəsini və ya onun çəkiliş dəlillərini, kompası və başqa cihazları rahat yerləş-

**PLAN**

dirmək üçün xüsusi şeffaf yastı çanta.

**PLANSİR-** Goyərtəsiz qayığın bortunun və ya yaxtin falşbortunun üst kənarını örtən taxta və ya tir.

**PLASSİROVKA. TOPUN PLASSİROVKASI-** Tennis oyununda topu rəqibin meydançasında arzu edilən istiqamətə vurma.

**PLASTİKLİK. HƏRƏKƏTİN PLASTİKLİYİ-** Harmonik uyğunluq, rəvanlıq, qovuşuqluqla ifadə olunan hərəkət gözəlliyi.

**PLASTIR.** Pauerliftinq üzrə yarışda istifadə edilən yapışan material. Əllərin ancaq baş barmaqlarına yapışdırmağa icazə verilir.

**PLATAN- bax. Qardaman.**

**PLATFORMA**

- **HİDRAVLİK PLATFORMA-** Alətin hündürlüğünü 1 m-dən 4 m-dək dəyişməyə imkan verən hidraulik dayaq üzərində quraşdırılmış vişka və ya tramplindən suya tullanmalar məşqi üçün meydança.

- **KONKİ PLATFORMASI-** Botinkaların bərkidildiyi konkinin iki hissədən (altıq və dabancıq) ibarət keçid detali.

- **VIŞKA PLATFORMASI-** Suya tullanmalar üçün təkan zamanı suyun səthindən 3; 5; 7; 5 və 10 m hündürlükdə tərpənməz, möhkəm qüllə meydançası. Platformanın arxa və hər iki yan tərəfi on kənarına 1,75 m qalana qədər tutacaqlarla kəsilir. Vişkaların müasir beton platformalarına sürüşkən olmayan möhkəm ağaç örtük salınır.

**PLATO-** 1.Yayla - dəniz seviyyəsinindən xeyli yüksəkdə yerləşən və məhdud çıxıntıları olan yer səthinin düzən-

**POL**

lik sahəsi. Platonun ölçüləri müxtəlif ola bilər (bir neçə yüz metrdən yüz kilometrlərə qədər). 2.Idman nəticələrinin artımında durğunluq.

**PLAZMA. QANIN PLAZMASI-** Qanın məhlul və müxtəlif maddələrin parçalanmış tərkibindən ibarət maye hissəsi.

**PLEY-OFF-** “Uduzan çıxır” sistemi üzrə keçirilən idman oyunlarında turnirlərin son mərhələsi. Bu zaman rəqiblərin görüşləri bir və ya bir neçə oyundan ibarət ola bilər.

**PLİNT-** 1.Ağırlıqqaldıranların məşq məşğələləri üçün avadanlıq. Üstündən ştanqı qaldırmaq üçün taxta altlıq. Müxtəlif hündürlükde ola bilir, qaldırma hündürlüyünü ölçmək üçün daxili mexanizmlı metal platformalar da vardır.

2.Dayaqlı tullanmalar üçün yardımçı gimnastik alət. Bir-birinə bərkidilmiş kəsik piramida formalı və səthi dəri və ya onun əvəz edən materialla örtülü 155x40 sm ölçülü düzbucaqlı qapaqla qurtaran, dibi və üstü olmayan bir neçə yesik.

**PLİTƏ-** Qayalarda ən çox kirəmit quруluşlu, hamar, əyləmli sahə.

**PLUNJER-** Kamanın vertikal müstəvisinə nisbətən oxu istiqamətləndirmək və uçuşunu nizamlamaq üçün cihaz.

**PLÜMAJ-** Avarlamani hazırlamaq zamanı, bəzən bilərəkdən balansı saxlamaq üçün kürəyin ağızı ilə suya toxunma avarlama texnikasını öyrənərkən təmrin kimi tətbiq edilir.

**POLİQON-** İdman səmttapmasında nəzarət məntəqəsinin daimi nişanları ilə təchiz olunduğu və idman xəritələrinin hazırlanıldığı yer sahəsi. İdman səmttap-

**POL**

masının texniki və taktiki üsullarının işlənməsi üzrə praktik məşğələlər üçün əvvəlcədən ayrıılır.

**POLİS. SIĞORTA POLİSİ-** İdmançının yarışların mandat komissiyasına həyatının təqdim edilən sığortalanması sənədi. İdmançı ciddi idman zədələnməsi halında polis sığortasına əsasən pul kompensasiyası alır. Həyatın sığortalanması bir sıra idman növlərində (bobsley, kirşə idmanı) məcburidir. İdmançı sığorta polisini təqdim etmədən idmanın bu növü üzrə yarışa buraxılmır.

**AMERİKAN POLKASI-** İti templi amerikan rəqsi. Buz üstündə 66 addımdan ibarət məcburi idman rəqsi. Hər biri iki hesabı ilə 60 takt tempində, yəni dəqiqədə 120 hesabı ilə icra olunur. Musiqi müşayiəti 2/4-dir. Yarışda 2 seriya ifa edilir.

**POLO**

**- AT POLOSU-** Komandalı idman oyunu. Atlılardan ibarət iki komanda uzun səpli (dəstəkli) ağac toxmaqlarla adətən alçaqboylu, xüsusi olaraq miniyə öyrədilmiş topu at üstündə qapıya qovur (polo-poni). Amerika və Asiyada populyardır.

**- SU POLOSU-** 20x30 m ölçüdə düzbucaqlı hovuzda topla 7 nəfərdən ibarət komandalarla idman oyunu. Oyunun məqsədi üzə-üzə topu əllərlə rəqibin qapısına atmaq və topun öz qapısına atılmasına imkan verməməkdir.

**POUL-POZİŞN-** Avtomoto idmanında Formula - 1 dünya çempionatı tipli avtomobil yürüşlərinin startında birinci yeri və rəsmi məşqdə ən yaxşı vaxtı bildirən termin.

**POZA-****POZ**

**- MƏCBURİ POZA-** Bodibildinq üzrə yarış podiumunda atletin əzələ inkişafını və onun başqa kulturistlərlə müqayisəsini qiymətləndirmək üçün hakimlər tərəfindən müşahidə olunan bədən və ətrafların pozisiyalarından biri. Məcburi pozalar sırasına daxildir: öndən ikiqat biseps, böyürdən sinə-biseps, böyürdən triseps, öndən enlilik, arxadan ikiqat biseps, arxadan enlilik, press-omba, “ən əzələli” (və ya poza HP).

**- START POZASI-** İdmançının distansiyada qaçışın başlanması hazırlıq vəziyyəti. Distansiyanın uzunluğundan asılı olaraq start pozaları müxtəlidir. Sprinterlərin start pozaları üçün itələnmə (sığrama) istiqamətinin iti bucağı daha xarakterikdir. Start pozası hakim-startçının komandası ilə qəbul edilir.

**- STATİK-POZA-** İdmançının bədəninin bəzi hərəkətverici fəaliyyətinin bu və ya digər mərhələsində qəbul edilən və qeydə alınan optimal gərgin vəziyyəti (məs.: halqlarla təmrinlərdə “xaç”, suya tullanmalar üçün vişkada əllər üzərində duruş və s.). Əzələlərin yiğilması nəticəsində onların gərginliyini inkişaf etdirmək bacarığı formalaşır.

**- “VİNT POZASI”-** İdmançının bədəninin uzununa oxu ətrafında uçuş fazasında firlandığı piruet fırlanmalarda (bir əl baş üzərinə qaldırılmış, o birisi sinəyə və ya qarına sıxılmışdır) bədənin tam düzlənmiş asimetrik seciyyəli fırlanma vəziyyəti.

**POZĞUNLUQ. MARŞRUT POZĞUNLUĞU-** At idmanının aşağıdakı növlərində müxtəlid marşrut sxemlərindən kənara çıxmalar: maneələri rəf etmə, kros, stipl-çez, çöldə sınaqdan çı-

**PRE**

xarma. Əgər minici lazımlı olan tərəfə dönmürsə və ya əvvəlki maneəni bura-xıb sonrakının üstündən tullanırsa, o yarıslardan çıxarılır.

**PRESSİNQ-** Komandalı idman oyunlarında bütün meydan (meydança) boyu rəqiblərin səx himayəsi ilə bağlı ən fəal müdafiə sistemi.

**PRESS-RELİZ-** Müəyyən tədbir haqqında mətbuat üçün məlumat.

**PRIORİTET. SABLYALARLA DÖYÜŞLƏRDƏ HÜCUMUN PRIORİTET OLMASI-** Qarşılıqlı hücumun qıymətləndirilməsində idmançılar üçün püşkə müəyyən edilən növbəli üstünlük.

**PRİZ-** Hansısa bir yarışa qalibə (idmançı və ya komandaya) mükafat.

- **KEÇİCİ PRİZ-** Yarış qalibinə verilən (adətən komandaya) və sonra gələcək belə yarısha qalibə ötürülən mükafat.

**PROFİL**

**-DISTANSİYANIN PROFİLİ-** İdman səməttapması, yeriş və marafon qaçışı üzrə yarışlar üçün xəritədə texniki start, nəzarət məntəqələri və finiş vasitəsilə keçirilən, vertikal səthli relyefdə kəsişmə xətlərini təsvir edən çertyoj.

**- HƏRƏKƏT YOLUNUN PROFİLİ-** İdman səməttapması üzrə yarış üçün xəritədə idmançının distansiya üzrə hərəkət yolu üzərindən keçirilən vertikal dairələrlə relyefin səthinin kəsik xətlərlə təsvir olunan çertyoju.

**- XİZƏKLƏRDƏ TULLANMALAR ÜÇÜN TRAMPLİNİN PROFİLİ-**

Tramplinin texniki xarakteristikası. Tramplinin profilini xarakterizə edən əsas əlamətlər: ayrılmama nöqtəsindən

**PRO**

üfüqi düz səthdə onun proyeksiyasına tullanışın hesablama uzunluğu və hoppa-nışın hesablanması trayektoriyasının proyeksiyaya nisbəti. Tramplin qurularkən xızəklərdə tullanışların təhlükəsizliyini təmin etmək məqsədilə aşağıdakı amillər nəzərə alınır: tullanışın hesablanması uzunluğunun tramplinin profilinə, sürətgötürmənin layihə sürətinə, eləcə də külək fərqinə uyğunluğu.

- **VELOSİPED DISTANSİYASININ PROFİLİ-** 1.Trası əyriliyinə, hündürlüklər arasındaki fərqə, elementlərin bolluğunə görə (döngələr, yoxuşlar, enişlər və s.) xarakterizə edən əsas cizgilərin möcəmusu. 2.Təpələr arasındaki fərqi göstərməklə velosiped yürüşünün keçdiyi yerlərin qrafik təsviri.

**PROFİLAKTİKA. İDMAN ZƏDƏLƏRİNİN PROFİLAKTİKASI-** Məşq prosesinin səmərəli təşkili, bədənin keyfiyyətli qızışdırıcı hərəkətlər vasitəsilə, müdafiə vasitələrindən istifadə hesabına, bərpaedici tədbirlərlə travmatizmin qarşısının alınması.

**PROKAT-** İdmançının bir xızəkdə və ya bir konkide sürüşmə fazası.

- **QAYIĞIN “PROKATI”-** Qayığın bir avarlanmanın sonundan başqasının başlangıcına qədər keçdiyi məsafə.

**PROQNOZ. İDMAN PROQNOZU-** İdman nailiyyətlərini müəyyən dəllillərə - idman uğurlarının səviyyəsinə, onların inkişafının dinamikliyinə, ixtisasçıların və ekspertlərin rəylərinə, riyazi hesablamala görə irəlicədən xəbər vermə.

**PROQRAM**

- **B KATEQORİYALI PROQRAM**  
bax- Yüngülləşdirilmiş program.

**PRO**

**- MÜTLƏQ PROQRAM-** Bir sıra mürəkkəb koordinasiyalı idman növlərində (gimnastika, akrobatika, sinxron üzgüçülük, suya hoppanma, batutda hoppanmalar və s.) idmançıların əvvəlcədən müəyyən edilmiş sayda elementləri yerinə yetirəcəkləri yarış programı.

**- MÜTLƏQ MANEJ SÜRMƏSİ PROQRAMI-** Öyrətmə üzrə yarış növü. Manejdə, hərfi mənada, bütün təyin edilmiş fiqurlar müəyyən ardıcılıqla və müəyyən allürdə icra olunur.

**- MƏŞQ PROQRAMI-** Məşqin müəyyən mərhələsində verilmiş həcmidə və lazımi intensivliklə, dəqiq müəyyənləşmiş intervalla və qarşıya qoyulmuş məsələnin həllini təmin edən istirahətin xarakteri ilə təmrinlərin icrası ardıcılılığını ciddi şərtləndirən fəaliyyətin məzmunu və planı.  
**OLİMPİYA HƏMRƏYLİYİ PROQRAMI-** Beynəlxalq Olimpiya Komitəsinin hamiliyi altında inkişaf etməkdə olan ölkələrə idman sahəsində həyata keçirilən kömək programı.

**- ORİJİNAL PROQRAM-** Fiqurçuların konkilərdə (təknəfərlik və qoşa gəzişmə) fiqurlu sürüşmədə əvvəlcədən müəyyən edilmiş 8 elementi icra etməli olduqları yarış programı. 1992-ci ilin iyunundan texniki program adlandırılır.

**- SƏRBƏST PROQRAM-** Bir sıra mürəkkəb koordinasiyalı idman növlərində (gimnastika, akrobatika, sinxron üzgüçülük, konkilərdə fiqurlu sürüşmə, suya hoppanmalar, batutda, bodibildinqdə hoppanmalar və s.) mürəkkəblik nəzərə alınmaqla idmançıların öz ixtiyarlarına seçmə elementlərdən müstəqil hazırladıqları yarış programı.

**PRO**

**- SƏRBƏST MANEJ SÜRMƏSİ PROQRAMI-** Öyrətmə üzrə yarış növü. Musiqi altında icra edilən Ali At-sürmə Məktəbi hərəkətləri.

**- YARIŞ PROQRAMI-** Qarşidakı yarış növlərinin adları sadalanan, onların keçiriləcək günlər və saatlar üzrə cədvəli, iştirak edən komandaların çıxışlarının sıra qaydası və ardıcılığını göstərən sənəd. Program yarış haqqında əsasnamənin tərkib hissəsi kimi daxil edilir.

**- YÜNGÜLLƏŞDİRİLMİŞ PROQRAM-** III, II və I dərəcəli idmançılar, eləcə də kütləvi məşqul olanlar üçün asanlaşdırılmış təmrinlərlə bədii gimnastika, idman gimnastikası və akrobatika üzrə ("B" kateqoriyalı) dərəcələrə ayırma sistemi (təsnifat) programı.

**- KOMPÜTER ŞAHMAT PROQRAMI-** Disketlərə yazılın oyun, təlimverici (öyrədici) və informasiya programı. Program həm analizi verilmiş, həm də analiz olunmamış şahmat partiyalarını, nəzəri oyunların və turnirlərin nəticələrini, cədvəlləri, yarışın püşkatma yolu ilə keçirilmə qaydalarını ehtiva edir.

**- RƏQSLƏRİN PROQRAMI-** 1. Standart program (standart rəqslər). İdman rəqsi sahəsi kimi 5 rəqsi əhatə edir: asta vals, tanqo, Vena valsı, asta fokstrot və kvikstep. "Avropa rəqsləri", "Avropa programı" terminləri qeyri-qənaət bəxşdir. 2. Latin Amerikası programı. İdman rəqsi sahəsi olub yarış programına 5 rəqs daxildir: samba, çə-çə-ça, rumba, pasodobl, cayv.

**PROLOQ-** Çoxgənlük şose yürüşünün açıldığı qısa məsafəyə (təxminən 4-10 km) startdan ayrıca ənənəvi velo-

**RRO**

siped yürüyü; adətən tamaşaçılara velosiped yürüşülərinin fərdi təqdim edilməsi və birinci mərhələ üçün liderin müəyyən edilməsi məqsədilə keçirilir.

**PROPELLER-** Sinxron üzgüçülkədə irəliləmə üsulu: baş üzərindən “arxası üstə” vəziyyətinə standart avarlama.

- **ƏKS PROPELLER-** Sinxron üzgüçülkədə irəliləmə üsulu: baş üzərindən “arxası üstə” vəziyyətinə əks avarlama.

**PROSES**

- **BƏRPA (REDUKSİYA) PROSESİ-**  
**bax. Bərpa (etmə).**

- **MƏŞQ PROSESİ-** İdmançının vəziyyətinin, hazırlıq səviyyəsinin dəyişməsi ilə müşayiət olunan məşq silsilələrinin bir-birini əvəzləyən ardıcıl inkişaf gedişi.

- **PSIXİ PROSES-** Beyinin xarici aləmi əks etdirmə xassəsi olub nisbi oxşarlığı ilə fərqlənən reallığı əks etdirməsinin hərəkətli forması. Psixoloji proseslər idrakı (duyu, qavrayış, yaddaş, təfekür və s.), emosional (hissi) və iradi bölmələrə ayrılr. **PROTEİN SİNTEZİ-** Təzələnmə hesabına struktur və ferment zülallarının müəyyən təmayüllü iş və məşqin təsiri altında əlavə sintezi.

**PROTEİNLƏR-** Yalnız amin turşularının qalıqlarından ibarət zülallar. Proteinlər çoxlu ferment daxildir. Hüceyrələrin əsası heyvan orqanizmləridir. Həyat üçün çox mühüm funksiyaları yerinə yetirir.

**PROTEKTOR**

- **BOYUN PROTEKTORU-** Koniksü-rənlərin şort-trekdə məşq və yarış vaxtı qaçışda yıxlarkən boyun fəqərələrini mümkün zədələnmələrdən qorumaq məqsədilə boyunlarına geydikləri xüsusi alət.

**PRO**

- **DİŞ PROTEKTORU-** Boksçunun dişlərinə geyilərək zərbə zamanı dodaqları və dişləri zədələnmələrdən qoruyan xüsusi hazırlanmış vasitə.

- **TƏKBORUCUQ PROTEKTORU-** Yürüş velosipedinin işlek hissəsi ilə yanaşı olan təkborucuğun xarici rezin səthi. Yürüşün növündən, yol döşənəcəyinin tipindən və vəziyyətindən asılı olan xüsusi profili vardır.

**PROTEST-** Komanda nümayəndəsinin baş hakimlər kollegiyasının və ya jürünün ünvanına təşkilatçıların, yaxud yarış hakimlərinin düzgün olmayan hərəkətlərinə qarşı rəsmi etirazı (yazılı formada).

- **ƏSASLANDIRILMAMIŞ PROTEST-** Hakimlər kollegiyasına faktlarla əsaslandırılmamış, pozuntuya istinad edilməmiş və ya yarış əsasnaməsinin konkret bəndini hakimlərin düzgün olmayaraq tətbiqinə qarşı verilmiş protest.

**PROTOKOL**

- **OYUNUN PROTOKOLU-** Kandalı idman oyunlarında komandaların tərkibi və iş fəaliyyətinin, eləcə də ayrı-ayrı idmançının fəaliyyətinin xüsusi hazırlanmış forması (blankı).

- **ÖLÇÜ PROTOKOLU-** Xüsusi blankda yaxtların, buyerlərin və s. müəyyən elementlərinin ölçüsü ölçü aləti ilə qeyd və təsdiq edilir.

- **PÜŞKATMA PROTOKOLU-** Püşkatma nəticələrini (məs., yarış iştirakçılarının çıxış ardıcılığı, iştirakçılar arasında qaçış cıgvılarının bölgüsü və s.) təsdiqləyən sənəd.

- **START PROTOKOLU-** Yarışda idmançıların çıxıştmə qaydasını müəyyənləşdirən sənəd.

**PRO****PUŞ**

**- YARIŞ PROTOKOLU-** Yarışın gedişini, nəticələrini, iştirakçıların tərkibini əks etdirən sənəd.

**- YARIŞIN YEKUN PROTOKOLU-**

Yarış protokolunda iştirakçıların tutduqları yer müəyyənləşdirilir və onların idman nəticələri qeyd edilir.

**PSİKOLOGİYA****- FİZİKİ TƏRBİYƏ VƏ İDMAN PSİ-**

**XOLOGİYASI-** Psixikanın təzahüretmə və inkişafını, fiziki tərbiyə və idmanın spesifik şəraitdə şəxsiyyətin fəaliyyət psixologiyasının formallaşması qanuna uyğunluğunu öyrənən sahəsi.

**- SOSİAL İDMAN PSİKOLOGİYASI-**

Sosial birliklərə (bölmələrə, qruplara, komandalara) daxil edilənlərin, həmcinin elə bu qrupların psixoloji xüsusiyyətləri ilə şərtləşən idmançıların davranış və fəaliyyətinin qanuna uyğunluğunu öyrənən fiziki tərbiyə və idman psixologiyasının bir bölməsi.

**PSİKODİAQNOSTİKA. İDMAN PSİ-**  
**XODİAQNOSTİKASI-** İdmancılarla psixoloji xasiyyətnamə hazırlamaq, psixi vəziyyəti, psixi hazırlığı, eləcə də idman komandalarının sosial-psixoloji xüsusiyyətlərini tərtib etmək məqsədilə metodoloji əsasları və müayinə metodlarını öyrənən və tədqiq edən fiziki tərbiyə və idman psixologiyasının bir bölməsi.

**PSİKOFİZİOLOGİYA. İDMAN PSİ-**  
**XOFİZİOLOGİYASI-** İdmancılar zamanı orqanizmdə baş verən psixi və fizioloji funksiyaların qarşılıqlı asılılıq dəyişmələrini öyrənən idman psixologiyası bölməsi.

**PSİXOGİGİYENA. İDMAN PSİKO-**

**GİGIYENASI-** İdmancının ruhi-psixi

sağlamlığının qorunması və möhkəmlənməsi üzrə tədbirləri işləyib hazırlayan tibbi psixologiya sahəsi.

**PSİXOMOTORİKA-** İdmancının nəzarət və requlyasiyasını (bərpasını) həyata keçirən, psixoloji proseslərlə ayrılmaz əlaqədə baxılan xüsusi hərəkətlər (bütün növ reaksiyalar, bütün iradi idarə olunan hərəkətlər, o cümlədən vərdişlər) sahəsi.

**PSİXOPROFİLAKTİKA. İDMANIN**

**PSİXOPROFİLAKTIKASI-** İdmancılarda ruhi-psixi və psixosomatik (maddi, cismani, lakin psixoloji səbəblərin təsiri ilə törənmiş) xəstəliklərin aşkar edilməsi və qarşısının alınması ilə məşğul olan tibbi psixologiya sahəsi.

**PSİXOREQULYASIYA-** İdmancının psixi halına və psixomotorikasına şəxsin özünü (requlyasiya) və ya başqa adamların - məşqçi, həkim, psixoloqların (qeterrorequlyasiya) optimallaşdırmaq məqsədilə həyata keçirdikləri iradi təsir prosesi.

**PSİXOSPORTOQRAM-** İdmancının psixi və fiziki keyfiyyətlərinə tələbat nöqtəyi-nəzərindən idman növünün təsviri; İdmancının seçimini tətbiq etmək üçün istifadə olunur.

**PUL-** Qolfda zərbə. Belə zərbədən sonra top sol tərəfdəki hədəfə uçur (sağ əllə oynayan oyunçularda).

**DABAN PULU-** İdmancının rəqslərində texniki element. Bədənin kütləsini bir ayağın dabanından o birisinə keçirən zaman gövdənin dönüşü. Ayaq pəncələri hərəkət prosesində açıq mövqedən qapalı (paralel) mövqeyə keçir.

**PUŞ-** Qolfda topu sağdakı hədəfə vurub uçuran zərbə.

**PUŞBOL-** Minicilərin at üstündə çox

**PÜŞ**

böyük və ağır topla (180 sm diametrдə) oynadıqları komandalı oyun. Minicilər atlarla aparılan topu rəqibin qapısına salmağa çalışırlar.

**PÜSK, PÜŞKATMA-** Yarışın keçirilmə qaydasının püşk yolu ilə təyin edilməsi: iştirakçılar və komandalar arasında görüşlərin keçirilmə ardıcılılığı.

**PYATNERS-** Dor ağacının göyərtədən keçməsi üçün deşik. Göyərtə pyatnersin ətrafında gücləndirilmiş dor bimslərini əlaqələndirən xüsusi yastıqla bərkidilir.

**PYEDESTAL. FƏXRİ PYEDESTAL-** İdman yarışlarında qaliblərin mükafatlandırılmışının keçirildiyi xüsusi tərtibatlı alılıq, postament.

**Rr**

**RADIO İDMANI-** Bu idman növünə daxildir: sürətli radioteleqrafiya; radioçuların çoxnövçülüyü; radio dalğaları vasitəsilə istiqaməti təyin etmə (radiopelenqasiya - “tülkü ovu”); radioorientir; qısa dalğalarда radioəlaqə; çox qısa dalgalarda radio-əlaqə; gənclərin kompleks yarışları.

**RADIUS**

- **QAÇIŞ CIĞIRI VİRAJININ RADİ-USU-** Stadionun, manejin qaçış ciğiriinin daxili konturu (çevrəsi) üzrə virajın əyrilik radiusunun həcmi (böyüklüyü).

- **KİRŞƏ-BOBSLEY TRASI VİRAJININ RADİUSU-** Öz daxili çevrəsi üzrə trasın əyrilik radiusunun həcmi. Tras virajının trayektoriyası elə planlaşdırılmalıdır ki, onu keçərkən idmançıya yüksəlmə öz xüsusi çəkisindən 4, 5 vahiddən çox olmasın.

**RAK**

**RAF-** Qolf meydanında ferveyin yan tərəfi ilə xüsusi saxlanılan uca qalxmış ot sahəsi. Rafa düşmüş topu vurmaq xeyli çətindir.

**RAFTİNQ-** İdman növü. Kandarları olan bol sulu çaylar üzrə hava ilə doldurulmuş sallarda ekstremal axitma. Program parallel sprintdən, slalomdan, 14 funt vahid şəklə salınmış raflarda uzun yürüşlərdən - marafondan və “Piranya” tipli kayaklarda uzaqlara sürməkdən ibarətdir.

**RAKET. HAKİM RAKETİ-** İdman rəqslərində hər üzündə tutulmuş yeri bildirən (1-dən 7-8-ə qədər) A4 formataında rəqəm göstərilməklə hakimlər üçün kartoçkalar (kartoçkalar komplekti).

**RAKETKA**

- **TENNİS RAKETKASI-** Tennisdə oyun üçün topa zərbə vurmağı nəzərdə tutan idman aləti. Oval (yumurta şəkilli) başçıqdan, boyuncuqdan və dəstək dən ibarətdir. Taxtadan, metaldan, fibrədən, sintetik materiallardan hazırlanır. Müxtəlif kütləyə, balansa, başçıq ölçülərinə və dəstəklərə malik olur.

- **AÇIQ RAKETKA-** Böyük tennisdə və stolüstü tennisdə raketkanın üst tilinin arxaya əyilmiş və küt bucaq altında stolun və ya kortun səthinə tərəf olan vəziyyəti.

- **QAPALI RAKETKA-** Böyük tennisdə və stolüstü tennisdə raketkanın üst tilinin stolun səthinə və ya korta iti bucaq altında əyləmli vəziyyəti.

- **SƏRT RAKETKA-** Stolüstü tennis oyunu üçün xarici tərəfi məsaməsiz tək-qat örtüklü raketka.

- **STOLÜSTÜ TENNİS ÜÇÜN RAKETKA-** Stolüstü tennis oyununda topa

**RAK**

zərbə vurmaq üçün ayrılmış idman aləti. Raketka, bir qayda olaraq, ağacdan və müxtəlif sünü örtükdən ibarət olur. İstənilən ölçüdə, formada və kütlədə ola bilər.

**- YUMŞAQ RAKETKA-** Stolüstü tennis oyunu üçün “sendviç” tipli ikiqat örtüklü raketka.

**RALLİ-** 1.Verilmiş sürət rejimi və hərəkət qrafiki ilə xüsusi olaraq hazırlanmış seriyalı avtomobilər və motosikllərdə idman yarışı. 2.Yerlərin ümumi bölgüsünə təsir edən bir sıra qısa əlavə yarışlarda (adətən, yürüşlərdə) mütləq iştirakı ilə marşrutu dəqiq keçməklə kompleks yarışlar.

**“RANDORİ”-** Cüdoda sərbəst məşq görüşləri.

**RANJİR (BOY SIRASI, BOYA GÖRƏ DÜZÜLÜŞ)-** Atların (yaşı, cinsi, rəngi nəzərə alınmaqla) ardıcılıqla çıxardılıb göstərilməsi.

**RANQOUT-** Yaxtın yelkənlərini bərkitməyə və daşımaya xidmət edən təchizatının taxta və ya metal hissələrinin ümumi adı.

**RANTKLYUFT-** Qayalardan isti axının təsiri altında yaranan firn sahəsi və ya buzlağın üst hissəsində donu açılmış çat yeri.

**RANVERS (YÜKSƏK UÇUŞ)-** Miniyə öyrətmə elementi - atın manejdə dəli divar boyunca, sinəsi 30 dərəcə bucaq altında daxilə getdiyi yanaklı hərəkəti. Hərəkət istiqamətinə qərar.

**RAPİRA-** Kütlesi 500 q, tiyesi 90 sm-ə qədər uzunluqda, düzbucaqlı kəsiyi olan və diametri 12 sm-dən çox olmamaqla daırəvi qardalı sancan idman aləti.

**RATRAK-** Xizək idmanında trasın qar örtüyünün hazırlanması üçün yüngülləşdi-

**REA**

rilmiş tırtılı (enli zəncirli) xüsusi traktor.

**RAUND-** Boksçuların yarış qaydaları ilə müəyyənləşmiş vaxt müddətində təkbətək idman mübarizəsinin hissəsi. Məşqdə raundun vaxtı məşqçi tərəfindən müəyyənləşdirilir.

**RAVENDUK-** Parusin növündən qalın kətan parça. Yaxt göyərtəsini çəkib tərimlaşdırmaq üçün işlədirilir.

**REABİLİTASIYA-** Keçirilmiş xəstəliklerin, zədələrin və son həddə çatdırılmış fiziki gərginliyin nəticəsində pozulmuş orqanizmin idmana aid iş qabiliyyəti və funksional vəziyyətinin bərpasına yönəlmüş tibbi, metodiki və təşkilati tədbirlərin məcmusu.

**READAPTASIYA.** Xarici mühitin adət edilmiş şəraitinə qayıdan zaman (dağdan, isti və ya soyuq iqlimdən sonra) orqanizmin struktur və funksiyalarının əks uyğunlaşması prosesi.

**REAKSİYA-** Bu və ya digər xarici və daxili qıcıqlara cavab kimi baş verən hərəkət, vəziyyət, proses.

**- ÇƏTİN REAKSİYA-** Lazımı cavab təsirinin və ya hərəkətin idman fəaliyyəti üçün xarakterik olan, əvvəlcədən məlum qıcıqlandırıcılardan (siqnallardan) birinin qəfil meydana gəlməsi. Daha tipik reaksiya hərəkətdə olan obyektə aiddir.

**- HƏRƏKİ REAKSİYA-** İdmanın müəyyən qıcıqlandırıcıya cavab hərəkəti. Gizli hərəkət mərhələlərindən ibarətdir. Hərəki reaksiyanın yüksək süreti insanın surət bacarığının mühüm komponentidir.

**- İDEOMOTOR REAKSİYA-** Hərəkət haqqında anlayışın təsiri altında qeyri-ixtiyari meydana çıxan proses.

**- İDEOVEGETATİV REAKSİYA-**

**REA****REF**

Hərəkətin təsiri altında vegetativ reaksiyaların (ürək yiğilmaları tezliyi, tənəffüs, qan təzyiqi və s.) qeyri-ixtiyari dəyişməsi.

**- KREATİNFOSFOKINAZ REAKSİYA-** Kreatinfosfatın enerji xaric etməklə hissələrə ayrılmış reaksiyası. Əzəllərdə kreatinfosfat ehtiyatı məhduddur, buna görə də belə reaksiyalar bir neçə sañiyə ərzində keçib gedir.

**- MÜDAFIƏ REAKSİYASI-** Mənfi qıcıqlandırıcı hərəkətlərin dayandırılmasına, zəiflədilməsinə və ya aradan qaldırılmasına yönəlmış reaksiya.

**- SADƏ REAKSİYA-** İdman fəaliyyətində əvvəlcədən məlum qıcıqlara (siqnal-lara) meydana çıxan müəyyən cavab hərəkəti.

**- START REAKSİYASI-** Startçının siqnalı və idmançının ilkin hərəkəti ilə məhdudlaşan vaxt.

**- UYĞUNLAŞMA REAKSİYASI-** Həmeostazin - daxili mühitin tərkib xüsusiyyətlərinin daimiliyini və orqanizmin əsas fizioloji funksiyalarının davamlılığını saxlamağa yönəlmış reaksiya.

**REAKTİVLİK-** Orqanizmin xarici mühitin amillərinin təsirinə müəyyən tərzdə cavab vermək reaksiyası- müdafiə və uyğunlaşma xüsusiyyəti.

**REALLAŞDIRILMA. İMTİYAZIN REALLAŞDIRILMASI-** Armsportda rəqibin əlini stolun yan yastığına (vərdə-nəsinə) qədər və ya bazuönüünü 45 dərəcə vəziyyətində və stolun səthinə nisbətdə yastıqların üst kənarları arasındakı şərti üfüqi xətləri keçənə qədər çatdırma (aparma).

**ÜSTÜNLÜYÜN REALLAŞDIRILMASI-** Şahmat və ya dama partiyasında

əldə edilmiş üstünlükdən faydalananmaq.

**- TƏŞƏBBÜSÜ REALLAŞDIRMA-** Reqbidə qarşidakı epizodda topu oyun meydanının istənilən nöqtəsindən- düşdüyü yerdən qapıya vurmaq hüququ. Təşəbbüs reallaşdırıllarsa, komanda da-ha 2 xal qazanar.

**REDAN-** Qlisseri, skuteri, itigedən kateri sudan sıxışdırıb çıxarmağa və hərəkətin müqavimətini azaltmağa kömək edən çıxıntı.

**REDANS-** Əlavə (təsəlliverici) dövrəli idman rəqsini üzrə yarış.

**"REDIQOU"-** Armsportda referinin mübarizənin başlandığını bildirən komandası (əmri).

**REDİNQOT-** Miniyə öyrətmədə minicinin uzun, beli büzməli, arxası kəsik, qara məxmərdən yaxalığı olan pencəyi. Beynəlxalq yarışlarda redinqot qırmızı rəngli olur.

**REFERİ-** 1.Boks üzrə yarışda rinqdəki hakim. Döyüşün aparılma qaydasının ciddi gözlənilməsinə nəzarət edir, döyüşə rəhbərlik edir və bunun üçün üç komandanadan istifadə edir: "Boks!", "Stop!", "Brek!". 2. Şort-trek üzrə yarış haqqında əsasnaməyə və təsdiq edilmiş qaydalara uyğun olaraq keçirilməsinə aid bütün suallara cavab verən yarışın baş hakimi. O, yarış vaxtı qaçış cığırı daxilində buz üstündə olmağa borcludur. 3.Armsportda əsas hakim. O, təkbətək mübarizəni idarə edir, yapışmanı təyin edir, təkbətək döyüşün başlanması və qurtarmasına komanda verir, qaydanın pozulmasını aşkarə çıxarıır, tutmanın qırılması halında idmançıların əllərini kəmərlə bağlayır, iradını, xəbərdarlığını bildirir və qalibi elan edir.

**REF****REJ**

**4.Armsportda yan hakim.** Qaydaların pozulmasını aşkara çıxarmaqdə, yapışma qırılan halda idmançıların əllərini kəmərlə bağlamaqdə və qalibi müəyyənləşdirməkdə əsas referiyə kömək edir. Ona yanın olan bileyə və idmançıların ayaqlarına fikir verir, idmançılardan birinin hər iki ayağının döşəmədən ayrılmاسını qeydə alır.

**REFLEKS-** Əsəb sisteminin xarici və ya daxili qıcıqlandırıcılarının təsirinə cavabını həyata keçirən orqanızmin reaksiyası.

- **ŞƏRTİ REFLEKS-** Həyat boyu qazanılan, hazırlanan refleks.

- **ŞƏRTSİZ REFLEKS-** Anadangəlmə (fitri) refleks.

**REFLEKSIYA-** İdmançının öz daxili aləmini, psixi keyfiyyətlərini və vəziyyətini müşahidə və dərk etməsi.

**REJİM**

- **HƏRƏKİ REJİM-** 1.İdmançının məşq planı ilə müəyyənləşdirilən, normalaşdırılmış kəmiyyət və keyfiyyət xarakteristikası olan, əvvəlcədən meydana çıxarılmış hərəki fəaliyyətinin rejimi. 2.Xəstənin fəal əzələ fəaliyyətinin (fiziki təmrirlərə məşğələlər, gəzintilər və s.) tibbi göstəricilərə uyğun olaraq müəyyən nizama təbe edilmiş ümumi rejimi.

- **İÇKİ REJİMİ-** Müxtəlif idman növlərinin nümayəndələri üçün ilin vaxtından, hava şəraitindən və s. asılı olaraq hazırlanın səmərəli içki sərfi üsulu. Məşq məşğələləri və yarış prosesində orqanızın su itkisi kəskin artır, bununla da orqanizm çox miqdarda duz itirir (ən çox da natri xlorid). İçki rejimi qaçıclar-stayerlər, xizəkçi-yürüşçülər, şose velosipedçiləri üçün çox vacibdir.

- **İDMAN REJİMİ-** İdmançının məşq və yarış prosesini effektli keçirməsinə imkan yaradan rejim.

- **MƏŞQ REJİMİ-** Məşq prosesinin bütün vaxtlarında idmançının hərəkət tərzini (davranışını) nizamlayan rejim.

- **YARIŞ REJİMİ-** Yarış zamanı idmançının davranışını nizamlayan ümumi rejimin bir hissəsi.

**ƏZƏLƏ YIĞILMALARI REJİMİ**

- **AUKSOTONİK ƏZƏLƏ YIĞILMALARI REJİMİ-** Əzələlərin uzunluq və gərginliyinin bir vaxtda dəyişdiyi rejim.

- **DİNAMİK ƏZƏLƏ YIĞILMALARI (MİOMETRİK) REJİMİ** - Yükün təsiri altında əzələlərin uzunluğunun dəyişdiyi rejim.

- **İZOKINETİK ƏZƏLƏ YIĞILMALARI REJİMİ-** Əzələlərin sürətlə fasiləsiz yiğılma rejimi.

- **İZOTONİK ƏZƏLƏ YIĞILMALARI REJİMİ-** Yükün təsiri altında əzələlərin daimi gərginlik vəziyyətində qaldığı rejim.

- **KOMBİNASİYA EDİLMİŞ (STATODİNAMİK) ƏZƏLƏ YIĞILMALARI REJİMİ-** Əzələlərin müxtəlif rejimlərdə işinin uyğunlaşdırılması.

- **KONSENTRİK ƏZƏLƏ YIĞILMALARI REJİMİ-** Bu rejimdə əzələlərin işi onların yiğilmaları ilə, yükün təsiri altında uzunluğunun azalması ilə bağlı olur.

- **STATİK (İZOMETRİK) ƏZƏLƏ YIĞILMALARI REJİMİ-** Bu rejimdə əzələlərin uzunluğu yükün təsiri altında dəyişmir.

- **GERİDƏ QALAN (EKSSENTRİK, PLİOMETRİK) ƏZƏLƏLƏRİN YIĞILMA REJİMİ-** Bu rejim zamanı

**REK**

əzələlərin işi yükün təsiri altında onların uzadılması ilə bağlıdır.

**REKORD-** Standart şəraitdə ayrıca yarış növündə göstərilən ən yüksək nailiyyət. Rəsmi rekordlar idmanın yalnız elə növlərində - velosiped idmanı (trek), konkisürmə, atletika, üzgüçülük, güllə atıcılığı, ağırlıqqaldırma, pauerliftinqdə) qeyd edilir ki, orada nəticələr müqayisə oluna bilən həcmidə ifadə olunur.

**- AVARÇƏKMƏ DİSTANSİYASI**

**REKORDU-** Avarçəkmədə hava şəraiti və su akvatoriyasında fərq olduqda rəsmi rekordlar qeydə alınmır. Lakin konkret avarçəkmə kanalı və distansiyada ən yaxşı nəticələr - distansiya rekordları, əlbəttə, qeydə alınır.

**- DİSTANSİYA REKORDU-** Yarışda və həmişə belə yarışların keçirildiyi yerdə müəyyən konkret distansiyada əldə edilmiş ən yüksək nəticə(qeyri-rəsmi).

**- MÜTLƏQ REKORD-** Bəzi idman növlərində qeydə alınan ən yüksək nailiyyət: idmançının çəki kateqoriyasından asılı olmayaraq ağırlıqqaldırmada; nəticəni ötüb keçməyən (məs., mümkün 600 xaldan çox olmamaqla) güllə atıcılığında; uçan aparatın və ya maşın dərcəsi kateqoriyasından asılı olmayaraq aviasiya, avtomobil və motosiklet idmanında.

**- OLİMPIYA REKORDU-** Olimpiya oyunları gedişində ayrı-ayrı idmançılar və ya komandalar tərəfindən göstərilən ən yüksək nailiyyət.

**- STADİON, TREK, HOVUZ REKORDLARI-** Hansısa bir idman növündə - stadionda, trekdə, hovuzda, həmişə yarışların keçirildiyi bir idman qurğusunda əldə edilmiş ən yüksək nəticə (qeyri-

**REL**

rəsmi).

**REKORDSMEN-** Rekord müəyyən edən (qazanan) idmançı.

**REKREASIYA.** Əməkdə, məşq məşğələsi və ya yarış prosesində sərf olunmuş qüvvənin bərpası, istirahət.

**REQBİ-** 15 nəfərlik komandalarla 69 x 100 m ölçülü meydanda oval formalı top-la oynanılan komandalı idman oyunu. Oyunçular topu bir-birinə əllə (arxaya) və ya ayaqla (istənilən istiqamətə) ötürməklə onu rəqibin zaçot meydanında yerə endirməyə və ya H formalı qapı tırının üstündən ayaqla vurub aşırılaşdırmağa çalışırlar.

**REQLAMENT. YARIŞIN REQLAMENTİ-** Yarışın keçirilmə ardıcılığını nizamlayan qaydalar, yarış cədvəli.

**- XÜSUSİ (ŞƏXSİ) REQLAMENT-** Yarış təşkilatçısı tərəfindən verilən və avtomoto idmanı üzrə yarışın keçirilmə detallarını nizama salan vacib rəsmi sənəd.

**REQRUPPINQ-** Avtomobil idmanında çıxıb getmiş və ya bəzi ekipajların gecikməsi nəticəsində yarışanlar arasında meydana çıxan intervalların azalılması üçün tətbiq edilir.

**REQULYASIYA. ORQANİZMİN İSTİLİK REQULYASIYASI-** Daxili istilikyaratma səviyyəsi və xarici mühitin temperaturu dəyişərkən bədənin müəyyən hədd daxilində temperaturunu saxlaması.

**RELAKSASIYA-** Özünün sərbəst və ya farmakoloji preparatların təsiri altında əldə edilən gərginliyin aradan qaldırılması, zəifləmə halı.

**RELSLƏR (BD)-** Damkanın iki damaya qarşı mübarizəsində final mövqeyi. Bu-

**REL**

rada damka damaları qonşu paralel diaqonallara qovub qalib gəlir. A.: D.2; Q.: 15.22.1.2.-3! 22-28 2.13-24 x-reqlər!

**RELYEF-** Yer səthinin qeyri-bərabər quruluşu. Oriyentasiya ölçüsünə, formasına görə müxtəlif ola bilir. Relyefin elementləri: dağ silsiləsi, göl, dağ, təpə, dik, çıxıntı, pilləli yer, terras, dağın qası, yamac, dağın ətəyi, dağ çökəyi, gəzdək, qobu, çala, vadi, dərə, yargan, oyuq, çala-çuxur və s.

**-DAĞ XİZƏYİ TRASININ RELYEFI.** Dəyişən diklik və böyük miqdarda müxtəlif kələ-kötürlüklü dağ döşünün relyefi: yerin səthində çıxıntılar (yamacdan düzənliyə çıxarkən), qarşıya çıxan sildirim (yamacdan düzənliyə, ardañca sildırıma çıxma), yamac yatağı (yamacın düz səthində sildirimin rəvan artması), təpə (enişin düz səthində aydın görünən diklik), çökək (enişin düz sahəsində aydın görünən enmə), çıxıntı (enişin düz səthində dikliyin kəskin artması).

**REMİZ-** Qılıncoynadanın rəqibin müdafiəsi ilə toqquşmasından sonra cavab qabaqlaması məqsədilə hücumu.

**RENDZYU-** Qədim yapon oyunu olub hazırkı dövrdə dünyada geniş yayılmış idman növüdür. Dama tipli stolüstü oyunundur. İki növü vardır: klassik və sərbəst rendzyu.

**RENTGEN-** Şahmatda uzaqvuran fiqurun rəqibin fiquru və ya piyadasının, eləcə də hansısa bir xanadan başqa fiqurunun üzərindən hərəkəti.

**REPRİZ-** Atın hər hansı bir allürlə hərəkətinin davamiyyəti (öz əvvəlki yerinə düşməsi). Məs., 10 dəqiqəlik löhərəm (yortma) yerinə reprizi.

**REZ**

**REPŞNUR-** Alpinist ləvazimatı- 4,5,7 və 9 mm diametr də köməkçi nazik ip (kəndir).

**RESEPTORLAR-** Həssas əsəb liflərinin və ya ixtisaslaşmış hüceyrələrin xəricdən və ya orqanizmin daxili mühitin-dən qəbul etdiyi qıcıqları qavrayıb başqa şəklə salan ucları.

**RETARDASIYA-** Müxtəlif səbəblərdən, çox vaxt da ağır fiziki yük (həmçinin, cinsi yetişkənlik) nəticəsində uşaq-ların və yeniyetmələrin boy və bioloji inkişafının tempinin yavaşılması.

**RETROMOBİL-** Keçmiş dövrün əslubunda yenidən yaradılmış və ya əvvəlki şəklinə salınmış avtomobil.

**REVERS-** Tennisdə topa uçuşda sola diaqonal üzrə yüksək nöqtədə vurulan zərbə.

**“REY!”-** Cüdo güləşində və karatedoda hakimləri və iştirakçıları salamlamaq üçün komanda.

**REYTİNQ-** Ölkə, qitə və dünya miqyasında idman növləri arasında güclü idmançıların və ya konkret idman növü komandalarının ixtisas siyahısını (reyting vərəqlərini) tərtib etmək üçün idman nailiyyətlərinin fərdi və ya qrupla qiyamətlərinin say göstəricisi. İdmanın ayrı-ayrı növlərində reytinq həm bir neçə, həm də yüzlərlə idmançı və ya komanda daxil olmaqla həm kişilər, həm də qadınlar arasında tərtib olunur.

**REZONANS-** İdman rəqslərində rəqs edənin tamaşaçılara (hakimlərlə) müsbət emosiya doğuran görmə və eşitmə qarayışlarının bir-birinə uyğun gəlməsi, yəni rəqs edən musiqinin tempi və ritmini dəqiq hərəkətlərlə ifadə edir.

**RƏHBƏR**

**RƏH**

**- DÖYÜŞÜN RƏHBƏRİ-** Qılıncıynatma mübarizəsinin (döyüşünün) analizinə və zərbəyə (sancmaya) qərar çıxarmağı (və ya ləğv etməyi) həyata keçirən hakim.

**- XALÇANIN RƏHBƏRİ-** Xalçanın hakimlər briqadasının işini təşkil edən, tutaşmanın gedişinə rəhbərlik edən və onun yarış qaydalarına ciddi uyğunluqla keçməsini izləyən, arbitrin və yan hakimin işini koordinasiya edən, güləşçilərin hərəkətlərini qiymətləndirən, görüşün nəticəsini müəyyənləşdirən hakim.

**RƏHBƏRLİK ETMƏ-** Müəyyən vaxda siqnalların verilişinə qoşulma və lazımi sürətlə oyun yoldaşının və ya rəqibinin irəli çıxması ilə bağlı idmançıya kömək vasitəsi.

**- İDMANÇININ HAZIRLIĞINA RƏHBƏRLİK ETMƏ-** İdmançının davranış tərzinin optimallaşdırılmasına, onun ən yüksək idman nəticəsinin əldə edilməsini təmin edən hazırlığının məqsədə müvafiq inkişafına aşağıdakı əməliyyatlar daxildir: nəticələrin proqnozlaşdırılması, yarış fəaliyyətinin parametrlərinin modelləşdirilməsi, orqanızmin funksional sistemlərinin inkişafı və hazırlıq səviyyəsi, məşq prosesinin proqramlaşdırılması, hazırlıq səviyyəsinə kompleks nəzarət, hazırlıq sisteminə korreksiyanın daxil edilməsi.

**RƏİS. TRASIN RƏİSİ-** Trasin hazırlığına və yarışların keçirilməsinə cavab-deh hakim.

**RƏQS (1)-** 1. Bədənin plastik və ritmik hərəkətlərinin məharəti. 2. Musiqi taktında, öz xüsusi tempi və ritmində, eləcə də musiqi əsərlərinin ritmi və üslubunda icra edilən bir sıra hərəkətlər.

**RƏQS****RƏQS (2).**

**- NÜMAYİŞ RƏQSİ-** Yarış qaydalarına heç bir məhdudiyyət qoyulmadan fiqurçular tərəfindən nümayiş çıxışlarında icra edilən rəqs.

**- ADDİMLARIN DAHA YAXŞI CİZGİ ELEMENTLƏRİ İLƏ RƏQSİ-** Buz üstündə məcburi idman rəqs. Oynayan cütlər tərəfindən addımların çizgi elementləri (konturu) dəyişdirilə bilir, lakin onların ardıcılılığı, mövqe və vaxtı saxlanılır.

**- ADDİMLARIN GÖSTƏRİLMİŞ CİZGİLƏRİ İLƏ RƏQS-** Buz üstündə məcburi idman rəqs. Atılan addımların istiqaməti və konkinin müəyyən tillərində icrası yarız nizamnaməsindəki diaqramın təsvirinə uyğun olmalıdır.

**- MƏCBURI RƏQS-** Buz üstündə idman rəqslərinin müsabiqə programının hissəsi. Beynəlxalq Konkisürənlər İttifaqının təsdiq etdiyi, buz üstündə müəyyən uzunluğu və birləşdirilmiş şəkilləri olan qövslerdən və müxtəlif addımlardan ibarət rəqs. Hər məcburi rəqsin addımları bir seriyada birləşdirilir və müəyyən ardıcılıqla musiqi altında icra olunur. Yarışda icra olunan məcburi rəqsin seriyalarının sayı qaydalarla müəyyənləşdirilir.

**- ORİJİNAL RƏQS-** Buz üstündə idman rəqsləri üzrə yarış programının hissəsi. Rəqsin ritmi, tempin diapazonu və onda istənilən mümkün dəyişikliklər sonrakı iki mövsümə buz üstündə idman rəqsini üzrə beynəlxalq komitə tərəfindən müəyyənləşdirilir. Rəqsin ritminə uyğun yazılmış musiqini cütlük özü seçir. Orijinal rəqsin uzunluq müddəti 2 dəqi-

**RƏQS****RİF**

qədir. Müxtəlif addımlardan, dönmələr-dən, firlanma hərəkətlərindən və möv-qelərin dəyişməsindən ibarətdir.

**- SƏRBƏST RƏQS-** Buz üstündə id-man rəqslərində yarış programının bir şöbəsi. Programda birləşdirilmiş təkrar-sız yeni və rəqqasların niyyətini (planla-rını) ifadə edən məşhur rəqs hərəkətləri. Sərbəst rəqs idmançıların özləri tərəfin-dən seçilir, lakin qaydaların tələbatına uyğun musiqi sədaları altında icra olu-nur. Rəqsin davamıyyəti 4 dəqiqədir.

**İDMAN RƏQSLƏRİ-** 1. Müsabiqə fə-aliyyəti variantı olub Beynəlxalq Rəqs İdman Federasiyasının təşkil etdiyi, rəqs cütlüklerinin (qadın və kişinin) parket üstündə standart və ya Latin Amerikası rəqslərinin ifasından ibarət idman növü. 2. Konkilərdə fiqurlu sü-rüşmə üzrə iki məcburi, bir orijinal və bir sərbəst rəqsdən ibarət yarış növü.

**RƏNG. ATIN RƏNGİ-** Dərinin, tükün əsas rəng çaları. Tez-tez belə rənglərə rast gəlinir: tünd qara, kəhər, kürən, boz, xallı boz, qara kəhər, səmənd, açıq sarı, az çal, ala (əbləq).

**- AÇIQ QARA KƏHƏR RƏNG-** Atın gövdəsinin tükü açıq sarı, quyruğu və yalı qara rəngdə olur.

**- AÇIQ SARI RƏNG-** Atın gövdəsinin qızılı rəngli, yalı və quyruğunun ağ tükləri vardır.

**- BOZ RƏNG-** Açıq boz, xallı boz və tünd boz rənglərə bölünür. Atın tükləri gövdəsində, yal və quyruğunda ağ və ya azacıq qara rəngdə olur (tünd boz və xallı boz atlar).

**- DÜM AĞ RƏNG-** Gövdəsi, ayaqları, yalı və quyruğu eyni sarıyaçalar süd

rəngli at.

**- ƏBLƏQ (ALA) RƏNG-** Gövdəsində ağ fonda böyük sarı, qəhvəyi və ya qara ləkələri olan at.

**- KƏHƏR-** Atın gövdəsinin tükü açıq-dan başlamış tünd qəhvəyi rəngə qə-dər, yalı, quyruğu və dal ayaqları qara rəngdə olur.

**- QARA KƏHƏR RƏNG-** Gövdəsi qara rəngli, başında (burnunda) və qa-sığında sarımtıl rəngləri olan at.

**- KÜRƏN RƏNG-** Ağ yalı və ağ quyruq-lu, gövdəsinin tükləri qəhvəyi rəngli at.

**- SARI-QIRMIZI RƏNG-** Atın gövdəsinin, yalı və quyruğunun tükü eyni rəngdə-sarı-qızılı, açıq sarı və ya tünd sarı rənglərdə olur.

**- TUND QARA RƏNG-** Atın gövdəsi-nin, yalı və quyruğunun tükü bərabər qara rəngdə olur.

**RİF-** Qayalıq sűxurları olan dənizin di-bində gəmiçilik üçün təhlükəli daşlar, sualtı və ya üzə çıxan təpəliklər yığını.

**RİF-BANT-** Rifləri dəf edərkən yelkəni qıkə bağlamaqla lyuvers olunan yer-lərdə onun möhkəmliyini artırmaqdan ötrü alt şkatorinə paralel tikilən parça şırırmı (və ya ayrıca romb şəkilli bəzək).

**RİF-KRENGELS-** Rifləri aradan qal-dırarkən xüsusi gəmi iplərini dartmaq üçün rif-bantın uclarının yanında yelkənin qabaq və dal şkatorinlərində daxili kouşa bağlanan ilgək.

**RİFLƏMƏ-** Yelkənin alt hissəsinin gikə (dor detalına) bağlanması ilə üzüb getmə-nin təhlükəsizliyini qorxulu edən külək güclənərkən yelkən meydanının azalması.

**- RİF-SEZEN-** Rifləri dəf edərkən rif-bantda lyuverslər vasitəsilə buraxılan

**RİK**

uzun nazik və möhkəm gəmi ipləri.

**-RİF ŞTERT-** Yelkenin riflənmiş hissəsini qıkə bağlamaq üçün rif-bantda lyuversə bərkidilən qısa gəmi ipi.

**RİKOŞET-** 1.Güllənin hansısa bir əşya ilə toqquşmasından sonra ucuş istiqaməti ni dəyişməsi. 2.Tez-tez rast gəlinən bilyard rikoşetini xatırladan dama zərbəsi.

**RİNQ-** Boks və kikboksinq üzrə yarış aparmaq üçün təkbətək döyüş qaydalarına uyğun olaraq xüsusi təchiz olunan kvadrat sahə ( $6\times 6$  m). Ətrafları künc dırəkləri arasında müdafiə örtüklü üç və ya dörd kanatla (yoğun kəndirlə) məhdudlaşdırılır.

- “**AÇIQ RİNQ**”- Klassifikasiya yarışları yeni başlayan boksçular arasında keçirilir. Əsas məqsəd perspektivli idmançıları seçmək, eləcə də onların döyüş vərdişlərinin möhkəmlik dərəcəsini, döyüyü fərdi apama tərzinin formalasması mərhələsində bacarıqlarını aşkar etməkdir. Daha kütləvi yarışdır.

**RİNQDƏ HESABIN AÇILMASI-** Referinin yarış qaydaları ilə tənzimlənən fəaliyyəti keçən vaxtin hər saniyəni qəti müəyyən edib buraxılmış güclü zərbə və ya zərbələr nəticəsində boksunun döyüyü necə davam etdirəcəyini aşkarlamaqdır.

**RİNQƏ DƏSMAL ATMAQ-** Xidmət etdiyi boksunun məğlubiyyətini qəbul edən sekundantın yarış qaydaları ilə tənzimlənən ritual hərəkəti.

**RINKBOL-** İdman oyunu. Şaybali hokkeydə olduğu kimi standart meydançada keçirilən topla hokkey. Oyunun məqsədi rəqibin qapısına top vurmaqdır.

**RİPOST-bax.Cavab.**

**RİT**

**RİŞK-** İdman gimnastikasında sərbəst təmrirlərin icrasına görə qiyməti artırma meyarlarından biri. Onun icrası böyük ehtimalla çətin və mürəkkəb elementlərdən istifadə ilə bağlıdır.

**RİTM**

- **ATƏŞAÇMA RİTMİ-** Atəşəcməda atəş və istirahət fasılələrinin bərabər ölçüdə əvəzlənməsi.

- **ATIN HƏRƏKƏT RİTMİ-** Atın ayaqlarının düzgün, bərabər ölçülü hərəkəti. Bütün allürlərdə qiymətləndirilir.

- **ATMANIN RİTMİ-** Zaman və məkan daxilində tullama (atma) hərəkəti fazasının qarşılıqlı münasibəti.

- **AVARÇƏKMƏNİN RİTMİ-** Avarlamama vaxtının hazırlıq vaxtına nisbəti. Yaxşı komandaların ritmi adətən 1-dən az olur, yəni avarlamaya hazırlığa nisbətən az vaxt sərf olunur. Belə ritm müsbət sayılır. Əgər avarlama hazırlıqdan çox davam edirsə, ritm mənfi hesab edilir.

- **BARYERLƏR ARASINDA QAÇIŞIN RİTMİ-** Baryer qaçışı prosesində idmançının baryerlər arasında yerinə yetirdiyi addımların miqdarı.

- **BİOLOJİ RİTM-** Orqanizmin xarici mühit şəraitinə uyğunlaşması ilə həm daxili, genetik şərtləşdirilmiş, həm də əlaqəli bioloji proseslər və hadisələrin dövrlər üzrə gedən intensivliyinin dəyişməsi.

- **FİQURU İCRA ETMƏ RİTMİ-** Sinxron üzgüçülükde anlayış: uzunluq və cəhdlərə görə hərəkətlərin və onların fazalarının bir-birini bərabər ölçülü dəqiq əvəzləməsi.

- **HƏRƏKƏTİN RİTMİ-** 1.Zaman və məkana görə hərəkət elementlərinin və cəhdlərin bərabər ölçüdə bir-birini növbə

**RİT**

ilə əvəzləməsi, növbələşməsi. **2.Təmrinlərin icrası prosesində hərəkətin işçi fazası və istirahətin ardıcıl növbələşməsi.**

**- QAÇIŞIN RİTMİ-** Qaçışda zaman və məkan daxilində addımların uzunluq və tezliyinin qarşılıqlı nisbəti ilə hərəkətin fazalarının bir-birini növbəli əvəzləməsi.

**- KONKİLƏRDƏ QAÇIŞIN RİTMİ-**

Sürüşən addımin üç fazasının uzunluq nisbəti: sərbəst sürüşmə, təkdayaqlı itə-lənmə, ikidayaqlı itələnmə.

**- MUSIQİ RİTMİ-** Musiqidə ölçünün daxili ifadəsi: uzunluğunna görə müxtəlif və ya hansısa bir ölçünün fonunda yeknə-səq səslərin və fasılələrin artıb əksilməsi, bununla belə bütün sürəkliliyin ümumi cəmi, açarın yanında, yəni rəqəmələ işarələr taktnı ölçüsünə bərabərleşir.

**- RƏQSİN RİTMİ-** Rəqs hərəkətlərinin və onların elementlərinin artırılmasının qəti müəyyənmiş ardıcılıq və sürəkliliyi. Rəqsin ritmi musiqi müşayiəti ilə sıx bağlanır. Hərəkətin ritmi bir qayda olaraq melodik istiqamətlərin ritmləri və ya akkompanementin musiqi materialı ilə tam vəhdət təşkil edir.

**- ÜRƏYİN RİTMİ-** Ürəyin müəyyən aralıq vaxt ərzində yiğilmalarının təkrarlanması ilə zahirə çıxan müntəzəm, düzgün əvəzlənən fəaliyyəti.

**- YÜYÜRMƏNİN RİTMİ-** Tullananın yüyürmə prosesində addımlarının uzunluq və tezlik nisbəti, sürət dinamikası.

**RİTSU-REY-** Karatedo etiketi hissəsi-zala daxil olarkən, zaldan çıxarkən, müəllimə müraciət edərkən, eləcə də istənilən qoşa təmrinlər başlananda və qurtarandan sonra icra edilən ayaqüstü mərasim təzimi.

**ROK**

**RİTTBERGER-** Konkilərdə figurlu sürüşmədə hərəkətdə ikən arxaya-xaricə icra olunan hoppanma variantı. Bədənin firlanma istiqaməti uçuşda müsbətdir, yəni o, təkan qövsünün əyilmə istiqaməti tərəfə firlanır. Figur alman figurçusu Verner Rittbergerin soyadı ilə adlandırılır.

**RODEO-** Çöl (vəhşi) öküzünü minib sürmə, kəməndin köməyi ilə öyrətmə, vəhşi öküzlə döyüşmə, cöngəni əle keçirmə, əhliləşdirilməmiş atı yəhərsiz minmə, çöl atının əhliləşdirilməsi daxil edilməklə kovboy atlı çobanların yarışları. 2.İti sürətli çaylarda xüsusi baydarkalarda müxtəlif maneələri dəf etmə yarışları.

**ROK(K)-** İdman rəqslərində texniki element - üzü baxana tərəf çevrilmiş gövdənin titrəyişi.

**ROKER-FOKSTROT-** Buz üstündə 14 addımdan ibarət məcburi idman rəqəsi. Hər biri dörd hesabdan 26 taktdan, yəni dəqiqədə cəmi 104 hesab tempindən ibarətdir. Musiqi müşayiəti fokstrot 4/4 -dür. Yarışda 4 seriya icra olunur.

**“ROKİNQ”-** Yelkən yarışı termini. Yaxtin sürətini artırmaq məqsədilə ekipaj üzvlərinin qarşıya daimi yırgalanması hesabına yelkənlərin və ya şvertlərin nizamlanması və irəliləməsi. Yürüş prosesində “rokinq”in tətbiqi yelkən yarışı qaydaları ilə qadağandır.

**ROKİROVKA-** Şahın topa dərhal kombinasiya edilmiş gedişi (top şahın yanına qoyulur və onun üzərindən atlannıb keçir). Rokirovka yalnız bir şərtlə reallaşa bilər (tərəflərdən hər biri şahmat partiyası ərzində yalnız bir dəfə):  
1)şah və top hələ hərəkət etməmişdir.

**ROK**

sə; 2)onların arasında figur yoxdursa; 3)şah şah altında deyilsə; 4)rokirovka nəticəsində nə şah, nə də top zərbə altına düşməyəcəksə.

**- QISA ROKIROVKA-** Şahmat taxtasının şah cinahında həyata keçirilir. Sərti işarəsi 0 - 0.

**- UZUN ROKIROVKA-** Şahmat taxtasının vəzir cinahında həyata keçirilir. Sərti işarəsi 0 - 0 - 0.

**ROK-N-ROLL. AKROBATİK ROK-N-ROLL-** İdman növü olub mahiyyəti cütlükdə icra edilən rəqs və akrobatika elementlərinin birləşdirilməsidir. Yarış programı üç dərəcədə (A, B, C) olmaqla əsas məzmunu rok-n-roll hərəkətlərini təşkil edən rəqsdən, güc və hoppanma akrobatikası elementlərindən ibarətdir.

**ROLİK-** Trek yürüşlərində liderin arxasında gedən velosipedin qabaq təkərinin uzununa irəliləməsi ilə məhdudlaşan boru şəkilli konstruksiya.

**RONDAT-** Akrobatik və gimnastik təmrin. Dayağı (duruşu) keçmə məqamında dönməklə böyür tərəflə çevriləmə, ardınca bədəni əyməklə və duruşdan (kurbet) uçuşla ayaqlar üstünə yerə enmə.

**ROV-** İdman gimnastikasında təmrinlərin icrasına görə qiymətlərin artırılması meyarını bildirən **risk, orijinallıq, virtuozi luq** sözlərinin baş hərflərindən ibarət **abbreviatur**.

**ROZETKA-** At idmanında idman atributu. Mükafat alan atın soldan yüyəninin taxılan lentlərdən ibarət qarışq bant. 1-ci yerə görə qırmızı rozetka, 2-ci yerə görə mavi, 3-cü yerə görə isə yaşıl rozetka bənd edilir.

**SAB**

**RUMB-** Dənizdə yelkən donanması tərəfə istiqamət işarəsi. Həqiqi üfüq 360 dərəcəyə uyğun gələn 32 rumba(kompaşın 32 bölgüsündən hər biri) bölünür. Bu-na görə də çəvrənin 1/32 hissəsinə bərabər, yəni 11 dərəcə təşkil edən bucağı rumbla adlandırırlar. Əsas rumblar: şimal (N), cənub (S), şərq (O), qərb (W).

**RUMBA-** 1.Buz üstündə 16 addımdan ibarət məcburi idman rəqsi. Hər biri 4 hesabı üzrə 44 takt tempində, yəni dəqiqlikdə cəmi 172 say hesabı ilə icra olunur. Rumbanın musiqi müşayıti 4/4-dür. Yarışda 4 seriya yerinə yetirilir. 2.Latin Amerikası programına daxil edilən idman rəqsi. Musiqi ölçüsü 4/4-dür, temp beynəlxalq qayda üzrə dəqiqliqdə 27 taktdır (108 zərb), məsləhət görülən temp 27-29 takt/dəq. hesab olunur.

**RUMPEL-** Ballerə bərkidilmiş qol(ling). Rumpelin köməyi ilə yaxtin sükanı döndərilir.

**Ss**

**SABALİNA-** Sinxron üzgüçülük figuru-dur, aşağıdakı əsas mövqe və hərəkətlərdən ibarətdir: sinə üstündə, horizontal bucaq, köndələn ox ətrafında irəli 1/4 dövrə, suya dalmada iki ayaqla yuxarı bucaq, suya dalmada bir ayaqla yuxarı bucaq, katalin dönmə, kran, vertikal.

**SABİLARK-** Sinxron üzgüçülük figuru, aşağıdakı əsas mövqe və hərəkətlərdən ibarətdir: sinə üstündə; üfüqi (horizontal) bucaq; köndələbn ox ətrafında irəli 1/4 dövrə; suya dalmada iki ayaqla yuxarı bucaq; suya dalmada üzü yuxarı

**SAB**

bucaq; suyun səthi üzrə “kran” mövqeyinə qədər eyni vaxtlı qalxma ilə katalin dönüşü; “üfüqi” ayaq 180 dərəcə qövs üzrə irəliləyir (ayaq vertikala çatan məqamda, ona əks istiqamətdə “vertikal” ayaq “spaqt” mövqeyinə qədər irəliləyir), arxası üstə.

**- 180 DƏRƏCƏYƏ AÇIQ FIRLANMA, SABİLARK-** “Sabılark” fiquruna oxşardır, lakin “kran” mövqeyində “üfüqi” ayaq su səthinin üstündə 180 dərəcə qövs üzrə irəliləyir, elə bu məqamda ona əks mövqedə “vertikal” ayaq bədənin 180 dərəcəyə eyni vaxtlı dönməsi ilə hərəkət edir.

**SABİTLİK**

**- HƏRƏKİ VƏRDİŞİN SABİTLİYİ-** Uzun müddət ərzində avtomatizmə çatdırılmış məqsədyönlü hərəkəti icra etmək bacarığının saxlanması.

**- İDMAN FORMASININ SABİTLİYİ-** **YI-** Yüksek idman nəticələrinin əldə edilməsinə optimal hazırlıq halının möhkəmləyi.

**SABMARINA (SUBMARINA)-** Sinxron üzgüçülük fiquru aşağıdakı əsas mövqelərdən ibarətdir: arxası üstə, üzüyüxarı bucaq, suya dalmada üzüyüxarı bucaq, üzüyüxarı bucaq, arxası üstə

**- İKİ AYAQLA YUXARI, SABMARINA-** Sinxron üzgüçülük fiquru, aşağıdakı əsas mövqelərdən ibarətdir: arxası üstə, iki ayaqla yuxarı bucaq, suya dalmada iki ayaqla yuxarı bucaq, iki ayaqla yuxarı bucaq, arxası üstə.

**SABLYA-** Kütlesi 500 q-a qədər, trapeziya kəsiyinin uzunluğu 88 sm-dən çox olmayan, tiyəsi yumurtavari qardalı, əyri dəstəkli kəsən-batan idman silahi.

**SAX**

**SADƏLƏŞDİRİMƏ. MÖVQEYİN SADƏLƏŞDİRİLMƏSİ-** Şahmat və damada mürəkkəb vəziyyət, adətən fiqurların, piyada və damaların dəyişdirilməsi, eləcə də mövqeyin dəyişdirilməsi ilə sadələşdirilir.

**SAĞLAMLIQ-** Orqanizmin fiziki, mənəvi və sosial rifahının harmonik birləşdiyi orqan və sistemlərinin öz-özünü requlyasiyası ilə səciyyələnən hali.

**SAHƏ. XÜSUSİ SAHƏ-** Xüsusi olaraq sürətli ralli üçün xronometrajlanmış qapalı yollarda keçirilən yarış sahəsi.

**QADAĞAN OLUNMUŞ SAHƏ-** İdman oriyentirini tapma üzrə yarış rayonunda əkinlə, meşəsalma ilə, az təpilan və kökü kəsilən bitki sahələri ilə, quşların yerüstü yuvalıqları, sürüşmə və təhlükəli qar uçqunları yamacları ilə və s. tutulmuş ərazilər. Xəritədə belə sahələrin işarəsi qırmızı xətlerlə vertikal strixlənir.

**OYUN SAHƏSİ-** Torun üst kənarı ilə vertikal səthini məhdudlaşdırıran voleybol meydانçasının antennalı boş sahəsi. Top oyun sahəsi daxilində torun üzərindən ötüb keçməlidir.

**SAXLAC (ÖYLƏC) SƏKKİZLİYİ-** Bərkidilmiş ip üzrə enməni təmin etmək üçün alpinist qurğusu.

**SAXLAMA-** Sambo və cüdoda fənddir, güləşçi müəyyən vaxt ərzində (samboda 20, cüdoda 30 saniyəyə qədər) rəqibi kürəyi üstə xalçada uzanıb qalmağa məcbur edir, özü isə onu kürəyi ilə xalçaya sıxır. Saxlama variantları: böyürü üstə, köndələn, üstdən, baş tərəfdən, ayaqlar tərəfdən (cüdoda qiymətləndirilmir).

**- ATLARI SAXLAMA-** Atın sağlamlığını gündəlik səliqəli qulluqla, düzgün

**SAX**

yemləmək, suvarmaq və işlətməklə, eləcə də ləvazimatlarını təmiz və qaydada saxlamaqla təmin edilir.

**- CİSMİ SAXLAMA-** Bədii gimnastikada element. Atmadan, ötürmədən, katadan sonra sərt və ya sərbəst atma ilə cismi qəbul etmə.

**- TUTUB SAXLAMA (1)-** 1.Gimnastik alətin arxasından yapışmanı dəyişmə üsulu. 2.Əlləri gimnastik alətdən bir anda buraxma.

**-İRƏLİ YELLƏNMƏKLƏ YAPIŞIB SAXLAMA-** Tirdə və qadın bruslarında təmrin. Yellənməklə irəli yırğalanıb çanaq-bud oynaqlarında ayaqları cəld qatlamaqla altdan yapışib bükülü salanmaya keçmə.

**- TUTUB SAXLAMA (2)-** Komandalı idman oyunlarında daha effektli müdafia üsulu olub topun və ya şaybanın hərəkətini (uçuşunu) dayandırmaqdan və bir rəqibdən o birisine ötürülən zaman ona yiylənməkdən ibarətdir.

**- KÖRPÜDƏ SAXLAMA-** Yunan-Roma və sərbəst güləşmədə fəaliyyət. Gülləşçi rəqibinə qarnı üzərinə çevrilməyə mane olaraq onu körpü vəziyyətdə saxlayır.

**- ÖZÜNÜ SAXLAMA-** Dayanma, mürrəkkəb statik vəziyyətin (pozanın) icrası zamanı gimnastik təmrinin qeydə alınması. Halqalarda qeydə alınmanın müddəti 2 saniyə, tirlərdə 1 saniyədir.

**- SAYBANI SAXLAMA 1-** Hokkeydə şaybanı əlcəkdə saxlamaq qapıçının texniki fəndidir. 2. Hokkeydə oyunçunun şaybanı öz arxasında gözlənilmədən qoyması oyun yoldaşına əlverişli vəziyyət yaratmaqdən ibarət qarşılıqlı hərəkət üsulu.

**SAL**

**- SU ÜZƏRİNDE SAXLAMA-**

1.Yaxtın böyük sürəti zamanı müvazinəti hidrodinamik güc hesabına (üzmə qabiliyyəti hesabına yox) suyun səthində saxlama. 2.Su xızəkçisinin suyun səthində davamlı hərəkəti. 3. Alpinistin qarlı eniş üzrə müvazinəti saxlamaq və hərəkət süretini nizama salmaq üçün buz baltasından dayaq kimi istifadə edib iki ayaq üzərində sürüşməklə enmə üsulu.

**- ŞTANQI DÜZLƏNDİRİLMİŞ QOL-LARDA YUXARIDA SAXLAMA-**

Ağırlıqqaldırma təmrinlərində son vəziyyət: dartma, təkan, ayaq üstə sixma.

**- TOPU SAXLAMA-** İdmançıların bir sıra idman oyunlarında topu əllə və ya klyuşka ilə dayandırması, qəbul etməsi və cəmləşdirmək üçün istifadə etdikləri texniki üsul (futbolda əllə oynamaya yalnız qapıçının ixtiyarı vardır).

**SAXLAMAQ-** Akrobatikada statik vəziyyətin (duruş, müvazinət, dayaq olma, söykənmə) qeyd edilməsinə lazımi göstəriş fərdi və qoşa təmrinlərdə 3 saniyə, üçlüklərin təmrinlərində 4 saniyə və dördlüklərin təmrinlərində 5 saniyə müddətində.

**SALAMLAMA-** Yarışda konkur və miniyə öyrətmədə minici meydana çıxaraq yarış qaydalarına uyğun hakimləri salamlamalıdır. Kişi lər baş geyimlərini çıxararaq, qadınlarsa sağ qolunu endirərək təzim edirlər.

**SALAMLAŞMA-** Qılıncıdanın silahla salamlaşması.

**SALXOV-** Konkilərdə fiqurlu sürüşmədə arxaya-xaricə gedişdə havadakı ayağın üstünə enməklə arxaya-daxilə

**SAL**

gedişində icra edilən sıçrayış. Uçuşda bədənin fırlanma istiqaməti müsbətdir, yəni təkan qövsünün əyrilik istiqaməti ilə uyğundur. İsveç figurçusu Ulrix Salxovun adı ilə adlandırılmışdır.

**SALMA, SALINMA. TƏXİRƏ SALINMA-** Şahmat və damada əsas vaxtda qurtarmamış partiyada mübarizə dayandırılır ki, sonradan davam etdirilsin və axıra qədər oynanılsın. Təxirə salınma zamanı rəqiblərin fiqurlarının vəziyyəti və kontrolla saatda sərf olunmuş vaxt haqqında göstərici qeyd edilir.

**ƏĞIRLIĞI TƏDRİCİ SALMA (1)-** Akrobatik və gimnastik təmrin. Baş üzərindən çevrilib bədənin dayağa ardıcıl toxunması ilə fırlanma hərəkəti.

**QRUPLAŞMADA ƏĞIRLIĞI TƏDRİCƏN İRƏLİ SALMA-** Qruplaşık kürəkdə duruşdan uzanmış vəziyyətə və ya əlavə dirənməyə tədrici keçmə.

**ÇƏKİ SALMA-** Maye və qida qəbulunu məhdudlaşdırma vasitəsilə, eləcə də yüksək temperaturun təsirindən çox tərləmə hesabına bədən kütləsinin azalması (2-4 gün ərzində). Boksda, güleşmədə, ağırılıqqaldırmada lazımi çəki kateqoriyası həddinə daxil olmaq üçün tətbiq edilir.

**ÇƏTİNLİYƏ SALMA-** Təmrinin yerinə yetirilməsini çətinləşdirən, əzələ gürcünün artırılmasına səbəb olan hərəkətə xarici təsir (idman daşı, ştanq, qumla dolu kisə və s.).

**CİOVLARI QAYDAYA SALMA-** Minicinin cilovları saxlama üsulu və rolu. Cilovların seçilməsi bir əl və iki əl təlimi üzrə, cıdır üzrə, iki əldə dəhnəli-qaytarqalı yüyənin dörd cilovu üzrə olur. Bir əldə tutulan cilovlar yalnız salamlış-

**SAL**

ma zamanı (sol əldə) sahmanlanır.

**AĞIRLIĞI TƏDRİCİ SALMA**

**- ƏLLƏRDƏ DURUŞA İRƏLİ AŞMA-** Dirsəklərdə duruşdan əlləri söykəyərək və onları düzəldərək duruşa beliaçıq irəli aşma.

**- BELİAÇIQ İRƏLİ AŞMA-** Dirsəklərdə duruşdan uzanmış vəziyyətə və ya sinədə duruşa beliaçıq irəli aşma.

**- BÜKÜLÜ İRƏLİ AŞMA-** Kürəkdə duruşdan bükülü uzanmış vəziyyətə və ya arxası üstə uzanaraq belibükük irəli aşma.

**- QRUPLAŞARAQ ARXAYA AŞMA-** Əlavə dayaqdan uzanmış vəziyyətə və ya qruplaşaraq uzanmaya arxaya aşma.

**- BÜKÜLÜ ARXAYA AŞMA-** Bükülü dayanaraq dayaqdan əllərini ayaqlarının arxasında qoyaraq uzanmış, bükülü uzanmış və ya arxası üstə duruş vəziyyətinə bükülü arxaya aşma.

**- SİLİVAŞ AŞMASI-** Tirdə təmrin. Dayaqdan uzununa sıçrayıb uzununa ayaqlar aralı bir ciyində duruş, kürəklərdə duruşa ayaqlar aralı aşma və bir dirsək üstündə dayaşa aşma. Rumın gimnastkası Daniel Silivaşın soyadı ilə adlandırılmışdır.

**QAYDAYA SALINMA**

**- QAYIĞIN QAYDAYA SALINMA-SI-** Qayığın avarçəkənin antropometrik göstəriciləri (bədən kütləsi, boy, əl-ayağın uzunluğu), hava şəraitini və akvatoriya əsasında qurulması.

**- SİLAHIN QAYDAYA SALINMA-SI-** Atıcılıq silahının bütün mexanizmlərinin dayanmadan və etibarlı işləməsinə gətirilməsi.

**SALTO-** Akrobatik və gimnastik təmrin. Əllərin aralıq dayağı olmadan baş

**SAL**

üzərindən tam çevrilib hoppanmaqla bədənin havada mayallaq vurma, fırlanma hərəkəti. Bir çox variantı var: irəli, arxaya, kənara, qruplaşaraq, belibükük, bükülüb-açılaraq, açılmaqla dəfələrlə 180 dərəcəyə dönmələr.

- **BELLE SALTOSU**- Bruslarda təmrin. Əllərdə duruşdan sallanmaya çəkilmə və tirlərin üstündə əllərdə dayağanı irəli ikiqat salto. Alman gimnasti Mayk Bellenin adı ilə adlandırılmışdır.

- **DAİRƏVİ DÖNMƏKLƏ İRƏLİ SALTO**- Akrobatik hoppanma. İki ayağın təkanı ilə dairəvi dönməklə arxaya sıçrayış, yerə enməmiş irəli salto. Elə beləcə irəli mayallaq aşmaqla bir dəfə yarımla, irəli ikiqat salto icra etmək olar.

- **DAİRƏVİ DÖNMƏKLƏ BİR ƏL ÜZƏRİNDƏ BELİAÇIQ SALTO**- Akrobatik hoppanma. İki ayağın təkanı ilə dairəvi dönməklə arxaya hoppanma və yerə enmədən irəli-axaya geniş açılmış ayaqlarla bir ayaq üzərinə enməklə irəli beliaçiq salto.

- **DELÇEV SALTOSU**- Tirdə təmrin. Tir qarşısında sallanmaya dairəvi dönməklə ayaqlar aralı bükülü irəli böyük yellənişlə arxaya salto. Bolqar gimnasti Stoyan Delçevin soyadı ilə adlandırılmışdır.

- **DEFA-POQORELOV SALTOSU**- Tirdə təmrin. Tir qarşısında sallanmaya 540 dərəcə dönməklə beliaçiq irəli böyük yellənişlə arxaya salto. Fransız gimnasti Jackus Defa və sovet gimnasti Aleksandr Poqorelovun soyadları ilə adlandırılır.

- **DÖNÜŞLƏ SALTO**- 360 dərəcəyə və daha çox (bir neçə 180 dərəcə) dairəvi dönməklə beliaçiq irəli və ya arxaya salto.

**SAM**

- **HONMA SALTOSU**- Bruslarda təmrin. Qolaylanaraq arxaya yellənib qalxma, ardınca dayağə bükülü irəli salto. Yapon gimnasti Fumio Honmanın soyadı ilə adlandırılmışdır.

- **İRƏLİ SALTO**- Bruslarda təmrin. Əllərdə bükülüb qolların üzərindən beli bükülü irəli salto.

- **DAYAĞA İRƏLİ SALTO**- Bruslarda təmrin. Dayaqda belibükük qolların üzərindən arxaya yellənməklə irəli salto.

- **BRUSLAR ALTINDA İRƏLİ SALTO**- bax. Şüvüllər altında irəli dövrə vurma.

- **DÖNMƏ VƏZİYYƏTİNDƏ İRƏLİ SALTO**- Tirdə və qadın bruslarında təmrin. Dayaqdan ayaqlar yana aralı altdan yapışmaqla arxaya yellənərək arxaya sıçrayıb aşmaqla irəli dövrə etmə.

- **İRƏLİ BİR DƏFƏ YARIM SALTO**- Akrobatik hoppanma. Irəli bir dəfə yarımla, döşəməyə əllərlə dayaqlanaraq irəli mayallaq aşma.

- **İRƏLİ SALLANMAYA BİR DƏFƏ YARIM SALTO**- Tirdə təmrin. Arxaya yellənməklə tırın üzərindən altdan yapışmaqla sallanmaya bir dəfə yarımla irəli salto.

- **İRƏLİ ÇEVRİLMƏKLƏ 360 DƏRƏCƏ DÖNÜB BİR DƏFƏ YARIM İRƏLİ SALTO**- At üzərindən uzunu-na və eninə dayaqlı hoppanma. Əllərin təkanından sonra 360 dərəcə dönməklə irəli çevrilmə və ardınca qruplaşaraq və ya belibükülü irəli bir dəfə yarımla.

- **BİR ƏL ÜZƏRİNDƏN İRƏLİ ÇEVRİLMƏKLƏ DAİRƏVİ DÖNÜB ARXAYA BİR DƏFƏ YARIM SALTO**- At üzərindən uzunu-na və eninə dayaqlı hoppanma. 1-ci fazada bir əl

**SAL**

üzərindən çevrilib dairəvi dönməklə (rondat), 2-ci fazada qruplaşaraq bir dəfə yarım arxaya salto.

**- İRƏLİ SALLANMAYA YELLƏNMƏKLƏ İRƏLİ SALTO-** Tirdə təmrin. İrəli böyük yellənməklə arxaya ayaqların kəskin hərəkəti ilə (əks tempdə) altdan yapışmaqla sallanmaya qruplaşaraq, beli bükərək və ya ayaqlar aralı irəli salto.

**- MORİSUE SALTOSU-** Bruslarda təmrin. Əllərdə dayağa qruplaşaraq qolların üstündə əllərdə dayaqdan irəli böyük yellənməklə arxaya salto. Yapon gimnasti Sindzi Morisuenin soyadı ilə adlandırılmışdır.

**- KOVAÇ SALTOSU- bax.** Tirin üzərindən sallanmaya arxaya salto. Təmrin macar gimnasti Peter Kovaçın soyadı ilə adlandırılmışdır.

**- KOLPIN SK SALTOSU- bax.** Dairəvi dönməklə bir əl üzərində beliaçıq salto. Təmrin ilk dəfə Kolpino şəhərində (Sankt-Peterburq yaxınlığında) icra olunmuşdur.

**- KORBUT SALTOSU-** Tirdə təmrin. Qruplaşaraq arxaya salto. Təmrin sovet gimnastikası Olqa Korbutun soyadı ilə adlandırılmışdır.

**- KOROLYOV SALTOSU-** Bruslarda təmrin. Əllərdə duruşdan sallanmaya keçmə və irəli böyük yellənişlə qollar üzərində sıçrayıb aşmaqla ayaqlar aralı dayaqda irəli yellənməyə arxaya salto. Sovet gimnasti Yuri Korolyovun soyadı ilə adlandırılmışdır.

**- İKİQAT SALTO-** Ardıcıl iki salto. İrəli, arxaya, yana, qruplaşaraq, belibükülü, beli açıq, eləcə də dönmələrlə icra olunur.

**- QINGER SALTOSU-** Tirdə təmrin.

**SAL**

Tir qarşısında sallanmaya dairəvi dönməklə beliaçıq irəli böyük yellənişlə arxaya salto. Alman gimnasti Eberhard Qingerin soyadı ilə adlandırılmışdır.

**- Lİ YUDJİN SALTOSU-** Akrobatik hoppanma. Beli bükülü, ayaqlar aralı dönməklə yana bir dəfə yarım salto və irəli mayallaq. Təmrin Çin gimnasti Li Yudjinin adı ilə adlandırılmışdır.

**- LOU YUN SALTOSU-** Akrobatik hoppanma. Qruplaşaraq ayaqlar aralı böyrü üstə və ya belibükülü 270 dərəcə dönməklə ikiqat salto. Təmrin Çin gimnasti Lou Yunun adı ilə adlandırılmışdır.

**- LYUKİN SALTOSU-** Akrobatik hoppanma. Üçqat salto. Təmrin sovet gimnasti Valeri Lyukinin soyadı ilə adlandırılmışdır.

**- MARÇENKO-1 SALTOSU- Bax.** Qolların altında irəli mayallaq. Təmrin sovet gimnasti Vladimir Marçenkonun soyadı ilə adlandırılmışdır.

**- MARÇENKO-2 SALTOSU-** Akrobatik hoppanma. 360 dərəcə dönməklə arxaya ikiqat salto.

**- YELLƏNMƏ SALTOSU-** Bir ayağın təkanı və digərini yelleşib yellənən ayağın üstünə enməklə beliaçıq irəli və ya arxaya salto.

**- RADOXL SALTOSU-** Qadın bruslarda təmrin. Alt qolda dayaqdan üzü xaricə arxaya yellənməklə bükülü ayaqlar aralı üst qolda sallanmaya irəli salto. Alman gimnasti Birqit Radoxlun soyadı ilə adlandırılmışdır.

**- SYAO RUİZİ-MARİNİÇ SALTOSU-** Tirdə təmrin. Altdan yapışmaqla sallanmaya ayaqlar aralı (tirin qarşısında) bükülü irəli böyük yellənməklə, ardınca arxaya yellənməklə (əks templə) irəli sal-

**SAL**

to. Çin gimnasti Syao Ruizi və sovet gimnasti Valeri Mariniçin soyadları ilə adlandırılır.

- **ŞİŞOVA SALTOSU-** Tirdə təmrin. 360 dərəcəyə dönüslə beliaçıq arxaya salto. Sovet gimnastkası Albina Şişova-nın soyadı ilə adlandırılmışdır.

- **YANA SALTO-** Bir ayağın təkanı və o birini yellənməklə yana salto. Qruplaşaraq, beli büük və beli açıq icra olunur.

- **YANTS SALTOSU-** Qadın bruslarında təmrin. Uzununa sallanmadan üzü daxilə arxaya yellənməklə üst qolda sallanmaya ayaqlar aralı belibükülü irəli salto.

- **SÜRƏKLİ SALTO-** Yerə enmə qarşısında beliaçıq və qruplaşaraq yüksək ifadə edilmiş uçuşla arxaya və ya irəli salto.

- **YEQER SALTOSU-** Tirdə təmrin. Əllərdə duruşdan irəli çevrilmə və arxaya yellənməklə sallanmaya belibükülü və ya ayaqlar aralı irəli salto. Alman gimnasti Berndt Yequerin soyadı ilə adlandırılmışdır.

- **QOLLARIN ALTINDA SALTO-** Bruslarda təmrin. Dayaqda arxaya hərəkətdə ikən sallanmaya belibükük arxaya yatma (və ya sallanmaqdan belibükülü hoppanmaqla) və bədənin irəli hərəkəti ilə dayaqda arxaya yelləniq yapışmaqla arxaya qalxma.

- **QOLLARIN ALTINDA ÜFÜQİ DAYAĞA SALTO-** Bruslarda təmrin. qolların altında üfüqi dayaqlarla qurta-ran salto.

- **ŞÜVÜLLƏR ALTINDA DAİRƏVİ DÖNMƏKLƏ SALTO-** Bruslarda təmrin. Əllərdə dayaqda və ya dayaqda irəli yelləməyə açılma məqamında dairəvi dönməklə qollar altında salto.

- **ŞÜVÜLLƏRİN ÜSTÜNDƏ SAL-**

**SAL**

**TO-** Bruslarda təmrin. Əllərdə duruşdan belibükülü irəli yellənməklə arxaya salto və ya dayaqda arxaya yellənmə.

- **DAİRƏVİ DÖNMƏKLƏ (VƏ YA 360 DƏRƏCƏ) QOLLARIN ÜSTÜNDƏ SALTO-** Bruslarda təmrin. Əllərdə dayağa 180, 360 dərəcə dönməklə beliaçıq qolların üstündə arxaya salto.

- **TEMPLİ SALTO-** Beliaçıq minimal uçuşla və enmə qarşısında kəskin bükülməklə arxaya salto sonradan gələn akrobatic hoppanmanın icrasına imkan verir.

- **TOMAS SALTOSU-** Akrobatic hoppanma. Dairəvi dönməklə arxaya sıçrayış və qruplaşaraq irəli bir dəfə yarıml salto və ya büküllü irəli mayallaq vurma. Təmrin amerikalı gimnast Kurt Tomasın adı ilə adlandırılmışdır. Üç ardıcıl salto. Yalnız arxaya və qruplaşaraq icra olunur.

- **İRƏLİ DÖNÜŞLƏ İKİ DƏFƏ YARIM İRƏLİ SALTO-** At üzərindən uzununa və eninə dayaqlı hoppanma. İkinci fazada qruplaşaraq iki dəfə yarıml irəli salto.

- **İRƏLİ ÇEVRİLMƏKLƏ BİR DƏFƏ YARIM İRƏLİ SALTO-** At üzərindən uzununa və eninə dayaqlı hoppanma. İrəli dönmə, ikinci fazada qruplaşaraq, belibükük, beliaçıq, eləcə də 180, 360 və ya 540 dərəcə dönməklə bir dəfə yarıml irəli salto.

- **VINKLER SALTOSU-** Tirdə təmrin. Altdan yapışmaqla əllərdə duruşdan irəli çevrilmə və arxaya yellənməklə beliaçıq sallanmaya irəli salto. Alman gimnasti Daniel Vinklerin adı ilə adlandırılır.

- **YANA ÇEVRİLMƏKLƏ YANA BİR DƏFƏ YARIM SALTO-** At üzə-

**SAL**

rindən uzununa və eninə dayaqlı hoppanma. Ayaqlar aralı yana çevrilmə və əllərə təkan verəndən sonra böyürü ata tərəf və ziyyətdə bir dəfə yarım yana salto. Qruplaşaraq və belibükük icra oluna bilir.

**- YANA ÇEVRİLİR BÖYRÜ ATA TƏRƏF OLMAQLA İRƏLİ BİR DƏFƏ YARIM SALTO-** At üzərin-dən uzununa və eninə dayaqlı hoppanma. Hoppanmanın 1-ci fazasında yana-ki çevrilmə, 2-ci fazasında arxası ata tə-rəf dönmə və qruplaşaraq və ya be-libükük bir dəfə yarım irəli salto.

**- YANA İKİQAT SALTO-** Yana bir ayağın təkanı və o biri ayağı yelləmək-lə ardıcıl iki salto. Qruplaşaraq və be-libükük icra olunur.

**- QOLLAR ALTINDA İKİQAT SAL-TO-** Bruslarda təmirin. Əllərdə dayağa qruplaşmaqla qollar altında irəli və ya arxaya ardıcıl iki salto.

**SALTO-MORTALE- Bax. Salto**

**SAMBA-** Latin Amerikası programına daxil edilən idman rəqsi. Musiqi ölçüsü 2/4 (4/4), temp beynəlxalq qaydalar üzrə dəqiqliyədə 50 takt (100 zərb), töv-siyə edilən temp 48-50 takt- vəzn.

**SAMBO-** Dünyada yayılmış idman gü-ləşməsi növü. İdman növü kimi sambo XX əsrin 20-cu illərində SSRİ-də yaranmışdır. "Sambo" sözü "özünü silahsız müdafiə etmə" söz birləşməsinin abbreviaturudur. Görüşdə atmalar, ağırdıcı üsullar işlədir, bədənin hissələrindən və paltar-dan (samboçunun gödəkçəsindən) ixtiyarı tutmalara icazə verilir. Təmiz qələbə üçün güləşçi təmiz atma və ya rəqibin özünü meğlub hesab etməsi ilə nəticələnən ağırdıcı üsul icra etməlidir.

**SAN**

**SAMERSAB-** Sinxron üzgüçülük fiquru aşağıdakı əsas mövqe və hərəkətlərdən ibarətdir: sinə üstündə, üfüqi bucaq, kön-dələn ox ətrafında irəli 1/4 dövrə, suya dalmada iki ayaqla üzüyuxarı bucaq, suya dalmada bir ayaqla üzüyuxarı bucaq, suyun səthinə qalxma, üzüyuxarı bucaq, arxası üstə.

**SANCMA-** Qılıncoynadanın tiyənin ucunu rəqibin zərbə səthinə müəyyən qüvvət-lə toxundurmasının hakimlər və ya elektrofiksator aparatı ilə qeydə alınması.

**- ALINMIŞ SANCMA (ZƏRBƏ).** Yarış protokolunda qılıncoynadana ya-zılan sancma (zərbə).

**- AYAĞA SANCMA (ZƏRBƏ)-** Şpa-qalarla qılıncoynatmada sancma (zərbə) rapira və sablyalarla qılıncoynatma-da etibarsızdır.

**- BİRBAŞA SANCMA (ZƏRBƏ)-** Qı-lıncoynadan tərəfindən rəqibin silahını və ya bədənin hissəsini lazımsız dövrələməklə (arkasına keçməklə) icra edi-lən hücum (və ya hücum təhlükəsi).

**- BİRBAŞA OLMAYAN SANCMA (ZƏRBƏ)-** Bax. Birbaşa olmayan hücum.

**- BUCAQLA SANCMA-** Qılıncoyna-danın silahlı əlinin bazuönüsunün və silahının bucaq yaratdığı hücum.

**- CƏRİMƏ SANCMASI-** Döyüşün apa-rılma qaydasını pozduğuna görə qılıncoynadana kəsilən cərimə (qəsdən toqquşma, döşəməyə sancma, silahsız əllə müdafiə və s. görə), elcə də alınmış hesaba əlavə edilən və ya hesabdan çıxılan sancma.

**- DAŞINMA İLƏ SANCMA (ZƏR-BƏ)-** Qılıncoynadanın rəqibin tiyəsinin ucunu silahlı dövrələməklə icra etdiyi

**SAN**

hücum.

- **DAYANDIRICI SANCMA (ZƏRBƏ)**- Rəqibin mürəkkəb hücumuna qılıncoynadanın əks hücumu.
- **ENDİRİLMİŞ SANCMA (ZƏRBƏ)**- Qılıncoynatmada yarış protokolunda rəqibə yazılmış sancma (zərbə).
- **ETİBARLI SANCMA (ZƏRBƏ)**- Qılıncoynadanın rəqibin aydın bir su-rətdə zərbə alan yerinə dəyən sancması (zərbəsi).
- **ETİBARSIZ SANCMA (ZƏRBƏ)**- Rəqibin zərbə vurulmalı olmayan yerinə qılıncoynadanın endirilən sancması (zərbəsi). Sayılmır və qılıncoynadanın döyüsdə sonrakı iştirakı ləğv edilir.
- **ƏL AĞACINI SANCMA**- Dağ xizəyi idmanı texnikası elementi. Döngəyə girişi icra edərkən əllə əlaqələndirmə hərəkəti.
- **ƏLƏ SANCMA (ZƏRBƏ)**- Sabalya və şpaqalarla ələ sancma (zərbə) etibarlı, rapıralarla qılıncoynatmada etibarsızdır.
- **GÖVDƏYƏ SANCMA**- Rapira, şpaqa və sablyalarla qılıncoynatmada həqiqi sancma.
- **XƏBƏRDAREDİCİ SANCMA (ZƏRBƏ)**- Rəqibin hücumunun başlanğıcına qılıncoynadanın əks hücumu.
- **KÖÇÜRMƏKLƏ SANCMA (ZƏRBƏ)**- Qılıncoynadanın silahın tiyəsini, qardasını rəqibin silahlı əlini dövrələməklə icra etdiyi hücum.
- **KÜRƏYƏ SANCMA (ZƏRBƏ)**- Rapıralarla, şpaqlar və sablyalarla qılıncoynatmada kürəyə sancma (zərbə).
- **MASKAYA SANCMA (ZƏRBƏ)**- Sabalya və şpaqalarla qılıncoynatmada etibarlı (sayılan), rapıralarla qılıncoynatmada sayılmayan sancma (zərbə).

**SAN**

- **ÖZ VAXTINDA OLAN SANCMA (ZƏRBƏ)**- Qılıncoynatma tempini qabaqlamaqla qılıncoynadanın sancması (zərbəsi).
- **“SAĞA SANCMA (ZƏRBƏ)! ”**- İdmanın sancma (zərbə) alması haqqında qılıncoynatma cığırındakı hakimdən - döyüşün rəhbərindən sağda olan hakimin qərarı.
- **“SOLA SANCMA (ZƏRBƏ)! ”**- Qılıncoynatma cığırında hakimdən - döyüş rəhbərindən sol tərəfdə olan hakimin idmanının sancma (zərbə) alması haqqında qərarı.
- **SAYILMAYAN SANCMA (ZƏRBƏ)**- Yarış qaydasını pozmaqla qılıncoynadan tərəfindən endirilən sancma (zərbə).
- **ŞÜBHƏLİ SANCMA (ZƏRBƏ)**- Sabalyalarla qılıncoynatmada (elektrofiksasiyası olmayan) küncdəki hakimlərin əks qiymətləndirmələri ilə döyüş rəhbərinin və başqa hakimlərin (“Bitərəf qalıram”) rəyləri zamanı qiymətləndirilən sancma (zərbə).
- **TƏKRAR SANCMA (ZƏRBƏ)-Bax. remiz.**
- **YAPIŞDIRILMIŞ SANCMA**- Rəqibin zərbə ala bilən bədən səthinin sancılmaqla müşayiət olunmayan, nəticədə qılıncoynadanın elektrofiksatorun işarəsi olmayan silahının ucu ilə yandan toxunuşu.
- **QARŞILIQLI SANCMALAR (ZƏRBƏLƏR)**- Şpaqalarla qılıncoynatmada idmançılar tərəfindən eyni vaxtda endirilən sancmalar.
- SANIYƏÖLÇƏN**- Vaxt arasındaki (saniyələr və saniyələrin hissələrini, dəqiqlikləri, saatları) müddəti ölçmək üçün cihaz.

SAN	SAY
- <b>ƏL SANİYƏÖLÇƏNİ</b> - Əllə işə salılan və dayandırılan, dəqiqliğin onda biri və yüzdə biri qədər dəqiqliklə vaxt kəsiyini ölçən cihaz.	<b>SARKOMER</b> - Sarkomerlərin ardıcıl yerləşdiyi miofibrillərin təkrar olunan hissəsi, əzələlərin yığla bilən hissəsi. Hər sarkomerdə miozin və aktinə uyğun zülal maddələrinin törəmələrini təmsil edən yoğun və nazik liflər saxlanılır.
- <b>ELEKTRON SANİYƏÖLÇƏN</b> . Məxaniki (avtomatik) rejimdə işləyən və mikroprosessorla idarə olunan saniyəölçən.	<b>SARKOPLAZMA</b> - Əzələ lifləri içində miofibrillərdən başqa nüvələr, orqanoidlər, o cümlədən, mitoxondrilər, həyat fəaliyyətini və liflərin yığılmış funksiyasını təmin edən maddələr vardır. Orqanik toxumaların maye tərkibi hissəsi.
<b>SANJİROVKA</b> - Tirdə təmrin. İrəli yellənmədə dairəvi dönmələrlə və üstdən yapışib saxlamaqla bütün artan amplituda ilə yellənmə.	<b>SAUNA</b> - Quru isti hamam, fin hamamı.
<b>SANQVINİK</b> - Temperamentin dörd əsas tipindən biri. Sanqvinik idmançı mütəhərrikliyi, yüksək psixi fəallığı, iş qabiliyyəti, ünsiyyətliliyi, hərəkət tezliyi və diribaşlığı, nəticələrinin stabilliyi, yarış qabağı mübariz hazırlıq əhval-ruhiyyəsi ilə xarakterizə olunur, mütəhərrilik, fəallıq, cəsarətlilik tələb edən idman növlərini üstün tutur.	<b>SAY (DAYAZ YER)</b> - Sahildən başlayaraq tədricən dərinliyini artırıran uzanan dayazlıq.
<b>SARĞI. BİLƏK SARGISI</b> - Cəlb etmək və zədələnməkdən qorunmaq üçün bilək oynağına geydirilən sarğı (adətən, dəridən olur).	<b>SAY. AĞLARIN (QARALARIN)</b>
<b>SARIMA. SARIMA</b> - Güləşçi eyni zamanda baldırı və pəncəsini ilişdirərək rəqibin qızını tutub saxlayır və ya yana dartır.	<b>QİYMƏT SAYI</b> - Ağ (qara) damaların taxta üzərində indekslərinin cəmini (Q.rokirovka; A.rokirovka) bildirir. Məs.: A mövqeyində 28, 32, 37, 43; Q.: 13, 19, 25, 26 asan hesablamاق olar ki, rokirovka A=5+4+3+2=14, rokirovka Q=3+4+5+6=18. Rokirovka A və rokirovka Q göstəriciləri templi oyunun aparılması zamanı vacibdir.
<b>SARINMA. SARINMA</b> - Badmintonda raketkanın açıq tərəfi ilə zərbə vurarkən onun sağdan sola, örtülü tərəfi ilə soldan sağa hərəkəti ilə torun qırığı səviyyəsində olan volana hücum zərbəsi.	<b>“SAYD-KAP”</b> - Motosiklet idmanında dövrəvi-şose yürüşlərində və krosda istifadə edilən faytonlu motosikl adı.
- <b>NİZƏNİN SARINMASI</b> - Nizəni əldə möhkəm saxlamaq üçün dəstəyinə dolanmış 2,5-4 mm diametrlı xüsusi qaytan.	<b>SAYĞAC</b>
- <b>ŞÜVÜLÜN SARINMASI</b> - Şüvüldən tutma yerinə tullanın tərəfindən yapışdırılan leykoplastır.	- <b>DAİRƏLƏRİN SAYĞACI</b> - Konkisürmə idmanında tətbiq edilən xüsusi qurğu. O, idmançıya daha neçə dövrə qaçışın qaldığını göstərir.
	- <b>SANCMALARIN (ZƏRBƏLƏRİN)</b>
	<b>SAYĞACI</b> - Qılıncıynatma üzrə yarışda iştirakçılara və tamaşaçılara informasiya üçün sancmaların (zərbələrin) qeydiyyatının daşına bilən sistemi.

**SEA****SEÇ****SEANS**

**- EYNİ ZAMANDA OLAN ALTERNATİV OYUN SEANSI-** Şahmat və damada növbə ilə gedişlər edilən, lakin bir-biri ilə bu zaman məsləhətləşmədən iki və ya bir neçə seansın bir dəfədə keçirilməsi.

**- EYNİ ZAMANDA OLAN OYUN SEANSI-** Şahmat və damada güclü şahmatçının (damaçının)-adətən qrossmeyster və ya idman ustanının eyni zamanda seansın böyük sayıda iştirakçılara qarşı çoxlu partiya oynadığı kütłəvi tədbir.

**- BAXMADAN EYNİ ZAMANDA OLAN OYUN SEANSI-** Şahmat və damada yarışın xüsusi növü. Seans keçirən oyuncu taxtaya baxmadan rəqiblərə qarşı oynayır: ona taxtanın nömrəsi və onda iştirakçının etdiyi gediş deyilir, o isə zehnində mövqeyi təsəvvür edərək öz cavab gedişini elan edir.

**- EYNİ ZAMANDA OLAN SAATLARLA OYUN SEANSI-** Şahmat və damada seans keçirən oyuncu tərəfindən nisbətən yüksək ixtisaslı 6-10 iştirakçıya qarşı keçirilən yarışın xüsusi növü. Bu zaman hər bir iştirakçının öz partiyasında gedişlərin düşünülməsi üçün vaxt nəzərə alınır və hədd qoyulur, seanserə isə seansın bütün partiyalarında gedişlərin cəmi-nə birlikdə o qədər vaxt verilir.

**SEANSER-** Eyni zamanda oyun seansi keçirən şahmatçı və ya damaçı.

**SEÇİM, SEÇİLMƏ**

**- CÜTLƏRİN SEÇİLMƏSİ-** Məşqçi tərəfindən idman təkmübarizliklərində texniki və taktiki hərəkətləri yaxşı öyrənmək, təlim və məşq tutamalarını və məşqələlərdə döyüşləri keçirmək üçün

cütlüklərdə məşqül olanların bölüşdürülməsi. Seçmənin məqsədi məşqül olanların məşq məsələlərini icra etmək üçün ən yaxşı şərait yaratmaqdır.

**- GÖNDƏRMƏNİ QƏBUL ETMƏNİN VƏ MEYDANÇANIN TƏRƏFİNİN SEÇİLMƏSİ-** Tennis matçının əvvəlində püşklə müəyyən edilən məcburi qayda.

**- İDMAN SEÇİMİ (İDMAN SELEKSİYASI)-** Uşağın, yeniyetmənin, cavannın idman fəaliyyətinin (idman növünün) müəyyən qisminə yüksək meyllik dərəcəsini müəyyənləşdirmə yə imkan verən tədbirlər kompleksi.

**- KOMANDAYA SEÇMƏ-** Yarışda iştirak etmək üçün komanda heyətinin müəyyənləşdirilməsi; verilmiş tibbi-biooji və psixoloji tədqiqatları nəzərə almaqla idman nəticələrinə görə həyata keçirilir.

**- MEYDANDA (MEYDANÇADA) YERİN SEÇİLMƏSİ-** İdman oyunlarında topu və ya şaybanı əlverişli vəziyyətdə alıb rəqibin qapısına (səbətinə) hücum etmək, rəqibi yayındırmaq üçün mühüm fərdi taktiki manevr.

**- TOPUN (ŞAYBANIN) SEÇİLMƏSİ-** Həndbolda, basketbol, futbol, reqbi və hokkeydə hərəkətlərin icrasından sonra rəqibin topa (şaybaya) nəzarəti itirdiyi texniki-taktiki üsul. Bu vaxt oyuncu ya onu ələ keçirir, ya da top meydandan (meydançadan) kənara çıxır.

**- VURMALARIN SEÇİLMƏSİ-** Dama oyununda dama götürmək imkanları bir neçə olduqda oyuncu tərəfindən onlardan birinin seçilməsi.

**- YOLUN SEÇİLMƏSİ-** İdman oriyentirini tapmada əsas taktiki üsullardan

**SEK**

biri: xəritəni oxumaq nəticəsində müəyyən yerdə daha məqsədyönlü marşrutun müəyyənləşdirilməsi, həmin sahənin müşahidə edilməsi, səmttapmanın fərdi texnikasının qiymətləndirilməsi, fiziki və psixi vəziyyət, təcrübə toplamaq və s. kimi imkanlar.

**SEKSİYA (BÖLMƏ)** (1)- Bir idman növü ilə məşğul olan bədən tərbiyəsi kollektivi bölməsi. (2). Start və birinci reqruppinq arasında, iki ardıcıl reqruppinq, sonuncu reqruppinq və mərhələ finisi və ya rally arasında yol bölmələrinin cəmi.

**SEKS-NƏZARƏT-** Bax. Cinslərə məxsus ləvazimata nəzarət.

**SEKUNDANT-** Boksçu və ya güləşçinin təkbətək mübarizəsinin aparılma tak-tikasını təshih edən, eləcə də idmançıya iş qabiliyyətinin bərpasında raundlar, görüslürlər arası fasılələrdə praktik kömək göstərən məşqçi və ya onun köməkçisi.

**SEKUNDANTLIQ ETMƏ-** Bilavasitə start qabağı və yarış prosesində idmançının əhvalı və davranışını öyrənən xüsuslu təşkil olunmuş idarə.

**SEKVEY-** Standart və Latin Amerikası idman rəqslərində yarış növü. Yarışlar duet tərtibatı üzrə gedir.

**SEQMENT-** Yadro itələyən sınaq icra edərək ayağı ilə taxta tirə dirənə bilər. Seqment itələmək üçün dairənin halqasını üstdən örtür və onun daxili səthi ilə üst-üstə düşür. Seqmentin uzunluğu 122 sm, hündürlüyü 10 sm, eni 11-12 sm-dir.

**SEMPAY-** Karatedo ilə məşğul olan qrupda senseyin köməkçisi, baş (böyük) şagird (qrupun başçısı).

**SENCEY-** Karatedoda müəllim (məşqçi). **SENDVİÇ-** Stolüstü tennis oyunu üçün

**SER**

raketkanın iki laydan (təbəqədən) ibarət əsasına yapışdırılan örtük. Aşağı təbəqə məsaməli (deşik-deşik) rezin qatdan, üst təbəqə kotur (qabarıqlı) rezin qatdan təşkil olunur.

- **DÜZ (ACIQ) SENDVİÇ-** Stolüstü tennis raketkasının xaricə çıxmış qabarıqlı, üstünə rezin çəkilmiş ikiqat örtüsü.

- **TƏRS (ARXA) SENDVİÇ-** Stolüstü tennis üçün raketkanın qabarıqlı yapışdırılmış, üstü rezin olan ikiqat örtüsü.

**SERAKİ-** Buzlağın səthində müxtəlif formalı, daha çox diş və ya qüllə şəklində buzlu qaymalar.

**SERİYA (1)-** Böyük sayıda iştirakçı olarkən yarışda iştirak üçün püşkatma əsasında birləşdirilmiş idmançılar qrupu. Ardıcıl və ya paralel yarışırlar.

**SERİYA (2)-** 1.Təmrinlərin, onların elementlərinin ardıcıl sırası. 2.Bir idmançı tərəfindən idman nəticələrinin təxminən bir səviyyədə ardıcıl yerinə yetirildiyi məşq və ya yarış təmrinləri hissəsi.

- **ATƏŞLƏR SERİYASI-** Atıcılıq üzrə miqdarı təmrinlərin icra şəraiti ilə müəyyənləşən yarışda və məşqdə ardıcıl atəşlərin yekunu.

- **ATƏŞLƏRİN NÜMUNƏ SERİYA-SI-** Zaçotdan qabaqcə olan, arpaciğin istiqamətini dəqiqləşdirməyə və silahın işini yoxlamağa xidmət edən atıcılıq üzrə yarışda və məşqlərdə atış seriyası.

- **RƏQSDƏ ADDİMLAR SERİYA-SI-** Buz üstündə idman rəqslərində addım-ların bir dəfəlik icrasında rəqsin şəklinin təkmilləşməsinin ardıcıl sırası.

- **ÇOX BÖYÜK SERİYA-** Bodibildinq-də bir və eyni əzələ qrupuna aid ardıcıl 4

**SER**

və daha çox təmrin arasında istirahət üçün praktik olaraq fasiləsiz icradan ibarət məşq üsulu. Yarış qarşısında dərialtı piydən fəal azad olmağa, həmçinin əzələ toxumalarının sinir trofikasının güclənməsinə və məşq edilən əzələlərdə kəpilyar torun inkişafına yönəlir.

**SERPANTİN-** 1. Manejin uzun divarları arasında ilanvari xətt üzrə minicinin hərəkəti, manej fiquru. 2. Çoxlu döngələri, yoxuşları və enişləri olan velosiped, motosiklet və avtomobil yürüşlərinin keçdiyi tras.

**SET-** Tennis yarışında bir partiya oyun. Bir oyunçunun o birisindən ən azı 2 qeym üstün olması şərtilə 6 qeymdən ibarət oyun. Yarışlar haqqındaki əsasnamə ilə setin 1 qeymi 7:6 üstünlüklə udulması nəzərdə tutulur.

**SETBOL-** Tennis matçında setin nəticəsini həll edə bilən uduş və ya məğlub etmək üçün oynanılan xal.

**SEVMƏMƏZLİK. DƏHNƏ SEVMƏMƏZLİK-** Atın ağızının dəhnənin təzyiqinə yüksək həssaslığı “cılov dəlinca” vəziyyətinə gətirib çıxarır (atın başının qabaq hissəsi vertikal üzrə araxaya gedir).

**SEYDZA!-** Karatedoda dzadzen vəziyyətində oturmaq komandası.

**SEYKEN-** “Birbaşa yumruq”. Karatedoda zərbə endirilən şəhadət və orta barmaqların xırda sümüklerinin frontal səthi ilə formalaşan yumruğun zərbə sahəsi.

**SEYTNOT-** Şahmat və ya dama partiyalarında gedişləri düşünməyə vaxt çatışmazlığı (rəsmi yarışda fikirləşmək üçün oyunçuya ayrılmış vaxt məhdudlaşdırılır) və onun sərf edilməsinə nəzarət olunur).

**SƏK****SƏBƏT. BASKETBOL SƏBƏTİ-**

Basketbol oyunu zamanı topla nişan almaq üçün hədəf. İp torla təmin edilmiş və horizontal müstəvidə daxili diametri 45 sm olan lövhəyə bərkidilmiş metal halqa.

**SƏDD-** Dağ enisi və ya qılıcının 50 dərəcədən çox dik və bir neçə on və ya yüzlərlə metr uzunluqlu hissəsi.

**SƏFƏRBƏRLİK-** Ayrıca hərəki məsələni və ya yarışda çıxışlarını müvəffəqiyətlə yerinə yetirmək üçün idmançının psixi fəaliyyəti və psixofizioloji əhvalını fəallaşdırmaq prosesi.

**SƏHV-** Qərəzlə, qərəzsiz edilən və ya rəqibin hərəkətlərindən törəyən texniki və ya taktiki üsulların səhv yerinə yetirilməsi, eləcə də yarış qaydalarının pozulması (bax.fol). Müxtəlif koordinasiyalı idman növlərində texnikada, hərəkətin ideal icrasından yayınma, təmrinlərin çətinliyinə və kompozisiyasına tələbatın yerinə yetirilməməsi.

- **İKİQAT SƏHV-** Tennis matçında raketen oyuna birinci və ikinci dəfə daxil edilməsi zamanı buraxılan səhv.

**SƏKKİZ MİNLİKÇİLƏR-** Dəniz seviyyəsindən 8000 m-dən çox hündürlüyü olan dağ zirvələri. Yer kürəsində cəmi 14 müstəqil zirvə - səkkiz minlikçilər vardır. Onlar müxtəlif ölkələrin alpinistləri tərəfindən fəth olunmuşdur (çoxillik uğursuz cəhdlərdən sonra).

**SƏKKİZLİK-** 1. Bədii gimnastika elementi. Lentlə icra edilən dairənin bir variansi. 2. At idmanında 6-20 m diametrində birləşən iki halqadan ibarət manej fiquru. Onun toxunma nöqtəsi atın duruş vəziyyətinin dəyişdirildiyi orta xətdə

**SƏK****SƏS**

yerləşir. **3.** Velosipedçinin təsvir etdiyi səkkizlik şəklində figur. Yarış texnikası qiymətinin meyari hesab olunur. **4.** Velo-sipedin formasını dəyişdirən və onu səkkizliyə yaxınlaşdırıran təkərin qüsürü. **5.** Konkilərdə təknəfərlik figurlu sürüşmədə bir düz ayaq üstündə iki dairədən ibarət məcburi figur. Figurist hərəkətdə ikən bir təkanın köməyi ilə bir ayaq üstündə figuru irəli-xaricə və ya arxaya-xaricə icra edir.

**- İKİQAT ÜÇLÜKLƏ SƏKKİZLİK-** Konkilərdə təknəfərlik figurlu sürüşmədə bir təkanın köməyi ilə figuristin bir ayaqda icra etdiyi iki dairədən ibarət məcburi figur. Hər dairə üç bərabər hissəyə bölünən və ucu dairənin mərkəzinə yönəlmış üçlüklə iki dönüsü əhatə edir. Hərəkətdən irəli-xaricə və hərəkətdən arxaya-xaricə başlayan ikiqat üçlüklə səkkizlik fərqləndirilir.

**- İLGƏKLİ SƏKKİZLİK-** Konkilərdə təknəfərlik figurlu sürüşmədə figuristin bir təkanla bir ayaqda icra etdiyi iki dairədən ibarət məcburi figur. Hər dairə zirvəsi figurun uzununa oxuna düşən ilgəkli dönüşdən ibarətdir. Hərəkətdən irəli-xaricə və hərəkətdən arxaya-xaricə başlayan ilgəkli səkkizliklər fərqlidir.

**- QÖVSLƏRLƏ SƏKKİZLİK-** Konkilərdə təknəfərlik figurlu sürüşmədə figuristin bir təkanla bir ayaq üzərində icra etdiyi iki dairədən ibarət məcburi figur. Ucu dairədən yönəlmış qövslə dönüşdən hər dairə figurun uzununa oxunda olmalıdır. Hərəkətdən irəli-xaricə və hərəkətdən arxaya-xaricə başlayan qövslərlə səkkizliklər vardır.

**- ÜÇLÜKLƏ SƏKKİZLİK-** Təknəfər-

lik figurlu sürüşmədə konkilərdə figuristin bir təkanın köməyi ilə bir ayaqda icra etdiyi iki dairədən ibarət məcburi figur. Hər dairə ucu dairənin daxilinə yönəlmış və figurun uzununa oxunda yerləşməli olan üçlüklə dönüşün tərkibindədir. Hərəkətdən irəli-xaricə və hərəkətdən arxaya-xaricə başlayan üçlüklü səkkizliklər fərqləndirilir.

**SƏMƏRƏLİLİK-** Müəyyən nəticələrin əldə edilməsinə bacarıq.

**- ANAEROB SƏMƏRƏLİLİYİ-** Orqanizmin oksigenin (qlikolizin) iştirakı olmadan baş verən proseslər hesabına intensiv əzələ işini təmin etmək üçün lazımi miqdarda enerji hasil etmək qabiliyyəti. Təmrinlərdə sürətli, partlayıcı xarakterli və dövrlər üzrə 10 dəqiqəyə qədər davamlılıqla gedən döyümlülükün səviyyəsini müəyyən edir.

**SƏMTLƏNMƏ. İDMANDA SƏMTLƏNMƏ-** İdman növünün tələbindən asılı olaraq ayrıca götürülmüş hər bir uşağın gələcəkdə idman ampliasına (oyunlarda) uyğun olaraq idman fəaliyyəti növünü seçməsi prosesi.

**SƏPƏLƏMƏ-** Şort-trekdə, atletik qacış və idmanın bir sıra başqa növlərində ayrı-ayrı yüyürmə və seriya üzrə gedən yarışın hər dairəsində güclü iştirakçıların bölünməsinin xüsusi proseduru.

**SƏS. LİDER-SƏS-** Göstərilmiş interval ərzində verilən səsə əsaslanaraq idmançıya təmrinin icrası vaxtına nəzarət etməyə imkan verən cihaz.

**SƏS LİDERLİYİ-** İdmançının vaxtaşırı (müəyyən vaxt intervalı ərzində) səs siqnallarının köməyi ilə liderlik etməsi.

**SƏTH**

**SƏT****SIÇ**

- **QAYIĞIN İSLANAN SƏTHİ-** Qayığın suda qalan səthi.
- **RAKETKANIN OYUN SƏTHİ-** Raketkanın topa zərbə vurmaq üçün istifadə edilən ağız tərəfi. Tennisdə, badmin-tonda yalnız simli səthlə zərbə vurulur.
- **STOLÜSTÜ TENNİSDƏ STOLUN OYUN SƏTHİ-** Zərbələrin icrası zamanı topun göndərildiyi stolun (mütləq üfüqi vəziyyətdə olmalıdır) səthi. Səthə stolun 2 sm olan kənarları da daxildir. Stolun oyun səthi taktiki məqsədlərlə şərti olaraq eni üzrə üç eyni oyun zonasına (sol, orta, sağ) və uzunu üzrə üç müxtəlif oyun zonasına (yaxın-tor dan 45 sm aralı, orta və yaxın-stolun arxa xəttindən 15 sm aralı) bölünür.
- **ZƏRBƏ ALAN SƏTH-** Qılıncoynadanın sancma (zərbə) alarkən etibarlı sayılan bədən hissəsi. Zərbə alan səth rəpiralarla qılıncoynatmadə gövdə, sablyalarla-gövdə, maska və qollar, şpaqalarla isə ənsə (peysər) istisna olmaqla bədənin bütün hissələri hesab edilir.
- **ZƏRBƏ ALMAYAN SƏTH-** Qılıncoynadanın sancma (zərbə) alsa da etibarsız sayılan bədən hissəsi.
- SƏVİYYƏ. İDDİA SƏVİYYƏSİ-** İdmançı özünü bacarıqlı saydığı çətinlik dərəcəsində məqsədini əldə etməyə can atır. Bu, idmançının imkanlarına adekvat (uyğun) və neadekvat (artırılmış və ya eksildilmiş) ola bilir ki, bu da onun idman nəticələrinə və davranışına təsir göstərir.
- SXEM. MARŞRUTUN SXEMİ-** At idmanı yarışında maneələrin nömrələri olmaqla (konkur, çöl sinaqları) distansiyanın sxematik planı. Yarışdan bir saat qa-

baq asılmalıdır. Əgər təzədən hoppanma nəzərdə tutulursa, o vaxt hoppanma mənəsinin nömrəsi də göstəriləlidir.

**SIÇRAYIŞ, SIÇRAMA (1)-** 1.Gimnastika alətində hərəkətin müəyyən tamamlanmış formasını saxlamaqla icra edilən son elementi. 2.Akrobatikada partnyorun köməyi ilə üstdəki akrobatiq aktiv tullanması. 3.Mahir minicilik və at oynatma elementi. Siçrayışlar çətinliyinə görə ayırd edilir: beliaçiq, bucaqla, sağrıdan dönməklə, baş üzərindən, arxaya salto və s. 4.Daha yüksək uçuş əldə etmək məqsədilə qaçış fazasının ardınca icra edilən tramplindən və ya vişkadan suya hoppanmanın hazırlıq fazasından biri. Üç mərhələni birləşdirir: bir ayaqla itlənib digər ayağı ey ni vaxtda yelləmə və əllər yuxarı, siçrayışda uçuş və siçrayışla enmə. Alçaq, yüksək, az mailli və sərt (ani) siçrayışlar fərqləndirilir.

**SIÇRAYIŞ (2)-** İdmançı tərəfindən distansiyani keçərək finişə gəlib çatma (finiş siçrayışı), eləcə də idman oyunlarında müxtəlif taktiki məsələlərin həlli məqsədilə təşəbbüs edilən sürətin kəskin artırılması.

**- DISTANSİYADA SIÇRAYIŞ- Bax. Spurt.**

**- START SIÇRAYIŞI-** İdmançı tərəfindən distansiyanın start kəsiyində təşəbbüs etdiyi sürətin kəskin artırılması.

**- FİNİŞ SIÇRAYIŞI-** İdmançının distansiyanın sonunda təşəbbüs etdiyi sürətin kəskin artırılması.

**SIÇRAMA, SIÇRAYIŞ-(3)** 1.Böyük olmayan amplituda ilə icra edilən hoppanma. 2.Dağ xizəkçisinin dönməni icra edərkən xizəyin daban hissəsinin işi-

**SIÇ**

ni yüngülləşdirmək üçün yuxarı yüngül hərəkəti.

**- TEMPLİ SIÇRAYIŞ-** İrəli müxtəlif dönüşlər vaxtı qəçişdən bir ayağın təkanına keçmək üçün lazım olan hərəkət. Bir ayaqda sıçrayışın ardınca ikincisi təkanın icrasında dizdən möhkəm bükülür, bədən irəli əyilir, əllər yuxarı qalxır.

**- ANDRİANOV SIÇRAYIŞI-** Halqalı tullanma. İrəli yellənməklə 360 dərəcəyə dönərək qruplaşdırıb arxaya ikiqat salto. Təmrin sovet gimnasti Nikolay Andrianovun soyadı ilə adlandırılmışdır.

**- ARXAYA DÖVR ETMƏKLƏ AYAQLAR ARALI SIÇRAYIŞ-** Halqaldan sıçrayış. Dayaqdan arxaya dövr etməklə ayaqları aralı aparıb yerə enməzdən əvvəl belini açaraq və ayaqları birləşdirərək irəli sıçrayış. 180 və 360 dərəcə dönməklə də icra oluna bilir.

**- ARXAYA DÖVR ETMƏKLƏ İRƏLİ SIÇRAYIŞ-** Kondələn tirdən və qadın bruslarından sıçrayış. Ayaqlar aralı və ya birlikdə, 180, 360 və 720 dərəcə dönməklə, ardınca dayaqda arxaya dövrəni bitirmədən arxaya salto etməklə də icra oluna bilir.

**- AYAQLAR ARXAYA ARALI SIÇRAYIŞ-** Kondələn tirdən sıçrayış. 1.Arxaaya yellənib qalxandan sonra dairəvi dönməklə ayaqlar aralı (arxası alətə tərəf) yerə enərkən üzü ona tərəf sıçrama. 2.Arxaada dayağda iki ayaqla qalxmayı qurtarmadan arxaya hərəkətlə ayaqlar aralı arxaya yerə enərkən üzü alətə tərəf sıçrayış. 3.İrəli böyük yellənmədən sonra ayaqlar aralı arxaya enərkən üzü tirə tərəf sıçrayış. Dairəvi dönməklə də icra oluna bilər. 4.Halqadan sıçrayış. Dayaq-

**SIÇ**

da irəli burulma, üzü alətə tərəf yerə enməklə ayaqlar aralı arxaya sıçrayış. Dairəvi dönməklə də icra oluna bilir.

**- AYAQLAR ARALI SIÇRAYIŞ- 1.** Bruslarda sıçrayış. Dayaqdan, əllərdə (əldə) uzununa duruşdan arxaya yellənməklə və ya ayaqlarını aralı apararaq arxaya ani qalxma və alətin üstündə çanaq-bud oynığında bükülərək, ardınca yerə enmə qarşısında ayaqlarını açmaqla və birləşdirməklə sıçrayış. **2.** Halqadan sıçrayış. Arxaya yellənməkdən irəli yellənib ayaqları aralayaraq və baş üzərindən çevrilərək hərəkət istiqamətində ayaqları birləşdirərək və açaraq sıçrama.

**- ARXAYA ANI SIÇRAYIŞ-** Kondələn tirdən və halqadan sıçrayış. İrəli yellənməkdən çanaq-bud oynığında azacıq bükülərək və açılaraq arxaya yellənməklə sıçrayış.

**- ARXAYA QÖVSVARI SIÇRAMA VƏ ARXAYA SALTO-** Kondələn tirdə və qadın bruslarında sıçrama. Arxaaya qövsvari, ardınca qruplaşaraq arxaya salto etməklə icra olunur.

**- ARXAYA BİR DƏFƏ YARIM SALTO-SIÇRAYIŞ** -Tirdə, qadın və kişi bruslarında sıçrayış. Əllərdə duruşdan (kişi bruslarının bir qolunda) qruplaşmaqla arxaya bir dəfə yarılm salto-sıçrayış.

**- ARXAYA SALTO SIÇRAYIŞ-** 1.Tirdə, halqada, qadın bruslarında sıçrayış. Sallanma vəziyyətindən irəli yellənməklə salto, bir qayda olaraq bir, iki (qruplaşmada, beli bükülü və beliaçıq) və üç dəfə (qruplaşmada üçqat salto) fırlanmaqla, eləcə də 180-1080 dərəcədə dönməklə yerinə yetirilir. 2.Bruslarda sıçrayış. Arxaaya yellənməklə və ya əllərdə duruşdan

**SIC**

irəli yellənib bruslardan kənara çıxmaqla beliaçiq arxaya salto. 180 dərəcə və daha çox dönməklə, eləcə də qruplaşaraq və ya beli bükülü iki dəfə fırlanmaqla icra oluna bilir.

**- ARXAYA YELLƏNMƏDƏ ARXAYA SALTO- SİÇRAYIŞ-** Tirdə və halqalarda sıçrayış. Yellənmənin sonunda qruplaşmada və ya belibükük arxaya ayaqların kəskin irəli hərəkəti ilə (əks tempdə) yerinə yetirilir.

**- BELİAÇIQ SİÇRAYIŞ-** Sıçrayışı yerinə yetirərkən düz və ya bükülmüş bədən sinə ilə alətə tərəf keçir. Kürəyi alətə tərəf duruşda daxilə dönməklə və ya böyrü alətə tərəf duruşa daxilə dairəvi dönməklə icra oluna bilir.

**- BELİAÇIQ DAİRƏVİ SİÇRAYIŞ-** Bruslarda sıçrayış. Dayaqda irəli yellənməkdən arxaya yellənmə və ya əllərdə dayaqdan arxaya yellənib qalxandan sonra beliaçiq, sinəsi alətə tərəf vəziyyətdə bədənlə bir əlin ətrafında dairəvi hərəkət və böyrü ona tərəf duruşa beliaçiq sıçrama. Ciyin daxilə olmaqla dairəvi dönməklə də icra oluna bilir.

**- BELİBÜKÜK SİÇRAYIŞ-** Gimnastik alətlərdə sıçrayış. Dayaqda çanaq-bud oynağında bükülərək və açılıraq əllərdə (bir əldə) duruş və ya arxaya ani qalxandan sonra əlüstü arxaya sıçrayış. Akrobatikada da tətbiq edilir.

**- BELLE SİÇRAYIŞI-** Tirdə sıçrayış. 1-ci saltoda 360 dərəcə dönməklə arxaya üçqat salto. Təmrin alman gimnasti Mayk Bellenin soyadı ilə adlandırılmışdır.

**- BUCALQA DAİRƏVİ SİÇRAYIŞ-** 1.Bruslarda sıçrayış. Dayaqda arxaya yellən-

**SIC**

məklə və ya əllərdə dayaqdan arxaya yellənib qalxdıqdan sonra sağa (sola) sıçrayıb aşma və əlini qolun üstünə qoymadan, sol (sağ) böyrü bruslara tərəf duruşa sola (sağa) bucaqla sıçrayış. 90 və 180 dərəcə daxilə dönməklə də icra oluna bilir. **2.**Atda sıçrayış. Dəstəkdə dayaqdan arxada və atın belində (çixış) dayaqda əlin ətrafında dairəvi çevrilməklə dairə və böyrü ata tərəf duruşa arxaya bucaqla sıçrayış. Dairəvi dönməklə də icra oluna bilir. **3.**Atda sıçrayış. Dayaqdan bir dəstəkdə arxada əlin ətrafında dairəvi dönməklə dayağ'a dairə (tutmadan çıxış-giriş) və böyrü ata tərəf olmaqla duruşa arxaya bucaqla sıçrayış. Dairəvi dönməklə də icra oluna bilir.

**- BÜKÜLƏRƏK VƏ AÇILARAQ ARXAYA SALTO SİÇRAYIŞ-** Tirdən, halqalardan, qadın bruslarından sıçrayış. Irəli yellənib ardınca çanaqbud oynağında bükülərək və açılıraq sıçrayış, əyilib arxaya salto. 360 dərəcə dönməklə də icra oluna bilir.

**- ÇARPAZ TUTUB SAXLAMAQ-DAN SONRA İRƏLİ ANI SİÇRAYIŞ-** Köndələn tirdə sıçrayış. Arxaya aşma zamanı çarpez tutmaya yenidən keçməklə, çanaqbud oynağında azacıq bükülmək və açılmaqla irəli yellənmədə böyrü alətə tərəf dönməklə, əlləri sistematik buraxmaqla sıçrayış.

**- ÇEVRİLMƏKLƏ SİÇRAYIŞ-** Tirdən, halqalardan və qadın bruslarından sıçrayış. Əllərdə duruş vəziyyətində baş üzərindən irəli çevrilməklə sıçrayış. Çanaqbud oynağında bükülmək və açılmaqla da icra oluna bilər.

**- DAİRƏVİ DÖNMƏKLƏ ARXAYA**

**SIC****SIC**

**ANİ SIÇRAYIŞ-** Dairəvi dönməklə və ardınca arxası alətə tərəf duruşa əllərini buraxmaqla tirdən arxaya ani sıçrayış.

**- DAİRƏVİ DÖNMƏKLƏ QÖVS-VARI SIÇRAYIŞ VƏ ARXAYA SALTO-** Kondələn tirdən və qadın bruslarından qövsvari dairəvi dönməklə sıçrama və qruplaşaraq və ya belibükülü arxaya salto.

**- ƏVVƏLCƏ BUCAQLA ƏLÜSTÜ SIÇRAYIŞ-** 1.Kondələn tirdən irəli yellənməklə, ardınca bucaq vəziyyətinə əyilmə və yerə enmə qarşısında açılma. 2.Bruslardan sıçrama. Irəli yellənməklə bucaqla sıçrayış. 90 və 180 dərəcədə dönməklə də icra oluna bilər.

**- FİŞER SIÇRAYIŞI-** Halqalarda sıçrayış. Arxaya yellənməklə 540 dərəcə döñüb irəli ikiqat salto. Təmrin alman gimnasti Yens Fişerin soyadı ilə adlandırılmışdır.

**- HOFFMAN SIÇRAYIŞI-** Tirdən sıçrayış. Irəli böyük yellənməklə üzü alətə tərəf duruşa tırın üzərindən arxaya uğuşla arxaya ikiqat salto. Təmrin alman gimnasti Ulf Hoffmanın soyadı ilə adlandırılmışdır.

**- İRƏLİ BİR ANDA SIÇRAYIŞ-** Kondələn tirdən və halqalardan sıçrayış. Sallanma vəziyyətində arxaya aşmaqla irəli yellənib böyük olmayan bükülməklə və çanaq-bud oynağında açılmaqla sıçrayış.

**- İRƏLİ DÖVR ETMƏKLƏ SIÇRAYIŞ-** Kondələn tirdən və qadın bruslarından sıçrayış. Irəli dövr etdiqdən sonra dayaqdan dal tərəfdən aşağıdan tutmaqla irəli və dövrəni bitirmədən arxaya icra olunur.

**- İRƏLİ SALTO - SIÇRAYIŞI-** 1.Tirdən, halqalardan, qadın bruslarından sıç-

rayış. Sallanma vəziyyətindən arxaya yellənməklə qruplaşış, bükülü və ya beliaçıq bir, iki və ya üç dəfə firlanmaqla, eləcə də 180 dərəcə və daha çox dönməklə sıçrayış - salto. 2.Bruslardan sıçrayış. Dayaqda irəli yellənib brusdan kənara çıxmamaqla, bir qayda olaraq, bükülü bir və ya iki dəfə firlanmaqla, həmçinin 180, 360 və ya 540 dərəcə dönməklə arxaya yellənib sıçrayış - salto.

**- İRƏLİ YELLƏNİN İRƏLİ SALTO-SIÇRAYIŞ-** Tirdən, halqalardan, qadın bruslarından sıçrayış. Qruplaşmadada və ya ayaqların kəskin hərəkəti ilə arxaya (əks templə) irəli yellənmənin sonunda belibükülü icra olunur.

**- KADZİTANİ SIÇRAYIŞI-** Bruslarda sıçrayış. Irəli yellənib 360 dərəcə dönməklə qruplaşaraq kənara arxaya ikiqat salto. Təmrin yapon gimnasti Nobuyuki Kadzitanının adı ilə adlandırılmışdır.

**- KƏNARA ÇEVRİLMƏKLƏ SIÇRAYIŞ-** Bruslarda sıçrayış. Əllərdə duruşdan baş üzərindən kənara çevriləməklə sıçrayış.

**- KOMENEÇ SIÇRAYIŞI-** Qadın bruslarında sıçrayış. Dayaqdan belibükülü üst qolda arxaya yatmaqla dairəvi döñüb qövslə sıçrayış və qruplaşaraq arxaya salto. Təmrin rumın gimnasti Nadi Komeneçin adı ilə adlandırılmışdır.

**- KÖNDƏLƏN TİR ÜZƏRİNDƏN ARXAYA İKİQAT SALTO EDİB SIÇRAMA-** Kondələn tirdən sıçrayış. Kondələn tir üzərindən üzü tire tərəf duruşu irəli böyük yellənməklə ikiqat salto.

**- KRİSİN SIÇRAYIŞI-** Kondələn tirdə və qadın bruslarında sıçrayış. Qruplaşmadada arxaya üçqat salto. Təmrin so-

**SIÇ**

vet gimnasti Gennadi Krissinin adı ilə adlandırılmışdır.

**- QIÇLARI BÜKÜB SIÇRAYIŞ-**

Gimnastik alətlərdən sıçrayış. Dayaqdan, əllərdə (bir əldə) duruş və ya qalxandan sonra arxaya yellənib alətin üstündə ayaqlarını bükməklə, ardınca açmaqla arxaya sıçrayış. Akrobatikada da tətbiq edilir.

**- QÖVSVARI SIÇRAYIŞ VƏ İRƏLİ SALTO-**

Köndələn tirdə və qadın bruslarında sıçrayış. Qövsvari, ardınca irəli salto edib beli bükülü 180, 360 və ya 540 dərəcə dönməklə icra olunur.

**- QÖVSVARI ARXAYA SIÇRAYIŞ-****- QÖVSVARI SIÇRAYIŞ-****- SUKAHARA SIÇRAYIŞI-****- STRAUMAN SIÇRAYIŞI-****- TİRİN O ÜZÜNDƏ ARXAYA SAL-****SIÇ**

**TO - SIÇRAYIŞ-** Tirdən sıçrayış. İrəli yellənməklə tirin üzərindən bir və ya iki dəfə arxaya fırlanmaqla salto.

**- YANAKİ DAİRƏVİ SIÇRAYIŞ- 1.**

Bruslarda sıçrayış. Böyrü bruslara tərəf bir əlin ətrafında bədənlə dairəvi hərəkət, əllərdə dayaqdan arxaya yellənməklə qalxıb sonra da dayaqda irəli yellənməklə böyrü bruslara tərəf sıçrama. Çevrilməklə də icra oluna bilir. **2.** Atda sıçrayış. Böyrü ata tərəf bir əlin ətrafinə dayaqdan bədənin dairəvi hərəkəti ilə və böyrü alətə tərəf yanaki sıçrayış.

**- YANAKİ SIÇRAYIŞ-****SIÇRAYIŞ (2)- 1.****- İRƏLİ ADDIM ATMA VƏ BƏDƏNİ İRƏLİ VERMƏ-****- ATILMA VƏ BƏDƏNİ İRƏLİ VERMƏ-****- ATILMA VƏ BƏDƏNİ İRƏLİ VERMƏ PLYUS OX-**

**SIÇ****SIÇ**

**SIÇRAYIŞ (3)-** İdmançının bədəni eni-nə oxu ətrafında fırlanmaqla tramplindən və ya vişkadan suya təlim hoppanması. Ön və arxa duruşlardan, əllərdə duruşdan; qruplaşaraq, belibükük və beliaçıq; addım irəli, addım geri; sola və ya sağa dönməklə icra oluna bilir.

**SIÇRAYIŞ-ÇEVRİLİŞ-** Akrobatik təmrin, üstdəki akrobatiñ əllərdə dayaqdan irəli və ya arxaya yarıñ dövrə fırlanıb partnyorun köməyi ilə üstdəkinin feal aşağı sıçraması. Sıçrayış-çevrilişlərin növləri: dönməklə çevrilmə, ayaqlar aralı, uçuşla, bükülüb-açılaraq və s.

**SIÇRAYIŞLAR-** Bərk (döşəmə, skameyka) və elastiki dayaqda (döşək, sərbəst gimnastik təmrinlər üçün körpücük, suya hoppanmalar üçün trampolin, batut toru) templi hoppanmalar. Əllərlə müxtəlif hərəkətlərin birləşməsi (o cümlədən predmetlərlə) gimnastlarda kombinasiyaların tərkib hissəsi olur. Suya hoppananlar və batutçular hazırlıq təlimində alətin elastiki xüsusiyyətini mənimsemə məqsədilə idman təkmilləşməsi mərhələsində bədənin qızışması və aləti yoxlamaq üçün tətbiq edirlər. Hoppanmanın və ayaqların gücünün inkişafı üçün bir və ya iki ayaqda hoppanma təmrinləri.

**- BİR AYAQDAN O BİRİ AYAĞA ÇOXLU SIÇRAYIŞLAR -** Bir ayaqdan o biri ayağa növbə ilə icra edilən hoppanma təmrinləri.

**- BİR AYAQDA SIÇRAYIŞLAR-** Sağ və ya sol ayaqda icra edilən hoppanma təmrinləri.

**- İKİ AYAQDA SIÇRAYIŞLAR-** İki ayaqla itələnməklə və iki ayaq üzərinə düşməklə icra edilən hoppanma təmrin-

ləri.

**SIÇRAYIŞ (4)-** Basketbolda dəqiq olmayan atmadan sonra topun şitdən və ya səbətdən yana sıçraması.

**SIÇRAYIŞ-SALTO-** Akrobatik təmrin. Bədənin köndələn oxu ətrafında, ciyinlərdə, altdakı akrobatiñ köməyi ilə əllərdən və duruşlardan, 3/4 və daha çox dövrədən başlayaraq üstdəki akrobatiñ fırlanması.

**SIÇRAYIŞ-UÇUŞ-** Akrobatik təmrin. Partnyorun köməyi ilə üstdəki akrobatiñ feal aşağı atılması. Partnyorun əllərində və ya ciyinlərində ayaqlarda duruşunda, dirənmələrdə, bədənin uzunu-na oxu ətrafında və ya 1/4 dövrəyə qədər fırlanmaqla duruşlar və ya köməklə saxlamalar. Sıçrayış-uçuslarının növləri: ciyinlərdə dik durma, qarının altında ayaqlar aralı, çevrilməklə, bükülərək-açılaraq, duruşdan sıçrayış-mayallaq, qövslə uçuş .

**- TİRDƏ TƏMRİN SIÇRAYIŞ-** Sallanma və ya söykənməkdən alətin bir tərəfinə əlləri buraxmaqla alətin başqa tərəfinə sallan-maya və söykənməyə yerdəyişmə. Qadın bruslarında bir qoldan o birinə keçməklə icra oluna bilir.

**- AYAQLAR ARALI SIÇRAYIŞ-UÇUŞ-** Tirdə və qadın bruslarında təmrin. Yanlıra geniş açılmış ayaqlarla arxada sallanmaya uçuş-sıçrayış.

**- AYAQLAR ARALI ARXAYA UÇUŞ -SIÇRAYIŞ-** Tirdə və qadın bruslarında təmrin. Ayaqlar aralı kürəyi alətə tərəf alətin oxunu keçənə qədər tam dönməklə uçuş-sıçrayış.

**- AYAQLAR ARALI TAM DÖVRƏ VURMAQLA UÇUŞ-SIÇRAYIŞ-** Tir-də və qadın bruslarında təmrin. Üzü

**SİC**

alətə tərəf olmaqla tam dövrə vurub ayaqlar aralı ucuş-sıçrayış.

**- BUCAQLA SIÇRAYIŞ-UÇUŞ-** Tirdə və qadın bruslarında təmrin. Bucaq vəziyyətində böyrü alətə tərəf (olmaqla) sallanmaya dönəməklə ucuş-sıçrayış.

**- BÜKÜLÜ SIÇRAYIŞ- UÇUŞ -** Tirdə təmrin. İrəli meyllənmə vəziyyətin-də üzü alətə tərəf tam dövrə vurmaqla ucuş-sıçrayış.

**- QAYLORD SIÇRAYIŞ UÇUŞU-** 1. Tirdə təmrin. Altdan yapışmaqla yellənib arxaya qalxma və qruplaşaraq altdan yapışmaqla ucuşla sallanmaya irəli bir dəfə yarım salto. Amerikan gimnasti Mıtça Qaylordun adı ilə adlandırılmışdır. 2. Tirdə təmrin. İrəli böyük yellənməklə arxaya salto edib beliaçiq tam dönəməklə və altdan yapışmaqla sallanmaya ucuş-sıçrayış.

**- QNAUK SIÇRAYIŞ-UÇUŞU-** Qadın bruslarında təmrin. Uzanaqlı sallanmadan üzü daxilə olmaqla arxaya yellə-nərək qalxma və bucaqla sallanmaya ucuş -sıçrayış. Alman gimnasti Maksi Qnaukun adı ilə adlandırılmışdır.

**- MARKELOV SIÇRAYIŞ-UÇUŞU-** Tirdə təmrin. Altdan yapışmaqla ayaqlar aralı arxaya (kürəyi alətə tərəf) sal-lanmaya ucuşla arxaya yellənib qalxma. Sovet gimnasti Vladimir Markelovun adı ilə adlandırılmışdır.

**- MARTSINKİ SIÇRAYIŞ-UÇUŞU-** Tirdə təmrin. İrəli böyük yellənməklə 360 dərəcədə sallanmaya dönüb ayaqlar aralı arxaya (kürəyi alətə tərəf) ucuş-sıç-rayış. Sovet gimnasti Stepan Martsinkinin soyadı ilə adlandırılmışdır.

**- ŞUŞUNOVA SIÇRAYIŞ-UÇUŞU-**

**SİX**

Qadın bruslarında təmrin. Üst qolda üzü alt qola tərəf əllərdə duruşdan sal-lanmaya itələnmə və irəli böyük yellənməklə üst qolda sallanmaya 360 də-rəcə dönüb arxaya ayaqlar aralı ucuş-sıçrayış. Sovet gimnasti Yelena Şuşuno-vanın soyadı ilə adlandırılmışdır.

**- TKAÇEV SIÇRAYIŞ-UÇUŞU-** Tirdə və qadın bruslarında təmrin. İrəli böyük yellənməklə ayaqlar aralı arxaya (kürəyi alətə tərəf) sallanmaya ucuş-sıçrayış. Sovet gimnasti Aleksandr Tka-çevin soyadı ilə adlandırılmışdır.

**- TSUXOLD SIÇRAYIŞ-UÇUŞU-** Qadın bruslarında təmrin. Arxa dayaq-dan üst qolda üzü xaricə bükülü sal-lanmaya arxaya yatma və arxaya yellənməklə altdakı qolda əllərdə duruşa uçub keçməklə aralı ayaqlarla yuxarı irəli yellənmə. Alman gimnastkası Erik Tsuxoldun soyadı ilə adlandırılmışdır.

**- VORONİN SIÇRAYIŞ-UÇUŞU-** Tirdə təmrin. Yüksək ucuşla bükülü ucuş-sıçrayış. Sovet gimnasti Mixail Voroninin soyadı ilə adlandırılmışdır.

**SIĞALLAYICI (PARDAXLAYICI)**  
**ALƏT-** Uzununa və üç təkanla tulla-nanlıarda yerə enmələr üçün çuxur yerin səthinin hamarlanması üçün xüsusi alət (dişiz dırımqı).

**SIĞORTA. MƏCBURİ SIĞORTA-** Ayri-ayrı idman növləri üzrə iştirakçı-ların yarışa buraxılması zamanı müəyyən lazımı məbləğdə sıgorta poli-sinin (sıgorta sənədinin) olması.

**SIXAC(1)-** 1. Hədəfi vurmaq üçün sila-ha lazımı istiqamət verməkdən ötrü ni-sançı milin hərəkət edən hissəsi. 2. Bir çox idman növlərində tətbiq edilən müx-

**SIX**

təlif qurğular. Alpinizmdə - bax. **jumar**.

- **BLOK SIXACI**- Müxtəlif güc təmrin-lərini yerinə yetirmək üçün kanat və bloklardan ibarət qurğu.

- **BURUN ÜÇÜN SIXAC**- Burun boşluğunu suyun düşməsindən qoruyan cihaz. Sinxron üzgüçülükdə istifadə olunur.

- **ŞƏXSİ ŞNURUN SIXACI**- Elektroşpaqada metal lövhəciyin içərisindəki üçağızlı boruda şnur çəngəlini qeyd etmək üçün cihaz.

**SIXAC, SIXMA SIXILMA (2)**- Damada rəqibin qüvvə materialının hərəkətsiz qalması üçün xüsusi növ bağlanma.

- **QISA CİNAHIN SIXILMASI (BD)**- Qısa cinahda olan mövqedə tərəflərdən biri sixmanı həyata keçirir.

- **UZUN CİNAHIN SIXILMASI (BD)**- Uzun cinahda tərəflərdən birinin sixılması ilə həyata keçirilən mövqe.

**SIXIŞDIRMA**- Şahmat və damada rəqib fiqurlarının, piyadaları və ya damarlarının hərəkət sərbəstliyinin məhdudlaşdırılması.

**ÖZÜNÜ SIXİŞDIRMA**- Dama partiyasında rəqibə sixışdırma yaratmağa köñüllü imkan vermə.

**RƏQİBİN ƏLİNİ SIXİŞDIRMA**- Yaxın döyüsdə əlin soxulması zamanı boksçu tərəfindən rəqibin əlinə ciyin və ya bazu ilə yapışma. Təkbətək döyüşün aparılmasında qaydanın pozulması deməkdir.

**SIXLIQ**

- **HƏRƏKƏT SIXLIĞI**- Sürət bacarığının xüsusiyyətlərindən biri olub vaxt vahidində hərəkətlərin sayı ilə ölçülür.

- **SUYUN SIXLIĞI**- Tutum vahidində

**SIX**

suyun kütləsi. Sıxlıq hər kubmetrə kiloqramlarla ( $\text{kq}/\text{m}^3$ ) ölçülür. Hava ilə müqayisədə suyun sıxlığının yüksək olması (təqribən 800 dəfə) üzgüçünün irəliləməsinə böyük müqavimət göstərir, buna görə də üzgüçü bədənini üfüqi vəziyyətdə saxlamalı və böyük əzələ qüvvəsi sərf etməli olur.

**SIXMA- 1**. Döşəmədə və ya digər alət üstündə uzanaraq çıxış vəziyyətində sinəsi ilə döşəmənin və ya alətin səthinə dirənməklə qolların bükülməsi və tam açılmasından ibarət güc yönümlü ümumi hazırlıq təmrini. **2**. Güləşçinin təzyiqlə rəqibinin bədənini və ya bədən hissəsini böyük distansiyaya yönəltməklə icra etdiyi hərəkəti. **3**. Sambo güləşməsində ağrıdıçı fənd variantının icrası zamanı güləşçi əlinin və ya ayağının hansısa bir hissəsi ilə rəqibin baldır əzələlərinin dəbanla bağlı vəterini sixaraq ağrı hissi oyatmağa cəhd edir.

- **AXİLLƏS VƏTƏRİNİ SIXMA**- Axilles vətəri sahəsinə təzyiq etməklə yerinə yetirilir.

- **BİSEPSİ (ƏLİ BİLƏK OYNAĞINDA BÜKƏN CİYİN ƏZƏLƏSİNİ)** **SIXMA**- Ciynin aşağıdan üçdə bir hissəsinə öndən təzyiqlə icra olunur.

**SIXMA 4**- Hücumda olan güləşçi təhlükəli vəziyyətdəki rəqibini kürəkləri üstə uzanmağa məcbur edir.

**SIXMA 5**- Qılıncıdanın rəqibin silahına güc tətbiq etməsi.

- **ŞAYBANI BORTA SIXMA**- Şaybali hokkeydə rəqibin hücumunu pozan taktiki üslub.

**SIXMA GÜCÜ**- Stanqı qaldırma gedişində dayanandan sonra qolların dirsək

**SIN****SİF**

oynağında baş üzərində tam düzləndirilməsi (birdən dartma və ya təkanla şanqı sinədən qaldırın zaman). Pauer liftinq və bodibildinqdə uzanaqlı və ya ayaq üstə şanqı və ya hanteli qaldırma.

**SINAQ**

**- FUNKSİONAL SINAQ-** Yoxlanılan tapşırıq rəsmi qaydada icra olunur, eksperimentator isə orqanizmin halını və ya onun hansısa bir sistemini (ortostatik təcrübə, Letunov təcrübəsi və s.) müəyyənləşdirmək məqsədilə funksional dəyişikliklərin səviyyəsini qeydə alır.

**- HƏRƏKİ SINAQ-** Hərəkətverici idman fəaliyyəti sahəsində praktik olaraq mənimsənilmiş bacarıq, vərdiş və onlarla bağlı biliklərin cəmi.

**- KONTROL SINAQ-** İdmanın hazırlıq səviyyəsini müəyyənləşdirmək üçün test və ya testlər sistemi.

**- YARIŞ SINAGI-** Yarışlarda uzun müddət iştirak etmək nəticəsində qazanılmış spesifik bilik və bacarıqların məcmusu; idmançıya müxtəlif səviyyəli yarışlarda özünə inamlı və stabil çıxış etməyə; həyəcan hallarının öhdəsindən müvəffəqiyyətlə gəlməyə, idman mübarizəsində tez-tez dəyişən vəziyyətə düzgün reaksiya göstərməyə imkan verir.

**- YERLİ TƏBİİ ŞƏRAİTDƏ SINAQ-** At üçnövçülüyü üzrə yarışın bir şöbəsi olub dörd hissədən ibarətdir: birinci yollar, stipl-çez, ikinci yollar, kross. 2-ci günlər keçirilir. Bax. həm də Yollar (1), stipl-çez (3), at krosu.

**SINANMA**

**- ALƏTİN SINANMASI-** Bilavasitə hər məşq və ya yarışdan əvvəl alətdə yoxlama təmrinlərinin (templi sıçrayış-

lar, yellənmələr, ən sadə hoppanmalar, əlaqə və kombinasiyalar) yerinə yetirilməsi. Məs.: gimnastikada tir qrifinin və ya brusların şüvüllərinin möhkəmliyi, suya hoppanmalarda tramplinin elastikiyi (mütəhərrik valikin optimal vəziyyətdə olması), batutda atma torunun vəziyyəti dəqiqləşdirilir. Eyni zamanda, sürüşməyə qarşı örtüyün vəziyyəti, işıqlandırma dərəcəsi və s. yoxlanılır.

**- SILAHIN SINANMASI-** Qılıncوانların təkbətək döyüş başlanmadan əvvəl gövdəyə və qardaya yoxlama zərbələri.

**- KİRŞƏ-BOBSLEY TRASININ SINANILMASI-** Kirşəçi və bobsleyçilərin yeni trasla tanışlıq məqsədilə məşq gedişləri.

**SIRA-** İnsanların birgə (kollektiv) hərəkətləri üçün əvvəlcədən razılaşdırılmış yerləşməsi.

**- SEYRƏK SIRA-** Bir-birindən bir addımlıqda düzülmüş cərgə.

**- SIX SIRA-** Bir-birindən bir ovuc enində aralı düzülmüş cərgə.

**- İKİ SIRALI CƏRGƏ-** Bir addım distansiyada (uzadılmış qol qədər) bir sıradada dayananlar o biri sıradə dayananların arxasında duran cərgə.

**DAMA SIRASI-** Dama taxtası xanalarının axırıncı alt və axırıncı üst sıraları.

**Sİ DZAK-** Taekvondo və txekvondoda referinin görüşün başlanmasına komandası.

**SİFARIŞ-** Yarışların təşkilat komitəsinə və ya hakimlər kollegiyasına verilən, yaşı, cinsi, idman ixtisası göstərilməklə iştirakçıların siyahısından ibarət sənəd. İdmanın aid olduğu təşkilatın

**SİF****SİL**

rəhbəri və həkim tərəfindən təsdiq olunur. Sifarişlərin verilmə müddəti məhdud vaxt dövrü üçün əvvəlcədən təşkilat komitəsi tərəfindən müəyyənləşdirilir.

**- ÇƏKİYƏ SİFARIŞ-** Ağırıqqaldırmanın qaldırmağa hazırlaşlığı çəki haqqında hakimlər kollegiyasına məlumat (şifahi və ya yazılı).

**- İLKİN HÜNDÜRLÜK SİFARIŞI-** Hündürlüyə və ya şüvüllə tullanan idmançının yarışa başlayacağı birinci (ilk) hündürlüyün bildirilməsi.

**- REKORD ÇƏKİYƏ SİFARIŞ-** Hər hansı təmrində rekord nailiyyətini yaxşılaşdırma təşəbbüsünə aid ağırıqqaldırma üzrə yarışın hakimlər kollegiyasına verilən sifariş .

**SİFARIŞLI ƏRİZƏ-** Yarışda iştirak etmək üçün əlavə ərizə.

**SİXAN-** Karatedo məktəbinin rəhbəri.

**SKAYSERFINQ-** Xüsusi lövhədə (xizəkdə) sərbəst düşmə zamanı müxtəlif fiqurları yerinə yetirmək üçün uçucu aparatla- paraşütlə hoppanmalar. İcra xizəkçi ilə birləşdə təyyarəni tərk edən operatorun görünən yazısı üzrə qiymətləndirilir.

**SIKL (DÖVR, DÖVRƏ)**

**- BİR AYLIĞA QƏDƏR SİKL-** Bax. Mezosikl.

**- COXİLLİK SİKL-** Müəyyən idman növü ilə məşğələnin başlanğıcından sonuna qədər davam edən böyük yarış-məşq dövrü. Coxillik siklin tipik olmayan növlərindən biri dördillik olimpiya dövrüdür.

**- İLLİK SİKL-** bax. Makrosikl.

**- HƏFTƏLİK SİKL-** bax. Mikrosikl.

**- MƏŞQ SİKLİ-** Təlim prosesinin qurtarmış, təkrar olunan fraqmentlərini

təşkil edən bir sıra məşq məşğələləri.

**- OLİMPIYA SİKLİ-** İki Olimpiya oyunları arasındaki aralıq vaxt (4 illik müddət).

**SİKLOQRAM-** Hərəkətdəki bədənin hissələrinin trayektoriyasını yenidən canlandıran kəsik-kəsik xətlər məcmusu.

**SİQNAL**

**- İŞIQ SİQNALI-** 1.Qılıncoynatma döyüşlərinin hakimliyində sancma (zərbə) nəticəsində elektrofiksatorda lampanın yanması. 2.Pauerliftingdə mərkəz və iki yan hakim tərəfindən körpükcdə yanğırlan və yarış hərəkətlərinin əla icrası haqqında şahidlik edən ağ işiq və ya cəhdələrin yaritmazlığına aparan səhvlər haqqında qırmızı işiq siqnalı.

**- TƏSLİM OLMAQ HAQQINDA SİQNAL-** Sambo və cüdoda üzərində ağrıdıcı və ya boğucu fənd tətbiq edilərken güləşçi siqnal (əlini yerə vurmaqla və ya qışqırıqla) verir ki, rəqib fəndin tətbiqini dayandırsın, hakim isə təmiz qələbə işarəsi versin. Öz məğlubiyyətinini etiraf etmə. Bax. həmçinin **Əl çalma**.

**- YALAN SİQNAL-** Görüşdə təhlükəli vəziyyətdən çıxməq və hakimləri aldatmaq məqsədilə güləşçinin rəqib tərəfindən qadağan edilmiş fənd tətbiq etməsi haqqında işarəsi. Belə hal ciddi cəzalandırılır.

**DAĞLARDA BƏDBƏXTLİK SİQNALLARI-** Seriyalar arasında bir dəqiqəlik fasılərlə altı dəfə verilən optik və ya səs siqnalları (fişqırıq, qışqırıq, fənərciklərin sayışması ilə).

**SİLAH**

**- ATICILIQ SİLAHI-** Gullə və ya digər zərbəvuran elementlərlə atış üçün odlu si-

**SİL**

lah. Təyinatına görə hərbi və idman növlərinə bölünür. Odlu silah növləri: tüfənglər, pistoletlər, avtomatlar, pulemyotlar.

- **AVTOMATİK SİLAH-** Atəş enerjisi hesabına təkrar doldurulan silah (barit qazlarının hissəsinin çəkilməsi və ya enerji hesabına hərəkət edən silah hissələrinin atəşindən sonra). Güllə və stend atıcılığında işlədirilir.

- **DİNAMİK PNEVMATİK SİLAH-** Pnevmatik silah güllə atışı prosesində zərbəli vəziyyətə gətirilir. Güllə atıcılığında işlədirilir.

- **DİZELLİ PNEVMATİK SİLAH-** Pnevmatik silah növü olub onda sıxılmış hava üçün dizel yanacağından istifadə edilir. Güllə atıcılığında işlədirilir.

- **EHTİYAT SİLAH-** Qılıncoynadanın təkbətək döyüşə çıxarkən özü ilə götürdüyü və döyüş meydanının yanında qoyduğu silah.

- **HƏRBİ SİLAH-** Ordunun işlətdiyi silah. Güllə atıcılığında hərbi silahın çox növləri vardır. Atıcılıq idmanı üzrə yarış qaydalarına uyğun olaraq hərbi silahlara konstruktiv dəyişikliklər edilmişsinə yol verilmir.

- **İDMANDA İŞLƏDİLƏN ATICILIQ SİLAHI-** Güllə (pistolet, tapança, tüfəng, karabin) və stend atıcılığında (tüfəng) istifadə edilən atıcılıq silahi növləri.

- **İRİ ÇAPLI SİLAH-** Kalibri 7,62-11,43 mm olan odlu silah (tüfəng, pistolet, tapança).

- **KİÇİK ÇAPLI SİLAH-** Kalibri 5,6 mm-ə bərabər odlu silah (tüfəng, pistolet, tapança).

- **QAZ-KOMPRESSORLU PNEVMATİK SİLAH-** Pnevmatik silah növü.

**SİL**

Mənbə enerjisi - bilavasitə qaz işçi lüləsi tərəfindən gülləyə ötürülür. Güllə atıcılığında işlədirilir.

- **QAZ LÜLƏLİ SİLAH-** Pnevmatik silah növü. Lüləli silah olub zərbə vuруlmış cismi tullamaq üçün onda sıxılmış, mayeləşdirilmiş və ya bərkidilmiş qaz enerjisindən istifadə olunur. Güllə atıcılığında işlədirilir.

- **QILINCOYNATMA SİLAHI-** Tiyədən, qardadan, dəstəkdən ibarət rapiра, spaqa və sablya.

- **MƏQSƏDLİ SİLAH-** Yüksək keyfiyyətə malik silah.

- **NEYROPNEVMATİK SİLAH-** Pnevmatik silah növü. İnsanın əzələ enerjisi hesabına sıxılmış hava ilə işləyən silah. Gullə atıcılığında işlədirilir.

- **ODLU SİLAH-** Gulləni tullamaq üçün lülənin kanalında partlayıcı maddələrin kimyəvi ayrılma enerjisindən istifadə olunan silah. Gullə və stend atıcılığında odlu əl silahlarının bəzi növləri işlədirilir.

- **PNEVMATİK SİLAH-** Əlavə sıxılmış, mayeləşdirilmiş və ya bərkidilmiş qazın gücü ilə gullənin atıldığı silah. Pnevmatik silahın əsas növləri: qazlı lüləli, qazlı kompressorlu, dizelli pnevmatik, dinamik, neyronlu pnevmatik silahlar. Bunlar gullə atıcılığında geniş işlədirilir.

- **SƏRBƏST SİLAH-** Konstruksiyasında atəşin keyfiyyətinin yaxşılaşdırılmasına, hazırlanma, nişanaalma və başqa hallarda atıcının rahatlığının yüksəlməsinə yönəlmüş müəyyən təkmilləşmə daxil etməyə icazə verilən idman təyinatlı atıcılıq silahi.

**SİL**

- **SOYUQ İDMAN SİLAHI-** Bax. Qılıncınatma silahi.
- **STANDART SİLAH-** Xidməti, həmdə idman məqsədi üçün nəzərdə tutulmuş silah. Texniki xarakteristikasına tələbat güllə atıcılığı üzrə yarış qaydaları ilə müəyyənləşdirilir.

**TƏLİM SİLAHI-** Atəş açmağa imkan verməyən silah. Atışın ayrı-ayrı elementlərinin (hazırlanma, tuşlama və s.) təlimini məşq etmək üçün işlədirilir.

**SİLAHIN DOLDURULMASI-** Güllə və stend atıcılığında atəşin aparılması silahın hazırlanması üzrə əməliyyatlardan biridir. Bura xəzinənin patronlarla təchiz edilməsi, xəzinənin qoyulması, sandığa patronun yeridilməsi, çaxmağın ayağa çekilməsi daxildir.

**SİLAHIN LÜLƏSİNİN TİTRƏYİŞİ-** Atış müddətində silahın lüləsinin tərpənməsi.

**SİLAHLAN(DIRİL)MA**

- **BERMUD SİLAHLANMASI-** Bermud silahlanmasında yaxt bermud qrotu (alt yelkən) daşıyır.

- **QAFEL SİLAHLANMASI-** Qafel silahlanması zamanı qafel qrotu tətbiq edilir. Qafel silahlanmasının dəyişmiş forması quari silahıdır.

- **QUARI SİLAHLANMASI-** Qafel silahlanmasının dəyişmiş formasında qafel təxminən dora paralel yerləşir.

- **YAXTIN SİLAHLAN(DIRİL)MASI-** Yaxtin yelkənlər, yelkənlərin quşulması və onlarla idarə olunması (rəngout, tərpənməz və tərpənən takelaj) üçün bütün qurğular. Silahlanma tipi yelkənlərin, rəngoutların (dorların) forma xüsusiyyətləri ilə müəyyən edilir.

**SİN**

**SİLAHSIZLAŞDIRMA (TƏRKİ-SİLAH ETMƏ)-** Qılıncınatmanın döyüşdə tiyələrin gözlənilməz və ya güclü çapqışması zamanı silahını itirməsi.

**SİLYUK-** Taekvondo və txekvondoda qaydaların pozulmasına görə idmançının diskvalifikasiya edilməsi (yarışda iştirakdan məhrum edilməsi).

**“SİM”-** Velosiped idmanında (şosse) texniki-taktiki üsul. Yarışda yürüşçülərin qarşısından və ya yandan əsən külək zamanı son dərəcə mümkün sürətə yaxın zəncir xətti kimi sürməsi.

**“SİN”.** **“SİNDROM”-** Karatedoda idmançının iradəsini, psixologiyasını bildirən termin.

**QARACİYƏRİN AĞRI SİNDROMU-** İntensiv və uzunmüddətli məşq yükü zamanı sağ qabırğası altında meydana çıxan keçici ağrı hissi.

**SİNERGİZM-** Optimal uyğunlaşdırılma effekti əldə edilməsinə səbəb olan orqanizmin orqanlarının, toxumalarının, biokimyəvi və fizioloji proseslərin birtərəfli qarşılıqlı təsiri.

**SİNƏBƏND (1)-** Qarınaltıdan atın qabaq ayaqları arasından sinəsi boyunca gedən və yəhər arxaya sürüşməsin deyə ona bərkidilən qayış.

**SİNƏBƏND (2)-** Qılıncınatdanların, hokkey qapiçılarının, Şərqi əlbəyaxa döyüş nümayəndələrinin tətbiq etdikləri müdafiə təchizatı hissəsi. Dəridən, möhkəm pambıq parçadan, sintetik materiallardan hazırlanır.

- **XİLASEDİCİ SİNƏBƏND-** Suda ən sadə xilasedici vasitə kimi islanıb batmayan materiallardan (mantar, penoplast və s.) hazırlanmış jilet. Həmçinin,

**SİN**

hava ilə doldurulmuş belə sinəbəndlər də geniş yayılmışdır.

**SİNXRONLUQ-** Sinxron üzgüçülükdə musiqinin müşayiəti ilə idmançı qadının hərəkətlərinin (su üstündə və su altında eyni icra üsulları, bütün mövqə və hərəkətlərdə eyni hündürlük, qolların və ayaqların eyni əyilmə bucaqları və şəkillərin dəqiqiliyi) uyğunluğu.

**SİNİF. BİRİNCİ KEÇMƏ SİNFI-** İdman dırmanmaları və alpinizm üzrə yarışlar sinfi - yeni, əvvəllər heç kim tərəfindən keçilməmiş marşrutlara, o cümlədən zirvəyə ilkin çıxma.

- **DİSTANSİYA SİNFI-** İdman səmttapmasında mürəkkəblik qiyməti və yerin xarakterini nəzərə almaqla distansiyanın texniki mükəmməlliyi, idman xəritəsinin keyfiyyəti, distansiyanın planlaşdırılması və s. üzrə yarışların keçirilmə şəraiti. Distansiya haqqında nəticə-qərarı, eləcə də idman ustası və idman ustalığına namizəd dərəcələrini telimatçı verir. I dərəcə distansiyaları və kütləvi dərəcələr haqqında qərarı isə, bir qayda olaraq, yarışların baş hakimi qəbul edir.

**SİNİF (DƏRƏCƏ)**

- **“470” SİNFI-** İkiñəfərlik şvertbot (birdorlu yelkənli yüngül idman qayığı). 1976-cı ildən Olimpiya sinfidir. Yelkən sahəsi (qrot+staksel staksel-üçbucaq çəp yelkən, qrot-orta dordakı alt yelkən)  $12 \text{ m}^2$ -dir. Konstruktörü Andre Korniyudur (Fransa).

- **HÜNDÜRLÜK SİNFI-** Alpinizm üzrə idman qalxmaları və yarışlar sinfi. Dəniz səviyyəsindən  $670 \text{ m}$ -dən daha yüksək zirvələrə qalxma.

- **QAR-BUZLAQ SİNFI-** İdman qalx-

**SİN**

maları və alpinizm üzrə yarışlar sinfi (başlıca olaraq, qar-buzlaq xarakterli marşrutlardan keçmə).

- **QAYALIQ SİNFI-** İdman qalxmaları və alpinizm üzrə yarışlar sinfi: -  $4250 \text{ m}$ -ə qədər hündürlüyü olan qayalıq xarakterli zirvələrə marşrutların keçilməsi.

- **QIŞ SİNFI-** İdman qalxmaları və qış dövrlərində -yəni 1 dekabrdan 31 mart'a qədər alpinizm üzrə yarışlar sinfi. Zirvənin hündürlüyü yarışlar haqqında kıl əsasnamə ilə şərtləşdirilir.

- **“SOLINQ” SİNFI-** Üçlüklü kil yaxtı. 1972-ci ildən Olimpiya sinfidir. Yelkənlərinin sahəsi (qrot+staksel)  $21,7 \text{ m}^2$ -dir. Konstruktörü Yan Linqedir (Norveç).

- **TEXNİKİ SİNİF-** İdman qalxmaları və alpinizm üzrə yarışlar  $4250 \text{ m}$ -dən  $5750 \text{ m}$ -ə qədər hündürlüklü zirvələrə texniki mürəkkəb marşrutlar sinfi.

- **TEXNİKİ HÜNDÜRLÜK SİNİF-** İdman qalxmaları sinfi və alpinizm üzrə -dəniz səviyyəsindən  $5751 \text{ m}$ -dən  $6700 \text{ m}$ -ə qədər hündürlüyə qalxma yarışları.

- **“TORNADO” SİNFI-** İkiñəfərlik şvertbot. 1976-cı ildən Olimpiya sinfidir. Yelkənin (qrot+staksel) sahəsi  $21,8 \text{ m}^2$ -dir. Konstruktörü Rodni Marçdır (Böyük Britaniya).

- **“UCAN HOLLANDİYALI” SİNİF-** İkiñəfərlik şvertbot. 1960-cı ildən Olimpiya sinfidir. Yelkən sahəsi (qrot+qenuze stakseli)  $15 \text{ m}^2$ -dir. Konstruktörü U.Van Essendir (Hollandiya).

- **“VİNDQLYAYDER” SİNİF-** Parus lövhəsi-təknəfərlik. 1984-cü ildən Olimpiya sinfidir. Yelkən sahəsi (qrot)  $6,4 \text{ m}^2$ -dir. Konstruktörü Fred Ostermanndır.

- **“ZVJOZDNIY” SİNİF-** İkiñəfərlik

**SİN**

killi yaxt. Olimpiya sinfi kimi 1932-1972-ci illərdə və 1980-ci ildən yarışlar keçirilir. Yelkən sahəsi (qrot+staksel) 21,6 m<sup>2</sup>-dir. Konstruktur Uilyam Qardnerdir (ABŞ).

**SİNKER-** Beysbolda pitçerin (topu oyuna daxil edənin) biləyin xaricə dönməsi ilə verilən topu firlatmaqla atması.

**SİNKOPA-** Rəqsədə -ritmik və ya dinamik vurğunun musiqidə metrik vurgu ilə uyğun olmaması. Belə hal takt daxiliндə və taktlar arasında olur.

**SİNTEZ. ZÜLALIN (ALBUMİNİN)**

**SİNTEZİ-** Zülal molekullarının unikal quruluşunun nizama salınmış təkrarlanması ilə təmin edilən xüsusi mürekkeb mexanizmlərin iştirakı zamanı hüceyrələrdə amin turşusundan zülalın əmələ gəlmə prosesi.

**SİPƏR (1)-** Atış meydanında güllənin uçuşunu kəsən torpaq qalağı.

**SİPƏR (2).**

**- BASKETBOL SİPƏRİ-** Xüsusi dıraklırdə quraşdırılmış və ya divara bərkidilmiş şüşə liflərindən və ya taxtadan 1,8x1,2 m diametrdə, 3 sm qalınlıqda platforma. Səbəti (torlu halqanı) bərkitməyə və atmalar zamanı topun uçuşunu məhdudlaşdırmağa xidmət edir.

**- HƏDƏF SİPƏRİ-** Güllə atıcılığı və kamandan oxatma üzrə yarışlarda tətbiq edilən atış meydanı avadanlığı, hədəfləri yerləşdirmək üçün qurğu.

**- BOBUN MÜQAVİMƏT SİPƏRİ-** Bobun gövdəsində onun aerodinamik keyfiyyətini yaxşılaşdırın xüsusi element.

**- KİRŞƏNİN MÜQAVİMƏT SİPƏRİ-** Kırşələrin aerodinamik xüsusiyyətini yaxşılaşdırmaq üçün cihaz. Müqavimət sıpəri-

**SİS**

nin dərinliyi biryerlik kirşələr üçün 120 mm, ikiyerlik kirşələr üçün 170 mm-dir.

**- TƏHLÜKƏSİZLİK SİPƏRİ-** Hərəkətin əsas trayektoriyasından kənara çıxmama hallarında kirşə və bobların yumşaq hərəkətini təmin edən virajın üst hissəsi.

**SİRDAR-** Himalay ekspedisiyasdə yüksək daşıyanların rəisi.

**SİSTEM (1)-** Fiziologiyada eyni bir morofunksional xüsusiyyətə malik və bir vahid kimi baxılan qarşılıqlı orqan və toxumaların qaydaya salınmış cəmi (yekunu).

**- ENDOKRİN SİSTEMİ-** Orqanizmin hormonal rəqulyasiya fəaliyyətini həyata keçirən daxili sekresiya orqanlarının məcmusu. Ona hipofiz, böyrəküstü vəzilər, qalxanvari vəzilər, cinsiyət vəziləri, mədəaltı vəzi adacıqları daxildir. Endokrin funksiyalarına çəngəlvari vəzi və epifiz də malikdir.

**- ƏSƏB SİSTEMİ-** 1. Beyinin əsəb bağlarının başqa orqanlar və bədənin toxumaları ilə ikitərəfli əlaqəsini təmin edən birləşdirici toxuma və qışalarla əhatə olunmuş əsəb lifləri dəstəsi. 2. Qiçıqlanmanın qəbul edən, oyatmanın təkmilləşdirmə və tətbiq edilməsini həyata keçirən, cavab reaksiyalarını formalasdıran əsəb bağlarının cəmi. Orqanizmin bütün funksiyalarını xarici mühitlə qarşılıqlı, daimi fəaliyyətdə nizamlayıv və əlaqələndirir. Mərkəzi və periferik sistemlərə bölünür.

**- PERİFERİK ƏSƏB SİSTEMİ-** Mərkəzi əsəb sisteminin bədənin ayrı-ayrı orqanları və toxumaları ilə əlaqəsinə xidmət edən (əsəblər, bağlar, kələflər) və orqanlarda (hissi və hərəki) yerləşən əsəb ucları törəmələri.

**SİS****SİS**

**- SOMATİK ƏSƏB SİSTEMİ-** Əsəb sisteminin bir hissəsi. Afferent (həssas) və efferent (hərəki) əsəb liflərinin, innervir əzələlərin, dərinin, oynaqların (buğumların) məcmusu.

**- ƏZƏLƏ SİSTEMİ-** Kondələn - zolaqlı əzələ toxumalarından qurulduğuna görə skelet əzələləri iradi yiğilmalara qabiliyyətlidir. Əzələ sistemi aktiv hərəkətləri təmin edir.

**- HƏZM SİSTEMİ-** Qida məhsullarının mexaniki və kimyəvi mənimsənilməsini həyata keçirən orqanlar kompleksidir. Qidanın ardıcıl mənimsənilməsinin quruluş və funksiyası ixtisaslaşan həzm kanalı üzrə ardıcıl yerdəyişmə nəticəsində baş verir. Onda limfatik və qan damarlarında qidalı maddələr sorulur, qidanın həzm edilməyən qalıqları müəyyən şəklə salınır.

**- MƏRKƏZİ SİNİR SİSTEMİ-** İnsan və ya heyvan orqanizmində qıcıqları periferiyadan beyinə yaxud beyindən periferiyaya ötürən xüsusi incə tellərdən ibarət törəmə sistemi. İnsanın sinir sisteminin əsas şöbəsi olub baş beyin və onu rəğə beyindən ibarətdir. Mərkəzi sinir sistemi üçün spesifik fəaliyyəti - çox mürəkkəb, yüksək differensiyali reaksiyaları - refleksləri həyata keçirir. Mərkəzi sinir sisteminin fəaliyyəti onun ayrı-ayrı strukturlarının müəyyən bərabər tabeliliyə əsaslanmasıdır. Baş beyin bütün sinir sisteminin aktivliyini birləşdirir və koordinədir (uyğunlaşdırır).

**- OKSİGEN NƏQLİ SİSTEMİ-** Orqanizmin ətrafdakı havadan oksigeni udan və onu işləyən əzələlərə, beyinə və bədənin digər aktiv orqanlarına və toxumalara

daşıyan dinamik funksional sistemi. Bura xarici tənəffüs, qan və ürək-damar sistemi daxildir. Bu sistemlərin qarşılıqlı əlaqəsi bir çox cəhətdən konkret əzələ fəaliyyətinin effektliyini müəyyənləşdirir.

**- TƏNƏFFÜS SİSTEMİ-** Orqanizmin oksigenlə təminatını, karbon qazının çıxarılması və həyat fəaliyyəti üçün lazım olan enerjinin azad edilməsini həyata keçirən orqanların cəmi. Bura ağciyərlər və hava-nın ağciyərlərə girdiyi və oradan çıxdığı tənəffüs yolları (burun boşluğu, udlaq, qırtlaq, nəfəs yolu və bronxlar) daxildir.

**- ÜRƏK- DAMAR SİSTEMİ-** Orqanizmin əsas sistemlərindən biridir. Qan dövranı vasitəsilə toxumalara qidalı, tənzimləyici və qoruyucu maddələrin, oksigenin mübadilə məhsullarının ayrılmamasını, istilik mübadiləsinin daşınmasını təmin edir. Ona qan damarları olan ürək (arteriyalar, venalar, mikrodövran yolları) və immunogenez orqanları olan limfatik sistem daxildir.

**- VEGETATİV ƏSƏB SİSTEMİ-** Daxili orqanlar və sistemlərin, maddələr mübadiləsi və orqanizmin toxumalarının funksional fəaliyyətini tənzimləyən əsəb sistemi şöbəsi. İki hissəyə - morfoloji, funksional və farmakoloji fərqləri olan simpatik və parasimpatik şöbələrə bölünür.

**- ALPINİSTİN EHTİYAT SİSTEMİ-** Alpinistin təhlükəsizliyinin təminatı üçün əvvəlcədən nəzərdə tutulmuş şəxsi ləvazimat növü. İki əsas elementdən - sinə sarğısı və bir parça yumşaq kəndir və ya lentlə birləşdirilən çardaqdan ibarətdir və qırılma nəticəsində kəndirdə dirmanan idmançı havada olan zaman yükün (bədənin çəkisi) bə-

**SİS**

rabər bölüşdürülməsini təmin edir.

- **FİLLİS SİSTEMİ**- Məşhur at təlimçisi və pedaqoq Cems Fillisin atsürmə və atı miniyə öyrətmə sistemi. 1898- 1909-cu illər arasında Peterburqdə zabit-kavalər məktəbində baş müəllim olmuşdur. Onun sistemindən bəzi kiçik əlavələrlə hələ də bütün dünyada istifadə olunmaqdadır.

- **FİZİKİ TƏRBİYƏ SİSTEMİ**- Tam quruluşda birləşmiş tərəflərin müəyyənləşdiriyi fiziki tərbiyənin başlanğıc əsaslarının (ideya, nəzəri-metodiki program, normativ), sosial praktika təşkilatının hər ictimai formasiya üçün tipik üsulu.

**SİSTEM (2)**- Hansısa fəaliyyətin təşkilat forması.

- **QİYMƏTLƏNDİRƏNMƏNİN BAL SİSTEMİ**- İdman nəticəsinin balla müəyyən edilməsi. Gimnastikada, konklərdə figurlu sürüşmədə, sinxron üzgüçülükdə, suya həppənmalarda və daha bəzi idman növlərində tətbiq edilir.

- **DƏNİZ TƏHLÜKƏLƏRİNDƏN MÜHAFİZƏ EDİLMƏNİN KARDİNAL SİSTEMİ**- Kompas üzrə (N,S, O,W) işıq tərəfə nisbətdə davamlı təhlükələrin hasarlanması nəzərdə tutulur. Buylar və nişan ağacları ilə göstərilir ki, təhlükənin yanından keçərkən hansı tərəfdən onları buraxıb getmək lazımdır. Belə ki, təhlükədən şimal tərəfə N nişanı, təhlükədən cənub tərəfə (S) şimal nişanı, təhlükədən şərq tərəfə (O) qərb nişanı, təhlükədən qərb tərəfə (W) şərq nişanı qoyulur.

- **LATERAL SİSTEM** - Dəniz təhlükələrinin hasarlanmasıñ farvateri bildirən ikitərəfli sahil boyu sistemi. İşarələr sağ və sol tərəf nişanları adlandı-

**SİS**

rılır. Farvaterin sağ və sol tərəfləri, adətən dənizdən giriş yolu (dəniz farvaterləri üçün) istiqamətinə axın üzrə hesab edilir (çaylarda) və ya xüsusi olaraq losiyalardan (məs., boğazlarda, çay mənsəblərində və s.) irəli gəlir.

- **ƏMSALLAR SİSTEMİ**- Şahmat yarışında iki və ya bir neçə iştirakçının topladığı xallar bərabər olarkən ən yaxşı nəticəni müəyyənləşdirmə metodu. Dairəvi sistem üzrə keçirilən turnirlər üçün Lonneborn-Bergerin əmsallar sistemi, İsveçrə sistemi üzrə yarışlar üçünsə Buxholts əmsallar sistemi daha geniş yayılmışdır.

- **İDMANÇININ HAZIRLIQ SİSTEMİ**- Bilik, vasitələr, metodlar, təşkilat formaları və şərait idmançının nailiyyətinə ən yaxşı hazırlıq dərəcəsini təmin edir, həm də sistem altlarını - yarışı, məşqi, yarış və məşqin effektliyini artırın amilləri əlavə edir.

- **QİYMƏT VERİLMƏ SİSTEMİ**- Şahmatçıların (damaçıların) oyun qüvvəsi üzrə bölgü sistemi.

- **MİKROMATÇULAR SİSTEMİ**- İştirakçıların hər dövrədə öz aralarında iki dəfə görüşdükləri şahmat və dama yarışlarının keçirilmə sistemi.

- **“TULLAYICI-ALƏT” SİSTEMİ**- Alətin lazımı uçuş şəraitini təmin etmək məqsədilə tullayıcının yüyürmədən sonraki hərəkətləri zamanı idmançı və alətin kinematik xarakteristikasının uyğunlaşmasını bildirən xüsusi termin.

- **YARIŞDA ZACOT SİSTEMİ**- Şəxsi və komanda birinciliyində yekun nəticələrin hesablanması üsulu. Yarışlar haqqındakı əsasnamə ilə rəqlamentləşdirilir.

- **YERƏ GÖRƏ NƏTİCƏNİN QİY-**

**SİS****SİS**

**MƏTLƏNDİRİLMƏ SİSTEMİ-** Bodibildinqdə tətbiq edilir. Hər bir hakim tərəfindən ümumi təəssüratın, əzələnin inkişaf dərəcəsinin, proporsionallığın, əzələlərin keyfiyyətinin və onlara sahiblənmə səviyyəsinin kompleks və müstəqil qiymətləndirilməsi.

**SİSTEM (3)-** Bir- birindən 1, 2 və ya 3 templi qalop üzrə konkurda bir neçə maneə. Məsafə 1-ci tempdə 3-3,5 m, 2-ci tempdə 7-8 m və 3-cü tempdə 10-11 m-dir. Sistemlər açıq (yanlardan) və qapalı (qoyun küzü tipində) olur.

**OYUN SİSTEMİ-** Komandalı idman oyunlarında müəyyən təşkilatlı hərəkətlər: oyuncular (ampluasına görə), dəstələr və bütövlükdə bütün komanda həm oyuncuların yerləşməsi, həm də hücum və müdafiə üsullarının əvvəlcədən nəzərdə tutulmasıdır.

- **1+4+4+2 OYUN SİSTEMİ-** Futbol komandasında oyuncuların aşağıdakı düzülüşlə təşkili: qapıcı, 4 müdafiəçi, 4 yarımmüdafiəçi və 2 hücumçu.

- **1+5+3+2 OYUN SİSTEMİ-** Futbol komandasının oyuncularının aşağıdakı düzülüşlə təşkili: qapıcı, 5 müdafiəçi, 3 yarımmüdafiəçi və 2 hücumçu.

- **1+4+2+4 OYUN SİSTEMİ-** Futbol komandasının oyuncularının aşağıdakı düzülüşlə təşkili: qapıcı, 4 müdafiəçi, 2 yarımmüdafiəçi və 4 hücumçu.

- **1+4+3+3 OYUN SİSTEMİ-** Oyunçuların aşağıdakı düzülüşlə futbol komandasında oyununun təşkili: qapıcı, 4 müdafiəçi, 3 yarımmüdafiəçi və 3 hücumçu .

**DAİMİ CƏDVƏL SİSTEMİ-** Avtorallidə hər ekipajla (komanda ilə) tərtib olunan cədvəlin dəyişməzliyini nəzər-

də tutan reqlament.

- **DƏYİŞƏ BİLƏN CƏDVƏL SİSTEMLİ-** Avtorallidə hər mərhələni keçmək üçün müəyyən edilmiş vaxt normasının dəyişməzliyini nəzərdə tutur, lakin qüvvədə olan cədvəlin normadan kənarra çıxma hallarında-həm gecikmə, həm də qabaqlama (ötüb keçmə) kimi sapmaların həcmi dəyişir.

- **“DUBL-VE” OYUN SİSTEMİ-** Futbol komandası oyunçularının aşağıdakı düzülüşlə təşkili: 3 müdafiəçi, 2 yarımmüdafiəçi, 2 arxaya çəkilmiş yarımorita hücumçu və 3 irəli çəkilmiş hücumçu (yan hücumçular və mərkəz hücumçusu).

**YARIŞI KEÇİRMƏ SİSTEMİ-** İdmançılar və komandalar arasında birinciliyin müxtəlif əsasları- idman oyunları, təkmübarizlik, şahmat, dama və s. növləri üzrə yarış qaliblərinin aşkar edilməsi. Yarışları keçirmənin aşağıdakı sistemləri mövcuddur: dairəvi, çıxmaqla (uduzan çıxır), qarışq və s.

- **İŞTİRAKDAN ÇIXMAQLA YARIŞI KEÇİRMƏ SİSTEMİ-** Bu sistem olimpiya, kubok sistemi də adlanır. Bir və ya bir neçə möğlubiyyətdən sonra (yarışın reqlametindən asılı olaraq) iştirakçı və ya komandanın birincilik uğrunda mübarizədən çıxma prinsipi əsaslanır. Yarışın sonunda heç bir görüşdə uduzmayan bir iştirakçı (komanda) qalır ki, o da qalib sayılır.

- **YARIŞI KEÇİRMƏNİN DAİRƏVİ SİSTEMİ-** Yarış reqlametindən asılı olaraq hər iştirakçı (komanda) qalanlarla bir və ya bir neçə dəfə görüşür. Daha çox miqdarda xal toplamış iştirakçı (komanda) qalib sayılır.

**SİS****SKE****- YARIŞI İSVEÇRƏ SİSTEMİ İLƏ KEÇİRMƏ-** Şahmat yarışını (şəxsi və komandalı) dövrələrin əvvəlcədən müəyyən edilmiş sayıda (turların) xüsusi keçirilmə sistemi. İştirakçılar hər bir sonrakı turda imkan daxilində xalları bərabər olanlarla görüşürərlər. Turdan (dövrədən) əvvəl qruplar arasında püşk atılır.

**- YARIŞI QATIŞDIRILMİŞ KEÇİR-MƏ SİSTEMİ-** Dairəvi və çıxma sistemlərinin birləşdirilmə prinsipinə əsaslanır. Bir qayda olaraq, yarışın birinci mərhələsində dairəvi sistem, ikinci mərhələsində isə çıxma sistemi tətbiq edilir. İştirakçılar yarışın birinci mərhələsində qiyamətləndirmə, ərazi və ya hansısa başqa əlamətə görə yarımqruplara bölünürərlər. Yarımqruplardakı güclülər sonrakı dövreyə çıxırlar ki, burada çıxma sistemi üzrə birinciliyi başa çatdırırlar.

**- YARIŞI QUNDERSEN SİSTEMİ ÜZRƏ KEÇİRMƏ-** Çoxnövçülüyün son növündə (xizək yürüşü, müasir beş-növçülükdə qaçış) yarış birinciliyi üsulu. Bu sistemdə idmançılar əvvəlki növlərdə tutduqları yer ardıcılığında intervalla, saniyelərlə keçirilmiş xalların cəminə görə bir-birindən bərabər geridə qalmaqla start götürürərlər. Finişə birinci gəlmış idmançı çoxnövçülüyün qalibi olur.

**- YARIŞIN SXEVENİNQ SİSTEMİ-** Şahmat yarışı keçirmə sistemində bir komandanın və ya qrupun hər bir iştirakçısı növbə ilə başqa komandanın və ya qrupun bütün iştirakçıları ilə görüşür. **SİTUASIYA**

**- KARTOQRAFİK SİTUASIYA-** Xəritədə konkret yer sahəsinin xüsusiyyətləri haqqında təsəvvür yarat-

mağa imkan verən oriyentirlərin məcmusu.

**- PARALEL SİTUASIYA-** İdman səmt-tapmasında texniki hərəkətlərin (nəzarət məntəqəsini “tutma”, olduğu yerin müəyyənləşdirilməsi və s.) yerinə yetirilməsində çətinliklərə zəmin yaradan oriyentirlərin oxşar mövqelərinin məcmusu.

**SKAMEYKA**

**- AĞIRLIQQALDIRMA SKAMEY-KASI-** Üfüqi və ya maili uzanaraq iki əllə sixma gücünün icrası üçün tətbiq edilən avadanlıq.

**- GİMNASTİK SKAMEYKA-** Yardımcı gimnastik alət. Ondan təmrinlərin icrası, həm də istirahət üçün istifadə edilir.

**SKAMYA**

**- PAUERLİFTİNQ YARIŞLARINDA UZANARAQ SIXMA GÜCÜ ÜÇÜN SKAMYA-** Uzunluğu ən azı 1,22 m, eni 29-32 sm, hündürlüyü yüksəlmış üzlük səthinə qədər 42-45 sm, dayaqların hündürlüyü 82-100 sm, dayaqlar arasında minimal enlik 1,1 m olan skamyası.

**- SKOTT SKAMYASI-** Ştanq və ya qantellər olan əllərdə bükəmə icra edilərkən ciyin şöbələrinin yerləşdiyi məili və ya vertikal dayaq səthli xüsusi skamyası. Məşhur kulturist Lerri Skottun soyadı ilə adlandırılmışdır.

**SKELET-** Orqanizmdə bədənə dayaq olan və onu mexaniki zədələnmələrdən qoruyan bərk törəmələrin məcmusu.

**“SKEYTBORD”-** 1.Yüksəklilikdən diyircəkli lövhədə sürüşmədə maneələri dəf etməkdən və mürəkkəb fiqurları yerinə yetirməkdən ibarət idman oyunu. 2.Bu idman növü üçün diyircəkli lövhə.

**SKE****SLA**

**“SKEYTİNQ”-SİSTEM-** İdman rəqsini üzrə yarış nəticələrinin hesablanması və işlənmə metodikası.

**SKI-BOARD-** Ayaqlar üçün dağ xizəyi dayaqları ilə yüngülləşdirilmiş enli lövhə. Sürüşmə və yamacda müxtəlif hoppanmalar üçün istifadə olunur.

**SKIBOB-** Xüsusi xizəklərdə dağdan sürətli enmə həm də skibob adlandırılır. Ona xizək və sükan bərkidilir, velosiped tipli ramaya da malikdir.

**SKİF-** Təknəfərlik akademik yürüş qayığının ruscalasdırılmış ingilis adı. Adın başqa variantı “skif qayığı”dır.

**SKI-STOPI-** Hərəkət vaxtı dağ xizəyinin qırmağı açıllarsa, onu dayandırmaq üçün dayaqlı komplektə quraşdırılmış mexanizm işə salınır.

**SKI-TUR-** Zirvəyə və dağ xizəyi yamaçına qalxmaq üçün nəzərdə tutulmuş xüsusi avadanlıq (xizək, botinkalar, dayaqlar, əl ağacları). Sürüşən səthə qalxarkən xizəklərə kamuslar geydirilir, bərkidilmə irəli çəkilmiş dayaq vəziyyətinə gətirilir, botinkaların dabanları sərbəst buraxılır. Enmə zamanı kamuslar çıxarılır, dayaqlar isə dağ xizəklərinə keçirilir.

**SKİYORİNQ-** Dairəvi və ya qapalı olmayan qarlı, buzlu və ya qarışiq trasda motosikl və ya motorlu xizəkləri yedəyə almış xizəkçilərin və sürücülərin ekipajlarının iştirak etdiyi yürüş tipli qış yarışları.

**SKRAMBL-** Motosiklet krosu üzrə yarışı bildirmək üçün bəzən istifadə edilən termin.

**SKRUBOL-** Beysbolda topu pitçerin eks fırlatmaqla atması.

**SKVOŞ-** Döşəməsində və divarlarında xüsusi nişan yerləri olan 6,4x9,76 m öl-

çülü zalda racketka və topla idman oyunu. Yarış tək kişilər və ya tək qadınlardan ibarət olur. Hər bir oyunçu döşəmədən və qarşidakı divardan sıçrayan topu növbə ilə qəbul edərək onu geriyə elə göndərir ki, rəqibini yanılmağa vadar etsin.

**SLALOM-** 1.Dağ xizəyi idmanı növü. Dağ xizəklərində startı ilə finişi arasında ən azı 150 m məsafə olan pilləvari hündürlüklər, uzunluğu 500 m-ə qədər (qadınlar üçün 450 m) nişanlanmış marşrut üzrə eniş. Nişan mavi və qırmızı rəngli bayraqlarla 2 ağacdan ibarət qapıların köməyi ilə qoyulur. Qapılar arasında minimal məsafə 7 m, maksimal məsafə 15 m-dir. Ağacın hündürlüyü qarın səviyyəsindən 1,8 m, bayraqın ölçüsü 0,4x0,4 m-dir. Qapılar enişdə yerləşməsinə görə vertikal, üfüqi və çəp olur. Onlar trasda bir-birinin arxasında, xarakterinə görə açıq və qapalı düzülür. Slalomçulara 2 cəhd verilir, yarışın nəticəsi iki cəhdə göstərilmiş vaxtin cəminə görə hesablanır. Qalib ən az vaxt cəminə görə müəyyənləşir. 2.Snoubordda qısa radiuslu döngələrdə qapıları keçməklə dağdan sürətli enmə.

- **SLALOM - QİQANT-** Dağ xizəyi idmanı növü. Uzunluğu 1200-2500 m, startla finişi arasında 350-600 m olan hündürlük pillələrində, nisbətən tək-tək və ya “şipka” tipli, sadə fiqurlar şəklinde qoyulmuş 50-70 qapını (eni 4-8 m) keçməklə xüsusi tras üzrə dağ xizəklərində enmə. İdmançının nəticəsi slalomda olduğu kimi müəyyənləşdirilir.

- **PARALEL SLALOM-** Dağ xizəkçilərinin eyni vaxtda iki və ya daha çox slalom trası üzrə en-

**SLA**

məsi. Hündürlük pillələri start və finiş arasında 80-dən 100 m-ə qədər, qapıların sayı 20-30-dur. Trasda hündürlüyü 80 sm-ə qədər olan 2 süni trampolin qurğusu qoyulur. Hər tras  $0,3 \times 0,7$  m-lik bayraqla 2 uzun ağacdan ibarət qapılarla nişanlanır. Trasın sol girişində qırmızı, sağında göy bayraq olur. Traslar arasındaki məsafə 6-7 m-dir. Yarış iştirakçıları 2 cəhd edir, 1-ci cəhdən sonra yerlərini dəyişdirirlər.

**- AVARÇƏKMƏ SLALOMU-** Baydar-ka və kanoelərdə qapılarla nişanlanmış coşqun, daşlı-təpəli çayın (su axınının sürəti ən azı 2 m/san) keçilməli sahəsində avarçəkmə növü. Su distansiyaları axının sürətindən, trasın uzunluğundan, çayın eni, dərinliyi və meylliyindən, qapıların sayından, çay dibinin relyefindən, qaya parçalarının, köndələn daş təpələrinin, aşırıların varlığından asılı olaraq 5 çətinlik kateqoriyasına bölünür.

**- AVTOMOBİL SLALOMU-** Meydançada bir sıra maneələr qoyulmuş dolama yol.

**- SLALOM PARALELDİR-** Snoubordda dağda iki ideal paralel tras üzrə iki idmançının bir-birini ötüb keçməyə cəhd etdiyi sürətli enmə.

**SU XİZƏYİ SLALOMU-** Su xizəyi idmanı növü. Katerlə yedəyə alınmış idmançı ardıcıl giriş və çıkış qapılarını - buyuları ötürmədən distansiyani keçir və yixilir. Distansiyada şahmat qaydasında yerləşdirilmiş 6 buy vardır. Slalomçu onları xarici tərəfdən ötüb keçməlidir. Distansiyada hər buyu ötüb keçərkən katerin sürəti artırılır (nəzərdə tutulmuş maksimal həddə qədər), həm də yedək trosu qısaldır.

**SLALOMÇU-AVARÇI-** Avarlı sla-

**SLİ**

lomda ixtisaslaşmış idmançı.

**SLAYD-** Avarçəkənin mütəhərrrik oturacağının ruscalasdırılmış ingilis adıskamya.

**SLAYDER-** Beysbolda pitçerin kifayət qədər yüksək sürətlə və əyri xətli kənara çıxması ilə (təxminən 20 sm) topu atması.

**SLAYS-** QolFDA vurulmuş elə zərbədir ki, top düz hədəfə tərəf uçur, lakin sonra kifayət qədər sağa əyilir (sağəlli oyunçularda).

**SLEP SKEYT.** Konkilərin yeni modeli olub ənənəvilərdən onunla fərqlənir ki, konkinin botinkaya sərt, tərpənməz bağlanmış dayağı yoxdur, amma buz üstündə itələnmə qurtarana qədər tilinin sürüşməsi hesabına xüsusi şarnır vasitəsiləancaq qabaq hissəsi birləşdirilir. Bunun sayəsində də botinkanın dal hissəsi itələnmə prosesində konkidən ayrıılır və bu idmançıya qaçış vaxtında ayaq kürülüyü əzələlərinin yiğilmasından fəal istifadə etmək imkanı verir. Konki tiyəsi təkan qurtarandan sonra xüsusi yayların təsiri altında çıxış vəziyyətinə tez qayıdır. Təkanın qurtarmasından sonra konki tiyəsinin çıxış vəziyyətinə qayıtması özünəməxsus “şappiltiya” borcludur. “Slep” ingilis dilində “Şapalaq” kimi tərcümə olunur. Bu söz Holland transkripsiyasında “klap” kimi səslənir, buna görə də yəni konkinin bəzən “klap skeysts” adlandırırlar. Konkilərin bu yeni modeli nəticələri 5-8% yaxşılaşdırmağa imkan verir.

**SLİK-** Protektoru hamar səthli şin.

**SLİP-** Killi yaxtları endirmək üçün arabacığın getdiyi beton və ya taxta özül üzrə sahildən suya relsli enməni təmsil edən qurğu. Arabacıq (yaxtlar onun üstünə qoy-

**SME**

ulur) bucurğadın köməyi ilə irəliləyir.

**SLOUFOKS- Bax. Asta fokstrot.**

**SMEŞ-** 1.Tennisdə baş üzərində zərbə. 2.Badmintonda hücumçu zərbəsindən sonra volanın alçalan trayektoriya üzrə uçuşu. Dayaqlı və dayaqsız vəziyyətdə icra olunur.

**SNAYPER-** Sərrast güllə atıcısı.

**SNOUBORD-** Dağdan enmək üçün botinkanın daban hissəsinin tarazlığını saxlayan, köndələninə uzunluğu 5,5 fut (167 sm) və eni 16 düym (36 sm) olan dayaqlı lövhə-xizək.

**SNOUBORDİNQ-** Dağ xizəyi idmanı növü. Bir xizəkdə sərbəst sürüşmə üsulu. Snoubordinqdə dağ xizəyinin müxtəlif kombinasiyalı elementlərindən - slalom və fristayldan (akrobatika elementləri, hoppanmalar, moqullar) istifadə olunur. Slalom, sürətli enmə, snoubordinqdə paralel slalom trasının uzunluğu, hündürlüyü enib-qalxmalar, qapıların sayı və aralarındaki məsafə profillərinə görə hər növ üçün yamacda quraşdırılmış vaxta görə dağdan enməyə xidmet edir. Belə şəraitdə enmələrdəki virajlar təkcə sinə yamaca tərəf olmaqla yox, həm də arxası yamaca olmaqla da icra olunur. Akrobatikanın variantları - enişlərdə müxtəlif çevrilmələr, mayallaq aşmalar, üzü yamaca tərəf enmələr, müxtəlif formalı dönmələrlə sıçramalar, salto və başqa akrobatik təmrirlərin yerinə yetirilməsi. Hoppanmaların variantları - hoppanma stolundan ayrılanan sonra və yerə enənə qədər, bükülü və beliaçıq salto, ikiqat salto, spaqat, vertikal ox ətrafinda fırlanmalar yerinə yetirilir. Hoppanmalar da icra texnikası, mürəkkəblik - çətinlik, yerə enmələr qiymətləndirilir. Xüsusən

**SOQ**

mənzərəli hoppanmalar fərqləndirilir: lövhəni daha yüksəyə qaldırmaqdan ötrü (qreb) onun altından əllərlə yapışmaqla hoppanma: cuxuru rəf edəndən sonra vira-ja daxil olmaqla hoppanma. Snoubordinq yarışın bir sıra müxtəlif növlərini əhatə edir: xalf-payp, biq eyr, border kross, slalom, paralel slalom, fristayl, frirayd.

Yarışlar kvalifikasiya, yarımfinal və final sxemi üzrə keçirilir. Çıxış bəzi növlərdə trası keçmə sürətinə görə, digər növlərdə isə üç meyar - icra texnikası və qreb+üslub, uçuş amplitudası, yerə enmənin təmizliyi üzrə qiymətləndirilir.

**SODALİNA-** Sinxron üzgüçülük fiquru olub aşağıdakı əsas mövqe və hərəkətlərdən ibarətdir: sinə üstündə, dizləri bükməklə sinə üstündə, köndələn ox ətrafında 1/4 dövrə, "suya dalmaqla flamenco" mövqeyinə qədər 180 dərəcəyə dönmə, "üzü yuxarı" mövqeyinə qədər su səthinə qalxma.

**SOXULMA-** Şahmatda hücum edən fiqurların rəqibin düşərgəsinə girməsi.

**SOKKER-** Futbolun milli növlərinin (amerikan, Avstraliya və s.) çox yayılan, dəb salınan ölkələrdə Avropa futbolunun adı.

**SOKUTO-** Karatedoda zərbələr endirlən ayaq pəncəsi tilinin zərbəli səthi.

**SOQİ-** Taekvondo və txeqvondoda güləşçinin duruşu.

- **AP SOQİ-** Adı duruş.

- **ÇUÇUM SOQİ-** Minicinin duruşu.

**"SOQO-QAÇI"-** Cüdo güləşməsində görüşün nəticəsini qiymətləndirən (mürəkkəb, çətin qələbə) hakim termini. Çətin qələbə təmiz qələbəyə bərabər tutulur. Güləşçi "vaza-ari" qiymətli fənd iş-

**SOL**

lətdiyi vaxt, ardınca onun rəqibi rəsmi xəbərdarlıq ("key-koku") alıqda verilir.

**SOLO-** Sinxron üzgüçülükdə bir idmançı qadının sərbəst programda çıxışı. Sərbəst program növü.

**SON-** Txekvondo üzrə təkbətək döyüşdə qələbə.

**"SONO-MAMA!"-** Cüdo güləşməsində güləşçiye tutmanı buraxmadan hərəkəti dayandırmaq işarəsi olan hakim termini. Hərfən "donub qalın", "dayanın"! deməkdir.

**SONLUQ-** 1.Şahmat və damada -bax.

**Endşpil.** 2.Damada- 1) Oyunda dama ların az qaldığı vəziyyət. Partiyanın son mərhələsində: rus damasında 6 dama dan çox olmayan vəziyyət: beynəlxalq damada 7 damadan çox olmayan vəziyyət; 2) göstərilənlərdən çox olmayan damaların mövqeyi.

**- DAMA SONLUĞU-** Taxta üstündə heç olmazsa, bir damkanın iştirak etdiyi dama partiyasının sonluğu.

**- ETUD SONLUĞU-** İncə, bəzən yeganə gedişli, lakin etudə tələb olunan bütün tələbata cavab verən, başa çatdırılan şahmat və ya dama partiyası sonluğu.

**- ƏSƏB SONLUĞU-** İnformasiyanın qəbulunu və ötürülməsini həyata keçirən əsəb liflərinin uzun çıxıntıları.

**- NORMAL SONLUQLAR (RD)-** Adətən, gediş növbəsindən asılı olmayan və əvvəlcədən məlum nəzəriyyədə öyrənilmiş və damka sonluqlu oyunlar da tez-tez baş verən qanunauyğun nəticə (üç damka bir damaya qarşı, üç damka damkaya qarşı və s.).

**- STANDART SONLUQLAR (BD)-** Oyunda tez-tez rast gəlinən və nəzəriy-

**SOY**

yədə öyrənilmiş güclü tərəfin dörd döyüşkən vahidlə dama sonluqları.

**- TƏLİM SONLUQLARI-** Şahmat və damada hər hansı bir maraqlı endşpil ideyası və ya üsulunu nümayiş etdirmək məqsədilə tərtib olunmuş mövqə.

**SORLİN-** Şvertbotda sudan qaldırmaq üçün sükanın qaldırıcı pərinə xidmət edən tros. Trosun bir ucu sükan pərinə bağlanır, o biri ucu sükan qutusunda şķivdən buraxılır və rumpelə bərkidilir.

**"SORO-MADE!"-** Cüdo güləşməsində hakim termini. Tutaşmanın vaxt bittəndən sonra başlandığını bildirir.

**SOSİOMETRİYA-** Kiçik qruplarda, o cümlədən, idman qruplarında şəxsiyyətlər arası əlaqələri öyrənən psixoloji metod. Sosiotriyanın əsas ölçü üsulu suallardır ki, onlara cavab verən qrupun hər bir üzvü qrupun digər üzvünə öz münasibətini göstərir.

**SOTER-** Yaxşı sıçrayışlar üçün xüsusi məşq görmüş at.

**SOFTBOL-** Beysbol variantı. Topla kiçik ölçüdə olan meydançada həm kişilər, həm də qadınlar oynayırlar. Avadanlıq beysboldakına uyğundur. Qadınlar qoruyucu təchizat kimi döşlükdən (sinəbənd-dən) istifadə edirlər. Oyun qaydalarının beysboldakılarla ümumilikləri vardır.

**SOYUQQANLI-** Temperamentin 4 əsas tipindən biri. Fleqmatik idmançı inersiyalı əsəb sisteminə, aşağı səviyyəli psixi fəallığı, sakitliyi, ləngliyi, zəif qoşulma və uyğunlaşma qabiliyyətinə malikdir, o, inadıllıq və səbatlığı ilə seçilmir, stabil yarış nəticələri göstərə bilmir, idman növlərinə sakit, eyni cür təmrinlərlə cavab verməsi ilə xarakterizə olunur.

**SOY****SPI****SOYUMA. XİZƏYİN SOYUMASI-**

Yağlamadan sonra sürüşkən səthə sürtülmüş yağıın bərkiməsi üçün açıq havada saxlanması - xizəyin starta hazırlanlığı ilə bağlıdır.

**SÖKÜLMƏ. SİLAHIN SÖKÜLMƏSİ-**

Təmizləmə, sazlama və s. üçün doldurulmamış silahın ayrı-ayrı detallarına (hissələrinə) ayrılması.

**SÖRFİNQ-**

Su idmanı növü. Xüsusi lövhədə (mantardan hazırlanmış, penoplastik) dayanaraq, eləcə də lövhə kimi uzanaraq dalğaların üstündə sürüşmə.

**SPARRİNQ-**

1.Bir çəki dərəcəsində bir neçə namizədin cərgəsindən ən güclü idmançını aşkara çıxarmaq məqsədilə keçirilən təkbətək mübarizə. 2.Yarış növü olub taekvondo və txekvondoda hissələrə bölnümüş, zərbələri müəyyən sərtliliyi keçməyən kontakt şəklində, zərbələrin gücü dozalara bölnüməmiş tam kontakt şəklində tətbiq edilir. 3.Kikboksinq, taekvondo və txekvondoda təkbətək məşq döyüşü.

**SPARRİNQ-PARTNYOR-**

Hazırlığın konkret praktik məsələlərinin həlli məqsədilə təkmübarizçilərin məşq müsabiqələrində xüsusi seçilmiş rəqib.

**SPARTAKİADA-**

Ölkəmizdə ənənəvi olaraq keçirilən, bir neçə idman növünü əhatə edən kompleks yarışlar (cəmiyyətlərin, məktəblilərin spartakiadası).

**SPİDOQRAFİYA-**

Adətən, elmi tədqiqatlarda tətbiq edilən spidoqrafda - xüsusi cihazda hərəkətin sürətini qeyd etmə metodu.

**SPİDOQRAM-**

İdmançının irəliləmə hərəkəti zamanı sürətinin dəyişməsini göstərən spidoqrafda qeyd edilmiş əyri xətt.

**SPİDOMETR-** Avtomobildə, motosikletdə, velosipeddə hərəkətin sürətini və keçilən məsafəni göstərən cihaz.

**SPİDVEY-** Motosiklet idmanı növü; daş kömür külü tökülmüş stadionlarda və ya buzlu ciçirlarda, eləcə də torpaq və ot örtüklü treklərdə motosiklet yürüşləri.

**SPİNAKER-** Qeyri-məhdud istiqamətlərdə (fordevinddən başlamış qalfində qədər) tətbiq edilən, yüngül parçadan tikilmiş böyük simmetrik yelkən. Onu spinaker-falla qaldırırlar, spinakerin şkot bucağına bağlanan spinaker şkotla və qals bucağına bağlanan spinaker-brasla idarə edirlər.

**SPİNAKER-QİK-** Spinakeri daşımaq üçün tətbiq edilən ranqout detalıdır. Spinaker-qikin dabanı dora şarnirlə bərkidilir, spinaker-qikin nokuna isə spinakerin qals bucağı bağlanır. Spinaker-qikin üfüqi müstəvidə vəziyyəti brasla (üfüqi iplər, böyük yaxtlarda həm də əks brasla), vertikal müstəvidə isə topenantla və spinaker-qikin kanatı ilə nizamlanır.

**SPİNNİNQ-** İdman balıqtutma üsulu, həmçinin, balığı tilovla tutmaq üçün çarxdan, tilov ipi və metal balıqcıqlı tilov ağacından ibarət ləvazimat.

**SPİRAL-**

1.Konkilərdə sərbəst fiqurlu sürüşmə və ya sərbəst rəqs elementi. Bədənin yuxarı hissəsi ombadan irəli mailli, kürək əyilmiş, baş isə yuxarı qaldırılmış arabesk vəziyyətdə olmaqla uzun müddətli sürüşmə. Sərbəst ayaq yuxarı qaldırılır və ola bilər ki, baş xəttindən də yuxarı olsun. 2.Bədii gimnastika elementi. Lentlə və ya iplə yerinə yetirilən ardıcıl kiçik dairələr. 3.Sinxron üzgüçülük fiquru olub aşağıdakı əsas mövqə və hə-

**SPİ**

rəkətlərdən ibarətdir: 1/4 dairə arxaya, su altında vertikal, vertikal, "su altında vertikal" mövqeyinə qədər maksimal miqdarda 360 dərəcə firlanmalar.

**SPİROQRAFIYA-** Xarici tənəffüsün dinamik göstəricilərinin qiymətqoyma metodu.

**SPİROMETRİYA-** Ağciyərlərin və başqa ciyər tutumlarının çox mühüm həcmnin xüsusi cihazla - spirometrlə ölçülməsi.

**SPONSOR-** Yarışın keçirilməsini, idmançıların və ya komandaların hazırlığını maliyyələşdirən, avadanlığı, təchizatı, idman qurğularını əvəzsiz verən təşkilat və ya fiziki şəxs.

**SPORTTESTER-** İdmançının ürək yığılmalarının tezliyini, hərəkətlərin ayrı-ayrı fazalarının yerinə yetirilmə vaxtını və ya distansiyanın ayrı-ayrı kəsiklərinin rəf edildiyi vaxtı və bu məlumatları sonralar avtomatik və ya əllə işləmək (təkmilləşdirmək) üçün yaddaş blokunda saxlayıb məlumat verən cihaz. Kəmərlə sinəyə taxılan ölçündən, qol saatı formasında displayli qəbulədici və ötürücüdən ibarətdir.

**SPRİNT- 1.bax. Qısa məsafələrə qaçış.**  
**2.** Trekdə velosiped yürüşü növü. Yürüşünün finişdə hansı yeri tutması əsas rol oynayan, vaxt nəzərə alınmadan qısa distansiyaya (iki və ya üç dairə, 1 km) yürüş. Yürüş ilkinlər də daxil olmaqla sistem üzrə qruplarla və ya matç gedışları ilə keçirilir. 3. Avtomobil idmanında qısa məsafəyə keçirilən xətt yürüşləri. 4. Ən qısa distansiyalarda - 0,8-dən 1,8 km-ə qədər dairə üzrə xizəklərdə sürətə görə yarışlar. Dairənin uzunluğu 0,4-1,8 km-dir. Yarış bir gündə ilkin, yarımfinal və final

**STA**

startları ilə keçirilir. Startların növbə ilə bir-birini əvəzləməsi bərabər vaxt keçəndən sonra baş verir.

**SPRİNTER-** Qısa məsafələrdə ixtisaslaşan idmançı (qaçıçı, konkisürən və s.)

**SPURT-** Distansiyanın ortasında və ya sonunda rəqiblərdən aralanmaq, irəli çıxan idmançıya çatmaq və ya rəqibləri yorub əldən salmaq məqsədilə sıçrayış (sürəti kəskin artırma).

**STABİLİZATOR**

- **KAMANIN STABİLİZATORU-** Kamanı üfüqi və ya vertikal müstəvidə saxlamaq, eləcə də atış vaxtı titrəyişi azaltmaq üçün qurğu.

- **PNEVMATİK SİLAHIN STABİLİZATORU-** Atış vaxtı silahın qarışdırılmasını azaltmaq üçün pnevmatik silahın əvvəlcədən nəzərdə tutulmuş mexanizmi. Stabilizatorların əsas növləri: dinamik, hidravlik və şarnir-lingli stabilizatorlar.

**STABILOQRAFIYA-** İnsan bədəninin möhkəmliyini və onun idarəetmə proseslərini ölçmə metodu.

**STADİON-** İdmanın əsas özəyini təşkil edən (futbol meydani, qaçış cığırları, tullanmalar və tullamalar üçün yerlər), tamaşaçılar üçün tribunalarla əhatə olunan, idman oyunları üçün meydançaların və başqa qurğuların (o cümlədən, qapalı) daxil olduğu kompleks idman tikilisi.

- **XİZƏK STADİONU-** Xizəkçilər üçün startı və finisi olan, ən azı 150x250 m ölçüdə hamarlanmış düz meydança formasında idman tikilisi. Meydançada start və finiş qapıları, hakimlər kollegiyası və mətbuat üçün bina, diktör otağı, tibb məntəqəsi hazırlanır. Start və finiş meydançasında elektrik lövhəsi olur.

**STAR**

Meydançanın hər iki tərəfində tamaşaçılar üçün tribunalar quraşdırılır.

- **QIŞ STADİONU-** İlin soyuq vaxtlarında idmanla (adətən, atletika və idman oyunları ilə)məşğul olmaq üçün divarla əhatə edilmiş, müəyyən sanitar və texniki təminatı olan üstüörtülü kompleks idman tikilisi.

- **OLİMPİYA STADİONU-** Olimpiya oyunlarının açılış və bağlanış mərasimlərinin keçirildiyi, daha populyar idman növləri üzrə yarışların təşkil edildiyi əsas stadion.

**STADİONUN ÖZƏYİ-** Bax. Stadionun meydanı.

**STADİONUN SAHƏSİ-** Stadionun qaçış cığırları, tullanmalar və əşya atmalar üçün bölmələri, futbol meydanı, yarış qaydalarına uyğun xüsusi nişanlanmış xətləri olan əsas sahəsi.

**STAKSEL-** Dora yaxın olan qabaq yelkən. Stakselin (üçbucaq çəp yelkənin) qabaq şkatorini ştaqa bərkidilir. Stakseli staksel-şkotun köməyi ilə idarə edirlər. Stakselin qaldırıldığı üst bucaq fal, altdakı qabaqdakı qals, altdakı arxadakı şkot adlandırılır.

**STANSİYA**

- **XİZƏK STANSİYASI-** Xizəklərdən qısa müddətli istifadə üçün kütləvi gələnlərə xizək avadanlıqlarının saxlanması, verilmə və qəbul edilməsi məqsədilə yaradılmış bina. Xidmət rahatlığı üçün onu belə planlaşdırırlar: giriş, vestibül, qarderob, soyunub-geyinmə otağı, xizək saxlanılan otaq.

- **SU-XİLASETMƏ STANSİYASI-** Təbii su hövzəsinin sahilində yerləşən, mütəxəssisləri olan və xüsusi xilasetmə texni-

**STEP**

kası ilə (katerlərlə, qayıqlarla, dalğıcı və xilasetmə avadanlığı və dərmanlarla, rabitə əlaqəsi ilə və s.) təchiz olunan stansiya.

- **VELOSİPED STANSİYASI-** Velosipedləri saxlamaq və təmir etmək üçün, həm də idmançıların praktik məşğələlərdə soyunub geyinməsi, müxtəlif tibbi-gigiyenik prosedurları qəbul etmək üçün bina.

**STAPEL-** Tərsanədə gəmi hazırlanan və təmir olunan maili tikili.

**START (1)-** Müxtəlif idman yarışlarının başlanması üçün yer.

- **İLKİN START-** İdman oriyentirini tapmada yarışın idman kartını almazdan qabaq toplaniş iştirakçılarının yeri və vaxtı.

- **TEXNİKİ START-** İdman oriyentirini tapma üzrə yarışda iştirakçıların distansiyanın başlangıcı və vaxtinin hesablanması yeri. Orijentirini tapmanın başlangıç məntəqəsi çox vaxt texniki startın yeri ilə birləşdirilir.

**START (2)-** 1.Idman yarışının başlangıç momenti. 2.Ağırlıqqaldırmada idmançının ştanqı körpükündən qaldırması üzrə hərəkətinin başlangıç hissəsi (ştanqı qaldırana qədər). 3.Qaçış və ya idmanın digər növləri üzrə yarışın dövrlərlə gedən başlangıcında işlədilən texniki element.

- **YÜKSƏK START-** Qaçıcının əllərinə dayaq vermədən aldığı start vəziyyəti.

**START (3)-** Xalçanın künclərində dayanmış dəvət olunan güləşçilər həkim tərəfindən yoxlanılmaq və əl verib görüşmək üçün xalçanın mərkəzinə gəlirlər, ardınca öz künclərinə qayıdaraq görüşü başlamaq üçün arbitrin siqnalını gözləyirlər.

- **ALÇAQ START-** Qaçıcının əllərinin və ayaqlarının dayağı ilə start vəziyyəti.

**STAR**

**- AYRICA START-** Yarışın bütün iştirakçılarının növbə ilə bir-birinin ardınca müəyyən vaxt fasiləsindən sonra qaydalara təsbit edilmiş yarışa başladığı start. Ayrıca start velosiped, at, xizək və s. kimi idman növlərində tətbiq edilir.

**- DİNAMİK START-** Ağırıqqaldıranın alətin yerini rahatlayarkən başlanğıc sürətinin artmasına səbəb olan start vəziyyətindən şanqı qaldırmazdan əvvəl gövdəsi və ayaqları ilə etdiyi hazırlıq hərəkətləri.

**- HƏRƏKƏTDƏ İKƏN START-** Yarışın başlanğıc məqamı onunla səciyyələnir ki, yarış iştirakçıları öz hərəkətlərinə hələ start xəttinə qədər müxtəlif sürətlə başlayırlar, bəzən isə start xəttini keçmə məqamına yaxın maksimal distansiya sürəti yığmağa cəhd edirlər. Su xizəyi, velosiped, motosiklet, avtomobil idmanının və s. ayrı-ayrı növlərində tətbiq edilir.

**- "LE-MAN" STARTI-** Avtomoto idmanında sürücülər startı öz maşınlarından bir qədər uzaqda götürürlər, start komandası verilərkən avtomobilin (motosiklin) yanına qaçırlar, sürücü yerini tutur, mühərriki işə salır və yarış trası üzrə hərəkətə başlayırlar.

**- ÜMUMİ START-** Bütün iştirakçıların eyni vaxtda yarışa başladığı start. Ümumi start qaçışın, velosiped, xizək idmanın və s. bəzi növlərində tətbiq edilir.

**- ÜZGÜCÜNÜN STARTI-** İdman üzgüclüyündə startın iki növü ayırdılır: start tumbasından sıçramaqla (sinə üstündə krol, brass və delfin üsulları ilə üzərkən) və hovuzun bortundan itələnməklə sudan startlar (arxası üstə üzərkən).

**- YERİNDƏN START-** İdmanın bir sıra növlərində idmançının start xətti

**STEP**

qarşısında statik vəziyyəti ilə xarakterizə olunan yarışın başlanğıc məqamı. Çıxış start pozası yarışın şərtlərindən asılıdır və hakim-startçının komandasından sonra qəbul edilir.

**START ESTAKADASI-** Kirşəcilər və bobsleyçilərin start texnikasını məşq edib işləməsi üçün dondurulmuş süni buzdan ibarət xüsusi qurğu.

**START-ŞKOT-** Vindserfer qikin tutacağına bərkidilmiş qalın gəmi ipi. Vindserferin hərəkətə başlamasından əvvəl sudan doru və yelkəni qaldırmağa xidmət edir. Start-şkot əldə sürüşməsin deyə ona düyünlər vurulur.

**STATİKA-** Mexanikada qüvvənin təsiri altında bədənin tarazlıq şəraitini öyrənən bölmə.

**STAYER-** Uzaq distansiyalar üzrə ixtisaslaşmış idmançı (qaçıçı, konkisürən və b.).

**STEND-** Stend atıcılığı üçün idman meydançası. Gullə atıcılarının düzülməsi üçün yer, boşqabları tullamaq üçün qurğu burada olur.

**- DAİRƏVİ STEND-** Stend atıcılığı üçün dairənin seqmentində atıcılıq nömrələrinin (8 atıcılıq yeri) yerləşdiyi idman meydançası.

**- TRANŞEY STENDİ-** Tullayıcı maşından 1,5 m məsafədə bir xətdə yerləşən atıcılar üçün stend atıcılığı meydançası.

**SÜRƏT STENOQRAMI-** Şurmanın rallinin sürət sahəli trası haqqında müfəssəl informasiyaya malik əsas sənədi.

**STEP-** Taekvondo və txeqvondoda taktiki fənd. Rəqibin qarşısında ayaq barmaqlarında irəli yer dəyişməklə tullanma -ÖN STEP, yerində tullanma NEY-

**STEP**

**TRAL STEP**, arxaya yerdəyişməklə hoppanma **ARXA STEP** adlanır.

**STEP-TEST-** Müəyyən vaxt ərzində nəbzi saymaqla və onun sonradan analizi ilə hansı dərəcəyə qalxması və enməsin-də tamamlanan fiziki iş bacarığının sə-viyəsini müəyyənləşdirmək üçün aparılan təcrübə step-testlər arasında daha çox Harvard step-testi geniş yayılmışdır.

**- HARVARD STEP-TESTİ-** İnsanın fizi-ki iş qabiliyyətinin ürək-damar sisteminin reaksiyasına görə qiymətləndirilməsi üzrə test. Harvard Universitetinin (ABŞ) mütə-xəssisləri tərəfindən hazırlanmışdır.

**STEPS-** Yaxtın klinə bərkidilmiş taxta və ya metal yastıqda dor şporunun keçi-rildiyi çuxur.

**STEREOTİP**

**- DİNAMİK STEREOTİP-** Reflektorlu hərəkətlərin davamlı ardıcılılığına nisbətdə məşq prosesində formalasən fizioloji proseslər.

**- HƏRƏKİ STEREOTİP-** Dəyişiklik-lərə az meyilli stereotip hərəkətlərin tə-siri altında hazırlanan hərəki vərdişlər.

**STEROİDLƏR-** Orqanik birləşmələr sinfi. Canlı təbiətdə geniş yayılmışdır. Orqanizmin həyatı fəaliyyəti üçün mühüm əhəmiyyəti vardır. Steroidlərə sterinlər, öd turşuları, D qrupu vitaminləri, cinsiyət hormonları, böyröküstü vezi hormonları və başqa birləşmələr daxildir.

**STİMUL-** Fəaliyyətə meyl göstərmə, davranışın vadaredici səbəbi, motivasi-yanı fəallaşdırın və onun vasitəsilə in-sanın məqsədönlü fəaliyyəti.

**STİMULYATORLAR-** Ayrı-ayrı hə-yati prosesləri və iş qabiliyyətini fəal-laşdırın vasitələr. Bura dərman prepa-

**STOL**

ratları və təbii bioloji aktiv maddələr, eləcə də ayrı-ayrı fizioterapevtik prose-durlar (masaj və s.) daxildir.

**STİPL-ÇEZ-** 1. Atletikada -bax. Ma-neərlərlə qaçış. 2. Müxtəlif maneələri olan ippodromda böyük- 4000-8000 m distansiyalara çaparaq sürmə. Dünyada ən çətin, mürəkkəb Liverpul stipl-çezi (İngiltərə), qismən yüngülü Pardubidir (Çexiya). 3. At üçnövçülüyü programında çöl sınaqları hissəsi. İppodrom ol-mayanda stipl-çezi sərt döngələri olma-yan, maneələri aydın görünən düz tor-paq yerdə də keçirmək olur.

**STOL**

**- ARMSPORTDA STOL-** Yarış və məşq keçirmək üçün hündürlüyü 104 sm, qırmızı və göy rəngli iki tərəfli, rənglərə uyğun iki qoltuqaltı, iki yan yastıqlı və iki yan oxlu (milli) xüsusi düzəldilmiş stol. Sağ və sol əllə mübari-zədə qoltuqaltılar və yastıqlar sağa-sola qarışır. Stolun ayırıcı xəttini baş və ciy-inlə keçmək olmaz.

**- AYIRMA STOLU-** Xizəklərdə tullan-malar üçün tramplinin konstruktiv hissəsi. Süretgötürmə dağının aşağı hissəsi. Ayırma stolunun uzunluğu 2 m-dən 5 m-ə qə-dər, hündürlüyü bir neçə santimetrdən 3 m-ə qədər olur. Ayırma stolunun kənarın-da idmançının itələnməsi baş tutur.

**- GİMNASTİK STOL-** Dəri və ya əvəzedicisi ilə örtülmüş yumşaq səthli, hündürlüyü dəyişdirmək üçün çıxarılan ayaqlarlı yardımçı gimnastik alət. Da-yaqlı hoppanmalarda tətbiq edilir.

**- STOLÜSTÜ TENNİS ÜCÜN STOL-** Oyun üçün nəzərdə tutulmuş dördbucaq-li formada (uzunluğu 2,74 m, eni 1,525 m,

**STOP**

hündürlüyü döşəmədən və ya yerdən 76 sm) xüsusi stol. Stolun səthi ciddi surətdə üfűqi vəziyyətdə, düz və hamar olur.

**STOP!**- Hakimin müxtəlif idman təkmübarizliyində vuruşmanı, təmrinin icrasını və s. dayandırmağı bildirən komandası (əmri).

**STOP-TAYM-** Kikboksinqdə referinin saniyəölçən hakimə vaxtın dayandırılması üçün verdiyi komanda.

**STOPOR-** Yaxşı idarə edərkən müəyyən vəziyyətdə trosu bərkitmək üçün qurğu. “**STOPOR**”- (1). Suya tullananın yüyürmə-sıçramadan sonra çanaq-bud oynağında azca bükülmüş ayaqlarının ciyin qurşağından irəlidə, əllərinin baş üzərində olarkən irəli fırlanmaqla hoppanmlar üçün vişkanın kənarından enmə üsulu. İdmançı bu pozada itələnmə zamanı bədən hissəsinin yuxarı qalxması nəticəsində yüyürərkən kinetik enerjisini dayandırır. Analoji məqsədlə tramlində yüyürmənin sonuncu addımı daha uzun addım “stopor” formasında təkan ayağın dabanından irəli qoyuluşu ilə yerinə yetirilir. - bax. həmçinin Dayandırıcı (ləngidici) addım.

**STOPOR (2)-** Yük bloklu trenajorlarda müəyyən yük altına salmaların qeyd edilməsi və ya müqavimət çəkisinin dəyişməsi üçün, eləcə də ağırliqqaldırma dayaqlarının hündürlüyünü və trenajor qurşularında məşq skamyaları və oturacaqların əyləm bucağının dəyişməsinə xidmət edən silindrik və ya başlıqli yasti şift şəklində qurğu.

**STOPPER-** Futbolda öz qapısına yaxın olan mərkəz müdafiəcisi.

**STOYKLİ- bax. çıxış və giriş.**

**STRE**

- “A” **DÜZ STOYKLİ-** Atda təmrin. bax. “A”-ya yapışmadan çıxış və giriş.

- “B” **düz stoykli-** Atda təmrin. **bax.** “B”-yə yapışmadan çıxış və giriş.

- **ƏKS STOYKLİ- Bax- ciyinlə arxaya dairəvi dönməklə və beliaçıq aşib keçməklə dairə.**

**STOYALKİ-** Döşəməyə yaxın yerləşən atqlı brus tipində köməkçi gimnastik alət.

**STRATEGİYA-** İdmandan idmançının ümumi hazırlığının və yarış mübarizəsinin aparılma qanuna uyğunluqlarının məcmusu. Strateji plan hazırlığında müxtəlif variantların tərtibi, yarış mübarizəsi, habelə nəticələrin əldə edilməsinin forma, vasitə və üsulları nəzərə alınır. Strategiya həm yarış sisteminə, həm də ayrı-ayrı müsabiqəyə, turnirə aididir.

“**STRAYK!**”- Beysbolda topun pitçer tərəfindən düzgün atıldığıni bildirən hakim komandası.

**STRESS-** İnsanda güclü qıcıqlandırıcıların (stressorların) təsiri altında baş verən və müdafiə reaksiyalarının (adaptasiyalı sindrom) yekununda özünü göstərən psixi gərginlik hali.

**STRESSOR-** Stress törədən xarici və ya daxili mühit amili. İdmandan yüksək intensivlikli məşq və yarış yükü çox vaxt stressor doğurur.

**STRETÇİNQ-** Oynaqlarda əzələləri dərtib uzatmaq və mütəhərrikliyi artırmaq üçün xüsusi təmrinlər sistemi. Təmrinlər statik rejimdə uzun fasıləli müəyyən pozalarda gərilməni ifadə edir. Statik rejim dinamiklə, eləcə də qüvvə və taqətdən düşmə ilə uyğunlaşdırılır. Çeviklik, elastiklik inkişaf etdirilir və əzələlərin funksional vəziyyəti yaxşılaşır. Həmçinin bər-

**STRİ****SUP**

paedici vasisə kimi bədənin açılışması üçün edilən hərəkətlərdə də tətbiq edilir.

**STRİNQER-** Gəmi korpusuna möhkəmlik verən uzununa bəzək detali. Bort, dib, alt çıxıntı, göyərtə strinqləri ayırd edilir.  
**STRİTBOL-** Küçə basketbolu. Hər birində üç nəfər olmaqla iki komanda arasında küçə meydançasında bir halqalı idman oyunu. Turnirlərdə, adətən, müxtəlif yaş qruplarında çox sayıda komanda iştirak edir.

**STRUKTUR**

- **FAZA STRUKTURU-** Təmrinin müəyyən uzunluq (müddət) və təyinatı və zifisi olan fazalar üzrə əsas hissələrinin quruluşu.

- **HƏRƏKƏTLƏRİN STRUKTURU-** Ayrıca elementlərin birləşməsinin davamlı qaydası. Onların hərəki akt tərkibində bağlılığı. Hərəkətlərin kinematik, dinamik və ritmik strukturu fərqləndirilir.

- **HƏRƏKƏTLƏRİN DİNAMİK STRUKTURU-** Sistematik mərhələlərdə icra hərəkətinə səbəb olan xarici və daxili qüvvələrin qarşılıqlı təsiri. Dinamik strukturda müəyənedici aktiv qüvvələr əzələ qüvvələridir.

- **HƏRƏKƏTLƏRİN KİNEMATİK STRUKTURU-** Hərəkətin bir-birinin ardınca gələn hissələrinin icrası vaxtı bədənin və onun hissələrinin yerdəyişmə istiqaməti, yolu və sürəti, hərəkətlər forması.

- **MƏŞQ STRUKTURU-** Məşq prosesinin (məşğələlər, mərhələlər, dövrlər, silsilələr) komponentləri birləşməsinin, onların bir-biri ilə qarşılıqlı əlaqəsi və ardıcılığının nisbətən sabit qaydası. Adətən, məşqin mikrostrukturu (məşğələlər və mikrosilsilələr), mezostrukturu

(mezosilsilələr və mərhələlər) və makrostrukturu (yarımillik, illik və çoxillik dövrlər) ayırd edilir.

- **PİYADA STRUKTURU-** Partiyanın müəyyən konkret məqamında şahmat taxtasında piyadaların düzülüyü.

**STUARD-** Şort-trekdə yarışın bütün dövrə qaçışlarının püşkatma və tərtibinə, eləcə də rəsmi protokollarının hazırlanmasına cavabdeh olan baş katib.

**SUQSVANQ-** Şahmat və ya dama partiyasında bəzən elə şərait yaranır ki, tərəflərdən biri onu heç nə hədələmədiyinə baxmayaraq itkiyə uğrayır. O səbəbə ki, o, gediş etməyə borcludur. Elə qarşılıqlı suqsvanq mövqeləri də olur ki, heç bir tərəfə gediş etmək faydalı olmur.

**SUQQESTİYA- bax. təlqin, hipnoz.**

**SUMO-** Yapon milli güləşmə növü. Təkbətək döyük yerdə və ya körpükcdə nişanlanmış dairədə keçirilir. Rəqibi dairədən itələyib çıxaran və ya onu yerə atan güləşçi qalıb sayılır. Güləşçilər üzgүү tumanı formasında xüsusi trusidə çilpaq halda tutası, qüvvələrini sınayırlar.

**SUPERBAYK-** 4 taktlı idman motosikllərində geniş yayılmış dərəcə.

**SUPERKART-** 250 sm<sup>3</sup> işçi həcmli beynəlxalq E formulunda mikroavtomobil-kart.

**SUPERKOMPENSASIYA-** Orqanizmin sistemləri, orqanları və toxumalarının bir və bir sıra fiziki yükdən sonra bərpa dövründə çıxış səviyyəsində yüksək iş qabiliyyəti; yaxşı təlim görüb möhkəmlənmənin daima artmasını müəyyənləşdirən fenomenlərdən biri.

**SUPERGİQANT-** Dağ xızəyi idmanı növü. Dağ xızəklərində dağın yamacı

**SUP****SU**

ilə pilləli hündürlüklərdən enmə kişilər üçün 500-600 m, qadınlar üçün 350-500 m-dir. Kişi lər üçün trasda iki trampin hazırlanır: biri uçuşun istiqamətini dəyişməklə, ikincisi dəyişməməklə. Trasda qapıların sayı kişilər üçün 35-dən, qadınlar üçün 30-dan az olmur. Qapılar arasında minimal məsafə 25 m-dir.

**SUPİNASIYA-** Ətrafların uzununa oxu boyunca xaricə dönməsi.

**SUPLES-** Yunan-Roma güləşməsində körpü üzərindən əyilib atmanın köhnə adı.

**SUPPER-** Yürüş velosipedinin dəyişdirici ötürücüsü.

**SUREN-** Taekvondo və txekvondoda məşq prosesi.

**“SU”-** Avarçəkmə üzrə yarışlarda disansiyada müəyyən nişanlı su ciğiri.

**SU BASIMI (TONNAJ)-** Üzən gəminin sıxışdırıb çıxartdığı suyun miqdarı. Su basımı gəminin forması, uzunu, su kəsimi üzrə eni, eləcə də suya oturma dərəcəsi ilə müəyyən edilir.

- **SU BASIMININ ÇƏKİSİ-** Gəminin sıxışdırıb çıxartdığı suyun kütləsi.

- **SU BASIMININ HƏCMI-** Konstruktiv su xətti üzrə gəminin suya oturduğu zaman onun çıxartdığı suyun həcmi.

- **ƏKS SU-** Avarçəkmə hovuzunda kürəklərin təsiri altında qapalı su sahəsi üzrə dövr edən su axını.

**SU HİSSI-** Üzgüçünün müxtəlif analizatorlardan (əzələlər reseptörlarından, gözlər vestibulyar aparatdan, dəri, damarlar və s.-dən) fasiləsiz olaraq məlumat almaq qabiliyyəti. Su hissi suda bədənin vəziyyətini, avazlayan səthə suyun təzyiqini, avarlama zamanı aşağı və yuxarı ətrafla-

rın sürətinin artırmasını, bədənin hərəkət sürətini və s. daha yaxşı hiss etməyə kömək edir.

- **HOVUZLARDA SU-** İçməli su tələbatına cavab verməlidir (üzgüçülük məşğələləri üçün dəniz suyundan və mineral sulardan istifadə etmək olar). Hovuzlarda suyun temperatur rejimi Selsi üzrə 24-28 dərəcə həddində (isitməklə) olmalıdır. Vannalardakı suyu vaxtaşırı dəyişdirir, süzgəcdən keçirir və dezinfeksiya edirlər.

**“XARİCİ, DAXİLİ SU”-** Uzaq distansiyalara baydarka və kanoelərdə avarçəkmə üzrə yarışlarda iki qayıqla döngəni keçmə zamanı kiçik radiusla gedən qayığı “daxili su üzrə gedir”, böyük radius üzrə gedən qayığı isə “xarici su üzrə gedir” - sayırlar.

**SU XƏTTİ-** Üfüqi müstəvi və ya suyun səviyyəsi ilə yaxt korpusu səthinin kəsişməsindən alınan nəzəri xətt (gəminin normal halda suya nə qədər batdığını göstərən xətt).

- **YÜK SU XƏTTİ-** Yüklü yaxtın suya nə qədər oturduğunu göstərən su xətti.

- **KONSTRUKTİV SU XƏTTİ-** Yaxtın yüksək ölçülü vəziyyətində suya nə qədər oturduğunu göstərən su xətti.

**SU MÜALİCƏSİ-** Su prosedurlarında (duş, vanna qəbulu, üzərinə su axıtma, çimmə, sualtı masaj və s.) suyun temperaturunu nizamlamaqla müalicə-profilaktik tədbirlər.

**SUDA “YERİMƏ”-** Su polosunda texniki üsul. Bədənin suda hərəkəti vertikal və ya ona yaxın vəziyyətdə cüzi yerdəyişmələr hesabına irəli, arxaya və yan tərəfə icra olunur. Ayaqların və baldırların aktiv işi ilə yerinə yetirilir.

**SU****SÜR**

**SU KEÇİRMƏYƏN ŞAPKA-** Yaxanı örtən, kənarları olan, islanmayan şapka. Yelkənli qayıq idmanı məşğələlərində işlədirilir.

**“ÖZ SUYU”-** Püşk üzrə müəyyən ekipajda düşən su ciğiri. Avarçəkmə üzrə yarış qaydalarında ekipajın “öz suyu” daxilində mümkün yerdəyişməsi müəyyən edilmişdir. “Özgə suyu”na girməyə icazə verilmir.

**SU SORMA-** Gəminin korpusundan suyu avtomatik çəkib boşaltmaq üçün yaxtın dibində qurğu. Yalnız yaxtın kifayət qədər yüksək sürəti zamanı işləyir.

**SUYA HOPPANMALAR ÜÇÜN TRAMPLİN LÖVHƏSİ-** Müəyyən profildə xüsusi yığılmış alümin qatışığından hazırlanan lövhə. Qabaq (sərbəst) hissəsi möhkəm elastikliyə malik olur. Uzunluğu 4,8 m, eni 0,5 m-dir. Suyun seviyyəsindən 1 və 3 m hündürlükdə, eləcə də idman zalında döşək təpəsi və kəsik porolon çalası qarşısında quraşdırılır.

**SUYU TUTMA-** Avarçəkmə texnikası elementi. Avarın başlanğıçı onun ayrıca fazası hesab olunur. Avarın əsas məqsədi sürətli gedişdə qayığın az tərpənməsi hesabına suda dayaq tapmaqdır (“suyu tutmaqdır”).

**SUYUN QATILIĞI-** Suyun xüsusiyyəti irəliləmə sürətinə müqavimət göstərməkdir. Suyun temperaturunu 20 dərəcədən 30 dərəcəyə qədər artırın zaman onun suvaşqanlığı təqribən 20 faiz azalır.

**AVARIN PƏRİNİ “SUYUN APARMASI”-** Avarın pərinin qayıqla birgə yerini dəyişməsi və qayığın dalına tərəf qövs üzrə eyni vaxtlı qarışması.

**KİRŞƏ-BOBSLEY TRASININ SU-**

**VARILMASI-** Kirşə-bobsley trasında yarışın gedişindən sonra korlanan yerləri hamarlayıb düzəltmək üçün buz örtüyünün suvarılması.

**SÜKAN-** Hərəkətdə olan gəmiyə, təyyarəyə, avtomobilə, velosipedə, motosiklət və s. lazımı istiqamət verməyə yardım edən qurğu, mexanizm.

- **MÜVAZİNƏT SÜKANI-** Yaxtın daiyi sükan qurğusu növü. Ballerə bərkidilir, sükan pərinin meydən hissəsi firlanma oxunun qarşısında yerləşir. Pərin bu hissəsinə suyun təzyiqi nəticəsində sükanı döndərmək üçün lazımi qüvvəni azaldır.

- **QAYIĞIN SÜKANI-** Akademik qayığın və ya baydarkanın istiqamətini dəyişmək üçün dal tərəfdə (dal sükanı) və ya kil pərinin arxasında (kil sükanı) dibə bərkidilən alət.

- **SADƏ SÜKAN-** Ballerdən arxada yerləşən sükan pəri meydanının yanında yaxt sükanı.

**SÜKANÇI-** Vəzifəsi akademik qayığın distansiya üzrə hərəkət istiqamətini saxlamaq olan ekipaj üzvü. Yarış qaydasına görə sükançının bədən kütləsi, kişilərdə 55 kq-dan, qadınlarda isə 45 kq-dan az olmamalıdır.

**SÜNBƏ-** Atıcılıq silahının lüləsinin kanalını yağlamaq və təmizləmək üçün mil.

**“SÜPÜRMƏ”-** Güləşçi ayaq üstə pəncəsinin altı ilə rəqibinin qızını altdan vurur.

**SÜRƏKLİLİK**

- **KONKİ SÜRƏNİN ADDIMININ SÜRƏKLİYİ-** Bir addımın icra edilmə vaxtı, hərəkət sisteminin zaman elementi.

- **KONKİ SÜRƏNİN İTƏLƏNMƏ SÜRƏKLİYİ-** Konkılırdə qaçışda bir

**SÜR**

dayaqlı və ya iki dayaqlı itələnmə vaxtı.  
**- KONKİ SÜRƏNİN SÜRÜŞMƏ SÜRƏKLİYİ-** Konki sürənin bir konkidə sərbəst sürüşmə vaxtı.

**SÜRƏT**- Keçilən yolla vaxt arasındaki müddətdə hərəkətin baş verdiyi məntəqənin (bədənin, alətin) xarakteristikası. Sürət vektor böyüklüyüdür, yəni o həm vaxta görə hərəkət tezliyi, həm də onun istiqamətidir. Xətti (düz xətli, əyri xətli) və bucaq tezlikləri fərqləndirilir.

**- BAŞLANĞIC SÜRƏT**- Startdan sonra ilk addımda qaćicının, konkisürənin sürəti, yerdən ayrılmış məqamında tullananın sürəti, atıcının əli ilə kontaktın son məqamında alətin uçuşunun sürəti və s.

**- BƏRBABƏR ÖLÇÜLÜ SÜRƏT**- Da-imi əhəmiyyəti olan hərəkət sürəti; Distansiyalar üzrə bərabər ölçülü sürətdə irəliləmə hərəkəti zamanı orta distansiya sürətindən  $+/-3\%$  həddində artıb - azalmaya yol verilir.

**- BUCAQLI SÜRƏT**- Bədənin fırlanma tezliyini xarakterizə edən vektor böyüklüyü. Bucaq sürəti ölçü vahidi kimi saniyədə dərəcələrlə, radianlarla və dövrələrlə ölçülür.

**- FIRLANMA SÜRƏTİ**- bax. Bucaqlı sürət.

**- HƏDƏFLƏRİN HƏRƏKƏT SÜRƏTİ**- Irəliləyən hədəflərə gullə atıcılığında hədəflərin ötüb keçmə tezliyi. Hərəkətin tempi ola bilər: asta (ötüb keçmə vaxtı  $5,0+0,2$  san.), iti ( $2,5+0,1$  san) və qarşıq.

**- HƏDD SÜRƏTİ**- İdmançı tərəfindən inkişaf etdirilən sürətdə orqanizm anaerob hədd səviyyəsində fəaliyyət göstərir.

**- XƏTTİ SÜRƏT**- Trayektoriya (düz

**SÜR**

xətli hərəkətdə) və ya toxunan xətt üzrə (əyri xətli hərəkətdə) nöqtə hərəkəti dəyişməsinin tezlik ölçüsü. Bədənin irəliləmə hərəkəti zamanı onun bütün nöqtələrinin xətti sürəti böyüklüğünə və istiqamətinə görə eynidir. Xətti sürət vahid vaxtda (m/san, km/saat) keçilən yoluñ uzunluğu ilə ifadə olunur.

**- KRİTİK SÜRƏT**- 1.Idmançı tərəfindən inkişaf etdirilən sürətdə orqanizm oksigeni maksimal sərfetmə səviyyəsində fəaliyyət göstərir. 2.Sürətin artması təhlükəli ola bilər.

**- QAYIĞIN DİSTANSİYA SÜRƏTİ**- Qayığın distansiyasının ayrı-ayrı sahələrində sürəti.

**- QAYIĞIN DÖVRLƏRARASI SÜRƏTİ**- Qayığın sürəti bir avarlama sikli (dövrəsi) daxilində artıb azalır. Bir avarlama dövrü ərzində qayığın orta sürəti orta dövrlərarası sürət adlanır.

**- QOVLAMA SÜRƏTİ**- Tramplindən xizəklərdə hoppanmalarda idmançının dağdan sürət götürməklə enməsi zamanı inkişaf etdirilən sürət; çox vaxt hoppanmanın uzunluğunu müəyyənləşdirir.

**- MAKSIMAL SÜRƏT**- İdmançı və ya alətin hansısa qısa distansiya kəsiyində hərəkətinin artan en yüksək sürəti.

**- ORTA DİSTANSİYALI SÜRƏT**- Distansiyani keçmənin orta sürəti.

**- ÜZGÜCÜNÜN DÖVRLƏRDAXİLİ SÜRƏTİ**- Üzgüçünün işçi və hazırlıq hərəkətlərinin bir-birini əvəzləmə sürəti. Dövrlərdaxili sürətin böyüklüyü üzgüçülüyün üsulları və texnikasından asılıdır. Brass və delfin üsullarında ətraflarla (qollar və ayaqlarla) eyni vaxtda keçirilən işçi və hazırlıq hərə-

**SÜR**

kətləri, dövrlərdaxili sürətin dəyişməsi sinə üstündə və arxası üstdə krol üzgüçülüyündən böyükdür, bu hərəkətlər ardıcıl və paralel baş verir. Sürət üzgüçünün işçi hərəkətləri zamanı yüksəlir və hazırlıq hərəkətləri zamanı azalır. Distansiyani keçərkən hərəkətlərin hər dövründə sürət enib-qalxmalarını azaltmaq üzgüçünün qarşısında duran müüm məsələlərdən biridir.

**SÜRƏTLƏNDİRMƏ-** 1. Sürətin artırılmasının baş verdiyi müddətdə vaxt aralığındakı sürətin artmasına bərabər hədd sürətinin dəyişmə tezliyi. 2. Distanziyaya sıçrayış. 3. Bədənin, onun ayrı-ayrı hissələrinin və ya alətlə olan ətrafların hərəkət sürətinin həm kəskin, həm də tədriclə artması ilə bağlı təmrinlərin icrasında texniki və taktiki üsullar.

- **FİNİŞ SÜRƏTLƏNMƏSİ-** **bax.** Spurt.

- **START SÜRƏTLƏNDİRMƏSİ-** Startda olan sürətin hərəkətin başlangıçından sonuna qədər artırılması.

**SÜRƏTLİ ŞAHMAT-** Hər partiyada qısalılmış vaxtla keçirilən şahmat seansı.

**SÜRƏT GÖTÜRMƏ**

- **ALƏTİN SÜRƏT GÖTÜRMƏSİ-** Tullayıcının alətə müəyyən sürətvermə möqsədilə (hər tullama növündə spesifik) ilkin hərəkəti.

- **VIRAJDAN SÜRƏT GÖTÜRMƏ-** Velosipedçinin trek yürüşlərində az vaxt ərzində daha qısa vaxt kəsiyində maksimal sürət yığmaq üçün qəbul etdiyi texniki üsul.

**SÜRƏT VERMƏ-TORMOZLAMA-** Avtomobil idmanında möhkəm örtüklü

**SÜR**

100-200 m düz yollu distansiyada sprint üzrə yarış variantı.

**SÜRGÜ-** Patronun xəzinəyə yeridilməsinə, lülə kanalının qapadılmasına, atışın icra olunması və işlədilmiş giliz və ya patronun çıxarılmasına xidmət edən atıcılıq silahı mexanizmi.

**SÜRGÜ QOLU-** Velosipedin başlıca detallarından biri olub baraban valına bərkidilir və velosipedçinin səyi nəticəsində hərlənmə şəraiti yaradır.

**SÜRMƏ.**

**ŞƏHƏR ŞƏRAİTİNDƏ SÜRMƏ-** Şəhər daxilində marşrutu dəqiqliyə görə keçmə yarışı.

- **ATSÜRMƏ-** At sürümənin tətbiqi sahəsi çox böyük: insanların əmək fəaliyyətində atla hərəkət etməsi, atla turizm, müalicəvi at sürümə, uşaqların ponilərdə (kiçik boylu atlarda) gəzintisi, sirk. At idmanın bütün növlərinin əsası.

- **AYRILIQDA SÜRMƏ-** At idarə etmədə müstəqilliyn təkmilləşdirilməsi üçün məşğələlərdə yeni başlayan minicilərin ayrıraqda at sürüməsi tətbiq edilir.

- **ÇÖLDƏ ATSÜRMƏ-** Hamar olmayan yerlərdə (enişdə, yoxuşda, su sədlərini keçəndə) minicilərin at sürüməsi. Tədrisin birinci ilinin sonunda təlim qruplarında tətbiq edilir.

- **FİQURLU ATSÜRMƏ-** Müəyyən program üzrə musiqi altında minicilərin nümunəvi at sürüməsi. Minicilər eyni cür geyimləlidirlər.

- **MANEJDƏ SÜRMƏ-** Atla üçnövçülükdə yarışın bir hissəsi. Atsürmə sxeminin icrası zamanı minicinin idarəetməsinə atın itaət etməsi, miniyə öyrətməklə müqayisədə düzgün və sərbəst allur tələb

**SÜR**

edən az mürəkkəb program. Yarışın 1-ci günü keçirilir. Manej 20x60 m ölçüdə olur.

- **NÖVBƏLİ ATSÜRMƏ-** Məşqçinin gözü qarşısında daha təcrübəli, qabaqda gedənin ardınca minicilərin at sürməsi. Təlim sürməsi zamanı çoxlu iradlar etməyə imkan yaranır.

- **TƏLİM SÜRMƏSİ-** Məşqçinin komandanlığı altında tədris qrupunda minicilərin bütün allürlərdə sürməsi.

- **YÜNGÜL LÖHRƏM YERİŞLİ SÜRMƏ-** Minicinin üzengiyə dirənərək yəhər üstünə templə qalxaraq at sürməsi. Yəhərdə oturaraq löhrəm yerişlə uzaq məsaflərə atsürmə zamanı tətbiq edilir.

**SÜRMƏ YARIŞI**

- **XİZƏKSÜRMƏ YARIŞI-** 3 km-dən 100 km-ə qədər distansiyalarda xizəkdən istifadə etməklə yarışa daxil olan xizək idmanı növü. On geniş yayılmış distansiya 5 km-dən 70 km-ə qədər olanıdır.

- **ŞOSSEDƏ VELOSİPEDSÜRMƏ YARIŞI-** Şosedə keçirilən velosiped yürüşü növləri: fərdi yürüş, qrup yürüşü, komandalı yürüş, çoxgünlük yürüslər, kriteriumlar.

- **TREKDƏ VELOSİPEDSÜRMƏ YARIŞI-** Trekdə keçirilən velosiped yürüşü növləri: gitlər (hərəkətdə ikən və yerindən), sprint, təqib etməklə fərdi yürüş, təqib etməklə komandalı yürüş, çıxməqla qrup yürüşü, çıxməqla komandalı yürüş, aralıq finişləri olan qrupla yürüş, qoşa qrup yürüşü, tandemlərdə yürüş, liderin ardınca yürüş, omnium, altıgünlük qrup yürüşü.

**YERDƏ SÜRMƏ-** Avarçəkmə distansiyası üzrə düzgün olmayan sürmə.

**SÜR**

**SÜRPLƏS-** Velosiped idmanında (trek) irolı keçən olmayanda velosipedçinin tarazlığı saxlamaq üçün rəqibi qabağa keçməyə məcbur edib özünün arxada mövqə tutması ilə ifadə olunan sprinter yürüşündə texniki-taktiki üsul.

**SÜRTÜNMƏ. XİZƏK TAYLARININ SÜRTÜNMƏSİ-**

Trasda kirşə və bobların aşağı enməsi zamanı buzun səthinin xizək taylarına müqaviməti. Bu idman alətlərinin konstrukturlarının vəzifəsi sürtünməni azaltmaqdır.

**SÜRÜCÜ-** Avtomobili idarə edən yarış iştirakçısı.

**SÜRÜNMƏ-** Güləşmədə xalçadankənar vəziyyət yaratmaq üçün (yerdə və ya parterdə) sürünerək qəsdən xalçanın sərhədindən kənara çıxməqla ifadə olunan qadağan hərəkət. Nizamnaməni pozan güləşçi xəbərdarlıqla cəzalandırılır. **bax.** həmçinin Mübarizədən boyun qaçırmaya.

**SÜRÜŞMƏ-** 1. Dağ xizəyi idmanı texnikasının əsas elementlərindən biri, xizəyin uzununa oxu istiqamətində bucaq altında hərəkət. Eniş sürətini azaltmaq, hərəkətin istiqamətini dəyişmək üçün istifadə olunur. Yan, çəpəki və dairəvi sürüşmələr fərqləndirilir. Yan sürüşmədə xizək oxu hərəkət istiqamətinə perpendikulyar, çəpəki sürüşmədə xizək oxları arasındaki bucaq və hərəkət istiqaməti 90 dərəcədən az olur.

- **KONKİLƏRDƏ QAÇIŞDA SƏRBƏST SÜRÜŞMƏ-** İtələnməni başa çatdırından sonra dinamik tarazlıq hələlində bir konkide sürüşmə.

- **KONKİNİN TİLİNDƏ SÜRÜŞMƏ-** Konkisürənin düz yol və ya döngə üzrə qaçışda itələnmə məqamında hərəkətve-

**SÜR**

rici dayaq yaratmaq üçün konkinin daxili və ya xarici tilində hərəkəti və ya fiqurçunun konkinin tillərindən birində hərəkəti.

**- KONKİ TIYƏSİNDE SÜRÜŞMƏ-** Müvazinət məqamında konkinin bütöv tiyəsində buz üzrə hərəkət.

**- SÜZÜB GETMƏ. ÜZGÜÇÜNÜN SÜZÜB GETMƏSİ-** Üzgüçünün startdan və dönmədən sonra ayaqları və qolları ilə su altında hərəkətsiz irəliləməsi. Bu zaman üzgüçünün bədəni uzađılmış və gərgin olmamalıdır. İxtisaslı idmançılarda dönüb süzüb getməsinin uzunluğu 5 m-ə çatır. Start süzüb getməsinin uzunluğu üzgüçülük üsulundan və idmançının start götürdüyü distansiyadan asılıdır. Startlarda süzüb getmənin dərinliyi, bədənin suya düzgün daxil olması üzmə üsulu və distansiya ilə şərtləşir. Krol və delfin üsullarında üzərkən süzüb getmənin dərinliyi qısa məsafələrdə 40-50 sm həddində tərəddüd edir, uzaq və orta distansiyalarда 60 sm-ə qədər artır. **2.** Velosipeddə gedərkən təkərin sürüş-məsi çox vaxt velosipedçinin yixılmasına gətirib çıxarıır. Bu, velosipedin yatiqlığının trekin və ya şosenin yatağına təhlükəli bucaq təşkil etməsi, hərəkət sürəti və dönmə radiusunun düzgün seçilməməsi, velosiped şini protektoru-nun yol örtüyünə ilişməsi və hava şəraitini ilə bağlı olur.

**FİNİŞ SÜTUNU-** İppodromda cıdır zamanı distansianın qurtaracağı.

**PƏNCƏLƏŞMƏ “SÜTUNLARI”-** Pəncələşmənin birinci xətt reqbiçiləri (3 nəfərdən ibarət) mərkəz oyunçusunun hər iki tərəfi üzrə yerləşirlər. 3 oyunçunun hamısı bir-birini qucaqlayır.

**SAB**

**SÜYSÜN-** Atın boynunun bel sütunu ilə birləşən hissəsi, atın belinin ön hissəsi. Alçaq süysündə yəhər qabağa sürüşür, hündür süysündə isə sürtməmək üçün hündür, qabaq qaslı yəhər seçmək lazımlı gəlir.

**SVETOFOR-** 1.Kamandan oxatma üzrə yarışda vaxt seriyalarını və atışı keçirmək qaydalarını reqlamentləşdirən işiq siqnal qurğusu. 2.Nəqliyyatın yol hərəkətini, eləcə də avtomotoidmanda stat komandasını nizamlamaq üçün quṛğu.

**- START SVETOFORU-** Kirşə-bobsley trasının lazımi start təchizatı hissəsi. Qırmızı işiq startdakı idmançı üçün trasın bağlı olduğunu, yaşıl işiq isə açıq olduğunu bildirir.

**SVİNQ (1)-** Boksda yarış qaydaları ilə qadağan edilmiş düyülmüş yumruğun arxa hissəsi ilə endirilmiş, uzaq distansiyadan açıq uzun yan zərbə.

**SVİNQ (2)-** Qolfda əsas zərbə. Patterdən başqa bütün klyuškalarla icra olunur.

**SVİNQ (3)-** İdman rəqslərində hərəkətin üfüqi və ya vertikal müstəvidə rəq-qaslı xüsusiyyəti.

**SYUTO-** Karatedoda zərbə vuran əlin əsasına yaxın, çəçelə barmaq tərəfdən ovuc tilinin zərbəli səthi - “əl-bıçaq”.

**ŞŞ**

**SABLON-** İdman alətlərinin (nizə, disk, çəkic, yadro) ölçülərini yoxlamaq üçün etalon, ölçü nümunəsi.

**ŞAH-** Şahmatda baş fiqur. İstənilən istiqamətə gedir, qonşu xanadakı rəqib fi-

**ŞAH**

qurunu vurur. Qısalılmış işaretsi Ş-dir. “**ŞAH!**- Rəqibin figurunu və ya piyadısını götürüb sonrakı gedişdə şahına hücum təhlükəsi yarananda deyilən əmr. Şahdan yalnız üç müdafiə üsulu var:1) Şah elan edilmiş tərəf figuru vuraraq özü şah elan edir; 2) Şah boş xanaya keçir; 3) Şahdan başqa fiqurla bağlanır. Şərti işaretisi +-dur.

- **AÇIQ ŞAH**- Başqa fiqurlara hərəkət xətti açmış şahmat figurunun geri çəkilməsi nəticəsində şah zərbə altında olur .

- **ƏBƏDİ ŞAH**- Bir-birinin ardınca fasiləsiz verilmiş “şah!”dan qorunan şah gizlənə bilmir, oyun heç-heçə nəticələnir.

- **HƏR İKİ TƏRƏFI AÇIQ ŞAH**- Şahmat taxtasında şahın arxasında duran fiquru udmaq məqsədilə verilən şah.

- **İKİQAT ŞAH**- İki şahmat figurunun və ya fiqurla piyadanın rəqib şahına eyni vaxtda hücumu. Şərti işaretisi +-+dur.

**ŞAHƏ QALXMAQ**- Dal ayaqları üstdə durmaq. Atın minici üçün təhlükəli pis vərdişi.

**ŞAHİ ÇIXARMA**- Taktiki şahmat üsulu. Məqsəd rəqibin şahını piyada dalasında təhlükəsiz yeri tərk etməyə məcbur etməklə ona hücum hazırlamaqdır.

**ŞAHMAT**- 1. Dünyada geniş yayılmış qədim hind oyunu. Ərəb - fars mənşəli olduğu da deyilir. Elm, incəsənət və idman elementlərini özündə birləşdirir. Rəqiblər müəyyən hərəkətətmə qaydasında 16 ağ və 16 qara fiqurla 64 açıq və tünd xanadan ibarət taxta üzərində oynayırlar.

2. Belə oyun üçün fiqurlar və taxta dəsti.

**ŞAHMAT SAATI**- Edilən gedişdən sonra mexanizmlərdən birini dayandırıb, o

**ŞAM**

birini işə salmağa imkan verən, knopka və linglərlə təchiz edilmiş və bir futlyarda yerləşdirilmiş iki mexanizmli və sifərblatlı saat. İştirakçıların gedişləri fikirləşmək vaxtına nəzarət üçün şahmat və dama yarışlarında istifadə olunur.

**ŞALĞAM**- Trosun uclarının açılması üçün hörgü.

**ŞAM (1)- bax. Kürəkdə duruş**.

**ŞAM (2)**- Atın enerjisinin çoxluğu və ya pis vərdişi hesabına dal ayaqları üsttənə vertikal qalxdığı vəziyyəti. Sirk səhnələri üçün ata xüsusi olaraq şam vəziyyəti almağı öyrədirlər.

**ŞAM (3)- 1.** Tennisdə oyunçu tərəfindən sıçrayan topa sağ və ya sol tərəfdən, yaxud uçuşda ikən torun üzərində yüksəkdən göndərilməsi üçün icra edilən zərbə.

**2.** Stolüstü tennisdə topa çox yüksək ucuş trayektoriyası verməklə zərbə.

**- FIRLANAN (EŞMƏ) ŞAM**- 1. Tennisdə topa yüksək ucuş trayektoriyası verən texniki üslub. Top ucuş istiqamətinə fırlanır. 2. Stolüstü tennisdə top-spinin köməyi ilə topa yüksək ucuş trayektoriyası və güclü yuxarı fırlanma hərəkəti verməklə icra edilən texniki üslub.

**- HÜCUMDAKİ ŞAM**- Tennisdə texniki üslub. Topa torun yanında dayanmış rəqibin üzərində ötüşmək üçün lazımi ucuş ucalığı verən zərbə.

**- MÜDAFİƏ ŞAMI**- Tennisdə texniki-taktiki üslub. Tennisçinin çətin şəraitdə kortda düzgün mövqe tutaraq topa lazımi yüksək ucuş verən zərbəsi.

**- YASTI ŞAM**- Tennisdə topa yüksək ucuş trayektoriyası verən texniki üslub. Top fırlanmadan uçur.

**- YANINDAN VURULMUŞ ŞAM**- 1.

**ŞAM****ŞƏH**

Tennisdə topa yüksək uçuş trayektoriya-sı verən texniki üsul. Top uçuş istiqamətindən əks tərəfə firlanır. **2.** Stolüstü tennisdə topa yüksək uçuş trayektoriyası və altdan kəsməklə güclü firlanma verməklə icra edilən texniki üsul.

**“ŞAMPİNYON”-** Ayaq üstə atəş açar-kən tüfəngin altlıq şəklində rahatlığa xidmət edən əlavə ləvaziməti.

**ŞARLI ŞTANQ-** Uclarına daimi çəkili metal şarlar bərkidilmiş ox.

**ŞARPI-** Bucaqvari şpanqoutları olan yaxtlar (məs.: “Ulduzlu”, “Kadet”, “Optimist” yaxt sinifləri). Dairəvi şpanqoutlu yaxtlara nisbətən bucaqvari şpanqouthlu yaxtların qurulması daha asan və ucuzdur. **ŞASSE-** Buz üstündə idman rəqslerində bir sira ardıcıl addımların icrasında sərbəst ayaq dayaq ayağa çevrilərkən dayaq ayağının yanından irəli ötüb keçmir, onunla bir sıradə buz üstündə dayanır. Bununla belə dayaq ayaq yenidən sərbəst ayağa çevrilərək yeni dayaq ayağın-dan azca irəlidə buz üstündən götürülür. Şasse iki tip olur: adi və çarpezlanmış. Qabaq və arxa şassselər fərqlidir.

**ŞAYBA-** Şaybalı hokkey oyunu üçün idman aləti. Diametri 76,2 mm, qalınlığı 25,4 mm və çəkisi 156-170 q olan qara yastı rezin disk.

**ŞAYBANIN ATILMASI-** Hokkey matçında oyunun başlangıcında, eləcə də dayanmalardan sonra şaybani yenidən atırlar. Şayba oyuna baş hakim və ya xətt hakimlərdən biri tərəfindən daxil edilir, onu yarısan komandaların iki oyunçusunun klyuşkaları arasına buz üzərindən atırlar.

**ŞENK-** Qolfda klyuşkanın “dabanı” ilə

zərbədən sonra topun yana uçması.

**ŞEPTALO-** Atıcılıq silahının buraxıcı mexanizminin hissəsi.

**ŞERPLƏR-** Nepal və Hindistanda Tibet mənşəli xalq. Oksigen azlığına öz dö-zümlüyü və davamlığı ilə məşhur olan bu xalqın nümayəndələri Himalayın yüksək dağlıq ekspedisiyalarında yük daşıyan və bələdçi sifəti ilə həmişə iştirak edirlər.

**ŞEYPİNQ-** Qadınlar üçün fiquranın (bədənin) korreksiyası və orqanizmin funksional halının yaxşılaşmasına yönəlmış fiziki təmrinlər (əsasən güc təmrinləri) sistemi.

**“ŞEYTAN TƏKƏRİ” (RD)-** Bax. Da-irəvi zərbə (RD).

**ŞEYT XENDZ-** Kikboksinqdə referi-nin idmançıların döyüşdən əvvəl bir-birinin əllərini sıxmaqla salamlaşmasının başlanması bildirən komandası.

**ŞƏHADƏTNAMƏ. ÖLCÜ ŞƏHA-DƏTNAMƏSİ-** Yaxtin dərəcəsini və ya yürüş balını təsdiq edən sənəd. Sənəddə yaxtin ölçüsü və başqa məlumat-lar qeyd edilir (quraşdırıldığı il və yer, konstruktör, sahibi və s.).

**ŞƏHƏRCİK (1)-** Qorodki meydança-sında şəhərin qarşısında yerləşən cərimə xətləri, bağları və şəhərin üz xətləri ilə hüdudlaşdırılan meydan. Trape-siya formasındadır. Şəhərcikdə cərimə qorodkiləri düzəldilir (cərimə xəttindən 20 və 40 sm-likdə).

**ŞƏHƏRCİK (2)-** Qorodki oyunu üçün idman inventarı. Uzunu 20 sm, diametri 45-50 mm olan ağac parçası. Onlar-dan xüsusi fiqurlar quraşdırılır.

**SUALTI KİNOŞƏKİL-** Boks və şaxta-

**ŞXUN**

ların köməyi ilə üzmə texnikasının kinoqramını almaq üçün sualtı kinoşəkil çəkmə. Boks aparatı ilə üzgüçünün müxtəlif rakurslardan şəkli çekilir, operator üzgüçünü müşayiət edə bilir. Germetik şaxtalar hər şeydən əvvəl qeyri-mütəhərrikdir və hovuzun kiçik bortuna bərkidilir.

**ŞXUN-** Yelkənli gəmi tipi. Bütün dörləri eyni hündürlükdə olan çəp yelkənli, iki və daha artıq dorlu gəmi. Ön dor fok -dor, arxadakı dor isə qrot-dor adlanır. Qafelli şxunlar, adətən, topsellər də (üçbucaqlı yelkən) daşıyırlar. Şxunlarla yelkən sahəsi 150-200 m<sup>2</sup>-dən çox olan iri gəmilər təchiz olunur.

**ŞXUN-BARK-** Bax. Bargentin

**ŞXUN-BRİQ-** Bax. Briqantin

- **MARSEL ŞXUN-** Fok-dorda (bəzən də qrot-dorda) təkcə çəp yelkənləri deyil, həm də düz marselləri (dördkünclü düz yelkən) tam istiqamətlərdə aparan şxun.

**ŞIQQILTI-** Hokkeydə şaybaya dəyən güclü zərbənin səsi.

**ŞIRNAQ**

- **KİLVATER ŞIRNAĞI-** Bax. Kilvater.

**“ŞİDO”-** Cüdoda qayda pozğunluğuna görə güləşiyə töhmət bildirən hakim termini.

**ŞİN-** Avtomobil (motosiklet) təkərinin əsas elementi (təkərin üstünə çəkilən rezin qurşaq).

**ŞİP 1-** İstinadgaha daha yaxşı ilişmək məqsədilə qaçışda, tullanmalarda, nizə atmada idman ayaqqabılarının altına vintlənib bərkidilən iti dəmir mil. **2.** Startda sürət götürərkən buzdan əlavə itələnməni yerinə yetirmək üçün kirşəçi əlcəklərində xüsusi uyğunlaşma.

**ŞLAQ**

**ŞİPOVKİ- Bax. Şipli (çixıntılı) ayaq-qabı.**

**ŞİŞ, ŞİŞMƏ**

- **BEYNİN YÜKSƏK DAĞLARDA KƏSKİN ŞİŞMƏSİ-** Dağ xəstəliyinin çox təhlükəli ağrılaşma forması. Ağci-yərlərin şisməsinə nisbətən daha az təsadüf olunur və 3500-4000 m yüksəklikdə törənir. Simptomları: bərk baş ağrısı, bəzən qusma, hərəkət koordinasiyasının pozğunluğu, eşitmə və görmə hallyusinasiyası, irrasional davranış, şüurun pozğunluğu və itməsi, bundan sonra iflic, koma inkişaf edir və ölüm baş verə bilər.

- **YÜKSƏK DAĞLARDA AĞCI-YƏRLƏRİN KƏSKİN ŞİŞMƏSİ-** Yeni iqlimə kifayət qədər öyrəşməmiş adamlarda dağ xəstəliyinin qorxulu ağrılaşması güclənir, bir-iki günlüyü 3000-3500 m hündürlüyü qalxanda və ağır fiziki yükü yerinə yetirərkən başlayır. Əsas simptomları: hətta sakitlikdə də təngənəfəslilik, iş zamanı güclənən səsli, xırıltılı nəfəsalma, öskürək baş verir, əvvəlcə quru, sonra köpüklü, çox vaxt çəhrayı haxyıraq gəlir, dəqiqədə 150 döyünməyə qədər taxikardiya özünü göstərir.

**ŞKATORİN-** Yelkənin kənarı. Üçbucaqlı yelkənin ön, arxa və alt şkatorinləri, dördbucaqlı yelkənin isə həm də üst şkatorini vardır.

**ŞKOT-** Yelkəni idarə etmək üçün ip. Gikə bağlanan yelkən şkotları belə adlanır: gik-şkot (bir dorlu yaxtda), fok-gik-şkot, qrot-gik-şkot, bizan-gik-şkot (çoxdorlu yaxtlarda).

**ŞLAQBAUM- 1.** At idmanı yarışlarında adı şlaqbaumun dəqiq surəti kimi maneə. **2.** Damada bax. Məhdudlaşdırıcı.

**ŞLEM****SPA**

**ŞLEM-** Yıxılan zaman idmançının başını toxunub zədələnmələrdən qoruyan bərk baş geyimi. Bir sıra idman növlərində məcburidir (məs.: bobsleydə, kırşə, dağ xızəyi idmanı, at idmanının ayrı-ayrı növləri, velosiped idmanı, şaybalı və topla hokkey, motosiklet idmanı, su slalomu, şort-trek idmanında).

**ŞLYUP-** Yelkənli gəmi tipi. Qrot və stakseli olan birdorlu gəmi. Qrotun formasından asılı olaraq şlyup bermud və ya qafel olur. Şlyupla, adətən, yelkənlərinin ümumi sahəsi 60 m-ə qədər olan yaxtlar təmin olunur.

**ŞLYUSS-** Yəhəri baldırının və dizlərinin daxili hissələri ilə sıxan minicinin yəhərlə bağlılığı.

**SNELLER-** Yəhərdə üzəngi qayışının keçdiyi metal şarnır. Minici atdan yixılarkən şarnır qayışı üzəngidən dərhal azad edir.

**ŞNUR**

**-FALSTART ZAMANI ÜZGÜÇÜLƏRİ DAYADIRMAQ ÜÇÜN ŞNUR-** Üzgüçülərin dayandırılması üçün xüsusi dirəklərə (hovuzun start divarından 15 m məsafədə, suyun səviyyəsindən ən azı 1,5 m hündürlükdə) bağlanmış şnur. Şnur dirəklərə elə bağlanır ki, falstart zamanı onu suya tez buraxmaq olur.

**- ŞƏXSİ ŞNUR-** Silahla sancmaları elektrofiksasiya sisteminə qoşmaq üçün qılıncovanadanın kostyumunun altında elektrik şnuru.

**ŞOK-** Organizmdə çox güclü qıcıqlandırıcıların təsiri nəticəsində baş verən, həyat üçün təhlükə töredən, çox tez inkişaf edən patoloji hal; Artan zəifliklə, tənəffüsün, qan dövranının, maddələr

mübadiləsinin, mərkəzi əsəb sisteminin fəaliyyətinin ağır pozğunluğu ilə xarakterizə olunur.

**- QRAVİTASIYALI ŞOK-** Aşağı etrafların genişlənmiş damarlarında qanın durğunluğu və əzələ “nasosu” hərəkətinin kəsilməsi ilə baş beyində qan təchizatının çatmamazlığı hesabına idmançının finişə gəlib çatandan sonra yarımbayğınlıq hali.

**ŞORT-STOP-** Komandanın beysbolda 2-ci və 3-cü bazalar arasında müdafiə olunan oyunçusu. O, topu ələ keçirmək funksiyasını yerinə yetirir.

**ŞORT-TREK-** Qısa ciğir. İdman növü-konkilərdə sürətli qaçış. Şaybalı hokkey və konkilərdə fiqurlu sürüşmə məşğələləri üçün standart ölçülü buz meydançada (30x60m) dairəsinin uzunluğu 111,12m olan qısa oval və qapalı ciğir. Yarış programına 500, 1000, 1500 və 3000 m məsafələrə kişilər və qadınlar arasında individual yarışlar və 3000 m məsafəyə qadınların, 5000m məsafəyə kişilərin estafeti daxildir. Qaçışda qruplarla 4-6-8 idmançı starta çıxır. Qalib konkret bir distansiyada final qaçışında tutduğu yerə görə; çoxnövçülükdə bütün distansiyalar üzrə qaçışda toplanmış xalların cəminə görə müəyyənləşir.

**ŞPAQA-** Çəkisi 770 q, uzunluğu 90 sm-ə qədər, üçbucaq kəsik tiyəli və 13,5 sm-dən böyük olmayan diametrde dairəvi qardalı baticı idman silahi.

**ŞPAQAT (1)-** Akrobatik və gimnastik təmrin, bütün səthə dayaqla son həddə qədər açılmış qıçılarda oturuş. Şpaqatların yerinə yetirilməsi çanaq-bud oynanlığında mütəhərrikliyi artırır. İcra üsulları:

**SPA**

sürüşməklə, dayaqdan mayallaq aşmaqla, hoppanmaqla və s.

**- DÖVRƏVİ SPAQAT-** Sağ (sol) ayaqla spaqat, sol (sağ) ayaq başa pəncə ilə toxunana qədər əyilir.

**- DÜZ SPAQAT-** Akrobatik və gimnastik təmrin, son həddə qədər yanlara açılmış ayaqlarda oturuş, gövdə vertikal, qollar yanlara.

**- SAĞ (SOL) AYAQLA SPAQAT-** Qabağa-arxaya son həddə qədər açılmış ayaqların bütün səthə dayağı ilə oturuş, gövdə vertikal, qollar yanlara.

**- YARIMDÖVRƏVİ SPAQAT-** Sağ (sol) ayaqla spaqat, sol (sağ) ayaq arxaya əyilir, lakin başa toxunmur.

**SPAQAT (2)-** Sinxron üzgüçülük durusu: baş aşağı, gövdə vertikal, ayaqlar gimnastik spaqat vəziyyətində, bud və pəncələr su səthində eyni hündürlükdə olur.

**SPANQOUT-** Gəminin bort əsasını təşkil edən möhkəm köndələn tir. Yaxt korpusunun köndələn kompleks hissəsi. Spanqout örtü bərkidilmiş yaxt korpusunun "qabırğasını" təşkil edir. Spanqoutlar dəyirmi və şarpi olur. Nəzəri çertyojda spanqoutlar gövdənin kəsik proyeksiyasında vertikal müstəvisi ilə diametral səthə perpendikulyar olur.

**SPASIYA-** Qonşu spanqoutlar arasında məsafə. Dor sahəsində yaxtin gövdəsinin böyük yükə məruz qaldığı yerdə spanqoutlar yaxın qoyulur, deməli, spasiya azalır.

**SPAT-** Atın hərəkətinin çatmazlığı, sapma oynağının qıç olması. Atın bir və ya hər iki dal ayağının sapma oynağında qıç olması xoruz yerişi adlanır.

**SPIQAT-** Yaxtin içindəki suyu korpu-

**STAQ**

sun ən aşağı hissəsinə axitmaq üçün flotun alt hissəsində deşik, eləcə də göyərtəyə düşən suyu axitmaq üçün falşbortun altında deşik.

**SPİL-** Aşağıdakı əsas mövqe və hərəkətlərdən ibarət sinxron üzgüçülük fiquru: sinə üstündə, kran mövqeyinə qədər köndələn ox ətrafında irəli 1/4 dövrə, vertikal, suya dalmaqla vertikal, suya dalmaqla iki ayaqla yuxarı bucaq, suyun səthinə qalxma, vertikal.

**"SPİLKA"-** Dağ xızəyi trasında bir necə qapı kombinasiyası: 0,75 m ölçülü, bir-birinə qonşu qapıların bayraqçıqları arasında minimal məsafə; çəp və örtülü (salvis) "spilkalar" mövcuddur.

**SPORA (1)-** Minicinin çəkməsinə bərkidilmiş və atın irəli yönəlməsini gücləndirməyə xidmət edən ayaqqabı dabarı formasında əyri polad qövs. Kəsən (batan) mahmızlar qadağandır. Ən yaxşı mahmız atın böyrünü yaralamayan ucu diyircəkli mahmızdır.

**SPORA (2)-** Zirvəyə qədər gedib çatmayan dağ sűxuru törəmələri.

**DOR SPORU-** Yelkənlə gəmi dorunun alt ucu (qurtaracağı).

**SPRİNQARTEN-** Sürücüsüz atların sərbəst atılıb - düşməsi üçün hər iki tərəfdən uca hasarla koridor yaranan çəpərlənmiş düz istiqamətli və ya dairə üzrə bir sıra maneələr.

**SPRUNT-** Altdan daşına bilən qayışa tərəf sinə üzrə atın qabaq ayaqları arasından keçib qarınaltıya bərkidilən at ləvaziməti. Ata başını yuxarı qaldırmasına mane olacaq uzunluqda hazırlanır.

**STAQ-** Durğun takelajın polad trosları dora forştaqla öndən, axterştaqla arxa-

**STA****SVE**

dan diametral bağlanır. Eləcə də bax. **bakştaq** (2).

**ŞTANQ-** Ağırıqqaldırma üzrə təlim-məşq prosesində və yarışlarda istifadə olunan idman aləti. Metal ox (qrif) və çəkini dəyişdirmək üçün çıxarla bilən disk-lərdən ibarətdir. Ştanqla təmrinlərdən güc bacarığının tərbiyə edilməsi məqsədilə digər idman növlərində də istifadə olunur.

**-ŞTANQIN QOVUŞUĞU-** Diskləri ştanqın qrifinin uclarına bərkitmək üçün xüsusi (yaylı, vintli, dilçəkli, sürtünən) qısqac.

**ŞTURMAN-** Ralli üzrə ekipajda yol şəraitinin xüsusiyyətləri və hərəkət qrafiki haqqında pilotu (birinci sürücünü) təcili məlumatlaşdırın ikinci sürücü.

**ŞTURVAL-** Sükan qurğusunun hissəsi. Böyük yaxtlarda insan qüvvəsinin kifayət etmədiyi yerdə sükanı döndərməkdən ötrü rumpellə yanaşı böyük güc sərf etmədən sturvalın köməyi ilə sükanı döndərməyə imkan verən müxtəlif sükan ötürücülərindən istifadə olunur.

**ŞURA. MƏŞQÇİ ŞURASI-** Daha çox təcrübəli və nüfuzlu məşqçilərdən təşkil olunmuş federasiya və ya yiğma komandanın kollegial orqanı. Məşqçi şurası kollektivin, komandanın və federasiyanın işçi strategiya və taktikasını işləyib hazırlayırlar.

**ŞÜALANMA. ULTRABƏNÖVŞƏYİ**  
**ŞÜALANMA-** Orqanizmin ümumi müqavimətini artırmaq, mübadilə prosesini normallaşdırmaq üçün istifadə olunan ağrıkəsici və soyuqdəymə əleyhinə vasitə kimi fizioterapevtik prosedur.

**ŞÜVÜL-** Tullanmanın icrası zamanı dayaq qismində istifadə olunan uzun düz ağaç formasında idman aləti. Tullanmanın başlanğıc mərhələsində şüvül dinamik yükün təsiri altında əyilir, amma sonrakı mərhələlərdə o düzəlir və tullanana plankanı müvəffəqiyyətlə aşib keçməyə kömək edir. Şüvüllər bambukdan, poladdan, düralümindən hazırlanır. Müasir şüvüllər xüsusi sintetik fiberqlas materialındandır və yaxşı katapult (hava-yaya tullayıcı) xüsusiyyətə malikdir.

**- ATMA ŞÜVÜL-** 1.350 sm uzunluğunda, oval kəsikli taxta və ya plastik tir, gimnastik alətin - tirin hissəsi. 2. At idmanı yarışlarında maneələrin tərkib hissəsi. Uzunluğu 4-5 m, diametri 5-10 sm-dir.

**- FİBERQLAS ŞÜVÜL-** Tullanmalar üçün xüsusi sintetik materialdan - fiberqlasdan hazırlanmış şüvül. Yüksək katapult xüsusiyyətinə malikdir. Materialın bu xüsusiyyəti müxtəlif çəkili idmançılara hesablanmışla şüvülləri hazırlanmağa imkan verir.

**- SÖRT ŞÜVÜL-** Tullanmalar üçün ağır çəkili idmançılara hesablanmış, əsasən metal və ya fiberqlasdan hazırlanmış az əyilən şüvül.

**ŞÜVÜLÜ DAYAMAQ ÜÇÜN QUTU-** Şüvüllə tullanmalarda yüyürmənin sonunda qaçış cığırı ilə bir bərabərdə yerə qazılıb basdırılan taxta yeşik. Maili dibi (dayaq divarının yanında 0,2 m-ə qədər) var. Tullanma məqamında idmançı şüvüllü yesinin dibinə dayayırlar.

**ŞVERT-** Şvertbotun (birdorlu yelkənli yüngül gəmi) iti səmtlə hərəkəti zamanı yandan lazımı müqavimətə və ləpəyə davamlığı təmin edən qaldırıcı kil (ağacdən,

**ŞVE**

metal və ya plastikadan plastin). Eyni istiqamətli səmtlərdə şvert qaldırıla bilər, o bir hissə və ya tamamilə şvert quyusuna götürülə bilər. Bu, eyni zamanda dayaz yerdən keçəndə, sahilə yaxınlaşanda və s. hallarda da edilir. Şvertlər xəncərvəri və tərpənən olur.

**ŞVERTBOT-** Enli korpuslu və az oturumlu yelkən gəmisi. Gəmiyə yanlardan müqavimət qabağa çəkilən kılınsırtın köməyi ilə təmin olunur. Şvert diametral müstəvidə yerləşmiş kılə yarıq vasitəsilə-şverttalla endirilir və qaldırılır. Şvertin keçməsi üçün yarıq şvert quyusu ilə əhatə olunur.

**ŞVERT-TAL-** Şverti qaldırın və endirən qurğu.

**ŞVUNQ-** Qayçıvari çöməlib ştanqı düz qollarda sinədən yuxarı itələmə.

- **JİM ŞVUNQ-** Axırıncı vəziyyətdə yarımcıq çöməlmədə qolları yuxarı asta gedişlə düzəldərək ştanqı sinədən itələmə.

- **TƏKAN ŞVUNQU-** Son vəziyyətdə yarımcıq çöməlməklə ayaqları “qayçıvari” qoymadan ştanqı sinədən yuxarı düz qollarda itələmə. Ştanq çıxış vəziyyətindən, körpücükdən və ya dayaqdan qaldırılır.

## Tt

**TABEL-MƏNTƏQƏ-** Xizəklərdə tullanmalar üçün trampolinin yerəenmə dağında xüsusi nişan yeri. Trampolinin hesablama gücünün göstəricisi. Adətən, göy rənglə işaret edilir.

**TABİYA-** Hazır şahmat débutü mövqeyi. Oyun bu gedişlə, adətən, qədim şah-

**TAE**

mat dövründə başlanardı. Termin bizim günlərdə də işlədirilir.

**TAE (TXE)-** Taekvondoda (txekvondoda) texniki üslub-ayaqla zərbə.

**TAEKVONDO-** Beynəlxalq Federasiya tərəfindən tətbiq edilən güləşmə variantı. Yarış dörd növ üzrə - cisimlərin güclə sindiriləsi, xüsusi texnika ilə (hoppanaraq) lövhələri sindirma, texniki komplekslər və dozalara bölünmüş (tam olmayan) qayda-sparrinq üzrə keçirilir. İdmançılar ayaqlarına qoruyucu vasitələr-futlar və əllərinə əlcək geyinirlər. Qurşaqdan aşağı zərbə vurmaq qadağandır. Qələbə yalnız texniki üsulların icrasının qiymətləndirilməsinə və hakimin qərarına əsasən verilir. General Çay Xonq Xi tərəfindən yaradılmış bu idman növü “əllər və ayaqlarla zərbələr yolu” mənasını bildirir. Bu təkmübarizliyin inkişafı ilə məşğul olan bir neçə federasiya vardır ki, onların arasındakı fərq idmançılarının yarış fəaliyyətinin məzmununda, yarışların keçirilmə qaydalarında və təchizatında da özünü göstərir. Bizim ölkəmizdə bu idmanın iki növü yayılmışdır. Onlar Azərbaycanca transkripsiyada eyni cür tələffüzə və yazılışa malikdir. Koreya və ingilis transkripsiyalarında bir variantla - taekwondo termini ilə ifadə olunur.

**TXEKVONDO (THEKWONDO)-** Şərqi döyüş sənəti adlanan bu idman növü Beynəlxalq Taekvondo Federasiyası (İTF) və Ümumdünya Taekvondo Federasiyasının (WTF) təşkilatlılığı altında 1996-cı ildən Olimpiya oyunları programına uyğun olaraq keçirilir. Geyim forması ağ rəngli köynək və tuman-

**TAX**

dir. Qurşağa idmançının dərəcəsini, us-talığını göstərən kəmər bağlanır. Taek-vondoçular zala daxil olarkən və zaldan çıxarkən baş əyir, təzim edirlər. Zərbə-lər bədənin müxtəlif hissələrinə vuru-lur. Zərbələr əl və ayaqla, havaya tul-lanmaqla yerinə yetirilir. Qalib xal he-sabı, texniki qələbə və ya təmiz nokaut-la müəyyənləşdirilir.

**TAXÇA-** Dağın döşündə (yamacında) və ya təpəliyin ətəyində, eləcə də sa-hildə əmələ gələn müxtəlif ölçülü çu-xur (oyuq).

**TAXİKARDİYA-** Ürək yiğilmaları tezliyinin artması.

**TAXTA-** Şahmat və dama taxtası kva-drat cıçılmış 64 (şahmat və rus dama-sında), 100 (beynəlxalq damada) və ya 144 (Kanada damasında) xanadan -növ-bə ilə düzülmüş kvadrat formalı ağı və qara xanalardan ibarətdir. Taxta elə qoyulur ki, oyunçunun sağında ağı künc-lü meydan olur.

**- NÜMAYİŞ TAXTASI-** Şahmat və da-ma oyunlarında böyük ölçüdə xüsusi tax-ta. Partiyada mübarizənin gedişinin əya-ni eks etdirilməsi üçün, eləcə də mühazi-rələrin oxunması zamanı və öyrədici oy-unlarla məşğələlər aparıllar kən istifadə olunur.

**- ÜZGÜCÜLÜK ÜÇÜN TAXTA-** Üz-güclərin təlimində tətbiq edilən ləvazi-mat. Düzbucaklı formalı üzgəc 40-60 sm uzunluqda, 30-40 sm enində, 3-5 sm qa-lınlığında olur. Yüngül sintetik material-lardan (penoplast, iqqelit və s.) hazırlanır.

**TAK-** Xizəklərdə akrobatik hoppan-ma-larda - qruplaşaraq arxaya salto.

**TAY-** "Bədən". Karatedoda idmançı-

**TAN**

nın fiziki hazırlığını bildirən termin.

**TAKELEAJ-** Yaxtda hərəkətsiz quraşdırılan ranqoutun bərkidilməsinə, mütə-hərrik ranqoutun qaldırılması, endirilməsi və döndərilməsinə, yelkənlərin qaldırılması və yiğilmasına, onların idarə edilməsi, yüklerin qaldırılması və en-dirilməsinə xidmət edən iplər. Durğun (axmaz) və itiyan takelajlar ayırd edilir.

**- AXMAZ (DURĞUN) TAKELEAJ-** Ranqoutu möhkəmləndirmək və onu iş-ci halında saxlamaq üçün yaxt ipləri.

**- İTİAXAN TAKELEAJ-** Ranqoutun və yüklerin ayrı-ayrı hissələrinin qaldırılması, endirilməsi və döndərilməsi, yelkənlərin qurulması, yiğilması və on-ların idarə olunması üçün yaxt ipləri.

**TAKT. MUSIQİ TAKTI-** Musiqi əsərinin zərbəli hissəsinin ardınca gələn zərbəli hissə kəsiyi.

**TAKTİKA-** İdmançının və onun rəqib-lərinin real imkanlarına əsaslanan və konkret qoyulmuş məqsədi əldə etmək üçün yarışa tətbiq edilən üsul və vasitə-lərin cəmi. İdman mübarizəsi apar-maq səneti. Strategiyanın asılı hissəsi.

**TALREP-** Durğun takelajın dərtılmasını nizama salmaq üçün qurğu. Yaxtlarda, eksər hallarda vintli talreplər tətbiq edilir.

**TALVAR-** 90 dərəcədə sallaq yer, əyri və ya balkonabənzər sildirim qaya sahəsi.

**TANDEM-** Bir ramalı, iki sükanlı, iki yəhərli, iki barabanlı və onlara dişli çarxlarla bərkidilməklə sinxron fırlanın bir cüt sürgü qollu ikiyərlik velosiped. Tandem adı velosipedlə müqayisə-də şose və trekdə daha böyük sürətlə sərbəst irəliləyir.

**TANQO (1)-** Buz üstündə 22 addımdan

**TAN**

ibarət məcburi idman rəqsi. Hər birində 4 hesabı ilə 26 takt tempində və ya hər birində 2 hesabı ilə ( $1/8$  say üzrə) 26 takt tempində - yəni dəqiqədə cəmi 104 hesabı ilə icra olunur. Musiqi müşayiəti  $4/4$  və ya  $2/4$  tanqodur. Yarışda 3 seriya icra olunur.

- **ARGENTİNA TANQOSU**- Buz üstündə 31 addımdan ibarət məcburi idman rəqsi. Hər birində 4 hesabı ilə 24 takt tempində, yəni cəmi dəqiqədə 96 hesabı ilə icra olunur. Musiqi müşayiəti tanqo  $4/4$ -dür. Yarışda 2 seriya ifa edilir.

- **"ROMANTİKA" TANQOSU**- Buz üstündə 50 addımdan ibarət məcburi idman rəqsi. Hər birində 4 hesabı ilə 28 takt tempində, yəni dəqiqədə 112 hesabı ilə yerinə yetirilir. Musiqi müşayiəti tanqo  $4/4$ -dür. Yarışda 2 seriya ifa olunur.

**TANQO (2)**- Standart proqrama daxil olan idman rəqsi. Musiqi ölçüsü  $2/4$ -dir, beynəlxalq qaydaya görə temp dəqiqliğidə 33 takt (132 zərbə), məsləhət görüllən temp-33-34 t/dəq-dir.

**TAPANÇA**- Fırlanan barabanda yerləşmiş patronlarla atış növbəli icra etməyə əsaslanan, iş prinsipli atəşəcan qısa lüləli el silahı.

**TAPQIR**- At ləvazimatı detali - yəhər bağlı. Bir ucunda qarınaltı kimi qayışlı enli uzun şerid, o biri ucunda toqqa olur. Qarınaltı çulun və ya yəhərin üstündə bağlanır.

**TARAZLIQ (1)**- Gimnastik element. **1.** Bir ayaq üstündə (dizdə) dayanaraq bədənin davamlı sabit vəziyyəti, eləcə də sallanmada və ya dirənmədə üfüqi vəziyyət. **2.** Gövdənin irəli əyilməsi ilə bədənin bir ayaq üstündə dayanaqlı vəziyyəti, o biri düz ayaq tamamilə arxaya

**TAR**

çəkilmişdir, qollar yanlara açılmış olur.

**TARAZLIQ (2)**- Fəzada bədənin sabit vəziyyət həli (statik vəziyyətdə və ya hərəkətdə olarkən).

- **DİNAMİK TARAZLIQ**- Hərəkətdə olan bədənə bütün güc və məqamların tarazlıq təsiri (məs., konkisürənin bir ayaq üstündə əyri döngə üzrə sürüşməsi, və ya bir ayaq üstündə düz cığır üzrə sürüşməsi və s.).

**TARAZLIQ (3)**- Tarazlıq saxlamada akrobatiq təmrin təsəvvürə gətirilən statik vəziyyətdə ifaçı bir ayaq üstündə dayanır; qrup təmrinlərində üstdəki idmançı bir ayaq üstündə partnyorun çıxınında, ombasında, qolunda və ya başında duruşda müxtəlif poza alır. Tarazlıq növləri: qaranquşvari, spaqtla, halqa ilə, arxada; Qoşa təmrinlərdə tarazlıq: ayağı ombada, çıxındə, əllərin himayəsi ilə çıxındə bükülmə, ayağı qatlayıb ikiqat tarazlıq və s.

- **ARXA TARAZLIQ**- **1.** İdman gimnastikasında arxaya əyilməklə kürəyi dayağa tərəf bir ayaq üstündə və ya diz üstündə duruş, o biri ayaq irəli qaldırılmış, ovuclar irəli açılmaqla qollar yanlaşa vəziyyət. **2.bax. Arxada horizontal sallanma.** **3.** Bədii gimnastikada - bir ayaq üstündə duruş, gövdə arxaya əyilməklə o biri ayaq irəli uzadılmış olur.

- **ATIN VƏ ATLININ TARAZLIĞI**- Atın və atlının istiqaməti və ya hərəkət sürətini dəyişərkən, maneələri dəf edərkən müvazinəti saxlamağa cəhd etmələri. At hətta çox çətin hallarda başını, boynunu, belini, dörd ayağını işlətməklə müvazinətini bərpa etməyə müvəffəq olur. Minici gövdəsinin vəziyyətini dəyişərkən ona kömək edir. Atın bir çox hallarda yixılma-

**TAR**

sında minici günahkardır.

**- DİRSƏKDƏ TARAZLIQ-** Bir qatlanmış qolda dayaq, azacıq əyilmiş bədən dirsəkdə müvazinətə gətirilir, digər əl ovuc qarşıya irəli olmaqla yuxarı baxır.

**- HORIZONTAL TARAZLIQ- Bax. Üfüqi dayaq.**

**- FRONTAL (ÖN TƏRƏFƏ YÖNƏLMİŞ) TARAZLIQ-** Bir ayaq üstündə duruş, digər ayaq yuxarı - yan tərəfə qaldırılır və əllə dabanın arxasında saxlanılır, o biri əl yuxarı - yan tərəfə baxır.

**- XAÇVARİ TARAZLIQ-** Bir ayaq üstündə düz bucağa qədər irəli əyilməklə duruş, digər ayaq horizontalala qədər kənara-yana, müxtəlifdən qol yana-kənara, eyniadlı qol irəli uzanır.

**- ÖN TARAZLIQ-** 1. İdman gimnastikasında - bax. Horizontal sallanma. 2. Bədii gimnastikada bir ayaq üstündə duruş, digər ayaq arxaya, gövdə irəli əyilmiş olur.

**- SİLAHIN TARAZLIĞI-** Silahın əldə tarazlaşdırılması üçün aticının hərəkəti.

**- STATİK TARAZLIQ-** Bədənin sabit vəziyyətini saxlamaq və bu pozada biomekaniki xüsusiyyətlərə və xarici şəraitdə çətinliklərə baxmayaraq optimal balsalasdırmanı gözləmək, hərəkəti əlaqləndirmək bacarığı.

**- SPAQATLA TARAZLIQ-** Irəli əyilib sinəni ombaya toxundurmaqla və baldırı qollarla qucaqlamaqla bir ayaq üstündə duruş, o biri ayaq dayaq ayağı ilə bir xətt təşkil edənə qədər arxaya dərtilmiş olur.

**- TƏKƏRİN TARAZLIĞI-** Velosiped idmanında velosiped təkərinin oxuna təsir göstərən əlavə qüvvənin işi zamanı təkə-

**TAT**

rin kütləsinin ümumi mərkəzinin oxuna nisbətdə qarışdırılmasının aradan qaldırılmasına yönəlmüş müxtəlif hərəkətlər.

**- TURŞU-QƏLƏVİ TARAZLIĞI-** Orqanizmin daxili mühitində hidrogen və hidroksil ionların qarşılıqlı əlaqəsi fiziki-kimyəvi və fizioloji mexanizmlərlə nizama salınır. Ən əsas göstəricilərdən biri homeostazdır.

**- VERTİKAL TARAZLIQ-** Bədii gimnastika elementi. Bir ayaq üstündə duruş, o biri ayaq irəli, kənara (böyükə) və ya arxaya, gövdə vertikal vəziyyətdə olur.

**- YAN TARAZLIQ-** 1. İdman gimnastikasında böyüyü dayağa tərəf bir ayaq üstündə duruş, o biri ayaq tamamilə arxaya çəkilmişdir, bir qol yuxarı qaldırılmış, o biri qol kürəyin arxasına aparılmışdır. 2. Bədii gimnastikada - bir ayaq üstündə duruş, o biri ayaq gövdənin yan tərəfə əyilməsi ilə sərbəst ayağın əks istiqamətinə yönəlmüş olur.

**TATAMI-** Cüdo güləşməsi üçün xalçanın bir döşeyinin adı. Tataminin ölçüsü 1x2 m-dir. Termin çox vaxt cüdo üzrə məşğələ və yarışların keçirildiyi xalçanın adı kimidə işlədirilir.

**TATİ-VADZA-** Karatedoda duruşlar:

- **Dzenkusu-dati** - ön (qabaq) duruş
- **Kiba-dati** - atlı duruş
- **Kokusu-dati** - arxa duruş
- **Qanqaku-dati** - “durna” duruşu
- **Nekoasi-dati** - “pişik pəncəssi” duruşu
- **Santin-dati** - “qum saatı” duruşu
- **Teeydzi-dati** - bədii, canlı duruş. Bir-birinə perpendikulyar qoyulmuş ayaq pəncələri T hərfini təşkil edir.

**TAY-BREYK-** Xalların sayı. Tennis matçında 13-ü qeymdə hər hansı udul-

**TAY**

muş top 1 xalla hesablanır. 7 xal udan tərəf əgər rəqibi 5 xaldan çox toplamamışdırsa, qeymi və ya hissəni udmuş sayılır. Əgər hər iki rəqib 5 xal toplayarsa, oyun bir tərəfin 2 xal üstünlükələ qələbəsinə qədər davam etdirilir.

**TAYM-** Bir sıra komandalı idman oyunlarında matçın bir yarısı (məs., futbolda, topla hokkeydə 45 dəqiqə).

**TAYM-AUT (1)-** Bir sıra komandalı idman oyunlarında matçda komandaların hər birinin yarış qaydaları ilə şərtləşdirilmiş qısa müddətli fasılə götürə bilməsi.

**TAYM-AUT (2)-** Güləşçilərdən biri bilərkəndən, zədələndiyinə görə və yaxud hər hansı bir başqa səbəbdən oyunu dayandırırsa, arbitr taym-aut elan edir. Saniyəölçən hakim saniyəölçəni saxlayır və güləşçinin fasıləyə sərf etdiyi vaxtı qeydə alır.

**TAYCİTSU-** İdman növü, Şərq təkmübarizliyi variantı. Ciu-Citsu sistemindən törənmişdir. Silahsız müdafiə və hücum üsullarından ibarətdir. Əl və ayaqlarla zərbələri icra etməyə, əllərin və ayaqların oynaqlarına ağrıdıcı üsullar tətbiq etməyə icazə verilir. Az dərəcədə atmalar tətbiq edilir. Tutaşma 4 dəqiqədir. Tutaşmaya arbitr və üç yan hakim münsiflik edir. Məşqlərdə zərbələr, bir qayda olaraq, yamsılanır, yarışlarda real zərbələr vurulur. Geyim forması kimonodur.

**TAYMER-** Yarışa təmrinin və ya onun ayrı-ayrı dövrəsi, mərhələsi, kəsiklərinin icra olunma vaxtinin başlanması və qurtarmasını avtomatik qeyd edən nəzarət-qeydiyyat cihazı.

**TAY-SABAKA-** Karatedoda hücum xəttindən kənara çıxma.

**TEXNİKA-** İdmançının öz fərdi xüsusiyyətlərinə uyğun olaraq ən az qüvvə və enerji sərf etməklə əsas idman vəzifəsinin həlli üçün məqsədə uyğun hərəkətlərlə fəaliyyət və üsullar sistemi.

**TEM**

- **İDMAN ORİYENTİRİNİ TAPMA TEXNİKASI-** İdmançının yarış şəraitində lazımi informasiyanı almaq və tez işləmək (təkmilləşdirmək) məqsədilə hərəkət istiqamətini müəyyənləşdirib korreksiya etmək, məsafə və yerdəyişmələri nəzərə alaraq kontrol məntəqələri keçərkən icra etdiyi əməliyyatların, başa çatdırılan hərəkət və üsulların məcmusu.

- **ÜSTÜNLÜYÜ REALLAŞDIRMA TEXNİKASI-** Şahmat və damada əldə edilmiş üstünlükdən istifadə etmək bacarığına ən qısa yolla yiylənmək üçün tipik mövqelərdə mübarizə aparmaq üsulları.

**TEXNİKİ. TEXNİKİ MÜDİRİYYƏT-** Qılınc oynatma üzrə beynəlxalq yarışlarda baş hakimlər kollegiyası.

**TEXNİKİ NÜMAYƏNDƏ-** Yarışa federasiyanın texniki məsələlər üzrə rəsmi nümayəndəsi kimi təyin olunur.

**İMDANDA TEKNOLOGİYA-** Məşq və təlimin müxtəlif metodikasının təkmilləşdirilməsinə ardıcıl yönəlmış proseslərin, qaydaların, vərdişlərin məcmusu. "Elm-texnologiya-metodika" həlqəsində təbiət elmləri araşdırılmalarından metodik işləmələrə keçən funksional və tətbiqi elmi biliklərin xüsusi forması.

**TE-Kİ-** Taekvondoda idmançı yarışa təmrinin icra gedişində uzununa və ya hündürlüyü hoppanaraq lövhəni sindirmalıdır. Kişi lər beş, qadınlar üç müxtəlif zərbə icra edirlər.

**TEMP (1)-** Vahid vaxt ərzində icra olunan hərəkətlərin sayı.

**TEM**

- **QAÇİŞ TEMPI**- Vahid vaxt ərzində qaçış addımlarının miqdarı. Komponentlərindən biri hərəkət sürətinin müəyyənləşdirilməsidir.
- **ATIN HƏRƏKƏT TEMPI**- Müəyyən allürdə atın dırnaqlarının yerə zərbələrinin düzgün ardıcılılığı.
- **AVARLAMA TEMPI**- Vahid vaxt ərzində, adətən 1 dəqiqədə avarlamaların sayı. Temp akademik qayıqsurmədə dəqiqədə təxminən 20-dən 50 avarlamaya qədər enib qalxır, baydarkada avarçəkmədə 60-dan 150-yə qədər, kanoedə isə dəqiqədə 40-dan 90 avarlamaya qədər dəyişir.
- **ƏLBƏYAXA PƏNCƏLƏŞMƏ TEMPI**- Vahid vaxtda (dəqiqədə, güləşmə dövründə, pəncələşmə ərzində orta vaxtda) güləşçilərin icra etdikləri texniki-taktiki hərəkətlərin miqdarı.
- **QILINCOYNATMA TEMPI**- Qılıncoynatmada bir sadə hərəkətin icra müddəti.
- **RƏQS TEMPI**- Rəqs hərəkətlərinin bir-birini əvəzətmə tezliyi. Daha iti temp vahid vaxt ərzində hərəkətlərin böyük tezliyini tələb edir. Rəqsin tempi musiqi müşayiətinin tempi və ritmindən asıldır. Musiqinin metrik payının döyünmə (vurma) sürəti, adətən əsas hərəkətlərə (addımlara, qollarla hərəkətlərə, əyilmələrə və s.) uyğun olur. Rəqs tempinin musiqi tempi ilə dəqiq uyğun gəlməsi icraçılar-dan yüksək ustalıq tələb edir.
- **ÜZGÜCÜNÜN AVARLAMA TEMPI**- Bir dəqiqə ərzində avarlama hərəkətinin tam silsilələrinin miqdarı. Üzgüçülük texnikasının əsas kəmiyyət xüsusiyyətlərindən biri. Vizual müşahidə və hesabla-

**TEM**

- ma yolu ilə müəyyənləşdirilir.
- TEMP (2)-** 1. Şahmatda - şahmat vaxtı vahidi, başqa sözlə, gediş. Tempi udmaq-deməli, rəqibi bir gediş qabaqlamaq deməkdir. 2. Damada-damanın irəlilədilməsinin ölçü vahidi, yəni, damanın asta gedisi.
- **SƏRBƏST TEMP**- Damada rəqibin zərbəsi altından edilən gediş zamanı hansısa bir dama üçün cavab (bu damanın vurulması) əvvəlcədən bəlli olmaqla kombinasiya hazırlığını yüngülləşdirir (A.: c1, e1, g1, g3; Q.: c3, c5, c7, e3, e5. 1.....gh4? 2.gf 2!e:g1 3.cd2 (sərbəst tempdən istifadə edərək) x).
- TEMPDƏ**- Akrobatikada iki və ya bir neçə elementin fasılısız, ardıcıl yerinə yetirilməsi haqqında göstəriş.
- TEMPERAMENT**- İdmançının psixi fəaliyyətinin (psixi proseslərin baş verməsi və keçməsinin sürəti, onların ritmi və davamlılığı, təəssüratların gücü və dərinliyi, emosional təsirlənmə dərəcəsi və s.) dinamikasını xarakterizə edən fərdi xüsusiyyəti-**BAX**- həmçinin **MELAN-XOLİK, SANQVINİK, FLEQMATİK, XOLERİK** temperamentlər.
- TEMPERATUR**
- **KİRŞƏ TİRİNİN TEMPERATURU**- Xüsusi göstərici kirşə tırının kontrol temperaturunu +5 dərəcədən artıq keçməməlidir. Əgər kontrol tırın temperaturu -15 dərəcədən aşağı düşərsə, onda temperatur fərqi -10 dərəcədən çox olmamaqla 5 dərəcə təşkil edə bilər.
  - **KİRŞƏ TİRİNİN KONTROL TEMPERATURU**- Yarış iştirakçılarının kirşə tırlarının temperaturunu yoxlayan zaman hakimin əsaslandığı parametr. Kontrol tırın

**TEM**

temperaturu havanın temperaturuna uyğun olduğu üçün onu günəşdən qorunan yerdə saxlayırlar. Onun temperaturu xüsusi ci-hazla hər 15 dəqiqdən bir ölçülür.

**TEMPOLİDER-** bax. **Avtomatik lider, səsdən iti lider.**

**TEMPOMER-** Avarçəkmə tempini ölçmək üçün cihaz. Mexaniki və elektron modifikasiyalar mövcuddur. Cihaz avarçəkmənin tempi haqqında informasiya verir (1 dəqiqə ərzində avarçəkmələrin sayı haqqında).

**TENDER-** Yelkənli silah tipi. Qrotdan başqa (orta dordakı alt yelkən) iki və ya üç qabaq yelkəni olan bir dorlu gəmi. Tender bermudlu və ya qafelli ola bilər. Qafellə silahlanan tender üçbucaqlı yelkən daşıya bilir. Yelkənlərinin ümumi sahəsi 60-80 m-dən çox olan gəmilər tenderlə təchiz olunur.

**TENNİS-** 2 və ya 4 idmançının iştirak etdiyi, ortada tor çəkilmiş (91 sm hündürlükdə) meydانçada (kortda) topla və ya raketka ilə idman oyunu. Oyunçular topu torun üzərindən elə göndərməyə çalışırlar ki, rəqib onu düzgün qaytara bilməsin.

**-STOLÜSTÜ TENNİS-** Torla iki bərabər hissəyə bölünmüş stolun üstündə 2 və ya 4 iştirakçının raketka və ya selluloid topla oynadığı idman oyunu. Oyunçular topu torun üzərindən rəqibin onu düzgün qaytara bilməməsi şərti ilə göndərməyə çalışırlar. Oyun oyuncularından birinin ən azı 2 xal üstünlükələ 21 xal udmasına qədər davam etdirilir.

**TERRENKUR-** Müalicə bədən tərbiyəsi vasitəsi. Dərə-təpəlik yerdə (3-dən 15-20 dərəcəyə qədər yoxusu) xüsusi marşrut üzrə dozalara bölünmüş qalxma.

**TES**

**TEST-** Vəziyyəti, prosesləri, idmançının xüsusiyyətləri və bacarığını müəyyənləşdirmək üçün keçirilən ölçü və ya sınaq.

**- ƏHVAL-RUHİYYƏ, FƏALLIQ, HƏVƏS TESTİ-** İdmançının ona xərici və daxili amillərin təsiri ilə bağlı əməli psixi əhvalin diaqnostikası.

**- FUNKSİONAL VƏZİYYƏT TESTİ-** Orqanizmin funksional vəziyyətini və ya onun ayrı-ayrı funksional sisteminin (əzələ, ürək-damar, tənəffüs, mərkəzi əsəb sistemləri və s.) inkişaf səviyyəsini müəyyənləşdirmək üçün test.

**- KONKONİ TESTİ-** Təbii irəliləmə hərəkəti zamanı və ya erqometrlərdə işləyərkən, irəliləmə sürətini və ya işin gücünü tədricən artırarkən ürək yiğilmələrinin tezliyinin xətli olmayan dəyişmələrinin göstəricilərinə görə tredballarda idmançının nəbzinin göstəricilərinə görə anaerob həddin sürəti və ya gücünün müəyyənləşdirilməsi.

**- KUPER TESTİ-** 12 dəqiqlik qaçış. Bu vaxt ərzində keçilən məsafə insanın fiziki hazırlığını xarakterizə edir.

**- PSİKOLOJİ TEST-** Standartlaşdırılmış psixoloji təcrübənin köməyi ilə bu və ya digər psixi prosesi və ya bütövlükdə, idmançının şəxsiyyətini qiymətləndirmək üçün edilən təşəbbüs.

**- PWC170 TESTİ (İNGİLISCƏ “FİZİKİ İŞ BACARIĞI” TERMİNİNİN BİRİNCİ HƏRFLƏRİ ÜZRƏ)-** İnsanın fiziki iş qabiliyyətinin teyin edilməsi, onun əsasında dəqiqdə 170 vurğuya bərabər ürək yiğilmalarının tezliyi zamanı əzələ işinin gücünün müəyyənləşməsi dayanır. Ürək yiğilmaları tezliyi dəqiqdə 120-170 (180) vurğu diapazonunda iş gücü

**TES**

arasında xətti asılılığa əsaslanır. İş veloer-qometrdə, avarlama erqometrində, tred-bandı - ürək yiğilmaları tezliyinin yuxarıda göstərilmiş həddə artırılmasını meydana çıxaran yüngül və ya daha ağır iki yük verilmə prosesində keçirilir. Güc və ya ürək yiğilmaları tezliyinin alınmış göstəriciləri əsasında qrafik düzəldilir və PWC170 müəyyənləşdirilir.

**FİZİKİ HAZIRLIQ TESTLƏRİ-** Sü-rət, güc, koordinasiyalı bacarıq, dözümlülük və çevikliliyin inkişaf səviyyəsini müəyyən etmək üçün testlər.

**TESTOSTERON-** Daha çox fəal kişi cinsiyyət steroid hormonu olub kişilərin cinsiyyət orqanlarının formallaşmasına səbəb olur, əzələ züləllərinin sintezinə, fiziki bacarığın təzahürünə kömək edir.

**TELEMARK-** Dağ xizəkçisinin xizəyi irəli və dönmə istiqamətinə bucaq altında qüvvətlə döndərmə üsulu.

**TEYSYO-** Karatedoda ovucun zərbə vurulan əsasının zərbəli səthi.

**TEZALIŞAN QATIŞIQ-** Mühərrrikin silindrinə verilən yanacaq.

**TEZLİK-** İnsanın morfofonksional xüsusiyyətlərinin kompleksi olub bilavasitə hərəkətlərin sürət xarakteristikasını, həmçinin hərəki reaksiyanın vaxtını müəyyən edir.

- **DÖNMƏ TEZLİYİ-** Dairə şəkilli lövhə və ya çəkic atmada dönmənin icra tezliyi alətə sonrakı lazımlı olan mü hüüm uçuş sürətini təmin edir.

- **HƏRƏKƏTLƏR TEZLİYİ-** Tezlik hərəkətlərin sıxlığında özünü göstərir: vaxt vahidində hərəkətlərin sayı ilə ölçülür.

- **İTƏLƏNMƏ TEZLİYİ-** Qaçışda, yerişdə, tullanmalarda və s. hərəki qüvvə

**TEZ**

tələb edən proseslərdə itələnmənin yerinə yetirilmə sürəti. Hərəkətetmə sürotini, tullanmanın hündürlüyü və ya uzunluğunu müəyyən edən parametr.

- **KONKİSÜRƏNİN İTƏLƏNMƏ TEZLİYİ-** Məsafənin artması zamanı təkan ayağının çanaq-bud oynağı ilə təkan konkisi arasındaki sürət. M/s ilə ölçülür.

- **MÜRƏKKƏB REAKSİYA TEZLİYİ-** Vaxt intervalı ilə əvvəlki məlum qıcıqlar (siqnallar) cərgəsindən birinin qəfil hərəkətə başlaması ilə müəyyən cavab hərəkətinin və ya idmançının hərəkətlərinin başlanmasına qədər təyin edilən sürət xarakteristikası.

- **SADƏ REAKSİYA TEZLİYİ-** Idmançının sürət xarakteristikası olub vaxt intervalının qəfildən başlanması əvvəlcədən məlum qıcıqlandırıcıya (siqnala) müəyyən cavab hərəkəti və fəaliyyəti ilə müəyyən edilir.

- **TƏNƏFFÜS TEZLİYİ-** Xarici tənəffüsün göstəricilərindən biri. Vaxt vahidində tənəffüs aktlarının sayı ilə ölçülür.

- **ÜRƏK YIĞILMALARININ TEZLİYİ-** Vaxt vahidində ürək yiğilmalarının sayı (adətən, dəqiqlidə neçə dəfə vurması).

- **YÜYÜRMƏNİN TEZLİYİ-** Müxtəlif tullanmalar və atmalarda yüyürmənin yerinə yetirilmə sürəti. Bu göstərici bir çox hallarda texnikanın sonrakı elementlərinin - tullanmalarda itələnmənin və atmalarda atmanın final cəhdərinin sürətini müəyyən edir.

**TƏBABƏT. İDMAN TƏBABƏTİ-** Bədən tərbiyəçi və idmançıların sağlamlıq vəziyyətini, fiziki inkişafını, id-

**TƏC**

man məşğələləri ilə bağlı xəstəlik və zədələnmələrin müalicə və profilaktikasını öyrənən tibb bölməsi. Bir sıra ölkələrdə “idman təbabəti” anlayışına həm də idman morfolojiyası, fiziologiya, biokimya, gigiyena və müalicə bədən tərbiyəsi daxil edilir.

**TƏCHİZAT**

**- ALPINİSTİN TƏMİNAT TƏCHİZATI-** Mühafizə üçün istifadə edilən müxtəlif növ alpinist ləvazimati: sarğı, yaylı qarmaqlar, kəndir, müxtəlif tiplərdə əyləc və amortizatorlar, çəngəllər, nişanlar, kəməndlər, buz baltası və s.

**- AT TƏCHİZATI-** Atı idarə və mühafizə etmək üçün lazım olan əşya və alətlər: qaytarqalı yüyən, yəhər, tərlik, valtrap, bintlər, noqavkalar. Voltijirovka üçün kəllə qayışlı, qantarcı yüyən, korda (şallaq), voltijir yəhər.

**- BOBSLEYÇİNİN TƏCHİZATI-** Xüsusi elastik parçadan kombinezon, qoruyucu şlem, qoruyucu əlcəklər, altı çıxıntılı xüsusi ayaqqabılar.

**- DİSTANSİYANIN TƏCHİZATI-** Bəzi idman növlərində distansiyaya aid lazımı işarələr, göstəricilər, hasara alınmalar, həkim avadanlığı, bayraqlar, reklamlar və s.

**- ELEKTRİKLƏŞDİRİLMİŞ QILINC TƏCHİZATI-** Sancmaların lazımı elektrofiksasiya sistemində qılinc oynadanın fərdi təchizat əşyaları.

**- İDMANÇI TƏCHİZATI-** İdmançıya məşq və yarış fəaliyyəti üçün lazım olan əşyalar, alətlər komplekti (məs., qoruyucu yaraq-əsləhə, ağırlıqqaldıranın kəməri, üzgүү gözlükləri, alpinist ləvazimatları).

**- İDMAN TƏCHİZATI-** Yarışın keçirilmə yerinin və məşq məşğələlərinin

**TƏC**

təchiz olunduğu avadanlıqlar (məs.: müxtəlif çeşidli lövhələr, nümayiş sıpərləri, startda və finişdə elektron cihazlar, sancmalar və zərbələr fiksatorları və s.).

**- KİKBOKSÇUNUN QORUYUCU TƏCHİZATI-** Boksçu şlemi və əlcəkləri, ayaq pəncəsi üçün alət-futlar, baldırlar üçün sıpərlər, elastik bintlər, diş qoruyucuları və bandaj (qasığ qorumaq üçün).

**- KİKBOKSÇUNUN TƏCHİZATI-** İdmançının çıxış etdiyi variantdan asılıdır. O, full-kontaktda və lou-kikli full-kontaktda topuq çıxıntısına qədər uzunluqda stanla və ya çılpaq bədənlə çıxış edir. Layt-kontaktda və semi-kontaktda stanla və futbolka ilə çıxış edir. O, solo kompozisiyalarda Şərq təkmübarizliklərində olduğu kimi ənənə üzrə geyinir.

**- KİRŞƏÇİNİN TƏCHİZATI-** Xüsusi elastik parçadan hazırlanmış kombinezon, qoruyucu şlem, şəffaf maska, çıxıntılı əlcəklər, iri çəkmələr (xüsusi örtüklü rezin ayaqqabılar). Bütün təchizat təkmilləşdirilmiş aerodinamik xüsusiyyətə malik olur.

**- QILINCOYNATMA TƏCHİZATI-** Təkbətək döyüşü apararkən qılincovananın şəxsi əşyaları: kostyum, maska, əlcək, elektrikləşdirilmiş gödəkçə, nabəçnik, qoruyucu büsthälter (lifçik-qadınlar üçün), bandaj (kişilər üçün).

**- PAUERLİFTÇİNİN TƏCHİZATI-** Pauerliftçinin təchizatına Beynəlxalq Pauerliftinq Federasiyasının xüsusi, standartlaşdırılmış və sertifikat verilmiş çiycin-boyun qayışları olan elastik köynək və trusları, eləcə də xüsusi standart elastiki diz sarğıları (bandajlar), bilək sarğıları və qurşaq kəmərləri daxildir.

**TƏC**

**- START TƏCHİZATI-** Kirşə-bobsley träsinin start meydançasında cihazlar komplekti: start qələmləri, qırmızı və sarı siqnallı işıqfor, səs siqnalları olan elektrik saatlar, start xətti göstəricisi olan elektron saniyəölçən.

**- TXEKVONDOÇUNUN QORUYUCU TƏCHİZATI-** Protektor-sinəbənd, boksçu şlemi, çanaq, baldır və bazuönü sıpərləri.

**- TRENAJOR TƏCHİZATI-** Ayrı-ayrı əzələ qruplarının inkişafı üçün üfüqi, vertikal və müxtəlif əyləmli skamyaların, habelə trenajor zallarını və fitnes mərkəzlərini təchiz edən sərbəst yüklər (ştanq, qantel) üçün bloklu, lingli və s. trenajorların məcmusu.

**SIQNALLA TƏCHİZ EDİLMƏ**

Trasda yarış prosesində siqnalların köməyi ilə hakimlərin və sürücülərin qarşılıqlı fəaliyyətini təmin edən avtomoto idmanı üzrə xüsusi hakim təchizatı.

**TƏHLÜKƏ (TƏHDİD)-** 1. Taktikanı reallaşdırmaq üçün əlverişli şərait yaratmaqla rəqibi müdafiə olunmağa vadar etmək məqsədi olan güləşçinin taktiki hərəkəti. Maskalanma variantı. 2. Şahmat və damada mühüm oyun üsulu. Mahiyəti rəqib üçün təhlükə yaratmaq (zərbə, figurun, piyadanın, damanın udulması, yarma, əlaqə yaratma və s.) və bununla onu məcburi gedişlərlə müdafiə olunmağa vadar etməkdir.

**- İKİQAT TƏHLÜKƏ-** Şahmat və damada edilmiş gediş nəticəsində eyni vaxtda baş verən iki təhlükə.

**- QARŞISIALINMAZ TƏHLÜKƏ-** Şahmat və damada qənaətbəxş müdafiəsi olmayan təhlükə.

**TƏK**

**TƏHLÜKƏSİZLİK NÜMAYƏNDƏSİ-** Ralli üzrə yarışlarda tamaşaçıların təhlükəsizliyinə məsul rəsmi şəxs.

**TƏHSİL. FİZİKİ TƏHSİL-** Hərəkətlərlə idarəetmənin səmərəli üsullarının, hərəki bacarığın, vərdişin və onlarla bağlı biliyin sistemli mənimsənilməsi.

**TƏHVİL VERMƏ. PARTİYANI TƏHVİL VERMƏ-** Şahmatçının şahının mat olmasını gözləmədən öz məğlubiyyətini vaxtından əvvəl etiraf etməsi.

**TƏKAN (1)-** 1.Qaçış, xizək idmanı, konkisürmə addımları, tullanma və bəzi başqa təmrinlərin texniki elementi. İdmançının öz hərəkətinə sürət yaratması və ya sürətini saxlaması məqsədilə dayaqla kontaktda olan əlleri və ayaqlarının iti hərəkəti. 2. Güləşçinin qolları ilə rəqibin bədəninin hər hansı bir hissəsinə dayaq verərək (yarış qaydalarına uyğun) onu cəld hərəkətlə özündən kənarra itələməklə vəziyyətini dəyişdirməsi.

**- ALTDAN TƏKAN.** Ayaq üstə yaxud parterdə olan güləşçi rəqibini xalçadan ayırib qıçlarını geniş açaraq qarnı ilə ona təkan vurur, yaxud çanaqla təkan vurub eyni vaxtda əlleri ilə dartaraq öz üzərindən atır.

**- ARXADAN TƏKAN-** Bədən kütləsinin ümumi mərkəzinin vertikalı keçməsi və idmançının ayağının yerdən ayrılması ilə qurtaran məqamda başlayan qaçışın, tullanmanın texniki elementi. Arxaya təkan prosesində lazımı üfüqi və vertikal hərəkət sürəti yaranır.

**- ÖNDƏN TƏKAN-** Qaçışda, tullanmada bədən kütləsinin ümumi mərkəz proyeksiyasının qarşısında ayaqların yerə qoyul-

**TƏK**

ma məqamı. Ön təkan prosesində hərəkəti ləngidən qüvvə meydana çıxır.

**- SAXLAYICI (DAYANDIRICI)**

**TƏKAN-** Hündürlüyü yeni tullanınlar da itələnmə zamanı tipik səhv. Dayandırıcı təkan prosesində hərəkəti ləngidən qüvvə meydana çıxır.

**TƏKAN (2)-** Fiqurçunun konkilərdə fiqurlu gəzişməsində konkinin zərbələ buza toxunması ilə bağlı ayrıca bitkin hərəkəti. İrəli və arxaya təkanlar ayırd edilir.

**- BAŞLANĞIC TƏKAN-** Fiqurçunun yerindən istenilən hərəkəti icra etməyə başladığı ilk itələnməsi.

**- DİŞCİKLƏ (ANI TOXUNUŞLA) TƏKAN-** Fiqurçu tərəfindən sərbəst sürüşmədə bəzi hoppanmalar zamanı (tulup, flək, luts) konkinin dişciklərinin köməyi ilə yerinə yetirilən təkan.

**- HƏR İKİ AYAQLA TƏKAN-** Fiqurçunun səhvən yerinə yetirdiyi, lakin arxaya mayallaq üçün xarakterik təkan.

**- KEÇİCİ TƏKAN-** Fiqurçunun hərəkətdə ikən konkinin xarici tilini daxili tili ilə qısa yerdəyişməsi və ya tili dəyişdirmədən daxili tildən xarici tilə keçərkən yalnız konkini azacıq döndərmək hesabına icra etdiyi ikinci və sonra ardınca gələn təkanlar.

**- TƏMİZ TƏKAN-** Fiqurçu tərəfindən hərəkət konkinin tilində başlayırsa, bu, düzgün yerinə yetirilmiş təkan sayılır.

**TƏKAN (3)-** Sürət-güç xarakterli ağırliqqaldırma yarışı (klassik) təmrini iki hissədən ibarətdir: ştanqı sinəyə qaldırma və onu sinədən düz qollarda yuxarı itələmə.

**- AYAQLARI AÇMAQLA TƏKAN-** Ağırliqqaldırma “təkanı” yarış təmrini-

**TƏK**

nin icra üsuludur, birinci hissə (ştanqı sinəyə qaldırma) ayaqları açıb çöməlməklə yerinə yetirilir.

**- BAŞ ÜZƏRİNĐƏN TƏKAN-** Ağırliqqaldırma xüsusi hazırlıq təmrini. Çıxış nöqtəsində baş üzərində ştanqın qolunu ciyinlərin enində tutma, qayçıvari çöməlməklə ştanq düz qollarda yuxarı itələmə.

**- QAYÇIVARI TƏKAN-** Ağırliqqaldırma yarış təmrini “təkanı” icra etmə tərzi, birinci hissə (ştanqı sinəyə qaldırma) qayçıvari çöməlməklə yerinə yetirilir.

**- ŞTANQIN SİNƏDƏN TƏKANI-** Ağırliqqaldırma “təkanı” təmrininin ikinci hissəsində ştanq sinədən düz qollarda yuxarı itələnir.

**TƏKAN (4)-** Stolüstü tennisdə texniki üsul olub topu raketkanın arxa hissəsi ilə stolun oyun sahəsinə perpendikulyar göndərməkdən ibarətdir. Bu zaman topa heç bir fırlanma hərəkəti vermək, demək olar ki, lazımlı gəlmir.

**TƏKAN (5)-** Güləşçi qolunu kəskin düzəltməklə rəqiblə arasındaki distansiyani artırır və rəqibi arxaya çəkilməklə müvazinətini itirməyə məcbur edir.

**TƏKANÇI-** Start vaxtı tərpətmə və itələmə hərəkətlərini icra edən bobun ekipaj üzvü.

**TƏKƏR (1)-** Akrobatik və gimnastik təmrin. Bədənin əllərdə duruşdan ardıcıl və bir bərabərdə hər əlin və ayağın dayağı ilə fırlanması.

**TƏKƏR (2)-** Müasir yerüstü nəqliyyat vasitələrinin əsas hərəkətverici hissəsi.

**- REN TƏKƏRİ-** Vestibulyar aparati məşq etdirmək üçün akrobatlar və sirk artistlərinin işlətdikləri alət. Bir neçə kön-

**TƏK**

dələn tirlə birləşdirilmiş eyni diametrlı iki halqa. Kondələn tirlərin daxili tərəfdən ayaq pəncələri ilə, eks tərəfindən isə əllər üçün qoyulmuş iki dəstəkdən yapışmaq olur. Təkərin daxilində olan idmançı təkərin gah bu, gah da o biri tərəfə diyrənməsinə səbəb olur.

**TƏKLİF ETMƏK-** Şahmat və dama partiyasında heç-heçə nəticəsini qeydə almaq təklifi ilə rəqibə müraciət etmək. Oyunçu öz gedisi zamanı təklifini verir.

**TƏK BORUCUQ-** Tez quraşdırılması və təkərdən çıxardılmasını təmin edən kameralı, bir vahid pnevmatik şinli yürüş velosipedi. Bir borucuqlunun kondələn kəsiyinin diametri müxtəlifdir (yarış şəraitindən və məşq təmrinlərdən asılı olaraq).

**TƏKMÜBARİZLİK**

**- İDMAN TƏKMÜBARİZLİYİ-** Yarış qaydaları ilə tənzimlənən döyüş və ya təkbətək mübarizədə iki rəqibin eks qarşıdurması ilə səciyyələnən gülşin, boksun, qılıncoynatmanın bütün növləri.

**- ŞƏRQ TƏKMÜBARİZLİYİ-** Asiyanın cənubi-şərq ölkələrində (uşu), Koreyada (taekvondo), Yaponiyada (cüdunun, karatenin, akyidonun, kendonun və s. daxil olduğu busido) və XX əsrin ikinci yarısında bütün dünyada geniş yayılmış, hələ qədim dövrlərdən tətbiq edilən əlbəyaxa döyüşə və özünü müdafiyyə fiziki hazırlıq sistemi. Hər sistemin insanın təkcə fiziki cəhətcə deyil, həm də mənəvi və əxlaqi cəhətdən təkmilləşməsinə kömək edən fəlsəfi və əxlaqi-etik bazası var.

**TƏKNƏFƏRLİK-** Qayıq idmanının müxtəlif növlərində bir nəfər avarçı

**TƏQ**

üçün qayıq. Akademik avarçəkmə üçün bir neçə variantda hazırlanır: yarış qayığı (skif) və təlim qayığı (daha möhkəm və ağır) sükanlı və sükansız ola bilir.

**TƏKRAR (TƏKRAR EDİLMƏ)**

**- MÖVQEYİN TƏKRARI-** Şahmat (dama) partiyasında fiqur və piyadaların (damaların) düzülüşündə rast gəlinən təkrar.

**- MÖVQEYİN ÜÇQAT TƏKRARI-** Şahmat və dama partiyasında bir tərəfin gedis növbəsi zamanı hansısa bir mövqeyin üç dəfə təkrarlanması. Bu, heç-heçə etməyə əsas verir.

**- REKORDUN TƏKRARI-** Rəsmi yarışlarda bərabər idman nəticələrinin göstərilməsi.

**TƏQDİM ETMƏ-** Cisimlərin, idman situasiyalarının, təsirlərin, hərəkətlərin və onların xüsusiyyətlərinin göstərilməsi, eşidilməsi, hərəki əzələlərin surətlərinin nümayiş etdirilməsi.

**TƏQİB ETMƏ-** Velosiped idmanında rəqibin və ya yürüşçülər qrupunun üstünlüğünü aradan qaldırmaq zərurəti ilə bağlı taktiki üslub.

**- DİSTANSİYADA TƏQİB ETMƏ-** İdman səmttapmasında birgə qaçış forması. Bir və ya bir neçə idmançının başqasını (bir qayda olaraq, daha yüksək ixtisaslarını) lider kimi qəbul etməklə aşkar izləmə. Dəlil-sübutun mövcud olması zamanı izləyici yarışdan çıxarıla bilər.

**YARIŞLARIN TƏQVİMİ-** 1. Yarışın müəyyən vaxt müddətinin, keçirilmə yerinin və başqa məlumatların sadalanlığı sənəd. İdman təşkilatları tərəfindən keçirilən müxtəlif səviyyəli idman yarışlarının planlaşdırılan əsas forması.

**TƏL**

**2.** Komandanın və ya ayrıca bir idmançının yarış sistemi.

**TƏLAŞ (TƏŞVİŞ)-** Qeyri-müəyyənlik şəraitində, yarışda mümkün xoş olmayan çıxış və ya məğlubiyyəti gözləyərək özünə inamsızlıq, rəqiblərin gücünü və qarşıda duran çətinliklərin dərəcəsini həddən artıq şişirtmə nəticəsinə idmançının həyəcanlı vəziyyəti.

**TƏLƏ (1)-** 1. Beysbolda idmançılar tərəfindən topu saxlamaq üçün güclü zərbəni yüngülləşdirici xüsusi əlcək. 2. Hokkeydə qapıcı tərəfindən şaybani saxlamaq üçün güclü zərbəni yüngülləşdirici xüsusi əlcək.

**TƏLƏ (2)-** Şahmat və damada rəqibi cəlb edən, ona ilk baxışdan əlverişli təsir bağışlayan, həqiqətdə isə səhv olan gediş.

**- DEBÜT TƏLƏSİ- 1.** Şahmat və ya drama partiyasının artıq debüt mərhələsində qurulan tələ. **2.** Rəqibin damasını damakaya çevriləcəyi anda ələ keçirmək üçün üç damanın düzülüyü.

**- MAT TƏLƏSİ-** Piyada himayəsindən məhrum olmuş və mat təhlükəsinə meyilli şah rəqib tərəfindən dayandırılır.

**TOR-TƏLƏ-** Batutda hoppanmalarda özünü bədbəxt hadisələrdən sığortalamaq üçün qurğu. Yarısı əsas torun üzərində 20-30 sm hündürlükdə uzununa çəkilmiş əlavə batut torunu təşkil edir. Ehtiyat torunun boş hissəsi pərdə kimi qaldırılır və tavana (və ya dirəyə) salladılmış vəziyyətdə qalır.

**TƏLQİN ETMƏ-** Şəxsiyyətə onun istək və şüurundan asılı olmayaraq, müəyyən hissələr, hal-əhval, münasibətlər doğurmaq məqsədilə psixoloji-pedaqoji təsir metodu; böhranlı əlaqəyə deyil, informasiya

**TƏM**

mənbəyinə inanmağa əsaslanır.

**TƏLİM GÖRMƏ-** İdmançının fiziki hazırlıq səviyyəsinə səbəb olan orqanizmin vəziyyəti.

**TƏLİM-MƏŞQ ZİREHLƏRİ-** İdman oyunlarında məşq üçün alət kimi istifadə olunan ən müxtəlif konstruksiya və ölçülərdə taxta platformalar.

**TƏLİMAT. YÜRÜŞ TƏLİMATI-** Yelkən yarışları qaydasını tamamlayan və əsasnamə qüvvəsi olan sənəd.

**TƏLİMATÇI**

**-İDMAN ÜZRƏ TƏLİMATÇI-** Əhali ilə məşgələlər təşkil edən və keçirən, idman qurğularının vəziyyətinə və idarəetmə üsuluna nəzarətçi mütəxəssis.

**- ÜZGÜCÜLÜK ÜZRƏ TƏLİMATÇI-** Hovuzda işləyən və üzgüçülüyün öyrədilməsi, eləcə də əlavə işlərin yeri-nə yetirilməsi ilə məşğul olan mütəxəssis.

**TƏMƏLQOYMA-** Forşteven, axterşteven, tranes və deydvudla toplanan kil. Qayığın qurulması stapeldə bütün bu hissələrin yığılması və quraşdırılması ilə başlanır.

**TƏMINAT-** Təmrinlərin icrası zamanı məşqçi və ya komandanın üzvü tərəfindən həyata keçirilən təhlükəsizliyin təmin olunması. Akrobatik, gimnastik təmrinlərin icrasında, suya hoppanmalarda və batutda bilavasitə əllərlə, əl və ya asma longalarla, tor-tələlərlə və ya batutda enmə yerinə porolon döşək atmaqla, tramplindən və ya vişkadan suya hoppanmayı icra etmə məqamında “hava balışı” yaratmaqla həyata keçirilir. Əsasən məşq məşgələlərində, idmanın ayrı-ayrı növlərində və yarışlarda tətbiq edilir.

**TƏM**

**- ALPINİSTİN TƏMİNATI-** Alpinisti yixılmaqdan qoruyan (məs., onu kəndirlə möhkəm bağlamaqla) hərəkət və üsulların cəmi.

**- ALPINİSTİN ARALIQ TƏMİNATI-** Alpinistin qarmaqdan, çıxıntıdan, firn valından və s. kəndirlə əlavə bərkidilmə yeri.

**- ALPINİSTLƏRİN EYNİ VAXTDÀ TƏMİNATI-** Dağ relyefi üzrə eyni vaxtlı hərəkət zamanı alpinistlərin kəndirlə qarşılıqlı təminatı.

**- ALPINİSTƏRİN NÖVBƏLİ TƏMİNATI-** Alpinistlərin dağ relyefi üzrə növbəli hərəkəti zamanı kəndirlə qarşılıqlı təminatı. Partnyorlardan biri hərəkət edərkən, o birisi (digəri) onun təhlükəsizliyini aşağıdan təmin edir; yuxarı çıxaraq irəlidə gedən onunla birlikdə gedənin - aşağıdan qalxanın təminatını təşkil edir.

**ÖZÜNÜ TƏMİNAT (SİĞORTALAMA)-** İdmançının özü tərəfindən travmaların qabağını almaq üçün, təhlükəsizliyini təmin edən, qabaqcadan düşünlüb tapılmış üsullar.

**- ALPINİSTİN ÖZÜNÜ TƏMİNATI-** Alpinistin qaya çatdağına, qaya çıxıntısına vurulmuş qarmağa və ya qara möhkəm çalınmış buz baltasına özünü bağlayaraq şəxsi təhlükəsizliyini təmin etmək üçün müstəqil üsul və ya ümumi sığortalanma sahəsi.

**TƏMİZ ARXADA-** Yelkənli gəmi yarışları qaydaları termini olub yaxtların müəyyən qarşılıqlı vəziyyətini bildirir. Yaxt başqa yaxtdan təmiz arxada olan zaman onun korpus və təchizatı (normal istifadə şəraitində) başqa yaxtların kor-

**TƏM**

pusu və ya təchizatının ən arxa nöqtə traverzi olan xəyalı xətdən arxada qalır. Belə halda başqa yaxt təmiz qabaqda olacaqdır.

**TƏMİZLƏNMƏ. ATIN DIRNAQLARININ TƏMİZLƏNMƏSİ-** Atın dirnaqlarının haçasını qarmaqla gündəlik təmizləmə proseduru.

**TƏMRİN-** Hansısa bir fiziki keyfiyyətin, bacarıq və hərəki vərdişin təkmiləşməsi və əldə ediləcək nailiyyət üçün icra olunan fəaliyyət.

**- ASİKLİK TƏMRİN-** Təkrar olunmayan hərəkətlərdən ibarət təmrin.

**- DİNAMİK TƏMRİN-** Məkanda (fəzada) bədənin vəziyyətinin yerinin dəyişdirilməsi və ya dəyişməsi ilə icra olunan təmrin.

**- ƏLAVƏ TƏMRİN-** Məşqdə əlavə vəzifələrin həll edilməsinə köməyi olan təmrin.

**- ƏSASLANDIRILMIŞ (YEKUN VURULMUŞ) TƏMRİN-** Mürəkkəb hərəki vərdiş elementlərinə tədriclə yiyələnməyə kömək edən təmrin.

**- GÜC TƏMRİNİ-** Əzələlərin ayrı-ayrı qruplarının gücünün inkişafına yönəlmış təmrin.

**- HƏQİQİ YARIŞ TƏMRİNİ-** İdman mübarizəsinin aparılma vasitəsi olan və seçilmiş idman növü üzrə yarış qaydalara uyğun keçirilən bütün hərəki işlər məcmusu.

**- KONTROL TƏMRİN-** Fiziki keyfiy-yətlərin və hərəki vərdişlərin təbiiyə edilməsi uğrunda nəzarət vasitəsinə xidmət edən təmrin.

**- MƏŞQ TƏMRİNİ-** Məşq prosesində icra edilən bütün təmrinlərin növləri.

**TƏM**

**- SİKLİK (DÖVRƏVİ) TƏMRİN-** Məlum aralıq vaxt müddətində fasiləsiz olaraq təkrarlanan hərəkətlərdən (qaçış, xizəklərdə hərəkət, üzgüçülük və s.) ibarət təmrin.

**- STATİK TƏMRİN-** Fəzada (məkannda) bədənin vəziyyətini dəyişmədən icra edilən təmrin.

**- SÜRƏT-GÜC TƏMRİNİ-** Sürət-güç keyfiyyətlərinin tərbiyə edilməsinə yönəlmüş məşğələ.

**- TƏSHİH OLUNMUŞ TƏMRİN-** Kəməyi nəticəsində hansısa çatışmazlığı və ya səhvi (hərəkətlərdə, qamətin pozasında, yerişdə və s.) düzəldən təmrin.

**- ÜMUMİ HAZIRLIQ TƏMRİNİ-** İfadə edilən bacarığın forma və xarakterinə görə və ondan əhəmiyyətli dərəcədə fərqlənən, xüsusi hazırlığa yaxınlaşan, idmançının ümumi hazırlıq vəsiyyəti olan təmrin. Nəzəri cəhətdən onların dairəsi olduqca çoxdur.

**- YAMSILAMA TƏMRİNİ-** Yalnız formaca hansısa yarış hərəkətinin və ya yaxşı öyrənilcək təmrinin ayrıca elementlərini yenidən yaradılacaq, lakin lazımsız dinamik qüvvə sərf edilməyən təmrin.

**- YÜKLƏNMƏKLƏ TƏMRİN-** Əlavə yükdən (çəki daşı, ştanq, qantel, trenajor, partnyor və s.) istifadə etməklə təmrin.

**TƏMRİNLƏR**

**- ATDA TƏMRİNLƏR-** İdman gimnastikasında (kişilər) çoxnövçülük və ayrıca yarış növü. Yalnız yellənmə hərəkətlərini (sığçrayıb aşmalar, bir və hər iki ayaqla dəstəkdə dairələr, atın bədənində və dəstəkdə, bir dəstəkdə, yalnız atın bədənində uzununa və köndələninə, üzü və arxası ata tərəf müxtəlif dönmələrlə, çi-

**TƏM**

xışlarla, keçidlərlə və əks girişlərlə) çar-pazlaşma, kəsişmə (sadə və əksinə, dönmələrlə və keçidlərlə), əllərdə duruşda keçidlər və dönmələr daxil edilən dayaqda təmrinlər.

**- ÇƏNBƏRLƏ TƏMRİNLƏR-** Bədii gimnastikada çoxnövçülük və ayrıca yarış növü. Çənbərlə hərəkətlərin 4 qrupu fərqləndirilir: yastı (səthi) atmalar və fırlanmalar, fırlanğıclar, katlar, yellənmələr və dairələr.

**- DİNAMİK TƏMRİNLƏR-** Müxtəlif fırlanmalarla əlaqəli akrobatik təmrinlər qrupu. Onlara yumalanmalar, dombalaqlar, aşırmalar, təkərlər, kurbetlər, yarımcəvrilmələr, çevrilmələr və saltolar daxildir.

**- ƏŞYASIZ (CİSİMSİZ) TƏMRİNLƏR-** Çoxnövçülük və bədii gimnastikada ayrıca yarış növü. Bütün məşğələlərin hərəki bazası əşyalardır. Əşyasız hərəkətlərin iki qrupu ayırd edilir: sadə (yeriş və qaçış növləri, partnyorlarla çöməlmələr, dayaqlar, uzanaqlı vəziyyətlər) və mürəkkəb ("dalğalar" və yellənmələr, tarazlıqlar, dönmələr, hoppanmalar, akrobatik və yarım akrobatik təmrinlər).

**- FƏRDİ TƏMRİNLƏR-** Bir idmançı tərəfindən icra edilən akrobatik təmrinlər. Statik və dinamik təmrinlərə bölünür.

**- GİMNASTİKA TİRLƏRİNDE (BRUSLARDADA) TƏMRİNLƏR-** İdman gimnastikasında çoxnövçülük və ayrıca yarış növü. Paralel bruslarda (kişilər) təmrinlər. Müxtəlif qalxmalar, çevrilmələr, bir və ya iki ayaqla dairələr, mayallaqlar, dönmələr, əllərdə duruşa keçmələr, qolların üstündə və altında saltolar, güc elementləri və statik vəziyyətlər.

**TƏM**

yətlərin daxil edildiyi sallanmada və da-yaqda təmrinlər. Müxtəlif hündürlüklü bruslarda (qadınlar) təmrinlər. Qarışq sallanmaqla dayaqda, arxadan sallan- maqla və əks tutmaqla, eləcə də qolun üzərindən və qoldan qola müxtəlif uçub keçmələr, əlləri buraxmaqla və sallanma vəziyyətinə və ya dayağa qayıtmalarla icra olunan müxtəlif qalxmaları, çevril-mələri, dönmələri, dövrə vurmaları və böyük dövrələrin daxil olmaqla dayaqda yellənmə hərəkətləri.

**- HALQALARDA TƏMRİNLƏR-** İd- man gimnastikasında (kişilər) coxnöv- cülük və ayrıca yarış növü. Müxtəlif qal- xmalar, çevrilmələr, eşilmələr, dövrə vurmaların daxil olduğu, yalnız yellən- məklə icra edilən, yellənməklə və güclə, arxaya və qabağa böyük dövrələr, statik vəziyyətlər və güc elementləri (horizon- tal dayaqlar və sallanmalar, xaçlar) müte- hərrik istinadda sallanmalar və dayaqda təmrinlər.

**- HƏRƏKƏTDƏ İKƏN EDİLƏN GİMNASTİK (VOLTİJ) TƏMRİN-**

**LƏR-** Müxtəlif akrobatik məşqlər qru- pu: uçuşlar, kurbetlər, partnyorların bir- gə səyi nəticəsində yerinə yetirilən çevrilmələr və saltolar, eləcə də müx- təlif himayələrlə üstdəki partnyorun hoppanmaları, altdakı akrobatiñ əlində və ciyində dayaqlar və duruşlar. Voltij təmrinlərin icra üsulları: sıçrayışla, ciy- indən, əllərdən, belin altında sıçrayışla, qarnın altında sıçrayışla, əllərin altında tullanmalar, duruşdan, dayaqdan, hima- yə etməklə, sallanmaqdən, döşəmədən sıçramaqla və s. təmrinlər.

**- İPLƏ TƏMRİNLƏR-** Bədii gimnas-

**TƏM**

tikada coxnövçülük və ayrıca yarış növü. Hərəkətlərin 3 qrupu ayırd edilir: yellənmələr və dairələr, hoppanmalar, ipi firlatmaqla və firlatmadan sıçrayışlar.

**- İRADİ TƏMRİNLƏR-** Yarış qaydala- ri ilə göstərilmiş kompozisiya və çətin- liyə görə elementlər nəzərə alınmaqla id- mançının özünün tərtib etdiyi təmrinlər.

**- KLASSİK TƏMRİNLƏR-** Ağırlıq- qaldırma üzrə yarış programına daxil edi- lən təmrinlər: dartma (şançı iki əllə dartma) və təkan (şanqa iki əllə təkan vermə).

**- KÖNDƏLƏN TİRDƏ TƏMRİN- LƏR-** İdman gimnastikasında (kişilər) coxnövçülük və ayrıca yarış növü. Müx- təlif çevrilmələr, dövrə vurmalar, böyük dövrələrin daxil olduğu dayaqda, sallan- mada, arxadan sallanmaqla və əks yapış- maqla, dönmələrsiz və dönmələrlə, elə- cə də müxtəlif uçub keçmələr və əlləri buraxmaqla və sallanma vəziyyətinə və ya dayaşa (uçub keçmələr) bağlı elemen- tərin daxil olduğu yellənmələr və dina- mik təmrinlər.

**- QOŞA TƏMRİNLƏR-** İki partnyor (2 kişi, 2 qadın, kişi və qadın) tərəfindən icra edilən idman akrobatikasına aid təmrinlər.

**- QRUPLA TƏMRİNLƏR-** 1. Bədii gimnastikada eyni vaxtda altı idmançı qadının bir cinsli (məs., 6 topa) və ya iki müxtəlif tip cisimlə (məs., 3 top və 3 halqa ilə) icra etdikləri yarış programı növü. 2. Məzmununa üçlüklərin (3 qadının) və dördlüklərin (4 kişinin) güc balanslı və voltijli təmrinlərin icrasının daxil edildiyi idman akrobatikası növü.

**- LENTLƏ TƏMRİNLƏR-** Bədii gim- nastikada coxnövçülük və ayrıca yarış

**TƏM**

növü. Lentlə hərəkətlərin iki qrupu ayırdılır: birinci - yellənmələr və dairələr (o cümlədən “ilanlar”, çərpələnglər, spiral-lar, səkkizliklər), ikinci - tullamalar. Gimnast qadının əlindəki lent fasiləsiz irəliləməlidir.

**MOTOSİKL DƏ TƏMRİNLƏR-** “Süni maneələr üzərindən sürmə”. Motosikldə oyun şəklində təmrinlər sistemi: “Çəllək”, “Səkkizlik”, “Qabaritli qapılar”, “Atlı”, “Qumbaraatan”, “İlancıq” “Yırğalanan körpü” (“Yelləncək”), “Koley körpü”, “Kross-kountri”, “Kim sakit (yavaş)”, “Tülkü” və ya “Əsirin ardınca qaćma”, “Yumurta ilə motosikldə”, “Hava şarını axtarma”, “Sulu stəkan”, “Tramplin”.

- **MÜTLƏQ TƏMRİNLƏR-** Bütün yarış iştirakçıları üçün eyni təmrinlər. İdman növü üzrə federasiyalar tərəfindən təsdiq edilir.

- **SƏRBƏST TƏMRİNLƏR-** İdman gimnastikasında çoxnövçülük və ayrıca yarış növü. Müxtəlif hərəkətlərdən məntiqi cəhətdən düzgün qurulmuş kombinasiyalar, statik vəziyyətlər, xoreoqrafik elementlər, kompozisiyanın tələblərinə cavab verən akrobatik hoppanmalar. Qadınlar musiqinin müşayiəti altında sərbəst təmrinləri icra edirlər.

- **STATİK TƏMRİNLƏR-** Müvazinəti saxlamaqla bağlı akrobatik təmrinlər qrupu. Bura daxildir: tarazlıqlar, şpatatlar, körpülər, dayaqlar və duruşlar.

- **TİRDƏ TƏMRİNLƏR-** İdman gimnastikasında (qadınlar) çoxnövçülük və ayrıca yarış növü. Müvazinəti saxlamaqla qısalılmış dayaqda təmrinlər. Bura müxtəlif keçirmələr, hoppanma-

**TƏN**

lar, dönmələr, rəqs elementləri, akrobatik elementlər (mayallaqlar, çevrilmələr, tullanmalar, dönmədən və dönməklə saltolar), həm də statik vəziyyətlər və güc elementləri daxildir.

- **TOPLA TƏMRİNLƏR-** Bədii gimnastikada çoxnövçülük və ayrıca yarış növü. Məşğələlər icra edilərkən statik vəziyyətlər, dayanmalar və pozalar qadağandır. Topla hərəkətlərin 4 qrupu ayırdılır: yellənmələr və gəzdirmələr (bir və iki əllə), keçirmələr, katlar (döşəmə üzrə və bədən üzrə), tullamalar (topu fırlatmaqla və fırlatmadan), atılıb geri alınmalar (bir dəfə və dəfələrlə).

- **TOPPUZLARLA (GÜRZLƏRLƏ) TƏMRİNLƏR-** Bədii gimnastikada çoxnövçülük və ayrıca yarış növü. İki toppuzla icra olunur. Toppuzlarla hərəkətlərin üç qrupu fərqləndirilir: yellənmələr və dairələr (o cümlədən “dəyirmanlar”), atmalar, katlar.

- **AVTOMOBİLİN FİQURLU İDARƏ EDİLMƏSİ ÜZRƏ TƏMRİNLƏR-** “Yırğalanan körpük”, “Çəlləklər”, “Klirens”, “Serpantin”, “Tynel qapılar”, “Qaranquş quyruğu”, “Bir stəkan su”, “Cərgəyə”, “Üç halqa”, “Alleya”, “Tir yol üzrə”, “Qaraj”, “Meydança”, “Arx kənarında”, “Divar yanında”, “Səki yanında”, “Ramkaya tərəf”, “Finiş”.

**TƏNƏFFÜS-** Oksigenin orqanizmə daxil olması, onun ağıciyərlərdən toxumala-ra daşınması, toxumalarda üzvi maddələrin oksidləşməsi və orqanizmdən karbon qazının xaric olunmasını təmin edən proseslərin yekunu.

- **DƏRİ TƏNƏFFÜSÜ-** Dəri vasitəsilə qazların diffuziya prosesi.

**TƏN**

- **DİAFRAQMAL TƏNƏFFÜS-** Əsasən diafrahma və qarın əzələlərinin yiğilması hesabına yerinə yetirilən tənəffüs.
- **XARİCİ TƏNƏFFÜS-** Ətraf mühitlə qan arasında qazların mübadiləsi.
- **İKİ AVARLAMAYA ÇATAN TƏNƏFFÜS-** Sinə üstə krol üzgüçülüyündə tənəffüsün çox təbii variansi. Bir nəfəsalma - nəfəsvermə üzgüçünün hərəkətlərinin tam dövrəsinə düz gəlir (qollarla iki avarlama).
- **SİNƏDƏN TƏNƏFFÜS-** Xarici və daxili qabırğalararası əzələlərin yiğilması ilə yerinə yetirilən nəfəsalma.
- **SÜNI TƏNƏFFÜS-** Ağciyərlərin havva və ya başqa qaz qarışığı ilə icbari ventilyasiya metodlarının məcmusu.
- **TOXUMA TƏNƏFFÜSÜ-** Orqanizmin toxumalarında oksidləşmə - bərpa proseslərinin məcmusu.
- TƏNZİMLƏMƏ-** Bütün bioloji sistemlərin öz fizioloji və bioloji parametrlərini daimi səviyyəsinə nisbətədə bərpa etmək və saxlamaq kimi fundamental xüsusiyəti.
- **ÖZÜNÜ PSIXİ TƏNZİMLƏMƏ-** İdmançının psixi vəziyyətini və hərəkətlərini optimallaşdırmaq məqsədilə özünə təsir etmə prosesi (yayınma, dəyişmə, özünü ruhlandırma, özünə əmlər, autogen məşqin müxtəlif modifikasiyaları, ideomotor məşq və s.).
- TƏRBİYƏ. FİZİKİ TƏRBİYƏ-** Hərəki vərdişlərin formalaşmasına, hərəki və psixi bacarığın (spesifik güc, sürət, koordinasiyalı döyümlülük, çeviklik, iradi keyfiyyətlər və s.) inkişafına yönəlmış pedaqoji proses.
- **ADAPTİV BƏDƏN TƏRBİYƏSİ-**

**TƏR**

- Əllillərin iş bacarığının yüksəldilməsi, əməyə və idman təmayülünə hazırlıq məqsədilə istifadə edilən orqanların və hərəki - dayaq aparatının funksional vəziyyətinə uyğunlaşmış fiziki mədəniyyətin müxtəlif formaları.
- **FİZİKİ KEYFİYYƏTLƏRİN TƏRBİYƏSİ-** Cəldliyin, qüvvənin, döyümlülüyün, çevikliyin, hərəkətlərin koordinasiyasının tərbiyəsi və təkmilləşməsinə yönəlmüş pedaqoji proses.
- **MƏNƏVİ TƏRBİYƏ-** Ümumbəşəri mənəvi dəyərlər haqqında anlayışların formalaşmasına, həyatda və idman fəaliyyətində lazım olan xarakterin, məsuliyyət, düzlük, zəhmətsevərlik, kollektivçilik və s. kimi əxlaqi cizgilərin yaranması və təkmilləşməsinə, idman etikası normalarının mənimsənilməsinə yönəlmüş psixoloji-pedaqoji proses.
- TƏRƏF. ÜZ TƏRƏF-** Sıradə idmançıların üzünən yönəldiyi tərəf.
- TİYƏNİN DAL TƏRƏFI-** Sablyanın tiyəsinin üçdə bir hissəsinə bərabər küpünün zərbələr endirmək üçün nəzərdə tutulmuş iti ön tərəfi.
- **KÜLƏKDÖYƏN TƏRƏF-** Gəmiyə, cismə tərəf əsən külək.
- **KÜLƏK TUTMAYAN (DALDA) TƏRƏF-** Küləyin gəmidən, cisimdən əsdiyi tərəf.
- RAKETKANIN TƏRƏFI-**
- **RAKETKANIN TUTULAN TƏRƏFI-** Stolüstü tennisdə oyunçunun ovcunun davamı kimi racketkanın tərəfi.
- **RAKETKANIN DAL (ARXA) TƏRƏFI-** Stolüstü tennis racketkasını tutan əlin dal tərəfinin davamı olan racketka tərəfi.
- TƏRKİB. BUZUN DONDURULMA-**

**TƏR**

**SI ÜÇÜN TƏRKİB-** Buzun təbii dondurulması üçün süni kirşə-bobsley traslarında istifadə olunan qarla suyun qarışığı.

**HEYƏT. ƏVƏZEDİCİ HEYƏT-** idman oyunlarında komandanın ehtiyat (ikinci) heyəti.

**- KOMANDA HEYƏTİ-** Yarışlar haqqında müəyyən qaydalar və əsasnamə ilə komandanın ümumi sayı və onun ayrı-ayrı qruplarının, həmcinin komandanadakı idmançıların şəxsi siyahısı.

**TƏRLİK (YƏHƏRALTI)-** At ləvazimatı detalı, yəhər ölçüsündə biçilmiş keçə. Atın beli zədələnməsin deyə yəhərin altından qoyulur.

**TƏRTİB. CÜTLÜYÜN TƏRTİBİ-** Yarışlarda döyüşlərin, tutuşmaların keçirilməsi üçün idmançıların cütlüklərə bölgüsdürülməsi (çəki kateqoriyaları nəzərə alınmaqla). Cütlüklərin tərtibi qaydası yarışların keçirilmə üsulundan asılı olaraq ciddi müəyyənləşdirilir. Bu, yarışın katibi və baş hakiminin vəzifəsinə daxildir.

**TƏRZ. GƏZMƏ TƏRZİ-** Bu və ya digər fiqrçuya aid olan hansısa hərəkətlərin, üsulların, xarakterik çizgilərin icra edilmə xüsusiyətlərinin məcmusu.

**TƏSDİQ. REKORDUN TƏSDİQİ-** İdman nəticəsinin rekord kimi müvafiq idman federasiyası tərəfindən rəsmi tənimsi. Rekordun təsdiqi onun qeydiyyatından qabaqca olur.

**“TƏSƏLLİVERİCİ” QRUP-** Qol gülləşində iki məglubiyyətə uğramış idmançı təsəlliverici qrupa keçirilir, burada qələbə qazanarsa, yarımfinala çıxır; məğlub olduğu təqdirdə isə ümu-

**TƏS**

miyyətlə yarışdan çıxarıılır.

**TƏSHİH. ATƏŞİN TƏSHİHİ-** Orta düşmə nöqtəsi qarışq salınarsa, atıcılıq silahının nişanalma mexanizminə düzəlis olunur.

**TƏSİR-** Konkret şəraitdə müəyyən hərəki məsələlərin həllinə yönəlmış, bir-birinə bağlı texniki üsulların (iki və da-ha çox) fasiləsiz icrası.

**- ALDADICI TƏSİR- bax. Fint.**

**- MİNİCİNİN CİLOVLA TƏSİRİ-** Hərəkət sürətinin və atın öz yoluna düzgün qoyulmasının nizamlanması.

**- MİNİCİNİN MAHMIZLA TƏSİRİ-** Atı cilova irəli çəkmək və dalını yan hərəkətlərə tərəf götürmək üçün minicinin təsiri.

**- BƏDİİ TƏSİR-** Fiqrıstin çıxışlarında bədii vasitələrin bütün kompleksi - artistlik, hərəkətlərin fərdi plastikası, sürüşmə manerası, obraz yaratmaq bacarığı, məlahətli icra hakimlərdə və tamaşaçılarda xoş təəssürat yaradan təsir. Qiymətin artistliyə görə meyari.

**- EKSPROMT TƏSİR-** Qılıncoynadanın baş verən şəraitdə gözlənilmədən icra etdiyi hərəkəti.

**- HÜCUM TƏSİRİ-** Qılıncoynadanın taktiki məqsədlə rəqibə zərbə (sancma) endirmə hərəkəti.

**- İÇƏRIDƏN TƏSİR-** Güləşçinin rəqibin bədəninin hissələri arasına əlləri və ya ayaqlarının hərəkəti ilə təsiri.

**- İKİNCİ NİYYƏT TƏSİRİ-** Qılıncoynatmadə fasiləsiz döyüşün gedisində rəqibə taktiki doğruluq və ya müvəqqəti üstünlük verib sonradan onları ələ keçirmək hərəkəti.

**- İLK NİYYƏT TƏSİRİ-** Qılıncoynat-

**TƏS****TƏS**

ma zamanı döyüşün gedişində rəqibə tak-tiki və müvəqqəti haqlılıq vermədən təsir.

- **QABAQCADAN DÜŞÜNÜLMÜŞ TƏSİR-** Qılıncoynadanın icraya əvvəlcədən nəzərdə tutduğu hərəkəti.

- **QƏFİL DÜŞÜNÜLMÜŞ TƏSİR-** Qılıncoynadanın başlangıç fazada qabaqcadan düşündüyü və qəfildən tamaqladığı hərəkəti.

- **MİNİCİNİN ATA TƏSİRİ-** Minicinin atı idarəetmə üsulunun tətbiqi. Təsir yalnız mahmız, cilov, gövdə ilə, təsadüfi hallarda qamçı ilə yerinə yetirilir. Minici şallaqdan istifada etmir, şallağı yalnız məşqçi işlədə bilər.

- **OYUN TƏSİRİ-** İdman oyunlarında hərəkətin həyata keçirilməsində nəzərdə tutulan məqsəd və nəticələrin, vəsi-tələr baxımından onların mümkün reaksiyalarını hesaba alan partnyora və rəqibə səmtlənmiş təsir.

- **SEÇİMLİ TƏSİR-** Qılıncoynadanın iki və ya bir neçə müdafiə və hücum varian-tından ibarət mürəkkəb dizyunktiv reaksiyaların təzahürünə əsaslanan hərəkəti.

- **SƏRTLƏŞDİRİLMİŞ TƏSİR-** Qılıncoynadanın batmana, tutmaya, müdafiə hərəkətlərinə, fintlərə istiqamətlə-nən, irəlicədən müəyyən edilmiş hücumu tamamlamaqla sadə reaksiyaların tezliyi-nə əsaslanan hərəkəti.

- **SİLAHA TƏSİR-** Qılıncoynatma dö-yüşündə rəqibin silahını tərpətmək və ya onu zərbə sahəsi hüdudundan çıxarmaq məqsədilə icra edilən batman, ya-pışma və düyünləmə.

- **SONRAKİ TƏSİR-** Dəyişməni doğu-ran amili aradan qaldırından sonra orqa-nizmin funksional halının davamlı də-

yışməsi.

- **TAKTİKİ HAQLILIQLA TƏSİR-**

Qılıncoynatma üzrə yarış qaydalarına gör-rə döyüsdə eyni vaxtda hücum, cavab, əkscavab, birbaşa əllə həmlə və zərbələr endirmeklə üstünlük qazanmaq.

- **YALAN TƏSİR-** Qılıncoynadanın zərbə (sancma) vurmaq məqsədi olmadan taktiki informasiya almaq üçün tətbiq et-diyi təsir.

**TƏSNİFAT**

- **BUYERLƏRİN TƏSNİFATI-** Kütlə və ölçülərindən asılı olaraq buyerlərin dərəcələrə bölünməsi. Buyer idmanı üzrə yarışların nizamnaməsi buyerlərin milli (sərbəst) və beynəlxalq dərəcələrə bölünməsini nəzərdə tutur. Buyerlərin sərbəst dərəcələri yelkənlərin konstruk-siyasından asılı olaraq 2 qrupa bölünür: “A”-yumşaq kətanlı; “B”-sərt və yarımsərt kətanlı. Beynəlxalq dərəcəli buyerlər - “Monotip - XV” və “DN”-lərdir.

- **DÜNYA TƏSNİFATI-** İdmançıların böyük beynəlxalq turnirlərdə iştirak et-mə nəticələrinə görə bölgüsü. Həmçi-nin **BAX- REYTİNQ**.

- **İDMAN NÖVLƏRİNİN TƏSNİFA-TI-** Fiziki tərbiyə nəzəriyyəsində idman növləri aşağıdakı qruplara bölünür: 1) yarış predmetinin xüsusiyyətlərinə görə; 2) hərəkət fəallığının xarakterinə görə; 3) Olimpiya oyunlarının programına mü-nasibətə görə; 4) əmək fəaliyyətinə ha-zırlıq təminatına görə.

- **NATAMAM TƏSNİFAT-** Rallinin hər dövrəsinin qurtarması üzrə elan edi-lən təsnifat.

- **VAHİD İDMAN TƏSNİFATI-** İd-mançını idman dərəcəsi və ya idman

**TƏS**

adı ilə təltif etməyə imkan verən normativ və tələbat məcmusu.

**- YELKƏN GƏMİLƏRİNİN TƏSNİFATI-** Yaxtların ölçüləri və gövdəsinin xarakteristikasına, hərəkət keyfiyyəti və üzmə qabiliyyətinə görə bölgüsü. Təsnifat yelkən yürüşlərində idman nailiyyətlərinin müqayisəetmə imkanlarını təmin edir.

**TƏŞƏBBÜS-** İdmançının bəzi idman növlərində müəyyən saya qədər təkrar olunan çıxışı. Təşəbbüslerin sayı yarış qaydaları və onların rəqlamenti ilə (ilkin, əsas və final yarışı) müəyyənləşir. Təşəbbüs hakimlər tərəfindən sayıla da bilər, sayılmaya da (yarış qaydalarının pozulması ilə əlaqədar).

**- DÖYÜŞ TƏŞƏBBÜSÜ-** Təkbətək görüşü başlayan, elecə də döyüsdə həkimlik edənlərin analizi zamanı taktiki haqlılığı olan qılinc coynadanın üstünlüyü.

**- OYUN TƏŞƏBBÜSÜ-** Oyunu aparmaqda rəqibə öz taktika və üslubunu qəbul etdirmə və onu kəskin situasiyalarda qabaqlama.

**TƏŞƏBBÜS (2)-** Şahmat və dama oyunlarında rəqibə konkret təhlükə yaratmağa, onu öz mövqeyindən sıxışdırıb çıxarmağa, fiqurlarının və ya damalarının mütəhərrikliyini məhdudlaşdırmağa yönəlmış fəallıq göstərmək; oyun planını seçməkdə böyük sayda imkanların olması.

**- REKORD TƏŞƏBBÜSÜ-** Pauerliftinq və ağırlıqqaldırma üzrə istənilən yarışda dördüncü təşəbbüs iştirakçıya rekord müəyyən etməyə hüquq verir. Bu yarışlarda üçnövçülüyün cəmi hesaba alınmır.

**TƏŞƏBBÜSKARLIQ-** İdmançının müstəqil qərar qəbul etmək, məşq və yarış

**TƏZ**

prosesində hansısa bir fəaliyyətdə rəhbərlikdici rolü öz üzərinə götürmək bacarığında meydana çıxan iradi keyfiyyət.

**TƏŞKİLAT. İDMAN TƏŞKİLATI -** Bədən tərbiyəsi və idman üzrə (komitə, departament, federasiya, idman klubu, idman cəmiyyəti və s.) dövlətə məxsus və ya ictimai birlik.

**TƏŞKİLATÇI-** Yarışlar haqqında nizamnaməni nəşr etdirən, yarışı hazırlayan və keçirən təşkilat.

**TƏTİK-** Atıcılıq silahının detali. Onu sıxarkən buraxıcı mexanizm hərəkətə gəlir.

**TƏZİM-** Şərq təkmübarizlik növlərində salamlaşma mərasimi. Ayaq üstə və ya diz çökərək icra olunur.

**TƏZYİQ**

**- ATMOSFER TƏZYİQİ-** 760 mm hündürlükdə civə sütununu tarazlaşdırıran, dəniz səviyyəsində 1 sm-ə 1,033 kq yük düşən, yer kürəsini əhatə edən hava qatının onun səthinə olan təzyiqi. Hündürlükdə azalır. Eyni hündürlüklərdə atmosfer təzyiqi yüksək genişlikdən alçağa düşdükdə artır və isti vaxtda soyuq vaxta nisbətən o, adətən yüksək olur.

**- GÜC TƏZYİQİ-** Kontaktlı komandaçı idman oyunlarında rəqiblər üzrində fiziki hazırlıqda (sürətdə, güc və dözümlülükdə) daimi və ya vaxtaşırı istifadə edilən üstünlük.

**- QAN TƏZYİQİ** -Damar sistemində qanın hərəkətinə səbəb olan, ürək tərəfindən yaradılan qüvvəyə qan təzyiqi deyilir. Damarlarda qan təzyiqi damar sisteminin müxtəlif şöbələrində olan təzyiq fərqi ilə təyin olunur. Damarlarda təzyiq daimi deyil. Ürək fəaliyyətinin fazaları ilə əlaqədar dəyişir. Hər nəbz vurğusun-

**TƏZ**

da maksimal, minimal, orta və arterial kimi dörd cür təzyiq müşahidə olunur.

**- PARSİAL TƏZYİQ-** Qaz qatışığının ayrıca komponentinin təzyiqi, bütün qatışığın həcmini təşkil edən təzyiq. Ok-sigenin və nəfəs alınan havada karbon qazının parzial təzyiqi xüsusi əhəmiyyətə malikdir.

**- SİNƏDAXİLİ TƏZYİQ-** Normada mənfi təzyiq plevra boşluğununda olan qan təzyiqidir. Damarlarda qanın hidrodinamik təzyiqi ürəyin işi və damarların divarlarının müqaviməti ilə şərtləşir, ürək-damar sisteminin fəaliyyətini səciyyələndirir.

**TXEKVONDO-** Beynəlxalq fedəri-siya tərəfindən yayılan güləşmə varianta. Yarışlar, əsasən sparrinq üzrə tam kontaktda keçirilir: texniki üsulların 90%-i ayaqlarla yerinə yetirilir; qurşaqdan aşağı bütün zərbələr qadağandır; əllərlə başa zərbə vurmağa icazə verilmir. İdmançılar qorunmaq üçün bədənlərinə xüsusi jilet, baldırlarına və bazuönünlərinə sıpər, başlarına çanaq- şlem geyinirlər. Qələbə hakimlərin qiymətləndirməsinə görə və ya nokaut zamanı verilir. Olimpiya idmanı növüdür.

**TIXAC-** Patronda seçməni (qırmanı) və ya güllələrdən barıtı ayıran, keçədən, kartondan, polietilendən hazırlanmış ara qat.

**TİL- 1.** Qolf üçün meydanda (adətən, azca qaldırılmış) hər çalaya (çuxura) oyunun başlandığı meydança. **2.** Hər çalaya ilk zərbəni yerinə yetirmək üçün topu qoymağa icazə verilən ağaç və ya plastmas altlıq.

**TİL. DAĞIN TİLİ-** Dağın əsas qılıcından keçən və ikinci dərəcəli yamaclarla yaranan zirvə hissəsinin qısa yali.

**TİR**

**KONKİNİN TİLİ-** İdmançının hərəkətverici dayaq yaradaraq fiqurlu gəzişmədə sürüşərkən buz üstündə birbaşa və ya döngəli qaçışda dirəndiyi konkinin xarici və ya daxili tilinin kənarı.

**TİP**

**- ALİ SİNİR FƏALİYYƏTİ TİPI-** Individuumun davranışını və bəzi funksiyalarını müəyyənləşdirən əsəb sisteminin anadangəlmə və sonradan qazanılmış xüsusiyyətlərinin məcmusu. Əsəb sisteminin üç əsas xüsusiyyətinin (hərəkətə gətirmə və dayandırma proseslərinin qüvvəsi, onların tarazlaşdırılma və mütəhərrikliyi) müxtəlif kombinasiyalarının uyğunlaşmasına görə ali əsəb fəaliyyətinin 4 tipini ayırdırlar: güclü tarazlaşdırılmamış, güclü tarazlaşdırılmış inersiya-li, güclü tarazlaşdırılmış mütəhərrik və zəif ali sinir fəaliyyəti. Temperamentlər haqqındaki nəzəriyyəyə əsasən bu, müvafiq olaraq xolerik, fleqmatik, sanqvinik və melanxolik tipə uyğundur.

**- YELKƏN TƏCHİZATI TİPI-** Yaxtlar əsas yelkənlərinin forma və miqdarı ilə, dorların sayı və yerləşdirilməsi, həmçinin ölçülərinin nisbəti ilə müəyyənləşir.

**TİR-** 1.Əllə işlədilən odlu və pnevmatik silahlardan hədəfə atəş açmaq üçün tikili. Tırılar açıq, yarıacıq və üstü örtülü olur. Atış meydanının tərkib hissəsi və ayrıca tikili də ola bilir. 2. Kişi gimnastikasında əsas alətlərdən biri. Troslarla 250 sm hündürlükdə metal dayaqlara üfüqi bərkidilmiş və çəkilib uzadılmış 28 mm diametrində, 240 sm uzunluğunda dairəvi polad ştanq (qrif). 3. Köməkçi gimnastik alətlərin (nərdivanlar, divarlar) hissəsi - dairəvi və oval kəsikli ağaç mil.

**TİR**

**- KONKİNİN TİRİ-** Konkilerin bütün tiplerinin alt sərhədində buz üstündə sürüşməni həyata keçirən əsas detal. Tir xüsusi poladdan hazırlanır. Müxtəlif tipli konkiler müxtəlif konfiqurasiyalı əyrlilik və enlilik xasdır.

**- GƏMİ TİRİ-** Gəmi gövdəsinin alt hissəsinin əsasını təşkil edən və gövdə uzununa qoyulan dirək (tir).

**- İTƏLƏNMƏK ÜÇÜN KİÇİK TİR-** Qaçıcı qaçış cığırında qazılıb basdırılmış xüsusi lövhə üzərindən yarış qaydasına uyğun olaraq uzununa və üç təkanla tullanır. Eni 20 sm, uzunu 120 sm olan dirək (tir).

**- KİL TİRİ-** Qayıq konstruksiyasının bütün daşıyıcı elementlərinin yaratdığı simmetriyanın oxu uzunu qayıqın dibi üzrə keçən tir.

**- MÜVAZİNƏT TİRİ-** Qadınlar arasında keçirilən idman gimnastikasının əsas alətlər komplektindən biri. Uzunluğu 5 m, hündürlüyü 16 sm, eni (alt və üst yasti hissələrində) 10 sm olmaqla iki xüsusi dayaq üzərində üfüqi yerləşdirilmiş, çəlləyə oxşayan tir. Müvazinət tırının üst səthinin hündürlüyü döşəmədən 120 sm -dir.

**- YANALMA TİRİ-** Gəmi gövdəsinin uzununa möhkəmliliyini artırmaq, eləcə də göyərtə döşəməsinin dayağı üçün tir. Forştevendən (gəminin burun hissəsi) transa (ortasına) qədər bort boyunca qu-rulur və şpanqoutların üst uclarından örtüyə bərkidilir. Örtük zərbələrdən qorunmaq üçün bəzən gövdənin bayır tərəfində quraşdırılır.

**TİRCİK-** Skamya təkərçiyi üçün istiqamətləndirici novcuq-akademik qayıqçının mütəhərrik oturacağı. Adətən

**TİR**

yüngül metal qatışığından hazırlanır. Qayıqın dalma əyləmli olur ki, bu da idmançıya növbəti avarlamaya hazırlıq zamanı qruplaşaraq qayıqın arxa hissəsinə yaxınlaşmaqdə əlverişli sayılır.

**TİRLƏR (QOLLAR)-** 1. Kişiər üçün paralel qollar. Oval formalı (41x51 mm), uzunu 350 sm olan iki paralel ağac və ya plastik şüvül - hər biri şarnirlə birləşdirilmiş iki fırlanğıc 50 sm məsafədə iki dayağın ucundan metal ramaya tərpənməz taxılır. Qollar arasındaki məsafə fırlanğıc hesabına 42 sm-dən 60 sm-ə qədər dəyişə bilir. Qollar döşəmədən 175 sm hündürlükdə yerləşir.

**TİRLƏR- 2.** Müəyyən hündürlük və endə qoyulmuş iki paralel şüvüldən ibarət manəə. Müxtəlif hündürlüklü ola bilir. At idmanı yarışlarında manəə kimi aradan qaldırılmaq üçün tətbiq edilir.

**- MÜXTƏLİF ENLİ TİRLƏR-** Əllərin və böyük döş əzələlərinin aşağı hissələrinin inkişafı üçün bodibildinq və pauerliftinqdə tətbiq edilən trenajor qurğusu; təqribən 15-25 dərəcə bucaq altında ayrılan şüvüllər standart paralel tirləri xatırladır. Dayaq verməkdə sıxımların bütün mümkün növləri üçün istifadə olunur.

**- QADINLAR ÜÇÜN MÜXTƏLİF HÜNDÜRLÜKLÜ TİRLƏR (QOLLAR)-** Oval formalı (42x48 mm), 350 sm uzunluqda, müxtəlif hündürlüklü (230 və 150 sm) iki dayaga şarnirlərlə bərkidilmiş iki paralel ağac və ya tros sistemli plastik şüvül, çəkilib möhkəmləndirilmiş dayaqlar döşəməyə bərkidilir. Onların paralelliyini saxlamaqla xüsusi mexanizmlə qollar arasındaki məsafəni

**TİT****TOD**

dəyişdirmək olur.

**TİTRƏYİŞ. ÜZGÜCÜNÜN BƏDƏNİ****BOYUNCA GÖVDƏSİNİN TİTRƏ-**

**YİŞİ-** Krol üsulu ilə sinə üstündə və arxası üstdə üzərkən üzgütün gövdəsi hər tərəfə orta hesabla bədəni boyunca 30-35 dərəcə sola və sağa çevirilir. Bu hərəkətlər əllərlə avarçəkməni gücləndirir, onu optimal trayektoriya üzrə icra etməyə, əlləri sudan minimal müqavimətlə su üstünə çıxarmağa kömək göstərir, üzgütün gövdəsi avarçəkmə hərəkətlərində fəal iştiraka cəlb olunur.

**TİYƏ-** İdman qılıncoynatmasında soyuq silahın batan (rapira, spaqa) və kəsən -sancan (sablya) hissəsi.

**- ELEKTRORAPİRANIN TİYƏSİ-**

Uzunluğu 90 sm-dən çox olmamaqla düzbucaqlı, batan tərəfinin boyu uzunu elektrik şəbəkəsi üçün novu və kontakt ucluğu olan soyuq idman silahının hissəsi.

**- ELEKTROSPAQANIN TİYƏSİ-**

Uzunluğu 90 sm-dən çox olmamaqla üçbucaqlı, batan tərəfinin boyu uzunu elektrik şəbəkəsi üçün novu və üst tilində kontakt ucluğu olan soyuq idman silahının hissəsi.

**- KONKİNİN TİYƏSİ-** Konkidə sürüşmənin həyata keçirildiyi dayaq hissə. Xüsusi dəzgahın köməyi ilə itilənir.

**- SABLYANIN TİYƏSİ-** Uzunluğu 88 sm-dən çox olmamaqla düzbucaqlı, kəsici, əyilmiş ucunda başçıq olan soyuq idman silahının hissəsi.

**TİYƏNİN QUYRUĞU-** Bax.Tiyənin mili.

**“TO” (AVTOMOBİLƏ TEXNİKİ XİDMƏT)-** Avtomobilə xidmət etmə və istismar vəziyyətini yoxlama.

**TOBİ-QERİ-** Karatedoda hoppanaraqayaqlarla icra edilən zərbə.

**TOBOQQAN-** Qarlı dağlardan enmək üçün, ucları qabaqdən qatlanmış lövhələrdən ibarət tırsız kirşə. Yükləri dağlardan endirmək və əyləncə üçündür. Toboqqanda dağlardan enmə üzrə rəsmi idman yarışları keçirilmir.

**TODES-** Konkilərdə qoşa fiqurlu gəzişmədə yerinə yetirilən elementdir ki, icrası zamanı partnyor “pərgar” vəziyyətində olur, sərbəst ayağının burnu buza toxunur. Partnyor qadının bədəni əyilmiş olur, konkisi aydın ifadə olunan tili üzərində dayanır, bu mövqedə qadın partnyorun ətrafında spiral çizir. Fiqurçu qadın sərbəst ayağı, əli və ya başı ilə buza toxunmamalıdır. Todesi icra edərkən partnyorların əlləri son dərəcə gərilir. İdmançılar heç olmazsa, bir dövrə etməlidirlər. Bu zaman sayılmış partnyorun “pərgar” mövqeyinin qeydə alınması məqamından partnyor qadını yuxarı qaldırıldığı məqamın başlanmasına qədər yerinə yetirilməlidir.

**- ARXAYA-DAXİLƏ TODES-** Todesin bir variantı olub icra zamanı partnyor qadın partnyorunun ətrafında konkinin daxili tilində aydın ifadə olunan arxaya gedişlə螺旋 çizir. Partnyor qadının gövdəsinin, sərbəst ayağının, əlinin, başının vəziyyəti ilə bağlı müxtəlif icra variantları mövcuddur. Partnyor “pərgar” vəziyyətində olmalıdır.

**- ARXAYA-XARİCƏ TODES-** Todesin bir variantı olub icrası zamanı partnyor qadın partnyorunun ətrafında konkinin xarici tilində arxaya gedişlə aydın ifadə olunan spiral çizir. Partnyor “pər-

**TOD**

gar” vəziyyətində olmalıdır.

**- İRƏLİ-DAXİLƏ TODES-** Todesin bir variantı olub icra zamanı partnyor qadın irəli gedişlə konkinin daxili tilində partnyorunun ətrafında aydın ifadə olunan spiral çizir. Partnyor qadının sərbəst ayağının vəziyyəti ixtiyaridir. Partnyor “pərgar” vəziyyətdə olmalıdır.

**- İRƏLİ-XARİCƏ TODES-** Todesin bir variantı olub icrası zamanı partnyor qadın irəli gedişlə partnyorunun ətrafında konkinin xarici tilində aydın ifadə olunan spiral çizir. Partnyor “pərgar” vəziyyətində olmalıdır. Proqramlarda çox az-az təsadüf edilir.

**TOXUMA-** Orqanizmin quruluş, funksiya və inkişaf ümumiliyində birləşmiş hüceyrəli və hüceyrəsiz quruluş sistemi. Toxumaların dörd - birləşdirici, əsəb, əzələ və epitelial növləri ayırdılır.

**- BİRLƏŞDİRİCİ TOXUMA-** Orqanizmin dayaq, trofik və qoruyucu funksiyalarını icra edən toxuma. Funksiyalarından asılı olaraq hüceyrənin tərkibi, tipi və hüceyrələrarası struktur xüsusiyyətləri bölünür: xüsusi birləşdirici toxumaya, yəni sümük və qığırdağa, eləcə də retikulyar, yağlı və piqment hüceyrələri ilə zəngin toxumalara. Birləşdirici toxuma qan və limfa ilə birlikdə toxumaların daxili mühit sistemində daxildir.

**- ƏZƏLƏ TOXUMASI-** Əzələlərin əsas kütləsini təşkil edir və yiğılma funksiyasını həyata keçirir. Kondelən zolaqlı əzələ toxumasını (skelet və ürək əzələləri) və daxili orqanların selikli qışasının tərkibinə daxil olan hamar əzələ toxumasını ayıır. Əzələ toxumasının

**TON**

xüsusi çəkisi yaxşı təlim görmüş idmançıının mühüm göstəricisidir.

**- PİYLİ TOXUMA-** Energetik, plastik və istilik keçirməyən funksiyaları yerinə yetirən birləşdirici toxuma variantı; sıtoplazmada yağlı qoşulmaları saxlayan hüceyrələrdən ibarətdir; dəri altında (yağlı təbəqə) yerləşir. Orqanizmdə yağlı toxumanın xüsusi çəkisi idmançının yaxşı məşq görmə səviyyəsinin mühüm göstəricisidir.

**- SİNİR TOXUMASI-** Orqanizmin əsəb və qılıal hüceyrələrinin kompleksi. Əsəb toxuması əsəb sisteminin əsas struktur funksional elementidir. Orqanizmdə toxuma və orqanların əlaqəsini həyata keçirir. **“TOKETA!”**- Cüdo güləşməsində hakim termini olub saxlama vaxtinin qurtarmasına verilən siqnaldır. İşarə-siqnal o halda verilir ki, rəqib saxlamada uğurlu müdafiə tətbiq edir.

**TOQQUŞMA-** Qılıncoynatmadada idmançıların yaxın döyüsdə gövdə və ya silahlı əllə bir-birinə toxunması.

**TOLERANTLIQ-** Şəxsiyyətin müxtəlif fikirlərə, rəylərə, xarici təsirlərə, arzu edilməyən mənfi emosional amillərə münasibəti, o cümlədən yarış mübarizəsi ilə bağlı döyümlülükdə özünü göstərən xüsusiyyəti.

**TOMBUY-** Gəmini lövbərə qoymamışdan əvvəl lövbər trentinə buyrepin köməyi ilə bərkidilmiş açıq rəngli taxta, metal və ya mantar üzgəc. Tombuy lövbərin olduğu yeri göstərir.

**TONUS-** Həyati aktivlik, həyat fəaliyyəti.

**- ƏZƏLƏ TONUSU-** Əzələnin uzunmüddətli, yorulmaqla müşayiət olun-

**TON**

mayan, mərkəzi sinir sistemindən daimi impulsasiya ilə şərtləşən oyanma.

- **DAMAR TONUSU-** Qanın təzyiqini saxlayan damar divarının saya (hamar) əzələlərinin uzun müddətli yığıılması.

**TOP (1)**-Şahmat fiqurlarından biri. Fəal hərəkət edir və rəqibin fiqurlarını üfüqi və vertikal xətlər üzrə bütün tərəflərdə və mümkün olan istənilən məsafədə vurur. Gütünə görə, təxminən yüngül fiqurla üstə gəl iki-üç piyadaya bərabərdir. Qısalılmış işarəsi T-dir.

**TOP (2).**

- **BASKETBOL TOPU-** İçərisinə hava ilə doldurulmuş rezin kamera qoyulmuş dəri və ya sintetik örtüklü top. Topun çevrəsi 75-78 sm, kütləsi 600-650 q olur.

- **BEYSBOL TOPU-** Rezin örtüklü mantardan hazırlanmış bərk özəkli, çoxlaylı top. Topun çevrəsi 23 sm, kütləsi 150-160 q-dir.

- **ÇİMƏRLİK VOLEYBOLU TOPU-** İçərisinə parlaq rəngli rezin kamera qoyulmuş, dəridən və ya su keçirməyən digər materialdan hazırlanmış kürə şəkilli top. Çevrəsi 65-67 sm, kütləsi 260-280 q-dir. Havanın daxili təzyiqi 171-dən 221 millibara bərabərdir (adi voleybol topu üçün olandan iki dəfə az).

- **DOLDURMA (BASMA) TOP-** Dəniz otu, ağac qabığı, lif və ya pambıq doldurulmuş dairəvi dəri örtük. Diametri 30-42 sm, kütləsi 1-5 kq. Daxiliyənə ağırlaşdırılmış əşyalar da yerləşdirilə bilir. İdmanın müxtəlif növlərində məşq aləti kimi tətbiq edilir.

- **FUTBOL TOPU-** İçərisinə hava ilə doldurulmuş rezin kamera qoyulmuş, dəridən və ya sintetik örtükdən ibarət top.

**TOP**

Çevrəsi 68-71sm, kütləsi 396-453 q-dir.

- **FUTZAL TOPU-** Dəridən və ya başqa yol verilə bilən materiallardan hazırlanmış kürə şəkilli top. Çevrəsi 53-55 sm, kütləsi 470-500 q-dir. Qadınlar və gənclər üçün top kiçik ölçü və kütlədə olur. Topa tələbat: 2 m hündürlükdən düşən zaman birinci sıçrayış 30 sm-i, ikinci sıçrayış 10 sm-i aşmamalıdır.

- **“İTİ SÜRƏTLİ TOP”-** Beysbolda pitçerin repertuarında ən mühüm ötürmə. Topu çəp xətt ucuşu ilə atma.

- **HƏNDBOL TOPU-** İçərisinə hava ilə doldurulmuş rezin kamera qoyulmuş, dəridən və ya sintetik örtükdən ibarət top. Kişi komandaların oyunu üçün çevrəsi 58-60 sm, kütləsi 425-475 q, qadın komandaların oyunu üçün çevrəsi müvafiq olaraq 54-56 sm, kütləsi 325-400 q olur.

- **QOLF ÜÇÜN TOP-** Cox halda serlin material örtükdən və ənənəvi olaraq polibudiendən (kauçuk növü) hazırlanmış nüvədən ibarət şar. Həm də daha mürəkkəb daxili quruluşu olan üç komponentli və çox komponentli toplar tətbiq edilir. Tam dairəvi topun çəkisi 50,4 q-dan artıq olmur və diametri 1,68 dyümdən (təxminən 4,26 sm) az olma yaraq hazırlanır.

- **MİNİ-FUTBOL ÜÇÜN TOP-** İçərisinə hava ilə doldurulmuş rezin kamera qoyulmuş dəri və ya sintetik örtükdən ibarət kürə şəkilli top. Çevrəsi 62-66 sm, kütləsi 390-430 q-dir.

- **MÜBAHİSƏLİ TOP-** İdman oyunlarında (futbol, topla hokkey, ot üstündə hokkey) topun müxtəlif komandaların iki oyuncusundan meydandan kənara çıxarkən, qarşılıqlı pozğunluqlar baş ve-

**TOP**

rərkən və s. kimi vəziyyətlərdən sonra hakimin oyunu yenidən başlaması. Həkim topu oyuna elə daxil edir ki, hər iki komandanın oyunçularının oynaması üçün eyni imkanı olur. **Bax-** həmçinin **MÜBAHİSƏLİ ATMA**.

**- OT ÜSTÜNDƏ HOKKEY ÜÇÜN TOP-** Özəyi (içi) mantardan olan, ağı dəri ilə hörülmüş top. Çevrəsi 22,40-23,50 sm, kütləsi 156-163 q-dır.

**- TOPLA HOKKEY ÜÇÜN TOP-** Üstdən kələ-kötür plastika ilə örtülmüş kauçuk, dəri və ya mantar top. Diametri 6 sm, kütləsi 58-62 q-dır. Parlaq rənglə boyanır.

**- REQBİ ÜÇÜN TOP-** İçərisinə hava ilə doldurulmuş rezin kamerası qoyulmuş dəri və ya sintetik örtükdən ibarət yumurta şəkilli (oval) top. Topun uzunluğu 28-30 sm, böyük perimetri 76-79 sm, kiçik perimetri 56-62 sm, kütləsi 400-440 q-dır.

**- STOLÜSTÜ TENNİS ÜÇÜN TOP-**

Tutqun selluloid, oxşar ağı və ya sarı rəngli plastmasdan hazırlanmış kürəcik. Topun diametri 38 mm, kütləsi 2,5 q-dır.

**- SU POLOSU ÜÇÜN TOP-** İçərisinə hava ilə doldurulmuş rezin kamerası qoyulmuş, dəridən və ya sintetik örtükdən (relief şəkilsiz) ibarət su keçirməyən top. Çevrəsi 68-71 sm, kütləsi 400-450 q-dır.

**- TENNİS TOPU-** Diametri 6,51+-0,16 sm, kütləsi 57,6+-0,9 q, ağı və ya sarı rəngli mahudla örtülmüş rezin balon. Top 2,54 m hündürlükdən sementlənmiş düz səthə düşəndə 1,35-dən 1,47 m qədər hündürlüyü sıçramalıdır.

**TENNİS “TOPU”-** Müxtəlif istiqamətlərə sürətlə və templə verilən topların atılması üçün trenajor qurğusu.

**- VOLEYBOL TOPU-** İçərisinə hava

**TOP**

doldurulmuş rezin kamerası qoyulmuş dəri və ya sintetik örtüklü top. Topun çəvrəsi 65-67 sm, kütləsi 260-280 q olur.

**“TOP OYUNDA”-** Bir çox komandalı idman oyunlarında işlədilən və topun meydanda olmasını bildirən termin.

**“TOP OYUNDAN KƏNARDA”-** Bir çox komandalı idman oyunlarında işlədilən termindir. O bildirir ki, top meydandan çıxmışdır və oyun dayandırılmalıdır.

**TOPLA HOKKEY-** Hər biri 11 nəfərdən ibarət iki komandanın 3,50x2,10 m ölçülü qapıları olan, 70x110 m ölçüdə buz meydançada keçirilən komandalı idman oyunu. Oyunun məqsədi topu klyuşka ilə rəqibin qapısına vurmaqdır.

**TOPU QAPIB ALMA-** Komandalı idman oyunlarında (basketbol, həndbol, reqbi) topa yiyələnmək üçün onu rəqibin əlindən almaqdan ibarət fəal müdafiənin texniki üsulu.

**TOPU OYUNA DAXİL ETMƏ-** Komandalı idman oyunlarında topu qapıya atmaq, diyirlətmək, oyuna daxil etmək üçün zərbə; matçın 1-ci və 2-ci yarısı başlayanda, hər vurulmuş qoldan, eləcə də oyun dayandırıldan sonra topun hücum edən və ya müdafiə olunan komandanın oyunçusundan yan xətdən və ya üz xətdən çıxandan sonra oyuna daxil edilməsi.

**TOPU RAM ETMƏ-** 1. Komandalı idman oyunlarında qapı direyindən və ya qapıçıdan sıçrayan topu qapıya yollama. 2. Lövhədən və ya səbətdən sıçrayan basketbol topunu halqaya salma.

**TOPUN “SÖNDÜRÜLMƏSİ”-** Su polosunda texniki üsul-güclü göndərilmiş topu tutan zaman suya düşməsi.

**TOP**

**TOPUN (ŞAYBANIN) VURULMASI-** Komandalı idman oyunlarında fəal müdafiənin texniki üsulu. Topa (şaybaya) yiyələnən və ya onu aparan rəqibin əlindən (klyuşkasından) topu (şaybani) vurub çıxarma.

**TOPALLIQ. ATIN TOPALLIĞI-** Atın allür (addım, löhrəm və ya dördəmə yerişdə) ritmini pozması.

**TOPARLAMA. ATI TOPARLAMA-** At minicinin altında olarkən ona istənilən hərəkəti istənilən tərəfə, istənilən allürdə icra etmək asan olur (müvazinət və hərəkətə hazırlıq vəziyyəti). Atın ənsəsi (peysəri) yüksək nöqtədə olmalı, başı şaquli dal ayaqları gövdəsinin altına gətirilməlidir.

**TOPENANT-** Yaxtın gedisi zamanı qik nokunu saxlamayan və ya dayana-caqda fal-qrotu qırılan zaman çəp təchizata xidmət edən axan takelajın ipləri.

- **SPİNAKER-QİKİN TOPENANTI-** Spinaker-qikin ortasından bərkidilmiş gəmi ipləri. Spinaker-qikin nokuna lazımi vəziyyətdən aşağı düşməyə imkan vermir.

**TOPLAMA. FİKRİ BİR YERƏ TOP-LAMA-** Müəyyən obyektdə (start siqnalına, alətə, məqsədə, rəqibin hərəkətlərinə və s.) fikri maksimum toplama.

**TOPLANIŞ. TƏLİM-MƏŞQ TOP-LANIŞI-** İdmançıların mühüm yarışa məqsədyönlü hazırlanmaqdən ötrü idman bazasında qısa müddətli olmaları.

**TOPLAŞMA. TƏKRAR TOPLAŞ-MA-** Atın dal tərəfini gövdəsinin altına çox gətirməsi, peysərini aşağı tutması, buxağının sinəsinə yaxınlaşması. At elə bil alnı ilə irəli getmək istəyir.

**TOR**

**TOPLULUQ. DƏYMƏLƏRİN TOP-LULUĞU-** Hədəfdə deşiklərin bir-birindən ən az uzaqlığını xarakterizə edən yekunu.

**TOPPUZ-** Bədii gimnastikada plastmasdan butılıka şəkilli alət.

**TOP-SPİN-** Stolüstü tennisdə texniki üsul; topa yüksəy qüvvətli fırlanma hərəkəti verən zərbə. Termin bəzən böyük tennisdə də işlədirilir.

- **YANDAN (BÖYÜRDƏN) TOP-SPİN-** Stolüstü tennisdə texniki üsul. Top-spin zamanı topa əlavə olaraq yan-dan yüksək fırlanma da verilir.

- **YALANÇI TOP-SPİN-** Stolüstü tennisdə texniki üsul; xaricdən top-spinə oxşar zərbədir, lakin bu zaman topa qüvvətli yuxarı fırlanma hərəkəti verilmir.

**TOPS-ZƏRBƏ-** Stolüstü tennisdə texniki üsul. Daha tez xal uduşu məqsədi-lə yerinə yetirilən, topa düz xətli uçuş trayektoriyası verən iti, bitkin top-spin.

**TOR-** Bir sıra idman oyunlarında (badminton, voleybol, tennis, stolüstü tennisdə) ləvazimat. Oyun meydancasını iki bərabər hissəyə ayırır. Torun, onun dəliklərinin (gözlərinin) ölçüsü, döşəmənin səthindən və ya yerdən hündürlüyü müxtəlif idman oyunlarında müxtəlifdir. Pambıq parça və ya sintetik ip-dən (qaytandan) hazırlanır.

**QORUYUCU TOR-** Stadionda atmalar üçün dairənin arxasında və yanlarında quraşdırılmış, hakimlərin və idmançılara-tın təhlükəsizliyini təmin etmək üçün qoruyucu qurğu.

**MASKANIN TORU-** Qılincovanadanın maskasının nazik hörülümiş və öz aralarında çubuqlarla yapışdırılmış, tiyənin

**TOR**

ucluğunun ora daxil olmasını istisna edən çox kiçik ölçülü gözcüklərdən ibarət metal hissəsi.

**“TORİ”-** Cüdo və karatedo güləşməsində hücumda fənd tətbiq edən güləşçinin yapon dilində adı.

**TORMOZ**

- **ARXA ƏL TORMOZU-** Arxa çəngəlin dayağında yerləşən və velosipedin sükanında tormoz dəstəyini əllə sıxmaqla hərəkətə gətirilən velosiped tormozu tipi.

- **AĞIZ TORMOZU-** Atıcılıq silahının vəziyyətinə və işinə təpmənin təsirini aradan qaldırmaq üçün cihaz.

- **BOBUN TORMOZU-** Bobda trası keçərkən və finişdə tormozlama üçün daraq şəklində cihaz.

- **QABAQ ƏL TORMOZU.**-Qabaq çəngəl koronkasında yerləşən və velosipedin sükanında tormoz dəstəyini əllə sıxmaqla hərəkətə gətirilən velosiped tormozu tipi.

- **QƏLIB (KİÇİK KÜNDƏ) TORMOZU-** Yürüş velosipedi təkərinin çənbərini xüsusi rezin qəlib sıxacının köməyi ilə tormozlayan velosiped tormozu tipi.

**TORMOZÇU-** Tormoza aid hərəkətləri yerinə yetirən bob ekipajının üzvü.

**TORMOZLAMA-** Oyanmaya səbəb olan və onun başqa axınlarının intensivliliyinin azalmasında və ləngiməsində özünü göstərən fəal əsəb prosesi. Əsəb sisteminin həddən artıq oyanmasını qorumaq əhəmiyyəti vardır.

**EHTİYATLI TORMOZLAMA-** Yarıış vaxtı avtomobilin (motosikletin) nəzərdə tutulmuş yerdə tormozlanma dəqiqliyi nəzərə alınır.

**TOR****- KOTANVARİ TORMOZLANMA-**

Xizəklərdə tormozlanma üsulu. Bu zaman xizəklərin burunları birlikdə olur, dabanları kənara ayrıılır, dayaq xizəklərin daxili kantlarında həyata keçirilir.

**- YARIMKOTANVARİ TORMOZ-**

**LANMA-** Xizəklərdə tormozlanma üsulu. Xizəyin bir tayı xizək yolu üzrə sürüsür, o birisinin dabanı kənara çekilir, təzyiq tormozlanan xizəyin daxili kantına düşür.

**- DAYAQLA TORMOZLANMA-** Xizəklərlə yaxşı basılıb hamarlanmış yamac üzrə çəpəki enişdə tətbiq edilən tormozlanma üsulu. Xizəkçi bədəninin kütləsinin böyük hissəsini qar üstünə səthi qoyulmuş xizəyin, məs., sol ayaq üstünə köçürür, sağ xizəyin dabanını kənara çekir və xizəyi daxili tili üstə qoyur. Tormozlanma effekti tormozlanan xizəyin bədən kütləsinin yüksəlmə dərəcəsindən və onun hərəkət istiqamətinə qoyulma bucağından asılı olur.

**- BÖYÜRDƏN SÜRÜŞÜB ÇIX-MAQLA TORMOZLANMA-** Xizəklərdə tormozlanma üsulu olub bu zaman hər iki xizək enişə perpendikulyar qoyulur, eyni zamanda idmançı yuxarıdakı xizəyin xarici kantında və aşağıdağı xizəyin daxili kantında dayanır.

**- ƏLLƏ TƏKƏRƏ TORMOZLAN-**

**MA VERMƏ-** Velosiped idmanında təkborulunun qabaq təkərinə üstdən əllə toxunmaqla velosipedin qismən tormozlanma texnikası elementi. Belə tormozlanma üsulu, adətən, trekdə yürüşçünün start yerinə yanaşmasından əvvəl və ya finişdən sonra dal təkərin təkborulusunu yüngül saxlamaq məqsədilə tətbiq edilir.

**TOR**

**KONKİSÜRƏNİN TORMOZLANMASI-** Konkilərdə qaçışda kəskin dayanmaya yönələn hərəkət sistemi. Bir neçə tormozlanma üsulu vardır:

**- KONKİSÜRƏNİN KONKİNİ BÖYÜR TƏRƏFDƏN TORMOZLANMASI-**

**MASI-** Tormozlanma vaxtında sağ ayaq konkisinin burnu kənara istiqamətlənmiş xizək tayının xarici tili ilə sol konkidən arxada və sağ tərəfdə qoyulur. Konki bədən kütləsi ilə çox yüksəkdir, o qədər də güclü tormozlanma alınır.

**- KONKİSÜRƏNİN ADDAYIB KEÇMƏKLƏ TORMOZLANMASI-** Tormozlanma vaxtında bədən kütləsi növbə ilə bir ayaqdan o biri ayaq üstünə köçürülür.

**- KONKİSÜRƏNİN KOTANVARİ TORMOZLANMASI-** Tormozlanma zamanı hər iki konki bir-birinə bucaq altında ciyinlər enində daxili tilləri üstünə qoyulur. Bədənin kütləsi konkilərin arxa hissəsinə keçirilir. Konkilərlə yaradılmış bucaq böyük olarsa, konkilər irəli çox çəkilərsə, tormozlanma bir o qədər güclü olur.

**- KONKİSÜRƏNİN YARIMKOTANVARİ TORMOZLANMASI-** Tormozlanma zamanı konkinin bir tayı o birinə bucaq altında daxili tili üstünə qoyulur.

**TORMOZLANMALAR VƏ DAYANMALAR-** Oyunçuların meydan (meydança) üzrə hücum və müdafiə üsullarının müvəffeqiyətli icrasını təmin edən yerdəyişmə texnikası elementləri.

**TORPAQ QALAĞI-** Müəyyən hündürlükdə və endə maneə. Təbii və sün olur. At idmanında tətbiq edilir.

**TRA**

**TORPEDA- Bax. Propeller.**

**TOVLAMA (ALDADIB APARMA)-** Şahmat və damada taktiki üsuldur, məqsəd qurban və ya təhlükə vasitəsilə rəqibin fiqurunu (damasını) əlverişli olmayan mövqə tutmağa məcbur etməkdir.

**TÖKÜLMƏ- 1.** Sərt qaya özülünə dağ sükurları qırıqlarının toplanması. **2.** Tüfəngdən atəşəçmə vaxtı sahəyə qırma (seçmə) gullələrinin səpələnməsi.

**TÖVLƏ. AT TÖVLƏSİ-** Atları saxlamaq üçün bölmələrə ayrılmış bina. İşıqlı, quru, havası yaxşı dəyişdirilmiş, lakin yelçəkərsiz olmalıdır. Qışda temperaturu 6 dərəcədən aşağı olmamalıdır.

**TRAMLOT-** Atda təmrin. **Bax. Keçid və giriş.**

**TRAMPLİN (1)-** İdman aləti. Köçürüle bilən yaylı maili lövhə. Hoppanmanın hündürlüyünü artırmaq üçün akrobatika və gimnastikada istifadə olunur. **(2).** Müxtəlif idman növlərində hoppanmalar üçün alət, idman qurğusu.

**- XİZƏKLƏRDƏ HOPPANMALAR ÜÇÜN TRAMPLİN-** Xızəklərdə hoppanmaları icra etmək üçün idman qurğusu olub sürətvermə və yerəenmə dağından və dayanma meydançasından ibarətdir. Layihə gücündən asılı olaraq tramplinlər təlim (20 m-ə qədər), təlim-məşq (50 m-ə qədər) və idman (50 m-dən çox) növlərinə bölünür. Layihə gücü 120 m-dən çox olan tramplinlər xızəklərdə uçuşlar üçün nəzərdə tutulur. Həm də **Bax. Sürətvermə dağı, yerəenmə dağı.**

**- “QURU” TRAMPLİN-** Suya hoppanmalar üçün idman zalında ayaqaltılar “təpəsində” və ya porolon kəsikləri ilə dolu çuxur üstündə quraşdırılmış

**TRA**

tramplin. Suya hoppananın əsas hərəki fəaliyyəti mənimsəməsi və təkmilləşdirməsi üçün istifadə olunur.

**- SU XİZƏKLƏRİNDƏ HOPPAN-MALAR ÜÇÜN TRAMPLİN-** Suya lövbərlərlə bərkidilən və su xızəkçisinin itələnməsi üçün nəzərdə tutulan idman qurğusu. Sağ tərəfi yan lövhəli maili körpücüyü xatırladır. Tramplinin parametrləri yarış əsasnaməsinə ciddi şəkildə uyğun gəlməlidir.

**- SUYA HOPPANMALAR ÜÇÜN TRAMPLİN-** Uzunluğu 4,8 m, eni 0,5 m, səthi sürüşməyən, standart elastikliyi olan və alta atılan metal (xüsusi alümin qatışığından) lövhə. Metal lövhələr olmayanda alta atılan və ya yapışdırılmış qarışıqsız taxta lövhələrdən istifadə olunur. Tramplinin öz arxa qurtaracağı tərpənməz dayağa bərkidilir. Tramplinin sərbəst ucunun elastikliyini dəyişmək üçün onu asan dəyişməyə imkan verən mütəhərrik olmayan rama - dəzgah çatısı üzrə qoyulma yastığı da işlədirilə bilər.

**TRAMPLİN (3)-** Dama oyununda rəqib damasından bilavasitə istifadə hesabına damkanın zərbə qüvvəsini artırmağa imkan verən damka və damanın qoyuluşu. A.:D.f2, h2; Q.: C3, d4. 1.hg3! - tramplin yaranır və 2.fg1 x təhlükəsinin qarşısı alınmaz olur.

**TRANES-** Yaxtın gövdəsinin arxa kəsiyi.

**TRANSFORMASIYA.** Şahmatda üstünlüğün bir növünün başqasına keçməsi.

**TRAP (1)-** Gəmidə pilləkən.

**TRAP (BD) (2)-** Nümunəvi zərbələrdən biri. Onun üçün aşağıdakı mexanizm xarakterikdir: A.: 27, 31, 32, 37, 38, 42, 48; Q.: 3, 9, 16, 18, 22, 23, 28.

**TRA**

1. 31-26! 22:31 2. 26-21 16:27 3. 37:26! 28:37 4.42:4x. Damalar elə bil gəmi pillekəni ilə irəliləyir, buradan da zərbənin adı götürülmüşdür.

**TRAPESİYA (1)-** Köməkçi gimnastik alət. Trosların və ya iplərin köməyi ilə üst dayağa mütəhərrik bərkidilmiş asma taxta və ya plastmas tir. Hazırda praktik olaraq tətbiq olunmur. **(2).** Su xızəyi idmanında yedəyəalma trosunun tutacağı. Tutacaqdə yapışmalar müxtəlifdir (iki əllə, bir əllə, bir ayaqla).

**(3).** Damada kombinasiyalı ideya, məs., A.: b2, c3, e3, f2, h2; Q.: a5, c5, d6, e7, h4. Əgər 1....cb4? onda 2.fg3!x

**- “UÇAN TRAPESİYA”-** Şvertbotun effektli yana yatırılması üçün qurğu. İdmançının qurşadığı kəmərdən və kraspis sahəsində bərkidilmiş trosdan ibarətdir. Trapesiyada işləyən idmançı dəbanları ilə burtıklarə dirənir, qarmağın köməyi ilə kəməri trosa bağlayır, trosun uzunluğunu nizamlayır, öz gövdəsini su səthinə paralel qoyur. Bununla belə, mailliyyin effektliyi çox da böyük olmur.

**TRAS- 1.** Bəzi idman növlərində (məs., xızək, velosiped, at) yarış və məşq məşğələləri üçün seçilən hamar olmayan yerdə, meşədə, şossedə distansiya. **2.** Ralli iştirakçılarının yürüşü üçün düzəldilmiş marşrut.

**- AÇIQ TRAS-** Yarışa qədər iştirakçıya tanış olmağa imkan verilən tras.

**- DAĞ XİZƏYİ TRASI-** Dağ xızəyi idmanının ayrıca növü, tələbata cavab verən müəyyən relyefli yamacın xüsusi hazırlanmış və təchiz olunmuş sahəsi. Dağ xızəyi trasları təlim, turist və idman traslarına bölünür.

**TRA**

**- KİRŞƏ-BOBSLEY TRASI-** Məşq və yarış üçün xüsusi hazırlanmış tikili, sünə dondurulmuş buzlu tras.

**- ÖRTÜLÜ TRAS-** Xəritənin, sxemin, istiqamət göstəricilərinin və s. köməyi ilə iştirakçıların yarış başlanana qədər istiqaməti müəyyənləşdirikləri naməlum tras.

**- TƏBİİ TRAS-** Təbii dondurulmuş buz trası və ya təbii dağ yamacında kirşə trası.  
**TRAVERS-** 1. a. Alpinist tərəfindən bir dağ silsiləsində yerləşən bir neçə zirvənin ardıcıl fəth edilməsi. b. Yamacı üfüqi və ya çəpinə keçmə. 2. Atın manejin divarına tərəf başla getdiyi, dalını isə 30 dərəcə daxilə çəkməklə miniyə öyrətmədə iki izlə davam etdirdiyi yanakı hərəkəti.

**- TRAVERSLƏR SİNFİ-** İdman qaya-yadırmanması və alpinizm üzrə yarışlar sinfi - hündürlükləri ixtiyari və ya yarışlar haqqındaki əsasnamə ilə şərtləşdirilmiş ən azı iki müstəqil zirvəni keçmə.

**TRAVMA. İDMAN TRAVMASI-** Fiziki təmrinlərin icrası gedisində toxuma və orqanların bütövlüyüünün və funksional vəziyyətinin pozulması.

**İDMAN TRAVMATİZMİ-** İdmanla məşgül olarkən (100, 1000 nefər insanın 1 ay, 1 il ərzində travmaların sayı ilə hesablanır) insanların müəyyən qrupunda bütün təzə alınmış travmaların yekunu.

**TRAYEKTORİYA-** 1. Bədənin kütləsinin ümumi mərkəzinin hərəkətdə olan nöqtəsinin və ya fəzada fiziki cismin çizdiyi xətt. Məs., üzgüçünün start sürüşməsi trayektoriyası. 2. İdman alətinin kütlə mərkəzinin və ya insan bədəninin uçuşda uçuş nöqtəsindən enməklə qarşılaşma nöqtəsinə qədər hərəkət xətti. Məs., üzgüçünün start uçuşu trayektoriyası.

**TRE**

**TRAYEL-** Avtomobil və motosiklet yarışlarında yoldan kənar kross tipli növ.

**TREDBAN (TREDMİLLE)-** “Qaçan cığır” trenajoru müəyyən sürətlə (0,5 m-dən 11 m-ə qədər) irəliləyən rezin lentidir. Test yoxlamaları və məşq üçün nəzərdə tutulur.

**TREDJEN-KROL-** Krol üzgüçülük üsulunun köhnə variantı. Əllərin hərəkəti təxminən kroldakı hərəkətə uyğundur, ayaq hərəkətləri qayçıvari icra olunur (böyrü üstə üzgüçülükdəki ayaqlarla hərəkətə oxşar).

**TREK-** Maili döngəli-virajlı xüsusi oval ciğirləri (döşəmə yolu) olan, velosiped və avtomobil sürmək üçün açıq və ya örtülü idman tikilisi. Trekin örtüyünü asfaldan, betondan, taxtadan və ya plastikdən hazırlayırlar.

**- UZUN TREK-** Avtoyürüş üçün torpaq örtüklü və dairəsinin uzunluğu 800-1200 m olan beynəlxalq trek.

**TREMOR-** Xarici təsirə fizioloji reaksiya olub böyük olmayan amplitudalı ətrafların distal hissələrinin qərarsızlığının (titrəyişlərinin) böyüklüyü.

**TRENAJOR-** Fiziki keyfiyyətlərin tərbiyəsi və ya lazımı vərdişlərə yiyələn-mək məqsədilə əlverişli şərait yaratmaq və məşq prosesinin təsirliliyini artırmaq üçün nəzərdə tutulan aparat (cihaz). Təyinatı və konstruksiyasına görə müxtəlif trenajorlar bir çox idman növlərində tətbiq edilir.

**- AVARLI TRENAJOR-** Qayıqda avarçəkməklə öz güc və dinamik xüsusiyyətinə görə oxşar hərəkətlərin icrasını və oturuşu təmin edən qurğu.

**TRE**

Müxtəlif avarçəkmə növləri üçün avarlı trenajorların çoxlu modifikasiyaları mövcuddur. Avarçəkənlərin fiziki və texniki hazırlığını fərdi qiymətləndirmək üçün geniş istifadə olunur. Müasir trenajorlarda avarçəkənin qarşısında cari "yerdəyişmə sürəti" və "keçilən məsaflə"ni qeydə alan lövhə yerləşdirilir. Bu, avarçəkmə üzrə yarışları - Məs, ABŞ-in açıq çempionatını keçirməyə imkan verir (hər il yanvar-fevral aylarında).

- **"BİOKINETİK" TRENAJOR**- İşin güc və həcmini avtomatik qeydə alan və hərəkətin bütün amplitudası üzrə işləyən əzələlərdə maksimal yüksək üzgütün avarlama hərəkətini təqlid edən, müxtəlif təmrinlərin icrasına imkan verən güc trenajoru.

- **BLOK TRENAJORU**- İdmançının blok sistemi vasitəsilə asılmış bütün yüksəkləri aradan qaldırmaq üçün hərəkətləri yerinə yetirən trenajor.

- **DƏYİŞƏN ARABACIQLI TRENAJOR**- Əyləmli lövhədə quraşdırılmış arabaciqda güc trenajoru. Üzgüçü bu arabaciqda uzanır, ovucları ilə plastik kürəkciklərə söykənib iki əllə avarlamani təqlid edə-edə (yamsılayaraq) əyləmli səth üzrə irəliləyir. Yük lövhənin məallik bucağının dəyişməsi ilə nizamlanır.

- **"EKZER-CENİ" TRENAJORU**- Növbəli hərəkətləri icra etməyə imkan verən güc trenajoru. Yük milə (qola) aid dartılan trosun sürtünmə gücü hesabına yaranır və sarılmış burumların miqdarı ilə nizamlanır.

- **GÜC TRENAJORU**- Ayrı-ayrı əzələ qruplarının inkişafına yönəlmüş güc təmrinlərinin daha effektli yerinə yetि-

**TRİ**

rilməsi üçün şərait yaradan trenajor.

- **"HAUTİLUS" TENAJORU**- Universal güc trenajoru. Yük yaylı ling və başqa mexanizmlərin köməyi ilə yaradılır.

- **"QERKULES" TRENAJORU**- Hərtərəfli güc təmrinlərini yerinə yetirmək üçün universal trenajor. Müqavimətin lazımı qədər artırılması yüksək sal-malar və linglərlə yaradılır.

- **LİNGLİ TRENAJOR**- Hərəkət trayektoriyasının orta hissəsində dartı qüvvəsinin maksimum əldə etməklə üzgütün qüvvəsinin səlis, rəvan dəyişməsini təmin edən güc trenajoru ("Hyuttel-Mertens" tipli). Yük lingin fırlanma oxuna nisbətdə qüvvə qoyulmasının dəyişməsi və yayın (rezinin) dərtiləsi ilə əmələ gelir.

- **"MİNİCİ" TRENAJORU**- Güc hazırlığı üçün universal trenajor. Müqaviməti inersiya-friksion mexanizmi ilə yaradılır. Trenajorun xüsusiyyəti ondan ibarətdir ki, dartı qüvvəsinin müqaviməti hərəkətin sürətinin artma dərəcəsi üzrə çoxalır.

- **TEXNİKİ TRENAJOR**- Düzgün texnika ilə hərəkət təmrinlərinin icrası üçün şərait yaradan trenajor.

**TRENINQ**- 1. Atçılıq və at idmanında iş qabiliyyətini təkmilləşdirməyə və təcrübədən keçirməyə hazırlıq məqsədilə at üçün təmrinlər sistemi. 2.bax. MƏSQ (1).

**TRİATLON**- Üçnövçülüyü özündə birləşdirən idman növü: 1) 4,5-4,8 km-lik açıq su hövzəsində üzgüçülük, 180 km-lik şosedə veloyürüş və 42 km 195 m məsafəyə marafon qaçışı - bir növ o bireinin ardınca istirahət etmədən ardıcıl yerinə yetirilir. 2) 3-3,2 km məsafəyə üzgüçülük, 100 km məsafəyə veloyürüş, 30 km məsafəyə qaçış; 3) 1,5 km məsa-

**TRİ**

feyə üzgüçülük, 40 km məsafləyə və loyürüş, 10 km məsafləyə qaçış. Bütün təmrinlər bir gündə fasiləsiz icra olunur.

**TRİKAR-** Üçtəkərli motorlu ekipaj.

**TRİKO. GÜLƏŞÇİ TRİKOSU-** Yunan-Roma və sərbəst güləşmədə güləşçi trikotajı- yun, sintetik və pambıq parçadan yarış paltarı. Çiyin-boyun qayışlı trusaların bütöv tikilmiş forması vardır. Qaydaya görə, güləşçilər görüş zamanı kontrast rəngli triko - biri qırmızı, o biri göy rəngli forma geyməlidirlər.

**TRİMARON-** Bir-birinə paralel qoyulmuş üç korpuslu - daha enli orta və iki paylaşıdırılmış və azacıq qaldırılmış yan (köndələn) korpuslu gəmi. Yan korpuslular ləpəyə davamlılığı üzgəclərlə təmin edir. Yana yatarkən trimaran orta korpusla və bir yan korpusla gedir.

**TRINTE-** Moldav milli güləşi. İki əsas variansi var: trinte-dryapte və trinte-kupedike. Güləşçilərin geyimi-milli kətan köynək və şalvar, yumşaq parçadan kəmər-şərfdir.

**TRINTE-DRYAPTE-** Moldav milli güləşmə növü. Rəqiblər əlləri çarpaz ilişdirək və ya bir-birinin kəmərindən yapışaraq mübarizə aparırlar. Ayaqlardan yapışmağa və ayaqlarla hərəkət etməyə icazə verilmir. Qalib rəqibi kürəkləri üstünə xalçaya atan hesab olunur.

**TRINTE-KUPEDİKE-** Moldav milli güləşmə növü. Güləşmə mütləq kəmərdən yapışmaqla aparılır. Ayaqlarla hərəkətə (badalağa və s.) icazə verilir. Güləşməancaq ayaq üstə aparılır. O güləşçi qalib gəlir ki, o, rəqibini kürəkləri üstə xalçaya atır.

**TRİPLBAR-** At idmanı müsabiqələ-

**TUİ**

rində üç hissəli (piramidanın yarısı) hündür-enli manəə.

**TRİPLET-** Bir raması, üç sükanı, yəhərləri, barabanları və onlara dişli çarxlarla bərkidilmiş üç cüt sinxron firlanan sürgü qolu olan üçyerlik velosiped. Şose və kəndarası yollarda sürüb getmək üçün nəzərdə tutulmuşdur. Velosiped və ya tandemə nisbətən daha böyük sürətlə irəliləyir.

**TRİSEL-** Gəmidə bərk küləkli havada qrot əvəzinə qoyulan firtina yelkəni. Trisel qrota nisbətən daha möhkəm parçadan tikilir. O, xarici görünüşcə bütün şkatornlərə oxşardır. Triseli qiksiz daşıyırlar. Şkot bilavasitə triselin şkot bucağının arxasından bağlanır.

**TROS**

- **YEDƏYƏ ALMA TROSU (FAL)-** Su xızəyi idmanında yedəyəalma vasitəsi. Beynəlxalq əsasnaməyə görə falın uzunluğu trampplindən hoppanmalar üçün; 23 m +/- 30 sm, slalom üçün 18,25 m- dir; fiqurlu gəzişmə üçün uzunluğu xizəksürən özü seçir. Fiqurlu gəzişmələr üçün falların və tutacaqların konstruksiyaları müxtəlifdir.

- **SÜKAN TROSU-** Sükançılı və ya sükançısız qayıqlarda komandanı sükanla əlaqələndirən, sükançısız qayıqlarda sükanlı qayığın idarə sistemi hissəsi.

**TROT-** Qısalılmış löhrəm yeriş.

**TRYUM-** Kayutun və ya kokpitin pəyolasının altında yerləşən, yaxtın göyərtəaltı sahəsinin alt hissəsi.

**TUİZL-** Buz üstündə bitişik və çox sürətlə icra olunan, qarmaqvari irəli-xaricə və üçlük arxaya-xaricə kombinasiyasından ibarət və bir ayaqda dönməni özündə ehtiva edən idman rəqsi ele-

**TUF**

menti. Dönmə məqamında sərbəst ayağı dayaq ayağına sıxmaq lazımdır ki, iti fırlanmadan sonra onunla irəli-xaricə qövsün icrasına başlanılsın.

**TUFLİ. ÇIXINTILI TUFLİ-** Atletikanın bəzi növləri ilə məşğələlər üçün xüsusi ayaqqabı. Qaçış, uzununa və şüvüllə tullanmalar üçün altlığında çıxıntıları olan; hündürlüyüə tullanmalar və nizə atanlar üçün altlığında və dabanında çıxıntıları olan ayaqqabı. Çıxıntılar dayağa çox yaxşı ilişməyə xidmət edir.

**TUKLIPS-** Qayışın köməyi ilə idmançının ayağının sərt müəyyən edilməsi məqsədilə pedala yönəldilmiş velosiped tuflilərinin burun profili üzrə qatlanmış polad detal.

**TUL-** Taekvondoda texniki komplekslər. İdmançının arsenalında hücum və müdafiə hərəkətlərindən ibarət 24 kompleks vardır.

**TULLAMA, ATMA-** Badmintonda meydançanın ön zonasından volana torun haşiyə səviyyəsində və ondan aşağıda vurulan zərbə nəticəsində o, yüksək trayektoriya üzrə uçur.

- **ATLETİKA ATMALARI-** İdman alətlərinin uzağa atılması ilə bağlı atletika növləri qrupu. Bura disk, nizə, çəkic, ağırlıq, qumbara atma və yadro itələmə daxildir.

- **ÇƏKİC ATMA-** Atletika növdür. Xüsusi idman aləti (atıcının yaşı və cinsindən asılı olaraq kütləsi 3 kq-dan 7,260 q-a qədər) iki əllə uzağa atılır. Atma ilkin olaraq alətlə qulaylanmadan, üç və ya dörd dönmədən və final güc vurmasından ibarətdir. Diametri

**TUL**

2,135 m olan dairədən atılır.

- **QUMBARA ATMA-** Atletika növdür. Xüsusi idman aləti bir əllə uzağa atılır. Alət yumru (nar) formada, kütləsi 250 q-dan 750 q-a qədərdir (atıcıların yaşından və cinsindən asılı olaraq). Qumbaranı qaçaraq atırlar. Atmalar texnikasına görə nizə və ya daş atmaqla oxşardır.

- **YADRO ATMA-** Atletika növü. Bir əllə xüsusi idman alətini (tamamilə metaldan hazırlanmış) təkanla uzağa atma. Alətin kütləsi 3 kq-dan 7,26 kq-a qədərdir (idmançının yaşından və cinsindən asılı olaraq). Təkan ilkin hərəkətlərdən- sıçrama və ya dönməkdən və əllə özündən irəli-yuxarı iti hərəkəti təmsil edən final qüvvəsindən ibarətdir. Sıçrama və ya dönmə prosesində yadro atıcının üzündən ayrılmamalıdır. Aləti asılı vəziyyətdə saxlamağa icazə verilmir. Təkan-itələmə diametri 2,135 m olan dairədən tətbiq edilir.

- **LÖVHƏ ATMA-** Atletika növdür. Xüsusi idman aləti bir əllə uzağa atılır. Alətin ortası qabarıq olmaqla dairəvi formadadır, kütləsi 1 kq-dan 2 kq-a qədərdir (atıcının yaşından və cinsindən asılı olaraq). Atma aləti ilkin yellətməklə dönmədən və finalda güc verməkdən ibarətdir. 2,5 m diametrlı dairədən icra olunur.

- **NİZƏ ATMA-** Atletika növdür. Nizə formasında olan xüsusi idman aləti bir əllə uzağa atılır. Nizənin uzunluğu 2,2-2,7 m, kütləsi 600 q-dan 800 q-a qədərdir (tullayanın yaşından və cinsindən asılı olaraq). Atma qaçaraq icra olunur, yarış məsafəsi məhdud deyil.

**TUL**

Atma nizəni baş üzərindən arxaya çəkməklə qaçışın son addımlarında, final güc verməsindən və atandan sonra tor-mozlanmadan ibaretdir. Nizəni bucağı 29 dərəcə olan bölmədən atrlar.

**KORDA ÜSTÜNDƏN TULLANMA-** Atı hoppanmağa öyrətməyin başlanğıc mərhələsi. Ata minicinin kütləsi mane olmamaq üçün hoppanma çox alçaq korda manəələrindən başlanır. Hoppanmalar getdikcə mürəkkəbləşdirilir.

**TULLAYICI-** Xəzinədən (sandıqdan) gilizi çıxarmağa xidmət edən adı odlu silahın caxmaq (sürgü) hissəsi.

**TULUP-** Konkilərdə fiqurlu sürüşmədə hərəkətdə ikən arxaya-xaricə icra olunan hoppanma variansi. Fiqurçu əvvəlcə konkinin xarici tilində buz üstündə dayaq ayağı ilə itələnib yellənən ayağa keçir, sonra isə o biri ayaq konkisinin dişində itələnir. Bədənin fırlanma istiqaməti uçuşda müsbətdir, yəni o, təkan qövsünün əyləmli tərəfinə fırlanır.

**TUMBA. START TUMBASI-** Üzgüçülərin startı üçün alət. Tumbanın hündürlüyü suyun səviyyəsindən 50-75 sm yüksəkdədir, suya əyləmi 10 dərəcədir. Tumbanın üst meydançası (kələ-kötür örtüklü) 50x50 sm ölçüyə malikdir. Tumbalar arasında məsafə (bir tumbanın mərkəzində o birinin mərkəzinə) ən azı 250 sm-dir. Arxası üstə üzgüçülükdə tumbanın altında suyun səviyyəsindən 30-60 sm hündürlükdə start üçün tutacaq (məhəccər) olur.

**TUR (1)-** Hansısa bir yarışda iştirakçı və ya komandanın yalnız bir dəfə çıxış etdiyi növbəti.

**TUR (2)-** Alpinistlərin qalxıb çıxmala-

**TUR**

rı haqqında qeyd qoyduqları zirvədə, adətən, daşlardan qalaça.

**İXTİSAS TURU-** Qolfda il ərzində keçirilən yarış silsiləsi. Bir neçə ixtisas turları mövcuddur.

**“TURİST-TROFI”-** Avtomoto idmanı üzrə bizim günlərə qədər gəlib çatmış ən qədim ənənəvi beynəlxalq yarış.

**TURİZM-** 1. Əsas fəaliyyətdən kənar boş vaxtlarda keçirilən formaca, məzmun və məsafə cəhətdən müxtəlif səyahət; fəal istirahət növlərindən biri. 2. Günlərlə və kilometrlərlə davam edən, yürüş müddətindən asılı olaraq iştirak etmək məqsədi daşıyan 4 çətinlik kateqoriyalı idman növü. Piyada, xizək, dağ, su, at, velosiped, motosiklet, avtomobil turizmi, speleoturizm kimi növləri vardır.

**TURNİR-** Görüşlər, matçlar seriyasından ibarət idman yarışı. Əsas sistemləri: dairəvi (hər iştirakçı bir və ya bir neçə dəfə hamı ilə görüşür) və olimpiya və ya kubok sistemi (uduzan növbəti turdan oyundan çıxır).

**TURŞU. SÜD TURŞUSU (LAK-TAT)-** Maddələr mübadiləsinin mühüm aralıq məhsulu olub anaerob mübadiləsinin son məhsulu. İntensiv əzələ işi zamanı qanda süd turşusunun miqdarı kəskin artır.

- **ADENOZİNDİFOSFOR TURŞUSU (ADENOZİNDİFOSFAT, ADF)-** ATF-nin sələfi olan kimyəvi birləşmə. Hüceyrələrin energetikasında mühüm rol oynayır.

- **ADENOZİNMONOFOSFOR TURŞUSU (ADENOZİNMONOFOSFAT, AMF)-** Mühüm biokimyəvi tənzimləyicilərdən biri -kimyəvi birləşmə. Əsəb qıcıq-

**TUŞ**

larının, görmə qavrayışının, əzələ yığılmاسının və s. ötürülməsində iştirak edir.

**-ADENOZİNTRİFOSFOR TURŞUSU (ADENOZİNTRİFOSFAT, ATF)-** Büttün canlı orqanizmlərdə enerjinin universal mənbəyi. Əzələ yığılmاسını, sintetik və başqa həyat fəaliyyəti proseslərini təmin edir.

**TUŞE- 1.** Yunan-Roma və sərbəst güləşmədə güləşçinin kürəkləri ilə xalçaya məcburi toxunması. Bu vəziyyət-də müəyyən vaxt (2 san) saxlanılan güləşçi uduzmuş sayılır. **2.bax. Həqiqi sanca (zərbə).**

**TUŞLAMA-** Uzun sürən tuşlama. Adətən gözün yorulmasına və keyfiyyətsiz atəş açmağa səbəb olan nişanaalma zamanı atıcının sərf etdiyi lüzumsuz vaxt.

**SİLAHIN TUŞLANMASI-** Atıcılıq silahının lüləsinə elə vəziyyət verməkdir ki, nişangah xətti tuşlama nöqtəsinə yönəlsin. Eyni vaxtda icra edilən vertikal və şaquli tuşlamalar da mövcuddur.

**TUTACAQ. START TUTACAQLARI-** Üzgülərlərin sudan startı üçün dəstəklər. Suyun səviyyəsindən 0,3-dən 0,6m-dək hündürlükdə yerləşir. Salbaşı divarcıqla paralel yerləşir, divarcığın səthinin proyeksiyasından kənara çıxmır.

**TUTACAQLARIN “DOLANIB KEÇMƏSİ”-** Qoşa akademik avarçəkmədə dəstəklərin üstünün örtülmə həcmi. İki-nəfərlik akademik qayıq eninə görə avarın daxili linginin ikiqat artırılmış uzunluğundan daha kiçikdir. Buna görə də avarların dəstəkləri bir-birinə dəyir.

**- TUTUŞMA, GÖRÜŞ. MƏŞQ GÖRÜŞÜ-** Müəyyən effekt əldə etmək

**TUT**

üçün güləşçilərin məşq məşqələləri prosesində təşkil etdikləri görüş. O, yarış şəraitini modelləşdirir. Məşq tutamalarının şərti, sərbəst və kontrol variantları mövcuddur.

**- NÜMUNƏ GÖRÜŞÜ-** Nümunə çıxışlarında güləşçilərin keçirdikləri görüş. Məqsəd güləşçilərin texniki və fiziki inkişaf hazırlığının nümayişidir.

**- PARTERDƏ GÖRÜŞ-** Sərbəst və Yunan-Roma güləşməsində görüşün gedisi vaxtı güləşçilərdən birinin və ya hə ikisinin parter vəziyyətində (dizlərdə dayanma və əllərlə xalçaya dayaq vermə) olması.

**- PASSİV GÖRÜŞ-** Bu görüşün aparılma xüsusiyyəti elədir ki, güləşçi hücum keçmədən təkcə müdafiə olunur. Hakim passiv güləşməyə görə güləşçiyə xəbərdarlıq edir.

**- SAXTA GÖRÜŞ-** Güləşçilərin hakimləri aldatmaq təşəbbüsü ilə keçirdikləri qeyri-idman görüşü. Öz aralarında əvvəlcədən razılığa gələn güləşçilər görüşün nəticəsini özləri üçün şərtləşdirərkən görüş görünüşü yaradırlar. Qaydaların kobud pozulması olduğundan buna görə güləşçilər yarınlardan çıxarırlırlar.

**- SƏRBƏST GÖRÜŞ-** Güləşçilərin məşq görüşü növü, onlar məşqçinin etrafı tapşırığı olmadan fərdi hazırlıqla təkmilləşirlər. Güləşçi öz mülahizəsi üzrə istənilən texniki və taktiki fəaliyyəti tətbiq edə bilər.

**- ŞƏRTİ GÖRÜŞ-** Məşq görüşünün bu variantında güləşçilərin hərəkətləri məşqçinin tapşırığı ilə yerinə yetirilir.

**- TƏLİM GÖRÜŞÜ-** Məşqçinin tapşırığı əsasında güləşçilərin bir dərsdə öy-

**TUT**

rəndikləri texniki-taktiki hərəkətləri təkmilləşdirikləri görüş. Təlim-tədris görüşünün ən geniş yayılmış variansi bir-tərəfli müqavimətlə görüşüdür.

**- TƏLİM-MƏŞQ GÖRÜŞÜ-** Güləşçi təlim-məşq məşğələsində görüş variansında yeni öyrənilənləri və əvvəllər mənimsənilmiş texniki-taktiki hərəkətləri təkmilləşdirir.

**- UZANAQLI GÖRÜŞ-** Sambo və cüdo-da görüşün gedisi zamanı güləşçilərdən biri və ya hər ikisi uzanmış vəziyyətdə olur və fəndləri (saxlama, ağrıdıcı üsullar, cüdoda isə həm də boğucu tutmalar) müəyyən qaydalarla həyata keçirirlər.

**- SƏRBƏST TUTAŞMA (PƏNCƏLƏŞMƏ)-** 1. Reqbidə topa yiyələnmə vasitəsi. Sərbəst pəncələşmə hakimin müdaxiləsi olmadan baş tutur, bu vaxt rəqib komandanın oyunçusu tutuşma ilə dayandırılır və dövroya alınaraq təcrid olunur. Sərbəst pəncələşmənin iki növü - top yerdə olanda ("rak") və top əllərdə olanda ("mol") növləri vardır. (2). Reqbidə oyunçuların top uğrunda güc mübarizəsi.

**- TƏYİN EDİLƏN TUTAŞMA (PƏNCƏLƏŞMƏ)-** Reqbidə hakimin oyunu dayandırmasından sonra top uğrunda oyunçuların statik güc mübarizəsi şəraitində cəzalandırılması. Hər komandanın oyunçuları (minimum 5 nəfər) elə sixlaşırlar ki, onların arasında topu yerə atmaqla olan pəncələşməyə imkan olur. Tutaşma qaydanın pozulduğu yerdə, oyun meydani daxilində təşkil edilir. Oyunun dayandırılmasına görə cavabdeh olmayan komanda topu pəncələşməyə daxil edir.

**TUTMA (YAPIŞMA)- (1).** Təmrinin

**TUT**

icrası prosesində idman alətini (bəddi gimnastikada cismi) saxlama tərzi. (2). Ağırılıqqaldırmada ştanqı qaldıran zaman qrifdə əl biləkləri arasında məsafə. Tutma birdən qaldırmada enli (biləklər arasında məsafə ciyinlərin enindən daha böyük olur) və təkanla qaldırmada isə ciyinlər enində olur. (3). Güləşçinin müdafiə üsullarının icrası üçün rəqibin bədən üzvləri və ya öz bədəninin hissələri ilə möhkəm birləşməni təmin etmək məqsədilə əllərlə fəaliyyəti.

**ATIN BAŞINI TUTMASI-** Atın başı ilə boynunun birləşmə xüsusiyyəti başın mütəhərrikliyinə təsir edən peysərin uzunluğundan və boyunun enindən asılıdır. Miniyə öyrətmə zamanı atın idarə olunmasını asanlaşdırın uzun peysəri və enli boynudur.

**- ALTDAN TUTMA-** İdman gimnastikasında tutma zamanı biləklər bayırdan çevrilir, baş barmaqlar bir-birindən döndərilir, qollar ciyinlər enində saxlanılır.

**- AVARIN DƏSTƏYİNDƏN TUTMA-** Avarın dəstəyini tutma tərzi (sərbəst, düzgün, səhv).

**- BARMAQLARLA TUTMA-** Rəqibi barmaqlarla tutma idman güləşməsində qadağan edilmiş üsuldur.

**- BELDƏN TUTMA-** Qoşa fiqurlu sürüşmədə və buz üstündə idman rəqslərində partnyor qadın oyundaşının belindən bir və ya iki əli ilə tutan zaman kömək üçün partnyorların yapışma tərzi.

**- BEYSBOLDA TOPU TUTUB SAXLAMA-** Topu pitçerin saxlama tərzi. Saxlama variantları çoxdur: şəhadət və orta barmaqlarla tutma, barmaq bəndləri ilə tutma və s.

**TUT**

- **BƏRK TUTMA-** Bədii gimnastikada cismin qəti müəyyən edilmiş saxlanması.
- **“BIÇAQ” TUTMA- Bax. Üfüqi tutma.**
- **BODİBİLDİNQ VƏ PAUERLİFTİNQDƏ “ƏKS TUTMA”-** Tutma zamanı əllər daxilə dönür və baş barmaqlar bir-birinə yönəlir. Bu vaxt şanqın qrifinin trenajor qurğusu dəstəyinin enli tutulma forması dəyişilə bilir.
- **BOĞUCU TUTMA-** Cüdoda bu üsul zamanı rəqibin boynunu nəfəsalmaya və baş beynin qanla təchizinə mane olmaq üçün geri basırlar. Cüdodan başqa güləşmənin bütün növlərində bu üsul qadağandır.
- **BOYNU BAYIR TƏRƏFDƏN QOL-TUQ ALTINDA TUTMA-** Rəqibin boynunun güləşçi tərəfindən eyniadlı əllə uzaq çiyin altından tutulması.
- **BOYNU QOLTUQLARIN AL-TIN-DAN TUTMA-** Hükümda olan güləşçi çevirmə üçün tutma zamanı əllərini rəqibin bazusunun altına salır və boynuna qoyur (barmaqlar qarmaqda birləşir).
- **BOYNU BAZU ALTINDAN DAXİL-DƏN TUTMA-** Güləşçi rəqibin boynunu eyniadlı qolu ilə yaxın bazu altından tutur.
- **ÇARPAZ TUTMA-** 1. İdman gimnastikasında üstdən tutma və ya müxtəlif tutma zamanı bir əl digər əlin üstünə qoyulur. 2. Güləşçi tutma zamanı əllərini çarpezlaşdırır.
- **ÇİYİNDƏN TUTMA-** Qoşa fiqurlu sürüşmədə və buz üstündə idman rəqslerində partnyor qadın oyundaşının çiyindən tutur.
- **DƏRİN TUTMA-** İdman gimnastikasında əllər aləti elə dərin tutur ki, əsas is-

**TUT**

- tinad ovuca deyil, əlin mil sümüyü bəndlərinə düşür. Halqalarda tətbiq edilir.
- **ƏKS TUTMA 1-** Adi tutmanın əksi. Hər şeydən əvvəl bu tutmada güləşçi üzü və ya sinəsi ilə rəqibin ayağına tərəf yer tutur və ya tutma zamanı güləşçinin biləyi çecelə barmağı ilə rəqibin başına tərəf çevirilir. 2. İdman gimnastikasında tutma zamanı biləklər 270 dərəcə daxilə çevirilir, baş barmaqlar bir-birindən əks tərəfə yönəlir, əllər bir qayda olaraq çiyinlərin enindən daha geniş məsafədə olur.
- **KAMANDAN TUTMA-** Kamanı tutma tərzi. Tutmalar alçaq və uca olur.
- **KLYUŞKANI TUTMA-** Hokkeydə klyuşkanın dəstəyindən yapışmış əlin biləkləri arasındaki məsafədə və sağ, yaxud sol əlin klyuşkanın ucunda vəziyyəti. Oyunçular çox tez-tez daha güclü əllə dəstəyin ucundan, o biri əllə klyuşkanın ortasına yaxın (təxminən, yuxardan dəstəyin 1/3-i məsafəsindən) tutmaqdan istifadə edirlər.
- **QARIŞIQ TUTMA-** Bədii gimnastikada cismin qeyd edilməsi və müvazinətdə saxlanması.
- **“QƏLƏMLƏ” TUTMA, bax- VERTİKAL TUTMA.**
- **BAZU ALTINDAN TUTMA-** Qoşa fiqurlu sürüşmədə və buz üstündə idman rəqslerində partnyor bir əli ilə qadın oyundaşının bazusunun altından və ya hər iki əli ilə bazularının altından kömək məqsədilə tutur.
- **MÜXTƏLİFADLI TUTMA-** Güləşçi sağ əli ilə rəqibin sol əlini və ya ayağını, ya da sol əli ilə onun sağ əlini və ya ayağını tutur.

**TUT**

**- LİNG TUTMA-** Hükumda olan güləşçi parterdə rəqibini çevirmək üçün onun böyründə yer tutaraq müxtəlifadlı çiyninin altından boynuna qoyulmuş öz saidindən tutur.

**- MÜXTƏLİF TUTMA-** Bir əllə bir şeydən, digər əllə başqa şeydən tutma.

**- "MÜXTƏLİF TUTMALAR"-** Bodibildinq və pauerliftinqdə qaldırma zamanı şanqın qrifini bir əl yuxarıdan, digər əl isə aşağıdan tutub saxlayır. Əsasən, alətin əllərdə "burulmasının" xəbərdarlığı kimi ağır dəzgahların dərticisi qüvvəsinin icrası zamanı tətbiq edilir.

**- NİZƏNİ BİRİNCİ VƏ İKİNCİ BARMAQLA TUTMA-** İdmançı nizəni atarkən onu baş barmaqla qalan barmaqları arasında tutur.

**- NİZƏNİ BİRİNCİ VƏ ÜÇÜNCÜ BARMAQLA TUTMA-** Nizə idmançı tərəfindən atmağa saxlanıldığı zaman baş barmaqla üçüncü, dördüncü və beşinci barmaqlar arasında olur, şəhadət barmaq isə nizənin dəstəyi boyunca uzadılır.

**- NİZƏNİ TUTMA-** İdmançının aləti saxlama tərzi. Nizəni saxlamadan bir neçə üsulu var.

**TUTMA (4)-** Güləşçinin hücum və müdafiə məqsədilə yarış qaydalarına müvafiq olaraq rəqibin bədəninin hər hansı bir hissəsini əllə tutması.

**- ADİ TUTMA- Bax. ÜSTDƏN TUTMA.**

**- BAZUNU VƏ BOYNU TUTMA-** Ayaq üstə və ya körpü vəziyyətində hücumda olan güləşçi üstdən (altdan) rəqibin müxtəlifadlı bazusunu, o biri əli ilə boynunu tutur.

**- BİLƏKLƏRİ ƏKSİNƏ TUTMA-**

**TUT**

Hükumçu-güləşçi ayaq üstə baş barmaqları aşağı olmaqla əllərini firladaraq rəqibin biləklərini üstdən tutur.

**- BOYUNU BAZU ALTINDAN TUTMA-** Parterdə hücum edən güləşçi rəqibin arxasında, yaxud yanında yer tutmaqla əlini onun eyniadlı yaxın bazusunun altından keçirir və barmaqlarını onun boyun nahiyəsində qarmaqlayır.

**- BOYUNU BAZU İLƏ BİRGƏ TUTMA-** Ayaq üstə və ya körpü vəziyyətində hücum edən güləşçi əlini rəqibin müxtəlifadlı bazusunun altından keçirməklə digər əli ilə onun boynunu tutur və barmaqlarını qarmaqlayır.

**- BOYUNU BAZU İLƏ BİRGƏ ARXADAN (YANDAN, ÜSTDƏN) TUTMA-** Parterdə hücumda olan güləşçi rəqibdən arxada (yanda) olub onun yaxın bazusunu və boynunu öz qolları arasında sıxır, eyni vaxtda barmaqlarını qarmaqlayır, yaxud öz biləyindən tutur.

**- BOYUNU BAZU İLƏ BİRGƏ ÜSTDƏN TUTMA-** Ayaq üstə və ya parter vəziyyətində hücumda olan güləşçi rəqibin başını öz bazusu altında saxlayır, digər əli ilə onun müxtəlifadlı bazusunu üstdən tutur və barmaqlarını qarmaqlayır, yaxud öz saidini tutur.

**- BOYUNU BAZU İLƏ BİRGƏ YANDAN TUTMA-** Parterdə hücumda olan güləşçi rəqibdən solda (sağda) olmaqla sol qolunu onun sinəsinin altına salaraq barmaqlarını qarmaqlayır.

**- BOYUNU UZAQ BAZU ALTINDAN TUTMA-** Parterdə hücum edən güləşçi rəqibdən arxada-yanda olmaqla əlini onun eyniadlı uzaq bazusunun altından keçirir və onun boyun nahiyəsin-

**TUT**

də barmaqlarını qarmaqlayır.

**- ÇARPAZ BALDIRLARLA TUTMA-**

Güləşçi parterdə bir qolu ilə rəqibin hər iki qızısını çarpezlaşdıraraq tutur. Bu zaman rəqibin 1) yaxın (müxtəlifadlı) baldırı onun dirsək büküşündə, uzaq baldırı isə qoltuğunda qalır; 2) ya da rəqibin uzaq eyniadlı baldırı onun qoltuğunda, yaxın (müxtəlifadlı) baldırı isə dirsək büküşündə olur.

**- EYNİADLI QIÇI TUTMA-** Güləşçi sol əli(qızı) ilə rəqibin sol qızısını, yaxud sağ əli (qızı) ilə sağ qızısını tutur.**- EYNİADLI QOLU TUTMA-** Güləşçinin sağ əllə rəqibin sağ qolunu və ya sol əllə sol qolunu tutması.**- GÖVDƏNİ ƏKSİNƏ TUTMA-**

Ayaq üstə və ya parterdə hücumçu-güləşçi rəqibdən yanda-sinəsi qıçlarına tərəf olmaqla onun gövdəsini üstdən tutur, barmaqlarını qarmaqlayır, yaxud öz biləyini və ya saidini tutur.

**- GÖVDƏNİ QOLLA TUTMA-** Ayaq üstə irəlidən, yandan, arxadan və parterdə arxadan, yandan icra olunur. Hücumda olan güləşçi rəqibin gövdəsini və bir qolunu öz qolları arasına alır və barmaqlarını qarmaqlayır, yaxud öz biləyini, saidini tutur.**- LİNGLƏ TUTMA-** Parterdə hücumda olan güləşçi rəqibdən arxada-yanda oturmaqla onun boynuna qoyduğu biləyini müxtəlifadlı bazusunun altından tutur.**- MÜXTƏLİFADLI QIÇI TUTMA-** Güləşçi sol əli (qızı) ilə rəqibin sağ qızısını, yaxud sağ əli (qızı) ilə sol qızısını tutur.**- MÜXTƏLİFADLI QOLU TUTMA-** Güləşçinin sağ əllə rəqibin sol qo-**TUT**

lunu və ya sol əllə sağ qolunu tutması.

**- MÜXTƏLİFADLI QOLU VƏ GÖVDƏNİ İRƏLİDƏN TUTMA-** Ayaq üstə hücumda olan güləşçi öndən-üstdən rəqibin sağ qolunu özünün sol qolunun saidi və bazusu arasında sıxaraq saxlayır və sağ əli ilə rəqibin gövdəsindən yapışır.**- MÜRƏKKƏB TUTMA-** Güləşçinin rəqibin bədənini ikidən artıq yerdən tutduğu fəaliyyəti.**- PARALEL TUTMA (“OVUCLARA DAXİLDƏN YAPIŞMA”)-** Bodibildinq və pauerliftingdə tutma zamanı ovuclar bir-birinə yönəldilir, baş barmaqlar irəli istiqamətləndirilir. Tutmanın eni trenajor qurğusunun konstruktiv xüsusiyətindən asılıdır.**- SADƏ TUTMA-** Güləşçinin rəqibin bədənini iki yerdən tutduğu fəaliyyəti.**- SAİDİ DAXİLDƏN TUTMA-** Parterdə hücum edən güləşçi rəqibdən sağda olmaqla onun sağ saidini sağ əli ilə daxildən tutur.**- SƏRBƏST TUTMA-** Bədii gimnastikada cismi müvazinətdə saxlama.**- UZAQ ƏLLƏ (QIÇLA) TUTMA-** Güləşçi parterdə rəqibin qolunu (qızısını) ona uzaq olan əli (qızı) ilə tutur.**- UZAQ QOLU TUTMA-** Güləşçinin ayaq üstə və yaxud parterdə rəqibin özünə uzaqda olan qolunu tutması.**- UZAQ QOLU (QIÇI) TUTMA-** Güləşçi parterdə rəqibin özünə uzaq (əks) olan qolunu (qızısını) tutur.**- UZAQ QOLU LİNGLƏ TUTMA-** Parterdə hücum edən güləşçi rəqibdən arxada-yanda oturmaqla müxtəlifadlı saidini gövdəsi altında tutur, digər əli ilə onun eyniadlı qolunun altından öz saidini tutur.

**TUT**

**- YAXIN ƏLLƏ (QIÇLA) TUTMA-** Güləşçi parterdə rəqibin qolunu (qiçını) ona yaxın olan əli (qiçı) ilə tutur.

**- YAXIN QOLU TUTMA-** Güləşçinin ayaq üstə və yaxud parterdə rəqibin özüne yaxın olan qolunu tutması.

**- YAXIN QOLU (QIÇI) TUTMA-** Güləşçi parterdə rəqibin ona yaxın olan qolunu (qiçını) tutur.

**- YAXIN QOLU LİNGLƏ TUTMA-** Parterdə hücum edən güləşçi rəqibdən arxada-yanda oturmaqla müxtəlifadlı saidini daxildən tutur və digər əli ilə rəqibinin eyniadlı qolunun altından öz saidini tutur.  
**TUTMA (YAPIŞMA) (5)-** Qoşa figurlu sürüşmədə buz üstündə idman rəqs-lərində, akrobatikada qarşılıqlı hərəkətləri yerinə yetirmək üçün partnyorların əllərinin birləşmə qaydası.

**- ALTDAN TUTMA-** Bodibildinq və paueliftinqdə tutma zamanı əllər xaricə çevrilir və baş barmaqlar büsbütün əks istiqamətə yönəlir. Bu vaxt şanqın qrifindən, trenajor qurğusunun dəstəyindən tutmanın eni öz şəklini dəyişə bilir.

**RAKETKANI TUTMA QAYDASI**

**- VERTİKAL TUTMA-** Stolüstü tennisdə raketkanı tutarkən dəstəyini yuxarı qaldırırlar və raketkanın oxu stolun üfüqi səthinə perpendikulyar olur. Baş və şəhadət barmaqlar raketkanın dəstəyini avto-qələmi tutan kimi tutur, qalan üç barmaq raketkanın arxa tərəfinə yelpikvari rahat qoyulur və ya bir-birinin üstünə sıxlılır.

**TUTMA (6)-** Reqbidə təkbətək mübarizənin gedişində rəqiblə topa yiyələnmək üstündə güc işlətmə üsulu. Yüksəyi çıydıñən, ortancılı qurşaqdan, zəifi ayaqdan yapışmaqdır.

**TUT**

**- UNİVERSAL TUTMA-** Tennisdə bütün zərbə növlərini yerinə yetirmək üçün istifadə edilən raketkanı tutma qaydası. Baş və şəhadət barmaqlarla yaranmış bucağın təpəsinin raketkanın dəstəyinin üstdə orta sərhədində (8 sərhəddi var) olması ilə səciyyələnir.

**- ÜFÜQİ TUTMA-** Stolüstü tennisdə raketkanı tutarkən onun oxu stolun üfüqi səthinə paralel olur. Raketkanın dəstəyi üç barmaqla- orta, adsız və çəçələ barmaqlarla tutulur; şəhadət barmaq raketkanın arxa səth xətti üzrə uzanır; baş barmaq isə ovuc səthinə qoyulur və azca orta barmaqla bitişik olur. Bu zaman raketkanın dəstəyi diaqonal üzrə ovucda olur.

**- ÜSTDƏN TUTMA-** İdman gimnastikasında tutma zamanı biləklər daxilə çevrilir və baş barmaqlar bir-birinə və ya irəli yönəldilir, qollar çiyinlər enində olur.

**- YAY İPİNİ TUTMA-** Kamanın gərilmə və tuşlama prosesində yay ipini saxlama tərzi.

**TUTULMA-** Minik atını öyrətmə üsulu - cilovla, eyni zamanda mahmızın yumşaq basılması ilə yüngül təsir. Məqsəd atın dal ayaqlarını gövdəsi altına salmaqdır. Ata yerişlərini azaltmaq və keçidlər zamanı diqqəti cəlb etmək üçün tətbiq olunur.

**TUTUM**

**- AĞCİYƏRLƏRİN HƏYATI TUTUMU-** Ən dərin nəfəsalmadan sonra nəfəsvermə- havanın maksimal həcmi. Orqanizmin fiziki inkişafı və funksional imkanlarının mühüm meyarıdır.

**- QANIN OKSİGEN TUTUMU-** 100 ml qanda oksigenin maksimal miqdari; oksigen tutumu qanda hemoglobininin

**TUZ**

qatılıq dərəcəsindən asılıdır və həcm faizlərdə ifadə olunur.

**TUZİK-** Kreyser gəminin səfərində yaxtın lazımi təminat predmeti kimi xüsusi təchiz olunmuş kiçik şlyupka.

**TÜFƏNG-** Atəş açmaq üçün uzun lüləli silah. Lülə kanalında vintli kəsiklər gülləyə davamlı uçuşu təmin edən firlanma hərəkəti verir. Güllə atıcılığında sərbəst kiçik və iri çaplı, standart kiçik və iri çaplı, eləcə də odlu və ya pnevmatik tüfənglərdən istifadə olunur. "Tüfəng" adı indi ancaq ov tüfəngləri üçün saxlanılmışdır. Bir, iki və üç lüləli, hamar lüləli, kəsik və kombinasiya edilmiş tüfənglər də vardır. Stend atıcılığında hamar lüləli tüfənglərdən istifadə olunur.

- **AVTOMAT TÜFƏNG-** Atəş açarı kən barıt qazları yaranan enerji hesabına yenidən doldurulmanın baş verdiyi çoxgülləli tüfəng.

- **İKİLÜLƏLİ TÜFƏNG-** İki (vertikal və ya üfüqi yerləşmiş) lülədən ibarət tüfəng. İki atışı eyni vaxtda və ya kiçik intervalla icra etməyə imkan verir.

- **STEND TÜFƏNGİ-** Məşq məşğələləri və stend atıcılığı üzrə yarışlar üçün nəzərdə tutulmuş yüksək keyfiyyətli, 12 mm kalibrli tüfəng.

**TÜNDMƏCAZ-** Temperamentlərin dörd əsas tipindən biri. Tündməcaz idmançı xasiyyətcə əsəb sisteminin müvəzinətsizliyi, yüksək psixi fəallığı, hərəkətlərinin qətiyyəti, coşqun emosionallığı ilə seçilir, hərəkətlərinin iti tempi, nəticələrin qeyri-qənaətbəxş sabitliyi və startqabağı həyəcana meylliliklə səciyyələnir, yüksək emosiyalı idman növlərini, intensiv və sürətli hərəkətləri üstün tutur.

**UC**

**TVİRL- Bax. QASIRĞA.**

**TVİST-** Akrobatika və gimnastikada 180 dərəcə dönməklə yuxarı-axaya hoppanma və qruplaşaraq irəli salto.

**TYUDAN-** Karatedoda boyundan qurşağa qədər hücum və ya müdafiənin orta səviyyəsi.

**TYUMLER- Bax. HORIZONTAL BUCAQDAN VERTİKAL.**

# Uu

**"UAYT TRİPLEKS"-** Rekord göstəricili avtomobilin adı. Mütləq sürət rekordu göstərməyə cəhd edənlər arasında ən ağır avtomobil.

**UC**

- **QABAQ UC-** Suya hoppanmalar üçün vişka platformasının qabaq ucundan yerindən hoppanma. Qaçaraq hoppanma-larda itələnmə icra olunur. Platformanın qabaq ucu bütün eni boyunca hamar, dəyirmiləşdirilmiş və sürüşməyən səthə malik olmalıdır.

- **SUYA HOPPANMALAR ÜÇÜN TRAMPLİNİN QABAQ UCU-** Tramplinin daha zərif və elastik hissəsi itələnmə yeri hesab olunur. Tramplinin ön qurtaracağı dəyirmi olur ki, itələnmə zamanı idmançının bədəninin hər hansı bir hissəsi ora toxunarsa, nəticə daha yaxşı alınsın.

**UCLUQ**

- **ELEKTRİKLƏŞDİRİLMİŞ TIYƏNİN UCLUĞU-** Qılıncoynatma silahı tiyəsinə quraşdırılan metal silindr başlıq və yaydan ibarət qurğu.

- **NİZƏNİN UCLUĞU-** Nizənin təchizatına daxil olan itilənmiş metal alət.

**UC****UÇ**

**- OXUN UCLUĞU-** Oxun metaldan hazırlanan möhkəmləndirilmiş iti ön hissəsi. Ucluqlar müxtəlif kütłədə və formada ola bilir.

**- ŞÜVÜLÜN UCLUĞU-** Atletika şüvülünün alt hissəsinə qoyulan rezin və ya plastmas mantar.

**“UÇİKOMİ”-** Cüdoda xüsusi hazırlanmış təmrinlər sistemi.

**“UÇINQ”-** Yelkən yarışları qaydası termini. Yaxtın sürətini artırmaq məqsədilə ekipaj üzvləri gövdələrini kəskin hərəkətlə irəli və arxaya verirlər. Yürüş prosesində “uçinq”in tətbiqi yelkən yarışları qaydaları ilə qadağandır.

**UÇQUN. QAR UÇQUNU-** Dağ zirvələrindən və yamaclardan düşən qarın ağırılıq gücünün üst səthə təsiri. Tarazlığın pozulması nəticəsində yaranan böyük qar kütləsi.

**“AYAQ YERİNƏ” UCMAQ-** Akademik qayıqcının texniki səhvi. İdmançı avarçəkməni hazırlayarkən skamyanın hərəkətini çox sürətləndirir və ayaq yerində dayanaraq avarçəkməni başlamağa özünü çatdırı bilmir. Gövdəsi əlləri ilə birgə qayığın dal tərəfinə hərəkəti davam etdirir, ayaqları pillədə içəri batır, avarçəkənin bədəninə hərəkətini arxa tərəfə ləngidir.

**UÇURUM-** Qaya və ya buzlu yamac sildiriminin kəskin böyüyən sahəsi.

**“UÇUŞ” (1)-** Alpinizmdə dağ yalnızda sildiriminin sərt artması.

**UÇUŞ (2)- 1.** Gimnastik element. Əllərdə (bir əldə) duruşdan, eləcə də alətin üzərindən düz və ya azacıq bükülü gövdə ilə keçməklə arxaya birdən qalxandan sonra sıçrayış. Tirdə birdən arxaya

qalxandan sonra 360 və 720 dərəcə tam dönməklə uçuş yerinə yetirilə bilir. **2.** Dayaqlı tullanma. Aletin üzərindən düz və ya azacıq bükülü gövdə ilə keçməklə tullanış. 360 və 720 dərəcə tam dönməklə yerinə yetirilə bilir.

**- HOPPANANIN UÇUŞU-** Hoppanarkən idmançının itələnmənin başlanğıcında və yerə enəndə (və ya suya dalandan) dayaqsız fazası.

**- HOPPANANIN XİZƏKLƏRDƏ TRAMPLİNDƏN UÇUŞU-** İdmançının xizəklərlə ayrılma stolunun kənarından itələnməsindən sonra və yerəenmə dağına toxunma məqamına qədər dayaqsız vəziyyəti. Uçuş fazası qalxma, uçuş trayektoriyasına çıxış, uçuş və yerəenmə hazırlığından ibarətdir.

**- İDMAN ALƏTİNİN UÇUŞU-** İdman alətinin atılma fazası alətin idmançının əlindən çıxmışından başlanır və yerə düşməsi ilə tamamlanır.

**- PLANKANIN ÜSTÜNDƏN UÇUŞ-** Hündürlüyü və şüvüllə tullanarkən uçuş trayektoriyasının ən yüksək nöqtəsinə çatan atletin uçuş fazası.

**UÇUŞLAR-** Atmalarda və ya üstdəkinin bədəninin eninə oxu ətrafında və ya uçuş fazası ilə 1/4 dövrə fırlananda hoppanmaların icra edildiyi akrobatik təmrinlər. Uçuşların variantları: çıyındə, arxada ayaqdan çıyinə, qollar altında sıçrayışla çıyinə, altdakının dönüşü ilə çıyinə sıçrama, əllərdə himayə ilə, qarnın altında himayə ilə sıçrama, qollar altında atma ilə bel altında himayə, qarnın altında himayədən bazuönüdə himayəyə, duruşa, döşəmədə duruşdan duruşa, duruşdan duruşa (bir-bir sıçra-

**UÇ**

ma), üfüqi uçuşlar və s. voltij təmrinlərin tərkib hissələridir.

**XİZƏKLƏRDƏ UZAĞA UÇUŞLAR-** Xizəklərdə tramplindən tullanma növlərindən biri. Yarışdaancaq tullanmanın uzaqlığı qiymətləndirilir. İdmançılara 120 m və daha uzaq məsafəyə tullanmağa imkan verən böyük tramplinlərdən tullanmalar yerinə yetirilir.

**UDUŞ**

- **MATERIAL UDUŞU-** Şahmat partiyasında hansısa bir maddi mənfəət qazanma (rəqibin piyadasını və ya fiqurunu götürmək).

- **TEMPDƏ UDUŞ-** Şahmat və dama - 1) inkişafda (partiyanın débutü və ortası üçün səciyyəvidir) rəqibi bir gediş qabaqlama; 2) nəzərdə tutulmuş mövqedə gedisin növbəsinin dəyişilməsi (endşipil üçün səciyyəvidir).

**ÜĞURLU YERƏ GİRMƏ-** İdmançı gediş edərək rəqibin iki damasını təhlükə altına salaraq elə yerə girir ki, o, iki damanın hər birini itki vermədən götürə bilir.

**“UKE”-** Cüdo güləşində müdafiə olunan güləşçinin yapon dilində adı.

**ULTRARANNİNQ-** 12 və ya 24 saat ərzində 100 km, 100 mil distansiyalara, mərafon distansiyasından artıq məsafələrə qaçış, eləcə də çoxgənlük yürüşlər və s.

**UNİVERSİADA-** Tələbələrin kompleks idman yarışları. İki ildə bir dəfə Beynəlxalq İdman Universitetləri Federasiyasının himayəsi altında qış və yay universiadaları keçirilir. Qaliblərin mükafatlandırılması mərasimində tələbə himni ifa olunur.

**UNSIYA-** Boksçu əlcəklərinin yarış

**UŞ**

qaydaları ilə təsbit olunmuş vahid ölçü kütłəsi 28 qrama bərabərdir.

**URAKEN-** “Əks yumruq”. Karatedoda zərbə vuran yumruğun şəhadət və orta barmaqlarının xırda sümüklərinə yaxın arxa səthinin yaratdığı zərbə sahəsi.

**USİRO-** Karatedoda zərbələrin, hərəkətlərin istiqaməti.”Arxaya”, “geriyə” mənasını bildirir.

**USTA-** Şahmatçı və damaçiya yüksək idman və yaradıcılıq nailiyyətlərinə görə verilən fəxri ad.

- **BEYNƏLXALQ USTA-** Beynəlxalq yarışlardakı nailiyyətlərinə görə Beynəlxalq Şahmat Federasiyası və Beynəlxalq Dama Federasiyası konqreslərinin müəyyən meyarlar əsasında şahmatçı və ya damaçiya ömürlük verdiyi fəxri ad.

**AT SÜRMƏ USTALIĞI-** Atla davranış məharəti, atı tərbiyə etmə, onda miniciyə inam yaratma, minicinin təsirlərinə tabe olma, atı sürmə və hoppandırma bacarığı, istənilən yarışda çıxış edə bilmək imkanına qədər atın təlim görməsinə başa çatdırma.

**UŞU-** Çin fiziki hazırlıq sistemi variantı. Əsas diqqət fiziki keyfiyyətlərin təkmilləşməsinə, insan bədənində daha aktiv nöqtələrə təsir göstərmək bacarığına, eləcə də daxili enerjinin aktivləşdirilməsinə yetirilir. Uşuda silahlı hücumdan müdafiə kimi əl və ayaqlarla zərbələrin bir sıra xüsusi üsulları işlədirilir. Uşunun hərfi tərcüməsi “silahı dayandır” deməkdir. Uşu bir sıra fəlsəfi nəzəriyyələrlə sıx bağlıdır. Hazırlıq təmrinləri sistemi son vaxtlar sağlamlaşdırıcı vasitə kimi (gimnastik usu) müstəqil işlədirilir.

**UTİ-** Karatedoda zərbə və blokların

**UY**

qövsvari, düz olmayan trayektoriyası.  
**UYĞUNLAŞMA. PSİKOLOJİ UYĞUNLAŞMA-** İdman qrupunun və ya onun ayrı-ayrı üzvünün psixoloji xarakteristikası - öz hərəkətlərini razılaşdırmaq, məşq, yarış və başqa birgə fəaliyyət və istirahət şəraitində qarşılıqlı əlaqələri optimallaşdırmaq qabiliyyəti.

**UYĞUNLAŞ(DIRİL)MA QABİLİYƏTİ-** Xarici və ya daxili mühitin dəyişməsi şəraitində orqanizmin bütövlük sisteminin məqsədyönlü uyğunlaşma reaksiyasına cavab vermə xüsusiyyəti.  
**UZADILMA. XİZƏK TRASININ UZADILMASI-** Trasda yüksək sürətli xizəkçilərin məşqi üçün start yerinin arxaya çəkilməsi.

**UZAĞA QAÇMA-** Güləşçinin mərkəz sayılan dayaq nöqtəsi ətrafında ayaqlarla qövs üzrə gəlib çıxmazı. Xalça və ya güləşçinin bədəni dayağa xidmət edə bilər. Güləşçi başı və ya əli ilə ona dayaqlanır.  
**UZAQLAŞMA-** 1. İdmançının bədəninin irəli-yuxarı çəkilməsi ilə şərtləşən hoppanma, yüyürmə və başqa təmrinlər elementi. Dayaq ayağının və ya hər iki ayağın bükülməsi ilə yerinə yetirilir. 2. Mürekkeb koordinasiyalı idman növlərində idmançının bədəninin irəli, yuxarı, arxaya irəliləyişini, həmçinin firlanma hərəkətini yaradan hoppanma-ların əsas fazalarından biri. 3. Qılıncoynadanın zərbə alına bilən bədən hissəsinə rəqibin sancma (zərbə) endirməsini çətinləşdirmək və ya zərbə (sancma) almaqdan qacaq məqsədilə yerini dəyişməsi.

**UZATMA. KONTROL MƏNTƏQƏNİ “UZATMA”-** Kontrol məntəqənin “almamasını” asanlaşdırmaq üçün kontrol mən-

**UZ**

təqə nöqtəsi yerinin lokal obyekt - daş, çuxur, oyuq deyil, daha geniş xətli və ya meydan oriyentiri bir neçə on metrlərlə, bəzən də yüz metrlərlə uzanan obyektin olmayı idman oriyentirini tapmada taktiki üsuldur.

**UZUN AĞAC-** Dırmanma üçün əlavə gimnastik alət - bir ucu tavandan asılmış, dairəvi yonulmuş ağac tir.

**UZUNLUQ**

- **ADDIMIN UZUNLUĞU-** 1. İdmançının qaçışda, yeridə, konki və xizəklərdə qaçışında bir addıma dəf etdiyi məsafə. 2. İdmançının üç təkanla tullanmada 2-ci fazada dəf etdiyi məsafə.

- **ATMANIN UZUNLUĞU-** İdman alətinin (disk, çəkic, yadro, nizə və s.) düşəcəyi yerə qədər atmalar üçün bölmə və ya dairə ilə möhdudlaşan xətdən horizontal üzrə məsafə. Metr və santimetrlərlə ölçülür.

- **DİSTANSİYANIN UZUNLUĞU-** İdmançının bütün dövri idman növlərində yarış və ya məşqdə startdan finişə qədər dəf etdiyi məsafə.

- **HƏRƏKƏT YOLUNUN UZUNLUĞU-** İdman oriyentirini tapma yarışlarında idmançının texniki startdan nəzarət məntəqələrini keçməklə finişə qədər hərəkətinin faktik yolu üzrə ölçülən məsafə. Düz və azca nahamar yerlərdə ixtisaslı idmançıların yolunun uzunluğu adətən, distansiyanın uzunluğunu 10-20 faiz ötür.

- **TULLANMANIN UZUNLUĞU-** Uzununa və ya üç təkanla tullanan idmançının itələnmə yerindən ayaqları, əlləri və ya gövdəsinin düşdüyü izə qədər horizontal xətt üzrə məsafə.

- **KONKİSÜRƏNİN HÜCUM ADDİ-**

**UZ**

**MININ UZUNLUĞU-** Təkan ayağının buzdan ayrılma məqamında konkilər arasındaki (qaçış istiqamətində) məsafə. Daha uzun hücum addımı itələnmədə daha qısa yola uyğun gəlir (qısa məsafələrə qaçışda). Hücum addımının uzunluğu itələnmənin sonuna yaxın konkinin dönmə bucağının artması ilə azalır.

**- KONKİSÜRƏNİN SÜRÜŞMƏ UZUNLUĞU-** Konkisürənin bir konkinin buzdan ayrılma yerindən o biri konkinin ayrılma yerinə qədər qaçış istiqamətində sürüşən addımının uzunluğu.

**- QAÇİŞ CIĞIRININ UZUNLUĞU-** Tullanmalar və atmalarla qaçış üçün cığırın ölçüsü (20 m-dən 45 m-ə qədər).

**- QÖVSÜN UZUNLUĞU-** Bir-birindən ən böyük məsafədə yerləşən, iki kənar nöqtələr istiqamətində figuristin konkisi ilə çəkilmiş çevrənin bir hissəsi və ya başqa əyri xəttin ölçüsü.

**- LÜLƏNİN UZUNLUĞU-** Atıcılıq silahının ən mühüm xüsusiyyətlərindən biri. Sandığın (xəzinənin) arxa qurtaracağın dan ağız kəsiyinə qədər olan məsafə.

**- NİŞAN XƏTTİNİN UZUNLUĞU-** Atıcılıq silahının mühüm xüsusiyyətlərindən biri. Nişangahdan arpaciğa qədər olan məsafə.

**- SIÇRAYIŞIN UZUNLUĞU-** İdmançının sıçrayışda - üç təkanla tullanmanın 1-ci fazasında uçub keçdiyi məsafə.

**- TENNİSCİNİN ZƏRBƏSİNİN UZUNLUĞU-** Meydançada topun toradan yerə enməsinə qədərki məsafə.

**- TİRİN (ATIŞ MEYDANININ) UZUNLUĞU-** Müəyyən bir tirdə atıcılıqda yol verile bilən ən böyük distansiya.

**- ÜZGÜÇÜNÜN START HOPPAN-**

**ÜC**

**MASININ UZUNLUĞU-** Üzgütünün start tumbasındaki itələnmə yerindən suya toxunma məqamına qədərki məsafə. 4 m-dən çox olmur, startı yerinə yetirmə texnikasından asılıdır.

**- YÜYÜRMƏNİN UZUNLUĞU-** Tullanmalar üçün bölmədə yüyürmənin əvvəlindən itələnmə yerinə qədər və ya atmalar üçün bölməni məhdudlaşdırıran xəttə qədər məsafə. Yüyürmənin uzunluğu fərdidir.

**ÜÜ**

**ÜÇBUCAQ-** 1. Şahmatda gediş növbəsini rəqibə vermək məqsədilə şahla manevretmə üsullarından biri. 2. Rus damasında tek qalmış damkanı tutan üç damkanın həllədici düzülüşü (üçbucaq xanası -c3, d6, e3 və ya d6, e3, f6 və ya c3, c5, f4 və ya c5, f4, f6).

**ÜCLÜK (1)-** Konkilərdə sərbəst figurlu gəzişmədə figurçu tərəfindən konkisinin ya xarici, ya da daxili tilində hərəkətdə ikən irəli və ya arxaya sürüşmənin qabaq tərəfini dəyişməklə icra olunan iki simmetrik qövsdən ibarət dönmə və ya məcburi figur elementi. (2) **Rus damasında diaqonallardan ibarət kontur (çevrə)** - c1-h6, h6-f8, f8-a3, a3-c1; Beynəlxalq damada - diaqonallardan 47-15, 15-4, 4-36, 36-47.

**- AŞAĞIDAKI ÜCLÜK-** Rus damasında - diaqonal h6-c1, Beynəlxalq damada 15-47.

**- BORT ÜCLÜYÜ (BD)-** Rəqibin damalar qrupunda olan üç ağ (qara) dama-

**ÜÇ**

sının 25, 30, 35-ci xanalardan 16, 21, 26-ci xanalara sıxışdırılması.

- **YUXARIDAKI ÜÇLÜK-** Rus dama-sında f8-a3, beynəlxalq damada 4-36.

**ÜÇLÜK (3).** Üç qadın üçün idman akrobatikası növü.

- **İKİQAT ÜÇLÜK-** Konkilərdə sərbəst fiqurlu sürüşmədə məcburi fiqur və ya dönmə mikroelementi bir təkanla iki ardıcıl icra olunan üçlüklü dönməni əhatə edir. Fiqurçunun sürüşmənin tilini və üz tərəfini dəyişib, hərəkətdə ikən konkinin irəli və ya arxaya xarici ya da daxili tillərində icra etdiyi sadə üçlüklər kimi iki simmetrik qövs.

- **ARXAYA-DAXİLƏ İKİQAT ÜÇLÜK-** Fiqurçunun təknəfərlik fiqurlu sürüşmə zamanı konkilərdə hərəkətdə ikən həm birinci, həm də ikinci dairədə irəli-xaricə və arxaya-daxılə üçlüyü daxil edərək müxtəlifadlı ayaqlarda icra etdiyi iki dairədən ibarət məcburi fiqur. Dönmələrin ucları dairənin mərkəzinə istiqamətlənir. Hər dairənin ölçüsü fiqurçunun təxminən üçqat boyuna bərabərdir.

- **ARXAYA-XARİCƏ İKİQAT ÜÇLÜK-** Fiqurçunun təknəfərlik fiqurlu sürüşmədə hərəkətdə ikən həm birinci, həm də ikinci dairədə irəliyə-daxılə və arxaya-xaricə üçlüklü dönmələri daxil etməklə müxtəlifadlı ayaqlarda yerinə yetirdiyi iki dairədən ibarət məcburi fiqur. Dönmələrin ucları dairənin mərkəzinə istiqamətlənir. Hər dairənin ölçüsü fiqurçunun təxminən üçqat boyuna bərabərdir.

- **İRƏLİ-DAXİLƏ-ARXAYA-XARİCƏ ÜÇLÜK-** Konkilərdə təknəfərlik fiqurlu gəzişmədə fiqurcu tərəfindən müxtəlifadlı ayaqlarda icra olunan birin-

**ÜÇ**

ci dairədə irəli-daxılə gedişdən üçlüklü dönmələri daxil edən və gedişdə ikən ikinci dairədə arxaya-xaricə məcburi fiqur. Dönmələrin zirvələri köndələn oxunda yerləşir və dairənin mərkəzinə yönəlir. Hər dairənin ölçüsü fiqurçunun təxminən üçqat boyuna bərabərdir.

- **İRƏLİ-XARİCƏ-ARXAYA-DAXİLƏ ÜÇLÜK-** Konkilərdə təknəfərlik fiqurlu gəzişmədə birinci dairədə irəliyə-xaricə, ikinci dairədə arxaya-daxılə üçlüklü dönmələri daxil etməklə iki dairədən ibarət məcburi fiqur. Dönmələrin zirvəsi fiqurun köndələn oxunda oturur və dairənin mərkəzinə yönəlir. Hər dairənin ölçüsü fiqurçunun təxminən üçqat boyuna bərabərdir.

- **İRƏLİ-DAXİLƏ İKİQAT ÜÇLÜK-** Fiqurçunun konkilərdə təknəfərlik fiqurlu sürüşmədə hərəkətdə irəliyə-xaricə və hərəkətdə həm birinci, həm də ikinci dairədə arxaya-xaricə ikiqat üçlüyü daxil edərək müxtəlifadlı ayaqlarda icra etdiyi iki dairədən ibarət məcburi fiqur. Dönmələrin zirvəsi dairənin mərkəzinə yönəlir. Hər dairənin ölçüsü fiqurçunun təxminən üçqat boyuna bərabərdir.

- **İRƏLİYƏ-XARİCƏ İKİQAT ÜÇLÜK-** Fiqurçunun konkilərdə təknəfərlik fiqurlu sürüşmədə həm birinci, həm də ikinci dairədə hərəkətdə ikən irəliyə-xaricə və arxaya-daxılə ikiqat üçlükləri daxil etməklə müxtəlif ayaqlarda icra olunan iki dairədən ibarət məcburi fiqur. Dönmələrin ucları dairənin mərkəzinə yönəlir. Hər dairənin ölçüsü fiqurçunun təxminən üçqat boyuna bərabərdir.

**ÜÇLÜKLƏR-** Üçlüyün qısa diaqonal-

**ÜÇ**

lari; yuxarıdakı üçlük- Rus damasında h6- f18, beynəlxalq damada 4-15; aşağıdakı üçlük -rus damasında a3-c1, beynəlxalq damada 36-47.

**ÜÇNÖVÇÜLÜK****- AĞIRLIQQALDIRMA ÜÇNÖVÇÜLÜYÜ-**

Ağırlıqqaldırmada yarış təmrinləri kompleksi. Sixma gücü, darta və iki əllə təkanın cəmi üzrə nəticə müəyyənləşdirilir. 1972-ci ildən yarış programına daxil edilmişdir.

**- ALP ÜÇNÖVÇÜLÜYÜ- Bax. DAĞ XİZƏYİ ÜÇNÖVÇÜLÜYÜ.**

**-ATCILIQ ÜÇNÖVÇÜLÜYÜ-** Bir atda üçgünlük yarış: 1-ci gün - manej sürməsi; 2-ci gün - çöl sınaqları (birinci yol - stipl-çez, ikinci yol-kros), 3-cü gün- konkur.

**- DAĞ XİZƏYİ ÜÇNÖVÇÜLÜYÜ-** Dağ xızəyi idmanı növündə ümumi zəçot balları idmançının üç idman sahəsində -sürətli enmə, slalom- gigan və slalomda çıxışlarındakı qiymətlərdən yığılır.

**- GÜC ÜÇNÖVÇÜLÜYÜ- Bax. PAU-ERLİFTİNQ.****- KЛАSSİK ÜÇNÖVÇÜLÜK - bax. AĞIRLIQQALDIRMA ÜÇNÖVÇÜLÜYÜ.**

**ÜÇRÜBLÜK-** Reqbi üzrə yarışda müdafiə oyuncuları. Komandada (15 nəfər) 4 üçrüblük var. Onlar rəqibin müdafiəsini yarib keçən sıpər yaradırlar, həm də öz komandalarının hücumunu başa çatdırırlar.

**ÜFÜQİ XƏTT-** Şahmat taxtasında yuxarı və aşağı kənarlara paralel xətt təşkil edən bir sıra xanalar. Horizontalların cəmi səkkizdir (1-ci, 2-ci və s.).

**ÜST**

**ÜRƏK-** Qanın hərəkətini qan damarları ilə tənzimləyən, həyat qədər mühüm mərkəzi qan dövranı orqani. Düzgün olmayan konus şəkilli açıq (bağlanmamış), dördkameralı əzələ orqanıdır. Ürəkdə 2 qulaqcıq (sağ və sol) və 2 mədəcik (sağ və sol) ayırd edilir.

**- “İDMAN” ÜRƏYİ-** Böyük məşq məşğələləri stajına malik idmançıların ürəyinin morfolofunksional həli. Adətən, ürəyin sol mədəciyinin hipertrofiyası ilə xarakterizə olunur.

**ÜRƏYİN ARITMIYASI-** Ürək fəaliyyətinin normal ritminin, ürək yiğilmaları ardıcılığının və ya tezliyinin pozulması. Həm fizioloji, həm də patoloji xarakterli müxtəlif etiologiyalardan baş verə bilir.

**ÜSTƏLƏMƏ-** Ayaq üstə yaxud parterdə olan güləşçi əks fənd nəticəsində aşağı vəziyyətə (alta) düşür.

**ÜSTLÜK. ÇAXMAQ ÜSTLÜYÜ-** Atıcılıq silahı çaxmağının lülənin kənalını qapayan ön hissəsi.

**SÜMÜK ÜSTLÜYÜ-** Sümüyün üstünü örtən six lifli birləşdirici qişa. Sümüyün böyüməsini və zədələnmələr zamanı bərpasını təmin edir.

**ÜSTÜNDƏ. SİNƏ ÜSTÜNDƏ-** Sinxron üzgüçülük mövqeləri: idmançı qadının bədəni üfüqi vəziyyətdə, ayaqları birlikdə, dabanları suyun səthində, ayaq barmaqları dərtilmiş, üzü suyun səthində qaldırılmış və ya suya batmış qolları, sərbəst olur.

**- SİNƏ ÜSTÜNDƏ, DİZLƏR QATLANMIŞ VƏZİYYƏTDƏ-** Sinxron üzgüçülük mövqeləri: sinə üstündə, bir ayaq çanaq-bud və diz oynaqlarında qatlanmış, bükülmüş ayağın dabanı baş

**ÜST**

barmağı uzadılmış ayağın daxili tərəfinin baldır əzələsinə sıxılmışdır.

**ÜSTÜN OLMA-** Güləşmədə taktiki məsələlərin həlli qaydası. Güləşçinin rəqibi üzərində aşkar üstünlüyü ilə ifadə olunur.

**ÜSTÜNLÜK-** Şahmat və damada - bir tərəfin o biri tərəf üzərində üstünlüyü. Üstünlüğün iki növü - maddi və mövqe üstünlükleri fərqləndirilir.

- **MADDİ (MATERIAL) ÜSTÜNLÜK-** Şahmat (dama) taxtasında qüvvələrə görə üstünlük.

- **MÖVQE ÜSTÜNLÜYÜ-** Şahmat (dama) taxtası üzərində açıq xətlərə, mərkəzə və başqa mühüm strateji məntəqələrə yiylənmiş figur və piyadaların (damaların) daha yaxşı düzülüşü.

- **PIYADA ÜSTÜNLÜYÜ-** Şahmat taxtasının müəyyən sahəsində piyadaların sayı rəqibdəkindən daha çox olan vəziyyət. Üstünlük adətən cinahlarda olur və orada keçici piyada yaratmağa imkan verir.

**ÜSUL (1)-** Hansısa məqsədi həyata keçirən ayrıca iş, fəaliyyət, hərəkət.

- **BLANKENAAP ÜSULU (BD)-** Standart sonluqlarda Manuri detali ilə çəşib qalmaya və uduşa aparıb çıxaran aşağıda kı manevr: A.: D. 48, 49, 50, d 29; Q.; D. 14, d 35, 45. 1.49-44! 2.30x təhlükəsi ilə). 1....46 2.43! 53. 34! və qaralarda suq-svanq: əgər 3....10, onda 4.30x, yox əgər 3....46, onda 4.34-40! və 5.40x.

- **QADAĞAN EDİLMİŞ ÜSUL-** İdmançının yarış vaxtı və ya məşqdə yarış qaydalarına və ya idman etikasına görə cəzalandırıldığı zidd hərəkəti.

**AVARÇƏKMƏ ÜSULU**

- **ORTODOKSAL AVARLAMA ÜSU-**

**ÜSUL**

**LU-** Akademik avarçəkmədə XX əsrin əvvəllərinə qədər hökmran üsul hərəkətlərin gözəlliyi hesab olunurdu. Bu üsulda dinamika və hərəkətlərin təbii-liyi çatışmındı.

- **TƏBİİ AVARÇƏKMƏ ÜSULU (FERBERN ÜSULU)-** Hazırda hökmranlıq edən akademik avarçəkmə üsulu. Geniş birləşdirilməmiş hərəkətlərlə səciyyələnir, avarçəkənin bədən kütləsindən maksimal istifadə etməsinə imkan verir. Məşhur ingilis məşqçisi S.Ferberin avarçəkmə üsulu XX əsrin əvvəllərində meydana gəlmişdir.

**FƏNDİN TAKTİKİ HAZIRLANMA ÜSULU-** Nəzərdə tutulmuş fəndin müvəffəqiyətli icrasını təmin edən müxtəlif taktiki hərəkətlərin cəmi.

**ÜSUL (2).**

- **XİZƏKLƏRDƏ TRAMPLİNDƏN TULLANMALARIN AERODİNAMİK ÜSULU-** Xizəkçi tullanmanın icra edərkən havanın müqavimətini azaltmaq və hoppanmanın uzaqlığını əhəmiyyətli dərəcədə artırmaq üçün çanaq-bud oynağını bükərək uçuş fazasında gövdənin irəli meylliyyini artırır. Tullanmanın bu icra üsulu 50 m-lik tramplin tikililərində tətbiq edilir.

- **XİZƏKLƏRDƏ TRAMPLİNDƏN TULLANMALARIN BALLİSTİK ÜSULU-** Mürəkkəb olmayan texnika ilə xarakterizə edilən tullanmanın icra üsulu belədir: ayırma stolunda ayaqları diz oynaqlarında düzləndirmək, qolları yuxarı qaldırmaq, uçuşda gövdəni düzəltmək, qolları yana açmaq, yerə enərkən bədəni irəli verməklə böyük olmayan addım atmaq. Belə tullanışlar keçən əsrin 20-ci

**ÜS**

illərindən kiçik proyekti qüvvəli tramplinlərdə icra olunmuşdur.

- **KOMBİNASİYALI ÜSUL**- Şahmatçının (damaçının) mürəkkəb qarşılıqlı iti səy göstərməsi, dinamik mövqe və taktiki vasitələrdən geniş istifadə etməsi ilə səciyyələnən oyun tərzi.

- **OYUN ÜSULU**- Hükumu (hükum üsulunu) və ya müdafiəni nəzərə çarpdırmaqla idman oyununun təşkilinin və aparılmasının taktiki prinsipi. Oyunçular və komandalar həm də kombinasiyalı üsul işlədirler.

- **ŞAHANƏ ÜSUL**- Təkmilləşmənin ən yüksək dərəcəsinə çatdırılan və idmançının hər şeydən əvvəl yarışda qələbə qazanmaq üçün özünün texniki arsenalından istifadə etdiyi üsul.

- **TULLANMA ÜSULU**- Xizəklərdə trampplindən tullanmalarda 3 və ya 5 hakim tərəfindən qiymətləndirilən (əgər 5 hakim qiymətləndirirsə, ən yaxşı və ən pis qiymətlər atılır) tullanmanın ümumi təsiri və icra texnikası. Maksimal qiymət 60 baldır (hər hakim üçün 20 bal). Tullanışın icra texnikası 0,5 xal dəqiqliklə qiymətləndirilir.

- **ÜZGÜCÜLÜYÜN İDMAN ÜSULU**- Üzgücülüyüñ idman üsuluna aiddir: sinə üstündə krol, arxası üstə krol, delfin və brass. Bunlar yüksək sürəti inkişaf etdirməyə imkan verir. Yarış qaydaları ilə reglamentləşdirilən üzgücülüyüñ bütün idman üsullarının özünəməxsus texnikası vardır.

**ÜSUL (3)-** Güləşçinin rəqibi üzərində qələbə və ya üstünlük qazanmaq məqsədi olan texniki fəaliyyəti.

- **TAKTİKİ ÜSUL**- İdmançının yarışın

**ÜS**

gedisi zamanı istifadə etdiyi konkret taktiki məsələnin müəyyən həll üsulu.

- **TEXNİKİ-TAKTİKİ ÜSUL**- Eyni vaxtda həm texniki, həm də taktiki hazırlanlığın həllinə yönəlmüş müəyyən texniki elementlərin daxil olduğu ayrıca taktiki hərəkət.

- **TEXNİKİ ÜSUL**- Yarış və məşq prosesində tətbiq edilən müəyyən hərəkəti məsələlərin həlli üçün məqsədyönlü fəaliyyət.

- **TƏMİZ ÜSUL**- Tətbiq edilən üsul gülləşçiye görüş vaxtının qurtarmasına qədər rəqib üzərində qələbə qazanmağa imkan verir. Yunan-Roma və sərbəst güləşmədə bu üsul rəqibin küreynin yerə vurulması ilə bitir. Samboda bu, təmiz atma ilə, ağırdıcı üsulla yerinə yetirilir. Cüdoda "ippon" qiyməti, atma, ağırdıcı üsul, boğucu tutma, 30 san. saxlama sayılır.

- **YALANÇI ÜSUL**- Güləşmədə taktiki fəaliyyət. Maskalanma variantı. Həqiqi niyyəti gizlətmək və rəqibi çasdırmaq üçün tətbiq edilir. Məqsəd hückum və ya müdafiə üçün əlverişli şərait yaratmaqdır.

**ÜSULLAR**

- **AĞRIDICI ÜSULLAR**- Sambo və cüdoda ağırdıcı hissiyat yaradaraq rəqibin əl və ayaqlarının bəndlərinə, oynaqlarına təsir etməyə imkan verən xüsusi tutmlar. Ağırdıcı üsulun icrasına görə təmiz qələbə verilir. Üsulun tətbiq edilməsi rəqibin təslim olmaq haqqında işarəsi ilə (çığrıqla, əl və ya ayağı yerə vurmaqla) dayandırılır. Barmaqlara və onurğaya ağırdıcı üsulların tətbiqi qadağandır.

- **DURUŞDA ÜSULLAR**- Güləşmədə yarış nizamnaməsinə əsasən ayaq üstə (duruşda) keçirilməsinə icazə verilən

**ÜS**

üsullar: Yunan-Roma və sərbəst güləşmədə atmalar, çevirmələr, devirmələr, sambo və cüdoda atmalar bura daxildir.

**- PARTERDƏ ÜSULLAR-** Yunan-Roma və sərbəst güləşmədə yarış nizamnaməsinə əsasən parterdə çevirmələrin, atmaların tətbiqinə icazə verilir.

**- SUDA XİLASETMƏ ÜSULLARI-** Batan şəxsə kömək göstərəndə əsas hərəkətlər: boğulana tərəf üzmə, tutub azad etmə, suya qərq olanı arxası üstə, böyürü üstə daşıma, zərər görmüşü sudan çıxarma və ona lazımı tibbi yardım göstərmə (nəfəs yollarının keçiricilik qabiliyyətini təmin etmə, süni nəfəs vermə, ürəyin xərici masajı).

**- UZANMIŞ VƏZİYYƏTDƏ ÜSULLAR-** Sambo və cüdoda yarış nizamnaməsinə əsasən uzanaqlı halda tətbiqinə icazə verilən üsullar: samboda saxlama və ağrıcı fəndlər, cüdoda saxlama, boğucu tutmalar, ağrıcı üsullar.

**ÜZ TƏRƏF (SAĞ, SOL)-** Sablyalarla qılıncınatmadə maskanın zərbə endirilən sahələri.

**ÜZƏNGİ (1)-** Xüsusi qovşaqdır, bağlanmış kəndir üzrə dırmanmanı yüngüləşdirmək üçün repşnurdan toxunur, botinkaya və ayağa möhkəm bağlanır.

**ÜZƏNGİ (2)-** Minicinin ata minərkən və sürmə zamanı ayaqlarını dayamaq üçün alət. Yan tərəfləri ciblərlə örtülü yəhərin üzəngi qayışı şnellerə doğru asılı qalır. Qayışda athiya öz boyuna görə və sürmənin şərtlərindən asılı olaraq üzənginin uzunluğunu uyğunlaşdırmağa imkan verən deşiklər var.

**ÜZGÜCÜNÜN NƏFƏS ALMASI-** Üzgütün tənəffüs dövrü. Nəfəsalma

**ÜZ**

ağız və burunla icra olunur. Nəfəsalmanın icra etmək üçün başı elə çevirmek və ya qaldırmaq lazımdır ki, üz suyun üzərində olsun.

**- ÜZGÜCÜNÜN BİR TƏRƏFƏ NƏFƏSALMASI-** Sinə üstündə krol üzmə zamanı bir tərəfə nəfəsalma üçün başı döndərməklə üzgütün tənəffüs dövrü. Nəfəsalma sudan əlləri çıxaran vaxt eyniadlı tərəfə başlanır və əlin havada hərəkətinin başlangıcında tamamlanır. Deməli, başın sağa dönməsi zamanı nəfəsalma baş verir, sonra sol əllə avarlama zamanı nəfəs verilir və sonrakı nəfəşçəkmə başın sağa dönməsi vaxtı icra olunur.

**- ÜZGÜCÜNÜN HƏR İKİ TƏRƏFƏ NƏFƏSALMASI-** Sinə üstündə krol üzmə zamanı nəfəsalma üzgütün növbə ilə müxtəlif tərəflərə başını döndərməklə tənəffüs dövrü başlanır. Beləliklə, başı sağa döndərən zaman nəfəs alınır, sonra tənəffüsü saxlamaqla bir dövr əllərin hərəkəti zamanı buraxılır və sonrakı nəfəsalma başı sola döndərməklə icra olunur.

**- ÜZGÜCÜNÜN GECİKMİŞ NƏFƏSALMASI-** Üzgütün nəfəsalma dövrü brass üsullu üzgüçülük texnikasının müasir variantlarındandır. Nəfəsalma əllərlə itələnmə fazasının tamamlanmasından sonra başlanır.

**- ÜZGÜCÜNÜN SUDA NƏFƏS VERMƏSİ-** Üzgütün silsilə tənəffüs fazası. Suda nəfəsalma ona görə icra olunur ki, başı qaldırarkən hərəkətin ümumi strukturu pozulmasın. Sinə üstündə krolda, brasda, delfində nəfəsalmadan sonra baş suya salınır və əvvəlcə ağızdan, sonra burundan mütəmadi nə-

**ÜZ**

fəsvermə başlanır. Nəfəsvermə davamlı surətdə nəfəs almaqla icra olunur, o, üzgüçünün üzünü suya daldığı bütün dövr ərzində həyata keçirilir.

**- ÜZGÜCÜNÜN GÜCLƏNDİRİL-MİŞ NƏFƏS VERMƏSİ.** Sınə üstündə krol üzgüçülüyündə pauzadan sonra sürətli nəfəsvermə. Nəfəs alandan sonra tənəffüs azacıq dayandırılır, amma üzgüçünün ağızı bilavasitə suyun səthinə çatmadan əvvəl gücləndirilmiş nəfəsvermə icra olunur.

**ÜZGÜCÜNÜ YEDƏYƏ ALMA-** Sü-rət keyfiyyətlərinin inkişafı üçün üzgüçünün məşq təmrini. Üzgüçünün hə-rəkətinə yönəlmış əlavə dartı qüvvəsinin tətbiqi, məsələn, bucurgadın köməyi ilə yüngülləşdirilmiş şərait yaratmaq və sürəti artırmaq üçün üzgüçü qurşağına bərkidilmiş iplə dartılır.

**ÜZGÜÇÜLÜK-** İdman növü, məqsədi müxtəlif üsullarla uzunluğuna görə müxtəlif su distansiyalarını ən az vaxtda üzərək dəf etməkdir. Bura sərbəst üsul, brass, batterflyay, 50 m-dən 1500 m-ə qədər distansiyani arxası üstə üzmə üsulu daxildir. Yarış qaydaları sərbəst (idmançılar sınə üstündə ən sürətli üzmə üsulundan istifadə edirlər), batterflyay (idmançılar ən sürətli üsuldan-del-findən istifadə edirlər), arxası üstə (idmançılar arxası üstə kroldan istifadə edirlər) üsullarını nəzərdə tutur.

**- BƏDİİ ÜZGÜÇÜLÜK-** Bax. SİN-XRON ÜZGÜÇÜLÜK.

**- ESTAFET ÜZGÜÇÜLÜYÜ-** İdman üzgüçülüyü fənnidir, komandada 4 üzgüçü iştirak edir, onlardan hər biri es-tafetin bu növü üçün müəyyən üzmə

**ÜZ**

üslunu öz zolağında tətbiq etməklə bir hissə üzür.

**- KOMPLEKS ÜZGÜÇÜLÜK-** Üzgü-çü idman üzgüçülüyü fənnində təklikdə distansiyani dörd üsulla: delfin, arxası üstə krol, brass, sınə üstündə krol üzmə üsulla-ri ilə qət edir. Distansiyanın hər dördə bi-rini təşkil edən və hər kəsikdə ardıcıl bir-birini əvəzləyən üsullar yerinə yetirilir.

**- SƏRBƏST ÜSULLA ÜZGÜÇÜ-LÜK-** Ayrı-ayrı distansiya və estafetlər-də idman üzgüçülüyü zamanı üzgüçüyə istənilən üsulla üzməyə, onları distansi-yada əvəz etməyə icazə verilir. İdmançılar üzgüçülüyün ən iti üsulu olan sınə üstündə kroldan istifadə edirlər.

**- SİNXRON ÜZGÜÇÜLÜK-** Üzgüçü qızların suda musiqinin müşayiəti altımda figur və müxtəlif irəliləmə hərəkətlə-rini icra edərək yarışlığı idman növü. Yarış programı məcburi (mütləq) və sər-bəst növlərə bölünür. Sərbəst programın növləri- solo (tək), duet (ikinəfərlik) və qrupla iştirakdır.

**- SİNXRON ÜZGÜÇÜLÜK FİQUR-LARININ SİYAHISI-** Çətinlik və xarakterinə görə fərqlənən 4 qrup figur vardır. Hər figur 3 mənalı ədədlə ifadə olunur: 1-ci rəqəm qrupa aidliyi, iki o bi-riləri isə figurun sıra nömrəsini göstərir. Hər figurun öz çətinlik əmsalı vardır.

**- ÜZMƏ. SÜDƏMƏR UŞAQLARIN ÜZMƏSİ-** Erkən yaşlı uşaqlara (2-3 həftəliyindən başlayaraq) üzməyi öyrətmə. Mühüm sağlamlaşdırıcı, gigiye-nik və ümumi inkişafetdirici vasitə sayılır.

**- TƏTBİQİ ÜZGÜÇÜLÜK-** Zəhmət-keşlərin əməli-peşə və fiziki hazırlığı-

**ÜZ**

na daxil edilən üzgüçülük: Suda boğulanları xilasetmə, uzununa və dərinliyə baş vurma, su sərhədlərini üzərək dəf etmə. Krol və brass idman üsullarından başqa tətbiqi məqsədlərlə böyrü üstə üzmə, arxası üstə brass və müxtəlif sualtı üzmə üsulları da mövcuddur.

**ÜZMƏ, ÜZÜŞ-** 1. Suyun səthində və altında yardımçı vasitələr və ləvazimatdan istifadə etmədən irəliləmə hərəkəti. Mühüm hərəki vərdiş. 2. İdman üzgüçüllüyü növü. Üzmələr təbii su hövzələrində uzaq məsaflərə (adətən 2 km və da-ha çox) keçirilir. Ölçüləri 100-150 km-ə qədər olan üzmələr də məlumdur. Üzmələrin iştirakçıları distansiyada suda dayaqsız vəziyyətdə olmaqla istənilən üzmə üsulundan istifadə etmək, onu dəyişdirmək, yemək qəbul etmək hüququna malikdirlər. 3. Püşk yolu ilə və ya ilkin nəticələrə görə eyni vaxtda start götürmiş iştirakçıların ümumi sayından ayrılmış üzgüçülər qrupunun distansiyani keçməsi. Üzmə iştirakçılarının miqdəri hovuzda üzmə cığırlarının sayı ilə müəyyənləşdirilir.

**- ÜZMƏ QABİLİYYƏTİ-** 1. Üzgüçünün su səthində üzmək bacarığı. Üzmə qabiliyyəti tam, natamam və neytral olur. Tam üzmə qabiliyyətdə suyun itələmə gücü bədənin ağırlığından böyük olur və bədən suyun səthinə qalxır. Bədənin çəkisi suyun itələmə gücündən çox olduqda, bədənin üzmə qabiliyyəti natamam olur və bədən suya batır. Bədənin ağırlıq gücü suyun itələmə çəkisinə bərabər olanda bədənin üzmə qabiliyyəti neytral olur və bədən suyun içində üzür. 2. Gəminin müəyyən yük altında suya oturma

**ÜZ**

dərəcəsinin üzmə xüsusiyyəti.

**AÇIQ SUDA ÜZMƏ-** İstənilən açıq su hövzəsində - göldə, çayda, dənizdə üzmə. Açıq suda üzgüçülük iki yerə bölünür: a) 25 km daxil olmaqla uzaq məsaflərə üzmə; b) marafon üzgüçülüyü (25 km-dən çox). Açıq suda üzgüçülük üzrə çempionatlar, dünya və Avropa kubok yarışları keçirilir. Yarış programına kişilər və qadınlar üçün 5 km, 25 km məsaflər və komanda yarışlarına 5-25 km arası məsaflər daxildir. Açıq suda bütün yarışlar sərbəst üsulla keçirilir. Hər bir yarış iştirakçısını üzmə vaxtı 5 km məsafdə qayıq müşayiət edir.

**AXINLA ÜZMƏ**

**- GƏMINİN AXINLA ÜZMƏSİ-** Gəminin öz səmtindən sağa və ya sola qeyri-ixtiyari sapma xüsusiyyəti. Yaxtlar hər şeydən əvvəl yelkənlərin mərkəzi nöqtəyə yanlış uyğunlaşması hesabına sükana tabe olmur.

**- QAYIĞIN AXINLA ÜZMƏSİ-** Avar çəkməklə qayığın irəliləməsinin dəyişməsi.

**- FİNAL ÜZMƏSİ-** Yarış qaliblərini müəyyənləşdirmək üçün üzgüçülük. İştirakçıların heyəti ilkin üzmələrin nəticələrinə görə komplektləşdirilir. On yaxşı nəticə göstərmiş iştirakçı 4-cü cığırda (əgər cığırların ümumi sayı 8-dirsə), 2-ci nəticə göstərmiş üzgüçü ondan solda, 3-cü nəticəsi olan üzgüçü isə birinci üzgüçünün cığırından sağda və s. start götürür.

**- QISA SUDA ÜZMƏ-** 25 metrlik hovuzda keçirilən yarış.

**- OYUN ÜZMƏSİ-** Su polosunda texniki üsulların məcmusu. Bura yerində üzmə, suda “yeriş”, özünü qaldırma, atılıb çıxma, dayanmalar, çevrilmələr, dönmə-

**ÜZ**

lər, aldadıcı hərəkətlər (fəndlər) daxildir.  
**- PALΤARLI ÜZMƏ-** Tətbiqi, hərbiləşdirilmiş üzmə bacarığı. Zərurət olanda paltarlı üzmədə (bütün hallarda ayaqqabılı və üst paltarları çıxarmaq lazımdır) əlləri sudan çıxarmaq üsulu tətbiq olunur: sinə üstündə brass və “üst” qol su altında hazırlıq hərəkətləri ilə böyrü üstə üzmə.

**- YERİNDƏ ÜZMƏ-** Su polosunda bədənin müxtəlif vəziyyətlərində tətbiq edilən texniki üsul. Suya istinad edilən kimi əllərlə cüzi qısa hərəkətlər icra edilir; oynaqlardan bükülən ayaqlar eynivaxtı qısa və ya növbəli avarlamaları yerinə yetirir.  
**ÜZÜK-** Bədən maksimal dərəcədə bükülmüş, ayaqlar arxaya qatlanmış və pəncələr başa toxunan poza.

**ÜZÜLMƏK. ÇOX MƏŞQ ETMƏKDƏN BƏDƏNİN ÜZÜLMƏSİ-** İdmanın iş qabiliyyəti səviyyəsinin çox aşağı düşməsi, funksional xarakterin mənfi simptomlarının psixi depressiyalarla əvəzlənməsi ilə xarakterizə olunan patoloji hal.

**VV**

**VADI-** Buzlaqların və çayların dağidıcı fəaliyyəti nəticəsində dağ silsilələri arasında uzanan yer səthinin aşağı düşən sahəsi.

**VADZA-** Karatedoda texniki üsulların cəmi, idmanın texniki hazırlığı.

**- KAQE-VADZA-** Karatedoda dairəvi trayektoriya üzrə zərbələr.

**- QERİ-VADZA-** Karatedoda ayaqlarla yerinə yetirilən texniki üsullar; ayaq

**VAX**

texnikası.

**- TE-VADZA-** Karatedoda əllərlə yeri-nə yetirilən texniki üsullar.

**- TSUKİ-VADZA-** Karatedoda düz xətli trayektoriya üzrə zərbələr.

**- UKE-VADZA-** Karatedoda müdafiə-də texniki üsullar.

**- UTİ-VADZA-** Karatedoda qövsvari trayektoriya üzrə kəsici zərbələr.

**“VAG”-** Sinxron üzgüçülük fiquru olub, aşağıdakı əsas mövqe və hərəkətlərdən ibarətdir: sinə üstündə, üfüqi bucaq, köndələn öx ətrafında irəli 1/4 dövrə, suya dalmaqla hər iki ayaq üstdə bucaq, suya dalmaqla flaminqo, bükülü dizlə vertikal xətt.

**- “VAG”, SÜRƏKLİ FIRLANMA-** “Vag, 180 dərəcədə fırlanma” fiquruna oxşar, lakin “bükülü dizlə vertikal” mövqeyindən “su altında bükülü dizlə vertikal” mövqeyinə qədər maksimal sayda fırlanma yerinə yetirilir.

**- VAG, 180 DƏRƏCƏ DÖNMƏ-** “Vag” fiquruna oxşar, lakin “bükülü dizlə vertikal” “suya dalmada bükülü dizlə vertikal” mövqeyinə qədər 180 dərəcədə fırlanma icra olunur.

**VAXT**

**- ARADAKI VAXT-** Distansiyanın ayrı-ayrı kəsiklərində (kiçik hissələrində) və ya idman mübarizəsinin ayrı-ayrı dövrlərində qeydə alınan vaxt.

**- ATƏŞACMA VAXTI-** Biatlonda atış məntəqəsinə yaxınlaşma məqamından oradan çəkilənə qədər olan vaxt. Biatlonçunun hazırlıq səviyyəsinin göstəricilərindən biri.

**- AVARLAMAYA SƏRF OLUNAN VAXT-** Avarçəkmə zamanı pərin suda

**VAX**

olması müddətindəki vaxt.

**- CƏRİMƏ VAXTI-** 1. Komandalı idman oyunlarının çoxunda idmançının yarış qaydalarının pozulmasına görə oyundan uzaqlaşdırıldığı vaxt. 2. Biatlonda yarış qaydasına uyğun olaraq atəşəcəma zamanı hədəfə dəyməməyə görə iştirakçıya hesablanan fərdi yürüş vaxtı (hər yanlışlığa görə 1 dəqiqli). 3. Atçılıq idmanında (üçnövçülükk tərkibində yerli şəraitdə sinanma, konkur) idmançiya vaxt normasını keçdiyinə görə cərimə xalı hesablanır (müəyyən xal sayından 1 xal çıxılır). 4. Nişanlanmış trasda idman oriyentirini tapma üzrə kontrol məntəqə yerinin təyin edilməsindəki səhvə görə distansiyani keçmə vaxtına əlavə edilən vaxt şəklində yarış iştirakçısının nəticəsinin tərkib hissəsi.

**- ƏLAVƏ VAXT-** Yarışda qalibi aşkarla çıxarmaq üçün (heç-heçə nəticəsi hələndə) əsas vaxtdan sonra təyin edilən oyun vaxtinin müəyyən kəsiyi.

**- ƏSAS VAXT-** Heç-heçə nəticəsi qeydə alındığı halda əlavə vaxt nəzərdə tutulan komandalı idman oyunlarında yarışın vaxtı.

**- HAZIRLIQ VAXTI-** Fotofiniş göstəricilərini dəqiqləşdirənə və hakim protokoluna daxil edilən qədər idmançının elektron və ya əl xronometri göstəriciləri üzrə elan edilən vaxtı.

**- İSTİQAMƏTVERİCİ VAXT-** Yarış prosesində məşqçinin tapşırığına uyğun olaraq müəyyən distansiyani (distansiyanın müəyyən hissəsini) keçmək üçün idmançiya və ya ekipaja tələb olunan vaxt.

**- KONTROL VAXT-** 1. İştirakçılar və hakimlərin müəyyən fəaliyyətini qay-

**VAX**

daya salan, əvvəlcədən qoyulmuş və ya yarışın gedişində müəyyən edilmiş vaxt müddəti. 2. İdman oriyentirini tapma üzrə yarış iştirakçısının distansiyada olma vaxtı. Şəxsi (şəxsi-komandalı) yarışlarda kontrol vaxt qalibin gözlənilən vaxtından 200-250 faiz həddində müəyyən edilir. Kontrol vaxtı keçən iştirakçının nəticəsi ləğv olunur.

**- QALİBİN GÖZLƏNİLƏN VAXTI-** İdman oriyentirini tapmada distansiya rəhbəri distansiyanın keçilmə vaxtının hesablanması böyüklüğünü (yarışın miqyasından, yerin dərə-təpəlik və keçilə bilən olmasından, yaşdan, cinsdən, iştirakçıların fiziki və texniki hazırlığından asılı olaraq), distansiyanın uzunluğunu, kontrol məntəqələrinin sayı və yerini planlaşdırır, baş hakim isə kontrol vaxtı təyin edir. Qalibin gözlənilən vaxtını kəsikləri keçmə sürəti üzrə və ya bütün distansiyalara uyğun kvalifikasiyalı kontrol iştirakçılarla dəqiqləşdirirlər. Distanziyanı elə planlaşdırırlar ki, qalibin gözlənilən vaxt yarış qaydalarında göstərilmiş həcmə (miqdara) uyğun olsun.

**- MAKSİMAL CƏRİMƏ VAXTI-** Hansısa kontrol məntəqənin olduğu yerin müəyyən edilməsindəki səhvə görə nişanlanmış trasda idman oriyentirini tapma üzrə yarış iştirakçısına müəyyən edilə bilən cərimə vaxtinın son həddi.

**- ORTA VAXT-** 1. Distansiyani qət etməkdə ümumi vaxt kəsiklərinin sayının bölünməsi ilə distansiyanın ayrı-ayrı kəsiklərinin gedilməsinə sərf edilən orta hesab vaxtı. 2. Əl xronometrajı ilə işləyən üç saniyəölçəndən birinin göstərdiyi vaxt digər iki saniyəölçən arasında

**VAX**

orta göstərici hesab olunur.

**- OYUN VAXTI-** Komandalı idman oyunu müəyyən edilmiş vaxt ərzində və ya müəyyən hesaba qədər aparılarşa, oyun qaydaları ilə nəzərdə tutulmuş yarışın ümumi vaxtı.

**- SÜRƏT GÖTÜRMƏ VAXTI-** Tramplindən xizəklərdə tullanan idmançının startın əvvəlində sürətvermə dağından ucuşun başlanğıcına qədərki vaxt. Tramplindən xizəklərdə hoppanmanın icra texnikası xüsusiyətlərinən biridir. Sürət götürmə nə qədər yüksək olarsa, tullanmanın uzunluğu da o qədər böyük olur.

**- TƏKBƏTƏK DÖYÜŞ VAXTI-** Yarışda iki idmançının tutuşmasına, döyüşün aparılmasına ayrılmış vaxt.

**- TƏMİZ VAXT-** 1. Dayanmalara və fasilələrə sərf edilmiş hər cür vaxti çıxməqla tutuşma vaxtı. 2. Bir sıra komandalı idman oyunlarında topun (şaybanın) bilavasitə oyunda olduğu vaxt. Təmiz vaxta oyunda müxtəlif dayanmalar daxil edilmir.

**- TƏMRİNİN İCRA EDİLMƏSİNDƏ HAZIRLIQ VAXTI-** İştirakçının çağırış məqamından zaçot cəhdini yerinə yetirməsinə qədər yarış qaydaları ilə icazə verilən hazırlıq müddəti.

**- ÜMUMİ VAXT.** Komanda iştirakçılarının göstərilmiş zaçot vaxtının həcmi.

**“VAXTDIR!”**- Bodibildinq üzrə yarışda atletin poza almanın sərbəst programında yarış qaydaları ilə dəqiq göstərilmiş (adətən, 1 və ya 1,5 dəqiqli) vaxt həddini keçərkən xronometrçi hakimin xəbərdarlıq komandası.

**VAL. KİÇİK VAL-** 1. Velosipedin sürgü qolu oxuna quraşdırılan rama qov-

**VAL**

şağı. 2. Kamandan oxatmadə vertikal üzrə yeri dəyişdirilən nişangahın hissəsi.

**VALEOLOGİYA-** Sağlamlığın təza-hürü, qanuna uyğunluğu və formallaşması mexanizmi, saxlanması və möhkəmləndirilməsi haqqında elm.

**VALLEY-** Fiquristin hərəkətdə ikən bir gediş əvvəl arxaya-xaricə atdığı ayaq üstündə yerə enməklə arxaya-daxilə icra etdiyi bir dövrə hoppanma. Uçuşda bədənin firlanma istiqaməti pisdir, yəni təkan qövsü eks istiqamətə firlanır.

**VALS (QOŞA OYNANILAN RƏQS ADI)**

**- AMERİKAN VALSI-** Buz üstündə 16 addımdan ibarət məcburi idman rəqsi. Hər biri 3 saya qədər 66 takt, yəni dəqiqədə cəmi 198 say tempində ifa olunur. Musiqi müşayıti 3/4-dür. Yarışda 1 dəqiqli müddətində icra edilir. Vaxt partnyorun ilk üç sayı ilə hesablanır.

**- ASTA VALS-** Standart programda daxil edilən idman rəqsi. Musiqi ölçüsü 3/4-dür, temp beynəlxalq qayda üzrə dəqiqli 30 taktdır (90 zərbə), tövsiyə edilən temp - 30 t/dəq-dir.

**- AVROPA VALSI-** Buz üstündə 18 addımdan ibarət məcburi idman rəqsi. Hər birində 1, 2, 3 sayı ilə 45 takt, yəni dəqiqlidə cəmi 135 say tempində ifa olunur. Musiqi müşayıti 3/4-dür. Yarışda 1 dəqiqli müddətində icra edilir. Vaxt partnyorun ilk üç sayı ilə hesablanır.

**- RAVENSBURQ VALSI-** Buz üstündə 42 addımdan ibarət məcburi idman rəqsi. Hərəsində bir, iki, üç sayı üzrə, yəni dəqiqlidə cəmi 198 say tempində icra olunur. Musiqi müşayıti 3/4-dür. Yarışda 2 seriya ifa olunur.

**VAL**

**- ULDUZLU VALSI-** Buz üstündə 32 addımdan ibarət məcburi idman rəqsı. Hərəsində bir, iki, üç sayı ilə 58 takt, yəni dəqiqədə cəmi 174 say tempində ifa olunur. Musiqi müşayiəti 3/4-dür. Yarışd 2 seriya icra edilir.

**- VENA VALSI- 1.** Buz üstündə 24 addımdan ibarət məcburi idman rəqsı. Hər biri 3 sayı qədər 52 takt, yəni dəqiqədə cəmi 156 say tempində ifa edilir. Musiqi müşayiəti 3/4-dür. Yarışda 3 seriya icra olunur. **2.** Standart proqrama daxil edilmiş idman rəqsı. Musiqi ölçüsü 3/4-dür, beynəlxalq qaydaya görə temp dəqiqədə 60 taktdır (180 zərbə).

**- VESTMİNSTER VALSI-** Buz üstün-də 22 addımdan ibarət məcburi idman rəqsı. Hər biri 3 sayı qədər 54 taktdan, yəni dəqiqədə cəmi 162 say tempində ifa olunur. Musiqi müşayiəti 3/4-dür. Yarışda 3 seriya icra edilir.

**VALSET-** Vişkadan suya tullanma zamanı təkanla bir-birinin ardınca hər iki ayaqla templi atılma. Yüyürüb arxaya fırlanmaqla hoppanmaların icrasında istifadə olunur. Gimnastika və akrobatikada tez-tez “templi sıçrama” termini işlədirilir.

**VALTRAP-** Bir metrlik iplik parça atın yəhəri altına qoyulur; parad valtrapı yəhər altındakı tərlikdir.

**VANNA-** Müxtəlif temperaturlu hava və ya su mühiti, müxtəlif komponentli su məhlulları, günəş şüaları və müalicə palçıqları ilə orqanizmin möhkəmləndirilməsi. Müalicə çılpaq bədənə gigiyenik dozalarda təsir edir.

**HOVUZ VANNASI-** Süni hovuzun əsası, hər şeydən əvvəl, dəmir-beton konstruksiyadan ibarət olur. Vannaların müxtə-

**VAT**

lif ölçüləri müəyyən olunmuşdur: idman yarışları üçün  $50 \times 21 \times 1,84$ ; məşq və yarışlar üçün  $25 \times 16 (11) \times 1,8$  m; üzgüçülüyü öyrətmək üçün  $12,5 \times 11 \times 1,2 (0,9)$  m.

**VANT-PUTENS-** Dor iplərini bərkitmək üçün yaxtın korpusunun metalla üzlənməsi.

**VARİANT-** Şahmat və damada: -1) öz aralarında məntiqi cəhətdən bağlı gedişlər seriyası; 2) oyunun debütdə hazırlanmış sxemi.

**- DEBÜT VARİANTI-** Şahmat və dama partiyalarının başlanğıc mərhələsində oyunun inkişaf etdirilməsi üçün mümkün olan və tətbiq edilən üsullardan biri.

**- GÜCLƏNDİRİLMİŞ VARİANT-** Şahmat və damada bir və ya hər iki tərəfin məcburi gedişlerinin zəncirvari əvəzlənməsi əlverişsiz aqibətə gətirib çıxara bilir.

**VARİASIYA-** Əsas musiqi mövzusunun, onun ayrı-ayrı elementlərinin (ritm, harmoniya və s.) dəyişdirilməsi ilə başqa şəklə salınması. İdman rəqslərində figurun (havada uçuşda alınan vəziyyətlərin) hissələrinin və ya rəqsin musiqisinin 2 takt həddində texniki elementlərinin birləşdirilməsi.

**VARİATİVLİK-** Məşq prosesində idmançının hazırlığının təkmilləşməsinə yönəlmüş və sonda onun nəticə etibarilə səmərəliliyinin artırılmasında müxtəlif vasitə, metod və yüklerin bir-birini əvəzləyən üsullarından biri.

**VARİATOR-** Rəvan ötürücü əlaqə ilə məqamı qəfil ötürmə mexanizmi.

**YERÜSTÜ NƏQLİYYAT VASITƏLƏRİ-** İnsanın və yükün yer üstündə hərekəti üçün texniki qurğu.

**VATERPOLO (SU POLOSU)-** İki

**VAT**

üz-güçü komanda arasında suda oynanılan top oyunu.

**VATERVEYS-** Taxta göyərtə döşəməsinin borta paralel gedən son dərəcə qalınlaşdırılmış qurşağı; özəyi çox möhkəm ağac cinslərindən - paliddan, göyrüşdən, qırmızı ağaclardan hazırlanır.

**“VAZA-ARI”-** Cüdo və karatedoda üsulun icra qiyməti. Hərfi mənası “qələbənin yarısı” deməkdir.

**“VAZA-ARI AVASET İPPON”-** Cüdo və karatedoda “Vaza-ari” ilə qiymətləndirilən iki üsul nəticəsində qələbə.

**“VAZA-ARI-NİÇİKAY VAZA”-** Cüdədə böyük olmayan üstünlükə qələbə.

**VEGETASIYA-** Bitkinin cücməsi, boy atması və inkişafı dövrü.

**VEGETATİV-** Canlı orqanizmlərin inkişafına və qidalnmasına aid olan.

**VEGETATİV ÇOXALMA-** Bitkilərin qeyri-cinsi çoxalma üsulu.

**VEGETATİV NEVROZ-** Vegetativ sinir sisteminin funksional pozulması.

**VEGETATİV SİNİR SİSTEMİ-** Sinir sisteminin orqanizmdə tənəffüs, həzm, qan dövranı, ifrazat və maddələr mübadiləsi proseslərini idarə edən hissəsi.

**VEKTOR-** Ədədi qiyməti və istiqaməti olan riyazi kəmiyyət və bu kəmiyyətin qrafik təsviri.

**VELOBOL-** Velosipedlərdə topla komandalı idman oyunu. Oyunun məqsədi topu rəqibin qapısına vurmaqdır. Oyun sahəsi 12x15 m olan düz meydançada keçirilir. Meydanın üz tərəflərinin mərkəzində 2x2 m ölçüdə qapı qurulur. Top doldurulur, kütləsi 500-600 q, diametri 15-16 sm-dir. İştirakçıların sayı hər iki tərəfdən 2 idmançıdır. Topa zərbələri qa-

**VEL**

baq və arxa təkərlə, həm də gövdə ilə vurmaq olar (lakin əl və ayaqlarla olmaz).

**VELODROM-** Velosipedləri sinamaq və velosiped yarışları keçirmək üçün xüsusi meydan, beton yol. həm də **bax. Trek.**

**VELOERQOMETR-** İşin icrasında enerji sərfini qiymətləndirmək, eləcə də başqa erqometrik tədqiqatlar aparmaq üçün velosiped tipli ötürüçülü qurğu.

**VELOERQOMETRİYA-** Dəyişən müqavimətli ayaq lingi ötürüçüsünün əl və ayaqlarla müxtəlif tezlikli firlanmaları. Müxtəlif gücdə fiziki yükdən istifadə etməklə orqanizmin funksional imkanlarının tədqiqat metodu.

**VELOKROSS-** Dərə-təpəlik yerlər üzrə 15-dən 50 km-ə qədər distansiyada velosiped yarışı növü.

**VELOMOBİL-** Avtomobilə oxşar, lakin əzələ qüvvəsi ilə hərəkətə gətirilən 3-4 təkərli ekipaj.

**VELOMOPED-** Mopedin xüsusi variənti olub onda ötürmə funksiyası daxili yanma mühərrikindən rəvan gedişi təmin etmək və hərəkətin sürətinə nəzarət üçün pedallı (ayaq lingli) ötürüçüyə keçir. Trekdə sürəti məşq etdirərkən velomopeddən geniş istifadə olunur.

**VELOSİPED-** Hərəkət etməkdən ötrü ramadan, iki təkərdən, sükandan və pedalı işlədərkən ayaqların əzələ gücünü təkərə ötürmək üçün nəzərdə tutulan sürgü qolundan ibarət ikitəkərli maşın.

**-İDMAN VELOSİPEDI-** Şosedə, trekdə, kələ-kötür yerlərdə sürmək, eləcə də fiqurlu sürüşmə, velobol, velotrialla velosiped idmanı məşğələləri üçün nəzərdə tutulan velosiped modeli.

**- KROSS VELOSİPEDI-** Dərə-təpə-

**VEL**

lik yerlər üzrə velokross yarışlarında iştirak etmək üçün nəzərdə tutulan xüsusi velosiped. Kamerasız xüsusi pnevmatik şin və uca sükanla təchiz olunan velosiped krossçuya bədənin kütləsini arxa təkərə salmaqla gövdəsini qaldıraraq lazımi oturuş etməyə imkan verir.

**- LİDERİN ARDINCA YÜRÜŞ VE LOSİPEDİ-** Trekdə xüsusi motosiklin ardınca sürmək üçün nəzərdə tutulan velosiped modeli. Velosiped qısaldılmış yəhərlə təchiz olunur, sərbəst oxu və əyləci yoxdur.

**- ŞOSE VELOSİPEDİ-** Şossedə velosiped idmanı məşğələləri üçün nəzərdə tutulan velosiped nümunəsi. Şossedə yürüş keçirmək üçün müxtəlif hündürlük fərqləri olan velosiped ötürücü variantlarla (10-12-yə qədər) təchiz edilir ki, onları lazım gələndə xüsusi dəyişdirici açarların köməyi ilə əvəz etmək imkanı olsun.

**- TREK VELOSİPEDİ-** Trekdə velosiped idmanı məşğələləri üçün nəzərdə tutulan velosiped nümunəsi. Velosipedin sərbəst, qoşa təkər üçün oxu və əyləci yoxdur, trekin yatağına toxunmamaq üçün onun val oxu şose velosipedindəkindən uca hazırlanır.

**- TURİST VELOSİPEDİ-** Veloturizmlə məşğələlər üçün nəzərdə tutulan velosiped nümunəsi. Yol olmayan yerlərdə sürmək üçün velosiped daha möhkəm bort təkərləri və daha ağır, etibarlı şin və kameralarla təchiz olunur.

**- YOL VELOSİPEDİ-** Dərə-təpəlik yerlərdə, şosedə, şəhər küçələrində və yaşayış məntəqələrində sürmək üçün nəzərdə tutulmuş velosiped modeli. Velosipedin raması böyük ölçüdə polad

**VEN**

borulardan hazırlanır, ayaq tormozu və düz sükanla təchiz edilir.

**VELOSİPED YARIŞI-** Velosipedlər-də trekdə, şosedə və ya dərə-təpəlik yerlərdə idman yarışı.

**VELOSİPED YÜRÜŞÜ-** Velosipeddə iki və ya bir neçə yaşayış məskəni arasında tək və ya qupla yarış.

**VELOSİPEDÇİ ƏLCƏKLƏRİ-** Velosipedçi sükanı ilə ovucların kontaktını yaxşılaşdırmaq və yixılarkən zədələnmələrin qabağını almaq üçün yürüçülərin istifadə etdikləri xüsusi örtüklü əlcək.

**VELOSİPEDÇİ KÖYNƏYİ-** Şose yürüşlərində velosipedçilər üçün düyməli qolu və cibi olan xüsusi örtüklü trikotaj köynək.

**VELOTRENAJOR. STASİONAR VELOTRENAJOR-** Otu-raraq və ya uzanmış vəziyyətdə ayaq lingini fırlatmaqla yerinə yetirilən, velosipedə ya da veloerqometrə oxşar trenajor qurğusu. İdmançının aerob hazırlığının yüksəlməsi və sağlamlaşdırıcı məşqi üçün istifadə olunur. Müasir stasionar velotrenajor görülən işin parametrlərinə və yükün proqramlaşdırılmasına nəzarət üçün mini-kompyuterlərlə də təchiz olunur.

**VELOTRİAL-** Örtülü və ya açıq stadionlarda, meydançalarda və manejlərdə keçirilən velosiped yürüşü növü. İdmançıların ixtisaslaşması və yaşdan asılı olaraq müxtəlif uzunluqlu distansiyalarda müxtəlif çətinlikli maneələrin aradan qaldırılmasına hesablanır. Maneələrin dəf edilməsi texnikasını pozmağa görə cərimə xalları tətbiq edilir.

**VELOTUR-** Şosedə şəhərlərarası ənənəvi marşrut üzrə təşkil olunan çoxgün-

**VEN**

lük velosiped yarışı.

**VENOZ-** Venalara aid olan, yaxud venaların içində olan.

**VENOZLUQ-** Kulturistin dərisi altın-da minimal sayda dərialtı piyi və yüksək yarış hazırlığını sübut edən qan damarları cizgilərinin (konturların) aydın görünməsi. Sağlam venozluğu və damarların patoloji genişlənməsini (varikozluq) fərqləndirmək lazımdır.

**VENTİL-** Borularda, cihazlarda mayenin, qazın, yaxud buخارın yolunu açıb-bağlamaq üçün qurğu.

**VENTİLYASIYA-** 1. Qapalı yerlərdə havanın dəyişdirilməsi və təmiz hava ilə əvəz edilməsi. 2. Qapalı yerlərin havasını dəyişdirmək və təmizləmək üçün qurğular, cihazlar sistemi.

- **AĞCIYƏRLƏRİN VENTİLYASI-YASI-** Nəfəs almaq və nəfəs verməklə havanın ağıcyerlərdə şərtləşən dövr etməsi arterial qanda oksigen və karbon qazlarının parsial (hissələrə bölünmüş) təzyiqinin daimi saxlanması.

- **AĞCIYƏRLƏRİN MAKSIMAL VENTİLYASIYASI-** Xarici tənəffüsün funksional son hədd imkanlarının fizioloji göstəricisi (bir dəqiqlidə 65-75 tezliklə və son həddə çatdırılmış dərinliklə məcburi tənəffüs silsilələrinin hesabına əldə edilmiş ağıcyerlərin ventilasiyasının həcmi).

**VERİCİ**

- **FİNİŞİ QAPAMA VERİCİSİ-** Finişdə xronometri dayandırmaq üçün cihaz (ölçü dəyişdiricisi).

- **STARTI QAPAMA VERİCİSİ-** Startda xronometri işə salmaq üçün cihaz (ölçü dəyişdiricisi).

**VER**

**GEDİŞİN TƏHVİL VERİLMƏSİ-** Şahmat və damada manevr nəticəsində oyun taxtasında artıq baş vermiş vəziyyət başqa tərəfin gediş növbəsi ilə təkrar olunur.

**VERTİKAL-** 1. Sinxron üzgüçülük duruşu: açılmış bədən su səthinə (baş aşağı) perpendikulyar, budlar suyun üzündə (yerləşir).

- **QATLANMIŞ DİZLƏ VERTİKAL-** Sinxron üzgüçülük mövqeyi: düzləndirilmiş bədən suyun səthinə perpendi-kulyar (baş aşağı), bir ayaq diz və çanaq-bud oynağında bükülü olur.

- **SU ALTINDA VERTİKAL.** Sinxron üzgüçülük mövqeyi: düzləndirilmiş bədən suyun səthinə (baş aşağı) perpendikulyar qoyulur, gövdə, omبا, baldırlar və ayaq pəncələri tamam su altında olur.

- **SUYA DALMADA VERTİKAL-** Sinxron üzgüçülük duruşu: düzləndirilmiş bədən suyun səthinə (baş aşağı) perpendikulyar, topuq çıxıntısı suyun səviyyəsində olur.

- **ÜFÜQİ BUCAQDA VERTİKAL-** Sinxron üzgüçülüğün aşağıdakı əsas mövqelərindən ibarət fiqurlar: sinə üstündə, üfüqi bucaq, vertikal.

- **ÜFÜQİ BUCAQDA VERTİKAL, GIRDAB-** “Üfüqi bucaqda vertikal” fiquruna oxşar, lakin “vertikal” mövqeyində girdab icra olunur.

- **ÜFÜQİ BUCAQDA VERTİKAL, 180 (360) DƏRƏCƏDƏ FIRLANMA-** “Üfüqi bucaqda vertikal” fiquruna oxşar, lakin “vertikal” mövqeyində 180 (360) dərəcə “batmaqda vertikal” mövqeyinə qədər firlanma icra olunur.

- **ÜFÜQİ BUCAQDA VERTİKAL,**

**VER**

**SÜRƏKLİ FIRLANMA-** “Üfüqi bucaqda vertikal” figuruna oxşar, lakin “vertikal” mövqeyində “su altında vertikal” mövqeyinə qədər maksimal sayda firlanmalar icra olunur.

- **ÜFÜQİ BUCAQDA VERTİKAL, VİNT-FIRLANMA-** “Üfüqi bucaqda vertikal” figuruna oxşar, lakin “vertikal” mövqeyində yarımvint icra olunur, ardınca 180 dərəcə “batmaqda vertikal” mövqeyinə qədər firlanma.

- **ÜFÜQİ BUCAQDA VERTİKAL, YARIMVİNT (VİNT)-** “Üfüqi bucaqda vertikal” figuruna oxşar, lakin “vertikal” mövqeyində yarımvint (vint) icra olunur.

- **YUMARLANMAQLA VERTİKAL-** Aşağıdakı əsas mövqe və hərəkətlərdən ibarət sinxron üzgüçülük figuru: arxası üstdə, möhkəm yumarlanma (yumağa dönəm), köndələn ox ətrafında arxaya 1/4 dövrə, eks yumarlanma, vertikal.

- **YUMAQLANMAQLA VERTİKAL, GİRDAB-** “Yumarlanmaqla vertikal” figuruna oxşar, lakin “vertikal” mövqeyində “girdab” icra olunur.

- **YUMARLANMAQLA VERTİKAL, ŞPAQAT-** “Yumaqlanmaqla vertikal” figuruna oxşayır, lakin “vertikal” mövqeyindən sonra şpaqat, ardınca yenidən vertikal icra edilir.

- **YUMARLANMAQLA VERTİKAL, 180 (360) DƏRƏCƏ FIRLANMA-** “Yumaqlanmaqla vertikal” figuruna oxşar, lakin “vertikal” mövqeyində “dalmada vertikal” mövqeyinə qədər 180 (360) dərəcə firlanma icra olunur.

- **YUMARLANMAQLA VERTİKAL, ŞPAQAT, 360 DƏRƏCƏ AÇIQ FIR-**

**VER**

**LANMA-** “Yumaqlanmaqla vertikal, şpaqat, qapalı firlanma” figuruna oxşayır, lakin “şpaqat” mövqeyində “vertikal” mövqeyinə qədər qövs üzrə yuxarı, eyni vaxtda ayaqları qaldırmaqla 180 dərəcə dönəm, daha sonra arxası üstdə “şpaqat” mövqeyinə qədər eyni vaxtda ayaqları açmaqla 180 dərəcə dönəm icra olunur.

- **YUMARLANMAQLA VERTİKAL ŞPAQAT, 180 DƏRƏCƏDƏ QAPALI FIRLANMA-** “Yumaqlanaraq vertikal, şpaqat” figuruna oxşayır, lakin “şpaqat” mövqeyindən sonra eyni vaxtda ayaqları qövs üzrə yuxarı qaldırmaqla “vertikal” mövqeyinə qədər yarımvint icra olunur.

- **YUMARLANMAQLA VERTİKAL, SÜRƏKLİ FIRLANMA-** “Yumarlanmaqla vertikal” figuruna oxşayır, lakin “vertikal” mövqeyindən sonra “su altında vertikal” mövqeyinə qədər maksimal sayda firlanmalar icra olunur.

- **YUMARLANMAQLA VERTİKAL, VİNT-FIRLANMA-** “Yumarlanmaqla vertikal” figuruna oxşayır, lakin “vertikal” mövqeyində yarımvint icra olunur, ardınca “batmaqla vertikal” mövqeyinə qədər 180 dərəcə firlanma.

- **YUMARLANMAQLA VERTİKAL, YARIMVİNT (VİNT)-** “Yumarlanmaqla vertikal” figuruna oxşar, lakin “vertikal” mövqeyində yarımvint (vint) icra olunur.

**VERTİKAL- 2.** Şahmat taxtası üstündə bir çox xanalar yan kənarla paralel xətt əmələ gətirir. Bütün vertikallar səkkizdir (a, b, c, d, e, f, g, h).

**VERTUŞKALAR-** Bədii gimnastika elementi. Cisimlərin diametral ox ətrafında dönüşlə və ya təkanla icra edilən

**VƏR**

fırınma hərəkətləri.

**- DAYAQ VERTUŞKALARI-** Bədii gimnastika elementi. Döşəmədə və ya bədənin hansısa bir hissəsində yerinə yetirilir.

**VƏRDİŞ (1)-** Təkrarlamaq və çox işləmək nəticəsində əldə edilən iş bacarığı, adət edilmiş şey; insanın öz həyatının müəyyən dövründə öyrəşdiyi, adət etdiyi təcrübə.

**VƏRDİŞ (2)-** İstehsalatda, idman və ya tədris fəaliyyətində eyni və ya oxşar hərəkətlərin dəfələrlə şüurlu təkrarı və ya standart məsələlərin həlli nəticəsin-də avtomatizmə qədər çatdırılan məqsədyönlü hərəkətlərin icrası.

**- ƏSAS VƏRDİŞ-** Hərəkətin, hərəki fəaliyyətin və ya standart məsələlərin həllinin başlıca hissəsi ilə bağlı adət.

**- HƏRƏKİ VƏRDİŞ-** Hərəki fəaliyyətin avtomatikləşməsi, yəni idman texnikası əsaslarının şur tərəfdən minimal nəzarəti daxilində yerinə yetirilməsi.

**- TƏTBİQİ VƏRDİŞ-** Əmək və hərbi fəaliyyət üçün əhəmiyyəti olan konkret praktik adət.

**ATLARDA PİŞ VƏRDİŞLƏR-** Tabə olmama, baş vurma, cilovdan ayrılma, dişlərini qıçırma, dodaqlarını şappıldatma, qapma, quyruğunu yersiz yelləmə.  
**VƏRƏQ. MARŞRUT VƏRƏQİ-** Rallinin gedisiini vaxta görə tam təsvir edən rəsmi sənəd.

**VƏSAIT (“VASİTƏ” SÖZÜNÜN CƏM FORMASI)**

**- BƏRPA VASİTƏLƏRİ-** Orqanizmin iş qabiliyyətinin bərpasına kömək edən preparatlar və prosedurlar (farm-

**VƏZ**

koloji preparatlar, fizioterapiya, massaj, psixoterapiya, aktiv və passiv istirahət).

**- FİZİKİ TƏRBİYƏ VASİTƏLƏRİ-** Fiziki təmrinlər, təbii amillər (günəş, hava və su), gigiyenik rejim.

**- MƏSQ VƏSAİTLƏRİ-** Fiziki təmrinlər: yarış üçün xüsusi və ümumi həzırlıq təmrinləri.

**- MİNİK ATINI SÜRƏRKƏN VƏSAİTLƏR:** mahmız, cilov və atlının gövdəsi.

**- OYADICI (FƏALİYYƏTİ ARTIRAN) VƏSAİT-** Orqanizmin xarici və daxili mühitinə təsir göstərən, onun vəziyyətini fəallaşdırın (farmakoloji preparatlar, massaj, psixioloji təsir və s.) müxtəlif vasitələr, üsullar.

**- ÜZÜCÜ VƏSAİTLƏR-** Üzgүçülüyü öyrədərkən istifadə olunan xüsusi alətlər (üzən ağaç, üzgəc-ləçək, üzgəc-çanta, hava ilə doldurulmuş rezin halqlar və s.).

**VƏTƏR-** Əzələni sümüyü və fassiyaya yapışdırın sıx birləşdirici toxuma.

**VƏZİ-** İnsanda orqanizmə lazım olan maddələri hazırlayan və qana verən, yaxud xaricə ifraz edən üzv.

**- DAXİLİ SEKRESİYA VƏZİLƏRİ -bax. ENDOKRİN VƏZİLƏRİ.**

**- ENDOKRİN VƏZİLƏRİ-** Bilavasitə qana və ya limfaya hazırladığı fizioloji aktiv maddələri (hormonları) törədən orqanlar (hipofiz, böyrəküstü vəzilər, cinsiyyət vəziləri, qalxanvari vəzi, mədəaltı vəzi adacılıqları). Onlar əsəb sistemi ilə qarşılıqlı əlaqədə orqanizmin bütün funksiyalarını tənzimləyir.

**VƏZİR-** Şahmat finqurlarından biri. İrliləyir, rəqibin figur və piyadalarını vertical, horizontal (top kimi) və diaqonal üzrə (fil kimi) istənilən mümkün məsafə-

**VƏZ**

də vurur. Qısalılmış işaretsi F-dir (ferz).  
**VƏZİYYƏT**- Bədənin, yaxud onun bir hissəsinin mövcud halı.

- **ASILI VƏZİYYƏT**- Damaların taxtanın bort meydanında yerləşməməsi.

- **ÇIXIŞ VƏZİYYƏTİ (C.V.)**- Hərəkət, fəaliyyət, idman təmrini başlanmamışdan əvvəl əllərin, ayaqların, gövdənin qabaqcadan razılışdırılmış vəziyyəti.

- **DAYAQ VƏZİYYƏTİ**- İdmançının yer səthinə, döşəməyə, alətə və s. dağayı ilə bədənin vəziyyəti.

- **DAYAQSIZ VƏZİYYƏT**- İdmançının bədəninin uçuşda yerin, döşəmənin, alətin və s. səthinə nisbətdə vəziyyəti.

- **ƏYİLMİŞ VƏZİYYƏT**- 1. Bədənin əyilmiş və bir xətt təşkil etdiyi vəziyyəti.  
 2. Dayaqlı hoppanmalar və hoppanıb aşmalar zamanı üzü alətə tərəf olmaqla bədənin düz və ya əyilmiş vəziyyəti.

- **"GƏRİLMİŞ KAMAN" VƏZİYYƏTİ**- Əllərdə duruşda müvafiq tərəfə itələnmə zamanı idmançının iti firlanma yaratmaq məqsədilə qəbul etdiyi çıxış vəziyyəti. Arxaya firlanma yaradarkən bədənin qarşısından ayaqların arxaya (gövdənin müəyyən qədər açılması) aparılması ilə əzələlər gərgin dərtılmağı, irəli firlanma yaradarkən isə bədənin arxa səthindəki əzələlərin çanaq-bud oynağında qabaqcadan bükülməsi ilə gərgin dərtılması lazımlı gəlir.

- **HAZIRLIQ VƏZİYYƏTİ**- İdmançının yarış fəaliyyətinə hazırlığını xarakterizə edən kompleks dinamik halı. Fiziki, texniki, taktiki, psixi və zehni hazırlığın cəmi ilə müəyyənləşir. Hazırlıq halının yüksək səviyyəsi idman formasıdır.

**VƏZ**

- **"XALÇADAN KƏNAR" VƏZİYYƏT**- Güləşçinin görüşdə xalçanın işçi meydanından kənara çıxması. Duruşda "xalçadan kənar" vəziyyət o zaman hesaba alınır ki, güləşçi bir ayağı ilə xalçadan kənara çıxmış olur. Parterdə (Yunan-Roma və sərbəst güləş) "xalçadan kənar" o vaxt sayılır ki, baş xalçanın sərhədini keçmiş olur, uzanmış vəziyyətdə isə (sambo və cüdoda) gövdənin yarısı xalçadan kənara çıxır.

- **İDMANÇININ BƏDƏNİNİN UÇUŞDA VƏZİYYƏTİ**- İdmançının (akrobatiq, gimnastiq, suya hoppananın, batutçunun) bədəni uçuş fazasında üç əsas vəziyyətdə ola bilir: düz, bükülü və qruplaşmış. Düz vəziyyətdə gövdə, diz və çanaq-bud oynaqları düzənlənmiş, ayaqlar birləşdirilmiş olur; bükülü vəziyyətdə bədən çanaq-bud oynağında bükülür, qıçlar tam açılır; qruplaşmış vəziyyətdə bədən çanaq-bud və diz oynaqlarından bükülür, əllər baldırlardan yapışır, dizlər birləşdirilir. Bütün həllərdə ayaq barmaqları dərtlər.

- **KÖNDƏLƏN VƏZİYYƏT**- Gimnastiq çiçin qurşağı xəttinin alətin oxuna perpendikulyar olduğu vəziyyət.

- **KOR-A-KOR VƏZİYYƏTİ**- Qılinc-oynadanların yaxın döyüşdə bədənlərinin hansısa hissələrinin bir-birinə toxunması.

- **"OYUNDANKƏNAR" VƏZİYYƏT**- Komandalı idman oyunlarında (su polosu, futbol, hokkey və s.) hücumçuların rəqibin qapısı qarşısında - müdafiə xətti və ya zona xəttinin arxasında düzgün mövqedə olmaması ilə yarış qaydasının pozulması.

- **PSIXİ VƏZİYYƏT**- Praktiki və psixi

**VƏZ**

fəaliyyətin keçdiyi fəallıq fonunda şəxsin müəyyən səviyyəsi ilə xarakterizə olunan bütöv təzahürü. Psixi prosesdən fərqli olaraq psixi vəziyyət nisbətən uzun müddətli olur. Bura əhval-ruhiyyə, yorğunluq, stress, startqabağı apatiya, döyüş hazırlığı və s. daxildir.

**- SABİT VƏZİYYƏT-** İntensivliyinə görə anaerob hədd səviyyəsini keçməyən işin icrası prosesində orqanızın fizioloji vəziyyəti.

**- SILAHIN “QILINC SALAMI” VƏZİYYƏTİ-** Qılıncoynadanların qılıncın tiyəsini vertikal istiqamətə, dəstəyini çənəyə qədər qaldırmaqla salamalaşma fragmenti.

**- STARTQABAĞI VƏZİYYƏT-** İdmancının orqanizmində bilavasitə yarışa çıxmazdan əvvəl müxtəlif təzahür formalarının (startqabağı həyəcan, startqabağı apatiya, döyüş hazırlığı) baş verdiyi psixi vəziyyət.

**- SÜNİ “OYUNDANKƏNAR” VƏZİYYƏT-** Müdafiə olunan oyunçular qrupunun (futbolda, ot üstündə hokkey, topla hokkeydə) qarşılıqlı taktiki əlaqə üsulu olub rəqib komandanın bir və ya bir neçə hücumçusunun vaxtından əvvəl irəli çıxmazı hesabına “oyundankənar” vəziyyət yaranır. Bu üsul nəticəsində hücum edən komanda topu itirir.

**- TƏHLÜKƏLİ VƏZİYYƏT-** Görüşdə güləşçinin rəqib tərəfindən kürəyi üstə çevrilmesi və saxlanması vəziyyəti. Kürəyin xalçaya toxunmasına yaxınlığı ilə (körpü, yarım-körpü və s.) xarakterikdir. Termin yunan-Roma və sərbəst güləşmədə işlədirilir.

**- UZUNUNA VƏZİYYƏT-** Gimnastın

**VƏZ**

çiyin qurşağı xəttinin alətin oxuna parallel olduğu vəziyyət.

**- ÜMİDSİZ VƏZİYYƏT-** Yelkənsürmə taktikası termini. Yaxtların yaxın yerləşdirilməsi hesabına başqa yaxtın ardınca beydevind səmti ilə gedən yaxtın mövqeyi. Vəziyyət ümidsiz adlandırılır, çünkü qabaqdakı yaxtın səmt xəttindən küləktutmayan tərəfə həmişə yelkəndən “külək əlaməti” var, arxada isə küləyə az qalmış qaytarılmış və dalğalanmış hava axınında arxadakı yaxtın sürəti azalır.

**- YAXŞI MƏŞQGÖRMƏ VƏZİYYƏTİ-** Əgər at bütün planlı məşq yükünün fizioloji göstəricilərini (tənəffüs, nəbz, hərəkət arzusu) pisləşdirmədən yerinə yetirirsə, atın vəziyyəti onun yarışa yaxşı hazırlanlığının göstəricisidir.

**- YAXŞI TƏLİMGÖRMƏ VƏZİYYƏTİ-** İnsan orqanizmində bioloji (morphofunktional) xarakterə malik müxtəlif adaptasiyalı dəyişikliklərlə bağlı, məşq prosesində baş verən və onun fiziiki imkanlarının səviyyəsini müəyyənləşdirən vəziyyəti.

**- YANAKI VƏZİYYƏT-** Gimnastın alətə nisbətdə sağ və ya sol böyrü ilə aldığı vəziyyəti.

**- GÜLƏŞÇİNİN ƏSAS VƏZİYYƏTLƏRİ-** (1).Güləşmə prosesində güləşçinin ayaq üstə və ya parterdə aldığı vəziyyətləri. (2). Güləşçinin xalçaya və ya rəqibə nisbətdə görüşün müəyyən məqamında mövqeyi.

**- GÜLƏŞÇİNİN ALTDA VƏZİYYƏTİ-** Güləşçinin görüşdə bədən hissəsinin rəqibin bədəninin altında və ya bədəninin hissəsi altında qalması.

**- GÜLƏŞÇİNİN ARXADA VƏZİY-**

**VƏZ****VİD**

**YƏTİ-** Güləşçinin duruşda rəqibə kürək tərəfi ilə, parterdə və ya uzanmış halda isə kürək tərəfi və ayağı ilə üstdə olduğu vəziyyəti.

- **GÜLƏŞÇİNİN ARXASI ÜSTƏ VƏ-ZİYYƏTİ-** Sambo və cüdoda güləşçinin uzanmış halda görüşdə kürəkləri ilə xalçaya toxunduğu vəziyyəti.

Anlayış hakimlikdə texniki fəaliyyəti qiymətləndirmək üçün işlədirilir.

- **GÜLƏŞÇİNİN AYAQ ÜSTƏ VƏ-ZİYYƏTİ-** Güləşçinin görüşdə xalçaya yalnız ayaq pəncələri ilə temas etdiyi (ayaqları üstündə durduğu) vəziyyəti.

Güləşçi bu vəziyyətdə mübarizəyə başlayır.

- **GÜLƏŞÇİNİN BÖYÜR TƏRƏF-DƏN (YANDAN) VƏZİYYƏTİ-** Güt-

ləşçinin böyür tərəfdən vəziyyəti: duruşda rəqibin böyür tərəfində durduğu vəziyyəti, parterdə və ya uzanmış halda rəqibin böyür tərəfində durduğu, oturduğu və ya uzandığı vəziyyəti.

- **GÜLƏŞÇİNİN BÖYRÜ ÜSTƏ VƏ-ZİYYƏTİ-** Samboda güləşçinin

uzanmış halda görüşdə bədəni frontal kürək xətti üzrə ön tərəfdən xalça ilə 90 dərəcə və daha az bucaq təşkil edir. Anlayış texniki hərəkətlərin qiymətləndirilməsi üçün tətbiq edilir.

- **GÜLƏŞÇİNİN KÖNDƏLƏN VƏ-ZİYYƏTİ-** Güləşçinin parterdə və ya uzanmış halda görüşdə rəqibin üstündə, onun bədəninin uzununa xəttinə perpendikulyar oturduğu vəziyyəti.

- **GÜLƏŞÇİNİN QARNI ÜSTƏ VƏ-ZİYYƏTİ-** Güləşçinin uzanmış halda görüşdə bədəninin ön tərəfdən kürək

xətti xalça ilə 180 dərəcədən artıq bucaq təşkil edir. Anlayış hakimlikdə texniki hərəkətlərin qiymətləndirilməsin-də tətbiq edilir.

- **GÜLƏŞÇİNİN PARTERDƏ VƏ-ZİYYƏTİ- Bax. PARTER.**

- **GÜLƏŞÇİNİN UZANMIŞ HALDA VƏZİYYƏTİ-** Sambo və cüdoda güləşçi görüşdə ayaq pəncələrindən başqa bədəninin hansısa bir hissəsi ilə də xalçaya toxunur.

- **GÜLƏŞÇİNİN ÜSTDƏ VƏZİY- YƏTİ-** 1.Güləşçinin parterdə və ya uzanmış halda rəqibin bədənində oturub onu ayaqları ilə sıxdığı vəziyyəti. 2. Görüşdə güləşçinin bədəninin bir hissəsinin rəqibin bədən hissəsindən üstdə olduğu vəziyyəti.

**KİRŞƏ-BOBSLEY TRASININ VƏ-ZİYYƏTİ-** Kirşə-bobsley trasının nəticəyə təsir göstərən buz örtüyünün keyfiyyəti. Hava şəraitindən, örtüyün möhkəm hazırlanmasından və s. kimi amillərdən asılıdır.

**VIMPEL-** 1. Ucları haça, ensiz uzun bayraq; 2. Ensiz, uzun, üçbucaq forma-da kiçik bayraq.

**VIŞKA-** Müəyyən texniki məqsəd üçün taxtadan və ya metaldan düzəldilmiş hündür qüllə.

**VİBRAM-** Müxtəlif aşqarlı tökmə (preslənmiş) rezindən hazırlanmış alpinist botinkalarının çotur allığı tipi. Ad onu 1938-ci ildə kəşf etmiş italiyalı mühəndis Vitaliy Bramoninin şərəfinə verilmişdir.

**VİDEOYAZI. SUALTI VİDEOYA-ZI-** Videokamerada saultı yazı-qeydlərin köməyi ilə üzgüçünün hərəkət tex-

**VİN**

nikası haqqında təcili informasiyanın alınması. Çekilişi suda və su üstündə quraşdırılmış, ya tərpənməz, ya da xüsusi arabacığa (üzən idmançının arxasında hovuzun bortu boyunca hərəkət edir) bağlanmış bir neçə kamerası aparır. **VİNDŞÖRFER-** Dora şarnirlə möhkəm bağlanan yastı üzgəcdən ibarət yelkən altında üzgüçülük aləti. Belə konstruksiya yelkəndən təkcə hərəkətverici vasitə kimi yox, həm də idarəetmə aləti kimi istifadə etməyə imkan verir.

**VİNDŞÖRFİNQ-** İdman və əyləncə sürüşməsi və dalğalardan vindsörferə hoppanmalar. Üzgəc lövhədə dayanıb gikdən əlləri ilə yapışan idmançı yelkən lövhəsini öz bədən kütlesinin mərkəzi ilə dəyişdirməklə idarə edir.

**VİNT- 1.** Hərəkətə gətirilən mexanizmin fırlanan vala bərkidilmiş yivli, burğu şəkilli hissəsi. **2.** Bədənin köndələn oxu ətrafında 180 dərəcəyə tam bölünən (360, 540, 720 dərəcə və s.) bucaq altında fırlanmaqla suya hoppanma. Bütün yarımvintli və vintli idman hoppanmaları köndələn ox ətrafında-yarımdövrələr, dövrələr və çoxqat dövrələrlə uyğunlaşmış fırlanmalarla icra olunur. Bunlar həm ön duruşdan (qabaq vintlərlə), həm də arxa duruşdan (arxa vintlərlə) yerinə yətirilir. **3.** Sinxron üzgüçülükdə əsas hərəkətlərdən biri: bədənin köndələn oxu ətrafında “vertikal” və ya onun bir variantı mövqeyinə (məs., bükülmüş dizlə vertikal) 360 dərəcədə asta dönüsü. **4.** Akrobatik və gimnastik təmrin. 360 dərəcə dönəməklə arxaya beliaçiq salto.

- **NATAMAM VİNT-** **1.** Suya tullanmalarda bədənin uzununa oxu ətrafında

**VİR**

nəzərdə tutulduğundan az dönəməklə vintli hoppanmaların icrası zamanı idmançının suya dalması. **2.** Orqanizmdə gərgin fəaliyyətin qurtarmasından sonra tamamlanmamış proseslərin bərpası.

**TƏZƏDƏN VİNTLƏMƏ-** Suya hoppanmada idmançının vintvari hoppanmasının icrasında bədənin uzununa oxu ətrafında dönəməklə suya dalması.

**VİRAJ**

- **QAÇIŞ CIĞIRINDA VİRAJ-** Stadiyonun qaçış ciğirində dönəmə. Yarımçevrə forma rahat düz sahəyə keçir. Viraja daxil olanda, virajı aradan qaldıranda və ondan çıxarkən irəliləmə texnikasında xüsusi dəyişiklik tələb olunur.

- **KİRŞƏ-BOBSLEY TRASI VİRAJI-** Üç elementdən (giriş, orta sahə, çıxış) ibarət kirşə-bobsley trası döngələr hesabına kirşə və bobların stabil hərəkətini təmin edir.

- **“SANCAQ” VİRAJ-** Kirşə-bobsley träsində sərt (kəskin) dönüslü viraj.

- **TREKİN VİRAJI-** Dönmə zamanı velosipedçinin sabit müvazinətinin saxlanması xidmət edən üfüqi müstəviyə tərəf müəyyən bucaq altında yerləşmiş velotrekin döşəmə yolunun quruluşu. Virajın mailliyi velosipedçilərin gedişinin hesablanmış sürətinə nəzərən seçilir. Velotrekin döşəmə yolu üzrə sürmənin planlaşdırılmış hesab sürəti nə qədər yüksək olarsa, virajın mailliyi də o qədər böyük olur.

**VIREK-** Taekvondoda alətləri gücə görə müxtəlif zərbələrlə sindırma. Yarışda kişilər beş, qadınlar üç zərbə yerinə yetirirlər. Qələbə bir-birinin üzərinə qoyulmuş çox sayıda taxtanı qırmış şəxsə veri-

**VİT**

lir.

**VİRTUOZ-** Hərəkətlərin icra texnikasına mükəmməl yiylənmiş mahir idmançı.

**VİRTUOZLUQ-** İdman gimnastikasında məcburi və sərbəst təmrinlərin icrasına görə qiymətin artırılması meyarlarından biri. Təmrinin icra texnikasına yiylənmənin ən yüksək dərəcəsi.

**VİTAMİN-** ("Vita" latınca "həyat", "amin" isə "atomlu birləşmə" deməkdir). İnsanın qidalanması, maddələr mübadiləsi və orqanizmin normal fəaliyyəti üçün lazım olan müxtəlif tərkibli üzvi maddələr. Tərkibində bu cür maddələr olan preparat.

**VİTAMİNLƏR-** Normal maddələr mübadiləsi və orqanizmin həyat fəaliyyəti üçün cüzi miqdarda lazımlı qida ilə daxil edilən orqanik mənşəli əvəzedilməz, aşağı molekulyarlı birləşmələr. Vitamnlərə daxil olan onlarla maddə məlumdur.

**VİTAMİNLƏŞDİRİLMƏ-** Vitamin daxil etmə, tərkibinə vitamin maddəsi qatma. Gərgin idman təlimi dövründə, eləcə də bəzi xəstəliklərin profilaktikası və müalicəsi üçün artırılmış dozada vitaminlərin qida rasionuna daxil edilməsi.

**VOLAN-** Badminton oyunu üçün idman aləti. Oyunçular xüsusi raketka ilə zərbə vurub onu torun üzərində aşırırlar. Plastmas və ya lələk stabilizatorlu, zamşa və ya rezin üz çəkilmiş plastmas və ya probka başlığı olan konus forması var. Volanın hündürlüyü 6,4 sm, kütləsi 5 q-a qədərdir (binada keçirilən oyun üçün).

**VOLEYBOL-** Hündürlüyü kişi komandalar üçün 2,43 m, qadın komandalar üçün 2,24 m olan torla yarı bö-

**VOL**

lənmüş 9x18 m ölçüdə meydançada topla oynanılan komandalı idman oyunu. Oyunun məqsədi topu əl zərbəsi ilə rəqibin tərəfinə göndərmək və onu orada yerə salmaqdır. Komandalardan biri iki xal üstünlükə 25 xal topladıqda üç partiyada (3:0, 3:1, 3:2) qələbə qazanıb qalib gəlir. Xallar bərabər olanda və ya üstünlük bir xal təşkil edəndə, oyun davam etdirilir. Xalların mümkün maksimal sayı 42 ola bilər.

- **ÇİMƏRLİK VOLEYBOLU-** Hər birində iki oyunçu olmaqla (əvəz olunmadan) kişilər üçün 2,43 m, qadınlar üçün 2,24 m hündürlükdə torla bölünmüş 9x18 m ölçülü qumlu meydançada iki komanda arasında keçirilən topla idman oyunu. Oyunun məqsədi topu əlin və ya biləyin zərbəsi ilə torun üzərindən rəqibin tərəfinə düzgün göndərmək, topu orada yerə salmaq və topun öz meydançasında yerə düşməsinin qarşısını almaqdır. Görüşün iki variantı mövcuddur: a) iki xal üstünlülə 15 xal və ya bir xal üstünlükə 17 xal qazanmaqla bir hissədən ibarət oyun; b) hər birində iki xal üstünlükə 12 xal və ya bir xal üstünlükə 15 xal yiğmaqla bir komandanın üç hissədən ikisində qələbə qazanmasından ibarət oyun.

**VOLLEY-** Tennisdə topun kortla toxunmasına qədər uçusdan yerinə yetirilən zərbə.

**VOLT-** 1. Yarışda miniyə öyrətmə üzrə manej figuru. Minicinin istənilən allürdə 6 m diametrində sola və ya sağa dövrə vurması. 2. Qılıncıynatmada özünü qılıncın zərbəsindən qaçırmama.

**VURMA-** Güləşmədə fənd elementi.

**VUR****YAD**

Rəqibin bədəninin hansısa oxu ətrafında fırlanmasına səbəb olan ayaq və ya gövdə ilə hərəkəti. Atmalarda vurma adətən tutma yerində aşağıda icra olunur.

**- ARXAYA BUDLA VURMA-** Güleşçi ayaq üstə qıcıının arxa hissəsi, əsasən diz büküşü ilə arxadan rəqibin qıcıını, yaxud qıçlarını yuxarı-axaya vurur.

**- İRƏLİ BUDLA VURMA-** Güleşçi ayaq üstə irəlidən və ya irəlidən-yan- dan budunun arxa hissəsi ilə rəqibin qıcıını (qıcılarını) yuxarı-axaya vurur.

**-ALTINDAN VURMA-** Konkur atlariñ treninqində üsul. Hoppanan atın dirnağının kənarına şüvüllə yüngül vuran idmançı atı ayaqlarını daha yüksəyə qaldırmağa məcbur edir ki, o, maneəyə ilişməsin və onu vurub dağıtmamasın. Bu-nu çox dəqiq və yumşaq etmək lazımdır ki, atın dirnaq tacı zədələnməsin.

**VURMA (2)-** Şahmatda rəqibin hər han-sı bir figurunu və ya piyadasını, dama oy-ununda isə damasını götürmək.

**GÜNVURMA-** Günəş şüalarının başa birbaşa intensiv və ya uzun müddətli tə-siri nəticəsində beyinin funksiyasının po-zulması ilə şərtləşən kəskin xəstəlik və-ziyəti. Əlamətləri: baş ağrısı, süstlük, qusma (qaytarma) ehtimalı, bədənin temperaturunun artması (bəzən 40 də-rəcədən yüksək), nəbzin və tənəffüs rit-minin pozulması, qıç olma, ağır hallarda komatoz vəziyyətinin artması.

**İSTİVURMA-** Bədənin ümmümlikdə çox qızması ilə orqanizmdə baş verən patoloji vəziyyət. Baş ağrısı, ürək bulan-ması, öyümə, bihuşluq özünü göstərir. Əsas səbəbi ətraf mühitin yüksək tem-pe-raturunun uzun müddətli təsiri altında, xü-

susən rütubətli havada istilik tənziminin pozulması, həmçinin orqanizmin susu-zlaşması nəticəsidir. Fiziki gərginlik orqanizmdə istilik yaranmasını gücləndirir.

**-FAYDALI VURDURMA (BD)-** Vurdurma zamanı qaraların zərbə altında bir istiqamətdə iki daması və biri o biri-sinin və ya üçü o birisinin və ikisi o bi-risinin, və ya dördü o birisinin və üçü o birisinin, yəni əgər biri ilə bərabər zərbə altında sıradakı mövqedə daha baş-qası varsa, orada ancaq bir dama azdır.

**- BİRİNCİ VURMA-** Qorodki oyu-nunda başlanğıcda birinci zərbə.

**- KARBOHİDRAT VURMASI-** Yarış ərəfəsində güclü karbohidrat duetasın-dan istifadə etmə. Karbohidratların (qlü-kozanın) istifadəsi bilavasitə enerji mən-bəyi sayılır və orqanizmdə enerji (qliko-gen) ambarı yaradır.

**- KÜRƏYİNİ YERƏ VURMA-** Yu-nan-Roma və sərbəst güləşmədə rəqibi kürekləri üstə qoymaq(atmaq).

**- HƏDƏFİ VURMA-** Atıcılıq idmanı üzrə məşqlərdə və yarışda hədəfə dəy-mə (düşmə).

**- YAN VURMA-** Gullə atıcılığında və kamandan oxatmadə zərbə açılandan so-nra hədəfdə deşiklərin olmaması, stend atıcılığında tezsinan hədəfin - boşqabın bütöv qalması.

**Yy**

**YADDAŞ. HƏRƏKİ YADDAŞ-** İd-mançı tərəfindən hərəkətlərin, hərəki fəaliyyətin və onların uyğunluğunun xa-tırlanması, yadda saxlanması və yeni-

**YAĞ**

dən hasil edilməsi.

**YADRO** - Atmaq üçün idman aləti, kütləsi 3-dən 7,26 kq-a qədər (idmançıların cinsindən və yaşıdan asılı olaraq), diametri 85-dən 130 mm-ə qədər olub tama-milə metaldan hazırlanmış kürə.

**XİZƏK SÜRTKÜ YAĞI**- Xizəyin sürüşkənliyini yaxşılaşdırmağa hesablanmış yaqlamaq üçün parafin əsaslı qatı maddə. Müxtəlif hava şəraitinə uyğun bərk, yarımbərk və maye yaqlar ayırd edilir.

**YAĞLAR (LİPİDLƏR)**- Üzvi birləşmələrdə həll ola bilməsi ilə səciyyələnən, müxtəlif kimyəvi quruluşlu üzvi maddələr. Orqanizmdə mühüm funksiyaları yerinə yetirir: bioloji membranların tərkibinə daxildir, enerji ehtiyatını toplaşdırır, qoruyucu və istilik keçirməyən pərdələr yaradır, hormonal funksiya daşıyır, əzələ yığılmrasında iştirak edir və s. Lipidlərin mühüm nümunələri ən yüksək yağ turşuları, triqliseridlər, xolesterol, D vitamini, xortikosteroidlər, cinsiyyət hormonları və s. hesab olunur.

**YAXAALTI**- Arxası rəqibinə tərəf olan hücumdakı güləşçinin altdan vurmanın icra etmək məqsədilə dönməsi.

**YAXINLAŞMA**- (1). İdmançının qayığın dal tərəfinə yaxın skamyada avarlaması hazırlamağa yaxınlaşması. Akademik avarçəkmədə avarlama hazırlığının bütün fazasını çox vaxt yaxınlaşma adlandıırlar. (2). Gimnastikada, pauerliftinqdə, elcə də ağırlıqqaldırmada (əgər ştanq diz səviyyəsindən yuxarı qaldırılmışdırsa) bitmiş və ya bitməmiş yarış təmrini. Atlet yanaşma vaxtı yarış katibi tərəfindən çağırılanandan sonra (90

**YAX**

san. ərzində) körpücүyə çıxmırsa, məğlub sayılır. (3). Güləşçinin görüşdə distansiyani azaltmaq, hücum və ya müdafiənin icrası üçün rəqibə yaxınlaşmaq məqsədi olan hərəkəti. (4). Güləşmədə texniki hərəkətlərin icrası üçün əlverişli şərait yaradaraq rəqibin və ya onun bədən hissəsinin irəliləməsini məhdudlaşdırmağa yönəlmüş taktiki hərəkət. (5). Bodibildinqdə, ağırlıqqaldırma və pauerliftinqdə ayrıca məşq təmrinində təkrarların tamamlanmış sayı.

**- ATIN MANEƏYƏ YAXINLAŞMASI**- Atın optimal bucaq altında maneəyə yaxınlaşması zamanı birbaşa hoppanmasını nəzərə almaq asan olur. Atı maneənin ortasına istiqamətləndirməyə çalışmaq lazımdır. Atın gedisi ancaq alçaq hoppanma zamanı ləngiyir. Döngədən çəpinə hoppanmalar minicidən ata xüsusi hazırlıq, cəsarət, cürət və inam tələb edir.

**- ÜZGÜCÜNÜN DÖNGƏYƏ YAXINLAŞMASI**- Üzgücü döngəyə 5-6 m qalmış üzmə hərəkətini elə hesablamalıdır ki, sürəti azaltmadan dönməni daha effektli icra edə bilsin.

**YAXŞILAŞDIRMA. ATIN YAXŞILAŞDIRILMASI**- Əvvəlki minicilərin hərəkətləri ilə aşılanmış qüsurların aradan qaldırılması məqsədilə ata təsir.

**TƏKMİLLƏŞDİRİB YAXŞILAŞDIRMA**- Oynayıb qurtarmaq və ya qarşidakı partiyaya hazırlaşmaq üçün təxirə salınmış şahmat (dama) pozisiyasını və ya debüt variantını təhlil etmək.

**YAXT**- İdman və ya turizm məqsədi üçün nəzərdə tutulmuş hər növ - motorlu, yelkənli-motorlu və ya yelkənli gəmi.

**- KILLİ YAXT**- Dərindəki tirdən ke-

**YAX**

çən çanağının dibi böyük yan müqaviməti yaradan yaxt. Killi yaxta dalğalarla böyük davamlılıq vermək üçün tirin aşağı hissəsinə çuqun və ya qurğusun falşkil bərkidilir. Dərin sularda güclü külək və dalğalar zamanı rahat üzmək üçün nəzərdə tutulur.

**- KREYSER YAXT-** Açıq dənizdə bazaran çox uzaqdakı sularda üzmək üçün nəzərdə tutulmuş yaxt. Hazırda coxlu kreyser tipli yürüş yaxtları vardır. Belə yaxtlar həm uzaq məsafələrə üzmədə, həm də dənizlərdə (hətta okean sularında) gəmi səfərlərində yararlıdır.

**- KÜLƏK İSTİQAMƏTİNDƏ GEDƏN YAXT-** Başqa yaxtlara nisbətdə külək istiqaməti tərəfində olan yaxt bir qalsla (manevrlə) gedir.

**- KÜLƏK TUTMAYAN TƏRƏFDƏKİ YAXT-** Bir qalsla gedən yaxt başqa yaxtların daldasında qalmış olur.

**- YÜRÜŞ YAXTI-** Aero və hidrodinamik keyfiyyətlərlə təkmilləşdirilmiş, yaxın və uzaq məsafələrə xüsusi sürmə yarışı üçün düzəldilmiş, məqsədə müvafiq üzmə qabiliyyətinə malik yaxt.

**YAXT-KLUB-** Yelkən idmanını tətbiq edib yayan təşkilat.

**YAL (1)-** Minik atlarının boyun darağı üzrə sola yatımlı uzun tüklər.

**YAL (2)-** Bir, iki, üç və ya dörd cüt avarlı yelkəndən istifadə olunan qısa və enli qayıq.

**YAMAC-** 1. Bütün konkur növlərində istifadə olunan maneələrin kənarları üzrə məhdudlaşdırıcı maili səth. Maneənin özündən yüksəkdə yerləşir. 2. Yuvarlıdan qanovla, zirvə və suayırıcı, aşağıdan dağın ətəyi, dibi və talveqlə

**YAN**

məhdudlaşan əyləmli səth, relyef elementi. Enişin yan sərhədləri çox vaxt qeyri-bərabərdir, bunlar hər şeydən əvvəl talveq (alçaq yerlər), dağ yalları və silsilə qatlardır.

**- DAĞ YAMACI-** Dağlarda dikliyi 35 dərəcədən az olan nisbətən düz və yasti səth. Müxtəlif sıldırımlı dağ yamacları dağlıq yer relyefini formalaşdırır. Dağlara piyada yürüşlərində və alpinist qalxmalarında təbii maneələrdən biridir. Çəmənlik, qayalıq, qarlı və buzlu yamaclar ayırd edilir. Hərəkətə təminatın xüsusi üsullarının tətbiqi tələb olunur.

**- XİZƏK YAMACI-** Xızək üzrə məşq məşğələləri və ya yarış keçirmək üçün yararlı olan dərə-təpəlik yerdə dağın və ya yüksəkliyin ayrıca sahəsi. Kiçik (5-15 dərəcədə), orta (15-25 dərəcədə) və dik ölçüdə (25 və daha böyük dərəcədə) sıldırımlar olur.

**“YAME!”-** Karatedoda təkbətək mübarizə zamanı dayanmağın, təmrini qurtarmağın vacibliyini bildirən hakim komandası.

**YAN BƏNDLƏR-** Armsport (qol gülləsi) üçün stolda təchizat. Müəyyən bucaq altında qırmızı və göy rəngdə yan tərəflərdə yerləşir və qalibi göstərməyə xidmət edir. Ölçüləri: uzunu 30 sm, hündürlüyü 10 sm, eni 3 sm.

**YAN MİL-** Armsport üçün stolun üstündə avadanlıq. Diametri 3 sm olan orta xətt üzrə yanda yerləşir. Mübarizədən azad əl ondan yapışır. Əlin mildən ayrılması xəbərdarlıqla cəzalandırılır.

**YANAQCIQ-** At ləvazimatı detali, böyürlərdən dəhnə çaralğasının (yüyən ağızlığının) metal hissəsi. Üstdən ya-

**YAN**

naqçığa üz qayışı, altdan isə cilov düymələnib bağlanır.

**-RAKETKA DƏSTƏYİNİN YANAQCIĞI-** Stolüstü tennisdə raketka dəstəyinə həcm yaratmaqdan ötrü özüle üstdən yapışdırılmış plastin.

**YANAŞMA 1-** Yarış zamanı qayıqların (iki və daha çox) bir-birinə kürəklərlə ilişməsi və ayrılması vəziyyəti. Ekipajlar öz su zolağı sərhədlərindən kənara çıxan zaman baş verir. **2.** Təmrinin icrasına başlamazdan əvvəl idmançının hərəkəti. İdman gimnastikasında idmançının “farağat” durusundan - təmrinin icrasından əvvəl alətə sıçrama məqamına qədər yer dəyişməsi. Cüt olmayan yanaşmaya görə iştirakçının qiymətin-dən müəyyən hissə xal çıxılır.

**DƏF EDİLMİŞ REKORDA YANAŞMA-** Rəsmi yarışlarda ağırliqqaldırın, pauerlifterin rekord çəki ilə zaçot cəhd'lərində (yarış nəticəsinə hesablanır) və ya əlavə (yarış nəticəsinə hesablanmir) cəhd'lərdə ştanqa yanaşma.

**- ƏLAVƏ YANAŞMA-** Ştanqa yarışın nəticəsinə hesablanmayan yanaşma. Rekordu təzələmək cəhdli olarsa, atletə yanaşmaya icazə verilir.

**- İSTİFADƏ OLUNAN YANAŞMA-** Ştanqa uğurlu və ya uğursuz, eləcə də müəyyən edilmiş müddəti ötürülmüş istənilən yanaşma.

**- QIZIŞDIRICI HƏRƏKƏTLƏR YANAŞMASI-** Yarış körpücүyünə çıxmazdan əvvəl ştanqla təmrin.

**- SINAQ YANAŞMASI-** Ağırliqqaldırın, pauerlifterin alətə yarış körpücүyündəki yanaşması. Bədənin qızışdırılması üçün edilən hərəkətlərin şəraiti daha ağır çəki

**YAP**

qaldırmağa imkan vermirsə, yanaşma sayıl-mır.

**- ZAÇOT YANAŞMASI-** Ağırliqqaldırma və pauerliftinq üzrə yarış zaçotuna daxil edilən yanaşma. III dərəcəli idmançılar, dərəcəli gənclər və təcrübəsizlər 5 zaçot yanaşmasına, II dərəcəli idmançılar 4, qalanları isə 3 zaçot ya-naşması hüququna malikdir.

**YANA YATMA-** Yaxt ekipajının meylliyi azaltmaq üçün hərəkəti. Ekipaj yana yatma məqsədilə yaxtın küləkdöyən bortunda yerləşir. Dərəcə qaydaları imkan verərsə, uçan trapesiya tətbiq edilir.

**YAPIŞMA-** (1) Güləşçi atma fəndini icra edərkən rəqibinin ayağını (ayaqlarını) öz ayağının arxa səthinin qarşısın-dan altdan vurur.

**- DAXİLDƏN YAPIŞMA-** Güləşçi yapışmanı icra edərkən rəqibin ayağını baldırın üst hissəsinin daxilindən vurur.

**YAPIŞMA, YAPIŞIB QURTARMA-** (2) 1. Gimnastın qısa vaxt ərzində aləti buraxandan sonra tutmanı (onu saxla-maq və ya dəyişdirməklə) təkrar etmə-si. 2. Hərəkəti bir əllə icra edən zaman gimnastın alətə başqa əllə toxunması. 3.Qılıncıdanın silahının rəqibin silahı ilə birləşməsində hərəkəti. Birləşmə-lər 1-cidən 9-cuya qədər rapira və spa-qada, 1-cidən 5-ciyə qədər sablyada ye-rinə yetirilir. 4.Sinxron üzgüçülükde id-mançı qadının əlləri və ya ayaqları ilə yapışma tərzi (əllərlə mil- bilək oynağı sahəsindən, əllə baldır-pəncə oynağının arxasından və ya pəncədən, boyunun ardından, ayaq pəncələrindən və s.).

**- ÇƏP YAPIŞMA-** Parterdə çevirməni

**YAP**

yerinə yetirmək üçün yapışma. Üstdəki güləşçi böyür tərəfdən uzaqdakı əlini üstdən rəqibin boynuna qoyur, o biri əli ilə rəqibin gövdəsinin altından öz biləyindən yapışır.

**- EYNİADLI YAPIŞMA-** Güləşçinin sağ əli ilə rəqibin sağ əlindən və ya ayağından, sol əli ilə rəqibin sol əlin-dən və ya ayağından yapışması.

**- ƏLLƏRİ VƏ YA AYAQLARI ÇARPAZLAŞDIRARAQ YAPIŞMA -** Göl-ləşçi yapışma zamanı rəqibin əllərini və ya ayaqlarını çarpazlaşdırır.

**- QARŞILIQLI YAPIŞMA-** Rəqiblərin bir-birinin bədəninə qarşılıqlı soxulmasından və bir-birinin gövdəsindən tutmasından ibarət boksçular tərəfindən döyüşün aparılma qaydasının pozulması.

**- TƏCRİDƏDİCİ YAPIŞMA-** Göləş-mədə yapışma variantı: rəqibə bədəni-nin vəziyyətini dəyişməyə və ya hücum etməyə imkan verməməklə hərəkətləri-ni bağlamaq məqsədilə icra edilir.

**- ÜSTDƏN YAPIŞMA-** Yapışmanın icrası zamanı güləşçinin əli rəqibin əlin-in və ya bədəninin başqa hissəsinin üstündə olur.

**YAPIŞDIRMA-** Qılıncoynatmadə rə-qibin tiyəsinin yerini dəyişdirməklə müxtəlif səthlərdə saxlama variantı.

**YARANMA. SUDA XƏFİF LƏPƏ-LƏRİN YARANMASI-** Suya hoppan-malarda idmançının görmə oriyentirini pozan, suyun ayna əksini (sakit halında) aradan qaldırmaq üçün hovuzun dibindən havanın buraxılması və ya şlanqla suva-rılması. Yarış və məşq zamanı fasiləsiz təkrar olunur.

**YARARLIQ. DƏNİZ SƏFƏRİNƏ**

**YAR**

**YARARLIQ-** Yaxt elə keyfiyyət müştərekliyinə malik olmalıdır ki, suda kifayət qədər tez və təhlükəsiz irəli-ləyə bilsin. Suda hərəkət etmədə əsas keyfiyyət onun üzmə qabiliyyətinin olması, dalğaya davamlılığı (bütün yel-kənlər altında və qasırğalar zamanı), iti getməsi, batmazlığı, istiqaməti dəyişə bilməsi (idarə oluna bilməsi), səmt götürmədə davamlılığı, gövdəsinin möhkəmliyi və s.-dir.

**YARIM ALTQAT-** Ştançı körpük-dən dartmaqla qaldırma və ya təmrinin sonunda qıçları diz oynaqlarından aza-cıq bükməklə (90 dərəcədən artıq bu-caqla) təkanla sinəyə qaldırma.

**YARIMÇIQ ATMA. BƏDƏNİ İRƏLİ YARIMÇIQ ATMA-** Qılıncoynadanın arxadakı ayağını tam düzəltməməklə bə-dənini irəli qısa atması.

**YARIMAY (BD)-** Qövsvari vurmağa məcbur edilən üç damanın xarakterik qurbanından ibarət mexanizmdə kom-binasiya.

**YARIMÇEVRİLİŞ-** Hoppanıb ucuş fa-zasında əyilərkə bədənin irəli (əllərdən ayaqlara) və ya arxaya (ayaqlardan qollara) fırlanması ilə akrobatik təmrin. Ya-rım dönüşlərin variantları: başda duruş; bir əllə başda duruş; dizdə, oturuşda, fir-lanmaqla dayağa uzanmış halda oturuş; duruşdan arxaya yarım dönmə; kürək-lərdə dayaşa yarımflyak, dayaşa ya-rımflyak və s. Qrupla və qoşa akrobati-kada yarımdönmə qrupuna fırlanaraq be-liaçiq irəli (əllərdə duruşdan) və ya ar-xaya yarımdönmə daxildir. Yarımçevril-mələr bükülü qollarda duruşdan altdakı-nın onu itələməsi ilə yerinə yetirilir.

**YAR**

**YARIMÇƏPƏR (BD)-** Damasız 26-cı xananın aqlar tərəfindən çəpər düzəltməsi (və ya 25-cinin qaralar tərəfindən çəpər düzəltməsi).

**YARIMCƏRGƏ-** Akrobatik təmrin. Yarımçömləmiş partnyorun budlarında ayaqlarda duruş.

- **QABAQ TƏRƏFLİ YARIMCƏRGƏ-** İki partnyor üz-üzə dayanaraq yarımçömləmə dayanmış partnyorun budlarında dururlar.

**YARIMÇÖMƏLMƏ-** Bədii və idman gimnastikası elementi. Azacıq bükülü qıçlarda (ayaqlar təxminən düz bucağa qədər bükülür) duruş vəziyyəti.

- **DAİRƏVİ YARIMÇÖMƏLMƏ-** Dəyirmilənmiş kürəklə azacıq bükülü qıçlarda duruş vəziyyəti.

**YARIMDALĞA-** Bədii və idman gimnastikası elementi. Bədənin oynaqlarda kiçik amplituda ilə ardıcıl bükülmə və açılması.

**YARIMDİAQONAL-** Stolüstü tennis-də topun düz və diaqonal arasında orta ucuş istiqaməti (məs., topun stolun sol küncündən rəqibin stolunun ortasına uçduğu vəziyyət).

**YARIMDÖVR-** Bədənin köndələn oxu ətradında 180 dərəcədə firlanmaqla suya hoppanma. Qabaq və arxa durusdan irəli və arxaya firlanmaqla icra olunur.

**YARIM EN DAİRƏSİ-** Nəzəri cert-yojda gəminin gövdəsinin yuxarıdan təsviri. Belə ki, gəmi diametral səthinə nisbətdə simmetrikdir, buna görə də gövdənin yalnız yarısı çizilir.

**YARIM ƏLDƏETMƏ-** Minik atının idarə edilmə üsulu - allürü dəyişmək haqqında atı xəbərdar etmək üçün mahmız

**YAR**

vurandan sonra cilovu yüngül saxlama.

**YARIMFİNAL-** Çıxma ilə nəticələnən çoxpilləli yarış hissəsi olub burada dördəbir finalın qalibləri və sonrakı pillənin - final iştirakçılarının aşkarlandığı müəyyən qədər idmançı və ya komanda iştirak edir.

**YARIMFİNAL ÜZMƏSİ-** Yarimfinalda ilkin üzmədə idmançılar tərəfindən göstərilmiş nəticələrə uyğun olaraq üzmə üzrə təsnif edilən 16 üzgüçü seçilir. Ən yaxşı nəticə göstərmiş üzgüçü ikinci üzmə cığırına, ikinci nəticə göstərmiş üzgüçü birinci üzmə cığırına, sonrakı üzgüçülər yanlardakı cığır və s. daxil edilir.

**YARIMHALQA-** Akrobatik və gimnastik təmrin. Bədən maksimal əyilmiş, ayaqlar arxaya bükülmüş, lakin ayaq pəncələrinin başa toxunmayan vəziyyəti.

- **BİR AYAQLA YARIMHALQA-** Bədən maksimal əyilmiş, bir ayaq arxaya bükülmüş, lakin pəncənin başa toxunmadığı poza.

**YARIMKÖRPÜ-** Güləşçinin arxaya əyilərək başı, ciyni, böyrü və ayaqları ilə xalçaya dayaqlandığı vəziyyəti.

**YARIMQRUP-** İştirakçıların sayı çox olduğu zaman yarışı keçirmək üçün onların qruplara bölünməsi (məs.: güləşçilərin bir çəki dərəcəsi daxilində qruplar üzrə bölgüsü).

**YARIMMÜDAFIƏÇİ-** Komandalı idman oyunlarında bilavasitə həm müdafiədə, həm də hücum əməliyyatlarında iştirak edən oyuncu.

- **MƏRKƏZ YARIMMÜDAFIƏÇİSİ-** Komandalı idman oyunlarında həm müdafiədə, həm hücumda, həm də müdafiə və hücum xətləri arasında meydanın

**YAR**

ortasında fəaliyyət göstərən oyunçu.

**YARIMNELSON-** Yunan-Roma güləşməsində çevirmənin köhnə adı. Boynu bazu altından, daxildən yapışib çevirmə.

**YARIMPİRUET-** 1. Dairəvi dönməklə beliaçiq arxaya salto. 2. Miniyə öyrətmə üzrə yarış programına daxil edilən figur - 180 dərəcədə piruet.

**YARIMSALLAĞI OTURUŞ-** Diz oy-nağında təxminən düz bucaq əldə etməyə qədər qısalılmış amplituda üzrə (adətən, hərəkətin üst yarısına qədər) icra edilən oturuşa oxşayan, şanqla, əllərdə qantellərlə və ya trenajorlarla təmrin. Bodibilidinqdə kvadrisepslerin inkişaf vasitəsi, pauerliftinqdə şanqla oturma amplitudasının üst sahəsində ayaqların güc hazırlığı vasitəsi kimi istifadə olunur.

**YARIMSUPLES-** Yunan-Roma güləşində yarımkörpü əyilərək atmanın köhnə adı.

**YARIMSPAQAT-**

- **HALQALI YARIMSPAQAT-** Arxadakı ayağın pəncəsi ilə başa toxunana qədər bükülü yarımspəqat.

- **SAĞ (SOL) AYAQLA YARIMSPAQAT-** Akrobatik və gimnastik təmrin. Sağ (sol) ayağın dabanında oturaraq sol (sağ) ayaq arxaya elə çəkilir ki, gövdə vertikal, qollar kənara olmaqla qalan səthlər döşəməyə toxunur.

**YARIMTƏKAN-** Ağırılıqqaldırmada xüsusi hazırlıq təmrini. Çıxış vəziyyətin-də qrif sinədə olmaqla şanqı basın üst səviyyəsinə qədər yuxarı qaldırma, ayaq pəncələri yerdə, şanqı diz oynaqlarının amortizasiyası ilə sinəyə qaytarma.

**YARIMVİNT-** 1. İdmançı müxtəlif akro-

**YAR**

batik hoppanmalarda, batutda və suya tullanmalarda, eləcə də gimnastik alətlərdən sıçrayışlarda bədənin uzununa oxu ətrafında 180 dərəcədə fırlanır. 2. Dairəvi dönməklə beliaçiq arxaya salto. 3. Bədənin eninə oxu ətrafında 180 dərəcədə, uzununa oxu ətrafında da 180 dərəcədə irəli və ya arxaya fırlanmaqla suya hoppanma. 4. Sinxron üzgüçülük-də əsas hərəkətlərdən biri - "vertikal" mövqədə bədənin uzununa oxu ətrafında 180 dərəcədə ahəstə dönmə.

**YARIMVOLT-** 1. Minicilər və ya minicilər qrupu tərəfindən eyni vaxtda sola və ya sağa icra edilən yarımdairə (6-10 m diametrində). 2. Qılıncoynadan tərəfindən rəqibə sanema (zərbə) vurmağı çətinləşdirmək məqsədilə tiyənin zərbəli səthinin yerinin dəyişdirilməsi.

**YARIMYELLƏNMƏ-** Tirdə və qadın bruslarında təmrin. Sallanaraq belibükülli yellənmə. Qalxmalar üçün çıxış vəziyyəti iki ayaq üstə və əllərdə duruşda çevrilənlər.

**YARIŞ-** Fəaliyyət xarakterinə, miqyasına, məqsədinə görə xüsusi təşkil olunmuş müxtəlif tədbirlərin iştirakçıları qeyri-antaqonist rəqabətin gedişində ciddi reqlamentləşdirilmiş şəraitdə birincilik uğrunda, müəyyən nəticə əldə etmək üçün mübarizə aparır, öz hazırlıq səviyyələrini hər hansı bir idman növündə, idman fənnində müqayisə edirlər.

- **AÇIQ YARIŞLAR-** Bütün arzu edənlərin iştirakına sərbəst icazə verilən yarışlar.

- **AT YARIŞLARI-** Löhrəm atların cıdır meydanında yarışı.

- **ƏLAVƏ YARIŞLAR-** Şahmat və damada əlavə partiya (və ya partiyalar) o

**YAR**

halda keçirilir ki, iki və ya bir neçə iştirakçı (komanda) eyni miqdarda xal toplamış olur, amma əsasnaməyə görə kimin hansı yeri tutmasını müəyyənləşdirmək lazım gəlir.

- **HANDİKAPLI YARIŞLAR-** Zəif oyunçuya müəyyən güzəştlərin (distanşıyanın, yükün azaldılması, balların, xalların əlavə olunması və s.) verilməsi hesabına iştirakçıların imkanlarının bərabərləşdirildiyi yarışlar.

- **"HAZIRLAŞMADAN YARIŞLAR"** - Startdan qabaq gözlənilmədən iştirakçıya mahiyyəti xəbər verilən yarış (müsbəqə) növü. Yarış kombinasiyalardan ibarət idman növlərində keçirilir.

- **XATİRƏ YARIŞLARI-** İctimai həyata və idman xadimlərinin xatirəsinə həsr olunan ənənəvi yarış növü.

- **KЛАSSİK YARIŞ-** Avtomotoidmanı üzrə ənənəvi yarışa verilən ad.

- **KOMANDALI YARIŞLAR-** Ayrı-ayrı iştirakçının nəticəsinin yalnız komandaya hesablanan komandalararası yarış.

- **MƏŞQ YARIŞLARI-** Məşq prosesində keçirilən və idmançıların hazırlıq səviyyəsinin artırılmasına yönəlmüş yarış.

- **KOMMERSİYA YARIŞLARI-** Siyahı üzrə dəvət olunan, iştirakına və tutacağı yerə (göstəriləcək nəticəyə) görə qonorar (bonus) alacaq ən güclü idmançı və ya komandaların iştirakı ilə müxtəlif idman növlərində keçirilən böyük beynəlxalq yarış.

- **KONTROL YARIŞLAR-** Əsas starta hazırlığı müəyyənləşdirmək üçün yarış.

- **KÜTLƏVİ YARIŞLAR-** Çox sayıda iştirakçısı olan yarış.

- **QIYABI YARIŞLAR-** Komandaların

**YAR**

və ya idmançıların müxtəlif yerlərdə, şəhərlərdə və s. olduğu, yəni doğrudan-dogruya bilavasitə görüşmədiyi şəraitdə keçirilən yarış. Şahmat və dama gedişləri poçt, telegraf, radio, teletayp üzrə göndərilir.

- **NÜMUNƏVİ YARIŞLAR-** Əsas məqsədi qalibi müəyyənləşdirmək yox, idmançıların imkanlarını nümayiş etdirmək, idman növünə pərəstişkarlar dairəsini genişləndirmək, insanları belə məşğələlərə cəlb etmək və s. olan yarış.

- **RALLİDƏ YOL YARIŞLARI-** Bütün marşrutlar üzrə vaxtin ciddi reqlamentləşdirilməsi ilə 250-750 və daha artıq km distansiyaya idmançıların avtomobildə hərəkəti.

- **1 SAYLI YARIŞLAR-** İdman gimnastikası üzrə yarışlarda idmançıların məcburi və sərbəst, və ya ancaq məcburi programın oynanıldığı komanda birinciliyi. Məcburi program üzrə A1 sayılı komandalı yarışlar; sərbəst program üzrə B1 sayılı komandalı yarışlar.

- **2 SAYLI YARIŞLAR-** İdman gimnastikası üzrə yarışlar; çoxnövçülük üzrə final yarışlarında və ancaq sərbəst təmrinlərin yerinə yetirildiyi komandalı yarışlarda ən yaxşı nəticə göstərmiş 36 kişi və qadının (lakin hər ölkədən 3 nəfərdən çox olmamaqla) şəxsi birinciliyi.

- **3 SAYLI YARIŞLAR-** İdman gimnastikası üzrə yarışlar: ayrı-ayrı növdə final yarışlarında komandalı yarışın hər növündə ən yaxşı nəticə göstərmiş 8 kişi və qadının (hər ölkədən 2 nəfərdən çox olmamaqla) yalnız sərbəst təmrinləri yerinə yetirərk şəxsi birinciliyi öz aralarında oynayırlar.

**YAR**

- **SEÇMƏ YARIŞLAR-** İdmançıların komandaya seçilməsi məqsədilə keçirilən yarışlar.
- **ŞƏXSİ YARIŞLAR-** Yalnız şəxsi birinciliyin oynanıldığı yarışlar.
- **ŞƏXSİ-KOMANDALI YARIŞLAR**
  - Ayrı-ayrı komandanın çıkışına və bütün iştirakçılar arasında şəxsi birinciyyət yekun vurulan yarışlar.
- **TELEVİZİYA YARIŞLARI-** İştirakçı komandaların çıkışlarını müqayisə üçün televiziya ilə translyasiya edilən qiyabi yarışları.
- **TEMATİK YARIŞLAR-** Bütün partiyaları əvvəlcədən şortləndirilmiş debütlə oynanılan şahmat yarışı.
- **TƏDRİS YARIŞLARI.** Tədris müəssisələrində fiziki tərbiyə dərsləri prosesində keçirilən yarış.
- **TƏSDİQEDİLMƏ YARIŞLARI**  
Məqsədi ad və dərəcə vermek və ya daha böyük miqyaslı yarışlara buraxılmaq üçün müvafiq idman normativlərinə ödəmək olan yarış.
- **YEKUNLAŞDIRICI YARIŞLAR**  
Başqa, daha məsul yarışa hazırlıq vəzifəsi daşıyan yarış.
- YARIŞA BURAXILIŞ-** İdmançının yarışda iştirak etmək hüququna rəsmi icazə. Tibbi müayinə yarışlar haqqında kənara nizamnamə ilə rəsmiləşdirilir.
- QAPALI YARIŞ-** Təşkilatçıların hər hansı bir əlamətə görə icazəni məhdudlaşdırıldığı yarış.
- YARMA (YARIB KEÇMƏ)-** 1. Şahmatda tipik üsul olub məqsədi xətlərin, diaqonalların açılması, ardınca o xana-ların tutulması və rəqibin düşərgəsinə daxil olmaqdır. Adətən, qurbanlarla

**YAŞ**

- bağlıdır. 2. Damada oyun üsulu olub məqsədi adətən, damkanı almaq və damanın qurban verilməsi ilə bağlıdır.
- **İTİ YARMA-** Basketbol və həndbolda sürətli əks - hücum nəticəsində çox vaxt müdafiəçilər arasında say üstünlüyü və təsirli hücum yaratmağa xidmət edir.
  - YASTIQ. DİZALTı YASTIQLAR-** Kanoedə avarçəkənin dizi altına xüsusi hazırlanmış altlıq. Əvvəller materiyadan hazırlanır və içərisinə mantar qırıntıları doldurulurdu. Hazırda penoplast və başqa materiallardan istifadə olunur. Qayıga bərkidilmiş yastıq qayığın ümumi çəkisinə daxildir.
  - **PLASTİLİN YASTIQ-** Uzununa və üç təkanla tullanmalar üzrə yarışlarda itələnmə zamanı yer basmanın müəyyən etmək üçün kiçik tir qarşısında qoyulan plastilin aləti. Kiçik tir 7 mm səviyyəsindədir.
  - **PUDRA YASTIĞI-** Alpinist təchizatı - üstü su yapışmayan örtüklü sintetik materialdır, içərisi quş (qaqa və ya qaz) pərqusu ilə isidilmiş sıriqlı gödəkçə formasındadır.
  - **SUYA TULLANMALARDADA TRAMPLİN YASTIĞI-** Tramplinin elastikliyinin optimallaşdırılması məqsədilə idmançıya onu asanca keçməyə imkan verən və tərəfməz çərçivə üzrə yerini dəyişən tramplinin mütəhərrik dayağı. Yastığın uzunluğu 75 sm-dir, yerdəyişmə diapazonu da 75 sm-dir.
- YAŞ**
- **BİOLOJİ YAŞ-** Orqanizmin yaşlanma dövrləri ilə bağlı inkişafının konkret bioloji mərhələ xarakteristikası.
  - **TƏQVİM YAŞI-** Anadan olan gündən hesablanması (pasportla) yaş.

**YAY**

**YAYINDIRMA-** Şahmatda rəqibin fiqurunu və ya piyadasını mühüm məntəqədən və ya fiqurun müdafiəsindən yayındırmaq məqsədi olan taktiki üslub. Əsasən qurban vermək hesabına həyata keçirilir.

**YAZI PROTOKOLU-** Suya hoppanmada yarış iştirakçısının öz əli ilə doldurulmuş protokol vərəqində hansı hoppmaları (cədvəl üzrə nömrəsi, hansı vəziyyətdə) və hansı ardıcılıqla icra edəcəyi göstərilir. Protokol vərəqi yarışın başlanmasına 24 saatdan geç olmayaraq hakimlər kollegiyasına verilir. Katib yarışın gedişində hakimlərin fördi qiymətlərini hakim - informatorlar tərəfindən diktə edilən yazını protokolda ardıcıl yazar və son qiymətləri yekunlaşdırır.

**YEDDİNÖVÇÜLÜK-** Atletika növü - qadınlar arasında çoxnövçülük. Bura daxildir: baryerlərlə 100 m qaçış, yüyürərək hündürlüyü tullanma, yadro atma, 200 m qaçış, yüyürərək uzununa tullanma, nizə atma və 800 m qaçış. İki gündə keçirilir. Kişilər yeddinövçüllükə yalnız örtülü binalarda (qışda) yarışırlar. Kişilər üçün yeddinövçülüyü daxildir: 60 m qaçış, yüyürərək uzununa tullanma, yadro atma, yüyürərək hündürlüyü tullanma, baryerlərlə 60 m qaçış, şüvüllə tullanma, 1000 m qaçış.

**YELKƏN-** Yelkənlə yaxtın əsas hərəkətverici hissəsi. Yelkənlər təyinatına görə əsas, əlavə və firtinaya aid olur.

**- BERMUD YELKƏNİ-** Qabaq şkatorini dora, alt şkatorini gikə bərkidilən üçkünc yelkən. Yelkənin üst küncü fal, altdakı ön küncü qals, altdakı, arxadakı şkot adlanır.

**YEL**

**- BUYER YELKƏNİ-** Buyerin hərəkətvericisi. Sərbəst dərəcəli buyerlərin sərt (daimi profilli), yarımsərt və yumşaq (parçadan) yelkənləri olur.

**- ÇƏP YELKƏN-** Asimetrik formalı üç və ya dörd bucaqlı yelkən dorun bir tərəfi üzrə (arxaya) yerləşir və ön şkatorin ona bərkidilir, manevretmə zamanı küləyə qarşı düz yelkəndən fərqli olaraq daha sərt getməyə imkan verir.

**- DÜZ YELKƏN-** Trapesiya formalı yelkən dora nisbətdə üfüqi reyə simmetrik qaldırılır. Böyük yelkən gəmiləri düz yelkənlərlə təchiz olunur.

**- OLAVƏ YELKƏN-** Yürüşdə hərəkətin sürətini artırmaq lazımlı gələndə əsas yelkənə əlavə olaraq istifadə edilən yelkən (məs., tam sürətdə tətbiq edilən spinaker).

**- FIRTINA YELKƏNİ-** Fırtınalı havada əsas yelkənlə birgə (məs., qrot əvəzinə trisel) tətbiq edilən yelkən. Fırtına yelkəni ölçüsünə görə kiçikdir, əsas yelkəndə olduğundan daha möhkəm parçadandır, qumaş parçasının gücləndirilmiş tikişi vardır.

**- QAFELLİ YELKƏN-** Əyri dördkünc yelkən. Onun qabaq şkatorini dora, altdakısı gikə, üstdəki qafelə bərkidilir. Qafel yelkənin dörd bucağı olur. Alt bucaqların adı: öndəki qals, arxadakı şkot, üstdəki ön bucaq üst qals, üstdəki arxadakı nokbenzel adlanır.

**- LATIN REY YELKƏNİ-** Yelkən üçbucaqlı formadadır. Yelkənin qaytanla bağlanmış reyki adətən iki yarım reykan dan quraşdırılır (möhkəmlik üçün). Əyilmiş reykanın ön noku forştevenə və ya onun yanında bərkidilir. Reykli latin yel-

**YEL**

kəninin bucaqları qalslı, nokbenzel və şkotludur.

- **REYKLİ YELKƏN**- Dördbucaqlı çəp yelkənin bir növü. Reykli yelkənin üst şkatorini reykə, ön ucu dordan qabağa çıxan reykə qaytanla bağlanır. Fal ön nokdan hesablayaraq reykanın təxminən 3/1 uzunluğunda bərkidilir. Yelkənin bucaqları: üst-ön və arxa nokbenzel, alt-qals və şkotlu adlanır.

- **KƏSİK REYKLİ YELKƏN**- İki yelkənə -fok və kliverə malikdir. Hər yelkənin üst bucağı fal və nokbenzel, alt bucağı qals və şkotdur.

- **REYKLİ ŞPRINT YELKƏN**- Dördbucaqlı çəp yelkən varianti. Ön şkatorini dora qaytanla bağlanır, altdakı isə gitkə qaytanlanır. Diaqonal üzrə reyklə (şprintlə) -bir ucu dorun alt hissəsinə, digər ucu yelkən bucağının üstdəki arxa (nokbenzel) hissəsinə dərtilib bağlanır.

- **ÜÇBUCAQLI YELKƏN**- Qafel yelkənin üstündə stenqa ilə qafel arasında qaldırılan üçbucaqlı və ya trapesiya şəkilli yelkən.

**YELKƏNLƏRİN ÜMUMİ SAHƏSİ**

Yaxtın eyni vaxtda daşıdığı əsas yelkənlərin maksimal sahəsi.

**YELLƏNMƏ**- Gimnastik təmrin. Bədənin bir sira hissələrinin başqa hissələrə nisbətdə dayaqda və ya bütün bədənin sallanmaqla yapışma nöqtəsindən kəfkirvari (rəqqaslı) hərəkəti.

- **BÜKÜKLƏRLƏ YELLƏNMƏ**- Sallanmaqla gimnastik təmrin. Çanaqbud oynağında ayaqlar və gövdə ilə irəli və arxaya bükülüb açılmaqla rəqqaslı hərəkət.

**YELLƏ(N)MƏ (YIRĞALA(N)MA)-****YEN**

Suya hoppanmalarda tramplinin sərbəst ucunu ayaqlarla və ya ayaqları dayaqdan ayırmadan batut torunu dəfələrlə ritmik basma. Bədənin qızışması üçün edilən təmrinlər zamanı, habelə aləti yoxlamaq kimi yerindən, qaçaraq və arxa duruşdan hoppanmalarda tramplinin mütəhərrik yastıq qurğusunun optimal nöqtəsini tapmaqdə istifadə olunur.

- **KONKİSURƏNİN AYAĞINI YELLƏMƏSİ**- Bədənin kütləsinin ümumi mərkəzini çox tez dəyişdirməyə səbəb olan, sürəti artırmaqla bir qıçın diz oynağını qatlayıb başqa ayaqla itələnməyə hazırlıq. Ayaqlarla hərəkətin fazalarından biri.

- **TRAMPLİNİN YELLƏNMƏSİ**- Su-ya hoppanan idmançı arxa duruşdan ayaqlarını dayaqdan ayırmadan özünü qaldırıb endirərək yastığın - mütəhərrik dayağın optimal qurulması ilə yanaşı əyilmə amplitudasının artırılmasına və tramplinin hesabına ucuşun yüksəlib artmasına xidmət göstərən iki-üç ritmik enib - qalxma ayaq barmaqların ucunda icra edilir.

**YEMLƏMƏ**- Atı yemləmənin müeyyən qaydaları. At gündə üç dəfə yemlənir, gecələr də ona bir dəfə quru ot verilir. İşdən tərli gəlmış atı yedizdirməyə icazə verilmir, bir neçə qurtum iliq su verilir, yalnız 1-2 saatdan sonra yemləmək olar. Əvvəl su, sonra qaba yem, daha sonra quru ot verilir.

**YENİLİK**- Şahmat və ya dama partiyalarının debüt variantlarında əvvəllər artıq tədqiq edilmiş və dəfələrlə tətbiq olunmuş yeni gediş.

**YER (1)**- İdman səmttapmasında yer sət-

**YER**

hinin bütün elementləri ilə sahəsi: səməttapma üçün əhəmiyyəti olan elementlər - relyef, torpaq səxurları, hidroqrafiya, bitki aləmi, məlumat yolları, tikililər və s. Yer relyef üzrə - düzənliyə, zəif keçilən, keçilə bilən və dağ yerlərinə; görünüşünə görə - açıq, yarımaçıq, örtülü yerlərə; keçilə bilməsinə görə - konkret şəraitdən asılı olaraq bir neçə tədriciliyə bölünür. Yerin bütün bu xüsusiyyətləri idman xəritələrinə müvafiq şərti işarələrlə göstərilir.

**- AT BAĞLANAN YER-** Tövlədən kənnarda atları bağlamaq üçün dərin qazılıb torpağa üfüqi bərkidilmiş 100-120 sm hündürlükdə uzun direk, boru və ya rels.

**- AVAR YERİ-** Akademik və adı avarçəkmədə qayıqlarda avar yeri kronşteyndə yerləşir.

**- ÇIXARILA BİLƏN AVAR YERİ-** Akademik qayıqlarda avar yeri kronşteyndə yerləşir.

**- DAR YER-** Qaya qılıcında (yalında) böyük olmayan dərinə düşmüş sahə.

**- DÜZ OLMAYAN YER-** Yoxuşları, enişləri, döngələri, maneələri, çayı olan sahə.

**- QAYIQDA AYAQ YERİ-** Avarçəkənin ayaqları üçün dayaq.

**- MÜTLƏQ HAKİM YER-** Alpinist marşrutunda ən çətin sahə.

**- NİŞAN YERİ-** Reqbi oyunu üçün meydanda sərbəst və ya cərimə zərbələrinin icra olunduğu yer. Cərimə zərbəsi kimi qaydaların pozulduğu yerdə tutuşma təyin olunur.

**- ORTA DAĞLIQ YER-** Dəniz səviyyəsindən 1000-2500 m hündürlükdə

**YER**

yerləşən ərazi. Məşq prosesində dağ iqlimindən idmançıların hazırlıq səviyyəsini artırmaq üçün istifadə olunur.

**- TƏMİNAT YERİ-** Alpinizmdə təminatın təşkili üçün hər ipin əvvəlində və axırında yer.

**YER (2)-** Yarışda idmançı və ya komandanın tutduğu mövqe.

**- MÜKAFAT YERİ-** Yarışda idmançı və ya komandanın tutduğu 1-3-cü yerlər.

**- ZAÇOT YERİ-** Yarışlar haqqında əsasnaməyə əsasən yarışda idmançı və ya komandanın tutduğu yerə uyğun şəksi və ya komanda zaçotuna xal əlavə edilir (bir qayda olaraq, ilk altı yerə). **YERDƏYİŞMƏ** - Şahmat və ya dama partiyasında bir variantda adət edilmiş və ya nəzərdə tutulmuş gedişlərin qaydاسının dəyişdirilməsi.

**YERİNİ TUTMA.** Uzununa və üç təkanla tullananın kiçik itlənmə tirini, tullayıcının dairəni və ya atmalar üçün bölməni məhdudlaşdırın çevrəni və ya xətti ayağı ilə addayıb keçməsi. Yerlər tutularkən nəticə nəzərə alınır.

**YERİŞ-** İnsanın fəzada təbii hərəkətəmə üsullarından biri. Məişətdə, istehsalatda, hərbdə, idmando, müalicədə və başqa hallarda istifadə olunur.

**- BİR SAATLİQ YERİŞ-** Atletika yarışlarının bəzi program növü. Bir saat ərzində daha böyük məsafə qət edən idmançı qalib gəlir.

**- ƏYİLMƏ YERİŞ-** Konkisürənlərin məşqində xüsusi hazırlıq təmrini. Diz oynaqlarından qatlanmış ayaqlar və irəli əyilmiş gövdə ilə konkilişsiz irəliləmə.

**- İDMAN YERİŞİ-** Atletikanın bir növü. Adı yerişdən daha uzun addımlara

**YER**

görə, qatlanmış qollarla, yüksək temp-lə, eləcə də hərəkətətmə zamanı bədən kütləsinin ümumi mərkəzinin kiçik vertikal və üfüqi titrəyişini təmin edən bə-dənin ön-arxa və köndələn oxu ətrafin- da çanaq sümüyünün dönməsi hesabına böyük faydalılıqla fərqlənir.

**- YORĞA YERİŞ-** At hərəkət zamanı ya hər iki sağ ayağını (qabaq və dal), ya da hər iki sol ayağını eyni vaxtda qaldırıb yerə qoyur. Yorğa yerişdə addımın uzunluğu löhrəm yeridəkindən qısa ol-sa da, tez-tez yerimə hesabına sürət da-ha böyük olur.

**YƏHƏR (1)-** Minici, velosipedçi, motosikletçi üçün rahat oturub idarə etməyə böyük təsir göstərən oturacaq. At üstündə gediş üçün yəhərin əsasını taxta və metaldan hazırlanmış yəhər qal-tağı təşkil edir. İdman yəhərinin idmanın müxtəlif növlərində böyük olmayan fərqləri var (atı miniyə öyrətmək üçün yəhərin uzun və şaquli cinahi olur, hop-pamalar və üçnöçülüük üçün cinah gö-dək və dizləri söykəmək üçün futerlə irəli çəkilmiş olur).

**- VOLTİJİROVKA YƏHƏRİ-** Voltiji-rovka məşğələləri üçün yumşaq və böyük, qasız, qabaqda iki dəstəyi, ar-xada firlanmalar və digər təmrinlər za-mani əllərlə tutmaq üçün iki kəməndi olan xüsusi yəhər.

**- QADINLARIN OTURDUQLARI YƏHƏR-** Qadın minicinin qabaq qaşın yanında sağ ayağı ilə tutub saxladığı sol tərəfli üzəngisi və qarmağı olan xüsusi yəhər. Dik oturmaq lazımdır. Xüsusi paltar - amazonkadır.

**- ATIN YƏHƏRLƏNMƏSİ-** Yəhəri

**YIX**

atın belinə qoyma. Yəhərlənmənin mü-eyyən qaydaları vardır. Düzgün olma-yan yəhərlənmə atı sıradan çıxara bilər. Əgər at burdağa bağlanmışdırsa, əvvəlcə yəhərləyirlər, sonra qaytarqalı yüyəni vururlar. Əgər at tövlədədirse və ya sərbəstdirsə (boşdursa), onda əvvəlcə yüyəni vururlar, sonra yəhərləyirlər.

**YƏHƏR (2)-** Dağ silsiləsinin zirvələri arasında enli aşağı düşmə, alçalma.

**YƏHƏRALTI-** Atın yəhərinin altından parça və ya xalça örtük bəzək kimi salınır.

**YIĞILMA. ƏZƏLƏNİN YIĞILMA-SI-** Enerji israfı ilə müşayiət edilən əzələlərin dartılması (qıcığ'a qarşı). Əzələlərin uzunluğunun dəyişməməsi və dəyişməsi ilə də baş verə bilir.

**KONKİSÜRƏNİN YELLƏNƏN AYA-ĞININ YIĞILMASI-** İtələnmə bitəndən sonra ayağı kənara-arxaya və ya qabağa aparma.

**YIĞIN-** Buxarıda və ya dar dərədə, eləcə də qar yaprılaşmış buz çatdaqlarında qa-ya və ya pərcimlənib qalmış buz qalağı.

**YIĞMA. ƏLİ-QOLU YIĞMA-** Gü-ləşçi rəqibin bədəninin ayrı-ayrı hissə-lərini əlləri ilə tutaraq fəaliyyətini məhdudlaşdırır, onu fiziki və mənəvi cəhətdən yorur və hazırladığı fənddən diqqətini yayındır.

**QOLU (QOLLARI) YIĞMA-** Güləş-çinin ayaq üstə, yaxud parterdə tutulmuş qolu rəqibinə fəal müqavimət gös-tərməyə imkan vermir.

**YIXILMA. ATIN YIXILMASI-** Əgər atın ciyini və ombası yerə toxunubsa, o yixılmış hesab olunur.

**YIXMA- 1)** Güləşçi ayaq üstə rəqibi xalçadan ayırmadan onu arxası, qarnı

**YIX**

yaxud böyrü üstə atır. **2) Yunan-Roma və sərbəst güləşmədə hücum edən güləşçinin rəqibi xalçadan ayırmadan onu duruşdan təhlükəli vəziyyətə keçirdiyi üsullar qrupu.**

**- BURARAQ YIXMA-** Güləşçi ayaq üstə rəqibini şaquli oxu ətrafında döndərməklə arxası üstə xalçaya yırır.

**- VURUB YIXMA-** Güləşçi ayaq üstə çiyini və ya sinəsi ilə rəqibə tekan vuraraq onu irəli, arxaya, yaxud yan tərəfə yırır.

**YIRĞALANMA.**

**AYI YIRĞALANMASI-** Atın qabaq ayaqlarını bu tərəfdən o biri tərəfə geniş açaraq yırğalanma kimi qüsurlu vərdişi.

**-BOBUN YIRĞALANMASI-** Bobu qovarkən (ona sürət verərkən) ekipajın birgə müştərək hərəkəti.

**-GÖVDƏNİN “YIRĞALANMASI”-** Akademik avarçəkmədə texniki səhv. İdmançı avarçəkmənin əvvəlində ayaqlarını son söykənmə vəziyyətində olduğunu kimi buraxaraq gövdəsini qayığın arxasına tərəf çəkməkdə davam edir.

**YİYƏLƏNMƏ.**

**SUYA YİYƏLƏNMƏ-** Üzgüçülüyü öyrətmənin ilkin fazası. Öyrənenin adət etmədiyi su mühitinə öyrəşməsi üçün şəraitin yaradılması vacibdir. Aşağıdakı vərdişlərə yiyələnməyə daxildir: suyun sıxlığı və müqaviməti ilə tanışlıq, suya dalma və suda gözləri açma, üzmə və suda uzanma, suda nəfəs alma, suda axıb getmə və s.

**TOPA (ŞAYBAYA) YİYƏLƏNMƏ-** Matçda bir və ya bir neçə oyun epizodunda bir komandanın bir oyunçusu və ya oyunçular qrupu tərəfindən topa (şaybaya) kifayət qədər etibarlı nəzarə-

**YOL**

tin həyata keçirilməsi.

**YOXLANILMA.**

**YƏHƏRLƏNMƏNİN DÜZGÜNLÜ-YÜNÜN YOXLANILMASI-** Yeni başlayanlar və təcrübəli idmançılarla məşğul olmanın məcburi hissəsi. Yəhərlənmənin düzgün aparılmaması və ya ona diqqətsizlik (bədənin sürtülməsi, zədələnməsi hesabına) atı uzun müddət sıradan çıxara bilər.

**XƏRİTƏNİN YERLƏ TUTUŞDURULUB YOXLANILMASI-** Oriyentiri tapmada ən mühüm texniki üsullardan biri ətraf yerlə xəritənin bəzi sahələrinin uyğunluğunun müəyyən edilməsi.

**YOKO-** Karatedoda yan hərəkət zərbələri istiqamətinin kənara çıxması.

**YOQA-** İnsan psixikası və fiziologiyası ilə idarəetmə elmi və metodu. Hindistanın dini və fəlsəfi sistemlərinin əsas elementi olub “xilas olma”, “qurtuluş əldə etmə” halı məqsədini qarşıya qoyur. **2. Organizmi fizioloji funksiyalar və psixoloji vəziyyətlərlə idarə etmək üçün fiziki təmrinlər sistemi.**

**YOL. BÖYÜK, GENİŞ YOL-** Dama taxtasında ən uzun diaqonal (RD-də a1-h8, BD-də 5-46).

**YOLLAR (1)-** At üçnövçülüyündə çöl sınaq distansiyasının bir hissəsi. Birinci və ikinci yol distansiyanın uzunluğu və xarakteri ilə fərqlənir. **(2).** Qalxmanın mexaniki vasitələri:

**- HAVA-KANAT YOLLARI-** Dağ xizəkçiləri dağa mexaniki vasitələrlə- kabinə və ya kresloda qalxırlar. Xarakterinə görə hava-kanat yolları hərəkətləri rəq-qashlı (vaqonların yuxarı hərəkəti zamanı onların qarşısına aşağı enən vaqonlar

**YOL**

kütləni qarşılıqlı çəkib aparır) və halqa şəkilli (vaqonların dairə üzrə fasiləsiz və ya pulsasiyalı dairəvi hərəkəti) azaldır.

**- HƏRƏKƏT YOLU-** İdman səməttapması üzrə yarış iştirakçısının oriyentirin başlanğıc nöqtəsindən nəzarət məntəqəsi üzərindən keçməklə finişə getdiyi faktiki marşrut.

**- OPTİMAL HƏRƏKƏT YOLU-** İdman səməttapmasında distansiyani keçmə variantlarından biri olub güclü idmançıya qalibdən gözlənilən vaxta yaxın nəticəni təmin edə bilər.

**- YERÜSTÜ KANAT YOLLARI-** Dağ xızəkçilərinin dağa xızəklərdə qalxan zaman dəmir halqlardan tutaraq qalxmalarının mexaniki vasitələri. Minmə və düşmə qaldırıcı mexanizmin hərəkət gedisində yerinə yetirilir. Yerüstü kanat yoluna daxildir: - daşına bilən dayaqsız və asan çıxarırlı taxila bilən dayaqlı qaldırıcı mexanizmlər; - stasionar dəmir halqalı - yedəkli qaldırıcı mexanizmlər.

**YOLAYRICI-** Dama partiyasında dama damka qabağı cərgəyə çatan zaman sonrakı gedisidə damkaya çevirile bilir və bu damka elə o anda da vurulur. A.: D.32, d 45; Q.: d 35, 44. 1. 32-28!-dən sonra yolayıcı (BD-də). Və ya A.: D.c3, d h2; Q.: d f2, h4. 1.cd4!-yolayıcı (RD-də).

**YONMA. BUZU YONMA-** Fiqurçunun müxtəlif dönmələri, əyilmələri yerinə yetirərkən konkinin tiyəsi və ya onun tili ilə buz qatının səthini qoparması. Yüksek olmayan texnikanın nəticəsi.

**YORĞUNLUQ-** 1. Ağır fiziki və ya psixi yükün təsiri altında (bir sıra hallar-

**YOR**

da homeostazın pozğunluğu) müəyyən orqanların və ya bütöv orqanizmin iş bacarığının müvəqqəti aşağı düşməsi ilə xarakterizə olunan funksional vəziyyəti.

2. Spesifik duygunun subyektiv qavrayışlı kimi fiziki yükü dayandırmaq və ya azaltmaq istəyini ifadə edən yorğunluq.

**- EMOSİONAL YORĞUNLUQ-** Həm idmançılarda, həm də məşqilərdə, tamaşaçılarda və yarışların başqa iştirakçılarda böyük emosional yük və təessürat (həyəcan) nəticəsində baş verən yorğunluq.

**- ƏZƏLƏ YORĞUNLUĞU-** Böyük və davamlı əzələ işi nəticəsində artan yorğunluq.

**- QLETÇER YORĞUNLUĞU-** Buzlaqların qapalı sirklərində (külek olmayıanda) durğun havada intensiv gүnəş radiasiyası zamanı alpinistlərdə əzginlik, süstlük, apatiya (həvəssizlik) və yuxululuq hali. Tez-tez çox tərləməklə müşayiət olunur. Pis əhval-ruhiyə nəticəsində qar və ya buzun təmasından soyumuş hava külek olmayıanda yuxarı qalxmır və orqanizmin istilik verməsini çətinləşdirir.

**- QLOBAL YORĞUNLUQ- Bax. ÜMUMİ QORĞUNLUQ.**

**- LOKAL YORĞUNLUQ-** İnsanın bütün əzələlərinin azı 1/3-nin iştirak etdiyi təmrinlərin icrasından sonra ayrı-ayrı orqanlarda, sistem və əzələlərdə baş verən yorğunluq.

**- REGIONAL YORĞUNLUQ-** İnsanın bütün əzələlərinin 1/3-dən 2/3-nə qədər iştirak etdiyi təmrinlərin icrasından sonra orqanizmdə baş verən yorğunluq.

**YOR**

**- SENSOR YORĞUNLUQ-** Hiss orqanlarından büyük gərginlik tələb edən təmrinlərin icrasından sonra baş verən yorğunluq.

**- ÜMUMİ YORĞUNLUQ-** İnsanın bütün əzələlərinin 2/3-sindən çoxunun iştirak etdiyi təmrinlərin icrasından sonra orqanizmdə baş verən yorğunluq.

**- ZEHNİ YORĞUNLUQ-** Büyük zehni gərginlik nəticəsində baş verən yorğunluq.  
**YORULMA. HƏDDƏN ARTIQ YORULMA-** Məşq və yarış yükündən sonra psixi xarakterli mənfi simptomların orqanizmin iş qabiliyyətinin bərpa müddətinin kifayət dərəcədə artırılması ilə xarakterizə olunan vəziyyəti.  
**“YOŞI!”**- Cüdoda hakim termini. Görüş müvəqqəti dayandırılandan sonra güleşmənin davam etməsinə xalçadakı hakimin verdiyi işaret. Adətən, görüş “sono-mama!” sinyali ilə dayandırılan halda verilir.  
**YOY!** - Karatedo təkmübarizliyində təmrinin icrasının başlanğıcına hazırlaşmaq zəruriliyini bildirən komanda.

**YÖNƏLDİCİ-** Cərgədə tək-tək olmaqla verilmiş istiqamət üzrə başqalarından qabaqda hərəkət edən idmançı.

**YUBANMA, YUBATMA.**

**- ÜZGÜÇÜLƏRİN TƏNƏFFÜSÜNÜN YUBANMASI-** Tempi və qollarla avarlanmanın gücünü artırmaq üçün bir neçə dövrə ərzində üzgüçülərin tənəffüsü ləngitməsi. Yarış vaxtı bu üsul sprinter distansiyalarının start və finiș kəsiklərində tətbiq edilir. İdmançılar tənəffüsü startdan 2-4 hərəkət dövrəsi, sonra finişdə isə son 5-10 m distansiyada ləngidirlər.

**-ATƏŞİN İCRASI ZAMANI TƏNƏFFÜSÜ YUBATMA-** Nişanalma və çax-

**YUK**

mağçı çəkmə anında bədənin çox kiçik titrəyişini kəsmək məqsədilə tənəffüs hərəkətlərinin qısa müddətli ləngidilməsi.

**- OYUNÇUNU YUBATMA-** Komanda-li idman oyunlarında top vurmaq və xal qazanmaqla hədələyən rəqibi qəsdən dayandırma. Yarış qaydalarının pozulmasıdır.

**- OYUNU YUBATMA-** Rəqibin aktiv fəaliyyətinin sürətini azaltmaq, matçın vaxtını “uzatmaq” və ya istirahət üçün pauza qazanmaq (məs., hokkeydə şaybəni meydandan kənara atmaq, qəsdən qapını yerindən yana çəkmək və s.) məqsədilə yarış qaydalarının bilərkədən pozulması.

**- RƏQİBİN KLYUŞKASINI YUBATMA-** Şaybəli hokkey, topla hokkey və otüstü hokkeydə yarış qaydasının pozulması.

**YUFERS-** Gəmidə dor iplərini dartaq üçün qarqara.

**YUXARI QALDIRMA-** Atəşəçmə vəziyyətində silahı cəld hərəkətlə yüksəri qaldırma.

**YUXARIDAKI (üstdəki)-** Qoşa akrobatik təmrinlərdə altdakı oyundaşın köməyi ilə müxtəlif saxlama, duruş, müvazinət, sallanma, dayaq, kurbet, sıçrama və s. kimi elementləri icra edən üstdəki yüngül çəkili akrobat; üstdəki akrobat qrupla təmrinlərdə piramidanı duruşlar və dayaqlarla başa çatdırır, bir partnyordan o birisinin üzərinə salto, uçuşlar, kurbetlər, dönmələr və s. elementləri yerinə yetirir.

**“YUKO”-** Cüdoda üsulun qiyməti: “vaza-ari”dən aşağı, “koka”dan yuxarı balla qiymətləndirilən tam dəyərli fənd.

**“YUMURTA”-** Azacıq yoxuşlu trasın enişlərində yüksək sürət əldə etmək

**YUT**

üçün dağ xizəkçisinin daha səmərəli vəziyyəti, xizəklər aralı, lakin mütləq yastısına qoyulur, qıçlar diz və çanaq-bud oynaqlarından bükülür, gövdə xizəklərə paralel dayanır, qollar qatlanır, dirsəklər gövdəyə sixılır, ağaclar ombalar səviyyəsində gövdəyə paralel saxlanılır. Belə vəziyyətdə dağ xizəkçisinin bədəni qarşı kəsiyin kiçik sahəsinə və yaxşı sürüş-kənliyə malik olur.

**YUT-** Gəmidə yuxarı göyərtənin dal tərəfi. bax. **GÖYƏRTƏ**.

**YUVA. OX ÜÇÜN YUVA-** İki məhdudlaşdırıcı ilə nişanlanmış kirişdə oxların müəyyən edilmə yeri.

**YUVENAL-** Cinsiyətcə yetişməmiş yeniyetmə (oğlan və ya qız).

**YÜK-** Orqanizmə əlavə funksional fəaliqliq, dinclik gətirən və dəf edilən çətinlik dərəcəsini müəyyənləşdirən təsir.

**- BİR ÖLÇÜDƏ OLAN YÜK- bax. STANDART YÜK.**

**- DALĞAVARI YÜK-** Məşq yükünün həcmi və intensivliyinin bir sıra dəyişikliklərlə xarakterizə olunan dinamika forması. Yükün kiçik, orta və böyük “dalğaları” mövcuddur.

**- DƏYİŞƏN YÜK-** Təmrinlərin icrası gedisində xarici parametrləri dəyişən yük.

**- FASİLƏSİZ YÜK-** İstirahət intervalları olmadan təmrinlərin icrası.

**- FƏRDİ YÜK-** Konkret idmançı üçün bir təmrində, bütövlükdə məşqələdə, eləcə də məşq silsiləsində nəzərdə tutulan yük.

**- FİZİKİ YÜK-** Fiziki məşqələlərin, eləcə də aradan qaldırıla bilən obyektiv və subyektiv çətinliklərin orqanizmə təsiri.

**- GÜCƏ BAĞLI YÜK-** Təmrinlərdə güc xarakterli yük. Yük kütləni vahid

**YÜK**

vaxt ərzində qaldırmaqla (kq, ton), eləcə də, alətə yanaşmaların sayı və bir yanaşmada aləti qaldırma təkrarlarının sayı ilə ölçülür.

**- İNTENSİV YÜK-** İntensivliyin yüksək göstəricisi ilə xarakterizə olunan yük. İdmanın müxtəlif növləri üçün müxtəlif meyarlar vardır. Adətən, yük yarışın intensivliyinə uyğun və anaerob enerji təminatına bağlı olur.

**- MAKSİMAL YÜK-** Orqanizmin funksional bacarığı daxilində olan, onun uyğunlaşdırılmış imkanlarından kanara çıxmayan yük.

**- MÜŞKÜL YÜK-** Çox az vaxtda (ani) işləyən maksimal yük.

**- ORTA YÜK-** Müntəzəm təlim nəticəsində yaxşı inkişafın saxlanılması na, hazırlığın şəxsi məsələlərin həllinə səbəb olan yük.

**- PROQRESSİV ARTAN YÜK-** Təkrardan təkrara artan yük.

**- SON HƏDD YÜK-** bax. Maksimal yük.

**- STANDART YÜK-** Hər məqamda məşqətmənin xarici parametrinə görə praktik olaraq eyni yük.

**- SÜRƏTƏ BAĞLI YÜK-** Sürət keyfiyyətinin təkmilləşməsinə səbəb olan yük.

**- YARIŞ YÜKÜ-** Yarış fəaliyyətinin icrası ilə bağlı intensiv, maksimal yük.

**- YEKUN YÜK-** İdmançı tərəfindən ümumiləşdirici göstəricilərlə ifadə olunan, ümumi həcmi saatla, kilometrlərlə, tonla, yerinə yetirilən elementlərin, təmrinlərin, yanaşmaların, cəhdlerin və s. sayı ilə ölçülən yük. Yekun yük bir məşq məşqələsi, eləcə də istənilən məşq silsiləsi üçün hesablanır.

**YÜK**

**YÜK BLOKU-** Trenajor qurğusunun istiqamətləndiricisi üzrə hərəkət edən yasti, düzbucaqlı, dəyirmi və ya başqa formalı yük daşımaların komplekti. Yük bloku, adətən, çətinliyə düşmüş işin və buna görə də aradan qaldırıla bilən müqavimətin həcmini pilləli dəyişməyə imkan verən dayandırıcı qurğu ilə təchiz edilir.

**YÜKÜN HƏCMI-** Məşq və yarış fəaliyyətinin xarakteristikası yükün həcmi, intensivliyi, uyğunluğu ilə və psixi gərginliklə müəyyən edilir.

**YÜKÜN HİPOKSİYASI-** Toxumaların oksigenə tələbatı öz vaxtında nəql yolu ilə təmin edilmədikdə yüksək intensivli fiziki təmrinlərin icrası zamanı idmançıda oksigen çatışmazlığı baş verir.

**YÜNGÜL ÇƏKİLİ AVARÇILAR-** Bədəninin kütlesi 72 kq-a qədər olan kişi, 59 kq-a qədər olan qadın avarçılar. Bu avarçılar üçün bərabər şərait yaratmaq məqsədilə ayrıca yarış keçirilməyə başlanılmışdır. İlk rəsmi dünya çempionatı 1985-ci ildə Belçikada olmuşdur.

**YÜNGÜLLƏŞDİRİMƏ. XİZƏKLƏRİN İŞİNİ YÜNGÜLLƏŞDİRİMƏ-** Dağ xizəkçisinin xizəyi hərəkət istiqamətinə tərəf bucaq altında döndərmək imkanının meydana çıxmazı ilə icra edilən döngəyə girmə fazası. Idmançılar dönmənin icra tempini artırmaq üçün bu fazadan istifadə edirlər. Xizəkləri yüngülləşdirməyin bir neçə üsulu vardır: ayaqları bükbü - açmaqla; blokirovka ilə (blokirovkanı dayandırmaqla); ayaqları bükməklə; qruplaşmaqla (xizəkçi ayaqlarını gövdəsinə yiğir).

**YÜR**

**YÜRÜŞ-** Bir sıra idman növlərində (qacış, xizəklərdə, at belində, velosipeddə, uzaq məsaflərə avtomobilərdə, yelkənli qayıqlarda yürüslər və s.) yarış.

- **ALTIGÜNLÜK QRUP YÜRÜŞÜ-** Trekdə velosiped yürüşü növü. 6 gün ərzində keçirilən ilkin, yarım final və final ötüşmələri ilə aralıq finalları olan velosiped yürüşü.

- **ARALIQ FİNİŞLƏRİ OLAN QRUP YÜRÜŞÜ-** Trekdə velosiped yürüşü növü. Klassik variant 100 dairədən ibarət 33 finişli yürüşdür. Qalib ortadakı və əsas finişlərdəki xalların ən çox cəminə görə (1-ci yer 5 xal, 2-ci yer - 3, 3-cü yer-2, 4-cü yer-1 xal; sonuncu finişdə xal ikiqat artırılır) və ya distansiyalarda üstünlüyü görə (1 və ya daha çox dairə) müəyyən edilir.

- **ÇIXMAQLA KOMANDA YÜRÜŞÜ-** Trekdə velosiped yürüşü növü. Yürüş trekin tam əks tərəflərində dayanmış iki komanda arasında keçirilir. Distansiyani təşkil edən dairələrin sayı reqlamentlə müəyyən edilir. Hər komanda da birinci yürüşçü bir və ya iki dairədə qabaqda gedir və finiş xəttində yürüsdən çıxır. Axırıncı dairəyə (və ya iki son dairəyə) bir yürüşçü qalır. Ən yaxşı vaxt göstərən komanda qalib hesab olunur.

- **ÇIXMAQLA QRUP YÜRÜŞÜ-** Trek-də velosiped yürüşü növü. Hərəkətdən start. Dairələrin miqdarı iştirakçıların yarışdan çıxma şərtinə (1 və ya 2 dairədən sonra) müvafiq surətdə yürüşçülərin sayından 1 və ya 2 dairə az olmalıdır. Hər dairənin finişində (və ya hər dairədə) finiş xəttini sonuncu keçən (arxa təkərə görə) yürüsdən çıxır. Yü-

**YÜR**

rüşün sonuna 1-ci yer uğrunda mübarizədə 3 və ya 4 yürüşçü qalır.

- **ÇOXGÜNLÜK YÜRÜŞ-** Bir neçə gün ərzində keçirilən velosiped şose yürüşü. Yarış günlərinin sayı idmançıların ixtisasından, yaşı və cinsindən asılıdır. Yarış ayrı-ayrı günlərdə iki mərhələdə - səhər və axşam keçirilir. Qalib bütün mərhələlərin ən az vaxt yekunu üzrə müəyyən edilir.

- **FƏRDİ YÜRÜŞ-** İştirakçıların yalnız fərdi (şəxsi) nəticələrinin nəzərə alındığı yarış növü.

- **İTALİYAN YÜRÜŞÜ-** Hər dairədə sonuncu yürüşçü çıxməqla komandalı velosiped yürüşü.

- **KOMANDA YÜRÜŞÜ-** 1. Bütövlükdə komandanın nəticəsi nəzərə alınan yarış növü. Nəticə yarış qaydalarına görə müəyyən edilir. 2. Velosipeddə şose yürüşü növü. Komanda 2 və ya 4 nəfərdən ibarət olur. Start komandaya ayrılıqda 2 dəqiqə intervalla verilir. Ölkə çempionatında əvvəlki çempionatın ən yaxşı 6 komandası 3 dəqiqə intervalla əks ardıcılıqla, yəni çempiona sonuncu olmaqla start verilir. Distansiya 25, 50, 75 və 100 km-dir. Yürüş üçün birbaşa və əks istiqamətli trasdan istifadə olunur. Liderlik komanda üzvlərinin arasından sərbəst kəyata keçirilir.

- **QOŞA YÜRÜŞ-** Qayalara idman dırmanması üzrə fərdi növ. İki idmançının eyni vaxtda iştirakı ilə ardıcılıqla hər iki marşrutu - özünün və rəqibin marşrutlarını fərdi dırmanmada sürətə görə qət etmə yarışı. Başlıca xüsusiyyət rəqibin distansiyada iştirak etməsidir. Cütlər eyni vaxtda üst təminatla start götürür və

**YÜR**

fərdi dırmanma üzrə yarısdakı kimi qalxır və enir. Hər iki marşrutu az vaxt sərf etməklə keçən idmançı qalib gelir, finiş kəndirlə enmə vaxtı nəzərə alınır.

- **QOŞALIQDA QRUP YÜRÜŞÜ-** Aralıq finişləri olan trekdə velosiped yarışı növündə iki velosipedçi öz aralarında növbə ilə yürüsdə iştirak edir (biri yürüşü aparır, ikincisi istirahət edir). Yürüşçülərin növbələnməsi istənilən vaxt, o cümlədən, finişə 200 m qalmış keçirilə bilər. Əvəzlənmə zamanı yürüşçü əli ilə partnyoruna toxunmalıdır. Əgər belə kontakt mümkün deyilsə, hər iki velosipedin qabaq təkərləri bir xətdə olduğu vaxt əvəzlənmə düzgün hesab olunur. Qalib trekdə aralıq finişləri olan qrup yürüşlərində olduğu kimi analoji sistem üzrə müəyyən edilir.

- **QRUPLA YÜRÜŞ-** Velosipeddə şose yürüşü növü. Start ümumidir. 150 km və daha uzaq distansiyalara kişilər, 60 km və daha uzaq distansiyalara qadınlar yarışırlar. Ölkə çempionatlarını keçirmək üçün tras startı və finisi bir yerdə dövrəvi ola bilər.

- **LİDERİN ARDINCA YÜRÜŞ-** Yürüşçü və motoliderdən ibarət cüt idmançılar arasında trekdə keçirilən velosiped yürüşü növü. Distansiya 50 km-dir. Ötüşmədə cütlərin miqdarı trekin döşəmə yolunun enindən və uzunluğundan asılıdır (qaydalara görə 10 cütə qədər idmançı buraxılır). Yürüşü tamamlama prinsipi sprintdəkinə oxşardır (qruplarla ilkin, yarımfinal və final ötüşmələri).

- **TANDEMLƏRDƏ YÜRÜŞ-** Trekdə velosiped yürüşü növü. Yarış sprinter yürüşü qaydası üzrə ən çox 1500 m-ə

**YÜR**

yaxın distansiyada keçirilir. Bu distansiyaya ötüşmədə eyni vaxtda 4 tandem, uzunluğu 333,33 m olan trekdə isə 3 tandem yarışır.

**- TƏQİB ETMƏKLƏ FƏRDİ YÜRÜŞ-** Trekdə velosiped yürüşü növü. Trekin tam eks tərəflərindən eyni vaxtda iki yürüşçüyə stat verilir. Onlar bir-birini izləyərək minimal vaxt ərzində müəyyən edilmiş distansiyani dəf etməyə çalışırlar. Distansiya kişilər üçün 4 km, qadınlar və gənclər üçün 3 km-dir. Yürüş çıxma sistemi (Olimpiya sistemi) üzrə keçirilir.

**- TƏQİB ETMƏKLƏ KOMANDALI YÜRÜŞ-** Trekdə velosiped yürüşü növü. Oyun prinsipi təqib etməklə fərdi yürüşdəki kimidir. Komandanın tərkibi 2 və ya 4 yürüşçidən ibarət olur. Komanda üçüncü yürüşçünün (4 nəfərlik komanda) və ya ikinci yürüşçünün (2 nəfərlik komanda) velosipedinin qabaq təkəri finiş xəttini keçəndən sonra finişi keçmiş sayılır. Distansiya kişilər və gənclər üçün 4 km, qadınlar üçün 3 km-dir.

**- TƏSƏLLİVERİCİ YÜRÜŞ-** Avarçəkmə üzrə yarışın əvvəlindən final mərhələsinə qədər yolda seçmə startlar seriyasından biri. Təsəlliverici (seçmə) yürüşdə birinci üç yeri tutan ekipajlar yarımfinalda mübarizəni davam etdirirlər. Qalanlar yarışdan çıxarılırlar.

**- VAXTA GÖRƏ FƏRDİ YÜRÜŞ-** Velosipeddə şose yürüşü növü. Yürüşçülərə bərabər vaxt kəsiyində (30 saniyə və ya 1 dəqiqə) ayrılıqda start verilir. Yürüşçünü startda hakim himayə edir. Çempionatlarda əvvəlki çempionatın 10-ən yaxşı velosipedçisi sonda eks ardıcıl-

**YÜY**

lıq qaydasında, yəni çempion sonuncu olmaqla start götürür. Distansiya 10-dan 50 km-ə qədərdir.

**YÜRÜŞÇÜ-** Velosiped yürüşündə (şosedə, trekdə və hamar olmayan yer də), avtomobil və motosiklet yarışlarında çıxış edən idmançı.

**- DAĞ YÜRÜŞÇÜSÜ-** Şosedə yürüşdə yolun aralıq və əsasən dağ mərhələlərində maksimal miqdarda mükafat vaxtı və xallar toplayan velosipedçi.

**- FƏAL YÜRÜŞÇÜ-** Şosedə yürüşdə maksimal miqdarda mükafat vaxtı və ya yürüşü fəal aparmasına, eləcə də aralıq-dakı və əsas finişlərdəki qələbəsinə görə xallar toplayan velosipedçi.

**- HƏRTƏRƏFLİ YÜRÜŞÇÜ-** Velosiped idmanının müxtəlif növlərində (şosedə, trekdə və dərə-təpəlik yerlərdə) yarışlarda uğurla çıxış edən idmançı.

**- STABİL YÜRÜŞÇÜ-** Velosiped yürüşü üzrə keçirilən bütün əsas yarışlarda müvəffəqiyyətlə çıxış edən və bu növlərdə ixtisaslaşan idmançı.

**YÜYƏN-** Atı idarə etmək üçün qantargadan (dəhnədən) və toqqalar komplektindən (iki üz qayışından, dəhnədən, atın qulağına qədər gedən qayışdan, alınlıqdan, çənəaltı və cilov qayışlarından) ibarət təchizat.

**- DƏHNƏLİ YÜYƏN-** At təchizatı detali: iki üz qayışlı qantarga, iki üz qayışlı dəhnə, dəhnədən atın qulağına qədər gedən qayış, alın qayışı, boğazaltı qayış və dörd cilov. Atı öyrədərkən tətbiq olunur.

**- QANTARĞALI YÜYƏN-** bax. YÜYƏN.

**YÜYƏNI BİRDƏN BƏRK DARTMA-** Minicinin yüyəni at üçün ağrılı

**YÜY**

olan kobud şəkildə dartması.

**YÜYƏNLƏMƏ (CİLOVLAMA)-** Ata yüyən vurma.

**YÜYÜRMƏ- (1)** Akrobatik, gimnastik, atletik tullanmalar, eləcə də nizə, yadro atma texnikası elementi. Bilavasitə itələnmə və ya atmalar qarşısında tədricən tezləşən, uzun müddətli olmayan qaçış. Tullanmalarda itələnmə, alətin və ya bədənin ucuşu başlanğıc sürətin yaranmasına səbəb olur. **(2.)** Püşkatma və ya ilkin məlumatlar əsasında eyni vaxtda start götürmiş iştirakçılarından ayrılmış idmançılar qrupunun distansiyani keçməsi. Qaydalarla yarışı keçirmək üçün müəyyən say nəzərdə tutulur (konki yarışında 2 nəfər, stadion üzrə qaçışda 25 nəfərə qədər).

**- FİNAL YÜYÜRMƏSİ-** Qalibləri, mükafat alanları aşkara çıxarmaq və yerlərin sonrakı bölüsdürüləməsi üçün yarışların finalında - son mərhələdə keçirilən yüyürmə.

**- GÜCLÜLƏRİN YÜYÜRMƏSİ-** Əvvəlki yarışlarda iştirak etmiş idmançı-lara nisbətən ən yaxşı nəticələri olan qaçıcılardan komplektləşdirilmiş idmançıların yüyürməsi.

**- İXTİSASLAŞDIRILMIŞ YÜYÜRMƏ-** Yarışın sonrakı dövrəsinin iştirakçılarını aşkara çıxarmaq üçün təyin edilmiş ilkin yüyürmədə idmançılar müəyyən yer tutmalı və ya müəyyən nəticə göstərməlidirlər.

**- KONKİSÜRƏNİN START YÜYÜRMƏSİ-** Konkisürənin distansiya sürəti əldə etməsinə qədər distansiyani keçməsinin başlanğıcı 7-9 addımdan sonra icra olunur. Start yüyürməsinin əvvəlin-

**YÜY**

də sərbəst sürüşmə fazası olmur. Güclü, yuxarı yönəlmış itələnmələr, bir qayda olaraq, hoppanmalarda icra olunur.

**- KONTROL YÜYÜRMƏ-** Kontrol məşqdə keçirilən yüyürmə.

**- QISALDILMŞ YÜYÜRMƏ-** Atletik tullanmalar, atmalar icra olunarkən yüyürmə məsafəsi qısa olur. Məşq məqsədilə tətbiq edilir.

**- MARAFON YÜYÜRMƏSİ-** 42 km 195 m distansiyaya yüyürmə. Yüyürmədə iştirakçıların sayı müxtəlif olabilir (bir neçə qaçıcıdan minə qədər).

**- START YÜYÜRMƏSİ-** Distansiyanın başlanğıcında qaçıcının qaçış sürətinin kəskin gücləndiyi hissə.

**- SUYA HOPPANANIN YÜYÜRMƏSİ-** Vişkadan və ya tramplindən sıçrayışı saymasaq ən azı 3 addımı əhatə edir. İrəli fırlanmaqla hoppanmalar üçün vişkada yüyürmə 5-6 qaçış addımdan ibarət olur. Addımların sürəti hoppanmada dövrələrin sayını artırmaqla böyüyür. Bir ayaqla icra edilən itələnmədə arxaya fırlanmaqla hoppanmalar üçün yüyürmə sakit icra edilən, itələnmə üçün ayaqların qoyuluşu məqamına yaxın azacıq sürətlənməklə 3-5 addımdan ibarət olur. Tramplində yüyürmə azacıq artırılmış yeris ritmində, yəni addımların uzunluğunu tədricən artırmaqla icra olunur.

**- TƏSƏLLİVERİCİ YÜYÜRMƏ-** Finala düşməmiş, lakin ilkin qaçışlarda göstərdiklərindən daha yüksək nəticələr əldə etmək və ya finaldan sonrakı yerləri bölüşdurmək üçün idmançıların qaçışı.

**- YARIMFINAL YÜYÜRMƏSİ-** Idmançıları finala seçmək üçün yarımfí-

**YÜY**

nalda keçirilən yüyürmə.

**YÜYÜRMƏ-SİÇRAYIŞ-** Tramplindən və vişkadan suya hoppanmanın həzirlıq mərhələsi olub idmançıya itələnməyə qədər kinetik enerji toplamağa, ondan ucuşu və bədənin köndələn oxu ətrafında fırlanmasını təmin edən gücün artırılmasına imkan verir.

- **YÜYÜRÜB KEÇMƏ-** 1. Qaçışda məşq məşğələsi. 2. Dərsdə, məşqdə ilkin qaçış məşğələsi. 3. Tullanmalarda itələnmə icra etmədən alınan uğursuz cəhd. 4. Məşq məşğələlərində yüyürməni məşq etmək üçün istifadə olunan itələnmədən tullanma yüyürməsi.

- **YÜYÜRMƏLƏR SAHƏSİ-** Ölçüləri 6,4 m-dən az olmayaraq arxa xətlərin, 3,7 m-dən az olmayaraq yan xətlərin arxasında, tennis meydançasından kənarda sərbəst sahə.

**Zz**

**ZACOT-** Nəticələrə görə yarışın qalibinin və sonrakı yerlərin sahiblərinin müəyyənləşdirilməsi şəxsin və komandanın nəiliyyətinin ümumi yekun qiymətini yaradır.

- **QEYRİ-RƏSMİ KOMANDA ZACOTU-** Olimpiya oyunlarında milli komandaların göstərdikləri nəticələrin qeyri-rəsmi müəyyənləşdirilməsi. On geniş yayılmış sistem programının hər nömrəsinin ilk 6 yerə görə xalların hesablanmasıdır. Bu zaman 1-ci yerə görə 7 xal, 2-ci yerə 5 xal, 3-cü yerə 4 xal, 4-cü yerə 3 xal, 5-ci yerə 2 xal, 6-cı yerə görə isə 1 xal verilir. Zaçot qeyri-rəsmi adlandırılır, çünki Olimpiya xartiyasına görə oyunlar

**ZƏN**

ölkələr və coğrafi regionlar arasında yox, ayrı-ayrı idman-çılars arasında yarışdır.

**ZAL.**

**BATUT ZALI-** Müxtəlif batutlarlı standart (daşına bilən və stasionar); döşəmə səviyyəsində çala üzərində örtülmüş; stasionar sirk (çərçivəsiz), mini-batutlar və mühafizə vasitələri kompleksi ilə təchiz edilmiş, ixtisaslaşdırılmış idman zalı.

- **RƏQS ZALI-** bax.**RƏQS MEYDANÇASI.**

**ZAYLSUQ-** Birinci alpinistin dəstədə hərəkət zamanı tətbiq etdiyi üsul. Qarmağı imkanı daxilində özündə yüksəyə vuran zaman ona karabınlə (yaylı qarmaqla) ipi keçirir, sonra ipi aşağı dərtib partnyorun köməyi ilə qarmağa yاخınlaşır.

**ZƏDƏ-** Xarici qatların bütövlüyünü pozmadan toxuma və orqanların mexaniki zədələnməsi.

**ZƏİFLƏMƏ. ƏZƏLƏLƏRİN ZƏİFLƏMƏSİ (BO-ŞALMASI)-** Əzələni təşkil edən liflərin gərginliyinin azalması. İdmanda əzələnin fəaliyyəti zamanı yüksək gərginliyin sərbəst aşağı düşməsinin böyük əhəmiyyəti vardır.

**ZƏNCİR, ZƏNCİR XƏTTİ (BD)-** Bir damkanın iki damaya qarşı mübarizəsində final mövqeyi. Damka hər iki damanı bir diaqonala salıb qalib gəlir. A.:D.15; Q.:18, 32. 1. 15-4 18-23 (zəncir yaradaraq) 2. 4-15! 32-37 (və ya 23-28 3.15-42 uduş) 3. 15-10 uduş.

- **FİNAL ZƏNCİRİ-** Final zərbəsi ilə götürülən damalar.

- **PİYADA ZƏNCİRİ-** Şahmat taxtasının diaqonalı üzrə yerləşmiş və bir-biri-

**ZƏN**

ni qoruyan eyni rəngli piyadalar.

- **ZƏRBƏ ALTINDAKI ZƏNCİR-** Kombinasiyanın final zərbəsi ilə vurulan damalar.

**ZƏNG**

**- HAKİMİN ZƏNGİ-** Bəzi idman növ-lərində start və finişdə yarışın müəyyən situasiyalarında tətbiq edilən səs siqnali. Məsələn, at idmanında bu siqnal üzrə startı qəbul etməyə icazə verilir və startçı-hakim bayraqı yelləmək üçün qaldırı. Zəng maneəni əvvəlki vəziyyətinə qaytarmaq lazımlı gələrsə, idmançını dayandırmaq və ya onu yarışlardan çıxarmaq haqqında xəbərdarlıq edir. Bu, yelkənlı qayıq idmanında **RINDA** adlanır.

- **FINİŞ ZƏNGİ-** Liderə stadionda bir dövrə qalanda işarə verilir.

**ZƏRBƏ (1)-** İdman təkmübarizliyində (güləşmədən başqa) və idman oyunlarında texniki üslub.

**- ALDADICI ZƏRBƏ-** Oyunçunun qapının qorunmayan hissəsinə (futbolda, həndbolda, hokkeydə, su polosunda) və ya meydançaya (voleybolda) güclü zərbənin ilkin yamsılanmasından sonra zəif zərbə.

**- ALTDAN ZƏRBƏ-** Boksçunun əlcəkdə düşülmüş yumruğunun (əl darağında barmaq sümüklərinin başçıqları) zərbəli hissəsi ilə rəqibin qarın nahiyesinə altdan yuxarı möhkəm gedib çatan impulsiv, partlayan, ballistik tipli, əyri xətli trayektoriyalı, irəliləyiş qayıdan güc hərəkəti.

**- AYAQQABININ BURNU İLƏ ZƏRBƏ-** Futbolda ayaqqabının burnu ilə topa hazırlıqsız tətbiq edilən güclü zərbə. Hərəkətsiz və ya diyirlənən topa, az-az hallarda isə uçan topa vurulur.

- **AYAĞIN DAXİLİ ÜST TƏRƏFİ**

**ZƏR**

**İLƏ ZƏRBƏ-** Futbolda ayaqla əsas zərbələrdən biridir, topu əyri xətt trayektoriyası üzrə göndərməyə imkan verir. Baş barmağa yaxın və bir az da yuxarı pəncə ilə yerinə yetirilir.

**- AYAQ PƏNCƏSİNİN XARİCİ TƏRƏFI İLƏ ZƏRBƏ-** Futbolda qapıya hücum zamanı böyük tərəfdən fırlanan topa ayaqla zərbə. Dabana yaxın pəncə topa toxunarkən ayağın daxilə dönməsi ilə icra olunur.

**- AYAGIN ÜSTÜNÜN XARİCİ TƏRƏFI İLƏ ZƏRBƏ-** Futbolda toxunma sahəsinin böyüklüğünə görə topu dəqiq atmağa imkan verən, geniş tətbiq olunan ayaq zərbəsi. Pəncənin çəçələ barmağa yaxın hissəsi ilə icra olunur.

**- AYAGIN ÜST TƏRƏFI İLƏ ZƏRBƏ-** Futbolda dala çəkilmiş ayağın pəncəsinin üst hissəsinin ortası ilə icra edilən zərbə. Topa güclü, dəqiq və istənilən hündürlükdə istiqamətləndirmək imkanı verir.

**- BAŞ ÜZƏRİNDEKİ ZƏRBƏ-** Tennisçinin başı üzərindən uçan (şamvari) topa zərbəsi. Müasir tennisdə güclü hücum zərbəsi sayılır.

**- BAŞLA ZƏRBƏ-** Futbolda yüksəkdən uçan topa alınlı və ya basın yan hissəsi ilə geniş tətbiq edilən zərbə. Hoppanmaqla, hoppanaraq və yixılaraq icra olunur. Hücumçular üçün onu yeriñə yetirmək bacarığı çox vacibdir.

**- BLOKADA EDİLMİŞ ZƏRBƏ-** Badmintonda hücum həmləsinə - sməşə cavab kimi istifadə olunan zərbə. Qolaylanaraq və ya raketkalı əllə sinədən irəli və ya kənara qısa qolaylanıb atmaqla icra olunur.

**ZƏR****ZƏR**

**- BOKŞUNUN ZƏRBƏSİ-** Boksçunun əlcəkdə sıxılmış yumruğun zərbəli hissəsi ilə (əl darağında barmaq sümüklərinin başçıığı ilə) rəqibin bədəninə möhkəm gedib çatan əlinin impulsiv, partlayan, ballistik tipli düz və ya əyri xətt trayektoriyalı irəliləyib-qayıdan güc hərəkəti.

**- CƏRİMƏ ZƏRBƏSİ-** Futbolda cəza. Qaydanın pozulduğu yerdən təyin edilən topa zərbə (cərimə meydanında kı pozulma istisnadır, bu zaman 11 məlik zərbə təyin edilir).

**- ÇIXMAQDA (YÜKSƏLMƏKDƏ OLAN TOPA ZƏRBƏ)-** Sonrakı zərbə üçün həm mövqeyin seçilməsində, həm də vaxta görə tennisçiye böyük üstünlük götərən havaya qalxan topun qəbul edilməsi.

**- DABANLA ZƏRBƏ-** Futbolda ayaqla arxaya partnyora gözlənilməz ötürmə kimi verilən top.

**- DOLANIB KEÇMƏKLƏ ZƏRBƏ-** Stolüstü tennisdə stolun sol bucağından raketkanı tutan ovuc tərəfdən və əksinə stolun sağ bucağından raketkanın arxa tərəfi ilə icra edilən zərbə (sağ əllə oy-nayanlar).

**- DÜZ (BİRBAŞA) ZƏRBƏ-** Boksçunun əlcəkdə sıxılmış yumruğunun zərbəli hissəsi ilə (əl darağında barmaq sümüklərinin başçıqları ilə) ən qısa yolla rəqibin bədəninə çox yaxın gedib çatan əlinin düz xətt trayektoriyası üzrə impulsiv, partlayan, ballistik tipli qüvvətli güc hərəkəti.

**- ƏLDƏN ZƏRBƏ- 1.** Futbolda topu meydana göndərən qapıçının zərbəsi. Əldən buraxılan top havada ikən və ya yerdən sıçrayan məqamda ayağın üst tərəfi-

nin ortası ilə vurulur. **2.** Reqbidə əldən buraxılan topa yerə toxunana qədər zərbə.

**- ƏLƏ ALTDAN ZƏRBƏ-** Sablyalarla qılıncınatmadə tiyənin küt tərəfinin üçdə biri ilə rəqibin əlinə zərbə.

**- FIRLANAN (EŞMƏ) ZƏRBƏ.** Tennisdə və stolüstü tennisdə topa üfüqi oxu ətrafında uçuş istiqamətində firlanma verən zərbə.

**- FRONTAL ZƏRBƏ-** Badmintonda torun qarşısında, qabaq zonada dayanan oyunçu tərəfindən bazuönü və əllə vurulan zərbə.

**- HƏLLƏDİCİ (TAMAMLAYICI) ZƏRBƏ-** Stolüstü tennisdə texniki üsul. Təxirə salmadan cəld xal almaq məqsədilə icra edilən qüvvətli və sürətli firlatma hərəkəti.

**- HÜCUMÇU ZƏRBƏSİ-** Voleybolda hücumun əsas vasitəsi. Voleybolçunun rəqib komandanın meydançasına istiqamətləndirdiyi zərbə. Qısa yüyürmə ilə hoppanaraq icra olunur. Düz (üzü tora tərəf hoppanmaqla) və yanaklı (böyrü tora tərəf hoppanmaqla) ola bilir.

**- İKİQAT ZƏRBƏ-** Eyni bir əllə bokşunun başına və ya gövdəsinə təkrar, eyni tipli (birbaşa, yandan, altdan) və ya müxtəlif tipli zərbə.

**- İLK ZƏRBƏ-** Futbolda oyunun 1-ci yarısında (püşk üzrə) meydanın mərkəzində hərəkətsiz topa ayaqla zərbə, oyunun 2-ci yarısında (oyunun başlanğıcında zərbəni icra etməyən komandanın oyunçusunun) və hər vurulan qoldan sonra (top buraxan komandanın oyunçusu tərəfindən) zərbə.

**- KƏSİK (YANDAN VURULMUŞ) ZƏRBƏ- 1.** Böyük tennisdə və stolüstü

**ZƏR**

tennisdə topa kənara, əks istiqamətə yönəlmiş firlanma ucuşu verən zərbə. **2. Futbolda ayağın üstünün daxili və ya xarici tərəfi ilə icra olunan zərbənin istiqaməti topun kütləsinin ümumi mərkəzindən keçmədiyindən topun üfüqi (altdan kəsməklə), vertikal və ya əyləmli oxu (haşıyələmə, çevrələmə) etrafında firlanma yaradır və ucuş bucağı dəyişir. Güclü fırlanan top havanın müqaviməti ilə qarşılaşaraq ilkin trayektoriyasını (Maqnus təsiri) dəyişir və firlanma istiqamətinə əyilir.**

**- KOBUD ZƏRBƏ-** Sablyada qılinc-oynatmadə silahın lüzumsuz güc və amplituda hərəkəti ilə endirilmiş zərbəsi.

**- KÖÇÜRMƏKLƏ ZƏRBƏ-** Voleybolda blokada edənlərə istiqamətləndirilmiş zərbə. Son məqamda bazuönü və ya əlin firlanma yaradan zərbəsi topun istiqamətini dəyişdirir.

**- KÜNCDƏN CƏRİMƏ ZƏRBƏSİ-** Otüstü hokkeydə top müdafiə olunan komandanın oyunçusundan qapı xəttini keçərsə, qapının yaxın dirəyindən ən azı 9,14 m məsafədə yerləşən istənilən nöqtədən cərimə zərbəsi vurulur.

**- KÜNC ZƏRBƏSİ-** Top müdafiə olunan komandanın oyunçusundan qapı xəttini keçdiyindən təyin olunan künç zərbəsi.

**- QAPIDAN ZƏRBƏ-** Futbolda top qapı xəttindən çıxarılanla qapıcı topu qapı meydanı xəttindən meydançaya vurur. Daha geniş yayılmış forma ayağın daxili hissəsi və ya üst tərəfinin ortası ilə vurmaqdır.

**- QARŞI (QARŞIDAN GƏLƏN) ZƏRBƏ-** Boksunun rəqibin hücumu-

nu qabaqlayan zərbəsi.

**- QISALDILMIŞ ZƏRBƏ-** Tennisçinin zərbəsindən sonra top torun yaxınlığında yerə düşür və qısa sıçrayır. Qisaldılmış zərbə həm sıçrayan, həm də ucuşda olan topa icra oluna bilir.

**- QOLAYLANARAQ ZƏRBƏ-** Hokkeydə yarış nizamnaməsinin pozulması. Rəqibin zərbə üçün klyuşka ilə qolaylanaraq və necə geldi həmləsi.

**- QOLAYLANMAQLA ZƏRBƏ-** Boksçu tərəfindən böyük amplituda ilə icra edilən, lakin texniki cəhətdən mükəmməl olmayan zərbə.

**- QOLAYLANMAQLA ZƏRBƏ -** Boksunun endirdiyi son dərəcə güclü, amplitudasız, texniki cəhətdən mükəmməl zərbəsi.

**- QURŞAQDAN AŞAĞI ZƏRBƏ-** Boksa yarış nizamnaməsi ilə qadağan olunmuş zərbə.

**- PƏNCƏNİN DAXİLİ TƏRƏFİ İLƏ ZƏRBƏ-** Futbolda çox vaxt topu yaxın məsafəyə dəqiq ötürmək üçün geniş tətbiq edilən zərbə. Büyük olmayan qolaylanmaqla ayaqqabının xaricə açılmış burnu ilə icra olunur.

**- SABLYA İLƏ ZƏRBƏ-** Sablyalarla qılinc oynatmadə tiyənin və ya uc tərəfdən küpün rəqibin zərbə alan səthinə müəyyən güclə toxunması.

**- SAĞ BÖYÜR ÜZRƏ ZƏRBƏ-** Sablyalarla qılinc oynatmadə rəqibin gövdəsinin xarici hissəsinə və ya gövdəsinə sixilmiş silahlı əlinə endirilən zərbə.

**- SAĞDAN ZƏRBƏ-** Top sıçrayandan sonra tennisçinin sağ tərəfdən endirdiyi zərbə (bir şərtlə ki, əgər tennisçi sağ əllə oynayırsa).

**ZƏR**

**ZƏR****ZƏR**

- **SANCILAN (BATAN) ZƏRBƏ-** Hokkeydə yarış nizamnaməsinin pozulması. Bir və ya iki əllə saxlanılan klyuskənin qarmağının ucu ilə rəqibə zərbə. Belə təşəbbüs və ya belə zərbənin təqəlidi də qaydanın pozulması sayılır.
- **SƏRBƏST ZƏRBƏ-** Komandalı idman oyunlarında (futbol, topla hokkey, ot üstündə hokkey və s.) oyunçunun adı, böyük olmayan səhvinə görə qaydanın pozulduğu yerdən cərimə zərbəsinin təyin olunması. Belə zərbələr bilavasitə müqavimətsiz icra olunur.
- **SƏTHİ ZƏRBƏ-** Tennisdə və stolüstü tennisdə topu fırlatmadan uçuran zərbə.
- **SIÇRAYAN TOPA ZƏRBƏ-** 1. Tennisçinin meydançadan sıçrayan topa zərbəsi. 2. Reqbidə əldən düşüb yerdən birinci sıçrayışdan sonra topa zərbə.
- **SİLAHA ZƏRBƏ- bax. BATMAN.**
- **SOL BÖYÜRƏ ZƏRBƏ-** Sablyalarla qılıncoynatmada rəqibin gövdəsinin daxili hissəsinə endirilən zərbə.
- **SOLDAN ZƏRBƏ-** Top sıçrayandan sonra tennisçinin sol tərəfdən endirdiyi zərbə (bir şərtlə ki, əgər tennisçi sağ əllə oynayırsa).
- **ŞAHANƏ ZƏRBƏ-** Boksçunun fərdi ustalığını xarakterizə edən, hücumlarda və əks hücumlarda ən çox və təsirli tətbiq etdiyi zərbə.
- **“ŞAMVARİ” ZƏRBƏ-** Stolüstü tennisdə yüksəyə sıçramış topa vurulan həllədici zərbə.
- **TOPA (ŞAYBAYA) ZƏRBƏ-** İdman oyunlarında topu (şaybanı) ayaqla, başla, əllə, klyuska ilə güclü, çox sürətli təkanla rəqibin qapısına atmaq, part-

nyora ötürmək, rəqibin meydançasına yönəltmək, öz qapısından uzaqlaşdırmaq məqsədi olan əsas texniki üsul.

- **UÇUŞDAN ZƏRBƏ-** 1. Futbolda uçan topa ayaqla zərbə. Qapiya zərbə vurarkən, partnyora iti ötürmə verərkən və öz qapısını qoruyarkən uçuşdakı topdan istifadə olunur. 2. Tennisdə torun üzərindən uçuşdan sonra meydançaya hələ gəlib çatmayan topa zərbə. 3. Stolüstü tennisdə səhv. Zərbənin icra edildiyi məqamda stolun oyun səthinə toxunandan sonra vurulan zərbə.

- **YALANÇI ZƏRBƏ-** Boksçunun rəqibin ən zəif və açıq yerinə dəqiq və əhəmiyyətli zərbə endirməzdən əvvəl diqqəti yayındırıran, hazırlayıcı zərbəsi.

- **YAN ZƏRBƏ-** Əlcəkdə sıxılmış yumruğun zərbəli hissəsi ilə (əl darağında barmaq sümüklərinin başlığı ilə) rəqibin bədəninə çox sıx gedib çatan, boksçunun əlinin irəliləyib - qaydan əyri xətt trayektoriyalı impulsiv, partlayan, ballistik tipli güc hərəkəti.

- **YARIMÇIQ UÇUŞDAN ZƏRBƏ-**  
1- Tennisçinin başlanğıc məqamda meydançadan sıçrayan topa zərbəsi. 2. Futbolda - yerdən sıçrayandan sonra topa dərhal endirilmiş zərbə. Dəqiq hesablama tələb edir. Ondan hər seydən əvvəl qapının alınmasında istifadə olunur.

**ZƏRBƏ (3)-** Bir çox komandalı idman oyunlarında cəza növü.

- **6 M-LİK CƏRİMƏ ZƏRBƏSİ-** Mini-futbol və futzalda təkcə qapıçının qoruduğu qapının qarşısında cərimə zərbəsi vurmaq üçün 6 m-lük nişan yeri. Qapı meydanı daxilində müdafiə olunan ko-

**ZƏR**

mandanın oyunçusunun bilərkədən nizamnaməni pozmasına görə təyin olunan cərimə zərbəsi buradan vurulur. Bunuñla belə pozulma məqamında topun harada olmasının heç bir əhəmiyyəti yoxdur, təkcə oyunda olması kifayətdir.

- **7 M-LİK CƏRİMƏ ZƏRBƏSİ-** Otüstü hokkeydə yarıñ nizamnaməsinin pozulmasına görə cərimə dairəsindən zərbə. Ancaq qapıcı tərəfindən qorunan qapının qarşısında 6,40 m-lıq qeyd yerdən cərimə zərbəsi qapıya təkanla, çıqqılıt və ya atma ilə yerinə yetirilir.

- **10 M-LİK CƏRİMƏ ZƏRBƏSİ-** Mini futbolda 6-cı pozulmadan başlayaraq meydançanın istənilən hissəsində nizamnamənin pozulmasına görə tətbiq edilən cərimə. Əger pozulma müdafiə olunan komandanın qapısından 10 m-dən yaxın məsafədə baş verirsə, onda cərimə zərbəsi qaydanın pozulduğu yerdə vurulur.

- **11 M-LİK ZƏRBƏ-** Futbolda cərimə meydanında müdafiə olunan oyunçular tərəfindən yarıñ qaydasının pozulmasına görə təyin olunan (qapıcının qoruduğu qapıya 11m-lıq qeyd yerindən) cərimə zərbəsi.

- **12 M-LİK CƏRİMƏ ZƏRBƏSİ-** Topla hokkeydə cərimə meydanında bilərkədən edilmiş kobud oyuna və ya texniki pozğunluğa görə cərimə. Yalnız qapıcı tərəfindən qorunan qapıya 12 m-lıq nişan yerindən hərəkətsiz topa klyuşkanın zərbəsi ilə cərimə icra olunur.

**ZƏRBƏ (4)-** 1. Şahmatda hücum varianti. 2. Damada - 1)bir neçə damanın götürülməsi; 2) bax.**KOMBİNASİYA (2)**

- **ALTERNATİV ZƏRBƏ-** Damada

**ZƏR**

müxtəlif istiqamətlərdə eyni bir xanada mümkün mübarizə.

- **AVİDA ZƏRBƏSİ (BD)-** Aldadib aparılan 23-cü xanadakı qara dama (ağ dama 28) 21-ci (30-cu) xanaya daxil olanda 36-ci (15-ci) dama ilə dağıdıcı zərbə vurmaq hüquq olan pərdələnmiş, lakin tez-tez kombinasiyaların klassik mövqelərində rast gəlinən vəziyyət yaranır.

- **BETS ZƏRBƏSİ (BD)-** 6 (45) xanasında ağ dama 48-in (qara 3-ün) həllədici zərbəsi ilə tamamlanmaq üçün xarakterik pərdələnmiş, lakin tez-tez rast gəlinən klassik mövqelərdə kombinasiya.

- **CİNAH (CİNAHDAN) ZƏRBƏSİ-** Şahmatda hansısa bir figurun rəqibin düşərgəsinə cinahdan soxulması.

- **ÇOXLUĞA ZƏRBƏ (BD)-** Beynəlxalq damada qaydanın tətbiqinə əsasən bir neçə damanı vurmaq imkanı olan zaman daha çox damanın götürüləcəyi yerdə vurmanı tələb edən zərbə (A.: 23, 30, 33, 34, 38, 42, 48; Q.: 11, 13, 14, 15, 22, 25, 31. Qaraların gedirləri 1...13-19? Nəticədə 2. 42-37! 19:39 (çoxluq!) 3. 34-43! 31:33 (çox hissəsi) 4. 43-39! 25-43 (çoxluq) 5. 48:6x

- **DABANLA ZƏRBƏ (BD)-** Tipik hücumlardan biri. Həllədici götürməkdən əvvəl damanın qəfildən geriyə sıçramasına görə belə adlandırılır.

- **DAİRƏVİ ZƏRBƏ (RD)-** Dama başa çatdırıldığı kombinasiyanın finalında damka zonasına düşərək gedişə başladığı xanada daha çox damanı vurur.

- **İKİQAT ZƏRBƏ-** Şahmatda figur və ya piyadanın rəqibin iki figuruna eyni vaxtda hücumu.

- **KOMBİNASİYALI ZƏRBƏ-** Şahmat

**ZƏR**

kombinasiyasında bir qayda olaraq, qurban vermeklə bağlı başlangıç (ilkin) gediş.

- **PRAKTİK ZƏRBƏ**- Təkcə kompozisiyalarda yox, partiyalarda da tez-tez rast gəlinən zərbə.

- **SƏMƏRƏLİ OLMAYAN ZƏRBƏ (BD)**- Faydalı olmayan dama vurdurmaqla hücum.

- **ŞAHANƏ ZƏRBƏ (BD)**- Tipik zərbələrdən biri. O, 40-cı xanadan 29, 20, 9, 18-ci xanaların üzərindən 7-ci xanaya (qaralar üçün 11-ci xanadan 22, 31, 42, 33-cü xanaların üzərindən 44-cü xanaya) həllədici gedişlə xarakterizə olunur.

- **TAKTIKİ ZƏRBƏ**- Şahmatda rəqibin mövqeyində gizlənmiş çatışmazlığı ona verilən zahiri mənfəət yolu ilə aşkara çıxaran gözlənilməz gediş.

- **TİPİK ZƏRBƏ (BD)**- Oyunda tez-tez rast gəlinən və kombinasiyalar nəzəriyyəsində yaxşı öyrənilmiş bir sıra zərbələr. Bura şahanə zərbə, Filip zərbəsi, rikoşet körpücük, bomba və başqa zərbələr daxildir.

**KİKBOKSİNQDƏ AYAQLARLA ZƏRBƏLƏR**- Kikboksçunun ayaq pəncəsinin daxili və ya xarici hissəsi ilə qeyri-iradi, partlayan, ballistik, düz xətli və ya əyri xətli trayektoriya üzrə rəqibin bədəninə çox dərin girən, güclənən zərbələr. Təkbətək döyüsdə ayaq zərbələrinin aşağıdakı növləri tətbiq edilir:

- **CAMPINQ-KİK**- Hoppanaraq zərbə.

- **FRONT- KİK**- Düz zərbə.

- **XİL- KİK**- Dönmə dabanla zərbə.

- **XUK- KİK**- Yandan zərbə.

- **KRİSENT-KİK**- Əks böyür zərbəsi.

- **RAUNDXAUS-KİK**- Dairəvi zərbə.

- **SAYD- KİK**- Düz tərəfli zərbə.

**ZON**

**TAEKVONDODA ƏLLƏRLƏ ZƏRBƏLƏR.**

- **DZİRİQİ**- “Deşib keçən” zərbə.

- **QUTQİ**- “Kəsən” zərbə.

- **TERİQİ**- “Çapib doğrayan” zərbə.

- **TULQİ**- “Sancan” (batan) zərbə.

**ZƏRBƏNİN (SANCMANIN) LƏĞV EDİLMƏSİ**- Qılıncıdanın tərəfin-dən döyüşün aparılması qaydasının pozulması nəticəsində və ya rəqibin silahının nasazlığı ilə əlaqədar vurulmuş gerçek zərbənin (sancmanın) ləğvi.

**ZƏRBƏNİ SAXLAMA**- İdmançının təkbətək döyüsdə rəqibin güclü zərbəsinə qarşı durmaq bacarığı.

**ZİP**- Atıcılıq üçün ehtiyat alətlər.

**ZİRVƏ. DAĞ ZİRVƏLƏRİ**- Alpinizm və qayaya dırmanma idman növləri üzrə idmançıların Asiyada fəth etdikləri ən uca zirvələr: Kommunizm piki (7495 m), Qələbə piki (7439 m), Lenin piki (7134 m), E.Korjenevski piki (7105 m) və Xan-Tenqri piki (6995 m).

**ZONA**- Yarış qaydaları ilə müəyyənləşən və idmançıların bir yerdə icra etdikləri konkret funksiyalarla şərtləşən idman meydançası və meydanlarında hansısa sərhədlər arasında sahə. İdman oyunlarında müəyyən zonaya daxil olan oyuncular oyun qaydalarının münasib maddələrini gözləməlidirlər. Məs.: voleybolda müdafiə zonasında fəaliyyət göstərən oyunçunun hücum zonasından hücumçu zərbəsini icra etmək hüququ yoxdur. Hokkeydə şaybanın müdafiə zonasından hücum zonasına bilavasitə atılmasına icazə verilmir.

**AVTOMOBİL YARIŞLARI YOLUNDA ZONA**

**ZON**

**- START ZONASI-** Avtomobil lərin starta düzülməsi üçün ayrılmış və bir tərəfi ilə (hərəkət istiqaməti üzrə) start xəttini məhdudlaşdırın sahə.

**- YERLƏŞDİRİLMƏ ZONASI-** Bilavasitə trasa bitişik və yarışın gedisində yoxlama trasını tərk etmiş iştirakçıya texniki yardım göstərmək üçün saxlanılan vasitələri yerləşdirməkdən ötrü ayrılmış meydan.

**- BİTƏRƏF ZONA-** Kamandan oxatma üzrə atış meydanında atəş xətti ilə gözləmə zonası arasındaki sahə.

**- ESTAFETİ ÖTÜRMƏ ZONASI-** Estafetin (qaçışda estafet çubuqlarının) ötürülməsi və qəbulunun baş verdiyi, xətlərlə məhdudlaşdırılmış ara zonanın uzunluğu idman növü üzrə yarış qaydaları ilə müəyyənləşdirilir.

**- ƏVƏZETMƏ ZONASI-** İdman oyuları meydançasına bitişik sahənin sərhədində oyunçuların əvəzlənməsinə icazə verilir. Məs.: voleybolda əvəzətmə zonası hücum xətti ilə orta xətt arasında yerləşir; həndbolda bu zonalar (onların uzunluğu 4,5 m-dir) orta xəttin hər iki tərəfi üzrə yerləşir və s.

**- HÜCUM ZONASI-** **1.** Voleybolda meydançanın hücum xəttindən orta xəttə qədər olan (3x9 m) hissəsi. **2.** Hokkeydə meydançanın qorunan qapılardan daha uzaq hissəsi (qapı xətləri arasında bütün meydançanın 1/3-i).

**- KONKİNİN İŞÇİ ZONASI-** Fiqurlu konkinin hərəkəti icra edən tiyəsinin hissəsi. O, hərəkətin icra texnikası xüsusiyyətlərindən asılı olaraq dəyişə bilir.

**- MANEƏ ZONASI-** Atların yerli şəraitdə sınanmasında (maneə qarşısında

**ZON**

10 m; ondan sonra 20 m və yan tərəfdən 10 m olmaqla) maneələrin yaxınlığında atın itaetsizliyinə görə səhvlerin nəzərə alındığı cərimə zonası.

**- MÜDAFIƏ ZONASI-** **1.** Voleybolda meydançanın üz xətdən hücum xəttinə qədər olan hissəsi(6x9 m). **2.** Hokkeydə müdafiə olunan komandanın qapısının qurulduğu meydançanın hissəsi. Meydançanın qapı xətləri arasındaki 1/3 hissəsi.

**- ORTA ZONA-** Hokkey meydançasının mərkəz hissəsi (qapı xətləri arasında bütün meydançanın 1/3-i).

**- OYUN ZONASI-** Stolüstü tennisdə topun göndərilən və ya olduğu stolun hissəsi.

**- PASSİVLİK ZONASI-** Xalçanın qıraqı ilə yanaşı eni 1 m olan hissəsi. Qırımızı rəngli sahə. Bu zonada uzun müdəddəli mübarizə güləşçinin passivliyi ki-mi qiymətləndirilir. Bu halda ona xəbərdarlıq edilir.

**- PEDALI İŞLƏTMƏ ZONALARI-** Qüvvə sərfinin müxtəlif istiqamətləri və müəyyən əzələ qruplarının işi ilə xarakterizə olunan 4 əsas və 4 aralıq zonadan ibarət pedalı işlətmənin bir silsiləsinin hissələri. Pedalı işlətmə silsiləsi aşağıdakı zonalardan ibarətdir: I əsas (ön) -aşağı güc, I aralıq; II əsas (alt) -axaya güc: II aralıq; III əsas (arxa) - yuxarı güc, III aralıq; IV əsas (üst) - irəli güc, IV aralıq zonalar.

**- START ZONASI (1)-** Avarçəkmə üzrə yarışda avarçəkmənin növündən asılı olaraq startdan müəyyən qeyd yerinə qədər - 25-100 m-lik qayıq yarışı distansiyası kəsiyi. Start zonasının uzunluğu yarışlar haqqındaki əsasnamə

**ZON**

ilə müyyənləşir. Hər ekipaj bu zona daxilində avadanlığın sindiqi halda işarə verə bilər və gediş dayandırılar.

**- START ZONASI (2)-** Xizək idmanında start xəttində olan, xizəklərin nişanlanmasıının keçirildiyi protokolla sənədəki nömrənin uyğunluğunun yoxlanıldığı yer. Start zonasında yalnız yarış iştirakçısının, komandanın bir nümayəndəsinin və hakimlər briqadasının olmasına icazə verilir.

**- "STRAYKA" ZONASI-** Beysbolda zərbə vuranın çıkış vəziyyəti aldığı vaxt qoltuqları və dirsəkləri ilə məhdudlaşdırıldığı "evdə" yer. Top göndəriləndə "strayka" (zərbə) zonası üzərinən keçib getməlidir.

**- TƏHLÜKƏSİZLİK ZONASI- 1.** Atmalar üzrə yarışın hakimləri və iştirakçılar üçün atılan alətlərin uçub çata bilmədiyi yer . **2.** Qaçıcının finişdə yüngül dayanacağına- cığırın sonuna qədər olan məsafə. **3.** İşçi meydanından kənarda olan güləşmə xalçasının sahəsi. O, işçi meydanının sərhədindən ən azı 2 m uzaqda olur. Təhlükəsizlik zonasında güləşməyə icazə verilmir. Xalçanın işçi meydanında başlanmış fəndi təhlükəsizlik zonasında bitirməyə icazə verilir.

**- TƏHLÜKƏSİZLİK ZONALARI-** Kamandan oxatmada hədəf xəttinin sağında, solunda və arxasında yerləşən, eləcə də atış meydanında qadın və kişi bölmələri arasındaki (ən azı 5 m) zonalar.

**- ÜÇ SANİYƏLİK ZONA-** Basketbol meydançasında hücum edən komandanın oyunçusunun topu 3 saniyədə oynayıb başa çatdırmalı olduğu zona.

**- VERİLİŞ (GÖNDƏRİLMƏ) ZO-**

**ZÜL**

**NASI- 1.** Yan xəttin sağ tərəfində, üz xəttin (8x3 m) arxasında voleybol meydançası sahəsi. Göndərilmə məqamında oyunçu bu zona daxilində olmalıdır. **2.** Çimərlik voleybolunda üz xəttin arxasında içəri hissəsi boyunca boş zonanın qurtaracağına qədər olan oyun meydanı sahəsi.

**- YÜK ZONASI-** Təmrinin icrası zamanı hansısa fizioloji (nəbz, tənəffüs tezliyi, oksigen sərfi, qanda laktatın toplanması) və ya pedaqoji (sürət, temp, səy, cəhd və s.) göstəricilərlə məhdudlaşdırılan yük rejimi.

**ZÜLAL (ALBUMİN)-** Müəyyən ardıcıllıqla birləşmiş amin turşuları qalıqlarından yaranmış yüksək molekul-yar üzvi maddə. Orqanizmin həyatı fəaliyyətinin əsasını təşkil edir. Canlı orqanizmlərin ən mühüm tərkib hissəsi kimi funksional rol oynayır, maddələr mübadiləsini və energetik dəyişmələri həyata keçirir.

**YU****YÜK**

## **İstifadə edilmiş lügətlər**

1. Əliyev S. Bədən tərbiyəsi terminləri. Bakı, 1935 və 1939-cu illər
2. Rəhimov H. Bədən tərbiyəsi və idman terminləri. Bakı, 1975
3. Hüseynov S., və başqaları. Bədən tərbiyəsi və idman terminləri lügəti. Bakı, Azərnəşr, 1988
4. Hüseynov S. Rusca-Azərbaycanca idman lügəti. "Şəms" nəşriyyatı. Bakı, 2007
5. Hüseynov S. İzahlı idman terminləri. Bakı, "Yazıcı" nəşriyyatı, 2009
6. Terminologiya sporta. Tolkoviy slovar sportivnih terminov. "SportAkademPress", Moskva, 2001



0

«Елм вə тəһсил» нəшријатынын директору:  
профессор Надир МƏММƏДLİ

*Dizayner:*

*Zahid Məmmədov*

*Korrektor:*

*Elvira QARACAYEVA,*

*Azərbaycan Dövlət Bədən Tərbiyəsi və  
idman Akademiyası “Azərbaycan və xarici dillər”  
kafedrasının baş müəllimi*

Чапа имзаланмыш 13.04.2015

Шəрти чап вəрəги 34,5. Сифариш № 150  
Кағыз форматы 70x100 1/16. Тираж 300

Китаб «Елм вə тəһсил» нəшријат-полиграфија  
мүəссисəсində cəhniфəлəниб чап olunmuşdur.

E-mail: *elm\_ve\_tehsil@box.az*

Тел: 497-16-32; 050-311-41-89

Yı vwani: Бакы, Ичəришəhər, 3-чү Magomajev dənkəsi 8/4.



**YÜ**

**YÜ**





**YÜ**

**YÜ**





**YÜ**

**YÜ**



**YÜ**

---



**ZА**

**ZӨR**





**ZƏR**

**ZƏR**





**ZƏR**

**ZƏR**





**ZƏR**

**ZƏR**





**ZƏR**

**ZƏR**





**ZƏR**

**ZƏR**





**ZƏR**

**ZO**





**ZO**

**ZO**





**ZÜ**

---





Yığılmağa verilmiştir: 25.04.2014  
Çapa imzalanmıştır: 15.06.2014  
Kağız formatı: 70x100 1/16  
Fiziki çap vərəqi: 19.5  
Mətbə kağızı: № 01  
Sifariş: № 098 Sayı: 1000 nüsxə

